

ISSN 2218-7588

E- ISSN 2219-5513



**LANGUAGE AND LITERATURE**  
**ЯЗЫК И ЛИТЕРАТУРА**  
**DİL VƏ ƏDƏBİYYAT**

**BEYNƏLXALQ ELMİ-NƏZƏRİ**  
**ЖУРНАЛ**  
**2(119)**

**BAKİ -2022**

**DİL**

**VE**

**ƏDƏBİYYAT**

---

LANGUAGE AND LITERATURE

ЯЗЫК И ЛИТЕРАТУРА

---

**Beynəlxalq elmi –nəzəri jurnal**

Elektron versiyası

Электронная версия

**2(119)**

**Jurnal**  
**1993-cü ildən 2 aydan bir çıxır**

**– 2022 –**

## REDAKSİYA HEYƏTİ - РЕДАКЦИОННАЯ КОЛЛЕГИЯ

UMUMİ DİLÇİLİK ОБЩЕЕ ЯЗЫКОЗНАНИЕ:	Prof. Ə Rəcəbli-məsul redaktor Prof. N.Məmmədli
ŞƏRQŞÜNASLIQ VƏ İLANİYYAT ВОСТОКОВЕДЕНИЕ И ТЕОЛОГИЯ:	Prof. R.Rüstəmov-məsul redaktor Prof. M.Kazımov
AZƏRBAYCAN DİLÇİLİYİ: АЗЕРБАЙДЖАНСКОЕ ЯЗЫКОЗНАНИЕ:	Prof. E.Əzizov Prof. T.Nasıyev Prof. S.Abdullayeva Dos. Ə.Ağakışiyev
AZƏRBAYCAN ƏDƏBİYYATI: АЗЕРБАЙДЖАНСКАЯ ЛИТЕРАТУРА	Dos. E.Məmmədov-məsul redaktor Dos. Ə.Nəcəfzadə
ƏDƏBİYYAT NƏZƏRİYYƏSİ: ТЕОРИЯ ЛИТЕРАТУРЫ:	Akad. N.Paşayeva-məsul redaktor AMEA müx.üzvü, prof.T.Mütəllibov
TÜRKOLOGİYA: ТЮРКОЛОГИЯ:	Akad. N.Cəfərov – məsul redaktor Fil.f.dok., dos. N.Hüseynova Fil.f.dok. R.Bayramov
JURNALİSTİKA: ЖУРНАЛИСТИКА:	Prof. Q.Məhərrəmli – məsul redaktor
RUS FİLOLOGİYASI: РУССКАЯ ФИЛОЛОГИЯ:	Prof. Ə.Paşayeva Prof. L.Əhmədova Prof. L.Quliyeva-məsul redaktor Prof. M.Cəfərov
QƏRB FİLOLOGİYASI: ЗАПАДНАЯ ФИЛОЛОГИЯ:	Prof. N.Vəliyeva-məsul redaktor Prof. C.Nağıyev Prof. B.İsmayılov Fil.e.dok., dos. R.Xəlilov
PEDAQOGİKA VƏ PSIXOLOGİYA:	Prof. S.Mirzəyev Prof. R.Hüseynzadə Dos.S.Abbasova - məsul redaktor Dos. L.Ələkbərova
İNSANŞÜNASLIQ ЧЕЛОВЕКОВЕДЕНИЕ:	RTA müx.üzvü., prof. C.M.Mallaev Prof. P.Omarova Prof. M.Seyidova
KİTABŞÜNASLIQ КНИГОВЕДЕНИЕ:	Prof. X.İsmayılov-məsul redaktor Dos.M.Məmmədov

Baş redaktor: dos. T.Cəfərlı. Baş redaktorun müavinləri: prof. L.Əhmədova, fil.f.dok. R.Bayramov

Xarici əlaqələr üzrə müavin: dos. N.Əfəndiyeva. Məsul redaktor: dos. L.Ələkbərova

Məsul katib: Pərvin Eyvazov. Administrator: C.T.Əliyev

Redaksiyanın ünvanı: Bakı AZ1073, Z.Xəlilov23. BDU, Filologiya fakültəsi. Tel. 050 287 10 14

Jurnalın elektron ünvanı: [http://philology.bsu.edu.az/az/content/dil\\_v\\_dbiyyat\\_beyn\\_xalq\\_elmin\\_zri\\_jurnal](http://philology.bsu.edu.az/az/content/dil_v_dbiyyat_beyn_xalq_elmin_zri_jurnal)

<b><i>DİLCİLİK – ЯЗЫКОЗНАНИЕ</i></b> .....	<b>5-135</b>
S.MƏMMƏDOVA. İsmın təsnifatı.....	5
A.RÜSTƏMZADƏ. İngilisdilli elitar diskursda efvemizmlərin implisit mənə ötürücülüyü funksiyası haqqında.....	9
N.BABAYEVA. Koqnitiv dilçilik və onun istiqamətlər.....	13
S. SEYİDOVA. Leksik vahidlərin ekspresiv-üslubi calarları.....	15
F. MUSTAFAYEV. Kino dilində sadə və mürəkkəb birləşmələr.....	21
Ş.SƏFƏROVA. “Kitabi-Dədə Qorqud” dastanlarının dilində terminoloji sözlər.....	25
A.TYCEЙHOBA. Диминутивы в терминологии естественных наук.....	28
Z. ŞAHBAZOVA. Ara sözlərin mürəkkəb cümlə ilə işlənmə xüsusiyyətləri.....	32
G. NƏSİBOVA. Türk dillərində sifətin müqayisə dərəcəsi.....	37
A. SƏLİMOVA. Müxtəlif sistemli dillərdə feilin əmr şəklinin işlənmə xüsusiyyətləri.....	40
M. İSMAYILOVA. Dialoqlarda işlənan yarımçıq cümlələr.....	43
R. AĞAYEVA. Diaoji mətnlərdə elliptik konstruksiyalar.....	49
S. MUXTAROVA. Professor Ə. Abdullayevin yaradıcılığında cümlə üzvü məsələləri.....	52
C. RÜSTƏMOVA. Türk dilində mürəkkəb cümlə modellərinin tərtiblənməsində linqvokulturoloji faktorların rolu barədə.....	57
G. HÜSEYNOVA, K. ƏLƏKBƏROVA. Azərbaycan dilində morfoloji yolla alınan etnonimlər.....	60
Y. АЛИЕВА. К употреблению предложений с вводным словом в русском языке.....	63
A. CƏLİLZADƏ. Amerika və Böyük Britaniya media diskurslarında işlənan və struktur baxımından müxtəliflik göstərən abreviaturlar.....	66
S. NAMƏTOVA. Topluluq bildirən isimlərin bəzi linqvistik xüsusiyyətləri.....	69
F. RZAYEVA. Ərəb dilinin İraq dialektində işlənan ön qoşmalar, bağlayıcılar və əvəzlilər.....	72
Ş. BÜNYATZADƏ. Müasir ingilis dilində sözün mənası və çoxmənalılıq.....	78
G. XANBABAYEVA. Söz anlayışı və sözün mənası nəzəriyyələri.....	82
C. АЙДЫНОВА. Ономастикон концепта «Беженец» (документонимы, официонимы).....	85
M. MEHDİYEVA. Çoxmənalılığın üslubikeyfiyyətləri.....	88
R. ƏLİYEVA. Azərbaycan və müasir ingilis dillərində frazeoloji vahidlərin təsnifatı.....	91
A. HƏSƏNOVA, L. MEHDİYEVA. Müasir Fransız və Azərbaycan dillərində sual cümləsinin oxşar və fərqli xüsusiyyətləri.....	94
K. VƏLİYEVA. Müasir İngilis dilində müxtəlif zərf mənalı paremioloji vahidlərin linqvistik təhlili.....	97
E. QASIMOVA. İngilis dilində Skandinaviya mənşəli sözlərin etimoloji və tipoloji xüsusiyyətləri.....	100
K. HÜSEYNOVA, İ. VƏLİYEVA. Müasir dövrdə multikulturealizm münasibətlərində tərcümə sənətinin rolu və əhəmiyyəti.....	103
A. HÜSEYNLİ, R. CƏFƏROV. Ümumdilçilik sistemində dialektizmlərin dilin lügət tərkibinin zənginləşməsində rolu haqqında.....	106
N. RZAYEVA. Müasir İngilis dilində feilin infinitive forması və onun Azərbaycan dilində ifadə üsulları.....	109
L. HÜSEYNOVA. İngilis dilinin Böyük Britaniya variantı ilə Amerika variantı arasında fərqli və oxşar cəhətləri.....	112
Q. ALLAHVERDİYEVA, M. MURADOVA. Dilçilikdə konversiya hadisəsi və ingilis dilində neologizmlərin yaradılması üsulları.....	115
P. MƏMMƏDZADƏ. İngilis dilinin Kanada variantının onomastikasında alınma sözlərin leksik-semantik xüsusiyyətləri.....	118
Ş. ƏLİYEVA, E. QURBANOVA. İngilis dilində bədii mətnin ədəbiyyatşünaslıq və dilçilik baxımından tədqiqi.....	121
Ş. HEYDƏROVA, S. HACIYEVA. İngilis dilində semantik korrelyasiya alınma söz problemi və leksik cütlüklər haqqında.....	124
S. BAĞIROVA. Elliptik cümlələrin leksik-semantik və struktur xüsusiyyətləri.....	127
G. QULİYEVA. Ədəbi ingilis dilinin tələffüz üslubları.....	130
N. HƏSƏNOVA, G. İSMAYILOVA. İngilis dilində feilin xəbər şəklinin grammatik zaman formaları.....	133
<b><i>ƏDƏBİYYATŞÜNASLIQ-ЛИТЕРАТУРОВЕДЕНИЕ</i></b> .....	<b>136-198</b>
L. MƏMMƏDOVA. Ə. Cəfərzadənin “Eldən-el” romanında fədakar qadın və qayğıkeş ana obrazları.....	136
H. СЕИД-ЗАДЕ. Защитник женского равноправия и “Баб и бабиды”.....	140
H. ГАСАНОВА. Японская художественная традиция и западная культура.....	143
Y. QASIMOVA. Ə. Haqverdiyev və xalq ədəbiyyatı.....	146
V. ALLAHVERDİYEV. Bəxtiyar Vahabzadə yaradıcılığında ana dilimizin saflığı uğrunda mübarizə motivləri.....	149
C. ИСМАИЛОВА. Исламский Восток в творчестве поэтов-символистов.....	153
S. ƏLİYEVA. Mirzə Ələkbər Sabirin yaradıcılığında. uşaq dünyasının bədii təqdimi.....	157
Ə. BAXŞƏLİYEV. Səməd Vurğunun bədii yaradıcılığında Türk xalqları mövzusu.....	161
İ. CƏFƏROVA. Samuel Riçardson ingilis sentimentalist nəsrinin banisi kimi.....	166
K. NƏCƏFOVA. Türk xalqları ədəbiyyatında türk dili uğrunda mübarizə.....	170
A. ZEYNALOVA. Mən söz cadugəriyəm.....	173
T. MƏMMƏDOVA. Aşıq Hüseyn Saraclının dastan repertuarı.....	177
Ü. NƏBİYEVA. Göyçə aşıq məktəbinin zirvəsi - Asia Ələsgərin noetik dünvası.....	181
J. ALLAHVERDİYEVA. İngilis və Amerika ədəbiyyatında romantizm.....	186
S. MƏMMƏDOVA. Azərbaycan nağalları SMOMPK məcmuəsində.....	189
S. İMAMOVA. Azərbaycanın böyük tarixi şəxsiyyəti, görkəmli ictimai xadimi və şairi Şah İsmayıl Xətəinin həyat və yaradıcılığı.....	192
T. BAĞIROVA. Aşıq Nəbatın sənət şəcərəsi.....	196
<b><i>PEDAQOGİKA-ПСИХОЛОГИЯ, ПЕДАГОГИКА-ПСИХОЛОГИЯ</i></b> .....	<b>199-273</b>
A. MEYBƏLİYEVA. Some aspects of developing reading skills.....	199
G. KARİMOVA. İnovative technologies in teaching english language.....	202
D. QULİYEVA. İngilis dilində cümlə quruluşu.....	206
M. QƏHRƏMANOVA. İngilis dilində yazı bacarığının təkmilləşdirmə yolları.....	209
M. ASLANLI. “Kitabi-Dədə Qorqud” eposunda ovçuluq cəngavərlik meyarı kimi.....	212
S. MUSTAFAYEVA. Azərbaycan dilinin tədrisi məsələləri 1930-50-ci illərin metodik əsərlərində.....	217
J. KERİMOVA. Актуальные проблемы преподавания английского языка в высших учебных заведениях.....	220
T. AĞAYEVA. Ethnocultural features of communication in different linguistic cultures.....	224
P. İMANOVA. Особенности обучения деловому общению азербайджанских студентов в аспекте русского языка.....	227



G. RASULOVA. Dialoglar na uroqlar ruskogo yazyka dlya inostrantsev.....	231
G. MƏMMƏDOVA. Yaradıcı yazılarda bədii üslubun formalaşma yolları.....	235
D. KAZI-ZADE. Эффективные методы обучения языку специальности.....	239
A. ŞELEMANOVA, V. QURBANOV. Ümumiləşdirici dərslər: tarixi təcrübə və müasir səciyyə baxımından təhlillər.....	242
J. MUSTAFAEVA, N. XIYLOVA. Voprosy disiplininy detey na sovremennom etape.....	245
H. XALILOVA. Антонимичные глаголы в лингводидактическом аспекте.....	248
P. TAXMAZOVA, N. ŞIRALIZADE. Особенности обучения чтению на основе текста.....	252
D. MUSTAFAEVA. Компьютерные и интернетные ресурсы в обучении русскому языку как иностранному.....	255
E. SADIQOV. Tələbə gənclərin əmək fəaliyyətinə hazırlığın psixoloji problemləri.....	259
A. MEYVƏLİYEV. About Communicative Language Teaching.....	263
Z. MANSIMOVA. K voprosu o soznatelno – prakticheskom metode obučeniya.....	266
I. İSGENDARZADE, L. AXUNDOVA. Использование мультимедийных средств в обучении английскому языку.....	268
V. BUNYDOVA. Применение сопоставительного анализа как средства изложения нового материала в методике.....	271
JURNALISTIKA-JURNALISTIKA.....	274-278
G. İLQAR. Blogerlik vətəndaş jurnalistikası kimi.....	274
<b>MƏRUZƏ VƏ MƏQALƏLƏR – ДОКЛАДЫ И СТАТЬИ.....</b>	<b>279</b>
Ə. QULİYEV. Qloballaşma şəraitində Azərbaycan dili.....	279
L. ALEKPEROVA, T. DJAFARLI. Использование компьютерной технологии в обучении второму языку.....	279
E. ƏLİYEV. Oranmatik məfhumların mənimlənməsində məntiqi ardıcılıq.....	281
M. AXUNDOVA. Səməd Vurğunun “Azərbaycan” seirinin tədrisi.....	285
L. QƏDİRLİ. I-IV Sınıf Azərbaycan dili dərsləkləri və metodik vəsaitlərində məntiqi çalışmalar.....	287
S. QURBANOVA. Anarın “Keçən ilin son gecəsi” əsərinin təhlilinə dair.....	289
L. GUSEYNOVA. Концепт «Свое – Чужое» на материале повести А. И. Куприна «Жанета».....	292
A. MEYVƏLİYEV. The Role of Games at the English Lesson.....	296
M. XUDAVERDİYEV, R. SÜLEYMANOVA, T. ƏLİZADƏ. Methods of english language teaching.....	299
M. OSMANOVA. V. Hildeshaymerin “Tinsset” və A. Məsudun “Üzü işığa” romanlarında ekzistensial problemlər.....	302
D. XANBAĞAIEVA. Семантическое своеобразие фразеологических синонимов.....	306
L. GULIYEV. Самостоятельное чтение как вид внеаудиторной работы на начальном этапе обучения.....	309
A. MAMAZOVA. Человек перед лицом глобальных проблем.....	313
S. QULİYEV. Bolşevik mətbuatında işləən termin və terminoloji birləşmələr.....	317
T. İBRAHİMOVA. K voprosu o foneticheskoj i leksicheskoj adaptatsii zaımsvovanıy v ruskom yazyke.....	320
Ş. ƏLİYEV. XVII-XVIII əsrlər Azərbaycan ədəbi dili.....	323
R. QULİYEV. Azərbaycan dilində alliterasiya.....	326
S. MUSTAFAYEV. Rəşid bəy Əfəndiyevin ədəbi-nəzəri görüşləri.....	329
G. MEHDİYEV. Antroponimiya dil haqqında bir elm kimi.....	333
C. ALIYEV, K. AXMEDOVA. Zalogi glagola v ruskom i azərbaycajdıanşkom yazykax.....	336
N. QƏDİMOVA, S. ZEYNALOVA. Qədim, orta və müasir ingilis dilində inversiya hadisəsinin sadə cümlə tərkibində işlənməsi.....	339
LI CINI. Концепт «Китай» в русской терминологии.....	342
L. FİGAROVA. Исследование структурно-грамматических категорий типов глаголов в китайском языке.....	345
M. İSMİXANOV, N. İMAMVERDİYEV. Müasir təlim prosesi: əsas tələblər və vəzifələr.....	348
N. QURBANOVA. Robert Dabornun “A christian turned turk” əsərində türk konseptinin ifadəsi.....	352
L. QOCAYEV. İngilis dilində psixologiyanın rolu.....	356
M. MƏMMƏDLİ. İntibah dövründə yaranmış sözlərin ingilis dilinin zənginləşməsində rolu.....	360
T. MEHDİYEV. Ana dili fənninin intellektuallığın inkişafı üçün əhəmiyyəti.....	363
Y. QARASOVA. İngilis dilində modal feillərin tarixi-nəzəri aspektləri.....	366
X. QOCAYEV. Yazı və tələffüz arasında olan bəzi fərqlilik.....	370
H. MAMAZOVA. Диминутивы в коммуникативных ситуациях выражения «манипуляции, ласки, симпатии».....	373
X. İOLCHEVA. Концепт «чувство» в русском и азербайджанском языке.....	376
G. MƏMMƏDOVA, S. XANKIŞIYEV. Müasir ingilis dilində işləən –ing formalı sözlərin cərundla bəzi allomorf və izomorf.....	380
O. PİRİYEV. Baş cümləsi budac cümlədən sonra gələn tabeli mürəkkəb cümlələrdə əəlib sözlər.....	383
S. MUSTAFAYEV. İngilis dilində keçmiş zaman feili sifət tərkibləri.....	386
A. SEYİDOVA. Dənışıq aktu və kontekst.....	389
A. MİRZAYEV. Müxtəlif sistemli dillərin frazeologizmlərində işləən onomastik vahidlərin leksik-semantik xüsusiyyətləri.....	392
E. QULİYEV. Azərbaycan dilində sinonim və antonim şəkilçilər.....	396
N. HÜSEYNOVA. Azərbaycan dili elmi üslubunun inkişafında lüğətlərin rolu (XIX-XX əsrin əvvəlləri).....	399
Ə. KERİMOV, X. TAĞIEVA. Аспекты межкультурной коммуникации при обучении РКІ студентов.....	404
Z. ZEYNALOVA. Ümumdilçilik sistemində frazeologizmlərin tədqiqatı və dilçi alimlərin rəy və mülahizələri.....	407
İ. ŞƏFİZADƏ, R. XƏLİLOVA. İngilis dilində toponimlər və onların bədii əsərlərdə ifadə üsulları.....	411
İ. MƏHƏRRƏMOVA. Tədris mühitində kommunikasiya prosesinin önəmi.....	413
H. ƏFƏNDİEV. Исследование арабского словообразования представителями арабских грамматических школ.....	417
N. MƏMMƏDOVA. Postkolonial ədəbiyyata nəzəri baxış.....	421
A. QASIMOVA. Şirvanın saz bülbulü.....	424
A. BAĞIROVA. Самед Вургун в русском литературоведении.....	428
R. SEYİDOV. Ərəb dilçiliyi.....	431
S. RƏHİMANOVA. Türk və fransız dillərinin qrammatik tədqiq və təhlil xüsusiyyətləri.....	434
H. KERİMOVA. Функционирование фразеологизмов в дискурсе масс-медиа.....	436
T. HÜSEYNOV. Dini mövzuda yaranan XIX əsr Azərbaycan ədəbiyyatı.....	439
G. CƏNNƏTOVA. “Alpamış” variantlarının zaman və məkan baxımından müqayisəsi.....	442

**RƏYLƏR-OTZYBY.**

**M. QURBANOVA. Rəna Mahmudova: “Xalq təbabətinin izi ilə”**

**YUBILYARLAR-YUBILYARY.**

**A.FƏRƏCOV, R.BAYRAMOV, P.EYVAZOV. Professor Zemfira Şahbazova və Azərbaycan dilinin qrammatikası məsələləri**

Йыбылмаба верилмишдир: 12.06.32 Чапа имзаланмышдыр : 29.06.22 Резограф чапы. Шящадятнамя № 27

Лисензия: Серийа АБ № 022471. Тирабы 1000. Гиймяти пулсуз. Ляман няшр-полигр. ММЪ»-дя чап олунмушдур

**RƏYLƏR-OTZYBY.**

**M. QURBANOVA. Rəna Mahmudova: “Xalq təbabətinin izi ilə”**

**YUBILYARLAR-YUBILYARY.**

**A.FƏRƏCOV, R.BAYRAMOV, P.EYVAZOV. Professor Zemfira Şahbazova və Azərbaycan dilinin qrammatikası məsələləri**

Йыбылмаба верилмишдир: 12.06.32 Чапа имзаланмышдыр : 29.06.22 Резограф чапы. Шящадятнамя № 27

Лисензия: Серийа АБ № 022471. Тирабы 1000. Гиймяти пулсуз. Ляман няшр-полигр. ММЪ»-дя чап олунмушдур

**Sevinc Gülməmməd qızı Məmmədova<sup>1</sup>**  
**İSMİN TƏSNİFATI**

Biz formal dil vasitələrini qrammatik forma və ya digər ümumiləşdirilmiş qrammatik mənanın köməyi ilə başa düşürük. Qrammatikasız dil yoxdur və ola da bilməz (5, 7).

Hər hansı bir nitq hissəsi ya fərqli qrammatik kateqoriyaların (isimlər, fellər, sifətlər) bütöv bir sistemi və ya qrammatik kateqoriyaların (sözlər, bağlayıcılar, artıklar) olmaması ilə xarakterizə olunur.

Ənənəvi olaraq bütün nitq hissələri şərti sözlərə və funksional sözlərə bölünür. Əsasən isimlər, fellər, sifətlər, zərflər, əvəzlilər və saylar (nouns, verbs, adjectives, adverbs, pronouns and numerals) əsas nitq hissələridir, tam nominativ mənə daşıyır, əksər hallarda dəyişkəndir və cümlədə özündən asılı sintaktik funksiyaları yerinə yetirir. Məsələn: bir nitq hissəsi kimi isim, hallanır, artıqlı qəbul edir, cümlədə mübtəda, tamamlıq və ya xəbərin funksiyalarını daşıyır. Eyni şəkildə, bütün digər əsas nitq hissələri. Bağlayıcılar, sözlönləri, artıqlı, nida, ədatlar və modal sözlər (conjunctions, prepositions, articles, interjections, particles, and modal words,) köməkçi nitq hissələridir. Natamam nominativ dəyəərə malikdir, dəyişməzdir və vasitəçilik, konstruktiv sintaktik funksiyaları yerinə yetirir.

O.Musayev özünün “English Grammar” adlı kitabında nitq hissələrini aşağıdakı kimi təsnif edir:

- 1) Əsas nitq hissələri- isim, sifət, say, əvəzlilik, fel, zərf .
- 2) Köməkçi nitq hissələri- sözlönlü, bağlayıcı, artıqlı, ədat.
- 3) Müstəqil nitq hissələri- nida, modal sözlər.

Müasir Azərbaycan dilində isə nitq hissələri aşağıdakılardır:

- a) Əsas nitq hissələri: isim, sifət, say, əvəzlilik, fel, zərf
- b) Köməkçi nitq hissələri: qoşma, bağlayıcı, ədat, modal sözlər, nida

Bütün bunları nəzərdən keçirdikdə görürük ki, bəzi nitq hissələri bütün dillərdə, həmçinin, ingilis və azərbaycan dillərində də universal xarakter daşıyır (4, 12). Demək olar ki, bütün dillərdə isim və fel mövcuddur. Bəzi hallarda isim adı altında başqa sözlər nəzərdə tutulsa da, ümumilikdə isimlər subyekt, fellər isə subyekt haqqında danışılana əhatə edir. İngilis və Azərbaycan dillərində nitq hissələrinin sayı da eyni deyildir. Müasir ingilis dilində əsas nitq hissələrinin sayı 7, azərbaycan dilində isə 6-dır.

İsim (The Noun)

İsim əsas nitq hissəsi olub, əşyalıq bildirir. Əşyalıq məfhumuna tək-cə konkret sözlər (a boy, the moon, snow, butter) deyil, həm də əşyalara xas olan keyfiyyət (beauty, heroism) əlamət (heaviness, highness və s.), hərəkət adları (running, conversation) və eləcə də mücərrəd məfhumlar da (time, permission, friendship, childhood) daxildir. Müasir ingilis dilində isim, aşağıdakı qrammatik əlamətlərə malikdir:

1) İsim -er(-or), -ness, -ment, -hood, -ism, -ance, -ing şəkilçiləri vasitəsilə düzələ bilir, Məsələn: writer, sailor, darkness, boyhood, heroism, attendance, (the) writing.

2) İsimlə əlaqəli ən önəmli söz kateqoriyalarından biri, qeyri-müəyyən və müəyyən artıqlıdır (2, 54).

Məsələn: a girl, the girl, a table, the table və s.

Məhz buna görə də bəzən ancaq sözlün qarşısında işlənmiş artıqlı onun isim olduğunu bildirir. Məsələn: A four is a good mark.

3) İsim əşya bildirdiyi üçün onun qarşısında əlamət və ya keyfiyyət bildirən təyin işlənə bilir. Məsələn: a deep lake, a new building, a kind man və s;

4) İsim (sayıla bilən) tək və cəm formada işlənə bilir. Məsələn: a table — tables, a boy — boys, a box — boxes və s.

İngilis dilində ismin cəminin -s (-es) şəkilçisi ilə ifadə edilməsini nəzərə alsaq, bilavasitə feldən əvvəl gələrək -s (-es) şəkilçisinə malik olan sözlün isim olduğunu yəqin etmək olar. Goods were sent two days ago. Colds are bitter here. cümlələrində işlənmiş goods, colds sözlərində olduğu kimi.

5) İsim sözlönlü ilə işlənə bilir. Məsələn: of the garden, to the park, in the street, on the wall, at the desk və s.

6) İsim cümlədə mübtəda, tamamlıq, predikativ, təyin və zərflilik (sözlönlü ilə birlikdə) funksiyasında işlənə bilir.

İngilis dilində ismin 2 halı var:

- 1) The Common Case (Adlıq Hal)
- 2) The Genitive Case (Yiyəlik Hal)

Yiyəlik hal 's/of' ilə düzəlir.

1. Tək isimlərin yiyəlik halı “s” cəm isimlərin yiyəlik halı isə sadəcə “'” vasitəsilə düzəlir.

Məsələn: the teacher`s book, the teachers` books.

Cəm forması kökündən dəyişməklə düzələnlər isimlərə “s” artırılır. Onların yiyəlik halı tək isimlərin yiyəlik halı kimi düzəlir. Məsələn: children`s toyses, women`s bags.

2. Mürəkkəb isimlərdə isə son isim yiyəlik halda işlənilir: The editor in chief`s room

3. Eyni bir əşya iki və daha çox şəxsə aiddirsə axırıncı şəxsə, ayrı-ayrılıqda aiddirsə hər biri yiyəlik halda olur. Məsələn: my brother and sister`s room (mənim qardaşımın və bacımın otağı). my brother`s and sister`s room. (mənim qardaşımın və bacımın otaqları).

<sup>1</sup> Azərbaycan Dövlət Pedaqoji Universiteti. s.mammadova@outlook.com

4. Daha çox cəmsiz əşyalarının yiyəlik halı "of" sözlü ilə düzəlir.

5. "S/" eyni zamanda bir sıra cəmsiz isimlərlə də işlənilə bilər. Buraya daha çox məkan, zaman, məsafə və səma cisimlərini ifadə edən isimlər aiddi. Məsələn: Today's newspaper; The moon's light.

7. İsmi yiyəlik halı yer-məkan anlayışı da bildirir. Bu halda daha çox dilimizdəki "gildə" sonluğuna uyğun gəlir. (Cümlədəki sözü keçən ismi təkrar etməmək üçün) Məsələn: She is at my uncle's (home). - O dayımgildədir. (Dayımın evindədir)

8. Bəzi mağaza, sənət və peşə adları məkan, yer anlayışı bildirdikdə 's' qəbul edilir. Məsələn: The Baker's; The greengrocer's ; The butcher's ; The Chemist's ; The Grocer's və s.

İngilis dilində cəmsiz və heyvan adları "it" sözü ilə əvəz edilsə də, bəzən ölkə, planet, gəmi, maşın və bəzi kiçik və zəif heyvan adları bildirən isimlər qadın cinsinə aid edilir və she əvəzliyi ilə işləyə bilər.

The sun kişi cinsinə The moon qadın cinsinə aid edilir.

Heyvanlar bir qayda olaraq orta cinsə aiddir. Həmçinin, güclü və böyük heyvanlar kişi, zəif və kiçik heyvanlar isə qadın cinsinə aid edilir

Tək və cəm isimlər

Yalnız tək formada işləyən isimlər (Nouns Used Only in the Singular)

Müasir ingilis dilində elə isimlər vardır ki, onlar yalnız tək formada işlənir.

Sayıla bilməyən isimlər.

Bura maddi və mücərrəd isimlər daxildir. Məsələn: sugar, butter, cheese, iron, water, love, hate, bread, friendship və s. Azərbaycan dilində də bu qəbildən olan isimlər, adətən, tək formada işlənir.

Azərbaycan dilində maddi isimlər müxtəlif növ bildirərkən də cəm formada işləyə bilər: sular, yağlar və s. Məsələn: Vətənimizdə müxtəlif müalicə suları vardır. Neftdən müxtəlif surtkü yağları alınır.

İngilis dilində advice, information, progress, knowledge isimləri də ancaq tək işlənir. Azərbaycan dilində isə bu sözlərin qarşılığı olan isimlər həm tək, həm də cəmdə işlənir. Beləliklə, yuxarıda verilmiş isimlər ifadə etdikləri mənadan asılı olaraq dilimizdə həm tək, həm də cəm formaya uyğun gəlir. Müqayisə edin:

advice-məsləhət-məsləhətlər

information -məlumat-məlumatla

knowledge -bilik-biliklər.

Fruit, money və hair isimləri də bir qayda olaraq tək işlənir. Məsələn: My father's hair is grey. Fruit is cheap in Autumn. This money is not enough to buy the coat.

Fruit ismi müxtəlif növ meyvə mənası kəsb etdikdə cəm formada işləyə bilər. Məsələn: There are a lot of fruits in our garden in autumn.

Fruit sözü məcazi mənə kəsb etdikdə də cəm formada işlənir. Məsələn: The rich fruits of the Azeri people are visible everywhere.

Hair ismi ümumiyyətlə saç deyil, tük mənasında işləndikdə, yəni saçın ayrı-ayrı hissələrini bildirdikdə cəm formada işlənir. Məsələn: My mother has a few grey hairs. She has more hair than wit, and more faults than hairs (Shakespeare).

Yalnız cəm formada işləyən isimlər (Nouns Used Only in the Plural)

Müasir ingilis dilində bir qisim isimlər var ki, onlar yalnız cəm formada işlənir. Bu qəbildən olan isimləri iki qrupa bölmək olar:

1) iki eyni hissədən ibarət olan isimlər

tongs, scissors, spectacles, scales, trousers;

2) topluluq bildirən isimlər. Bu qəbildən olan isimlərin özləri də, iki yarımqrupa bölünür:

a) konkret əşya bildirənlər

goods, stairs, clothes və s.;

b) mücərrəd məfhum bildirənlər

holidays, wages, beginnings, earnings, contents və s.

Qeyd: Wages ismi bəzən tək formada da işlənir. Məsələn: a living wage, a fixed wage, a minimum wage və s.

Qeyd etmək lazımdır ki, İngilis dilindən fərqli olaraq, Azərbaycan dilində bu əşyaları bildirən isimlər, digər isimlər kimi, ümumi qaydaya uyğun olaraq həm tək, həm də cəmdə işləyə bilər. Məsələn: biz qayçı, eynək, tərəzi, maşa və s. deyə bildiyimiz kimi, qayçılar, eynəklər, tərəzilər və maşalar da deyə bilirik. Demək, haqqında danışılan qəbildən olan isimlər dilimizə iki cür — həm tək, həm də cəmdə tərcümə edilə bilər. Müqayisə edin:

trousers – şalvar-şalvarlar. (1, 32)

scissors – qayçı-qayçılar.

scales – tərəzi-tərəzilər.

goods – mal-mallar

riches – sərvət-sərvətlər.

lothes – geyim-geyimlər.

Bununla əlaqədar olaraq yadda saxlamaq lazımdır ki, The scissors are sharp cümləsi dilimizə həm Qayçılar itidir, həm də Qayçı itidir şəklində tərcümə oluna bilər. Bunlardan hansının seçilməsi mətnin ümumi mənası ilə müəyyənləşdirilməlidir; əgər məndə söhbət bir qayçıdan gedirsə, scissors sözü tək, bir neçə qayçıdan danışılırsa, cəmdə tərcümə edilməlidir.

Burada digər bir cəhət də nəzərə alınmalıdır. Haqqında danışılan isimlərin dilimizdə mövcud olan qarşılığı (şalvar, qayçı, mal, sərvət və s.) tək və cəm formada işlənməsindən asılı olmayaraq ingilis dilinə həmişə cəm formada tərcümə edilməlidir.

Cəm formada olub təkdə işlənən isimlər

Müasir ingilis dilində bir neçə isim var ki, onlar formaca cəmdir, yəni “s” şəkilçisinə malikdirlər, lakin həmişə təkdə işlənir. Məsələn: news (xəbər) ismi formaca cəmdir, lakin o, həmişə təkdə işlənir: The news has shaken everybody. (3,23)

Azərbaycan dilində, ingilis dilindən fərqli olaraq, xəbər ismi həm təkdə, həm də cəmdə işlənir: xəbər—xəbər (şad xəbər, son xəbər). Bununla əlaqədar olaraq nəzərə almaq lazımdır ki, ingilis dilində mövcud olan news ismi dilimizə eyni formada, ümumi mənadan asılı olaraq, həm tək, həm də cəm formada tərcümə edilə bilər.

Elm adları bildirən bəzi isimlər—phonetics, physics, optics, lexics, linguistics və s. “-s” şəkilçisinə malik olmasına baxmayaraq, adətən, təkdə işlədilir:

Phonetics is a branch of linguistics. Mathematics is one of the exact sciences.

Qeyd: Elm və ya fənn adı bildirən həmin isimlər praktik bilik mənasında işlədilərək cəmlilik bildirir və cümlədə mübtəda rolunda çıxış edərkən özüindən sonra feli cəmdə tələb edir. Məsələn: This student's phonetics are excellent. (4, 45)

Təkdə və cəmdə eyni formada işlənən isimlər

İsmlərin çox hissəsinin tək və cəm forması var. Buna baxmayaraq müasir ingilis dilində bir neçə xüsusi sözlər var ki, onlar eyni morfoloji formada həm təklik, həm də cəmlilik ifadə edir. Bunların bir neçəsini aşağıda qeyd edirik:

sheep, swine, deer, gravel, fish, species.

Digər isimlərdən fərqli olaraq bu isimlər, heç bir şərtlə -s şəkilçisi qəbul etmir. Bu isimlərin təklik və ya cəmlilik ifadə etməsi, digər sözlə, onların tək və ya cəmdə işlənməsi ancaq cümlə daxilində müəyyənləşir; bu isimlərdə kəmiyyət kateqoriyası bəzən (1) felin şəxs forması, (2) bəzən qeyri-müəyyənlik: artıqlı, (3) bəzən isə qeyri-müəyyən əvəzlilik ilə müəyyənləşdirilir.

Məsələn:

1) The sheep is in the garden. The sheep are in the yard.

2) I see a sheep in the valley.

3) A wolf killed some sheep last night.

Yuxarıda verilmiş misallarda sheep isminin tək və ya cəmdə işlənməsini birinci və ikinci cümlələrdə to be felinin şəxs formaları (is, are), üçüncü cümlədə qeyri-müəyyənlik artıqlı, dördüncü cümlədə isə qeyri-müəyyən əvəzlilik (some) vasitəsilə müəyyənləşdirmək olur: birinci və üçüncü cümlələrdə sheep ismi təkdə, ikinci və dördüncü cümlələrdə isə cəmdə işlənmişdir.

Bununla əlaqədar olaraq nəzərə almaq lazımdır ki, Azərbaycan dilində olan qoyun, donuz, maral və s. bu kimi isimlər ingilis dilinə həm tək, həm də cəm formada eyni morfoloji quruluşa malik sözlə tərcümə edilir.

İstifadə edilmiş ədəbiyyat siyahısı

1. А.И.Смирницкий “Русско – английский словарь” (Москва. 1987)

2. H.Sweet “A New English Grammar” (London. 1892)

3. İsmixan Rəhimov “İngilis Dilinin praktik qrammatikası” (Bakı: Azəməşr, 2003)

4. O.Jespersen “Modern English Grammar on Historical Principles” (London. 2006)

5. O.Musayev “İngilis Dilinin Grammatikası” (Bakı. 1996)

Açar sözlər: nitq hissələri, təhlil, nitq hissələrinin ənənəvi təsnifatı, problemlərin aşkarı

Key words: part of speeches, study, analysis of parts of speeches, reveals problems.

Ключевые слова: части речи, изучение частей речи, анализ частей речи, проблемы традиционной классификации частей речи.

## İSMİN TƏSNİFATI

### XÜLASƏ

Bu tədqiqat işinin məqsədi İngilis və Azərbaycan dillərində nitq hissələrini öyrənməkdir. Yazılan iş, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. İki dildə nitq hissələrinin (İsim, Fel, Say, Zərf, Sifət) təhlilindən bəhs edir.

“Nitq hissələrinin təsnifatı” başlığı altında yazılmış tədqiqat işində müasir İngilis dili və Azərbaycan dilləri arasında nitq hissələrinin ənənəvi təsnifatı və problemləri aşkar edilmişdir. Bu, bütün üç meyarın birləşməsinə əsaslanır: “məna – forma – funksiya”. Məsələn, söz sinfi kimi götürülən isimdə onun ümumiləşmiş mənası substantivlik, nitq hissəsi kimi feldə proses və ya hərəkət mənasını ifadə edir. Sifət isə nitq hissəsi kimi keyfiyyət və ya xassələrin adlarını və s. ifadə edir.

## THE CLASSIFICATION OF NOUN

### SUMMARY

The purpose of this research work is to study the parts of speech in the English and Azerbaijani languages. The work consists of a plan, conclusion and the list of the used literature. It deals with the analysis of Parts of speech (The Noun, The Verb, The Numeral, The Adverb, The Adjective) in two languages.

In the research work under the title of “The Classification of Parts of speech” reveals problems and the traditional classification of parts of speech between the modern English and Azerbaijani languages. It is based on the combination of all the three criteria: ‘meaning – form – function’. In the noun, for example, taken as a class of words its generalized meaning is that of substantivity. In the verb as a part of speech its meaning is that of process or action. The adjective as a part of speech expresses names of qualities or properties and so on.



## **КЛАССИФИКАЦИЯ СУЩЕСТВИТЕЛЬНОГО РЕЗЮМЕ**

Целью данной исследовательской работы является изучение частей речи в английском и азербайджанском языках. Работа состоит из плана, заключения и списка использованной литературы. Она посвящена анализу частей речи (существительное, глагол, числительное, наречие, прилагательное) на двух языках.

В исследовательской работе под названием «Классификация частей речи» раскрываются проблемы традиционной классификации частей речи между современным английским и азербайджанским языком. Она основана на сочетании всех трех критериев: «значение — форма — функция». Например, в имени существительном, взятом в качестве класса слов, его обобщенное значение — значение субстантивности, а в глаголе как части речи — это значение процесса или действия. Прилагательное, как часть речи выражает качество или свойство существительного.

RƏYÇİ: dos. S.Abbasova

**Aygün Vahid qızı Rüstəmzadə<sup>2</sup>**  
**İNGİLİSDİLLİ ELİTAR DİSKURSDA EFVEMİZMLƏRİN İMPLİSİT MƏNA**  
**ÖTÜRÜCÜLÜYÜ FUNKSIYASI HAQQINDA**

Məlumdur ki, istənilən diskursun formalaşmasında verbal, qeyri-verbal və transverbal işarələr həlledici rol oynayır. Bu mənada institusional diskursun, o cümlədən, elitar diskursun linqvistik xüsusiyyətlərinin təhlili çərçivəsində verbal dil işarələrinin transverbal reallıqlarla əlaqəsi, qarşılıqlı şərtlənməsi mexanizmləri də sistemli şəkildə tədqiq edilməlidir. Belə ki, yalnız kontekstual zəmində təhlil əsnasında bu və ya digər verbal işarənin, əslində öz ilkin lüğəvi mənasında deyil, məcazi, evfemikləşmiş semnatikasında işlədildiyi ortaya çıxa bilər. Konkret olaraq, elitar diskurs kontekstində onu deyərək bilirik ki, bu institusional diskursun öz daxili nizamlanma qaydaları olduğundan, həmin diskurs çərçivəsində müəyyən qəlibdən informasiyaların açıq şəkildə dilə gətirilməsi alqışlanmır. Məhz, bu zəmində də dil işarələrinin evfemistik mövqedə istifadəsi halları kütləviləşir. Həmin evfemizmlər isə öz növbəsində, elitar diskurs iştirakçılarının implisit informasiya ötürücülük intensiyasına xidmət etmiş olurlar.

Xatırladaq ki, Collins lüğətində vurğulandığı kimi, evfemizm, məhz, belə situasiyalarda, yəni kommunikaqların çəkiniyi, utandığı və ya müəyyən toplum j yasaqları ilə qarşılaşdıqda “köməyə gələn” sözlərdir: A euphemism is a polite word or expression that is used to refer to things which people may find upsetting or embarrassing to talk about, for example sex, the human body, or death. [ 1].

“Sosiolinqvistik terminlər lüğəti”ndə isə “evfemizmlərin linqvokulturoloji və sosial aspektdən danışan üçün arzuaolunmaz görünən söz və ifadələrin” əvəzləyicisi kimi istifadə olunduğu qeyd edilir. [ 2 ]. Evfemizmlərin öz semantik nüvəsində daha nəzakətli, daha etik nominasiya mexanizmlərinin işə salınmasını hədəf alması, onları “yüksək üslub”, “yüksək nitq mədəniyyəti” və deməli, “elitar nitq davranışı” komponentinə çevirmişdir. Bu mənada təsadüfi deyil ki, məhz, elitar diskursu, elitar dil kiimliyini tədqiq edən dilçilər məhz, evfemizmlərin elitar nitq mədəniyyəti daşııcılarının idiolektindəki işlənmə mövqələrinin tədqiqinə ( daha ətraflı bax: [3; 167-168] ; [4; 16-17]), habelə bilavasitə elitar diskursda evfemizmlərin “sosial işarələr”, “sosial markerlər” kimi istifadəsinin araşdırılmasına xüsusi diqqət yetirirlər. [ 5 ; 6, 34] ; [6; 79-84].

“Elitar dil kimliyi – mədəni-nitq kompetensiyasının ideal daşıyıcısı kimi” adlı araşdırmasında A. Aşevanın da qeyd etdiyinə görə, elitar dil kimliyi daşıyıcısı aşağıdakı səciyyəvi özəlliklərinə görə digər toplum fərdlərindən seçilir: dil sisteminin və ədəbi normalarının dərin biliciliyi ilə; yüksək üslubi mədəni səviyyə ilə, nitqin kommunikativ məqsədmüvafiqliyi ilə; müsahibinə və auditoriyaya qarşı yüksək həssaslıq, hörmət və ünsiyyət müddətində etik normaların gözlənilməsi ilə və s. fərqləndirici xüsusiyyətlərlə özünün dil kimliyini tamamlayır [ 7 ]. Bu sırada məhz, leksik sistemin üslubi laylarından ustalıqla istifadə edilməsi bu və ya digər informasiyanın “üstüörtülü”, eyhamla, yəni həmin toplumda qəbul edilmiş etik norma çərçivələrinə uyğun şəkildə, habelə qəbul edilmiş ənənələrdən kənara çıxmıdan təqdimatını mümkün edir. Məhz, Britaniya zadəganlıq diskursunun, monarxik diskursunun konvensionallaşdırdığı nitq davranışı qaydaları M. Markl, şahzadənin Harinin müəyyən evfemistik törəmə nominasiya vahidlərinə müraciətini labüd etmişdir.

Onu da qeyd edək ki, they əvəzliyi bu subdiskursda yer almış yeganə “törəmə” (ikinci səviyyəli, ilkin olmayan) nominasiya vahidi deyil. Belə ki, biz, Britaniya kral ailəsinin Firm, family business statusunda dəyərləndirilməsi artıq evfemizm deyil, disefemizm mahiyyəti kəsb edir.

Oprah: So, are you saying you did not feel supported by the powers that be, be that The Firm, the monarchy, all of them?

Meghan: It's hard for people to distinguish the two because there's... it's a family business, right? [ 8 ].

Xatırladaq ki, disefemizmlər mahiyyət etibarı ilə evfemizmə əks mənəli sözləri əhatə edirlər. Yəni, evfemizmlər mənənin “yumşaldılması” xidmət etdikləri halda, disefemizmlər nominasiya törəmə vahidinin (izlədiyimiz nümunədə olduğu kimi) və ya hər hansı bir əlamətin, xüsusiyyətin kobud şəkildə. Vulqar formatda təqdimatını gerçəkləşdirirlər. “Sosiolinqvistik terminlər lüğəti”ndə qeyd edildiyi kimi, evfemizmlərə müraciət çox vaxt praqmatik məqsədlərlə bağlı olur və daha çox müəyyən predmetin, hadisənin, əlamətin və s. “daha kobud, daha familyar və ya daha vulqar adlandırması ilə səciyyələnilir. Siyasi diskursda yüksək işlənmə tezliyi ilə seçilir” [9].

Əslində, ilk baxışdan paradoksal görünərsə də, bu kontekstdə The Firm, the Institution, family business disefemizmləri özlərini evfemizm kimi “aparırılar”: mahiyyət etibarı ilə Britaniyanın ən ali elitar təbəqəsinin, monarxik sisteminin “zirvəsinin”, yəni kraliyyət ailəsinin belə neqativ konnotasiyalı törəmə nominasiya vahidləri ilə adlandırılması (yəni, disefemizmlərə müraciət edilməsi) həmin şəxslərin adlarının aşkarlanmaması məqsədilə icra edilir. Başqa sözlə desək, elitar diskurs daxili konvensional nitq davranışı tələbinə görə, açıq şəkildə ailə üzvlərinin adlarını çəkmək istəməyən diskurs iştirakçıları qeyd edilən disefemizmlərdən yararlanırlar: həmin konkret şəxslər The Firm, the Institution, family business kimi yaygın, qeyri-dəqiq, de-notatı məlum olmayan ümumi mücərrədləşmələrlə işarələnilirlər.

Meghan: And I was — I went to the institution, and I said that I needed to go somewhere to get help. I said that, ‘I've never felt this way before, and I need to go somewhere’. And I was told that I couldn't, that it wouldn't be good for the institution. And I called...

Oprah: So the institution is never a person. Or is it a series of people?

Meghan: No, it's a person. [ 8 ]. Bu mücərrədləşmələr o dərəcədə qeyri-dəqiqdir ki, kontekstdən kənarda həmin disefemizmlərin, məhz neçə nəfəri işarələdiyini müəyyənləşdirmək çətin olur.

<sup>2</sup> Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikası kafedrasının müəllimi

Meghan: And I... and I remember so often people within The Firm would say, "Well, you can't do this because it'll look like that. You can't". [8].

Onu da qeyd edək ki, müsahibədə 5 dəfə işlədilmiş The Firm disefemizminin məhz, bu situasiyaya nəzərən evfemizm mövqeyində istifadə edildiyinin əyani şahidi olmaq üçün Britaniya elitar diskursunun digər iştirakçıları tərəfindən, hətta bilavasitə monarxiya institutunun ən yüksək "əşelonu" tərəfindən aktiv şəkildə istifadə edildiyini xatırlamaq kifayətdir.

The term is often linked to Queen Elizabeth's husband, Prince Philip, who popularized its use. But it dates further back, to the queen's father, King George VI, who was once reported to have declared, "We're not a family. We're a firm." [10].

Bu mənada The Firm disefemizminin istifadəsi, əslində, sadəcə olaraq, denotativ neqativ "ışıqda təqdimatı" intensiyasına xidmət etmədiyini iddia etməklə nə dərəcədə haqlı olduğumuz bir daha ortaya çıxır. Başqa sözlə desək, artıq qeyd etdiyimiz kimi, elitar diskursun bir tabusunu pozmamalı üçün, yəni 1) kral ailəsi üzvlərinin adlarının açıqlanması ilə onların mənfi aspektdə geniş ictimaiyyətə təqdim olunmasının qarşısının alınması üçün, habelə 2) kommunikantların elitar diskursun nitq davranışı yasaqlarını "tapdalamaqla" məhrəm ailə sirlərinin açıqlanmasına yol verməsi ilə bağlı yanlış davranışın əks-effektini bir qədər yumşaltmaq məramı ilə bu disefizmə müraciət edilmişdir, nəticə də nonsens görünə biləcək durum: disefemizmin evfemizm mövqeyində işlənməsi mümkün olmuşdur.

Yes, "The Firm" Is a Nickname for the Royal Family... Meghan Markle mentioned the phrase in her Oprah interview, but it's been used by royals before her. (kursiv bizimdir. – A.R.). [11].

Digər tərəfdən, obyektivlik naminə demək lazımdır ki, kommunikantlar kral ailəsini, məhz, neqativ aspektdən işıqlandırılmasını hədəf aldığından burada disefemizmin intesional təsirini də arxa plana atmaq doğru olmazdı. Məsələn, aşağıdakı kontekstdə "Firma" qara piar "emalı" ilə məşğul olan "böhtan maşını" kimi təqdim edilir.

Meghan: But I think, to answer your question, I don't know how they could expect that after all of this time, we would still just be silent if there is an active role that The Firm is playing in perpetuating falsehoods about us. [8].

Xatırladaq ki, The Firm disefemizmin yaranması hal-hazırkı Britaniya monarxiyinin atası – kral IV Georqun adı ilə əlaqələndirilir. Onu da qeyd edək ki, bu disefemizm kral ailəsi üzrə bir çox araşdırmaların müəllifi olan Penny Junorun monoqrafik tədqiqatının bəliğinə çıxarılmışdır: The Firm: The Troubled Life of the House of Windsor. [9].

But in her 2005 book The Firm: The Troubled Life of the House of Windsor, author Penny Junor writes that King George VI, who ruled from 1936 to 1952, "first referred to the House of Windsor as The Firm and the name stuck". (yenə orda).

Müşahidəçilər M.Marklın kommunikativ strategiyasındakı bəlihsizliyə, yəni The Firm ifadəsinin kimi şamil olunması ilə bağlı yaygınlığın, qeyri-dəqiqliyin mövcudluğuna diqqət çəkmişlər. Konkret olaraq, R.Bruner M.Marklın bu "termindən" iki fərqli semantikada yaralandığını qənaətinə gəlmişdir.

During Markle's interview with Winfrey, she made two distinctions. First, she drew a line between the family and the "institution": "So, there's the family, and then there's the people that are running the institution," she said. And she drew a line between her personal relationship with the head of the family and her dealings with the institution, saying that Queen Elizabeth "has always been wonderful to me." In contrast, she said that she requested mental health support from the institution's HR, but was denied because she was not technically on payroll. [13].

Əslində, belə bir "qeyri-dəqiqliyin" özü də elitar diskurs üçün xarakterik olan kommunaktiv strategiyani təcəssüm etdirir

Meghan: ... And I had known for a long time and had been asking the institution for help for quite a long time. [8].

Maraqlıdır ki, müsahibədə 14 dəfə institution disefemizm/evfemizmindən istifadə edilmişdir. İştirakçılardan: M.Markl – 7 dəfə, şahzadə Harri – 3 dəfə, O.Uinfri isə – 4 dəfə bu terminə fərqli məqsədlərlə müraciət etmişlər. Konkret desək, yalnız ilk istifadə mövqeyində institution termini öz real situativ anlamına uyğun şəkildə işlədildiyi halda (But you weren't just marrying a family, you were marrying a 1,200-year-old institution, you're marrying the monarchy.), digər mövqələrdə bu istilaha konkret şəxsin və ya şəxslərin adlarının açıqlanmasından qaçınmaq məqsədilə (I had just had that conversation with Harry that morning, and it was the next day that I talked to the institution.) müraciət olunmuşdur.

Bu termindən istifadə məqamını şərh edən kraliyyət elitəsi üzrə ekspert V.Arbiterin də qeyd etdiyi kimi, "bu, çox qəliz və qarışıq cavabdır. Belə ki, "institut" termini həm monarxiya intitutuna, yəni monarxiya biznesinə, həm də onun ictimai mövqeyinə şamil oluna bilər. Eləcə, institutun daxilində saray köməkçiləri də vardır. Yəni, şəxsi katiblər..., mətbuatla əlaqələr üzrə komanda da bura daxildir... Monarxiya institutu – nəhəng mənərəni təcəssüm etdirir." [14]. Yəni, izahatdan da bəlli olduğu kimi, M.Markl və şahzadə Harri şəxsi məsuliyyətdən "qaçınmaq" üçün, habelə mənfi reaksiyaların kütləviliyinin qarşısını almaq üçün istifadə etdikləri disefemizm/evfemizmlər, bilavasitə elitar diskursun daxili nitq davranışı qaydalarının tələblərinin qarşılığında müsahibə boyu yüksək işlənmə tezliyi nümayiş etdirmişdir.

Məqalə çərçivəsində yer alan təhlilləri yekunlaşdıraraq, nəticə kimi, onu demək istərdik ki, elitar diskurs iştirakçılarının nitq davranışı 1) elitar diskursun daxili konvensional nitq davranışı qaydaları ilə şərtlənir; 2) elitar diskursun konvensional nitq davranışı qaydaları bilavasitə həmin elitənin təmsil etdiyi xalqın dünyanın dil mənzərəsi ilə şəkillənir və həmin xalqın koqnitiv "pəncərəsinin" imkan verdiyi çərçivədə qəliblənir, yəni linqvokulturoloji mühitdən, adət-ənənələrdən, xalqın dil kimiyindən birbaşa asılılıq nümayiş etdirir (hətta bu elitar toplumlar eyni dildə danışan fərqli linqvokulturoloji mühitləri təmsil etərlər də, məsələn, Böyük Britaniya elitar diskursu ilə ABŞ elitar diskursunun fərqliliklərini kiçik bir müsahibə çərçivəsində izlədiyimiz kimi); 3) elitar diskursun formatı, bu diskurs çərçivəsində reallaşan kommunikasiya bilavasitə həmin kommunikasiya situasiyasının iştirakçılarının emosional-psixoloji xüsusiyyətləri ilə, habelə dil kimliyi özəllikləri ilə şərtlənir. Nümunələrdən şahid olduğumuz kimi, kommunikantların Britaniya elitar diskursunda tərbiyə almış introvert-qapalı dil

kimliyi daşıyıcı olması; və ya ekstravert amerikan dəyərlərində tərbiyə alıb formalaşmış dil kimliyi daşıyıcı olması faktı ünsiyyətin formatına ciddi şəkildə təsir göstərə bilər.

### Ədəbiyyat:

1. Collins Dictionary <https://www.collinsdictionary.com/dictionary/english/euphemism>
2. Эвфемизм // Словарь социолингвистических терминов. — М.: Российская Академия Наук. Институт языкознания. Российская академия лингвистических наук., Отв. редактор: В.Ю. Михальченко. 2006. <https://sociolinguistics.academic.ru/820/%D0%AD%D0%B2%D1%84%D0%B5%D0%BC%D0%B8%D0%B7%D0%BC>
3. Кочеткова Т.В. Эвфемизмы в речи носителей элитарной речевой культуры // Вопросы стилистики: Человек и текст. Саратов, 1998, Вып.27.-С. 168-179.
4. Кочеткова Т.В. Эвфемизмы в речи носителя элитарной речевой культуры // Риторика и речевая коммуникация: теория - практика - преподавание. - М.: МГУ, 1998. - С. 16-17.
5. Островская Т. А. Дискурс элиты: когнитивный, прагматический и семиотический аспекты, автореферат диссер...доктора.филол.наук., Майкоп, 2016, 52 с.
6. Островская, Т.А. Эвфемизация и обратные процессы в поведенческом дискурсе / Т.А. Островская // Вестник Адыгейского государственного университета. Сер. Филология и искусствоведение. - Майкоп: Изд-во АГУ, 2012. - Вып. 3(105). - С. 79-84.
7. Ашева А.А. Элитарная языковая личность как идеальный носитель культурно-речевой компетенции // Вестник Адыгейского государственного университета. Серия 2: Филология и искусствоведение 2013 <https://cyberleninka.ru/article/n/elitamaya-yazykovaya-lichnost-kak-idealnyu-nositel-kultumo-rechevoy-kompetentsii>
8. Meghan Markle Oprah interview: read the full transcript of Duchess and Prince Harry's bombshell confessions <https://www.thesun.co.uk/news/14277841/meghan-markle-oprah-interview-full-transcript/>
9. Дисфемизм // Словарь социолингвистических терминов. — М.: Российская академия наук. Институт языкознания. Российская академия лингвистических наук. Ответственный редактор: доктор филологических наук В.Ю. Михальченко. 2006. <https://sociolinguistics.academic.ru/170/%D0%94%D0%B8%D1%81%D1%84%D0%B5%D0%BC%D0%B8%D0%B7%D0%BC>
10. Landler M. In Royal 'Firm,' the Family Business Always Comes First // The New York Times, March 9, 2021. <https://www.nytimes.com/2021/03/09/world/europe/royal-family-firm-meghan-harry.html>
11. Gonzales E. Yes, "The Firm" Is a Nickname for the Royal Family // March 4 2021, <https://www.harpersbazaar.com/celebrity/latest/a35723590/why-royal-family-is-called-the-firm/>
12. Matza M. Meghan and Harry: Questions the US had about Oprah interview // BBC, 9 March, 2021, <https://www.bbc.com/news/world-us-canada-56328790>
13. Bruner R. Meghan Markle Calls the British Royals 'The Firm.' Here's Why // Time Magazine, March 9, 2021, <https://time.com/5945032/what-is-the-firm-royal-family/>
14. Fakuade M. What is "the institution"? What is "the firm"? A royals expert explains. // Vox - Understand the News, Mar 8, 2021, <https://www.vox.com/the-goods/22320355/meghan-markle-oprah-prince-harry-archie-cbs-royal-british-monarchy-queen-firm-institution-explainer>

Аçar sözlər: элитар дискурс, лингвистик хüsусиyyətlər, ингилis dili, евфемизmlər, имплицит мәнә.

Ключевые слова: элитарный дискурс, языковые особенности, английский язык, эвфемизмы, имплицитное значение.

Keywords: elite discourse, linguistic features, the English language, euphemisms, implicit meaning.

### XULASƏ

İngilisdilli elitar diskursda evfemizmlərin implit mənә ötürücülüyü funksiyası haqqında

Məqalədə ingilisdilli elitar diskursda evfemizmlərin implit mənә ötürücülüyü funksiyası araşdırılır. Aparılan təhlil və araşdırmalar onu deməyə imkan verir ki, elitar diskurs iştirakçılarının nitq davranışı 1) elitar diskursun daxili konvensional nitq davranışı qaydaları ilə şərtlənir; 2) elitar diskursun konvensional nitq davranışı qaydaları bilavasitə həmin elitanın təmsil etdiyi xalqın dünyanın dil mənzərəsi ilə şəkillənir və həmin xalqın koqnitiv "pəncərəsinin" imkan verdiyi çərçivədə qəliblənir, yəni lingvokulturoloji mühitdən, adət-ənənələrdən, xalqın dil kimiyindən birbaşa asılılıq nümayiş etdirir (hətta bu elitar toplumlar eyni dildə danışan fərqli lingvokulturoloji mühitləri təmsil etəslər də, məsələn, Böyük Britaniya elitar diskursu ilə ABŞ elitar diskursunun fərqliliklərini kiçik bir müsahibə çərçivəsində izlədiyimiz kimi); 3) elitar diskursun formatı, bu diskurs çərçivəsində reallaşan kommunikasiya bilavasitə həmin kommunikasiya situasiyasının iştirakçılarının emosional-psixoloji xüsusiyyətləri ilə, habelə dil kimliyi özəllikləri ilə şərtlənir.

### РЕЗЮМЕ

О функции эвфемизмов в англоязычном элитарном дискурсе

В статье исследуется функция имплицитного значения эвфемизмов в англоязычном элитарном дискурсе. Анализ и исследование позволяют говорить о том, что речевое поведение участников элитарного дискурса 1) обусловлено внутренними конвенциональными правилами речевого поведения элитарного дискурса; 2) конвенциональные правила речевого поведения элитарного дискурса непосредственно формируются языком мира, репрезентируемого людьми, репрезентируемыми этой элитой, и формируются в когнитивном «окне» этого народа, т. е. находятся в прямой зависимости от лингвокультурной среды, обычаи и языковая идентичность (даже этой элиты), хотя общества представляют собой разные лингвокультурные среды, говорящие на одном языке (например, как мы наблюдали в небольшом интервью, различия между дискурсом британской элиты и дискурсом элиты США); 3) формат элитарного дискурса, коммуникация, происходящая в рамках этого дискурса, напрямую обусловлена эмоционально-психологическими характеристиками участников данной коммуникативной ситуации, а также особенностями языковой идентичности.

### SUMMARY

On the function of euphemisms in the English-speaking elite discourse

The article examines the function of the implicit meaning of euphemisms in the English-speaking elite discourse. The analysis and research allow us to say that the speech behavior of the participants of the elite discourse is 1) conditioned by the internal conventional speech behavior rules of the elite discourse; 2) The conventional rules of speech behavior of an elite discourse are directly shaped by the language of the world represented by the people represented by that elite and molded within the cognitive "window" of that people, ie they are directly dependent on the linguocultural environment, customs and lan-

guage identity (even this elite). although societies represent different linguocultural environments that speak the same language (for example, as we observed in a small interview, the differences between the British elite discourse and the US elite discourse); 3) the format of the elite discourse, the communication that takes place within this discourse is directly conditioned by the emotional and psychological characteristics of the participants in that communication situation, as well as the features of language identity.

RƏYÇİ : dos. L.Ələkbərova



**Babayeva Nigar Oqtay qızı<sup>3</sup>**  
**KOQNİTİV DİLÇİLİK VƏ ONUN İSTİQAMƏTLƏRİ**

Mədəniyyət ən uğurlu dildir. Bu dillə insanlar bir-birini anlayır. Qeyd edək ki, mədəniyyətlərin qovuşması olduqca böyük bəhrə verir. Xalqlar dostlaşır, mədəniyyətlər bir-birini inkar etmir. Azərbaycanda mədəniyyətlərərası dialoq hər zaman mövcud olub və mədəniyyətlərərası dialoqun multikulturalizmə təsiri əvəzsizdir. Dil ünsiyyətin ilk vasitəsi və insanlar arasında qarşılıqlı anlaşılma üçün vasitədir. Mədəniyyətlərərası, ölkələrarası qarşılıqlı anlama və inkişaf istiqamətində istifadə edilib və tədris edilərək öyrədilir. Koqnitiv dilçilik doğma dilin təhlilinə yanaşma 70-ci illərin sonu və səksəninci illərin əvvəllərində Corc Lakoff, Ron Langacker və Len Talmynin əsərlərində yaranıb və təşkil etmək üçün bir vasitə kimi diqqət yetirilib. Bu nöqtəyi nəzərdən dil kateqoriyalarının konseptual və təcrübi əsaslarının təhlili koqnitiv linqvistikada birinci dərəcəli əhəmiyyət kəsb edən dilin formal strukturları sanki avtonom deyil, ümumi konseptual təşkilatın, təsnifat prinsiplərinin, təhlil mexanizmlərinin əksi kimi öyrənilib. Koqnitiv dilçiliyin nəzəri mövqeyini, tədqiqatın təşkil olunması, bir sıra praktik xüsusiyyətlərini təsvir edərək koqnitiv dilçiliklə məşğul olan insanlar kimlər olur, mühüm konfranslar və müvafiq nəşrlər hansılardır, giriş dərsləkləri varmı, koqnitiv dilçiliyə bu nəzəri və “sosioloji” giriş boyunca vurğulanacaq, koqnitiv dilçilik tək dil nəzəriyyəsi deyil, daha çox geniş şəkildə uyğun gələn yanaşmalar toplusudur. Koqnitiv dilçiliyin görünən cəlbədiciliyini izah edə bilərəmki və çərçivənin gələcək inkişafı üçün hansı vacib suallar olacaqdır, koqnitiv linqvistika dili insanın ümumi idrak imkanlarında yerləşmiş hesab etdiyi üçün xüsusi maraq kəsb edən mövzulara aşağıdakılar daxildir. Doğma dilinin təsnifatının struktur xüsusiyyətləri məsələn, prototiplik, sistemətik çoxmənalılıq, idrak modelləri, psixi obrazlar və metafora linqvistik təşkilatın funksional prinsipləri ikoniklik və təbiilik kimi, sintaksis və semantika arasında konseptual interfeys koqnitiv qrammatika və konstruksiya qrammatikası tərəfindən araşdırıldığı kimi, istifadə olunan dilin təcrübi və praqmatik fonu, relativizm və konseptual universallarla bağlı suallar da daxil olmaqla dil və düşüncə arasındakı əlaqələrdir. Əsas odur ki, koqnitiv dilçilik tərəfindən bu tədqiqat mövzularının bütün bunlara bu təlimatın fəsilələrində xüsusi diqqət yetirilir, uyğun olaraq həyata keçirildiyi vahid əsası yoxdur. Bu mənada koqnitiv dilçilik vahid dil nəzəriyyəsi deyil, çevik çərçivədir. Kateqoriya strukturu baxımından koqnitiv linqvistikada təhlil üçün standart mövzulardan biri deyə bilərəm ki, koqnitiv dilçiliyin özü bir kateqoriya kimi baxıldığında, ailə oxşarlığı strukturuna malikdir. Dəqiq müəyyən edilmiş nəzəriyyədən çox, bir çox qismən üst-üstə düşən yanaşmaların toplusunu təşkil edir.

Bununla belə, koqnitiv linqvistikanın hələ də vahid vahid nəzəriyyəyə çevrilmədiyini etiraf etmək, Koqnitiv Dilçilik etiketi altında bir araya gələn bir çox tədqiqat formaları arasında fundamental ümumi xüsusiyyətlər və ortaq perspektivlər axtarmağa mane olmamalıdır. Başlamaq üçün açıq bir sual koqnitiv linqvistikanın “idrak” aspekti ilə bağlıdır. Koqnitiv linqvistika hansı mənada dilin öyrənilməsinə koqnitiv yanaşmalardan hesab edilir. Terminoloji baxımdan, koqnitiv dilçilik bu təlimatda təqdim olunan yanaşma və böyük hərfli yazılmamış koqnitiv dilçilik təbii dilin psixi fenomen kimi öyrənilməsi bütün yanaşmalar arasında fərq qoyulur. Koqnitiv linqvistika, məsələn, generativ qrammatikadan və süni intellekt sahəsində linqvistik tədqiqatların bir çox formalarından fərqləndirilməli olan koqnitiv dilçiliyin ancaq bir formasıdır. Beləliklə, koqnitiv elm daxilində koqnitiv dilçiliyin spesifikliyini nə müəyyənləşdirir. Sual daha iki spesifik məsələyə bölünə bilər: Koqnitiv linqvistikada koqnitivin dəqiq mənası nədir və (2.5) bu mənə dilçiliyin digər formalarının özlərini idrak kimi təsəvvür etmə tərzindən nə ilə fərqlənir.

İdrak psixologiyasında, elm fəlsəfəsində və əlaqəli fənlərdə koqnitiv paradigmanın əsas xüsusiyyətləri fonunda koqnitiv linqvistikanın qəbul etdiyi nəzər nöqtəyi daha dəqiq müəyyən edilə bilər. Koqnitiv dilçilik dilin idrak funksiyasında öyrənilməsidir, burada idrak dünya ilə görüşlərimizdə ara informasiya strukturlarının həlledici roluna istinad edir. Koqnitiv linqvistika idrak psixologiyası kimi koqnitivdir, dünya ilə qarşılıqlı əlaqəmizin şüurdakı informasiya strukturları vasitəsilə vasitəçilik edildiyini fərz etməklə ifadə edilir. Bununla belə, bu məlumatı təşkil etmək, çatdırmaq üçün bir vasitə kimi istifadə olunan dil diqqət yetirməklə, koqnitiv psixologiyadan daha spesifikdir. Beləliklə, dil dünya biliklərinin anbarı, yeni təcrübələrlə mübarizə aparmağa və köhnələr haqqında məlumat saxlamağa kömək edən mənalı kateqoriyaların strukturlaşdırılmış toplusu kimi görünür.

Bu ümumi xarakteristikaya əsasən koqnitiv dilçiliyin üç əsas xarakteristikasını çıxarmaq olar: 1) linqvistik təhlildə semantikanın üstünlüyü; 2) linqvistik mənənin ensiklopedik xarakteri; 3) linqvistik mənənin perspektiv xarakteri.

Birinci xüsusiyyət sadəcə olaraq bildirir ki, dilin əsas funksiyası mənə ehtiva edir, digər iki xüsusiyyət sözügedən semantik hadisələrin xarakterini müəyyənləşdirir. Linqvistik təhlildə semantikanın üstünlüyü bilavasitə koqnitiv baxımdan özünü göstərir: dilin əsas funksiyası kateqoriyalara ayırmaqdırsa, deməli, əsas dil hadisəsi mənə olmalıdır. Dil mənəsinin ensiklopedik mahiyyəti dilin kateqoriya funksiyasından irəli gəlir: dil dünyanın təsnifatı sistemdirsə, dünya biliyinin mövcud olduğu səviyyədən fərqli linqvistik mənənin sistemli və ya struktur səviyyəsini göstərməyə ehtiyac yoxdur.

Linqvistik mənənin perspektiv təbiəti dünyanın dildə obyektiv şəkildə əks olunmamasını nəzərdə tutur, dilin kateqoriyalara ayırma funksiyası obyektiv reallığı əks etdirməkdənsə, dəqiq olaraq dil fərdlərin və mədəniyyətlərin ehtiyaclarını, maraqlarını və təcrübələrini əks etdirən biliyin təşkili üsuludur. Linqvistik mənənin perspektivləşdirici funksiyaya malik olması ideyası koqnitiv dilçilik tərəfindən qəbul edilən fəlsəfi, qnoseoloji mövqedə nəzəri olaraq işlənmişdir (3.123). Koqnitiv linqvistikanın insan biliyinə münasibətdə təcrübəçi mövqeyi insan zəkasının bizim üzvi təəssümümüz və fərdi və kollektiv təcrübəmizlə müəyyən edildiyi fikrini vurğulayır. Koqnitiv linqvistikanın təbiətinin bu ilkin xarakteristikasını nəzərə alaraq, indi ikinci suala keçə bilərəm, necə ola bilər ki, koqnitiv dilçilik və generativ qrammatika özlərini koqnitiv müəssisələr kimi bəyan edirlər.

Əsasən, istifadə edilən dilin qnoseoloji rolu ilə bağlı iki yanaşma bir-birindən fərqlənir. Onların hər ikisi razılaşırlar və bu, onların ümumi idrak valideynliyidir ki, subyekt və obyekt arasında qnoseoloji münasibətdə konstitutiv, vasitəçi rola malik olan zehni təmsil (4. 6) olmadan heç bir bilik ola bilməz. Lakin koqnitiv dilçiliyə görə, öz dilləri xarici aləmə dair bu cür kateqoriyalı perspektivləri dəqiq şəkildə təcəssüm etdirdiyi halda, generativ dilçi təbii dili subyekt və obyekt arasında aralıq əlaqə kimi deyil, qnoseoloji əlaqənin obyekt kimi qəbul edir. Koqnitiv dilçilik dünya haqqında biliklərimizlə maraqlanır və təbii dilin ona necə töhfə verdiyi sualını öyrənir. Generativ dilçi isə əksinə, bizim dil haqqında biliklərimizlə maraqlanır və öyrənmənin koqnitiv nəzəriyyəsi əsasında belə biliyin necə əldə oluna biləcəyi sualını verir. Koqnitiv müəssisələr olaraq, koqnitiv dilçilik və generativ qrammatika eyni şəkildə biliyi təşkil edən psixi strukturlarla maraqlanır. Koqnitiv yanaşma üçün doğma dilin özü belə strukturlardan ibarətdir və müvafiq bilik növü dünya haqqında bilikdir. Generativ qrammatik üçün isə nəzərdən keçirilən bilik dil haqqında bilikdir və müvafiq psixi strukturlar insanların dili öyrənməyə imkan verən genetik səciyyəsi ilə ibarətdir. Generativ qrammatika dil bilikləri ilə maraqlandığı halda, Koqnitiv Dilçilik dil vasitəsilə biliklə maraqlanır.

Generativ qrammatikanın koqnitiv təbiəti ilə müqayisədə koqnitiv dilçiliyin "idrak" təbiəti haqqında verdikimiz səciyyə göstərir ki, koqnitiv dilçilik və generativ qrammatikanın birbaşa qarşıdurmasına nail olmaq üçün iki yol vardır. İlk növbədə, generativ qrammatikanın formalist mövqeyini nəzərə alaraq, koqnitiv dilçilik göstərməyə çalışmalıdır ki, generativ nəzəriyyənin formalaşmasının əsasını təşkil edən iddia edilən formal hadisələrin adekvat təsviri özünə qoyulan hüdudları aşan semantik və funksional amilləri əhatə edir. Bu mənada, koqnitiv dilçilik doğma dil haqqında spesifik işləyən fərziyyə ilə xarakterizə olunur, yəni doğma dildə indiyədək güman ediləndən daha çox semantik və funksional əsaslarla izah edilə bilər həmin fərziyyə, bir çox digər praqmatik və funksional yönümlü dilçilik nəzəriyyələri ilə, müəyyən bir fenomenin sadəcə formal sintaksisdən daha çox idrak funksiyasını əhatə etdiyi ortaya çıxdıqda, mümkün sintaktik konstruksiyalara genetik olaraq verilmiş formal məhdudiyyətlərin qoyulmasına ehtiyac azalır. Bu cür arqumentasiyanın əsas nümunəsini Van Hoekin bu təlimatın 34-cü fəslində tapmaq olar.

İkincisi, koqnitiv dilçilik proqnozları təcəssüm etdirən qeyri-avtonomist dilin mənimsənilməsi nəzəriyyəsi inkişaf etdirməlidir, birincisi, dilin mənimsənilməsi çox vaxt doğma dilə xas olmayan mexanizmləri və məhdudiyyətləri əhatə edir, ikincisi, öyrənmə ilə bağlı məhdudiyyətlərin mövcud olduğu dərəcədə doğma dilin mənimsənilməsi ilə məhdudlaşan, ən azı müəyyən dərəcədə linqvistikdən başqa idrak sistemləri tərəfindən təmin edilən "informasiya substansiyasından" istifadə edəcəklər. Hazırkı təlimatın 41-ci fəslində Tomasello bu proqramın əslində necə həyata keçirildiyini göstərir. Ümumiləşdirərək qeyd edə bilərik ki, koqnitiv linqvistikanın müxtəlif formalarını birləşdirən, dil biliyinin təkcə dil biliyini deyil, dilin vasitəçiliyi ilə dünya biliyini də əhatə etdiyinə inamdır. Generativ qrammatikadan fərqli olaraq yanaşmaların diqqət yetirdiyi bilik tipindəki bu dəyişikliyə görə və xüsusən də koqnitiv dilçiliyin eksperimental təbiətinə görə bəzən koqnitiv dilçiliyin "ikinci idrak inqilabına" aid olduğu deyilir. Generativ qrammatika 1950-ci illərin "ilk idrak inqilabı"na aid olunmuşdur.

#### ƏDƏBİYYAT SİYAHISI

Berthele, Raphael. 2004. The typology of motion and posture verbs: A variationist account. In Bernd Kortmann, ed., *Dialectology meets typology: Dialect grammar from a cross-linguistic perspective* 93–126. Berlin: Mouton de Gruyter.

Bybee, Joan L., and Paul Hopper, eds. 2001a. *Frequency and the emergence of linguistic structure*. Amsterdam: John Benjamins.

Croft, William. 2000. *Explaining language change: An evolutionary approach*. London: Longman.

Croft, William. 2000. *Explaining language change: An evolutionary approach*. London: Longman.

Dirven, René, Roslyn Frank, and Martin Pütz, eds. 2003. *Cognitive models in language and thought: Ideology, metaphors and meanings*. Berlin: Mouton de Gruyter

Açar sözlər: koqnitiv, dilçilik, ümumi, çoxmənalı, dil.

Keywords: cognitive, linguistics, general, ambiguous, language.

Ключевые слова: когнитивное, языкознание, общее, неоднозначное, язык.

#### SUMMARY

##### Cognitive linguistics and its main directions

The article concludes that linguistics, which combines various forms of cognitive linguistics, includes not only linguistics, but also the knowledge of the world through language. In contrast to generative grammar, cognitive linguistics is sometimes referred to as belonging to the "second cognitive revolution" because of this change in the type of knowledge on which attention is focused, especially for cognitive linguistics experimentally.

#### РЕЗЮМЕ

##### Когнитивное языкознание и его основные направления

В статье говорится о том, что языкознание, объединяющее различные формы когнитивной лингвистики, включает в себя не только языкознание, но и познание мира посредством языка. В отличие от порождающей грамматики, когнитивную лингвистику иногда называют принадлежащей ко «второй когнитивной революции» из-за этого изменения типа знания, на котором сосредоточено внимание, особенно для когнитивной лингвистики.

Rəyimi: dos. Günay Hübət qızı Babayeva

## Seyidova Sultan Muxtar qızı 4 LEKSIK VAHIDLƏRİN EKSPRESİV-ÜSLUBİ CALARLARI

(I məqalə)

Dünyanın bütün zəngin dilləri kimi, Azərbaycan dili leksik-semantik cəhətdən özünəməxsus lüğət tərkibinə malikdir. Bu lüğət tərkibinin, eləcə də, dilimizin lüğət fondunun əsasını milli leksika təşkil edir. Dilimiz qanadlı fikirləri dəqiq ifadə etmək, bütün funksional üslublara məxsus, eləcə də ümumxalq danışq dilinə aid olan kommunikativ əlaqələndirməni rahat şəkildə yerinə yetirmək qabiliyyətinə malikdir. Dilin lüğət tərkibinin standart sərhədlərindən kənarında mövcud olan sözləri, ekspressiv-üslubi çalarları bildiren ifadələri də nəzərə alsaq, gözümüzün önündə sahilləri görünməyən bir ümman canlanır. Bu ümman özündə üzde olan və olmayan nemətləri birləşdirir. Ümmanın sirlərinə bələd olan hər bir adam ondan yetərinə bəhrələnmə bilər.

Azərbaycan dilinin leksikası leksik-semantik söz qruplarını (çoxmənalı sözlər, omonim, sinonim, antonim və paronimlər), müasir Azərbaycan dilinin mənşə etibarilə lüğət tərkibini (əsl Azərbaycan sözləri və alınmalar), aktiv və passiv sözləri (sonunculara arxaizm və neologizmlər daxildir), dialekt, peşə-sənət leksikasını və jarqon leksikasını öyrənir. Müasir Azərbaycan dilinin üslubca leksikası və frazeoloji vahidləri, sözlərin etimoloji cəhətdən öyrənilməsi və onomasiologiya problemləri də bura daxildir. Bu söz qrupları içərisindən lazım olanları seçmək, onları nitqdə yerli-yerində işlətmək, yorucu-luğa yol verməmək üslubi leksikanın payına düşür.

Prof. H. Həsənov üslubi leksikanı “leksik-semantik vasitələrdən üslubi məqsədlərlə istifadə haqqında təlim” adlandırır və yazır: “Bu təlimdə çoxmənalı, omonim, sinonim və antonim sözlərin üslubi vəzifələrindən, arxaizm və neologizmlərdən, alınma sözlərdən üslubi istifadə qaydaları, dialektizmlərin və jarqonların bədii üslubda işlənmə xüsusiyyətləri, ekspressiv sözlərin müxtəlif üslublarda yeri və funksiyası, hər hansı üslubda müxtəlif səciyyəli sözlərin işlənmə tezliyi və onun səbəbləri və s. öyrənilir” (10, 263). Məhz buna görə də üslubi leksika dedikdə leksik-semantik söz qruplarının, leksik-üslubi layların, frazeologiyanın və onomastikanın üslubi imkanları nəzərdə tutulur. Akad. A. Qurbanov dil vahidlərinin üslubi imkanları siyahısında üslubi fonetika və üslubi leksika ilə bir sırada “üslubi onomastika”, “üslubi frazeologiya” və “üslubi derivatologiya” başlıqlarını da qeyd edir və yazır: “Bütün üslublarda olduğu kimi, üslubi leksikanın əsasını da sinonimlik hadisəsi təşkil edir” (12, 13). Yeri gəlmişkən deyək ki, akad. V.V. Vinogradov da sinonimik vasitələri üslubiyyatın əsas elementi hesab edir (16, 15).

Prof. N. Abdullayev nitqin üslubi rəngarəngliyinin təmin edilməsində dilin bədii təsvir vasitələrinin (metafor, metoni-miya, sinekdoxa, epitet, müqayisə, bənzətmə, mübaliğə, tabu sözlər) rolunu da üslubi leksikaya daxil edir (2, 184-187). Göründüyü kimi, prof. N. Abdullayev bədii ifadə vasitələrindən danışmır, ancaq bədii təsvir vasitələrini üslubi leksikaya daxil edir. Fikrimizcə, dilin bədii təsvir və ifadə vasitələrinin üslubi leksikaya daxil edilməsi yerində deyil. Təəssüflər olsun ki, təkəcə elmi ədəbiyyatda deyil, metodik ədəbiyyatda da bu hal təkrar olunur, dilin bədii təsvir və ifadə vasitələrinin öyrənilməsi üslubiyyat məşğələlərinə həvalə olunur (3, 219-233). Bizim fikrimizcə, bədii təsvir və bədii ifadə vasitələri bədii üslubun leksik və qrammatik səviyyədə obrazlılıq yaradan vasitələrindəndir və onlardan nitqin funksional üslublarından danışarkən bəhs etmək lazımdır.

Dilin leksik-üslubi imkanlarından maksimum yararlanmaq üçün leksik normalara dərinləndirmə bələd olmaq, onları dərinləndirmə mənimsəmək lazımdır. Bu normada dəyişmələrin və yeniləşmələrin tez-tez baş verdiyini, alınma leksikanın dilə mütəmadi şəkildə daxil olduğunu nəzərə alsaq, leksik normaların təbiətinin düzgün başa düşə bilərik. Leksik normaların təbiətini prof. K. Əliyev belə izah edir: “Dilin lüğət tərkibindəki ən zərif, incə mənalı, hamının başa düşdüyü sözlər, sabit ifadələr ədəbi dildə işlənir” (9, 120). Digər tərəfdən, leksik normaların üslubi normalara xidmət etdiyi vurğulanır: “Leksik normalar sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş işlənməsi, mənasının asan dərk olunması və s. baxımından uyarlılığının müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir” (2, 128). Bu sözlərə dərinləndirmə fikir verdikdə aydın olur ki, leksik normaların əsas vəzifəsi nitqin ifadəliliyini təmin etməkdən ibarətdir. Bu da son nəticədə dilin leksik tərkibindən məqsədəuyğun istifadə deməkdir ki, üslubiyyatın əsas məqsədi də elə bundan ibarətdir.

Leksik-semantik söz qruplarından biri sayılan çoxmənalı sözlər dilimizin zəngin məcazlaşma sistemini əks etdirir, bir sözün semantikasi altında neçə-neçə mənə çalarlarının gizləndiyini göstərir. Məcazlaşma nitqdə böyük qüvvəyə malikdir: əvvəllən, o, sözün mənasını dəqiqləşdirir; ikinci tərəfdən, dilin zənginliyini əks etdirir. Çoxmənalı sözlərin yaranmasında məcazlaşmanın mühüm əhəmiyyəti vardır; söz öz dominant mənasından uzaqlaşaraq, az qala tamamilə fərqli mənə kəsb edir. Məsələn:

Səngərdən açdıq əzmlə yollar səadətə;  
Şeirimdə dil açıb danışmırmı bəs  
Sənin bulaqların, göy çinarların? (B. Vahabzadə);

Zirvəsində qanad açdım,  
Ətəyində süfrə açdım (M. Araz);

Ürək açan mənzərələr... (S. Vurğun);

-Gördünmü, ay bala,-dedi,-atan mənim başıma nə oyun açdı? (İ. Şıxlı).

Müxtəlif sənətkarların əsərlərindən götürülən bu nümunələr “açmaq” sözünün çoxmənalılığını əyani şəkildə göstərir; burada “yol açmaq” həqiqi, “dil açmaq”, “qanad açmaq”, “süfrə açmaq”, “ürək açmaq”, “başına oyun açmaq” kimi idiomatik ifadə və ya ibarələr canlı nitqi əks etdirir, hər hansı söz və ya leksik vahidin ən müxtəlif məqamlarda işlənməsini nümayiş etdirir.

Çoxmənalılıq, demək olar ki, üslubi leksikanın əsasını təşkil edir, prof. S. Cəfərova görə, dilimizdəki məcazi mənalı sabit söz birləşmələrinin, demək olar ki, hamısının yaranmasında çoxmənalılıq baza rolunu oynayır (6, 18). İ. V. Qolub da haqlı olaraq, nitqin zənginliyini çoxmənalılıqdan istifadə ilə əlaqələndirir: “Ancaq nitqin zənginliyi təkcə sözlərin kəmiyyəti ilə müəyyənləşdirilmir. Əsas odur ki, sözlərin bir çoxunun bir yox, bir neçə mənası olsun, daha doğrusu, onlar çoxmənalı olsunlar” (13, 265). Deməli, İ. V. Qolub dil/nitq vahidlərindən istifadə zamanı kəmiyyəti yox, keyfiyyəti nəzərdə tutur. Böyük N. Gəncəvinin unudulmaz sözləri yada düşür:

Sözündə çoxluğa qoyma yer olsun,

Birin yüz olmasın, yüzün bir olsun.

Sözün məcazi mənası, eləcə də onun bədii gücü mətndə neydanə çıxır. Hər hansı bir söz çoxmənalılıq keyfiyyəti qazanmaq üçün mütləq digər bir sözlə əlaqəyə girməlidir; əlaqəyə girdiyi söz və ya onun ifadə etdiyi məfhumun xarakterindən asılı olaraq, sözdə məcazilik yaranır və ya söz məcazlaşır. Prof. H. Balıyev də analoji fikirdədir: “Sözün məcazi mənasını mənim-sətmək üçün bədii mətnlər üzərində iş qurulmalı, şagirdlərdə obrazlı söz və ifadələri seçə bilmək bacarığı formalaşdırılmalıdır. Yadda saxlamaq lazımdır ki, çoxmənalılığın yaranması da məcazlaşma ilə əlaqəlidir” (5, 177). Məsələn:

Daşdan tutmuş insana qədər yol gözləyirdi (M.Süleymanlı);

Sən könlümü qırdıqca

Mən öz könlümü aldım (F. Qoca);

Yadlara açma əlini;

Gülür torpaq,gülür insan... (S. Vurğun).

Verilən nümunələrdəki “ yol gözləmək”, könlü qırmaq”, “könlü almaq”, “əl açmaq”, “gülür torpaq” ifadələri əlaqəyə girdikləri sözlərin yaratdığı ekspressivliyin nəticəsində məcazilik qazanmışdır. Sonuncu nümunədəki “gülür insan” ifadəsi isə həqiqi mənada işləndiyi üçün çoxmənalılıq keyfiyyətinə malik deyildir.

Dilin leksik üslubi imkanını səciyyələndirən vasitələrdən biri də omonimlərdir. Onlar formaca çoxmənalı sözlərə oxşasalar da, aralarında semantik bağlılıq olmaması ilə xarakterizə olunur. Ünsiyyət prosesində eyni söz birdən-birə tamamilə fərqli mənə ifadə edir ki, bu da nitqdə canlılıq yaradır. Omonimlər emosionallıq və ekspressivlik yaradır, xüsusən poeziyada oxşar sözlərdən istifadə olunması “ahəngdarlığı və səlisliyi artırır, musiqilik və axarlıq yaradır, mənanı gücləndirir, oxucunun bədii zövqünü oxşayır. Bədii əsərlərdə omonimlər müəyyən üslubi səmərə yaratmaq, oxucuya, dinləyiciyə güclü emosional təsir göstərmək məqsədi ilə qarşılaşdırılır” (10, 274).

Omonimlərlə tanışlıq, omonim cütlüklərin mənasının öyrənilməsi söz ehtiyatını artırır, bir çox sözlərin təkcə dilimizin milli sözləri ilə deyil, başqa dillərdən alınma sözlərlə qarşılaşmasını da nəzərdə tutur və ünsiyyət zamanı bu sözlərin leksik-semantik mənalılarına bələd olmağı, yeri gəldikcə lüğətlərdən istifadəni zəruri edir. Məsələn, dilimizdəki “qaz” sözü (quş adı kimi) “qaz” feili ilə omonimlik təşkil etdiyi kimi, alınma “qaz” (rus dilindən) sözü ilə də qarşılaşdırılır. Hələ vaxtilə prof. Ə.Dəmirçizadə omonimlərin yaranma səbəblərindən danışarkən bunun müxtəlif səbəbləri olduğunu göstərir və səbəblərdən biri kimi də söz alınmasını qeyd edirdi: “Omonimləri törədən başqa səbəblər də vardır. Xüsusən müxtəlif dillərin qaynayıb-qarışması, dildə bu və ya digər bir sözün, eyni zamanda, əvvəlki mənasını saxlamaqla yeni mənə kəsb etməsi də omonimlərin törəməsində az rol oynamır” (7, 144). Bədii əsərlərin dilində işlənən omonimlər emosionallıq və ekspressivlik yaratmaqda mühüm rol oynayır, bədii əsərlərin üslubi gözəlliyini şərtləndirən leksik vahidlər kimi çıxış edir. Məsələn:

Bir səs deyir:-

Rza, durma, Rza, yaz!

Qarşı gündən gülümsəyən

yaraşığı yaz, yaz,

Qırçın tarla, fəraş qoza,

bol pambıqlı yaz, yaz! (R. Rza);

Bu Göyçaydır, oğlanlarım,

göy dalğalı

Bax o dağlar başındakı

Mavi göydən axıb gəlir (Ə.Kərim);

Xoşdur bu dağların sərin havası,

Çal, qarışsın ona gürcü havası (S.Vurğun).

Nümunələrdəki “yaz”, “göy” və “hava” sözləri formaca oxşar olsa da, mənacə bir-birindən tamamilə fərqlənir: yaz-yazmaq feili~yaz (fəsil); göy (rəng)~göy (səmə); hava (yaz havası)~hava (oyun havası). Bu sözlərin dalbadal təkrar olunması, yerli-yerində işlədilməsi, onların deyilişində mənə və məntiqi uyğunluqlara fikir verilməsi bədii ədəbiyyat nümunələrində gözəl bir musiqi və ahəngdarlıq yaradır, həm oxucunu heyrətləndirir, həm də onun bədii zövqünü oxşayır.

Omonimlərdə mənanın əsas olduğunu nəzərə alsaq, yuxarıdakı nümunələrdə qarşılaşdırılan sözlər leksik mənanaya malik olduqları üçün leksik omonimlər hesab edilir. Lakin elə nümunələrə də rast gəlinir ki, onlarda qarşılaşdırılan sözlərin biri

leksik mənaya malik olmur, daha doğrusu, onlar köməkçi nitq hissəsi olur. Həmin sözlər xüsusi vurğu ilə deyilməyə də, başqa sözlərlə birləşib bir mənə ifadə etsə də, nitqin ümumi axarında emosional-ekspressiv təsirin yaranmasında birbaşa iştirak edir, bəzi hallarda isə üslubi intonasıyanı gücləndirir. Məsələn:

Gəl sınıq könlümü sarı, dur gedək,  
Tərlənsən, ovlətma sarı, dur gedək,  
Ələsgərəm, bizə sarı dur gedək...(Aşıq Ələsgər).

Verilən nümunədə əslində formaca oxşar olan iki söz var: onun biri "sarı"(maq) feili, ikincisi isə "sarı" qoşmasıdır. İkinci misradakı söz isə "sar" sözünün təsirlik halda işlənmiş formasıdır ki, təcnisin əsas əlaməti olan cinasların yaranmasında iştirak edir. Yeri gəlmişkən deyək ki, omonimlər və onlara oxşar leksik söz qrupları həm dil üslubiyyatının, həm də bədii ədəbiyyat üslubiyyatının predmeti kimi maraqlıdır.

Azərbaycan dilində omonimlərə oxşar, lakin omonim sayılmayan bəzi söz qrupları da vardır ki, onların yaratdığı üslubi gözəllik bədii ədəbiyyat üslubiyyatına daxildir. Bu söz qruplarına omoqraf, omofon, omofon, leksik-qrammatik omonimlərvəparonimlərdaxildir.

Omoqraflar vurğusu etibarilə fərqlənən sözlərdir; eyni cür yazılan sözlərin fərqli vurğularla deyilməsi həm mənənin dəqiqləşməsinə, həm də üslubi çalarların yaranmasına səbəb olur: dimdik~dimdik; bölmə~bölmə; gəlin~gəlin; bozartma~bozartma və s. Məsələn:

Gəlin sapsarı sarılsa da, özünü itirmədi~  
Tapdığın səsi eşidildi:

-Ağa, burdasanmı?

-Gəlin(İ. Şıxlı);

Ət yeyən quş dimdiyindən bilinər~Onlar döyüşkən quşlar kimi dimdik dayanmışdılar.

Birinci nümunədə fərqləndirilmiş sözlərin birincisində vurğu sözün son hecasına, ikincisində isə birinci hecaya düşür. Məhz bu heca fərqi, yəni ikinci sözdə vurğunun birinci hecaya düşməsi sözdə "əmr", "buyuruq" kimi üslubi çalarlar yaradır. İkinci nümunədəki sözlərdən birincisi adi informativ məlumatın təqdiminə xidmət etdiyi halda, ikinci söz fikrin ekspressivliyini artırmağa yönəldilmişdir.

Omofonlar və ya fonetik omonimlər yalnız səslənməsinə görə eyni olub, təsadüfən bir-birilərinə bənzəyir: yar alar~yaralar; al, İnci~al, İnci; ay ağa~a yağa və s. Məsələn:

Adət budur, yar xəbərin yar alar,

Mənim yarım zəif canım yaralar(Molla Cümə);

Gey qəddinə al, İnci,

Qurma mənə al, İnci!;

Ələsgərəm, dərdim budu, ay ağa!

Gözüm yaşı neysan kimi a yağa.(Aşıq Ələsgər).

Fərqləndirilmiş sözlər təcnisdə cinasların yaranmasına kömək edir, buna görə də həmin ifadələrin düzgün oxunması və mənəyə dəqiq qavranılması həm emosıyanı artırır, həm də nitqi gözəlləşdirir. Məsələn, oxucu ikinci "al" sözünün "hiylə" mənəsində işlədiyini bildikdə misranın emosionallığı daha da artır.

Omofonlar və ya morfoloji omonimlər oxşar forma şəkilləri ilə yaranır və onlarda vurğu fərqi olmur. Bunlar ayrı-ayrı morfoloji əlamətə malik olmaqla bir-birilərinə fərqlənir: bağlar~bağlar; gözlər~gözlər; çiçəklər~çiçəklər və s. Məsələn:

güllü-çiçəkli bağlar~Yaramı bağlar; Gözlər, nə gözlər~O məni gözlər; Çiçəklər, gözəl çiçəklər~ Hər yazda ağaclar çiçəklər

Nümunələrdə bağlanğıc formalara işarələnmişdir. Belə sözlərdə omonimlik qrammatik şəkillər hesabına təmin edildiyindən onların hansı nitq hissələrinə aid olması da başlanğıc formalara görə müəyyənləşir: birincilər isim, ikincilər isə qeyri-qəti gələcək zamanda olan feillərdir. Buradakı leksik vahidlər məntədən ayrılıqda omonimlik xüsusiyyətini itirir, mətn daxilində isə sözün qabardılan hissəsindən asılı olaraq, fikirdə obrazlılıq yaranır.

Leksik-qrammatik omonimlərə gəlincə, bunların nitqdə işlədilməsində belə bir cəhətə diqqət yetirmək lazımdır: qarşılaşdırılan sözlərdən biri öz nominativ mənəsini saxlayır, digəri isə yalnız qrammatik dəyişmə nəticəsində həmin sözlə omonim olmaq hüququ qazanır. Məsələn:

Bir el ağasıydı əvvəlki ərim..

Rəhmətlik gündə bir məclis qurardı....(S. Vurğun);

Əzizim, gündə mən,

Kölgədə sən, gündə mən... (bayatı);

Əzizim, tikə-tikə,

Doğrandım tikə-tikə,

Anan saçını yolur,

Kəfənin tikə-tikə(bayatı).

İşarələnmiş sözlər poetik obrazlılıq yaradır, onların mənəyə uyğun işlədilməsi həm məzmun, həm də forma cəhətdən dili zənginləşdirir. Omonimlər və omonimik hadisələr cinas yaratmağa xidmət etdiyindən onlar daha çox bədii ədəbiyyat üslubiyyatının formalaşmasında əsas rol oynayır. Prof. H. Həsənov omonimlərin üslubi imkanlarını belə qiymətləndirir: "Omonim və omonim hadisələr bədii əsərlərdə, xüsusən bayatılarda, təcnislərdə və lirik şeirlərdə cinas yaradır. Bunların



əsasında yaranan cinaslar şeirə yüksək bədii keyfiyyət verir, orijinal və oynaq forması ilə oxucunun diqqətini cəlb edir, hiss və duyğularına emosional təsir göstərir” (10, 275).

Omonimlərdən daha çox bədii üslubda istifadə olunur. Aşiq ədəbiyyatında təniz, cığalı təniz, cığalı müxəmməs kimi janrların formalaşmasında onlar həlledici rola malikdir.

Paronimlər haqqında üslubiyyətə dair yazılan əsərlərdə söhbət açılmasa da, onların da nitqin gözəlləşməsində, obrazlılığın yaradılmasında müəyyən rolu vardır. Səslənmə oxşarlığına görə bir-birinə təsədüfən bənzəyən bu sözlər bəzən bir-biri ilə qarışdırılır, biri digərinin yerində işlədilir. Prof. H. Həsənov həmin sözləri paronomasiya (yaxın adlı) adlandırılan və səslənməsinə görə bir-birinə uyğun gələn sözlərlə (asma~astma, ekskavator~eskalator) müqayisə edir (11, 58-59).

Nitqdə bu sözlərdən istifadə zamanı onları nə tələffüzçə, nə də mənaca eyniləşdirmək olmaz. Xüsusilə paronomasiyalar nitqdə xeyli dolaşlıq yarada bilər. Bir şəxs öz danışığında ekskavator və eskalator sözlərini düzgün işlətməzsə, fikir aydın ifadə olunmaz. Məsələn:

Ekskavator sözü yoxdur Sarvanımın öz dilində (S. Vurğun);

Beləcə lal-dimməz adımlayaraq metro stansiyasına çatdılar...

- Beş qəpik atmasaydım keçə bilməzdin, -Dedi, - O saat adamın qıçından vurur.

- Sən nə danışırısan?

- Bəli, bəli, görürsən, bu da yerişən pilləkən(Anar).

Göründüyü kimi, ikinci nümunədə “eskalator” sözləndən imtina edilərək, “yeriyən pilləkən” ifadəsi işlədilmişdir.

Paronimlərisə yazılışca, deyilişcə yaxın, mənası isə tamamilə fərqlənənsözlərdir; məs.: əsir~əsr, tənəffüs~tələffüz, sevis~serviz, sürət~sürət, mətn~mətin, bilvasitə~bilavasitəvə s.

İstər rusistikada, istərsə də, türkoloji ədəbiyyatda nitqin üslubi cəhətdən gözəlləşməsində rolundan, daha doğrusu, üslubi çalarlarının zənginliyinə görə sinonimlərin geniş imkanlara malik olmasından danışılır. Bu da təsadüfi deyildir. Sinonimlərdən istifadə nitqdə yoruculuğu və yeknəsəkliyi aradan qaldırır, dildə yersiz təkrarların qarşısını alır. Bu söz qrupundan yerli yerində istifadə edən şəxsin nitqində dəqiqlik olur, sinonimlərin yaratdığı ahəngdarlıq, bir növ, ruha qida verir. Məhz bu cəhəti nəzərə alan prof. N. Abdullayev dahi rəhbərimiz H. Ə. Əliyevin nitqinə belə qiymət verir: “...Ulu öndər H.Əliyevin nitqi təsirli və zəngin olmuşdur. Onun dilində həyəcan-narahatlıq, arzu-istək, kömək, qayğı, mənəvi dayaq, bilikli-savadlı, hörmət-ehtiram-münnətdarlıq, fikir-duyğu-istək və s. kimi ifadələrə, sinonimlərə tez-tez rast gəlmək mümkündür ki, bu da onun dilinin leksik cəhətdən zəngin olduğunu göstərir” (2,178).

Dilimiz sinonimlərlə xeyli zəngindir. Sinonimlər nitqin qarşısında geniş imkanlar açır, onu üslubi cəhətdən gözəlləşdirir. Bu da leksik normanın tələblərinə uyğundur: nitqdə sözlər düzgün seçilsin, nitq aydın və düzgün dərk edilsin.

Bir-birinə yaxın mənaları ifadə edən sözlər sinonim cərgəadlanır. Bu cərgəyə daxil olan sözlərin biri yerində işlənməyəndə həm leksik norma pozulur, həm də nitq üslubi cəhətdən qüsurlu olur. Məsələn, hündür, uca, yüksək sözləri sinonim cərgə əmələ gətirir, lakin bu sözlərdən hündür sözünü həm bina sözünə, həm də adam sözünə aid etmək mümkündür, lakin yüksək vəzifə demək mümkün olduğu halda, hündür vəzifə ifadəsi qüsurludur. Eləcə də, nəm paltar, yaş paltar demək mümkün olduğu halda, nəm hava demək olar, yaş hava isə yox. Sinonimlərin həmişə bir-birini əvəz edə bilməməsinə Prof. H. Balyev belə münasibət bildirir: “...sinonimik əvəzlənmələr həmişə mümkün olmur. Əgər mümkün olsaydı, böyük rus tənqidçisi Belinskiyin təbiri ilə desək, xalq uzun illər sinonim sözləri öz fəal lüğət fondunda paralel şəkildə saxlamazdı” (5, 181-182).

İstər adi danışıda, istərsə də, bədii ədəbiyyatda sinonim sözlər müxtəlif üslubi məqsədlərə xidmət edir. Prof. S. Cəfərov üslub xüsusiyyətlərinə görə sinonim sözlərdən istifadənin bir sıra hallarını göstərir. Bura ifadəni qüvvətləndirmək üçün hər hansı bir sözün sinonimi ilə əvəz edilməsi, sinonim əvəzinə onun bir idiomunun işlədilməsi, mənanı dəqiqləşdirmək və ifadəni qüvvətləndirmək, satira və yumor yaratmaq, ləhcə xüsusiyyətlərini nəzərə çarpdırmaq daxildir (6, 31-35). Bu fikri bədii ədəbiyyatdan götürülən nümunələrlə də möhkəmləndirmək olar. Məsələn:

Sınamışam dostu, yarı;

Yurdum, yuvam məskənimdən,

Elim, günüm, obam sənədən (S. Vurğun);

Səhər vaxtı ya rəb! Nə gördüm ki, canan,

Gəlir şadü xəndən xuraman, xuraman (H. Cavid);

Şeirimin mayası - bu qaynar nəfəs,

Sənin öz çiçəyin, sənin öz barın (B. Vahabzadə);

Beşiyim, səngərim, çörəyim, suyum...

Anam - Azərbaycan torpağım mənim (F. Qoca).

Nümunələrdən göründüyü kimi,mətnəndən kənarında sinonim kimi işləmə bilməyən söz və ifadələr belə bədii sözün qüdrəti ilə emosional-ekspressiv təsir gücü qazanır, oxucunun və ya dinləyicinin zövqünü oxşayır. Həqiqətən də, nitqin dəqiqliyi və aydınlığı fikrin dinləyiciyə necə çatması ilə qiymətləndirilir. “Yüksək nitq mədəniyyətinə yiyələnmək üçün yalnız qrammatik qaydaları gözləmək, fonetik, orfoepik, orfoqrafik normalara əməl etmək kifayət deyil. Nitqi üslubi cəhətdən elə tənzimləmək, elə sözlər seçmək, cümlə qurmaq lazımdır ki, fikir aydın və dəqiq ifadə olunsun” (14, 68). Elmi ədəbiyyatda sinonimlərin mütləq və nisbi deyə bölgüsündən də istifadə edirlər. Mütləq sinonimlər mənaca hər yerdə bir-birini əvəz edə bilər, bunun üçün mətnə ehtiyac olmur. Bəzən mənaca bir-birinin tam eyni olan sinonimlərdən də istifadə olunur ki, bunlara sinonim-

dubletlər deyilir; məsələn, eynək, çeşmək gözlük; bahar, yaz; künc, bucaq və s. Sinonim-dubletlər haqqında ziddiyyətli fikirlər vardır; belə ki, prof. S. Cəfərovun dubletlərin dili lüzumsuz sözlər hesabına ağırlaşdırması fikrinin əksinə olaraq, prof. H. Həsənov onlardan dildə təkrardan qaçmaq və səlislik yaratmaq üçün istifadə edildiyini qeyd edir (6, 8; 39, 79). Fikrimizcə, dubletlərin hamısına eyni şəkildə qiymət vermək olmaz. Məsələn, universitet- darülfünun, eynək-çeşmək-gözlük, bi-ca-yersiz kimi dubletlər cərgəsindəki ikinci sözlər artıq arxaikləşmişdir və işlənir. Ad-san, dava-dərman, sağ-salamat, şərəf-şan qarşılaşdırmalarında dublet adlanan bu sözlərin bəziləri müstəqil işləyə bilmir (Məsələn, san, dava, sağ və şan sözləri belələrindəndir).

Məna və üslub fərqi görə sinonimlər üç qrupa ayrılır. Semantik, üslubi və semantik-üslubi sinonimlər (10, 265). Prof. H. Həsənova məxsus olan bu bölgü özünü o qədər də doğrultmur. Belə ki, semantik-üslubi sinonimlərə aid edilən veyillənmək, səfillənmək, sülənmək tipli sözlər, üslubi sinonimlər ədəbi dildə olan sözlərlə loru sözlərin qarşılaşdırılması kimi başa düşüldüyündən onlara aid edilməlidir.

Sinonimlərin üslubi imkanları bədii ədəbiyyatda, şeirdə, nəsrə və dramaturji əsərlərdə daha aydın görünür. Sənətkar dilin geniş üslubi potensialından istifadə edərək öz əhval-ruhiyyəsini ifadə etmək üçün sinonim sözlərdən istifadə edir. Bəzən bu iki söz və ya idiomatik ifadə də ola bilər. Məsələn:

Sən mehrin, ülfətin, pərişanlığın,  
Ümidin, nəşənin, eşqin, vüqarın,  
Alovlu, şimşəkli ehtirasların,  
Bir ilk beşiyisən, ilk anasısan;  
Ovçunun könlüsüz atdığı güllə,  
Ya torpaq sovurar, ya gözdən itər.  
Hər kimi dindirsen soyuq bir dillə,  
Baxıb yadlar kimi yanından ötər (S. Vurğun).

Birinci nümunədə ayrılıqda bir-biri ilə sinonim olmayan sözlər mətnin ümumi axarında sinonimlik qazanmış, lirik qəhrəmanın əhval-ruhiyyəsini, ürək çırpıntılarını, hiss və duyğularını ifadə etmişdir. İkinci nümunədə isə “könlüsüz” sözü “soyuq dil” ifadəsinə paralel olaraq işlənmişdir. Bəzən dialoqlarda ekspresivliyi artırmaq məqsədi ilə üslubi sinonimlərdən istifadə olunur. Məsələn:

Molla başladı:

- Nə səbəbə gedib öz xahişinlə ərinin evinə daxil olursan. Deyirsən, gərək səni zoran aparalar? Bədnamlıqnan aparalar? Rüsəyçılıqnan aparalar? (C. Məmmədquluzadə).

Belə nümunələrin sayını istənilən qədər artırmaq olar. Sinonimlər nitqdə ifadəlilik yaratmaqla bərabər, əsərin təsirliliyini və bədii gözəlliyini qüvvətləndirmək, fikrin daha dəqiq və aydın çatdırılması vəzifəsini daşıyır. Dilin sinonim ehtiyatına dərinləndirən bələd olan şəxs öz fikrini ifadə etmək üçün çətinlik çəkmir, yəni söz axtarmır. Sinonimlərin bolluğu dil zənginliyinin bariz göstəricisidir.

Dilin leksik səviyyədə üslubi imkanlarını əks etdirən söz qruplarından biri də antonimlərdir. İnsanı əhatə edən sosial mühitin yaxşılıq və pislik, ağ və qara, şirin və acı, gülmək və ağlamaq məfhumları ilə əhatə olduğunu nəzərə alsaq, antonimlərin mövcudluğunun səbəbi tamamilə aydınlaşar. Bunların biri o biri ilə qarşılaşdırılır, müqayisə olunur. Onlara birlikdə antonimlər deyilir. Deməli, antonimlik ayrılıqda deyil, ziddiyyətlərin vəhdətindədir. Vaxtilə prof. Ə. Dəmirçizadə onları sinonimlərlə müqayisə edərək yazırdı: “...antonimlər sinonimlərdən bununla fərqlənir ki, sinonimlik iki və ikidən çox sözlər silsiləsi ilə ölçüldüyü halda, antonimlik qoşalıqla, yəni qarşı mənəli iki sözün qoşalığı ilə ölçülür. Bu cəhətdən fəlsəfi formulda belə demək olar ki, antonim sözlər zidd mənəli sözlər vəhdətidir” (7, 134-135). Prof. H. Həsənov da antonimləri “eyni anlayışın əks tərəflərini ifadə edən, formaca müxtəlif, mənaca bir-birinə əks olan sözlərdən yaranan semantik vahidlər” adlandırır (10, 271).

Antonimlər daha çox bədii ədəbiyyatın üslubi cəhətdən zənginləşməsinə xidmət edir, sənətkarın-lirik qəhrəmanın duyğu və düşüncələrində, həyat hadisələrinin xarakterində, obrazların əhvali-ruhiyyəsində baş verən dəyişikləri qarşılaşdırmaq, müqayisə etmək vəzifəsi daşıyır və oxucuya bədii zövq verir. Ədəbiyyatşünaslıqda bədii təzad (antiteza) yaranan vasitələrdən biri və ya birincisi məhz antonimlərdir. Böyük M. Füzulinin aşağıdakı misraları yada düşür:

Tutuşdu qəm oduna o şad gördüyün könlüm,  
Müqəyyəd oldu ol azad gördüyün könlüm.  
Diyarı-hicrdə seyli-sitəmdən oldu xərab  
Fəzayi-eşqdə abad gördüyün könlüm

Bu misralarda bir-birinə zidd olaraq işlənən altı söz üç qrupda qarşılaşdırılır və bədii təzad yaranır. Bu ifadə vasitəsinin gücü ondadır ki, lirik qəhrəmanın əhvali-ruhiyyəsini oxucunun gözləri qarşısında canlandırır, adi sözlərə uzunmüddətli ömür bəxş edir: Qəm oduna yanan könlün azadlığı da əlindən alındı, hicran sitəmi abad könlü xaraba qoydu. Bu bəsit şərhin özü də antonimlərdən yaranan bədii vasitənin gücünü aydın şəkildə göstərir.

Elmi ədəbiyyatda bütün antonimlərin antiteza yaratmadığından da söz açılır. Antonimlər adicə leksik vahidlərdir, onlar nitqdə, eləcə də, bədii ədəbiyyatda qarşılaşdırma yaratmaq məqsədi ilə işlədilir. Onların köməyi ilə yaranan antitezalar isə həm sənətkarın fərdi yaradıcılıq məhsuludur, həm də bədii mətnin gücü ilə reallaşır. “Antiteza məfhumu antonim məfhumuna nisbətən genişdir. Antonimlər ancaq leksik mənaya, antitezalar isə həm leksik mənənin kontrastlığına, həm də məfhum əsasən qurulur” (11, 86). Məsələn:

1. Sən nə qədər yaxınsan,  
Uzaq ulduzum mənim! (N. Xəzri);

Mən sahili olmayan dənizlər istəyirəm,  
Axşamları olmayan gündüzlər istəyirəm  
(B. Vahabzadə);  
Gündoğanım, günbatanımsa olsa da,  
İnnən belə o gözlərə baxmaram (M. Araz);

2. Gözəl-gözəl adı var  
Hər enişin, yoxuşun (S. Vurğun);  
Gündüz yatmadılar, gecə dincəlmədilər...

Birinci tip nümunələrdə “yaxın” sözü, “uzaq ulduzum mənim” metaforunun tərkibindəki sözlə qarşılaşdırılır, lakin bu, adi qarşılaşdırma deyildir. O biri nümunələr də bu qəbildəndir. İkinci tip nümunələrdə adicə əks sözlər qarşılaşdırılır, lakin bu qarşılaşdırmaların da hər hansı bədii məqsədə xidmət etmədiyini, üslubi gözəllik yaratmadığını da söyləmək olmaz.

Qədim yunan ədəbiyyatşünaslığında antiteza bədii təsvir vasitəsi kimi çox yüksək qiymətləndirilir. Ziddiyyətləri açmaq üçün ən təsirli vasitə olan antitezanın mənasını Aristotel belə müəyyənləşdirir: “Bu cür təsvir əlverişlidir, çünki ziddiyyətli qarşılaşdırmalar olduqca anlaşılıqdır, onlar yanaşı durduqda isə daha anlaşılıqlı olur, həm də ona görə ki, təsvirin bu üslubu sillogizmə bənzəyir; həqiqətən, sübut ziddiyyətlərin qarşılaşdırılmasıdır” (1, 85).

Elə antitezalar da mövcuddur ki, onların tərkibində bir məfhumun əks tərəfləri “gizlənilir”. Belə ifadələrə elmi ədəbiyyatda oksimoron (Yunanca “ağıllı dəli” deməkdir) adlanır. Oksimoron elə ifadələrdəndir ki, orada bir-birinə əks olan sözlərdən biri digərinin təyini kimi işlənir. Məhz bu cəhətinə görə ona bəzən “epitet-oksimoron” da deyilir. Lakin burada bir məsələni də yaddan çıxartmaq olmaz: əvvələn, epitetdə təyin edən söz məcazi, oksimoronda isə hər iki tərəf məcazi olur; ikincisi, epitet müqayisə və bənzətmə bildirdiyi halda, oksimoron zidd məfhumları qarşılaşdırır. Məsələn: ağlar güləyən, diri ölümlər, göz yaşı içərisində qəhqəhələr, saqqallı uşaq, yaşlı bir uşaq və s. Bunlar bədii əsərlərdə ekspressivlik yaratdığı kimi dilimizin ecazkar qüdrətini də əks etdirir. Sözü bütünü emosional boyaları müsbət və mənfi çalarların vəhdəti ilə ifadə olunur.

Məsələn:

Ağlamaq ki vardır, məhəbbətdəndir (M. V. Vidadi);

Vurulmuşam dənizin şirin, duzlu suyuna (R. Rza);

Sevdaya düşməyən bir həyat heçdir,  
İç onu gör necə sər in atəşdir (M. Müşfiq).

C. Məmmədquluzadənin adı oksimoron olan “Saqqallı uşaq” hekayəsində bu ifadə çox ciddi bədii gülüş yaradır. Hekayənin məzmunundan bəlli olur ki, divarları yazan uşaqlar yox, yaşlı bir kişi imiş:

- Balalarım, bu yazını yazan da sizin kimi uşaq idi; ancaq bircə təfavütünüz oradadır ki, onun saqqalı var, sizin hələ saqqalınız yoxdur.

#### ƏDƏBİYYAT

1. Azərbaycan bədii dilinin üslubiyatı (oçerklər). Bakı: Elm, 1970, 356 s.
2. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı: Elm və təhsil, 2013, 288 s.
3. Abdullayev A. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı: Maarif, 1978, 278 s.
4. Adilov M., Paşayev A. Azərbaycan onomastikası. (izahlı terminoloji lüğət). Bakı: Nurlan, 2005, 488 s.
5. Bəliyev H. B., Bəliyev A. H. Azərbaycan dilinin tədrisi metodikası (dərslük). Bakı: “Qismət”, 2014, 384 s.
6. Cəfərov S. Müasir Azərbaycan dili. II hissə (leksika). Bakı: “Şərq-Qərb”, 2007, 192 s.
7. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyatı. Bakı: Azərtədrisnəşr, 1962, 269 s.
8. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı: Maarif, 1979, 267 s.
9. Əliyev K. Y. Nitq mədəniyyəti və üslubiyatın əsasları. Bakı: Bakı Universiteti nəşriyyatı, 1998, 240 s.
10. Həsənov H. Nitq mədəniyyəti və üslubiyatın əsasları. Bakı: Bakı Universiteti nəşriyyatı, 2003, 399 s.
11. Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif, 1987, 308 s.
12. Qurbanov A. Dil və üslub. Bakı: APU nəşri, 1992, 45 s.
13. Голуб И. Б. Русский язык и культура речи. М.: «Логос», 2010, 432 с.
14. Seyidova S. Nitqin dəqiq ifadəsi üçün söz seçmək bacarığının formalaşdırılması // Azərbaycan dili və ədəbiyyatının tədrisi, Bakı: 2010, № 2, s. 67-70
15. Seyidov Y. Əsərləri. 15 cild. I cild. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2006, 626 s.
16. В. В. Виноградов. Проблемы русской стилистики. М.: Высшая школа, 1981, 320 с.
17. Гвоздев А. Н. Очерки по стилистике русского языка. М.: Изд. Академии пед. наук РСФСР, 1952, 334 с.

Açar sözlər: çoxmənalı sözlər, omonimlər, sinonimlər, sinonim-cərgə, sinonim-dubletlər, antonimlər, bədii təzad, oksimoron  
Ключевые слова: многозначные слова, омонимы, синонимы, синонимический ряд, синонимический дублет, антонимы, художественный контраст, оксюморон

Keywords: colloquial words, homonyms, synonyms, synonymous series, synonymous doublet, antonyms, artistic contrast, oxymoron

**Fizuli Nəcməddin oğlu Mustafayev5**  
**KİNO DİLİNDƏ SADƏ VƏ MÜRƏKKƏB BİRLƏŞMƏLƏR**

Giriş. Söz birləşmələrinin sadə və mürəkkəbliyi onların quruluşuna görə bölgüsüdür. “Quruluş” sözündən bir termin olaraq qrammatikada çox tez-tez istifadə edilir. Sözlərin, cümlələrin, cümlə üzvlərinin quruluşundan bəhs olunur və sözlər bu prinsipə görə təsnif edilir. Lakin quruluş sözü iki mənada işlədilir. Biz cümlələri quruluşca iki yerə ayırıq və nəzərdə tuturuq ki, sadə cümlə cümlənin ilk, heç bir əlavə cümləyə parçalana bilməyən tipidir, mürəkkəb cümlə isə cümlələr toplusudur, iki və daha artıq cümlənin – sadə cümlənin mənə və qrammatik cəhətdən qanunauyğun birləşməsidir. Bununla yanaşı biz ayrılıqda sadə və mürəkkəb cümlələrin öz quruluşundan da bəhs edə bilərik.

Kino dilində mürəkkəb cümlənin komponentlərinin vəziyyəti, mövqeyi, sırası və s. cəhətləri onun quruluşuna daxil olur, hətəta bu quruluşu nəzərə alaraq mürəkkəb cümlələr modelləşdirilir. Söz birləşmələrinə də eyni cəhətlərdən yanaşmaq olar. Kitabın cildi birləşməsi ilə kitabı oxumaq birləşməsi müxtəlif quruluşdadır; kitabı oxumaq birləşməsi ilə kitaba baxmaq birləşməsi də eyni quruluşa malik deyildir.

Kino dilində söz birləşmələrindən danışarkən onların quruluşu hər iki mənada bizi maraqlandırır, birinci isə daha çox maraqlandırır, söz birləşmələrinin konkret formalarının öyrənilməsi bu cəhətə əsaslanır: yaxşı sədr bir, kolxoz sədri digər, kolxozun sədri isə tamam başqa birləşmə növü kimi təqdim edilir, çünki quruluş fərqi onların mahiyyətinə təsir edir və hər birinin bir sıra xüsusiyyətlərilə çıxış etməsinə səbəb olur. İndi isə birləşmələri kino filmlərdə axtaraq.

“Hacı: – Nuş olsun. Bizim kəndin qoyunları dadlı olur. Yaxşı sədr var idi kolxozda, o yetişdirirdi”.

“Sarı gəlin” bədii filmi. “Azərbaycanfilm” kinostudiyası. 1998.

“Baba: – Bütün professorlar kimi dərslərimi yaxşı oxudum. Bəs sən kim olacaqsan?

Xalid: – Kolxoz sədri”.

“Dərs” bədii filmi. “Azərbaycanfilm” kinostudiyası. 2015.

“Əsəd: – Buraxma bunu!

Səslər: – Kolxozun sədri gəldi”.

“Bəyin oğurlanması” bədii filmi. “Azərbaycanfilm” kinostudiyası. 1984.

Söz birləşmələrinin sadə və mürəkkəb olaraq qruplaşdırılmasında birinci cəhət, söz birləşmələrini əmələ gətirən sözlərin forması deyil, ikinci cəhət, yəni birləşmələrdəki sözlərin miqdarı əsas götürülür. V.V.Vinoqradov söz birləşmələrindən bəhs edərək yazır: “...sadə söz birləşmələrinin əmələ gəlmə qaydaları, sadə söz birləşmələrinin tiplərinin canlı tarixi inkişafda öyrənilməsi: mürəkkəb söz birləşmələrinin əmələ gəlmə qaydaları, onların əsas tiplərinin inkişafının öyrənilməsi söz birləşməsi nəzəriyyəsinin başlıca mövzudur [1, 21]. Göründüyü kimi, burada söz birləşmələrinin sadə və mürəkkəb olaraq təsnifinə ciddi əhəmiyyət verildiyi kimi, mürəkkəb birləşmələrin sadə birləşmələrlə birlikdə öyrənilməsi də vacib sayılır.

Söz birləşməsi dedikdə, adətən, iki müstəqil sözün birləşməsi nəzərdə tutulur. Rus dilçiliyində söz birləşməsi bu şəkildə düşünülmüş və söz birləşmələri, birinci növbədə, iki sözün birləşməsi kimi müəyyənləşdirilmişdir. Türk dillərinə aid dilçilik əsərlərində də, indiki məktəb qrammatikalarında da söz birləşmələri bu şəkildə izah edilir. Misal üçün filmlərdən söz birləşmələrini seçək.

“Nazlı: – Bilirsən, nə var dədə?.. Bir bahar axşamı Tahirən ayrılmışdıq. Day tənə gəlmişəm. Adam evsiz-eşiksiz, onun-bunun küncündə nə qədər yaşayar?”

“Qoca palıdın nağılı” bədii filmi. “Azərbaycanfilm” kinostudiyası. 1984.

“Məmmədov: – Avtomatçı Musayev! Sol cinaha atəş.

Döyüşçü: – Baş üstə! Böyük qələbə bizimlədir”.

“Sovet pəhləvanı” bədii filmi. “Azərbaycanfilm” kinostudiyası. 1945.

“Abbas Mirzə: – Yalandır!

Müstəntiq: – Sus! Doğru danışmaq lazımdır. Yoxsa səninlə başqa cür danışaram. Bura sənin teatrın deyil ki, qızlar başına gül-çiçək səpsin”.

“Cavid” ömrü bədii filmi. “Azərbaycanfilm” kinostudiyası. 2007.

Filmlərdəki misallardan göründüyü kimi, söz birləşmələrini yalnız iki sözün birləşməsi ilə məhdudlaşdırmaq mümkün deyildir. Dildə ikisözlü birləşmələrlə yanaşı, ikidən artıq sözdən təşkil olunmuş birləşmələr də işlənir.

“I cin: – Ləl-cəvahir içərisində üzəcəksən.

Qərib: – Elədir. Görürsən, nərgiz gülü, şadlığından yaşlanmış gözlərini silərək bahar səhnəsinə tamaşa edir.

Akşad: – Bəli, elədir, başa düşdüm. Amma de görüm sən bu yaxşılığı mənə niyə görə edirsən?

Qərib: – Ona görə ki, əvəzində sən də mənə edəsən”.

“Qərib cinlər diyarında” bədii filmi. “Azərbaycanfilm” kinostudiyası. 1977.

Filmdən misal çəkdiyimiz cümləni aşağıdakı şəkildə birləşmələrə ayırmaq mümkündür: Nərgiz gülü, bahar səhnəsinə, şadlığından yaşlanmış gözlərini, gözlərini silərək, yaşlanmış gözlərini silərək, şadlığından yaşlanmış gözlərini silərək. Buradakı birləşmələrdən beşinin hərəsi iki sözdən, qalanları isə ikidən artıq sözdən ibarətdir. Buna görədir ki, dilçilik ədəbiyyatında ikisözlü birləşmələrdən danışıldığı kimi, çoxsözlü birləşmələrdən də bəhs edilir. Məsələn, F.F.Fortunatov söz

birlişməsinə iki müstəqil sözün birlişməsi kimi xarakterizə etsə də, mürəkkəb, çoxsözlü birlişmələrdən də bəhs etmişdir [2, 455].

A.M.Peşkovski yazır: "...söz birlişməsi iki yaxud bir sıra sözlərin nitqdə və fikirdə birlişməsidir" [3, 35]. V.P.Suxotin "Проблема словосочетания в современном русском языке" adlı məqaləsində bu məsələyə toxunaraq yazır ki, qeyd-şərtsiz olaraq söz birlişməsinin yalnız iki sözdən ibarət hesab etmək mümkün deyildir [4, 151]. Buna baxmayaraq rus dilçiliyində söz birlişməsi haqqında təlim sadə birlişmələrə əsaslanır. Mürəkkəb birlişmələr az-az yada salınır və tədqiqata cəlb edilmir.

Hələ vaxtı ilə M.A.Kazım bəy isim birlişmələrinin genişlənərək silsilə təşkil etdiyini göstərərək dildə ikisözlü birlişmələrlə yanaşı, çoxsözlü birlişmələrin də olduğunu qeyd etmişdi. Türkologiyada mürəkkəb birlişmələrin nisbətən geniş təsvirini S.S.Mayzel vermişdir. S.S.Mayzel "izafət" adı ilə ancaq ismi birlişmələrdən bəhs etdiyindən, ümumiyyətlə mürəkkəb söz birlişməsi məsələsini qoymamış və yalnız izafət birlişmələrinin mürəkkəbinə nəzər yetirmişdir.

N.A.Baskakov türk dillərində söz birlişmələrinin hər bir tipinin sadə və mürəkkəb olaraq bölündüyünü göstərir. O, "mürəkkəb söz birlişməsi" ifadəsi ilə yanaşı, eyni mənada "qarışıq söz birlişməsi" ifadəsini də işlədir və bununla da mürəkkəb birlişmələr daxilində müxtəlif tipli birlişmələrə məxsus əlamətlərin toplandığını qeyd edir [5, 71].

Kino dilində söz birlişmələrinin bir neçə sözdən ibarət olması fikri Azərbaycan dilinin materialları ilə tam surətdə təsdiq olunur. Azərbaycan dilində başqa birlişmə növlərini nəzərə almasaq belə, feili bağlama, feili sifət və məsdər tərkiblərinin tədqiqi istər-istəməz belə bir nəticəyə gətirir ki, söz birlişmələri dedikdə iki sözün birlişməsi əsas alınsa da, bur neçə sözdən ibarət olan söz birlişmələrinin də olduğunu qeyd etmək lazımdır [6, 69].

Azərbaycan dilçiliyində mürəkkəb söz birlişmələrinin ancaq bir növü – mürəkkəb təyini söz birlişmələri ayrıca, yəni "mürəkkəb birlişmə" adı ilə izah edilmişdir. M.Hüseynzadə "Müasir Azərbaycan dilində mürəkkəb təyini söz birlişmələri" adlı məqaləsində [7, 27], "Müasir Azərbaycan dilində təktərəfli və mürəkkəb təyini söz birlişmələri" adlı kitabçasında və nəhayət, "Müasir Azərbaycan dili, sintaksis" adlı dərs vəsaitinə yazdığı hissədə [7, 150] mürəkkəb təyini söz birlişmələrinin xüsusiyyətləri haqqında ətraflı məlumat vermiş, onların əmələ gəlmə yollarını göstərmişdir. M.Hüseynzadə təyini söz birlişmələrinin mürəkkəb formasına aid qızıl saat zənciri, daş qala hasarı, rayon maarif şöbəsi, kolxoz kəndinin həyatı, Kür çayının dəmir körpüsü, Dərbənd hasarının dəmir qapıları və s. kimi misallar vermişdir.

Bütün bunlar göstərir ki, türk dillərinə aid söz birlişmələri onları təşkil edən sözlərin miqdarına görə də təsnif edilmiş sadə və mürəkkəb birlişmələrdən danışılmış və hətta bütöv şəkildə olmasa da, bu və ya başqa cəhətdən mürəkkəb birlişmələr sahəsində müəyyən tədqiqat işləri aparılmışdır.

Yuxarıda qeyd etdiyimiz əsərlərin hamısında mürəkkəb birlişmələr ikidən artıq sözdən təşkil olunması ilə sadə birlişmələrdən fərqləndirilir. Buradan belə bir nəticə çıxır: mürəkkəb söz birlişmələri iki sözdən ibarət ola bilməz; eləcə də söz birlişmələri ikidən artıq sözdən ibarət ola bilmir. M.Hüseynzadə yazır: "Bizim fikrimizcə, həm mənə, həm də formaca bir-birinə bağlanan, tərkibində iştirak edən sözlərin hamısı birlikdə bir cümlə üzvü kimi işləyə bilən birlişmələr mürəkkəb təyini söz birlişməsi hesab edilməlidir" [7, 15]. Buraya isə Azərbaycan dilində xüsusi şəkli vasitələrlə əmələ gələn, cümlədə bütövlükdə bir mürəkkəb üzv kimi çıxış edən, ikinci və üçüncü növ təyini söz birlişmələri adı ilə qeyd edilən birlişmələr tipindəki çoxsözlü birlişmələr daxil olur.

Filmlərdə kinoaktyorların dilində belə birlişmələrə tez-tez rast gəlmək olur.

"Mirzə Fətəli: – Görsünlər yazıdan-pozudan nəyim qalıb. Həm də beş maraqlı kitab. Bundan qorxub eləməyin. Nə yazmışamsa hamısı sansordan keçib".

"Sabahın elçisi" bədii filmi. "Azərbaycanfilm" kinostudiyası. 2010.

"Rüstəm əmi: – İşləmək lazımdır. Kolxozun torpaqları, geniş kənd yolları, çöl-çəmən sizin ixtiyarınızdadır. Bütün cavanları gərək ayağa qaldırasan".

"Böyük dayaq" bədii filmi. "Azərbaycanfilm" kinostudiyası. 1962.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, M.Hüseynzadənin nəzərdə tutduğu birlişmələrin bir üzv kimi götürülməsi bütün türk dillərinin qrammatikalarına aid deyildir. Belə olduğu halda, bir dildə mürəkkəb birlişmə kimi qeyd edilən söz kompleks, ona qohum olan başqa bir dildə mürəkkəb birlişmə hesab edilməyəcəkdir və beləliklə, burada mürəkkəb birlişmə haqqında danışmaq imkanı da aradan qalxacaqdır.

Bizə elə gəlir ki, kino dilində söz birlişmələrinin sadə və mürəkkəb olmaqla bölgüsündə heç bir başqa cəhəti nəzərə almadan sözlərin miqdarına əsaslanmaq, ikisözlü birlişmələri sadə, ikidən artıq sözdən ibarət birlişməni isə mürəkkəb söz birlişməsi adlandırmaq lazımdır.

Mürəkkəb birlişmələrin quruluşunda müxtəlif cəhətlər görmək olur. Bu cəhətdən Azərbaycan dilindəki mürəkkəb birlişmələrin aşağıdakı formalarını qeyd edə bilərik:

1. Bir tabeədicə və bir neçə tabe sözdən ibarət olan mürəkkəb birlişmələr. Belə birlişmələrdə tabe sözlər bir-biri ilə qrammatik əlaqədə olmur, hər biri birbaşa əsas sözə tabe olur. Bu tipli mürəkkəb birlişmələri iki yerə ayırmaq olar: tabeədicə söz substantiv xasiyyət daşıyır və bir qayda olaraq, isimdən ibarət olur.

"Nərmən: – Evdəki beş gümüş qaşığı ən xoşum gələn qaşıqlardır.

Tahir: – Mənim də. Romantik şam yeməyi üçün sifarişiniz də qəbul olundu".

"Yalançılar" bədii filmi. "AGFIA" Butafim şirkəti. 2008.

"Dursun: – Yox, Malik, çox çətindir. Həmin möhkəm daş hasar yıxılan deyil. Bir şey fikirləşə bilmədim. Beton xətt partladılmalıdır".



“Arxada qalmış gələcək” bədii filmi. “Azərbaycanfilm” kinostudiyası. 2005.

Aşağıda filmlərdən götürəcəyimiz misallarda isə tabeedicilik söz feildir.

“Natəvan: – Sən oxumalısan. Səhər mağazadan kitab almaq üçün növbə tutmalısan”.

“Üzeyir ömrü” bədii filmi. “Azərbaycanfilm” kinostudiyası. 1983.

“Cəlil: – Oxay!.. Kəblə Şəfinin ehsanından gəlirəm. İki kasa bozbaş yemişəm. Gələn bazar toyumdur. Çiçəkləri evə göndərmək lazımdır”.

“Neft və milyonlar səltənətində” bədii filmi. “Azərbaycanfilm” kinostudiyası. 1982.

“Baş həkim: – A bala, kimi istəyirsən? Gördün? Kitablari evdən məktəbə aparanda ehtiyatlı ol. A yoldaş, sənə deyiləm?!”

“Küçələrə su səpmişəm” bədii filmi. “Azərbaycanfilm” kinostudiyası. 2004.

Burada tabe tərifləri müxtəlif miqdarda etmək olar. Belə birləşmələri sadə birləşmələrə ayırsaq, mürəkkəb birləşmənin tabeedicilik sözü yeni yaranan hər bir sadə birləşmənin də tabeedicilik sözü kimi çıxış edəcəkdir; məs.: evdəki həmin beş gümüş qaşığı birləşməsindən evdəki qaşığı, həmin qaşığı, beş qaşığı, gümüş qaşığı.

2. Birləşmədəki sözlərin hamısı deyil, bir qismi birləşmənin əsas tabeedicilik sözü ilə qrammatik əlaqə saxlayır. Belə birləşmələrin daxilində əsas tabeedicilik sözlə qrammatik əlaqədə olmayan sözlər də iştirak edir. Beləliklə, mürəkkəb birləşmə daxilində əsas tabeedicilik sözün iştirak etmədiyini əlavə söz birləşmələrini də ayırmaq mümkündür; məs.: həmin evdəki maraqlı kitab, adamlara baxmadan astaca getmək.

Bu birləşmələrin daxilində bir neçə əlavə, ikinci dərəcəli mərkəzləşdirici üzvləri də müəyyənləşdirmək mümkündür. Filmdən uyğun misal təqdim edək.

“Ləman: – Siz bilmirsiniz. Kitab, dəftər və qələmləri yığıdırıb evə gedəndə zəngin səsinə eşitmək Buta üçün gözlənilməz oldu”.

“Buta” bədii filmi. “Azərbaycanfilm” kinostudiyası. 2011.

3. Biri digəri ilə qarşılıqlı tabelilik əlaqəsində olan sözlərin silsiləsindən ibarət mürəkkəb birləşmələr. Belə mürəkkəb birləşmələr ikinci və üçüncü növ təyini söz birləşmələrinə əsaslanır.

Yenə filmlərdən misallar.

“Pasiyent: – Bəs məsləhət?”

Oruc: – Mən sizə məsləhət verərəm. Filoloji fakültəsi dekanının I müaviniyə də yazmışam. Düzünü desəm, yaxşısı budur Qarabağla başımızı qatmayasınız”.

“Tilsim” bədii filmi. Film Prodüser Mərkəzi. 2005.

“Nərmin: – Ux! Alındı! Moskva Universitetinin kimya fakültəsi cavab verdi. Alındı! Gərək sifətimlə ciddi məşğul olum”.

“Yalançılar” bədii filmi. “AGFİA” Butafilm Şirkəti. 2008.

“Camaat: – Ay camaat, bu kolxozun ferma müdiri də dirilib.

“Hacı Həsən: – Ya şeyx, bizim yerlərə bələd deyilsiz”.

“Ölümlər” bədii filmi. “Azərbaycanfilm” kinostudiyası. 1980.

Nəticə. Beləliklə, son olaraq belə bir nəticəyə gəlmək olar ki, birləşmələrə belə sözlərin daxil olması onların quruluşunda müəyyən dəyişiklik əmələ gətirir və onları bir qədər başqa şəkildə sxemləşdirmək lazım gəlir.

Mürəkkəb söz birləşmələrinin konkret formalarını nəzərə alıb çox müxtəlif qaydalar, sxemlər göstərmək olar. Azərbaycan dilindəki mürəkkəb birləşmələrin ümumi quruluş xüsusiyyətlərini təsvir etmək üçün yuxarıda deyilənlərlə kifayətlənmək olar.

Ədəbiyyat

Виноградов В.В. Грамматика русского языка. Москва. 1945. т. II. ч. I. с. 21

Фортунов Ф.Ф. Избранные труды. Москва. 1957. I. 2. с. 455

Пешковский А.М. Русский синтаксис в научном освещении. Москва. 1954. с. 35

Сухотин В.П. Вопросы синтаксиса современного русского языка. Москва. 1954. с. 151

Баскаков Н.Д. Предложение и словосочетание в тюркских языках. Москва. 1962. с. 71

Seyidov Y. Feili bağlama tərkibləri söz birləşmələrinin bir növü kimi. “Elmi əsərlər”. BDU nəşri. 1956. № 11. s. 69

Hüseynzadə M. “Ədəbiyyat və Dil İnstitutunun əsərləri”. VIII c. Bakı. 1957. s. 27, 150, 15

Bədii filmlər

“Ölümlər”. 1980.

“Yalançılar”. 2008.

“Arxada qalmış gələcək”. 2005.

“Üzeyir ömrü”. 1983.

“Neft və milyonlar səltənətində”. 1982.

“Tilsim”. 2005.

“Küçələrə su səpmişəm”. 2004.

“Böyük dayaq”. 1962.

“Sabahın elçisi”. 2010.

“Qərib cinlər diyarında”. 1977.

“Odlu qol-boyun”. 2001.

“Ev”. 2006.

“Cavid ömrü”. 2007.

Sovet pəhləvanı. 1942.

“Qoca palıdın nağılı”. 1984.

“Bəyin oğurlanması”. 1984.

“Dərs” 2015.

“Sarı gəlin”. 1998.

Açar sözlər: söz birləşməsi, söz, sadə birləşmə, mürəkkəb birləşmə, cümlə, qrammatik məna

Ключевые слова: словосочетание, слово, простое сочетание, сложное сочетание, предложение, грамматическое значение

Key words: word combination, word, simple combination, complex combination, grammatical meaning of the sentence

Kino dilində sadə və mürəkkəb birləşmələr

Xülasə

Məqalə kino dilində sadə və mürəkkəb birləşmələrə həsr olunub. Məqalədə aparılan tədqiqata görə söz birləşmələrinin sadə və mürəkkəbliyi onların quruluşuna görə bölgüsüdür. Quruluş sözündən bir termin olaraq qrammatikada çox tez-tez istifadə edilir. Sözlərin, cümlələrin, cümlə üzvlərinin quruluşundan bəhs olunur və onlar bu prinsipə görə təsnif edilir.

Məqalədə ayrı-ayrılıqda sadə və mürəkkəb cümlələrin öz quruluşundan da bəhs edilir. Məsələn, kino dilində mürəkkəb cümlənin komponentlərinin vəziyyəti, mövqeyi, sırası və sair cəhətləri onun quruluşuna daxil olur, hətta bu quruluşu nəzərə alaraq mürəkkəb cümlələr modelləşdirilir. Burada söz birləşmələrinə də eyni cəhətdən yanaşılır.

Məqalədə söz birləşmələrindən danışılarkən onların quruluşu hər iki mənada maraqlı doğurur. Araşdırmaya görə söz birləşmələrinin bu bölgüsü cümlələrin sadə və mürəkkəb olmaqla bölgüsü qədər əhəmiyyətli olmasa da, əhəmiyyətsiz də deyildir.

### **Простые и сложные сочетания на языке кино**

#### **Резюме**

Статья посвящена простым и сложным сочетаниям на языке кино. Согласно исследованию, проведенному в статье, словосочетания по простоте и сложности делятся по их структуре. Структура слова часто используется в грамматике как термин. Обсуждается структура слов, предложений и предложений, и они классифицируются по этому принципу.

В статье также рассматривается структура простых и сложных предложений. Например, в языке кино положение, порядок и другие аспекты компонентов сложного предложения включены в его структуру, и даже сложные предложения моделируются с учетом этой структуры. Точно так же трактуются и словосочетания.

Если говорить о словосочетаниях в статье, их структура интересна в обоих смыслах. Согласно исследованию в статье, такое разделение фраз не так важно, как разделение предложений на простые и сложные, но оно не является незначительным.

### **Simple and complex combinations in the language of cinema**

#### **Summary**

The article is devoted to simple and complex combinations in the language of cinema. According to the research carried out in the article, phrases by simplicity and complexity are divided according to their structure. Word structure is often used as a term in grammar. The structure of words, sentences and sentences is discussed, and they are classified according to this principle.

The article also discusses the structure of simple and complex sentences. For example, in the language of cinema, position, position, order, and other aspects of the components of a complex sentence are included in its structure, and even complex sentences are modeled with this structure in mind. Phrases are interpreted in the same way.

If we talk about phrases in the article, their structure is interesting in both senses. According to the research in the article, this separation of phrases is not as important as the separation of sentences into simple and complex, but it is not insignificant.

RƏYÇİ: dos.L.Ələkbərova

**“KİTABI-DƏDƏ QORQUD” DASTANLARININ DİLİNDƏ TERMINOLOJİ SÖZLƏR**

Giriş. VI-IX əsrlərdə el sənətkarlarının-ozanların Oğuz yurdunu oba-oba gəzib yaydıqları “Kitabi-Doda Qorqud” boyları onun yayıldığı geniş ərazidə vahid dildə - türk dilində danışan böyük bir xalqın - Azərbaycan xalqının yaşadığını sübut edən möhtəşəm bir abidədir. İslamiyyətdən əvvəl və onun ilk çağlarında yaranan bu epos xalqımızın məişəti, əmək fəaliyyəti, adət-ənənələri, musiqisi, mədəni-ictimai münasibətləri, xalq ədəbiyyatı haqqındakı məlumatları günümüzdə qədər qoruyub saxlamışdır. Dastanın boylarından görüldüyü kimi, oğuz tayfaları oturaq həyat sürürdülər. Onların əsas peşələri taxıl əkmək idi. Oğuzların su dəyirmanları vardı. Bağçılıq, üzümçülük, şərəbçilik inkişaf etmiş təsərrüfat sahələrindən idi. Eyni zamanda dəvəçilik, atçılıq, qoyunçuluq və bununla bağlı olan sənətkarlıq sahələri geniş inkişaf etmişdi. Oğuzlarda sənətkarlıq [xalçaçılıq] və kənd təsərrüfatından ayrılmış ayrı-ayrı peşələr müstəqil istehsal sahələrinə çevrilmişdi. Ticarətdə əsasən oğuzların öz yerli pullarından “altun axça”larından istifadə olunurdu. “Kitabi-Dada Qorqud” ensiklopedik abidədir.

Əsas hissə. Bununla yanaşı, Azərbaycan şifahi ədəbiyyatının ilk zəngin abidələrindən sayılan “Kitabi-Dədə Qorqud” dastanı terminlərin işlənmə tarixini, elmi dilin inkişafını müəyyənləşdirməkdə mənbə rolunu oynayır. Bu bərdə Ə.Damirçizadə yazır: “Məhz bu növ xüsusiyyətləri nəzərə alıqda belə nəticəyə gəlmək olur ki, şifahi ədəbiyyatda və şifahi dildə bədii üslub əsas olmuş ictimai-siyasi üslub, elmi üslub ancaq rüşeym halında işlənmişdir” [4, s. 47].

T.Hacıyevin qeyd etdiyi kimi, bünövrəsində tam tarixi əsər olan “Kitabi Dədə Qorqud”da “söyləmələr” adlı şeir parçaları az deyil. Terminoloji sistemin bir sıra diferensial sahələri vardır ki, həmin şeirlərin arxitekturası, poetik-texniki xüsusiyyətləri kifayət qədər uyğun gəlir. Abidənin dilində terminoloji sahələrin xüsusi şəkildə ayrılması həmin dövrün intellekt səviyyəsi bərdə müəyyən məlumat verir və həmin sahələrin inkişaf varlığını faktdır. Abidədə tibbi terminlər, musiqi ilə bağlı anlayışlar, hərbi anlayışlar, geyim adları daha çox işlənmişdir ki, bunların hər biri bu və ya digər şəkildə dövrünün ictimai-etnoqrafik məzmununu əks etdirir. Elmi-tarixi informasiya ilə zəngin olan bu dastanlar heç şübhəsiz ki, terminoloji materiallarla da zəngindir. Lakin müasir tipli elmi üslubla o dövrün dili arasında fərqlər mövcuddur ki, bu da təbiidir. Çünki arada 1300 illik məsafə var [5, s. 117].

Həm də bu dövrdə Azərbaycan terminologiyası ümumşərg konteksinin mədəni-gneseoloji prinsipləri baxımından tabəddüləta uğrayır ki, bunun da izlərinə “Kitabi-Dədə Qorqud”da rast gəlmək olur. Burada rast gəlinən dini terminologiya ərəb, fars dilindən gəlir, başqa sahələrdə isə bu və ya digər dərəcədə mədəniyyətin təsiri hiss olunur. Bundan sonra meydana gələn demək olar ki, bütün elmi üslub nümunələrindəki terminologiyanın inkişafında ümumşərg meyli üstünlük təşkil edir. Buradakı terminologiya türk mənşəli terminologiya ilə semantik sahə vəhdətinə malikdir. Çünki, türk elmi təfəkkürü ümumşərg mədəniyyətinə həmin mədəniyyəti qəbul edə-edə daxil olmuş və bu yolla ona öz anlayışlarını da vermiş, zənginləşdirici funksiyanı həyata keçirmişdir.

“Kitabi-Dədə Qorqud”da Azərbaycan təbiətini, onun relyefini, flora və faunasını, iqlimini əks etdirən anlayışlar vahid bir sistem təşkil etməkdədir. Buradan da belə qənaətə gəlmək olar ki, həmin vahidlər daha qədim dövrlərdə təşəkkül tapıb sistemləşmişdir. Çünki, Azərbaycan təbiəti oğuzların həm yaşayış yeri. Həm də vuruş meydanı olmuşdur. Eyni zamanda, əsərdə təbiətə animistik baxışla real baxış bir-biri ilə dialektik münasibətdə təqdim olunmuşdur. Məsələn, “Sərt qayalar oynamadan yer, obrildi”. Burada təbiət hadisəsi zəlzələyə işarə var. Yaxud “Yel əsdi, yağmur yağdı, bunu [tufan mənasında] qopdu”. “Kafəri qamış kimi od oluban yandırırım”. “Atlu baxıb onun balçığına qunlar döşədim”. Görüldüyü kimi, “Kitabi-Dədə Qorqud”dakı termin yaradıcılığı prosesində Azərbaycan dili fəal iştirak etmişdir. Buradakı təbiət leksikası tədqiq etdikdə aydın olur ki, coğrafi terminologiyanın əsasını məhz Azərbaycan dilində olan, yaxud da qədim dillərdən olan türkləşmiş vahidlər təşkil edir. Dastanın Azərbaycan mühiti ilə bağlılığı təbiət leksikasında daha açıq şəkildə görünür. Belə ki, ictimai quruluş, məişət həyatı dəyişir, təbiət isə natural mövcudluğunu qoruyur. Bununla bağlı “ala dağ”, “dağ ətayı”, “qala dağ”, “qarşı yatan qara dağ”, yamac ifadələri daha çox işlənir. Məsələn, Boyu uzun Burla xatun oğlunun yamacına gəldi. Sami günlüyü yer yüzünə dikdirmişdi. Alan sabah turmuşsan, ağ ormana girmişsən [6, s. 44].

Dastanın təsərrüfat leksikasında heyvandarlıq, əkinçilik terminləri çoxluq təşkil edir. Strabonun məlumatına görə, albanlar daha çox heyvandarlığa meyillidirlər və bu məlumat “Kitabi-Dədə Qorqud”dakı hadisələrlə uyğun gəlir. Albanların yaşadığı ərazi bərdə deyilir: “Onlar iberiyalılarla Kaspi dənizi arasında yaşayırlar: şərqdə onların ölkəsi dənizə qədər uzanır, qərbdə isə iberiyalarla həmsərhəddir. Yerdə qalan tərəflərə gəldikdə isə şimalda Qafqaz dağları ilə əhatə olunur, dağlar. düzənliklər üzərinə yüksəldiyinə və bir tərəfi dənizə söykəndiyinə görə Geravin dağları adlanırlar” [1, s. 34].

“Kitabi-Dədə Qorqud” dastanında hərbi terminlər daha çox işlənmişdir. Hərbi təsərrüfatın mövcudluğu adətən ictimai münasibətlərin xarakterinə də təsir göstərir. Hərbi iş türklərin əsas sənət məşğuliyyəti idi. Abidədə işlənən hərbi terminlərin əsasını milli vahidlər təşkil edir. Bir sıra qeyri-türk mənşəli hərbi terminlərə də dastanın dilində təsadüf olunur ki, bunlar da mətnə sonralar əlavə edilmişdir. Ümumiyyətlə, dastan o dövrdə [X-XV əsrlər nəzərdə tutulur] Azərbaycan xalqının ictimai-siyasi, ailə məişəti, mədəni həyatı ilə yanaşı, hərbi iş, qoşunu, habelə silahlanma öyrənmək baxımından da qiymətli bir mənbədir. Lakin bir sıra tədqiqatçıların dediklərinin əksinə olaraq, Azərbaycan ərazisində yaşayan türklər barbar hərbcilər olmamışdır, hərbi iş onlarda sənət səviyyəsində idi. “Kitabi Dədə-Qorqud” dastanları da bunu bütün dəqiqliyi ilə əks etdirir. Dastanda hərblə bağlı terminlər daha çox işlənmişdir. Məsələn: alay - üç yüz döyüşçüdən təşkil olunmuş hərbi dəstə mənasında işlənir. M.Kaşğari, Əfləki, İbn Bətut, Rəşid əd - Din və sairələrin əsərləri əsasında aparılan tədqiqatlardan belə nəticə çıxır ki, “alay”

[polk] ən tezi səlcuqlar dövründə meydana gəlmişdir. Bu söz - terminin işləndiyi ilk mənbələrdən biri də “Kitabi-Dədə Qorqud” dastanıdır [2, s. 51].

Hərbi terminologiyasının sistem olmasını şərtləndirən birinci əlamət burada hərbi sənətinin ən müxtəlif sahələrinə aid olan anlayışların əhatə dairəsidir. Belə ki, abidənin dilində qoşun və onun bölüklərinin adları, silah və onun hissələrinin adları, hərbi geyim adları, hərbi leksikası və hərblə bağlı hərəkət anlayışlarını bildiren sözlər sistemli şəkildə işlənir. Dastanda işlənən hərbi terminlər türk mənşəlidir. Məsələn,

Marə nə heybətli qocasan

Qapuçılar səni görmədi,

Çavuşlar səni tutmadı

Mənim görənlər gözlərim görməz oldu [6, s. 81].

Bu dövrdə fəal şəkildə işlədilən döyüş və savaş prosesini və orada işlədilən alətlərin adlarını bildiren sapan, cida, gürz, yay, ox, dəyənək, topuz anlayışları artıq arxaikləşmiş terminlərdir [5, s. 48].

Məsələn: Ərənlər əvrənç Qaraçuxur çaban sapanın ayasına. Qalxanını ordu, dəbilqəsini əzdi, üz-gözünü meyirdi, ancaq oğlanı məğlub edə bilmədi [6, s. 207]. İki qardaşı oxa düşdü, şəhid oldu [6, s. 43]. Qara polat üz qılıncın belinə quşadı. Ağ tozlıca qarğı yayın əlinə aldı. Altın cidasın əlinə aldı [6, s. 40]. Oğlan qırq yigidin boyuna aldı at dəpdi, cəng və savaş etdi [6, 210]. Əzrayıl nə çavuş gördü; nə qapuçı [6, s. 79]. Mənim avımı bozma, ləşkərimi dağıtma [6, s. 44]. Çal qılıncın, aqam Qazan, yetdim! – dedi [6, s. 44]. Altı pərli gürzünü ələ alıb, atını oğlanın üzərinə sürdü [6, s. 207].

Lakin elə terminlər də var ki, hazırda da o mənanı bildirir və işlənir. Məsələn, Dün qara pusariq ordumun üzərinə tökülü gördün [6, s. 44]. Qalan kafirlər bunu bildirər, meydanı qoyub qaçdılar. Hünərin varsa, qardaşın Əlincə qalasında əsiridir, get, onu qurtar [1, s. 209]. Tövlədən bir şahənə at çıxardı, yəhərlədi, döyüş paltarını geyindi.

Abidə yeməklə bağlı anlayışlarla da zəngindir ki, bu da oğuz türklərinin - qədim azərbaycanlıların təsərrüfat mədəniyyəti ilə əlaqədardır. Yeməklərin əksəriyyəti heyvandarlıqla bağlıdır. Yemək adları, qab-qacaq adları və yemək hazırlamaqla bağlı aşıların adları burada öz əksini tapmışdır. Məsələn, “Altun ayaq sürahlilər düzülüşdü”, “Adam ətin yaxni qılan aşbazı olur”, “Südü, peniri bol qaymaqlı çoban” [4, s. 131].

Abidənin dilindəki dini-mifoloji terminologiyada müxtəliflik özünü göstərir. Belə ki, əsas yeri islam dini ilə bağlı terminlər təşkil etsə də, xristian dini, eləcə də dini-mifoloji terminlər də işlənir. Məsələn: Azgın dinli kafərə ban varayım [6, 38]. Vari-ban peyğəmbərin yüzünü görənlər [6, s. 49]. İki rükət namaz qıldılar. Adı görklü Məhəmmədə salavat göturdülər [6, s. 50]. Allah verən ümüdün üzülməsin. “Amin” deyənlər didar görsün [6, s. 51]. Əl qaldırıb dua etdilər [6, s. 52]. Dəsmalı gözüne silcək, Allah-Təalanın qüdrət ilə gözü açıldı [6, s. 66]. Kafərin kəlisəsini yıqdılar, yerinə məscid yaptılar [6, s. 67].

H.Həsənov yazır: “Kitabi-Dədə Qorqud”dakı dini - mifoloji terminologiya sistemli şəkildə islam dininin Azərbaycanda yayılması ilə əlaqədar olaraq sonradan abidənin mətninə əlavə edilmişdir” [3, s. 149].

Ə.Dəmirçizadə yazır: “Kitabi-Dədə Qorqud”-un dilində ərəb, eləcə də fars leksikasının “başlıca olaraq” islamıyyət hərbi və cəngavərlik məfhumlarını ifadə edən sözlərdən ibarət olması, bu dastanların yenidən islamıyyəti qəbul etmə və ərəb işğalına qarşı çarpışma dövrlərindəki Azərbaycan xalqının dilini əks etdirdiyini çox aydın surətdə göstərir” [4, s. 49].

“Kitabi-Dədə Qorqud” da musiqi terminləri də işlənmə məqamlarına görə diqqəti cəlb edir. Burada bir xalqın toy-düyünündə çalınan musiqi və onun alətləri, bir də xalqı döyüşə çağıran, yaxud döyüşü müşahidə edən musiqidən danışılır. Onu da qeyd etmək lazımdır ki, dastanda işlənən musiqi terminoloji sistemi onun mühafizə etdiyi musiqi təfəkküründən geri qalır. Məsələn: gümbür-gümbür naqaralar döğüldü [2, s. 50]. Burması altın tuc borular çalındı [2, s. 50]. Mərə ozan, nərəyə gedirsən? Ozan aydır: Bəg yigit, düğünə gedirəm [2, s. 50].

Nəticə. Göründüyü kimi, ümumiyyətlə, “Kitabi-Dədə Qorqud” da işlənən və cəmiyyətin müxtəlif sahələrinə aid terminlər, terminoloji və terminləşmiş sözlər dil tariximizdə ilk termin sözlər olub mövcud olduğu dövrün mənzərəsini – həyat tərzini, adət-ənənələrini, əsas məşğulluqlarını, peşə sahələrini, dini-fəlsəfi, ədəbi-mədəni görüşlərini özündə əks etdirir. Bu mövzuda ayrıca elmi monoqrafik əsərə ehtiyac vardır ki, bizim bu məqaləmiz də bu sahədə atılan addımların ilkin rüşeymləri hesab oluna bilər.

İstifadə olunmuş ədəbiyyat siyahısı

1. Cəmsidov Ş. “Kitabi Dədə Qorqud”. Bakı: Elm, 1977, 174 s.
2. Cəmsidov Ş. “Kitabi-Dədə Qorqud”u vərəqləyərkən. Bakı: Gənclik, 1969, 100 s.
3. Dədə Qorqud Kitabı. Ensiklopedik lüğət. Bakı: Öndər, 2004, 368 s.
4. Dəmirçizadə, Ə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili: Pedaqoji institutların tələbələri üçün tədris vəsaiti. Bakı, “APİ-nin nəşri”, 1959, 164 s.
5. Hacıyev T. Dədə Qorqud: dilimiz, düşüncəmiz. Bakı: Elm, 1999, 216 s.
6. Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı: Öndər, 2004, 376 s.

Açar sözlər: “Kitabi-Dədə Qorqud”, epos, termin, dil, xalq

Ключевые слова: “Китаби-Деде Горгуд”, эпос, термин, язык, народ

Keywords: “Kitabi-Dada Gorgud”, epic, term, language, people

### Terminological words in the language of the “Kitabi-Dada Gorgud” epic Summary

We have spoken the terms in the language of the ancient epic of the Azerbaijani people “Kitabi-Dada Gorgud” epic in this article. There are many terms belonged to the different spheres of society in this epic. One of the first rich monuments of

Azerbaijani oral literature “Kitabi-Dada Gorgud” epic acted as a source in determining the development the history of the terms and the development of scientific language.

The terminology in here has the semantic space unity with the Turkish origin terminology. The livestock and the agricultural terms have a majority in the farm lexicon of this epic. The military terms had been much more used in the “Kitabi-Dada Gorgud” epic. Usually the existence of the military farm have also affected the nature of the public relations. Military work was the main art occupation of the Turks.

This literary monument is also rich in the food concepts that this is related to the farm culture of the Oghuz Turks – the old Azerbaijanians.

There is a diversity in religious-mythological terminology of the language of this monument. The religious - mythological terminology in the “Kitabi-Dada-Gorgud” epic had been later added to the text of the monument related to the the systematic spread of Islam in Azerbaijan.

The musical terms in the “Kitabi-Dada-Gorgud” epic also attract attention due to the using points.

### **Терминологические слова в языке эпоса “Китаби-Деде Горгуд”**

#### **Резюме**

В этой статье мы говорили о терминах на языке древнего эпоса азербайджанского народа “Китаби-Деде Горгуд”. В этом эпосе много терминов, принадлежащих к разным сферам общества. Одним из первых богатых памятников азербайджанской устной литературы был эпос “Китаби-Деде Горгуд”, послуживший источником в определении развития истории терминов и развития научного языка.

Терминология здесь имеет семантическое пространственное единство с терминологией тюркского происхождения. Скотоводство и сельскохозяйственные термины составляют большинство в фермерском лексиконе этого эпоса. В эпосе “Китаби-Деде Горгуд” военная терминология употреблялась гораздо чаще. Обычно существование военного хутора сказывалось и на характере общественных отношений. Военный труд был основным художественным занятием тюрков.

Этот литературный памятник также богат представлениями о еде, что связано с земледельческой культурой огузских тюрков – древних азербайджанцев.

Существует разнообразие в религиозно-мифологической терминологии языка этого памятника. Религиозно-мифологическая терминология в эпосе “Китаби-Дада-Горгуд” позднее была дополнена текстом памятника, связанного с планомерным распространением ислама в Азербайджане.

Музыкальные термины в эпосе “Китаби-Дада-Горгуд” также привлекают внимание за счет использования точек.

RƏYÇİ: dos. L.Ələkbərova

**ДИМИНУТИВЫ В ТЕРМИНОЛОГИИ ЕСТЕСТВЕННЫХ НАУК**

(На материале русского языка)

В настоящей статье систематизируются и рассматриваются семантико-функциональные особенности диминутивных образований в терминологии естественных наук на материале русского языка. Поскольку в рамках одной статьи охватить такие термины всех естественных наук невозможно, мы решили ограничиться привлечением к исследованию диминутивных терминов лишь следующих естественных наук: анатомия, зоология, ботаника.

Уменьшительность (диминутивность) – интересное языковое явление, которое в русской лингвистике рассматривалось и рассматривается до сих пор неоднозначно. В грамматике диминутивность относят к одному из компонентов категории количества, слова-диминутивы же образуются путем прибавления определенного аффикса к именной основе. А.В. Потебня и многие другие исследователи считают диминутивные суффиксы словообразовательными элементами, слова же, образованные с помощью диминутивных дериватов, - имеющими иное значение. Другие лингвисты (А.А.Шахматов, Л.В. Щерба) считали диминутивы только формами слов. В.В. Виноградов (3) относил их к промежуточному явлению между собственно словами и грамматическими формами слова.

Подтверждением этой точки зрения является возможность превращения уменьшительно-ласкательной формы в самостоятельное, имеющее своё конкретное значение, слово. Доказательством тому может служить проведенное нами исследование особенностей словообразования терминологии естественных наук, в которой наблюдается большое количество терминов и терминосочетаний с диминутивной деривацией.

В соответствии с этим статья состоит из трёх разделов:

- 1) Анатомическая терминология
- 2) Зоологическая терминология
- 3) Ботаническая терминология

Рассмотрим конкретные примеры.

- 1) Анатомическая терминология

Анатомические термины, называющие реалии человеческого организма, передают их характерные признаки и выражают их внешнее сходство.

Как уже указывалось выше, в настоящей статье под диминутивами понимаются слова с уменьшительно-ласкательными суффиксами. В терминологии, к примеру, они могут выражать уменьшенный размер анатомической реалии по сравнению с двумя, исходной структурой, например, кость — косточка (только в словосочетании слуховые косточки), или ямка - ямочка, бугор — бугорок, канал — каналец.

Следует отметить, что не все уменьшительные суффиксы русского языка принимают участие в образовании анатомических терминов. Предлагаем список суффиксов, участвующих в образовании диминутивов:

- -ка: головка, шейка, стенка, ямка;
- -ок, ёк: бугорок, крючок, язычок, родничок, пузырьёк;
- -очк-: косточка, ямочка, молоточек;
- -ик: валик, хрусталик;
- -ец, -цо, -це: каналец, коленце, кольцо и др.

Рассмотрим эти примеры более подробно. Сразу укажем, что примеры, рассматриваемые в данном разделе, взяты из «Энциклопедического словаря медицинских терминов» (6). Итак, исследователями отмечается три диминутивных значения с общим значением «уменьшение размера объекта». Это медицинские (анатомические) термины с такими суффиксами, как: -к-, -ок/ек-, -ик-, -чик-, -ушк/ юшк-, -ышк/ишк-, -ичк-, -очк/ечк-, -оньк/еньк-, -ошк-, -онк- и другие.

Желудочек<sup>1</sup> - отдел сердца; у человека делится на правый и левый желудочки, получающие кровь из предсердий и перекачивающие её в артерии.

Желудочек<sup>2</sup> – полости в головном мозге и спинном мозге, заполненные спинномозговой жидкостью.

Желудочек<sup>3</sup>- парное углубление слизистой оболочки гортани между преддверной и голосовой складками.

Примечательно, что желудочек представлен тремя омонимами в системе анатомических терминов.

Коленце<sup>1</sup> - острый изгиб какой-либо анатомической структуры, например: изгиб лицевого нерва в медиальной стенке среднего уха.

Коленце<sup>2</sup> - фигура или оборот в пении либо танце, то же, что и колено (в соответствующем значении).

Мозжечок- отдел головного мозга позвоночных, отвечающий за координацию движений, регуляцию равновесия и мышечного тонуса.

Молоточек- одна из слуховых косточек среднего уха.

Надколенник (коленная чашечка) — самая крупная кость скелета человека, расположенная в толще сухожилия мышцы бедра.

Палочка<sup>1</sup> (в микробиол.) - вытянутая цилиндрическая бактерия; любой организм, имеющий палочковидную форму.

Палочка<sup>2</sup> (анат.) наряду с колбочкой - один из видов светочувствительных рецепторов глаза.

Палочка<sup>3</sup> (муз.) - принадлежность ударных музыкальных инструментов, орудие для извлечения звука из барабанов, тарелок и т. п.

Палочка<sup>4</sup> (муз.) - небольшой жезл, используемый дирижёром при управлении оркестром.

Палочка<sup>5</sup> (лингв.) - буква, используемая в кириллических алфавитах ряда кавказских языков.

Палочки — один из двух типов фоторецепторов, периферических отростков светочувствительных клеток сетчатки глаза, названный так за свою цилиндрическую форму.

Подушечка - мягкая выпуклость на лице, руке. Отёкшие подушечки век. Подушечки пальцев (их мягкие кончики).

Ушко<sup>1</sup> - отверстие в иглке для продевания нитки.

Ушко<sup>2</sup> - мн. ч. ушки - вид макаронных изделий.

Хрусталик<sup>1</sup> — прозрачное тело, расположенное внутри глазного яблока. Хрусталик составляет важную часть светопреломляющего и светопроводящего аппарата глаза.

Хрусталик<sup>2</sup> - то, что прозрачностью, блеском, многоцветной игрой света напоминает такой кусочек.

Чашечка<sup>1</sup> - (в анатомии) косточка, образующаяся в коленном сочленении через окостенение сухожилия.

Чашечка<sup>2</sup> - (ботан.) совокупность чашелистиков.

Чашечка<sup>3</sup> - (зоология) вид моллюска с чашкообразной раковиной (отсюда название).

Шейка<sup>1</sup> - часть длинной кости, расположенная между эпифизом и диафизом (обычно речь идет о шейке бедренной кости, где она действительно имеет место).

Шейка<sup>2</sup> (гастрон.) - разновидность мясного продукта.

Шейка<sup>3</sup> (зоол., анат.) - у ракообразных — часть тела.

Тельце - небольшое образование в составе живой ткани человека и животного.

Язычок, или нёбный язычок<sup>1</sup> — небольшой конический отросток заднего края мягкого нёба, состоящий из соединительной ткани.

Язычок<sup>2</sup> (ботан.) - небольшой листовидный отросток (у однодольных).

Язычок<sup>3</sup> — деталь- язычковых музыкальных инструментов.

Как видно из примеров, рассмотренных в первом разделе, наиболее продуктивными суффиксами анатомических терминов являются -очк(-а), -ок(-ек). Кроме того, в системе этих терминов обнаруживается омонимия: термин желудочек обозначает самые разные части человеческого организма: 1) отдел сердца; 2) полость в головном мозге и в спинном мозге; 3) углубление в гортани. Коленце является не только анатомическим, но и музыкальным термином. Особый интерес, на наш взгляд, представляет термин палочка, употребляющийся в трёх различных областях науки: в микробиологии, анатомии, лингвистике, а также и в музыке. Примечательно, что в музыкальной терминологии данный термин представлен двумя омонимами: палочка<sup>1</sup> - жезл дирижера, палочка<sup>2</sup> - принадлежность ударных музыкальных инструментов. Термин чашечка употребляется в анатомии и в ботанике. Термин шейка употребляется в анатомии, зоологии, кулинарии. Отметим, что соматоним шея входит также в состав географического термина перешеек (полоса земли, соединяющая два отделённых водным пространством массива суши, два материка или материк с полуостровом, например: Суэцкий перешеек, Панамский перешеек, Карельский перешеек). Термин язычок употребляется в анатомии, ботанике и в музыкальной терминологии.

## 2) Зоологическая терминология

Примеры, которые будут рассматриваться в данном разделе, взяты из «Краткого зоологического словаря» (4).

Белая лазоревка, или князёк — небольшая певчая птица семейства синицевых.

Жилка - сосудик, утолщение в виде нити на листьях, на крыльях насекомых.

Щиток<sup>1</sup> - (в зоологии) твёрдая пластинка у оснований крыльев жука.

Щиток<sup>2</sup> — (спорт). приспособление, защищающее отдельные части тела игрока от ушибов или от ударов (при игре в футбол, хоккей и т. п.).

Щиток<sup>3</sup> - (ботан.) соцветие, в котором все цветки расположены на одной плоскости.

Щиток<sup>4</sup> (ботан.) один из основных органов зародыша злаков.

Хохолок<sup>1</sup> - торчащий клок волос на голове; вихор.

Брюшко<sup>1</sup> - следующий за грудью отдел тела членистоногих животных.

Брюшко<sup>2</sup> - (анат.) живот маленьких зверей, птиц и т. п.

Брюшко<sup>3</sup> — (кулин.). мясо брюшной части рыб, употребляемое в пищу.

Вилочка/ Дужка - дугообразная кость плечевого пояса у птиц.

Хоанофлагеллаты, или воротничковые жгутиконосцы — организмы, обитающие в морских и пресных водах. Примечательно, что данное терминологическое сочетание состоит из двух диминутивов: прилагательное воротничковый, образованное от диминутива воротничок, и сложного слова жгутиконосец (диминутив жгутик + носец). Характерная черта этих организмов — наличие у клетки одного жгутика, окруженного воротничком из множества микроворсинок (отсюда и название).

Зеркальце<sup>1</sup> — участки оперения на крыльях самцов птиц (особенно у уток), выделяющиеся по окраске, иногда с зеркальным блеском, (отсюда и название)

Зеркальце<sup>2</sup> — пластинки воска, образуемые воскоотделительными железами на стернитах брюшка у рабочих пчёл.

Зеркальце3 — характерный элемент текстуры древесины дуба и бука, образующийся при радиальном разрезе древесных лучей.

Зеркальце4 — часть звукового (стрекочущего) аппарата у самцов некоторых кузнечиковых (резонатор).

Хоботок (зоол.)- длинный придаток в передней части тела насекомых, служащий органом обоняния, защиты, нападения.

Тазик, или ляшка (соха) — первый основной членик ноги у насекомых, многоножек и паукообразных.

Усики1 (антенны) — головные придатки членистоногих.

Усики2(зоол.) - органы чувств членистоногих в виде подвижных придатков на голове.

Усики3(ботан.)- нитевидные ползучие образования на листьях, стебле и некоторых соцветиях растений.

Усики4(техн.)- удлиненные тонкие выступы какой-либо детали, какого-нибудь приспособления.

Глазок1- круглое пятно, иногда окаймленное цветным ободком (у насекомых, птиц и т.п.)

Глазок2(с.-х. в садоводстве) — почка, срезанная с растения привоя и прививаемая на подвой

Глазок3(биол.)- пигментное пятно (в окраске насекомых, птиц, растений), а также кружок, пятнышко в рисунке ткани

Глазок4(техн.)- ушко для продевания нитей основы на ткацком станке

Чашечка3 (зоол.) – вид моллюска, по форме напоминающего чашечку (отсюда и название).

Как видно из примеров, рассмотренных в данном разделе, в системе зоологических терминов наблюдается синонимия и омонимия: 1) синонимия - небольшая певчая птица семейства синицевых имеет два названия: по цвету – белая лазоревка, по размеру – несколько меньше большой синицы, но чуть крупнее лазоревки и похожее на неё, но благодаря уникальному сочетанию белых и синих тонов окраски хорошо отличается от остальных синиц. Дугообразная кость плечевого пояса у птиц также имеет два названия: представленного диминутивами: вилочка, дужка. Один из видов организмов, обитающих в морских и пресных водах, имеет два названия: латинское – хоанофлагеллаты, и русское – воротничковые жгутиконосцы.

Первый основной членик у насекомых называется тазик, или ляшка. 2) Омонимия представлена следующими примерами: глазок в зоологии, биологии, технической терминологии и в садоводстве. Термин чашечка в зоологии, анатомии и в ботанике. Термин усики 1-4 в зоологии, ботанике и в технической терминологии. Термин глазок1-4 – в зоологии, садоводстве, биологии и в технической терминологии.

3) Ботаническая терминология

Термины, рассматриваемые в данном разделе, взяты из «Ботанического иллюстрированного словаря» (2).

Как показали наши наблюдения над материалами словарей, диминутивы представлены и в ботанической терминологии. Сюда входят следующие термины: Календула, или ноготки— род травянистых растений семейства астровые.

Колокольчик1 (ботан.)- травянистое растение с лиловыми или тёмно-голубыми цветками, по форме похожими на маленькие колокола (отсюда и название).

Колокольчик2 (муз., мн. ч.)- оркестровый ударный музыкальный инструмент.

Колосок— структурный элемент сложного соцветия в некоторых семействах цветковых растений.

Листовая подушечка— вздутая или утолщенная часть черешка листа, которая прикрепляется к побегу.

Хохолок2 -совокупность волосков или чешуек, расположенных кольцом в один, два и более рядов на вершине нижней завязи и плода большинства растений семейства сложноцветных, валериановых и некоторых других. (Как уже указывалось в предыдущем разделе, данный термин используется и в зоологии).

Зеркальце3 — характерный элемент текстуры древесины дуба и бука, образующийся при радиальном разрезе древесных лучей;

Щиток3- (ботан.) соцветие, в котором все цветки расположены на одной плоскости

Щиток4(ботан.) один из основных органов зародыша злаков, через который происходит питание зародыша

Усики3(ботан.)- нитевидные ползучие образования на листьях, стебле и некоторых соцветиях растений.

Чашечка2- (ботан.). совокупность чашелистиков.

Чашелистики - небольшие зеленые листочки цветка.

Корзинка – вид соцветия.

Мешочек - плод осоки, по форме напоминающий мешочек (отсюда и название).

Рыльце - верхняя часть плодолистика, специализированная для улавливания пыльцы.

Чечевичка - участок перидермы с рыхло расположенными клетками, через который осуществляется газообмен.

Как видно из примеров, рассмотренных в данном разделе, наблюдается синонимия среди ботанических терминов: календула, или ноготки. Это растение с ярко-желтыми цветками получило своё название из-за их лепестков, имеющих форму птичьего коготка (отсюда и название). Термин колокольчик имеет ряд следующих омонимов: 1) травянистое растение, цветки которого по форме похожи на маленькие колокольчики; 2) оркестровый ударный музыкальный инструмент. Термин щиток встречается в таких науках, как ботаника, зоология, а также в спортивной терминологии.



«Уменьшительные суффиксы в перечисленных терминах в соответствии с принципами терминологии как науки, которые не имеют субъективно-ласкательного характера и не присутствуют в латинских прототипах, входят в группу словообразовательных метафор» (5, с.112-119)

Таким образом, наименование анатомических, зоологических и ботанических реалий часто осуществляется с помощью метафоризации. В примерах, рассмотренных в настоящей статье, метафоризация происходит на основе сходства формы, и лишь в одном случае – на основе сходства по функции (зеркальце, щиток). Однако метафоризация является и одним из способов внутреннего словотворчества, которая играет важную роль не только в науке, но и в разных терминологических системах. Номинативные метафоры естественной терминологии характеризуются утратой образности: связь между признаками, на которых основано сравнение, становится слабее: таким образом они часто являются источником омонимии. В этих терминах, терминосочетах и терминоединствах диминутивные суффиксы приобретают большее смысловое значение, чем в общелитературном языке, а некоторые из них приобретают четко очерченный терминологический статус (например: левый желудочек сердца, головка бедренной кости). Изучение терминов в любом аспекте представляет большой научный интерес и позволяет проследить взаимосвязь словообразовательных, морфологических и лексических факторов. Кроме того, на примерах терминов, рассмотренных в данной статье, можно убедиться в том, что метафоризация свойственна не только поэтической речи, но и строгому языку науки.

#### Список использованной литературы

- 1) Биологический энциклопедический словарь // гл. ред. М. С. Гиляров - Москва: Директ Медия Паблишинг, 2006, 9000 с.
- 2) Ботанический иллюстрированный словарь Авторы: Дубенская Г. И. Дорощев В. И. Яковлев Г. П. Издательство: СпецЛит, Санкт-Петербург, 2019, 382 с.
- 3) Виноградов В.В. Русский язык (Грамматическое учение о слове) / Под ред. Г.А. Золотовой. 4-е изд. Москва: Русский. язык, 2001, 720 с.
- 4) Краткий зоологический словарь // Крапивный А.П., Радкевич В.А., Тихонова Н.И.; Под ред. Радкевич В.А. –Мн: Выш. Школа, 1990, 222 с.
- 5) Международная анатомическая терминология // гл. ред. Колесников Л. Л.- Москва: 2003, 216 с.
- 6) Энциклопедический словарь медицинских терминов // гл. ред. В. И. Покровский. — 2-е изд. — Москва: Медицина, 2001, 960 с.

Литература из интернета:

7) <https://www.academia.edu>.

8) <https://cyberleninka.ru/article/n/diminutiv-yak-rechevaya-neudacha>.

Ключевые слова: диминутивы, терминология, анатомия, зоология, ботаника, форма, метафоризация

Açar sözlər: diminutivlər, terminologiya, anatomiya, zoologiya, botanika, forma, metaforlaşma

Keywords: diminutives, terminology, anatomy, zoology, botany, form, metaphorization

### **Təbiət elmləri terminologiyasında diminutivlər (rus dilinin materialları əsasında)**

#### **Xülasə**

Məqalədə rus dilinin materialları əsasında təbiət elmləri terminologiyasında diminutiv birləşmələrin semantik-funksional özəllikləri sistemləşdirilmiş və təhlil edilmişdir. Diminutiv dedikdə əzizləmə-küçülmə şəkilçiləri ilə yaranmış sözlər nəzərdə tutulur. Bir məqalədə təbiət elmlərinin bütün terminlərini əhatə etmək mümkün olmadığına görə burada yalnız anatomiya, zoologiya, və botanikaya aid diminutiv terminlər tədqiqatə cəlb edilmişdir. Təbiət elmləri terminologiyasında xeyli sayda diminutiv derivasiyalı terminlər və termin birləşmələri mövcuddur və müvafiq olaraq bu məqalə də üç bölmədən ibarətdir: 1) anatomik terminologiya; 2) zooloji terminologiya; 3) botanik terminologiya.

Məqalədə həmçinin nəzərdən keçirilən terminlər sistemində omonimlik və sinonimliyə də diqqət yetirilmişdir. Qeyd edilir ki, anatomik, zooloji və botanik realiyaların adları çox zaman metaforlaşma vasitəsilə yaradılır. Məqalədə nəzərdən keçirilən nümunələrdə metaforlaşma forma oxşarlığı əsasında, yalnız bir halda bu, funksiya uyğunluğu əsasında baş verir. Belə terminlərdə diminutiv şəkilçilər ümumi ədəbi dilə nisbətən daha böyük mənə qazanır, bunların bəziləri isə dəqiq ifadə edilmiş terminoloji status kəsb edir.

#### **Diminutives in the terminology of natural sciences (based on the Russian language)**

#### **Summary**

The article deals with systematization and analysis of the semantic and functional features of diminutive formations in the terminology of the natural sciences on the material of the Russian language. Diminutives are understood as words with diminutive suffixes. Since it is impossible to cover such terms of all natural sciences within the framework of one article, diminutive terms of only the following natural sciences are involved in the study: anatomy, zoology, botany. There are a large number of terms and term combinations with diminutive derivation in the terminology of the natural sciences, and in accordance with this, the article consists of three sections: 1) anatomical terminology; 2) zoological terminology; 3) botanical terminology. Particular attention is also paid to homonymy and synonymy in the system of terms under consideration. It is noted that the naming of anatomical, zoological and botanical realities is often carried out through metaphorization. In the examples considered in this article metaphorization occurs on the basis of the similarity of form, and only in one case it occurs on the basis of similarity in function. In such terms, diminutive suffixes acquire a greater semantic meaning than in the general literary language, and some of them acquire a clearly defined terminological status.

RƏYÇİ: dos. E.Vəliyeva

## ARA SÖZLƏRİN MÜRƏKKƏB CÜMLƏ İLƏ İŞLƏNMƏ XÜSUSİYYƏTLƏRİ

Giriş. Cümlə üzvləri bir-biri ilə qrammatik və məna əlaqələri vasitəsilə bağlanırlar. Sintaktik əlaqələrin tabesizlik növü ilə bağlanan cümlə üzvləri bir-birindən, asılı olmur, bu üzvlərin arasında bərabər hüquqluluq özünü göstərir. Tabesizlik əlaqəsi ilə cümlənin həmcins üzvləri bağlanır. Tabesizlik əlaqəsi isə bir-birindən qrammatik cəhətdən asılı olan cümlə, cümlə üzvləri və söz birləşmələrinin tərəflərinin arasında olur. “Bu əlaqə prosesində bir söz əlaqədə olduğu başqa sözdən asılı olur, bu və ya başqa cəhətdən ona xidmət edir, onu aydınlaşdırır, digər söz isə nisbi müstəqilliyə malik olaraq başqa sözü özünə tabe edir, onun vasitəsilə öz xüsusiyyətlərini meydana çıxarır” [2, s. 13].

Sözlər arasındakı məna əlaqəsi qrammatik bağlılığı formalaşdırır. Məna əlaqələrinin müxtəlifliyi obyektiv aləmdə olan subyekt, predikat, obyekt, proses və onun əlamətləri arasındakı münasibətlərlə şərtlənir. Əgər cümlə və onun üzvlərinin bir-biri ilə bağlılığını bir çevrəyə bənzətsək, bu çevrədən kənar qalan, lakin ondan ayrılmayan, bəzi söz və ifadələr diqqəti cəlb edir. Bu tipli ifadələr cümlə ilə bağlılığını tabeli və tabesizlik əlaqəsindən kənar xüsusi formada tapır. Bu tipli ifadələrin qrammatik və məna bağlılığı formasına görə digərlərindən fərqlidir. Ara sözlərin cümlənin içərisində özünə məxsus mövqeyi və aid olduğu üzv, birləşmə və hissələr vardır.

Ara sözlər cümlə daxilində işlənərək müəyyən semantik mənanın yaranmasına və ya gücləndirilməsinə xidmət edir. Söylənilənləri nəzərə alaraq ara sözlərin cümlədə işlənməsində xüsusiyyətləri önə çəkmək olar. Bu tipli ifadələr sadə cümlənin müxtəlif növlərində və mürəkkəb cümlələrdə işləne bilər. Sadə cümlənin içərisində işlənen ara sözlər bütün cümləyə, cümlənin bir hissəsinə, ayrı-ayrı üzvə aid ola bilər. Bu zaman cümlədə ifadə olunan obyektiv modallıq subyektiv modallıq bildirir. Mürəkkəb cümlədə işlənen ara sözlər isə sadə cümlədən fərqli şəkildə özünü nümayiş etdirir. Bu sözlər mürəkkəb cümlənin komponentlərinin daxilində işlənir və eyni zamanda komponentlərin bağlanmasına, əlaqəsinə xidmət edə bilər.


Ara söz və ara söz birləşmələrinin mürəkkəb cümlədəki yerini və vəzifəsini öyrənmək üçün bir neçə məsələyə diqqət etmək lazımdır.

1. Ara söz və ara söz birləşmələrinin mürəkkəb cümlədə vəzifəsi.
2. Mürəkkəb cümlənin komponentlərində ara söz və ara söz birləşmələrinin işlənmə xüsusiyyətləri.

Tabesiz mürəkkəb cümlənin komponentlərində işlənərkən ara söz və ara söz birləşmələrinin xüsusiyyətləri sadə cümlədə işlənməsindən kəskin fərqlənir. Komponentlərdə işlənen ara sözlər obyektiv modallığa subyektiv münasibət bildirərək cümlənin ümumi modallığına xidmət edir. Bunun üçün biz tabeli mürəkkəb cümlədə işlənen ara sözlərə diqqət yetirməyi qarşımıza məqsəd qoymuşuq. Ara söz, ara söz birləşmələri tabeli mürəkkəb cümlənin komponentlərinin bağlanmasına da xidmət edə bilər. Əlbəttə, bu bağlılıq bağlayıcı, bağlayıcı söz, ədatlar kimi rol oynamır. Lakin tabeli mürəkkəb cümlənin bəzi tiplərinin qurulmasında ara söz və ara söz birləşməsi mühüm rolə malik olur. Belə tabeli mürəkkəb cümlələrdə ara söz və ara söz birləşməsinə cümlədən çıxarmaq və ya ona mənaca yaxın olmayan ara sözlə əvəz etmək mümkün deyildir. Əks halda cümlədə dəyişiklik, mənada anlaşılmazlıq əmələ gəlir. Məsələn:

Güləhmədlə Balının çəkişməsinin ən qızgın yerində Kərəməli işi elə düzəltdi ki, elə bil, onun üstünə su əndərdilər. (Mir Cəlal) Sonra o maşını buradan elə sürdü, elə sürdü ki, sanki bu saat bu yağışlı, çənli-çisəkli gündə onu tutub, bu yad qəbirstanlıqda diri-diri basdıracaqdılar. (Ə.Vəliyev)

Yuxarıda qeyd etdiyimiz cümlələrdə işarə olunan ara sözləri mürəkkəb cümlənin tərkibindən çıxarıldıqda məna dəyişəcək və bu cümləni işlətmək olmayacaq. Cümlənin strukturunda intonasiya və modallığında da nəzərə çarpacaq keyfiyyət dəyişikliyi baş verəcək.



Buradan bu nəticəyə gəlmək olar ki, bəzi tabeli mürəkkəb cümlənin içərisində ara sözün işlənməsi zəruri xarakterə malikdir.

Ara söz və ara söz birləşməsi leksik mənası olmayan, cümlə ilə qrammatik əlaqəyə malik olmayan və cümlə içərisində lazımsız sözlər deyildilər. Ara söz və ara söz birləşməsinin mürəkkəb cümlənin tərkib hissəsində işləne bilməsi aşağıdakı şərtlərdən aşıdır.

Baş və budaq cümlənin bağlanma vasitəsinin tələb edilən xüsusiyyətlərindən.

Baş cümlədəki izah olunması sözün leksik - semantik mənasından.

Baş və budaq cümlə bir-biri ilə guya, guya ki, sözləri və ya mı, mi, mu, mü ədatı vasitəsi ilə bağlandıqda budaq cümlədə ara söz və ara söz birləşməsi bağlama funksiyasında işlənmir, ona görə ki, bu sözlərin özlərində modal çalarlığı yaratmaq imkanı vardır.

A.N.Kononov “guya, guya ki” sözlərini tabelilik bağlayıcılara aid etmiş və göstərmişdir ki, bu bağlayıcılar müqayisə mənasında cümlələri bağlamaqla yanaşı yaratmağa xidmət edə bilirlər [6, s. 329].

Z.Əlizadə “sanki, elə bil, elə bil ki, guya” sözlərin modal sözlərə daxil etmiş və bu haqqda yazırdı ki, bu sözlər müqayisə edilən, oxşadılan, təsəvvür olunan fikrin həqiqətə uyğun olmadığını bildirir və cümləyə müxtəlif mənə çalarlığı verir. [3, s. 116] Yəni qeyri-reallığı əks etdirir.

M.Hüseynzadə bu sözləri müqayisə və bənzətmə bildirən bağlayıcılara daxil etmiş və göstərmişdir ki, bunlar ən çox tabeli mürəkkəb cümlənin tərkibindəki müqayisə budaq cümləsini baş cümləyə bağlamağa xidmət edir. [4, s. 325]

Ə.Z.Abdullayev «Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr» adlı kitabında bu sözlərin mürəkkəb cümlənin hissələrinin bir-birinə bağlanması xidmət etdiyini və real olmayan hərəkəti və ya hadisəni bildirdiyini qeyd edir. [2, s. 136]

Ə.Abdullayev bu tipli vahidlərin model söz olduğunu qəbul etmiş və müqayisə məzmununun qabarlılığını nəzərdən qaçırmamışdır.

Deməli, bu sözlər vasitəsi ilə cümlədə subyektiv modallıq əksini tapır. Belə cümləyə ikinci dəfə subyektiv modallıq bildirən sözün əlavə olunmasına ehtiyac qalmır və bu nitqdə tələb olunmur. Cümlənin obyekt modallığına istiqamət verir, yönləndilir. Xan ona elə nəzərlə baxırdı ki, sanki uzaq, sirli ölkədən gətirilmiş naməlum yırtıcıya baxırdı. (C.Məmmədov); Elə ki, ləzzətli bişmiş buğlana-buğlana süfrəyə gətirirəm, adamlar şirin-şirin yeyirlər, elə bil dünyanı mənə bağışlayırlar. (B.Bayramov); Zavallının ürəyi elə atlanırdı ki, saiki bu saat partlayacaqdır. (S.S.Axundov); Gülüşü elə qaynayırdı ki, deyəsən, qarqara eləyirdi. (Mir Cəlal)

Bu sözlərin morfoloji təyinatında müxtəlifliyin olmasına baxmayaraq, bu sözlər əslində modal sözlərdir. Modal sözlərin bir nitq hissəsi kimi əsas sintaktik vəzifəsi ara söz olmaqdır. Bu tipli ara sözlərin cümlədə əlavə bir funksiyası baş və budaq cümlədə bağlama vasitəsi olmaqdır.

«Mı, mi, mu, mü» ədatı vasitəsilə bağlanan tabeli mürəkkəb cümlələrdə də ara söz işlənir, və ya işlənməsinə az rast gəlinir. Baş cümləsi sual formasında olan tabeli mürəkkəb cümlənin bağlanması ara söz və ara söz birləşməsi iştirak etmir.

Yaxşı olmazmı, məktubu aparım ona göstərim (S.S.Axundov); Sən ona demədinmi ki, biz onu çox gözlədik. (C.Məmmədov); Sofiya Aleksandrovna, bu gecə sirk açılır, yaxşı olmazmı ki, bu gecə Əsrəfi aparaq. (S.S.Axundov).

Bunu qeyd etmək lazımdır ki, ara sözlərin, söz birləşmələri komponentin içərisində işlənə bilər, ancaq bu işlənmə bağlama xarakterinə malik olmur. Komponent daxilində işlənmədə də bəzi məhdudiyət özünü göstərə bilər.

Budaq cümləsi «kim, kim ki, hər kim, hər kəs, nə, hara» bağlayıcı sözləri vasitəsilə formalaşan və xəbəri şəkildəşmiş «sa, sə» ədatı vasitəsi ilə bağlanan tabeli mürəkkəb cümlənin baş cümləsində ara sözün bağlama vasitəsi kimi işlənməsi məhdud xarakterə malikdir. Ona görə ki, bu vasitəsilə qurulan tabeli mürəkkəb cümlələrin leksik-semantik mənasında konkretlik vardır.

Kim istəyir ki, Xanlar iclasımızın sədri olsun əlini qaldırsın (Mir Cəlal); hər kim məni istəmir, gedə bilər (C.Dağlı); Kim ki, kolxozları birləşdirməyin əleyhi nədir, əl qaldırsın (Ə. Əylisli).

II. Baş cümlənin xəbərinin leksik - semantik mənasından asılı olaraq budaq cümlədə ara sözün işlənməsində iki vəziyyətlə qarşılaşırıq. Bu zaman bağlama vasitəsi kimi bir başqa olmasa da, mənaya güclü təsir özünü göstərir.

Baş cümlənin xəbəri elə leksik mənalı sözlə ifadə olunur ki, özündən sonrakı aydınlaşdırıcı cümlədə – yəni budaq cümlədə ara söz və ara söz birləşməsi işlətmək mümkündür. Belə ki, baş cümlənin xəbəri cümlədə ara söz və ara söz birləşməsinin işlədilməsi üçün şərait yaradır.

a) Baş cümlənin xəbəri tənqidi proseslə ifadə olunduqda. Məsələn, düşünmək, qərara gəlmək, fikirləşmək, zənn etmək, başa düşmək, güman etmək.

Düşünürdüm ki, doğrudan da, Zahidin şirin söhbətləri zahirən mülayim xasiyyəti mənim üçün ideal ola bilməz. (Mir Cəlal); O güman edirdi ki, gəlini, nəhayət, ömründə bir dəfə yumşaq xasiyyətindən əl çəkəcək. (M.Hüseyn); Gənc elə fikir etdi ki, deyəsən, qoca vədəsini unudub yuxuya daddı. (S.S.Axundov).

b) Emosional münasibət bildirən fellərlə ifadə olunduqda, sevinc, kədər, əsəbilik, şadlıq, təəccüb və s. bildirən fellərlə ifadə olunduqda. Şadlanmaq, kədərlənmək, təəccüblənmək, əsəbiləşmək, acıqlanmaq və s.

Leyla isə buna çox şadlanırdı ki, deyəsən, qardaşı ona Liya ilə gəzməyə mane olmurdu. (S.S.Axundov); Qorxurdum ki, bəlkə də, bu adam məni öz hərəkətlərinə alışıdır. (Mir Cəlal); Arzu elədim ki, nə olaydı, bizim də qapı açılaydı və oradan keçən Zərifə bizim ağ güllərimizə baxıb sevinəydi. (M.Cəlal)

B. Baş cümlənin xəbəri elə leksik -semantik mənalı fellərlə ifadə olunur ki, asılı cümlədə – yəni budaq cümlədə ara söz və ara söz birləşməsinə işlətmək ya mümkün olmur və ya ara söz və ara söz birləşməsinin işlənmə dairəsi daralır. Bu fellər konkret mənə bildirir, onların ehtimal, güman mənalı ara sözlərlə işlənməsi məhdudlaşır.

a) Baş cümlənin xəbəri görmə və eşitmə prosesini ifadə edən fellərlə ifadə olunur; görmək, eşitmək, baxmaq.

Gördüm ki, o gəlib. Eşitdim ki, səndən danışdırlar. Kəndlilər qəbrə baxdıqda gördülər ki, Molla Qasım meyit qucaqlayaraq huşsuz uzanmışdır (Mir Cəlal).

Xəbəri belə mənalı fellərlə ifadə olunan baş cümlədən sonra ara sözün işlənməsinə demək olar ki, rast gəlinir. Çünki cümlənin özünün leksik mənasında həqiqilik, konkretlik vardır. Lakin iddia etmək olmaz ki, bu fellərdən sonra gələn budaq cümlədə ara söz və ara söz birləşməsi qətiyyənlə işlənə bilməz. Əlbəttə, leksik mənasından asılı olaraq budaq cümlədə ara söz və ara söz birləşməsi işlənə bilər. Bu həqiqilik, konkretlik mənası ara sözlərin işlənməsinə şərait yaradır.

«Mən gördüm ki, o gəldi» və «mən fikirləşdim ki, o gələcək» cümlələrini müqayisə etdikdə fikrimizi daha aydın başa düşmək olar. Birinci cümlədə «şahidlik» vardır. Bu yolla əhvalatın konkret olaraq baş verdiyinə şahidlik edir. İkinci cümlədə

ehtimallıq bildirən «deyəsən, bəlkə, yəqin» mənalı ara sözləri işlətmək mümkündür. Çünki ikinci cümlədə birincidəki kimi konkretlik yoxdur. Bu da fellərin leksik-semantik mənasından asılıdır.

Bildi ki, kitabı alacaqlar. (Mir Cəlal).

b) Baş cümlənin xəbəri «şübhəsiz, şəksiz, məlumdur, aydındır, şübhə ola bilməz, doğrudur, düzdür» kimi sözlərlə ifadə olunduqda budaq cümlədə ara söz və ara söz birləşməsinin işlənməsinə ehtiyac qalmır. Çünki bu ifadələr vasitəsilə cümlədə elə məna əmələ gəlir ki, söylənilən fikir hamıya məlumdur, inandırıcıdır və buna şübhə etmək olmur. Deməli, ara söz və ara söz birləşməsinin işlənməsinə ehtiyac qalmır.

Yoldaş direktor anlamalıdır ki, zavod fəhlələrinədir. (Mir Cəlal); Aydın ki, hər canlı üçün xüsusi ekoloji şərait lazımdır. («Ədəbiyyat və inçəsənət qəzeti»); Yəqindir ki, müsavirədə hamının gözü məndə olacaqdır. (Ə.Vəliyev); Yoldaşlar, bizə aydın oldu ki, Əntərzadə bir klub işçisi deyil, xalisçə fırılacaqdır. (Mir Cəlal).

Tabeli mürəkkəb cümlənin ayrı-ayrı növlərində ara söz və ara söz birləşməsinin iştirakı və ya zəruriliyi eyni deyildir. Yuxarıda qeyd etdiyimiz hallardan başqa elə tabeli mürəkkəb cümlələr vardır ki, onlarda ara sözün işlənməsi maraqlı xüsusiyyətlərin meydana çıxmasına səbəb olur. Tərzi-hərəkət budaq cümləsində ara sözün işlənməsi digər budaq cümlələrdən bir qədər fərqlidir.

Ə.Z.Abdullayev tərzi-hərəkət budaq cümləsini mənacə üç qrupa ayırır [2, s. 295].

1. Nəticə bildirənlər. 2. Məqsəd bildirəndər. 3. Müqayisə bildirənlər.

Məqsəd və müqayisə tipli tərzi-hərəkət budaq cümləsində ara söz və ara söz birləşməsinin işlənməsi maraqlı xüsusiyyət daşıyır. Məqsəd tipli tabeli mürəkkəb cümlədə ara söz və söz birləşmələri işlənmir. Bu tipli mürəkkəb cümlənin baş cümləsinin xəbəri çox zaman felin əmr formasında olan III şəxsin təkli ilə ifadə olunur [2, s. 296]. Əmr cümləsi isə tabeli mürəkkəb cümlənin baş cümləsi olduqda budaq cümlədə ehtimal mənalı ara söz işlənmə bilmir.

Bu haqda V.V.Amocova belə qeyd edir: «Baş cümləsinin xəbəri əmr şəkli ilə ifadə olunan tabeli mürəkkəb cümlələrdə ara söz və ara söz birləşmələri işlənmə bilmir» [5, s. 45].

Baş cümləsinin xəbəri felin vicib forması ilə ifadə olunan cümlələrdə də ehtimal mənalı ara sözlər işlənmir: Elşad, sən Yaxşı fikir verməlisən ki, yaxşı qayıq sürməyi öyrənəsən. (Ə.Hacıyev); Sən mənə söz verməlisən ki, mənim işlərimə qarışmayacaqsan; O, bu görüşdə qalib gəlməlidir ki, finala çıxa bilsin. («İdman» qəzeti, 1978).

Müqayisə tipində isə vəziyyət tamamilə əvvəllərin əksinədir. Tərzi-hərəkət budaq cümləsinin bu tipində ara söz və ara söz birləşməsi olmadan cümləni qurmaq mümkün deyildir. Bu tipdə “elə bil, guya, sanki, elə bil ki, guya ki, deyəsən” ara söz və ara söz birləşmələri iştirak edir. Bu zaman baş cümlədə «elə, belə, necə» sözləri işlənilir. Belə tabeli mürəkkəb cümlədə ara söz və ara söz birləşməsi cümləyə elə daxil olur və onun içərisində özüne elə yer edir ki, onları cümlədən çıxarmaq cümlədə boşluq, anlaşılmazlıq əmələ gətirir.


Siz nə qədər dərin bir duyğu ilə, necə ehtirasla oxuyursunuz, elə bil, özünüz yazıbsınız. (C.Məmmədov) - Qəzeti yoldaşlarımdan əlindən aldım, sanki hərfləri gözümlə yeyəcəkdim. (M.Cəlal).

Birinci cümlədəki «elə bil», ikinci cümlədəki «sanki» sözünü cümlədən çıxardıqda belə vəziyyət alınır. Siz nə qədər dərin bir duyğu ilə necə ehtirasla oxuyursunuz, özünüz yazıbsınız. Qəzeti yoldaşlarımdan əlindən aldım, hərfləri yeyəcəkdim.

Məlumdur ki, heç kim belə cümlə qurmaz və deməz. İkinci vəziyyətdə cümlədəki məna pozğunluğu özünü daha aydın büruzə verir. Əgər ara söz və ara söz birləşməsi cümlə ilə, onun üzvləri ilə qrammatik və məna əlaqəsi ilə bağlı olmadığını qeyd edən dilçilərlə razılaşısaq, onda bu vəziyyəti nə ilə izah etmək olar. Əlbəttə, dil özüne lazım olmayan ifadələri kənara atır. Dil faktları ilə bunu göstərmək olar. Dillə heç nə, kiçik bir şəkilçi də lazım olmadan yaranmır və yaşamır. Ara sözlər də lazım olmayan, dildə rahat yer tapan ünsürlər deyil. Onlar dildə lazımdır və cümləyə, onun üzvlərinə özünəməxsus qrammatik, həm də məna cəhətdən bağlıdırlar. Şərt budaq cümləsində də ara sözlərin işlənməsi bəzi spesifik xüsusiyyətlərə malikdir. Şərt budaq cümləsi baş cümləyə «madam ki» bağlayıcısı ilə bağlanarkən baş cümlədə “deməli, əlbəttə, yəqin, doğrudan, doğrudan da, bəlkə” və s. ara sözlər işlənilir.

Madam ki, anbardə yeyinti olub, deməli, sədr də, anbardar da günahkardır. (Ə.Əylisli); Madam ki, sən məsləhət bilirsən, əlbəttə, mən də etiraz etmipəm.; Manam ki, anan da razıdır, deməli, sən də razılaşmağın məsləhətdir.; Madam ki, bizim sözüməzə inanmırsınız, deməli, şahidləri çağırmağıq. (P.Makulu).

Şərt budaq cümləsinin də ara sözlərin işlənmə sxemini belə köstərmək olar.



Bu ara sözlər şərt budaq cümləsinin bu qrupunda olanlar üçün əsas təşkil edir. Qarşılaşdırma tipli budaq cümlənin yaranmasında da ara sözlər mühüm rol oynayır.

Ə.Z.Abdullayev tabeli mürəkkəb cümlənin qarşılaşdırma budaq cümləsinin bir tipində budaq cümlədə «düzdür, doğrudur» ara sözlərinin işlənmə dinamikasının çox olduğunu qeyd edir. [2]

Qarşılaşdırma budaq cümləsində ara söz əsil mənasında bağlayıcı kimi cümlənin əvvəlində işlənilir. Baş və budaq cümlə sərhəddində ancaq, amma, lakin bağlayıcısından istifadə edilir.

Doğrudur, əvvəllər bağça müdirinin xırdaca davakar oğlu mənə göz verib işıq vermədi: gah xörəyimə torpaq tökdü, gah pa-pağımı başımdan götürüb ayağının altına saldı, ancaq çox keçmədi onu da yola gətirdilər. (M.Cəlal); Düzdür, mən Əlimurad

dayının nə o portfeli açdığını görmüşdüm, nə o qırmızı qələmlə bir şey yazdığını görmüşdüm, ancaq orasını heç vaxt ağılıma gətirməmişdim ki, onun savadı olmaya bilər (İ.Əfəndiyev).

Qarşılaşdırma tipli tabeli mürəkkəb cümlənin başqa tiplərində leksik mənasından asılı olaraq ara söz və ara söz birləşmələri işləyə bilər. Lakin bu zaman onlar baş və budaq cümlənin bağlanmağı üçün vasitə olurlar. Cümləyə məna çalarlığı yaratmaq və modal cəhətdən xidmət edirlər.

Nəticə. Ümumiyyətlə, ara söz və ara söz birləşmələrinin mürəkkəb cümlədə işlənməsi üçün aşağıdakılar xarakterikdir: 1. Ara söz və ara söz birləşmələri mürəkkəb cümlənin tərkib hissələrində, yəni baş və budaq cümlədə çox işlənir. 2. Hər tabeli mürəkkəb cümlənin növündən, ifadə etdiyi mənadan asılı olaraq tərkibində müəyyən ara söz və ara söz birləşməsi işləyə bilər. 3. Ara söz və ara söz birləşməsi mürəkkəb cümlənin tərkibində adi şəkildə, yəni tabeli mürəkkəb cümlənin bağlanması üçün heç bir zərurilik daşımada işləyə bilər. 4. Ara söz və ara söz birləşməsi mürəkkəb cümlənin zəruri hissələrindən biri-nə çevrilə bilər.

## ƏDƏBİYYAT

- 1) Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili. IV h., Bakı: Şərq-Qərb, 2007
- 2) Abdullayev Ə.Z. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı: Maarif, 1974, s. 136
- 3) Əlizadə Z. Müasir Azərbaycan dilində modal sözlər. Bakı: Maarif, 1965, s. 116
- 4) Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı: Maarif, 1973, s. 325
- 5) Амосова В.В. Вводные модальные единицы в составе сложного подчиненного предложения. Куйбышев, 1971, с. 45
- 6) Кононов А.Н. Грамматика современного узбекского языка. М.:1960, с. 329
- 7) Пещковский М.М. Русский синтаксис в научном освещении. М., 1920, с. 104.

Açar sözlər: mürəkkəb cümlə, ara söz, sintaktik əlaqə, baş cümlə, budaq cümlə

Key words: complex sentence, intermediate word, syntactic connection, main sentence, branch sentence

Ключевые слова: сложное предложение, промежуточное слово, синтаксическая связь, заглавное предложение, ветвь предложения

Ara sözlərin mürəkkəb cümlə ilə işlənmə xüsusiyyətləri

Xülasə

Məqalədə mürəkkəb cümlələrdə ara sözlərin işlənmə xüsusiyyətləri və funksiyalarından danışılır. Qeyd olunur ki, ara sözlər cümlə daxilində işlənərək müəyyən semantik mənanın yaranmasına və ya gücləndirilməsinə xidmət edir. Bu sözlər mürəkkəb cümlənin komponentlərinin daxilində işlənir və eyni zamanda komponentlərin bağlanmasına, əlaqəsinə nail ola bilər. Həmçinin tabeli mürəkkəb cümlənin komponentlərində işlənməyə ara söz və ara söz birləşmələrinin xüsusiyyətləri sadə cümlədə işlənməsindən kəskin fərqləndiyi nümunələrlə əsaslandırılır. Yəni komponentlərdə işlənməyə ara sözlər obyektiv modallığa subyektiv münasibət bildirərək cümlənin ümumi modallığına xidmət edir.

Məqalədə tabeli mürəkkəb cümlələrdə işlənməyə ara sözlərin xüsusiyyətlərindən də geniş bəhs edilir və ara sözlərin budaq cümlələrdə işlənməyə sxemi verilir. Göstərilir ki, təqdim olunan nümunələrdə işarə olunan ara sözlər mürəkkəb cümlənin tərkibindən çıxarıldıqda məna dəyişər və o cümləni işlətmək mümkün olmaz. Yəni cümlənin strukturunda, intonasiya və modallığında da nəzərə çarpacaq keyfiyyət dəyişikliyi baş verər.

## Features of processing intermediate words with a complex sentence

### Summary

The article discusses the features and functions of the development of intermediate words in complex sentences. It is noted that intermediate words are developed within a sentence and serve to create or strengthen a certain semantic meaning. These words are used within the components of a complex sentence and at the same time can achieve the connection of the components. Also, when used in the components of a subordinate complex sentence, the features of the intermediate and intermediate combinations are based on examples that differ sharply from the processing in a simple sentence. That is, the interjections used in the components serve the general modality of the sentence, expressing a subjective attitude to the objective modality. The article also discusses the features of intermediate words used in subordinate compound sentences and gives a scheme of developing intermediate words in branch sentences. It is shown that in the examples presented, the meaning changes when the interjections indicated are removed from the complex sentence, and it is impossible to use that sentence. That is, there will be a significant qualitative change in the structure, intonation and modality of the sentence.

## Особенности обработки промежуточных слов в сложном предложении

### Резюме

В статье рассматриваются особенности и функции развития промежуточных слов в сложных предложениях. Отмечается, что промежуточные слова развиваются внутри предложения и служат для создания или усиления определенного семантического значения. Эти слова используются внутри компонентов сложного предложения и в то же время могут обеспечить соединение компонентов. Кроме того, при использовании в компонентах придаточного сложного предложения особенности промежуточных и промежуточных сочетаний основаны на примерах, которые резко отличаются от обработки в простом предложении. То есть междометия, используемые в

компонентах, служат общей модальности предложения, выражая субъективное отношение к объективной модальности.

В статье также рассматриваются особенности промежуточных слов, используемых в придаточных сложных предложениях, и дается схема развития промежуточных слов в ответительных предложениях. Показано, что в представленных примерах значение меняется, когда указанные междометия удаляются из сложного предложения, и использовать это предложение невозможно. То есть произойдет значительное качественное изменение структуры, интонации и модальности предложения.

RƏYÇİ: dos. S.Abbasova

## Gülnarə Şaməddin qızı Nəşibova<sup>8</sup> TÜRK DİLLƏRİNDƏ SİFƏTİN MÜQAYİSƏ DƏRƏCƏSİ

Sifətin müqayisə dərəcələrindən dilçilikdə bir qrammatik kateqoriya kimi bəhs olunduğu hamıya məlumdur.

Başqa dillərdə, məsələn, rus dilində sifətin müqayisə dərəcələrinin xüsusi morfoloji əlamətləri vardır. Bu əlamətlərin yardımı ilə sifət həm müqayisə, həm də üstünlük dərəcələri üzrə dərəcələnilir; məsələn, umniy-umnee, umneyşiy; krasiviy-krasivee, krasiveyşiy; stroqiy-stroje, strojayşiy və s.

Lakin müasir rus ədəbi dilində sifətin müqayisə və üstünlük dərəcələri sintaktik (analitik) yolla da düzəldilir və bu qaydanın müasir dildə daha məhsuldar olmasına baxmayaraq, rus dilində sifətin müqayisə dərəcələri morfoloji əlamətlərinə görə bir sistem şəkli alaraq, morfoloji kateqoriyanın tələblərinə də uyğun gəlir. Bunun da nəticəsində rus dilində sifətin müqayisə dərəcələri sistemi morfoloji bir kateqoriya kimi də qəbul edilmişdir.

Müasir türk ədəbi dilində də sifətlər əlamət və ya keyfiyyətin çox və ya azlığını bildirmək üzrə dərəcələnilir. Bunu aşağıdakı cədvəldən daha aydın görmək olar.

I forma	II forma	III forma
Böyük	büyürek/böyükçe	böyücek
Küçük	küçürek/küçükçe	küçükcek/küçücük
Körpe	körpece	körpecik
Yumuşak	yumuşakça	yumuşacık
Ufak	ufarak/ufakça	ufacık
Kolay	kolayca	kolaycacık
Geniş	genişçe	genişcecik
İnce	incerek	incecik
Güzel	güzelce	güzecik

Həmin sifətlərin cədvəl üzrə göstərilən II forması I formaya, yəni adi dərəcəyə nisbətən əlamət və ya keyfiyyətin artıqlığını, III formanın isə II formaya nisbətən daha da çox olduğunu göstərir. Türk dilində sifətin dərəcələnmə forması həmin sifətlərlə qurtarmır və onların sayını artırmaq mümkündür. Müasir türk dilinə aid bədii əsərlərə nəzər saldıqda məlum olur ki, sifət dərəcələrinin düzəldilmə formaları, qaydaları öz müxtəlifliyi etibarilə başqa türk dillərindən əhəmiyyətli dərəcədə fərqlənir.

Buraya kimi dediklərimizdən aydın olur ki, müasir türk ədəbi dilində keyfiyyət və ya əlamətin çox və ya azaldığını göstərmək üzrə sifət öz-özlüyündə dərəcələnmə qabiliyyətinə malikdir və bütün bu proses morfoloji kateqoriyanın tələbinə uyğun olaraq şəkli əlamətlərlə dəyişilir.

Lakin sifətin müqayisə dərəcələrinin düzəldilməsi xüsusiyyəti bununla qurtarmır. Ümumi dilçilikdə qəbul olunmuş qaydaya əsasən, sifətin müqayisə dərəcələrinin özünə xas spesifik xüsusiyyətləri vardır ki, biz bu xüsusiyyətlərin nədən ibarət olduğunu aşağıda izah etməyə çalışacağıq.

Sifət, ümumiyyətlə, əşyalara xas olan və ya onlara isnad edilən əlamət, keyfiyyət və ya hər hansı başqa bir xüsusiyyəti səciyyələndirən nitq hissəsidir. Sifətin həyatiliyi, mövcudluğu onun əşyalarla daima sıx əlaqədə olmasındadır. Əşyalarla yanaşı, sifət müxtəlif təbiət hadisələrini də xarakterizə edir. Buna görə də əşya və ya hadisələrin müxtəlif dərəcədə əlamət və ya keyfiyyətə malik olduqlarını onların bir-biri ilə tutuşdurulması, müqayisəsi yolu ilə müəyyən etmək mümkündür. Beləliklə də sifətin müqayisə dərəcələrindən danışmaq əşyaların bir-birinə olan əlaqəsindən danışmaq deməkdir.

Əşyalar arasında müqayisə olmadıqda onlar arasındakı münasibət, əlaqə də ötrütlü qalır. Başqa sözlə desək, əşyaların keyfiyyət və ya əlamətcə birinin başqasından az və ya çox dərəcədə fərqli olması müəyyənləşdirilmir. Çünki müqayisənin özü də əşyaların əlaqəsindən, bir-biri ilə tutuşdurulmasından ibarətdir.

Ümumiyyətlə, əşya və hadisələrin eyni keyfiyyət və ya əlamətcə müqayisəsi nədən ibarətdir? Bu, həmin məsələnin həllində böyük əhəmiyyət kəsb edir.

Yuxarıda göstəriləyi kimi, müqayisə əşyaların bir-birinə olan münasibətindən, əlaqəsindən doğur. Buna görə də sifətin müqayisə dərəcələrinin spesifik xüsusiyyəti, birinci növbədə, eyni əlamət və ya keyfiyyətli əşyaların bir-birinə olan münasibətindən, əlaqəsindən ibarətdir. Bu barədə danışarkən akad.V.Vinoqradov yazır: «качество отскваetsя v oтноşenii predmeta k predmetu. Oтноşenie k predmetu lojitsя v osnovu kaçestvennoy xarakteristiki» [3, 56].

Məlumdur ki, əşyalara məxsus olan əlamətlər öz-özlüyündə ayrıca bir əşya deyildir. Təbiətdə varlıqlar meydana gəldikdən sonra onları bir-birindən fərqləndirmək üçün əlamətlər də meydana gəlmişdir. Məsələn, təbiətdə insanların hamısı eyni xüsusiyyətlərə malik deyildir. Bunlardan biri uzun, digəri qısa boylu, biri istedadlı, başqa birisi istedadsız olur və s.

Buna görə də əlamət və ya keyfiyyət əşya və hadisələrin təbiətini xarakterizə edən, bir əşya və hadisəni başqalarından fərqləndirən qrammatik bir kateqoriya olduğundan, onu əşyalardan ayıraraq mücərrəd bir məfhum kimi götürmək olmaz. Eləcə də təbiətdəki varlıqlar öz-özlüyündə müəyyən əlamətlərə malik olub, bu əlamətlərlə səciyyələndirildiyindən onları da əlamətlərdən ayırmaq mümkün deyildir. Deməli, əşyasız əlamət, əlamətsiz də əşya yoxdur və bunları bir-birindən ayırmaq olmaz. Buradan belə nəticə çıxır ki, müqayisə yalnız tərəflərin bir-biri ilə əlaqəsində deyil, həmçinin müqayisə edilən tərəflərin məlum keyfiyyət və ya əlamətləri arasında da olur.

Əşyaların, ümumiyyətlə, keyfiyyət və ya əlamətcə fərqlənməsindən danışdıqda qeyd etmək lazım gəlir ki, əşyalar, adətən, ya müxtəlif əlamətlərinə görə, ya da eyni cinsdən olan əlamətlərin müxtəlif kəmiyyətinə görə fərqlənir. Məsələn, müxtəlif rəngdə iki karandaş götürək. Əgər həmin karandaşlardan biri yaşıl, digəri qırmızıdırsa, onları əlamətcə fərqləndirmək də çətin deyildir. Deməli, əşyaların hər ikisi müxtəlif rəngdə (yaşıl və qırmızı) olduğundan bu əlamətləri müqayisəyə də ehtiyac yoxdur.

Əgər hər iki karandaş bir əlamətə eyni dərəcədə malik olarsa, bu o deməkdir ki, onlar arasında əlamət fərqləri də yoxdur. Karandaşlardan biri o birindən çox və ya az dərəcədə qırmızı olduqda isə onlarda olan eyni əlamətin kəmiyyətcə fərqi də meydana çıxır. Əşyaların eyni keyfiyyət və ya əlamətlərindəki kəmiyyət fərqləri də öz-özlüyündə bilinmir. Bu fərqlər yalnız müqayisə nəticəsində aydınlaşır.

Beləliklə, tutuşdurulan əşyaların məlum əlamətlərindəki kəmiyyət fərqlərini müqayisə yolu ilə sifətin dərəcəsi də müəyyən edilir. Məsələn, qırmızı rəngdə olan karandaşların birinin daha qırmızı, çox qırmızı və s. dərəcədə olması aşkar olunur. Deməli, sifətin müqayisə dərəcələrinin spesifikasiyasını müəyyən etdikdə bunu da unutmamaq olmaz ki, ümumiyyətlə, sadəcə olaraq keyfiyyət və ya əlamətlər deyil, iki və ya daha çox əşyanın məlum keyfiyyət və ya əlamətinin kəmiyyətləri müqayisə olunur.

Beləliklə, bir və ya bir neçə əşyanın əlamət və ya keyfiyyəti kəmiyyətinin başqa bir və ya bir neçə əşyanın məlum əlamət və ya keyfiyyətinin kəmiyyətinə olan nisbətinə müqayisə dərəcəsi deyilir.

Sifətin müqayisə dərəcələri kateqoriyası ümumi dilçilikdə yalnız bu cür anlaşılır. Həmin qaydaya uyğun olaraq, müasir türk və başqa türk ədəbi dillərində morfoloji yolla sifətin müqayisə dərəcəsi yalnız -rak, -rek şəkilçiləri vasitəsilə düzəldilir, üstünlük dərəcəsinin isə heç bir morfoloji əlaməti yoxdur.

Sifətin cədvəldə göstərdiyimiz dərəcələnmə formaları ilə müasir türk ədəbi dilində eyni əlamət və ya keyfiyyətdən olan iki və ya daha çox əşyanın müqayisəsini bildirmək mümkün deyil. Sifətin həmin dərəcələnmə formaları ilə hər hansı müəyyən bir əşya, şəxs və ya hadisənin başqa əşya ilə bilavasitə müqayisəsi olmadan özünün malik olduğu dərəcəsi bildirilir. Bu cəhətdən də demək olar ki, rus dilinə nisbətən türk dillərində daha çox morfoloji əlamətlər inkişaf etmişdir. Eyni əlamət üzrə iki və daha çox əşyanın bilavasitə müqayisəsini ifadə etmək deyil, yalnız müəyyən bir əşyanın malik olduğu əlaməti bildirdiklərindən -ca, -cek, -cık və onların başqa fonetik variantlarını müasir türk ədəbi dilində sifətin müqayisə dərəcələrinin düzəldilməsi üçün morfoloji bir əlamət hesab etmək olmaz.

Müasir türk ədəbi dillərində sifətlərin müqayisə dərəcələrinin düzəldilməsi əsasən sintaktik yolla olur ki, bu da türk dillərinin öz quruluşu və spesifikasiyasından irəli gəlir.

Qeyd etmək lazımdır ki, başqa türk dillərindən fərqli olaraq, müasir türk ədəbi dilində sifətin müqayisə dərəcələrinin sintaktik yolla ifadə forması sifətin artıqlıq, çoxaltma mənası bildiren düzəldilmə formaları ilə müəyyən əlaqədə olur və bununla da əlamət və ya keyfiyyət kəmiyyətcə daha da artırılır. Bu forma müasir türk ədəbi dilində geniş şəkildə istifadə edilir. Məsələn: Bu istiqna ifadəsi, biraz dolğun və alttaki daha irice olan dudaklarında tamamilə açıq bir hal alıyordu; - Çocukluğumda kurduğum hayallere benziyen, fakat onlara nazaran daha delice,... Şeyler tavassur ediyordum (S.Ali. Kürk Mantolu Madonna) - O tümsek berikinden az daha yüksekçe (Y.Kemal. İnce Memed)- ... oralarda otel ve ahır vaziyesini gören hanlar vardır: kasabanın öbür evlerinden daha büyücek, hatta iki katlı bir bina... (V.Sıtkı. Memleket Hikayeleri) və s.

Türk dilində sifətin müqayisə dərəcələrinin düzəldilməsində sintaktik və morfoloji formaların əlaqəsi onlara bir növ sintaktik-morfoloji kateqoriya şəklində verir.

Azərbaycan dilində sifətin adı dərəcəsini xarakterizə edərkən prof. M.Hüseynzadə göstərir ki, «Adi dərəcə... həm məzmun, həm də şəkildə başqa dərəcələrdən onunla fərqlənir ki, bu, bütün dərəcələr üçün meyar hesab olunur» [1, 134].

Akademik V.V.Vinoqradov isə bu barədə belə deyir: «Sifətin müqayisə dərəcələri haqqında müasir qrammatik nəzəriyyədə, hər şeydən əvvəl, terminologiyanın özü, xüsusən adı dərəcənin adlandırılması tam mənasında dərk edilməmişdir» [3, 38].

Elə bu nöqtəyi-nəzərdən də müasir türk dillərində sifət dərəcələrinin təsnifatında adı dərəcə barəsində dilçilər arasında müəyyən fikir ayrılığı vardır. Belə ki, dilçi-türkoloqlardan bəziləri sifət dərəcələrinin təsnifatında adı dərəcəni birinci olaraq göstərirlər; bəziləri isə onu sifət dərəcəsi kimi deyil, bir çıxış nöqtəsi kimi izah edir və bu səbəbdən də adı dərəcəni sifətin müqayisə dərəcələri səpkisinə daxil etmirlər.

Müasir türk, həmçinin türk sistemli başqa dillərdə sifətin müqayisə dərəcələrinin həllində mübahisəli məsələlərdən biri də azaltma, çoxaltma və şiddətləndirmə dərəcələridir. Çünki bəzi dilçilər həmin mənaları bildiren sifətləri əşyaların eyni əlamət və ya keyfiyyəti üzrə müqayisəsi ilə qarışdırırlar.

Yuxarıda qeyd etdik ki, sifət dərəcələrinin meyarı sifətlərin adı dərəcəsidir. Buna görə də əgər hər hansı bir əşyanın keyfiyyət və ya əlaməti adı dərəcədən az olarsa, o zaman azaltma dərəcəsi yadadır. Məsələn, qırmızımtıraq tam mənada qırmızı deyil, qırmızı rəngə oxşar, bir az qırmızı deməkdir. Həmçinin də sarımtıraq dedikdə tam mənada sarı deyil, həmin əşyada sarılıq əlamətinin bir oz olması anlaşılır.

Bunlarla yanaşı, sifətlərin digər bir forması da var ki, onlar əksinə, əlamət və ya keyfiyyətin adı dərəcədən artıq olduğunu bildirir. Belə ki, müasir türk dilində güzelce, iyice, büyükçe, bolca; büyücek, küçücük, daracık və başqa səpkidən olan sifətlərlə əlamət və ya keyfiyyətin təyinlik dərəcəsi artırılır, çoxalır.

Q.İ.Ramsted Altay dillərində təkrarın müxtəlif formalarından danışarkən haqlı olaraq göstərir ki, sifətin tam və yarımqıq təkrarı vasitəsilə onun qüvvətləndirmə dərəcəsi yadadır. O yazır ki, monqol və türk dillərində təkrarlanma... hər hansı bir xüsusiyyətin qüvvətləndirilməsini bildirir... Məsələn, türk dillərində qar qara, qur quzul, köm kök və s.»



Prof. N.A.Baskakov [2, s. 211- 212] göstərir ki, müasir qaraqalpaq dilində -rakc, -rek şəkilçilərinin yardımı ilə sifətin yalnız qüvvətləndirmə dərəcəsi düzəldilir. Buna görə də müəllif həmin şəkilçilərlə düzələn sifətləri qaraqalpaq dilində sifətin müqayisə dərəcəsinə deyil, ayrıca «qüvvətləndirmə dərəcəsi» adı altında izah edir. Məsələn, djakğ sıraqğ (daha yaxşı), djamanırakğ (daha pis) və s..Türk dillərində olduğu kimi, sifətin təkrarlama formaları başqa xalqların dillərində də çox geniş şəkildə işlədilməklə həmin dillərin qrammatik quruluşunda özünə möhkəm yer tutmuşdur. Sifətin tam və yarımçıq təkrarı başqa xalqların da dillərində əşya və ya əlamətin çoxluğunu, artıqlığını, həddindən artıq olduğunu, intensivliyini bildirir. Beləliklə, başqa dillərdə olduğu kimi müasir türk dillərində də sifətin tam və yarımçıq təkrarı ilə əşyaların müqayisəsiz şəkil-də keyfiyyət və ya əlamətə yüksək dərəcəyə malik olduqları ifadə olunur.

#### ƏDƏBİYYAT SİYAHISI

Hüseynzadə M. Müasir Azərbaycan dili. .B., 2007, s. 134.

Baskakov N.A.. Karakalpakskiy əzık. M., 1952, s. 211-212

Vinoqradov V.V. Russkiy əzık. Qrammatičeskoe učenje o slove. M-L., 1997

Açar sözlər: türk dilləri, sifət, müqayisə dərəcələri, təhlil

Keywords: Turkish languages, adjectives, comparison degrees, analysis

Ключевые слова: турецкие языки, прилагательные, степени сравнения, анализ.

Türk dillərində sifətin müqayisə dərəcəsi

#### Xülasə

Sifətin müqayisə dərəcələrindən dilçilikdə bir qrammatik kateqoriya kimi bəhs olunduğu hamıya məlumdur.

Sifət, ümumiyyətlə, əşyalara xas olan və ya onlara isnad edilən əlamət, keyfiyyət və ya hər hansı başqa bir xüsusiyyəti səciyyələndirən nitq hissəsidir. Sifətin həyatiliyi, mövcudluğu onun əşyalarla daima sıx əlaqədə olmasındadır. Əşyalarla yanaşı, sifət müxtəlif təbiət hadisələrini də xarakterizə edir. Buna görə də əşya və ya hadisələrin müxtəlif dərəcədə əlamət və ya keyfiyyətə malik olduqlarını onların bir-biri ilə tutuşdurulması, müqayisəsi yolu ilə müəyyən etmək mümkündür. Beləliklə də sifətin müqayisə dərəcələrindən danışmaq əşyaların bir-birinə olan əlaqəsindən danışmaq deməkdir. Müasir türk ədəbi dillərində sifətlərin müqayisə dərəcələrinin düzəldilməsi əsasən sintaktik yolla olur ki, bu da türk dillərinin öz quruluşu və spesifikasiyasından irəli gəlir.

Türk dillərində olduğu kimi, sifətin təkrarlama formaları başqa xalqların dillərində də çox geniş şəkildə işlədilməklə həmin dillərin qrammatik quruluşunda özünə möhkəm yer tutmuşdur. Sifətin tam və yarımçıq təkrarı başqa xalqların da dillərində əşya və ya əlamətin çoxluğunu, artıqlığını, həddindən artıq olduğunu, intensivliyini bildirir.

Degree of comparison of adjectives in turkish languages

#### Summary

It is well known that degrees of comparison of adjectives are used in linguistics as a grammatical category.

Adjectives are words that describe the qualities or states of being of nouns. The vitality of the adjective lies in the fact that it is always in close contact with objects. In addition to objects, the adjective also characterizes various natural phenomena. Therefore, it is possible to determine whether objects or events have different signs or qualities by comparing them with each other. Thus, to speak of the degrees of comparison of the adjective is to speak of the relation of things to each other. The comparison of degrees of adjectives in modern Turkic literary languages is mainly syntactic, which is due to the structure and specificity of the Turkic languages.

As in the Turkic languages, the forms of repetition of the adjective are widely used in the languages of other peoples and have a strong place in the grammatical structure of those languages. The complete and incomplete repetition of an adjective in the languages of other peoples also signifies the abundance, excess, and intensity of an object or quality.

Степень сравнения прилагательных в турецких языках

#### Резюме

Общеизвестно, что степени сравнения прилагательных используются в языкознании как грамматическая категория.

Имя прилагательное в русском языке — это самостоятельная часть речи, которая обозначает признак, качество, свойство предмета или принадлежность признака. Жизнеспособность прилагательного заключается в том, что оно всегда находится в тесном контакте с предметами. Помимо предметов, прилагательное характеризует также различные явления природы. Следовательно, можно определить, имеют ли объекты или события разные признаки или качества, сравнивая их друг с другом. Таким образом, говорить о степенях сравнения прилагательных — значит говорить об отношении вещей друг к другу. Сравнение степеней прилагательных в современных тюркских литературных языках носит преимущественно синтаксический характер, что обусловлено структурой и спецификой тюркских языков.

Как и в тюркских языках, формы повторения прилагательного широко используются в языках других народов и занимают прочное место в грамматическом строе этих языков. Полное и неполное повторение прилагательного в языках других народов также означает обилие, избыток и интенсивность предмета или качества.

RƏYÇİ: dos. E.Vəliyeva

Arzu Səlimova9

## MÜXTƏLİF SİSTEMLİ DİLLƏRDƏ FEİLİN ƏMR ŞƏKLİNİN İŞLƏNMƏ XÜSUSİYYƏTLƏRİ

Feilin əsas qrammatik kateqoriyalarından biri şəkil kateqoriyasıdır. Bu kateqoriya modalqların dilimizdə bir sistem şəklində ifadə olunmasına xidmət edir. Şəkil kateqoriyası hər hansı bir hərəkətin, hadisənin həqiqiliyinə, gerçəkliyinə münasibət bildirir. Qeyd etmək lazımdır ki, şəkil kateqoriyası feilin yalnız şəxsliformasını əhatə edir.

Q.Kazımov "Müasir Azərbaycan dili dərslində" yazır: "Subyektin gerçəkliyə münasibətini bildirmək üçün feillərin düşdüyü şəkillərə feilin şəkilləri deyilir. Feillərin şəkillər üzrə dəyişməsi onların zaman, şəkil və şəxs şəkilləri qəbul edərək dəyişməsi nəticəsində feil şəkilləri yaranır" (3, s.217).

Bəzi türkoloqlar şəkil kateqoriyası vasitəsilə danışanın hərəkətin həqiqiliyə, gerçəkliyə münasibətini subyektiv kateqoriya hesab edir. Bu dilçi alimlər gerçəkliyə münasibəti subyektin nöqtəyi-nəzəri ilə müəyyənləşdirilərlər. Bu kateqoriyanın gələcək zamanla yaxınlığı dilimizdə müxtəlif, bir-birinə əks olan fikirlərin yaranmasına səbəb olmuşdur. Azərbaycan dilçiliyində şəkil kateqoriyasının həm tarixi inkişafı, həm də indiki vəziyyəti nisbətən tədqiq olunub, lakin onu da qeyd etmək yerinə düşər ki, bu məsələnin mahiyyəti barədə irəli sürülən müxtəlif mübahisə doğuran məsələlər, bəzi cəhətlər hələ də öz hüquqi əksini tapmamış, hələ də mübahisəli məsələ kimi qalmaqdadır. Feilin şəkil kateqoriyalarının çoxluq təşkil edən, əksəriyyət tərəfindən qəbul edilən bölgüsünə gəldikdə bu bölgü belədir: xəbər şəkli, əmr şəkli, vacib şəkli, şərt şəkli, lazım şəkli.

Bu şəkillərdən ən əsası və başqa şəkillərdən həm mənə zənginliyinə, həm də qrammatik formasına görə feilin başqa şəkil formalarından köklü şəkildə ayrılır. Bir əmr şəkli deyəndə təkcə feilin əmr forması deyil, eyni zamanda xahiş, nəsihət, çağırış, məsləhət, yalvarış, istək və başqa mənalar da nəzərdə tutulur. Bu mənə müxtəlifliyi xüsusi intonasiyasında rolu danılmazdır.

Qeyd etmək lazımdır ki, əmr şəklinin ayrıca, xüsusi morfoloji əlaməti yoxdur. Feilin əmr şəklinin qrammatik quruluşu belədir: feil kökü + şəxs sonluğu + əmr intonasiyası.

Azərbaycan dilçiliyində əmr şəxsinə işlənməsi haqqında müxtəlif fikirlər və mülahizələr vardır. Bəzi dilçilər əmr şəklinin I şəxsinə xüsusilə (I şəxs tək) inkar edirlər. Digər qrup dilçi alimlər əmr şəklinin hər üç şəxsə işlənməsi fikrini irəli sürürlər. Əmr şəklinin I şəxs üçün işlənməsini inkar edən alimlər sübut etməyə çalışırlar ki, insan heç vaxt öz-özünə əmr edə bilməz.

H.Ağazadə irəli sürdüyü fikirlərdə sübut etməyə çalışır ki, əmr şəklinin birinci şəxsi kimi qəbul edilmiş, -ım/-üm şəkilçisi, əmr şəklinin müxtəlif formalarını ifadə edir. Məsələn,

Siz oxuyun, mən gəlim, su gətirim.

Sabah mənə qəbul edin.

Müasir ingilis dilində də feilin əmr şəkli işlənir. Feilin əmr şəkli məsdərdən to hissəciyini atmaqla düzəldilir. Məsələn,

Send the letter.

Turn off the light.

Əmr şəklinin inkar forması köməkçi feil to do və inkar ədatı not inkar ədatı vasitəsilə düzəlidir. Məsələn,

Don't send the letter.

Don't off the light.

Don't interrupt my words.

Qeyd etmək lazımdır ki, feilin əmr şəklinin emfatik forması da var. Yəni mənəni qüvvətləndirmək üçün işlədilən forma. Bu halda to do köməkçi feili işlədilir və bu köməkçi feil cümlənin əvvəlində durur. Məsələn,

Do send the letter.

Do turn off the light.

Do have dinner?

İngilis dilində də əmr şəkli hər hansı hərəkətin, işin icra edilib edilməməsi haqqında danışanın niyyət, əmr, təklif məsləhətini bildirmək üçün işlədilir. Məsələn,

Take to open the door.

Try to open the door.

Throw it under the bed.

Leave the room at once.

Bildiyimiz kimi feilin əmr şəkli ikinci şəxsə aid olur. Lakin nəzərdə tutulan işin yerinə yetirilməsi, yəni işin icrası bəzi hallarda birinci və yaxud üçüncü şəxsə aid edilir. Belə olduqda feilin əmr şəkli xüsusi forma daşıyır. Bu xüsusi formanın tərkibi to let feili + obyekt halında şəxs əvəzliyi və yaxud ümumi halda isim + məsdər (to ədatsız) olur. Məsələn,

Let him speak.

Let me sing a song.

Let the students answer the questions.

Let us prepare our lesson.

Let me go out.

Let them go away.

O.Musayev (4, s.214) "İngilis dilinin qrammatikası" dərslində yazır: Müasir ingilis dilində feilin əmr şəklinin emfatik forması vardır. Bu forma to do köməkçi feili vasitəsilə düzəldilir: köməkçi feil cümlənin lap başlanğıcında işlədilir. Məsələn,

Do leave the room.

Do come and to see me.

İngilis dilində əmr şəklinin müxtəlif işlənmə variantları var. Məsələn,

Ring up again.

Don't you be angry, my oldest friend.

Feilin əmr şəklinin modal feillərlə işlənməsi daha maraqlıdır. Məsələn,

You're to write this.

You're are not to write any.

Xahiş cümlələrində feilin əmr şəklinin işlənməsinə nəzər salsaq burada will feilinin xahiş bildirdiyini görə bilərik.

Will you come a bit earlier?

Biz bunun timsalında will you mind, would you mind ifadələrini də işlətsək yenə xahiş cümləsinin mənasını almış olacağıq.

Daha nəzakətli xahiş işləndikdə baş cümlədə wish feili işlənir və xahişin daha da yumşaldırılması nəzərə çarpdırılır. Məsələn,

I wish you'd be brave (Please be brave).

Feilin əmr şəkli təklif, dəvət də bildirə bilər. Bu halda əsasən shall we sualı işlənir. Məsələn,

Let us read the text, shall we?

Əmr, xahiş, təkid, məsləhət adətən ikinci şəxsə aid olur və ingilis dilində əmk şəklinin ifadə etdiyi məna dilimizdə feilin əmr şəkli vasitəsilə tərcümə edilir.

Don't write quickly.

Listen silently.

Müasir Azərbaycan dilində də feilin əmr şəklinin müxtəlif məna çalarları var: çağırış, təklif, xahiş, icazə, yalvarış, təhrik, məcburiyyət, nəsihət, məsləhət, qəzəb, məqsəd, arzu və s.

Əmr şəkli birinci şəxsə tam əmr mənası ifadə etməyib, ancaq məsləhət, təklif, xahiş, icazə, məcburiyyət mənalarını ifadə edir. Məsələn,

Bağışla, ana can, icazə ver son dəfə sənın alınından öpüm.

Yaxşısı budur, sən burada qal, mən qaçım çay gətirim.

Azərbaycan dilində feilin təhrik, məcburiyyət mənası II şəxs təkdə daha çox nəzərə çatır.

Atları yəhərləyin! – deyər əmr etdi.

Nəsihət, məsləhət mənasına nəzər saldıqda feilin əmr formasının nə qədər çalarları olduğunu görürük.

Qızım, ata evini tərək edirsən, get xoşbəxt ol.

Nifrət, qəzəb mənası:

İtil gözümdən.

Rədd ol burdan. Gözümə görünmə.

Məqsəd mənası:

Getdi görsün ki, orada na baş verib.

Arzu mənası:

İşdir, şayət səhərə getsən bu məktubu ona çatdır.

Onu da qeyd etmək lazımdır ki, əmr şəklinin məna çalarları bəzən xüsusi modal sözlər, ədatlar, əlavə morfoloji əlamətlərlə müşayiət olunur və bu müdaxilə əmr şəklinin müvafiq mənalarının qüvvətlənməsinə, zəifləməsinə xidmət edir. Əgər cümlədə əmr şəklinin mənasına təsir edən leksik vasitələr feildən əvvəl işlənərsə, həmin vasitə müvafiq mənənin yumşaldılmasına xidmət edir. Əmr şəklinin mənasına təsir edən leksik vasitələr feildən sonra işlənərsə təkid mənasının qüvvətlənməsinə səbəb olur.

Əmr şəklinin mənasını yumşaldan və qüvvətləndirən vasitələr bunlardır: di ədatı, qoy/qoyun, qoysana ədatı, gəl/gəlin, təki, bir/bircə ədatları feilin əmr şəklinin yumşalmasına xidmət edən vasitələrdir. Məsələn,

Qoy mən gedim ora.

Di de görək nə deyirsən.

Gəlin açıq danışaq.

Təki torpaqlarımızın azad olunması uğrunda şəhid olaq.

Bircə mənə qulaq assan nə yaxşı olar.

Feildən sonra işlənən vasitələr isə bunlardır: ha, barı, da/də, sana/sənə, sanız/səniz ədatları. Bunlar əmr şəklinin mənalarının qüvvətləndirilməsinə xidmət edir. Məsələn,

Məni yaddan çıxarmayın ha.

Barı qonaq gələndə xəbər elə.

Ürəyini aç, biz də bilək.

Bir məsələni danışsana.

Əmr şəklinin əlavə mənaları da var. Bu əlavələr onun əsas qrammatik mənaları ilə eynilik yəni sinonimlik təşkil edir. Müasir Azərbaycan dilində əmr şəkli şərt mənasında daha çox işlənir.

Əmr şəklinin əlavə mənaları gərək, istəyirsənsə, lazımsa və yaxud da feilin arzu şəkli ilə ifadə oluna bilər. Məsələn,

Mən istəyirəm ki, sülh olsun, insanlar millətindən asılı olmayaraq bir yerdə xoşbəxt yaşasın.

Onu da qeyd etmək lazımdır ki, əmr şəklinə məxsus olan intonasiya əsas rol oynayır.

İntonasiyanın işlənməməsi zamanı intonasiyanın işlənməməsi feilin əmr şəklinin mənasını itirir və bu formanı məsdərə çevrilməsinə gətirib çıxardır.

Bəzən təktərkiqli nida cümlələri vasitəsilə də əmr cümləsi düzəltmək mümkündür.

Ayrıca şəkli olmayan, yalnız şəxs şəkilçisi qəbul edən feillər feilin əmr şəkli adlanır. Əmr hansı şəxsə aid olursa yalnız şəxs şəkilçilərindən istifadə edilir.

M.Hüseynzadə (2, s.189) yazır: Əmr şəklinin bütün şəxslər üzrə şəkilçiləri aşağıdakılardır:

Birinci şəxsin təkində: im (-im, -um, -üm)

Birinci şəxsin cəmində: aq (-ək)

İkinci şəxsin təki üçün heç bir şəxs şəkilçisi yoxdur.

İkinci şəxsin cəmində: -ın (-in, -un, -ün)

Üçüncü şəxsin təkində: -sın (-sin, -sun, -sün)

Üçüncü şəxsin cəmində: -sınlar (-sinlər, -sunlar, -sünlər)

Ədəbiyyat

- 1) Azərbaycan ədəbi dili tarixi. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Bakı, "Şərq-Qərb", 2007.
- 2) Hüseynzadə M. Müasir Azərbaycan dili. III hissə. Bakı, "Maarif" nəşriyyatı, 1983.
- 3) Kazımov Q. Müasir Azərbaycan dili. Bakı, "Elm və təhsil", 2010.
- 4) Müasir Azərbaycan dili. II cild. Bakı, "Elm" nəşriyyatı, 1980.
- 5) Türksevər (Musayev) O. İngilis dilinin qrammatikası. Bakı, "Qismət", 2007.
- 6) Eastwood R. Mackin. A basic English Grammar.
- 7) Raevska N.M. Present-day English syntax. Kiev, 1970.
- 8) Thomson A.J., A.V.Martinet. A Practical English Grammar. Oxford, 1986.

Açar sözlər: feilin əmr şəkli, intonasiya, əmr, xəbər şəkli, məsləhət

Key words: imperative mood, intonation, order, indicative mood, advice

Ключевые слова: повелительная форма, глагола, интонация, приказ, совет

### Summary

The usage features of the Imperative Mood in different systematic languages

This article deals with the Indicative Mood in different systematic languages. It is pointed out that by "The Indicative Mood" we don't always mean commands, orders or requests. Many other different patterns, warnings, advice, threats, invitations, wish, etc. are also touched upon here. Especially in this article is touched upon intonation the usage features of the Imperative Mood.

### Резюме

Особенности использования повелительной формы на разносистематных языках

Эта статья о повелительном наклонении на разносистемных языках. В статье отмечается, что под термином "повелительное наклонение" мы не только подразумеваем просьбы, приказы, приглашение, но и другие, похожие по смыслу формы опвелительного наклонения.

RƏYÇİ: dos. S.Abbasova

**Ismaylova Məsmə Əliyulla qızı**  
**DİALOQLARDA İŞLƏNƏN YARIMÇIQ CÜMLƏLƏR**

Müasir dövrdə dil-nitq fəaliyyətinin müxtəlif sahələrində dialoqlardan istifadə olunması, ədəbi dilin danışıq dilinə yaxınlaşmaq meyilləri dialoji nitqin hərtərəfli, kompleks tədqiq olunmasına tələbatı artırır. Dialoji nitqdə informasiyanın tez, konkret və yığcam şəkildə, adresatın aydın qavraya biləcəyi sadə formada ötürülməsi ilə yanaşı, onun kommunikativ niyyətdən asılı olaraq qeyri-dəqiq, yaygın, fərqli yozumlar doğuran şəkildə verilməsi də müşahidə olunur. Dialoqların bu cür semantik formaları kommunikantların öz nitq aktlarını formalaşdırarkən seçib istifadə etdikləri dil vasitələrinin leksik-semantik xüsusiyyətlərindən irəli gəlir. Dialoqda işlədilən leksik vahidlər, dialoji nitqə xas olan xüsusi konstruksiya və qəliblər müəyyən toplu təşkil edir. Müxtəlif sistemli dillərdə dialoji nitqdə kommunikatların replikalarında müxtəlif formalı, müxtəlif konstruksiyalı vahidlər qeydə alınır. Belə vahidlərin təyin olunması, onların semantikasının müəyyənləşdirilməsi, qarşılaşdırılması və müqayisəsi həm elmi-nəzəri, həm də praktik əhəmiyyət daşıyır.

Dialoji nitqdə kommunikantların adresant və adresat mövqeyində çıxış etməsi qarşılıqlı növbələşmiş proses kimi gedir. Adresantın replikasına adresatın reaksiyası onların ünsiyyətdəki rollarını dəyişməsinə səbəb olur. Dialoji nitqin bu cür növbələşmiş şəkildə davam etməsi onun iştirakçılarının qarşılıqlı nitq fəaliyyətinin nəticəsi olan və bir-biri həm leksik-semantik, həm də konstruktiv baxımdan bağlı olan nitq aktlarından ibarət qapalı dialoji nitq diskursu əmələ gətirir. Həmin nitqdə ayrı-ayrı kommunikantlara aid nitq aktlarının həm bir-biri, həm də haqqında söhbət gedən mövzu ilə bağlılığı olur. Dialoji nitqdə mövzunun bitməsi və yeni mövzuya keçid, kommunikativ niyyətdən asılı olaraq qapanmış, bitmiş mövzuya təkrar qayıdış mümkündür. Bu isə dialoji nitqdə müxtəlif mövzuların bir-birini izləməsi, bir mövzudan digərinə keçid, əvvəlki mövzuya qayıtma məqamlarında dialoqlarda istifadə olunan dil vasitələrini təyin etmək, onların leksik-semantik xüsusiyyətlərini aydınlaşdırmağa ehtiyac yaradır. Dialoji nitq prosesinin son nəticəsi kimi formalaşan diskursun bir tam şəkildə araşdırılması, bu diskursun tərkib hissələri arasındakı dildaxili və diltarici əlaqələrin üzə çıxarılması həllini gözləyən əhəmiyyətli məsələlərdən biridir.

Dialoji nitqdə ellipsis, yarımçıq cümlələrin çoxluğu müşahidə və qeyd olunmuş linqvistik məsələlərdən biridir. Dilin ifadə vasitələrinin ünsiyyət prosesində buraxılması və onların bərpası, bir dilə xas olan ellipsisin başqa dildə hansı formalarda təzahür etməsi, eləcə də mümkünlüyü, yaxud qeyri-mümkünlüyü tərcümə praktikasında, dillərin müqayisəli tədqiqində, həm də tədrisin-də aktualıq kəsb edir.

Dilçilikdə “Yarımçıq cümlə” adı altında ,adətən bir və ya bir neçə baş üzvü buraxılan cümlələr şifahi nitqdə çox geniş yer tutur. Bu tip cümlələr dilçilikdə adi bir sintaqmatik normadır. Yarımçıq cümlələr şifahi nitq üçün daha xarakterik olmaqla bədii ədəbiyyatda, dialoqlarda və qisməndə təsvirlərdə işlənir. Yarımçıq cümlələrin dilimizdə işlənən ən əsas növü dialoqun qarşılıqlı replikalarından ibarət yarımçıq cümlələrdir. Dialoqda işlənən cümlələrin çox hissəsinin yarımçıq işlədilməsi əvvəl deyilən replikalarda işlədilməsindən irəli gəlir. Bu səbəbdən də dialoqlarda yarımçıq cümlələr iki hissədən ibarət olur: dialoqun ( replikanın) hissəsini təşkil edən cümlələr; və cavab cümlələr.

Yarımçıq cümlələr arasında feli tərkibli cümlələr daha aktivdir. Bu səbəbdən də ingilis dilində dialoqlarda feil tərkibli cümlələrə tez tez təsadüf edilir və bu cümlələrin yaranmasında köməkçi feillərin rolu mühüm əhəmiyyət kəsb edir. Dilimizdə yarımçıq cümlələrlə yanaşı elliptik cümlələr də mövcud-dur. Hər iki cümlə növü qismən bir-birinə oxşasada onların fərqli cəhətləri vardır. Bəzi hallarda eynilik təşkil etsə də, danışıq ərzində onların fərqli cəhətləri özünü biruzə verir.

Azərbaycan dilçiliyində də kifayət qədər geniş bəhs olunmuşdur. Təbii ki, burada müxtəlif müəlliflərin bu problemlə bağlı fikirlərinin xülasəsini verməyə ehtiyac duyulmur. Lakin bəzi məqamlar üzərində dayanmaq, yeri gəldikcə qeyd edilən məsələ ilə bağlı bəzi fikirləri yada salmaq lazım gəlir. Dilçiliyimizdə elliptik cümlələrdə feli və ya ismi xəbərin buraxılması, onların yarımçıq cümlənin digər növlərindən fərqli cəhətləri göstərilmişdir.

Dilçilikdə “Yarımçıq cümlə “ adı altında ,adətən bir və ya bir neçə baş üzvü buraxılan cümlələr şifahi nitqdə çox geniş yer tutur. Bu tip cümlələr dilçilikdə adi bir sintaqmatik normadır. Yarımçıq cümlələr şifahi nitq üçün daha xarakterik olmaqla bədii ədəbiyyatda, dialoqlarda və qisməndə təsvirlərdə işlənir.

Yarımçıq cümlələrin dilimizdə işlənən ən əsas növü dialoqun qarşılıqlı replikalarından ibarət yarımçıq cümlələrdir. Dialoqda işlənən cümlələrin çox hissəsinin yarımçıq işlədilməsi əvvəl deyilən replikalarda işlədilməsindən irəli gəlir. Bu səbəbdən də dialoqlarda yarımçıq cümlələr iki hissədən ibarət olur: dialoqun ( replikanın) hissəsini təşkil edən cümlələr; və cavab cümlələr.

Yarımçıq cümlələr arasında feli tərkibli cümlələr daha aktivdir. Bu səbəbdən də ingilis dilində dialoqlarda feil tərkibli cümlələrə tez tez təsadüf edilir və bu cümlələrin yaranmasında köməkçi feillərin rolu mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan dilində olduğu kimi ingilis dilində də yarımçıq cümlələr müxtəlif növlərdə olur. Yəni yarımçıq cümlələr təsdiq, sual, suala cavab, cümlə üzvlərinin mövcudluğuna görə ( tək baş üzvlərdən ibarət olan yarımçıq cümlələr; ikinci dərəcəli üzvlərdən ibarət olan yarımçıq cümlələr) müxtəlif olur.

Məsələn: Mübtədadan ibarət olan yarımçıq cümlə:

John looked to Anna and said: "Nelson comes." Anna asked : "Who?" John answered " Nelson".

Burada birinci tərəfin xəbərini dəqiqləşdirmək üçün ikinci tərəf sual verir. Cavabında isə birinci tərəf yarımçıq cümlə növündən istifadə edərək, tək gələn şəxsin adın çəkir. Bu cavab da baş üzvü ifadə edən mübtədadan ibarətdir. Onu da qeyd etmək

lazımdır ki, bu cümlədə nəqli yarımçıq cümlə ilə yanaşı sual yarımçıq cümləsi də işlənmişdir. Bu növ cümlə mübtədani ifadə edən yarımçıq cümlə adlanır.

Digər baş üzvlərdən olan xəbərə aid cümləyə də nəzər yetirək: Scott looked through the window and said: "Tom broke the apple tree." Ketty asked: "What did?"

Yenə burada cümlənin baş üzvlərindən olan xəbər təklidə sual formasında işlənmiş və xəbəri ifadə edən sual yarımçıq cümləsi işlənmişdir.

Eyni qaydanı cümlənin ikinci dərəcəli üzvlərinə də aid etmək olar. Belə bir nümunəyə baxaq: Jerry was alone in the room. Her mother was in the kitchen and was cooking. And Jerry cried from her room to mother: "Mam, I want to go to my sister" - Mother asked: "where?" Jerry: "To sister".

Bu nümunədə də iki yarımçıq cümlə işlədilmişdir. Birinci yer zərfini ifadə edən yarımçıq sual cümləsi, ikinci isə ona cavab olaraq, yenə yer zərfini ifadə edən yarımçıq təsdiq cümləsi.

Yarımçıq cümlələr tək bir sözdən deyil, bəzən bir neçə sözdən də ibarət olur.

Məsələn: School director asked teacher: "What can you say about Tony? He is from your class." - Teacher answered: "very clever, active and talkative"

Bu nümunədə məktəb direktorunun sualına sinif müəllimi təyini ifadə edən bir neçə sözdən ibarət olan yarımçıq cümlə ilə fikrin bildirdi.

Bu növ yarımçıq cümlələr nitq hissələri ilə də işlədilir. Yarımçıq cümlədə sayları ifadə edən belə bir cümləyə nəzər yetirək.

Clara begins to introduce herself: "I'm Clara Madson. I was born in 1998 in USA." Editor asked: "When?" Clara: "1998".

Bu nümunədə də iki yarımçıq cümlə verilmişdir. Yarımçıq sual cümləsi sual əvəzliyi ilə, cavab yarımçıq cümlə isə sayla ifadə olunmuşdur.

Dialoglarda işlənən yarımçıq cümlələr təktərkibli cümlələrin bir növü kimi verilir. "Söz cümlələr öz məzmunu etibarilə ya təsdiq, ya inkar, ya razılıq, ya narazılıq, ya da əvvəlki fikrə ümumi şəkildə modal qiymət verildiyini bildirir. Öz leksik tərkiblərinə görə bunlar təsdiq və ya inkar bildirən bəli, xeyr, yox, hə, əlbəttə, şübhəsiz, sözsüz, yaxşı, bəlkə, təbii, əsla, qətiyyə, heç və s. kimi ədat və modal sözlərdən, ya da nidalardan ibarət olub, daha çox dialoq nitqində cavab və sual replikalarında və ya monoloq nitqi çərçivəsində işlənir və nida intonasiyası ilə deyilir".

Söz və ya yarımçıq cümlələrin beş işlənmə məqamı qeyd olunur: 1) təsdiq; 2) inkar; 3) sual; 4) görüş və ayrılıq məqamı; 5) qəzəb, sevinc, təəccüb, heyfslənmə.

Söz-cümlənin beş növü göstərilir: 1) emosional-qiymətləndirici söz-cümlə; 2) söz-cümlə; 3) sual söz-cümlə; 4) təsdiq söz-cümlə; 5) təhrikedici söz-cümlə.

Dilçilik terminləri lüğətində söz-cümlənin bölgüsü daha konkret və ümumidir. Söz-cümlənin işlənmə məqamlarının dəqiqləşdirilməsi çətindir. Şübhəsiz ki, qəzəb, sevinc, təəccüb, heyfslənmə emosional qiymətləndirmə kimi ümumiləşdirici ad altında qruplaşdırıla bilər. Qeyd edilmiş cümlə tiplərinə dair nümunələri nəzərdən keçirək.

Did you go to meet your dad?

Yes.

Did you see somebody there?

No.

Verilmiş nümunədəki yarımçıq cümlələr inkarlıq və ya təsdiqlik ifadə edən yarımçıq cavablardan ibarətdir.

İngilis danışq dilində, eləcə də bədii ədəbiyyatdakı dialoqlarda da söz-cümlələr işlənir ki bunlarda yarımçıq cümlələrə aiddir. "Verbless imperative sentence" adlanan söz-cümlələrdə feil iştirak etmir:

"Silence!", "The salt, please", "Hats off", "Quiet!", "Easy", "Out!", "Over there!", "Out with it!", "Down with him" və s. bu kimi söz və ifadələr danışq dilində, dialoqlarda geniş istifadə olunur. İngilis dilində bu cümlələr onların tərkibindəki sözlərin nitq hissəsinə aiddiyi üzrə aşağıdakı şəkildə təsnif olunur.

1. Substantiv imperativ cümlələr. Bu cümlələrdə əsas hissə isimlə ifadə olunur. Məsələn: "Tea! Tea at once! And some brandy immediately!" (K. Mansfield)

2. Tərkibində söz önlüyü olan substantiv cümlələr. Bu tipdə isim söz önlüyü ilə bir yerdə cümlənin əsas hissəsini təşkil edir. Məsələn: "Out of the way there!" shouted the captain (E. Voynich). Arthur: They're on the march! They're coming up the drive!

3. Adverbial imperativ cümlələr. Bu cümlələrdə əsas hissə zərflə və ya adverbial elementlə ifadə olunur. Məsələn, "All abroad. Give way there" (B. Shaw).

"Up!" said Dinny. The dog jumped on to the divan (J. Galsworthy).

4. Sifətli imperativ cümlələr. Cümlənin əsas hissəsi sifətlə ifadə olunur. Məsələn, Genevra: I won't believe it's right! I won't

Brett: Careful, Nevvy (J. Cow and A. D'Usseau).

Hubert dropped his hands. "You're both cracked."

5. Cerundlu imperativ cümlələr. Əsas hissə cerundla ifadə olunur. Məsələn, No smoking here (Do not smoke here.).

Cerundlu konstruksiyalar danışq dilində, dialoji nitqdə az işlənir.

6. Feilsiz imperativ cümlələr. Bu tip, bir qayda olaraq, danışıq dilində istifadə edilir. Məsələn: Jean: Hush! Don't make a noise (J.Bridie).

Hey, up there!

7. Yalnız "please" sözünün işlənməsi ilə özünü göstərən feilsiz cümlələr.

Talbot: Why-uh-what are you talking about?

Lucy: Please, Jo! I'm not going to make a scene (G.Kaufman, E.Ferber).

Feilsiz imperativ cümlələrin böyük bir qismini vokativ cümlələr təşkil edir. Məsələn,

Jane: Mr.Sebastian!

Sebastian (turning round): Yes? (K. Winter).

Leo (calling): Miss Hodge – Miss Hodge.

Nitq prosesində iştirak edənlər arasındakı dialoqda onların bir-birinin fikri ilə razılaşması və razılaşmaması halları baş verir. Hər iki hal nitqdə müəyyən yollarla və vasitələrlə gerçəkləşir. Razılaşmamaq nitq aktı ünsiyyət zamanı müəyyən qrammatik və leksik vasitələrin köməyi ilə yarımçıq cümlələrlə ifadə olunur. Razılaşmamağı ifadə edən qrammatik vasitələr model və xüsusi quruluş şəklində cümlədə birləşir. Onların köməyi ilə ünsiyyət zamanı danışan bu və ya digər hadisə ilə bağlı özünün narazılığını bildirir. Bu cür modellər və quruluşlar hazır qəliblər, klişələr (şəmp) şəklində olur. Onların qrammatik forması dildə hazır formadadır. İngilis dilində belə qrammatik qəliblər rolunu do not; do not agree with; can not; is not və s. birləşmələri oynayır. Azərbaycan danışıq dilində də belə hazır qəliblər çoxdur: xeyr, yox, ola bilməz, mümkün deyil, elə deyil, razı deyiləm, razılaşmıram və s. Bu cür qəliblərin işlənmə xüsusiyyətlərini nümunələr əsasında araşdırmaq daha məqsədəuyğundur.

- Jane, I'd like to visit our Granny today?

-Oh, I do not think that Monday is a suitable day for a visit. I don't see any sense in it.

Bu nümunədə do not qrammatik vasitəsindən istifadə olunmuşdur. Qeyd olunan qrammatik qəlib Azərbaycan dilində müxtəlif vasitələrlə ifadəsini tapır və bu vasitələr verilmiş cümlənin tərcüməsi ilə bilavasitə bağlıdır. İngilis dilində do not qrammatik vasitəsindən sonra think that birləşməsindən istifadə edilmişdir. Bu birləşmə cümlənin tərcüməsi zamanı oxşar konstruksiyanın tapılması tələbini ortaya atır. Məsələn, mən belə fikirləşmərəm; mən belə hesab etmərəm; mən belə düşünürəm və s. Lakin iki müxtəlif sistemli dilin razılaşmamaq konstruksiyaları arasındakı fərq cümlələrin fərqli şəkildə qurulmasını tələb edir. Daha doğrusu, ingilis dilini öyrənmək istəyənlərin nitq praktikasını inkişaf etdirmək üçün məsələyə fərqli aspektlərdən yanaşmaq lazım gəlir. Bu fərqli cəhət onunla bağlıdır ki, bir halda danışanın nitq arsenalına ingilis dilinə xas hazır nitq qəliblərini daxil etmək lazım gəlsə, digər halda Azərbaycan dilinin eyni ünsiyyət aktına aid qəlibin ingilis dilindəki konsituasiyaya uyğun gələn qəlibini formalaşdırmaq lazım gəlir. Bunlar fərqli hadisələrdir və bilinmənin nitq prosesində hansı dildə düşünməsi onun istifadə edəcəyi qrammatik vasitəni təyin edir. Yuxarıdakı nümunədə dialoq iştirakçılarından ikincisi birincinin yerinə yetirmək istədiyi proseslə razılaşmır. O, birincinin nəzərdə tutduğu işi görməsini istəmir. Ona görə də nitqində razılaşmamaq konstruksiyasından istifadə edir. Hər fi tərcümə belədir: Oo! Mən belə düşünürəm ki, birinci gün baş çəkmək üçün əlverişlidir. Bu forma Azərbaycan danışıq dili üçün ağır və işlək olmayandır. Bu dil üçün yad qəlibdir, alınmadır. Hansı qəlib formasında istifadə edilməsi, qeyd olunduğu kimi, danışanın hansı dildə düşünməsindən asılıdır. Hər bir dilin daşıyıcısı öz fikirlərini ana dilində formalaşdırır. Yeni öyrənilən dildə nitq ana dilindəki nitq aktlarının qarşılıqlı verilməsi üzərində köklənir. Ona görə də ana dilində danışıq konstruksiyalarına uyğun gələn xarici dil konstruksiyalarının, ifadə və frazaların öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Oxşar tədqiqatların danışıq dilinin hazır qəliblər üzrə aparılması da məqsədəuyğundur.

Yarımçıq cümlələrin tərkibinin çox hissəsini hazır qəliblər təşkil edir. Dialoji nitqdə razılaşma və təsdiq xüsusi yer tutur. Razılaşma müxtəlif subyektlərin gerçəkliyin hansısa hadisəsi haqqında fikir eyniliyini ifadə edir. Bizim fikrimizcə, müəyyən hadisə haqqındakı nöqtəyi-nəzərin oxşarlığı həmişə razılaşma olmadığı kimi, münasibətin tam üst-üstə düşməməsi də razılaşma kimi qəbul oluna bilməz. Razılaşma semantik-kommunikativ kateqoriyası mənasına görə müxtəlif çalarlara malikdir. Razılaşmanın patetik, yalançı, bəyənilməyən, ironiyalı növləri ola bilər. Sonuncu üç növ formaca razılaşma, məzmunca razılaşmamaqdır.

Razılaşmanın dialoji ünsiyyətdəki kommunikativ təyinatı xüsusi əhəmiyyət daşıyır. Onun mənası və bu mənanı ifadə edən dil vasitələrinin linqvistik tədqiqatı dialoqun öyrənilməsinin ayrıca bir qolunu təşkil edir. Dialoji nitqdə razılaşma və təsdiq ifadə edən hazır qəliblər yüksək işləklik dərəcəsinə malikdir. Azərbaycan dilində işlənən "hə", "bəli" kommunikativləri ümumi kommunikativlər sistemində xüsusi yer tutur. "Hə" (bəli) vahidi dialoq iştirakçısının fikrinin, mülahizəsinin doğruluğunu, həqiqiliyinin təsdiqi üçün işlənir. "Hə" cavabını işlədən tərəf razılaşma və təsdiq etmə zamanı məsələ ilə bağlı məlumatlara, empirik müşahidələrinə, həyat təcrübəsinə və s. əsaslanır. "Hə" kommunikativ vahidinin mənasında qarşılıqlı əlaqəsi olan bir neçə tərkib hissəsini ayırmaq mümkündür. "Hə" propozisiyanın həqiqiliyinə işarə edir. Ümumi təsdiqedici abstrakt mənanı ötürür, nəyəse müsbət reaksiyanı ifadə edir.

İlkin neytral kommunikativ akt kimi "hə" (bəli) bütün üslublardakı dialoji nitq üçün səciyyəvidir. "Hə" və "bəli" kommunikativləri eyni funksiyanı yerinə yetirir. "Bəli" hörmət mənasını, müsahiblər arasında münasibətlərin müəyyən ierarxiyasına, onların sosial statusuna, bir-birini tanıma dərəcəsinə işarə edir.

"Hə" kommunikativini daha çox sual və faktı dəqiqləşdirən nitq aktlarına uyğun gələn sual və nəqli cümlələrə reaksiya kimi üzə çıxır. Sual cümlələrinə cavab funksiyasını yerinə yetirmək məqamında "hə" ("bəli") daha çox işlədilir. Nəzərə almaq lazımdır ki, bu söz dilin ümumi suallara lakonik cavab formalarından biridir. Ümumi pozitiv suala "hə" təsdiqedici cavab və

ya təsdiqedicini cavabı ötürmək vasitəsidir. Əgər belə suala dialoq iştirakçılarından birinin hansı bir hadisənin doğruluğu haqqında fərziyyəsi kimi baxılırsa, onda təsdiqetmənin modus mənasının söylənmiş versiyanın obyektivliyini, doğruluğunu təkrarı olmasını söyləmək mümkündür.

- Sabah universitetdə olacaqsan?-Hə (birinci saat dərsm var).

Ümumi sual neqativ səciyyəyə daşdıqda dialoqda «hə» cavabı semantik çoxmənalığa səbəb olur, kommunikativ çətinlik doğurur.

A:- Əşrəf, çörək almağa getməmişən?

Ə:- Hə

A:- Getmişən?

Ə:- Yox, hələ getməmişəm.

“Hə” dialoji nitqdə nəqli cümlələrə reaksiya olur. Məsələn,

Anam dedi:

- Bürküdü, Mehbali əmi.

- Hə. Bu il bürküdü, qızım (İ.Hüseynov. Seçilmiş əsərləri. I cild, Bakı Azərbaycan, 1988. s.323).

İngilis dilində “hə” kommunikativinin qarşılığı “yes” sözüdür. Bu söz də nəqli cümlələrə reaksiya olur. Məsələn,

“Santiago,” the boy said.

“Yes,” the old man said (Hemingway E. The Old Man and the Sea).

Belə dialoqlarda Azərbaycan dilində “hə”, ingilis dilində “yes” müsahibin fikrini təsdiq etmək, onunla həmrəyliyini bildirmək üçün işlədilir.

“Hə” kommunikativi bir sıra hallarda şərti olaraq kvazidəqiqləşdirici funksiyasını yerinə yetirir. Adresantın fikir və ya mülahizəsinə adresat “Hə?” sualı ilə reaksiya verir. Sualın bu şəkildə qoyuluşu özünün kommunikativ mahiyyətinə görə çox zaman emfatik təkrar soruşma formasına yaxınlaşır. Məsələn:

- Mən çox şadam ki, sən elə bir adamla dostsan, Vahid. Bəhlul Cəlalov mənim də mənəvi atamdır.

- Hə?

Təhrikedicini nitq aktına reaksiya kimi “hə” kommunikativinin işlədilməsi səciyyəvi deyildir. Replikalar arasında belə münasibət real görünür. Məsələn, A-Qapını ört. B-Hə. A-Kitabı mənə ver. B-Hə. Nümunələrdən görünür ki, cavab reaksiyası adresatın tələb olunan fəaliyyəti yerinə yetirib yetirməyəcəyi barədə dəqiq məlumat vermir. Lakin oxşar məqamda “hə” kommunikativindən sonra propozisional mövqedə, müəyyən komponentlərin işlənməsi dəqiqləşdirməyə xidmət edir:

A- Qapını ört

B- Hə, indi

Təhrikedicini kommunikativ aktlarda “yaxşı” final elementinin işlədilməsi «hə» kommunikativinin yerində olmasına gerçəkləşdirir.

A- Gedəndə işığı söndürərsən?

B- Hə

A- İşığı söndür, yaxşı?

B- Hə (yaxşı)

“Hə” kommunikativinin qeyd olunmuş funksiyaları ingilis dilində “Ok”, “Yes” kommunikativlərindən istifadə olunmaqla yerinə yetirilir.

The old man saw that we were looking at this fish.

-Ah, he said,-thats a big fish, is nt it?

-Yes, it is -İ replied.

Razılışma və təsdiqetmə kommunikativləri sırasında “yaxşı” sözü də xüsusi yer tutur. İşləkliyinə görə yaxşı kommunikativi “hə” kommunikasiya vahidindən geri qalmır.

“Yaxşı” kommunikativinin razılışma və ya təsdiqetmə prosesində müəyyən güzəştə getmək semantik çaları da vardır.

Azərbaycan və ingilis dillərində razılışma və təsdiqetmə kommunikativləri sayca müəyyən çoxluq təşkil edir. Hə, əlbəttə, aha, şübhəsiz, yəqin, sözsüz, təbii, bəs necə, demə, yaxşı, oldu, doğru və s. Razılışmanı bildirmək üçün Azərbaycan dilində müvafiq xəbərlilik şəkilçisini qəbul etmiş “razi” sözü də istifadə edilir. Dialoji nitqdə və danışıq dilində bu kommunikativ vahid işləkdir. (Mən) razıyam, (Biz) razıyıq, (Onlar) razıdırlar, (O) razıdır (Sən) razısan. Dialoji nitqdə sözün şəxs şəkilçisi qəbul etməmiş variantı da istifadə edilir. Bu zaman əvvəlki mövqedə şəxs əvəzliyi işlənir. Məsələn, “Mən razı”, “Biz razı” və s.

İngilis dilində eyni məqamda “agree” sözündən istifadə edilir. I agree with you- Mən sizinlə razıyam. Azərbaycan dilində işlənən “tam razıyam”, “tamamilə razıyam” nitq qəliblərinin ingilis dili qarşılığı kimi “I could not agree more” cümləsindən istifadə edilir. Razılışmadan başqa bu funksioanl zonada təsdiq və icazənin praqmatik mənalari gerçəkləşir.

-Student olmusan?

-Bəli.

-Your name is Romanie Heilger?

-Yes.

Funksioanl zonanın kommunikativlər toplusuna Azərbaycan dilində aşağıdakıları aid etmək olar: hə, əlbəttə, şübhəsiz, aha, bəli, bəs necə, demə, yaxşı, təbii, doğru, elə və s.



Dialoglarda cümlə seçiyəsi daşımayan, lakin aparılan söhbətin anamlı, yorucu olmamasında yarımçıq cümlələrin əhəmiyyəti böyükdür. İllər ötdükcə dilimizə gələn neologizmlərin vasitəsilə, idiomların yaranması ilə yarımçıq cümlələr dialoglarda əhatəsini genişləndirərək şifahi nitqdə əhəmiyyətli olan dialogların daha da aktivliyi ilə nəticələnir.

## ƏDƏBİYYAT

- 1) Ağayeva F. Azərbaycan danışq dilində yarımçıq cümlələrin bəzi tipləri// ADU-nun Elmi Əsərləri. Bakı, 1966, № 1, s. 127-132.
- 2) Budaqova Z. Müasir Azərbaycan dilində elliptik cümlələr//Azərbaycan EA Xəbərləri. İctimai elmlər seriyası. 1961, № 2, s. 158-162.
- 3) Əfəndiyeva T.Ə. Yarımçıq cümlə. Azərbaycan dilinin sintaksisinə dair tədqiqlər. Azərbaycan SSR EA-nın nəşri, Bakı, 1963, s. 108-128.
- 4) Əliyeva S. Yarımçıq cümlələr haqqında// Elmi axtarışlar. XV. Bakı, "Soda", 2005, s.51-53.
- 5) Həbibova K. Müasir Azərbaycan dilində elliptik cümlələr və onların üslubi xüsusiyyətləri. Namizədlik dissertasiyası. Bakı, AMEA Mərkəzi kitabxanası, 2008, 136 s.
- 6) Həsənov H. Təktərkibli yarımçıq cümlələr// ADU-nun Elmi xəbərləri, Dil və ədəbiyyat seriyası, № 4-5, 1967, s. 69-76.
- 7) Бахтин М.М. Эстетика словесного творчества. Москва, Наука, 1979, 424 с.
- 8) Серль Дж. Классификация иллокутивных актов// Новое в зарубежной лингвистике. Вып. XVII. Москва, Прогресс, 1986, с. 170-195.

Açar sözlər şifahi nitq, kommunikativ ifadələr, frazeoloji ifadələr, fərq, müxtəlif sistemli, feilli birləşmələr, dialoji nitq, leksik, emosional, şərait.

Ключевые слова: устная речь, коммуникативные выражения, фразеологические выражения, различия, разная систематичность, глагольные сочетания, диалогическая речь, лексическая, эмоциональная, ситуация.

Key words: oral speech, communicative expressions, phraseological expressions, differences, different systematicity, verb combinations, dialogical speech, lexical, emotional, situation.

## XÜLASƏ

Təqdim edilən məqalə hal-hazırkı dövrün aktual məsələlərindən biri olan dialoji nitqin həm yazıda, həm də şifahi nitqdə istifadəsindən bəhs edir. Ədəbi dilin danışq dilinə yaxınlaşması bir çox dialoji problemlərin tədqiqatına ehtiyac yaradır. Bu baxımdan təqdim edilən mövzu öz aktuallığı ilə fərqlənir. Dialoq nəzəriyyəsi bir çox dilçilik problemləri ilə əlaqəlidir. Dialoji nitqdə müxtəlif formalı, konstruksiyalı ifadələr öz əksini tapır. Bu tədqiqat işində də elə həmin kommunikativ vahidləri, hazır qəliblərin istifadəsindən danışılır. Bu araşdırmalar Azərbaycan və İngilis dili materialları əsasında aparılır. Hazırda dilin tədrisi, danışq dilinin tez öyrədilməsi və mənimsənilməsi məqsədilə müxtəlif dillərdə dialoglarda qeydə alınan xüsusi kommunikativ vahidlərin təyini, onların qarşılıqlarının tapılması, işlənmə məqamlarının müəyyənəşdirilməsi ilə bağlı tədqiqatlar xüsusi aktuallıq kəsb edir. Müxtəlif meyarlar əsasında dialogların təsnifi verilir. Müxtəlif dialoq tiplərində kommunikasiyanın spesifik xüsusiyyətləri, kommunikativ aktlarda istifadə olunan leksik-semantik vasitələr, habelə sintaktik konstruksiyalar təyin olunur. Dialoji prosesdə iştirak edən tərəflər müxtəlif fikirlərlə qarşılaşır və bu fikirlər də müxtəlif vahid və hazır qəliblərlə həyata keçir. Bu ifadələrin hər biri işlənmə yerinə görə fərqlənir. Dialoglar zamanı natamam cümlələrin müxtəlif növlərindən istifadə olunur və bunlar sintaktik quruluşuna görə fərqli olurlar. Bu prosesdə ön sözlər, fellər, köməkçi feillər əsas yer tutur. Natamam cümlələrlə yanaşı, elliptik cümlələr də var. Natamam cümlələrlə elliptik cümlələr arasında fərqlər var. Təqdim edilən bu məqalə dialogları bu nöqtəyi nəzərdən araşdırır.

## РЕЗЮМЕ

Представленная статья исследует использования диалогической речи как в письменной, так и в устной речи, что является одной из актуальных проблем. Приближение литературного языка к устной речи создает необходимость изучения многих диалогических проблем. Теория диалога связана со многими языковыми проблемами. Диалогическая речь отражает выражения различных форм и конструкций. В данной исследовательской работе также обсуждается использование одних и тех же коммуникативных единиц, готовых шаблонов. Эти исследования проводятся на основе материалов на азербайджанском и английском языках. В настоящее время исследования по выявлению особых коммуникативных единиц, записанных в диалогах на разных языках, поиску их эквивалентов, выявлению точек развития, особенно актуальны для обучения языкам, быстрого изучения и овладение разговорной речью. Диалоги классифицируются по разным критериям. Различные типы диалога определяют особенности общения, лексико-семантические средства, используемые в коммуникативных актах, а также синтаксические конструкции.

Стороны, вовлеченные в процесс диалога, сталкиваются с разными идеями, и эти идеи воплощаются в разных единых и готовых шаблонах. Каждое из этих выражений различается в зависимости от места развития, и все эти выражения нашли свое место в этой статье.

Различные типы неполных предложений, отличающиеся по своей синтаксической структуре, используются в разных диалогах. Главную роль в этом процессе играют предлоги, глаголы и вспомогательные глаголы. Помимо незавершенных предложений, существуют также эллиптические предложения. Существуют различия между незавершенными предложениями и эллиптическими предложениями. Данная статья исследовала диалоги с этой точки зрения.

## SUMMARY

The presented article concerns the use of dialogical speech in both written and oral speech, which is one of the actual problems. The approximation of the literary language to oral speech creates the need for the exploring of many dialogical problems.

Dialogue theory is connected with many linguistic problems. Dialogue speech reflects expressions of various forms and structures. This research work also discusses the use of the same communication units, ready-made templates. These re-

searching work are carried out on the basis of materials in Azerbaijani and English. Currently, research on the identification of special communicative units recorded in dialogues in different languages, the search for their equivalents, the identification of points of development, are especially relevant for teaching languages, quickly learning and mastering spoken language. Dialogues are classified according to different criteria. Various types of dialogue determine the features of communication, lexical and semantic means used in communicative acts, as well as syntactic constructions.

The parties - involved in the dialogue process come across different ideas, and these ideas are embodied in different phrases and ready-made templates. Each of these expressions differs depending on the place of development, and all these expressions have found their place in this article. The different types of incomplete sentences that differ in their syntactic structure use in different dialogues. Prepositions, verbs and auxiliary verbs play the main role in this process. Besides incomplete sentences, there are also elliptical sentences. There are differences between incomplete sentences and elliptical sentences. And this article explored dialogues from this point of view.

RƏYÇİ: dos.S.Abbasova

**Ruqiyyə Əbdul qızı Ağayeva<sup>10</sup>**  
**DİAOJİ MƏTNLƏRDƏ ELLİPTİK KONSTRUKSIYALAR**

Dialoji mətnlərdə elliptik konstruksiyaları tədqiq etməzdən əvvəl, gəlin ellipsis sözünün mənasına baxaq. “Ellipsis” – ifadənin hər hansı bir elementinin buraxılması kimi izah olunur. Lakin həmin element mətndə asanlıqla bərpa edilə bilər. Tədqiqatçılar ellipsis sintaktik səviyyədə tədqiq edərkən, əsasən, 3 qrupa ayırırlar; 1) nitqi ellipsis; 2) qrammatik ellipsis; 3) semantik ellipsis.

Azərbaycan dilində işlənən ellipsislərin bərpası haqqında K. Abdullayev 3 istiqaməti qeyd edir; 1) Ellipsisin cümlə quruluşu vasitəsilə bərpası, 2) Ellipsisin mürəkkəb sintaktik bütövün (kontekstin) vasitəsilə bərpası, 3) Ellipsisin situasiya vasitəsilə bərpası [6, s. 98].

Elliptik cümlələrə nəzər saldıqda görürük ki, bu cümlələr mənə cəhətdən müstəqil, struktur cəhətdən isə yarımçıq hesab olunur. Bu cümlələrdə bir üzvün buraxılması, o cümlənin məzmununu ilə müəyyənləşir.

Elliptik cümlələr feli və ismi xəbəri buraxılmış yarımçıq cümlənin bir növü hesab olunur. Yarımçıq cümlənin başqa növləri kimi elliptik cümlələrdə oğuz qrupu türk dillərinin materialları əsasında müqayisəli təhlil olunmamış, onların oxşar və fərqli cəhətləri müəyyənləşdirilməmişdir.

Z.İ. Budaqova elliptik cümlələri 2 hissəyə bölmüşdür; 1) Feli xəbəri buraxılmış elliptik cümlələr; 2) İsmi xəbəri buraxılmış elliptik cümlələr [3, s. 171].

Elliptik cümlələri araşdırarkən, türk dillərinə aid materiallarda bu cümlələrin daha çox aşağıdakı situasiyalarda geniş istifadə olunduğu nəzərə çarpır.

İlk növbədə bu tip cümlələr məişətdə daha çox rastımıza çıxır. Xüsusilə, intensiv hərəkət olan yerlərdə sıxlıqla istifadə olunan cümlələrdir. İkinci növbədə isə təkid məzmunlu cümlələrdə elliptik konstruksiyalar qarşımıza çıxır. Məsələn; Ay məni istəyən, dəriyə xələt!. Bundan əlavə elliptik cümlələrin xəbərsiz işlənən forması görüş və vidalaşma məqamlarında olduqca işləkdir. Buna misal olaraq, danışq dilində hər gün istifadə etdiyimiz; axşamın xeyir, gecənin xeyirə və s. Elliptik cümlələrin istifadəsi hərbi sistemdə bütün rəngarəngliyi ilə əks olunur. Məsələn; İrəli Hücuma... Komandir qışqırdı. Elliptik cümlələrlə rastlaşdığımız bir digər yer isə qəzet və məqalələrin adlarıdır. Məs.; Adamlara qayğı... Elliptik cümlələrə xas əlamətlərdən biri də, onda emosiya, çağırış, müraciətin çox geniş işlənməsidir. Məs.; Müstəqil Azərbaycan yolunda. Demokratiya düşmənlərinə ölüm! Ümumiyyətlə, Oğuz qrupu türk dillərində şüarların elliptik cümlələrin müxtəlif formaları ilə ifadə olunduğunu görə bilərik.

Elliptik cümlələrin yuxarıda sadalanan işlənmə xüsusiyyətlərindən bəhs edərkən T.Ə. Əfəndiyeva yazır: “Elliptik cümlələr qrupuna danışq nitqinin elə cümlələri də daxildir ki, bunlar əmr, hökm, arzu, salam, təbrik mənalı bildirir və formal-qrammatik cəhətdən yarımçıq olsalar da, mahiyyətə bütövlük, tamlıq ifadə edir. Bu cümlələrdə xəbər buraxılsa da, həmin cümlələrə məxsus intonasiya subyektin fikrinin ifadəsi üçün tamamilə kifayət edir. Azərbaycan dili subyektin ifadəsini-əmrini, buyuruğunu, xahişini ifadə edən elliptik cümlələrlə də zəngindir” [3, s. 120].

Frazeoloji konstruksiyalarda, atalar sözü və məsələlərdə də elliptik cümlə növləri olduqca aktualdır və geniş işlənmə tezliyinə malikdir. Misal olaraq; Lənət şeytana...

İsmi xəbərin buraxılması da, elliptik cümlələrə xas əlamətlərdən biridir. Bu cümlə tiplərinə də, biz daha çox atalar sözlərində rast gəlirik. Məs.; Yay gününün yağışı-ər-arvadın savaşı [8, s. 136]. Bu tipli misallar çox gətirmək olar, lakin nəzər salsaq görürük ki, Azərbaycan dilində atalar sözü və məsələlərdə daha çox ismi xəbər buraxılır. Feli xəbəri buraxılan atalar sözüne misal olaraq; Ata qamçı, eşşəyə biz (vurarlar).

Elliptik cümlələrə tamlığı verən cümlə üzvü əsasən xəbər olur. Buna səbəb bu və ya digər elliptik cümləyə hər zaman digər bir fel cümləsi müvafiq gəlir.

Elliptik cümlələrə nəzər saldıqda, bunların bir hissəsinin sual səciyyəli olması üzə çıxır. Məsələn, məişət danışığımızda olduqca çox istifadə etdiyimiz “Sən hara?” sualı buna bariz nümunədir. Bu tipli cümlələrdə görüldüyü kimi, xəbər ellipsisə uğramışdır. Qeyd etmək lazımdır ki, bu cümlələrdə yalnız feli xəbər deyil, ismi xəbərindən ellipsisə uğramasının şahidi oluruq. Məsələn, yenə gündəlik danışığımızdan bir nümunə; Uşaqdan nə xəbər?. Xəbərin buraxılmasından söhbət açmışkən, var/yox tipli cümlələrin elliptik konstruksiyada iştirak etməsini də qeyd etməliyik. Məs.; İndi bunların nə mənası?.

Elliptik cümlələrdən danışdığımız zaman, onların yarımçıq cümlələrlə bənzərliyin və ya fərqlərini qeyd etmək xüsusən vacibdir. Bu haqda dilçilər arasında vahid fikir mövcud olmamışdır. Rus dilçilərindən bəziləri (A.A. Şaxmatov, A.P. Skovorodnikov və s.) elliptik cümlələrdən söhbət açarkən, sintaktik cəhətdən natamam olan bütün cümlələri yarımçıq cümlə qrupuna daxil edirlər. Lakin, biz bu tədqiqatçılarla tam şəkildə razılaşa bilmərik. Sintaktik cəhətdən hər ikisinin də yarımçıq olması, onların arasında bərabərlik işarəsi qoymağa bizə səbəb vermir. Bu cümlələr arasındakı fərqin aydın şəkildə izahını biz AMEA-nın sintaksisə dair tədqiqatlarında görə bilərik;

1) Yarımçıq cümlələrdə mübtədanın, tamlığın, xəbərin buraxılması mümkün olduğu halda, elliptik tipli yarımçıq cümlələrdə yalnız xəbər buraxılmış olur.

2) Xəbəri buraxılmış başqa yarımçıq cümlələrdə xəbər əvvəlinci cümlədə və ya kontekstdə olur, elliptik tipli yarımçıq cümlələrdə isə buraxılmış xəbər əvvəlinci cümlədə olmur və cümlənin, kontekstin ümumi məzmununa görə aydın edilib bərpa oluna bilər [2, s. 175].

<sup>10</sup> BDU-nun doktorantı raghayeva@mail.ru

Gördüyümüz kimi, elliptik cümlələrdəki xəbərlərin və ya digər cümlə üzvünün buraxılması mənaya heç bir xələl gətirmir, əksinə qısa şəkildə də olsa, bu cümlələrdə bir poetiklik hiss olunur. Bu da təsadüf deyil ki, elliptik cümlələrə biz daha çox nəzm əsərlərində sıx-sıx qarşılaşırıq. Məs.;

Azadlığın al rəmzi var bayrağında,

Bayrağına canım qurban, Azərbaycan! [9].

Beləliklə, elliptik cümlələr danışıq dilinin xüsusi növünü təşkil edir. Bu cümlələrdə məqsəd sadəcə olaraq hərəkətin prosesini, onun başvermə tərzini təsvir etmək deyil, mübtədanın hal və vəziyyətinin səciyyəsinə verən yer, zaman və tərz haqqında, mübtədanın fəaliyyətinə məruz qalan obyektlər haqqında məlumat verməkdir.

Dialogi nitqimizdə olduqca çox işlənən ; salam, axşamınız xeyir və s. tipli ifadələrdən ibarət olan cümlələri ilk baxışdan elliptik cümlələr bənzətmək olar. Lakin bu tipli cümlələri nə elliptik, nə də yarımçıq cümlələrə aid etmək düzgün olmaz. Burada xəbərin buraxılmış olması, bizə bu cümlələrin elliptik olmasını deməyə əsas vermir. Qeyd etdiyimiz cümlələr o qədər sabitləşmişdir ki, burada xəbərin işlənməsinə ehtiyac da duyulmur.

Monoloq nitqindən fərqli olaraq, dialogi nitqlərdə yarımçıq və elliptik cümlələr daha çox işlədilir. Elliptik cümlənin bütün xüsusiyyətləri özünü dialoqlarda qabarıq şəkildə büruzə verir. Bu da öz növbəsində dialoqların sual-cavaba bölünmə xüsusiyyətindən irəli gəlir. Məlumdur ki, bu xüsusiyyətlər canlı danışıq dilinə məxsus olub, bədii əsərlərdə də öz əksini tapır. Bədii ədəbiyyatda, xüsusən də, dram əsərlərində dialoq böyük rol oynayır. O, bədii ədəbiyyatda iştirak edən ayrı-ayrı şəxslərin nəinki fikirlərini və hissələrini əks etdirir, eyni zamanda daxili hiss və həyəcanlarının incəliklərini də göstərir.

Məs.; Bədii əsərlərimizdə işlənən dialoqlara fikir verdiyimiz zaman, burada xahiş məzmunlu elliptik cümlələrə rast gələ bilərik. Məs.; - Bir parça çörək (verin). Bu cümləyə fikir verdiyimiz zaman görürük, burada xahişlə yanaşı bir üzüntü, təlaş, ehtiyac hissələri də var.

Elliptik cümlələr xəbəri buraxılmış yarımçıq cümlələrin bir növüdür. Çünki bunlarda da xəbərsiz yarımçıq cümlənin başqa növlərində olduğu kimi xəbər buxalır. Lakin bununla belə, elliptik cümlələri yarımçıq cümlələrlə bərabərləşdirmək düzgün deyil. Yarımçıq cümlələrdə buraxılmış üzv bütöv cümlələrdə olur. Bir nüansa diqqət etmək lazımdır ki, elliptik cümlələrdə xəbərin buraxılması müəyyən məqsədlə bağlı olur. Yəni danışan işin ya icra yerini, ya zamanını, ya səbəbini və s. nəzərə çarpdırmaq istəyir. Məsələn; İrəli, əsgər! dedikdə məqsəd hərəkətin obyektini, dost dar gündə! Misalında işin icra zamanını, yay vaxtında belə yağış?! cümləsində isə əşyanı nəzərə çarpdırmaqdır [7, s. 68]. Məhz bu məqsədlə əlaqədar olaraq, həmin cümlələrdə fəli xəbər buraxılmışdır. Fikrin ağırlığı isə tamamlığın, zərfliyin və mübtədanın üzərinə düşmüşdür.

Elliptik cümlələr ilk baxışdan adlıq cümlələrə bənzəyir. Bunların oxşar cəhətləri bundan ibarətdir ki, hər ikisinin xəbəri olmur və buna ehtiyac da duyulmur. Bunlarla bərabər, onların fərqli xüsusiyyətləri də vardır. Elliptik cümlələrdə buraxılmış üzv və ya üzvün bir hissəsini mətnə, yaxud cümlənin öz məzmununa görə müəyyənləşdirmək mümkündür. Məs.; Əsgər, səngərə!. Adlıq cümlələrdə isə heç bir üzv buraxılmır. Bu cümlələrdə müəyyən zamanda hadisənin, əşyanın mövcud olması təsdiq edilir. Adlıq cümlələr hadisələri təsvir məqamında daha çox işlənir və özlərindən sonra gələn cümlələrdəki işin yerini, zamanını və s. göstərir; məs.; Yay günü, yol üstü, ağac kölgəsi.

Elliptik cümlələr sabit söz birləşmələri ilə ifadə olunan söz-cümlələrə bənzəyir. Bu cümlələrin elliptik cümlələrdən fərqi orasındadır ki, bunlarda xəbəri tapıb yerinə qoymaq çətindir, elliptik cümlələrdə isə bunu istədiyimiz vaxt edə bilərik.

Z. Budaqova elliptik cümlələrin təsnifatını belə vermişdir; 1) Fəli xəbəri buraxılmış elliptik cümlələr, 2) İsmi xəbəri buraxılmış elliptik cümlələr [2, s. 179].

İsmi xəbəri olmayan cümlələri nəzərdən keçirdikdə görürük ki, adətən belə cümlələrdə var sözü buraxılır və çox zaman sual xarakteri daşıyır. Məs.; Sənin oğlun, mənim oğlum, nə fərqi? (S. Rəhimov)

Elliptik cümlələrin işlənmə məqamları aşağıdakılardır:

a) Yalvarış, əzizləmə, alqış, təbrik məqamında; məs.: Ziyət, Şeyda toyunuz mübarək. (S. Rəhman)

b) Nifrət, qarğış, narazılıq məqamında; məs.: Ağrım xanın ürəyinə, xan gələndə dünya qopmayacaqdır ki, iki kəlmə danışib, çıxıb gedəcək (N. Vəzirov)

c) Çağırış, müraciət məqamında. Bunlar, əsasən, qəzetlərdə başlıq kimi işlənir; məs.: Oxucuların nəzərinə!

Nəqli və sual cümlələrində müəyyən üzvü nəzərə çarpdırmaq, eləcə də fikrin obrazlı ifadəsi məqsədi ilə fəli xəbər buraxılır. Bu qəbil cümlənin əsasını müxtəlif üzvlər təşkil edə bilər.

1. Cümlənin əsasını adlıq halda duran ismi söz birləşməsi ilə ifadə olunmuş mübtədə təşkil edir. Bu tipli cümlələrə əsasən atalar sözlərində çox rast gəlirik. Məs.: Aslanın nə erkəyi, nə dişisi. Doğrudur, misal çəkdiyimiz atalar sözləri çox zaman bütöv şəkildə işlənir. Lakin bizim tədqiqat obyektivimiz dialogi nitq olduğu üçün, biz bu cümlələrin danışıqda işlənən formalarını qeyd edirik.

2. Cümlənin əsasını yönlük, təsirlik, yerlik və ya çıxışlıq halda duran isimlə ifadə edilmiş tamamlıq təşkil edir; məs.: Dostluq üç almadır: gah ikisi səndə, biri məndə, gah ikisi məndə, biri səndə. (Atalar sözləri)

3. Cümlənin əsasını müxtəlif nitq hissələri ilə ifadə olunmuş zərflik təşkil edir. Belə cümlələrdə işin icra yeri, zamanı, məqsədi ilk planda verilir; məs.: Çörəyi ellərdən, suyu göllərdən (Atalar sözləri).

4. Tabesiz mürəkkəb cümlələrdən ibarət atalar sözlərində hər iki tərkib hissədə eyni mənəli xəbər, əksərən, buraxılır. Bunlarda da zaman, yer, məqsəd bildirən (zərflik) daha qabarıq nəzərə çarpdırılır; məs.: Ağ ayran ağaclar dibində, qara kişmiş bəylər cibində (Atalar sözləri).

Elliptik cümlələri nəzərdən keçirdiyimiz zaman, onun bir çox işlənmə məqamlarına rast gəldik. Bu da bizə onu deməyə imkan verir ki, elliptika dilçilikdə, o cümlədən dialogi nitqdə xüsusi yer tutur.

## Ədəbiyyat

1. Abdullayev K. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: Maarif, 1998, 224 s.
2. Aslanov A. Azərbaycan dilinin sintaksisinə dair tədqiqlər. Bakı: AzSSR EA, 1963, 191 s.
3. Budaqova Z. Müasir Azərbaycan dilində sadə cümlə. Bakı: Az SSR EA, 1963, 224 s.
4. Hacıyev T. Müasir Azərbaycan dilində mürəkkəb cümlələrin struktur-semantikasi. dok. diss. Bakı: AMEA-nın Dilçilik İnstitutu, 1992, 136 s.
5. Həbibova K. Müasir Azərbaycan dilində elliptik cümlə. Bakı: Elm və Təhsil, 2009, 189 s.
6. Vəliyev S. Sadə cümlə. Bakı: Elm, 1997, 80 s.
7. Vəliyev S. Dialoji və monoloji nitqin sadə cümlələri. Bakı: Elm, 1999, 90 s.
8. Yusifov G. Azərbaycan atalar sözlərinin leksik-üslubi xüsusiyyətləri nam.diss., Bakı: 1969, 208 s.
9. <https://portal.azertag.az/az/node/6710>

Açar sözlər: Elliptik, konstruksiya, dialoq, məzmun, cümlə üzvləri

Key words: Elliptic, dialog, construction, content, sentence members

Ключевые слова: Эллиптический, диалог, строительство, содержание, члены предложения

### **Dialoji mətnlərdə elliptik konstruksiya**

#### **Xülasə**

Məqalədə müasir dilimizdəki dialoji mətnlərin strukturu qısa şəkildə nəzərdən keçirildi. Dialoqları təhlil edən zaman, dilimizdə mövcud olan elliptik cümlələri tədqiqatə cəlb etdik. Elliptik cümlələrin bir sıra müxtəlif formalarının olması sübut edir ki, hal-hazırda müasir nitqimiz olduqca zəngindir. Elliptik konstruksiya araşdırılması onun yarımçıq cümlələrdən fərqləndirilməsinə də geniş imkan açır. Həmçinin, onun işlənmə məqsədlərinin və cümlədəki yaratdığı məna çalarlığı xüsusi diqqət kəsb edir. Elliptik cümlələri araşdırarkən məlum olur ki, onun daha çox atalar sözlərində işlənməsi də, bu konstruksiya qədimliyindən xəbər verir. Elliptika bizim sadəcə nəsr dilimizə deyil, poetik şeir dilimizə də olduqca çox nüfuz etmişdir. Bu da öz növbəsində şeir dilimizə daha da məna çalarlığı qatmışdır. Qısa olaraq qeyd etmək olar ki, dialoqlarımızda yarımçıq cümlələr qədər elliptik cümlələr də böyük rol oynayır. Bu baxımdan elliptik cümlələrin daha da geniş şəkildə öyrənilməsi vacibdir.

### **Эллиптические конструкции в диалогических текстах**

#### **Резюме**

В статье кратко рассматривается структура диалогических текстов в нашем современном языке. При анализе диалогов мы исследовали эллиптические предложения, существующие в нашем языке. Существование ряда различных форм эллиптических предложений доказывает, что наша современная речь очень богата. Изучение эллиптических конструкций также позволяет отличать их от неполных предложений. Особое внимание также уделяется цели его развития и смысловому оттенку, который он создает в предложении. Рассматривая эллиптические предложения, оказывается, что их употребление в пословицах также свидетельствует о древности этих конструкций. Эллиптика оказала большое влияние не только на наш прозаический язык, но и на наш поэтический язык. Это, в свою очередь, добавило больше смысла нашему поэтическому языку. Короче говоря, эллиптические предложения играют важную роль в наших диалогах, как и неполные предложения. В связи с этим важно более широко изучать эллиптические предложения.

### **Elliptical constructions in dialogic texts**

#### **Summary**

The article briefly reviews the structure of dialogic texts in our modern language. When analyzing dialogues, we explored elliptical sentences that exist in our language. The existence of a number of different forms of elliptical sentences proves that our modern speech is very rich. The study of elliptical constructions also allows to distinguish it from incomplete sentences. Special attention is also paid to the purpose of its development and the shade of meaning it creates in the sentence. Examining elliptical sentences, it turns out that its use in proverbs also indicates the antiquity of these constructions. Elliptics has greatly influenced not only our prose language, but also our poetic language. This, in turn, has added more meaning to our poetic language. In short, elliptical sentences play an important role in our dialogues, as well as incomplete sentences. In this regard, it is important to study elliptical sentences more widely.

RƏYÇİ: dos .E.Vəliyeva

**Səbinə Əhməd qızı Muxtarova<sup>11</sup>**  
**PROFESSOR Ə.ABDULLAYEVİN YARADICILIĞINDA**  
**CÜMLƏ ÜZVÜ MƏSƏLƏLƏRİ**

Azərbaycan dilçilik elmi tarixində silinməz iz buraxan alimlər içərisində filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı laureatı Ələvsət Zakir oğlu Abdullayevin xüsusi yeri vardır. K. Vəliyev haqlı olaraq yazır ki, “Ələvsət müəllimin bütün həyatı ana dilinə xidmət nümunəsidir” (14, s. 5). Professor Ə. Abdullayevin məşğul olduğu sahələr çox genişdir; demək olar ki, dilin elə bir sahəsi yoxdur ki, alim orada qələmini işlətməsin, ciddi fikirlər söyləməsin, yeniliklər etməsin. Fonetika, orfoqrafiya, orfoepiya, leksikologiya, etimologiya, morfologiya, sintaksis, nitq mədəniyyəti və s. sahələrlə məşğul olan alim Azərbaycan dilçiliyinin ən aktual, mübahisə obyektinə olan və həllinə ehtiyacı olan problemləri ilə bağlı çoxlu sayda əsərlərin müəllifidir. Bu məsələlər içərisində bir çoxu var ki, onlar haqqında dilçiliyimizdə ilk dəfə məhz Ə. Abdullayev araşdırma aparmış, fikir söyləmişdir. Köməkçi nitq hissələri, o cümlədən ədatlar, predikativlər, xüsusiləşmələr, əlavələr, tabeli mürəkkəb cümlədə transformasiya, qarışıq tipli mürəkkəb cümlələr və s. alimin ilk dəfə elmimizdə işlədiyi sahələrdir. Ə. Abdullayevin yaradıcılığında sintaksis məsələlərinin araşdırılması mühüm yer tutur. Türkologiyada, əsas etibarilə tabeli mürəkkəb cümlənin əvəzsiz tədqiqatçısı kimi tanınan alimin yaradıcılığında sadə cümlə ilə bağlı məsələlər də yer alır. Alimin “Feili sifət və feili bağlama tərkibləri possessiv quruluşa malik olan söz birləşmələridir”, “Cümlə üzvləri”, “İkinci dərəcəli üzvlər”, “Sintaktik əlaqələr”, habelə “Türk dillərində sintaktik quruluşun qeyri bərabər inkişafı” və s. kimi məqalələri bu sahədə istiqamətverici xarakterə malik olub, gələcək tədqiqatlara, bir növ, işıq salır. Qeyd edək ki, müəllifin cümlə üzvləri ilə bağlı yazıları “Azərbaycan dili məsələləri” kitabında toplandıqdan biz də fikirləri o kitaba müraciət etməklə təhlil etməyə çalışacağıq (1).

Qeyd edək ki, professor cümlə üzvləri ilə bağlı ayrıca tədqiqat əsəri yazmaqla yanaşı, bu mövzunun Azərbaycan dilçiliyində tədqiqi ilə bağlı da ayrıca məqalə yazmışdır. Böyük bir dilçi ordusunun adını sadalayan müəllif əsas diqqəti mövzu ilə bağlı yanlışlığa yönəldərək, onun mahiyyətini izah etməyə çalışır. Müəllifin fikrincə, ən çox nəzərə çarpan yanlışlıq ikinci dərəcəli üzv kimi tamamlıq və təyinin olduğunu qəbul etmək, zərfliyi cümlə üzvü hesab etməməkdir. Təbii ki, müasir dilçiliyimiz üçün belə fikir absurd görünür, lakin keçən əsrin 40-cı illərinin sonunda başqa dilçilərin zərfliyin cümlə üzvü kimi qəbul etməsinə baxmayaraq, 1947-ci ildə məntiqi qrammatikanın nümayəndələrindən olan böyük dilçi Ə. Dəmirçizadə tərəfindən yazılan “Müasir Azərbaycan dili. Cümlə üzvləri” (8) kitabında bu fikrin irəli sürülməsi, doğrudan da, diqqəti cəlb etməyə bilməzdi. Ona görə də Ə. Dəmirçizadənin əsərinə müraciət edərək, oradakı qesurları göstərərək, əslində bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymuşdur. Onun fikrincə, Ə. Dəmirçizadənin böyük nöqsanı “zərfliyin cümlə üzvləri sırasından çıxarılması, mübtədanın baş üzv sayılmaması, xitab, ara söz, nida və bağlayıcıların cümlə üzvü hesab edilməsi idi” (8, s. 5).

Onu qeyd etmək lazımdır ki, Ə. Dəmirçizadənin cümlə üzvlərinin təsnifatında əsas götürdüyü prinsipə XX əsrin əvvəlində rus dilçiliyində, məsələn, Ovsyaniko-Kulikovskidə, habelə türkologiyada A.P. Potseluyevskidə rast gəlmək olur; belə ki, hər iki alimin yaradıcılığında yalnız xəbərin baş üzv olması, mübtədə və tamamlığın birinci dərəcəli üzv olması faktı özünü göstərir (11, s. 206). Xəbərin cümlədə əsas üzv kimi alınması fikri XIX əsrin sonlarında təşəkkül tapmış və sintaksisə psixoloji cəhətdən yanaşan dilçilərdə də özünü göstərmişdir. Onlar cümlə şəklində hər hansı fikrin verilməsində hərəkərin (yəni xəbərin) ilkin nəzəri cəlb etdiyi fikrini müdafiə edirdilər, ona görə də baş üzv kimi ancaq xəbəri götürürdülər. Bunun təsiri sonralar da bəzi dilçilərdə özünü göstərmişdir.

Professor Ə. Abdullayev cümlə üzvlərinin iştirakı ilə bağlı cümlə növlərinin yanlış izah olunmasına qarşı da öz mövqeyini bildirmişdir. Müəllif N.C. Abdullayevanın mübtədəsi xəbərdə şəxs sonluqları ilə ifadə olunmuş cümlələri təkterkibli müəyyən şəxslə cümlə adlandırmasına da etirazını bildirmişdir. Onun fikrincə, “Sən bizim katibəsən, ancaq zarafatdan əl şəkirsən” cümləsində xəbərlər bir mübtədə ətrafında birləşmiş və xəbər də baş üzv olduğundan hər bir xəbərin də ətrafında ikinci dərəcəli üzv yerləşə bilər. Bunu ikinci həmcins xəbərdə müşahidə edirik.

Burada maraqlı bir məsələ də özünü göstərir: professor Ə. Abdullayev A. Həsənovun cümlə üzvləri ilə bağlı fikirlərini analiz edərkən onun dilçiliyimizə gətirdiyi belə bir “yenilikdən” də bəhs edir ki, bir cümlədə həmcins olmayan iki mübtədə ola bilər. Buna belə misallar verilir: Bu sülalənin hökmdarları Şirvanşahlar adlanırdılar. (Azərbaycan tarixi); Bulatay bütün qüvvələrə sərkərdə təyin olundu. (Y.V. Çəmənəminli) Ənənəvi təlimə görə birinci cümlənin mübtədəsi “sülalənin hökmdarı” ismi birləşməsi, ikinci cümlənin mübtədəsi isə “Bulatay” xüsusi ismidir. Lakin birinci cümlədəki “Şirvanşahlar”, ikinci cümlədəki “sərkərdə” sözlərinin də mübtədə adlandırılması birmənalı şəkildə qəbul edilən fikir deyildir. Bu məsələyə toxunan Q. Kazımov “ikinci mübtədə” kimi təqdim edilən o sözləri əslində xəbərin tərkib hissəsi hesab edir. Müəllif yazır: “İkinci “mübtədalar nəzərə alınmadan xəbərlərin heç birini müstəqil xəbər saymaq olmaz. Xəbərin mənası yalnız müəllifin ikinci mübtədə hesab etdiyi sözlərlə birlikdə konkretləşir” (9, s. 114; 5, s. 245). Bizə belə gəlir ki, verilmiş nümunələrdə “Şirvanşahlar adlanırdılar” və “sərkərdə təyin olundu” ifadələrini birlikdə xəbər hesab etmək düzgün deyildir, ona görə ki, həm qrammatik, həm də leksik-semantik cəhətdən ayrılır.

Professor Ə. Abdullayevin cümlə və cümlə üzvləri haqqında fikirləri sintaktik təlimdə mühüm əhəmiyyətlidir. Müəllif cümlə üzvlərinin müəyyənləşməsində bir sıra xüsusiyyətlərin olmasını zəruri hesab edir. Bu cərgədə leksik mənanın olması, bir-biri ilə məna və qrammatik əlaqədə olması, sintaktik funksiya daşması, cümlədə müəyyən mövqeyə malik olması, xüsusən cümlədə müəyyən yerə malik olması və s. məsələlər diqqət mərkəzində götürülür. Bu xüsusiyyətlər içərisində nitq hissələrin-

<sup>11</sup> Bakı Dövlət Universitetinin doktorantı

in semantikasi cümlə üzvünün müəyyənləşməsində əsas hesab edilir. Müəllif hətta isimlə ifadə olunan cümlə üzvünün eyni halda belə, müxtəlif cümlə üzvü vəzifəsində çıxış edə bilməsini bu sözlərin semantikasi ilə bağlı olduğunu konkret misallarla izah edə bilir. Belə ki, ismə aid olan bəzi sözlər əşya, digər sözlər məkan anlayışı bildirir ki, bunların eyni halda, məsələn, yönlük, yerlik və çıxışlıq hallarda müxtəlif cümlə üzvü funksiyasında çıxış etdiyini müşahidə edirik. Müəllif əşya bildirenlərə “kitab, çanta, portfel”, məkan bildirenlərə “otaq, məktəb, kənd” sözlərini misal gətirərək, müvafiq hallarda birincilərin tamamlıq, ikincilərin isə yer zərfliyi olduğunu əsaslandırır.

Alim dildə özünü göstərən və bir çox halda mübahisə obyektinə çevrilən bəzi sintaktik vahidlərin müəyyənləşməsi üçün də konkret kriteriyalar müəyyənləşdirir və bu əsasda mübahisənin asanlıqla həll olunduğunu görmək mümkündür. Məsələn, “məhəbbət” sözünün müxtəlif cümlələrdə müxtəlif sintaktik vəzifələrdə işlənməsini müəllif belə izah edir: “Eyni formalı söz həm tərz-i-hərəkət zərfliyi, həm də vasitəli tamamlıq vəzifəsində işlənir. Bu onların işlənmə mövqeyindən, əlaqələndiyi feildən, cümlənin məzmunundan, buna əsasən də tələb etdiyi sualdan asılıdır. Misallar. 1. Sabutay Aygünü çilgün məhəbbətlə sevir; 2. Qəlbim bu məhəbbətlə isinir” (səh. 149). Birinci nümunədəki “məhəbbət” sözünün tərz-i-hərəkət zərfliyi, ikinci nümunədəki eyni sözün isə vasitəli tamamlıq olduğu qeyd olunur.

Onu da qeyd etmək ki, bu sözlərin fərqləndirici kriteriyaları düzgün müəyyənləşdirilmişdir. Lakin bununla yanaşı, demək lazımdır ki, əslində bu sözlər qrammatik-semantik cəhətdən eyni deyil; belə ki, birinci cümlədəki söz nitq hissəsi olaraq, isimdən düzələn tərz-i-hərəkət zərflidir və onların sintaktik vəzifəsi, bir qayda olaraq, tərz-i-hərəkət zərfliyidir. İkinci cümlədəki söz isə nitq hissəsi kimi isim olaraq qalır, ona görə ki, ona birləşən –lə zərf düzəldən şəkilçi yox, qrammatik kateqoriyaya aid olan qoşmadır. Qoşma isə sözə çalar versə də, onun ümumqrammatik mənasını dəyişmir.

Ümumiyyətlə, demək lazımdır ki, müasir dilçiliyimizdə bəzən mübahisə yaradan bu tipli bir neçə məsələyə professor Ə.Abdullayev konkret misallar verib şərh etməklə aydınlıq gətirir. Xüsusən ismin eyni halında, məsələn məkani-qrammatik hallardan hər hansı birində olan sözün hansı cümlə üzvü olması ilə bağlı maraqlı faktlar verilir. Bu zaman müəllif halda olan sözün məzmunca əşya və ya məkan bildirməsinə, o cümlədən semantikasına xüsusi fikir verir. Onu da deyək ki, müəllifin bu cür dəqiqləşdirmələr aparması, bir tərəfdən, dilimizin qrammatik quruluşunun səciyyəvi cəhətlərinin müəyyənləşdirməsinə xidmət edirsə, digər tərəfdən, məktəb qrammatikasının, o cümlədən dərslərin formalaşmasına böyük köməkdir. Müəllif eyni sözün eyni sintaktik mühitdə və eyni sözlərin əhatəsində müxtəlif funksiyalar yerinə yetirməsinə aid maraqlı nümunələr verir: 1. Pulları evə vermişəm (yəni saxlamağa vermişəm); 2. Pulları evə vermişəm (yəni ev almışam) (səh. 150).

Omonim səciyyəvi bu konstruksiyada informasiyanın məzmunu fərqlidir; bunu müəllif özü qeyd etmişdir və bu fərqin bilavasitə feilin semantikasi ilə bağlı olduğunu göstərir. Doğrudan da, “vermək” feili “Bir şeyi öz əlindən çıxarıb başqasına ötürmək, təslim etmək, çatdırmaq, tapşırmaq” mənasını ifadə edir (7, s. 471). Bu mənaya birinci cümlədəki feil uyğun gəlir. Lakin həmin feil dilimizdə həm də məcazi mənada işlənir, müxtəlif mənalı sözlərlə əlaqədə rəngarəng çalarlar ifadə edir. İkinci cümlədə də həqiqi mənə başa düşülür, yəni haqqında söhbət gedən pul, doğrudan da, verilib, lakin burada ödəmə məzmununa malikdir. Burada “vermək” feili həqiqi mənə daxilində həm də qarşılıqlı şəkildə həyata keçirilən prosesin bir tərəfini ifadə edir; pul verilib, ev alınıb. Bununla yanaşı, bu cümlədə “vermək” feili birbaşa obyektə əlaqələnməmişdir; belə ki, “pulu kiməsə vermək” ifadəsində “kiməsə” sözü birbaşa obyekt, yəni pulun yönəldiyi, təqdim edildiyi tərəf kimi çıxış edir. Verilən cümlədə isə “ev” sözü obyekt deyil, səbəbdir, yəni pul ev üçün verilmişdir.

Məsələyə bu cür yanaşma yalnız sintaktik təhlil üçün deyil, əlaqəyə girən feil və digər sözün qarşılıqlı əlaqəsində qazandıqları semantik cəhətlə bağlıdır. Feilin mücərrədləşməsi onunla əlaqəyə girən sözlə münasibətində və bu cəhətdən sintaktik təhlilin fərqli xüsusiyyətinin meydana çıxmasında əsaslı rol oynayır. Professor Ə.Abdullayev bu münasibətlə aşağıdakı nümunələri misal gətirir: 1. Evə gedirəm; 2. Evə baxıram (“tamaşa edirəm” mənasında); 3. Evə baxıram (“evi saxlayıram” mənasında) (səh. 150). Müəllifin fikrincə, birinci nümunədə “gedirəm” feili dinamik feil, sonrakı cümlələrdə “baxıram” feili isə statik feildir, ona görə də “gedirəm” feili ilə əlaqələnen “evə” sözü hərəkətin istiqamətləndiyi məkanı bildirdiyindən yer zərfliyi funksiyasını yerinə yetirir. İkinci və üçüncü cümlələrdə “baxıram” feili ilə əlaqələnen “evə” sözü obyekt səciyyəsinə malik olduğu üçün vasitəli tamamlıqdır.

Burada bir məsələyə də münasibət bildirmək lazım gəlir. İkinci və üçüncü nümunələrdə “baxıram” sözü statik feil kimi çıxış etsə də, onlar arasında bərabərlik işarəsi qoymaq olmaz; belə ki, ikinci nümunədə “baxıram” feili sözünün həqiqi mənasında işlənərək, “evə” sözü ilə birbaşa semantik təmasdadır, ona görə də statikliyin özündə zəif də olsa bir dinamika vardır, yəni obyektə təsir vardır. Üçüncü nümunədə isə “baxıram” sözü həqiqi mənada işlənməmişdir; Burada həmin söz “qulluq etmək, qayğısına qalmaq, təmin etmək” (6, s. 209). Bu sözün məcazi mənada işlənməsi obyektə əlaqəsində qrammatik fərqlilik yaratmır və bu halda da obyekt əlaqəsi özünü göstərir və “evə” sözü yenə də vasitəli tamamlıq funksiyasını yerinə yetirir.

Dilimizin tarixini, onun təkamül prosesini dəqiq bilən professor Ə.Abdullayev müasir dilçiliyimizdə düzgün təhlili verilməyən bəzi qrammatik formalar haqqında dəyərli fikirlər söyləyir. Bu cəhətdən alimin qədim alət (instrumental) halının qalıq olan və formaca təsirli hala oxşayan sözlər haqqında fikirləri diqqəti cəlb edir. Müasir dilimizin qrammatikasına aid yazılan bəzi əsərlərdə bu tip ifadələrin təsirlik halda olan söz kimi təqdimi ilə qarşılaşırıq: “Zaman bildiren isimlər təsirlik halda işləndikdə həm təsirli, həm də təsirsiz feili xəbərə aid olub (bəzən də öz təyinləri ilə birlikdə) zaman zərfliyi olur: məs.:...Ona baxma, bu yayı anam müəllim tutacaq, hazırlaşacağam!” (S.Rəhimov) (2, s. 160). Akademik “Müasir Azərbaycan dili” kitabında isə yazılır: “Bəzən təsirlik halında ifadə ilunan sözlər feilin mənə tələbilə cümlənin tamamlığı yox, zərfliyi olur”. Buna misal olaraq “Cavad tamam qışı xəstə yatıb” tipli cümlələr gətirilir (10, s. 198). Professor Ə.Abdullayev həmin formanın təsirlik hal deyil, qədim instrumental haldır; “Kitabi-Dədə Qorqud”dan gətirdiyi “Bir yazın, bir küzin buğa ilə buğranı kürəşdirərdilər” cümləsini misal gətirərək, “yazı” tipli ifadələrin məhz həmin sözlərin sonrakı ink-

işafda qazandığı formadır. Bunu sübut etmək üçün müəllif əsaslı dəlillər gətirir: “Yaxşı olar ki, instrumental hal forması ilə təsirlik hal forması da qarışdırılmasın. Onda belə bir “qeyri-qanuni” təsirlik hal da meydana çıxmaz. Əgər o, həqiqətən, təsirlik haldırsa, gerek vasitəsiz tamamlıq olsun. Təsirlik halın təsirli feillərlə işləndiyi ümumi haldır” (səh. 152). Müəllif bu fikirdədir ki, təsirlik halda olan söz təsirsiz feillə işlənməz, halbuki instrumental halda olan söz təsirli feillə olduğu kimi, təsirsiz feillə də işlənə bilər.

Professor Ə.Abdullayev cümlədə fikir yükünün hansı cümlə üzvünün üzərində olması fikrinə də aydınlıq gətirir. Müəllif göstərir ki, baş üzvlər cümlədə əsas rola malikdir, lakin bu, cümlənin formalaşması üçün daha düzgün qəbul edilə bilər. Daha doğrusu, cümlə qurmaq tərəfdən məsələyə yanaşılsa, baş üzvlər əsasdır; onlarsız (xüsusən də xəbərsiz) cümlə ola bilməz. Bununla yanaşı, müəllif gətirdiyi bir neçə nümunə əsasında sübut edir ki, müəyyən cümlələrdə semantik ağırlıq ikinci dərəcəli üzvlərin üzərinə düşə bilər. Alimin gətirdiyi bir neçə nümunədən biri əsasında fikrimizi izah edəcəyik. “Dərs zamanı dinc oturmayan şagirdi görən müəllim deyir: “A bala, dinc otur”. Burada məqsəd heç də o deyil ki, müəllim şagirdi oturtsun. Çağird onsuz da oturub. Müəllim onu intizama dəvət edir. Ona görə də dinc sözü ikinci dərəcəli üzv də olsa, bu cümlədə əsas semantik sanbala malikdir” (səh. 153-154). Bu artıq cümlənin semantik-qrammatik səciyyəsinin məntiqi əsasında elmi cəhətdən sadə bir dillə izahıdır ki, bundan asan dillə həmin fikri qəbul etdirmək olmazdı. Onu da qeyd edək ki, dünya dilçiliyində də bu fikrin təsdiqinə rast gəlmək olur. Belə ki, V.Q.Admoni alman dili materialları əsasında göstərir ki, cümlə üzvlərinin baş üzv və ya ikinci dərəcəli üzv olması o demək deyil ki, konkret mətndə bunlardan biri semantik cəhətdən əsas, digəri isə ikinci dərəcəli xarakter daşıyır (3, s. 68)

İkinci dərəcəli üzvlər haqqında professor Ə.Abdullayevin maraqlı fikirləri vardır. Müəllif ikinci dərəcəli üzvləri iki qrupa ayırır: 1) cümlənin əsas qismində (onun predikativ xarakterli hissəsində); 2) cümlədə işlənən feili tərkiblərin, yəni feili sifət, feili bağlama və məsdər tərkiblərinin içərisində işlənənlər. Birinci qrupa ənənəvi dilçiliyimizdə qəbul edilən və mübtədə və xəbər qrupunda birləşən üzvlər nəzərdə tutulur. İkinci halda isə feili tərkiblərin içərisində olan sözlərin cümlə üzvü adlandırılması ilə qarşılaşırıq. Bu zaman müəllif feili tərkibli cümləni müvafiq tabeli mürəkkəb cümlə ilə müqayisə edir. Müəllifə görə, budaq cümlə daxilindəki sözlər cümlə üzvləri olduğu kimi, feili birləşmələrin tərkibindəki sözlər də ikinci dərəcəli üzv hesab edilməlidir. Qeyd edək ki, “Müasir Azərbaycan dili” dərsliyinin 1985-ci il nəşrində tamamlıqdan bəhs edən A.Həsənov tamamlığın tərkib daxilində feili sifətə, feili bağlamaya və məsdərə də aid olması fikrini qeyd etmişdir (2, s. 138). Lakin dərsliyin sonrakı – 2007-ci il nəşrində artıq bu qeydə rast gəlmirik.

Professor Ə.Abdullayevin gətirdiyi arqumentlərdən biri tabeli mürəkkəb cümlələrin bəzilərində budaq cümlənin baş cümlədəki hər hansı tamamlığa deyil, məhz tərkib daxilindəki oxşar – müvafiq sözə aid olmasıdır ki, tabeli mürəkkəb cümləni sadə cümləyə çevirəndə də budaq cümlə həmin sözün yerində işlənmiş olur. Fikrini əsaslandırmaq üçün müəllif belə bir misala müraciət edir: Sənə deyən var ki, bu gün ayın neçəsidir? (səh. 158) Burada budaq cümlənin (bu gün ayın neçəsidir) baş cümlədə feili sifət tərkibində iştirak etməyən, lakin düşünülib bərpa edilə bilən “qəlib söz” sözü izah və əvəz etməsi belə deməyə əsas verir ki, budaq cümlə baş cümlənin hətta ümumiləşmiş şəkildə qəbul edilmiş üzvlərinə deyil, feili tərkibin daxili üzvünə də aid ola bilər.

Professor Ə.Abdullayevin cümlə üzvləri ilə bağlı araşdırmaları içərisində yiyəlik hallı sözün cümlə üzvü olub-olmaması ilə bağlı fikirləri əhəmiyyətli yer tutur. Məlumdur ki, Azərbaycan dilçiliyində ikinci və üçüncü növ təyini söz birləşməsinin birinci komponenti kimi çıxış edən yiyəlik hallı söz müstəqil cümlə üzvü kimi ayrılır; birləşmə komponentləri ilə birlikdə bir cümlə üzvü kimi təhlil edilir. Bu məsələdə fərqli mövqe tutan professor Ə.Abdullayev halların hər birinin sintaktik funksiyasının əsas alması ilə yanaşı, türkologiyadakı yanaşmanı, habelə sözlərin leksik-qrammatik əlaqələnməsində spesifik cəhətlərə diqqəti yönəldir. Alimin fikrincə, qeyri-müəyyən yiyəlik halın mənsubiyyət şəkildə ikinci tərəfdən ayrılıb müstəqil cümlə üzvü kimi çıxış etməsi mümkün deyil; bunu sübut etmək üçün bir neçə arqument gətirir. İlk olaraq onu göstərir ki, müəyyən yiyəlik hal müstəqil şəkildə cümlənin xəbəri ola bilər; “Bu kitab Əhməndir” cümləsində “Əhməndir” sözü ismi xəbərdir.

Bəzən belə fikirlə qarşılaşırıq ki, bu halda üçüncü növ təyini söz birləşməsinin yiyəlik halda olan birinci komponenti ikinci komponentdən ayrılaraq, xəbər mövqeyinə keçmişdir ki, bu zaman həmin sözün aktuallaşmasını rolu böyükdür. Burada aktuallığın rol oynaması məlumdur, çünki aktual olan söz, cümlə üzvü, bir qayda olaraq, cümlənin sonuna meyillənir. Lakin dil materialını, xüsusən də sintaktik materialı bu şəkildə müqayisə etmək yanlışdır, bu, qrammatik anlayışla məntiqi anlayışı qarışıq salmağa bərabərdir. Bu konstruksiyaların hər biri ayrı-ayrı cümlələrdir. Hər şeydən əvvəl ona görə ki, bu cümlələrdə ifadə olunan fikirlər tamam başqa-başqadır ki, burada yiyəlik hallı sözün xəbər funksiyasında çıxış etməsinin rolu əvəzsizdir. Ələvsət müəllimin gətirdiyi arqumentlərdən biri də tabeli mürəkkəb cümlənin bəzilərində budaq cümlənin baş cümlədə üçüncü növ təyini söz birləşməsinin birinci komponentinə aid olub, onu izah etməsidir ki, bu barədə bir az əvvəldə bəhs etmişdik. Belə ki, bu tip tabeli mürəkkəb cümlələrdə budaq cümlə baş cümlə daxilində olan söz birləşməsinin yalnız təsirlik halda olan sözünü deyil, digər hallarda olan komponentlərini də izah edə bilər. Alimin gətirdiyi müqayisə üçün gətirdiyi nümunələrdən bilavasitə yiyəlik halla bağlı bir misala müraciət edək: Mən onun dərdini çəkirəm ki, sən nə vaxt müstəqil hərəkət edəcəksən (səh. 165).

Nümunədən aşkar görüldüyü kimi, postpozitiv budaq cümlə (Sən nə zaman müstəqil hərəkət edəcəksən) baş cümlədəki başqa üzvü deyil, məhz üçüncü növ təyini söz birləşməsinin yiyəlik haldakı birinci komponenti olan “onun” sözünün məzmununu açmağa xidmət edir. Bu zaman müvafiq sual da ona verilir: Mən nəyin dərdini çəkirəm? Buna məhz budaq cümlə cavab kimi meydana çıxır: Sənin nə vaxt müstəqil hərəkət edəcəyinin. Təbii ki, güclü arqumentdir, burada başqa cür düşünmək də mümkün deyil.



Müəllifin sözlərin morfoloji və sintaktik sualların verilməsi ilə bağlı gətirdiyi arqument də inandırıcılığı ilə diqqəti cəlb edir; digər halların sualları cümlə üzvlərinin sualları kimi sabitləşdiyi halda, niyə yiyəlik halın sualı müvafiq cümlələrdə verilsə də, sintaktik sual kimi qəbul edilmir. Bununla da müəllif o fikirdədir ki, təyinin sualları cərgəsinə kimin?, nəyin?, haranın? Sualları da daxil edilməlidir.

Onu da xatırlatmaq istəyirik ki, keçən əsrin 80-ci illərində bu məsələ ilə bağlı bir-birini təkzib edən fikirlərin yer aldığı məqalələr çap olunmuşdu; Ə.Sadiqov (12) və Y.Seyidov (13) üçüncü növ təyini söz birləşmələrinin tərəflərinin sintaktik təhlildə ayrılmasının düzgün olmadığı fikrini müdafiə edirdilərsə, A.Axundov və İ.Əhmədov (4), əksinə, həmin birləşmənin tərəflərinin ayrı-ayrı cümlə üzvü kimi izah edilməsinin tərəfdarı kimi çıxış edir və konkret faktlarla fikirlərini əsaslandırırlar.

Professor Ə.Abdullayevin cümlə üzvləri problemləri ilə bağlı fikirləri elmi-məntiqi dəyəri ilə diqqəti cəlb edir və bunların daha ətraflı araşdırılması lazımdır, biz isə bir məqalə həcmində bəzi məsələləri işıqlandırmaqla kifayətlənirik.

İstifadə olunmuş ədəbiyyat

1. Abdullayev Ə. Azərbaycan dili məsələləri. Bakı: Bakı Universiteti, 1992, 329 s.
2. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə, Sintaksis, Bakı: Şərq-Qərb, 20007, 424 s.
3. Адмони В.Г. Введение в синтаксис современного немецкого языка. Москва: Наука, 1956
4. Axundov A., Əhmədov İ. Bizim fikrimizə // "Azərbaycan dili və ədəbiyyat tədrisi", №4, Bakı, 1983
5. Azərbaycan dilinin funksional qrammatikası: sintaqmatika, söz birləşməsi və sadə cümlə sintaksisi. Bakı: Prestige çap evi, 2014, 505 s.
6. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cildə. I cild. Tərtibçilər: Əliheydər orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə. Bakı: Şərq-Qərb, 2006, 744 s.
7. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cildə. IV cild. Tərtibçilər: Əliheydər orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə. Bakı: Şərq-Qərb, 2006, 712 s.
8. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. Cümlə üzvləri. Bakı: Azərəşr, 1947, 88 s.
9. Kazimov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Elm və təhsil, 2010, 500 s.
10. Müasir Azərbaycan dili. III cild, Sintaksis. Bakı: Elm, 1981, 444 s.
11. Поцелуевский А.П. Избранные труды. Изд. Ашхабад: ЫЛЫМ, 1975,
12. Sadiqov Ə. Üçüncü növ söz birləşməsi haqqında bir neçə söz // "Azərbaycan dili və ədəbiyyat tədrisi". №1, Bakı, 1982
13. Seyidov Y. Bir neçə söz bir neçə cümlə üzvü rolunda. "Azərbaycan müəllimi", №31, 14 aprel, 1983
14. Vəliyev K. Görkəmli alim, sevimli müəllim // Abdullayev Ə.Z. Azərbaycan dili məsələləri. Bakı: Bakı Universiteti, 1992, 329 s.

Açar sözlər: sintaksis, cümlə üzvü, yiyəlik hal, funksiya, semantik təmas, semantik yük

Ключевые слова: синтаксис, член предложения, родительный падеж, функция, семантическая связь, семантическая нагрузка

Key words: syntax, a part of a sentence, genitive case, function, semantic connection, semantic load

### Professor Ə.Abdullayevin yaradıcılığında cümlə üzvü məsələləri

#### Xülasə

Azərbaycan dilinin elə bir sahəsi yoxdur ki, professor Ə.Abdullayev araşdırma aparmasın. Bunların bəzilərini dilçiliyimizdə ilk dəfə məhz Ə.Abdullayev tədqiq etmişdir. Köməkçi nitq hissələri, o cümlədən ədatlar, predikativlər, xüsusiləşmələr, əlavələr, tabeli mürəkkəb cümlədə transformasiya, qarışıq tipli mürəkkəb cümlələr və s. alimin ilk dəfə elmimizdə işlədiyi sahələrdir.

Ə.Abdullayevin yaradıcılığında sintaksis məsələlərinin araşdırılması mühüm yer tutur. Türkologiyada, əsas etibarilə tabeli mürəkkəb cümlənin əvəzsiz tədqiqatçısı kimi tanınan alimin yaradıcılığında sadə cümlə ilə bağlı məsələlər də yer alır. "Feili sifət və feili bağlama tərkibləri poessiv quruluşa malik olan söz birləşmələridir", "Cümlə üzvləri", "İkinci dərəcəli üzvlər", "Sintaktik əlaqələr", habelə "Türk dillərində sintaktik quruluşun qeyri-bərabər inkişafı" və s. məqalələrində alim ciddi məsələlər elmi həllini tapır. Bu məqalələrdə müəllif ikinci dərəcəli üzvlərin bəzən cümlədə əsas fikrin daşıyıcısı olduğunu, eyni leksik vahidlərdən ibarət cümlələrdən sözlərin qarşılıqlı əlaqəsinin xarakterindən asılı olaraq müxtəlif funksiyalar daşdığı, yiyəlik halın müstəqil cümlə üzvü—təyin olduğunu və s. fikirləri konkret faktlar və elmi dəlillərlə sübut edir. Bütün bunlar dilçiliyimizin sonrakı mərhələsindəki tədqiqatlarda əhəmiyyətli rol oynamışdır.

### Проблема членов предложения в творчестве профессора А.Абдуллаева

#### Резюме

Профессор А.Абдуллаев, внесший весомый вклад в азербайджанское языкознание, проводил научные исследования во всех областях грамматики азербайджанского языка. Некоторые из них впервые были изучены в азербайджанском языкознании именно профессором А.Абдуллаевым, в частности, служебные части речи, в том числе частицы, предикаты, обособления, приложения, а также трансформация в сложноподчиненном предложении, сложные предложения смешанного типа и др.

В научном творчестве А.Абдуллаева важное место занимает исследование синтаксических проблем. В научных трудах ученого, известного в тюркологии в основном как выдающегося исследователя сложноподчиненного предложения, особое внимание уделяется и проблемам простого предложения. В статьях А.Абдуллаева "Причастные и деепричастные обороты- словосочетания с поессивной структурой", "Члены предложения", "Второстепенные члены предложения", "Синтаксические связи", а также "Неравное развитие синтаксического строя в тюркских языках" находят своё научное решение серьёзные проблемы. В этих статьях А.Абдуллаев на основе конкретных научных доводов и фактов доказывает, что иногда второстепенные члены предложения заключают в себе основную мысль предложения, в зависимости от характера взаимосвязи слов в предложении, состоящем из одинаковых лексических единиц, выполняют различные функции; родительный падеж является

независимым членом предложения - определением. Все эти научные труды А.Абдуллаева сыграли важную роль в дальнейших исследованиях на последующих этапах развития азербайджанского языкознания

## **The problem of Parts of a Sentence in Professor A. Abdullaev's works**

### **Summary**

Professor A. Abdullayev who made a significant contribution to Azerbaijani linguistics conducted scientific research in all areas of the grammar of the Azerbaijani language. Some of them were first studied in Azerbaijani linguistics by Professor A. Abdullayev, in particular, auxiliary parts of speech, including particles, predicates, separations, apposition, as well as transformation in a complex sentence, compound sentences of a mixed type, etc.

In A. Abdullayev's scientific works, an important place is occupied by the study of syntactic problems. In the scientific works of the scientist known in Turkology mainly as an outstanding researcher of the complex sentence special attention is paid to the problems of the simple sentence. The serious problems find their scientific solution in A. Abdullaev's articles: "Participial and adverbial participial phrases - phrases with a possessive structure", "Parts of a sentence", "Secondary parts of a sentence", "Syntactic relations", and also "Unequal development of the syntactic structure in the Turkic languages". In these articles, A. Abdullayev, on the basis of specific scientific arguments and facts, proves that sometimes the secondary parts of a sentence contain the main idea of the whole sentence, depending on the nature of the relationship of words in a sentence consisting of the same lexical units they perform different functions; the genitive case is an independent member of the sentence, i.e. it is an attribute. All these scientific works of A. Abdullayev played an important role in further research at subsequent stages of the development of Azerbaijani linguistics.

RƏYÇİ: dos. L.Ələkbərova

## TÜRK DİLİNDƏ MÜRƏKKƏB CÜMLƏ MODELƏRİNİN TƏRTİBLƏNMƏSİNDƏ LİŊVOKULTUROL- OJİ FAKTORLARIN ROLU BARƏDƏ

(məsələyə funksional-kommunikativ aspektdən dəyərləndirmə prizmasından baxış)

Türk dilinin mürəkkəb cümlə modellərinin funksional-kommunikativ aspektdən təhlili burada bir çox etnokulturoloji şərtləndirməli məqamların mövcudluğunu təsbit etməyə əsas verir. Belə ki, dil təfəkkürün reallaşma forması kimi, nitq işə təfəkkür prosesi olaraq [1; 71] müəyyən mental proseslərin, koqnitiv mexanizmlərin təsiri ilə şəkillənib inkişaf edir. Yəni, koqnitiv proseslər özlüyündə konseptuallaşma və kateqorallaşmanı ehtiva etməklə ətraf aləmdən gələn informasiyanın sistəmləşdirmə əsasında dərk edilməsinə yardımçı olduğu kimi, eləcə də onların müəyyən mental prizma çərçivəsində dəyərləndirilməsinə, qiymətləndirilməsinə (dilin aksioloji funksiyasının tələblərinə uyğun olaraq) yol açır. Belə ki, funksional-kommunikativ reallaşma özlüyündə cəmiyyət daxilində işləkliyi nəzərdə tutduğundan həmin cümlə modellərinin bu və ya digər real həyati situasiyalarda hansı anlayış ifadə edə biləcəyi, hansı meta-dil mesajını ehtiva edəcəyi yalnız baş verən ünsiyyət formatında, və ya mətn çərçivəsində nəzərdən keçirildikdə isə, tekstemin kontekstual şərtləndirməsində müəyyənləşir.

Yəni, məhz, kontekst (istər şifahi, istər yazılı kontekst) bu və ya digər cümlə modelinin birbaşa və ya dolaylı nitq aktını təzahür etdirdiyini müəyyənləşdirməyə əsas verə bilər. Bu kontekstdə dilin aksioloji funksiyasının, məhz, sintaktik yarısa “istiqləndirilməsi” önə sürən K.Y.Siqalın fikirlərini xatırlatmaq yerinə düşərdi. Belə ki, özünün “Aksiologiya və sintaksis” adlı araşdırmasında dilçi haqlı olaraq onu bildirir ki, mürəkkəb cümlə modelləri özlüyündə aksioloji şərtləndirmə çərçivəsində reallaşma qazanırlar. Bu kimi fikirlərinin məntiqi davamı olaraq, K.Y.Siqal belə bir nəticəyə gəlir ki, sintaktik vasitələr, konkret olaraq, cümlə modelləri, söz sırası, bağlayıcılar qiymətləndirmə, dəyərləndirmə anlamının qrammatik ifadəsinə xidmət edirlər. Dilçi bu sırada xüsusilə müxtəlif mürəkkəb cümlə modelləri üçün səciyyəvi olan “ancaq”, “lakin”, “bəlkə”, “ya da” və s. bağlayıcıların aksioloji semantika ifadə potensialına diqqət çəkir. [2 ; 236-240]. Aksioloji funksiyanın işə bilavasitə ekstralinqvistik faktorların təsiri ilə formatlana bildiyini (yəni, müəyyən qəlibdə şəkillənə bildiyini) nəzərə alaraq, burada mütləq şəkildə dil – cəmiyyət qarşılıqlı şərtləndirməsindən doğan bəzi məqamlara diqqət yetirmək ehtiyacı duyuruq.

“Dilin inkişafını və onun sistem və stukturunu şərtləndirən ümumi səbəblər və faktorları” dil sisteminin təkamülünün təkanverici qüvvələri statusunda nəzərdən keçirən İ.A.Boduen de Kurtene bu sırada ilk olaraq, vərdiş amilinin mühüm rol oynadığını qeyd etmişdir. [3; 46].

Xatırladaq ki, fərdin nitq vərdisləri idiositili, ideolekti formalaşdırdığı kimi, yəni onun nitq portretini, nitq obrazını yaratdığı kimi (daha ətraflı bax: [4; 63-68]), xalqın, etnik və ya sosial qrupun nitq vərdisləri onların nitq davranışını formalaşdırır (bu barədə də daha ətraflı bax: [5; 172-178]). Və bu zaman istər fərdin, istər xalqın nitq vərdisləri və ya nitq davranışının formalaşmasında həmin xalqa xas olan dil duyumu, dünyanın dil mənzərəsi həlledici rol oynayır. Bir daha dahi İ.A.Boduen de Kurtene fikirlərinə müraciət edərək xatırlatmaq istərdik ki, “xalqın dil duyumu, bu, bir uydurma deyil, subyektiv aldanma deyil, əksinə, əlamətlərinə və hərəkətlərinə görə təyin edilə bilən, obyektiv cəhətdən təsdiq etmək və faktlarla sübut etmək mümkün olan həqiqi müsbət kateqoriyadır (funksiyadır)” [3 ; 50]. Məhz, öz çoxşaxəliliyinə görə, xalqın dil duyumu, xalqın nitq vərdisləri, xalqın dil kimiliyi kimi sıx əlaəqli olan anlayışlar həm linqvokulturoloqların, həm sosiolinqvistlərin, həm psixolinqvistlərin, eləcə də dilin funksional-kommunikativ aspektlərini tədqiq edən dilçilərin müştərək maraq dairəsini təşkil edir.

Ünsiyyət situasiyasında linqvo-davranış strategiyalarını araşdırmış K.S.Fedorova həmin davranış standartlarının, davranış vərdislərinin, normalarının formalaşmasında sosial, psixoloji, mədəni faktorların təsiri ilə yaranmış dil mühitinin, dil ortaqlığının və ya dil ortamının ciddi təsir etdiyini vurğulamışdır. Bu sırada kulturoloji faktorların rolunu xüsusilə qabardan dilçi, burada (kulturoloji faktorun reallaşmasında) müəyyən konvensionallaşmış qadağaların da əhəmiyyət kəsb etdiyini qeyd edir. [6; 41, 161, 207-209].

Xatırladaq ki, konvensionallaşmış qadağalar dedikdə, müəyyən toplum çərçivəsində davranış normalarından kənara çıxan, o cümlədən nitq davranışı standartlarına uyğun olmayan fəaliyyətlərə (o cümlədən, nitq fəaliyyəti və ya aktlarına) qoşulan “qadağalar” nəzərdə tutulur. Sözsüz ki, qadağa anlayışı burada şərti anlamda işlədilir. Belə ki, heç bir normativ aktla yasaqlanmayan nitq davranışı elementləri yalnız cəmiyyətin daxili nitq davranışı qaydalarına nəzərən arzuolunmayan nitq davranışı və fəaliyyətləri sayılır. Konvensionallığa<sup>12</sup> gəlincə, burada cəmiyyət fərdləri tərəfində a priori qəbul edilən, yəni sözsüz, əlavə izahsız razılaşdırılan davranış sistemləri nəzərdə tutulur. Buradakı “sözsüz”, “qeyd-şərhətsiz” və ya “şərhətsiz” kimi dəyərləndirmələr sırf sinxronik aspektdən verilə dəyərləndirmədir. Heç şübhəsiz ki, həmin nitq davranışlarının bugünkü formata gəlib çıxmasında kifayət qədər şərh, izah tələb edən hadisə və situasiyalar olmuşdur və zamanla həmin nitq etikətləri, nitq aktları bu və ya digər xalq üçün uyğun olan formatda qəlibləşə bilmişdir. Lakin tarixdən bu günümüzdək olan təhlil yanaşması diaxronik araşdırma formatında gerçəkləşən təhlil rakursunu əks etdirdiyindən, eləcə də həmin nitq aktlarının linqvokulturoloji aspektdən yaranma səbəblərinin, yaranma tarixinin müəyyənləşdirilməsi bizim tədqiqatımızın obyektindən kənarda qaldığından, biz, araşdırmamızda sırf sinxroniyaya təhlilə köklənəcəyik.

Türk dilində mürəkkəb cümlə modelləri ilə tanışlıq burada daxili, yəni etnik qrup çərçivəsində konvensionallaşmış nitq davranışı stereotiplərinin, nitq davranışı vərdislərinin mühüm rol oynadığını təsbit etməyə imkan verir. Türk mentalığı tipik Şərq düşüncə tərzli, metoforik-simvolistik ifadə potensialına istinad etdiyindən, türk dilinin linqvokulturoloji şərtlənmə mexanizmləri fikrin, ifadənin “çılpaq”, “yalın” şəkildə səsləndirilməsini məqbul “hesab etmir”. Yəni, (elə biz də, həmin metaforik

<sup>12</sup>Konvensional, yəni latın dilində: conventionalis “razılaşdırılmış” anlamını ifadə edən söz əsasında meydana gəlmişdir [7]

nominasıya mexanizmlərindən yararlanaraq fikrimizi ifadə etsək) türk mentallığını, bir növ, antropomorflikləşdirməklə, onun (türk mentallığının) birbaşa nitq aktlarına meyilli olmadığını təsbit edə bilərik.

Sözsüz ki, bu heç də o anlama gəlmir ki, türk dil kimliyi sadəcə olaraq, istənilən fikrin dolay tərzdə, izafi dil vasitələrinin cəlb edilməsi ilə ifadəsinə əsaslanır. Təbii ki, biz, belə, qeyri-əppellyasyon verdikt çıxartmaqdan uzağıq. Belə ki, heç şübhəsiz ki, türk nitq davranışında birbaşa nitq aktlarını labüd edən həyat sahələri ilə bağlı diskurs rəngarəngliyi mövcuddur. Məsələn, müasir türk hərbi diskursunun istənilən dolay nitq aktı üçün əlverişli mühit olmadığını, burada həmin qəlibli fikir ifadələrinin çox az say nisbəti nümayiş etdirdiyini görmək olar. Halbuki, bundan fərqli olaraq, müasir türk diplomatik diskursu, Şərqi siyasət ənənələrinə xas bir şəkildə fikrin daha dolay şəkildə ifadəsi üçün çox münbit zəmin təşkil edir.

Doğrudur, V.Cəfərovun özünün "Diplomatik etiket və nitq mədəniyyəti" adlı araşdırmasında da qeyd etdiyi kimi, diplomatın nitq fəaliyyətini mövcud etiket normalarına cavab verməlidir. Müəllif eləcə də dəqiqləşdirmə apararaq, onu da əlavə edir ki, diplomatın nitq etiketi normaları aid olduğu zaman çərçivəsində tələb edilən standartlara uyğun gəlməlidir. [8; 11]. Göründüyü kimi, diplomatik diskursda labüd şəkildə müəyyən emosional-ekspressivlik baxımından neytral olan (yəni, kobud qiymətləndirmələrdən uzaq, neqativ emosional ekspressiyadan kənar) fikir və ifadələrin səsləndirilməsi labüddür. Bu beynəlxalq standartdır. Lakin beynəlxalq standartdan ziyadə, məşhur konseptual metaforada deyildiyi kimi "incə iş olan Şərqi" diplomatiya dilinin özü də daha implisit fikir ifadəliliyinə köklənmiş, altmənaldakı məna yükünün dolay nitq aktları ilə representasiyasına üstünlük verən diplomatik nitq etiketi də mövcuddur ki, Türk diplomatiya diskursunda bunu aydın şəkildə izləmək imkanına malik oluruq.

Özünün "Diplomasi dili və çevrəsi" adlı araşdırmasında G.Ünsalın da haqlı olaraq qeyd etdiyi kimi, diplomatik diskurs üçün neytral anlamlı sözlərin istifadəsinə diqqət yetirilməsi və ifadə edilən fikirlərin mümkün qədər yumşaldılması, habelə lazımı informasiyanın gizli şəkildə verilməsi məqamları xasdır. Dilçi gizliliyin bir çox halda polisemiya ilə ifadə tapdığını, eləcə də, müvafiq gizli mesaj və eyhamlar vasitəsilə əsas intensiyanın çatdırıla bildiyini qeyd edir. [9; 22-39].

Maraqlıdır ki, türk dilində bir çox halda nəzakət kateqoriyasının tələblərinə görə nitq etiketlərinin dolay nitq aktları ilə ifadəsi mümkün olur. Yəni, demək olar ki, eyni şəkildə: nəzakətlik prinsipi, kobud anlamın yumşaq tərtibatda verilməsi, hədəf alınan intensiyanın dolay şəkildə ifadə tapması və s. bu kimi faktorlar müasir türk ədəbi dilində dolay nitq aktlarının aktuallığını labüd edir. Şərqli nəzakəti ilə hədə-qorxu, xəbərdarlıq, təhdid və s. kimi nitq janrlarının daha yumşaq şəkildə ifadəsi müvafiq mürəkkəb cümlə modellərinin ortaya çıxmasını mümkün edir. Məsələn, nümunəyə diqqət edək: "Korkarım böyük bir yanlış yapmışsınız," diye onun sözünü kesti Profesör böyük bir iç rahatlığıyla. "Ben öyle bir kitap yazmadım. Aslına bakarsanız ben hiç kitap yazmadım." [9].

Nümunədən də aydın şəkildə görüldüyü kimi, tamamlıq budaq cümlə komponentli mürəkkəb cümlə bilavasitə etiraz nitq janrının "yumşaldılması" məqsədilə belə dolay tərzli ifadə tapmışdır. Belə ki, kontekstdən də aydın şəkildə görüldüyü kimi, Korkarım baş cümləsi adresantın kommunikasiya situasiyasında yaşamış olduğu real emosiyaları ifadə etmir. Diqqət edək ki, korkarım feilinin pozitiv emotiv konnotasiyalı ifadə ilə (böyük bir iç rahatlığıyla) eyni kontekstdə, hətta eyni cümlə "çatısı" altında verilməsi adresantın həqiqi anlamda belə bir emosiya yaşamadığını, baş cümlənin sadəcə olaraq, dolay nitq aktının təzahürü kimi ortaya çıxdığını söyləməyə əsas verir. Yəni burada lakusiyaya ilə illokusiyanın üst-üstə düşmədiyini açıq-aşkar izləmiş oluruq. Bununla da illokutiv aktın ortaya çıxdığını təsbit etmiş oluruq.

Sana ne demişler bilmiyorum ama korkarım ki böyük bir hata yapmışsın. [10]. Görüldüyü kimi, burada da dolay nitq aktı ilə qarşılaşırıq. Bu mürəkkəb cümlə xəbərdarlıq nitq janrını ifadə etməklə, perlokutiv anlamın yumşaldılması intensiyasına xidmət etməkdədir. Növbəti nümunədə isə biz, xəbərdarlıq və təhdid nitq janrlarının kontaminasiyasını təşkil edən mürəkkəb cümlə modeli ilə qarşılaşırıq.

"Ama korkarım, benimle birlikte yapmayı düşündüğünüz iş konusunda bilgi vermezseniz bu teklifinizi kabul edemem." [9]. Təklifi geri çevirə biləcəyi ehtimalını empatiya quraraq daha emosional planda mülayim tərzdə ifadə etməyə çalışır.

Yuxarıda qeyd olunan misallardan fərqli olaraq, növbəti nümunədə biz, birbaşa nitq aktı ilə qarşılaşırıq və məhz, həmin nümunə əsasında dolay nitq aktında perlokusiyaya və illokusiyanın üst-üstə düşməməsi məqamının necə fərqli olduğunu bir daha aydın şəkildə yəqin edir. Belə ki, aşağıdakı nümunədə səsləndirilən məlumat real informasiyanı əks etdirir və deməli, lokutiv aktı təcəssüm etdirir.

Babacığım! Doğrusu sana Rahman katından bir azabın gəlməsindən korkuyorum ki böylece şeytanın dostu olaraq kalırsın. 13 [10].

Azərbaycan dilində həmin ayənin tərcüməsi isə belə səslənir: "Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan" [11].

Göründüyü kimi, hər iki halda biz, korkmaq "qorxmaq" feilinin iştirakı ilə yaranmış baş cümlə ilə qarşılaşırıq. Və hər iki halda "korkuyorum ki" və "Qorxuram ki," mürəkkəb cümlə komponentləri birbaşa nitq aktını təzahür etdirir, yəni danışanın real emosional durumunun avtorefleksiyasını ifadə edir.

Nümunələrdən də aydın şəkildə görüldüyü kimi, türk dilində mürəkkəb cümlə modelləri bir çox hallarda dolay nitq aktını təzahür etdirir ki, bu da əksər hallarda türk mentallığının nəzakət kodeksini izləməyə meyilli olmasının məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.

#### ƏDƏBİYYAT:

- 1) Axundov A.A. Ümumi dilçilik, Bakı: Şərqi-Qərb, 2006, 280 s.

- 2) Сигал К. Я. Аксиология и синтаксис // Вестник Нижегородского университета им. Н.И. Лобачевского. № 4. 2019. С. 236–240. [http://www.unn.ru/pages/e-library/vestnik/19931778\\_2019\\_-\\_4\\_unicode/33.pdf](http://www.unn.ru/pages/e-library/vestnik/19931778_2019_-_4_unicode/33.pdf)
- 3) Boduen de Kurtene İ.A. Ümumi dilçilik üzrə əsərləri (tərcümə redaktoru: F.Veysəlli), Bakı: “Prestije çap evi” 2014, 334 s.
- 4) Матвеева Г. Г., Зюбина И. А. Речевая привычка как основа речевого портрета говорящего (на материале британского политического дискурса) // Г. Г. Матвеева, И. А. Зюбина // Вестник Волгоградского государственного университета. Серия 2, Языкознание. – 2016. – Т. 15. – № 4. – С. 63–68. DOI: <https://doi.org/10.15688/jvolsu2.2016.4.6>
- 5) Хайруллина Д. Д. Особенности речевого поведения англичан, русских и татар в этикетных коммуникативных ситуациях / Д. Д. Хайруллина // Известия Волгоградского государственного педагогического университета. – 2019. - № 4(137). – С. 172-178. <https://cyberleninka.ru/article/n/osobennosti-rechevogo-povedeniya-anglichan-russkih-i-tatar-v-etiketnyh-kommunikativnyh-situatsiyah>
- 6) Федорова К. С. Лингвоповеденческие стратегии в ситуации общения с иностранцем (на материале русского языка), диссертация. . . канд.филол.наук., Санкт-Петербург, 2002, 230 с.
- 7) Conventional (adj.) <https://www.etymonline.com/word/conventional#:~:text=conventional%20>
- 8) Cəfərov V. Diplomatiik etiket və nitq mədəniyyəti, Bakı: AzTu-mətbəəsi, 2009, 175 s.
- 9) Cangüz A. Tatlı Rüyalar. (Psiko-Absürd Romantik Komedi) <https://docplayer.biz.tr/220056635-Tatli-ruyalar-psiko-absurd-romantik-komedi-alper-caniguz-iletisim-yayinlari.html>
- 10) Kur'an-ı Kerim Meryem suresi ayet 45, <https://surahquran.com/turkish-aya-45-sora-19.html>
- 11) <https://quran-al-karim.com/merjem-suresi-19/aye-45>

Açar sözlər: türk dili, sintaksis, mürəkkəb cümlə, funksional-kommunikativ dilçilik, linqvokulturologiya

Key words: Turkish language, syntax, complex sentences, functional-communicative linguistics, linguoculturology

Ключевые слова: турецкий язык, синтаксис, сложные предложения, функционально-коммуникативная лингвистика, лингвокультуроология

О роли лингвокультурных факторов в составлении турецких моделей сложных предложений (взгляд на проблему через призму функционально-коммуникативной оценки)

#### РЕЗЮМЕ

В статье рассматриваются лингвокультурные факторы, играющие роль в составлении моделей турецкого сложносочиненного предложения. Было выявлено то, что, оценка этих факторов может помочь ответить на ряд вопросов, возникающих при функционально-коммуникативном анализе моделей сложных предложений. Таким образом, среди моделей сложных предложений в турецком языке особый вес имеют и синтаксемы, служащие для выражения иллокутивного акта. Эти модели сложных предложений (в ответ на требования тюркской лингвокультурной среды) позволяют формировать такие речевые акты, как предупреждение, угроза, протест

**On the role of linguistic and cultural factors in the compilation of Turkish models of complex sentences (a look at the problem through the prism of functional and communicative assessment)**

#### SUMMARY

The article deals with linguistic and cultural factors that play a role in the formation of models of the Turkish compound sentence. It was found that the assessment of these factors can help answer a number of questions that arise in the functional-communicative analysis of complex sentence models. Thus, among the models of complex sentences in Turkish, syntaxemes that serve to express an illocutionary act also have a special weight. These models of complex sentences (in response to the requirements of the Turkic linguistic and cultural environment) allow the formation of such speech acts as a warning, a threat, a protest.

RƏYÇİ: dos. S.Abbasova

**Gülrux Nəşib qızı Hüseynova, Kübra İsmayıl qızı Ələkbərova<sup>14</sup>**  
**AZƏRBAYCAN DİLİNDƏ MÖRFOLOJİ YOLLA ALINAN ETNONİMLƏR**

Giriş. Azərbaycan onomastikasının ən maraqlı, vacib və əhəmiyyətli sahələrindən birini etnonimlər təşkil edir. Azərbaycan etnonimlərinin ekstralingvistik amilləri nəzərə alınmaqla lingvistik tədqiq, istər dilçilik, istərsə də tarixi coğrafiya üçün daha etibarlı nəticələr verə bilər. Azərbaycan ərazisində tarixən mövcud olmuş qəbilə, tayfa, tirə, etnik qrup və xalq adlarını müəyyənləşdirməklə yanaşı, onların Azərbaycan dili və Azərbaycan xalqının formalaşma və inkişafındakı rolunu, dil mənsubluğunu, qədim və yaddan çıxmış adət-ənənələrin bərpasını, maddi və mənəvi mədəniyyət fəaliyyətini, qədim dünya-görüşü və milli təfəkkürünü və s. təyin etmək mümkündür. Məqalədə əsas məqsəd Azərbaycan dilində morfoloji yolla düzələn etnonimləri aşkarlamaqdır.

Onomastikanın ən maraqlı qollarından birini təşkil edən etnonimlər yaranma yolları və üsullarına görə, dilin ümumi leksik vahidləri ilə təxminən eynilik təşkil edir. Dilin söz yaradıcılığında olduğu kimi, etnonim yaradıcılığında da üç üsuldən – leksik, morfoloji və sintaktik üsullardan istifadə olunur. Bu üsullardan isə etnonim yaradıcılığı üçün daha səciyyəvi olan morfoloji üsuldür. Bu üsul tarixən aparıcı rola malik olmuşdur. Bu prosesdə iştirak edən şəkilçilər dilin digər semantik qruplarına məxsus düzəlmə sözlərin yaradılmasında istifadə olunan eyni morfemlərdən funksiyalarına, ifadə etdikləri mənə çalarlarına görə müəyyən qədər fərqlənirlər. Belə ki, etnonim yaradıcılığında iştirak edən eyni şəkilçilərin funksiyaları ədəbi dildəkindən məhdud, həm də semantik çalarca müxtəlifdir. Bu da, şübhəsiz ki, həmin morfemlərin və ilk növbədə, etnonim yaradıcılığında istifadə olunmuş leksik vahidlərin semantikasi, mənə qruplarına görə darlığı ədəbi dilimizdə işlənən rəngarəng mənə qruplarına mənsub sözlərin, heç də hamısından bu prosesdə istifadə oluna bilməməsi ilə bağlıdır. Məsələn, C.Cəfərovun geyd etdiyi kimi, muasir Azərbaycan ədəbi dilinin söz yaradıcılığında –lıq4 şəkilçisi iki funksiyalı, –lı4 və çı4 şəkilçilərinin hər biri 6 funksiyalı və s. yerinə yetirirsə, onlar etnonimiyada yalnız bir funksiyalı, özü də onlardan fərqli olaraq "mənsubluq, aidlik" funksiyasını yerinə yetirir.

Düzəlmə etnonimlərinin səciyyəvi cəhəti odur ki, onların bir qismi müxtəlif quruluşlu (sadə, düzəlmə və ya mürəkkəb) ümumi və ya xüsusi adlara, əsasən, tayfa, nəsil, başçıların adlarına, onların ləqəb, titul, fəxri adlarına, peşə, sənət, məşğuliyyət, dini mənsubluq və ya rütbesini və s. bildirən sözlərə bu və ya digər sözdüzəldici şəkilçilərinin əlavə edilməsi ilə yeni yarandıqları halda, bir çoxu əvvəlcədən mövcud olan etnonimlərə müəyyən morfemlərin artırılması ilə həmin tayfa, nəsil, etnik qrup və xalqa məxsus konkret qrup, dəstə, zümrə mənsubluğu, aidliyi bildirən başqa, fərqli yeni etnonimlər əmələ gətirilir. Bu baxımdan onları aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1. İlk etnonimlərdən düzələn etnonimlər.

Azərbaycan etnonim yaradıcılığında tarixən – əvvəlcədən mövcud olan tayfa, nəsil, və s. adlarına aşağıdakı söz-şəkilçi və şəkilçiləri – etnoformantları əlavə etməklə yeni etnonimlər düzəldilir:

- ar, -er/-ər, - ir, - r formantı ilə düzələn etnonimlər. Xəzər, kəngər, savir/suvar, tatar, bulqar/balkar/malkar, avar/abar, qacar, kəbər, ləgər və s. etnonimlərin tərkibindəki -ar... formantı bir çox tədqiqatçıların diqqətini özünə çoxdan cəlb etmiş və onların əksəriyyəti göstərilən etnoformantın "adam, kişi, ər" mənalı sözlə əlaqədar olmasını geyd etmişlər. Həmin söz-şəkilçilərinin mənşəyi məsələsində isə tədqiqatçılar arasında yekdil fikir yoxdur. Məsələn, D.Y.Yeremeyev onun İran mənşəli olduğunu qeyd edərək yazır ki, "Turk dilləri ar/er/ir sözünü İran dillərindən, ehtimal ki, çox qədimdə - hun və qədim türk dövründə, daha doğrusu, bizim eramızın V əsrinə yaxın almışlar. Belə ki, həmin dövrdə türk və İran tayfalarının fəal əlaqələri nəticəsində İran dillərinin türk dillərinə təsiri güclənmişdi. Həqiqətən də, Hun dövründən sonra -ar- la bitən etnonimlərin sayı çoxalmışdı.

Bunu ən çox Şərqi Avropanın qədim türk xalqlarında -ar ilə bitən etnonimlərin (avar, suvar, bulqar, kanqar) geniş yayılması faktı da inkar etmir. Məhz buna o türk etnik birləşmələri arasında rast gəlik ki, onlar Hind-Avropa təsirinə daha çox məruz qalmışlar.

Tədqiqatçıların əksəriyyəti isə onun türk mənşəli olduğunu göstərmişlər. Bunu hərtərəfli və dərinlən tədqiq edən V.K.Kelmakov yazır: "... gördüyümüz kimi, keçən əsrdə ar sözünün mənşəyi ilə əsasən etnoqraf və tarixçilər məşğul olmuşlar. Onların isə etimologiyaları söz oyunu üzərində qurulmuş, sözün təsadüfi uyğunluğuna əsaslanmışlar.

Bizə isə münasib görünəni Jirai Mikloşun fərziyyəsidir ki, ar etnonimi etimoloji cəhətdən "adam, kişi" mənalı türk sözü olan eri, er, ir sözünə, daha doğrusu, arxa sıra vokalazmi variantına (muq.et: çuv.ar) uyğun gəlir. ... Elə buna görə də, o tədqiqatçılar haqlıdırlar ki, onlar ar sözünün etimoloji təhlilində türk dilləri materiallarından çıxış edirlər" [5, s. 191].

Qədim bir tarixə və geniş bir areala malik olan -ar, -ər, -ir komponentli etnonimlərin bir çoxuna Azərbaycanda da rast gəlinir: xəzər, tatar, bulqar, avar, suvar, kəngər, padar, qusar, qacar, kəvər, kəmə, qəmər, bazar və s.

Belə adların əksəriyyəti tarixi mənbələrdə və bir sıra Azərbaycan etnotoponimlərinin tərkibində mühafizə olunmuş, bəziləri isə hətta indiyədək adını daşdığı tayfa ilə yaşamaqdadır.

Bu qəbildən olan etnonimlərin tədqiqi ilə məşğul olan alimlər etiraf edirlər ki, etnonimlərin birinci komponentlərinin mənalarını açmaq heç də hər vaxt mümkün olmur. Lakin apardığımız müşahidələrə əsasən deyə bilərik ki, onlar ya yer məfhumu bildirən sözlə, ya ilkin etnonimlə və ya da şəxs anlayışı hər hansı bir vahidlə ifadə olunmuşdur. Bunu həm etnonimik sistemin qanunauyğunluğu, həm tədqiqatçıların onlardan bəziləri haqqındakı nəticələri, həm də aparılan tədqiqatlar təsdiq edir. Bu baxımdan onlardan bəzilərinin etimoloji təhlillərini nəzərdən keçirək:

Padar etnonimi. Öncə, onu qeyd edək ki, təkcə XIX əsr mənbələrində padarların və padar etnonimi əsasında yaranmış toponimlərin Qafqazın Tiflis, Kutaisi, Qars, Cəbrayıl, Nuxa, Dağıstan, Bakı, Quba, Zaqatala, Ərəş və s. quberniya, qəza və əyalətlərində - geniş bir arealda mövcudluğu qeyd edilmişdir. N. Zeydlits və M.F.Axundov tərəfindən həmin əsrdə tərtib və çap olunmuş bir əsərdə padarların türk tayfalarından olması, Nuxa qəzalarında yaşamaları göstərilmişdir.

Padarlar və padarların məskunlaşdıqları məntəqələr haqqında təxminən eyni məlumata "Azərbaycan tarixi", Q.Ə.Qeybullayevin "Топонимия Азербайджана" və s. əsərlərdə rast gəlirik.

İlk baxışda padar etnoniminin fars dilindəki "ata" mənalı pedər/pəder sözündən törəndiyini söyləmək olar. Lakin istər fars və başqa İran dillərində həmin sözün padar variantında işlənməməsi, istərsə də göstərilən dillərdən, əlaqədə olduğu türk dillərinə bu leksik vahidin, demək olar ki, keçməməsi və padar formasında işlənməməsi bu ehtimalı xeyli zəiflədir. Padar etnonimi ilə Urartu mixi yazılarında təsadüf olunan Manna əyalətindəki Paddiri şəhər adı və ya şəhər mənalı patar-i sözü arasında çox böyük bir yaxınlıq hiss olunur [3, s. 64]. Belə ki, həmin mənalı sözlərdən Azərbaycan və ümumiyyətlə Yaxın Şərq onomastikonunda - lı şəkilçisi və onun sinonimlərinin köməyi ilə müxtəlif etnonimlərin yaradılması məlumdur. Məsələn, şəhərli, padarlı, şamlı, rumlu və s. Sonrakı inkişaf mərhələlərində həmin şəkilçi düşə də bilər. (paradlı - padar).

Lakin padar etnoniminin pad və ar hissələrindən ibarət olması fikrini irəli sürmək və həmin komponentlərin mənşəyini, semantikasını düzgün müəyyənləşdirmək, bu yolla onu təhlilini vermək daha inandırıcı nəticə əldə etməyə imkan verər. Etnonimin ikinci komponenti yerində işlənmiş ar ünsürünün adam, kişi, ər, xalq mənası daşdığı və lı şəkilçisinin sinonimi kimi bir sıra türk dillərində etnonim düzəltmə qabiliyyətinə malik olması yuxarıda qeyd edilmişdir. Pad sözünə isə bu və ya digər fonetik variantda (pad/bat, pata/bata və s.) müxtəlif mənalarda bəzi türk dillərində işləndiyinə rast gəlirik [6, s. 173]. Onu türk mənşəli dua, xoşbəxt, uğurlu, bəxtiyar mənalı bata/pata/pada (pada+ar=padar=dualı, dua edənlər, xoşbəxt, uğurlu, bəxtiyar adam) leksik vahidi ilə də bağlamaq doğru sayıla bilər. Bu etnokomponenti qədim şumer dilində divarla əhatə olunmuş yer mənasında işlənmiş bad leksemi ilə də əlaqələndirmək mümkündür. Qədim etnonimlərin bir çoxunun bu yolla yaranması prosesi əksər xalqlarda və o cümlədən qədim türklərdə özünü göstərməsi məlumdur.

Qusar etnonimi – ar söz-şəkilçisi əsasında ilkin etnonimdən yaranmış etnonimlərdən biri də qusar tayfa adıdır. T.M.Əhmədov çox doğru olaraq, bir sıra toponimlərimizin tərkibində mühafizə olunmuş qusar etnonimini qus və ar hissələrinə ayıraraq təhlil etmiş, onun ikinci komponentinin göstərilən "adam, kişi, ər" mənalı ar sözü ilə, ikinci hissəsinin isə türk tayfa birliyinə daxil olmuş, orta erkən əsrlərdə peçeneklərdən şərqdə, onlarla və xəzərlərlə qonşuluqda yaşamış quz/uz tayfa adı ilə ifadə olunduğunu göstərmişdir. Onun fikrincə, qusar etnonimi və Qusar toponimi quzzar-qussar-qusar kimi inkişaf yolu keçmişdir. Müəllif nəticə olaraq qeyd edir ki, qusar qus quz/quzz adamı, qus tayfasına mənsub adam (kişi, ər) mənasını daşıyır [2, s. 4]. – ar komponentli etnonimlər üzərində apardığımız müşahidələr göstərilən fikrin həqiqətə yaxın olduğunu təsdiq edir.

Xəzər etnonimi. - ər etnoformantı vasitəsilə ilkin etnonimlərdən yaranan adlardan biri də xəzər-dir. Xəzər etnoniminin birinci komponenti də, qusar etnonimində olduğu kimi, quzz/quz/qaz/kaz/xaz/xəz etnonimi ilə ifadə olunmuşdur. F.A.Cəlilov az/as/kaz/kas komponentli etnonimlərdən danışarkən qeyd edir ki, azər, kaspi, kacaq, qazax etnonimləri kimi, bu etnonimin də əsasını kas/kaz etnonimi (kaz-ər/xaz-ər) təşkil edir [1, s. 271].

Kəngər etnonimi. D.Y.Yeremeyev türk etnonimiyasında ilk olaraq kəngər etnoniminin kəng "tayfa adı" və - ar "adam, kişi, ər" hissələrindən ibarət olması fikrini irəli sürmüş, kəngli etnoniminin də ondan düzəldiyini söyləmişdir. Lakin təəssüf ki, o bu etnonimi ətraflı tədqiq etməmişdir [4, s. 134]. Biz isə bu etnonimi bir qədər geniş izah etməyə çalışacağıq.

Qeyd edək ki, etnonimin birinci komponenti yalnız kəng ilə (kəng-ar) deyil, kəngli ilə də ifadə oluna bilərdi (kəngli-ar). Və sonrakı inkişaf mərhələlərində - lı şəkilçisi düşə bilərdi (kəngər). Göstərilən şəkilçinin isə etnonimlərdə düşümünü mümkün dil hadisələrindəndir.

Məlum olduğu kimi, kənglilər ən qədim türk-qıpçaq tayfalarından olub, bir sıra türk xalqlarının, o cümlədən özbəklərin, qazaxların və nəhayət azərbaycanlıların formalaşmasında mühüm rol oynamışdır. Etnonimin bir sıra türk dillərində kəngər, bəzilərdə, o cümlədən Azərbaycan dilində kəngər variantında işlənməsi qanunauyğun olub, qədim dil paralellərindən başqa bir şey deyildir. Etnovariantlardakı nq və ng qovuşuq səslərinin də qədim fonetik hadisələrdən olması etnonimin qədimliyini sübut edir.

Nəticə. Göstərilənlər bir daha təsdiq edir ki, bu qəbildən olan etnonimlər və etnokomponentlər haqqında dəqiq, düzgün və ya inandırıcı fikir söyləmək heç də hər vaxt mümkün olmur. T.İ.Teplyaşınanın dediyi kimi "... son ər, - ar elementi nə vaxtsa müstəqil mənalı sözdən törənmiş, dillərin müəyyən inkişaf mərhələlərində o, şəkilçiyə çevrilmiş, etnonimlərin tərkibində də müstəqil leksik vahid kimi işlənmə funksiyasını itirmişdir" [7, s. 184].

Təəssüf ki, hazırda bir çox etnonimlərin birinci hissəsinin etimoloji cəhətdən təhlili mümkün deyildir. Lakin onların müəyyən tip etnonimlər yaradan sonuncu - ər, -ar elementinin ayrılması belə mülahizə yürütməyə imkan verir ki, əvvəlki komponentlər də keçmişdə konkret mənə ifadə etmişlər.

#### Ədəbiyyat

- 1) Cəlilov F.A. Azərbaycan dilinin morfolojiyası. Bakı: Maarif, 1988, 280 s.
- 2) Əhmədov T.M. Qusar adının mənşəyi. – "Azərbaycan gəncləri" qəzeti, 5 mart 1988-ci il, c. 4.
- 3) Ахмедов Т.М. Система Азербайджанских топонимов. Автореф. док. дисс., Баку, 1986, 18 с.
- 4) Еремеев Д.Е. К семантике тюркской этнонимии. М., 1979, 240 с.
- 5) Кельмаков В.К. Происхождение и первые упоминания этнонима ар. – Этнонимы, М., 1970, 221 с.
- 6) Радлов В.В. Опыт словаря тюркских наречий. Т.IV, ч.2. 550 с.
- 7) Тепляшина Т.И. Памятники удмуртский письменности XVIII века. Выпуск 1. Москва, 1970, 194 с.

## **Azərbaycan dilində morfoloji yolla alınan etnonimlər**

### **Xülasə**

Məqalədə Azərbaycan dilində morfoloji yolla alınmış etnonimlərdən bəhs edilir. Qeyd olunur ki, etnonimlərin əsas funksiyalarından biri toponim yaradıcılığında fəal iştirak etməsidir. Qəbilə adlarından törənən yer-yurd adları digər qrupdan olan toponimlərlə müqayisədə daha qədimdir. Tarixən hər hansı bir etnos hansı əraziyə qədəm qoyub məskunlaşmışsa, heç şübhəsiz ki, həmin əraziyə öz adını vermiş və beləliklə də, həmin bölgənin toponimiyasında öz dərin izlərini buraxmışdır. Azərbaycanda qədim tarixə malik, geniş diapazonlu -ar, -ər, -ir komponentli etnonimlər də az deyil. Bu etnonimlərin tarixi çox qədimdir. Bu komponentlərlə bitən bir çox etnonimlər Azərbaycan etnotoponimlərində qorunub saxlanmış, hətta bəziləri hələ də mənsub olduqları tayfa ilə yaşamaqdadırlar. Məqalədə əsasən padar, qusar, xəzər, kəngər etnonimlərinin yaranma üsullarına toxunulur.

### **Этнонимы, полученные морфологическим путем в азербайджанском языке**

#### **Резюме**

В статье говорится об этнонимах, полученных морфологическим путем в азербайджанском языке. Отмечается, что одной из основных функций этнонимов является их активное участие в создании топонимов. Производные от племенных имен названия земля гораздо древнее по сравнению с топонимами из другой группы. Исторически сложилось так, что любой этнос, где бы он ни расселился, несомненно, давал свое название той местности и тем самым оставлял свои глубокие следы в топонимике этого региона.

В Азербайджане встречается также много этнонимов с компонентами -ар, -ер, -ир, имеющих древнюю историю и широкий ареал. История этих этнонимов очень древняя. Многие этнонимы, оканчивающиеся на эти компоненты, сохранились в азербайджанских этнотопонимах, а некоторые даже живут с тем племенем, к которому до сих пор относятся. В статье в основном затрагиваются способы образования этнонимов падар, гусар, хазар, кангар.

### **Ethnonyms obtained morphologically in the Azerbaijani language**

#### **Summary**

The article deals with ethnonyms obtained morphologically in the Azerbaijani language. It is noted that one of the main functions of ethnonyms is their active participation in the creation of toponyms. Land-dwelling names originating from tribal names are older than toponyms from other group. Historically, any ethnos, no matter where it settled, no doubt gave its name to that area and thus left its deep traces in the toponymy of that region.

There are also many ethnonyms with components -ar, -er, -ir, which have an ancient history and a wide range in Azerbaijan. The history of these ethnonyms is very ancient. Many ethnonyms ending in these components have been preserved in Azerbaijani ethnotoponyms, and some even live with the tribe to which they still belong. The article mainly touches on the methods of formation of ethnonyms padar, gusar, khazar, kangar.

Rəyçi: prof. Qaraşarlı Çingiz



**К УПОТРЕБЛЕНИЮ ПРЕДЛОЖЕНИЙ С ВВОДНЫМ СЛОВОМ В РУССКОМ ЯЗЫКЕ**

В настоящее время наблюдается активизация интереса к изучению предложений с вводным компонентом в русском языке [1; 2]. Это связано с развитием и большой популярностью принципов семантического синтаксиса. Кроме того, «знание структуры предложения, осложненного вводным компонентом, определение его места в синтаксической системе создают благоприятные условия для свободного использования этого типа предложений в речевом общении» [3, с. 10]. С точки зрения модального значения вводные синтагмы выражают оценку сообщаемого факта. В. В. Виноградов указывает, что модальные значения, выражаемые вводным членом, «образуют как бы второй слой модальных значений в смысловой структуре высказывания, так как они накладываются на грамматический грунт предложения, уже имеющего модальное значение» [4, с. 159]. В сфере связей вводного компонента с составом предложения особый интерес «с точки зрения объективной квалификации места вводных единиц в структуре предложений и тенденции их употребления в речи» [8, с. 172] представляют следующие основные закономерности: а) зависимость употребления вводного компонента от повествовательного, вопросительного и побудительного характера высказывания; б) зависимость между глаголами мысли, чувства, состояния и употреблением вводных единиц со значением предположения. Данные зависимости носят характер общих закономерностей и распространяются как на простые, так и на сложные предложения [7, с. 325].

Вопрос о синтаксических условиях употребления вводных слов в составе того или иного простого предложения есть, по сути дела, вопрос о возможности совмещения выражения модальности различными грамматическими способами: при помощи вводных слов, с одной стороны, и иными грамматическими способами – с другой.

Вводный компонент может модально обслуживать актуализированные второстепенные члены: обстоятельство, дополнение, определение, приложение и через их посредство, косвенно соотноситься со всей предикативной единицей в целом [5, с. 75]. Такая соотнесенность способствует интенсивности взаимодействия субъективной и объективной модальности. Например: Ни о чем, кажется, не спорят с таким ожесточением (В. Каверин. Два капитана); Входит молодой доктор в новой черной паре, в золотых очках, конечно, в белом галстуке (А. Чехов. Невеста).

Вводные слова типа конечно, безусловно, несомненно, бесспорно и др. выражают в повествовательном предложении уверенность в достоверности высказывания. Например: Мне, безусловно, случалось видеть более значительные, крупные работы (Из разг. речи); Разумеется, у этих пловцов есть чему поучиться (Из разг. речи).

В вопросительном предложении вводные слова типа конечно выступают в иной функции. Сообщая мыслительному содержанию вопросительного предложения значение субъективного предположения о наличии у предмета определенных признаков, они тем самым снимают собственно вопросительное значение этих предложений. Например: Револьвер – ваш знаменитый, конечно, и сейчас с вами? (С. Сергеев-Ценский); Мосье Иван Иванович, товарищ Иван Иванович! Вы, конечно, знаете Ивана Ивановича? (В. Маяковский. Баня).

Таким образом, вопросительное предложение с вводными словами уверенность в достоверности наличия у предмета тех или иных признаков выражать не может.

В вопросительном предложении, как и в повествовательном, вводные слова типа должно быть, кажется, наверно, верно, видно и др. следует выделить в особую группу. Допуская возможность употребления в тех же случаях, что и вводные слова типа конечно, они все же сохраняют в предложении элемент вопросительности: Например: Адьютант, давай узнай, чего он там летает. Он засек от нас, должно быть, Николай Трофимович, а? (А. Твардовский. В долгой обороне).

В вопросительных предложениях с вводными словами типа может быть, пожалуй, вероятно и т. д. содержится предположение в форме вопроса. Спрашивающий ожидает определенного ответа, который подтвердил бы его предположение. Например: Может быть, в чем-то виноват сам оперный театр? Спору нет... (г. «Комс. правда»); Так, может быть, вы, святой отец, партийный? (Ильф и Петров. Двенадцать стульев). Значения субъективного отношения в побудительных предложениях хотя и возможны, но мало характерны. Можно сказать: Конечно, работай! В ответной реплике на вопрос: Работать ли? Но употребить в этих предложениях вводные слова типа вероятно, может быть и т.п. невозможно. Слова типа конечно усиливают основную функцию побудительного предложения, подчеркивают категоричность этого поведения, просьбы, приказание. Из функциональных типов изъяснительных предложений повествовательный тип предложения, ввиду своего назначения передавать определенную информацию о фактах действительности, является наиболее «удобным» для использования модально-оценочных слов. В самом деле, если говорящий сообщает о чем-то, то самый факт информации уже предполагает как наличие у говорящего сведений о сообщаемом, так и возможность оценки имеющихся сведений с точки зрения их достоверности- недостоверности. Например: Наверное, он (командир) тоже думал, что я болен и что у меня голова не в порядке (Л. Пантелеев. Честное слово); Грушницкий, кажется, очень рад, что моя веселость ее (княжну) не заражает (М. Лермонтов. Герой нашего времени). Иными словами, оценка степени достоверности сообщаемого возможна лишь при условии, что говорящий что-то знает о действительности. Ввиду этого

включения модально-оценочного компонента в смысловую структуру повествовательного предложения потенциально ограничено, чего нельзя сказать о некоторых видах вопросительных и побудительных предложений с придаточным изъяснительным. Сравним: 1. Он (вероятно) уже сообщил ему, что факты подтвердились. 2. Сообщил ли (-) он ему, что факты подтвердились? 3. Сообщи (-) немедленно, что факты подтвердились.

Как видим, вводный компонент возможен только в первом, повествовательном предложении; в последующие предложения – вопросительное и побудительное ввести вводное слово не представляется возможным. (Речь идет о возможности включения вводного показателя в главную часть изъяснительного предложения, так как функциональная принадлежность сложной конструкции определяется ее главной частью).

Вопросительные предложения по степени выражаемой в них осведомленности говорящего о тех или иных сторонах действительности неодинаковы, а потому неодинаковы по своим возможностям употребляться с вводными единицами. Исключает употребление вводного компонента главная часть тех вопросительных конструкций, которая содержит в своем составе местоименно-вопросительные слова. Например: Кто ему сказал, что я вернулся? От кого ты узнал, что письмо получено? Когда он обнаружил, что за ним следят? Зачем ему сказали, что письмо затерялось? Включить вводные слова в главную часть приведенных структур не представляется возможным, так как «эти конструкции заключают в себе вопросы о предикате, о том, что утверждается в предложении» [1, с. 97]. Действительно, все содержание данных конструкций, кроме того, что относится к вопросительному слову, представляется заведомо известным, в плане актуального членения оно является «данным». Искомым «преддицируемым» оказывается лишь то, что выражено обобщенно в словах кто, когда, зачем, отчего и т. д. Именно эти элементы высказывания (лицо, время, место, цель, причина и проч.) неизвестны говорящему и ищутся им при содействии других участников речи, потому, естественно, не могут быть модально оценены говорящим. В определенных случаях модально-семантическая функция вводных единиц вовсе не чужда функциональной направленности вопросительных предложений. Более того, известны конструкции, в составе которых вводные единицы (чаще всего это слова со значением предположения) являются важным строевым и модально-логическим компонентом. Например: Вы, наверное, думали, что у нас тут ничего не делается, бюрократы сидят... (г. «Комс. правда»); Ты скажешь, может быть, что я не прав, что я плохо разбираюсь в людях... (Из разг. речи).

Данные структуры заключают в себе предположение говорящего о содержании мыслей, речи, намерений собеседника или других лиц. В отличие от чисто вопросительных конструкций, показывающих, что реальное положение спрашивающему неизвестно, данные предположительные суждения являются выражением того, что говорящий будто догадывается о реальном положении вещей и ищет только подтверждение своей догадке.

Вводное слово, как важнейший структурно-семантический компонент таких предложений, ставит их (даже и при любом знаке препинания) в положение полувопросительных-полуповествовательных – в положение, когда эти различия в значительной мере нейтрализуются в силу того же предположительного характера суждения. Таким образом, форма предположительного суждения для употребления вводно-модальных единиц – очень удобная структура. Более того, структура, которая как раз и организуется, приобретает свою специфику при обязательном участии вводного компонента: Ты скажешь ему, что я ошибся? (или не скажешь?) Ты, может быть, скажешь, что я ошибся?

Иногда на месте вводных слов со значением предположения в анализируемых конструкциях могут быть модальные единицы типа конечно: Ты, конечно, думаешь, что я неправ? Вы, конечно, полагаете, что дело можно поправить? В таких конструкциях особенно отчетливо выражается убежденность говорящего в естественности своих предположений о факте и содержании размышлений собеседника.

При выявлении возможностей включения вводных единиц в побудительные предложения целесообразно отграничить конструкции, служащие для выражения просьб, от конструкций, выражающих в императивной форме приказы разной категоричности. Формы решительного, категорического приказа, как правило, не могут сочетаться с вводными единицами, обозначающими предположение. Прямой императив включает самую возможность предположения, как тонкий намек на то, что выполнение воли говорящего не строго обязательно. В самом деле, приказывая совершить действие, говорящий хочет видеть это действие осуществленным, а слова типа может быть, вероятно и т.п. переводят прямую императивную форму в какое-то полувопросительное предположительное суждение. Сравним: Иди и сейчас же заяви хозяйке, что ты уходишь отсюда навсегда (А. Куприн. Яма) – Может быть, надо пойти и заявить хозяйке, что ты уходишь отсюда навсегда.

Из всех вводных единиц со значением предположения только слово пожалуй, генетически восходящее к формам повелительного наклонения, может входить в главную часть побудительных конструкций и взаимодействовать с императивом. Но тогда побуждение утрачивает значение категоричности и приобретает оттенок некоторого колебания, нерешительности. Ср.: Ты проси, чтобы прислали двоих – Ты, пожалуй, проси, чтобы прислали двоих. В отличие от модальных слов типа вероятно, очевидно вводные единицы типа конечно, разумеется не противоречат функциональной направленности побудительных предложений и потому могут употребляться при императиве, выражающем наказ. Например: Передай письмо и, разумеется, скажи, что заплатим с процентами (А. Кольцов. Лес); А ему, конечно, сообщи, что на обратном пути в Москву не заедем (К. Федин. Первые радости).

Находясь при императиве и усиливая его, слова конечно, разумеется подчеркивают естественную необходимость того действия, к которому побуждает говорящий.

Если в конструкциях, служащих для выражения категорического приказа, употребление вводных единиц неуместно или вовсе недопустимо, то в некоторых побудительных предложениях, выражающих просьбу, модальные слова являются важным структурно-логическим компонентом. Здесь имеются в виду те полувопросительные структуры, которые включают в себе деликатно высказанные просьбы и предложения. Например: Может быть, вы объясните, как это у вас получается такое сочетание, и не обидно и завидно (В. Попов. Разорванный круг); Может быть, подскажите, где вкралась ошибка? (Из разг. речи). Установление зависимостей употребления вводных единиц от функционального назначения и лексического состава предложения позволяет отметить, что, с одной стороны, указанные стороны предложения влияют на использование вводных единиц, а с другой стороны, сами вводные компоненты известным образом воздействуют на функциональную модально-логическую направленность предложения. В коммуникативно-ориентированном обучении русскому языку как иностранному предложения с вводным компонентом имеют большое значение для развития устной и письменной речи учащихся.

#### ЛИТЕРАТУРА

- 1) Амосова В.В. О формах взаимодействия вводно-модальных единиц с составом сложноподчиненного предложения // Русский язык в школе, 1993, № 4, с. 94-98.
- 2) Артеменко Е.П. К анализу предложений с вводными и вставными конструкциями // Лингвистический анализ в школе и вузе. Воронеж: ВГУ, 1983, с. 49-57.
- 3) Ахундова З.С. К методике обучения простым предложениям, осложненным вводными словами и конструкциями // Русский язык и литература в азербайджанской школе, 1975, № 12, с. 8-17.
- 4) Виноградов В.В. Русский язык (грамматическое учение о слове). Москва: Высшая школа, 1972, 614 с.
- 5) Гуревич В.В. Актуальное членение предложения в его разных проявлениях // Вопросы языкознания, 2004, № 3, с. 69-87.
- 6) Кривонос А.Т. Отрицание в предложении и отрицание в умозаключении // Вопросы языкознания, 1986, № 1, с. 46-52.
- 7) Современный русский литературный язык. Москва, 1988, 415 с.
- 8) Чеснокова М.П. Методика преподавания русского языка как иностранного. 2 изд., перераб. Москва: МАДИ, 2015.

Açar sözlər: ara sözlər, modal mənalər, cümlə, modallıq

Ключевые слова: вводные слова, модальные значения, предложение, модальность

Key words: parenthetical words, modal meanings, terms of use, narrative sentence, interrogative sentence, incentive sentence, modality.

### RUS DİLİNDƏ ARA SÖZLÜ CÜMLƏLƏRİN İŞLƏNİLMƏSİNƏ DAİR XÜLASƏ

Məqalədə rus dilində ara sözlərin cümlənin tərkibində işlənilməsinin sintaktik şərtləri nəzərdən keçirilir. Ara sözlərin söyləmin nəqli, sual və əmr xarakterindən asılı olaraq işlənilməsi şərh edilir. Fikir, hiss, hal bildirən feillər və müəyyən mənalı ara sözlərin işlənilməsi arasında asılılıq da təsvir edilir. Ara söz nəqli cümləyə daxil edilərkən cümlənin bütövlükdə təsdiqlik və inkarlıq xarakteri də dəyişir. Ara sözün nəqli cümlədə funksiyasını bu cümləyə əlavə etibarlılıq və ya ehtimallıq mənasını məlumat verməsi təşkil edir. Ara sözlərin nəqli cümlədə danışanın söyləmə subyektiv münasibətini ifadə edən vasitələr kimi xüsusiyyətləri öyrənilir. Ara söz modal baxımdan aktuallaşmış ikinci dərəcəli cümlə üzvlərinə xidmət edə bilər və onların vasitəsilə predikativ vahidlə bütövlükdə əlaqə yarada bilər. Ara sözlər sual cümləsində ehtimallılıq ifadə edərək bu cümlənin sual mənasını neytrallaşdırır.

### ON THE USE OF SENTENCES WITH parenthetical words IN THE RUSSIAN LANGUAGE SUMMARY

The article deals with the syntactic conditions for the use of parenthetical words in a sentence in Russian. The use of introductory words is interpreted depending on the narrative, interrogative and incentive nature of the statement. It also describes the relationship between the verbs of thought, feeling, state and the use of parenthetical words with a certain meaning. When parenthetical words are included in a sentence, the nature of the affirmation and negation of the sentence as a whole also changes. The function of the parenthetical word in a sentence is to convey to this sentence the meaning of additional certainty or probability. The features of parenthetical words as a means of expressing the subjective attitude of the speaker to the statement in the narrative sentence are studied. The parenthetical word can serve the secondary members of the sentence, actualized from the modal point of view, and through them can form a connection with the predicative unit as a whole. The parenthetical words neutralize the interrogative meaning of this sentence, expressing the probability in the interrogative sentence.

Rəyçi: dos. Ş.A.Həsənova

## AMERİKA VƏ BÖYÜK BRİTANIYA MEDIA DİSKURSLARINDA İŞLƏNƏN VƏ STRUKTUR BAXIMINDAN MÜXTƏLİFLİK GÖSTƏRƏN ABREVIATURLAR

Abreviasiya prosesi qədim tarixə malik olub istifadəsinin ilk dövrlərindən başlayaraq təbii dil prosesi kimi meydana çıxmışdır. Abreviasiyanın məhsulu olan abreviaturlar isə sözə və zamana qənaət prinsipindən irəli gələn səbəblərdən yaransa da, sözdüzəltmə prosesində bilavasitə iştirak edərək dilin lüğət tərkibini zənginləşdirməyə xidmət edir. Əksər fəaliyyət sahələrində mövcud olan abreviaturların ən geniş istifadə olunduğu diskurslardan biri də media diskursdur.

Media diskursda işlənən abreviaturların Britaniya qəzetləri üzrə üç, Amerika qəzetləri üzrə iki tematik qrupda təhlili göstərir ki, ən işlək abreviaturlar inisial abreviaturlar tipinə aiddir. Bu struktur tip özü üç alt struktur tipə bölünür: 1) inisial-hərflili; 2) inisial-səsli; 3) inisial-hərflili səsli. Inisial səsli abreviaturlar söz səviyyəsində qəbul edilir və onlar inisial akronimlər də adlandırılır. Media diskurslar əsasında aparılmış tədqiqat inisial hərflili abreviaturların məhsuldar olduğunu təsdiq edir. Dilin əlifbasında samitlər və onları ifadə edən qrafemlər çox olduğuna görə, ikili, üçlü, dördlü qrafem birləşmələrinin sayı da çoxdur. Bu isə daha çox hərflili abreviaturların əmələ gəlməsinə səbəb olur. İkinci mövqedə qarışıq inisial abreviaturlar (hərflili-səsli), üçüncü yerdə isə inisial səsli abreviaturlar durur.

Adətən, dövlət, idarə, təşkilat, kompaniya, şirkət adları söz birləşmələri strukturunda olur. Ona görə abreviasiyanın qısaltma, yapışdırma, teleskopik və s. tipləri əsasında yaranan abreviaturlar belə tematik qruplarda az qeydə alınır. Məsələn, dövlət adı: Afghanistan – Afghani.

Amerika media diskurslarında digər tematik qruplara aid olan abreviaturları onların spesifik struktur xüsusiyyətləri əsasında təhlilə cəlb edərək təhlil prosesində tematik qrupu göstərməyi məqsəduyğun saymaq mümkündür. Bu halda abreviaturların müxtəlif struktur tipləri tədqiqat obyektinə ola bilər.

Qrafik formalaşma baxımından aşağıdakı abreviatur strukturları da vardır: 1) baş hərflili; 2) baş və kiçik hərflili; 3) kiçik hərflili; 4) nöqtəli; 5) rəqəmli; 6) çəp xətlili; 7) defisli; 8) işarə və simvolla. Qeyd edilən 8 struktur modellərin müxtəlif alt modelləri və qrafik işarələrin kombinasiyasından əmələ gələn alt struktur modelləri vardır. Qeyd olunan modelləri Amerika və Britaniya media diskurslarında işlənən abreviaturların müqayisəsi ilə təhlil etməyə çalışsaq.

Böyük və kiçik hərflərin kombinasiyası şəklində formalaşan modellər

LibDem – Liberal-Democrat. Böyük Britaniyada partiya adları qısaltma və yapışdırma (clipping+blending) abreviasiya mexanizmi ilə düzəldilmişdir. Birinci və ikinci komponentin başlanğıc hissəsi saxlanılmaqla birləşdirilmişdir. Britaniya media diskursunda nöqtəsiz və nöqtəli variantları (Lib.Dem - LibDem) işlənir. Başlanğıc hissə sonuncu qrafemin samit olması şərtilə formalaşdırılmışdır. “LibDem coalition sources were alarmed when Maude warned on Wednesday that a strike would risk people’s lives as he...” [2, s. 1].

Amerika media diskursunda: FedEx. “America’s leading companies – Boeing, Wal-Mart, FedEx, G.E. – and a message: America is ready to invest in Africa” [3, s. 4].

FedEx – Federal Express Corporation (USA). ABŞ-da çoxmillətli konqlomerat holding kampaniyadır. Sillabik, heca abreviaturu sayılır. Əslində birinci komponent heca yox, birinci üç qrafem birləşməsidir. Baş və kiçik hərflərin kombinasiyasına malikdir.

LibDem, FedEx abreviaturları baş hərflərlə başlanır. Baş və kiçik hərflərin kombinasiyası ilə düzələn, Böyük Britaniya və Amerika media diskurslarında işlənən kiçik hərflili+böyük hərflili struktur modeli abreviaturlar da işlənir: iMac, iPhone, iPad və s.

2) Nöqtəli abreviaturlar. Amerika media diskursunda, ümumiyyətlə Amerika abreviatur sistemində çox istifadə olunur. Onların yalnız baş hərflərdən, baş və kiçik hərflərdən, yalnız kiçik hərflərdən düzələn formaları vardır. Məsələn, U.S., A.I.A – American Insurance Association, A.I.B. – Authorized Inspection Body və s. Kiçik hərflilərə a.m., p.m., pp., i.e. və başqalarını misal göstərə bilərik.

3) Çəp xətlili abreviaturlar. Britaniya və Amerika media diskurslarında bu modelə düzələn abreviaturların fərqli alt struktur tipləri qeydə alınır: a) baş hərflər və çəp xətt ilə formalaşanlar; I/L – import licence; A/P – account paid; kiçik hərflərlə a/c – account current; baş və kiçik hərflərlə A/o – account of.

Bu nümunələr iqtisadiyyat və maliyyə terminləri tematik qruplarına aiddir. Tədqiqat göstərir ki, başqa tematik qruplarda da bu struktur modeldən olan abreviaturlar həm Britaniya, həm Amerika media diskursunda işlədilir.

4) Defisli abreviaturlar. Media diskurslarda aşağıdakı struktur modellərinə rast gəlinir: 1) inisial hərflili: PA – DSS – Payment Application Data Security Standard; 2) inisial səsli: ebit – eps – earnings before interest and taxes-earnings per share, Wi-Fi, Lo-Lo – Lift on, lift off; 3) inisial hərflili-səsli və ya inisial qarışıq: MIBACR-IG - Moscow Inter Bank Actual Credit Rate – Investment Grade; 4) söz+defis+abreviatur: pay-TV; 5) abreviatur+defis+söz: Io-point, NY-Poly.

5) Rəqəmli abreviaturlar. Tərkibində rəqəm olan abreviaturlar da rəqəmlə hərflərin bir-biri ilə müqayisədə yerləşməsinə görə fərqli alt struktur modellər əmələ gətirir: 1) rəqəm əvvəldə işlənir: 6HD, 3D və s.; 2) rəqəm axırda yerləşir: BBC1, BBC2, TV1, M25, G8, G20, Cop26. Söz və rəqəm tipli abreviaturlar həm Britaniya, həm Amerika media diskurslarında qeydə alınır. Məsələn, London 2012, Kony 2012.

Qeyd edilmiş struktur modellərdən başqa media diskurslarda tərkibində & işarəsi olan abreviaturlar da müəyyən çoxluq təşkil edir. & simvolu “and” bağlayıcısını əvəz edir. Tabesizlik bağlayıcısı, adətən həmcins adları birləşdirmək məqsədilə abreviaturlara daxil edilir. Daha çox kompaniya və şirkətlərin adlarında istifadə olunur. Amerika və Britaniya media diskurslarında işləkdir.

Media diskurslarda hərfi ixtisarlarda yazılışlarında eyni sistem gözlənilir. Abreviatur baş və kiçik hərflərlə, çap xətlə, defislə yazılır. Bəzi abreviaturlarda qısaltma uyğunluğunda fərqlər nəzərə çarpır. Məsələn, bill of exchange maliyyə termini kiçik hərflə inisial abreviatur (be) kimi verilməklə yanaşı, B/E və b/e variantlarında da işlədilir. Eyni prototipin üç abreviatur forması qeydə alınır ki, bura b.e. Amerika variantını da əlavə etsək, dörd variantının mövcudluğu ilə üzləşirik. Stock exchange termin-söz birləşməsinin beş variantda yazılışına rast gəlinir. Birinci variant inisial baş hərflərlə düzəldilmiş SE abreviaturudur. Söz birləşməsinin St.Ex və St.Ech. abreviaturları, həmçinin S/E variantı da istifadə olunur. Onu da qeyd etmək ki, yazılış variantivliyi eyni qəzet üçün səciyyəvi deyil. Fərqli variantlar müxtəlif qəzetlərdə, Britaniya və Amerika media diskurslarında özünün göstərir. Belə bir cəhət, fikrimizcə, qəzetlərdə abreviatur formasının qəbul edilməsində ümumi razılaşmanın yoxluğu ilə izah oluna bilər. Lakin nəzərə almaq lazımdır ki, hər bir dilin öz abreviatur fondu vardır və bu fonda daxil olan abreviaturlar lüğətlərdə yazılış və oxunuş normativləşməsinə məruz qalırlar. Görünür, əsas və ya normativ abreviaturlar lüğəti dəqiqləşdirilməmişdir. Nəticədə qəzetlərdə eyni mənalı abreviaturun fərqli yazılışları yer almış olur.

Abreviaturlar yeni abreviaturların əmələ gəlməsində iştirak edir. Belə abreviasiya mexanizmi daha çox inisializmlərdə baş verir. Tam formanın komponent ölçüləri genişləndikdə və ya daraldıqda onu əvəz edən abreviatur da dəyişir. Bu hal variantivliklə deyil, yeni abreviaturun yaranması ilə bağlıdır. PC – Personal Computer. İnformasiya texnologiyası terminologiyasında Personal Computer və personal computer word processor termin-söz birləşmələrindən istifadə olunur. Birinci termin çox işlək olduğundan onun PC abreviaturu daha tez-tez istifadə edilir. Abreviatur Britaniya və Amerika media diskurslarında, eləcə də müvafiq sahə terminologiyasında işlənir. Fərdi kompüter insan məişətinə əsaslı şəkildə daxil olmuş cihazdır. Bu baxımdan, termin həm söz birləşməsi, həm də abreviatur kimi danışılmaq dilində də məhsuldar işlənir, ümumişlək söz funksiyasını yerinə yetirir. Belə proses reterminləşmə adlanır. Personal computer word processor dörd komponentdən ibarətdir və onun birinci iki sözü PC abreviaturudur. Beləliklə, əvvəl PC word processor abreviatur və sözlərdən ibarət abreviatur birləşmə formalaşmış, sonradan terminin ikinci hissəsinin də inisial komponentlə əvəzlənməsi nəticəsində PCW abreviaturu düzəldilmişdir. Abreviasiya PC → PCW istiqamətində getmişdir.

Qəzetlərin reklam səhifələrində PC və PCW abreviaturları daha işləkdir.

iPhone – internet phone; iPod – internet pod kimi ixtisarlara ikinci abreviasiya mərhələsini keçməsi şübhə doğurmur. Əvvəl telephone sözünün qısaltma variantı olaraq phone əmələ gəlmişdir. İnternet telefon reallaşandan sonra iPhone abreviaturu formalaşmışdır.

Britaniya media diskurslarında ən çox işlənən abreviaturların təyini məqsədilə müxtəlif qəzetlərin fərqli nömrələrində onların sayı müəyyənləşdirilmiş və bu hesablamalar ümumiləşdirilmişdir. Aparılmış statistik hesablamalar göstərir ki, Britaniya media diskursunda Mr, UK, US, MP, NHS abreviaturları ən çox işlənir. Mr, Ms, Mrs abreviaturlarının işlənmə tezliklərinin müqayisəsindən aydın olur ki, Mr daha yüksək tezliyə malikdir. Oxşar vəziyyət Amerika media diskursunda da müşahidə olunur. Amerika media diskursunda Mr, U.S. abreviaturları məhsuldardır. U.K. abreviaturu Britaniya media diskursları ilə müqayisədə Amerika media diskursunda xeyli dərəcədə az istifadə olunur.

Amerika və Britaniya media diskursunda müəyyən abreviaturların işləkliyi rubrika və sahələrlə bağlılığa malikdir. News, World, Politics kimi rubrikalarda UK, US abreviaturları çoxluq təşkil edir. Sport rubrikasında FIFA, UEFA, NFL, FA, FA cup kimi abreviaturlardan istifadə olunur. Mr, Mrs, dr, App, lab kimi abreviaturlar rubrikadan asılı olmayaraq, demək olar ki, bütün diskurs növlərində işlədilir.

Abreviasiya ilə ellipsis hadisələri arasında müəyyən mahiyyət, məzmun yaxınlığı olsa da, onları eyni linqvistik hadisə saymaq özünü doğrultmur. Hər iki hadisədə qənaət prinsipi öz rolunu oynayır. Abreviasiya prosesinin nəticəsində abreviatur yaranır. Predmet, obyekt, hadisə təkrar nominasiya edilir və onun iki paralel, eyni məzmun daşıyan ifadə vasitəsi olur. Bunlardan biri tam forma və ya prototip, digəri isə abreviatura adlanır. Ellipsis təkrar nominasiya prosesi deyildir. Ellipsis təkrarın aradan qaldırılması məqsədini daşıyır. Eyni zamanda ellipsis kommunikasiya prosesində təzahür edir. Buraxılan, yazılmayan, tələffüz edilməyən hissə kontekstin və bir sıra hallarda fon biliklərinin köməyi ilə bərpa olunur.

J.O. – Journal Official abreviaturunun yaranmasında ellipsis rol yoxdur. Bəzi tədqiqatçılar məhz bu abreviaturu tam ellipsis, Sci – sciences abreviaturunu isə natamam ellipsis hesab edirlər. Fikrimizcə, hər iki abreviatur (J.O və Sci) abreviasiya prosesinin nəticəsidir və onun ellipsislə heç bir bağlılığı yoxdur.

Britaniyanın “Daily Mail” qəzetində “Yard spends £40m investigating “phone hacking”” başlığı ilə dərc olunmuş yazıda “Yard” ellipsis nəticəsidir. Məqalənin birinci cümləsində başlıqdakı cümlə bir qədər dəyişdirilmiş şəkildə təkrar olunur. Dəyişmə “Yard” sözündən əvvəl “Scotland” sözünün işlədilməsindədir: “Scotland Yard is spending...” [1, s. 22]. Bu şəkildə ellipsis mahiyyətinə görə ixtisara yaxındır. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Britaniyada “Scotland Yard” əvəzinə “Yard” sözünün işlədilməsi yayılmış hadisədir.

Sci abreviaturu Britaniya media diskursunda scific abreviaturunun tərkibində də qeydə alınır. Qəzetlərdə scientific fiction söz birləşməsi scific abreviaturu ilə əvəzlənir. By PC və PCW abreviaturları arasındakı münasibətə identik şəkildə formalaşmış abreviaturdur. Əvvəl yaranmış abreviatur yeni abreviaturun yaranmasında iştirak edir. Abreviasiya müvafiq işlək söz birləşməsinin mövcudluğu ilə motivləşir.

Britaniya və Amerika media diskurslarında X-card abreviaturu yeni il açıqcası mənasında işlənir. Ümumi mənanın formalaşmasında iştirak edən ikinci komponent sözün özüdür (card). Defisli abreviaturun birinci komponenti inisial qrafemdir. Amerika və Britaniya media diskurslarında işlənən Eurasis (Europe and Asia), libs (liberals), motel (motorist's hotel), assn (association), T-shirt, Ex-prisoner, Ex-boxer, mum, dad, afro, tank, WWII, Xbox kimi abreviaturalar struktur tip baxımından maraqlıdır. Ümumiyyətlə, müasir ingilis dilində abreviasiya məhsuldar sözdüzəltmə üsulu kimi fərqli istiqamətlərdə inkişaf edir. Abreviaturalar müxtəlif tematik qruplarda birləşmələrdə onların struktur tipləri və alt tipləri tematika ilə bağlılığa malik deyildir.

Amerika və Britaniya media diskurslarında işlənən abreviaturalar eyni struktur tipləri əhatə edir, abreviasiya prosesində də heç bir əsaslı fərq müşahidə edilmir.

#### ƏDƏBİYYAT SİYAHISI

1. "The Daily Mail" qəzeti. 30.03.2012
2. "The Guardian" qəzeti. 30.03.2012
3. "The International Herald Tribune" qəzeti. 10.08.2012

Açar sözlər: abreviasiya, media diskurs, ellipsis, struktur, tezlik, orfoqrafik variativlik

Key words: abbreviation, media discourse, ellipsis, structure, frequency, orthographic variability

Ключевые слова: аббревиатура, медиадискурс, эллипсис, структура, частотность, орфографическая вариативность.

#### Xülasə

Məqalədə Amerika və Böyük Britaniya media diskurslarında işlənən abreviaturalardan, onların struktur baxımından oxşar və fərqli xüsusiyyətlərindən bəhs edilir. Britaniya qəzetləri üzrə üç, Amerika qəzetləri üzrə iki tematik qrupda təhlil aparılmışdır. Müxtəlif strukturlu abreviaturaların Amerika və Böyük Britaniya qəzetlərində işlənmə tezliyi araşdırılmışdır.

Məqalədə müxtəlif abreviaturaların yazılış variativliyi tədqiq olunmuşdur. Müxtəlif qəzetlərdə özünü göstərən fərqli orfoqrafik variantlar nümunəsində Amerika və Böyük Britaniya media diskurslarında bir abreviaturun müxtəlif formalarının olması müəyyən edilmişdir.

Məqalədə abreviasiya və ellipsis arasındakı oxşarlıq və fərq nümunələr əsasında əsaslandırılmışdır. Nəticədə Amerika və Böyük Britaniya media diskurslarına xas abreviaturaların eyni struktur tipləri əhatə etdiyi və abreviasiya prosesində də kəskin fərqlərin olmadığı müəyyən edilmişdir.

#### **Abbreviations, varying from structural point of view, used in American and British media discourses**

##### **Abstract**

The article discusses abbreviations used in American and British media discourses, their structural similarities and differences. A case study is conducted in three thematic groups of British newspapers and in two thematic groups of American ones. The usage frequency of abbreviations of different structures in American and British newspapers is studied.

Orthographic variability of different abbreviations is studied in the article. It is clarified in the article, in the samples of different orthographic variants of different newspapers, that, an abbreviation might have different forms in American and British media discourses.

The examples substantiate the similarity and difference between an abbreviation and an ellipsis. As a result, it is identified that abbreviations of the American and British media discourses are of the same structural types. There are no substantial differences in their abbreviation process.

#### **аббревиатуры, различные со структурной точки зрения, используемые в Американских и Британских СМИ**

##### **Резюме**

В статье рассматриваются аббревиатуры, используемые в дискурсах американских и британских СМИ, их структурные сходства и различия. Исследование проводится в трех тематических группах британских газет и в двух тематических группах американских. Изучена частота употребления аббревиатур разной структуры в американских и британских газетах.


В статье исследуется орфографическая вариативность различных аббревиатур. В статье на примерах разных орфографических вариантов разных газет выясняется, что аббревиатура может иметь разные формы в дискурсах американских и британских СМИ.

На примерах обосновывается сходство и различие между аббревиатурой и многоточием. В результате выявлено, что аббревиатуры американского и британского медиадискурсов относятся к одному и тому же структурному типу. Принципиальных различий в их сокращении нет.

Rəyçi: fil.e.d., prof. İlham Tahirov

**TOPLULUQ BİLDİRƏN İSİMLƏRİN BƏZİ LİŖVİSTİK XÜSUSİYYƏTLƏRİ**

Cəmlilik paradigması ayrı-ayrı dillərdə çox işlənilsə də, müqayisəli dilçilikdə bu problem öz əksini kifayət qədər tapmamışdır. Topluluq bildirən və sayıla bilən isimlərin arasındakı fərq bu günlərdə öz müzakirə genişliyi ilə həm koqnitiv sahədə çalışan elm adamlarını (düşüncə ilə mənə çıxarma və yeni ekstralinqviistik konseptual sistemlər), eləcə də qrammatikləri daha çox düşündürür. Odur ki, Universal Qrammatika və Konseptual Sistemlər bu sahədə mövcud olan ziddiyyətlərin araşdırılmasına daha çox səy göstərirlər. Bu baxımdan isimlərin qəbul ediləcək ümumi təsnifat modelinin hazırlanması da mühüm məsələ hesab edilir. Ümumiyyətlə, ingilis və azərbaycan dillərində isimlərin cəmlilik paradigmasının nəzərdən keçirilməsi və toplu isimlərin yerini müəyyənləşdirmək üçün, biz isimlərin aşağıdakı təsnifat modelinə istinad olunmasını təklif edirik. (Bax: Şəkil 1)



Şəkil 1. İsimlərin təsnifat modeli

Alimlərin böyük bir qismi həm bu problemə, həm də elə cəmlilik paradigmasının özünə münasibətdə də fərqli mövqə tuturlar. Məsələn, almaniyalı dilçi Kristian Lehmann göstərir ki, “əgər paradigma anlayışı mütləq morfoloji paradigmalara istinad kimi başa düşülmürsə (və mən bunun üçün heç bir səbəb görmürəm), aydındır ki, dillərdə morfoloji modifikasiyası olmayan və ya az dəyişikliyə uğrayan sözlərdə də qrammatik paradigmalar mövcud ola bilər [3, s. 74]. Topluluq bildirən isimlərin ümumi xüsusiyyətlərini müəyyənləşdirməkdə məsələni çətinləşdirən bir neçə səbəb vardır və onalardan birincisi dildaxili əhəmiyyətli görünən meyarların çoxluğu ilə əlaqədardır, digəri birisi dillərarası fərqlər və cəmliyin kodlaşması metodları ilə bağlıdır. Dilşünas alim Çierçia Gennaro qeyd edir ki, “müvafiq morfosintaktik və semantik faktlar toplusu sabit bir özəyi təqdim etməklə yanaşı, həm də bütün dünya dilləri üzrə xeyli dəyişkənliyə məruz qalır, yəni dillər həm mikro səviyyədə (yaxın əlaqəli dillər/dialektlər arasında), həm də makro səviyyədə (genetik cəhətdən əlaqəsi olmayan dil ailələri arasında) cəmliyin yaradılmasında öz rəngarəngliyi ilə seçilir” [2].


Biz bəzən yalnız tək və cəm forması olan isimləri gözdən keçirir, lakin topluluq bildirən isimlərə, onların fərqli xüsusiyyətlərinə o qədər də fikir vermirik. İngilis və bir çox digər dillərdə də sayıla bilən isimlərdən fərqli morfosintaktik xüsusiyyətlərə malik olan topluluq bildirənlər isimlər vardır. Marahlı olan budur ki, morfosintaktik hesab etdiyimiz sayılan və topluluq bildirən isimləri biz çox vaxt sadəcə olaraq onların fərqli semantik xüsusiyyətləri ilə əlaqələndirir, lakin onların semantik təsirlərinin dəqiq nədən ibarət olmasını aydınlaşdırmırıq. Görünən isə budur ki, əslində isə bu, heç də sadə məsələ olmayıb, dəqiq araşdırılması lazım gələn bir sıra problemlərlə bağlıdır. Belə isimlərin bəzi xüsusiyyətləri ilə tanış olaq. İngilis dilinə doğma olmayan bir sıra topluluq bildirən isim növlərinin morfo-sintaksisi ilə bağlı bəzi araşdırmalar vardır. Hesab edilir ki, onlar semantik cəhətdən elə cəm olduqları üçün, onlara cəmlilik şəkilçisinin artırılması lazımsız görünür. Belə isimlər, ana dili ingilis dili olmayanların, eləcə də azərbaycan dilinin morfoloqiyasında təzahür edən dil proseslərinin xüsusiyyətidir; burada flektiv cəm şəkilçisi -s (lar<sub>2</sub>) yerli ingilis dillərində qrammatik cəhətdən “toplu” hesab edilən isimlərə tətbiq edilir. İngilis dilində onların hətta bir qismi - baggages (baqajlar), strawberries (çiyələklər), equipments (avadanlıqlar) və softwares (proqram təminatları) kimi topluluq bildirirsə də, belə isimlərin plüralizasiyasının məhdud olmadığı və geniş yayıldığı bildirilir.

Digər tərəfdən, water (su), butter (yağ), intelligence (zəka), petrol (benzin), lumber (meşə materialı), gold (qızıl), rice (düyü) və sair kimi topluluq bildirən isimlər də vardır ki, onlar yalnız tək işlənilirlər. Belə olan halda, deməli, topluluq bildirən isimlər yalnız tək halda işlənir desək də, onların: 1. Cəm halda işləne bilən toplu isimlər və 2) cəm halda işləne bilməyən toplu isimlər kimi- iki növə ayrıldığı göz qabağındadır. Sual olunur? Nə üçün, məsələn, water, literature və ya rice cəmdə işləne bilmir? Halbuki, heç kimə siri deyildir ki, biz müəyyən məqamlarda, məsələn: Non- portable waters seem useless for



Are the words "stone" and "brick" countable or uncountable?

Oral questionnaire conducted among the foreigners with Native English Speaking



this purpose. – İcməli olmayan sular bu məqsəsdə əhəmiyyətsiz görünür – kimi cümlələrdə suyun növündən danışarkən, onu hər iki dildə cəm formada işlədə bilirək.

Azərbaycan dilində olduğu kimi, dilçilər ingilis dilinin həm yazılı, həm də şifahi növlərində hazırda topluluq bildirməklə sayıla bilən isimlərin istifadə olunması kimi nümunələrə hər yerdə istinad edirlər [1]. Belə tipoloji yanaşma həm sinxron, həm də diaxronik mülahizələri ehtiva edir. Əvvəlcə, biz tipin tərif xarakteristikası ilə bağlı ilkin təsəvvürlərə əsaslanan geniş, ideal və hərtərəfli dil nümunəsini nəzərə alırıq. Belə olan hallarda dillərin sinxronik planda müqayisəsi bir sıra ümumiləşdirmələrə gətirib çıxarır və öz formasına görə, adətən implikativ və ya implisit formaları da əhatə edir. İkinci əsas məqsəd (dinamik prinsipləri üzə çıxarmaqdır), yəni topluluq növünün inkişafı, sonrakı dövrlərdə genişlənməsi və son nəticədə yoxa çıxması ilə əlaqədar olaraq tarixən müstəqil instansiyalarda təkrarlanan dəyişikliklərin nəzərə alınmasıdır.

Dilçilikdə tədqiqatın bu hissəsini həyata keçirərkən adətən ayrı-ayrı dillərin daxilində rekonstruksiya əsaslanan dəyişikliklər, linqvistik ehtiyatlar daxilində müqayisəli metod və tarixi sənədlərin mövcud olduğu birbaşa mənbələr daxildir. [5, s. 4]. Alman dilçisi Krifka (1956) hesab edir ki, “sayıla bilməsinə görə sayıla bilməyən isimlərə həm oil (neft), (gold) qızıl, (flour) un kimi (topluluq bildirən prototip isimləri) “maddi isimlər”, həm də mebel (furniture), mal-qara (cattle), heyət (staff) kimi “kollektivlik (birgəlik) bildirən isimlər” daxildir [6, s. 222]. Onlar burada sonuncunun alt qrupunu fərqləndirir; belə ki, onlara - “funksional kollektivlik (birgəlik) bildirənlər” (yəni, mebel, baqaj, zərgərlik) isimlər kimi istinad edilir ki, bunlar da ənənəvi olaraq topluluğun sayıla bilən növlərə oxşamaqla öz əhatə dairəsinin fərqləndirir və genişləndirir” [7, s. 3].

Digər yanaşmalar da mövcuddur. Məsələn, belə yanaşmaların birində qeyd olunur ki, “sayı ifadə etmək üçün istifadə edilən dil nümunələrindən asılı olmayaraq, insanlar nominallaşdırıla bilən anlayışların mahiyyətə bölünə bilən olub-olmama dərəcəsini zehni olaraq müəyyən edə bilirlər [8, s. 138]. Deməli, situasiyadan (kontekstdən) asılı olaraq topluluq bildirən isimlərin cəmdə işlənməsi məsələsi koqnitiv bir hadisə hesab edilir. Tədqiqatlar göstərir ki, Dünya İngilis Dilləri səviyyəsində (World Englishes) ana dili ingilis dili olmayan variantların heç birində sayıla bilməyən (yəni topluluq bildirən isimlər) ismlər çox tez-tez flektiv yolla –s/es cəmlilik şəkilçisi qəbul edə bilər. Bizim buna dair keçirdiyimiz müsahibələrin nəticələri də göstərmişdir ki, ingilis dilinin ana dili və ya xarici dil kimi işləndiyi müxtəlif məqamlarda topluluq bildirən isimlərə yanaşmalar çox müxtəlifdir (Bax: Şəkil 2 və Şəkil 3).

Buradan da gördüyü kimi, ana dili ingilis dili olanlarla ana dili ingilis dili olmayan kontingentin toplu isimlərin sayıla bilən olmasına dair yanaşmaları arasındakı fərq 64:47 olan nisbətində dəyişir. Bu empirik fakt bir daha sübut edir ki, topluluq bildirən isimlərə yanaşma öz xüsusiyyətinə görə əsasən koqnitiv yanaşmanın mövzudur.

Hazırda dilçilər arasında belə yanaşmanı təsdiqləmək üçün aparılan təcrübələr daha çox iki istiqamətin fərqləndirilməsi üzərində cəmlənmişdir. Bunlardan birincisi Qlobal Britaniya İngilis Dilinə Əsaslanan (The GloWbE corpus), ikincisi isə Beynəlxalq İngilis Dilinə Əsaslanan (International Corpus of English) topluluq bildirən isimlərə yanaşmalarda olan müxtəliflikdir. Hətta son zamanlarda bu iki müxtəlifliyin arasında ayrıca Amerikan Əsaslı İngilis Dilinin topluluq bildirən isimlərinin də ayrıca bir model kimi olması vurğulanır və göstərilir ki, Britaniya İngilis Dilində istifadə edilən topluluq bildirən isimlər daha çox cəmlilik ifadə etmək xüsusiyyətinə malik olduğu halda, bu Amerikan İngilis Dilində fərqli xüsusiyyətlər kəsb edir. Bu cür yanaşmaların çoxunda konseptual fərdiləşmədə referentin keyfiyyət strukturuna aid olanlar sırf semantik xüsusiyyətlərlə verilir və bu ismin morfosintaktik kodlaşdırılması ilə əlaqələndirilir.

Bundan başqa, sayıla bilən isim anlayışı adətən daha çox rəbitəli və möhkəm olur və şəhər (city) müəllim (teacher), parta (desk) və sair kimi sözlərdə cəmliliyin işarələnmiş formasında olur. Bunu əksinə, sayıla bilməyənlər isə daha az rəbitəli, tipik amorf formalı obyektləri, bölünə bilən və toplu olan ot (grass), məsləhət (advice) kimi mücərəd məhfumları ifadə edir. Lakin bununla belə bəzi dilçi alimlər [4] bildirirlər ki, topluluq bildirən sayıla bilən isimlərin nə aydın və aşkar şəkildə özünü biruzə verən qeyri-linqvistik xüsusiyyətləri, nə də onların morfoloji icra yolları mövcud yolları vardır.

Nəhayət, qeyd olunmalıdır ki, ingilis və azərbaycan dillərində topluluq bildirən ismlər həm öz daxilində (inter), həm də öz aralarında (intra) fərqli xüsusiyyətlərə (leksik, semantik, morfoloji, koqnitiv və sair) malikdirlər.

İstifadə olunmuş ədəbiyyat



- 1) Björkman, B. English as the lingua franca of engineering: The morphosyntax of academic speech events. // Nordic Journal of English Studies 7(3), - 2008, - p. 103–122.
- 2) Chierchia G. Mass nouns, vagueness and semantic variation // - Springer Science + Business Media B.V, - 2009, 174 - p. 99–149.
- 3) Christian L. Thoughts on grammaticalization. 3rd edition (Classics in Linguistics 1) /Lehmann Ch. - Berlin: Language Science Press. - 2015 - 214 p.
- 4) Fieder, N., Nickels L. & Biedermann B. Representation and processing of mass and count nouns: A review. //Frontiers in Psychology No 5. – p. 589–2014.
- 5) Greenberg, J. H. 1972/1977. Numeral classifiers and substantival number: problems in the genesis of a linguistic type. Revised-version of a paper presented at the International Congress of Linguistics, /- Bologna: Italy, - p. 1-39. - 1972 – 39 p.
- 6) Krifka M. Mass expressions. //In Keith Brown & Jim Miller (eds.), Concise encyclopaedia of grammatical categories, - Oxford: Pergamon. - 1999. p. 221–223.
- 7) Schneider G., Hundt, M., Schreier D. Pluralized non-count nouns across Englishes: a corpus-linguistic approach to dialect typology // Corpus Linguistics and Linguistic Theory, 16(3): - University of Zurich, - 2020.- p. 515-546.
- 8) Schmidtke D and Kuperman V. Mass counts in World Englishes: A corpus linguistic study of noun countability in non-native varieties of English// Corpus Linguistics and Ling. Theory - De Gruyter Mouton -2017; 13(1): -p. 135–164

Аçar sözlär: isimlər, cəmlik paradıqması, topluluq bildirən isimlər, topluluq bildirən isimlərin xüsusiyyətləri

Key words: Nouns, plural paradigm, mass nouns, features of mass nouns

Ключевые слова: Существительные, парадигма множественного числа, массовые существительные, признаки массовых существительных

### **Some linguistic features of mass nouns**

#### **Summary**

The article discusses some important features of mass nouns peculiar for Azerbaijan and English languages. It denotes that despite its simplicity, there are still some more complications in full comprehension of the grammatical, lexical and morpho-syntactic features of mass nouns and their countable and uncountable types.

The author highlights the citations from the most linguistic researches and bring the arguments of inter and intra language properties standing behind the complicated characteristics of mass nouns.

### **Некоторые языковые особенности массовых существительных**

#### **Резюме**

В статье рассматриваются некоторые важные особенности массовых существительных, свойственные азербайджанскому и английскому языкам. Это означает, что, несмотря на его простоту, есть еще некоторые сложности в полном понимании грамматических, лексических и морфосинтаксических признаков массовых существительных и их исчисляемых и неисчисляемых типов.

Автор выделяет цитаты из большинства лингвистических исследований и приводит доводы об интра- и интерязыковых свойствах, стоящих за сложными характеристиками массовых существительных.

RƏYÇİ: dos.S.Abbasova

**Fidan Rzayeva18**  
**ƏRƏB DİLİNİN İRAQ DİALEKTİNDƏ İŞLƏNƏN ÖN QOŞMALAR,**  
**BAGLAYICILAR VƏ ƏVƏZLİKLƏR**

Məlum olduğu kimi, ərəb ölkələrində bir sıra fonetik və leksik fərqlər olmaqla, ərəb ədəbi dili rəsmi dövlət dili statusunda qəbul olunmuşdur.

Ədəbi dil rəsmi çıxışlarda, bəzi televiziya verilişlərində (siyasətə, iqtisadiyyata və dinə aid müzakirələr və söhbətlərdə) xəbərlərdə, qəzet və jurnallarda, bədii ədəbiyyatda, rəsmi sənədlərdə (ümumiyyətlə yazı formatında) və s. istifadə olunan dil kimi yer almışdır.

Bu dil sabit norma və qaydalara əsaslanaraq, müəyyən çərçivədən çıxmaq imkanına malik olmadığı üçün, başqa işlək dillər kimi dəyişmək, inkişaf etmək (leksik tərkibi istisna olmaqla) proseslərinə məruz qalmır.

Ərəb ədəbi dili ilə yanaşı hər bir ərəb ölkəsində aktiv kommunikasiya vasitəsi olan yerli dialekt və ləhcələr vardır ki, bu da bir növ ədəbi dilin ünsiyyət vasitəsi olmaması boşluğunu doldurur.

“Dialekt” istilahına gəlincə, bu barədə müəyyən fikir müxtəlifliyi var ki, bunlar da, qısaca olaraq, aşağıdakı şəkildə qeyd oluna bilər. Bəzi alimlər bu terminin ərəb dialektlərinə aid işlənməsini düzgün saymır. Onun daha çox hind-Avropa dillərinə tətbiq edilməsi, ərəb ölkələrindəki dil aspektinə o qədər də uyğun olmaması fikrini irəli sürür, ərəb ölkələrində yerli ünsiyyət vasitəsi olan “ləhcələrin” ərəb ədəbi dilinin pozulmuş variantı, yerli anomaliya nəticəsi və ya ərəb ədəbi dilinin sisteməlik hissəsi müddəasını, məsələn, Mişkurov Ə.H. yanlış hesab edir.

“Dialekt” dedikdə, məhdud əhatə dairəsində işlənən quruluşca müstəqil danışmaq dili olan, ədəbi dillə genetik qohumluğu təsbit edilən və funksional cəhətdən onu tamamlayan dil forması nəzərdə tutulur (2, 4).

Belə təqdirdə ərəb danışmaq dilini “dialekt” yox, “dialekt dili” adlandırmaq daha məqsədəuyğundur (3, 11).

Ərəb dialektlərinin (biz şərti olaraq bu termindən istifadə edəcəyik) ərəb ədəbi dilinin “pozulmuş” və ya “korlanmış” variantı olması fikrinə etiraz edən alimlərə bir növ haqq qazandırmaq olar. Çünki, bilindiyi kimi ərəb dialektləri hələ çox qədim dövrlərdə də mövcud olmuşdur və əsasında ədəbi dilin yarandığı qureysi dialekti ilə paralel eyni dövrlərdə işlənməmişdir və uzun illər ərzində hər bir “canlı” substansiya kimi dəyişmiş – transformasiyaya uğramışdır.

Dillər də ümumi inkişaf qanunlarına uyğun olaraq, mürəkkəbdən sadəyə, qəliz və ağır qrammatik formalardan daha bəsit şəkillərə düşmüşdür. Dində politeizmdən monoteizmə keçidə bənzər bir proses qət etmişdir.

Dialektlərdə təyin bağlayıcılarının unifikasiyası (التي؛ الذي və s.) əvəzinə tək (ال) bağlayıcısının işlənməsi, feil təsrifində cəm müənnəs və təsniyə formasının olmaması və s. xüsusiyyətlər buna dəlalət edir.

Ərəb dialektlərinin yaranmasında bir neçə faktorun da rol oynamasını təsbit etmək mümkündür. Buraya ictimai, siyasi, iqtisadi, tarixi və mədəni amillər aid edilə bilər, o cümlədən, ərəb hərbi yürüşləri zamanı fəth edilən ölkələrin substrat dillərlə təmas, qonşu dillərin təsiri, müstəmləkə şəraitində hakim dillərin basqısı və s. səbəblər göstərilə bilər.

Ərəb dilinin fütuhət dövründən sonra, xüsusilə, islam dininin qəbulu nəticəsində nəhəng bir arealda yayılması, və, xüsusilə, ona yaxın sami dillərini assimile etməsi yeni reallığın yaranmasına bais oldu. Fəth edilmiş ərazilərin bəzən bir-birindən uzaq olması da dialektlərin bir-birindən fərqlənməsini şərtləndirmişdir. Əlcəzair, Tunis, Mərakeş əhalisinin danışdığı dilin İraq, Suriya və Misir dialektlərindən hətta anlaşılmayacaq dərəcədə, fərqli olması buna sübutdur. Belə fərqlənmələri biz türk, slavyan və başqa dillərin misalında da müşahidə edə bilərik: Bir ana kökdən olub, ayrı-ayrı inkişaf yolu keçən bir-birindən ciddi şəkildə fərqlənən dillər buna nümunə ola bilər.

Ərəbşünaslar ərəb dialektlərini iki böyük qrupa ayırmağı münasib hesab etmişlər: şərq və qərb qrupu. Dialektləri dörd və daha artıq qruplara bölməyin tərəfdarları da vardır. Bundan əlavə hər regional dialekt daxilində bir çox ləhcələr, şivələr, koynələr, hətta bəzi yerlərdə kişi və qadın ləhcələrinə də təsadüf etmək mümkündür.

İraq dialekti ərəb dialektlərinin Şərq qrupuna aid edilir. Burada əsasən Bağdad, Bəsrə, Mosul və b. şivələr əsas götürülür, bunların içərisində ən geniş yayılmışı, əlbəttə ki, Bağdad dialekti hesab olunur.

İraq dialekti uzun bir tarixi zaman kəsiyi içərisində bir çox təsirlərə məruz qalmışdır; buraya Arami substratı, yunan, siryani və fars dilləri (VII əsrdən başlayaraq), sonrakı dövrdə Osmanlı və Avropa dillərinin adını çəkmək olar.

Belə təsirlərin nəticəsində İraq dialektinin sintaksisi və leksikası ilə yanaşı fonetikasında da bəzi xüsusiyyətlər özünü göstərmişdir.

Belə ki, 1) ق [q] hərfinin tələffüzü dilimizdəki [q] samitinə yaxındır.

[ey] diftonqu [ē] saiti ilə əvəz olunur. Məs. [bēt].

[hu] bitişən əvəzliyi (k.c.tək III) [ə, e] olur. Məs.: [kitəbə] – onun kitabı.

Ədəbi dildə yer almayan [o] saiti işlənir. Məs.: [fōq] – üstündə.

Ədəbi dildə və başqa dialektlərdə təsadüf edilməyən [ç] samiti. Məs.: [şlōniç] – necəsən?

Qeyd: Məqalə fonetikaya həsr edilmədiyindən başqa fonetik hadisələrə toxunmamağı lazım bildik.

Məqalədə verilən transkripsiyada uzun saitlər hərf üzərində xətt [ə], ق hərfi [q], چ hərfi [ç] ilə verilmişdir.

Təqdim etdiyimiz məqalədə İraq dialektində işlənən ön qoşmalar, bağlayıcılar və əvəzlilər haqqında məlumat verməyə çalışmış, onların tələffüzü, ədəbi dildəki analoqlarından fərqi və s. göstərilmişdir.

İraq dialektindəki ön qoşmaları, onların mənalarını, işlədilmə xüsusiyyətləri və s. məlumatları aşağıdakı siyahıda əks etdirməyi hədəfləmişik.

Vasitə, zaman və and bildirən -[B] ön qoşması: [byed] - əllə; [bhəssənə] – bu il; [bşərəfi] – şərəfim haqqı.  
Ədəbi dildəki [Bi] - ön qoşmasından saitsiz olması ilə fərqlənir.

İstiqlal bildirən: [li]; [l]

فَاتِمَةُ نَزَلَتْ لِلسُّوقِ [fātima nizlit li-ssūq] – Fatma bazara getdi. لَوَيْنَ رَايْحَ [livən-rayih] – o, haraya gedir?

Ədəbi dildəki إلی ön qoşmasının analoqu:

Yer bildirən ön qoşmalar: خَارِجَ [xəric]: بَرَّةَ [barra]. Məs.: بَرَّةَ الْمَدِينَةِ [barra-l-mədiyə] – şəhər kənarında, جُودِهِ [cuvva] – içində. Məs.: جُودِهِ الْبَيْتِ [cuvva-l-bēt] – evin içində.

دَائِرَ مَدَائِرَ [dəyir mədəyir] - ətrafında. Məs.: دَائِرَ مَدَائِرِكَ [dəyir mədəyirək] – sənin ətrafında.

بَيْنَ [bən]: [bənət] – arasında. Məs.: بَيْنَاتِهِنَّ [bənəthun] – onların (c.müən.) arasında.

عِنْدَ [id]: [ind] – yanında.

عِنْدَ مَدِيرٍ [idmudir] – müdirin yanında.

فَوْقَ [fōq] – üstündə, üzərində.

Məs.: فَوْقَ الْبَيْتِ [fōq-il-bēt] – evin üzərində.

Qeyd: Bu önqoşma həm də “artıq” mənasını verir. Məs.: فَوْقَ الْمِئَةِ [fōq-il-miyə] – yüzdən çox

Ədəbi dildə [fauqa]

مُقَابِلَ [qubəl]; [muqəbil] – qarşısında.

Məs.: مُقَابِلَ الْمَدْرَسَةِ [qubəl-il-mədrəsə] – məktəbin qarşısında

Ədəbi dildə [qubālə] və ya [qibəl].

قُدَّامَ [qiddəm] – qabağında.

Məs.: قُدَّامَ الْبَيْتِ [qiddəm-il-bēt] – evin qarşısında.

وَرَاءَ [vara] – arxasında;

Məs.: وَرَاءَ الْمَسْجِدِ [vara-l-məscid] – məscidin arxasında.

بِجَانِبِ [yəmm] – yanında

Məs.: بِجَانِبِ الْحَدِيقَةِ [yəmm-il-hadiqa] – bağın yanında.

بِرَأْسِ [brās] - əvvəlində.

Məs.: بِرَأْسِ الشَّارِعِ [brās-iş-şəri]

بِجَانِبِ [bsidd] – yanında.

Məs.: بِجَانِبِكَ [bsiddək] – sənin yanında

بِسَرَاهِ [bsirā] – yerində.

Məs.: بِسَرَاكِ [bsaffik] – sənin yanında.

بِصَفِي [bsaffi] – mənim yanımda

Zaman bildirənlər.

بَعْدَ [ba`d]; [ba`ad] – sonra.

Məs.: بَعْدَ الظُّهْرِ [ba`ad-iz-zohr]

Qeyd: Bu önqoşma “hələ” mənasında da işlənir. Məs.: بَعْدَ مَا إِجَا [ba`ad mə`icə] – o hələ gəlməyib.

قَبْلَ [qabul]; [qabl] - əvvəl.

Məs.: قَبْلَ الْيَوْمَيْنِ [qabl-il-yōmēn] – iki gün əvvəl.

بَاخِرَ [bəxir] – son

خَاتِرَ [xətir] – xətrinə

Məs.: بَاخِرَ الشَّهْرِ [bəxir-ş-şəhir] – ayın axırında

Məs.: خَاتِرَ اللَّهِ [xātir allā] – allar xatirinə

عَلَى [aləmūd] – üçün

Məs.: عَلَى مَوْلِكَ [alə mūdək] – sənin üçün, sənə görə.

Qeyd: Bu ifadə həm də “çünki” mənasını verir.

Məs.: عَلَى مَوْلِكَ [alə mūdək] – mən tələsirəm, çünki o məni gözləyir.

“Üçün” mənasında bir də عَشَانَ [aşən] birləşməsi mövcuddur ki, o da həm isimlərlə, həm də bitişən əvəzliliklərlə işlənir.

Məs.: عَشَانَ وَالِدِي [aşən vālidī] – atam üçün və ya عَشَانَكَ [aşənək] – sənin üçün.

Bəzi idiomatik ifadələrdə işlənən və “üstə”, “üzərində” mənasını verən عَلَى [alə]; عَلَى [alə] önqoşması.

Məs.: عَلَيْنِي [alēni] – gözüüm üstə

مَسْئُولِيَّكُمْ [məsuliyyə`alēkum] – məsuliyyət sizin üzərinizdədir.

لِ [li] önqoşmasının müxtəlif mənələrdə işlənməsi.

Məs.: لِنِزْلِ الشَّارِعِ [lizil li-şəri] – o küçəyə çıxdı.

لِوَيْنِ رَايْحَ [liven rayih?] – haraya gedirsən?

Qeyd: sonuncu misaldakı لِ-ni önqoşmasının variantı kimi də qiymətləndirmək olar.

Birgəlik bildirənlər:

وِيَّ [viyyə] – birgə

Məs.: وِيَّيَّ [viyyəyə] – mənimlə.

وِيَّ وَالِدِي [viyyə vālidī] – atası ilə.

Ədəbi dildəki مع[mə‘ə] önqoşmasının yerinə işlənir. مع[mə‘a] ön qoşması isə yalnız bəzi ifadələrdə işlənir. Məs.: مع السلامه[mə‘a-s-sələmə] – sağ ol, əlvida.

“-Sız” “-siz” mənasını verənlər:

بليّو[bleyyə]

Məs.: إجا بليّو

أختّه[‘icə bleyyə ‘uxtə] – o, bacısız gəldi.

Ədəbi dildəki بلا[bilə] ön qoşmasının analoqudur.

“inadına” mənasını verən عَدَا[‘alə ‘inəd] birləşməsi.

Məs.: عَلَى عَدَا الْعَدُوّ [‘alə ‘inādi-l-‘aduvv] – düşməyə inad, düşmənin əksinə.

"fi" ön qoşması yerinə çox zaman ب işlənir. (Bu ön qoşma haqqında məlumat verilmişdir) "fi" isə bəzi idiomatik ifadələrdə təsadüf edilir.

Məs.: فِي أَمَانِ اللَّهِ [fi ‘əmāni-l-lāh] – allah amanında.

Qeyd: "fi" ön qoşması Suriyada “varlıq”, “mövcudluq”, inkar ədat ilə isə [مافي] “yoxluq”, “olmamaq” mənasında işlənir.

İraq dialektində bu mənələrdə اكو[‘əku] – “var” və ماكو[məku] “yoxdur” sözləri, Misirdə فيش[fiş]; مَا فِيش[məfiş]; Əlcəzairdə كائن[kə‘in], مكش[məkəş] ifadələrindən istifadə olunur.

Bu ifadələr, ehtimal ki, كن və شئ سؤzləri ilə bağlıdır.

Bağlayıcılar

İraq dialektində işlənən bağlayıcıların müəyyən təhlili nəticəsində ədəbi dildəkilərlə bağlılığı aşkar olur. Bəzi fonetik dəyişiklikləri, dialektlərə xas olan sait düşmələrini və ədəbi dildə yer almayan səsləri nəzərə alsaq, bu əlaqəni aydın görə bilərik.

و[ə] bağlayıcısı dialektlərdə [u] şəklində düşür.

Məs.: أُنِي وَ أُخْتِي [‘əni u uxti] – mən və bacım.

Şərt budaq cümlələrində ف[fə] bağlayıcısı ədəbi dildə də işlənir.

Məs.: إِذَا تُرِدُ فَيَجِي [‘izə turid fətici] - əgər istəsən, gəl.

Ədəbi dildəki أَوْ[‘əu] alternativ bağlayıcısı yerinə dialektlərdə أَوْ[lə] bağlayıcısı işlənir.

Məs.: أُنِي لَوْ أُخِي [‘əni lə ‘əxi] – mən ya qardaşım.

Həmin mənanı verən daha iki bağlayıcıya rast gəlirik: أَوْ[‘illə] və وَ[‘villə].

Məs.: وَلا بُكْرَةَ وَلا لَيْوْمَ [lyöm villə bukra] – bu gün, ya sabah.

“Lakin” mənasını verən iki bağlayıcıdan biri لَكِنْ[ləkin] ədəbi dildəkinin eyni, بَس[bəss] bağlayıcısı isə sırf dialektə məxsusdur. Məs.: عَرَفْتَهُ بَسَّ مَا شَفْتَهُ مِنْ زَمَانٍ [‘arftəbəss məşiftə min zəməni] – onu tanıyırdım, lakin (amma) çoxdan görməmişəm.

Zamanla əlaqədar bağlayıcılar.

“O zaman” və -dıqda; - dikkə mənasını verən bağlayıcılar عَاد[‘ād]; لَعَاد[lə‘ād]-dir. Məs.: مِنْ شَأْنِي عَادَ سَلْمَنِي [min şəfni ‘ād səlləmmi] – məni gördükdə, mənimlə salamlaşdı.

عَادَ [‘ād] – sən müdirin yanındasan, o zaman çıx.

عَادَ [‘ād] – dıqda; dikkə, - əndə

Məs.: عَادَ تَجِي خَيْرُنِي [‘ād tici xəbbirni] – gəldikdə mənə xəbər ver.

عَادَ [‘ād] – gələndə mənə xəbər ver.

عَادَ [‘ād] – incə

Məs.: مِنْ تَوَسَّلَ خَيْرُنِي [min tūsəl xəbbirni] – gəlincə, mənə zəng et.

عَادَ [‘əvval mə] – kimi

Məs.: مِنْ تَوَسَّلَ خَيْرُنِي [‘əvval mə tūsəl xəbbirni] – gələndə kimi mənə zəng et.

عَادَ [qəbul mə] – əvvəl

Məs.: مِنْ تَوَسَّلَ خَيْرُنِي [qəbul mə tūsəl xəbbirni] – gəlməmişdən əvvəl mənə zəng et.

عَادَ [ba‘ad mə] – sonra

Məs.: مِنْ تَوَسَّلَ خَيْرُنِي [ba‘ad mə tūsəl xəbbirni] – gələndən sonra, mənə zəng et.

عَادَ [‘uqub mə] - kimi

Məs.: مِنْ تَوَسَّلَ خَيْرُنِي [‘uqub mə tūsəl xəbbirni] – gələndə kimi mənə zəng et.

عَادَ [‘idmə] – dıqda; - dikkə

Məs.: عَادَ مَا تَطَّلَعَ خَيْرُنِي [‘id mə titlə ‘ xəbbirni] – çıxdıqda, mənə xəbər ver.

Qeyd: Xatırlatmaq istərdik ki, ərəb dilindəki zaman budaq cümləli mürəkkəb cümlələr, Azərbaycan dilində bağlayıcısız işlənir.

Şərt budaq cümlələrində işlənən bağlayıcılar:

إِذَا [‘izə] - əgər

Məs.: إِذَا تَطَّلَعَ خَيْرُنِي [‘izə titlə ‘ xuzni viyyək] - Əgər çıxsan məni də özünə götür.

لَوْ [lə]

Məs.: لَوْ تَطَّلَعَ [lə titlə ‘ itlə ‘] – Sən çıxsan mən də çıxaram.

عَادَ [vən mə] – harada, haraya مَا تَرُوحُ يَرُوحُ [vən mə trüh yirüh] – Sən haraya getsən, o da gedər.

كُلَّمَا [kulmə] – hər dəfə

كُلَّمَا أَجِيكُمُ اشُوفُهُ [kull mə ‘əcikum ‘əşüfə] – Hər dəfə sizə gəlsəm, onu görürəm.

عَادَ [şvakit mə] – Nə vaxt

Məs.: شوكتما اجيكم اشوفه [švakitmə əcikum əşufə] - Nə vaxt sizə gəlsəm, onu görürəm.

-dak; -dək mənasını verən bağlayıcılar:

إلى [ilə 'ən]

Məs.: اطلبه الى ان تحضر [utlubə ilə 'ən tihdur] – o gələndək onu çağır.

حتى [hattə] çoxmənalı bağlayıcıdır. Buraya “qədər”; “həttə”; “dak –dək”; “ki” və s. daxildir.

Məs.: ستنتاني حتى افرغ [stənnəni hattə 'əfrağ] – mən boşalanacan, gözlə.

إلى ان [rāh stənnək hattə-l-ləl] – Səni gecəyədək gözləyəcəm.

حتى ما توقع [dir bələk hattə mə tūqə] – Ehtiyatlı ol ki, yıxılmayasın.

على [aləməd] bağlayıcısı irəlində də qeyd etdiyimiz kimi həm də “çünki” mənasını verə bilər.

Məs.: جا على مون يقول لي شي [cə 'aləməd yiqul li şey] – Mənə bir şey demək üçün gəldi.

Yenə də “üçün” mənasında بحيث [bheys] birləşməsi işlənə bilər.

Məs.: ما سمعتك ما سمعتك بحيث مشغول بحيث ما سمعتك [çinit məşqul 'bheys mə smi'tək] – Mən məşğul idim, onun üçün səni eşitmədim.

ل [lə] ön qoşması həmçinin “çünki” mənasını verir.

Məs.: ما سمعتك لجننت بره [mə smi'təkləçinit barra] – Səni eşitmədim, çünki çöldə idim.

إلى خاطر [ilxātır] – üçün

Məs.: ألتى حضرت خاطر [əni hadart xātırək] – Mən sənin üçün gəldim.

على [alə mə] – üçün.

Məs.: ينراد لي نص ساعه على ما اطلع ويك [yinrəd li nus sə'ā 'alə mə itla' viyyək] – Səninlə çıxmaq üçün mənə yarım saat lazımdır.

چن [çənn] və bitişən əvəzlilik “sanki”, “kimi” mənasını verir.

Məs.: قائم چنه وزير [qa'im çənnə vazir] – Elə durur, sanki nazirdir.

Ərəb ədəbi dilindən məlum olduğu kimi ön qoşmalar bitişən əvəzliliklərlə də işlənir. Bu hadisə dialektlərdə də müşahidə olunur. Belə hallarda bitişən əvəzliliklərin ədəbi dildəki analoqlarından bəzi fərqləri nəzərə alınmalıdır.

Birləşmələri "من" ön qoşmasının misalında göstərmək olar.

مني [minni] - məndən; منك [minnək] – səndən (k.c.); منيچ [minniç] - səndən (q.c.); منه [minnə] – ondan (k.c.tək); منها [minhə] – ondan (q.c.tək); منا [minnə] – bizdən; منكن [minkun] – sizdən (k.c.c.); منچن [minçin] – sizdən (q.c.c.); منهم [minhum] və يا [min-

num] – onlardan (k.c.c.); منهن [minhin] – onlardan (q.c.c.).

Əvəzliliklər

Şəxs əvəzlilikləri

Şəxs əvəzlilikləri ayrı yazılan və bitişən olmaq üzrə iki qrupa bölünür.

Ayrı yazılanlar:

اني [əni] – mən

انتك [intək] – sən (k.c. tək)

انتى [inti] – sən (q.c. tək)

هوى [huvva] – o (k.c. tək)

هينى [hiyyə - o (q.c. tək)]

هنا [ihnə] - biz

هنتى [intü] – siz (k.c. cəm)

هنتى [intən] – siz (q.c. cəm)

همم [humma] – onlar (k.c. cəm)

هينم [hinmə] – onlar (q.c. cəm)

Bitişən ön qoşmalar:

I اى [-i]; انى [-ni] [nə] – (cəm)

II اىك [-ək] (k.c. tək) كى [kum] - (k.c. cəm)

چى [-iç] (q.c. tək) چن [çən] – (q.c. cəm)

III اى [-e] (k.c. tək) همم [hum] – (k.c. cəm)

ها [hə] (q.c. tək) هين [hin] – (q.c. cəm)

İsimlə işləndikdə:

بتي [beti] – mənim evim

بتيك [betək] – sənin (k.c.) evin

بتىچ [betiç] – sənin (q.c.) evin

بته [bete] – onun (k.c.) evi

بتهها [bethə] – onun (q.c.) evi

بتنا [betnə] – bizim evimiz

بتكم [betkum] – sizin (k.c.) eviniz

بتچن [betçən] – sizin (q.c.) eviniz

بتههم [bethum] – onların (k.c.) evi

بتهين [bethin] – onların (q.c.) evi

Feillərlə işləndikdə (keçmiş zaman):

سافنى [şəfni] – o məni gördü

شَاك	[ʃəfək] – o səni (k.c.) gördü
شَايِج	[ʃəfiç] – o səni (q.c.) gördü
شَاه	[ʃəfe] – o onu (k.c.) gördü
شَاها	[ʃəfhə] – o onu (q.c.) gördü
شَاها	[ʃəfnə] – o bizi gördü
شَاكُم	[ʃəfkum] – o size k.c.) gördü
شَايِجِن	[ʃəfçən] – o sizi (q.c.) gördü
شَاهُم	[ʃəfhum] – o onları (k.c.) gördü
شَاهِين	[ʃəfhin] – o onları (q.c.) gördü
(indiki zamanla)	
يَشُوْفِي	[yışūfni] – o məni görür
يَشُوْفَك	[yışūfək] – o səni (k.c.) görür
يَشُوْفِج	[yışūfiç] – o səni (q.c.) görür
يَشُوْفَه	[yışūfə] – o onu (k.c.) görür
يَشُوْفَهَا	[yışūfhə] – o onu (q.c.) görür
يَشُوْفَنَا	[yışūfnə] – o bizi görür
يَشُوْفَكُم	[yışūfkum] – o size (k.c.) görür
يَشُوْفِجِن	[yışūfçin] – o size (q.c.) görür
يَشُوْفُهُم	[yışūfhum] – o onları (k.c.) görür
يَشُوْفُهُين	[yışūfhin] – o onları (q.c.) görür
İşarə əvəzlilikləri	
هَدا	[hədə] – bu (k.c.)
هَ	[hə] – bu (k.c.)
هَدى	[hədi] – bu (q.c.)
هَای	[həy] – bu (q.c.)
هَایه	[həyə] – bu (q.c.)
هَ	[hə] – bu (q.c.)
هَدول	[hədōl] – bunlar (k.c.)
هَدولی	[hədōli] – bunlar (k.c.)
دوله	[dōlə] – bunlar (k.c.)
هَ	[hə] – bunlar (k.c.)
هَدول	[hədōl] – bunlar (q.c.)
هَدوله	[hədōlə] – bunlar (q.c.)
دوله	[dōlə] – bunlar (q.c.)
هَئنی	[həzenni] – bunlar (q.c.)
ئنی	[zenni] – bunlar (q.c.)
نن	[zen] – bunlar (q.c.)
هَئن	[həzen] – bunlar (q.c.)
هَ	[hə] – bunlar (q.c.)
ذاک	[zək] – o (k.c.)
ذاک	[zəkə] – o (k.c.)
هَذاک	[həzək] – o (k.c.)
هَذاک	[həzəkə] – o (k.c.)
دییج	[diç] – o (q.c.)
دییجی	[diçi] – o (q.c.)
هَیج	[hədiç] – o (q.c.)
هَیجی	[hədiçi] – o (q.c.)
دییجیه	[diçiyyə] – o (q.c.)
هَیجییه	[hədiçiyyə] – o (q.c.)
دولک	[dōlək] – onlar (k.c.)
هَدولک	[hədōlək] – onlar (k.c.)
دوک	[dōk] – onlar (k.c.)
دوکم	[dōkum] – onlar (k.c.)
دولاکم	[dōləkum] – onlar (k.c.)
دولاک	[dōlək] – onlar (q.c.)
هَدولاک	[hədōlək] – onlar (q.c.)
دوک	[dōk] – onlar (q.c.)
دنیج	[dənniç] – onlar (q.c.)
هَدنیج	[hədənniç] – onlar (q.c.)

Ədəbiyyat:

1. Антонов Н.М. «Иракский диалект». М., 1965 г.
2. Ахманова О.с. «Словарь лингвистических терминов». М., 1966 г.
3. Мишкурин Э.Н. «Система глагола в алжирском диалекте арабского языка. М., 1973 г.
4. Яфия Юсиф Джамил, Амалия Магрушина. "اللغة العربية، اللهجة البغدادية". Karo 2012.
5. Mekrathy Faraj Kaffoli. "Spoken Arabic of Baqdad. Beirut, 1965.
6. الشيخ جلال الحنفي البغدادي "معجم اللغة العامية البغدادية". بغداد، 1963.
7. ابراهيم أنيس "اللهجات العربية". القاهرة، 1951.

Açar sözlər: İraq dialekti, ön qoşmalar, bağlayıcılar, əvəzlilər

### Xülasə

Məqalədə ərəb dialektlərinin mənşəi, özəllikləri və ədəbi dillə əlaqəsi mövzusunda ümumi şəkildə toxunulmuşdur.

İraq dialektində işlənən ön qoşmalar və bağlayıcıların fonetik xüsusiyyətləri, mənaları, ərəb ədəbi dildəkilərdən fərqli cəhətləri haqqında məlumat verməyə səy göstərilmişdir. Məqalə ərəb dili ilə maraqlanan və xüsusilə, ondan ünsiyyət vasitəsi kimi, istifadə etməyə çalışanlar üçün faydalı olacağına ümid edirik.

### Summary

The article provides a general overview of the origins, features of Arabic dialects and their connection with literary language. The article also provides information about the phonetic features, meanings, and differences of prepositions and conjunctions used in the Iraqi dialed from those of the Arabic literary language. The article is intended to be useful for those who are interested in the Arabic language and especially for those who try to use it as a means of communication.

RƏYÇİ: dos.N.Əfəndiyeva

## MÜASİR İNGİLİS DİLİNDƏ SÖZÜN MƏNASI VƏ ÇOXMƏNALILIQ

Söz mənasını leksikologiyanın semasiologiya adlı bölməsi yəni. Sözü müxtəlif xüsusiyyətləri arasında ən önəmlisi mənadır. Mənanın təbiəti ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Adətən mənə müəyyən bir dil sistemi vasitəsilə anlayışın (və ya başqa sözlə desək, konsepsiyanın) reallaşması kimi müəyyən edilir. Adətən deyirlər ki, söz əşyaları, keyfiyyətləri, hərəkətləri, hadisələri ifadə edir və ya müvafiq anlayışları ifadə edir. Referent (sözlə işarələnən obyekt və s.), anlayış (anlayış, düşüncə) və söz (simvol, səs-forma) arasındakı mürəkkəb münasibətlər ənənəvi olaraq aşağıdakı üçbucaqla təmsil olunur:

Nöqtəli xətt sözlə istinad arasında birbaşa əlaqənin olmadığını, yalnız anlayış vasitəsilə qurulduğunu göstərir.

Sözün mənası adətən mənə növləri kimi təsvir edilən müxtəlif komponentlərdən ibarətdir. Mənanın iki əsas növü qrammatik və leksik mənələrdir.

Qrammatik mənə sözləri nitq hissələrinə birləşdirir. Gedir, dayanır, əsər kimi sözlər müxtəlif leksik mənələrə malikdir, lakin ümumi qrammatik mənə ilə birləşir: onlar öz qrammatik kateqoriyalarının ifadə olunduğu ümumi formalar sistemi ilə səciyyəli olur.

Leksik mənə hər bir söz üçün fərdi olur: qrammatik cəhətdən eyni sözlərin bir və eyni sözün bütün formaları üçün ümumi olan fərdi leksik mənələri (müq.: getdi, öpdü, baxdı) var. Get, getdi, gedir - bütün bu formalar hərəkət prosesini ifadə edir.

Leksik mənə iki komponentdən ibarətdir: denotasiya və konnotasiya.

Denotasiya komponenti hər bir sözdə mövcuddur və ünsiyyəti mümkün edir. Sözü konseptual məzmununu ifadə edir, sözün nəyə aid olduğunu göstərir.

Konnotasiya komponenti sözü müxtəlif növ ola bilən əlavə mənələri ifadə edir: üslubi, qiymətləndirici və emosional və s. Qiymətləndirici konnotasiya sözü işarə etdiyi obyekt və ya hadisəyə müsbət və ya mənfi münasibət bildirir. Rasional və emosional ola bilər. Sonuncu halda biz emotiv-qiymətləndirici konnotasiyadan danışırıq. Məsələn, beyin ("ağıllı adam") sözləri müsbət kimi qiymətləndirilir, brock ("alçaq") sözü isə mənfi mənə daşıyır. bax. həmçinin: bədnam - qeyd olunan Sözü emosional və ya emosional konnotasiyası onun duyğuları oyatmaq və ifadə etmək qabiliyyətidir ( ördək balası, sevgilim (kiçik emosional dəyər)).

Üslubi konnotasiya sözü üslub statusunu göstərir: neytral, kitabça, danışq, jarqon və s.

Qeyd etmək lazımdır ki, konnotasiya söz mənasının məcburi tərkib hissəsi deyil. Bir çox sözlər, məsələn, vermək, götürmək, gəzmək, kitab, masa və s. birbaşa mənəsində işlənən sözlər heç nəyi ifadə edir, lakin ifadə etmir.

Bütün sözlər motivli və motivsiz olaraq təsnif edilə bilər. Sözü struktur nümunəsi ilə mənəsi arasında birbaşa əlaqənin olduğu hallar var. Quruluş və mənə arasındakı bu əlaqə morfoloji motivasiya adlanır. Bütün bir morfemli sözlər motivsizdir. Tərkibində törəmə morfemlər olan sözlər motivlidir. Beləliklə, məsələn, lider sözü morfoloji motivlidir: onun morfoloji quruluşu "aparıcı" + "hərəkətin icraçısı" fikrini təklif edir. Motivasiya dərəcəsi fərqli ola bilər: mərcanı sözü qismən motivlidir, çünki cran morfemində leksik mənə yoxdur.

Sözü birbaşa mənəsi ilə məcazi mənələri arasında əlaqə semantik motivasiya adlanır. Sözü müxtəlif mənələrinin birgə mövcudluğuna əsaslanır. Zəncir sözü mənəsini ("bir sıra adətən metal halqalar və ya üzüklər") bilməklə, zəncir mağazası, zəncir oteli, zəncir siqareti və s. kimi vahidlərin mənəsini təxmin etmək olar. Belə hallarda biz sözü mərkəzi mənəsinin metaforik genişlənməsi ilə məşğul oluruq.

Xalq etimologiyası anlayışı da var ki, sözü mənşəyinin, motivinin yanlış təfsir edildiyi hallara aid edilir. Beləliklə, latın sözü olan qulançar (qulançar) sərçə otu (qulançar) çevrilmişdir; rus dilində təhsilsiz insanların nitqindəki poliklinika sözləri yarımclinicaya, pencək - spinjaka və s.

İngilis sözlərinin əksəriyyətinin birdən çox mənəsi var, buna görə də onlar polisemantikdir. Ən çox istifadə olunan sözlər ən çox mənə daşıyır: do, get, see və s. Sözü müxtəlif mənələri sözü leksiko-semantik variantlarını (LSV) təmsil edir və onun semantik strukturunu təşkil edir. Sözü semantik quruluşundakı mənələrdən biri ilkin, digərləri ikinci dərəcəlidir. Məsələn, masa sözü ilkin "mebel parçası" və bir sıra ikinci dərəcəli mənələri ifadə edir: "yemək tədarükü", "yemək üçün yığılma aktı", "süfrəyə yığılan bir qrup insan", və s. Mənələr həm də birbaşa və məcazi, konkret və mücərrəd, mərkəzi və periferik, ümumi və xüsusi ola bilər.

Polisemantik sözü semantik quruluşunun təşkilinin iki əsas növü var: radial və zəncirli.

Radial polisemiya sözü bütün ikinci dərəcəli mənələri ilkin mənə ilə əlaqəli olduqda və dünya sahəsinin mənələri kimi motivasiya edildikdə müşahidə olunur, məsələn, ("sahə" → "kosmos", "sahə", "döyüş meydanı", depozit", "fəaliyyət sahəsi"). Zəncirvari polisemiya misal olaraq qaranlıq sözü göstərmək olar: "küləkdən qorunmayan" (qaranlıq yamac) → "soyuq, sərt" (tutqun külək) → "darıxdırıcı, kədərli, tutqun" (tutqun perspektivlər).

Bir qayda olaraq, polisemiyanın hər iki növü birləşdirilir: şüşə ("şüşə" → "şüşə qab" → "şüşə" → "tutum ölçüsü kimi şüşə"; "şüşə" → "istixana çərçivəsi" → "istixana"; "şüşə" → "güzgü"; "şüşə" → "linza" → "mikroskop").

Tarixi inkişaf zamanı söz mənələri müxtəlif dəyişikliklərə məruz qalır. Leksikologiya semantik dəyişikliklərin səbəblərini, semantik dəyişikliyin xarakterini və semantik dəyişmənin nəticələrini araşdırır.

Semantik dəyişikliyin səbəbləri ənənəvi olaraq tarixi, yaxud ekstralingvistik və lingvistik olaraq bölünür.



Ekstralingvistik səbəblər xalqın həyatında, sənayesində, mədəniyyətində, elmində söz mənasında dəyişikliklərə səbəb olan dəyişikliklərlə bağlıdır. Dəyirman sözünü misal göstərmək olar: ilk fabriklər yarananda onları ifadə edən başqa söz yox idi, ona görə də dəyirman sözü yeni mənə işləyib – “toxuculuq fabriki”, “polad dəyirmanı” və s. Digər misallar: yaramaz (“kəndli” → “əclaf” Tori “İrlandiyalı quldur” → “Tori partiyasının üzvü”, lord “çörək saxlayan” → “ağa, sahib və s.” və s. Metaforalar iki fiziki obyekt arasındakı oxşarlığa (konkretdən konkret metafora) əsaslanırlar: mişar dişləri, stolun ayağı, qaz (səfeh qadın). Son nümunə zoosemiya fenomenini göstərir. Başqa bir metafora növü konkret olaraq mücərrəd metaforalara təqdim olunur: ümid şüası, şübhə kölgəsi.

Metaforalar müxtəlif oxşarlıq növləri üzərində qurulur: forma oxşarlığı (zəngin dili), funksiya (masanın ayağı), mövqe (səhifənin ayağı), hərəkət xarakteri (ilbiz (leng adamın)), ölçülər (kəftə (qısa, çıpaq məxluqun)), dəyər (ucuz kir).

Məcəzi köçürmə yolu ilə xüsusi adlar ümumi adlara çevrilə bilər: Appolo, Don Juan, Otello.

Tipli metaforalar zaman puldur, mübahisə müharibədir və s. struktur metafora adlanır: bir anlayış digəri baxımından strukturlaşdırılır.

Metonimiya. İki obyektin aşağıdakı münasibətlərinə əsaslanan müxtəlif metonimiya növləri var:

- 1) alət → agent: qələm (“yazıcı”);
- 2) nəticə → səbəb: boz saç (“qocalıq”);
- 3) simvol → simvollaşdırılmış şey (“monarxiya” tacı)
- 4) material → ondan hazırlanmış əşya (gümüş “pul”); rezin (N.B. prezervativ)
- 5) qab → içindəki şey (bir fincan içmək üçün);
- 6) yerin adı → qurum (Whitehall);
- 7) hərəkət → hərəkət obyekt (mənim sevgim);
- 8) keyfiyyət → keyfiyyətə malik olan şəxs (O, istedadlı).

Ümumi adlar üçün xüsusi adların istifadəsi də metonimiyanın bir növüdür: obyektləri ifadə etmək üçün çox vaxt ixtiraçıların adları və ya coğrafi adlar istifadə olunur. Volt (elektrik hərəkətverici qüvvənin vahidi) adını kəşf edən Alessandro Voltadan almışdır; sendviç qraf Sandviçə qayıdır, o, eşikağasına iki dilim çörək arasında dilimlənmiş dana əti ilə qonaq kart oyunçularına xidmət etməyi əmr etdi ki, oyun zamanı kartları ləkələmədən yeyə bilsinlər. Digər nümunələr bunlardır: Ford, Picasso, Wedgewood, Marocco, china, champagne və s.

Semantik dəyişiklik sözün konnotasiya quruluşunun da dəyişməsi ilə nəticələnir. Sözlə işarələnən şey müəyyən müsbət və ya mənfi xüsusiyyətlər əldə edə bilər ki, bunlar söz mənasının əvvəlcə denotasiya, sonra konnotasiya komponentində əks olunur.

Semantik cəhətdən sözlər omonimlərə, sinonimlərə, antonimlərə qruplaşdırıla bilər.

Səs forması və yazılışı eyni olan, lakin mənaca fərqli olan sözlərə ənənəvi olaraq omonimlər deyilir. MnE tez-tez işlənən bir-hecalı sözlərin çoxluğuna görə omonimlərlə zəngindir.

Omonimlər bir neçə meyara görə təsnif edilir.

1. Eynilik dərəcəsinə görə omonimlərin üç növü fərqləndirilir: omonimlər xüsusi, omofonlar, omoqraflar və omoformlar. Uyğun omonimlər tələffüz və yazılış baxımından eynidir, lakin mənaca fərqlidir: uyğunluq (uyğunluq) - uyğunluq (uyğunluq).

Homofonlar eyni səs forması olan, lakin yazılışı və mənaları fərqli olan sözlərdir: satış – yelkən.

Omoqraflar yazılış baxımından eyni, lakin səs və mənə baxımından fərqli sözlərdir: qurğuşun - aparıcı (qurğuş).

Omoformalara mənaca fərqli, lakin bəzi formalarına görə eyni olan tellər aiddir: find (tapmanın keçmiş qeyri-müəyyənliyi) – find.

Bir ümumi mənədən əmələ gələn, səs baxımından eyni olan, ümumi semantik komponentə malik olan və müxtəlif nitq hissələrinə aid olan omonimlər naxışlı omonimiya adlanan şeyi təmsil edir: məsələn, susmaq – susmaq.

2. Fərqləndirici mənə növünə görə (fərqləndirici mənə növünə görə) omonimlər aşağıdakılara bölünür:

- a) leksik, eyni nitq hissəsinə mənsub, lakin leksik mənəsi ilə fərqlənən: möhür (möhür) - möhür (möhür);
- b) leksik və qrammatik mənalarına görə müxtəlif olan leksiko-qrammatik: gül (gül) - gül (gül);
- c) bir sözün qrammatik mənalarına görə fərqli formaları olan qrammatik: oğlanlar – oğlanlar – oğlanlar.

3. Professor Smirnitski omonimləri iki sinfə ayırır: tam və qismən omonimlər.

Tam omonimlər bütün formalarına görə eyni olan sözlərdir: bu tam omonimdir: bank (bank) - sahil (sahil (çaylar, göllər)).

Qismən omonimlər bəzi formalarına görə eyni olan sözlərdir (bu tip omonimiya müxtəlif leksiko-qrammatik siniflərə aid olan sözlərə xasdır): möhür (heyvan) – möhürləmək (möhkəm bağlamaq).

Semasiologiyada ən mübahisəli problemlərdən biri, xüsusən semantik divergensiya hallarında omonimiya və polisemiyanın ayrı-seçkiliyidir. Polisemiya və omonimiyanın fərqləndirilməsində üç əsas amil nəzərə alınır: LSV-lərin semantik yaxınlığı (bax. yaz (mövsüm; burulmuş metal parçası, suyun yerdən çıxdığı yer), onların törəmə qabiliyyəti (müq. dərin səsli, namizədin əleyhinə səslənən, felin Aktiv səsi) və yığcamlıq diapazonu.

Sinonimlər ənənəvi olaraq eyni nitq hissəsinin eyni və ya qismən eyni denotativ mənaları olan sözləri kimi müəyyən edilir: öldürmək-öldürmək-tullantı. Geniş mənə kəsb edən, üslubi cəhətdən neytral, semantik cəhətdən sadə olan söz çoxluğun dominant sinonimidir. Polisemantik söz bir neçə sinonimik dəstəyə daxil ola bilər.

Sinonimlər müxtəlif əsaslara görə təsnif edilir.

Ekvivalentlik dərəcəsinə görə sinonimlər tam (mütləq) və qismən (nisbi) bölünür. Mütləq sinonimlər nadirdir və əsasən terminlərlə təmsil olunur: semasiologiya – semantika, skarlatina – skarlatina.

Sinonimlərin əksəriyyəti semantik və ya ideoqrafikdir: onların mənasında müəyyən fərq var ki, bu da ifadə olunan anlayışda və ya duyğudadır. Ideoqrafik sinonimlər mənaca çox yaxın ola bilər (lakin tamamilə bir-birini əvəz edə bilməz) (parıldamaq (sevincə) parıldamaq, parıldamaq - parıldamaq (hirsə) parıldamaq, parıldamaq) və ya mənaca əhəmiyyətli dərəcədə fərqli ola bilər (səyahət - səyahət - səfər). Onlar tez-tez ifadə olunan keyfiyyətin dərəcəsi (istək, arzu, həsrət) və ya qiymətləndirici konnotasiyaları (sevgi, sədaqətli - doting) ilə fərqlənirlər.

Evfemizmlər qədim tabulara qayıdır: Tanrı sözü, məsələn, ünsürlərdə fonetik cəhətdən oxşar yaxşılıq və tanrı ilə əvəz olunur. Sivil cəmiyyətdə qeyd olunmayan ideyalar və ya hadisələr adətən evfemik əvəzedicilərlə ifadə edilir, lakin əvəzedici ümumi məlum olan kimi onun evfemik qüvvəsi yox olur və yeni sinonim yaranır: dəli, qəbiristanlıq, ş kaf → dəli, qəbiristanlıq, tualet → Tanrının Acre, xanım/kişi otağı/tualet və s.

Sinonimləri paronimlərlə, yəni eyni səslənən, lakin mənə və istifadə baxımından fərqli olan sözlərlə qarışdırmaq olmaz. Bu cür sözlər çox vaxt səhvən bir-birini əvəz edir: təsir - təsir, səbəb - gedişat, kontekst - məzmun, dahiyənə [i] (bacarıqlı, bacarıqlı, bacarıqlı) - usta [e] (ixtiraçı).

Antonimlər əks mənəli leksik vahidlərdir. Antonimlər cütlər əmələ gətirir; polisemantik sözlər bir neçə cüt antonim əmələ gətirir: darıxdırıcı – maraqlı; küt (bıçaqdan) - iti, küt (ağrıdan) - kəskin və s. Konkret mənəsi olan sözlərin antonimləri yoxdur.

Struktur olaraq antonimlər kök və affiksasiyalılara bölünür: yaxşı - pis, xoşbəxt - bədbəxt. Frazeoloji antonimlər də mövcuddur: böyük balıq – kiçik qızartma.

Antonimləri semantik cəhətdən 1) əks, 2) ziddiyyətli, 3) konversiv, 4) əks istiqamətli antonimlər kimi təsnif etmək olar.

Əks antonimlər aralarında hansısa vasitəçi üzv qəbul edir; Beləliklə, soyuq və isti arasında sərin və isti olur.

Ziddiyyətli antonimlərin aralarında vasitəçi üzvü yoxdur və bir-birini istisna edir: onlardan birindən əvvəl “not” istifadə etmək onu semantik cəhətdən digərinə bərabərləşdirmək deməkdir: diri deyil – ölü.

Konversiv antonimlər eyni situasiyaya müxtəlif rakurslardan, müxtəlif iştirakçıların nöqtəyi-nəzərindən baxılan sözlərdir: al - sat, vermək - almaq.

Əks istiqamətin antonimləri belə misallarla göstərilə bilər: Şərq-Qərb, bilmək-unut, sol-sağ və s.

Söz ehtiyatı əvvəlki kimi qalmır, daim dəyişir. Yeni anlayışlar yaranır və onları adlandırmaq üçün yeni sözlər tələb olunur. Digər tərəfdən, bəzi anlayışlar və əşyalar köhnəlir və onları bildirən sözlər dildən çıxır, lakin artım, bir qayda olaraq, sızıntının yerini daha çox təşkil edir.

Yeni şeylər üçün yaradılan yeni söz və ifadələrə neologizmlər deyilir. onların əksəriyyəti elmin, sənayenin və insan fəaliyyətinin digər sahələrinin sürətli inkişafı nəticəsində yaranır. Söz ümumi istifadəyə gəldikdə, neologizm olmağı da yandırır.

Neologizmlər arasında aşağıdakı qruplar fərqləndirilir:

1) forması və məzmunu həm yeni olan neologizmlər: kiberpunk (üsyankar kompüter hakerlərini əks etdirən və kompüter şəbəkələri ilə inteqrasiya olunmuş distopik cəmiyyətdə qurulmuş elmi fantastika janrı).

2) transnominasiyalar (forma yenidir, lakin məzmun tanışdır): edutainment (təhsil + əyləncə) - intellektual transfer.

3) semantik yeniliklər (yenidən düşünmə) - yeni mənə tanış forma ilə verilir: işə salınmış (yaxşı məlumatlı, səmərəli).

Sözün dildə təzahürünə görə neologizmlərin aşağıdakı əsas növləri fərqləndirilir: fonoloji, morfoloji, semantik və alınma neologizmlər.

Semantik neologizmlər zamanı köhnə sözlər adətən metaforik və ya metonimik köçürmə yolu ilə yeni mənələr inkişaf etdirir (metafora: spam – Britaniyanın Monty Python televiziya şousundan məşhur eskizdə – Amerika brendi konservləşdirilmiş ət – Spam sözünün təkrar istifadəsindən yaranmışdır. Uçan Sirk, ilk dəfə 1969-cu ildə yayımlandı; Doc Martens (DMs) - ticarət markası, qalın yüngül davamlı altılıqlı bağlayıcı çəkmələr markası; dizaynerin adı Doctor Martens idi).

Alınmış neologizmlər müxtəlif dillərdən gəlir. Şərq dillərindən olan sözlər üstünlük təşkil etməyə başlayır: otaku (yapon.) - insanlarla ünsiyyət qura bilməyən, "kompüterə batırılmış" insan; karoshi – (Yaponiyada) həddən artıq işləmək nəticəsində yaranan ölüm Etimologiyası: Yapon dilindən ka “artıq” + ro “əmək” + ši “ölüm”; qado-qado [a:] – fıstıq sousu ilə süfrəyə verilən bişmiş qarışıq tərəvəz və bərk qaynadılmış yumurtadan ibarət İndoneziya yeməyi.

Yeni sözlər fərqli şəkildə yaradıla bilər. Bu cür sözlərə kazaksializmlər, or-müəllif neologizmləri deyilir. Bunlar hansısa mətnə və ya nitq aktında bir dəfə işlənən və lüğətlərdə qeyd olunmayan sözlərdir. Okkasionalizmlər kontekstlə sıx bağlıdır, təzə, təkrar olunmaz və qeyri-adi olur və digər leksik vahidlər kimi təkrar istehsal olunmur, həmişə yeni əmələ gəlir. Onlar hər hansı bir sözcürmə nümunəsinə görə formaləşə bilər. Kazazualizmlər arasında sadə strukturlu və çoxlu atributiv strukturlu sözlər ola bilər (polikomponent atribut zəncirləri): səhər yeməyi-in-the-bedder, Mən -dayanıram-heç bir mənəsiz-səndən-ifadəsi ilə.

İstifadə edilmiş ədəbiyyat:

Aitchison, J., 2012, Words in the Mind: An Introduction to the Mental Lexicon, 4th edn., London: Wiley-Blackwell.

1) Allan, K. (ed.), 2013, The Oxford Handbook of the History of Linguistics, Oxford: Oxford University Press.

2) Blutner, R., 2002, “Lexical Semantics and Pragmatics”, Linguistische Berichte, 10: 27–58.

3) Bock, K. and W.J.M. Levelt, 1994, “Language Production: Grammatical Encoding”, in M.A. Gernsbacher (ed.), Handbook of Psycholinguistics, San Diego, CA: Academic Press, 945–984.

4) Evans, V., 2009, How Words Mean: Lexical Concepts, Cognitive Models, and Meaning Construction, Oxford: Oxford University Press.

5) Fodor, J.D., 1977, Semantics: Theories of Meaning in Generative Grammar, New York, NY: Harper & Row.

- 6) Jackendoff, R.S., 1983, Semantics and Cognition, Cambridge, MA: MIT Press
- 7) Açar sözlər: semasiologiya, anlayış, morfoloji, mənə, semantik
- 8) Key words: semasiology, notion, morphological, meaning, semantic

## **WORD MEANING AND POLYSEMANTICS IN MODERN ENGLISH LANGUAGE SUMMARY**

The article deals with word meaning and polysemantics. It is defined that the majority of English words have more than one meaning so they are polysemantic. The causes of semantic changes are traditionally divided into historical or extralinguistic and linguistic.

The article defines that meaning can also be direct and figurative, concrete and abstract, central and peripheral, general and special metaphors may be based on similarity between two physical objects.

It is also distinguished that semantically words may be grouped into homonyms, synonyms, antonyms.

## **XÜLASƏ İNGİLİS DİLİNDƏ SÖZ MƏNALARI VƏ POLİSEMANTİKA**

Məqalədə sözün mənası və polisemantikasından bəhs edilir. Müəyyən edilmişdir ki, İngilis sözlərinin əksəriyyətinin birdən çox mənası olduğuna görə onlar polisemantikdir. Semantik dəyişikliklərin səbəbləri ənənəvi olaraq tarixi və ya ekstralingvistik və linqvistik qollara bölünür.

Məqalədə müəyyən edilir ki, mənə həm də birbaşa və məcazi, konkret və mücərrəd, mərkəzi və periferik, ümumi və xüsusi metaforalarda iki fiziki obyekt arasındakı oxşarlığa əsaslanma bilər.

Semantik sözlər həm də omonimlər, sinonimlər və antonimlər kimi qruplaşdırılır.

RƏYÇİ: dos. L.Ələkbərova

## SÖZ ANLAYIŞI VƏ SÖZÜN MƏNASI NƏZƏRİYYƏLƏRİ

Söz və sözün mənası anlayışlarını müəyyən etmək problemlidir və bu, leksik semantikanın əsas terminologiyasının müəyyənləşdirilməsində qarşılaşdığı çətinliklərdə öz əksini tapır. Qismən bu, “söz” termininin özünün çoxmənalı olması faktından asılıdır. Məsələn, adi dildə “söz” tip səviyyəli oxu (“Rəng və rəng eyni sözün yazılışdır” əsərində olduğu kimi), hadisə səviyyəli oxu (“dildə on üç söz var” kimi) arasında birmənalı deyil. Twister Əgər odun çubuqları odun parçalaya bilsəydi, odunçu nə qədər taxta çıxardı?” və əlamət səviyyəsində oxu (“Con yazı lövhəsində son iki sözü sildi” kimi). Davam etməzdən əvvəl gəlin söz anlayışını daha ətraflı izah edək və girişin qalan hissəsində sözün mənası ilə bağlı müzakirəmizə rəhbərlik edəcək əsas sualları təqdim edək.

Söz anlayışına iki əsas yanaşmanı ayırd edə bilərik. Bir tərəfdən bizim dilimiz var, linqvistik tədqiqatlarda izahedici rolunu əks etdirməklə söz anlayışını səciyyələndirən yanaşmalar. Bu yanaşmalar çox vaxt söz anlayışını daha incə və nəzəri cəhətdən idarə oluna bilən bir sıra anlayışlara bölməklə nəticələnir, lakin yenə də “söz”ə elmi cəhətdən hörmətli bir anlayışı sifirə endirən termin kimi baxmağa meyllidir. Məsələn, sözlər vurğu və ton təyinatının əsas yeri, affiksasiya, klitizasiya, mürəkkəbləşmə üzrə morfoloji şərtlərin əsas sahəsi və assimilyasiya, sait dəyişməsi, metateza və reduplikasiyanın fonoloji və morfoloji proseslərinin mövzudur.

Hər bir təbii dildə söz növləri və ya leksemlər haqqında məlumat olan leksik girişlərə təşkil edilmiş leksikon var. Bunlar şərti olaraq qeyri-kompozisiya mənə ilə əlaqəli olan və semantik məzmunu çatdırmaq üçün ayrı-ayrılıqda ifadə oluna bilən ən kiçik linqvistik ifadələrdir. Fonoloji nəzəriyyədə fonemlərin telefonlara aid olduğu kimi söz növləri də söz işarələri və hadisələrlə əlaqədardır. Paralelliyi başa düşmək üçün “on torba”da səsli billabial burun [m] və “on qapı”da səsli velar burun [ŋ] kimi tələffüz edilən /n/ foneminin artikulyasiya yerindəki dəyişiklikləri düşünün. Fonemlər telefon çoxluqlarının mücərrəd təsvirləri olduğu kimi (hər biri fonemin nitqdə əmələ gəlməsinin bir yolunu müəyyən edir), leksemləri söz çoxluğunun mücərrəd təmsilləri kimi də təyin etmək olar (hər biri leksemin cümlələrdə əmələ gəlməsinin bir yolunu müəyyən edir). Beləliklə, 'et', 'eder', et. Hər şeyi vahid bir formulda toplamaq üçün deyə bilərik ki, leksikonda sadalanan leksik qeydlər cümlələrdə, ifadələrdə və yazılarda söz növlərinin instantiasiya potensialını müəyyən edən parametrləri təyin edir. Bundan sonra, başqa cür göstərilmədiyi təqdirdə, bizim “söz mənası” söhbətimiz indicə təsvir etdiyimiz mənada “söz növü mənası” və ya “leksema mənası” söhbəti kimi başa düşülməlidir.

Ümumi mənə nəzəriyyələrində olduğu kimi (mənə nəzəriyyələri haqqında girişə baxın), sözün mənası nəzəriyyəsinin iki növünü ayırd etmək olar. Söz mənasının semantik nəzəriyyəsini adlandıra biləcəyimiz birinci növ, təbii bir dildəki sözlərlə hansı mənə təyin edən məlumatın kodlandığını aydınlaşdırmaqda maraqlı olan bir nəzəriyyədir.

İkinci növ, hansı ki, biz təməl olaraq etiketləyə bilərik söz mənası nəzəriyyəsi, sözlərin istifadəçiləri üçün malik olduqları semantik xüsusiyyətlərə sahib olması səbəbindən faktları aydınlaşdırmaqda maraqlı bir nəzəriyyədir.

Bu yazıda diqqətimiz söz mənasının semantik nəzəriyyəsinə, yəni “sözün mənasının mahiyyəti nədir?”, “sözün mənasını biləndə nəyi bilirlik” kimi suallara cavab verməyə çalışan nəzəriyyələr üzərində olacaq. söz?” və “nətiq dilin leksikonunun səriştəli istifadəçisi olmaq üçün dilin sözləri ilə hansı (növ) məlumatı əlaqələndirməlidir?”. Bununla belə, verilən çərçivənin söz mənasının semantik nəzəriyyəsi sahəsindəki məsələləri necə həll etdiyini aydınlaşdırmaq üçün lazım gəldikdə əsas mülahizələrlə məşğul olacağıq.

Söz mənasının tədqiqi 19-cu əsrdə tarixi-filoloji semantikanın doğulması ilə yetkin akademik müəssisəyə çevrildi. Halbuki sözün mənası ilə bağlı məsələlər əvvəlki dövrlərdə çox müzakirə mövzusu olmuşdur. Söz mənasına üç əsas klassik yanaşmanı ayırd edə bilərik: spekulativ etimologiya, ritorika və klassik leksikoqrafiya.

Söz mənasının müasir linqvistik nəzəriyyələrinin yaranması adətən tarixi-filoloji semantikadan strukturalist semantikaya keçidlə əlaqədardır, dilçilik hərəkatı 20-ci əsrin sonlarında Ferdinand de Saussure tərəfindən Cours de Linguistique Générale tərəfindən başlamışdır.

Söz mənasının strukturalist konsepsiyasının təqdim etdiyi irəliləyişlər onun əsas mülahizələrini tarixi-filoloji semantikanın müddəaları ilə müqayisə etməklə daha yaxşı qiymətləndirilir. Ən mühüm üç fərqi xatırlayaq.

Antipsixologiya. Strukturalist semantika dilə xassələri və daxili dinamikası dil istifadəçilərinin şüurunda/beynində həyata keçirilməsi nəzərə alınmadan təhlil oluna bilən simvolik sistem kimi baxır. Şahmat oyununun qaydalarını şahmatçıların psixi xüsusiyyətlərinə istinad etmədən söyləmək və təhlil etmək mümkün olduğu kimi, sözün mənası nəzəriyyəsi də sözlərin dil sistemində oynadığı formal rolu tədqiq etməklə sadəcə olaraq davam edə bilər və etməlidir.

Anti-tarixçilik. Strukturalist semantikanın əsas izahı strukturalaşdırılmış dil sistemləri daxilində leksik ifadələrin oynadığı rol olduğundan, strukturalist semantika sözün mənasının sinxron təsvirinə üstünlük verir. Söz mənasının diaxronik hesabları məntiqi olaraq dilin təkamülünün müxtəlif mərhələlərində sözlər tərəfindən statik olaraq nümunə verilən əlaqə xüsusiyyətlərinin təhlilindən sonra dayanır.

Antilokalizm. Sözlərin semantik xüsusiyyətləri onların eyni leksik sistemdəki digər ifadələrlə qurduğu əlaqələrdən asılı olduğundan söz mənaları ayrı-ayrılıqda öyrənilə bilməz. Bu həm qnoseoloji, həm də təməl iddiadır, yəni söz mənası ilə bağlı məsələlərin söz mənasının semantik nəzəriyyəsi kontekstində necə həll olunacağına dair iddia və işarələr sisteminin elementlərinin əldə etdiyi dinamika ilə bağlı iddiadır. onların istifadəçiləri üçün mənası.

Strukturizm tərəfindən populyarlaşan leksik hadisələrin izahı söz mənasına müxtəlif təsviri yanaşmaların yaranmasına səbəb oldu. Onları üç kateqoriyada qruplaşdırma bilirik:

Leksiksahə nəzəriyyəsi. Trier (1931) tərəfindən tədqid edilmiş, sözün mənasının yəni leksiksahədə sözlər arasında mövcud olan əlaqələrə baxmaqla öyrənilməli olduğu müdafiə edir. Leksik sahə, mənaları bir-birindən asılı olan və birlikdə verilmiş reallıq sahəsinin konseptual strukturunu ifadə edən semantik cəhətdən əlaqəli sözlərin məcmusudur. Leksik sahə nəzəriyyəsi leksik sahələrin üst-üstə düşən mənaları və semantik boşluqları olmayan qapalı çoxluqlar olduğunu nəzərdə tutur. Hər hansı bir söz mənə dəyişikliyinə məruz qaldıqda (məsələn, onun tətbiq dairəsi genişlənir və ya daralır), onun leksik sahəsinin bütün təşkili təsirlənir (Lehrer 1974).

Komponent təhlili. 1950-ci illərin ikinci yarısında Avropa və Amerika dilçiləri (məsələn, Pattier, Coseriu, Bloomfield, Nida) tərəfindən hazırlanmış bu çərçivə söz mənasının semantik komponentlər və ya xüsusiyyətlər adlanan sonlu konseptual tikinti blokları əsasında təsvir edilə biləcəyini iddia edir. Məsələn, “kişi” [+ kişi ], [+ yetkin ], “qadın” [- kişi ], [+ yetkin ], “uşaq” [+/- kişi ] [- yetkin ] kimi təhlil edilə bilər (Zəli 1974).

Əlaqəli Semantika. Lyons (1963) kimi dilçilərin işində görkəmli olan bu yanaşma Leksik Sahə Nəzəriyyəsi ilə leksik əlaqələrin təsvirinə üstünlük verən təhlil üslubuna sadıqlıyı bölüşür, lakin iki mühüm baxımdan ondan uzaqlaşır. Birincisi, o, əlaqəli sözlər dəstləri və reallıq sahələri arasında birbaşa yazışmaları nəzərdə tutur və bununla da leksik sahələrin təşkilinin qeyri-dil dünyanın təşkilini əks etdirməsi kimi başa düşülməli olduğu fərziyyəsini rədd edir. İkincisi, leksik elementin (məsələn, sinonimiya, hiponimiya) mənasının müstəqil hesabından onun daxil etdiyi mənə əlaqələri haqqında ifadələr çıxarmaq əvəzinə, relyasiya semantikasi üçün sözün mənaları sözlərin iştirak etdiyi semantik münasibətlərin məcmusundan ibarətdir.

Gördüyümüz kimi, dilçilikdə söz mənasına dair əksər nəzəriyyələr müəyyən məqamlarda söz biliyi ilə dünya biliyi arasında ağlabatan ayırıcı xətt çəkməklə bağlı çətinliklərlə üzləşir və onların bu problemi həll etməyə çalışdıqları müxtəlif üsullar bəzi təkrarlanan xüsusiyyətlər nümayiş etdirir. Məsələn, onlar güman edirlər ki, leksikon dünya biliyi və qeyri-lingvistik idrakla zəngin şəkildə əlaqə saxlasa da, xüsusi dilçilik bilikləri toplusunu kodlayan avtonom təmsil sistemi olaraq qalır. Bu bölmədə biz sözün mənası ilə bağlı fərqli mövqə tutan bir qrup empirik yanaşmanı araşdırırıq. Diqqət bir daha psixolojiddir, bu o deməkdir ki, bu yanaşmaların ümumi məqsədi söz mənası haqqında biliklərin əsasını təşkil edən təmsil repertuarının koqnitiv cəhətdən real hesabını təqdim etməkdir. Tədqiq olunan yanaşmalardan fərqli olaraq bu nəzəriyyələr sözün mənasının semantik və praqmatik aspektləri arasında fərqi olduqca qeyri-sabit olduğu (və ya hətta çəkmək mümkün olmadığı) bir baxışı təşviq etməyə meyillidir, burada leksik bilik və dünyəvi faktların bilikləri bir kontinuumun aspektləridir, və leksikonun ümumi nəticə çıxarma qabiliyyətlərimizlə nüfuz etdiyi yer koqnitiv dilçilikdə söz mənasının öyrənilməsinin əsasını təşkil edən mərkəzi fərziyyələri qısaca təsvir edəcəm. Psixolingvistikada söz mənasının öyrənilməsinə yönəldiləcəkdir. Neyrolinqvistikaya bəzi istinadlarla yekunlaşacaqdır.

Koqnitiv lingvistikanın təqdim etdiyi başqa bir böyük yenilik söz mənasına qətiyyətlə “ensiklopedik” yanaşmanın inkişafıdır, ən yaxşı nümunə Frame Semantics (Fillmore 1975, 1982) və Theory of Domains (Langacker 1987). Bir qədər də təqribən söz mənasına yanaşmanı “ensiklopedik” adlandırmaq olar, çünki o, dünyəvi faktların biliyini söz mənasının əsas qurucu qüvvəsi kimi xarakterizə edir. Mental Spaces Approach və Konseptual Metafora Nəzəriyyəsi söz mənasını əsasən anlayışlar arasında assosiativ nümunələrin məhsulu kimi qəbul etdiyi halda, Fillmore və Langacker diqqətlərini söz mənası ilə tipik danışanların malik olduğu ensiklopedik biliklər məcmusu arasındakı əlaqəyə yönəldirdilər. Məsələn, “almaq” felindən istifadə etmək və şərh etmək bacarığımız, Satıcı, alıcı, əmtəə, pul, pul və əmtəə arasındakı əlaqə və s. daxil olan kommersiya köçürmələrinin sosial mahiyyəti haqqında əsas biliklərimizlə sıx bağlıdır. Bununla belə, bu cür bilik strukturları standart konsepsiyaya bənzər təsvirlər kimi modelləşdirilə bilməz. Frame Semantics problemi necə qarşılamağa çalışır. Birincisi, sözlər daxili olaraq radial kateqoriyalar kimi təşkil edilmiş və ensiklopedik biliklərə giriş saytı kimi fəaliyyət göstərən yüksək sxematik anlayışlara malik fonografik formaların cütləri kimi təfsir edilir. İkincisi, ensiklopedik biliyin təmsilçi təşkilatının hesabı verilir. Fillmoreun fikrincə, ensiklopedik bilik uzunmüddətli yaddaşda formada təmsil olunur pul və əmtəə arasındakı əlaqə və s. Bununla belə, bu cür bilik strukturları standart konsepsiyaya bənzər təsvirlər kimi modelləşdirilə bilməz. Frame Semantics problemi necə qarşılamağa çalışır. Birincisi, sözlər daxili olaraq radial kateqoriyalar kimi təşkil edilmiş və ensiklopedik biliklərə giriş saytı kimi fəaliyyət göstərən yüksək sxematik anlayışlara malik fonografik formaların cütləri kimi təfsir edilir. İkincisi, ensiklopedik biliyin təmsilçi təşkilatının hesabı verilir. Fillmoreun fikrincə, ensiklopedik bilik uzunmüddətli yaddaşda formada təmsil olunur pul və əmtəə arasındakı əlaqə və s. Bununla belə, bu cür bilik strukturları standart konsepsiyaya bənzər təsvirlər kimi modelləşdirilə bilməz. Frame Semantics problemi necə qarşılamağa çalışır. Birincisi, sözlər daxili olaraq radial kateqoriyalar kimi təşkil edilmiş və ensiklopedik biliklərə giriş saytı kimi fəaliyyət göstərən yüksək sxematik anlayışlara malik fonografik formaların cütləri kimi təfsir edilir. İkincisi, ensiklopedik biliyin təmsilçi təşkilatının hesabı verilir. Fillmoreun fikrincə, ensiklopedik bilik uzunmüddətli yaddaşda formada təmsil olunur sözlər daxili olaraq radial kateqoriyalar kimi təşkil edilmiş və ensiklopedik biliklərə giriş saytı kimi fəaliyyət göstərən yüksək sxematik anlayışlara malik fonografik formaların cütləri kimi təfsir edilir. İkincisi, ensiklopedik biliyin təmsilçi təşkilatının hesabı verilir. Fillmoreun fikrincə, ensiklopedik bilik uzunmüddətli yaddaşda formada təmsil olunur. Çərçivələr, yəni denotatumun prototip xüsusiyyətlərini və funksiyalarını, onun obyektlərlə qarşılıqlı əlaqəsini və adətən onunla əlaqəli hadisələri müəyyən edən sxematik konseptual

ssenarilər. Beləliklə, çərçivələr müəyyən bir təcrübə sahəsi ilə əlaqəli elementlərin və obyektlərin sxematik təsvirini təmin edir və bu barədə danışmaq üçün istifadə olunan sözləri istifadə etmək və şərh etmək üçün tələb olunan məlumatları çatdırır. Psixolinqvistikada söz mənasının tədqiqi şüurlu və şüursuz leksik fəaliyyət qabiliyyətinin əsasını təşkil edən idrak sistemi olan psixi leksikonun tədqiqi kimi başa düşülür (Jarema & Libben 2007). Sadə dillə desək, əqli leksikon dilin leksik elementlərindən səriştəli istifadə etmək üçün nəticələrin mənimsəmələri tələb olunan linqvistik biliklərin məcmusunu saxlayan uzunmüddətli təsvir inventarıdır; kimi fərdin dil imkanlarının leksik komponenti ilə eyniləşdirilə bilər. Zehni leksikonun tədqiqatı müxtəlif problemlərlə əlaqədardır. Zehni leksikonun ümumi təşkilini müəyyənləşdirmək, onun tərkib hissələrini dəqiqləşdirmək və belə komponentlərin leksik istehsal və anlamada oynadığı rolu aydınlaşdırmaq;

Vahid komponentlərin daxili tərkibini və onların saxlandığı məlumatın leksik performansaya uyğunluğunu müəyyən etmək; Zehni leksikonu insanın idrak arxitekturasının digər sahələri ilə birləşdirən interfeys mexanizmlərini təsvir edin (məsələn, deklarativ yaddaş);

Leksik qabiliyyətlərin mənimsənilməsi və inkişafı üçün cavabdeh olan təlim proseslərini təsvir edin.

Bu yanaşmalara əlavə olaraq, son iki onillikdə ortaya çıxan bir sıra görkəmli psixoloji hesablamalarda sözün mənasının öyrənilməsi mahiyyətcə anlayışların zehni reallaşdırılması nəzəriyyələrinin bir fəslə hesab olunur (anlayışlar haqqında girişə baxın). Leksik vahidlər ya konseptual şəbəkələrin tərkib hissəsi kimi, ya da konseptual şəbəkələrə çıxışı təmin edən (eşitmə və ya vizual) stimula kimi görünür. Neyroelmi nəticələrin axını göstərdi ki, sözlərin başa düşülməsi (müəyyən kateqoriyalar) işlənmiş sözlərin semantik məzmununa uyğun gələn sinir aktivləşdirmələri ilə əlaqələndirilir.

İstifadə edilmiş ədəbiyyat

- 1) Asher, N., 2011, *Kontekstdə Lexical Meaning: A Web of Words*, Cambridge: Cambridge University Press.
- 2) Asher, N. və A. Lascarides, 1995, "Diskurs Kontekstində Lexical Disambiguation", *Journal of Semantics*, 12: 69-108.
- 3) Block, N., 1986, "An Advertisement for a Semantics for Psychology", *Midwest Studies in Philosophy*, 10: 615-678.
- 4) Blutner, R., 2002, "Lexical Semantics and Pragmatics", *Linguistische Berichte*, 10: 27-58.
- 5) Bonomi, A., 1983, "Linguistica e Logica", C. Segre (ed.), *Intorno alla Linguistica*, Milan: Feltrinelli, 425-453.
- 6) Booij, G., 2007, *Sözlərin Qrammatikası: Linqvistik Morfologiyaya Giriş*, 2-ci nəşr, Oksford: Oxford University Press.
- 7) Del Pinal, G., 2018, "Meaning, Modulation, and Context: A Multidimensional Semantics for Truth-conditional Pragmatics", *Linguistics & Philosophy*, 41: 165-207.
- 8) Di Sciullo, A.-M. and E. Williams, 1987, *On the Definition of Word*, Cambridge, MA: MIT Press.
- 9) Evans, V., 2009, *How Words Mean: Lexical Concepts, Cognitive Models, and Meaning Construction*, Oxford: Oxford University Press.
- 10) \_\_\_\_\_ 2010, "Cognitive Linguistics", in L. Cummings (ed.), *The Routledge Pragmatics Encyclopedia*, London: Routledge, 46-49.
- 11) Evans, V. and M. Green, 2006, *Cognitive Linguistics: An Introduction*, Edinburgh: Edinburgh University Press.
- 12) McCulloch, G., 1991, "Making Sense of Words", *Analysis*, 51: 73-79.

Açar sözlər: çoxmənalı, söz anlayışı, yanaşmalar, nəzəriyyə, leksioqrafiya.

Key words: polyisemantic, notion of the word, approaches, theory, lexicography.

## SUMMARY

The article deals with the notion of word. The notion of word is studied by linguistic and metaphysical approaches. There are also defined lexical entries, which contain information about word types or lexemes. As with general theories of meaning, two kinds of theory of word meaning can be distinguished. The first kind – a semantic theory of word meaning, the second kind – a foundational theory of word meaning.

It is distinguished three major classical approaches to word meaning; speculative etymology; rhetoric and classical lexicography.

## XÜLASƏ

Məqalədə söz anlayışından bəhs edilir. Söz anlayışı lingvistik və metafizik yanaşmalarla öyrənilir.

Burada sözün növləri və leksemlər haqqında məlumatı təşkil edən leksik girişlər müəyyən olunmuşdur. Ümumi mənə nəzəriyyələrində olduğu kimi sözün mənası nəzəriyyəsinin də iki növünü ayırd etmək olar. 1-söz mənasının semantik nəzəriyyəsi. 2-söz mənasının təməli nəzəriyyəsi.

Söz mənasının əsas üç klassik yanaşması fərqləndirilir: spekulativ etimologiya, ritorika və klassik leksikoqrafiya.

Rəyçi: dos. Seyidzadə Natavan

**ОНОМАСТИКОН КОНЦЕПТА «БЕЖЕНЕЦ» (документонимы, официонимы)**

Введение. В статье исследуется ономастиконконцепта «Беженец», в частности, единицы документации и канцелярии. В статье рассматривается роль этой группы ономастических единиц в когнитивном моделировании данного концепта в концептосфере азербайджанского и английского языков. Что касается факторов, определяющих актуальность темы статьи, то считаем, что нет необходимости обосновывать неоспоримую актуальность этого концепта для носителей азербайджанского языка, так как в результате агрессивной политики армянского государства и последующей за ней армянской оккупации, сотни тысяч наших соотечественников были вынуждены покинуть свои родные земли, дома, иными словами, свою "малую Родину". Вот почему в душе каждого азербайджанца, слова, вербализирующие концепт "Беженец" находят особый отклик. И в течении почти тридцати лет армянской оккупации, (которая, завершилась убедительной победой Азербайджанской Армии) слова, а также ономастические единицы репрезентирующий данный концепт, к сожалению, успели прочно войти в ментально-лингвальный вокабуляр каждого азербайджанца. Что касается английского языка, то можно с уверенности сказать, что и в английском языке огромное количество слов и выражений (в том числе и ономастических единиц) отличаются высокой частотностью употребления, что в свою очередь и обуславливает актуальность их исследования.

Основная часть. Известно, что, в концепте «Беженец» в силу его специфики, обильно представлены документонимы, так как проблемы беженцев регулируются международными конвенциями, договорённостями, а также (на местах) государственными, муниципальными законами и решениями. Так же известно, что, документонимы, по своей сути не являются однородными ономастическими единицами и в силу этого принято разделять их на три основные группы: юридические, управленческие и финансовые [1; 277]. Конвенции о защите прав беженцев, законы по правам беженцев и подобного рода документы, точнее названия этих текстов, можно соотнести к первой группе (например: Convention Relating to the Status of Refugees; Qaçqınların Statusuna dair BMT Konvensiyası, International Covenant on Civil and Political Rights, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt; а также: Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanunu) [2], например: Protecting refugees and asylum seekers under the International Covenant on Civil and Political Rights, Santhosh Persaud. Research Paper No. 132 [3];

ко второй группе документонимов можно причислить названия документов о ведении дел различных комитетов по делам беженцев (например: Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə) [4];

к последней категории документонимов можно отнести документы, связанные с финансовыми проблемами и льготами беженцев. Например: Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır... [5].

В контексте исследования ономастикона концепта «Беженец» было бы неправильно обделить вниманием такую особую группу ономастических единиц, как официонимы, так как проблема беженцев решается во многом не на индивидуальной, а на коллективно-конвенциональной основе и в этой связи обязательно участились особой категории: руководителей государств, международных организаций и т.д. Названия должностей таких групп лиц в лингвистической науке называются официонимы. Официонимы, вовлеченные в концепт «Беженец», можно условно разделить на две группы: 1) нейтральные официонимы, иными словами, официонимы, имеющие лишь косвенное отношение к контексту «Беженец». Например: Azərbaycan Respublikasının Prezidenti, ABŞ prezidenti / U.S. president и т.д.

Refugee admissions into the U.S. have declined substantially during Donald Trump's presidency. Every fall, the U.S. president sets a refugee ceiling – the maximum number of refugees who may enter the country in a fiscal year [6].

2) во вторую группу официонимов входят названия должностей, непосредственно связанных с решением проблем беженцев, защитой их прав и т.д. Исходя из того, что, в данную группу можно отнести и официонимы, связанные с международными организациями, а также и официонимы, связанные с организациями локального (местного) уровня, то было бы целесообразно в рамках данной группы выделить две подгруппы: 2а) названия должностей в международных организациях (например: UN Goodwill Ambassador for Refugees ; UNICEF Goodwill Ambassador); Filippo Grandi is the 11th United Nations High Commissioner for Refugees. [7]; UNICEF Goodwill Ambassador Orlando Bloom in Moldova to meet refugee children fleeing Ukraine war [8]; American actress Angelina Jolie will help bring awareness about refugees as the U.N. refugee agency's Goodwill Ambassador. [9].

2б) названия должностей местных организаций (например: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Head of The State Committee of Ukraine on Nationalities and Migration) [22]

<sup>21</sup> Преподаватель кафедры английского языка (для гуманитарных факультетов) БГУ, Диссертант Бакинского Славянского Университета sakinaaydinova@yahoo.com

<sup>22</sup>The State Committee of Ukraine on Nationalities and Migration in accordance with established procedure introduces the motions concerning forming of the state policy in the sphere of international relations, migration, ensuring national minorities and refugees rights in Ukraine, ...[11; 1].

В этом контексте следует отдельно указать, что в современной лингвистической литературе наблюдаются случаи контоминации понятий официонимов и эргонимов. Так, например, в исследовании Н.И.Пономаревой читаем: «типология официонимов представляет собой следующую структуру: 1. Названия организаций, учреждений, партий (с однокомпонентными/неоднокомпонентными ономастическими маркерами); 2. Названия должностей, званий (с однокомпонентными/неоднокомпонентными ономастическими маркерами)» [10; 147].

Как видно из приведённой цитаты, автор рассматривает официонимы в статусе некоего гиперонима, по отношению которого и сами официонимы (названия должностей), а также и эргонимы (названия организаций) расположились в иерархической зависимости. Мы не согласны с таким подходом и считаем более целесообразным разграничение официонимов и эргонимов. В этой связи, можно добавить и то, что наша позиция совпадает с подходом к данной классификационной проблеме, изложенной в исследовательских работах М.Чигашевой. М.Чигашева выделяет следующие классы ономастических единиц: антропонимы.; топонимы ..; этнонимы ..; эргонимы (наименование делового объединения людей, в том числе союза, организации, учреждения, корпорации, предприятия, общества); официонимы (наименование должностей); документонимы (наименование документов, актов, законов); гемеронимы (наименование СМИ); геортонимы (наименование праздников, политических, исторических и военных событий) и т.д. [12]. На счет последних можно добавить и то, что в концепте «Беженец» присутствуют множество геортонимов. Среди них хотелось бы особо подчеркнуть наличие геортонима – День беженцев (World Refugee Day). Известно, что, каждый год 20 июня отмечается Всемирный День беженцев.

World Refugee Day is an international day designated by the United Nations to honour refugees around the globe. ... World Refugee Day is an occasion to build empathy and understanding for their plight and to recognize their resilience in rebuilding their lives [13].

Выводы. На основании вышеизложенных фактов можно прийти к выводу о том, что концепт «Беженец» изобилует ономастическими единицами и это обусловлено тем, что проблема беженцев затрагивает различные сферы общества (политику, общественную жизнь, экономику и т.д.). Многогранность проблемы беженцев порождает мультикурсивные подходы к ее решению, что в свою очередь делает неизбежным появление различных международных, государственных, межправительственных учреждений, фондов, премий, а также законов, конвенций, пактов, договорённостей. А это несомненно означает то, что когниомоделирование концепта «Беженец», ее внутренняя иерархическая структура будет отзеркаливать (в должном порядке и в соответствующей степени) факт наличия огромного ономастического материала.

Использованная литература:

- 1) Сологуб О. П. Документонимы: структура, семантика, функционирование // Филология в XXI веке, 2019, №1, с. 276-281 [https://www.elibrary.ru/download/elibrary\\_39555650\\_50404641.pdf](https://www.elibrary.ru/download/elibrary_39555650_50404641.pdf)
- 2) Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanunu <https://e-qanun.az/framework/7750>
- 3) Persaud S. Protecting refugees and asylum seekers under the International Covenant on Civil and Political Rights, November 2006, 33 pp. <https://www.unhcr.org/4552f0d82.pdf>
- 4) <http://idp.gov.az/az/content/2/parent/1>
- 5) <https://e-qanun.az/framework/34675>
- 6) Krogstad J.M. Key facts about refugees to the U.S. // Pew Research Center, October 7, 2019, <https://www.pewresearch.org/fact-tank/2019/10/07/key-facts-about-refugees-to-the-u-s/>
- 7) <https://www.unhcr.org/the-high-commissioner.html>
- 8) <https://reliefweb.int/report/moldova/unicef-goodwill-ambassador-orlando-bloom-moldova-meet-refugee-children-fleeing>
- 9) Angelina Jolie named UNHCR Goodwill Ambassador for refugees // UNHCR - The UN Refugee Agency, 23 August 2001 <https://www.unhcr.org/news/press/2001/8/3b85044b10/angelina-jolie-named-unhcr-goodwill-ambassador-refugees.html>
- 10) Пономарёва Н.И. Денотативная классификация официонимов в орфографическом аспекте [Текст] / Н.И. Пономарёва // Филологические науки. Вопросы теории и практики. - 2015. - № 10-1. - С. 146-150. [https://www.gramota.net/articles/issn\\_1997-2911\\_2015\\_10-1\\_34.pdf](https://www.gramota.net/articles/issn_1997-2911_2015_10-1_34.pdf)
- 11) Decree of the President of Ukraine, <https://www.refworld.org/cgi-bin/texis/vtx/rwmain/open doc.pdf?reldoc=y&docid=5d667d204>
- 12) Chigasheva M. Onomastic Classification of the Realities of Political Discourse // 8 Jun 2020, [https://papers.ssrn.com/sol3/papers.cfm?abstract\\_id=3599989](https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3599989)
- 13) World Refugee Day <https://www.unhcr.org/world-refugee-day.html>

Ключевые слова: ономастикон, концепт «Беженец», документоним, официоним, геортоним

Açar sözlər: onomastikon, “Qaçqın” konsepti, dokumentonim, ofisionim, geortonim

Key words: onomasticon, concept “Refugee”, documentonim, officionim, geortonim

### **“Qaçqın/Refugee” konseptinin onomastikonu (dokumentonimlər, ofisionimlər)**

#### **Xülasə**

Məqalədə “Qaçqın/Refugee” konseptinin onomastikonunu araşdırılır. Məlum olur ki, bu və ya digər konseptin onomastikonu dedikdə, bu konseptdə yer alan onomastik konseptlərin məcmusu nəzərdə tutulur. Müəllif məqalə çərçivəsində “Qaçqın/Refugee” konseptinə daxil olan onomastik vahidlərin lokal qrupunu – əsasən, dokumentonim və ofisionimləri araşdırmışdır. Dokumentonimlər dedikdə, konvensiya, pakt, razılaşma, müqavilə, qanun, fərman, təlimat, göstəriş və s. bu kimi sənəndlərin adları nəzərdə tutulur. Məlum olur ki, “Qaçqın/Refugee” konseptinə daxil olan dokumentonimlər 1) hüquqi, 2) inzibati-idarəetmə; 3) maliyyə sənəndlərinin adları olaraq üç qrupda fərqləndirilir. Ofisionimlər isə bu və ya digər vəzifə adlarını əhatə edir. Müəllif “Qaçqın/Refugee” konseptinə daxil olan ofisionimləri də iki böyük qrupda fərqləndirir: 1)



neytral (qaçqınlarla iş üzrə olmayan) vəzifələrin adları; 2) bilavasitə qaçqınlarla iş üzrə olan vəzifələrin adları. Sonuncu qrupun özü də iki yerə bölünür: 2a) beynəlxalq təşkilatlardakı vəzifə adları; 2) yerli təşkilatlardakı vəzifə adları.

### **Onomasticon of “Refugee” concept (documentonyms, officionyms)**

#### **Summary**

The article examines the onomasticon of the “Refugee” concept. It becomes evident that when the onomasticon of this or that concept is mentioned, the set of onomastic concepts included in this concept is meant. Within the framework of the article, the author has researched the local group of onomastic units included in the concept of “Refugee”, i.e. documentonyms and officionyms. By documentonyms the names of such documents as conventions, pacts, agreements, contracts, laws, decrees, instructions, guidelines, etc. are meant. It becomes known that documentonyms being the names of documents, included in the concept of “Refugee” are distributed among three groups i.e. 1) legal 2) administrative 3) financial. Officionyms encompass the names of this or that job titles. The author also distinguishes the officionyms included in the concept of “Refugee” into two major groups: 1) neutral (positions related to non-refugees; 2) names of positions directly related to refugees. The latter group itself is divided into two: 2 a) job titles in international organizations 2) job titles in local organizations.

Rəyçi: prof. Eldar Piriyeu

**Mehriban Asif qızı Mehdiyeva<sup>23</sup>**  
**ÇOXMƏNALILIGIN ÜSLUBİ KEYFİYYƏTLƏRİ**

Üslub və üslubiyyat terminləri filologiya elmində çox qədim zamanlardan işlənir. Dilçilik elminin müstəqil sahəsi kimi üslubiyyat XX əsrin 20-30-cu illərindən, onun funksional üslubiyyat adlandırılan qolu isə 50-ci illərdən sonra formalaşmağa başlamışdır. Üslubiyyat dilçiliyin başqa sahələrindən fərqli olaraq dilin işlənmə xüsusiyyətlərini öyrənir. Bu mənada üslubiyyatın tədqiqat dairəsinə dilin işlənməsi ilə bağlı vasitələr daxil olur.

Görkəmli Azərbaycan alimi Ə.M.Dəmirçizadə üslubları öyrənən elm kimi üslubiyyatı belə səciyyələndirir: “Üslubiyyat dilin ifadəlilik vasitələrinin məqsədə uyğun surətdə istifadə edilmə qayda və qanunlarından, xüsusiyyət və əlamətlərindən, ifadə vasitələrinin sistem təşkil etməsi xüsusiyyətlərinə görə formalaşan müxtəlif üslubların əlamətdar cəhətindən bəhs edən bir elmdir” (2, s. 24).

Üslubiyyatın əsas kateqoriyalarından biri üslub kateqoriyasıdır. “Üslub” termini ərəbcə tərz, ifadə tərz, üsul mənasındadır. Ümumiyyətlə götürüldükdə, üslub hər şeyin öz “mənidir”, yəni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməxsus keyfiyyət məcmusudur. Hər hansı bir sahənin ilkin inkişaf mərhələsində üslubu ola bilməz. Elə dilin özünü götürmüş olsaq, onun ilkin inkişaf mərhələsində hansı üslubdan bəhs etmək olar?

Üslubun yaranması və çoxlu üslubların meydana gəlməsi dilin inkişafı ilə bağlıdır. Bütün dil üslubları dilin inkişaf səviyyəsindən asılıdır. Üslub çox geniş anlayışdır. Üslub anlayışının tarixi çox qədimdir. Hələ yunan dilçiliyində Aristotel insan nitqi və onun fəlsəfi problemlərindən danışarkən üslub məsələlərinə toxunurdu. Yunan alimi üslub terminini ritorika, bəlağətli nitq, natiqlik geniş mənada sənəti kimi başa düşürdü.

Məlumdur ki, dil insan fəaliyyətinin bu və ya digər sahəsi ilə bağlı müxtəlif funksiyalar yerinə yetirir. Bunlar başlıca olaraq, ünsüyyat, məlumat və təsir funksiyalarıdır. Həmin funksiyaları reallaşdırmaq üçün dilin tarixən yalnız müəyyən tətbiq sahəsində işlənen, xüsusi ifadəlilik vasitələri olan müxtəlif qolları funksional üslubları formalaşmışdır. Funksional üslubların yaranması dilin fəaliyyət sferi ilə əlaqədardır. Funksional üslubun yaranması aşağıdakı faktorlardan asılıdır:

Dilin inkişaf etməsi

Milli adət və ənənə

Xalqın özünün mədəni səviyyəsi

Dövlətin və xalqın dilə münasibəti

Din faktoru

Dilin fəaliyyət sferi

Funksional üslublar ekstralingvistik zəmində yaranır və ifadənin məzmunu, məqsədi və vəzifələrindən asılı olaraq dildaxili əlamətlərə - ümummilli dilin nitq vahidlərinin seçilməsi, əlaqələndirilməsi və təşkili prinsiplərinə görə bir-birindən fərqlənir. Hər hansı bir üslubun dil materialının əsas hissəsini ümumdilə məxsus vasitələr təşkil edir. Ayrı-ayrı üslubların səciyyəsi isə yalnız həmin üsluba xas olan, eyni işlənmə normaları olan və bir növ mikrosistem əmələ gətirən xüsusi dil vasitələrinin mövcudluğu ilə müəyyənləşir.

Funksional üslublar ünsiyyətin hər hansı bir sahəsində müəyyən məqsədə xidmət edən müəyyən funksiya daşıyan dil vasitələrinin sistemidir. Hər hansı üslub ümumxalq dilinin tarixən formalaşmış növü, rəngarəngliyidir. Üslublar müxtəlif dil səviyyələrində (leksik, morfoloji və sintaktik) müəyyən dil vasitələri toplusunun işlənmə tezliyi ilə səciyyələnir. Belə ki, funksional üslublar leksik səviyyədə ünsiyyətin müəyyən sahəsinə məxsus anlayışları ifadə etmək üçün daimi şəkildə işlədilən xüsusi söz ehtiyatının (məsələn elmi üslubda terminlərin), eləcə də üslubi və emosional-ekspressiv məzmun daşıyan sözlərin mövcudluğuna görə, qrammatik səviyyədə bir qrup morfoloji və sintaktik vasitələrin üstün şəkildə işlədilməsinə görə, frazeologiyada isə frazeoloji vahidlərin müəyyən tiplərindən istifadə olunmasına görə bir-birindən fərqlənir.

Dilin bu və ya digər funksional üslubunu müəyyənləşdirərkən ünsiyyətin bilavasitə həmin sahəsinə məxsus ifadəlilik vasitələri ilk növbədə nəzərə alınır. Lakin bu heç də üslubları qapalı sistem kimi səciyyələndirməyə əsas vermir. Üslublar daim bir-biri ilə qarşılıqlı əlaqədə olduğuna görə müxtəlif nitq kontekstlərində ayrı-ayrı üslubların ünsürləri işlənə bilər. Qeyd olunduğu kimi, funksional üslubların spesifikasiyasını nitq kontekstlərində təkrar olunan, ümummilli dilə məxsus ünsürlə deyil, ünsiyyətin yalnız müəyyən sahəsində işlənen və xüsusi sistem əmələ gətirən dil vasitələri təyin edir. Həmin dil vasitələri ümumxalq dilinə məxsus ifadəlilik vasitələrindən seçilib götürülür və ünsiyyətin müəyyən sahəsinin qarşısında qoyulan məqsəd və vəzifələrlə əlaqələndirilir. Göstərilən cəhətlərlə əlaqədar dilin üslublar sistemində iki meyl müşahidə edilir:

Hər bir üslubun ayrıca nitq sistemi kimi nisbi müstəqilliyi.

Üslubların bir-birinə qarşılıqlı təsiri.

Üslublar həm ümumi, ictimai baxımdan, həm də xüsusi, fərdi baxımdan özünü göstərir. Birinci halda, yəni ümumi, ictimai məzmun daşdığıda funksional üslublar ortaya çıxır. Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əhatə edir, buna görə də bir neçə növə bölünür. Funksional üslublar bütövlükdə ədəbi dili təşkil edir. Ədəbi dilin normaları (fonetik, leksik, qrammatik) bütün funksional üslublar üçün məcburidir.

Çoxmənalılığın üslubi funksiyaları dedikdə bu nəticəyə gəlirik ki, söz kontekstdə mövcud olan mənələrdən birində çıxış edir və bu, kontekstual mənə adlanır. Lakin yerdə qalan digər mənələr tamamilə təcrid edilmir və üslubi fon rolunda çıxış edir.

23 BDU-nun Filologiya fakültəsi İngilis dili (təbiət fakültələr üzrə) kafedrasının müəllimi mehriban.mehdiyev@gmail.com

Çoxmənalılıq anlayışına dəfələrlə müraciət edilmiş və müxtəlif məna növləri adlanan çoxlu sayda terminlər mövcuddur. Burada hərfi və məcazi, metaforik və metonimik, ümumi və xüsusiləşmiş, adi və təsadüfi, ümumxalq dili və terminoloji, neytral və üslubi çalarlı, müasir və köhnəlmiş mənalara qarşılıqlı əlaqəsi əsas yer tutur [1, s. 144]. Sözlün hərfi və ya nominativ mənası kontekstdən kənarında realizə edilə bilər. Şübhəsiz ki, məcazi məna kontekst daxilində şərh edilir. Bu baxımdan aşağıdakı parça səciyyəvidir:

She ruled not by love, but by fear;

Her weapons were no cane; they were different, subtle and cruel, unfair and vicious (W.Golding).

“Cruel” sözlünün mənfi qiymətləndirici mənası “subtle” sözü ilə tarazlanaraq əsas mənalara təcrid edir və sözlün ikinci dərəcəli mənası – “hiyləgər”, “xain” mənalara vurğulanır. Bu cəhəti “unfair” və “vicious” sözlərinə də aid etmək olar. Burada da birinci cərgədə dayanan söz intensiv qiymətləndirici çalara malik olduğu üçün ikinci cərgədə dayanan sözə təsir göstərir.

Başqa nümunəyə nəzər salaq:

And then in a nice old-fashioned, lady-like, maiden lady way, she blushed (A.Christie).

Müsbət qiymətləndirici məna daşıyan “nice” sözlünün təsiri ilə “old-fashioned” və “maiden lady” sözləri də müsbət çalara malikdir. Sözlərin bu növ düzülüşü “nice” sözlünün əhəmiyyətini bir daha vurğulayır. Çünki o, ardıcıl gələn ünsürlərdə müsbət konnotasiyaların oxucu tərəfindən dərk olunmasına şərait yaradır.

Yalnız bir leksik mənası olan sözə təkmənalı söz deyilir. Məsələn: moruq, böyürtkən, avtobus, yaşıl və s. Eyni leksik məna ilə bağlı bir-birinə yaxın müxtəlif mənalara bildirən sözə isə çoxmənalı söz deyilir. Məsələn: üz-adamın üzü, suyun üzü, yorğanın üzü; göz-adamın gözü, bulağın gözü, şəkafin gözü və s. Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məsələn: Həqiqi məna: polad balta (isim); gözəl mənzərə (sifət); Məcəzi məna: polad bilək (isim); Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır. Məsələn: alovun dili, çəkmənin dili, insanın dili, heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində leksik vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində isə məcazi mənada işlənib.

Çoxmənalı sözlər bu və ya digər cəhətdən bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və hərəkəti bildirir. Məsələn, kağız sözü əsasən üç mənada işlənir: 1) Kağız–üzərində yazı yazılan, yazı çap edilən xüsusi materialdır. 2) Kağız–hər cür rəsmi sənəddir (yaş kağızı, icazə kağızı və s.). 3) Kağız–müxtəlif əşyaları hazırlamaq üçün işlədilən materialdır (kağız torba, kağızdan hazırlanmış gül və s.) Bu mənalara üçündə də bir-birinə yaxınlıq var. Bütün sözlər çoxmənalı ola bilməz. Çoxmənalı sözlər əsasən bədii üslubda işlədilir. Çoxmənalı sözlərə dilimizin, demək olar ki, bütün əsas nitq hissələrində təsadüf olunur. Bunların içərisində isimlər, fellər və sifətlər daha çoxdur.

Aşağıdakı sözlər daha çox çoxmənalı söz kimi işlənir: qol, maşın, baş, tutmaq, ağız, keçmək, çəkmək, almaq, saymaq, qaş, burun, göz, dil, kağız, şirin, acı, yumşaq, dolu, kök, güclü, dumanlı, dəmir, polad.

## İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

Azərbaycan dilinin üslubiyatı. Bakı, 1990, 148 s.

Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyatı. Bakı, 1962, 271 s.

Əliyev K. Nitq mədəniyyəti və üslubiyatın əsasları. Bakı, 2001, 240 s.

Əliyev K. Üslubiyat və üslub sistemi. Bakı, 1985, 138 s.

Həsənov H. Nitq mədəniyyəti və üslubiyatın əsasları. Bakı, 2003, 398 s.

Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyatı. Bakı, 1980, 182 s.

Əfəndiyeva T. Azərbaycan ədəbi dilinin üslubiyat problemləri. Bakı, 2001, 95 s.

Rəcəbli Ə. Dilçilik metodları. Bakı, 2003, 492 s.

Костомаров В.Г. Русский язык на газетной полосе. М., 1971, 267 стр.

Кузнец М.Д. Стилистические функционирования синонимов, т.1., JL.

Канин А.В. Курс фразеологии современного английского языка: М.: Высш.шк., 1986, 336 с.

Гальперин И.Р. Перевод и стилистика // Теория и методика учебного перевода, М., 1950, 304 с.

Цвейцлер А.Д. Современная социолингвистика: Теория, проблемы, методы. М., 1976, 175 с. 1940, 138 стр.

Crystal D.A. A dictionary of linguistics and corn wall. Phonetics Lack well Publishing, 2003, 503 p.

Galperin I.R. Stylistics. M., 1981, 334 p.

Açar sözlər: üslub, leksik, dilçilik, çoxmənalı, üslubi yanaşmalar

Ключевые слова: стилистика, лексика, лингвистика, многословие, стилистические приемы

Keywords: stylistic, translation, lexical, linguistics, many words, stylistic devices

## Стилистические качества многословия

### Резюме

Одно из значений многословия заключается в том, что оно берет свое специфическое выражение только внутри текста. Когда слово отделено от своего первоначального независимого значения и многогранно, оно имеет символическое значение. Существует два типа языковых единиц, которые используются образно: а) лингвистические символы; б) стилистические символы представляет собой сборник словарей. Они не могут быть отделены от текста. Например: «Ручка пицчит как масло». В этом предложении выражение «масло» несет в себе сравнительное содержание, поэтому его стиль является образным. Независимо от того, сколько смысла есть во многих словах, одно из них, безусловно, является его первым истинным независимым значением. Другие значения отражаются в его более поздних источниках, хотя он менее или менее близок к первоначальному значению.

## **The style qualities of polysemantic words**

### **Summary**

One of the meanings of polysemantic words is that it takes its specific expression only within the text. When a word is separated from its original independent meaning and many-sided, it has a symbolic meaning. There are two types of language units that are used metaphorically: (a) linguistic symbols; (b) stylistic symbols. The symbols are a collection of dictionaries. They cannot be separated from the text. For example: "The pen writes like butter". In this sentence, the expression "butter" carries a comparative content, so its style is figurative. No matter how much meaning there is in many words, one of them is certainly its first true independent meaning. Other meanings are reflected in its later sources, although it is less or less close to the original value.

RƏYÇİ: Dos. L. Ələkbərova

**Əliyeva Rəna Camal qızı**  
**AZƏRBAYCAN VƏ MÜASİR İNGİLİS DİLLƏRİNDƏ FRAZEOLoji**  
**VAHİDLƏRİN TƏSNİFATI**

Türk dillərinin ilk təşəkkül mərhələsini əks etdirən abidələrdə mürəkkəb feilin əsas aparıcı komponenti kimi çıxış edən köməkçi feillərin miqdarı olduqca az və məhdud idi. Bunlardan çox işlənən “ər, bol” sonralar müəyyən fonetik dəyişikliyə məruz qalmış və zamanəmizə “er” idi, “bol” isə “ol” şəklində gəlib çıxmışdır. Məsələn: “Günlərdən son, gecələrdən sol yığıt boldu”. – günlər, gecələr keçdi, igid oldu.

“Kitabi Dədə Qorqud” dastanının dili göstərir ki, bu növ mürəkkəb feil yaratmaq ənənəsi sonralar da X-XIV əsrlərdə davam etmiş, belə sözyaranma (tərkib yolu ilə) üsulundan geniş surətdə istifadə edilmişdir. 1) “isim+köməkçi feil”-dən olanlar: “ad qoysun, həsəd elədilər, qurban kəs, qoç qırdırdı, fikir eləmək, otağa qondurun (oturun), otaq qurdurmuşdu (tikdirmişdi); 2) “feil +feil”-iki müstəqil mənalı feil birləşməsindən yaranan mürəkkəb feillər aşağıdakılardır: “unudurdu” (cəld), dursun getsin, üstünə sürdü gəldi, salır gedər; ərin sözünü qulağına qoymaz (eşitməz).

Beləliklə, dilimizin tarixi inkişaf mərhələlərində tərkibi feillərin yaranma və inkişafını aydınlaşdırmaq üçün qədim yazılı abidələrin mətnlərini, eləcə də bu haqda yazılan elmi, bədii və tədqiqi dilçilik ədəbiyyatını nəzərdən keçirib aşağıdakı nəticələri çıxara bildik:

Yaranma tarixi etibarlı ilə mürəkkəb feillər türk dillərinin ən qədim mənzərəsini əks etdirən runik yazılarında, yəni Orxan-Yenisey abidələrinin dilində öz əksini tapanlardır.

Bu abidələr dini məzmunundan uzaq olub, tərcümə yolu ilə yaranan ədəbiyyatın dili deyildir. Onlar V-VIII əsrlərdə türk dillərinin ilkin mənzərəsini əks etdirib, hər hansı bir başqa dilin təsirinə məruz olmadığına görə daha etibarlı və düzgün mənbə sayılır. Belə ki, Gültəkin abidəsinin həm kiçik, həm də böyük mətnində tərkibi feillərin sayı olduqca məhduddur. Xüsusilə “isim+köməkçi feil” tipli tərkibi feillərin sayı olduqca azdır. Buda onunla izah olunur ki, həmin abidələrdə köməkçi feil rolunda çıxış edən sözlər olduqca məhdud idi.

Qeyd etmək lazımdır ki, leksik vahidlərin hamısı eyni bir yolla əmələ gəlmir. Bu təkcə feillərdə deyil, başqa nitq hissələrində də belədir, məsələn: “dəvədabanı, quşəppəyi, itburnu” kimi mürəkkəb isimlərlə “nənəqızı, Həsənoğlu” kimi mürəkkəb isimlərin əmələ gəlmə yolları müxtəlifdir, yəni birincilərdə tərkib hissələrdə məcazlılıq var, ikincilərdə isə hər iki söz və öz müstəqil mənasında işlənmişdir. Deməli, mürəkkəb nitq hissələrinin əmələgəlmə üsul qaydalarını məhdudlaşdırmaq olmaz. Mürəkkəb feillər sərbəst söz birləşmələrinin mənasının dəyişməsi nəticəsində də əmələ gələ bilər.

Bəzi dilçilər frazeoloji tipli feilləri leksikləşmiş ifadələr adlandırdıqdan sonra qeyd edirlər ki, “Bu quruluşlu ifadələr sintaktik birləşmələr olub, xüsusi vəziyyətə malikdir”. Tədqiqatçılar mürəkkəb sözlə frazeoloji vahidlər arasında əsaslardan biri feilin bacarıq formasıdır. Bir çox əsərlərdə bunlar feil kimi izah edilir. Bu cür birləşmələrdə “bilmək” feili öz lüğəvi mənasını itirib “bacarıq” mənası-subyektin işi görmək qabiliyyətinə malik olmasını göstərir. Məsələn: “yazmaq, kömək etmək” feilləri ilə “yaza bilmək, kömək edə bilmək” arasında ancaq qrammatik fərq mövcuddur. Odur ki, “a/ə” şəkilçisi feil “bil-(mək)” feilindən bacarıq birləşmələr leksik vahid olmayıb, feilin getmiş, gedəcək” və “ol-(maq)” feilindən ibarət birləşmələrə də müxtəlif nöqtəyi-nəzərdən yanaşılmışdır. Bir çox əsərlərdə bu birləşmələr mürəkkəb feil hesab edilir. Başqa qrup türkoloqlar isə bunları “perifrastik-təsviri formalar” adlandırırlar.

Müasir dilçilikdə frazeologiya iki mənada işlənir: 1) müəyyən bir dildəki frazeoloji vahidlərin hamısı; 2) dilçilik elmində belə vahidlərdən bəhs edən fənnin adı. Frazeoloji birləşmələrin əmələ gəlməsində feillər xüsusi rol oynanır. Belə ki, dilimizdəki frazeoloji birləşmələrin əksəriyyəti feillərin iştirakı ilə yaranır. Müasir Azərbaycan və ingilis dillərində frazeoloji birləşmələrin çoxu feillə düzəlir. Məsələn: “göz qoymaq üz vurmaq, boş-boğazlıq etmək, dil tökmək, söhbətə tutmaq”, ingilis dilində: “to talk to the wind, to waste one’s breath, to call a spade a spade”.

Müasir ingilis dilində tərkibi feillər işləndiyi zərflərlə birlikdə feilin mənasını dəyişir. Beləki, elə tərkibi feillər də vardır ki, onların tərkibindəki komponent həmin mənanı vermir. Məsələn: “to give up-bitirmək», dayandırmaq, “to bring up-tərbiyə etmək”, “to do away-ləğvetmək”.

Elə tərkibi feillər vardır ki, onların tərkibindəki komponent öz əsas mənasını saxlayır. Məsələn: “to stand up, to come in to go out, to put on”. Qeyd etmək lazımdır ki, tərkibi feillər frazeoloji janrdə da yarana bilər.

Frazeologiya cəmiyyətə xas olan həyat tərzini və düşüncə tərzini əks etdirir. Hər bir xalqın nitqindəki adət-ənənələr, asso-siativlik, düşüncə obrazlarının xüsusiyyətləri nəzərdən keçirilir. Frazeoloji vahidlər və frazeoloji sistemin mövcudluğu baxımından İngilis dili ən zəngin dillərdən biridir. Böyük Britaniyada baş verən bütün hadisələr: siyasi həyat, idman, mədəni tədbirlər, gündəlik həyat frazeologiyada öz əksini tapmışdır.

İngilis dilində idiomlar insan fəaliyyətinin müxtəlif növləri ilə əlaqələndirilir. Məsələn: dənizə aid idiomlar-dənizə baş vurmaq, ovçuluq-dovşana qaç, taziya tut demək; ev-evi alt-üst etmək, işlərini qaydaya salmaq, müxtəlif sənətkarlıq və alətlər-dəyirman daşına baxmaq (çox anlayışlı adam olmaq) [1].

Bir çox idiomlar ingilis milli xarakterinin məqsədyönlülük və əzmkarlıq kimi xüsusiyyətlərini ifadə edir, onların əsas məzmunu insan münasibətləridir.

A.İ.Smirnitski ingilis frazeoloji vahidləri canlı ifadə və emosional etiketə malik olan və stilistik cəhətdən neytral olan sabit ifadələrə bölür. A.İ.Smirnitski idiomları frazeoloji vahidlərdən fərqləndirir.

Professor Smirnitski frazeoloji vahidləri funksional prinsiplərə görə təsnif edir və iki qrupa bölür: frazeoloji vahidlər və idiomlar. Məsələn: ayağa qalx, yuxarıya get, içməyə apar. (frazeoloji vahidlər) öküzü buynuzlarında tutmaq, kolun üstündə döymək və s. (idiomlar).

Professor Amosova frazeoloji vahidləri kontekst tipinə görə təsnif edir. Frazeoloji vahidlər sabit kontekstdə olur və iki qrupa bölünür: frazemalar və deyimlər.

Frazemlər iki komponentdən ibarətdir ki, biri frazeoloji cəhətdən, digəri isə təyinedici kontekst rolunu oynayır: yaşlı göz (qışqanc baxış), yaşlı əl (təcrübəsiz işçi), yaşlı illər (gənc illər) və s.

Deyimlər idiomatik olaraq səciyyəli: onların mənası bütün qrup tərəfindən yaradılır və onun tərkib hissələrinin mənaslarının sadəcə birləşməsindən ibarət deyil.

Professor Kooninin təsnifatı frazeoloji vahidin birləşmədəki funksiyasına daxildir. O, frazeoloji vahidləri aşağıdakı qruplara bölür: nomunativ, nomunativ-kommunikativ, interjectional, kommunikativ.

Nomunativ frazeoloji vahidlər predmeti hadisələri, hərəkətləri, halları ifadə edir. Onlar cümlədə mübtədə, sifət, zərf, sözü kimi işləyə bilər.

Nomunativ-kommunikativ vahidləri idarə edən feil var: qəbirdə kimsəni çevirmək, vulkanda rəqs etmək.

Interjectional-aralıq frazeoloji vahidlər danışan duyğularını, əşyalara münasibətini ifadə edir: a pretty caattle, of fish - Allah lənət eləsin! Cəhənnəm kimi!

Kommunikativ-ünsiyyətli frazeoloji vahidlər atalar sözləri və deyimlərlə təmsil olunur: səhər bir saat axşam ikiyə dəyər; Heç vaxt "heç vaxt" demə).

Frazeoloji vahidlər bir neçə meyara görə təsnif edilir.

Akademik Vinaqradov frazeoloji vahidləri semantik prinsipi, daha doğrusu mənanın motivasiya dərəcəsinə, yəni bütün vahidin mənası ilə onun tərkib hissələrinin mənası arasındakı əlaqəyə görə təsnif edir: 1) frazeoloji birləşmələr, 2) frazeoloji vahidlər, 3) frazeoloji componentlər.

D.Yunusov Frazeoloji feilləri və feildən törəmiş sabit söz birləşmələrini ayrı-ayrılıqda sistemləşdirmişdir.

For ek: I'll do at the living room (yığışdırmaq).

Do up your coat; it's cold (düymələmək).

Janie did herself up for the party (bəzənmək).

I could do with sand wich. I'm hungry. (istəmək).

She did away with herself (özünüöldürmək).

To look, to take, to give, to make, to get, to turn, to rush, to run, to set, to do feilləri sözlər qoşulara qeyri-frazeoloji feillər əmələ gətirir.

Yuxarıdakı bəzini münəlcə göstərildi.

Feildən törəmiş sabit söz birləşmələri (verbal idioms) aşağıdakı bəzini münəlcə göstərmək olar:

As a result of the recent unprovoked attack, the two countries broke off their diplomatic relations (qurtarmaq).

The senator brought up the question of the treaty negotiations (qaldırmaq).

The teacher called on James to write the equation on the blackboard (çağırmaq).

Let's call on our teacher (baş çəkmək).

Frazeologiya leksikologiyadan frazeoloji vahidləri frazeologizmləri və ya idiomları öyrənən bölməsidir. Frazeoloji vahidlər semantik və struktur cəhətdən sərbəst söz bildirir və onların mənası idiomatiktir. 1) Vahid anlayışı bildirir və onların mənası idiomatiktir. 2) Struktur dəyişkənliyi ilə xarakterizə olunurlar. 3) Bir sözdən fərqli olaraq, frazeoloji vahid ayrı-ayrılıqda struktur elementlərə bölünə bilər. (bir anda o fikirləşdi ki, indi aralarındakı buz qırıldıqdan sonra onun üslubunun nə qədər təbii və təsirsiz olduğunu düşünürdü. (Th. Dreiser, An American Tragedy)... Mən...bu adamı bir növ qıcolma birlikdə tapdım və köməyə getdim. Bu, aramızda olan buzları qırdı və heç birimiz başqasının adını öyrənmədən çox danışdıq (H.Pollitt, Serv-ing).

Azərbaycan dilində isə iki cür söz birləşməsi mövcuddur: sərbəst söz birləşməsi, sabit söz birləşməsi.

Sabit söz birləşməsinə frazeoloji birləşmələr də deyilir. Frazeoloji birləşmələr tərkibcə dəyişməz, bütövlükdə məcazi bir mənanı bildirən sabit söz birləşmələridir. Məsələn: dabanına tüpürmək (qaçmaq), dilini saxlamaq (susmaq), yanıb tökülmək (heyiflənmək), əldən düşmək (yorulmaq) və s. frazeoloji birləşmələrdir. Onlar dildə hazır şəkildə olur, bəzilərini bir sözlə əvəz etmək mümkündür. Məsələn: ağızına su alıb oturmaq-susmaq, başa salmaq-anlatmaq və s.

Frazeoloji birləşmələr iki və daha artıq sözdən ibarət ola bilər. Məsələn: qanı qaralmaq (iki sözdən ibarət) ürəyi ağızına gəlmək (üç sözdən ibarət) və s.

Frazeoloji birləşmələr tərkib hissələrinə bölünmədən bütöv bir cümlənin üzvi olur. Məsələn: müəllim dərsi uşaqlara başa saldı. Bu cümlədəki "baş saldı" birləşməsi (mübtədə) nəhayət dilləndilər.

Frazeoloji birləşmələr dəniz havası, məktəbin həyəti, yük maşını və s. kimi sərbəst söz birləşməsindən fərqlənir, belə ki, bunların tərkibinə daxil olan sözlər öz həqiqi mənalarda işləndiyi halda, frazeoloji birləşmələrin tərkibindəki ayrı-ayrı sözlər öz həqiqi mənalərini itirir, birlikdə müəyyən bir məcazi mənanı ifadə edir. Sərbəst söz birləşmələrindən fərqli olaraq sabit söz birləşmələrinin asılı və əsas tərəfi olmur. Onlar lüğətlərə daxil olur. Dilimizdə lüğətlərin növləri sırasında frazeoloji lüğətlər də xüsusi yer tutur.

Frazeoloji birləşmələr də omonimlik, sinonimlik və antonimlik xüsusiyyətinə malikdir.

Frazeoloji omonimlərə misal olaraq aşağıdakıları göstərə bilərik: üz vermək, can vermək, işə düşmək, ürəyi yanmaq, söz vermək, cana gəlmək və s.

Frazeoloji sinonimlərə eyni və yaxın mənalı birləşmələrdir. Məsələn: qulaq asmaq-qulaq vermək, özündən çıxmaq-hirsi başına vurmaq, ürəyi ağzına gəlmək-tükləri ürpəşmək, qılığına girmək-qəlbinə yol tapmaq, burnuna sallamaq-qaş qabağı yer süpürmək, dərd çəkmək-qəm dəryasına qarq olmaq, acığı gəlmək-zəhləsi getmək və s.

Frazeoloji antonimlər isə bir-birinə əks olan birləşmələrdir. Məsələn: xoşu gəlmək-zəhləsi getmək, yada düşmək-yaddan çıxarmaq, dil-dil ötmək-azğına su almaq, əlini ağdan qaraya vurmamaq-dəridən-qabıqdan çıxmaq və s.

Dilçilik intizamı kimi frazeologiyanın vəzifələri müəyyən bir dilin frazeoloji fondunun hərtərəfli öyrənilməsinə əhatə edir.

Bu elmin tədqiqinin mühüm cəhətləri bunlardır: frazeoloji vahidlərin sabitliyi, frazeologiya sistemi və frazeoloji vahidlərin semantik quruluşu, onların mənbəyi və əsas funksiyaları.

Frazeologiya tarixinin predmeti frazeoloji vahidlərin ilkin forma və mənalının tədqiqi, bütün mövcud abidlərdən, onların mənbələrinin müəyyən edilməsi, dilin müxtəlif dövrlərində onların işlənmə sahələrinin müəyyən edilməsi, o cümlədən frazeoloji vahidlərin istifadəsinin həcmünün müəyyənləşdirilməsidir.

Frazeologiyanın dilçilik elmi kimi inkişafı son zamanlar tədqiqatçılara çox mürəkkəb bir problem-frazeoloji vahidin sözlə münasibəti ilə bağlı problem yaratmışdır. Müasir dilçilikdə bu sualın özü ilə bağlı müxtəlif fikirlər mövcuddur.

Müasir dilçilikdə bəziləri bu birləşmələri sözlərə ekvivalent hesab edir, digərləri isə onların sözlə əlaqəsini göstərir, ekvivalentlik nəzəriyyəsini frazeoloji birləşmənin sözlə əlaqəsi nəzəriyyəsi ilə əvəz edir.

Onu da nəzərə almaq lazımdır ki, atalar sözləri və məsəlləri, yəni cümlə quruluşlu frazeologizmləri yalnız cümlələrdən istifadə etməklə müəyyən etmək olar, məsələn: quşlar bir yerə toplaşır-eyni maraqları, ideyaları və s. olan insanla hər birinə cəlb olunur.

### Ədəbiyyat

1. Алажана А.И., Фразеологическая единица и слово. Минск, 1991.
2. Амосова Н.Н. Основа английской фразеологии, 1989.
3. Аничков И.Е. Труды по языкознанию, С. Петербург. Наука, 1997.
4. Features of phraseological units of modern English. A. Smiritski, Moscow,
5. Bağirov Q.K. Azərbaycan dilində feillərin leksik-semantik inkişafı, Bakı 1996.
6. Barabash T.A. "A comparative study in Grammar", USA, 1997, 276.
7. Quliyev H.K. Müxtəlif sistemli dillərdə feillərin semantik təsnifatı. Bakı, 1966.
8. Fleron S. "A course of theoretical English Grammar", London, 2021.

### Summary

This article discusses the phraseological units of modern Azerbaijani and English, its history and development paths, as well as different types of phraseological units.

Suggested to your attention this scientific investigation is actual from the typological and practical point of view as it is written for audience, which learns the peculiarities of modern English and Azerbaijani.

### Xülasə

Bu məqalədə Azərbaycan və ingilis dillərində frazeoloji birləşmələr, onun tarixi inkişaf mərhələləri, o cümlədən frazeoloji vahidlərin müxtəlif növləri müzakirə olunur.

Nəzərinizə çatdırırıq ki, bu xüsusi elmi araşdırma Azərbaycan və ingilis dillərinin xüsusiyyətlərini öyrənən auditoriya üçün nəzərdə tutulduğu üçün tipoloji və praktik baxımdan aktualdır.

Açar sözlər: frazeoloji birləşmələr, dil, söz birləşməsi, nitq, sərbəst məna.

Keyword: phraseological units, language, word combination, speech, independent meaning.

RƏYÇİ: dos. L.Ələkbərova

**Aybəniz Mahmud qızı Həsənova<sup>24</sup>, Lyüdmila Məhəmmədli qızı Mehdiyeva<sup>25</sup>**  
**MÜASİR FRANSIZ VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ SUAL CÜMLƏSİNİN**  
**OXŞAR VƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİ**

Giriş. Məlum olduğu kimi, nitq vasitəsi ilə ünsiyyət zamanı ifadə edilən məqsəddən asılı olaraq, hər hansı dillə xas olan cümlələr əsasən, üç şəkildə təzahür edir: nəqli, sual, əmr. Nəqli cümlələrdə obyektiv həqiqətlər haqqında müəyyən məlumat verilir. Sual cümləsində isə danışan ona məlum olmayan bir anlayışı alınacaq cavabla aydınlaşdırmaq istəyir. Əmr cümlələrində danışan şəxs müsahibini müəyyən bir işə təhrik edir. Sual ilk növbədə məlum olmayan öyrənmək, başqalarından cavab almaq məqsədi daşıyır. Müasir Azərbaycan və fransız dillərində sual cümlələri probleminə dair bir sıra məqalə, dərslik və monoqrafiyalarda indiyədək geniş şəkildə tədqiqat işləri aparılmışdır. Bu baxımdan təqdim etdiyim bu məqalə sual cümləsinin ümumiyyətlə suallıq kateqoriyasının, digər tərəfdən sual cümləsinin formal, sintaktik-semantik və intonasiya cəhətdən obyektiv təbiətinin aşkar edilməsinə dəlalət edir. Sual cümləsinin sintaktik-morfoloji və intonasiya xüsusiyyətləri üzrə tədqiqindən sonra bu cümlələrin tərifinin aşağıdakı şəkildə verilməsini də bitkin və doğru hesab edirik: Bu və ya digər dərəcədə sual intonasiya olan, əsasən cavab almaq üçün, bəzən emosional tərzdə hökm ifadə etmək, bəzən də müəyyən iş görülməsinə təhrik etmək məqsədi ilə işlədilən cümlələrə sual cümləsi deyilir.

Sual kateqoriyası dilçilikdə mübarizə doğuran bir sahəsidir. İndiyə qədər hələ sual cümlələrinin yaranması, növlərə ayrılması, təsnifat prinsipləri, onların intonasiya xüsusiyyətləri tam dəqiq edilməmişdir. Bu barədə müxtəlif mülahizələr, fikirlər, nöqtəyi-nəzəriyyələr mövcuddur.

Əsas hissə. Sual cümlələri müəyyən cavab almaq üçün müəyyən informasiya əldə etmək məqsədi ilə işlədilir. Belə ki, sual ilk növbədə məlum olmayanı öyrənmək, başqalarından cavab almaq məqsədi daşıyır. Sual cümlələrinin işlədilməsində məqsəd həmişə eynidir: danışana məlum olmayan şey və hadisələri, hal, hərəkət, əlamət və s. müəyyən etmək. Demək, sual cümlələri bilmədiklərimizi öyrənmək və ya təxmini bildiklərimizi dəqiqləşdirmək məqsədi ilə işlədilir.

Abdullayev Ə.L., Seyidov Y.M., Həsənov A.Q. Müasir Azərbaycan dili kitabında qeyd edirlər ki, sual cümlələrinin biridigərindən həm qrammatik, həm də intonasiya, aksent-melodik struktur baxımından fərqlənir. Sual cümləsinin yaranmasında intonasiya çox üstünlüyə malikdir. Sual cümlələrinin özünəməxsus xüsusi sual intonasiyası olur. Bu intonasiya sual cümlələrini başqa cümlə növlərindən ayıran əsas vasitələrdəndir. Sözlər və qrammatik kateqoriyalar ünsiyyət vasitəsi üçün nitq prosesində fikir ifadə edən cümləni ayrı-ayrı komponentlərindəndir. Nitq prosesindəki cümlənin daimi və çox vacib komponentlərindən biri olan intonasiya, cümlədən ayrı müstəqil şəkildə mövcud deyildir. Dilçi alim F.Veysəlov “Alman dilinin fonetikasi” kitabında intonasiyadan danışarkən bildirir ki, intonasiyasız cümlə olmadığı kimi, cümləsiz də intonasiya mövcud deyildir. Cümlələrdə yürüdülmən məqsəddən asılı olaraq cümlənin tələffüz xüsusiyyətləri, aksent-melodik strukturun, bütövlükdə onun intonasiyası da dəyişir” (1, s. 123-146).

Belə ki, hər bir cümlə məqsəddən asılı olaraq özünəməxsus intonasiyaya – deyiş, xüsusiyyətinə, aksent-melodik qəlibə malikdir. Danışanın məqsədi və münasibəti intonasiyanın əsasıdır. İntonasiya isə, öz növbəsində, məqsədin, münasibətin, göstəricisi, müəyyənləşdiricisidir.

Danışan öz nitqindəki cümlələri hansı münasibətlə, məqsədlə dediyini dinləyiciyə çatdırmaq üçün cümləni müəyyən aksent-melodik modelle ifadə etməli olur. Əgər cümlələr arasında intonasiya, aksent-melodik baxımdan fərq olmasaydı, dinləyici müxtəlif məqsədlə deyilmiş eyni leksik quruluşlu “Yağış yağır?” cümləsi arasında heç bir fərq qoyula bilməzdi. Odur ki, cümlənin bu cəhətdən fərqlənməsində, onların kommunikativ növlərə ayrılmasında, eləcə də sual cümlələrinin özlərinin kommunikativ növlərə bölgüsündə intonasiyanın çox böyük rolu vardır. İntonasiya bir çox hallarda sual cümləsinin əmələ gəlməsində yeganə vasitə kimi çıxış edir. Göründüyü kimi, sual cümlələri məzmunca zəngin, özünəməxsus intonasiya çaları olan kommunikativ bir növdür.

Fransız dilçi alimi Ş.Balli sual cümlələrinin kommunikativ funksiyasından danışarkən qeyd edir ki, sualı da kommunikasiya hesab etmək lazımdır, çünki o, danışanın fikrində olan müəyyən təsəvvürlərin əlaqəsini təşkil edən müşahidələrdən biridir. Danışan öz müsahibələrindən bu əlaqənin həqiqiliyi haqqında təsdiq və ya inkar cavab gözləyir. Sual cümləsi insan təfəkkürünü genişləndirən üsullardan biridir. Bu cümlələrdə məqsəd olur ki, özünə yönəldilmiş nitqdə cavab almaq istəyir. Ünsiyyət prosesində qarşıya qoyulmuş məqsəd baxımından suallar müxtəlif olur. Sual bəzən ifadə edilən fikrə bütövlükdə, bəzən onun bir hissəsinə aid olur. Bir sıra hallarda sual iki fikirdən hansının həqiqətə uyğun olmasını müəyyənləşdirmək məqsədi ilə verilir. Bəzən isə sual cavab almaq üçün işlənir. Müasir dilçilik ədəbiyyatında sual cümlələrinin bir-biri ilə sıx əlaqədar olaraq 3 əsas xüsusiyyətə görə təsnif etmək olar. 1. Sual cümlələri qrammatik cəhətdən quruluşuna görə; 2. Sual cümlələrinin ifadə məqsədinə görə; 3. Sual cümlələrinin ümumi xarakterinə görə.

“Sual cümlələrinin qrammatik quruluşu dedikdə, bir sual cümlənin əmələ gətirilməsində ilk növbədə elə qrammatik vasitələrə əsaslanmağı nəzərdə tuturuq ki, bunlarsız sual cümləsi qurmaq mümkün deyildir. Azərbaycan dilində sual əmələ gətirən belə vasitələr bir qism sual cümlələrində sintaktik-morfoloji, bəzilərində isə yalnız üsuldən ibarətdir” (2, s. 164).

Dilimizdə işlənən bütün sual cümlələri sintaktik cəhətdən quruluşuna görə ya əvəzlikli, ya da əvəzliktsiz olur. Bu cəhətdən dilimizdə başqa növ sual cümlələri mövcud deyildir. Əvəzlikli sual cümlələrində cümlə üzvlərindən biri, bəzən də bir neçəsi məlum olmur. Sualı verən alınacaq cavabla naməlum üzvü müəyyənləşdirir. Sualın mərkəzi belə cümlələrdə sual əvəzliyi və

24 Azərbaycan Texniki Universiteti. “Xarici dillər” kafedrasının baş müəllimi

25 Azərbaycan Dövlət Pedaqoji Universiteti. “Xarici dillər” kafedrasının müəllimi. aybenizlyudmila @com.ru



ya sual zərfliliyi ilə ifadə olunmuş cümlə üzvündə özünü göstərir. Əvəzlikisiz sual cümlələrində məntiqi vurğunun yeri sabit deyil, yəni hər dəfə konkret cümlənin ifadə məqsədindən asılı olaraq, o, istənilən cümlə üzvü üzərinə düşə bilər.

2. Sual cümlələrinin ifadə məqsədinə görə növləri: Sual cümlələrinin ifadə məqsədi dedikdə, sual cümləsi vasitəsilə danışan kimdənsə cavab gözləyib, nəyi isə müəyyənləşdirməyi, emosional tərzdə hər hansı bir məlumatı təsdiq və inkar etməklə hökm verməyi, müsahibi bir iş görməyə təhrik etməyini nəzərdə tuturuq. İfadə məqsədinə görə sual cümlələri dörd əsas qrupa bölünür.

1) Ümumi suallar (question totale); 2) Xüsusi suallar (Question partielle) 3) Alternativ suallar (Question alternative) 4) Ritorik suallar (Question rhetorique) Bütövlükdə cümləyə aid olan “bəli” (oui) və “xeyir” (non) cavabları tələb edən suallara ümumi suallar deyilir. Bu tip sual cümlələrində sual intonasiyası əsas vasitə kimi iştirak edir. Məsələn: Siz bu adamı tanıyırsınız?

Fransız dilində bu növ sualların ifadə vasitəsi olan cümlələri, bir qayda olaraq köməkçi və ya yarımköməkçi fellə, ya da modal fellə başlayır. Məsələn: T'es-tu bien amuse hier Hər iki dildə bu növ sual cümlələrinə xas olan müstəsna xüsusiyyət ondan ibarətdir ki, istər müasir fransız dilində, istərsə də Azərbaycan dilində ümumi sual cümlələri cümlənin ümumi məzmununa aid olur və “bəli” və ya “xeyir” sözləri ilə cavab verilir.

2) Cümlənin hər hansı bir üzvünə aid olan suallar xüsusi suallar deyilir, Bu qəbildən olan sual cümlələri adətən ya 1) sual əvəzliyi, ya da 2) sual zərfliliyi ilə başlanır. Hər iki dildə çüshahidə edək: Məsələn, fransız dilində: Qui est-ce qui pu vous raconter ça? Azərbaycan dilində: Nə üçün mənə əvvəlcədən ac olduğunuzu demirdiniz? 3) İki fikirdən birini müəyyənləşdirmək məqsədi ilə işlədilən suallar alternativ suallar deyilir.

Alternativ sual öz bağlayıcısı ilə bir-birinə bağlanan iki və daha çox ümumi sualdan ibarət olur. Məsələn, Azərbaycan dilində. Sən bu qərəzli mövqeyindən əl çəkəcəksən, ya yox? (3, s. 16).

Fransız dilində: Vas-tu, oui ou non?

Alternativ sualın quruluşu ümumi suallara oxşar olsa da, onlar da xüsusi suallar kimi tam cavab tələb edir. Vas-tu, oui ou non?

4) Cavab almaq üçün deyil, müraciət olunan şəxsi əmin etmək üçün işlədilən suallar ritorik suallar deyilir. Ən çox bədii ədəbiyyatda istifadə olunan sulamın bu növünə müqayisə olunan hər iki dildə rast gəlirik.

Fransız dilində: Meler l'argent aux sentiments n'est-ce pas horrible? Azərbaycan dilində: Belə yerdə, belə vaxtda da yuxu gələr?

3. Sual cümləsinin ümumi xarakterinə görə növləri. Sual cümləsinin ümumi xarakteri dedikdə sualın ilk dəfə verilə bilməsi ilə yanaşı, təkrar şəkildə verilə bilməsi nəzərdə tutulur.

Təkrar sual cümlələri Azərbaycan dilində daha geniş yayılmışdır. C.Axunov “Azərbaycan dilində sual cümlələri” monoqrafiyasında təkrar sual cümlələri onlardan xas olan xüsusiyyətlərinə görə üç növə ayırır.

1. Xüsusi təkrar sual (Danışan özü öz sualını təkrar edir).

2. Nidalı təkrar sual (Müsahib danışanın bəyaz dediyini ona təkrar etdirir).

3. Təkrar sorğulu sual (Müsahib danışanın əvvəldə dediyini ona təkrar edir).

Qeyd etmək lazımdır ki, fransız dilində də təkrar sualların bir sıra maraqlı xüsusiyyətlər artıq öyrənilmişdir. Azərbaycan dilində isə zaqda C.Axunova qədər xüsusi tədqiqat işi aparılmışdır.

Nəticə. Beləliklə, söylədiklərimizi yekunlaşdıraraq belə qərara gəlirik ki, müqayisə olunan müasir fransız və Azərbaycan dillərində sual cümlələrinin bir çox oxşar xüsusiyyətləri vardır. Hər iki dildə bu növ sual cümlələrinə xas olan başlıca xüsusiyyət ondan ibarətdir ki, onlar adətən iki ümumi sualdan ibarət olur. Bu sual cümlələri “yaxud” bağlayıcısı ilə əlaqələndirilir: birinci hissədə qalxan, ikinci hissədə isə düşən ton işlədilir.

Alternativ suallar həmişə müsahibdən tam cavab tələb edir. Bu sual cümlələrinin bəzlərinin xəbərləri eyni sözün iki dəfə təkrarından ibarət olur, bunlardan biri təsdiq, digəri isə inkarda işlənir. İstər müasir fransız dilində, istərsə də Azərbaycan dilində bəzi hallarda sual cümlələri əsas məqsədindən – cavab almaq məqsədindən kənara çıxır. Hər iki dildə ritorik suallar forma xüsusiyyətlərinə görə sual cümlələrindən ibarətdirsə, lakin onlar məzmunca təsdiq və ya inkar hökmü bildirilər. Belə sual cümlələrinə “cavab tələb etməyən sual” da deyilir.

Beləliklə, sual cümlələrinin təsnifatından aydın olur ki, bu cümlələr öz mahiyyətinə görə həqiqətən çoxcəhətli, olduqca əhatəli və dinamik kommunikativ növdür.

Ədəbiyyat:

- 1) Abdullayev Ə.L., Seyidov Y.M., Həsənov A.Q. Müasir Azərbaycan dili. Bakı, 1998, s.123-146
- 2) Axundov C.M. Azərbaycan dilində sual cümlələri. Bakı, 1999, s. 164
- 3) Dauzat A. La langue française d'aujourd'hui. P., 1908. p. 16

Açar sözlər: kommunikativ növ (funksiya), xüsusi suallar, ritorik suallar, alternativ suallar, intonasiya

Key words: communicative type function, constituent questions, rhetorical questions, disjunctive questions, intonation

Ключевые слова: функция коммуникативного типа, учредительные вопросы, риторические вопросы, разделительные вопросы, интонация

## Similar features of the interrogative sentence in Modern French and Azerbaijani languages

### Summary

The scientific paper presents theoretical and partial study of the interrogative sentence of Modern French and Azerbaijani languages along

with detailed description of their similar and distinctive features. The sentences with certain degree of intonation basically used to get answer to the question and sometimes for the imperative expression in Açar sözlər: kommunikativ növ (funksiya), xüsusi suallar, ritorik suallar, alternativ anemotional way or to induce an interlocutor for certain action are called the interrogative sentences

### **Вопросительные предложения на современном французском и Азербайджанском языках их сходные и различные признаки**

#### **Резюме**

**В научной статье представлено теоретическое и партикулярное исследование вопросительного предложения современного французского и азербайджанского языков, а также подробное описание их сходных и отличительных черт. Предложения с определенной степенью интонации, используемые в основном для получения ответа на вопрос, а иногда и для императивного выражения альтернативно-эмоциональный способ или для побуждения собеседника к определенному действию, называются вопросительные предложения.**

Rəyçi: dosent Xatirə Məmmədova

**Kəmalə Saleh qızı Vəliyeva<sup>26</sup>**  
**MÜASİR İNGİLİS DİLİNDƏ MÜXTƏLİF ZƏRF MƏNALI PAREMIOLOJİ**  
**VAHİDLƏRİN LİŊVİSTİK TƏHLİLİ**

Giriş. Bütün dillərdə kalka olunmuş *My home is my castle* atalar sözünü yada salmaq kifayətdir ki, İngilis dilinin paremioloji sistemində “ev” konseptinin nə qədər əhəmiyyətli olduğu aydın olsun. Bu paremiya universal səciyyə daşıyır və “ev” konseptinin əsas koqnitiv əlamətlərini sistem şəklində təqdim edir. İngilis dilində mövcud olan, *An Englishman's house is his castle* atalar sözünə nəzər yetirək.

Abbasov A.Q. “İngiliscə–Azərbaycanca atalar sözləri və zərb-məsəllər lüğəti” kitabında yazır: “Burada etnosun adı çəkilir, və beləliklə də atalar sözünün mənsubiyyəti bilinir. Digər tərəfdən, etnonimin işlənməsi ifadə olunan fikirlə adresat arasında bir məsafə yaradır. Yəni etnonimsiz variant universal səciyyə daşıyır və hər bir insan tərəfindən təbii bir hissə bildiren ifadə kimi qəbul oluna bilər, yəni ümumiyyətlə insan üçün onun evi bir qaladır” (1, s. 472).

Etnonim parçemiyaya xüsusi status verir, yəni hamı üçün yox, yalnız ingilis üçün ev qaladır. Marahıdır ki, bu fərq koqnitiv səciyyə daşıyır, ingilis mentaliteti haqqında tarixi-mədəni informasiya verir. İş orasındadır ki, digər xalqlar da istəyərdi ki, evləri qala olsun, lakin bu nə tarixən, nə də ki, müasir dövrdə mümkün olmur. İngilislər isə bunu reallaşdırma bilmişdir.

Həmidov İ.H. “Azərbaycanca-rusca atalar sözləri lüğəti” kitabında qeyd edir: “İngilis dilində *home* və *house* komponentləri formal baxımdan da yəni sırf rəmzi olaraq da işlənir. Məsələn, *bring an old house on one's head*. Deyimin mənası “işə düşmək”, “fəlakət baş vermək” kimi izah olunur. Əlbəttə, ilk baxışdan burada “ev” konseptinin paremioloji mənaya heç bir dəxli yoxdur (2, s. 287).

Əsas hissə. *Cast (drive) somebody out of house and home*. Gördüyümüz kimi, burada müəyyən tautologiya müşahidə olunur. “Ev” mənasını bildiren iki söz, həm *house*, həm *home* sözləri işlənir.

Bu cür tautologiya ifadənin emosional-ekspressiv gücünü artırır. Mənası “kimisə evdən, yurddan rədd etmək”-dir. Göstərilən hər iki söz rəmzi olaraq “yüksək dəyər” bildirir. İngilis dilində *name not a halter (rope) in his house that hanged himself* ifadəsi sırf paremioloji semantikaya malikdir.

Bu ingilis atalar sözünün Azərbaycan qarşılığı kimi xəstə yanında ölüm-itimdən danışmazlar paremiyasını göstərmək olar. İ.Həmidovun lüğətində xəstə yanında ölüm–itimdən danışmazlar paremiyasının rus dili qarşılığı kimi *e dome noeeuennooe o eepeeke He eoeopam* deyimi göstərilir. Görüldüyümüz kimi, həmin bu rus dili atalar sözü ingilis paremiyasına da tamamilə uyğun gəlir. Məsələn, Kuninin lüğətində bu rus ifadəsi *name not a halter (rope) in his house that hanged himself* paremiyasının qarşılığı kimi göstərilir.

Belə bir fərziyyə də mümkündür ki, xəstəlik ümumiyyətlə tez-tez rast gəlinən adi haldır, ona görə də Azərbaycan ifadəsinin eksplisit semantikasi daha güclüdür. Əksinə, ingilis və rus atalar sözlərində intihar kimi (və konkret növü kimi) nadir hadisə əks olunur, paremioloji semantikanın ifadəsi üçün əsas rol oynayır.

Həmmüəlliflər Abbasov A., Aliyeva M., Mustafayeva Y., Aliyev İ., Pashayeva P. “English Russian proverbial entries” kitablarında yazırlar: “Bu səbəbdən, fikrimizcə, ingilis və rus paremiyalarında məcazi mənə daha güclü ifadə olunur.

Eyni zamanda hər üç paremiya klassik atalar sözüdür və bu keyfiyyətdə həm hərfi, həm də məcazi mənə ifadə edir: “*Those who live in glass houses should not throw stones*” atalar sözündə “şüşə ev” obrazı diqqəti cəlb edir. Atalar sözünün əsasını təşkil edən obraz öz qeyri-standart səciyyəsi ilə maraqlıdır.

Hərfi olaraq ifadənin mənası belədir: “şüşə evdə yaşayan daş atmalıdır”. İlk baxışdan “şüşə” “sınmaqla” korelasiya olunur. Ona görə də “şüşə” “daşla” tutmur, bir yerə sığmır. Əslində isə ifadənin mənası daha-mürəkkəbdir. Şüşə evdə yaşayanın həyatı göz qabağındadır. Burada göz qabağında olmaq əslində “qəbahətə” malik olmaq deməkdir. Daş atmaq isə “öz şüşə evinə” yox, özgəsinə olmaz. Çünki qəbahətə malik olan özgəsinə daş atmaz (3, s. 581).

Mənalının kəşifən sxemlə yaranması paremiyanın semantikasını bir növ paradoksal edir. Əslində isə paremiyanın strukturu şəffafdır. “Daşı qaldırırsan atasın, öz şüşədən olan evin sınır”. Burada “ev” konsepti rəmzi olaraq “insanın özünü”, “insanın qəlbin” bildirir.

Fiziki məkan ruhi məkanı bildirir. “Ev” məkanının aliliyi haqqında təsəvvür *All is soon ready in an orderly house* paremiyasında özünü göstərir. Əslində ingilis şüuru üçün universal semantika olan “evin yüksəkliyi və yüksək dəyəri” “ev” konsepti ilə bağlı bütün atalar sözlərində özünü büruzə verir. *All is soon ready in an orderly house* atalar sözündə “evin aliliyi” ilə bərabər həyatda müvəffəqiyyət qazanmaq haqqında təsəvvürlər də öz əksini tapır. Hərfi mənası “Səliqə-səhmanlı evdə hər şey tezliklə öz qaydasına düşər” kimi izah olunan bu paremiyada bir neçə aforistik mənalara üzə çıxarıla bilər.

Ən maraqlı cəhət isə evin–ailənin inkişafı və həyat problemlərini həll etməsi evin-məkanın səliqəsi ilə üzvi şəkildə bağlanır. Yəni “səliqə-səhman” konsepti olduğu kimi və hərfi mənada başa düşülməlidir. Söhbət ondan gedir ki, ailə üzvləri evlərini həmişə səliqəli saxlamağa öyrəniblərsə, onların bütün problemləri vaxt–vaxtında mütləq həll olunacaq.

Prof. K.Abdullayev: “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” əsərində yazır: “Xalq mentalitetinin zənginliyi və dərinliyi isə özünü insan yaşadığı məkanın səliqəsini bilavasitə onların taleyi ilə bağlamasında göstərir. Doğrudan da bu fikir çox dərinidir. İlk baxışdan elə gəlir ki, bu iki hadisə, yəni evin səliqəsi və həyatdakı uğurlar, heç cürə bir-birilə bağlı deyil. Əslində isə burada dərin və məntiqi əlaqə var. Evini, yaşadığı məkanı, daima səliqədə saxlayan insanlar həyatda da hər bir problemini vaxtında və “səliqəli” həll edirlər (4, s. 246).

<sup>26</sup> Azərbaycan Dövlət Dəniz Akademiyası. “İngilis dili” kafedrasının baş müəllimi. kvelieva64@com.ru

By the street of 'By and by' one arrives at the house of 'Never' atalar sözünün hərfi mənası "nə vaxtsa küçəsi ilə gedən kəs heç zaman evinə gəlib çıxar" kimi verilə bilər. Paremioloji mənası A. Abbasovun lüğətində "Bu günün işini sabaha qoymazlar" kimi müəyyən edilir. Əlbəttə, "burada" konsepti, demək olar ki, paremioloji semantikanın təşkilində iştirak etmir "küçə" konsepti kimi o da yalnız rəmzi və assosiativ səciyyə daşıyır. Lakin, buna baxmayaraq, çox dərin implisit səviyyədə "ev" konseptinin "dayanacaq, mahiyyət", "quruluş", "əldə olunan əsil mənfəət" kimi semantik göstəriciləri büruzə edir. A. Abbasov to carry coals to Newcastle ifadəsində verir. Fikrimizcə, bu ifadə paremiya deyil. Bunun bir neçə səbəbini göstərmək olar. Birincisi, to carry coals to Newcastle ifadəsi heç də bütöv bir fikir deyil.

Əlbəttə, hər bir dil vahidinin əsasında fikir görmək olar, əgər söhbət söz və ondan daha mürəkkəb vahidlərdən gedirsə. Bizi maraqlandıran məqamda fikir bütöv məntiqi hökmə bərabər olmalıdır. Burada isə o yoxdur. İkincisi, to carry coals to Newcastle ifadəsi müstəqil əhatəyə malikdir: kimsə (şəxs semantikası ismi) Nyukasla kömür aparır. Deməli, burada frazeoloji vahidlə rastlaşırıq. Lakin to carry coals to Newcastle frazeoloji vahidi çox asanlıqla həqiqi paremioloji vahidə çevrilə bilər. Məsələn, Nyukasla kömür aparmazlar, bu axmaqlıqdır.

Gördüyümüz kimi, burada artıq məntiqi hökm ifadə olunur, göstəriş var və beləliklə də paremioloji semantika reallaşır. Lakin bu Nyukasla kömür aparmazlar, bu axmaqlıqdır ifadəsi Nyukasla kömür aparır (kimsə) frazeoloji vahidinin süni (biz yaratdığımız) transformudur.

Birincisi, iki ailəyə (iki kişiyyə) qadın da xidmət edə bilər. Daha mücərrəd məna ümumiyyətlə ikili "siyasət"-lə bağlıdır. Məsələn, rus dilində чирья зырых рочнон frazeoloji vahidi işlənir. Məlum olduğu kimi, ifadə İncildən gəlir və İsa peyğəmbərin çağırışlarını əks edir. Konkret olaraq burada söhbət insanın yalnız Allaha qulluq etmək zəruriyyətindən gedir.

A. Abbasovun lüğətində çox maraqlı bir paremiya qeyd alınır ki, bunun mənası son dərəcə mücərrəddir. The darkest place is under the candlestick atalar sözünün hərfi mənası lüğətdə verildiyi kimi "Ən qaranlıq yer şamdanın kökü olur. Şam dibinə işıq salmaz". Paremioloji məna əvəzinə müəllif digər bir atalar sözünü göstərir: "Öz gözündə qılı görməyib, başqasının gözündə tükü seçir". Əlbəttə, bu mənanın motivasiyası bəllidir, yəni paremiyanın quruluşu şəffafdır. Yəni şam hər yana işıq saçır özünün dibindən başqa.

Lakin digər bir mənanın da motivasiyası var. Məsələn, hamıya kömək edir, özünü isə unudur. Hətta üçüncü bir məna da situativ olaraq reallaşa bilər. Məsələn, "hamının işini görür, öz işləri isə tökülüb qalır". Nəhayət, "şamın dibi" rəmzi olaraq evi də bildirə bilər, çünki dib, kök, özəl "əsas məkan deməkdir.

Nəticə. Beləliklə, qeyd etdiyimiz kimi, eyni aforistik sxem müxtəlif danışmaq situasiyalarında fəallaşa bilər. Məsələn, "öz evindəkini (şamın dibi) gizli saxlayır, ətrafı isə işıqlandırır (yəni hər şeyi ağardır)". Burada, gördüyümüz kimi, "ev" konseptinin ifadəsi "doğma məkanın" xüsusi adı ilə bilavasitə təqdim olunur. A. Abbasov göstərir ki, "burada ingilislərin milli xarakterindən bəhs edilir", lakin ən maraqlı informasiya verilmir, yəni paremiyanın tərkibini təşkil edən konseptlərin ingilislərin milli xarakterləri ilə necə bağlı olduğu göstərilir. Əslində isə "qadın" konseptinin cənnətlə və xüsusən də "nökərlərin" "məhşərlə" bağlılığı çox maraqlı və əhəmiyyətlidir. Əlbəttə, konseptlərin şəffaflığı mülahizələr etməyə imkan verir. Məsələn, qadınla İngiltərədə istədiklərini edirlər, atları həddindən artıq işlədirlər, nöqərlər isə daima nəzərət altındadırlar və s. Burada isə konkret və xüsusi nominasiyalar iştirak edir. Məsələn, My home is my castle ifadəsində home sözü hamıya aiddir. İngilis paremiyası olaraq ingilis mentalitetini əks edir, lakin hamıya aiddir və hamının, millətindən asılı olmayaraq bütün insanların, ev haqqındakı fikrini ifadə edir. England is the paradise of women, the hell of horses, and the purgatory of servants paremiyası isə eksplisit və diskursiv şəkildə İngiltərə haqqındadır.

Ədəbiyyat:

1. Abbasov A.Q. İngiliscə-Azərbaycanca atalar sözləri və zərb-məsəllər lüğəti. Bakı: Turan evi, 2009, 472 s.
2. Həmidov İ.H. Azərbaycanca-rusca atalar sözləri lüğəti. Bakı: OKA Ofset, 2004, 287 s.
3. Abbasov A., Aliyeva M., Mustafəeva Y., Aliyev İ., Pashayeva P. English-Russian proverbial entries. Bakı: Bakı Universiteti, 2013, 581 s.
4. Abdullayev K. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, 1999, 246 s.

Açar sözlər: konsept, paremioloji vahid, mentalitet, koqnitiv səciyyə, İngilis dili

Key words: concept, paremiological units, mentality, cognitive character, English

Ключевые слова: концепт, паремнологическая единица, менталитет, когнитивные характеристики, английский язык

## Linguistic analysis of paremiological units with different shell meanings in modern english

### Summary

In the given article we observe the reflection of "space concept" in English paremiological system. In this article mainly shows the semantic analysis of different cognitive signs of space concept in the proverbs. According to the given examples clear to us that deep analysis have been done. As the result of these analysis, is clearly seen the importance of "home" concept in English paremiological system. At the same time has been given Azeri and Russian equivalents of paremiological units that have been used in the article.

## Лингвистический анализ паремнологических единиц с разным оболочным значением в современном английском языке

### Резюме

В данной статье мы наблюдаем отражение понятия «пространство» в англоязычной паремеологической системе. В статье в основном показан семантический анализ различных коннотативных признаков концепта пространства в пословицах.

По приведенным примерам нам ясно, что проведен глубокий анализ. В результате такого анализа отчетливо видна значимость концепта «дом» в англоязычной паремеологической системе. В то же время даны азербайджанские и русские эквиваленты паремеологических единиц, использованных в статье.

Rəyçi: filologiya elmləri doktoru, professor Bahar Cəfərova

**Emiliya Vəli qızı Qasımoğlu<sup>27</sup>**  
**İNGİLİS DİLİNDƏ SKANDİNAVIYA MƏNŞƏLİ SÖZLƏRİN**  
**ETİMOLOJİ VƏ TİPOLOJİ XÜSUSİYYƏTLƏRİ**

Giriş. Tarixi inkişaf prosesində hər bir dil müxtəlif dəyişmələrə məruz qalır. Dəyişmələr dilin ayrı-ayrı səviyyələrində özünü göstərir. Lakin ilkin dəyişmələr özünü bilavasitə dilin lüğət tərkibində büruzə verir. Dil tarixinin öyrənilməsi dilin mövcud olduğu müxtəlif dövrlərdə onda baş verən dəyişmələrin ümumi mənzərəsini açmağa imkan verir. B. Abbasova “Söz alma hadisəsinin əsasları” adlı əsərində yazır: “Dilin lüğət tərkibindəki alınmalar həm alınma mənbəyinə, həm də alınma dövrünə görə fərqləndirilir. Müasir ingilis dilində müxtəlif dillərdən alınmalar vardır. İngilis dilindəki alınmaları beş əsas qrupda birləşdirmək olar:

1) kelt dilindən alınmalar;

2) latın dilindən alınmalar ( ümumiyyətlə latın alınmalarının üç qatı göstərilir. I qat

bizim eradan əvvəl təsadüf edib bizim eramın VI əsrinə qədər bir dövrü əhatə edir, II qat V-VI əsrlərə, xristianlığın İngiltərədə yayıldığı dövrə aid edilir. III qat intibah dövrü ilə əlaqədar XV-XVI əsrlərdə ingilis dilinə keçmiş latın sözləridir);

3) skandinav dillərindən alınmalar;

4) qədim fransız (XII-XV əsrlər) və yeni fransız (XVI əsrdən sonra) dilindən alınmalar;

5) başqa dillərdən (yunan, italyan, holland, ispan, rus, alman, fars və s. alınmalar (1, s. 145-148).

Müasir ingilis dilində alınmalar sayca həm çoxluğu, həm də mənbə müxtəlifliyi ilə seçilir. Bu dildə dünyanın təqribən 50 dilindən alınma sözlər vardır. Bu sözlər müasir ingilis dilinin lüğət tərkibinin, demək olar ki, 70%-ni təşkil edir. Qeyd olunan alınma sözlər ingilis dilinə müxtəlif dövrlərdə müxtəlif tarixi mərhələlərdə keçmişdir. Hər bir dövr özünə görə tarixi, sosial, iqtisadi, mədəni əlaqələri əhatə edir. Dil elementlərinin qeyri-müntəzəm inkişafı haqqında ümumi qanuna görə dilin daha vacib elementləri təsirə tez məruz qalır. Dildə belə elementlər dilin lüğət tərkibinə daxil olan sözlərdir. Dilin qrammatikası isə kənar təsirə qarşı davamlıdır. Bu və ya digər dilin təsiri tarixi səbəblərlə- müharibələr, ərazinin işğal, səyahət, ticarət və s. ilə əlaqədardır. Bütün bu hadisələr dillərarası əlaqələri sürətləndirir. Yeni alınma sözlərin intensivliyinin artması müxtəlif dövrlərdə fərqlidir. Konkret tarixi şəraitdən asılı olaraq alınma sözlərin sayı artır, ya da azalır. Bir dilin digərinə təsiri dil amili ilə bağlıdır. Qarşılıqlı əlaqədə olan dillərin yaxınlığı, yaxud uzaqlığı bu məsələdə əhəmiyyətli rol oynayır. Yaxın və qohum dillərin bir-birinə təsiri həmişə daha güclü və intensiv olur. Lakin dilin tarixi inkişaf prosesində dillərarası əlaqədə qohum dillər arasındakı əlaqə çox vaxt dominant səviyyədə olmur. Nəticədə müxtəlif sistemli, yaxud qohum olmayan dillər arasındakı əlaqə ön plana keçir. İngilis dili də müxtəlif dillərlə qarşılıqlı əlaqədə olmuşdur. Bu əlaqələr ingilis dilinə təsir etmiş və bu dildə öz izini saxlamışdır.

Əsas hissə. Latın dilindəki alınma sözlərin müəyyən hissəsi bu və ya başqa fonetik cildə, qrammatik quruluşda və mənada bir çox dillərdə rast gəldiyindən internasional sözlər cərgəsində yer tutur. Internasional sözlərin əsas hissəsi latın mənşəlidir. Müasir elmlərin çoxunda latın mənşəli olan alınmalara obligation, constitution, alibi, microscope, modern, laboratory, program, system, socializm, communism, klimatik, radius, tradition və s. misal ola bilər. Haugen “The analysis of linguistic borrowings” adlı kitabında qeyd edir: “VII əsrdə skandinavların Britaniya adalarına hücumları artmış və 1017-ci ildə İngiltərə Danimarka krallığına tabe edilir. Bu dövrdə həm Danimarka, həm də ingilis xalqları ictimai və iqtisadi cəhətdən eyni səviyyədə idilər. Onların dilləri də qohum dillər ailəsinə mənsub idi” (2, p. 18-20).

Skandinav dillərindən qədim ingilis dilinə keçən sözlər mənşəcə dilin özünə aid sözləri sıxışdıraraq sıradan çıxarmış, bəzi sözlər isə semantik dəyişmələrə uğramışdır. Danimarka və ingilis dillərinin yaxınlığı semantik alınmaların sayının daha çox artmasına eləcə də onların semantik dəyişməyə məruz qalmasına səbəb olmuşdur. Saitlərdən əvvəl (sk) samit birləşməsi də bu dövrə aiddir. Qeyd olunan birləşmə skandinav alınmalarının müəyyənləşdirilməsində xüsusi rol oynayır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, (sk) birləşməsi yalnız skandinav sözlərinə şamil edilməmişdir. Birləşmə başqa dillərdən alınmalardan da özünü göstərir: squire (fr), sceptic (yun). 1066-cı ildə İngiltərədə normanların hakimiyyəti qərarlaşır. Bu isə ingilis dilinə fransız dilinin təsir göstərməsinə yol açır. Sonralar ingilis dili ölkədə hegemon mövqeyə keçəndə fransız dilindən alınma siyasi terminlərin böyük əksəriyyəti dildə qalır. Beləliklə, fransız-ingilis dil əlaqədərini bu dövrdə ictimai-siyasi sahədə fransız alınmalarının daha çox olması müşahidə edilir. Məsələn, feodal münasibətlərlə bağlı sözlər: feodal, baron, vassal, liege, chivalry. Belə sözlərdən bir qismi sonralar daha ümumi mənə kəsb etmişlər. Məsələn, obey, serve, noble, glory, command, dançer.

İngilis dilində işlənən titulların böyük əksəriyyəti king, queen, earl, lord, lady istisna olmaqla norman-fransız mənşəlidir. Dövlət idarəçiliyi ilə bağlı (people, nation, government, court) pul münasibətlərini ifadə edən money, property sözləri də fransız mənşəlidir. Ailə münasibətləri bildirən parent, spouse, cousin, uncle, niece sözləri də həmin qəbildəndir.

Galperin I.R. Stylistic. Moscow: Higher School, 1997. əsərində yazır ki: “Onu da qeyd etmək lazımdır ki, o dövrün fransız dili özü alınmalardan xali deyildi. Bu dildə alman alınmaları müəyyən çəkiyə malik olmuşdur. İngilis dilində yer almış blank, blanket, blue, coat, dance, garden, gay, pocket, ticket kimi sözlər alman mənşəli olub fransız dili vasitəsilə ingilis dilinə keçmişdir” (3, p. 123-140).

Norman işğalı dövründə fransız dili ingilis dili ilə müqayisədə hegemon mövqeyə tutmuşdur. Sarayda, feodal əyanları arasında, dövlət müəssisələrində, məktəblərdə fransız dili əsas yazılı dil kimi istifadə olunmuşdur. Ona görə də fransız dilindən keçən

27 Filologiya üzrə fəlsəfə doktoru . Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici dillər” kafedrasının baş müəllimi. emiliyakasimova@mail.ru

leksik vahidlər bu dildən istifadə edənlərin həyat tərzini, fəaliyyətini, marağını ifadə edən sözlərdir: action-hərəkət, aquable-razı, beauty-gözəllik, carpenter-dülgər, duke-hersoq və s. Fransız dilindən alınma sözlərin müəyyən qismi zaman keçdikcə ümumişlək leksik laya keçmişdir: face-üz, sifət, gay-şən, hour-saat, ink-mürəkkəb, joy-sevinc, letter-məktub, money-pul və s. Fransızcadan ingilis dilinə olduqca çox söz keçmişdir. Onların müəyyən hissəsi mürəkkəb sözdüzəltmə quruluşlu olmuşdur. Bununla da, fransız dili ingilis dilinin sözdüzəltmə sisteminə güclü təsir göstərmişdir. Fransız dilinə məxsus alınmaların tərkibindəki sözdüzəldici ünsürlər sonradan ingilis dilində istifadə edilmişdir. Məsələn, *accestable-yolverilən* sözdündən –able-, difference, excellence, evidence tipli sözlərdən –ence- ünsürlərinin ingilis dilinin sözdüzəltmə sisteminə tətbiqini tapmışdır. Fransız sözlərinin ingilis dilinə keçməsi prosesi müasir dövrdə də davam edir. Yəni keçən sözlər siyasət, idman və asudə vaxtın təşkili sahələrinə aid olur. Müasir ingilis dilinin lüğət tərkibinin üçdə biri roman mənşəli olmasına baxmayaraq bu dil german dili kimi özünəməxsusluğunu saxlamışdır. Г.Б.Антрушина, О.В.Афанасьева, Н.Н.Морозова Лексикология английского языка kitabında müəlliflər əsaslı şəkildə yazırlar ki, "Fransız dili vasitəsilə ingilis dilinə keçmiş latın sözləri də az deyildir. Bu dil xarici amillərlə bağlı olmuşdur. Məlumdur ki, XIII əsrin sonlarında və XV əsrin əvvəllərində İngiltərədə kapitalist istehsal üsulu inkişaf etməyə başlayır. Bu dövr ölkədə ingilis dilinin milli dil səviyyəsinə qaldırılması ilə də seçilir. İntibah dövründə yeni ingilis dili formalaşır. Dövrün elmi və bədii əsərləri yalnız ingilis dilində qələmə alınır. Lakin intibah dövrü antik mədəniyyətə pozitiv münasibəti ilə diqqəti cəlb edir. Ona görə də yeni ingilis dilinə latın, yunan dillərindən sözlər keçməyə başlayır. İngilis dilində olan latın alınmalarının üçüncü layı məhz bu dövrdə bağlıdır. Lakin bu alınmalar artıq şifahi nitqə, danışq dili ilə deyil, yazılı dillə keçir. İngilis dilində fəlsəfə, hüquq, tibb terminologiyası da məhz bu cür alınmalar əsasında formalaşmışdır. Yazılı dilə keçən sözlər daha çox terminoloji səciyyəli olmuş, abstrakt anlayışları bildirmişdir. Məsələn, basis, area, crisis, idea, ratio, stimulus. Eyni zamanda fel və sifətlərin də ingilis dilinə keçməsi qeydə alınır. Operate, cultivate, educate, admit, permit, affect, senior. Junior, minor, interior, exterior və s. (4, s. 166-169).

Yunan dilindən alınmış sözlər və sözdüzəltmə vasitələri dünyanın bir çox dillərində, o cümlədən ingilis dilində terminoloji leksikada geniş istifadə olunur, onlar internasional səciyyəyə daşıyır. İngilis dilindəki latın alınmalarının böyük əksəriyyəti birbaşa deyil, fransız dili vasitəsilə alınmalardır.

XV-XVI əsrlərdə ingilis dilinə latın və yunan dillərindən başqa italyan, ispan və holland dillərindən xeyli söz keçmişdir. Lakin bu dillərdən alınmış sözlər sayca azdır və onlar mədəni, eləcə də ticarət əlaqələrinin nəticəsidir. XVII əsrin ortalarında ingilis-fransız dil əlaqələri yenidən güclənmişdir. Bu dövr ingilis dili üçün yeni fransız alınmaları ilə səciyyəvidir. Sonralar XIX əsrdə fransız dilindən daha çox texniki terminlər alınmışdır.

İngilis dilinin özünün çoxəsrlik tarixində bir çox dillərlə qarşılıqlı əlaqədə olmuş. Həmin dillərdən söz almışdır. Alınma sözlərin dildə artması çoxlu dubletlərin yaranmasına səbəb olmuşdur.

Dilə yeni söz alınmasının əsas səbəbləri dilin leksikasında baş verən bir sıra yenilikləri və dil sistemlərində bir çox dəyişmələri doğuran səbəblərə uyğun gəlir. Başqa xalqlara məxsus anlayışların əxz edilməsində dilin özündə yeni adın yaranması üçün zəngin daxili imkan olmasına baxmayaraq sözün başqa dildən alınması üstün tutulur. Başqa dildən alınan hazır materialı dilin öz qanunlarına uyğun şəkildə dəyişdirib mənimsəmək respirent dildə yeni sözün yaranmasından daha asandır. İngilis dilinə keçmiş alınma sözlərin dildə qəbul olunmasının səbəblərindən biri kimi yuxarıda göstərilən səbəb haqqında danışmaq olar. Məlumdur ki, Britaniya adalarında German tayfalarının – Anqlar, Sakslar və Yutların hələ məskunlaşmadığı dövrdə bu tayfalar ilə Romalıların arasında ticarət əlaqələri mövcud olmuşdur. Bu səbəbdən onlar Romalı tacirlərdən ticari anlayışlarla bağlı, o cümlədən onlar üçün yeni anlayışları adlandırmaq üçün külli miqdarda söz almışlar. Bu sözlər Roma mədəniyyətini əxz etdirir və latın mənşəli sözlərdir. Bu cür alınmaların ingilis dilində tarixi daha qədim hesab olunur və bu sözlər Latın dilindən ingilis dilinə keçmiş sözlərin birinci səviyyəsini formalaşdırır (1, s. 145-148).

Bu sözlər, əsasən, şifahi formada qəbul olunurdu və bu səbəbdən də sözdəki hərflərin sayı daha az olurdu. Məsələn: *vvine* (Latın *vinum*), *pepper* (Latın *piper*), *pear* (latın *pirum*), *cheese* (Latın *caseus*), *butter* (Latın *butyrum*), etc.

Bu ilk səviyyəyə aid olan sözlərin digər bir qismi isə, 400 ildən artıq Roma imperiyasının əsarəri altında olan Britaniya adalarına V əsrdə german tayfalarının gəlişindən sonra ingilis dilinə keçmiş Latın mənşəli sözlər hesab olunur. Bu alınmalar Romalıların quruculuq və tikinti işləri ilə əlaqədar işlətdikləri sözlərdir. Məsələn: *street* (Latın *strata vita*), *port* (Latın *piper*), *vvall* (Latın *vallum*), *camp* (Latın *campus*), etc. Coğrafi yer adlarından isə, müasir ingilis dilinə *chester* (Latın *castrum*), sonluğu ilə bitən adlar məhz bu dövrdə alınmışdır (2, s. 18-20). Məsələn: *Manchester*, *Gloucester*, *Lancaster*, etc. Latın dilindən respirent dil olaraq İngilis dilinə keçmiş sözlərin ikinci səviyyəsini bütün ingilislərin xristianlığı qəbul etdiyi bir dövrdə, yəni VI-VII əsrlərdə alınmış sözlər yaradır. Dilə yeni idea və anlayışların gəlməsi məhz bu dövrdə dilə yeni sözlərin keçməsi də səbəb olmuşdur. Bu tip alınmalara aşağıdakılar daxildir: *angel*, *bishop*, *candle*, *monk*, *priest*, *saint*, etc.

Qalperin Latın mənşəli alınmaların bu səviyyəsini aşağıdakı kimi qruplaşdırır:

1. Ev təsərrüfatında işlənən əşyaları ifadə edən sözlər: *anchor* (Latın *ancora*), *box* (Latın *buxus*), *butter* (Latın *butyrum*), *chalk* (Latın *calcum*), *dish* (Latın *discus*), *kettle* (Latın *catillus*), etc.
2. Geyim əşyaları ifadə edən sözlər: *cap* (Latın *cappa*), *sock* (Latın *soccus*), etc.
3. Uzunluq və çəki vahidlərinin ifadə edən sözlər: *circle* (Latın *circulus*), *mile* (Latın *millia*), *pound* (Latın *pondo*), *inch* (Latın *incia*) etc.
4. Heyvan, quş və balıq adları bildirən sözlər: *ass* (Latın *asinus*), *camel* (Latın *camelus*), *peacock* (Latın *pavo*), *turtle* (Latın *turtur*) etc.

Xüsusi adları nəzərə almasaq, bu dövrdə ingilis dilinə Latın dilindən təxminən 400-450 söz daxil olmuşdur (3, p. 123-140). Bu cür alınmalara aşağıdakıları aid etmək olar: *lexicon*, *myth*, *petal*, *sympaty*, etc. Bu dövrdə həmçinin klassik Latın dili va-

sitəsilə athlete, drama, gymnastics; fransız.dili vasitəsilə astronomy, dialect, geograpy, geometry, idiom, theatre, tragedy, etc. kimi sözlər də ingilis dilinə daxil oldu.hər hansı bir dildə yunan elementlərinin nə dərəcədə geniş yayıldığını anlamaq üçün hər hansısa bir elm sahəsinin hətta müəyyən qolunda bu dildən alınmış sözlərin hansı tezlikdə işləndiyini müşahidə etmək kifayətdir. Aşağıdakı söz və terminləri ingilis dilçiliyi yunan dilinə borcludur; analysis, antonym, archaism, chorus, democracy, dialogue, epilogue, etymology, euphemism, neologism, epos, gymnastics, homonym, hyperbole, lexicology, metaphor, metonymy, polysemy, physics, philology, philosophy, rhythm, synonym, scheme, scene, tragedy, prologue etc.

Nəticə. Məlumdur ki,german tayfaları anqlar, saksılar,yutlar V əsrdə Britaniya adalarına yürüş edərkən yerli xalqla – kelt tayfaları ilə qarşılaşdılar.. Bu prosesin davamlı surətdə inkişafı aşağıdakı üç istiqamətdə nəticələndi:

1) skandinavizmlər anglo-sakson mənşəli sözləri lüğət tərkibində saxıdırıb çıxardı: 2) skandinavizmlər anglo-sakson mənşəli sözlərin rəqabətinə davam gətirə bilmədi: Buna görə də bu dildən ingilis dilinə keçən sözlər əsasən gündəlik həyatda işlənən sözlərdir.

Beləliklə, aparılan tədqiqatlardan aydın olur ki, ingilis dilinin lüğət tərkibi sözlərin mənşəinə görə müxtəliflik təşkil edir. İngilis dili öz tarixi inkişaf prosesində külli miqdarda alınma söz qəbul etsə də, bu dil öz xarakterik xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir.

#### Ədəbiyyat

1. Abbasova B. Söz alma hadisəsinin əsasları. Bakı, 1995, səh:145-148.
2. Haugen. The analysis of linguistic borrowings. New York, 1956, page:18-20.
3. Galperin I.R. Stylistic. Moscow: Higher School, 1997, page:123-140
4. Антрушина Г.Б., Афанасьева О.В., Морозова Н.Н. Лексикология английского языка. с166-169.

Açar sözlər: İngilis dili, dil əlaqələri, lüğət tərkibi, alınma söz, semantika

Ключевые слова: английский язык, языковые связи, лексика,займствованное слова, семантика

Key words: English, language relations, vocabulary, derivation, semantics

### Этимология и типологические особенности скандинавской лексики в английском языке

#### Резюме

В данной статье рассматривается появление заимствованных слов в английском языке с исторической точки зрения. Известно, что основная причина для заимствования новых слов – это появление новых понятий в словарном запасе языка. В принятии нового понятия для создания новых В VII веке нападения скандинавов на Британские острова усилились, а в 1017 г. Англия подчиняется Королевству Дании. В этот период и датский, и британский народы находились в равном положении в социальном и экономическом отношении. Их язык также принадлежал к семье родственных языков. Слова от скандинавского до древнеанглийского принадлежат самому языку в нем вытеснены слова, а некоторые слова претерпели семантические изменения.

### Etymology and typological features of Scandinavian vocabulary in English

#### Summary

The given article speaks about the relative connection of ancient English and borrowed words from Scandinavian and other western-European languages used in its vocabulary content. In the 7th century, Scandinavian attacks on the British Isles increased, and in 1017 England is subject to the Kingdom of Denmark. During this period, both the Danish and British peoples were on an equal footing socially and economically. Their language also belonged to the family of related languages. Words from Scandinavian to Old English belong to the language itself it has suppressed words, and some words have undergone semantic changes.

RƏYÇİ: filologiya üzrə fəlsəfə doktoru, dosent Nuriyyə Rzayeva



**Kəmalə Sabir qızı Hüseynova, İrada Zahir qızı Vəliyeva<sup>28</sup>**  
**MÜASİR DÖVRDƏ MULTİKULTUREALİZM MÜNASİBƏTLƏRİNDƏ**  
**TƏRCÜMƏ SƏNƏTİNİN ROLU VƏ ƏHƏMİYYƏTİ**  
**(İngilis və Azərbaycan dilləri materiallarına əsaslanaraq)**

Giriş. Məlumdur ki, tərcüməçi şəxsi motivlərə xidmət etmir, sosial sifarişin ondan tələb etdiyi, cəmiyyətin sifariş etdiyi motivlərə hərəkət edir. Rus dilçi alimi A.F.Şiryayevin: fikrincə, tərcüməçi öz fəaliyyəti zamanı şəxsi motivə söykənən tələbatdan çıxış etmir, əksinə onun fəaliyyəti sosial xarakterlidir (1, s. 29).

Bəllidir ki, tərcümə insan fəaliyyətinin qədim bir növüdür. İnsan cəmiyyəti təşəkkül tapandan və insanlar arasında dil müxtəlifliyi yaranandan tərcümə və yaxud tərcüməçilik fəaliyyəti də meydana gəlmişdir.

Qeyd etdiyimiz kimi, tərcümə fəaliyyəti, xüsusilə ötən əsrin sonlarında və iyirmi birinci əsrin əvvəllərində dünyada baş verən ictimai-siyasi dəyişikliklərdən sonra daha da aktuallaşmış, ona qarşı tələbat çoxalmışdır. Elmi-texniki tərəqqinin həyatın müxtəlif sahələrinə güclü təsir etdiyi bir dövrdə elm, mədəniyyət, texnika sahəsində beynəlxalq əməkdaşlıq da güclənmişdir.

Dünyada baş verən misilsiz dəyişikliklər ölkələr və yeni dövlətlər arasında görünməmiş əlaqələrin, müxtəlif dilli cəmiyyət və xalqların bir-biri ilə münasibətlərinin inkişafına güclü təkan vermişdir. Belə bir şəraitdə tərcümənin rolunun artmasını görməmək mümkün deyil. Məhz bu baxımdan tərcümə xalqların və dövlətlərin iqtisadi, siyasi-ictimai, elmi, mədəni-kültüvi və s. münasibətlərinin tərəqqisinə xidmət göstərən bir vasitəyə çevrilmişdir. M.Nağısoylu "Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti" əsərində yazır: "İngilis və Azərbaycan dilləri morfoloji qurumuna görə müxtəlif, fərqli dillərdir: ingilis dili flektiv, Azərbaycan dili isə aqqlütinativ quruluşlu dillərdir. Təbii ki, bu, tərcümə prosesində çətinliklərə səbəb olur. Bu çətinliklər tərcümədə morfoloji transformasiyalar vasitəsilə aradan qaldırılır. Bu məqalədə tərcümə prosesində artikl, cəmiyyət kateqoriyası və nitq hissələrinin transformasiyası nəzərdən keçiriləcəkdir" (2, s. 14-28). İngilis dilində artikl mövcuddur.

Düzdür, bu dildə artikl, məsələn, alman və fransız dillərində olduğu kimi mühüm rol oynamır, lakin, hər halda, bir sıra vəzifələr (funksiyalar), o cümlədən müəyyənlik və qeyri-müəyyənliyi bildirmək üçün ingilis dilində a artikli qeyri-müəyyənlik, the artikli isə müəyyənlik bildirir; məsələn: Give me a book «Mənə kitab (hər hansı bir kitab) ver» deməkdirsə, Give me the book «Mənə, kitabı ver: Mənə bu (o, həmin) kitabı ver» deməkdir. Birinci halda qeyri-müəyyənlik kitabdan, hər hansı bir kitabdan söhbət gedirsə, ikinci halda adresat və adresanta məlum olan kitabdan söhbət gedir.

Azərbaycan dilində artikl yoxdur, lakin Azərbaycan dilində müəyyənlik və qeyri-müəyyənlik anlayışı mövcuddur və ingilis dilindən edilən tərcümələrdə bu nəzərə alınmalıdır.

Rus dilində də müəyyənlik və qeyri-müəyyənlik anlayışı mövcuddur, lakin ingilis dilindən tərcümələrdə bu məsələ Azərbaycan dilinə tərcümədəki kimi mühüm əhəmiyyətə malik deyildir. Məsələn, yuxarıda verilmiş hər iki ingilis cümləsini «Дай мне ту книгу», «Дай мне эту книгу», «Дай мне какую-нибудь книгу» və «Дай мне книгу» kimi tərcümə etdikdə tərcümənin «qrammatikasına» heç bir ziyan dəymir. İngilis dilindən Azərbaycan dilinə, eləcə də Azərbaycan dilindən ingilis dilinə edilən tərcümələrdə «mətnin qrammatikasını» düzgün, adekvat çatdırmaq üçün müəyyənlik və qeyri-müəyyənlik anlayışını mütləq ifadə etmək lazımdır. İngilis dilindən Azərbaycan dilinə edilən tərcümələrdə artiklin mənası müxtəlif vasitələrlə leksik və qrammatik vasitələrlə, söz sırası ilə ifadə edilir, həm də bu zaman müxtəlif transformasiya üsullarından istifadə edilir: forma dəyişikliyi edilə bilər.

Əsas hissə. Azərbaycan dilində artikl kateqoriyası mövcud olmadığı üçün ingilis dilindən tərcümədə artikli əvəz edən leksik vahid artırıla bilər, ingilis dilində artikl müəyyən məna yükü daşımadıqda tərcümədə o buraxıla bilər. Deməli, ingilis dilində Azərbaycan dilinə tərcümədə artiklə münasibətində üç transformasiya üsulundan istifadə etmək olar: əvəzetmə, artırma və buraxma (ötürmə).

a) Qeyri-müəyyənlik artikli. İngilis dilindən qeyri-müəyyənlik anlayışını ifadə etmək üçün a artikli işlədilir. Bu artikl ingilis dilində, əsasən, təsnifləyici funksiya yerinə yetirir: o, əşyanın fərdi səciyyəvi xüsusiyyət və əlamətlərindən asılı olmayaraq əşyanın müəyyən əşyalar sinfinə daxil olduğunu göstərir. Bir sıra halda qeyri-müəyyənlik artikli öz mənasına görə some və any qeyri-müəyyən əvəzliliklərinin mənasına yaxınlaşır.

b) Bu zaman tərcümədə artiklin mənasını mütləq vermək lazımdır. Məsələn: From the anxious depth within her there reawakened the suspicion that the people errand her-mother, father, sister. entangled in a conspiracy «Onun qəlbinin tərəddüdü dərinliklərində yenə belə bir şübhə oyandı ki, onun ətrafındakılar anası da, atası da, bacısı da hansısa sui-qəsdə iştirak edirlər».

Son had ad unreal feeling as if he were passing through the scene in a book (O.Galsworthy). «Conda belə bir qeyri-real hissə oyandı, sanki o, romandan hansısa səhnəni yaşayır».

Bəzən ingilis dilində qeyri-müəyyənlik artikli özünün ilkin one «bir» mənasında işlənir. Belə məqamda artiklin mənası uyğun lekseman artırılması ilə tərcümə edilir. Məsələn: Yet H.Y. (Wells) had not an enemy on earth (Y.B.Shaw) «Lakin Herbertin dünyada heç bir düşməni yox idi». Bəzən qeyri-müəyyənlik artikli söyləmin semantikasını əhəmiyyətli dərəcədə dəyişir. Aşağıdakı iki cümləni müqayisə et:

1) Michael grinned. "You both had a nerve" (Q.Galsworthy). «Maykl güldü», «Hər ikiniz çox həyasızsınız ha».

2) They call it a pact suicide - I couldn't. I haven't the nerve (G.Green). «Bu ikiqat özünəqəsd adlanır. – Mən bacarmaram. Mənim cürətim çatmaz».

28 Azərbaycan Texniki Universitetinin "Xarici dillər" kafedrasının baş müəllimləri. kamalairada@com.ru

c) Müəyyənlik artıqlı. İngilis dilində müəyyənliyi bildirmək üçün the artıqlı işlədilir. Bu artıqlı məhdudlaşdırıcı funksiya yerinə yetirir. Elmi ədəbiyyatda göstərilir ki, the artıqla əşyalar sinfindən əşyanı ayırır, onu özünəbənzərlərdən təcrid edir, konkretləşdirir. Bu artıqlı işarə əvəzliyindən yaranmışdır və bəzən özünün ilkin işarə əvəzliyi mənasını yerinə yetirir.

If he remembered anything, it was the fainty capriciousness with which the gold-haired brown-eyed girl had throated (Q.Galsworthy) «Əgər o, nəyi isə başa düşürdüsə, bu da yalnız qızılı saçlı, qonuz gözlü qızın ona müraciət edərkən dəcəl duruşu idi». Ə.Rəsulov "Tərcümə nəzəriyyəsi müstəvisində İngilis və Azərbaycan dillərinin müqayisəli xüsusiyyətləri məqaləsində yazır: "Tərcümədə nitq hissələrinin əvəzlənməsi morfoloji transformasiyanın ən geniş yayılmış növüdür. Nitq hissələrinin bu cür əvəzlənməsi ingilis və Azərbaycan dilinin müxtəlif qrammatik quruluş tipinə aid olması və sözlərin işlənməsi və birləşməsinin müxtəlif normalarda olmasından irəli gəlir" (3, s. 66-72).

Belə transformasiya ən çox özünü isimlərdə göstərir. Məlum olduğu kimi, ingilis dilində bir sıra isimlər feillərlə omonim fonetik tərkibə malikdir. Belə isimlərin işləndiyi cümlələri Azərbaycan dilinə tərcümə etdikdə isimlər fele transformasiya olunur. Məsələn: You give me food and drink and I'll tell you how to sail the ship (R.L.Stevenson) «Sən mənə yedizdirəcək və icizdirəcəksən və mən sənə gəmini necə idarə etməyi göstərəcəyəm».

Bəzi ingilis dili isimləri isə Azərbaycan dilinə tərcümədə feili isimlərlə və ya məsdərdə transformasiya olunur. Məsələn: Should she go to the airport for a showdown with mal, as she had considered caroler (A Hailey) «Qız əvvəlcə qərara aldığı kimi, mənimlə danışmaq üçün aeroporta getsinmi?»

Tərcümədə isimlərin başqa nitq hissələrinə transformasiyası məsələsi Azərbaycan dilində araşdırılmamışdır. Rus dilçiliyində N.N.Nesterenko C.Golsiorsinin "Forsaydlar haqqında saqu" əsərinin ingilis dilindən rus dilinə edilmiş tərcüməsi əsasında isimlərin başqa nitq hissələrinə transformasiyası məsələsini geniş surətdə araşdırmışdır. O yazır ki, tərcümədə isimlərin başqa nitq hissələri ilə əvəzlənməsi geniş yayılmışdır. Əsərin rus dilinə tərcüməsini orijinala müqayisə edərək o qeyd edir ki, ingilis dilində kökü feil olan sifətlərdən əmələ gəlmiş isimlər rus dilində (isimlərdən əlavə) feil, feili sifət, sifət nitq hissələri ilə əvəz edilmişdir. Tərcümədə transformasiya hadisəsi özünü ən çox əvəzliliklərdə göstərir. Məlum olduğu kimi, ingilis dilində üçüncü şəxs təkdə əvəzliyin üç tipi vardır.

Dilşünas alim A.V.Fyodorovun fikrincə, tərcümənin məqsədi xarici dili bilməyən oxucuya, dinləyiciyə rast gəldiyi mətnlərdə, şifahi nitqdə başa düşmədiyi söz və ifadələri izah etmək, onları yaxından tanış etməkdir.

Digər dilşünas alim Y.İ. Reçker tərcüməyə aşağıdakı kimi tərif vermişdir: «Tərcümə məzmun və üslubu saxlamaqla əslin dəqiq və düzgün verilməsidir. Bununla da tərcümə ilə nəql bir-birindən fərqlənir. Məzmun və üslubun tərcümə olunan dilin əsasında qorunub saxlanması tərcümə üçün ən vacib amildir».

Məşhur tərcüməçi A.D.Şveytser tərcüməni dillər və mədəniyyətlər arasındakı kommunikasiyada bir istiqamətli və iki fazalı proses adlandırır və bu prosesdə tərcümə nəticəsində ilkin mətndən ikinci mətn doğulur. Həmin ikinci mətn birinci mətni və yaxud sözü əvəz edir. Belə bir ümumiləşdirici fikir vardır: tərcümə eyni dildə danışmayan insanlar arasında ünsiyyət yaratmaq tələbatından doğur. F.Vəlixnov "Azərbaycanda tərcümə tarixi" kitabında qeyd edir: "Deyilənləri ümumiləşdirsək, tərcümənin kompleks proses olması qənaətinə gəlmiş olarıq. Bizim fikrimizcə, əsildə (orijinalda) olan fikrin düzgün və dəqiq verilməsi və ya ötürülməsi zamanı təkcə sözün və ya ifadənin qarşılıqlı variantını tapmaq kifayət deyildir. Burada tərcüməçi həm də həmin söz və ifadələrin qrammatik, orfoqrafik, fonetik, qrafik, leksik-semantik əlamətlərinə diqqət yetirməli, mənbə dilin üslubi xüsusiyyətlərini də nəzərə almalıdır" (4, s. 114-120).

Tərcümə dəqiq və dolğun ifadəni sevdir, bir dildən başqa dilə ötürülən fikri, ifadəni, sözü tərcümə edilən dilin bütün normalarına uyğunlaşdırmaq tərcümənin nə qədər çətin proses olduğunu göstərir.

Bu qəbildən yanaşsaq, son illər mətbuat dilində yer alan çoxsaylı yeni termin-söz və ifadələrin mənimsənməsi və alınması prosesində, onların yeni məna çalarlarının meydana çıxmasında tərcümənin birbaşa rolu var və məhz buna görə də tədqiqat işində tərcüməyə üstünlük verilmişdir. Dilçi alimlərdən bir qrupu bu fikirdədir ki, qəzetlərin dilində rast gəlinən əcnəbi termin-sözlərin tərcüməsi zamanı məzmunun müəyyən mənada saxlanması vacibdir. S.Barxudarova görə, ümumiyyətlə, «tərcümə təkcə orijinalda verilən mətnin üzünün köçürülməsi demək deyil, o, həm də orijinalın necə ötürülməsi deməkdir».

Yazılı tərcümədə mətnin məzmunu daha çox informasiyalı olur. Mətdaxili termin-sözlərin tərcüməsi prosesində biz iki mərhələ müəyyən edirik:

- Yeni termin-sözün mətn daxilində mənasının izahı;
- Mənanın tərcümə vasitəsilə ötürülməsi

Fikrimizcə, ikinci mərhələ sırf texniki məsələdir, bu məsələni tərcüməyə müvafiq gələn metodlarla həll etmək olar. «Mətn» anlayışı dedikdə biz nəyi nəzərdə tuturuq? Şərti olaraq mənbə dildəki mətdə verilən termin-söz və ifadələri daha yaxşı anlamaq üçün mətni iki növə bölürük:

- Dar çərçivəli mətn-mikromətn.
- Geniş həcmli mətn-makromətn.

İngilis mənşəli yeni termin-söz və ifadələr neologizmlərdən (burada yeni anlayış nəzərdə tutulur) fərqli olaraq bir qayda olaraq mənbə dildəki mövcud söz və morfemlərin bazasında yaranır. Bu söz və morfemlərin təhlili tərcüməçiyə termin-sözlərin mənasının izahında ciddi kömək göstərə bilər. Bunun üçün ingilis dilinin sözdüzəltmə xüsusiyyətlərini bilmək vacibdir. Biz bu barədə alınmaların mənimsənmə səviyyələri bölməsində ətraflı danışmışıq. Lakin bu məsələ ilə bağlı təkcə bunu əlavə etmək istərdik: ingilis dilinin sözdüzəltmə xüsusiyyətlərindən biri də dildə mövcud olan yeni alınma termin-sözə əlavə məna verilməsidir.

Nəticə. Beləliklə, ingilis dilinin köməkçi dil vasitələri ilə “albalı və giləs” arasında olan fərqi, yaxud “göy rəng və mavi rəng” arasında dəqiqləşdirmək olar. Ancaq belə bir diferensiasiya növünə ehtiyac olmayan halda ingilis dili oxucunun sərəncamına semantiki bölünməyən “cherry, blue” verir. Belə ki, azərbaycan dilindən ingilis dilinə “əl” tərcümə olunan zaman hər dəfə “arm” and “hand” arasında seçim etmək lazımdır. Məs: O, əlində kitab tutmuşdur cümləsində “hand” sözünün istifadəsini tələb edir. Lakin “O, əlində (qucağında) uşağ tutmuşdur” cümləsi isə “arm” sözünün istifadəsini tələb edir. “O əlindən yaralanmışdır” belə tərcümə oluna bilər – He was wounded in the arm.

Tərcümə üçün çoxmənalılıq kimi, belə hal o mənada, çətinlik törədir ki, semantik cəhətdən diferensial olmayan sözün verilməsi zamanı, mümkün olan uyğunluqlar arasında seçim aparmaq lazımdır.

#### Ədəbiyyat

1. A.F.Şirayev: Введение в языкознание. Ленинград: Наука, 2009, с. 29
2. Nağısoyly M. Orta əsrlərdə Azərbaycan tərcümə sənəti. Bakı, 2000, s.14-28
3. Rəsulov Ə. Tərcümə nəzəriyyəsi müstəvisində İngilis və Azərbaycan dillərinin müqayisəli xüsusiyyətləri. Bakı, 2007, s. 66-72
4. Vəlixnov F. Azərbaycanca tərcümə tarixi. Bakı, 199, s. 114-120

Açar sözlər: İngilis dili, tərcümə, xalqlar və dövlətlər, tərcümə fəaliyyəti, əks-tərcümə

Key words: English, translation, peoples, states, activities of the translation, contrary translation

Ключевые слова: английский язык, перевод, народы и государства, переводческая деятельность, обратный перевод

## THE ROLE AND IMPORTANCE OF THE ART OF TRANSLATION IN THE RELATIONSHIP OF MULTICULTURALISM IN THE MODERN AGE

### Summary

Translation has always played an important role in the historical development of peoples and countries, in the progress of cultures and languages. Translation services are still used in our century, and today translation has become almost as important as one of the means of communication that brings people, their cultures, economic and social lives together. Translation also serves as a means of international cooperation between countries and states.

The article analyses the morphological transformation in the process of translation from English to Azerbaijani, also analyses transformation of article and parts of speech, also investigates the category of quantity in the English and Azerbaijan language.

## РОЛЬ И ЗНАЧЕНИЕ ИСКУССТВА ПЕРЕВОДА В ОТНОШЕНИИ МУЛЬТИКУЛЬТУРНОСТИ В СОВРЕМЕННОЕ ВРЕМЯ

### Резюме

Перевод всегда играл важную роль в историческом развитии народов и стран, в прогрессе культур и языков. Переводческие услуги все еще используются в нашем веке, и сегодня перевод стал почти таким же важным, как одно из средств коммуникации, которое объединяет людей, их культуры, экономическую и социальную жизнь.

Перевод также служит средством международного сотрудничества между странами и государствами.

В статье анализируется морфологическая трансформация в процессе перевода с английского на азербайджанский язык, также анализируется трансформация артикля и частей речи.

RƏYÇİ: filologiya elmləri doktoru, dosent Yusif Süleymanov

**Aysu Məhəmmədli qızı Hüseynli<sup>29</sup>, Rəfiq Cəfər oğlu Cəfərov<sup>30</sup>**  
**ÜMUMDİLÇİLİK SİSTEMİNDƏ DİALEKTİZMLƏRİN DİLİN LÜĞƏT**  
**TƏRKİBİNİN ZƏNGİNLƏŞMƏSİNDƏ ROLU HAQQINDA**  
**(İngilis və Azərbaycan dilləri materialları əsasında)**

Giriş. Dil ona olan tələbatı yerinə yetirmək və insanlar arasında ünsiyyət vasitəsi olmasını qoruyub saxlamaq üçün öz daxilində daim yenilənmələrlə müşahidə olunur. Ədəbi dilin formalaşmasında bir sıra faktorlar əhəmiyyət daşıyır ki, bunlardan da birinci olaraq dialekt faktorunu qeyd etmək olar. Ədəbi dil daim dialektlərlə üzvi şəkildə əlaqəli olur. Dialektlər ədəbi dilin zənginləşməsində mühüm əhəmiyyət daşıyır. Belə ki, ədəbi dil inkişaf etdikcə ona lazım olan sözləri əldə etmək üçün daim dialektlərdən faydalanır və özünü zənginləşdirir. Ədəbi dili dialektə təsəvvür etmək qeyri-mümkündür. Dil, tarixi hadisə olduğu üçün onun daxilində dəyişikliklər baş verir. Dəyişiklik dedikdə bunun dilin tam olaraq yeni formaya keçməsi kimi başa düşülməsi düz olmaz. Zamanla dildə olan bir norma öz yerini digər bir normaya verir. Bu proses zamanı dialekt faktoru xüsusi rol oynayır. Hər bir ədəbi dilin əsas qida mənbəyi dialektlərdir. Ədəbi dildə norma anlayışı seçmə əməliyyatının aparılması üçün dildə olan variantların olması ilə əlaqədardır. Əgər variantlar mövcud deyilsə, o zaman hər hansı bir normadan söhbət açmağa ehtiyac qalmır. Norma problemi o halda meydana gəlir ki, dil sistemində eyni hadisənin istifadəçisi olan variantlar mövcud olsun. Dildə bu variantlılığın əsas mənbəyi kimi dialektlər çıxış edir.

Əsas hissə: İngilis dili, demək olar ki, bütün ölkələrdə tədris olunur. Onun beynəlxalq səviyyədə işlədilməsi bir dil kimi ən çox tələb olunan tədris fəninə çevirmişdir. Əlbətdə, ingilis dili dünyaya yayıldıqca həm leksik tərkibi artır həm də dialektlərə bölünür. Bu gün sizlərə İngilis dilində olan bütün dialektlərin siyahısını təqdim edirik.

Bildiyiniz kimi, ingilis dilinin çoxlu dialektləri mövcuddur. Bunun səbəbi olaraq Britaniya imperiyasının öz ərazisinin genişləndirilməsi və ABŞ dövlətinin dünyada olan nüfuzu göstərilə bilər.

Dünyada ingilis dilinin ən geniş yayılmış dialekti – britan dialekti, ikinci yerdə isə — amerikan dialektidir.

Dünya əhalisinin İngilis dilini doğma dil kimi danışan 70%-i ABŞ-da yaşadığı üçün, tədricən məhs bu dialekt (amerikan) dünyaya yayılaraq öz dominantlığını alır və əksər tədris ocaqlarında tədris olunur.

İngiltərə dialekti:

Kokni (Cockney) — Londonda istifadə olunan və qədim olan dialektidir. Skauz — Liverpul əhalisinin dialekti; Cordi — Nor-tumberlənd əhalisinin dialekti; Şərqi İngiltərə Birminqəm (Brummy, Brummie); Kornval (Cornwall); Kamberlənd (Cumberland)

Mərkəzi Kamberlənd (Central Cumberland) Devonşir (Devonshire) Şərqi Devonşir (East Devonshire) Dorset (Dorset)

Təmiz Yorkşir (Craven Yorkshire); Şimali Yorkşir (North Yorkshire)

Şeffild (Sheffield Yorkshire); Qərbi Yorkşir (West Yorkshire)

Şotlandiya, Uels və İrlandiya dialektləri

Şotlandiya Düzü (Lowland Scottish) — bu dialekt hətta ayrıca dil kimi də götürülür.

Edinburq (Edinburgh) — Şotlandiya Düzü (Lowland Scottish) dialektinin bir növüdür.

Amerika ingiliscəsi; Afro-amerika ingiliscəsi; Çikano; Standart Amerika dialekti

Şimalşərq dialektləri (Northeastern dialects); Boston dialekti; Vermont dialekti

Dialektlərdən danışarkən onların normasız mövcud olmasını demək yalnız olar. Dialektlərin də özünəməxsus normaları vardır. Ünsiyyətin anlaşılıqlı olması üçün ədəbi dildə olduğu kimi, dialektlərdə də normalar vardır. Demək olmaz ki, dialekt üçün norma xarakterik deyil. Normal, maneəsiz anlaşılan ünsiyyətin mümkünlüyü üçün dialektlərdə də norma mövcuddur, lakin ədəbi dil normasından fərqli olaraq, bunlar ənənə ilə qorunur, şüurlu surətdə seçilmir və yazıya alınmır. Ədəbi dili dialektlərdən fərqləndirən cəhətlərdən biri də, onun normalalarının şüurlu olaraq seçilməsidir. Yazı meydana gəldikdən sonra ədəbi dilin normaları sabitləşməyə başlamış və yazı vasitəsilə qorunub saxlanılmışdır. Belə demək olar ki, yazının meydana gəlməsindən sonra dialektlərlə ədəbi dil arasında olan nisbi sərhəd getdikcə möhkəmlənməyə başlamışdır.

M.Cəfərzadə "Azərbaycan dilinin dialekt sintaksisi" əsərində yazır: "Ədəbi dilin formalaşmasında müəyyən bir dialekt əsas baza kimi çıxış edir. Lakin bu o anlama gəlmir ki, həmin dialektlə ədəbi dil tam olaraq eyni məzmun daşıyır. Bu haqda danışarkən M.Cəfərzadə bunu aşağıdakı kimi geyd etmişdir: "Bu linqvistik yox, ictimai-siyasi xarakterli şəraitdən aslıdır, yəni ədəbi dilin yarandığı anda xalqın mədəni və ictimai-siyasi həyatında aparıcı rolunu hansı dialektin nümayəndələrinin oynamasından aslıdır. Ədəbi dil normaları xalqın ümumi istifadəsi üçün tam anlaşılıqlı bir formada yaradılır. Əgər burada hansısa bir dialektin üstünlüyünə yol verilsə, digər qrup insanlar bu dialekt faktörünü anlaması üçün çətinliklər yaranacaqdır. Ədəbi dilin formalaşmasında mərkəz dialekt faktorunun əsas rolunu malik olması fikrini M.Cəfərzadə sonra qeyd edir: "Ədəbi dilin əsasında durmaq ruhunda mübarizədə mədəni-iqtisadi baxımdan yüksək olan rayonun dialekti qalib gəlir" (1, s. 47). Fərqli dövrlərdə ədəbi dilin əsasını başqa-başqa dialektlər təşkil edə bilər. Lakin taixi şəraitin dəyişməsi ilə bağlı olaraq ədəbi dilin əsasını təşkil edən mərkəz dialekt də dəyişir. Azərbaycan ədəbi dilinin formalaşmasında da bu fikirlər mövcuddur. "Azərbaycan ədəbi dili XIII-XIV əsrlərdə Şirvan dialektinə, XV-XVII əsrlərdə Təbriz dialektinə, XVIII əsrdə Qarabag dialektinə, XIX-XX əsrlərdə isə bütün dil nümayəndələrinin daxil olduğu Bakı şəhəri əhalisinin danisigina istinad etmişdir. Bu

<sup>29</sup> Azərbaycan Dillər Universiteti. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində. "Xarici dillər" kafedrasının müəllimi. aysuhuseynli@mail.ru

<sup>30</sup> Azərbaycan Texniki Universiteti. "Humanitar fənnlər" kafedrası. Filologiya üzrə fəlsəfə doktoru, dosent ceferovrefig@com.ru

heç də Azərbaycan ədəbi dilinin müəyyən zaman çərçivəsində tam olaraq yalnız bir dialektin əsasında faliyyət göstərməsi və normaların həmin dialekt əsasında mövcud olması demək deyildir. Ədəbi dil öz normalarını yazıda möhkəmləndirir və qoruyur. Əgər ədəbi dil yazıda öz əksini tapmazsa, dildaxili və dilxarici təsirlərin davamlı təsirinə məruz qalaraq tez-tez dəyişikliklərə məruz qalacaq və ünsiyyət üçün çətinliklər yaratmış olacaqdır. "Ədəbi dildə sabitliyin təmin olunması normativ xüsusiyyətlərin yazıya alınması ilə mümkündür. Belə ki, ədəbi dil norması nə qədər sabit olsa da, tarixi kateqoriya olduğu üçün dəyişir ədəbi dildə normanın möhkəmlənməsi və hamı üçün vacibliyi prinsipinin təmin edilməsində yazının rolu əvəzsizdir." Bu nümunələrin yazıya köçməsi də ədəbi dilin qərb dialekti əsasında inkişafına təkan vermişdir. Normalar öz əksini yazıda tapdıqca daha da möhkəmlənməyə başlamışdır. Məsələn:

Dost dostun yolunda düşər ziyana, İgid gərək tab gətirə dayana. M. P. Vaqif

Qatar-gatar olub qalxıb havaya, Nə çıxıbsız asimana, durnalar! M. V. Vidadi

Azərbaycan ədəbi dilinin dialekt əsasında formalaşma fikrini əsaslanaraq demək olar ki, müasir Azərbaycan ədəbi dilinin formalaşmasında Bakı-Şamaxı dialekti mərkəz mövqeyində durmuşdur. XIX əsrdə paytaxtın Şamaxı şəhəri olması və Şamaxı zəlzələsindən sonra paytaxtın Bakı şəhərinə köçməsi bu işdə iqtisadi mərkəz kimi Bakı şəhərinin rolunu artırmışdır. Buna görə də, bütün dialektlərə mənsub insanların bura axın ilə Bakı şəhəri dialektlərin cəmlənməsi mərkəzinə çevrilmişdir.

Ə.Dəmirçizadə "Azərbaycan dili orfoepiyasının əsasları" kitabında yazır: "Bununla yanaşı Bakı ictimai-siyasi mərkəzə çevrilərək ədəbi dilin yeni mərhələsinin formalaşması üçün şərait yaratmışdır. Bu dövrdə mətbuatın inkişafı ədəbi dilin normalarının sabitləşməsinə kömək etmişdir. Mətbuatın yaranması ilə dialektlərdən gələn norma variantları üzərində seçmə əməliyyatı genişlənmiş və münasib variant yazıya gətirilərək daha da möhkəmlənmişdir. Ədəbi dilimizin Bakı dialekti əsasında formalaşmasına müxtəlif yanaşmalar vardır. Ə.Dəmirçizadə bu haqda yazarkən fikrini belə qeyd etmişdir: "Milli ədəbi dilimiz Şamaxı-Bakı dialekti əsasında formalaşmış..., Şamaxı-Bakı dialekti ətrafında təmərküzləşərək hər bir dialekt bu prosesə müəyyən pay verib və inkişaf edən milli dili zənginləşdirib. Lakin bu fikri tam olaraq dəstəkləməyən alimlər də olmuşdur. Onların fikrincə ədəbi dilimiz Bakı dialekti əsasında formalaşmamışdır. Həmin dövrdə Bakıda mərkəzləşmə olduğundan bura toplaşan əhali öz dialektlərini buraya gətirmiş və burada bütün dialektlər üzərində seçmə əməliyyatı aparıldıqdan sonra norma səviyyəsinə salınmışdır" (2, s. 35).

Azərbaycan dialektləri qərb, şərq, şimal və cənub qrupu olmaqla dörd yerə ayrılır. Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri; şərq qrupuna Qazax, Qarabağ, Gəncə dialektləri qərb qrupuna; Şəki və Zaqatala-Qax dialektləri- şimal qrupuna; Naxçıvan, Ordubad, İrəvan dialektləri isə qərb qrupuna daxildir. Hər bir qrupun özünəməxsus fonetik, leksik, qrammatik xüsusiyyətləri vardır və onların formalaşmasında mühüm əhəmiyyət daşıyırlar. Hər bir qrupun özünəməxsus xüsusiyyətləri ədəbi dilin normalarının formalaşmasına xidmət edir. Onlar hamısı ədəbi dilin zənginləşməsinə eyni işi görmüş olurlar

E.Əzizov "Azərbaycan dilinin tarixi dialektologiyası" kitabında qeyd edir: "Ədəbi dilin zənginləşməsində onun leksik tərkibində mühüm əhəmiyyətli dəyişikliklər, yeniliklər özünü dilin lüğət tərkibində göstərir. Dilin lüğət tərkibi çox dəyişikliyə məruz qalır. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq dilin lüğət tərkibi də əsaslı dəyişikliyə məruz qalır. Dilin lüğət tərkibi onun fonetik və qrammatik normalarına nisbətən onun tərkibinə daxil olan sözlərin bura qəbulunu heç də kor-korana deyil, onun leksemləri müəyyən normalarla tənzimlənir. Bu proses zamanı dilin qrammatik, fonetik normaları olduğu kimi ədəbi dilə qəbul olunan sözləri dilin daxili qanunları ilə uyğunlaşdıraraq işlədirlər və onlardan dil üçün faydalı olanlarını dilə qəbul edirlər və onlar norma hüququ qazanmış olurlar. Bu zaman dila lazım olmayanları seçmə əməliyyatından sonra dildən kənar saxlayırlar" (3, s. 178). Dilin lüğət tərkibinin zənginləşməsi iki yolla; a) dilin daxili imkanları hesabına, və b) alınmalar hesabına zənginləşdirilir. Ədəbi dilin dildaxili imkanlar hesabına zənginləşmə yollarından biri də onun dialektlərin ədəbi dillə əlaqəli olması ilə bağlıdır

M.İslamov "Azərbaycan dilinin Nuxa dialekti" əsərində qeyd edir ki, "Dialektlərdən ədəbi dilə gələn sözlərin böyük bir qismi alınma terminlər vasitəsilə gələn sözlər olsa da, əsasən dialektlər vasitəsilə elmi dilə daxil olmuşdur. Bu prosesdə Həsən bəy Zərdabinin faliyyətini xüsusi qeyd etmək lazımdır. Onun təsis etdiyi "Əkinçi" qəzetinin səhifələrində çoxlu sayda terminlər dialektlərdən ədəbi dilə gəlmişdir: Məs: yatalaq, yağışölcən, tullama, soyuq yer və s. (4, s. 164). Məlumdur ki, dildə işlənən ədatlar nitq zamanı ayrı-ayrı sözlərin və ya bütöv cümlənin təsir gücünü artırmaq məqsədilə işlədilir. Əgər nitqimizdən ədatları çıxarsaq, cümlənin məzmunu qalar, amma məna zəifləyər, canlılıq, obrazlılıq itər. Məs.: "Artıq iş-güc vaxtıdır", "Mən də elə sən deyəni deyirəm", "Mən ki gözəl deyildim", "Gəlsənə bizə gedək" cümlələrindən artıq, elə, ki, "gəl" sözüne bitişik "sənə" ədatlarını işlətməsək, "İş-güc vaxtıdır", "Mən də sən deyəni deyirəm", "Mən gözəl deyildim", "Gəl bizə gedək" cümlələri elə əvvəlki məzmununda qalmış olacaq. Lakin ədatların cümlədə işlənməsi nitqin daha da səlistləşməsinə, fikrin daha dəqiq ifadə olunmasına, dinləyiciyə daha tez, ekspressivlik cəhətdən effektiv çatmasına kömək edir

Termin yaradıcılığında dialektlərin əhəmiyyətindən danışarkən Ə.Ə.Orucov belə qeyd edir: "Termin yaradıcılığında dialekt leksikasını ifadə edərkən üstünlüyü nəzərdə tutulmuş təsərrüfat sahəsi cəhətdən səciyyəvi olan rayonun dialektinə vermək lazımdır" (5, s. 13).

Nəticə. Səməd Mənsurun bir beytinə şeirlərində bizim dövrümüzdə yaşamış şairin işlətdiyi zövqi-səfa, darifəna, misrəi-naz, rəhmətini ziyadə eylə, qəbr içrə, lütfə fəraz et kimi söz və söz birləşmələri müasir gənclərə heç də tam aydın deyildir. XX əsrdə qəzəl janrında özünə böyük nüfuz qazandıran Ə.Vahidin şeirləri, demək olar ki, onunla bir dövrdə yaşamış S.Mənsurun bir misrası ilə daha çox diqqəti cəlb edir. "Naz et mənə, ey sevgili canan, mənə naz et" misrası həm anlaşılıqlığına görə, həm də ağıla və qulağa xoş təsir göstərən parlaq, bəlkə də müdrik fikir kimi şeiri əsl sənət nümunəsinə çevirmişdir.

Elm, təhsil ağı, istedadı, müdrikliyi cılalayıb ona fikri dərinlik versə də, oxucuları, dinləyiciləri cəlb etmək məqamında gözlənilməz ifadə tərzı, söz oyunu, epitetlər insana böyük zövq verir.

Dialektlərlə ədəbi dil sintaktik quruluş cəhətdən bir-birinə yaxın olduğundan burada variantlar az sayda mövcuddur, dildə seçmə əməliyyatına və normaların dəyişməsinə səbəb olur. Azərbaycan dili dialektlərində sintaktik cəhətdən böyük bir fərq mövcud deyildir. Lakin bununla yanaşı, müəyyən sintaktik fərqlilik özünü göstərməkdədir. Bu cəhətdən dialektlərdə olan təyini söz birləşmələrində ədəbi dillə müqayisədə müəyyən fərqlər özünü göstərir.

#### ƏDƏBİYYAT:

1. Cəfərzadə M. Azərbaycan dilinin dialekt sintaksisi. Bakı, nəşr. səh 47
2. Dəmirçizadə Ə. Azərb. dili orfoepiyasının əsasları. Bakı: Maarif, 1969, səh. 35
3. Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Dialekt sisteminin təşəkkülü və inkişafı. Bakı: BDU, s. 178.
4. İslamov M. Azərbaycan dilinin Nuxa dialekti. Bakı: AM EA, 1968, s. 164
5. Orucov Ə.Ə. Termin yaradıcılığında dialekt leksikası. Bakı, Maarif, s. 13

Açar sözlər: ədəbi dil, norma, dialekt, fonetik norma, leksik norma, sintaktik norma

Ключевые слова: Литературный язык, нормы, диалект, фонетическая норма, лексическая норма, синтаксическая норма

Key words: Literary norms, norms, phonetic norm, lexic norm, syntactic norms

### **О роли диалектики в общезыковой системе в обогащении языкового состава**

#### **Резюме**

В статье рассказывается об описании литературного языка и фактора диалекта в формировании литературного языка. Также затронута тема, как проведен процесс выбора между диалектами и литературным языком.

В статье помимо вышеуказанного ещё рассмотрено историческая путь Азербайджанская диалектологию. Без исключение точный, западный, южный или северный диалекты имеет важную значение для нормативы литературного языка. Диалекты постоянно играют важную роль в развитии литературного языка.

#### **On the role of dialectics in the general language system in enriching the language composition**

#### **Summary**

The influence of a dialect factor in the formation of literary language. disputed in the article. Also how the choice process among dialects aliteracy language must be carried is considered.

Beside phonetic, lexic departments of dialects, the syntactic one is also touched. In the formation of the literar. Language, talked about the four dialect of our language and their particularities In addition to these, the historical way of Azerbaijan dialectology has been examined.

Rəyçi: Filologiya elmləri doktoru, dosent Yusif Süleymanov

**Nuriyyə Əsgər qızı Rzayeva<sup>31</sup>**  
**MÜASİR İNGİLİS DİLİNDƏ FEİLİN INFINITIVE FORMASI VƏ ONUN**  
**AZƏRBAYCAN DİLİNDƏ İFADƏ ÜSULLARI**

Giriş. İngilis dilində feili birləşmələrin növləri geniş və rəngarəngdir. Əsas hissəsi feil olan bu birləşmələrin quruluşu müəyyən dərəcədə feilin xüsusiyyətlərindən onun təsirli ya təsirsiz olmasından asılıdır.

İngilis dilində feili birləşmələrin əsas iki növü var:

1) ikinci elementi feil olan (feilin şəxssiz formaları - məsdər, cerund, feili sifət);

2) ikinci tərəfi feil olmayan feili birləşmələr. Birinci növ feili birləşmələr ikinci növ feili birləşmələrə nisbətən daha çox işlənir. Onlardan biri məsdər tərkibləridir. Məsdərdən əvvəl işlənərək, məsdərlə sintaktik əlaqəyə girən sözlər məsdər tərkibləri adlanır və onlar sadə cümlənin tərkib hissəsi olaraq, onun mürəkkəb bir üzvü vəzifəsində işlənir.

Rodinov A.F. "Variants in current English Grammar" kitabında yazır: "Məsdər tərkibləri mənalarına görə budaq cümlələrə çox yaxındır və bu yaxınlığın nəticəsidir ki, məsdər tərkibləri çox vaxt Azərbaycan dilində budaq cümlə kimi izah edilmişdir. Lakin budaq cümlənin və tərkiblərin tədqiqi göstərdi ki, budaq cümlə ilə tərkib iki ayrı-ayrı sintaktik kateqoriyadır. Bunlar olsa olsa bəzi hallarda bir-birinin sintaktik sinonimi hesab edilə bilər. Yəni eyni bir fikiri müxtəlif sintaktik formalarla - ya içərisində tərkib olan sadə cümlə ilə, ya da tərkibində budaq cümlə olan mürəkkəb cümlə ilə ifadə etmək olar. Məsələn: I saw Helen say something to her sister cümləsini I saw that Helen said something to her sister şəklində vermək olar. Hər iki halda cümlənin mənası dəyişmir. Yəni Mən Helenin bacısına nəse dediyini eşitdim. Mən eşitdim ki, Helen bacısına nəse dedi. Məsdər tərkibləri iki sözdən ibarət olub, cümləyə bir sintaktik vahid kimi daxil olan xüsusi birləşmələrdir (1, p. 41-48).

Əsas hissə. Birləşmənin birinci tərəfi şəxs və ya əşya bildirir, ikinci tərəfi isə həmin şəxs və əşya haqqında məlumat verir. Belə birləşmələr ona görə xüsusi birləşmələr adlanır ki, məsdərlə başqa sözlərin əlaqələnməsindən əmələ gələn bir çox birləşmələr də var, lakin bu birləşmələrdə məsdərin subyektivi olmur. Özünün ayrıca subyektivi olan birləşmələr məsdər tərkibləri özünün ayrıca subyektivi olmayan başqa sözlərə məsdərin əlaqəsindən əmələ gələn birləşmələr isə məsdər birləşmələri adlanır.

1) Mothers never allow their children to play with matches

Müasir ingilis dilində işlədilən tamamlıq-məsdər tərkibi Azərbaycan dilinə ya (1) feili isim və ya məsdər tərkibi, ya da (2) tamamlıq budaq cümləsi vasitəsilə tərcümə olunur. Məsələn: I saw the boy play in the yard - (1) Mən oğlanın həyətdə oynamasını (oynamağını) gördüm. (2) Mən gördüm ki, oğlan həyətdə oynayır.

Mübtədə-məsdər tərkibi (The Subjective Infinitive Construction)

Müasir ingilis dilində bəzən cümlə ümumi halda olan isim (yaxud adlıq halda olan əvəzlik) məsdərlə sıx sintaktik əlaqəyə girərək tərkib yaradır.

Məsələn; The girl (she) was seen to study. Bu tərkib cümlədə sintaktik vahid kimi çıxış edir və mürəkkəb mübtədə funksiyası daşıyır.

Mübtədə məsdər tərkibi dildə mövcud olan bir qrup feillərlə həmişə məhcül növdə işlənir. Bunlar aşağıdakılardır: 1) hissi qavrayışı ifadə edən to see, to hear, to feel və s. They were seen to descend the hill; 2) aqli fəaliyyət ifadə edən to know, to think, to consider, to suppose, to believe və s. He was known to be a well-known writer 1) to say, to report fəllər ilə, məsələn: The tourists are said to arrive at dawn

2) to be likely, to be certain, to be sure fəllər ilə məsələn He is sure to return soon

They are likely to marry; Alice Machein. "Reference Guide to English." məqaləsində yazır: "Müasir ingilis dilində işlənən mübtədə - məsdər tərkibi Azərbaycan dilinə adətən (1) təsirlik halında isim (yaxud əvəzlik) və feili sifət, yaxud (2) yiyəlik halında isim (yaxud əvəzlik) və təsirlik halında olan feili sifət vasitəsilə tərcümə edilir. Bu halda cümlənin mübtədəsi qeyri-müəyyən şəxslidir (2, p. 66-72). Məsələn: The children (they) were seen to play in the garden

Uşaqları (onları) bağda oynayan gördülər. Uşaqların (onları) bağda oynadığını gördülər. For sözlü məsdər tərkibləri (The For-to-Infinitive Construction); Bu tərkib ümumi halda olan isim (yaxud obyekt halda olan şəxs əvəzliyi) və məsdərdən ibarət olur. Bu tərkibi səciyyələndirən əsas xüsusiyyət ondan ibarətdir ki, onun qarşısında həmişə "for" sözlü işlədilir. Buna görə də ona sözlü məsdər tərkibləri deyilir.

Məsələn: It is necessary for Jane(her) to learn the English languages properly. Bu tərkib cümlədə bir sintaktik vahid kimi çıxış edir və aşağıda sintaktik funksiyalarda işlənir. Mürəkkəb mübtədə məsələn: For you to work as an interpreter is necessary It is necessary for you to work as an interpreter

1) mürəkkəb predikativ, məsələn: The best thing will be for you to find a job

2) mürəkkəb tamamlıq, məsələn: Everybody waited for the head of the family to speak first

3) mürəkkəb təyin funksiyasında, məsələn: This is a book for you to read and to remember 5) mürəkkəb zərflilik, məsələn: I stepped aside for him to pass

For sözlü məsdər tərkibi Azərbaycan dilinə ya (1) sözbirləşməsi, ya da (2) budaq cümlə vasitəsilə tərcümə edilir. Məsələn: For you to go into details is not necessary; Sizin məsələnin təfərrüatına getməyiniz vacib deyil (Vacib deyil ki, siz məsələnin təfərrüatına gedəsiniz)

31 Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Texniki Universiteti. "Xarici dillər" kafedrasının dosenti.nuriyarzaeva@com.ru

Mütəxəssislər qeyd edirlər ki, xəbər həm birinci, həm də ikinci(dübarə) ola bilər. Birinci xəbər mübtədə kimi verilmiş əşyanı xarakterizə edir, ikinci xəbər isə mübtədə kimi verilmiş əşyanı bilavasitə deyil, yəni başqa şəxslərin fikri ilə, qavrayışları ilə xarakterizə edir.

Məsələn: 1) He knows it - birinci dərəcəli xəbər O bunu bilir

2) He is said to know it (ikinci xəbər) Deyirlər ki, o, bunu bilir.

Daha sonra dilçi alimlər qeyd edirlər ki, (ikinci) dübarə xəbər daha çox sözbirləşməsi ilə ifadə olunur. Bu sözbirləşməsinin birinci elementi xəbər formasında olan (predikativ formada) feil məchul növdə hər hansı bir şəxsin fikrini, təsəvvürünü, təsirini bildirir. İkinci element isə məsdər və ya feili sifət, bəzəndə başqa nitq hissəsi xəbərin əsas məzmununu ifadə edir. Müasir ingilis dilində komponentləri mübtədə ilə xəbərin daxili əlaqəsi kimi başa düşülən məsdər tərkibləri aşağıdakılardır:

1) Tamamlıq. Tamamlıq-məsdər tərkibi (The objective-with-the-Infinitive Construction);

2) mübtədə-məsdər tərkibi (The objective-with-the-Infinitive Construction Subjective Infinitive Construction);

3) for sözlü məsdər tərkibi (The For-to-Infinitive Construction);

Bu tərkiblərin hər üçüdə hərəkət və onun subyekti haqqında məlumat olur. Baxmayaraq ki, tərkiblərin tərəfləri arasındakı əlaqə mübtədə və xəbər əlaqəsinə oxşayır, lakin bu tərkibdə nə mübtədə, nə də xəbər vardır, çünki ikinci tərəfi feilin şəxsi forması ilə ifadə olunmuşdur ki, o da ancaq ikinci xəbər vəzifəsində işləyir. Tərkibin subyektini mübtədə kimi isim və ya əvəzliliklə ifadə olunmasına baxmayaraq, o cümlənin mübtədəsi ilə eynilik təşkil etmir.

Məsələn, I want you to answer this question cümləsi ilə I want to answer this question cümləsini müqayisə etsək, görmək olar ki, birinci cümlədə feilin şəxsi forması ilə ifadə olunmuş xəbərin mübtədəsi "I" "to answer" məsdərinin subyekti isə "you" əvəzliyidir. İkinci cümlədə isə "I" əvəzliyi həm feilin şəxsi forması olan "want" feilinə, həm də "to answer" məsdərinə aiddir. Ona görə də birinci cümlədə "to answer" məsdəri həmin quruluşun bir hissəsi olub "you" əvəzliyi ilə birlikdə tərkib üzvü kimi çıxış edir. İkinci cümlədəki "to answer" məsdəri isə tərkib əmələ gətirmir. Bunu nöqtəyi nəzərdən keçirdikdə, qeyd edirik ki, o, özünün ayrıca subyekti olan məsdərin əmələ gətirdikləri xüsusi birləşmələr, yəni predikativ birləşmələr əsasən budaq cümlələrlə sinonim kimi işlədilir.

Məsələnin mahiyyətinə keçməzdən əvvəl biz "tərkib" və "məsdərtərkibi" terminlərini bir daha genişləndirmək istərdik. M.Adilov, Z.Verdiyeva, F.Ağayeva "İzahlı dilçilik terminləri" lüğətində həmin terminlərə belə tərif verirlər. "Tərkib dilin qrammatik qanunları əsasında nitqdə birləşmələr şəklində təzahür edən sintaktik vahiddir.

"Məsdər tərkibi" məsdərə aid olub, ondan əvvəl gələn sözlərə bu məsdərin birləşməsindən ibarət konstruksiyadır.

Müasir ingilis dilində aşağıdakı məsdər tərkibləri var:

1. Tamamlıq-məsdər tərkibi (He objective with the Infinitive construction)

2. Mübtədə məsdər tərkibi (He subjectiv Infinitive construction)

3. For sözlünün məsdər tərkibi (The For-to Infinitive construction)

II. Tamamlıq- məsdər tərkibi və onun Azərbaycan dilində qarşılığı

Obyekt hal və məsdər tərkibi yaxud "üç elementli quruluş kimi adlandırılan bu feili birləşmə əvvəllər ədəbi kitab dili üçün səciyyəvi sayılırdı.

Lakin sonralar məsdər və onunla olan birləşmələr üzərində aparılan bir çox tədqiqatlar göstərdi ki, bu birləşmələr təkcə ədəbi dildə deyil, danışq dilində də çox geniş işlənməkdədir.

R.B.Xlebnikova özünün məsdər birləşmələrini əmələ gəlməsi və inkişafına həsr etdiyi tədqiqatında yazır: Belə hesab etməyə əsas vardır ki, akkuzativin məsdərlə sonrakı inkişafı onun ədəbi dil xüsusiyyətindən, danışq dili xəttinə keçid istiqamətində olacaqdır.

B.H.İqaldo, İ.P.İvanova, L.L.İofiq "Современный Английский язык" kitabında göstərirlər ki, mürəkkəb tamamlıq funksiyasında feilin şəxsi formaları ilə olan tərkiblər çıxış edə bilər. Məsdər və feili sifət tərkibləri eyni feillərlə işləyə bilər. Lakin mürəkkəb tamamlıq funksiyasında məsdər tərkibləri daha çox işləyir (3, c. 123).

H.A.Kobrina məsdərlə işlənən bütün tərkiblərin hamısını "Predicative Construction with the Infinitive" başlığı altında izah edir, tamamlıq funksiyasında işlənən bu tərkibə isə "Obyective with the Infinitive Construction" deyir, mürəkkəb mübtədə funksiyasında çıxış edən məsdər tərkiblərindən danışılır.

M.Qanşına, P.Vasilivskaya tamamlıq məsdər tərkibini "Accusative with the Infinitive", "for" sözlü məsdər tərkibini isə "Construction with the subject of the Infinitive introduced by for phrases" adlandırırlar.

Tamamlıq məsdər tərkibindən danışarkən onlar məsdəri ikinci dərəcəli predikat, ismi əvəzliyi isə ikinci dərəcəli subyekt adlandırırlar. Bizcə prof. O.Musayevin "İngilis dilinin qrammatikası" kitabında işlədilmiş terminlər tamamlıq-məsdər tərkibi, mübtədə məsdər tərkibi və "for" sözlü məsdər tərkibləri həm sintaktik, həm də semantik baxımdan daha məqsədəuyğundur.

Müasir ingilis dilində bəzi təsirli feillərdən sonra ümumi halda olan isim (yaxud obyekt halda olan əvəzlilik) və məsdərdən ibarət olan birləşmə işlədilir və bu növ birləşmələrə "tamamlıq məsdər tərkibi" (the objective with the Infinitive construction) deyilir. Məsələn: "I saw Jane (her) enter the room" (4, s. 134-138).

Məlumdur ki, Azərbaycan Respublikası dünya dövlətləri arasında iqtisadi, siyasi, elmi – mədəni əlaqələrini genişləndirir. Hər bir əhəmiyyətli xüsusiyyət ordu quruculuğumuzun inkişafında xarici dillərə, ələ xüsus, ingilis dilinə böyük ehtiyac duyulur. Xarici dillərin tədrisi vətənimiz üçün strateji əhəmiyyət kəsb edən dövlət məsələsidir. Azərbaycan dövləti müstəqil siyasəti yeridən beynəlxalq təşkilatlad təmsil olunur. Beynəlxalq səviyyədə siyasət yeritmək, ideoloji mübarizəyə hazır olmaq, respublikamız ətrafında yaradıla bilən informasiya blokadasını aradan qaldırmaq baxımından xarici dilləri yüksək səviyyədə bilən



milli kadrların hazırlığı, vətən uğrunda döyüşlərdə silaha sarılmaq qədər vacibdir. Hər bir dildə, o cümlədən xarici dillərdə lazımı səviyyədə danışmaqdan ötrü dillərin müxtəlif aspektlərini mükəmməl bilmək lazımdır.

İngilis dili uzun illərdir ki, Azərbaycanın ali və orta məktəblərində tədris olunur. Bu dildə radio və televiziya verilişləri aparılmaqla yanaşı, müxtəlif səpgili monoqrafiyalar və vəsaitlər çap olunur. Son zamanlar ingilis dilinə respublikamızda ehtiyac və maraq güclənmişdir. Bu da Azərbaycan respublikasının dövlət müstəqilliyi qazanması ilə əlaqədardır. Müstəqil dövlət kimi, onun qarşısında xarici dövlətlərlə beynəlxalq təşkilatlarla birbaşa ünsiyyətdə olmaq, onlarla müxtəlif xarakterli ticarət, iqtisadi və diplomatik əlaqə saxlamaq və xalq mənafeyinə uyğun işlər görmək vəzifələri durur. Belə bir dövrdə respublikamızda xarici dilləri, xüsusilə ingilis, rus, alman, fransız və s. dillərini mükəmməl bilən, ingilisdilli hər hansı bir ölkə və ya ölkə ölkə daxilindəki əyalətlərdə dilin işlənmə özünəməxsusluğundan incəliklər ilə baş çıxarmağı bacaran mütəxəssislərə, diplomatlara və digər adamlarına, informasiya işçiləri və jurnalistlərə böyük ehtiyac duyulmaqdadır. Bu baxımdan ingilis dili ölkəmizdə yalnız xarici dil kimi deyil, diplomatiya dili, siyasət dili, işgüzar əlaqədar dili kimi başa düşülür.

Bu tərkibdə işlədilən isim (yaxud əvəzlik ilə məsdər arasındakı münasibət cümlələrin mübtədası ilə xəbəri arasındakı münasibəti xatırladır. Buna görə də həmin tərkibə isim, yaxud əvəzliyi ikinci dərəcəli mübtədə (a secondary subject) məsdər isə ikinci dərəcəli xəbər (a secondary preducate) adlandırmaq olar.

Nəticə. Beləliklə, qeyd etdiyimiz kimi, tamamlıq məsdər tərkibində mövcud olan iki komponent bir-biri ilə sıx əlaqəyə girir və sintaktik vahid tamamlıq olur.

Həmin tamamlıq tərkibdə ifadə edildiyinə görə onu mürəkkəb tamamlıq adlandırırlar. Dilçi alimlərin əksəriyyəti obyekt hal və məsdər tərkibinin hissi qavrayış, əqli fəaliyyət, arzu-niyyət, hiss-həyəcan, əmr və icazə, bəyan etmək, məlumat vermək, məcburiyyət mənası ifadə edən feillərlə işlənməsini qeyd edirlər.

Yuxarıda verilmiş cümlələrdəki məsdər birləşmələri Azərbaycan dilinə məsdər tərkibləri kimi tərcümə edilir. Lakin ingilis dilində bəzi feillər vardır ki, bu feillərdən sonra gələn obyekt ona aid olan hərəkəti ifadə edən məsdər işlənir və həmin obyekt (isim və ya əvəzlik ondan sonra gələn məsdərlə birlikdə xəbər vəzifəsini görən feilin şəxsiz forması ilə tamamlıq vəzifəsini görür.

Ədəbiyyat

1. Rodinov.A.F. Variants in current English Grammar. Moscow 1981. p.41-48
2. Alice Machein. Reference Guide to English. Washington, 1996.p.66-72
3. Jıqaldo B.H., İvanova İ.P., İofiq L.L. "Современный Английский язык". с. 123
4. Musayev O.İ. ingilis dilinin qrammatikası. Bakı, 1996, s. 134-138.

Açar sözlər: İngilis dili, feil, məsdər tərkibləri, Azərbaycan dili, cerund

Key words: English, verb, infinitive, Azerbaijani, cerund

Ключевые слова: английский язык, глагол, инфинитив, азербайджанский язык, cerund

## INFINITIVE FORM OF THE VERB IN MODERN ENGLISH AND ITS METHODS OF EXPRESSION IN AZERBAIJANI LANGUAGE

### Summary

In modern English, the infinitive is as follows:

- 1) The objective-with-the-Infinitive Construction;
- 2) The Subjective Infinitive Construction;
- 3) The For-to-Infinitive Construction;

A compound consisting of a noun in the general case (or a pronoun in the object case) and an infinitive is called a complete infinitive. The two components of this composition are closely related and act as a complex complete

## ИНФИНИТИВНАЯ ФОРМА ГЛАГЛА В СОВРЕМЕННОМ АНГЛИЙСКОМ ЯЗЫКЕ И СПОСОБЫ ЕЕ ВЫРАЖЕНИЯ В АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ

### Резюме

В современном английском языке инфинитив выглядит следующим образом:

- 1) Объективная конструкция с инфинитивом;
- 2) Субъективная инфинитивная конструкция;
- 3) конструкция For-to-Infinitive;

Соединение, состоящее из существительного в общем падеже (или местоимения в объектном падеже) и инфинитива, называется полным инфинитивом. Два компонента этой композиции тесно связаны между собой и действуют как комплексный комплекс.

Rəyçi: Filologiya üzrə fəlsəfə doktoru, b\m Mehdixanlı Kəmalə

## İNGİLİS DİLİNİN BÖYÜK BRİTANIYA VARIANTI İLƏ AMERİKA VARIANTI ARASINDA FƏRQLİ VƏ OXŞAR CƏHƏTLƏRİ

Giriş. Hazırda bildiyimiz kimi ingilis dili ən geniş yayılmış dillərdən biridir. İngilis dili Hind-Avropa dillərinin german dillərinə aiddir. Dildə qrammatik mənanın analitik yolla ifadə edilməsi üstünlük təşkil edir. İngilis dilinin əlifbası VII əsrə təsadüf edir və latın qrafikasına əsaslanır. Bu dildə ilk dəfə olaraq orta əsrlərin əvvəllərində İngiltərədə danışmağa başlamışlar. İngilis dili leksik tərkibinə görə dünyada ən zəngin dildir. Dilin lüğət tərkibinin demək olar ki, çox hissəsini digər dünya dillərindən alınmış sözlər təşkil edir. Təxminən 370 milyondan çox insan ingilis dilindən ana dili kimi istifadə edir. Bu dil çin və ispan dillərindən sonra üçüncü yeri tutur. İngilis dili bir çox dünya dövlətlərində xarici dil kimi tədris olunmaqdadır. Belə geniş vüsət aldığına görə ingilis dili müasir eranın “dünya dili” (“world language”, “lingua franca”) hesab edilməkdədir. Nicholson, Margaret; (1957). “A Dictionary of American-English Usage Based on Fowler’s Modern English Usage”. Signet, by arrangement with Oxford University Press məcmuəsində deyilir: “İngilis dilinin bir çox variantları mövcuddur. Bura Briyaniya variantını, Amerika variantını, Kanada variantı, Yeni Zelandiya variantı, Hind variantı, Avstraliya aborijen variantını və s. misal göstərmək olar. Bütün bu variantlar standart ingilis dilinə əsaslanırsalar da onlar arasında həm fonetik, həm qrammatik, həm də leksik fərqlər mövcuddur. Bu məqaləmizdə biz ingilis dilinin iki variantı – Britaniya variantı ilə Amerika variantı arasındakı fərqlər haqqında söhbət açacağıq (1, s. 155-160).

Əsas hissə. İngilis dilinin bu iki variantı arasında fərqlilik özünü əsasən məqalənin əsas hissəsindəki kimi göstərir:

1. Sözlərin tələffüzü arasındakı fərqlilik – Bu fərqlilik əsasən sait və samit səslərin tələffüzü ilə bağlıdır. Britaniya və Amerika variantlarında bəzi sözlərdə sait və samit səslər fərqli cür tələffüz edilir, bəzi sözlər intonasiya baxımından bir-birindən fərqlənir, bəzi sözlərdə isə vurğu fərqli-fərqli hecalara düşür. Məs.: schedule (cədvəl) sözü Britaniya variantında [ʃ] səsi ilə başlayır, lakin Amerika variantında isə bu söz [sk] kimi tələffüz edilir; ensue (irəli gəlmək, nəticəsi olmaq) sözü Britaniya variantında [insju:], Amerika variantında isə [insu:] kimi tələffüz edilir; iron (dəmir, ütü, ütüləmək) sözü Britaniya variantında [aɪən], Amerika variantında isə [aɪərn], kimi oxunur; premier (baş nazir; ilk, əvvəl, birinci) sözü Britaniya variantında [premiə], Amerika variantında isə [pri:mə] kimi tələffüz olunur. Toupee sözündə vurğu Briyaniya variantında birinci hecaya [ˈtu:peɪ], Amerika variantında isə ikinci hecaya [tu:ˈpeɪ] düşür. İslam (islam) sözü Britaniya variantında [ɪzˈlɑ:m], Amerika variantında isə [ˈɪslɑ:m] kimi tələffüz olunur. Bu zaman biz həm səslər arasındakı fərqi, həm də hecalardakı vurğu fərqlərini aydın görə bilərik. Fog (duman) sözünü tələffüz edərkən Britaniya variantında qısa [o] səsi, Amerika variantında isə uzun [o] səsi eşidilir. Toss (atmaq, tullamaq) sözünü tələffüz edərkən də eyni fərqlə rastlaşırıq, yəni Britaniya variantında bu söz [tos], Amerika variantında isə [to:s] kimi oxunur. Cafe (kafe) sözünü tələffüz edərkən Britaniya variantında vurğu birinci hecaya [ˈkæfeɪ], Amerika variantında isə vurğu ikinci hecaya [kæˈfeɪ] düşür. Oxford Learner’s Pocket Dictionary New Edition, Oxford University Press 1999 jurnalında qeyd olunur: “Amerika ingiliscəsi (American English) siyasi Amerika tarixinin ən mühüm tərkib hissəsidir. Belə ki, Amerika Birləşmiş Ştatlarında danışılan ingilis dilinin variant “Amerika ingilis dilisi” adlanır. “Variant və müxtəliflik” termini bir sıra səbəblərə görə daha münasib hesab olunur. ABŞ-da danışılan bu dilin etimoloji nöqtəyi-nəzərdən regional variantlıq hesab olunmasına baxmayaraq, heç bir vəchlə dialect adlandırıla bilməz, çünki bu dil “Standard Amerika dili” adlandırılan ədəbi normalara uyğun formaya malikdir (2, s. 123-145).

Beləliklə, verilmiş tərifi müvafiq olaraq bildirmək olar ki, dialektlər, əsasən, ədəbiformaya malik deyil və Amerika ingilis dilinin (American English) ədəbi normalara uyğun formaya malik olduğu faktorunu nəzərə alaraq, əminliklə onundialect olmadığını fikrini təsdiq edə bilərik.

“Amerikanizm anlamı”- Amerika Birləşmiş Ştatlarında danışılan ingilis dilinə xas xüsusiyyətləri özündə cəmləşdirən söz və ya sabit söz birləşməsi kimi müəyyən oluna bilər. Amerika xalqının ingilis dilinə olan ilk və ən böyük töhfəsi Şimali Amerika heyvanlarını və bitkilərini adlandırmaq ehtiyacında özünü biruzə Verdi. Müxtəlif illərdə -1608 və 1612-ci illərdə, ingilis dilindən alınmış “corn” (taxıl) və “catfish” (dəniz pişiyi) kimi yeni sözlər və 1609, 1613-cü illərdə alınmış “raccoon” (yenot) və “moose” (Amerika sığını) kimi digər sözlər Hindlilər tərəfindən danışılan dillərdən alınaraq, dilin lüğət tərkibinə keçmişdir. Belə ki, 3. Jespersen, Otto. Growth and Structure of the English Language. 10th ed. Oxford: Basil Blackwell, 1982. müəllif fikrini belə izah edir: “İngilis dilinin Amerika variantı” Standart İngilis dilindən (Standart English) tələffüzdə, bir sıra cüzi qrammatik xüsusiyyətlərdə və ən başlıcası lüğət tərkibində fərqlənir. Dilin tarixi araşdırılan zaman, diqqəti cəlb edən ən mühüm faktorlardan biri Amerika ingilis dilinin (Amerikan English) meydana çıxmasının ilk koloniyaların yarandığı dövrə, əsasən 17-ci əsrə təsadüf etməsidir (3, s. 44-54).

Koloniya inkişaf etdikcə, ABŞ-da danışılan ingilis dilinin inkişafı prosesini daha da sürətləndirirdi. Bu təsir özünü bir sıra əlamətdar hadisələrdə biruzə Verdi. Belə ki, 1621-ci ildə “Şükranlıq bayramı” (Thanksgiving Day- ABŞ-da və həmçinin, Kanada da qeyd olunur), 1636-cı ildə “Dövlət məktəbinin açılışı” (Public school), 1696-cı ildə “Məzun günü” (Alumnus) və 1676-cı ildə müstəmləkəçilərin ön sərhədi dəyişdirməsi (The Frontier) bu əlamətlər sırasında yerini almış ən bariz nümunələrdir. 18-ci əsr, əsasən, 1736-cı il “Milli Dirçəliş” (Awakening) və 1789-cu il “Mühacir Köçü” (Immigrant Migration) kimi hadisələrlə səciyyələnir. 19-cu əsrdə isə, əsasən, 1838-ci ildə “yeni texnologiya üsulu” və 1883-cü ildə “İlk Göydələnlər” meydana çıxdı.

Greenough, James Bradstreet, and George Lyman Kittredge. *Words and Their Ways in English Speech*. Boston: Beacon Press, 1962. müəlliflər yazırlar: “Amerikalılar, əsasən, 1916-cı ildə “İnsan zəkası qiymətləndirən intellekt testləri”ni (IQ) həyata keçirdilər və 1985-ci ildə raket təlimi üzrə seçilmiş alimlər (Rocket scientists) üçün yüksək təhsil imkanı yaratdılar. Belə ki, 20-ci əsr bir sıra xüsusiyyətlərlə səciyyələnir. 20-ci əsrin sonlarında – təxminən, 1980-ci ildə yeni sözlərin və məfhumların meydana çıxması ilə dilin lüğət tərkibi daha da zənginləşdi (4, s. 44).

“Etik İnvestisiya” və “Daxili bazar” kimi yeni anlayışlar ortaya çıxdı. “Ödəniş” sözü “plastik” sözü ilə əvəz olunmağa başladı. Məsələn, (kredit kartlar, bankmatik kartlar və s.). Bundan əlavə, kifayət qədər mühüm əhəmiyyət daşıyan fiqurlardan biri olan “Yuppie” termini də dilin lüğət fonduna daxil oldu. “Yuppie” -20-ci əsrdə gənc, çevik, yüksək gəlirli 25-30 yaşlı biznes nümayəndələrinə işarə edən mühüm bir model hesab olunurdu. Daha sonra, “mobil telefon” (mobile phone) və “laptop” (laptop or plamtop) kimi yeni sözləri misal gətirmək olar.

Wh+sait (o hərfindən başqa) birləşməsi [w] səsini verir, amma Amerika variantında isə bu birləşmə [hw] kimi tələffüz edilir. Məs.:

Britaniya variant		Amerika variantı
While	[waɪl]	[hwaɪl]
Whisper	[ˈwɪspə]	[ˈhwɪspə]
White	[waɪt]	[hwaɪt]

2. Söz ehtiyatı arasındakı fərqlilik-İngilis dilinin Britaniya varinatı ilə Amerika varinatı arasında olan fərqlərdən digəri hər iki variantın lüğət tərkibi arasında olan fərqlilikdir. Bu o deməkdir ki, eyni mənaya malik olan bir söz Britaniya varinatında bir cür, Amerika variantında isə tamam başqa bir versiyada öz əksini tapmışdır. Məs.:

3. Britaniya variant Amerika variantı

Flat	apartment
Luggage	baggage
Corporation	Company
Autumn	fall
gas	gaz
Cross-roads	intersection
Ground floor	1st floor
Post	mail
Cinema	movie
Football	soccer
Time-table	schedule
Underground	subway
Pavement	sidewalk
Chemist's	drugstore
Store	shop

Sözlərin yazılışı arasındakı fərqlilik –İngilis dilinin Britaniya variantı ilə Amerika variantı arasında fərq sözlərin yazılışında özünü büruzə verir. Britaniya ingiliscəsi digər dillərdən, məsələn, latın, yunan, fransız və s. dillərdən aldığı bütün sözləri olduğu kimi saxlayır. Lakin Amerikalılar isə alınma sözlərin hamısını öz dillərinin yazı və tələffüz qaydalarına əsasən dəyişməyə üstünlük verirlər. Ona görə də alınma sözlərin yazılışında bəzi fərqlər meydana çıxır. Ortaya çıxan fərqləri aşağıdakı kimi qruplaşdırmaq olar:

a) Britaniya variantında –re sonluğu ilə bitən sözlər Amerika varinatında –er sonluğu ilə bitir. Məs.:

Britaniya variantı (-re)	Amerika variantı (er)
Centre	center
Theatre	theater
Litre	liter
Metre	meter
Kilometre	kilometer
Lustre	luster
Amphitheatre	amphitheater
Sombre	somber və s.

Yalnız fransız dilindən alınmış sözlər heç bir dəyişikliyə uğramır və hər iki variantda eyni yazılış formasında malikdirlər. Məs.: acre, massacre, mediocre, ogre, genre, cadre və s.

b) Britaniya varinatında –our sonluğu ilə bitən sözlər Amerika varinatında –or sonluğu ilə yazılır, yəni sonluqdakı u hərfi düşür. Məs.:

Britaniya variantı (-our)	Amerika variantı (-or)
Colour	color
Humour	humor
Labour	labor

Neighbour neighbor  
Favourite favorite

c) Britaniya ingiliscəsində elə fəllər vardır ki, onlar bəzi mənbələrdə -ize, bəzi mənbələrdə isə -ise sonluğu ilə göstərilir. Bu fəllərin iki cür yazılış qaydası var. Amerika ingiliscəsində isə belə sözlər –ize sonluğu ilə yazılır. Yalnız yunan dilindən alınma sözlər bu cür dəyişikliyə uğrayır.

Məs.:

Britaniya variantı (-ize or -ise)	Amerika variantı (-ize)
Apologize or apologise	apologize
Organize or organise	organize

Ədəbiyyat:

1. Nicholson, Margaret; (1957). "A Dictionary of American-English Usage Based on Fowler's Modern English Usage". Signet, by arrangement with Oxford University Press. p.155-160
2. Oxford Learner's Pocket Dictionary New Edition, Oxford University Press 1999 p.123-145.
3. Jespersen, Otto. Growth and Structure of the English Language. 10th ed. Oxford: Basil Blackwell, 1982. p. 44-54.
4. Greenough, James Bradstreet, and George Lyman Kittredge. Words and Their Ways in English Speech. Boston: Beacon Press, 1962. p. 66.

Açar sözlər: fərq, Britaniya variantı, Amerika variantı, orfoqrafiya, tələffüz, vurğu, heca, qrammatik quruluş

Key words: difference, British variant, American variant, orthography, pronunciation, stress, syllable, grammatical struktur

Ключевые слова: различие, Британский вариант, Американский вариант, орфография, произношение, ударение, слог, грамматический структур

### **America with the british version of the english language differences and similarity between options**

#### **Summary**

The difference between the spelling of words - the difference between the British version of the English language and the American version is reflected in the spelling of words.

British English is derived from other languages, such as Latin, Greek, French, and so on. keeps all the words it receives from the languages as they are. However, Americans prefer to change all the borrowed words according to the rules of writing and pronunciation of their language.

Therefore, there are some differences in the spelling of derived words. The differences can be grouped as follows: In the British version, words ending in -re end in American, ending in -er. Eg: British version (-re) American version (er) Center center Theater theater.

### **Америка с британской версией английского языка сходства и различия**

#### **Резюме**

Разница между написанием слов — разница между британской версией английского языка и американской версией отражается в написании слов.

Британский английский является производным от других языков, таких как латынь, греческий, французский и так далее. сохраняет все слова, которые он получает из языков, как они есть.

Однако американцы предпочитают менять все заимствованные слова по правилам написания и произношения своего языка. Поэтому существуют некоторые различия в написании производных слов.

Различия можно сгруппировать следующим образом: В британской версии слова, оканчивающиеся на -re, в американском заканчиваются на -er. Например: Британская версия (-re) Американская версия (er)

Rəyçi: filologiya elmləri doktoru, dosent Bahar Cəfərova

**Qənirə Allahverdiyeva, Mehriban Muradova<sup>33</sup>**  
**DİLÇİLİKDƏ KONVERSIYA HADİSƏSİ VƏ İNGİLİS DİLİNDƏ**  
**NEOLOGİZMLƏRİN YARADILMASI ÜSULLARI**

Giriş: Arxaizmlərə əks olaraq neologizmlər dilə müasir dövrdə daxil olan və ya yenidən daxil olan yeni sözlərdir. Onlara münasibətdə dildə yaranan sözlərin neologizmlərə aidliyini müəyyən edən xronoloji səddin çəkilməsində müəyyənlik yoxdur. Dil tarixi bu termindən ayrı-ayrı tarixi dövrlərdə lüğət tərkibinin zənginləşməsilə xarakterizə edərək istifadə edir. Stilistik münasibətdə neologizmlər üçün sözün yeniliyinin danışanlar tərəfindən nə dərəcədə mənimsənilməsi, bizə yaxşı məlum olan adət etdiyimiz sözlərin fonunda qeyri-adiliyi ön plana çəkilir.

Qasımov M.Ş. “Azərbaycan dili terminologiyasının əsasları” kitabında yazır: “Geniş, mənişətdə, eləcə də qəzet və radioverlişlərdə gündəlik işlənən sözlər tez bir zamanda öz yeniliyini itirir və “yaz qrupu olmayan” sözlərin əsas hissəsinə qarışır. Onların ifadə etdiyi əşyaların yaxın dövrlərdə yaranması haqqında xatirə hələ də onların yaxın onilliklərdə onların dilə daxil olması haqqında bəzi təsəvvürləri saxlayır: bus, trollesbus, radio, TV-program, TT və s. Xüsusi terminologiya, elm və istehsalatın ayrı-ayrı sahələrində uzun müddət mövcud olmasına baxmayaraq çox hallarda yalnız mütəxəssislərə və ancaq tədricən geniş dairələrə məlum olur (1, s. 186).

Bununla əlaqədar, bu və ya digər termin geniş işlənərsə, çox hallarda onun yeni söz olduğu və ya dair ixtisaslı işlənmədən ümumişlək dilə keçən sözün çoxdan mövcud olduğu qeyri-müəyyən qalır. Buna görə də yenidən yaranan terminlər xüsusi terminologiyanın geniş dairəsinə qarışır, elmi və işgüzar üslub xarakteri alır. Onların yeniliyi, istisna hallarda, zəif mənimsənilir. Məsələn, XX əsrin ikinci yarısında istifadəyə daxil olan akrilin, aspirin, steptosid, vitamin kimi dərman maddələri adlarının əvvəllər işlənən antipirin (1891), atropin (1847), qlükoza (1875) sözləri ilə müqayisədə elə də böyük yeniliyi nəzərə çarpır.

Əsas kurs: İnversiyanın derivasiya yolu ilə yeni sözlərin düzəldilməsi metodu kimi aktivliyi aşağı düşmüş və sözdüzəltmənin digər növlərindən geri qalmışdır. Aparılan tədqiqatların nəticələrinə əsasən, konversiya olunmuş vahidlər neologizmlərin ümumi sayının 3%-ni təşkil edir.

Əsas model kimi yeni terminlərin böyük hissəsini yaradan N → V modeli olmaqda davam edir: to hack-stroke, to lesion, to polyrapz və s. İsimlərin böyük hissəsi mürəkkəb isimlərdən yaranır soft-dock sözündən yaranan to soft-dock sözü mexaniki üsulların köməyi olmadan orbital stansiyanın birləşməsi; carpool sözündən yaranan to carpool sözü işə, mağazalara və s. gedərkən maşının növbə ilə sürülməsi; red-line sözündən yaranan to red-line sözü borc, sığorta vasitəsilə mülkiyyətin sahiblərinə verilməsinə etiraz yolu ilə şəhərin ayrı-ayrı rayonlarının hüquqlarının tapdalanması.

Dilin inkişafının əvvəlki mərhələlərində olduğu kimi fellərdən isimlərin yaradılması hal-hazırda daha az məhsuldardır. Məlum olduğu kimi, bu, ingilis dilində isimlərin affiksasiya yolu ilə fellərdən çox asanlıqla yaranması ilə əlaqədardır.

N.Ə. Tağızadə “Dildə sözləşmə prosesi haqqında” adlı məqaləsində yazır: “İnversiya edilmiş isimlər arasında qoşmalarla işlənən fellərdən yaranma tendensiyası güclənir, məsələn: to rip-off – oğurlamaq fəlindən yaranan rip-off – oğurluq sözü; workaround (kosmonavtika termini) – uğursuz uçuş hadında alternativ metod; give-back, flowback, passalong, buy-off yeni isimlərin çox hissəsi konversiya yolu ilə sifətlərdən düzəlir, məsələn: collectihles – kolleksiya toplamağa aid olan, əsasən qədim və ya nadir əşyalar; cool – özünə nəzarət, təmkinlikli sözlər çox hallarda to lose one’s cool, to keep one’s cool ifadələrində işlənir” (2, s. 125-134).

İsimlərin ~ic sonluğu ilə olan sifətlərdən yaranması xüsusilə məhsuldardır, məsələn: acrylic, transuranic, tricyclic. Bu modeldən tıbdə geniş istifadə olunur: autistic, atigmatic, İgeriatric, prepsychotic. Bütün bu vahidlər alcoholic, fanatic, critic kimi məşhur sözlərlə analogiya üzrə yaranmışdır.

Affiksial və mürəkkəb neologizmlər kimi, yeni konversiya olunmuş törəmələr üçün çoxkomponentli strukturlara meyillilik xarakterikdir. Beləliklə, isimlər fəl ifadələrindən düzələ bilər, məsələn: work-to-rule – fəhlələrin əmək müqaviləsinin bütün müddəalarına riayət etmək tələbə ilə çıxışı, nümayişi.

Çoxkomponentliliyin analogi tendensiyası yeni konversiya olunmuş sifətlər arasında müşahidə olunur: cents-off – düşmüş, f enmiş (qiymət haqqında) (işlənmədə amerika fəriantı ilə məhdudlaşdırılmışdır).

Barnhartün lüğətində prefiks və yarımprefiklərdən düzələn sifətlərin nadir modelləri qeyd olunmuşdur. Məsələn: hyper – həyəcanlanmış, emosional; maxi – böyük ölçülü bir şey.

Dünya xəritəsində yeni sektor olan kompüter texnologiyası dil xəritəsində kompüter terminlərinin ayrıca yeni semantik sahəsi şəklində qeyd olunmuşdur: CNC (computer numerical control) – kompüterin köməyi ilə məhsulların hesablanması nəzarət; computer monitoring – müxtəlif təşkilatlarda işçilərin, terminallarda işləyənlərin işinə nəzarət edən kompüter sistemi; electronic mail – kompüterdə yığılan və qəbul edən kompüterə telefonla göndərilən məktub; spread shoot – kompüter proqramı.

Keçən əsrin 80-ci illərində kompüter vasitəsilə müxtəlif fəaliyyət növlərinə yeni adlar vermək üçün praqmatik tələbatı tele-yarımaffiksi ilə sözdüzəldici partlayışa səbəb olmuşdur: telepost – evdə kompüterin yerləşdiyi yer; teletext – fərdi kompüterlərin televiziya ekranlarına informasiyanın ötürülməsini təmin edən kompüter sistemi kimi sözlər yaranmışdır.

Dilin aktiv nominativ proseslərdə olan son dərəcə mühüm praqmatik ünsürlərindən biri olan peşəkar differensiasiyası kompüter sahəsində işləyənlərin özünəməxsus jarqonunun yaranmasına səbəb olmuşdur. Buna misal olaraq, brainbox –

33 Azərbaycan Texniki Universiteti. “Xarici Dillər” kafedrasının baş müəllimləri. mehribanqanira@gmail.ru

kompyuter, glitch – proqramda gözlənilməz nasazlıq tipli yeni vahidlər işlənmədə kompyuterlə məşğul olanlar arasında qeyri-rəsmi danışiq sərhədləri ilə məhdudlaşdırılmışdır.

Dünya xəritəsində nisbətən daha yeni bir sektor – kosmonavtika sektoru yaranmışdır. İngilis dili sistemi özünəməxsus şəkildə fəaliyyət təcrübəsinin yeni fraqmentinin ayrılmasına reaksiya vermişdir. O, rus dilindən yeni leksik vahidlər almışdır (lunokhod, planetokhod, sputnik) və bununla da ingilis dilinin leksik xəritəsində yaranan boşluqlar doldurulmuşdur. Bir müddət keç-dikdən sonra ingilis dilinin özünəməxsus olan kosmonavtika terminləri yaranmışdır: spacelab, spaceplane, spacefaring (seafaring sözü ilə analogiyaya əsasən).

Son onilliklərdə ABŞ-ın kosmik tədqiqatları dairəsi ilə məhdudlaşan slenq vahidləri yaranır: chicuken-soup – Marsda metabolik fəaliyyəti aşkar etmək məqsədilə eksperimentlərdə istifadə edilən amin turşuları, vitamin və s. məhlulu. Kosmik sahədə slenqlərin yaranmasında, peşəkar parametrdən əlavə sözün praqmatikliyinə əsasını təşkil edən ərazi ünsürü iştirak edir. Bu tip bütün vahid işlənmədə amerika variantı ilə məhdudlaşmışdır.

Mənfi sosial təcrübənin nisbətən yeni fraqmenti kimi leksik sistem çərçivəsində həyata qarşı normativ partlayışa səbəb olan narkomaniyanı hesab etmək olar.

Məlumdur ki, dilin leksikası ikili təbiətə malikdir: nüvə və çevrə. Dilin leksik nüvəsi ilk növbədə şəxsiyyətə keçir. Onun tərkibinə (qeyri-terminoloji) isim, fel və digər nitq hissələrinin əsas mənaları daxil olur. Nüvədən asılı olan leksik çevrə (periferiya) mədəniyyətin bütöv dil mənzərəsini təşkil edir.

Narkomaniya sahəsində işlənən yeni normativ vahidlərin narkotik maddələrdən istifadə edənlər və narkotik satıcıları tərəfindən işlənmədə məhdudlaşdırılmasına baxmayaraq, onlar kütləvi informasiya vasitələrinin köməyiylə narkomaniya ilə mübarizənin geniş işıqlandırılması ilə əlaqədar geniş kütləyə malik olur. Narkotik vasitələrin satışının qeyri-qanuni olması ilə əlaqədar bu fəaliyyət sahəsi ilə məşğul olan şəxslər öz işlərini məxfiləşdirmək üçün yeni sözlər yaratmağa məcbur idilər.

XX əsrin son iki yarım onillikləri ərzində ingilis dilində narkomaniya ilə əlaqədar yeni sinonimik sıra və antonimik cütlər yaradan 50-yə yaxın söz meydana çıxmışdır. Məsələn, təkcə marixuananın evfemik ifadəsi üçün öz əsas semantikasına görə neytral olan bir sıra sözlər işlənir: grass, pot, hash, herb, smoke, Acapiuco, gold, stuff. Narkotiv vasitələrə aludə olanları adlandırmaq üçün növbəti sinonimik sıra meydana gəlmişdir: head, smack-head, pull-head, freak, grass-hopper. Narkotikdən istifadə ilə bağlı olan hərəkətləri adlandırmaq üçün to blrw, to blowsmoke – narkotik vasitəni nəfəsinə çəkmək, to hit, to shoot – narkotik maddəni dama yeritmək, vurmaq felləri işlənir. Narkotik maddələrin qəbulunun nəticəsini təsvir etmək üçün dirty, spaced, zonked – narkotik maddələrdən istifadə edən, narkotik maddələrin təsiri altında olan adamı ifadə etmək üçün işlənir.

Dünya xəritəsində yeni sektorların ayrılmasından əlavə artıq mövcud olanların genişlənməsi baş verir. Buna müvafiq olaraq, leksik xəritədə artıq mövcud olan dövlətlər daxilində yeni coğrafi məntəqələr meydana gəlir.

Keçən əsrin 60-cı illərində qərb incəsənətini bürüyən eksperiment keçirmək prosesi linqvistik xəritədə yeni sinonimik sıralar yeni terminlər kimi kodlaşdırılan yeni növ və istiqamətlərin yaranmasına səbəb olmuşdur. Məsələn: minimal art, mini@malism, rejected art, reduktivizm, ABC art – rəng və formalı elementar tərkib hissələrə bölmək və sadələşdirmək sənəti; soft art – yumşaq materiallardan istifadə olunan sənət; luminal art – işıq effektlərindən istifadə olunan sənət; op-art (optical art) – optik effektlərdən istifadə olunan sənət; pop-art – populyar sənət kimi yeni terminlər meydana gəlmişdir.

70-ci illərdə bu sektorun sonrakı genişlənməsi baş vermişdir. Rəsm yaradıcılığında sənət əsərini yaradarkən rəssamın şüurunda və alt-şüurunda baş verən prosesləri xüsusilə nəzərə çarpdıran yeni istiqamətin meydana çıxması ilə əlaqədar bu istiqaməti əks etdirən bir neçə sinonimik termin yaranmışdır: conceptual art, process art, anitifonn art, impossible art. 80-ci illərdə computer art – kompyuterlərdən istifadə etmək sənəti termini meydana çıxmışdır.

Müxtəlif növ qorxu və xəstəlik qorxuların dildə yunan mənşəli phobia – qorxu və phobe – qorxu hissi keçirən adam sözlərinin mürəkkəb sözlərin ikinci komponenti kimi aktivləşdirilməsi yolu ilə möhkəmləndirilmişdir. Bu sözlər morfemləşmiş və yarımaffiks statusu almışdır. Məsələn: acrophobia – yüksəklik, hündürlük qorxusu – acrophobe – yüksəklikdən, hündürlükdən qorxan adam; americanophobe – ABŞ-la münasibətdə qorxu keçirən adam; technophobe – texniki yeniliklərdən qorxan adam. Agoraphobia lüğətlərdə açıq sahədən qorxma xəstəliyi kimi müəyyən olunan bu termin son illər öz mənasını genişlənməmiş və əsas komponenti tanış olmayan şəraitdə olmaqla əlaqədar parnika olan bütün fobiyaların kompleksini təşkil edən psixi pozuntunu adlandırır: açıq sahələrdən, göl və okeanlardan, köopü və tunellərdən qorxma, kütlədən, mağazalardan və teatrlərdən qorxma və s.

N.Məmmədov “Alınma terminlər” əsərində yazır: “Məlum olduğu kimi, qədim ingilis dilində man sözünün müasir ingilis dilində olduğu kimi iki mənası var idi (insan və kişi) – qədim ingilis dilində bu heç bir narahatlıq yaratmırdı, belə ki, bu sözlə yanaşı cinsi münasibətdə fərqlənən bir neçə söz mövcud idi: wer (waepman) – yaşlı kişi və wif (wifman) – yaşlı qadın. Tədricən wif və wifman sözləri wife və woman sözlərinə çevrilmişdir, eyni zamanda wer və waepman sözləri ingilis dilinin orta dövründə dildən çıxmışdır. Man sözünün ikili mənası ilkin olaraq digər german dilləri üçün də xarakterik olmuşdur, lakin tədricən insan mənasının köçürülməsi üçün bu dillərdə törəmə vahidlər yaranmışdır, məsələn: alman və holland dillərində – Mench sözü, isveç dilində maniska, niderland dilində manneske, Feminist hərəkatının nəticəsi kimi və ənənəvi cameraman, fireman, policeman, mailman sözlərinin əvəzinə tərcümədəki çətinliyi aradan qaldırmaq üçün 70-ci illərdə ingilis dilində camera operator, firefigher, law-enforcement və ya police-officer sözləri meydana çıxmışdır. Müraciətlərdə, titullarda kişi və qadın cinsi arasında uyğunluğun bərabərləşdirilməsi məqsədilə man sözü person sözü ilə əvəz olunur: chairpenson, Congressperson, spokesperson. Businessmen sözü çox hallarda businesspeople sözü ilə əvəz olunur. Hətta kilsədə də mankind sözü people sözü ilə əvəz olunur” (3, s. 314).

Nəticə. Qadın cinsli kontekslərdə man sözünü woman sözü ilə əvəz etmək tendensiyası müşahidə olunur. Buna uyğun olaraq, one's own man ifadəsindən son söz woman sözü ilə əvəz olunur. Məsələn: Thank heaven I have graduated from the girl who can't say no! I'm my own woman now.

Eyni zamanda bəzi qadın sonluqlu səzlər neytral sözlərlə əvəz olunur. belə ki, stewardess və housewife sözlərinin əvəzinə dildə flight attendant və homemaker sözləri yaranmışdır. Lakin, K.Barnhart və digər leksikoqraflar master/mistress, hero/heroine, duke/duchess kimi kişi və qadın cütlərinin dildən heç vaxt itməyəcəyini hesab edir.

Ladies and Gentlemen salamlaşmasını Gentlepeople və ya Gentlepersons ilə əvəz etmək təklifi ingilis dilində danışanların çoxu tərəfindən istehza ilə qarşılanmışdır.

Demək olar ki, standart işlənməyə daxil olan və onda möhkəmlənən yeganə söz chairperson (chairman sözünün əvəzinə) termindir. Bu termin 70-ci illərdə akademik mühitdə cins baxımından kafedra müdiri, dekan vəzifələrini adlandırmaq üçün neytral terminin axtarışı ilə əlaqədar coşqun mübahisəyə səbəb olmuşdur. Hal-hazırda bu mübahisə sakitləşmişdir. Əgər söhbət kişi cinsinin nümayəndəsindən gedirsə, chairman termini işlənir, əgər söhbət qadın haqqında gedirsə-chairperson, daha az chairwoman işlənir. Amerika variantında cürsədən asılı olmayaraq ixtisar olunmuş chair formasından geniş istifadə olunur.

#### ƏDƏBİYYAT:

1. Qasimov M.Ş. Azərbaycan dili terminologiyasının əsasları. Bakı: Elm, 1967, 186 s.
2. Tağızadə N.Ə. Dildə sözləşmə prosesi haqqında // AMEA, İ.Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqatlar. Bakı, 2003. səh:125-134
3. Məmmədov N. Alınma terminlər. Bakı: Elm, 1997, 314 s.

Açar sözlər: İngilis dili, neologizmlər, Azərbaycan dili, təsnifat, dil tarixi, arxaizmlər

Key words: English, neologism, Azerbaijani, classification, history of the language, archaism

Key words: English, neologism, Azerbaijani, classification, history of the language, archaism

### **Conversion event in linguistics and methods of creating neologisms in english**

#### **Summary**

The article speaks about the classification of neologisms formed in English at the second part of XX century, their comparative characteristics with Azerbaijani, also their roles and meanings in the simple and compound sentences.

The article deals with grammatical specialties of some neologisms and the usage of them on the English and the Azerbaijani language. The article deals with the usage of the neologisms, also it trains terms and their appearances in English.

### **Конверсионное событие в лингвистике и способы создания неологизмов в английском языке**

#### **Резюме**

В статье говорится о классификации неологизмов, образовавшихся в английском языке во второй половине XX века, их сравнительной характеристике с азербайджанскими, а также их роли и значениях в простых и сложных предложениях.

В статье рассматриваются грамматические особенности некоторых неологизмов и их употребление в английском и азербайджанском языках. В статье рассматривается употребление неологизмов, а также обучаются термины и их проявления в английском языке.

Rəyçi: dosent Natella Axundzadə

**Pakizə Daməd qızı Məmmədzadə34**  
**İNGİLİS DİLİNİN KANADA VARIANTININ ONOMASTİKASINDA ALINMA SÖZLƏRİN**  
**LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ**

Giriş. İngilis dilinin Kanada variantının formalaşması uzun və mürəkkəb bir yol keçmişdir. İlk avropalılar ölkə ərazilərində məskunlaşmazdan əvvəl, burada müxtəlif dillərdə danışan tayfalar yaşayırdılar. Daha sonralar məhz bu hindu dili Kanada variantının leksikasının mənbələrindən biri oldu.

Kanada ingiliscəsində ən əhəmiyyətli yeri başqa dillərdən alınma sözlər tutur. Biz bu məqalədə ingilis dilinin Kanada variantına başqa dillərdən alınan sözləri nəzərdən keçirəcəyik.

Baugh A.A. "History of the English language" kitabında müəllif yazır: "İngilis dilinin Kanada variantında hindu mənşəli xeyli yer adları vardır. «Kanadizmlər lüğəti»ndəki məlumatlara görə ölkənin adı olan Kanada da hindu mənşəli addır. Lakin bu ad birbaşa hindulardan deyil, fransız dili vasitəsilə alınmışdır. Lüğətin məlumatına görə Kanada irokez hindularının dilindəki «kənd», «camaat» sözüdür" (1, s. 34-42).

Əsas hissə. Ölkənin bir çox başqa yer adları da hindu mənşəlidir. Avropalılar gəlməmişdən əvvəl mövcud olmuş hindu adlarının bir hissəsi azacıq fonetik dəyişməyə məruz qalsa da, bəziləri isə dəyişməz qalmışdır. Onların bir qismini nəzərdən keçirək:

Saskatchewan – vilayət adı olub eyni adlı çaydan törəmişdir, bu ərazidə yaşayan Kree adlı tayfa həmin çayı kisiskatch ewani sipi – iti axan çay adlandırır.

Manitoba – Kree tayfasının dilindəki manitobau sözüdür. Mənası ruhların körfəzi deməkdir. Bu, çayın gurultulu səsi ilə bağlı olmuşdur. Kree tayfasının inamına görə, çayın gurultusu, ruhların baraban çalması ilə bağlıdır.

Ontario – Huron adlı hindu tayfasına məxsusdur. Güman edildiyinə görə həmin tayfanın dilindəki gözəl göl mənalı ontario və yaxud parıldayan və ya gözəl su mənalı kandarion sözüdür.

Quebec – yerli tayfa bu adı Kebek şəklində bu şəhərin yerləşdiyi əraziyə aid etmişlər. Mənası Alqonquin hindularının dilində ensiz keçid və yaxud körfəzdür. Cape Diamond ətrafında oradan keçən çayın ensizləşməsi ilə əlaqədar yaranmışdır.

Yukon – əvvəlcə çay adını bildirmişdir. Loucheux hindularının dilindəki Lo Yukon – böyük çay sözüdür.

Nunavit – əvvəlcə ərazinin adını ifadə etmişdir. İnuktitut hindularının dilində bizim torpaq mənasını bildirir.

Barnder M. The Englishing of French Words məqaləsində müəllif yazır « Bir sıra Kanada şəhərlərinin adları yerli tayfaların adından törəmişdir.

Chilwack (British Columbia) – yerli xalqın (chili-kway uhk) adındandır. Güman edildiyinə görə onun mənası yuxarıya doğru geri qayıdır. Bu ad Fraser Piver çayının mənsəbinə köçmüş adamların geriye evlərinə döndüyünü göstərir.

Ottawa – bu ad alqonyuin hindularının dilindəki adawe – ticarət etmək sözüdür. Bu ad çay üzərində ticarətə nəzarət edən xalqa verilmiş addır.

Toronto – güman edildiyinə görə, «görüş yeri» mənasında işlənmiş Huron hindularının sözüdür əmələ gəlmişdir. Yerli xalq ticarət aparmaq və ov etmək üçün bu yerə yığılmışlar (2, s. 88-96).

Chibougamou – Kree tayfasının dilində çayın daraldığı yer mənasında işlənən sözdür.

Chicoutimi – montagnais mənşəli bu ad shkoutimeou sözüdür. Onun mənası dərin suyun sonudur.

Gaspé – güman olunduğuna görə, Markmaq tayfasının dilindədir. Son və ya üç mənasında işlənib onların ərazisinin şimal hüdudunu bildirmişdir.

Listiguj – mikmaq dilindəki lustagooch sözüdür. Onun təxmini mənası beş qollu çaydır.

Rimouski – bu, mikmaq və yaxud maliseet tayfasının dilindən olub moose torpağı deməkdir. Güman edildiyinə görə, bu ərazinin ov yeri olduğu ilə əlaqədardır.

Oromocto – Maliset hindu tayfasının dilindəki welamooktook «yaxşı çay» sözüdür əmələ gəlmişdir.

Baddeck – güman edildiyinə görə, Mikmaq tayfasının dilindəki petekook «arxadakı torpaq» sözüdür.

Musyuodobit – Mikmaq tayfasının dilindəki mooskudobooywek sözüdür olduğu güman edilir.

Shuöenacadie – Mikmaq mənşəli sequbunakaolik kartof bitən yer sözüdür.

Tiktoyaktuk – İnuit tayfasının dilindəki tuktu caribou maralı və yaktuk oxşayır sözlərindədir. Sözü ümumi mənası caribou-ya oxşayan maraldır.

Pangnirtung – inuktitut tayfasının dilindəki caribou maralının yeri sözüdür yaranmışdır.

Brook G. History of the English language. New-Jerse Oamiac əsərində müəllif yazır: – Eskimos dilindəki ingilis dilinin Amerika və Kanada variantına daxil olmuş bu söz heyvan dərisindən hazırlanmış böyük qayıq bildirir. Kanada variantında bu söz comiak şəklində işlənir. İngilis dilinin Kanada variantlarına daxil olmuş kayak – yüngül qayıq da eskimos dilindən alınmışdır (3, s. 123-128).

Region əhalisinin tarixi məşğuliyyətindən bəhs edən mənbələrdə comiak və kayak haqqında məlumat verilir:

A considerable amount of evidence of transitory historic occupation was found in the area: tent rings, a variety of fox traps and meat cache markers and kayak rests. The comiaks were made of walrus or bearded sealskins and they also had sealskin kayaks. Eskimos dilindən alınmış attigi sözü içerisi dəridən olan köynək mənasında işlənir. Yenə də həmin dildən alınmış kuletuk sözü dəridən düzəldilmiş jaket mənasında işlənir.



Eskimos dilindən alınmış parka sözü də dəridən hazırlanmış geyim növünü bildirir:

His weatherbeaten face was the color of old sealskin, but his tagged attigi couldn't disguise his blue eyes.

The hood of his yellow parka was rimmed with blue-white frost.

Xizək mənasında işlənən komatik və toboggan sözləri də eskimos dilindən alınmışdır. Onların fərqi ondadır ki, komatik əl ilə dartılan xizəkdir, toboggan isə itlər tərəfindən dartılır:

The dog sled, or komatik, has replaced the bicycle for Northern cubs.

They shipped me the mountain in a toboggan.

Brook G. History of the English language. New-Jersey автор пишет: «Hindu dilindən alınma sözlərin bəziləri kalka yolu ilə daxil olmuşdur. Məsələn, ABŞ vətəndaşını ifadə edən Long Knife şindu mənşəli alqonkinlərin dilindəki eyni mənalı keechi sözüdür. Onun mənası böyük, uzun bıçaqdır.

Bu alınmaların bəziləri ingilis dilində semantik inkişafa məruz qalaraq, törəmə mənələrdə işlənməkdədir. Məsələn üçün, eskimos dilindən ingilis dilinin Kanada və Amerika variantlarına daxil olmuş kayak yalnız yüngül qayıq mənasında işlənməyib. Kayak yarışı mənasında da işlənir: kayak marathons (4, s. 36).

Toboggan isminə konvensiya yolu ilə ingilis dilində to toboggan – xizəkdə sürüşmək feili əmələ gəlir və onun iştirakı ilə mürəkkəb söz yaranır: toboggan – slide – tobogganla sürüşmək üçün dağ.

Toboggan feil funksiyasında frazeoloji ifadə kimi də rastlanır (qiymətən kəskin olaraq düşməsi): prices tobogganed – qiymətlər kəskin düşmüşdür.

Aborigin dillərindən ingilis dilinə daxil olmuş bir çox başqa sözlərin də fonetik və semantik assimilyasiyaya məruz qalması halları geniş müşahidə olunur.

Beləliklə, ingilis dilinin Kanada variantındakı hindu mənşəli sözlər ölkənin yerli əhalisi olan hinduların adət və ənənələrini, məişətini, təbiətini, bitki və heyvanat aləmini əks etdirir. Müasir kanadalılar bir çox irq və millətləri özündə birləşdirən bir xalqdır. Onların arasında avropalılar, yerli hindular və eskimoslar vardır. Avropa mənşəli kanadalılar dilinə görə iki əsas qrupa bölünür: ingilisdilli və fransızdilli kanadalılar.

Смирницкий А.И. Лексикология английского языка: автор пишет: «Kanadada ingilis dilinin tarixi XVIII əsrdən başlayır. İngilis dilinin Kanada variantı daha çox Amerika variantına yaxındır ki, bu da kanadalıların ABŞ mətbuatı, radio və televiziyasından daim istifadə etməkləri və əhalinin sıx qarşılıqlı əlaqələri ilə bağlı olmuşdur. Lakin bununla belə ingilis dilinin Kanada variantının bir qrup özünəməxsus xüsusiyyətləri də vardır. Bu xüsusiyyətlər Kanada variantında ölkənin özünəməxsus heyvanat və bitki aləmi ilə bağlı xeyli sözlərin olması, Kanadaya gəlmiş immiqrantların ana dillərinə məxsus sözlərin Kanada ingiliscəsinə daxil olması, yerli hindu və eskimos dillərindən alınmış sözlər ilə bağlıdır» (5, s. 55-62).

İngilis dilinin Kanada variantına məxsus fərqli xüsusiyyətləri U. Alvis, G. Allekn, G. Stori, D. Homilton, K. Din və başqa tədqiqatçıların əsərlərində əks olunur. Onların tədqiqatlarında əsil kanadizmlər, yəni yalnız Kanada variantında işlənən sözlər Kanada mənşəli olub, həmçinin ingilis dilinin başqa variantlarına da daxil olmuş sözlər və s. qrup sözlər fərqləndirilir. Həmin tədqiqatlarda həmçinin ingilis dilinin Kanada variantına başqa dillərdən alınmış sözlər də müxtəlif həcmdə təsvir olunmuşdur.

Alınma sözlərin Kanada variantına daxil olmasının iki əsas mənbəyindən biri yerli hindu və eskimosların dilləri, digəri isə neçə yüz illər ərzində Avropadan gəlmə immiqrantların ana dilləri idi. Bundan başqa, alınma sözlər həm Kanada ingiliscəsinin lüğət tərkibinə daxil olmuş, həm də ölkənin onomastikasında öz əksini tapmışdır.

Alınma sözlərin böyük bir qrupu fransız mənşəlidir. Bu onunla əlaqədardır ki, Kanada əhalisinin bir hissəsini Kvebek vilayətində məskunlaşmış fransızdilli əhali təşkil edir.

Kanada variantında daxil olmuş fransız dillərin çoxu e (ee) şəkilçiləri ilə bitir: brule – yanmış meşə; saqamite – ət və ya balıqlı bulyon və ya sup və s. Bəzən fransız sözləri Kanada ingiliscəsində fonetik assimilyasiyaya məruz qalmışdır. Assimilyasiyaya uğramış sözlərin arasında euse şəkilçisi ilə bitən sözlər də vardır. Məsələn, fameuse – payızın sonunda yetişən alma iki cür tələffüz olunur [fəmu:z], [fəmə:z].

İngilis dilinin Kanada variantında ey şəkilçisi ilə bitən sözlər də assimilyasiyaya məruz qalmışdır. Eu hərf birləşməsi Kanada variantında [u:] kimi tələffüz olunur. Məsələn: Kvebek konservativ partiyası ilə bağlı olan bleu sözü [blu:] tələffüz olunur.

Bəzən fransız alınma sözlərinin fonetik assimilyasiyası özünü vurğuda da göstərir. Məsələn üçün, vurğusu son hecədə olan barbate sözü Kanada ingiliscəsində belə assimilyasiyaya məruz qalır: vurğu ingilis dilində olduğu kimi birinci hecaya düşür.

Guignolee sözü fransız dilində bu mənələrlə işlənir: petruşka, kukla teatri və s.

İngilis dilində vurğu dəyişməsi ilə guignolee gənclərin şən görünüşlü paltar geyinib mahnı oxuya-oxuya gəzirmək adətini bildirir.

Bundan başqa, Dil Nümunələri Proyeği (The Language Samples Project) Kanada İngiliscəsində, bir qayda olaraq (ae) səsi ilə tələffüz olunan alınma sözlərin siyahısını təşkil etmişdir. Belə sözlərə, Natasha, Tania, pecan, Fiat, Mazda, Lada, bravo, saga, və s. sözləri misal göstərmək olar. Lakin, Bach, Luatemala Kamikaze, karate, garbanzo kimi sözlər [a] səsi ilə tələffüz olunur. Bu sözlərdə [a] əvəzinə ae səsini işlətmək daha əlverişlidir. Onlar yeni alınma sözlərlə qarşılaşdıqda onları [ae] səsi ilə tələffüz etməyə davam edirlər.

İngilis dili Kanada variantındakı yad mənşəli sözlərin bir qrupu coğrafi adlarda əks olunur. Ölkədə böyük sayda fransız və aborigin mənşəli yer adları da vardır.

Kanada İngilis dilinin bu xüsusiyyəti belə bir hipoteza yaradır. Çarles Boberq yuxarıda qeyd olunan mənbəyə nəzərən düşünür. Bunun səbəbi sadəcə bir şey ola bilər ki, Kanada İngilis dili bu sözlərin tələffüzünün əsası kimi onların

əlyazmasından istifadə edir. Kanada və Amerika sait sistemində mövcud fərqli konfiqyrasiyalar bu sualın cavabı ola bilər. Belə ki, Şimal şəhərlərində Sait Dəyişməsi və Kanada Sait dəyişməsi [ae] səsinin tələffüzü fərqli istiqamətdə aparılır. Nəticədə stock sözünün amerikan tələffüzünü ilə stack sözünün kanada tələffüzü, demək ki, eynidir. Yəni, amerikan [a] saiti ilə kanada [ae] saiti eyni səslərdir.

İngilis dili Kanada variantına daxil olmuş fransız və aborigen mənşəli sözlər mənaca rəngarəngdir. Onlar ölkə həyatının müxtəlif sahələrinə aiddir. Bu sözlər aborigenlərin maddi və mənəvi mədəniyyətini əks etdirir.

Kanadada İngilis və ya Fransız dilini öyrənmək üçün ən yaxşı məktəb axtarırsınızsa, doğru yerdəsiniz.

Nəticə. Beləliklə, ingilis dili Kanada variantının onomastikasının formalaşmasında bu kimi amilərin rolu böyük olmuşdur. Məqsədlərinizdən asılı olmayaraq hədəflərinizə çatmağınıza kömək edəcəyik. Hədəfiniz ümumi, akademik, iş və ya imtahan məqsədləri üçün İngilis və ya Fransız dilini öyrənmək olsun, oraya getməyinizə kömək edəcəyik.

Fərqli rejimlərdə bütün səviyyələr üçün çox sayda kurslarımız var. Bir başlanğıc və ya müəyyən bir sahədə dil bacarıqlarını mükəmməlləşdirmək istəyən bir tələbə olmağınızdan asılı olmayaraq, müəllimlərimiz bu öyrənmə macərəsi ilə sizi dəstəkləyəcəklər.

### **ƏDƏBİYYAT**

- 1) Baugh A.A. History of the English language, London, 1959, p. 34-42
- 2) Bamder M. The Englishing of French Words. Oxford, 1921, p. 88-96
- 3) Brook G. History of the English language. New-Jerse, 1957, p. 123-128
- 4) Арнольд И.В. Лексикология современного английского языка. М., 1955, стр: 36
- 5) Смирницкий А.И. Лексикология английского языка. М., 1956, с. 55-62

Açar sözlər: onomastika, leksik-semantik, ingilis dili, inkişaf, varyant

Key words: onomastics, lexical-semantic, English, development, variant

Ключевые слова: онамастика, лексико-семантический, английский язык, развитие, вариант

### **İngilis dilinin Kanada variantının onomastikasında alınma sözlərin leksik-semantik xüsusiyyətləri**

#### **Summary**

The article is about the loan words used in onomastics of Canada. These words are noted and given brief information about each of them in the article.

Canadian English has appeared on a number of factors. Canadian English was first determined by a number of immigrants settled from the northern part of the United States. Because of the geographical proximity of the two countries and the influence on each others histories, economic systems, international policies and television media Canadian English continues to be formulated by American English.

### **Лексико-семантические особенности слов, полученных в ономастике английского варианта Канады**

#### **Резюме**

В статье речь идет о заимствованных словах, используемых в ономастике Канады. Эти слова отмечены и даны краткие сведения о каждом из них в статье. Канадский английский появился по ряду причин. Канадский английский был впервые определен рядом иммигрантов, поселившихся из северной части Соединенных Штатов. Из-за географической близости двух стран и влияния друг на друга истории, экономических систем, международной политики и телевизионных СМИ канадский английский продолжает формироваться американским английским языком.

Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Teymurova

**Şəfiqə Əliyeva, Eganə Qurbanova 35**  
**İNGİLİS DİLİNDƏ BƏDİİ MƏTNİN ƏDƏBİYYATŞÜNASLIQ VƏ DİLÇİLİK**  
**BAXIMINDAN TƏDQIQI**

Giriş. Dilçilik sözdən bəhs edən əhatəli elm olduğu üçün poetikaya da dilçiliyin tərkib hissəsi kimi baxmaq lazımdır. Üslubiyyatın belə kəskin tərzdə iki hissəyə ayrılması bir tərəfdən tədqiqat obyektini kompleks şəkildə qavranılmasına mane olur, digər tərəfdən isə dar peşə məhdubiyyəyinə gətirib çıxarır. Bədii mətnin tədqiqini yalnız ədəbiyyatşünaslığın işi hesab etmək, başqa cür desək, yalnız bu əsərlərdəki ideya-məzmun cəhətini əsas götürmək, konseptual informasiyaları linqvistik ifadəsinə məhəl qoymamaq məzmun və forma arasındakı dialektik vəhdəti unutmaq demək olardı. Belə ki, bədii əsərin ideyasından, məzmun vüsətindən asılı olmayaraq o müəyyən forma qəlibində, dil işarələrində reallaşır. Buna görə də bədii əsərin linqvistik tədqiqindən imtina etmək praktik olaraq mümkün deyil.

Əgər ədəbiyyatşünas sənət əsərinin bədii dəyərini, estetik məqsədini öyrənsə, dilçi bu dəyər və məqsədin hansı fonemlərin, morfolmlərin, sintaktik konstruksiyaların əsasında yarandığını təhlil edir. R.A.Budaqovun dediyi kimi, ədəbiyyatşünaslar və dilçilər müxtəlif mövqələrdən və müxtəlif məqsədlərlə eyni bir problemi tədqiq edirlər. Bədii mətnin ədəbiyyatşünaslıq və dilçilik baxımından tədqiqi sıx əlaqə və vəhdətdə aparılmalıdır. M.Qorkinin ədəbiyyatın ilkin ünsürü adlandırdığı sözün əsaslı təhlili almadan əsərin bədii dəyərini və ideya zənginliyini duymaq mümkün deyildir. Bədii əsərin şərh metodikasının sirlərinə istər dilçilər, istərsə də ədəbiyyatşünaslar bələd olmalıdır. Belə ki, bədii əsərin anlaşılması üçün nə dar linqvistik biliklər, nə də yalnız intuisiyalara əsaslanan mühakimələr kifayət eder. A.İ.Ertel Puşkinin «Я помню чудное мгновенье» şeiri üzərində bu iki təhlil növü arasındakı fərqi obrazlı şəkildə belə ifadə edir: Şeiri birinci dəfə oxudum. Qəlbim səslər. əlçatmaz arzular, gözəl hissələr, sakit xəyallara doldu. Birdən elə bil hansı şeytansa pıçıldadı: gəl bunun üstündə təhlil aparaq. Birinci cümlə я помню чудное мгновенье. Hamı mübtədə? Hamı xəbər? Yazmağa başladım. Pyesin həyatı gözəlliyi itdi. Yerində hərfələr, formalar, şərtlilər qaldı. Göründüyü kimi, bədii əsərin dilinin tədqiqi yalnız ədəbiyyatşünaslığa meyl etdiyi təbqirdə gah poetik dil nəzəriyyəsi, gah da üslubiyyat üçün bazaya çevrilir. Linqvistik tədqiqata cəlb olunduqda isə dilçi sif qrammatik termin və kateqoriyalar çərçivəsində qapanıb qalır, atomizm təhlükəsi yaranır. Belə bir təhlükədən duyduyu üçündür ki, V.A.Qofman yazıçıları dilçilərdə sıx kontaktk səsləyir. Yazıçı fikri həmişə dilçi fikri ilə müəyyən əlaqədə işlənmişdir. Bizim dövrümüzdə belə bir əlaqə demək olar ki, yoxdur. Yazıçılar sanki bununla maraqlanmır, dilçilər isə bədii dilin gündəlik məsələlərini praktik mühakiməsi səviyəsində alçalmırlar. Bundan həm ədəbiyyat, həm də dilçilik itirir. Müəllif dili məsələləri üzərində yazıçılar, tənqidçilər və dilçilər əlbir işləməlidirlər.

L.Şpitçer də bədii dilin tədqiqini həm dilçilərin, həm də ədəbiyyatşünasların ovçuluq edə biləcəyi neytral zonaya çevirməyi təklif edir. Bu və ya digər müşahidəni ilk dəfə hansı tərəfin başlanmasının heç bir əhəmiyyəti yoxdur. Bu qədər çətinliklə barışmış düşmən qardaşları bir də ayırmağa dəyərmə? Dilçiliklə ədəbiyyatşünaslıq arasında körpü rolunu oynayan kompleks filoloji elmin mətn dilçiliyinin yaranması bədii mətnin tədqiqi ilə bağlı ziddiyyətlərə son qoydu.

Əslində hələ A.A.Potebnya və onun ardıcılıları dili, bədii əsərin dili haqqında elmin əsaslarını götürmüş, V.V.Vinoqradov 1929-cu ildə yazdığı Əbədi nəsr haqqında adlı əsərində əsrin sonu, əsrin əvvəllərində Avropa və rus dilçiliyindəki yeni meyilləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, bədii nitqin təbqi nə üslubiyyatın, nə də poetikanın çərçivəsinə sığmır. Dialektik üslubiyyat bu rola yaramır. Sənət əsəri isə heç də poetik olmur. Beləliklə, Vinoqradov hələ keçən əsrin 30-cu illərində bədii əsərlərin dilini tədqiq edən ayrı-ayrı elmin yaranmasını təkidlə tələb edirdi. Hazırda bu elm özü ümumi mətn nəzəriyyəsi, mətn qrammatikası və mətn üslubiyyatına bölünür.

Abdullayev S. “Müasir İngilis və Azərbaycan dillərində bədii mətnin təhlili” məqaləsində yazır: “Bütün bu fənnləri birləşdirən ümumi cəhət onların dilin estetik funksiyasının qanunauyğunluqlarını kommunikatif funksiya ilə əlaqədə öyrənməsidir. Hissədən tam gedən birinci yol təbiri cəisə linqvistik analizin xarici aspektini təşkil edir. Burada bir mətnin dil vahidləri digər mətnlərin, hətta milli dilin elementləri ilə qarşılaşdırılır. Linqvistik analizin daxili aspekti adlanan ikinci yolda yalnız bir mətnin daxilindəki dil elementləri qarşılıqlı nisbət və asılılıqından nəzərdən keçirilir. Bu iki yol bir – birinə zidd olmayıb, əksinə, ayrılmaz surətdə birləşir. Mətn dilçiliyi elmi özünün bütün mürəkkəb obyektinin tam dərk olunması üçün əhələ yeni metodlar işləyib hazırlamalı, dilçilər bədii mətnin tədqiqi ilə bağlı problemlərə daha da yaxınlaşmalıdır. (1, s. 123).

Beləliklə, aydın olur ki, özünün bütün mürəkkəbliyinə və çoxcəhətliliyinə baxmayaraq bədii mətn linqvistik təhlilin obyektinə ola bilər. Bunun cox sadə bir izahı var: dil sistem şəklinde ifadə olunmamış mətn şəklinde, eləcə də bədii mətn şəklindedirsə, ifadə olunmuş şüurdur. Sistem mətnlə dialektik əlaqədədir: hər bir mətnə dil sistemi nümayiş etdirdiyi kimi, dil sistemində hədsiz mətn ehtiyatı var. Biz dilə məhz müxtəlif mətn donlarında təsadüf edirik. Dilçinin vəzifəsi dil sistemini bu əsasda tədqiq etmək, bu və ya digər məzmunun, ideyanın hansı dil vasitəsinin köməyi ilə ifadə olunduğunu öyrənməkdir. Bədii ədəbiyyat incəsənətin digər növləri ilə sıx əlaqədə olub onlarla vahid bir tamda, xalq, yaxud geniş mənada bəşər mədəniyyəti sistemində birləşir. Lakin bədii ədəbiyyatın tikinti materialı rolunu oynayan dil insanın idrak fəaliyyətinin nəticəsi olub özündə xalqın çoxəsrlik təcrübəsinin birləşdirdiyindən incəsənətin digər növlərinə nisbətdə ədəbiyyat gerçək aləmin inikasındakı fəvqəladə gücü ilə seçilir. Incəsənətin hər bir növü gerçəkləşdirdiyinin xüsusi növ inikasıdır, obrazlı təfəkkürüdür. İnikas isə mahiyyət etibarlı ilə inikas olunan cisimlə bağlıdır. Bu səbəbdəndir ki, gerçək

aləmin inikası özünün ən parlaq ifadəsini elmdə tapır. Musayev O.İ. (Türksevər) “İngilis dilinin qrammatikası” kitabında qeyd edir: “Elmi tədqiqatlardan məqsəd tədqiq olunan cismin özünə tam adekvat olan inikasını almaq olduğundan burada subyektiv amil cüzi rol oynayır. Sənət isə, əksinə cisimlərin sadəcə əksi (surəti) olmayıb, müəllifin pisixi, ruhi aləmi ilə bağlı elementləri də əhatə etdiyindən subyektiv amillə sıx bağlıdır. Hər cür elmi fəaliyyətdən fərqli olaraq sənət gerçəkliyin maddi aləmə deyil, insana, onun mənəvi aləminə münasibətdə öyrənir. Bədii ədəbiyyatda bu ikiqat kodlaşma xarakteri daşıyır: 1) maddi aləmin, daha dəqiq desək, onun inikasının poetik kodlaşması (simvolik; bədii təsvir); 2) dil kodlaşması” (2, s. 94).

Bu ekstralingvistik amillər bədii ədəbiyyatda məzmunun ifadəsinə xidmət edən vasitə və formalara təsir etməyə bilməz. Gerçəkliyin obrazlı inikası məhz dil vasitəsi ilə mümkün olur. Bədii obrazlı ədəbiyyatın dili arasındakı əlaqə çox möhkəm və daimidir. Bədii mətnədə dil vasitələri fərdləşmiş ekspressiv, çoxcəhətli yaradıcı cəhətdən təşkil olunmuş səciyyə daşıyıb insanın mənəvi aləminə kompleks təsir göstərir. Bədii mətnin hər bir elementi əlavə funksional yük, ekstetik funksiya daşdığından, sözün mənası onun nominativ əşyavi mənası ilə məhdudlaşmayıb yeni çalarlar kəsb edir. Bədii ədəbiyyatda ümumi ədəbi dilin estetik funksiyasına sanki ikinci bir estetik funksiya əhatə olunur. O çox zaman müəllifin dil manerasının köməyi ilə ümumi qəbul etdiyi normaların sərhəddini keçir və sirf dil elementləri fərdi üslub elementlərinə çevrilir. R.A. Budaqov ədəbi dilin estetik funksiyanın ümumi, yaxud birinci dərəcələri estetik funksiya adlandırır, bədii ədəbiyyatın dilinin estetik funksiyasına isə müəllifin estetik funksiyası, yaxud ikinci dərəcəli estetik funksiya adı verilir. Göründüyü kimi, bədii ədəbiyyatı sferasında dil yalnız kommunikasiya vasitəsi olmaqla qalmır, o həm də oxucuya estetik təsir göstərir, eyni zamanda həm kommunikativ, həm də estetik funksiya yerinə yetirir.

Bədii əsərdə sözün mənası heç vaxt sirf nominativ məna ilə məhdudlaşmayıb yeni, əlavə mənalar qazanır. Bu fakt onunla izah olunur ki, bədii əsərdə söz və ifadələr yalnız gerçəkliklə deyil, həm də bir – biri ilə münasibətdir. Bədii əsər bütövlükdə tərkibindəki sözlərin müstəqim və ənənəvi köçürmə mənasında deyə biləcəyindən çox söz deyir. Bu isə bəzi tədqiqatçılara onun mahiyyətini şişirtməyə, onu digər mətnlərə qarşı qoymağa əsas verir. Təsədüfi deyildir ki, akademik N. Mart və onun ardıcılları dilin sinfi nəzəriyyəsi prinsipini irəli sürür, ədəbiyyatın dilini hakim dil elan edirdilər.

Nuriyeva S.T. “Bədii mətn və poetika” əsərində yazır: “Göründüyü kimi, bədii mətnlə bağlı mübahisəli məsələlər bədii üslubun digər funksional münasibəti ilə bilavasitə bağlıdır. Bədii mətn istər daşdığı məlumatın xarakteri, istərsə də onun təşkili forması etbarı ilə digər mətnlərdən seçilir. Bu fərqləndirici xüsusiyyətlərin hansının əsas götürülməsindən asılı olaraq bədii mətn müxtəlif şəkildə xarakterizə olunur. Bəzən onu bəzəkli ifadə tərzii adlandırırlar. Doğrudur, dilin müəyyən mərhələlərində bədii dilin belə xüsusiyyəti olmuşdur ki, bundan da fikirlə onun ifadə tərzii arasındakı səddi doldurmaq üçün istifadə edilmişdir. C. Məmmədquluzadə rus ədəbiyyatı təmsalında bu meyli kəskin tənqid edərək yazırdı: Rusun qədim yazıçıları yazı yazanda belə kəlmə və ibarələr tapıb işlədirdilər ki, xoruz səsi eşitməmiş olsun derjavinin şerini indi də adam oxuyanda elə bilir ki, guya bu sözlər göydən düşüblər. Amma... puşkinlər, jukovskilər dili lap xarab elədilər, elə sözlər yazdılar ki, kəndlilər də başa düşdülər” (3, s. 66-69).

Həqiqətən də, ədəbiyyat tarixində elə dövrlər olmuşdur ki, sadə el dilində yazmaq az qala istedadsızlıq hesab edilmişdir. Məsələn: alman klassizminin nümayəndələri yalnız yazılı ədəbi dilin ehtiyatları ilə kifayətlənib, nəinki xüsusi leksikanın, hətta şifahi dilin söz və ifadələrinin qrammatik forma və konstruksiyalarının işlənməsindən imtina edirlər.

Mətnin üslubi profili dil vasitələrinin struktur-dil statusu ilə deyil, onun işlənməsi, mətnin quruluşundakı rolu, mətnədəki əhəmiyyəti ilə müəyyən olunur. Dil vasitələrinin üslubi potensialı mətnin quruluşunda reallaşır. Eyni bir vasitə müəllif nitq tiplərinin: elmi, publisist, rəsmi-məli bədii, məişət mətnlərinin üslubi tonallığının göstəricisi kimi çıxış edə bilər.

Əlbəttə, yazıçının dili - üslubi vasitələri seçməklə azaddır. Lakin bu azadlıq hüdudsuz deyil. Şair, yazıçı dilin imkanlarını göstərir. Özü də təkcə estetik, ifadəli imkanlarını deyil, həm də qrammatik, üslubi imkanlarını, ənənəvi ədəbi normalar yeni məzmunu uyğun gəlmədikdə onlar cəsarətli və şüurlu bir tərzdə bu normaları pozurlar. Lakin bu heç də bədii dilin tam sərbəstlik, qayda qanunsuz azadlıq sahəsi olması demək deyil. Sənətkar geniş arsenalından seçdiyi sil vasitələrini mövcud dil normaları çərçivəsində işlətməlidir.

R.A. Budaqovun fikrincə yazıçının dilin ən müxtəlif üslubi laylarından seçib götürdüyü heterogen elementlər bir sərkərdənin əmri ilə hərəkət edən əsgərlər kimi vahidə tabe olmalıdır. İntizamsızlıq ordunu döyüş meydanında məhvə məhkum etdiyi kimi, bu elementlərin bədii üslubun şərtlərinə tam tabe olmaması bədii mətni nizamsız söz yığımına bənzədir danışiq intonasiya, dialekt sözlər, sirf xalq dilinin sintaktik konstruksiyaları bədii üslubda özünə məxsus şəkildə yenidən işlənir: usta əli, sənətkar nəzarəti daima hiss olunur. V.V. İvanov iddia edir ki, yazıçının dil üzərindəki işi hər hansı fikrin ifadəsi üçün mümkün olan vasitələrdən ən yaxşısını seçməkdir. Burada ən yaxşı deyərkən nəyin nəzərdə tutulduğu aydın deyil. Dil norması problemi bədii ədəbiyyata tamamilə özünəməxsus şəkildə həll olunur. Bir tərəfdən dahi yazıçılar öz sənətkar qüdrətləri ilə əbədi normalar yaradır, digər tərəfdən isə məhz onlar bu normaları pozur, onu daima hərəkətə səvq edirlər. Məsələn, Qoqol həmişə dil normalarını pozur, eyni zamanda rus dilini ruhuna yad olan pozuntulara qarşı mübarizə aparırdı. Obyektiv və subyektiv faktorların üzvü vəhdəti bədii mətnin mahiyyətinin qavranılmasını çətinləşdirən amillərdəndir.

B.Yeçorov belə bir fakta əsas tutur ki, oxucunun şəxsi təcrübəsindən kənarında bədii əsərin dərk edilməsi ağıllasığılmazdır.

V.V.Vinaçrodov isə bədii nitqin tədqiqində obyektiv faktorun rolunu inkar etməsə də, göstərir ki, obyektiv faktor, yeni bədii mətnin özünü nəzərdən qaçıрмаq olmaz.

Bədii nitqin kommunikativ funksiyasının tədqiqində J.N.Tinyanovun belə bir fikri də çox maraqlıdır ki, bədii nitq öz saysız –hesabsız çalarlıqları ilə şifahi nitqdən nə qədər uzaq olsa da, son nəticədə yenə hər kitab danışan şəxsə çevrilir, şifahi nitq kimi oxucuya müraciət edib ondan cavab tələb edir.

Nəticə. Bədii dillə bağlı mübahisəli məsələlərdən biri də bədii dilin ümumxalq ədəbi dilinə münasibəti məsələsidir. Hələ də filalogiyada bədii dillə ədəbi dillə ədəbi dili eyniləşdirmək, ədəbi dilin tədqiqində ayrı-ayrı bədii əsərlərə bilavasitə mənəbə kimi müraciət etmək cəhdlərinə təsadüf olunur. Qeyd etmək lazımdır ki, bu naturalizmdən qalma bir meyldir. Əsrin 40-ci illərinə qədər ədəbi dil deyərəkən kitab nitqi, ədəbi-bədii əsərlərin dili başa düşülür, bədii əsərin dilinin hər şeydən əvvəl sənətkarın fərdi üslub süzgəcindən keçirdiyini nəzərdə almırdılar. Qeyd etmək lazımdır ki, bu naturalizmdən qalma bir meyldir. Əsrin 40-ci illərinə qədər ədəbi dil deyərəkən kitab nitqi, ədəbi -bədii əsərlərin dili başa düşülür, bədii əsərin dilinin hər şeydən əvvəl sənətkarın fərdi üslub süzgəcindən keçirdiyini nəzərə almırdılar.

### Ədəbiyyat

1. Abdullayev S. Müasir İngilis və Azərbaycan dillərində bədii mətnin təhlili. Bakı, s. 123

2. Musayev O.İ. (Türksevər). İngilis dilinin qrammatikası. Bakı, 2007, s. 94

3. Nuriyeva S.T. Bədii mətn və poetika. Bakı, 2012, səh: 66-69

Açar sözlər: bədii mətn, İngilis dili, dilçilik, ədəbiyyat, inkişaf, təhlil

Key words: literary text, English, linguistics, literature, development

Ключевые слова: художественный текст, английский язык, языкознание, литература, развитие, анализ

### **Literary criticism of art text in English an Research from linguistic care**

#### **Summary**

Fiction is closely related to other types of art and is integrated with them into a single whole, nation, or system of human culture in the broadest sense. However, language, which plays the role of a building material of fiction, is the result of human cognitive activity and combines centuries of experience of the people, so literature is distinguished from other types of art by its extraordinary power in the real world.

### **Литературная критика художественного текста на английском языке**

#### **и исследование лингвистической помощи**

#### **Резюме**

Художественная литература тесно связана с другими видами искусства и интегрируется с ними в единое целое, нацию или систему общечеловеческой культуры в самом широком смысле. Однако язык, играющий роль строительного материала художественной литературы, является результатом познавательной деятельности человека и сочетает в себе многовековой опыт народа, поэтому литература отличается от других видов искусства своей необычайной силой в реальном мире.

Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Adilə Zeynalova

**Şəfiqə Qurban qızı Heydərova, Sevinc Əli qızı Hacıyeva<sup>36</sup>**  
**İNGİLİS DİLİNDƏ SEMANTİK KORRELYASIYA ALINMA SÖZ**  
**PROBLEMI VƏ LEKSİK CÜTLÜKLƏR HAQQIDA**

Giriş hissə: İstənilən müxtəlif sistemli dillər, o cümlədən, ingilis və Azərbaycan dilləri arasında müşahidə edilən leksik yanaşma hadisənin məntiqi davamı kimi sistem-daxili semantik paralellik situasiyası meydana çıxır. Belə ki, interleksemlərin ortaya qoyduğu terminoloji leksika və ümumişlək sözlər, bu sözləri mənimsəmiş dilin leksik sistemində yer alan digər leksemlərlə semantik korrelyantlıq situasiyasını yaradırlar. Həmin korrelyantlıq situasiyasının əmələ gətirdiyi semantik paralelliyyənin dəyərləndirilməsi məsələsində yekdilliyin hökm sürdüyünü söyləmək olmaz.

A.Axundov “İngilis və Azərb. dillərində modalıq kateqoriyası” kitabında yazır:

“Xatırladaq ki, dubletlik vəziyyətinin sinonimiya hadisəsinə aidiyyəti məsələsində ən fərqli və demək olar ki, bir-birini istisna edən yanaşmalar mövcuddur. Birinci qrup dilçilərin nümayiş etdirdiyi yanaşmaya görə, dubletlik hadisəsinə sinonimiyadan kənar araşdırmaq doğru deyil. İkinci qrup mütəxəssislərin ortaya qoyduğu yanaşmaya görə isə, belə yanaşma sözləri “sinonimliliyin əsas əlamətlərini əks etdirmədikləri üçün sinonim hesab etmək düzgün deyil” (1, s. 12).

Bu mənada, mövcud yanaşmalardakı ziddiyyətlərin ümumi anlayışın (sinonimiyanın mahiyyətinin) dərinə xidmət etmədiyini düşünən D.N.Şmelyovun fikirlərini xatırlatmaq yerinə düşərdi. Dilçi yazır: “Bunu (yəni sinonimiya ilə bağlı fikir ziddiyyətlərinin mövcudluğunu elə anlamaq lazım deyil ki, dildə hər hansı “əsil” sinonimiya mövcuddur. Dilçilər isə, sadəcə olaraq, onun (həmin “əsl sinonimiyanın”) adekvat təyinləndirilməsinə bu və ya digər səviyyədə yaxınlaşmağa müvəffəq olurlar. Əslində isə dildə müxtəlif semantik yaxınlaşma növləri (kursiv- D.N.Şmelyovundur.) mövcuddur və onlar sinonimlərin fərqli şəkildə qruplaşdırılıb təyinləndirilməsində öz əksini tapırlar”. Semantik yaxınlaşma növləri sırasında, təqdim edilən tədqiqat baxımından, marağa səbəb olan xüsusi semantik yaxınlıq növü kimi dubletliyi qeyd etmək olar. Əslində, burada yuxarıda adları çəkilən birinci qrup tədqiqatçıların da tam haqlı olaraq, bildirdiyi kimi, semantik yaxınlıqdan deyil, tam semantik eyniyyətdən söhbət gedir ki, bu da onları fərqli semasioloji söz qrupları kimi səciyyələndirməyə imkan verir.

X.İmanov “Azərbaycan və ingilis dillərində ədatlar” əsərində öz fikrini belə izah edir: “Belə ki, bəzi hallarda “əsasən terminologiyada müşahidə edilən (məsələn, linqvist-dilçi) və mənaların tam şəkildə üst-üstə düşməsi ilə səciyyələnən mütləq (absolyut) sinonimiya” hadisəsi çərçivəsində nəzərdən keçirilən dubletlik situasiyası “terminologiyada alınmaların leksik-funksional paralelliyi” nəzərdən keçirilir” (2, s. 123-138). Sonuncu yanaşmanın tərəfdarları terminin alınma termin sayəsində elmi mətnə, işgüzar sənədə və s. bu kimi mətn nümunələrinin ümumi mətninə heç bir xələl gətirilmədən, əlavə yozuma, mənə interpretasiyasına imkan tapmadan tam şəkildə əvəzlənə bilməsi hadisəsinə semantik paralellər olaraq səciyyələndirirlər. Belə ki, onlara görə və konkret olaraq, S.Sadıqovaya görə, “sinonimlər yaxın və eyni mənəni bildirən sözlərdir. Paralellər isə eyni məfhumun müxtəlif sözlərlə ifadəsinin xüsusi növləridir. “Leksik mənə eynidirsə, sinonimlikdə heç bir üslubi varlıqdan və ya emosional-ekspressiv fərqdən söhbət gedə bilməz” və sinonimlərdən fərqli olaraq, “dubletlər dominantlıqdan məhrumdurlar, formaca müxtəlif olsalar da, semantik və üslubi cəhətdən fərqlənmirlər”. Düşünürük ki, təqdim edilən yanaşma dubletliyin bir sistem-daxili semantik paralellik hadisəsi kimi mahiyyətini tam dolğun şəkildə açıqlamış olur və onun sinonimiya hadisəsindən fərqli təbiətə malik olması fikrini birmənalı şəkildə əsaslandırır.

Maraqlıdır ki, sistem-daxili semantik paralelliyi təcəssüm etdirən dubletlərin sinonimiya hadisəsinə münasibəti bu semasioloji qrupla bağlı olan yeganə nəzəri problem deyil. Belə ki, bəzi dilçilik ədəbiyyatlarında dubletlik situasiyasının neqativ və ya pozitiv planda dəyərləndirilməsi məsələsi ilə bağlı ən fərqli fikirləri səsləndirməkdədir. Ən maraqlısı isə odur ki, hətta bu məsələdə yekdil olan, yəni dubletliyi sinonimiyadan kənar xüsusi növ semantik korrelyasiya hadisəsi kimi nəzərdən keçirən dilçilər arasında da qeyd edilən problemə aid fikir müxtəlifliyi hökm sürür.

Belə ki, A.Qurbanov ona görə xarici dildən lazımsız olan leksik mənimsəmə sayəsində ortaya çıxmış sinonim müvazilik vəziyyətlərini (məsələn: səksən-həştad dubletliyinin) təhlili çərçivəsində edir ki, “dildə müəyyən anlayışı eynilə bildirən söz ola-ola, bəzən başqa dildən həmin anlayışı eynilə bildirən başqa bir söz alınması” və “dillərin bu cür bir-birinə qarşılıqlı təsirini mənfi hal hesab edilməlidir”. Bu məsələyə terminoloji sinonimiya çərçivəsində toxunan M.Qasımov yazır: “Terminologiyada sinonimlərin olması zərərli deyil. Əgər ümumi ədəbi dildə sinonimiya təbii bir hal hesab edilirsə, yaxud onun üslubi rəngarənliyini dəyişirsə, nitqə incə fərdi kalorit verirsə, terminologiyada dubletlər belə bir xassəyə malik deyildir”. “terminologiyada paralel şəkildə işlənən terminlərin olması işarələrin seçilməsi prosesinin axıra çatdırılmadığını, terminoloji sistemin hələ qaydaya düşmədiyini göstərən amillərdən biri” kimi səciyyələndirən və onun (terminoloji paralelliyin) “elmi dili ağırlaşdırdığını” önə sürən S.Sadıqova məsləni daha obyektiv nöqteyi-nəzərdən dəyərləndirir. Dilçi yazır: “Terminologiyada paralellik qüsurlu hal sayılsa da, onun mövcudluq faktını inkar etmək qeyri-mümkündür.... Terminologiyada paralellik, əslində, terminoloji sistemin formalaşması dövrün tələbi ilə meydana çıxır və nəticədə müəyyən dövrdə müsbət hadisə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, dilçi alim özlüyündə terminologiyada sinonimiyanın müsbət hal kimi qiymətləndirilməsinin etirafı fonunda, paralellik vəziyyətinin müəyyən zaman kəsiyində dilin öz daxili tələbatının nəticəsi olduğunu da diqqətdən kənar qoymur və bu məsələdə həqiqətin bir-birini inkar edən yanaşmalarda deyil, həmin yanaşmaların tam obyektiv dərki nəticəsində meydana çıxan ortaqlıq və tam adekvat məxrəcində olduğunu əyani

şəkildə təsdiqlənmiş olur. Xatırladaq ki, digər bir qrup alimlər “dubletlərdən nitqdə tавтологияya yol verməmək məqsədi ilə istifadə olunduğunu” önə sürməklə, dubletlik hadisəsinin müsbət aspektlərinə diqqət çəkmişdir.

Semantik paralellik hadisəsinə formalaşma mərhələsinə görə, təxminən iki qrup daxilində fərqləndirmək olar:

1. Alınma sözün işarələdiyi məfhumun nominasiyasına xidmət edən leksik vahidin mövcudluğu şəraitində yaranan semantik paralellik;

2. Alınma sözün işarələdiyi məfhumun nominasiyasına xidmət edən leksik vahidin qeyri-mövcudluğu şəraitində nəmimsənən və zamanla qarşılığının meydana gəlməsi sayəsində yaranan semantik paralellik.

Alınma sözün işarələdiyi məfhumun nominasiyasına xidmət edən leksik vahidin mövcudluğu şəraitində yaranan semantik paralellik halları birincinin (alınma sözün) iki halda olması mümkündür. a) alınma sözün aid olduğu dilin intensiv leksik interferensiya cəhdləri qarşısında loyallığın nəticəsi kimi; b) interleksem kimi aktiv işləkliyi səbəbiylə müvazi işləkliyin məqsədə müvafiqliyinin nəticəsi kimi.

Alınma sözün aid olduğu dilin intensiv leksik interferensiya cəhdləri qarşısında loyallığın nəticəsi kimi meydana çıxan semantik paralellik situasinya əsasən uzunmüddətli aktiv-proksimal, aktiv-distal bilinçvizm situasiyalarında mümkündür. Bilinçvizimin növlərinə görə təsnifatlandırılmasını aparmış T.A.Bertaqayevin bölgüsünə əsasən məlumdur ki, aktiv bilinçvizm hər hansı bir cəmiyyətin daşıyıcısı olduğu dildən başqa, ikinci bir dilə normal ünsiyyət qura biləcək səviyyədə bələd olması ilə səciyyələnir. Distal bilinçvizm situasinya isə onun qarşılıqlı olan proksimal bilinçvizimdən fərqli olaraq, ikinci dilin əsas ünsiyyət vasitəsi olan dilə dərin təsiri ilə səciyyələnir. Bu növ ikidillilikdə qarşılıqlı və ya tək tərəfli interferensiya faktları, əsasən leksik sistemlə məhdudlaşır. Onu da xüsusi olaraq qeyd edək ki, digər növ bilinçvistik situasiya (yəni proksimal bilinçvizm) dilin qrammatik sistemində daha dərin nüfuz etməsi ilə səciyyələnir ki, bu da daha çox dil ittifaqı situasinya və ya yüksək intensivliyi ilə seçilən ikidillilik şəraiti üçün xarakterikdir. Xatırladaq ki, sonuncu məqam ingilis dilinin qrammatik sistemində özünü aydın şəkildə büruzə vermişdir. Belə ki, ingilis dili 1066-cı il Norman istilasından sonra ciddi şəkildə qrammatik “sədələşmə”, daha dəqiq desək, desintetikasiya (desintetikləşmə) mərhələsinə keçmişdir və nəticədə müasir analitik-flektiv quruluşunu əldə etmiş olmuşdur.

Azərbaycan dilinə gəlinə, dilimizin aktiv-distal bilinçvistik ortam təşkil etdiyi ikidillilik şəraitinin “iştirakçısı” olan ikinci dillər tam fərqli tipoloji quruluşa malik olduğu üçün dilimizin qrammatik sisteminin dərin qatlarına nüfuz edə bilməmişdir. Bundan fərqli olaraq, dilimizin leksik sistemi ərəb, fars və rus dillərindən alınmalarla və eləcə də həmin dillərin tranzitliyi vasitəsilə digər dillərdən alınmalarla zənginləşmişdir. Məsələn, assosiativlik-birləşdirmə, kommunikativlik-yerdəyişmə, distributivlik-paylaşma, xarakter-xasiyyət; xasiyyətnamə-xarakteristika, dəftərxana-konselyariya; generativ-tərəddici.

İngilis dilində ikidillilik şəraitində nəmimsəniliş çox sayda alınmalar mövcuddur: chauffeur “şofer, sürücü”, champagne “şampan”, machine “maşın”.

Sonuncu qrup nümunələr özlüyündə interleksemləri təcəssüm etdirir. İnterleksemlər beynəlmiləl terminləri və məhdud qrup ümumişlək xarakterli sözləri əhatə edir. S.Sadıqovanın qeyd etdiyi kimi, “beynəlmiləl termin” anlayışı altında dilçilikdə ümumi semantikaya malik, orfoqrafik cəhətdən yaxın olan, beynəlmiləl əhəmiyyətli anlayışları ifadə edən, dünyanın bir çox dillərində işlənən terminlər nəzərdə tutulur. Dilçinin tam haqlı olaraq, qeyd etdiyi kimi, beynəlmiləl terminologiyada ortaq istifadə, özlüyündə, aparıcı və həlledici məqamı təşkil etsə də, həmin qrup leksik inventarın müəyyən fonomorfoloji, orfoqrafik və semantik fərqliliklərdən məhrum olmadığını da inkar etmək olmaz. Bununla belə, onu da diqqətdən kənara qoymaq olmaz ki, Azərbaycan və ingilis dillərinin leksik sistemində, xüsusilə də terminoloji inventarında paralellizm faktlarının meydana çıxmasında beynəlxalq terminoloji standartlaşma təşəbbüsləri heç də sonuncu rol oynamamışdır. Belə ki, L.K.Qraudina və Y.N.Şiryayevin qeyd etdiyi kimi, təkcə XX əsrin 80-ci illərində dünya üzrə 15 mindən artıq milli terminoloji standartlaşma komissiyaları mövcud idi ki, onlardan da 200-ü Beynəlxalq Standartlaşma Təşkilatında qeydiyyatdan keçmişlər və bir o qədər də SEV (“Qarşılıqlı yardım və əməkdaşlıq təşkilatı”) tərəfindən tanınmışdır. Başqa sözlə desək, ötən əsrin sonlarına yaxın təxminən 400 təşkilat milli terminoloji sistemlər arasındakı əməkdaşlığa əsaslanaraq, ortaq standartlaşma modellərinin axtarışı və tətbiqi ilə məşğul olunurdu.

Təqdim olunan nümunələrdən də görüldüyü kimi, bu hallarda həm sistem daxili, həm də sistemlərarası leksik paralellizm situasiyalarını təsbit edilməsi mümkündür. Belə ki, həmin situasiyalar da konkret bir dil sistemi çərçivəsində gerçəkləşən və dilin daxili inkişaf qanunauyğunluqları ilə şərtlənən müvazilik situasiyalarından söhbət gedir. Lakin onu qeyd etmək lazımdır ki, bu kimi faktların meydana gəlməsində ekstralinçvistik faktların da iştirak payının olması həmin dil faktlarını maraqlı dil innovasiyaları sırasına aid edir.

Nə üçün “təkrar alınma”? Belə ki, artıq söylədiyimiz kimi, kino və sinema sözləri eyni mənəbdən şaxələnməmişdir. Yunan dilində kino hərəkət edirəm deməkdir. Sinema sözü isə yunan dilindəki bu ləksemin latınlaşmış, yəni latın dilinin fonetik sistemində adaptasiya olunmuş variantıdır. Müqayisə üçün deyək ki, kinema, kinematos hərəkət mənasını ifadə edir və V.Aslanov “Azərbaycan dilinin tarixinə dair tədqiqlər” əsərində yazır: Bu sözün ixtisar edilmiş şəkildə film mənasında istifadəsini dilin qənaət prinsipi ilə izah edir. Maraqlıdır ki, ədəbi dildə mövqeləri möhkəmlənmiş və ixtisar edilməmiş variantın fonetik tərkibinin təhlili burada variantla bənzərliyi ortaya qoyur: kinematoqraf – sinematoqraf, kinematoqrafik – sinematoqrafik (3, s. 271).

Variantlılıqdan törənmiş olan bu dubletlilik bizim üçün ona görə maraqlıdır ki, həmin dublet cütündən biri ingilis dili ilə tam dublet paralellizmini, digəri isə qismən dəyişiklik nümayiş etdirən natamam paralellizmi nümayiş etdirir. Məsələn: Asian cinema refers to the film industries and films produced in the continent of Asia, and is also sometimes known as Eastern cinema.

Y.Rəhimov, T.Hidayətəzadə "İngilis dilinin praktik qrammatikası" kitabında qeyd edir: "Bu kimi leksik paralelizmlər, ingilis dilinin leksikologiyası və qrammatikasını diaxronik aspektdə tədqiq etmiş mütəxəssislərin bildirdiyi kimi, bütövlükdə, ingilis dilinin leksik inventarının zənginləşməsi və qrammatik sisteminin formalaşmasında mühüm rol oynamışlar.İngilis dilinin dialect rəngarəngliyinin nəticəsi kimi, meydana çıxan paralelizm situasiyalarının kütləviliyi ingilis ədəbi dilinin mövqelərinin möhkəmlənməsi ilə azaltmağa başladığı məlumdur (4, s. 66).

Nəticə. Beləliklə, dilimizdəki etimoloji dubletlərdən bəhs edərkən V. Aslanovun tədqiqatlarında diqqətə alınan bir çox faktların, o cümlədən, kiçik-küçük, cəvri-çevri və cüvri-cüvri-cüvri-cüvri/dıqqılı, habelə dırmaq /dırmaq/gırmaq/cırmaq-caynaq, eləcə də çevri-/devri - evir-/əyir-/dövrə -yörə və bununla bərabər, yumru/yumruq/yumupda/tumurcuq və s. bu kimi paralelliklərin eyni kökün fonosemantik təkamülündən törəyən etimoloji dubletlər olduğunu da qeyd etmək istərdik. Azərbaycan dilinin tarixi leksikologiyasına, habelə morfonologiyasına dair araşdırmalarda dilimizdəki etimoloji dublet törəmələrinin formalaşması üçün həm anlaut mövqeyindəki konsonant səslərin, eləcə də auslaut mövqeyindəki samitlərin variantivliyinin mühüm rol oynadığı qeyd edilir. Sonuncular bəzi hallarda ilkin köklə üzvlənməyə məruz qalmayaraq şəkildə birləşən fel köklərinin növ kateqoriya formatlı söz formalarıdır. Belə ki, Q.Batrovun Azərbaycan dilindəki fellərin fonosemantik inkişafına həsr edilmiş araşdırmasından bəlli olur ki, dilimizdə uzan-, azut-, dat-, dağıl-, gödəl- və s. kimi feil köklərinin konsonantı kimi başa düşülür.

#### ƏDƏBİYYAT

1. Axundov A. İngilis və Azərb. dillərində modalıq kateqoriyası. Bakı: Elm, s. 12
2. İmanov X. Azərbaycan və inglis dillərində ədatlar. Bakı: Maarif, s. 123-138.
3. Aslanov V. Azərbaycan dilinin tarixinə dair tədqiqlər. Bakı: Maarif, s.271.
4. Rəhimov Y., T.Hidayətəzadə İngilis dilinin praktik qrammatikası. Bakı, 1966, s. 66

Açar sözlər: Azərbaycan və ingilis dilləri, dublet və semantik korrelyasiya, paralellik

Key words: Azerbaijani and English Languages, Doublet and Semantic correlation, parallelism

Ключевые слова: Азербайджанский и английский языки, дублетность и семантическая корреляция, параллели

### SEMANTIC CORRELATION IN ENGLISH ABOUT THE WORD PROBLEM AND LEXICAL PARENTS

#### Summary

Parallels are special types of expression of the same concept in different words. "If the lexical meaning is the same, there can be no stylistic presence or emotional-expressive difference in synonymy" and, unlike synonyms, "doublets are devoid of dominance and, although different in form, do not differ semantically or stylistically". We think that the presented approach fully explains the essence of doublet as a phenomenon of semantic parallelism within a system and unequivocally substantiates the idea that it has a different nature from the phenomenon of synonymy.

### СЕМАНТИЧЕСКОЕ СООТНОШЕНИЕ В АНГЛИЙСКОМ ЯЗЫКЕ ПРОБЛЕМА СЛОВА И ЛЕКСИЧЕСКИЕ ПАРАЛЛЕЛИ

#### Резюме

Параллели – это особые виды выражения одного и того же понятия разными словами. «При одинаковом лексическом значении не может быть ни стилистического присутствия, ни эмоционально-экспрессивного различия в синонимии» и, в отличие от синонимов, «дуплеты лишены доминантности и, хотя и различны по форме, но не различаются ни семантически, ни стилистически». Мы считаем, что представленный подход полностью объясняет сущность дублета как феномена семантического параллелизма внутри системы и однозначно обосновывает мысль о том, что он имеет иную природу, чем феномен синонимии.

Rəyçi: Pedaqoji elmlər namizədi, professor Tamilla Hüseynova



## ELLIPTİK CÜMLƏLƏRİN LEKSİK-SEMANTİK VƏ STRUKTUR XÜSUSİYYƏTLƏRİ (İngilis və Azərbaycan dilləri materialları əsasında)

Giriş. Bu məqalə elliptik söyləmlərin struktur-semantik xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir. Məqalədə ellipsis anlayışına yanaşmaların sistemləşdirilməsi təqdim edilmişdir. Ellipsis təbiətinə görə mürəkkəb hadisə kimi təbii dilin sintaktik sistemində xüsusi yer tutur. Məqalədə elliptik cümlə probleminin həll edilməsi sintaksis elminin ən aktual məsələlərindən biri hesab edilir. Müəllif qeyd edir ki, elliptik cümlələrin öyrənilməsində ən mühüm məsələlərdən biri onların struktur və semantik planlarda tamlığı və natamamlığı məsələsidir. Məqalədə həm də elliptik cümlələrin əsasən şifahi dialoji nitq üçün xarakterik olduğu qeyd edilir. Yarım-çıq (formal cəhətdən yarımçıq, lakin mənası kontekst, situasiya və ya intonasiya vasitəsilə təmin edilən cümlələr) və elliptik cümlələr arasındakı fərqlərdən danışılır.

Məqalədə göstərilir ki, elliptik cümlələr müstəqil işlədilə bilən xüsusi cümlə tipidir, onların spesifik cəhəti kontekstdə xatırlanmayan, yəni məna baxımından məlumatın ötürülməsi üçün zəruri olmayan feili xəbərin olmamasıdır. Elliptik cümlələr replika və dialoqlara xas olan, bir yaxud bir neçə üzvü çatışmayan, kontekstdə tam cümləyə uyğun gələn natamam cümlələr kimi təsvir edilir. Onların çatışmayan üzvləri kontekst və situasiyadan bərpa edilə bilər. Kommunikativ-semantik strukturun formalaşmasına şifahi nitqin baş verdiyi mühitin, jestlərin, nitqin tempinin, intonasiyanın və digər amillərin təsiri olduğundan əsasən yarımçıq cümlələrdən istifadə olunur.

Qeyri formallıq, səmimi ünsiyyət kimi amillər ifadələrə qənaət etməyə, mənanı anlamq üçün yetərli olan ifadələrin istifadə olunmasına imkan verir. Bu səbəblə ellipsis öyrənilməsi bütün müasir dillərdə baş verən ünsiyyət vasitələrinə qənaət proseslərini anlamaq üçün kifayətdir.

Əsas hissə. Müasir dilçilikdə təktərkibli cümlələrin statusuna dair fərqli fikirlər hökm sürür. Bu fikirlər arasında ortaq məqam ondan ibarətdir ki, təktərkibli cümlələr tərkibində feilin şəxsi forması olmayan cümlələrdir. A.A.Şaxmatova görə, “yarımçıq cümlələr bu və ya digər üzvün buraxıldığı halda özünə yer alır (1, s. 156). Elliptik cümlələri tam cümlələrin struktur variantı kimi şərh edən A.A.Şaxmatovun fikrincə, “qrammatik baxımdan təktərkibli cümlələrin mahiyyəti subyekt və predikatın birləşməsi cümlənin bir üzvündə özünə uyğunluq tapmasından ibarətdir”. A.M.Peskovski isə öz tədqiqatlarında elliptik cümlələri “yarımçıq cümlələr” kimi nəzərdən keçirir və onları “bir və ya bir neçə üzvü çatışmayan” cümlələrə aid edir. Müəllifin fikrincə, “ikinci dərəcəli üzvləri olmayan cümlələr yarımçıq cümlələrdir” (2, c. 450). Elliptik cümlələri müstəqil cümlə kimi şərh edən V.V.Vinoqradov yazırdı ki, “elliptik və ya yarımçıq cümlələr” müstəqil strukturlar olmaqla yanaşı, həm də tamtərkibli cümlələr kimi kommunikativ funksiya yerinə yetirir. Onun fikrincə, “elliptik cümlələr danışq dili cümlələrinin özünəməxsus tipikləşmiş formalarıdır, onların xüsusi struktur tipləri özlüyündə tam cümlələrin normasının pozulmasını təmsil etmir” (3, s. 29). Qeyd edək ki, xüsusi sintaktik hadisə olan ellipsis zamanı semantik strukturun elementlərindən biri söyləmin üst qatında ifadə olunmur. Halbuki elliptik konstruksiyaları linqvistik baxımdan nəzərdən keçirərkən onu struktur-qrammatik və məna vahidi kimi təqdim etmək mümkündür. Elliptik cümlələrin struktur-semantik təşkili məna yarımçıqlığı və onun yerinin doldurulması üsulları baxımından araşdırılır. Bu cür yarımçıqlığın yerinin dolumunun mənbəyi dialoq və danışığın konsituasiyası ola bilər. Elliptik cümlələrin formalaşmasında linqvistik kontekstlə müqayisədə konsituasiyanın təsiri daha güclüdür.

Göründüyü kimi, linqvistik kontekst elliptik cümlələrin struktur-semantik tərtibinə təsir edən amillərdən biridir. Elliptik söyləmə gerçəklik situasiyasının hər hansı bir elementinin nomi-nasiya vasitəsi kimi çıxış edir. Elliptik cümlələrin semantik strukturunun formalaşması onların tipikləşmiş ünsiyyət situasiyasına daxil olması nəticəsində baş verir. Bu cür cümlələr özlərinin spesifik struktur sxemlərilə konsituativ linqvistik vahidlər kimi çıxış edirlər. Danışqda elliptik cümlələr dildənkənar gerçəklik situasiyası ilə bağlılıq nümayiş etdirir, onların semantikasi kommunikativ, situativ-istiqləməli, üstlük mürəkkəb xarakter daşıyır. Ellipsis müəyyənləşdirilməsində kontekst və situasiyanın həlledici rolunu nəzərdən keçirən Ş.Ballı yazırdı ki, “biz ellipsis situasiyanı “prezentasiya edən” deyktik elementlərin və ya konteksti “representasiya” edən anafirik elementlərin “düşünülməsi” kimi nəzərdən keçirməkdə israrlıyıq” (4, s. 383). Oxşar fikri qeyd edən V.Q.Admoninin fikrincə, “bəzi hallarda kontekst və ya situasiya cümləni “yüngülləşdirir” bilirlər və bununla da onun tərkibinə müvafiq birləşmə formalarının birbaşa daxil edilməsindən yan keçməyə imkan verir, bu forma isə özünün real məna dolumunu situasiya və ya kontekstdən alır. Qərb, xüsusən də ingilis dilçiliyində tərkibində feilin şəxsi formasının olmadığı, lakin bu-nunla belə onların tam məzmunu malik olmalarında və buna görə də cümlələrin ekvivalenti kimi çıxış edən bilən cümlələrdən bəhs edilir. Bəzi Qərb qrammatistləri, məsələn, V.L.Çeyf təktərkibli cümlələri müstəqil cümlələr kimi fərqləndirmir. Ç.Fris isə öz növbəsində təktərkibli cümlələrin mövcudluğunu qəbul edir: “tektərkibli cümlələrin iki növü vardır: onlar ya müəyyən mübtədə və ya xəbərdən, ya da bir sözdə cəmləşdirilmiş mübtədə və ya xəbər ideyasını təmsil edən sözdən ibarət olurlar”. Linqvistik mənbələrdə yarımçıq cümlələrə münasibətdə ortaq cəhət onların istənilən dildə monoloji, dialoji təzahür formalarından asılı olmayaraq danışq dili üçün səciyyəvi olmasından ibarətdir. G.O.Kerm elliptik cümlələrdən bəhs edərkən onları struktur baxımdan tam, lakin tərkibində feili olmayan cümlələr kimi izah edir. Fikrini əsaslandırmaq üçün isə o, feilsiz əmr cümlələrinin müsəl göstərir. Məsələn, Hat soff!; Your passport, please! B.Blekston isə bu tip cümlələri üslubi vasitələr kimi müəyyənləşdirir və onlara danışqda daha çox rast gəldiyini qeyd edir. Müəllif buraya nida cümlələrini - What a hot day! və inkarlıq bildiren sözün bütöv cümləni əvəz edə bildiyi inkarlıq bildiren cavabları aid edir.

37 Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət İqtisad Universiteti. “Xarici dillər” kafedrasının müəllimi.sevincbagirova@com.ru

İ.F.Vardula görə, “sıfır sintaksemlər təkcə məzmunu deyil, həm də ifadəyə malik olmurlar. Sıfır ifadələrin özünəməxsusluğu ondan ibarətdir ki, onlarda “akustik xüsusiyyətlərin məcmusu sıfıra bərabərdir, lakin onlar da özlərini eksplisit kimi, yəni maddi ifadə olunmuş kimi aparırlar. Maraqlı məqam ondan ibarətdir ki, İ.F.Vardul sıfır və ellipsis anlayışlarını fərqləndirməyə cəhd edir: “ellipsiyaya uğramış üzvdən fərqli olaraq, sıfır üzv kontekst və situa-siyadan asılı deyildir.

H.Poutsuma isə elliptik cümlələrə mübtədə və ya xəbəri olmayan cümlələri aid edir və onlar, onun fikrincə, “kontekstdən bərpa edilə bilməz”. Müəllif elliptik cümlələrin beş növünü müəyyən edir: faktı təsdiq edən, məsələn, /No pains, no gains//, emosiya ifadə edən, məsələn, All right!, sual, məsələn, What about her?, ritorik sual və nidalar, məsələn, One knows the value of freedom, what then?, əmr cümlələri, məsələn, Your passport, please.

Burada daha bir məqama diqqət yetirmək istərdik ki, yarımçıq (formal cəhətdən yarımçıq, lakin mənası kontekst, situasiya və ya intonasiya vasitəsilə təmin edilən cümlələr) və elliptik cümlələr arasında müəyyən aşkar fərqlər mövcuddur. Hələ birvaxtlar H.Svit yazırdı ki, “elliptik cümlələr müstəqil işlədilə bilən xüsusi cümlə tipidir, onların spesifik cəhəti kontekstdə xatırlanmayan, yəni məna baxımından məlumatın ötürülməsi üçün zəruri olmayan feili xəbərin olma-masıdır”.

A.İ.Smirnitski isə elliptik cümlələr dedikdə, quruluş elementləri – sözlülər, artikkelər, bağlayıcılar, köməkçi feillərin olmadığı cümlələri nəzərdə tutur.

Ümumiyyətlə, danışmaq üçün səciyyəvi olan elliptik cümlələr ikinci həmsöhbətin danışığında məna baxımından yarımçıq olması ilə xarakterizə edilə bilər. Bu səpkili cümlələr semantik cəhətdən tam, struktur cəhətdən isə yarımçıq olan cümlələrdir. Elliptik cümlələrin strukturunda xəbər olmur və bu da həmin cümlələrə sürətlilik, şiddətlilik, intensivlik, gərginlik çaları verir. “Ellipsis ifadəsini tapmayan, amma tapması mümkün olan linqvistik dəyər” (kimi qiymətləndirən K.M.Abdullayevin fikrincə, “elliptiklik ideyası əslində sintaktik vahidin dəyərə malik yoxluğunun üzərində qurulur və məhz belə bir yoxluq ellipsisli komponentləri, ya da başqa sözlə desək, sıfır üzvlü komponentləri başqa komponentlərlə daha sıx bağlayır”. Cümlə daxilində ellipsis hadisəsinin baş verməsi heç də həmin konstruksiyada fikrin yarımçıqlığı anlamında qəbul edilməməlidir, çünki belə cümlələrdə istənilən bir üzv ellipsisə yalnız o şəraitdə uğrayır ki, cümlənin özündən və ya mətndən onun bərpası mümkün olsun. K.M.Abdullayev hesab edir ki, “ellipsisləşmə dolayısı ilə cümlə quruluşunda danışanın, informasiya verənin əvvəlcədən nəzərdə tutduğu modelin təqdim edilməsinə xidmət edir. Beləliklə, ellipsisli cümlə quruluşunu yalnız formal baxımdan deformasiyaya uğramış kimi qəbul etmək olar. Əslində bu deformasiyaya uğramış quruluş informasiya qəbul edən dil şüurunda gizlənmiş tam təsəvvürüdür”. Cümlənin insan fikrinin subyektiv xüsusiyyətlərinə şərtlənmiş ellipsis dilin ən geniş ya-yılmış hadisələrinə aiddir. F.Y.Veysəllinin fikrincə, “elliptik cümlələrə - Haraya? - Evə (gedirəm), Evə - Hə(əvəzinə). Bu cümlələr qrammatik cəhətdən tam formalaşmadığına görə onlara parselyativ və ya parazitiv cümlələr də deyilir”.

A.Y.Məmmədov ellipsis hadisəsinə tədqiq edərkən onun kontekst və konsituasiya ilə bağlı aşağıdakı növlərini fərqləndirmişdir: “1) dialoqda ellipsis; 2) anafirik konstruksiyalarda ellipsis; 3) yarımçıq cümlələrdə ellipsis”.

İngilis dilində feilsiz əmr cümlələri adi məişət danışığında geniş işlənməkdədir. Tərki-bində feil olmayan bu sözləmlər adətən isimlərdən ibarət olur. Bu sözləmlər xüsusi intonasiya ilə müşayiət olunur. Məsələn, Silence!, The salt, please!, Hats off!, Quite!, Out!, Out with it!

Əlavə edək ki, linqvistik mənbələrdə feilsiz sözləmlər qrammatik cəhətdən “qüsurly” hesab edilir, çünki onlara bir əsas hissə xasdır. Buna görə də onlar tamtərkibli cümlənin elementlərinə parçalana bilmir. İngilis dilindəki əmr cümlələri dinləyəndə qəti əmr, təklif və ya dəvət təsiri yaradır. Feilsiz əmr cümlələrinin baş üzvünün morfoloji təbiətindən asılı olaraq aşağıdakı tiplər üzrə təsnif edilə bilər.

Substantiv əmr cümlələri (bu zaman cümlənin baş üzvü isimlə ifadə olunur). Məsələn, Tea!; Tea at once!; And some brandy immediately!; /Blöre, a taxi for Miss Dinny//; /Two beers for us out here//; /Not word about this,» he said, and laid an index finger against his lips//.sözlü ilə təqdim edilmiş substantiv cümlələr. Bu tip cümlələrdə sözlü isimdən əvvəl gəlir və birlikdə cümlənin baş üzvü kimi çıxış edirlər. Məsələn, Out of the way there! /Shouted the captain// ;They’re on the match! ;They’re coming up the drive!

Məlumdur ki, feilsiz əmr cümlələrinin hamısı üçün ümumi cəhət onların kontekst (konsi-tuasiya) və danışmaq situasiyası ilə sıx bağlılığıdır ki, məhz bunun sayəsində onlar kommunikativ cəhətdən funksionallıq qazana bilirlər. Özlərinin qrammatik naqisliyinə görə bu tip sözləmlər ellipsis, sıfır üzvlü cümlə adlandırılan nitq strukturlarına yaxındır. Lakin qeyri-predikativ sözləmləri ellipsislərlə eyniləşdirmək məqsədəuyğun deyildir, çünki elliptik cümlələr danışmada müəyyən konnotativ şəraitdə meydana çıxır. Məsələn, Here! və ya Quickly. Halbuki, qeyri-predikativ sözləmlər informasiyanın ixtisarının konnotativ nəticəsi deyil, qeydə alınmış qrammatik normadır və buna görə də ellipsisə bərabər tutula bilməz. O.Musayev bu tip cümlələri yarımçıq cümlələr kimi izah edir. Onun fikrincə, “... ingilis dilində də bəzən, xüsusən şifahi nitqdə cümlə üzvlərindən biri və ya bir neçəsi buraxılıq, işlədilmir; ünsiyyət baxımından ona ehtiyac hiss olunmur”. Daha sonra müəllif yarımçıq cümlələr adlandırdığı bu cümlələrin mübtədadan, xəbərdən, tamamlıqdan, zərflikdən və bir də modal sözlərdən ibarət olmaqla 5 növünü göstərir. Müəllif mübtədadan ibarət olan yarımçıq cümlələrə (təktərkibli) nümunələr verir. O.Musayev həm də təktərkibli və yarımçıq cümlələrin fərqləndirilməsinə də münasibətini bildirir. Onun fikrincə, “...yarımçıq cümlədə buraxılmış üzv asanlıqla bərpa edilə bildiyi halda, təktərkibli cümlələrdə heç bir üzv buraxılmadığına görə, onu bərpa etmək mümkün olmur”.

Nəticə. Beləliklə, ellipsis dialoji nitqi xarakterizə edən əsas vasitələrə aiddir. Ellipsis dialoji ünsiyyətdə müntəzəm istifadə edilməsi təkcə normativliyini deyil, həm də həmin vasitənin qanunauyğun və məqsədəuyğun olmasını sübut edir.

Ellipsisdə dialoji nitqin əsas məziyyəti – fuksiyanın mənasının strukturun mənasının üzərində üstünlüyünə meyil” özünü büruzə verir. Ellipsisin köməyiylə informasiya cərgəsi daha dəqiq qurulur, mənanın detallaşmasına yardım edən sinonim əvəzləmələr vasitəsilə həmin informasiya cərgəsinin dəyişməsi baş verir”.

#### Ədəbiyyat

Шахматов А.А. Синтаксис русского языка. С.-т-Петербург: Изд. ЛКИ, 2007, с.156

Пешковский А.М. Русский синтаксис в научном освещении. М., 2001, 450 с.

Виноградов В.В. Некоторые задачи изучения синтаксиса простого предложения, с. 3-29

Балли Ш. Общая лингвистика и вопросы французского языка. М. URSS, 2001, 383 с.

Ключевые слова: предложение, неполные предложения, структура, конситуация, контекст, высказывание, модель предложения, эллиптические предложения

Key words: sentence, incomplete sentences, structure, consituation, context, utterance, sentence model, elliptical sent

### **Структурно-семантические особенности эллиптических высказываний**

#### **Резюме**

Данная статья посвящена вопросам изучения структурно-семантические особеннос-тей эллиптических предложений. В ней представлена систематизация подходов относительно статуса понятия эллипсиса. Эллипсис, как сложное по своей природе явление, занимает особое место в синтаксической системе естественного языка. В статье подчеркивается, что решение проблемы эллиптических предложений является одной из важнейших задач синтаксической науки. Автором отмечается, что при изучении эллиптических предложений одной из важных задач является определение их полноты или неполноты в структурном и семантическом отношениях.

### **Structural and semantic features of Elliptical expressions**

#### **Summary**

The article focuses on the study of structural and semantic features of Elliptical sentences. It provides the systematization of approaches concerning the status of ellipsis. Ellipsis is of a complex nature and has been particularly significant for the syntactic system of natural language. In the article it is stressed that dealing with the issue of elliptical sentences is a major challenge for Syntax. It is submitted that defining structural and semantic completeness or incompleteness of elliptical sentences is one of the priority tasks for research of elliptica sentence.

Rəyçi: filologiya elmləri doktoru, dosent Yusif Süleymanov

**Günel Tehran qızı Quliyeva38**  
**ƏDƏBİ İNGİLİS DİLİNİN TƏLƏFFÜZ ÜSLUBLARI**

Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün çox zəruri olan vasitədir. Cəmiyyətdə dilin başlıca rolu onun ünsiyyət vasitəsi olmasıdır. Dil təfəkkürün ifadə vasitəsi olmaqla yanaşı ictimai hadisədir. Dil daima bu və ya digər ictimai hadisələrlə əlaqəlidir. Dilin ən əsas başlıca səciyyəvi cəhəti ondan ibarətdir ki, o yalnız bir neçə ilin deyil, uzun bir tarixi inkişaf yolunun məhsuludur. Dil cəmiyyət, ictimaiyyət daxilində formalaşan bir vasitədir. Dili yaradan xalqdır və buna görə də hər hansı bir dilin inkişafı xalqın taleyi ilə vəhdət təşkil edir [1].

Hər bir xalqa məxsus ədəbi dil çox uzun tarixi inkişaf mərhələləri keçərək və müxtəlif təsirlərə məruz qalaraq milli dil statusunu qazanmışdır. Təbii olaraq ədəbi dil anlayışı haqqında müxtəlif dilçi alimlərin fərqli fikirləri mövcuddur. Bir çox dilçi alimlərin fikirlərinə əsasən ədəbi dil anlayışı yalnız düzgün yazı normaları çərçivəsində formalaşan dildir. Bu cür fikirlərə qarşı olaraq Dəmirçizadə özünün linqvistik əsərlərinin birində qeyd edir: “Bəziləri ədəbi dil dedikdə ancaq yazılı dili anlamışlar, şifahi ədəbi dilin ola biləcəyini ağıllarına belə gətirməmişlər. Buna görə də ədəbi dil və onun inkişafı dedikdə, ancaq yazılı ədəbiyyatın, yazılı sənədlərin, nəhayət, kitabların dilinin tədqiq etməkdən uzağa getməmişlər. belə anlayış nəticəsində “yazısı olmayan xalqların ədəbi dili olmaz” kimi yanlış anlayış meydana çıxmış, yaxud bu və ya digər xalqın ədəbi dilinin başlanğıcı həmin xalqın yazıya malik olduğu dövrdən hesab edilmişdir [2].

Nümunə olaraq qeyd edə bilərik ki, V.V.Vinoqradov, A.S.Çikobava və başqa dilçilər şifahi poeziyanın, xalq ədəbiyyatı nümunələrinin dilini ədəbi dil hesab etməmişlər. Bu cür mübahisəli fikirlərdən belə bir nəticəyə gəlmək olar ki, ədəbi dil anlayışı dilçilikdə düşünüldüyü qədər aydın şəkildə izahını tapmamışdır. Lakin ümumi bir fikirlə razılaşmaq olar ki, ədəbi dil dedikdə onun yazı və ya şifahi formada hər hansı bir dilin işlənmiş, cilalanmış, leksik, qrammatik və fonetik normalara cavab verən və formalaşdırılmış variantı nəzərdə tutulur.

Onu da qeyd etmək yerinə düşərdi ki, hər bir xalqın ədəbi dili onun tarixi inkişafının və təkamülünün nəticəsi kimi qiymətləndirilir. Tarixi inkişafın müəyyən mərhələsində ölkənin müxtəlif bölgələrində danışılan dialektlərdən biri milli dil kimi başqaları üzərində üstünlük qazanaraq ünsiyyət vasitəsinə çevrilir. Buna səbəb ölkədə yaranan iqtisadi, siyasi, sosial, ictimai, mədəni amilləri göstərmək olar. Bu prosesin nəticəsi olaraq ünsiyyət zamanı istifadə olunan dialektlərdən biri ölkənin dövlət dilinə çevrilir.

İngiltərənin milli dili London dialekti əsasında yaranmışdır. Bu vaxt London sürətlə genişlənmiş və onun coğrafi şəraiti və digər amillər Londonun ölkənin mərkəzinə çevrilməsinə səbəb olmuşdur. XIV əsrdə London İngiltərənin ictimai, siyasi, mədəni, təhsil, mərkəzi olmaqla paytaxt statusu qazanmış və London milli dilinin formalaşması prosesi onun ədəbi tələffüzünün yaranması ilə müşayiət edilmişdir.

Ədəbi ingilis dilinin spesifik xüsusiyyətləri onun fonetik strukturu, leksik materialı və qrammatik qanunları ilə xarakterizə edilir. Ədəbi ingilis dilində danışan adam kifayət qədər leksik materialdan, qrammatik qanunlardan və düzgün tələffüz normalarından istifadə edir. Belə adamların nitqi rəvan, səlis və aydın olmaqla yanaşı anlaşılıq və məntiqli qəbul edilir. Bu halda danışan savadlı və düzgün danışan şəxs kimi tanınır və onun dili “ədəbi dil” hesab edilir.

Ədəbi ingilis dili özünün ümumi xüsusiyyətləri ilə diqqəti cəlb etsə də, o, heç də statik deyildir, müəyyən dəyişmələri mümkündür. Bəzən eyni səs və ya sözün müxtəlif şəkildə tələffüz edilməsinə rast gəlinir. Tələffüz daima dəyişir, yenilənir. Bəzi sözlər nitqdən uzaqlaşır, yeniləri meydana çıxır. Belə ki, orta əsrlərdə nitq prosesində istifadə olunan bir neçə səs müasir ingilis dilində işlənmir. Bəzən isə eyni sözlərin fərqli-fərqli insanlar tərəfindən müxtəlif formalarda və müxtəlif şəraitlərdə, vəziyyətdən asılı olaraq tələffüz edildiyinin şahidi oluruq. Bu cür hallar canlı danışıq dilində müxtəlif üslubların yaranmasına səbəb olur. Məsələn, məhkəmə prosesində prokuror və ya məhkəmə hakiminin nitq üslubu onların yaxın adamları ilə ünsiyyət qurarkən istifadə etdiyi nitq üslubundan təbii olaraq fərqlənir. Hətta eyni şəraitdə müxtəlif peşəyə malik olan insanların nitq üslubunda çox vaxt fərqlilik müşahidə etmək olur. Söz və cümlələrin müxtəlif tərzdə tələffüz edilməsi “tələffüz üslubu” kimi qəbul edilir. Tələffüz üslublarının özünəməxsus xüsusiyyətləri vardır ki, bunlar müxtəlif dillərdə fərqlidir. İngilis və Azərbaycan dillərinin tələffüz üslublarının göstəriciləri fərqli ola bilər. İngilis fonetistlərindən D.Counz tələffüz üslublarının özünəməxsus təhlil edərək tələffüz üslublarını sürətli formal üslub, aramlı danışıq üslubu, geniş kütləyə müraciət olunan təbii üslub, qəbul edilmiş səhnə üslubu, ifaçılıqda qəbul edilmiş üslublar kimi hissələrə bölür.

Qeyd etmək yerinə düşərdi ki, bir çoxları tələffüz üslubları ilə ədəbi üslubları qarışdırır. Belə ki, bədii üslub roman, hekayə, şeir, poema, qəzet, jurnal və s.üslublarını nəzərdə tutduğu halda, tələffüz üslubları canlı danışıq dilini nəzərdə tutur.

Tələffüz üslublarının xüsusiyyətləri, bir qayda olaraq, canlı danışıqda sözlərin aydın, səlis və düzgün tələffüzünü, sözlərin qüvvətli və ya zəif deyilməsini, şifahi danışıqda bütün fonetik hadisələrə düzgün əməl olunmasını nəzərdə tutur.

L.V.Şerba tələffüz üslubunun əsas prinsipi kimi danışıqın səlistliyinin dərəcəsini qeyd edir. Onun fikrincə, bu prinsip əsasən tələffüz üslubunun iki növünü qeyd etmək olar: 1. Tam üslub; 2. Danışıq üslubu

Tam üslub danışıqda sözlərin tam formada və aramlı tələffüzünü nəzərdə tutur. Bu halda sözlərdəki sait və samitlərin düzgün tələffüz edilməsi, heç bir səs düşülmə və təsadüfi assimilyasiyaya uğramasına yol verilmir. Bu halda aksent və intonasiya hadisələri qaydasında və yerli-yerində işlənir. Bir çox tələffüz üslublarında, məsələn mahnı ifaçılığında, radio və televiziya verilişlərində xəbərlərin oxunuşunda hər bir tələffüz olunan söz düzgün vurğu ilə və aydın şəkildə tələffüz edilir. Eyni zamanda dövlət əhəmiyyətli sərəncamların və fərmanların oxunuşu da tam üslubda verilir.

Danışiq üslubu özünün sürəti və ehtiyatsızlığı ilə tam üslubdan fərqlənir. İngilis və Azərbaycan dillərində tələffüz üslublarının özünəməxsus xüsusiyyətləri vardır. Xarici dili öyrənərkən tam üslubla yanaşı danışiq üslubları ilə tanış olmaq lazımdır. Məşhur dilçi alim L.V.Şerbaya görə danışiq üslubunun iki variantı var: 1. Ehtiyatlı danışiq üslubu; 2. Ehtiyatsız danışiq üslubu.

Ehtiyatsız danışiq üslubu ehtiyatlı danışiq üslubundan bir çox cəhətləri ilə fərqlənir. Belə ki, ehtiyatsız danışiq üslubunda lüzumsuz danışiq üslublarından, təsadüfi assimilyasiya hallarından istifadə edilir.

İngilis dilinin öyrənilməsində ilk növbədə sözlərin tam formada tələffüz üslubuna yiyələnmək lazımdır. Daha sonra isə ehtiyatlı danışiq üslubu ilə tanışlıq mümkündür. Hər iki tələffüz üslubunun göstəricilərini bilmək canlı danışiq dilində ünsiyyətə girmək imkanını artırır.

İngilis ədəbi dili iki formada- yazılı və şifahi formada təşəkkül tapmışdır. Dilin hər iki forması bir-biri ilə sıx şəkildə əlaqəlidir və biri digərindən təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Dil ünsiyyət vasitəsi kimi yalnız şifahi formada deyil, eləcə də yazılı formada fəaliyyət göstərir. Dilin yazılı formasının yaranması və inkişaf etməsi haqqında biliyə malik olmağın praktik olduğu kimi, nəzəri əhəmiyyəti də vardır. Odur ki, fonetikanın əsas məqsədlərindən biri də dildə işlənən nitq səslərinin və onun yazıda ifadə forması olan hərf və qrafemlər arasında mövcud olan əlaqəni öyrənmək və təhlil etməkdir. Şifahi danışığın əsaslandığı qrafik ifadə prinsiplərini öyrənmək və şifahi danışıda ondan istifadə etmək bacarığına yiyələnmək üçün müəyyən qanunların təsbit edilməsinin dilçilik baxımdan böyük əhəmiyyəti vardır. İngilis dilinə məxsus orfoepik və orfoqrafik qaydalara yiyələnmək heç də asan iş deyildir. Oxu və yazı qaydalarına yiyələnmək hətta ingilislərin özləri üçün də çətinlik törədir. İngilis dilinin yazılı formasının şifahi formada tələffüzü çox çətinlik törədir. Belə ki, yazılı dilin formalaşması bir neçə prinsipə əsaslanır ki, bunlardan da ən az istifadə olunan prinsip fonetik prinsipdir. Bəzi dilçi alimlərin fikrincə, yazılı dilin fonetik prinsipə əsasən təşəkkül tapması yazıda hər bir hərfin şifahi danışıda bir səsə uyğun gəlməsindədir. Məhz bu səbəbdən ingilis dilində “pit, fat, set, let” sözlərinin qrafikası fonetik prinsipə əsaslanır.

Fonoloji baxımdan fonetik prinsipin bu şəkildə əsaslandırılması düzgün qəbul edilə bilməz, çünki dildə bu qəbildən olan sözlərin sayı çox azdır. Sözlün yazılışında qrafikanın şifahi nitqin ifadə forması kimi az təsadüf edilir. Belə ki, bir çox hallarda səslərin hərfbirləşmələrində və ya əksinə hərfbirləşmələrinin şifahi danışıda ifadəsi öz əksini tapmır.

Hərflər şifahi danışıda olan nitq səslərinin (allofonların) ifadə forması deyil, yalnız bir neçə variantın əsası olan fonemin ifadə vasitəsi olduğu üçün, demək olmas ki, məsələn, “left” və ya “felt” sözlərinin yazılışы fonetik prinsipə əsaslanır. Odur ki, yazılı nitqdə hər bir fonemin özünün ifadə vasitəsindən danışmaq daha düzgün olardı. Belə bir ifadə vasitəsi müasir dilçilikdə qrafem adlanır. Qrafem bir qayda olaraq orta mötərizə işarəsi içərisində qeyd edilir. Hər bir dildə fonemlərin qrafik olaraq yaratdığı sistem qrafem sistemi adlanır.

Funksional baxımdan qrafemlər fonemlərə bənzəyir. Fonemlər kimi, qrafemlərin də iki funksiyası mövcuddur.

1. Yaradıcı funksiya

2. Fərqləndirici funksiya

Dildə mövcud olan leksik vahidlərin fərqləndirilməsində qrafemlərin rolu böyükdür və bu çox vaxt simvolik prinsip kimi qəbul olunur.

Qeyd etmək lazımdır ki, dildə fonetik dəyişmələr qrafik dəyişmələrdən daha tez-tez baş verir. Odur ki, başqa prinsiplər fonetik prinsipdən daha çox orfoepiyada istifadə edilir. Bu nöqteyi-nəzərdən fonetik prinsip ədəbi dilin yazılı formasında istifadə edilə bilməz. Belə ki, eyni söz ölkənin müxtəlif bölgələrində müxtəlif şəkildə tələffüz edilir. Yazılı nitq fonetik prinsipə əsaslanmış olsaydı, bir sözlün bir neçə yazılış formalarına ehtiyac duyulardı və bu da ədəbi dil üçün normal hal hesab edilə bilməz. Əks halda yazılı dilin dialekt formaları meydana çıxardı.

Fərqləndirmə prinsipi isə homofonları fərqləndirmək üçün istifadə olunur. Avropa dillərində bu prinsip müstəqil bir prinsip kimi qəbul edilə bilməz. Çünki bu prinsip tarixi ənənəyə əsaslanır. Müxtəlif dillərdən alınmış sözlərin etimologiyası imkan vermir ki, bu sözlərin yazılışında fonetik prinsipdən istifadə edilsin. Müxtəlif dillərdən alınmış fonetik cəhətdən eynilik təşkil edən sözlərin yazılışında tarixi ənənəyə əsaslanması məcburidir. Belə ki, eyni tərkibə malik olan sözlər blue və blew, meet və meat, sea və see yazılışda tarixi prinsipə əsaslanır.

Bu baxımdan ingilis dilinin orfoqrafiyası çox mürəkkəb və çoxcəhətlidir. İngilis dilinin yazılı forması daha çox tarixi prinsipə əsaslanır. Fonetik prinsipdən o vaxt istifadə edilə bilər ki, bir səs bir həriflə ifadə edilmiş olsun və ya tələffüz zamanı ortaya çıxan bir hərf oxunmasın. Bu baxımdan müasir ingilis dilinin yazılı formasından fərqli olaraq qədim ingilis dilinin yazılı forması fonetik prinsipə əsaslanır. Tarixi inkişaf prosesində ingilis dilinin samit fonemlər sistemi isə tamamilə dəyişikliyə məruz qalmışdır. XII-XIV əsrlərdə Anqlo-Frənç tayfalarının nisbətən təsirindən müəyyən yeniliklər edilmişdir. Onlar ingilis dilinin yazılış qaydalarına bəzi fransız dilinə məxsus qaydaları tətbiq etmişlər. XVI əsrdə ingilis dilinin orfoqrafiyasını təkmilləşdirmək üçün müəyyən dəyişikliklər edilmişdir. Latın, norman-fransız və fransız dillərindən alınmış sözlərin yazılışы ingilis dilində müxtəlif formaların yaranmasına səbəb olmuşdur. Buna görə də ingilis dilinin yazılış qaydalarında tarixi prinsip əsas rol oynayır.

İngilis dilinin yazı qaydalarının inkişafında morfoloji prinsipin də yeri vardır. Belə ki, qaydalı feillərin keçmiş zaman formasının morfoloji ifadəsi “ed” formasında qəbul edilmişdir. İsmnin cəm halının və indiki qeyri-müəyyən zaman forması, üçüncü şəxs təkdə “s, es” sonluqları qəbul edilmişdir. Bu morfemlər [s,z,ɪz] kimi tələffüz edilsə də, yazıda eyni qrafemlərlə verilir. Və yaxud “the” müəyyənlik artikkelinin yazıda müxtəlif formalarına rast gəlmək olar.

İstifadə olunmuş ədəbiyyat

1. Bayramov A., Məhərrəmov Z., İsgəndərzadə M. “Azərbaycan dili və mədəniyyəti”, Bakı: 2015

2. Dəmirçizadə Ə. "Azərbaycan ədəbi dilinin üslubiyatı, Bakı: Azərərənəşr, 1962

3. Şerba L.V. Xarici dilləri necə öyrənmək olar, Moskva, 1929

4. Daniel Jones "The Pronunciation of English", Cambridge.

Açar sözlər: ədəbi dil, tələffüz normaları, üslub, fonetik prinsip

Key words: literary language, pronunciation norms, style, phonetical principle

Ключевые слова: литературный язык, нормы произношения, стиль, фонетический принцип

## **Pronunciation norms of literary English**

### **Summary**

The article deals with the origin of the literary English language, the process of historical development and pronunciation methods of the English language. Extensive research of the pronunciation patterns in the teaching process of the English language is of great importance in the modern times. One of the main responsibilities of a language teacher is to adhere to the correct pronunciation norms while teaching any foreign language.

In the article is explained in detail the ways and methods of mastering the correct pronunciation norms in the form of examples. In addition to discussing the features of the pronunciation methods in the researched work, the explanation of the differences between the full style and the conversational style is also widely discussed. Researching the pronunciation norms of the Azerbaijani language and the English language in a comparative way forms the main part of the article.

## **Произносительные нормы литературного английского языка**

### **Резюме**

В статье рассматривается происхождение литературного английского языка, процесс исторического развития и способы произношения. Обширные исследования моделей произношения при обучении английскому языку имеют большое значение в наше время. Одной из основных обязанностей преподавателя иностранных языков является соблюдение норм правильного произношения при обучении любому иностранному языку. В статье подробно разъясняются способы и методы усвоения норм правильного произношения в виде примеров. Помимо обсуждения особенностей стилей произношения в исследовательской работе широкое место отводится и объяснению различий между полным стилем и стилем говорения. Сравнительное изучение произносительных норм азербайджанского языка и произносительных норм английского языка составляет основное содержание статьи.

Rəyçi: f.f.d., dos. S.Abdurəhmanova

**Nigar Xalid qızı Həsənova, Gülnarə Ədhəm qızı İsmayılova<sup>39</sup>**  
**İNGİLİS DİLİNDƏ FEİLİN XƏBƏR ŞƏKLİNİN GRAMMATİK ZAMAN FORMALARI VƏ ONUN**  
**AZƏRBAYCA DİLİNDƏ İŞLƏNMƏSİNƏ DAİR**

Giriş. Şəkilçilərin işlənilib-ışlənməməsinə görə feilin xəbər şəklinin özünəməxsus səciyyəvi xüsusiyyətləri ilə seçilir. Türk dillərinin hamısında olduğu kimi, Azərbaycan dilində də xəbər şəklini başqa şəkilçilərdən fərqləndirəcək xüsusi şəkilçilər yoxdur. Yəni özünəməxsus elə bir şəkilçi yoxdur ki, məsələn, feilin, vacib, lazım, arzu, şərt və s. Şəkillərindəki kimi, xəbər şəklini formal cəhətdən yanaşanlar, bəlkə də onun cəhətinə əsaslanırlar. Lakin feil şəkillərinin ümumi vəzifəsi, yəni hərəkətin gerçəkliyə münasibəti baxımından xəbər şəklinin müstəqil varlığına nəinki şübhə qalmır, əksinə, o başqa şəkillərdən öz genişliyi və zənginliyi ilə tamamilə fərqlənir. Digər tərəfdən, feil şəkillərinin varlığını şərtləndirən qalan iki xüsusiyyət, zaman və şəxsi, xüsusən zaman şəkillərinin işlənməsinə görə də xəbər şəklində başqa şəkillərə nisbətən üstünlük təşkil edir. Daha doğrusu, feil şəkilləri içərisində yalnız xəbər şəklində qrammatik zaman əlamətlərini özündə birləşdirir. Feilin bu şəklinin ümumi məzmunu zaman və şəxs anlayışları ilə daha çox bağlı olduğu üçün xüsusi şəkilçiyə ehtiyac qalmır.

English grammar. M. Ganshina. N. Vasilyevskaya adlı müəlliflər əsərlərində qeyd edirlər: “Çünki xəbər şəklində hər hansı bir iş, hal və hərəkətin icrası müəyyən şəxs tərəfindən xəbər verir. Bunun üçün isə zaman şəxsi şəkilçiləri vardır. Deməli, zaman və şəxs şəkilçiləri vardır. Deməli, zaman və şəxs şəkilçiləri xəbər şəklinin modallıq semantikasını bütünlüklə ifadə etdiklərinə görə başqa əlamətlərə ehtiyac qalmır. İrəlində deyilənlərdən aydın olur ki, feilin xəbər şəklində bütünlüklə zaman və şəxs anlayışları ilə bağlıdır” (1, s. 34-38).

Əsas hissə: İngilis və Azərbaycan dillərində xəbər şəklində real iş bildirir. Başqa sözlə desək, işin keçmiş, indiki və gələcəkdə icra olunub-olunmamasını göstərir. Bu və ya digər işin ümumi zamanın müxtəlif anlarında icrası isə dildə qrammatik zaman kateqoriyasının varlığını şərtləndirir.

Qrammatik zaman obyektiv zamanın dildə ifadə vasitəsidir. Lakin məlumdur ki, obyektiv zaman şüurdan asılı olmayaraq mövcud olduğu kimi, onun başlanğıcı və sonunda yoxdur. Bir sözlə, obyektiv zaman öz-özülüyündə hissələrə bölünür. O ardıcıl davam edən tam şəkildədir.

Lakin baş vermiş hər hansı bir hərəkət obyektiv zamanın mütləq müəyyən bir nöqtəsinə, anına aid olur. Obyektiv zamandan fərqli olaraq, qrammatik zaman şüurla, onun gerçəkliyi əks etdirmə dərəcəsi və inkişaf səviyyələri ilə bağlıdır, bununla əlaqədar olaraq bütün dünya xalqları üçün ümumi olan obyektiv zaman bu xalqların müxtəlif ictimai, iqtisadi və mədəni, bir sözlə özünəməxsus inkişafı ilə bağlı, onların dilində də müxtəlif səviyyədə və müxtəlif formalarda ifadə olunur.

Bu baxımdan İngilis və Azərbaycan dilinin obyektiv zamanı ifadə etmək üçün özünəməxsus üsul formaları vardır ki, bunlar da qrammatik zamanı vardır ki, bunlarda qrammatik zamanı özündə birləşdirir. İşin, hadisənin, obyektiv zamanın müxtəlif anlarında baş verməsindən asılı olaraq qrammatik zamanın keçmiş, indikin və gələcək kimi növləri meydana çıxır.

Bu növlər içərisində indiki zaman meyar müəyyənləşdiricisi sərhəd kimi qəbul edilir, keçmiş və gələcək zamanlardan varlığını şərtləndirir. Söz söyləninən vaxta icra olunan iş, hal və hərəkət, indiki, söz söyləninən vaxtdan icra olunan iş, hal və hərəkət indiki, söyləninən vaxtdan icra olunan iş, hal və hərəkət gələcək, söz söyləninən vaxtdan qabaq icra edilmiş iş, hal və ya hərəkət isə keçmiş zaman adlanır. Feil zamanlarının morfolojiyadakı yeri qəti olmalıdır.

English grammar in USE. Murphy (advanced) toplusunda yazılır: “Feil zamanlarının qrammatikada dəqiq müəyyənləşdirilməsi həm onların öyrənilməsi, həm də lüzumsuz tərari aradan qaldırır. The Indicative Mood (xəbər şəkil) hər hansı bir iş, hal, hərəkətin müəyyən zamanda, müəyyən şəxs tərəfindən icra olunması haqqında xəbər verir. Yəni şəklinin semantikasi, əsasən zaman və şəxs kateqoriyaları ilə bağlıdır. Bu kateqoriyalardan ikincisi, xəbər şəklində bərabər, feilin başqa şəkillərində özünü görsədir. Feil zamanları qrammatik kateqoriya kimi yalnız xəbər şəklində bağlıdır. Belə ki zaman şəkilçisi qəbul etmiş feillər xəbər şəklində dairəsindən kənara çıxma bilmir. Ümumiyyətlə, xəbər şəklində feilin başqa şəkillərinə nisbətən qrammatik cəhətdən tam diferensiallaşmışdır (2, s. 123).

Butun türk dillərində olduğu kimi Azərbaycan dilində feil zamanlarının üç növü haqqında heç bir fikir ayrılığı özünü göstərmir.

İngilis dilində konkret dil faktları əsasında feil zamanları aşağıdakı şəkildə təsnif olunur: The present Indefinite Tense Form – İndiki qeyri- müəyyən zaman forması.

Bu zaman forması hal-hərəkətin indiki qeyri müəyyən bir anda baş verdiyini bildirir.

Ex: we go to school every day.

1) zaman əsasən adət, vərdiş halına düşmüş, həmişə baş verən, təkrar olunan hərəkətləri ifadə edir. Məs: It snows in winter- Qışda qar yağır.

2) İndiki zaman real bir fakt kimi hərflərin işlənməsi ilə səciyyələnir.

Məs: He often tells me interesting stories.

3) İndiki zaman və şərt budaq cümlələrində hərəkət gələcəyə aid olduqda işlədilir.

Belə halda budaq cümlə ən çox if, when, before, as soon as ilə başlayır.

If he comes- Əgər o gəlsə; When they return- onlar qayıdanda

When I see him- Mən onu görəndə; İndiki zamanın şəklində əlaməti. İndiki zaman feil əsasında-ır- ir- ur- ür; - yır- yir- yur- yür şəkilçisinin əlavəsilə düzəlir.

39 Azərbaycan Texniki Universiteti. “Xarici dillər” kafedrasının baş müəllimləri.nigargulya@com.ru

Ex: I come, he goes, she smiles; İndiki zaman aşağıdakı şəxs şəkilçilərinin qəbul edir: birinci şəxsin təkində -am- əm: alıram, gəlirəm; cəmində - ıq- ik- uq- ük:

Məs: alırıq, gəlirik; ikinci şəxsin təkində -san- sən məs: alırsan, gəlirsiniz. Üçüncü şəxsin təkinin şəxs şəkilçisi yoxdur. Məs: alır, gəlir, durur, gülür.

O. Musayev: "İngilis dilinin grammatikası" (B., 1986) dərsliyində müəllif yazır: "Azərbaycan dilindən fərqli olaraq ingilis dilində indiki zaman tək bir zamanla deyil 4 zamanla səciyyələnir.

1) The present İndefinite Tense Form; 2) The present Continuous Tense Form

3) The present Perfekt Tense Form; 4) The present perfekt Continuous Tense Form

The present Continuous – un aşağıdakı işlənmə halları var (3, s. 66-69).

1. Şəxsə xas olan səciyyəvi xüsusiyyətləri ifadə edərkən: (Constantly – elə hey zərfi ilə); She is constantly laughing – Oələ hey gülür

2. Hərəkətin danışılan anda ifadə olunduğunu bildirir.; Is it raining? Raining?

It is raining.

3. Davamlı hərəkətin müəyyən bir müddətdə icra olunduğunu: Bu zaman this winter; this summer və s. işlədilir. Ex: we are learning English Grammar this summer. Bu yay biz ingilis dilinin qrammatikasını öyrənirik.

Azərbaycan dilində də davamlı indiki zaman var. O, iş hal və ya hərəkətin söz söylənən vaxtdan əvvəl başlanıb davam etdiyini bildirir. Ex: Tikintidə hidrotexnika getdikcə üstünlük qazanmaqdadır. (Ə. Sadiq)

4. The present perfekt Tense Form – indiki bitmiş zaman forması aşağıdakı hallarda işlədilir.

1) Keçmişdə icra olan və nəticəsi indiki anla bağlı olan, göz qabağında olan hərəkətləri. I have read this book – Mən bu kitabı oxumuşam (danışan və dinləyici üçün kitabın nə vaxt oxunduğu vacib deyildir. Vacib olan odur ki, kitab artıq oxunmamışdır.)

2) İndicə baş vermiş hərəkətləri ifadə etmək üçün. Belə halda "just" zərfi işlənir.

İngilis dilində konkret dil faktları arasında fel zamanlara aşağıdakı şəkildə təsnif olunur. The present İndefinite Tense Form – İndiki qeyri – müəyyən zaman forması.

Bu zaman forması hal – hərəkətin indiki qeyri müəyyən bir anda baş verdiyini bildirir. Ex: we go to school every day

3. İndi zaman əsasən, adət vərdiş halına düşmüş, həmişə baş verən, təkrar olunan hərəkətləri ifadə edir.

It snows in winter – Qışda qar yağır.

4. İndiki zaman real bir fakt kimi zərflərin işlənməsi ilə səciyyələnir.

He often tells me interesting stories.

5. İndiki zaman və şərt budaq cümlələrində hərəkət gələcəyə aid olduqda işlədilir. Belə halda budaq cümlə ən çox if, when, before, as soon as ilə başlayır.

If he comes – Əgər o gəlsə

When they return – Onlar qayıdanda

When I see him – Mən onu görəndə

6. Arzu şəkli

Feilin xəbər şəkli müasir Azərbaycan dilində olduğu kimi, müasir ingilis dilində də icra halın real gəlmə, həqiqət olduğunu bildirir.

Məsələn:

Went to the institute yesterday

Mən dünən instituta getdim

Feilin xəbər şəkli həyata keçirilməsi, icrası mümkün olan şərtləri ifadə etmək üçün də işlədilir.

Məsələn:

If it rains we shall not go to the forest.

Əgər yağış yağsa biz meşəyə getməyəcəyik.

İsmixan Rəhimov İngilis dilinin praktiki qrammatikası kitabında qeyd olunur: "Feilin xəbər şəkli müasir İngilis və Azərbaycan dillərində geniş miqyasda işlənir. Hər iki dildə xəbər şəkli qrammatik mənasındakı xüsusi cəhətə görə doğru olaraq qrammatika kitablarında zaman kateqoriyası kimi şərh edilir (4, s. 88-09).

Feilin xəbər şəklini digər şəkillərdən gərqləndirən başlıca xüsusiyyət odur ki, o real iş bildirir.

Xəbər şəkli öz işlənmə yerinə görə çox zəngindir. Xəbər şəkli hərəkətin indiki, keçmiş, gələcək zamanda icra olunub olunmamasını göstərir. Bu və ya digər işin ümumi zamanın müxtəlif anlarında icrası ilə dildə qrammatik zaman kateqoriyasının varlığını şərtləndirir. Qrammatik zaman obyektiv zamanını dildə ifadə vasitəsidir.

Nəticə: Yuxarıda deyildiyi kimi, xəbər şəklində hər hansı bir iş, hal, hərəkətin müəyyən zamanda, müəyyən şəxs tərəfindən icra olunması haqqında xəbər verir. Yəni xəbər şəklinin modallıq semantikasi, əsasən zaman və şəxs kateqoriyaları ilə bağlıdır.

İngilis dilində zaman və şəxs münasibətləri müxtəlif analitik morfemlər (am, is, are, have, has, shall, will, was, were.) vasitəsilə həyata keçirilir.

- Undersit it is quite impossible for me to take your place.

- You will be king for a day.

- I have never felt safer in my life.



- Remember well all I am doing to tell you.

Azərbaycan dili isə şəkilçili dil olduğundan hərəkətin indiyə, keçmişə, gələcəyə aid olması qrammatik morfemlər vasitəsilə reallaşır. Belə ki, Azərbaycan dilində

Ir,- ir,- ur,-ür,-acaq,-əcək,-yacaq,-yəcək,-miş,-miş,-muş,-müş,-dı,-di,-du,-dü və s. Kimi zaman bildirən qrammatik şəkilçilər var.

Məsələn:

- Mərə, oğuzdan bir böyük atlı gəldi.

- Dədə Yediyar kimi usta aşığı o sazı çala bilmir, indi sən çalacaqsan?

- Xəyal Şah İsmayıl elə çulğamışdı ki, yuxusu bir əppək olub qaqlxmışdı göyə.

Göstərilən cümlələrdə belə bir qənaətə gəlmək olar ki, İngilis və Azərbaycan dillərində feilin xəbər şəkli konkret dil faktlarına əsaslanaraq hərəkətin indiyə, keçmiş və gələcəyə aid olduğunu göstərir və feilin digər şəkilləri üçün bünövrə rolunu oynayır.

#### ƏDƏBİYYAT:

1. English grammar. M.Ganshina, N.Vasilyevskaya. p: 34-38

2. English grammar in USE. Murphy (advanced). p. 123

3. Musayev O. İngilis dilinin qrammatikası. Bakı: Maarif, 1986, s. 66-69

4. İsmixan Rəhimov İngilis dilinin praktiki qrammatikası. s. 88-96

Açar sözlər: etimoloji dubletlər, sistem daxili paralellər, semantik differensiallaşma

Key words: lexic parallelism, etymological dublets, intersystem parallels, semantic differentiation

Ключевые слова: этимологические дублеты, внутрисистемные параллели, семантическая дифференциация

### **On grammar term forms of verb news in english and their processing in azerbaijani language**

#### **Summary**

In English and Azerbaijani, a news image represents real work. In other words, it indicates whether the work has been done in the past, present, or future. Grammatical tense is a means of expressing objective tense in language.

However, it is known that objective tense does not have a beginning or end, as it does regardless of consciousness. In short, objective time is itself divided into parts.

### **О грамматических термформах глагола в английском языке и их использование в азербайджанском языке**

#### **Резюме**

На английском и азербайджанском языке новостное изображение представляет реальную работу. Другими словами, это указывает, была ли работа выполнена в прошлом, настоящем или будущем. Грамматическое время – это средство выражения предметного времени в языке.

Однако известно, что предметное время не имеет ни начала, ни конца, как оно есть вне зависимости от сознания. Короче говоря, объективное время само разделено на части.

Rəyçi: pedaqoji elmlər namizədi, professor Tamilla Hüseynova

**Leyla Kamran qızı Məmmədova<sup>40</sup>**  
**Ə.CƏFƏRZADƏNİN “ELDƏN-ELƏ” ROMANINDA FƏDAKAR**  
**QADIN VƏ QAYĞIKƏŞ ANA OBRAZLARI**

Görkəmli yazıçı, ədəbiyyatşünas və ictimai xadim Əzizə Cəfərzadə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus qələmi, əsrarəngiz yaradıcılıq yolu ilə seçilən sənətkarlardandır. 16 yaşından ədəbi fəaliyyətə başlayan yazıcının tarixi roman janrında qələmə alınmış əsərləri nəsr tariximizə bu janrı yenidən bəxş etmişdir. Əbədiyaşar sənətkarın yaradıcılığına həm də müasir həyatla səsleşən povestlər, hekayə və nağıllar da daxildir.

“Eldən-elə” romanı ədibin tarixi gerçəklik və bədii həqiqətləri özündə əks etdirən əsərlərindən biridir. 1992-ci ildə qələmə alınan bu romanı Ə.Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun əziz xatirəsinə ithaf edir. Bu əsər “Xoş gördük, səyyah” adlı povestin daha mükəmməl variantıdır. “Eldən-elə” romanında görkəmli Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edilir. Bədii təsvirlərin canlılığı və həyatiliylə seçilən bu əsərin əvvəlində Zeynalabdin Şirvaninin uşaqlıq illəri, sonrakı hissələrdə isə səyyahın bütün ömür yolu bədiiləşdirilərək təqdim edilir. Belə ki, alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahətlərini yazıçı real boyalarla əks etdirir. Məhz əhvalatların canlılığı və cərəyan edən hadisələrin reallığı əsərin təsir gücünü daha da artırır.

“Uşaqlıq”, “Gənclik” və “Kamillik” başlıqlı üç hissədən ibarət romanda həyat faktları bədiiləşdirilir, yazıçı qələmi ilə cilalanaraq oxucusuna təqdim edilir. Müəllif burada yeri gəldikcə adət-ənənələri, məişət mərasimlərini də cərəyan edən əhvalatlara uyğun şəkildə, əsərin ruhuna xələl gətirmədən göstərir. Bu barədə Ə.Cəfərzadə irsinin tədqiqi ilə məşğul olan Gülsümxanım Hasilova yazır: “Ə.Cəfərzadənin romanlarındakı xalq məişəti, mərasimlərinin geniş konteksti burada sadəcə yazıcının mənsub olduğu xalqın adət-ənənə, inam, etiqadları çərçivəsində qalmır. Bütün müsəlman Şərqiyyənin məişəti, etnoqrafiya, mentaliteti onun əsərlərində başlıca məşahidə obyektini kimi seçilir” (3, s.141).

“Eldən-elə” romanında qadın hüquqsuzluğu, cəhalət və uçuruma aparan fanatizmin tənqidi nəzəri cəlb edir. Məlum olduğu üzrə M.F.Axundzadə, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənəmənli və başqaları qadın məsələsi ilə bağlı dəyərli fikirlər söyləmiş, tədqiqatlar aparmışlar. Bu xüsusda həssas olan Y.V.Çəmənəmənli xalqın intibahı yolunda iş görməyə, mübarizə aparmağa səsleşərək “Cəmaatımızın cəhalətdə qalmağına baxıb ah çəkincə, yaxşı deyilmi onun səbəbini axtarıb mübarizə edək” - deyirdi.

“Müsəlman arvadının sərgüzəşti”, “Toy”, “Divanə”, “Dərddli Züleyxa”, “Qumarbazın arvadı”, “Cümə axşamı” və s. hekayələr, o cümlədən qadın probleminə dair məqalələri, həmçinin xatirələrində də olan əhvalat və fikirlər, tanıdığı Qarabağ qadınlarının durumu ilə sıx vəhdətdə verilir. Y.V.Çəmənəmənli hər zaman qətiyyətlə bildirirdi ki, qadın anadır, qadın tərbiyəçidir, qadın azadlığı, mədəni və mənəvi tərəqqisi, ümumiyyətlə, millətin gələcəyi üçün mühüm şərtidir.

“Eldən-elə” romanında təqdim edilən Şirinbəyim, Soltanbikə, Telizər, Reyhan obrazları nəinki cəmiyyətdə, ailədə də heç bir hüquqa malik deyillər. Nağıl qəhrəmanlarını xatırladan, yeddi qardaşın bir bacısı Şirinbəyim romanın əvvəlində şəh, qəhqəhələr çəkən, gözəl bayatılar söyləyən, həyat dolu bir qız kimi təqdim edilir. O, qardaşlarını canından artıq sevir: “Qardaşları üçün ürəyi tiril-tiril titrərdi. “Nardanxatını” yeddi qardaşına bənzədirdi. “Harda dara düşsəm, yeddisi də başımın üstün olar. Namxuda – maşAllah, hərəsi bir Rüstəm pəhləvandır. Yeddi yox, bircəsi dadıma çatsa o da bəsimdi” (2, s.8).

Şən, zarafətli bu qızın arzularına son qoyan və onu bilmədiyi zülmətə yuvarlayan isə amansız adət-ənənələr olur. Təəssüf ki, hələ də bəzi yerlərdə özünü biruzə verən, dövrün beləsinə çevrilən, qız uşaqlarına əşya kimi yanaşma Şirinbəyimin də ən ülvi arzularına son qoyur. Atasının və ailə üzvlərinin rəyini soruşmadan, nə istədiklərinə məhəl qoymadan bircəcik qızını tanımadığı Axund Kərbəlayı İsgəndərə övrət edir. Hətta qızına belə bir İmanlı cavanın elçi düşməsi ilə fəxr də edir: “Sizi neyşə get-gələ salım? Bizdə arvad ağzı aramaq adəti yoxdu. Oğlanlarım cavandı, hərəsinin ağzından bir avaz gəlir. Onların məsləhətiyə oturmaq deyiləm. Dayıları... Yox, elə heç kim məniyə şərək qız böyütməyib. Elə əhli müsəlman oğulun qayınatası olmadığı özümə şərəf billəm. Allah ulduzlarını bəridirsən, yarıyanlardan olsunlar” (2, s.9).

Həyatı boyunca valideynlərinin üzünə ağ olmayan Şirinbəyim, ömür-gün yoldaşı seçimində də etiraz etməyə cürəti çatmır. Şübhəsiz ki, buna onun böyüdüyü mühit, aldığı tərbiyə mane olur. Uşaq vaxtından ailədə, qohum-əqrəba arasında eşitdiyi “Ata-anaya asi olmaq ən böyük günahdır” sözləri onun beyninə həkk olunub. Həzrət Məhəmməd əleyhissələmin söylədiyi kimi: “Allah-taala üç adama lənət edər: ata-anasından üz çevirənə, ərle-arvadın arasını vurub sonra arvada sahib çıxana, bir-birinə qəzəblənsinlər və paxıllıq etsinlər deyər möminlərin arasında dedi-qodu yayana” (8, s.17).

Şirinbəyimin abır-həyası, ailəsinin adını öz şəxsi istəklərindən üstün tutması oxucuda bu obraza qarşı məhəbbət oyadır. Bu xüsusiyət Ə.Cəfərzadə yaradıcılığının gənc nəslin tərbiyəsində bir təlim-tərbiyə rolu oynamasına da dəlalət edir. Bədii ədəbiyyatın bu xüsusda əhəmiyyəti haqqında görkəmli ədəbiyyatşünas alim Mir Cəlal Paşayev yazır: “İctimai tərbiyədə, gənc nəslin ictimai-siyasi həyata, mübarizələrə kamil yetişdirilməsində, qabaqcıl ideyaların geniş kütlələr arasında tez və geniş yayılmasında bədii ədəbiyyatın əhəmiyyəti və imkanları çox böyükdür” (6, s.68).

Romanın əvvəlində həyat eşqilə coşub-daşan Şirinbəyim sonrakı mərhələlərdə fədakar qadın və qayğıkəş anaya çevrilir. Bu sətirlər fikrimizi aydın izah edir: “Şən, oynaq nəgmələr, şəriyyəti aşığı Şirinbəyimlə əri kimi bir-birinə yabançı ikinci bir

cütün dünyaya gəldiyini Adəmdən bəri heç təsəvvür etmək olmazdı. Əgər beş yaşlı Zeynalabdinlə, təzəcə süddən ayırdığı iki yaşlı Məhəmmədəli olmasaydı, elə onda, yalçın Şirvandan ayrılmamış Şirinbəyim atası ilə qardaşlarının ayağına düşər, “kəbinim halal-canım azad” deyərdi” (2, s.13).

Fədakar və qayğıkeş ana kimi Şirinbəyim bizə “Kitabi-Dədə Qorqud” dastanlarında olan Burla xatunu, “Koroğlu” da Nigarı, “Alı xan və Pəri xanım” da Pəri xanımı, “Aşıq Qərib” də isə Qəribin anasını xatırladır. Bu xüsusiyyət həm də dastan ənənələrinin, folklordan gələn adət-ənənələrin təəcəssümü idi. Ailə şərəfi uğrunda Burla xatunun canını əsirgəməməsi, Pəri xanımın isə namusu uğrunda hətta gözlərinin önündə iki oğlunun başının kəsilməsinə razı olması oxucunu rıqqətə gətirir. Dastanlarımızdakı qadın qəhrəmanlarının bu fədakarlığı Şirinbəyim obrazında başqa tərzdə göz önündə canlanır. O, ailə şərəfi və iki övladının xatirinə dirigözlü cəhənnəmin orta göbündə yanmağa hazır olur.

“Eldən-elə” romanında başqa qadın obrazları da diqqətimizi cəlb edir. Fədakarlığı ilə yadda qalan digər obrazlar Şirinbəyimin qardaşı arvadı Soltanbikə və onun bacısı Reyhandır. Bu qadınlar da hüquqsuzdur. Onların söhbətində bunun bir daha şahidi oluruq:

“Soltanbikəni fikir götürmüşdü:

-Baş tutsa, yaxşı şeydi. Amma sonra Məşədi həm sizinən qanlı-pıçaq olacaq, həm də bu işdə mənim barmağım olmağımı bilib hələ kimi kəsəcək.

-Aaaa... neynəyəcək sənə Məşədi Səməndər? İntahası bir beş-altı qapaz ilişdirəcək. Biz arvadları Allah elə döyülməkçin yaradıb. Bir də istəyən ərin qapazı arvada tumardı...” (2, s.50).

Romanda Soltanbikə ərindən çəkinməyə də, Şirinbəyim kimi hadisələrə etinasız yanaşa bilmir. O, göz görə-görə qızı Telizəri sevdiyindən ayırır, üzünü görmədiyi, uşaq vaxtı göbəkəsməsi olan Zeynalabdinə getməsinə var qüvvəsi ilə mane olur. Hələ o dövrdə qızının istəklisi ilə münasibətləri aydınlaşdırır, sonra da onların qoşulub qaçmasına şərait yaradan fədakar ana, bu işlərin hamısını ərindən xəbərsiz edir. Soltanbikə obrazı bizə M.F.Axundzadənin qadın obrazlarını yada salır. Ən çox da “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah-cadüküni-məşhur” komediyasındakı Şəhrəbanu xanımı göz önünə gətirir. Şəhrəbanu xanım da qızı Şərəfnisənin xoşbəxt gələcəyi naminə, qarşısına çıxan bütün maneələrlə mübarizə aparır. Öz ələmində isə buna həqiqətən cadunun köməyi ilə çatmasına inanır. Şəhrəbanu xanım qızının nişanlısı olan Şahbaz bəyin Parisə gedib, firəng qızları ilə qalmasından ehtiyat edərək həyat yoldaşı Hatəm xan ağanın arxasından işlər çevirir. Bisavad və cahil ana yeganə qurtuluş yolunu caduda, cadugərlə iş birliyində görür. Sonda da öz əməlinə haqq qazandıran bu obrazın dediyi sözlər o dövr qadınlarının cəhalətdən hələ də ayılmadıqlarını, kor-koranə fəla, caduya inanmaqlarını sübut edir: “Bəli bundan sonra bu təəcəüb odur ki, kişilər həmişə bizə deyirlər: caduya, pitiyə inanmayın! Necə inanmamaq olur ki, adam gözü ilə belə işlər görür?” (7, s.60).

Müqayisə edilən hər iki ana, Soltanbikə və Şəhrəbanu xanım qızlarının xoşbəxtliyi, gələcək həyatı naminə bütün təhlükələrə sinə gəlib, bu yolda canlarının bahasına da olsa qalib gəlməyə çalışırlar və buna təsadüf nəticəsində də olsa nail olurlar. Bəhs edilən fədakar ana obrazları yaddaşımıza həkk olunan Həzrəti Məhəmmədin məşhur bir hədisini yada salır. Hədisdə deyilir: “Bir nəfər rəsul Allahın yanına gəlib soruşdu: Ya peyğəmbər mən kimə daha çox yaxşılıq etməliyəm? Cavab verdi: “Anana”, o adam soruşdu: “Sonra kimə? Peyğəmbər buyurdu: “Anana”. Həmin adam yenə soruşdu: “Sonra kimə? Peyğəmbər yenə: “Anana” – dedi. O adam bir də: “Bəs sonra kimə” – soruşduqda, Rəsuli - əkrəm buyurdu; “Sonra atana” (8, s.9).

Romandakı Telizər və Reyhan da yaddaqalan obrazlardır. Hər iki obraz qətiyyətli olmaları, fikirlərindən daşınmamaları ilə seçilir. Telizərin könül verdiyinə qoşulub qaçması, əlbəttə sevgisinə sadıqlığından irəli gəlir. Bu addımı atmaqda ona anası Soltanbikə və xalası Reyhan yardım edir. Yaxınlarının onun arxasında durması və bu işi dəstəkləmələri Telizəri bu addımı atmağa daha da ürəkləndirir. Reyhan obrazı qarşımıza çıxan ilk andan kələkləri ilə yadda qalır. O, həyat yoldaşından çəkinməyə bacısının dərdinə əlac etməyə çalışır və çıxış yolunu da Telizərin sevdiyi ilə qoşulub qaçmasında görür. Şirin dilinə salıb bacısını da yoldan çıxarır və bu işin xeyrlə bitməsinə onu var gücü ilə inandırmağa çalışır: “Allah səni yandırmamışdım, sən məni yandırdın. Bəsdi axı! Çarlığında əsirgəyən patavasında çıxar. Sən iş gör, heç nə əsirgəmə bal-ənçin, Allah da əsirgəməz. Canım canı dərdindən, yalvarar qanlısına! Canım dərdindən, nə gəlir əlindən onu da elə! Gəlməyeni də elə. Təki balan gözündən uzaq getməsin” (2, s.51). Onun bu sözləri, qətiyyətlə çıxışı Soltanbikədə də bir ümid yaradır və bu işə razılıq verməyə vadar edir.

Əsərin ikinci hissəsində qarşımıza çıxan Altıntelli obrazı fədakarlığı, cürəti ilə digər qadın obrazlarından seçilir. Şirinbəyimin valideynləri, qardaşları uğrunda etdiyi fədakarlığı Altıntelli sevdiyi dərviş Zeynalabdinin yolunda edir. O, xoşbəxtliyi uğrunda bütün hüduqları aşır, hətta onunla hesablaşan, bir dediyini iki etməyən valideynlərini də tərk edir. Sevmədiyi Ömür bəy tərəfindən qaçırıldıqda da qazının hüzurunda özündə cürət tapıb zorla gətirildiyini etiraf edir. Atdığı addımın sonunun uçurum olduğunu, el-obada rüsvay ediləcəyini anlasa da, yenə əqidəsindən dönmür. Bunlar azmış kimi, oğlan paltarını geyinir və evini gizləncə tərk edərək sevdiyi dərvişin izinə düşür. Lakin, atdığı bu addım sevdiyi şəxs tərəfindən heç də xoş qalşılanmır, hətta onu geri döndərməyi belə düşündürür. Altıntelliyə qəfil dəyən güllə bəlkədə onun canını cəkdiyi və cəkəcəyi iztirablardan birdəfəlik qurtarır. Bütün bu xüsusiyyətlər Altıntelli obrazına qarşı oxucuda bəzən rəğbət, bəzən də hiddət yaradır. Amma son məqamda etdiyi etiraf hər kəsi ona acımağa vadar edir: “-Ah!... kaş ömrüm bir az uzun olaydı... Yooox!.. Bunacığaz üçün də ölməyə dəyərdi...Zeynal... mə...ni... bağışla! Başına iş gə...tir...dim... (2, s. 212).

Ə.Cəfərzadənin xalq ədəbiyyatına, folkloruna bağlılığı bütün əsərlərində olduğu kimi, “Eldən-elə” romanında da aydın sezilir. Lakin bu xüsusiyyət əsərin ruhuna, vəqə olan hadisələrin gedişatına uyğun şəkildə verilərək həmahənglik yaradır.

Nəyin nağıl, nəyin həqiqət olduğunu heç bir surətdə ayırmaq mümkün olmur və hamısı qeyri-ixtiyari olaraq həqiqət kimi qəbul olunur.

Nağıl və dastanlarımızdan gələn ənənələr də bir çox məqamlarda qarşımıza çıxır. Belə ki, Şirinbəyimin yeddi qardaşın bir bacısı olması, obrazların dilindən eşidilən atalar sözü və məsəllər, bayatı, fal açma, alqış, dua, məişət mərasimləri ilə bağlı məqamlar, xalq satirasını xatırladan epizodlar folklorla bağlılıqdan irəli gəlir. Ə.Cəfərzadə romanda folklor janrlarından yerli-yerində, əsərin məzmununa uyğun şəkildə istifadə etmişdir. Xalq deyimlərindən istifadə edərkən müəllif, fikrin ifadəsində onun aforistik və obrazlı gücünü duyub, gərəyincə yaraqlanmış, müəyyən mətləbə obrazlı işarə və ehyam olduğunu açıqlamışdır. Məhz bu səbəbdən də məsəllər, atalar sözləri öz yerinə düşmüş, əsərin təsir qüvvəsini daha da gücləndirmişdir. Bu xüsusiyyət ən çox qadın obrazlarının dilində görünməkdədir. Xalq satirasını xatırladan qadın kələkləri Soltanbikə və onun ən çox da bacısı Reyhanın əməllərində özünü göstərir: “Olsun-olsun. Onda sözümlüzdü. Əvvəl-axır bu canın bir yiyəsi olacaq. Bu gecə mən Seyidqulunu sovxışdıracam Məşədinin canına. Tutdu aşım, tutmadı başım suyu. Onda dediyimizi edərək sabahdan. Qoy o Kərbəla yolçusu gəlsin görsün ki, yel əsib yengələr oynuyur; oba köçüb, yurdu boş! Onda məcbur olacaq kimi desək, onu da alıb çıxıb gedəcək. Layaqlı toy da elərsiz gedər” (2, s.51) Xalq satirasında olduğu kimi, romanda da qadınların hiyləgərliyi, hazırcavablığı, yeri gələndə, çətin vəziyyətlərdən xilas olmaq yolunu asanlıqla tapması da maraqlıdır. Akademik Muxtar Kazımoğlu xalq gülüşündən, onun yazılı ədəbiyyatdakı rolundan bəhs edərək yazır: “Yazılı ədəbiyyatdakı satira kimi xalq gülüşü də silaha bənzədilir və bu silahın öldürücü atəş olmasından söhbət açılır. Uzun illər xalq gülüşünə bu meyarla yanaşılmasını əsassız hesab etmək, əlbəttə, düzgün olmazdı. Xalq gülüşündə öldürücülük xüsusiyyəti axtaran ədəbiyyatşünaslar, görünür, folklorlarda özünü qabarıq şəkildə göstərən xeyir-şər qarşıdurmasına əsaslanırlar (5, s.7).

“Eldən–elə” romanındakı adət-ənənələrimizdəki qıza, qadına münasibəti də əks etdirən bəzi məqamlar da maraqlıdır. Məsələn, elçilikdə qadınla məsləhətləşməmək, evli cütlüyün yol gedərkən, ərin qabaqda, arvadın isə onun arxasınca getməsi, qız uşaqlarının valideynlərinin seçdiyi insanla ailə qurması, ata-anaya itaət, bacının qardaşa sevgisi, qız uşaqlarının tək-cə evdən qırağa addım atmamaları, ananın övladları naminə fədakarlığı, ailədə qadının ilk növbədə həyat yoldaşını düşünməsi və onun fikirlərinə hörmətlə yanaşması, qadının söhbət edərkən həyat yoldaşının gözü üçün içinə baxmağa cürət etməməsi, qız uşaqlarının zorla qaçırılması və s. Ə.Cəfərzadə el adət-ənənələri ilə bağlı fikirlərində bu nümunələrə ailədə, yaxın ətrafı tərəfindən riayət edildiyini vurğulamışdır. Sadalanan keyfiyyətlər bir daha Ə.Cəfərzadə yaradıcılığını xalqa doğmalaşdırır. Flora Xəlilzadə bu xüsusda fikrini belə şərh edir: “Adət-ənənəni, qədim bayramları, unudulmuş əlamətdar günləri o qədər dəqiq və dürüst bildirdi ki, hərdən heç anlamaq olmurdu, bu adam etnoqrafı, tarixçidi, folklorşünasdı, tədqiqatçıdı, ozandı, şairdi, yazıçıdı, yoxsa sinəsi layla və bayatılarla dolu olan bir anadır” (4). Bütün bu xüsusiyyətlərin ən incə məqamlarına, xırda detallarına qədər əks olunması el adətlərini oxucunun gözü önündə canlandırır. Məhz hadisələrin canlı boyalarla təqdim edilməsi bir daha Ə.Cəfərzadə yaradıcılığının həyatiliyindən, toxunduğu mövzuların aktuallığından, şifahi xalq ədəbiyyatı ilə bağlılığından və sözün əsl mənasında xalqın yazıçısı kimi tanınıb, şöhrət tapmasından xəbər verir.

#### Ədəbiyyat

1. Azərbaycan ədəbiyyatı tarixi. Altı cildə. I cild. Bakı: Elm, 2004, 760 s.
2. Cəfərzadə Ə. Eldən-elə. Bakı: Gənclik, 1992, 354 s.
3. Hasilova Gülsümxanım. Əzizə Cəfərzadə və folklor. Bakı: Elm və təhsil, 2021, 186 s.
4. Xəlilzadə Flora. Əbədi ayrılığın qıssəsi // <http://www.azerbaijan-news.az/index.php?mod=3&id=5108>
5. Kazımoğlu Muxtar. Gülüşün arxaik kökləri. Bakı: Elm, 2005, 186 s.
6. Mir Cəlal. Klassiklər və müasirlər. Bakı: Azərşər, 1973, 296 s.
7. Mirzə Fətəli Axundzadə. Bədii və ədəbi tənqidi əsərləri. Bakı: Çapaşoğlu, 2004, 280 s.
8. 101 hədis (Həzrəti Mühəmməd əleyhissalamın söylədikləri). Bakı: Gənclik, Dan yeri, 1990, 32 s.

Açar sözlər: Ə.Cəfərzadə, “Eldən-elə” romanı, qadın obrazları, fədakarlıq, ən-ənələr

Ключевые слова: А. Джафарзаде, роман «Из края в край», женские образы, самопожертвование, традиции

Keywords: A.Jafarzade, novel "From Land to Land", female images, self-sacrifice, traditions

### Ə.Cəfərzadənin “Eldən-elə” romanında fədakar qadın və qayğıkeş ana obrazları

#### XÜLASƏ

Ə.Cəfərzadənin “Eldən-elə” romanı tarixi gerçəklik və bədii həqiqətləri özündə əks etdirən əsərlərindən biridir. 1992-ci ildə qələmə alınan bu romanı Ə.Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun əziz xatirəsinə ithaf edir. Bu əsər “Xoş gördük, səyyah” adlı povestin daha mükəmməl variantıdır.

“Uşaqlıq”, “Gənclik” və “Kamillik” başlıqlı üç hissədən ibarət romanda həyat faktları bədiiləşdirilir, yazıçı qələmi ilə cıllanaraq oxucusuna təqdim edilir. Müəllif burada yeri gəldikcə adət-ənənələri, məişət mərasimlərini də cərəyan edən əhvalatlara uyğun şəkildə, əsərin ruhuna xələl gətirmədən göstərir.

“Eldən-elə” romanında qadın hüquqsuzluğu, cəhalət və uçuruma aparan fanatizmin tənqidi nəzəri cəlb edir. Burada təqdim edilən Şirinbəyim, Soltanbikə, Telizər, Reyhan obrazları nəinki cəmiyyətdə, ailədə də heç bir hüquqa malik deyillər. “Eldən–elə” romanındakı adət-ənənələrimizdəki qıza, qadına münasibəti əks etdirən bəzi məqamlar da maraqlıdır. Məsələn, elçilikdə qadınla məsləhətləşməmək, evli cütlüyün yol gedərkən, ərin qabaqda, arvadın isə onun arxasınca getməsi, qız uşaqlarının valideynlərinin seçdiyi insanla ailə qurması, ata-anaya itaət, bacının qardaşa sevgisi, qız uşaqlarının tək-cə evdən qırağa addım atmamaları, ananın övladları naminə fədakarlığı, ailədə qadının ilk növbədə həyat yoldaşını düşünməsi və onun fikirlərinə hörmətlə yanaşması, qadının söhbət edərkən həyat yoldaşının gözü üçün içinə bax-

mağa cürət etməməsi, qız uşaqlarının zorla qaçırılması və s. Ə.Cəfərzadə el adət-ənənələri ilə bağlı fikirlərində bu nümunələrə ailədə, yaxın ətrafı tərəfindən riayət edildiyini də vurğulamışdır.

### **Образы самоотверженной женщины и заботливой матери в романе А.Джафарзаде «Из края в край»**

#### **РЕЗЮМЕ**

Роман “Из края в край” – одно из произведений А.Джафарзаде, отражающее историческую реальность и художественные реалии. Данный роман, написанный в 1992 году, А.Джафарзаде посвящает своему отцу Мухаммеду Джафар оглы и светлой памяти географа Нуреддина Керимова. Это произведение более совершенным вариантом повести «Добро пожаловать, странник».

В романе, состоящий из трех частей под названиями «Детство», «Юность» и «Совершенство» художественно изображены факты жизни, отшлифованные пером писателя и представленные читателю. Здесь автор, по мере надобности, не подрывая духа произведения показывает традиции и бытовые обряды в соответствии с текущими историями.

В романе «Из края в край» привлекает внимание теоретиков критика женского бесправия, невежества и ведущих в бездну фанатизма. Представленные здесь образы Ширинбейим, Солтанбике, Телизер, Рейхан не имеют никакого права не только в обществе, но и в семье. Интересны и некоторые моменты в романе «Из края в край», отражающие отношение к девушке и женщине в наших традициях. Например, не советоваться с женщиной в сватовстве, следование жены за мужем, если супружеская пара идет по дороге, вступление в брак девушек с человеком, выбранном родителями, покорность родителям, любовь сестры к брату, девушки одни не покидают дом, самоотверженность матерей во имя своих детей, в семье женщина в первую очередь думает о супруге и уважает его мнение, при разговоре с мужем несмелость женщины смотреть мужу в глаза, насильственное похищение девушек и т.д. А.Джафарзаде в своих представлениях о традициях и обычаях народа отметила соблюдение этих указанных моментов в ее семье и близком окружении.

### **Images of a selfless woman and a caring mother in A. Jafarzade's novel "From Land to Land"**

#### **SUMMARY**

A.Jafarzadeh's novel "From Land to Land" is one of the works of the writer, which reflects the historical reality and artistic realities. Written in 1992, A.Jafarzadeh dedicates this novel to his father Mohammad Jafaroglu and to the memory of geographer Nureddin Karimov. This work is a more perfect version of the story "Welcome, traveler".

The novel, consisting of three parts entitled "Childhood", "Youth" and "Perfection", illustrates the facts of life, polished with a pen and presented to the reader. Here, the author shows the traditions and household ceremonies in accordance with the current stories, without damaging the spirit of the work.

The novel “From Land to Land” involves a critical theoretical view of female rights, ignorance and fanaticism leading to the abyss.

The images of Shirinbeyim, Soltanbika, Telizer and Reyhan presented here have no rights not only in society but also in the family. Some aspects of the novel “From Land to Land” reflect the attitude of the girl and woman in our traditions. For example, not to consult a woman in the embassy, when married couples are on their way, the husband is ahead and the wife is behind him, the girls are married to the Chosen One of their parents, obedience to parents, sister's love for brother, daughter's not only step away from home, mother's self-sacrifice for the sake of children. A.Jafarzade emphasized that these examples were observed by his family and his immediate surroundings in his views on the traditions.

Rəyçi: prof. T.Q.Məmməd

**Сеид-заде Натаван Байрам кызы.41**  
**ЗАЩИТНИК ЖЕНСКОГО РАВНОПРАВИА И “БАБ И БАБИДЫ”**

Выдающийся ученый-азербайджанец, один из основоположников востоковедения, передовой представитель мировой востоковедческой науки Мирза Казем-Бек прожил интересную и содержательную жизнь. М.Казем-Бек был известен как крупнейший знаток Востока, глубоко разбирающийся во всех самых сложных вопросах истории филологии и общественной мысли восточных народов.

В 1865 году М.Казем-Бек завершает свою крупную работу “Баб и Бабиды” религиозно политические смуты в Персии в 1844-1852 годах. В 1867 году был выпущен французский перевод указанной книги. Написанию “Баб и Бабидов” предшествовала упорная исследовательская работа. Для сбора материалов о бабидах М.Казем-Бек ездил в Табризи Мазандаран, встречался и с участниками восстания, знакомился с первичными материалами, в том числе и бабидскими сочинениями.

Таким образом, “Баб и Бабиды” М.Казем-Бека стало первой исследовательской работой о бабизме. Самое существенное различие “Баб и Бабидов” от других исследований на эту тему заключалось в том, что М.Казем-Бек рассматривал движение бабидов не только как религиозное движение, но как политическое выступление против деспотизма и существующего строя. Характерно отметить, что книга М.Казем-Бека быстро и беспрепятственно получила широкую популярность в России и за ее пределами.

Сороковые и пятидесятые годы XIX века были годами революционных выступлений в ряде стран и государства Европы. Эхо этих революционных выступлений доходило до стран Востока, народы которых, веками зажатые в тисках деспотизма и фанатизма, невежества и отсталости, искали выхода из создавшегося положения.

Самым крупным и бурным восстанием на Востоке было восстание бабидов в Иране, продолжавшееся с 1844 по 1852 годы. Движущими силами движения бабидов были ремесленники, крестьяне, городская беднота и мелкие торговцы. Бабида требовали отмены частной собственности, уничтожения эксплуатации человека человеком и ликвидации социального неравенства, о равенстве женщин и мужчин.

Восстание бабидов сразу же вызвало живой интерес во всех странах Европы, в правительственных сферах, активно включались в работу дипломаты. Ученые разных стран живо откликнулись на это историческое событие. Чем же был вызван такой огромный интерес к бабидскому восстанию в Иране под руководством Сеида Али Мухаммеда. Общеизвестно, что Иран был не только рынком широкого сбыта товаров европейских стран, но по своему географическому расположению лежал на пути в такие богатые страны мира, как Индия, Китай и многие другие. Такое положение Ирана не могло не беспокоить Англию, Францию, Россию и потому начавшееся бабидское восстание сразу же привлекло к себе всеобщее внимание.

К этому времени Россия была в близких отношениях с Ираном. Царская Россия имела большое влияние на иранского шаха и потому оказывала сильное воздействие на жизнь соседней страны. Царская Россия, имея заинтересованность в Иране, была сторонником быстрейшего подавления бабидского восстания.

Ученые России раньше ученых других стран приступили к изучению бабидского движения и были в центре внимания также ученых Англии, Франции, однако русские труды о бабизме остаются до сих пор одной из лучших страниц в истории русского востоковедения.

Самым крупным произведением того времени о бабидском движении был труд М.Казем-Бека “Баб и Бабиды” религиозно политические смуты в Персии в 1844-1852 годах, “изданный в Петербурге в 1865 году”.

М.Казем-Бек считает, что руководство бабидским движением стремилось к реформам не только религиозным, но и к реформам политическим, государственным. В чем видел М.Казем-Бек суть политической программы бабидов? Главными пунктами этой политической программы он считал обуздание произвола правительства, уничтожение самоуправства министров, губернаторов и вообще чиновников, перемена туюла(аренд) на жалование, правосудие судей, бескорыстие улемов и точное исполнение закона. Все эти вопросы давным давно ходили из уста в уста между народов и повсеместно был слышен ропот в Ираке и Азербайджане. Но цели, против которых были устремлены стрелы народного негодования, так были тверды, что эти стрелы лишь ломались об них и обломки их обращались в новые орудия нового тиранства. (М.Казем-Бек, “Баб и Бабиды”, 95)

В движении бабидов его особенное внимание привлекает то, что в нем принимали участие и женщины. Горячий сторонник женского равноправия,

М.Казем-Бек рассматривает движение бабидов как результат длительной борьбы, которую народные массы вели против деспотизма и власти духовенства. Для него это движение является следствием тайной борьбы с всеместным деспотизмом давно угнетаемой правды. В ней заметны и энергия и самоотвержение людей в стремлении их к свободе. Все это выразилось восстанием против духовной власти, против постоянно тяжкого деспотизма. М.Казем-Бек, солидаризуется с программой бабидов по существу.

Но если совершенно очевидно, что выявление и изложение политической доктрины бабидов пронизано у него пафосом борьбы против деспотизма и религиозного фанатизма, если ясно, что он сторонник политической свободы и враг всех форм угнетения народа, то неясным остается отношение М.Казем-Бека к революции. В его сочинениях постоянно встречаются выпады против насилия вообще, против кровопролития. Бабека и Муканну он

называет в числе многих других исторических личностей, которые являлись на сцену истории, и пролитием крови невинных жертв, пролагали путь к славе или бесславию. (М.Казем-Бек, “Баб и Бабиды”, СПб, 1865, 45)

Вместе с тем он высоко ценил личные качества Бабека. Описывая казнь Бабека, М.Казем-Бека восхищался его достоинством, мужеством и стойкостью писал что он все выносил с непоколебимую твердостью и насмехался над своим палачами. Он с душевной болью описывает издевательства палачей над Бабеком, осуждал власти за жестокость и бесчеловечность наказания. Для слуха европейца писал М.Казем-Бек был бы противен рассказ обо всем том, что делали с Бабеком его ожесточенные палачи, например, сперва мучили и разрывали на куски перед его глазами членов его семейства, его детей, потом отрезали один за другим члены его тела и терзали его всевозможными способами, какие только могли внушить бесчеловечие..., а он до конца не изменял своему характеру и все говорил, что он умирает ради истины. (М.Казем-Бек, Мюридизм и Шамиль, 1859, 185) Это было главное осуждение реакционных палачей. Показывая мужество Бабека, он давал понять своим читателям, что только высокие и чистые идеи, стремление послужить народу способны породить такую непреклонную стойкость. Между тем восстание Бабека, прокатившееся по Азербайджану в IX веке, проходило под лозунгом борьбы против феодальной эксплуатации, деспотизма халифов, теократической власти духовенства и религии ислама, оправдывающей эти порядки. Муканна выступал против знати и богачей, против тирании и против ислама.

Осуждение движений, возглавлявшихся Бабеком и Муканной, как будто говорить о его безусловна отрицательном отношении к революции, к движению народных масс. Однако, характеризуя эти движения как непобедимое зло, как паразитизмы опасной болезни, М.Казем-Бек здесь же отмечает, что в них проявляется и разумное начало, которое он видит в стремлении преодолеть все трудности ради достижения свободы. В достижении этой свободы, по его мнению, и состоит назначение человека. Обращаясь к движению бабидов, он замечает: Недавно мы видели явные попытки этого стремления и их результаты в бывших там смутах и волнениях.

История Азербайджана также входила в круг научных интересов М.Казем-Бека. Особо надо отметить его неопубликованные труды О языке и литературе персов до исламизма, “Известия из Закавказья”, “Водопровод в г. Кубе”, Очерк истории мусульманского Кавказа, “Персидская литература” и другие, в которых он в той или иной степени затрагивал вопросы истории Азербайджана.

Крупным вкладом в изучение мюридизма и движения горцев под предводительством Шамиля был труд М.Казем-Бека “Мюридизм и Шамиль”

Работа его быстро получила всеобщее признание как в России, так и за ее пределами.

Книга “Мюридизм и Шамиль”, состоит из трех частей:

1. Очерк истории мюридизма на мусульманском Востоке
2. Развитие мюридизма на Кавказе
3. Шамиль

Разработкой истории движения горцев, истории распространения мюридизма на Востоке, в частности на Кавказе в середине XIX века К. М.Казем-Бек внес значительный и весомый вклад в историческую науку. “Мюридизм и Шамиль”, в отличие от других подобных работ того времени, давал не только изложение фактического материала в хронологической последовательности, но и ценные данные о политическом характере мюридизма и в частности движении горцев за свое освобождение.

Возникновение и первоначальное появление мюридизма на Кавказе М.Казем-Бек относит к исходу XV века. Он дает подробный очерк и всесторонне освещает пути, по которым семена мюридизма перешли на Кавказ и нашли здесь благоприятную почву для быстрого развития, особенно в середине XIX века. Глубокого внимания заслуживает подробный анализ им положения Кавказа до развития здесь мюридизма.

В истории развития и распространения ислама М.Казем-Бек главную и основную роль отводит мюридизму. Ученый сумел правильно определить мюридизм.

В отличие от других историков, занимавшихся мюридизмом М.Казем-Бек правильно выявил его политический характер. По его определению, мюридизм принимает политический характер, начиная с 1830 года.

Определенное влияние на возникновение мюридизма и движения горцев на Кавказе, по мнению его, оказали вторая русско-иранская война (1826-1828 гг.). “Наступила персидская война, затем турецкая. Все внимание-писал М.Казем-Бек-было обращено на границы царства: отчего, конечно, потерпеловнутреннее управление кавказскими провинциями”

Надо заметить, что М.Казем-Бек видел причину столь широких и убедительных успехов движения горцев против царского самодержавия еще и в том, что Шамиль был не только духовным вождем движения, но и держал в своих руках светскую власть. Политика Шамиля имела далеко идущие цели: в первую очередь он стремился к дальнейшему распространению и расширению границ своего имамата,

Путем сосредоточения в своих руках духовной и светской власти Шамиль, как писал об этом М.Казем-Бек, “легко мог отклонить всякое личное против себя возражение...Он хотел упрочить свою власть не только в целом Дагестане, но и на всем Кавказе.”

Однако он явно преувеличивал роль личности Шамиля, связывая все успехи горцев с его личными качествами и не придавая все успехи горцев с его личными качествами и не придавая особого значения борьба горских масс против царского самодержавия. Он считал народные массы фанатиками, слепо шедшими за своим вождем. И

поэтому не случайно, что М.Казем-Бек считал Шамиля не только горцем, но и создателем героев, сводя все движение горцев к замыслам, планам и расчетам Шамиля,

Несмотря на подавление движения горцев М.Казем-Бек знал, что борьба еще не окончена, она могла быть возобновлена в любой момент.

Являясь первым исследователем мюридизма и движения горцев, М.Казем-Бек в оценке этих политических и религиозных явлений стоял на идеалистических позициях. Связывая успехи горцев на Кавказе отчасти с ненавистью горцев к русским властям, М.Казем-Бек не указал на причины, порождавшие эту ненависть. Он не сумел, да и не мог в силу своей исторической ограниченности объяснить, что основной и главной причиной долгой и кровопролитной войны горцев против царского самодержавия и их ненависти к русским властям были формы и методы колониальной политики русского царизма. Отмечая ведущую роль духовной власти в борьбе горцев, ее тесную связь с светской властью, М.Казем-Бек, столь резко выступавший в своих произведениях против ислама и его идеологов, не сумел правильно определить роль духовенства в движении Шамиля. Ученый не коснулся важного вопроса-оценки государственного строя горцев-не изложил своего принципиального отношения к государству Шамиля, как к государству теократическому, впоследствии превратившемуся в феодальное теократическое государство, представляя особую, самую примитивную форму.

Исторические взгляды его несомненно подлежат дальнейшему глубокому изучению. Наряду с его общеизвестными произведениями детальному исследованию подлежат его неопубликованные труды, многочисленные рукописи, до сих пор хранящиеся в архивах страны. Дальнейшее рассмотрение исторических взглядов М.Казем-Бека дает нам богатый материал для более всесторонней характеристики всего мировоззрения мыслителя.

1. Литература
2. Абдуллаев К. М.Казем-Бек.Махач-Кала 1964
3. Алиев Я. Профессор А.М.Казем-Бек, Баку 1940
4. "Баб и Бабиды". Сочинение заслуженного профессора Санкт-Петербургского университета М.Казем-Бека. Газета Голос от 28 апреля 1865 г.Н-116
5. Бакиханов А.Гюлистан-ирем, Баку 1926
6. Березин И.Н.Александр Касимович М.Казем-Бек Протоколы заседаний Совета Петербургского университета 1872 Н-4
7. Баратынская О.А. Александр Касимович Казем-бек. К его биографии "Русский архив", 1894, книга II
8. Биографический словарь профессоров и преподавателей имп. С.-Петербургского университета за 1869-1894 гг.т. I СПб,1896.
9. Венгеров О.А. Исторический словарь русских писателей. СПб,1910,тII
10. Веселовский Н.И. Сведения об официальном преподавании восточных языков в России, СПб, 1879.
11. Владимиров В. Историческая записка о I-ой Казанской гимназии, Казан, 1867
12. Геннади Г.Н.М.Казем-Бек Мирза Александр Касимович, "Русский архив" 1872, №-10
13. Григорьев В.В. Императорский С.-Петербургский университет в течение первых пятидесяти лет его существования, Историческая записка, СПб,1870
14. Гусейнов Г.Из истории общественной и философской мысли в АзербайджанеXIXв.,Баку, 1949.
15. Дорн. Грамматика турецко-татарского языка, составленная М.Казем-Беком, "ЖМНП", 1841,ч XXXII
16. Иванов М.С. Бабидские восстания в Иране, М-Л, 1939
17. Козубский Е.И. По поводу биографии М.Казем-Бека, "Русский архив",1893, №-7
18. Крачковский И.Ю. Очерки по истории русской арабистики, М-Л., 1950.
19. Рзаев А. М.Казем-Бек, Азернешр, 1965.
20. Сеидзаде Н.Б. Лингвистические взгляды М.Казем-Бека, Баку 1990, 112 стр.
21. Смирнов Н.А. Мюридизм на Кавказе, М. 1963
22. Verilmiş məqalədə görkəmli alim-şərəfşünas filosof, hüquqşünas, tarixçi, filoloq Mirzə Kazımbəyin əsərlərindən biri olan " Bab və babidlər"əsərlərindən danışılır.
23. 1844-1852-ci illərə qədər davam edən, İranda baş vermiş babidlər hərəkatı şərqdə baş vermiş ən böyük hərəkat adlanır. Bu məqalədə müəllif Mirzə Kazımbəyin bu hərəkatın əsas prinsiplərinin açılmasını və ona verdiyi qiyməti göstərmişdir.

### Summary

In the given article by the author is shown one of great works written by Mirza Kazembek "Bab and Badids" M.Kazembek the well known orientalist, filosofer, lawyer, historian in this work opened the revolutionary attitudes persons in Iran during 1844-1852. It was the first revolutionary activities which happened in the East.

RƏYÇİ: dos..L.Ələkbərova



**ЯПОНСКАЯ ХУДОЖЕСТВЕННАЯ ТРАДИЦИЯ И ЗАПАДНАЯ КУЛЬТУРА**

XIX век стал важной вехой в истории широкого "открытия" Востока на Западе. Их знакомство и взаимодействие существовало издревле. Однако, настоящее изучение, осмысление и осознанное подражание, либо адаптирование начинается в XIX–XX веках. Причем, процесс этот носил обоюдный характер, так как в это же время на фоне экономического роста и начавшейся капитализации восточных стран здесь наблюдается рост интереса к достижениям западной культуры. Этому способствовали многочисленные переводы европейских и американских писателей, позволившие восточным писателям по-новому взглянуть на возможности художественного творчества. Очень точно охарактеризовал этот процесс духовный вождь японского романтизма Китамура Тококу: "Ныне мир идей день ото дня сжимается. Великий поток стремится с Востока на Запад и с Запада на Восток. Все помыслы о том, чтобы как-то искусственно направлять это естественное течение, – не более чем бесплодные мечтания. Страны света представляют собой лишь разные стороны единого мира идей. На идею не повесишь замок. Все высшие проявления человеческой мысли сообщаются между собой. Глупо цепляться только за идеи Востока, равно как и слишком увлекаться идеями Запада... Так следуйте же за течением! Что должно идти вперед, пусть смело идет вперед, а что должно отступить, пусть отступает без сожаления. Разве не очевидна та истина, что творческие силы рождаются из обоих потоков!" (2, 124)

Рубеж XIX–XX веков стал важной вехой в истории Японии. На фоне капиталистического переустройства страны японская литература, долгое время развивавшаяся в замкнутом пространстве национальных традиций, стала открывать для себя новые возможности. Этому способствовали появившиеся переводы на японский язык произведений европейских и американских писателей: Шекспира, Шиллера, Ж.Верна, Дюма-отца, Теннисона, Лонгфелло и др. Среди первых произведений мировой литературы, пользовавшихся популярностью у читателей, были роман Бульвер-Литтона "Эрнст Малтроверс", "Вокруг света за 80 дней" Жюль Верна, "Приключения Телемака" Фенелона, "Ламмермурская невеста" и "Айвенго" В.Скотта, "Процесс нигилистов" П.Вернье, "Записки врача" А.Дюма, "Подпольная Россия" С.Степняка-Кравчинского, "Утопия" Томаса Мора, "Общественный договор" Руссо.

Вместе с тем первые переводы имели специфический характер, так как должны были быть приближены к интересам и вкусам японского читателя, то есть носили вольный характер. Так, пьесы Шекспира, например, пытались приспособить к показу на сцене традиционного кукольного театра дзёрури; при этом часть сцен могли свободно заменять на другие. Об уровне переводов свидетельствуют и изменившиеся названия произведений. Так, "Война и мир" Л.Толстого (русские романы переводились пока с английского) превратился в "Плач цветов и скорбящие ивы, последний прах кровавых битв в Северной Европе", а "Капитанская дочка" Пушкина стала называться "Сердце цветка и думы бабочки. Удивительные вести из России", о чём упоминает Н.И.Конрад в очерке "Первый этап японской буржуазной литературы" (См.: 3, 664).

Большая роль в развитии японского переводоведения принадлежит Фтабатэю Симэю. Обучаясь на русском отделении Токийского Института Иностранных языков, он познакомился с творчеством Гоголя, Тургенева, Гончарова, Достоевского, со статьями Белинского, Добролюбова, Чернышевского и Герцена. В 1888 г. Фтабатэй Симэй перевёл с русского два тургеневских рассказа "Свидание" и "Три встречи". В 1896 г. Фтабатэй перевёл "Асю", в 1897 г. – "Рудина" Тургенева. Он также переводил Гоголя, Л.Толстого, Л.Андреева, произведения русской критики и публицистики, которые стали неотъемлемой частью японской литературы.

Знакомство с русской литературой подтолкнуло Фтабатэя к написанию собственных сочинений. С 1887 по 1889 год он публикует части своего романа "Укигумо" ("Плывущее облако"), который не принёс ему успеха. Написанный в традициях критического реализма, роман разрушил многие каноны классической японской литературы. История обыкновенного юноши, приехавшего из провинции в столицу, чтобы утвердиться в жизни, добиться успеха и обрести счастье с любимой девушкой, написанная простым разговорным языком, не встретила понимания у читателей. Роман остался незавершённым, хотя поднятая им тема отчуждения человеческой личности в современной цивилизации, тема "лишнего" по своей сути человека в преуспевающем капиталистическом обществе вскоре станет ведущей темой японской литературы.

Сам Фтабатэй так говорит о замысле своего романа: "У меня возник глубокий интерес к изучению и анализу... тех проблем, которыми занимаются русские писатели, другими словами, интерес к изучению социальных явлений с литературных позиций – к тому, чего совершенно нет в литературе Востока... Когда я читал русские романы, то типы русских чиновников вызвали у меня глубокое отвращение; такое же чувство вызывают и японские чиновники. Возмущение привилегированным положением чиновничества, пожалуй, одна из основных тем романа" (См.: 3, 666).

Именно Фтабатэй, как считают японские литературоведы, ввёл в японскую литературу стиль "гэмбун итти" (единство разговорной и письменной речи) и стал создателем нового литературного языка. Он заменил традиционную для японской литературы поэтику намёка и иносказания приёмами реалистической прозы, старался следовать жизненной и психологической правде. Как считал Накамура Мицуо, "Фтабатэй сумел передать на

японском языке совершенно необычную с точки зрения традиций нашей литературы красоту, которую он внутренне угадывал и находил в произведениях Тургенева. Он выразил на японском языке, воспроизведя "тон" подлинника, новое, неведомое раньше нашей литературе отношение к природе и человеку" (См.: 3, 667). Его переводы русских писателей оказали большое влияние на таких писателей, как Doppo, Toson, Катай, основателей нового направления, которое в конце 90-х годов получило название "натурализма" (сидзэнсюги) и которое стало ведущим направлением японской литературы первого десятилетия XX века.

Во многом благодаря произведениям Фтабатэя японская литература начала XX века пошла по пути реалистического изображения действительности, добавив также новые открытия мировой художественной мысли. Синтез культур Востока и Запада нашёл отражение в творчестве многих японских писателей, что позволило поднять литературу Японии на новый уровень и принесло ей мировое признание.

Особое место в этом процессе принадлежит Акутагаве Рюноске, которого часто называют последним классиком новой японской литературы, понимая под этим литературу от последнего десятилетия XIX века (от Фтабатэя) до начала второй мировой войны. "Творчество Акутагавы Рюноске, соединившего национальную специфику с традициями Достоевского и европейской литературы, особенно после экранизации его новелл "Расёмон" и "В чаше" в фильме А.Куросавы "Расёмон", стало явлением мирового порядка" (4, 404).

Вместе с тем Акутагаву считают одним из родоначальников современной японской литературы – настолько велико было его влияние на других писателей. Справедливо отмечено: "Признают они это или нет, но вряд ли можно сомневаться, что так, как писали до него, писать после него было уже невыносимо; так, как до него понимали реализм, понимать после него было нельзя. И в первую очередь, потому, что Акутагава слил достижения национальной культуры и мировой в монолитный сплав, что и определило качественный скачок современной японской литературы. Именно поэтому правильно понять и оценить творческие позиции Акутагавы – значит правильно понять и основные направления японской литературы XX века" (1, 322).

Особенно большое влияние на Акутагаву оказала русская литература, что неоднократно признавал сам писатель. Достаточно прочесть его рассказы "Бататовая каша", ассоциирующуюся с повестью Гоголя "Шинель", "Нос" – также с одноименной повестью Гоголя, "Сад" – с пьесой Чехова "Вишнёвый сад". А в рассказе "Вальдшнеп" в качестве главных героев он изобразил русских писателей Льва Толстого и Ивана Тургенева.

Однако начинал свою литературную деятельность Акутагава под несомненным влиянием эстетизма. Он сам сказал об этом в "Жизни идиота": "Жизнь человека не стоит и строки Бодлера", увлечённый бодлеровскими "Цветами зла". Эти взгляды нашли отражение в одной из его самых знаменитых новелл – "Муки ада", темой которой является противопоставление искусства жизни. История придворного художника, пожертвовавшего жизнью своей дочери ради прекрасного шедевра, написана с удивительной пронзительностью и эмоциональной глубиной. Даже маленькая обезьянка, познавшая истинную любовь и привязанность, способна на самопожертвование ради любимого человека, стоит в этом рассказе выше абстрактной любви художника к своему творению. Искусство не может стоять выше жизни, утверждает писатель, и потому приводит своего героя не просто к смерти, но к полному забвению, о чём свидетельствует поросший мхом камень на его могиле. А что может быть для художника страшнее?

Сюжеты для многих своих ранних рассказов Акутагава заимствовал из средневековых источников – это так называемые "исторические" рассказы. Однако проблемы, которые он в них рассматривает, не имеют исторической конкретики. Как и у всякого крупного мастера, исторический фон, экспозиция играют второстепенную роль. На первом же плане – человек в его отношениях с обществом, людской эгоизм и ограниченность человеческих устремлений, попытка идентификации личности в окружающем его мире, построенном на своекорыстии и ограниченности.

Уже в первой напечатанной новелле Акутагавы "Юноша и смерть" удивительным образом переплелись буддийская притча и мироощущение современного человека. В этой новелле впервые можно было увидеть попытку переосмысления старинного сюжета, которым следовал писатель.

Затем появились новеллы "Нос", "Отец", "Ад одиночества", "Расёмон". В "Аде одиночества" Акутагава поднимает тему внутреннего духовного одиночества человека, которая была так близка ему самому. Эта идея проходит через всё его творчество. "Все его новеллы о маленьком человеке, оторгнутом обществом, вышли фактически из "Ада одиночества", явились развитием идей, пунктирно намеченных в этой новелле. Достаточно обратиться хотя бы к новеллам "Тень" и "Десятииенная бумажка" (1, 325).

Следует отметить, что на творчество Акутагавы оказали влияние не только русские писатели, но также Стриндберг, Бодлер, Ибсен, Франс, Стендаль и др. Так, один из самых известных рассказов писателя "В чаше" написан под влиянием драматической поэмы Браунинга "Кольцо и книга". Налицо несомненное сходство сюжета – убийство одного из персонажей, обстоятельства которого раскрываются в монологах разных лиц. Однако у Браунинга убийца известен, в то время как в рассказе Акутагавы рассказы участников события лишь ещё больше запутывают следствие, так как все версии противоречат друг другу. По утверждению Аркадия Стругацкого, это "поразительное литературное произведение, совершенно уникальное в истории литературы, поднявшее откровенный алогизм до высочайшего художественного уровня" (5, 17).

Итак, есть преступление, известны его участники, и есть три разные версии одного события. Но это не детективная история, написанная с целью его раскрытия. И словно соответствуя сюжету, разнятся и трактовки этого произведения. Так, например, Вада пишет: "Эта вещь написана не для того, чтобы путём обобщения объяснений-рассказов раскрыть истинный характер происшествия, а скорее, чтобы усилить скепсис, усилить полный отчаяния страх перед невозможностью раскрыть правду" (6, 10). На основе данного толкования Акиро Куросава снял фильм "Расёмон", получивший мировую известность. Авторы исходят из того, что все три участника пытаются скрыть правду, и потому в фильме даётся придуманная сценаристами четвёртая, якобы действительная версия.

Есть и другое объяснение, сделанное исследователем творчества Акутагавы Н.Фельдман: "Но дело в том, что у Акутагавы три версии, это самостоятельные новеллы на тему: зависимость разрешения конфликта от характеров его участников. Поэтому при сохранении существа конфликта, обстановки, имён и внешнего облика действующих лиц сами они в каждой версии – другие люди, с другими характерами, другой психологией и, естественно, с другими, обусловленными их характером, действиями. Таким образом, каждая версия сама по себе есть правда. И никакой другой, якобы скрытой, правды для этих трёх вариантов нет и быть не может. Это три психологических этюда, искусно соединённых в одно литературное целое" (6, 11).

Мы видим как меняется характер литературного произведения от реализма Фтабатэя до модернизма Акутагавы. Фтабатэй оставил свой роман незавершённым лишь потому, что сама идея романа потерпела крах. Его герой, как и сам писатель, не может ответить на вопрос как жить в обществе, которое он не приемлет. В модернизме Акутагавы мир столь же многомерен, как и отражение этого мира в сознании человека. Акутагава стоял на пороге новой литературы – литературы XX века; недаром его считают представителем неореализма в японской литературе.

Отметим, что не духовная жизнь отдельного человека, а чувство само по себе, психологический конфликт сам по себе является объектом творчества писателя, и такой психологизм носит несколько абстрактный характер. Не цинизм, а скепсис и пессимизм характеризуют его отношение к человеку, скепсис, часто окрашенный душевной болью. В этом смысл таких рассказов, как "Счастье", "Рассказ о том, как отвалилась голова", "Осень".

Таков "Сад", повествующий о том, как распадается семья, одно за другим умирают три поколения и гибнет старый сад, символизируя своей гибелью конец целой эпохи. Тема угасания, умирания была близка тяжёлому психическому состоянию самого автора. Даже "Лошадиные ноги" – рассказ, начинающийся как весёлая шутка, оборачивается исполненной трагизма историей о непреодолимом душевном одиночестве. Эту мрачную окраску вызвал переживавшийся писателем тяжёлый душевный кризис, который в итоге привёл его к самоубийству.

Возможно, причины такого решения он описал в рассказе "Одержимый творчеством". В нём описывается, как старый учитель моется в бане: "И старику вдруг почудилось, будто на него пала тень Смерти. Эта Смерть не таила в себе ничего зловещего, ничего такого, что прежде ужасало его. То было сознание тихого, желанного безмятежного небытия, подобного небу, отражающемуся в ушате. Как был бы он рад, если б смог отрешиться от заблуждений и страданий суетного бытия и забыть сном без сновидений, который посещает лишь невинных детей. Он устал от жизни. Но ещё более устал он от мук творчества, неотступно преследовавших его уже много десятков лет..." (См.: 1, 326)

#### Литература

1. Афанасьев А.Ю. Великие писатели. М.: ООО "Изд-во АСТ": ООО "Изд-во Астрель", 2002, 429 с.
2. Долин А.А. Японская поэзия на Западе: перевод – стилизация – адаптация. В кн. Взаимодействие культур Востока и Запада. М.: Наука, 1987, с.89–126.
3. История всемирной литературы. М.: Наука, 1991, 832 с.
4. Луков В.А. История Литературы. Зарубежная литература от истоков до наших дней. М.: Издательский центр "Академия", 2008, 512 с.
5. Стругацкий А. Вступит. статья в кн.: Акутагава Р. Новеллы. Эссе. Миниатюры. М.: Художественная литература, 1985, с.3–24.
6. Фельдман Н.И. Предисловие в кн.: Акутагава Рюносукэ. Избранное. В 2-х т., т.1. М.: Художественная литература, 1971, с.5–22.

Ключевые слова: японская литература, "Плывущее облако", старинный сюжет, преступление, психологизм

Açar sözlər: yapon ədəbiyyatı, "Üzən bulud", qədimi süjet, cinayət, psixologizm

Key words: Japanese literature, "The Drifting Cloud", vintage plot, a crime, psychologism

Yapon bədii ənənəsi və Qərb mədəniyyəti

#### Xülasə

XIX əsrin sonunda bir çox Avropa və amerika yazıçıları yapon dilinə tərcümə olunur. Onlar bəzi yapon yazıçılarının yaradıcılığına təsir etdilər, misal üçün Ftabatey və Akutaqava kimi. Ftabateyin "Üzən bulud" romanı realist nəsrin nümunəsidir. Ftabatey yapon ədəbiyyatında yeni ədəbi dilin yaradıcısı oldu. Akutaqavanın əsərləri yapon ədəbiyyatını yeni dünyəvi müstəviyə çıxardı. Onun əsərləri yapon ədəbiyyatında modernizmin nümunəsi oldu. Onlara həm rus, həm də Qərb yazıçıları təsir etdi.

#### Japanese art tradition and the Western culture

##### Summary

At the end of the 19th century many European and American writers were translated into Japanese. They influenced on the work of some Japanese writers, such as Ftabatei and Akutagawa. The novel of Ftabatei "The Drifting Cloud" is an example of realistic prose. Ftabatei became the creator of a new literary language in Japanese literature. The works of Akutagawa took Japanese literature to the global level. His novels became an example of modernism in Japanese literature. They were influenced by both Russian and Western writers.

RƏYÇİ: dos. E.Vəliyeva

**Yeganə Nəriman qızı Qasımova43**  
**Ə. HAQVERDİYEV VƏ XALQ ƏDƏBİYYATI**

Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ictimai-siyasi və ədəbi-mədəni fikir tarixində nasir, dramaturq, tədqiqatçı alim, publisist, pedaqoq, teatr nəzəriyyəçisi və rejissor kimi çoxşaxəli fəaliyyət göstərən böyük şəxsiyyətlərdəndir. 40 ildən artıq davam edən yaradıcılıq dövründə o nəsrimizi, dramaturgiyamızı, həm də satirik publisistikamızı yeni obrazlar və orijinal mövzularla zənginləşdirmişdir. Azərbaycan teatr tarixinin və nəzəriyyəsinin formalaşması da onun adı ilə bağlıdır. Yazıçının həyatı, ictimai-siyasi, elmi və pedaqoji fəaliyyəti, həmçinin bədii yaradıcılığı həmişə ədəbiyyatşünaslığın və ədəbi-tənqidin diqqət mərkəzində dayanmış, əsərləri müxtəlif vaxtlarda nəşr edilmişdir.

Əbdürrəhim bəy Haqverdiyevin əsərləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 sayılı qərarı ilə dövlət varidatı elan edilmiş, ədibin adı UNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyi siyahısına daxil edilmişdir.

Ə. Haqverdiyevin nəsr yaradıcılığında danışıq bir mühüm xüsusiyyəti qeyd etməliyik. Yazıçının realist satirik nəsr və silsiləvi hekayəçiliyin yaranması sahəsində də xidmətləri vardır. Ə. Haqverdiyev irsinin tədqiqatçısı, professor Məmməd Məmmədovun qeyd etdiyi kimi: “Kiçik hekayə janrına ədəbiyyatımızda vətəndaşlıq hüququ qazandıran, hekayə və hekayəçiliyi yeni mərhələyə yüksəldən, seçilmiş, fəvqəladə adamlardan deyil, kiçik, sıradan adamlardan yazan və onları bədii əsərin qəhrəmanı səviyyəsinə yüksəldən, yığcam epizodda, adi məişət lövhəsində mühüm sosial mətləbləri ustalıqla əks etdirən, az sözlə bir neçə səciyyəvi cizgi ilə bitgin xarakter və portret yaratmağı bacaran Ə. Haqverdiyevin fəaliyyəti müasiri və məslək dostu, kiçik hekayənin böyük ustası C.Məmmədquluzadə ilə müqayisə edilə bilər” (1,62)

Ə. Haqverdiyev xalqın tarixini, adət-ənənəsini, mədəniyyətini, məişətini dərinlən öyrənən və yaradıcılığında bundan məhsuldar şəkildə istifadə edən, eləcə də əsərlərində folklorumuza geniş yer verən sənətkardır.

El ədəbiyyatımıza, folklor böyük maraq və bağlılıq yazıçının hekayələrində özünü daha qabarıq göstərir. Bir sıra klassik sənətkarlarımız kimi Ə. Haqverdiyev də ədəbdə, məişətdə, həyatın müxtəlif sahələrində geniş yayılan, şən əhval-ruhiyyə və satirik keyfətlərlə dolu lətifələrdən bol-bol faydalanmışdır. Folklorun gələn obyektiv baxış, ümumiləşdirmə, əhvalatları aydın və yığcam şəkildə təsvir etmək xüsusiyyəti onun hekayələrinin əsasını təşkil edir. Xalq yaradıcılığımıza xas olan az sözlə çox mətləblərə toxunmaq ənənəsi bu hekayələrdə başlıca yer tutur.

Ədəbiyyatşünas alim, prof. T.Mütəllibov Haqverdiyev hekayələrinin sənətkarlıq xüsusiyyətlərinə toxunaraq yazır: “Ədibin çox yığcam və orijinal hekayələrinin quruluşunda dünya klassik hekayəsinin ən yaxşı ənənələri ilə bərabər, xalq lətifələrinin də qüvvətli təsiri hiss olunur” (3,34). Yazıçının “Pir”, “Qıraət”, “Tənqid”, “Bomba”, “Acından təbib”, “Seyidlər ocağı”, “Şəbih”, “Mütrüb dəftəri”, “Dəccabalad”, “Həmşəri pasportu” və başqa hekayələr lətifələr əsasında yazılmışdır.

Haqverdiyev nəsrinin əsasında sarkazmla zəngin komik gülüşdən daha çox, lətifəvari xalq meydan gülüşü dayanır. Yeri gəlmişkən deməliyik ki, “xalq meydan gülüşü” Azərbaycan ədəbiyyatında ilk dəfə “Molla Nəsrəddin” satirik məcmuəsində öz bədii əksini tapmışdır. Əsrlər boyu xalq arasında işlədilən, zərb-məsəllərə çevrilmiş hikmətli kəlamlardan nəsr təhkiyəsinə istifadə etməsi Ə. Haqverdiyevin xalq meydan gülüşünə zəngin qida vermişdir. Bu baxımdan “Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz”, “Nataşanın yolunda qoyulmayan qızıl cibdə gəzdirilən ağır yüküdür”, “Qarpız kəsmək də səliqə istər” (“Qıraət”) kimi bir sıra deyimlər, xalq arasında geniş yayılmış “çöp ötürür, ruf tutur, noxud falı açır” (“Şeyx Şəban”da Gülsüm), “meyd qabağında qəbristanı getmək” (“Şeyx Şəban”da Şəban) və s. kimi həqiqətə yazıçının bədii ifadə üsulu ilə yanaşı, həm də əsərin xalqı koloritini müəyyənləşdirirdi.

Bədii dil, üslub və onun mənə gözəlliklərinə Ə. Haqverdiyev xüsusi diqqət yetirmişdir. Yazıçı ədəbi dil ilə xalq danışığı dili arasındakı fərqi azalması üçün nəsrə yazılmış əsərləri ən münasib vasitə hesab edirdi. Bu məqamı ayrıca qeyd edən görkəmli ədəbiyyatşünas alim, professor Mir Cəlal yazırdı: “Canlı danışığı dilimizi, onun gözəl xüsusiyyətlərini, zəngin, əlvan söz ehtiyatını, xalq məsəllərini, hakimanə sözlərini bu qədər cəsarətlə yazıya, bədii ədəbiyyata gətirən iki ədibimiz varsa, biri Haqverdiyevdir. Ona görə də ədibin dili əlvan, söyləmə üsulu şirin, ədası xoş, təsvirləri səlisdir” (4,176).

Ə. Haqverdiyevin nəsr əsərlərinin üslub zənginliyi ədibin atalar sözü və məsəllərə geniş yer verməsi ilə də bağlıdır. Hər bir xalqın yaddaşında müdriklik və hazırcavablıq nümunəsi kimi nəsil-dən-nəsilə keçərək yaşadılan atalar sözü və məsəllər folklorumuzun ən qədim janrlarındandır. Haqverdiyev yaradıcılığında atalar sözləri bir tərəfdən birbaşa müstəqim mənada çıxış edirsə, digər tərəfdən, yazıçı tənqidi üslubun məhsulu kimi əlavələrlə özünü göstərir. “Acından təbib” hekayəsində xalq arasında geniş yayılmış “Tənbəl tədbirli olar” atalar sözü ədəbi “xüsusən ki, qarında tərs toy çalın” (2,193) kimi əlavə etmiş, yəni onu məzmunca genişləndirmişdir. Haqverdiyevin hekayələrində “Qardaş başından basanın Allah da başından basar” (5,79), “Döyməklə uşaq adam olar?” (5,56), “Kişinin dövləti qolunun qüvvətidir” (5,119), “Su qaynayanda onun içindəki nalayiq şeylər üzə çıxıb köpük olar” (5,178), “Ciyər yananda nəfəs əvəzinə alov çıxar” (5,77), “Qoyun ağıllanarsa südünü özbalasına verir” (5,311), “Lalın dilin anası bilər” (5,428), “Aman yaman yoldaş əlindən”, “Darvazamızı fələk vurubdur” (2,185) və s. kimi atalar sözü və məsəllər səviyyəsinə qalxan və bu gün çox geniş yayılan xalq deyimlərinə də rast gəlmək olur.

Xalq təfəkküründə yaşadılan alqışlar, qarğışlar və andlar da Ə. Haqverdiyev yaradıcılığında geniş yer tutur. Adından da göründüyü kimi, alqış və qarğışlar şifahi xalq yaradıcılığının bir-birinə tamamilə zidd olan janrlardır. Alqışlar minnətdarlıq və hörmətin aydın ifadəsirsə, qarğışlar əksinə, nifrət və qəzəbin kəskin təzahürüdür. “Ədib çox zaman obrazın dilindəki

qarğışları onun vəziyyətinə və xarakterinin müəyyən cəhətlərinə uyğun seçir... Həm də ədib lazım gəldikdə xalq arasında işlənən bir növ ənənəvi qarğışları bir az dəyişir, obrazın konkret vəziyyətinə uyğunlaşdırır” (6, 295). “Şikayət” hekayəsindəki Axund “ortancıl” arvadı ilə söhbətində zamanədən şikayətlənərək “səbəbkarlar”ı belə qarğışlayır: “Evin yıxılısın qəzet yazan! Balaların qırılısın uşkola açan! Gorun od ilə dolsun tiyatır binası qoyan” (2,168). Beləliklə, yazıçı qarğış edən şəxsin nadanlığını, məhdud dünyagörüşünü və mühafizəkarlığını ortaya qoymuş olur. “Haqq Mövcud” əsərində isə Məşədi Əkbər pristava təşəkkür edib deyir: “Allah sizi bu camaatın üstündən əskik eləməsin” (2,274). Burada ədib Məşədi Əkbərin dediyi alqışla onun pristava yaltaqlandığını göstərir. “Mirzə Səfər” hekayəsində Həsən ağanın bədaxlıqla etdiyi “məsləhətə” Mirzə Səfər belə cavab verir: “Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qal-ıbsınız. Onlar ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim yadımdan çıxmır” (6, 169). Əslində, bu, kinayəli “alqış”dır, dolayısı ilə söyüşdür. Çünki əsərin məzmunundan məlum olur ki, üç il ondan əvvəl Həsən ağa Mirzə Səfərin uşaqlarının oxumasına maneə yaratmışdı. Qeyd etmək lazımdır ki, “hikmətli sözlərdən istifadə yazıçının əsərlərinin təsir qüvvəsini, məna dəyərini artırmış, surətləri tipikləşdirmiş, obrazların dilini fərdiləşdirmişdir. Həmçinin belə ifadələr ədibin dilinin rəvan, axıcı, koloritli olmasına da böyük təsir etmişdir” (7, 112).

Ə. Haqverdiyevin hekayələrində yuxugörmə, ürəyə damma, qarabasma, ləqəb, ayama qoyma və s. bu kimi folklor xas xüsusiyyətlərə də rast gəlmək mümkündür. Müəllif el ədəbiyyatının bayatı, xalq mahnısı, laylavə başqa bu kimi qədim janrlarına da əsərlərində geniş yer vermişdir. “Qaban” hekayəsində dar ağacından asıldığı vaxt Əbdülkərimin dilindən belə bir bayatı səslənir:

Mən aşıq gülə-gülə,  
Gül əkdim gülə-gülə.

Evimi düşmən yıxdı  
Üzümə gülə-gülə (2,301)

Ə. Haqverdiyev bədii nəsrində mifologizmlərdən də bacarıqla istifadə etmişdir. Ədibin yaradıcılığında mifologizmlər sabit simvolika kimi özünü daha çox rənglərdə göstərmişdir. Ən qədim dövrlərdən bu günə qədər rənglər, onların müxtəlif rəmzi mənaları insanların psixoloji ovqatını, mənəvi dünyasının mənzərəsini, gündəlik ömür yaşantılarını ifadə etmək vasitəsinə çevrilmişdir. Ağ, qara, göy, sarı və qırmızı rənglər əcdadlarımızın təfəkkürü, bədii düşüncəsi üçün də səciyyəvi olmuşdur. Yazıçı xüsusilə “Röya”, “Müsibət”, “Mirzə Səfər”, “Şeyx Şəban”, “Haqq mövcud” kimi hekayələrində qəhrəmanın mənəviyyatını, psixologiyasını, həyatda tutduğu mövqeyi bildirmək üçün, bəzi məqamlarda isə gərginliyin və ovqatın açılması məqsədilə rənglərə müraciət etmişdir. “Mirzə Səfər” hekayəsində dövrünün zülmət qaranlığında əqidə saflığı, böyüklüyü ilə ağ işıq kimi yanan Mirzə Səfəri yazıçı əsərin əvvəlində belə təqdim edir. “Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü buxara dərisindən papaq, şişman göbəyi üzərində gümüş kəmərlili Mirzə Səfəri hamı tanıyırdı” (2,275). Bununla yazıçı öz qəhrəmanı haqqında oxucuda müəyyən təsəvvür yaradır. Aydın ki, ağ rəng saflıq, ilkinlik, sevinc və xoşbəxtlik əlaməti kimi bilinməklə yanaşı, qədim etnik təfəkkürümüzdə hüzn, matəm əlaməti də sayılır. Əsərin əvvəlində ağ geyimdə verilən Mirzə Səfərin gələcək aqibəti ağ rəngin məhz qədim təfəkkürdəki mənası ilə bağlıdır. O, özü bir ağ gün görmür, amma uşaqlarının xoşbəxtliyi onun özünə də səadət gətirir. Bu rəng Mirzə Səfərin taleyində matəm rəngidirsə, övladlarına münasibətdə sevinc rəmzidir.

Ə. Haqverdiyevin folklorla bağlılığının əsasında elmi cəhətlə yanaşı, ciddi siyasi-ictimai, psixoloji-mənəvi amillərdə mühüm rol oynamışdır. Bu, bir tərəfdən xalqın kamil və zəngin yaradıcılığı ilə bağlıdırsa, digər tərəfdən millətin soy kökü, tarixi yaddaşı, ənənələri ilə bağlı məqamları canlandıraraq yaşatması ilə əlaqədardır. Ədibin zəngin yaradıcılığı, rəngarəng obrazları, əsərlərinin məna və fikir dərinliyi, dilinin sadəliyi, axıcılığı və milli koloriti onun həmişə böyük maraq və mütaliə obyektini olmasını təmin etmişdir. Heç təsadüfi deyildir ki, o, yaradıcılığının bir sıra keyfiyyətlərinə görə “dünyanın böyük ədiblərilə: Çexovlar, Mopassanlar, Çek Londonlar, Mark Tvenlərlə yanaşı dura bilən” (8,178) bir sənətkar kimi dəyərləndirilmişdir.

Fikrimizcə, mənən və ruhən xalqa bağlı olan, onun həyatını, adət-ənənəsini, tarixini və mədəniyyətini dərinləndirən Əbdürəhim bəy Haqverdiyev, sözün əsl mənasında xalqın yazıçısı olaraq misilsiz xidmət göstərmiş, milli dəyərlərimizin qorunmasında əvəzsiz rol oynamışdır.

#### Ədəbiyyat:

1. M.Məmmədov. Əbdürəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı.
2. Bakı, Nurlan, 2008
3. Haqverdiyev Ə. Seçilmiş əsərləri. Bakı, Lider, 2005
4. Mütəllibov T. XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər. Bakı. ADU nəşriyyatı, 1978
5. Mir Cəlal Paşayev, F. Hüseynov XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, “Maarif”, 1982
6. Mütəllibov T. Əbdürəhim bəy Haqverdiyevin poetikası. Bakı, Yazıçı, 1988.
7. Xəlilov N. Xalq təfəkkürü, sənətkar qüdrəti. “Elm və Həyat” nəşriyyatı, Bakı, 1996
8. Mir Cəlal. Klassiklər və müasirlər. Bakı, 1973
9. Məmmədov K. Əbdürəhim bəy Haqverdiyev. Bakı, “Gənclik”, 1970.

#### Xülasə

Ə. Haqverdiyev Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndəsidir. Müəllif əsərlərində çar üsul-idarəsi və qayda-qanunlarına, ətəlet və nadanlığa qarşı çıxmış, doğma xalqının, ümumən müsəlman Şərqi millətinin milli intibahı, mədəni-iqtisadi tərəqqisi üçün çalışmışdır.

Əbdürrəhim bəyin istər bədii nəsr, istərsə də dramaturji fəaliyyəti ədəbiyyatımızın qızıl fonduna daxil olmuş, bir sənət məktəbi kimi dəyərləndirilmişdir. Ə.Haqqverdiyev xalq ədəbiyyatı xəzinəsindən ustalıqla bəhrələndirərək onu orijinal tərzdə davam və inkişaf etdirmişdir. Bu keyfiyyəti müəllifin xüsusən nəsr əsərlərində izləmək mümkündür. Yazıcının bədii nəsrində xalqın tarixi, adət-ənənələri, məişəti və milli koloriti ustalıqla canlandırılmış, xalq ədəbiyyatı nümunələrindən geniş istifadə olunmuşdur.

Açar sözlər: Nəsr, tədqiqatçı, milli kolorit, tipikləşdirmə, fərdiləşdirmə.

### **Резюме**

#### **А.Хаквердиев и народное творчество**

А. Хаквердиев один из видных писателей, который обширно описал в своих произведениях историю народа, обычаи, хорошо показал быт, его дух, национальный колорит, уделив большое место устному народному творчеству, искусно используя фольклор в повестях и рассказах.

Какхудожественное такидраматургическое наследие писателя вошли в золотой фонд нашей литературы, и по сей день считается школой творчества.

Ключевые слова: творчество, художественная проза, история, драматург, сатирический

### **Summary**

#### **Folk literature and culture in artistic prose.**

Hagverdiev was an outstanding writer in Azerbaijani literature and culture. He worked against injustice of his time. His Works helps muslim east on cultural- economic improvment.

Artistic activities of our writer support today's literature art-school. That's why his style of falk literature are unforgettable. History of nation his traditions, culture, domestic searched very deeply and his work he used it very productively and his works he gave much attention to it. He was such kind of writer. His name writed on folk literature of Azerbaijan forever.

Key words: literature, artistic prose, story, playwright, satirical

RƏYÇİ: dos. E.Vəliyeva

**Vaqif Allahverdiyev44**  
**BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINDA ANA DİLİMİZİN**  
**SAFLIĞI UĞRUNDA MÜBARİZƏ MOTİVLƏRİ**

Bəxtiyar Vahabzadə müasir Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi ilə seçilən, zəngin ilhamı, yazı manerasının fərdiliyi ilə, yaradıcılıq dünyasının möhtəşəmliyi ilə fərqlənən sənətkardır.

B. Vahabzadə ana dilimizin inkişafı yolunda daim mübarizə aparan, bu yöndə həmişə ciddi sənətkar və vətənpərvər ziyalı mövqeyi sərgiləyən şair olmuşdur. O, həm nəzəri, həm də bədii əsərlərində, həmçinin sənət və ədəbiyyatla əlaqədar olan məruzə və çıxışlarında doğma dilimizin saflığını qoruyub saxlamaq, onu daha da zənginləşdirmək istiqamətində görülən tədbirlərə xüsusi önəm verilməsini təbliğ etmiş və bu məsələlərə ciddi diqqət yetirmişdir.

B. Vahabzadə təsvir etdiyi predmet və hadisəni təbii halında verdiyinə görə onun bədii əsərlərində hikmətli xalq sözlərinin, frazeoloji birləşmələrin, xalq dilinin qaynar çeşməsindən su içən idiom və aforizimlərin işlədilməsində məxsusi təbiilik müşahidə olunur. Bu səbəbdən də onun poeziyasında istifadə olunan söz və söz birləşmələri konkret bədii mətləbin canlı, sərrast, rəvan və dolğun ifadəsinə xidmət edir.

B. Vahabzadənin leksikonu həm xalq danışığı dilindəki sözlərin tərəvəti, həm də ictimai həyatın inkişafı ilə əlaqədar yaranan istilahlara hesabına zənginləşmişdir. Onun lirikasında Azərbaycan dilinə münasibət tamamilə yeni bir aspektdə, obrazlı təfəkkürün özünəməxsus çalar və rəngarəngliyində, orjinal epitet, metafora, təşbeh və digər üslubi vasitələrin yüksək poetik imkanları ilə inikas edən bədii sözün məharətlə işlənməsində, tərənnümündə üzə çıxır. Onun dil haqqında düşüncələri ədəbi nəzəri fikrin ən kamil nümunələridir. Bu ədəbi fikirlər, poetik qənaətlər isə şairin fərdi duyğularının mənəvi ailəsinin özünüifadəçisi olan lirik qəhrəmanın, lirik “mən”in dilə olan təəssübündə təzahür olunur. Lirik qəhrəmanın bu dilin saflığı, təmizliyi uğrunda mübarizə aparması, bu dili yad dillərin mənəşəsindən xilas etmək cəhdləri dəyərli vətəndaşlıq keyfiyyətidir. Şairi, yəni lirik qəhrəmanı öz doğma dilinə xor baxanlar, ana dilində danışmağı özünə yaraşdırmayanlar hiddətləndirir.

Lirik – publisistik başlanğıcın üstünlüyü hiss olunan “Ana dili” şeiri şairin poetikisteadının, bədii qüdrətinin bir unikal xüsusiyyəti kimi təzahür edən həqiqi vətəndaşlıq keyfiyyətinin inikasındır.

Bu dil- bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dilbir birimizə əhdi- peymanımızdır.

Bu dil, tanıtmış bizə bu dünyada hər şeyi.

Bu dil, əcdadımızın bizə qoyub getdiyi.

Ən qiymətli misrasıdır, onu gözlərimiz tək,

Qoruyub nəsillərə biz də hədiyyə verək. (2-113)

Bu səmimi bədii- publisistik düşüncələri, mühakimələri şeirin sonrakı misralarında ana dilinin mənəvi özəyinin, mənbələrinin obrazlı detallarla, yüksək poetik həyəcanla ifadəsi ümümləşdirir.

B. Vahabzadə şeirdə ana dilini geniş tarixi kontekstdə, poetik məzmununda mənalandıraraq, hər bir dilin mənsub olduğu xalqın varlığını, həmçinin tarixi və mənəvi yaddaşının qoruyucusu olduğunu diqqətə çatdırır. Ana dili xalqın həm ünsiyyət forması, həm tarixi, həm dünyagörüşü, həm də milli mənliliyin təsdiqi faktıdır. Şair şeirin ideya mündəricəsini inkişaf etdirərək bədii- publisistik dillə poetik informasiyanı çatdırır:

Millətlərə, xalqlara xalqımızın adından,

Məhəbbət dastanları yaradıldı bu dildə.

Moskvada Puşkinə heykəl qoyulan zaman

Ona abidə qoydu bu dil də Şirvani də. (2-115)

Bu tarixi və real əlamətləri bədii mətnə daxil etməklə şair ciddi və önəmli mövzu olan ana dilini çıpaq, predmetsiz publisist formada deyil, konkret tarixi aspektdə mənalandırmağa nail olmuş, həm də bu əlamətlərlə lirikada vətəndaşlıq duyğularının və fikirlərinin ideya təhlilini dərinləşdirmişdir.

B. Vahabzadə dilinin önəmli xüsusiyyətlərindən biri və başlıcası onun qrammatik dəqiqliyi və sərrastlığıdır, həmçinin bundan sonra bu dilin bədii zənginliyi, poetik və əlvanlığı böyük önəm kəsb edir. Bəxtiyarın dilə yaşamasındakı ciddiyyət göstərir ki, o, xalq dilinin təcrübəsi çərçivəsində, bədii məntiqin tələbi daxilində normalara riayət edir, həmçinin qafiyəyə görə sözün təbii sırasına xələl gətirmir, sözün fonetik sərhəddini aşmır, söz oyunbazlığından uzaq durur. Şair heç zaman müstəqim mənanı məcazi mənaya qarşı qoymur, həm də bədiiliyi normalığa alternativ götürmür. Təbiilik və dəqiqlik Bəxtiyarın poetik dilinin əsas atributlarındandır.

Ömrün payız fəslə sığıdı əlimi,

Yoxsa qocalıram mən yavaş – yavaş.

Payızda yarpağa xal düşən kimi,

Düşür saçlarıma dən yavaş – yavaş.

Emosionallığı ilə seçilən bu bədii mətn yığcam informasiya ilə yüklənmiş düzgün qrammatik ölçülərdən ibarət cümlələrdir. Nəsr cümləsinə məxsus üzvlərin sıralanması, həmçinin şəkilçilərin fonetik tutumu bu poetik nümunədə qrammatik normalara uyğundur. Başqa bir poetik parçaya diqqət edək.



Hərdən töküb önümə

Köhnə şəkillərimi,  
Mən yadıma salıram  
O ötən illərimi.

Bu şəkillər, şəkillər,  
Köhnə xatirələrin

Min nəğməli səsidir.  
Yaşadığım anların

Kağızlar üzərində  
Əks olunan kölgəsidir. (2-136)

Bu bədii nümunədə danışq üslubuna məxsus təbiiyi ilə diqqət çəkir, həm də danışq-ünsiyyət dili ilə yaranan obrazlılığın poetik gözəllik yaradığını görürük.

Əşyanı poetikləşdirmək Bəxtiyar yaradıcılığının üslubi məziyyətlərindəndir. Bu məxsusi üslubla dəyərli ailə - məişət və sevgi şeirləri yazdığı kimi, həm də əhəmiyyəti ilə seçilən ictimai – siyasi, siyasi – poetik nümunələr də yaratmışdır.

B. Vahabzadə oxucusunu seyrçilikdən uzaqlaşdırır və ona hadisələrin məğzini anlamağa, həyatın mahiyyətinə varmağa kömək edir. Fəlsəfi düşüncə kontekstində insanı “özünün özündən” öyrənməyə səsləyir, həyatda səhv etməyi labüdlük faktı kimi təbii qarşılayır, həm də səhvin mahiyyətini anlamağı önəmli hesab edir. Bədii nümunəyə baxaq:

Yıxılmağın cəbrini  
Yerimək unutturur.  
Yıxılıb öyrənirik

Ayaq üstə durmağı...  
Və ya:

Bir təzə fənd öyrənir

Yıxılarda pəhləvan...  
Yaxud:

Danışq öyrənirik

Dil topuk çala-çala... (2-124)

B. Vahabzadə üslubunun önəmli əlaməti kimi bu misralarda həyat haqqında fəlsəfi düşüncələr bədii-poetik ifadəsini tapmışdır. Maraqlı faktdır ki, burada bədii nitqin içindəki fəlsəfi anlayışlar məharətlə məğzinə uyğun indeksləşdirilmişdir. Fəlsəfi məzmunun poetik mənaya inikası şairin bir çox şeirlərində öz uğurlu həllini tapmışdır. Fəlsəfənin məlum inikarı inkar qanunu “Qaliley” şeirinin məzmununda poetik mahiyyət kəsb etmişdir.

Dedi:- Yer fırlanır...

İnanmadılar.

Onlar ona güldü, o da onlara.

Antoqonist mahiyyətli bu gülüşlər ulu həqiqətin dərkinə rəvac verir, həm də bədii-fəlsəfi mahiyyət elmi-fəlsəfi dəyəri aydınlaşdırır. Burada fikrin məcazlarla ifadəsi məzmunun elmiliyinə xidmət edir. Şair özünəməxsus üslubla fikrin, düşüncənin fəlsəfi qatlarını məharətlə açır.

O dedi:- fırlanır, fırlanacaq yer,  
Buna gülsəniz də, gülməsəniz də.

Yerdən dərs götürüb öləne qədər

Məgər fırlanmırıq həyatda bizdə. (2-161)

B. Vahabzadənin əsərlərində geniş işlənən, həmsəbəb və nəticə bildiren ifadələr, həm də bədii- fəlsəfi mahiyyəti ilə seçilən fikirlər şairin dilinin zənginliyin və fəallığının göstəricisidir.

Səbəb və nəticə dialektikasının şeirin mahiyyətinə, bədii mündəricisinə verdiyi poetik əlvanlıq şairin sənətkarlıq xüsusiyyətlərinin yüksək təzahürü kimi çıxış edir.

Sevirəm nifrətin lap son həddini-  
O, sevgi doğacaq!..

Sevirəm ölümün də məşəqqətini-

Ədalət doğacaq. (2-165)

Misralarda ifadə olunmuş fikirlərin həyatiliyi, təbiiyi, həmçinin poetik mətləbin bədii-fəlsəfi mükəmməlliklə, sərgilənməsi şairin doğma dilin bədii və fəlsəfi imkanlarını dərinlən anlamasıdır. B. Vahabzadə fəlsəfi kateqoriyaların bədii düşüncə müstəvisində yeni mənalar, poetik gözəlliklər yaratmasına vəsilə olan söz ustasıdır. Əksikliklərin vəhdəti fəlsəfi müstəvisindən əksikliklərin təması poetik müstəviyə inikas etdirmək qüdrətini şairin fərdi sənətkarlıq məharəti kimi dəyərləndirməmək mümkün deyil. Bu kontekstdə şairin “Piyada- sərnəşin”, “Nida- sual”, “Bir anın içində dəyişir həyat”, “Bəm-zil”, “Sinif- həyat”, “Aclardan toxlara”, “Bulaq başında susuzluq”, “Biri varmış, biri yoxmuş”, və s. şeirlərində dialektik əksikliklərin doğma dildə poetik məzmununda inikasını görürük. Şairin bədii qüdrətinin gücü ondadır ki, o, həyatın, dialektikanın fəlsəfi məzmununu poetik məzmununa çevirərək doğma dilin mənə, məcaz sərhədlərini genişləndirir. Şeirin bədii-fəlsəfi ümumiləşdirməsi şairin bədii təfəkkürünün genişliyini, zənginliyini və orjinallığını sübut edir.

Biri təkər üstə gətirildisə,

Birini gətirən ayaqlar oldu

Biri bu mənzildə kirədar isə,

Biri bu mənzildə sahibkar oldu. (2-168)

Şairin bədii dilindəki antonimləri həyat və fikir əksikliklərinin, təzadlarının poetik əks-sədası kimi səciyyələndirmək olar. B. Vahabzadə yaradıcılığının məxsusi xüsusiyyətləri sırasında onun şair fərdiyyətinin önəmli cəhətlərindən biri də təzadların vəhdətindən yüksək bədii siqletə malik poetik nümunələr yaratmasıdır.

Böyüyür çox zaman böyük ürəklər,

Kiçik daxmalarda, dar daxmalarda.

“Saray-daxma” şeirindəki nümunə kimi təqdim etdiyimiz misralar fikrimizi bədii fakt olaraq əyaniləşdirir.

B. Vahabzadənin cəmiyyətə və təbiətə özünəməxsus fəlsəfi mühakimə ilə yanaşması və bunun nəticəsində bədii substansiyanın dərinliyinə vara bilməsi onun zəngin poetik dilində aforizmlər silsiləsinin üzə çıxmasına vəsilə olur. Şairin dilində aforizm zənginliyi ədəbi-bədii fakta analitik –fəlsəfi prizmadan yanaşma ilə əlaqədardır. Onun aforizmləri şifahi xalq ədəbiyyatının və klassiklərimizin hikmətli kəlamları kimi dərin mənaya malikdir.

... Dağsansa, sən danma tərəni, düzü,

Bu darkönüllülük nə verər bizə?

... Bircə ondan razıyam ki,

Özümdən narazıyam. (2-196)

Bəllidir ki, dilimizin ən mürəkkəb ifadə formalarından biri də hikmətli sözlər və aforizmlərdir. Bu birləşmələrin ifadə etdiyi mənə idiomlardan, atalar sözü və məsələlərdən dərin olmaqla bərabər, həm də xalq arasında geniş yayılmışdır. Bədii ədəbiyyatda ən çox işlənən tərkiblər bunlardır. Poetik sözə, bədii sənətə hakim olan B.Vahabzadəyaradıcılığında aforizm və hikmətli sözlərdən geniş istifadə edilmişdir.

Güllə yarasına nə var, tez gedər,

Getməz söz yarası, eyham yarası. (2-121)

Şair məlum xalq ifadələrindəki məzmunu saxlayaraq, onu sənətkarlıqla hikmətli söz şəklinə salır və bədii mətnə ustalıqla işlədir. Bəxtiyarın yaratdığı aforizmlər yüksək poetik ifadə formasına malik olduğu kimi, həm də ictimaiyyəti məzmun baxımından da dərin mənə daşıyır.

Şair bədii əsərlərində neçə- neçə aforizm yaratmışdır. O, sözün, ifadənin yüksək poetik gücünə nə qədər diqqət yetirsə də, yenə də üstünlüyü mənaya, məzmunu verir. Dərin, ağıllı məzmun hesabına çox vaxt şeirin ayrı-ayrı misra, beyt və bəndləri xalqın yaddaşına əbədi həkk olur, beləliklə də xalq yaradıcılığına qaydır. Qeyd etmək lazımdır ki, şairin yaratdığı bütün obrazlı ifadələrə xalq dilinin, xalq yaradıcılığının ahəngi və tərəvəti hopmuşdur. Əgər B. Vahabzadə xalq nitqini bütün incəliyi ilə, dərinləndirən bilməsə idi, onun bu istiqamətdəki yaradıcılıq təşəbbüsləri belə mükəmməl nəticələr hasil edə bilməzdi. Çünki istənilən sənətkar istedadın dərəcəsi aslı olmayaraq, meydana çıxardığı poetik inciləri yalnız xalq təfəkkürü sayəsində ərsəyə gətirir. B. Vahabzadənin əsərlərindəki hikmətli sözlərdə, aforizmlərdə dərin mənəni dərk etmək üçün çox fikirləşmək lazım gəlir, çünki bunlarda müdrik, ecazkar bir sadəlik, aydınlıq mövcuddur.

Şair xalq dilinin canlı elementlərindən özünəməxsus şəkildə ifadə edir. B.Vahabzadənin bədii nitqi ədəbi dildə sabitləşmiş lüğət materialı əsasında qurulub.

Şair üslubu neologizim yaratmağa can atmır. Onun istedadı bədii mətləbi gərəklə dolğunluqda ifadə etmək üçün mövcud lüğətlə kifayətlənir. Bəxtiyarın dilində diqqəti cəlb edən xüsusiyyətlərdən biri də ədəbi dildə yaranan yeni milli sözləri öz əsərlərində işlədərək, onların təbliğinə yardım göstərməsidir. Məsələn, “istiqaət” sözünü yön sözü ilə misrada əvəzlənməsini görürük.

“Şeirin sənətinə yol, fikrinə yöndür”

Şair sözün xalq dilindəki mənalı və yaqif olduğu üçün çox mənalılıqdan, omonimlərdən, təzadlardan məharətlə yararlanır. Sənətkarlıq məharəti ondadır ki, bütün mənə və formalar bacarıqlı bədii məqsədə istiqamətləndirilir.

Poetikanın bütün məsələlərinə və eleəcə də dilin poetik imkanlarına, şeiriyyət sirlərinə, bir sözlə, poetik sənətkarlığın başlıca problemlərinə bədii əsərin məzmunu, ideyası, mündəricə və mahiyyəti ilə sıx əlaqədə, ayrılmaz vəhdətdə, habelə şairin obrazlı təfəkkür sistemi ilə rəhbərlik baxmaq lazımdır. Çün ki hər bir şairin şeirində onun poetik sənətkarlığı, yaratdığı poetik formalar, həyatın bu və ya digər şəkildə bədii təzahürü ilə yanaşı, onun səciyyəsi, şəxsiyyəti, insanlığa və təbiətə olan fərdi münasibətləri də dolğun şəkildə əks olunmalıdır.

B.Vahabzadənin dili bədii keyfiyyətləri ilə seçilən, özünəməxsus poetik- fəlsəfi zənginliyə, dolğunluğa malikdir. Onun poeziyası dərin və aydın məntiqi ilə, həmçinin yüksək bədii məziyyətləri ilə ana dilimizin zənginləşməsinə xidmət edir.

Müasir şeirimizdə Azərbaycan dilinin ahəngdarlığını, söz əlvanlığını, dolğunluğunu, şirinliyini saxlayan xalq ədəbiyyatının zərif, incə məlahətli söz komponentlərindən yüksək zövqlə bəhrələnən şair, bu məziyyətləri çağdaş həyatın, müasir təfəkkürün səviyyəsinə uyğun inkişaf etdirərək daha da zənginləşdirmişdir. Bəllidir ki, B.Vahabzadə poetik dünyamızın Füzuli, Vaqif, S.Vurğun, Aşıq Ələsgər, Şəhriyar kimi möhtəşəm və dahi ədəbi korifeylərin ardıcılığıdır.

O, sözü məharətlə oynadaraq parlaq bəlli təzadlar yaradır, fikrin poetik məğzindərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə qaldıraraq, oxucuda böyük sevinc və mənəvi estetik duyğular oyadır.

Bəzən nalə çəkib tökər göz yaş,

Həmişə özümlə durar yanaşı.

Özümün hakimi, sözümlün başı,

Eşqimin, arzumun qulu fikirlər. ( 2 – 264)

Görkəmli dilçi alim T.Hacıyev B.Vahabzadənin bədii dilinin özəllikləri ilə əlaqədar yazdığı məqalədə, ümumiyyətlə dilin ünsiyyət funksiyası ilə yanaşı onun bədii-fəlsəfi mahiyyətinə də diqqət yetirir. Dəyərli alim dili insanı kimi səciyyələndirərək, onun da düşüncəli, fikirli olduğunu və buna görə insan düşünməyə vadar etdiyini qeyd edir. O, xalqın istedadının mənəvi sərvət kimi onun dilində suxurlaşaraq, külçə halında min illər boyu nəsil-dənəsilə ötürüldüyünü yazır. B.Vahabzadə yaradıcılığının bu aspektdən təhlil edən alim, bədii-zehni təfəkkürümüzün genişlənməsində, mənəvi koloritimizin artmasında, həmçinin dilimizin saflığının qorunmasında Bəxtiyar Vahabzadənin poeziyasını yüksək qiymətləndirir.

Ədəbiyyat siyahısı:

1. Y.Qarayev, Ş.Salmanov. Poeziyanın kamilliyi. Bakı, Yazıçı, 1985.
2. B.Vahabzadə. Seçilmiş əsərləri iki cildə, 1 –ci cild Bakı, Öndər nəşriyyatı, 2004.
3. Müasir Azərbaycan ədəbiyyatı. Dərslük, Bakı, 2007.
4. Əliyev İfrat. B.Vahabzadənin lirikası. Bakı, Yazıçı, 1983.
5. Vaqif Zauru. Poeziyanın inkişaf yolları. Bakı, Ozan, 1997.
6. Vaqif Allahverdiyev. B.Vahabzadə yaradıcılığında milli özünü dərkən bədii – fəlsəfi ifadəsi. Bakı, Yazıçı, 2011.
7. Hacıyeva Maarifə. Müdriklik çəməsi. Bakı, Yazıçı, 1984.
8. Hacıyev Tofiq. Şerimiz, nəsrimiz, ədəbi dilimiz, Bakı, Yazıçı, 1990.
9. Açar Sözlər: Poeziya, Ana dili, saflıq, şeir, bədii, poetik, şair, dil, söz, qorumaq.

### Xülasə

B.Vahabzadənin poeziyası obrazlı düşüncə, bədii təsvir və ifadə əlvanlığı, həmçinin zamanla səsleşən mövzuların seçimi və onların yüksək poetik səviyyədə işlənməsi baxımından böyük ədəbi hadisədir. B.Vahabzadə ana dilimizin inkişafı yolunda daim mübarizə apararaq, bu yolda həmişə ciddi sənətkar və vətənpərvər ziyalı mövqeyi sərgiləyən şairdir. İstər bədii, istərsə də elmi nəzəri məruzə və çıxışlarında doğma dilimizin saflığını qoruyub saxlamaq, onu daha da zənginləşdirmək istiqamətində görülən tədbirlərə xüsusi önəm verilməsini təbliğ etmiş və bu məsələlərə ciddi diqqət yetirmişdir.

B.Vahabzadənin dili bədii keyfiyyətləri ilə seçilən, özünəməxsus poetik – fəlsəfi zənginliyə, dolğunluğa malikdir. Onun poeziyası dərin və aydın məntiqi ilə, həmçinin yüksək bədii məziyyətləri ilə ana dilimizin zənginləşməsinə xidmət edir.

### Summary

B.Vahabzadə's poetry is a great literary event in terms of figurative thinking, variety of artistic description and expression, as well as the choice of themes that resonate with time and their development at a high poetic level. B.Vahabzadə is a poet who constantly strives for the development of our native language, always showing a serious artist and patriotic intellectual position on this path. In both artistic and scientific theoretical reports and speeches, he advocated the importance of maintaining the purity of our native language, the measures taken to further enrich it, and paid serious attention to these issues.

B.Vahabzadə's language has its own poetic-philosophical richness and fullness, distinguished by its artistic qualities. His poetry, with its deep and clear logic, as well as its high artistic merits, serves to enrich our native language.

### Резюме

Поэзия Б.Вахабадзе – большое литературное событие с точки зрения образного мышления, разнообразия художественного описания и выражения, а также выбора резонирующих со временем тем и их развития на высоком поэтическом уровне. Б.Вахабадзе – поэт, который постоянно стремится к развитию родного языка, всегда проявляя на этом пути серьезную художественную и патриотическую интеллектуальную позицию. Как в художественных, так и в научно-теоретических докладах и выступлениях он отстаивал важность сохранения чистоты родного языка, принимаемые меры по его дальнейшему обогащению, уделял этим вопросам серьезное внимание.

Язык Б.Вахабадзе обладает поэтико-философским богатством и наполненностью, отличается художественными качествами. Его поэзия своей глубокой и ясной логикой, а также высокими художественными достоинствами служит обогащению нашего родного языка.

RƏYÇİ: dos. E.Vəliyeva

**Исмаилова Сона Тариел кызы 45**  
**ИСЛАМСКИЙ ВОСТОК В ТВОРЧЕСТВЕ ПОЭТОВ-СИМВОЛИСТОВ**

(на основе творчества К.Д. Бальмонта и Эллиса)

Восток испокон веков привлекал внимание русских писателей и мыслителей своей экзотичностью, неизведанностью, разнообразными обычаями и традициями. В творчестве многих русских художников слова можно встретить описание «отца ужасов» Сфинкса (И.С. Тургенев «Сфинкс», В.Я. Брюсов «Загадка Сфинкса»), традиционные восточные образы соловья и розы (В. К. Кюхельбекер «Смерть Байрона»), целые поэтические сборники, посвященные восточным странам (Н.С. Гумилев «Египет», «Китайские стихи»), стихотворения, воодушевленные поэмами Низами, газелями Хафиза (В. Хлебников «Медлун и Лейли», Н.С. Гумилев «Дитя Аллаха»). Однако особое место в творчестве русских художников слова занимал Исламский Восток.

Как известно, в 610 году сорокалетний Мухаммед (570-632) объявил себя посланником ( رسول –расуль ) и пророком ( نبي - наби ), после чего стал проповедовать в Мекке монотеистическую религию, которую назвал Ислам (الإسلام – покорность воле Бога ) – самая молодой религия мира, зародившееся в VII веке в Западной Аравии (Мекке). Каждая монотеистическая религия имеет свою священную книгу: христианство Библию, иудаизм Тору. Священным же писанием мусульман является Коран (القرآن – «аль-Курыан»).

Интерес к Исламу, в русской литературе начал зарождаться еще в середине XIX века. В это время на славянские языки стали переводиться богословские сочинения византийских летописцев, например, «Хроники» Георгия Амартола (IX век), включавшие в себя некоторые сведения о судьбе пророка Мухаммеда (570-632).

Писатели и богословы того времени не были знакомы с полным текстом Корана, так как целиком он был переведен лишь в петровскую эпоху, в 1716 году под названием «Алкоран о Магомете, или Закон турецкий». До сегодняшнего дня доподлинно неизвестно, кто же является автором перевода. Он был сделан не с подлинника на арабском языке, а с французского перевода Андре дю Рие. Первым же переводом Корана непосредственно с арабского языка, выполненным востоковедом, был перевод Д.Н. Богуславского, сделанный в 1871 году.

«Конечной инстанцией любого разумного человека является Ислам» эту фразу приписывают одному из самых великих классиков русской и мировой литературы Льву Николаевичу Толстому. Думаю, поэтому и принято считать, что апогеем интереса русских писателей к мусульманскому востоку является именно XIX век. В эту эпоху вдохновленный переводом М. И. Веревкина («Книга Аль-Коран аравлянина Магомета, который в шестом столетии выдал оную за ниспосланную к нему с небес, себя же последним и величайшим из пророков Божиих» 1790 год) А.С. Пушкин написал свой великий цикл «Подражания Корану» (1824), состоящий из девяти переложений коранических сур.

Как и в XIX веке, так и на рубеже XIX-XX веков интерес к Священному Писанию Ислама не угасал. Начало нового века – переходная пора была пропитана декадентскими настроениями. Новая веха в мировоззрении русских мастеров пера была насыщена пессимизмом, связанным с переломным моментом, кризисом культуры. Писатели XX века обращались к теме мусульманского востока по разным причинам: одни старались приобщиться к мусульманским духовным ценностям и пытались таким образом понять исламскую культуру, другие мечтали черпать духовную силу из тем, связанных с Исламом, да и в целом с востоком, чтобы поддержать то явление, которое они считали «уставшей» и «декадентской» европейской культурой, а третьи видели возможность особого «синтеза» исламской поэтики с русским искусством.

Вдохновлялись Исламом и изучали Коран многие представители модернистских течений, в том числе и поэты-символисты. В 1905-1909 годах Коран заинтересовал представителя старшей плеяды поэтов-символистов К. Д. Бальмонта (1867-1942). Этот интерес вылился в целый цикл переложений «Коран» (1909), увидевший свет в журнале «Русская мысль». К. Бальмонт написал двенадцать переложений коранических сур.

Открывающее цикл стихотворение «Клянусь» является переложением сотой суры Писания под названием «Мчашиеся», посвященной теме Судного дня. Прослеживая последовательность стихов, можно заметить: символист начинает писать о скакунах, разящих стан врагов, как это описано в суре. Однако к концу стихотворения происходит отхождение от исходной темы, и автор пишет «Алла всеподобен. Его возвещать я могу. // Внимайте, Пророк говорит». [4,89] Поэт советует всем читающим внимать слова Пророка, так как из его уст исходит правда. Из этих строк уже можно понять, как русский поэт-символист относился к Корану и написанному в нем. Тема Судного дня своеобразно изображена К. Бальмонтом. Он пишет, что «Кто враг Откровенья, узнает, как жарко врагу» [Там же, 89], однако не упоминает одну из главных строк суры – «поистине, Господь их в тот день о них осведомлен» [7,688], говорящей о том, что Аллаху все известно о каждом человеке и что каждый в Судный день ответит перед ним.

Судный день описан во многих сурах Священного Писания Ислама. Одной из таких глав является сто первая «Бичевание». В цикле поэта-символиста сура получила название «Удар». Деление загробного мира на Рай («И для того, чьи добрые деянья перевесят, // Жизнь уготована в прекрасном Рае, // Где он найдет блаженство и покой» [Там же, 688]) и Ад («рва бездонного» [Там же, 688]), горящий слепящим пламенем – всё это обрисовано в главе.

Неизвестно, делал ли К. Бальмонт эти переводы с оригинала Корана, то есть с арабского языка, или же пользовался русским переводом, однако смысл суры поэтом был впитан верно.

Автор пишет:

И деяния взвешаются на верных весах,  
И что видел во сне, узрят все наяву.  
Тот, кто знал, где ходил, будет в  
пышных садах.

Кто в зданиях спал, тот проснется во  
рву. [4,90]

Пятьдесят пятая сура Корана под названием «Милосердный» стала основой для одноименного переложения. В этом стихотворении К. Бальмонт почти в точности передает содержания суры. Данная глава рассказывает о деяниях Аллаха:

Милосердный. - Он научил Корану,  
сотворил человека,  
научил его изъясняться.

Солнце и луна - по сроку. [6,409]

К. Бальмонт почти так же начинает свое стихотворение:

Он, милосердный, научил  
Путеводящему Корану,  
Лазурь наполнил блеском сил.

Дал к тучам восходить туману.

Идет и солнце и луна. [4,89]

«Старшего» символиста интересовали суры с почти одинаковым содержанием, так как не только стихотворение «Милосердный», но и стихотворение «О, пророк», написанное на основе суры «Завернувшийся», описывает нравоучения и деяния Аллаха, говорит о его могуществе. В стихотворении «Милосердный» поэт пишет: «Владыка двух восходов Он, // Владыка яркий двух закатов» [Там же,90], почти такие же строчки можно встретить и в стихотворении «О, пророк»: «Он Востока есть царь и Заката, // Пред Ним расцветается мгла». [4,91]

За основу стихотворения «Не позабудь» поэт взял третью суру «Семейство Имрана». Это одна из самых длинных сур, состоящая из двухсот аятов. В этом стихотворении автор говорит о предназначении Корана, но в своем понимании, интерпретируя слова в Писании по-своему:

Не позабудь: Коран – остереженье,

Он указание, куда и как идти.

В его строках – всегда внушенье,

И означение пути. [4,92]

Из выше перечисленного можно сделать вывод, что, прочитав эту главу, К. Бальмонт отбросил часть, о которой пишет И.В. Порохова: «пророки иудейские, христианские и мусульманские исходят из одних родов, так как мать Иоанна Крестителя (араб. Иахйя) Елисавета была двоюродной сестрой Марии (араб. Марйам), матери Иисуса Христа (араб. Иса)» [7,63-64]. Видимо, его не интересовали такие исторические факты. Он обращал внимание лишь на учение, приводящее человека в последний час светлым.

Также можно отметить своеобразную манеру поэта при написании данного цикла. В некоторые суры, таких, как деканская сура № 100 «Мчашщиеся», на основе которой написано первое стихотворение цикла «Клянусь», или сура № 101 «Поражающий», являющееся основой для стихотворения «Удар», последовательность аятов не нарушена. Однако, если рассмотреть переложение «О, Пророк» (сура № 73 «Завернувшийся»), можно заметить, что автор пропускает некоторые аяты:

Но чтением стройным Корана

Молись, как проходит ночь.

Повторяй имя Господа Бога,

Алла, Алла, Алла [4,91]

(Аят 4: или прибавь к этому и читай Коран чтением).

(Аят 6: Ведь вставание ночью — оно сильнее по действию и прямее по речи.)

(Аят 8: И поминай имя Господа твоего и устремись к Нему всем устремлением.) [6,448]

В некоторых стихотворениях цикла можно заметить смешение поэтом сур разных периодов, например, «Не позабудь»: первое четверостишие произведения мединская сура № 3 «Семейство Имрана», второе – мекканская сура № 80 «Нахмурился», третье – мекканская сура № 85 «Башни». Такое же смешение есть и в переложении «Аль-Хотама». Кроме вышеперечисленных переложений в цикл входят также «Великая весть» (сура № 78 «Весть»), «Дым» (сура № 44 «Дым»), «Богачи» (сура № 83 «Обвешивающие») и другие.

Данный цикл говорит о серьезной заинтересованности поэта не только поэтической формой сур, но и интересом к религиозному содержанию Корана. Хоть и в творчестве К. Бальмонта Коран больше не нашел свое отражение, однако данный цикл стал попыткой русского символиста постичь исламскую религию. —

Коранические мотивы нашли отражение и в творчестве «младосимволиста» Льва Львовича Кобылинского (1879—1947), прославившегося под псевдонимом Эллис. В ранний период своего творчества Эллис увлекается антропософией, немецкой философией и Кораном, видимо, это было связано с духовными исканиями молодого поэта. Нельзя сказать, что коранические мотивы вылились в целый цикл оригинальных стихотворений или же переложений, вышедших из-под пера символиста, но несмотря на это в 1911 году в своем первом оригинальном сборнике «Stigmata» автор написал несколько стихотворений под влиянием священной книги Ислама.

Так как Эллис был представителем плеяды «младший» символистов, тяготеющих к апокалиптическим настроениям, он не мог пройти мимо суры, посвященной теме Судного Дня. Этот эсхатологический мотив Конца света, приобретающего характер космической катастрофы. Данным мотивом пронизано стихотворение «День облакающий (Из Корана)». У Эллиса мотив Судного Дня переплетен с мотивом неизбежной смерти, воплощенным в образе ангела Азраил:

но близок трубный день... И страшно-лучезарен  
уж к миру близится печальный Азраил. [4,106].

В Коране об ангеле смерти (Азраиле) говорится: «Скажи: «Ангел смерти, которому вы поручены, умертвит вас, а затем вы будете возвращены к своему Господу» [7, 512].

Одним из эпизодов Судного дня является то, что к каждому человеку будут приставлены два ангела, один из них будет вести его к месту величайшего сбора для отчета и не позволит ему сбежать. Эллис заимствовал образ ангела-погонщика, но русский поэт назвал его «стражем»: «и душу каждую постигнет темный страж» [4,106].

Согласно вероучению Ислама, одним из признаков грядущего Конца света станет появление существа под именем «Даббат аль-ард» («земной зверь»). В Коране говорится: «Когда же свершится над ними Слово, Мы выведем к ним из земли животное, которое скажет им, что люди не были убеждены в наших знамениях» [7, 271]. По преданию, вместе с этим звероподобным существом «Даббат аль-ард» появятся жезл пророка Мусы (Моисея) и перстень с печаткой пророка Сулеймана (Соломона). Эллис обращается к образу «Деаббат аль-ард», о котором в хадисах (изречениях пророка Мухаммеда) говорится как о существе, наделенном сверхъестественными способностями, однако ни Коран, ни хадисы не сообщают о том, как оно будет выглядеть. Вот как художественно описан этот «земной зверь» у поэта:

И пробужден трубой, к нам выйдет из мечети  
зверь с головой быка, лохматой грудью льва  
и шеей страуса, в рогов оленьих сети  
оденется его бычачья голова.

Мыча, он каждого настигнет на пути,  
помчится бешено, чтоб по словам закона  
в миг Моисеев жезл с печатью Соломона  
к престолу Судии послушно донести. [4,106].

В последнем четверостишии стихотворения Эллиса находим описание райских наслаждений. В картине Рая у Эллиса преломляются такие коранические мотивы и образы, как вечно льющийся, неиссякаемый божественный свет и райские сады: «возлягут меж чинар божественного сада» [Там же, 106].

Перу Эллиса также принадлежат стихотворения «Исторгающий», эпиграфом к стихотворению поэт выбрал три первые строки из 79-й суры «Вырывающие» (1. Клянусь исторгающими насильственно,

2. Удаляющими осторожно,

3. Плавающими по воздуху!.." [4,107])

Главной темой суры является актуальная тема Падшего Ангела. Однако Эллис, одухотворенный этой темой, написал оригинальное стихотворение. Из суры взят только образ Падшего Ангела, которого поэт-символист называл «Ангел черный».

Перу Кобылинского-Эллиса относится стихотворение под названием «Ночь Алькадра» (1911). Уже из названия видно, что автор написал данное произведение под впечатлением коранической суры, связанной со святой ночью Аль-Кафра (97-я «Могущество»).

Поэт в эпиграфе дает информацию о суре, что говорит о знании автора истории Корана и его глав: «Коран, Глава ХСVII // Дана в Мекке. - 5 стихов.» [4,109]

Если сравнивать его поэтическое переложение этой суры с переводом Прохоровой:

1. Мы низвели Коран в святую ночь  
Алькадра.

1.Мы повелели снизойти Корану в ночь Аль  
Кафра.

2. Кто изъяснит тебе, что значит  
ночь Алькадра

2. Как изъяснить тебе, что значит «ночь Аль  
Кафра»?

3. Несчетных месяцев длиннее ночь  
Алькадра.

3. Дороже тысячи (бесплодных) месяцев она!

4. И Дух и Ангелы нисходят в ночь  
Алькадра. [4,109]

4. В ночь эту ангелы и Дух (Святой)  
Нисходят с неба с Божьего соизволения. [7,686]

Можно сделать вывод, что стихотворение «Ночь Алькадра» достаточно точный поэтический перевод суры, вышедший из-под пера поэта-символиста.

Коранические мотивы выделились в творчестве Эллиса не только переложениями, но и оригинальными произведениями, навеянными кораническими мотивами. Одним из таких самобытных произведений, наряду со стихотворением «Исторгающий», – «Смерть бедуина. В нем автор умело использует традиционные восточные образы «караван», «шакал», «бедуин», «хиджаб».

Можно утверждать, что именно духовные искания на раннем этапе творчества привели Эллиса к изучению Корана. Хотя эта заинтересованность мало отразилась на поэтическом творчестве поэта, но и этих произведений достаточно, чтобы сделать вывод: Л. Кобылинский оценил исламскую культуру через призму своего индивидуального взгляда и отразил его в поэтической форме.

Исламский восток лапидарно отразился в поэтическом творчестве символистов, но несмотря на это, он сыграл значительную роль в формировании русской ориенталистики.

#### Список использованной литературы

1. Бальмонт К.Д. Полное собрание стихов в 10 томах. Том первый. — Москва: Скорпион, 1914. — 234 с.
2. Бальмонт, К. Д. Ясень. Видение Древа. — Москва: Епишева О. В., 2015. — 263 с.
3. Эллис. Лев Львович Кобылинский. Стихотворения. — Томск: Водолей, 1996. — 215 с.
4. Взаимопроникновение культур: Коран в русской поэзии / [авт.-сост. Ю.А. Гаврилов, А.Г. Шевченко; отв. ред. М.П. Мчедлов]; Ин-т социологии РАН. - Москва: Наука, 2006. - 181 с.
5. Климович Л.М. Книга о Коране, его происхождении и мифологии. — Москва: Политиздат, 1986. - 270 с.
6. Коран. Перевод и комментарии И. Ю. Крачковского. Москва: 1963. — 483 с.
7. Коран. Перевод смыслов и комментарии Иман Валерии Пороховой. Москва: Рипол Классик, 2010. — 800 с.

#### Резюме

В представленной статье рассматриваются произведения, сочиненные под влиянием исламской культуры и религии, в творчестве представителей символистского течения. Данная тематика отразилась лишь в поэтическом творчестве К.Д. Бальмонта и Эллиса, чьи циклы, в которые входят не только стихотворения, навеянные кораническими образами и мотивами, но и почти точные переводы, являются предметом исследования. Проанализирована структура, синтаксис произведений; сделана попытка выявить взгляд поэтов на Коран.

Ключевые слова: Восток, символизм, К. Бальмонт, Эллис, Коран, Серебряный век.

#### Summary

The presented article examines works composed under the influence of Islamic culture and religion in the work of representatives of the symbolist movement. This topic was reflected only in the poetic work of K.D. Balmont and Ellis, whose cycles, which include not only poems inspired by Quranic images and motifs, but also almost accurate translations, are the subject of research. The structure, syntax of the works were analyzed; an attempt was made to reveal the poets' view of the Qur'an/

Key words: East, symbolism, K. Balmont, Ellis, Qur'an, Silver Age

RƏYÇİ: dos. L. ƏLƏKBƏROVA

**Əliyeva Simuzər Əliyulla qızı**  
**MİRZƏ ƏLƏKBƏR SABİRİN YARADICILIĞINDA**  
**UŞAQ DÜNYASININ BƏDİİ TƏQDİMİ**

Azərbaycan uşaq ədəbiyyatının təşəkkül və inkişaf dövrü XIX əsrin son illərindən başlayaraq zəngin bir yaradıcılıq nümunələrinə çevrilmişdir.

Azərbaycan uşaq ədəbiyyatı nümunələri şifahi xalq ədəbiyyatı, klassik poeziyamızın ənənə-lərindən bəhrələnmiş və müasir dövrdə də buna sadıq qalmaqdadır.

XIX əsrin sonlarından başlayaraq Azərbaycan ədəbiyyatı mədəni və pedaqoji mühitində baş vermiş irəliləyişlər sözsüz ki, uşaq ədəbiyyatında da öz uğurlarını göstərmişdir. Bu dövrdən başlayan uşaq ədəbiyyatı sahəsində yazıb yaradan ziyalılarımızın sıraları artmaqdadır. XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaradan maarifpərvər ziyalılarımız S.M.Qənizadə, S.S.Axundov, A.Şaiq, A.Səhhət, M.Ə.Sabir kimi sənətkarlarımız öz yaradıcılıqlarında uşaqların, gənc nəslin təlim - tərbiyəsini inkişafına təkan verən mövzulara müraciət etmişlər.

Bu sənətkarlardan biri olan mütərəqqi Azərbaycan pedaqoji fikrinin inkişafında mühüm xidmətləri olan M.Ə.Sabir maarif, məktəb, gənc nəslin təlim və tərbiyəsi məsələləri ilə sıx surətdə bağlı olan şəxsiyyətlərdəndir. Sabir yaradıcılığında vətən övladının təhsili və tərbiyəsi məsələlərinə geniş yer verilmişdir.

M.Ə.Sabir sözün əsl mənasında xalq müəllimi olmuşdur. O bir müddət Şamaxıda məktəb açmış, ömrünün son günlərinə kimi müəllimlik etmişdir. Sabir eyni zamanda uşaqların sevimlisi idi. O heç vaxt öz balaca oxucularını yaddan çıxarmamış, onlar üçün nəğmələr, mənzum hekayələr, təmsillər yaratmışdır.

Uşaq üçün yazılmış şeirlər Sabir yaradıcılığında mühüm yer tutur. Sabirin bu tipli şeirlərində vətənə, doğma xalqa məhəbbət, elmə, məktəbə çağırış motivləri çox güclü idi. Lakin o, uşaq dünyasına birdən-birə uşaqların gözü ilə yox, satiranın aynasından baxmışdır. Öz oğlunun məktəbə getməsinə imkan verməyən ata fəxrlə oğlunun dünən küçədə qoca bir saili (dilənçi qadını) vurduğunu danışır:

Durmuq idim küçədə, bir də nə gördüm haman,

Ağrısını aldığım Feyzi gəlir lar pıyan,

Çatcaq vurub bir qoca saili qusdurdu qan,

Gözlərinə döndüyüm sanki bir aslan imiş!

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!(3)

Ata oğlu ilə fəxr edir: On beş yaşı olanda lap Rüstəm-Zal kimi qəhrəmanlıqlar göstərəcək. Həyat həqiqətlərinin carçısı olan Sabirin uşaqlar üçün yazdığı nəğmələrdə incə bir romantika, gələcəyə səmimi inam çox güclü idi.

Lakin bütün bunları nəzərə almasaq, Sabir uşaq ədəbiyyatı sahəsində yazıb- yaratmağın çətinliyini və məsuliyyətini dərk etmiş, uşaqların dəqiq, həssas oxucu olduğunu yaxşı başa düşmüşdü. O, belə hesab edirdi ki, nədən yazmaq hələ əsas şərt deyil, ən başlıcası həm də necə yazmaq, uşağın qəlbinə, onun sirli-soraqlı dünyasına nüfuz etmək, zövqünü oxşamaq bacarığıdır. Onun uşaqlar üçün yazdığı nəğmələrdə sənətkarlıq, dilin sadəliyi, aydınlığı, təbiiliyi, uşaq psixologiyasına uyğunluğu və xəlqiliyi ilə seçilir.

Bizim uşaq şeirləri yazan sənətkarlarımızın əksəriyyəti əlinə qələm alanda birinci növbədə vətən övladının taleyini, xoşbəxtliyini düşünmüş və bunu gətirib məktəbə, xalq maarifinə bağlamışdır. Bu xüsusiyyət həm Sabirdə, həm Şaiqdə, həm də R.Əfəndiyevdə müşahidə olunur. Heç də təsadüfi deyil ki, M.Ə.Sabirin birinci şərqisi «Məktəbə tərəqib (çığırış)» adlanır. Bu uşaq şeiri Sabirin ən çox oxunan əsərlərindən biridir və belə səpkili şərqilər Sabir yaradıcılığında silsilə təşkil edir. 1907-ci ildə yazılan bu nəğmədə məktəbə çağırış, elmə həvəs hissənin təbliği çox güclüdür.

Mənim bağım, baharım,

Fikri ziyalı oğlum!

Məktəb zamanı gəldi,

Dur, yaraşıqlı oğlum!

Ey gözüm, ey canım,

Get məktəbə cavanım!

Diqqət etsək, şeirdə bir qədər romantiklik var- Bütün mütərəqqi ziyalılarımız kimi Sabir də arzu edirdi ki, onun vətəni savadlı, mədəni cəhətdən inkişaf etmiş bir ölkə olsun. Sabir bir müəllim kimi böyük arzularla, xülyalarla yaşayırdı: Azərbaycan mədəni bir ölkə olsun! Bu mədəni ölkədə yaxşı məktəblər olsun, tərtemiz geyinmiş balacalar qoy o məktəbdə quş kimi səs-səsə versinlər. Hər səhər qoy valideynlər öz uşaqlarını sevə-sevə, əzizləyə-əzizləyə yuxudan oyatsınlar, mal-qara otarmağa yox, məktəbə göndərsinlər.

Sonra Sabir məktəbin xüsusiyyətlərini sadalayır:

Məktəbdə var şərəfət,

Dəftərdə var lətafət,

Cari olur qələmdən,

Şirin-şirin hekayət-

Ey gözüm, ey canım,



Get məktəbə cavanım!

Sabir bu şeirdə həm müəllim, həm də ata kimi uşaqlara nəsihət edir, öyüd verir:

Elm öyrən, imtahan ver,

Öz fəzlini nişan ver,

Qədrin bil elmü-fəzlin,

Elmin yolunda can ver,

Ey gözüm, ey canım,

Get məktəbə cavanım!

Şeirdə dilin rəngarəng bədii formalarından uşağa yaxın olan, onun təfəkkür tərzinə daha münasibi seçilib məharətlə istifadə olunmuşdur. Diqqət etsək, Sabirin bu şeiri ilə A.Şaiqın «Oyan, oğlum!» (1907) və «Məktəbdə» (1907) şeirlərin arasında nə qədər yaxınlıq, ideya cəhətdən səsleşmə var. Şerqilərin yazılma tarixləri arasındakı günlərin sayı da barmaqba sayılacaq qədərdir. Bu da onunla izah oluna bilər ki, həmin dövrdə məktəb, maarif sahəsində xalq üçün konkret iş görülməmişdi. Bu ağırlığı da birinci hiss edən, çiyinlərinə götürən, bu sahədə ideal qardaşları olan, əgər belə demək olarsa, böyük sənət korifeylərimiz Sabir və Şaiq olmuşdur.

Səhlələrindən fərqli olaraq M.Ə.Sabir uşaq şerqilərində məktəb, maarif, elmlə bağlı məsələlərə geniş yer vermişdir. «Başlanğıc tamın yarısıdır» (Pifaqor). Sabirin də bu ruhlu şerqiləri əvəzsiz idi və bunu sonradan görülən işlərin yarısına bərabər tutmaq olardı.

Sabirin dərin məna kəsb edən şerqilərindən biri də «Elmə tərqib» adlanır. Bu nəğmə «Hophopnamə»nin inqilabdan əvvəlki çaplarında yoxdur, sonrakı nəşrlərdə isə «illəri məlum olmayan uşaq şeirləri» bölməsində getmişdir. Şerqinin çox maraqlı, həm də dolaşq bir tarixçəsi var.

1907-ci il avqustun 17-də Şamaxı ziyalıları N.Vəzirovun «Müsbəti-Fəxrəddin» faciəsini tamaşaya qoyurlar və bildiyimiz kimi, bu şerqi tamaşanın pərdələri arasında oxunur. Tanınmış Şamaxı ziyalılarından Ə.Mustafayev sonradan tamaşa haqqında öz xatirələrini yazarkən nədənsə bəzi faktları nəzərdən qaçırmış və yaxud dolaşq salmışdır. Professor R.Məmmədov xatirəyə tamam başqa cəhətdən yanaşmış, faktların düzgün təhlilini belə vermişdir.

Şeirin «Yağışdan çıxdıq, yağmura düşdük» komediyası ilə heç bir əlaqəsi yoxdur.

Tamaşa göstərilən zaman, yəni 1907-ci ildə Sabir məktəbdə müəllim olmamışdır. Sabirə müəllimlik hüququ yalnız 1908-ci ildə verilmişdir. «Elmə tərqib» «Müsbəti-Fəxrəddin»in pərdələri arasında oxunmuşdur.(1)

Elmin izzəti payidar olur,

Cəhlin nikbəti cansıkar olur;

Hər kəs elm oxur, bəxtiyar olur,

Millət elm ilə bərqərar olur.

Oxuyun, əzizlər, oxumaq zəmanıdır!

Oxumaq hər adəmin ədəbi nişanıdır!

Sidq ilə əl-ələ çatmasaq biz,

Qəfləti bir tərəf atmasaq biz,

Bizdə hərgiz səadət olurmu?

Səbqət etməkdə qüdrət olurmu?

Sənətkarın yaşayıb-yaratdığı dövrdə «Dəbistan» (1906-1908), «Rəhbər» (1906-1907), «Məktəb» (1911-1920) kimi mütərəqqi mətbuat orqanları müəllimlərin dünyagörüşündə, fəaliyyətində böyük rol oynamışdır. Belə ki, Sabirin məsləkdaşları olan A.Şaiq, A.Səhhət, R.Əfəndiyev kimi maarif, təhsil, pedaqoji sahədə çalışanlar tərəqqiyə, milliyyətə, yüksəlişə dair fikirlər ifadə olunan əsərlər yaratmışlar. Uşaqlar, məktəblilər, yeniyetmələr üçün yazılmış bu əsərlər dinləyicilərdə xoş təəssürat, xoş əhval-ruhiyyə yaradır. Balacalara estetik zövq verir.

İnqilabdan əvvəl S.Ə.Şirvaninin, Q.Zakirin bəzi təmsil və şeirlərini nəzərə almasaq, uşaq mütaliəsi üçün demək olar ki, heç bir şey yox idi. Azərbaycan uşaqlarının səviyyəsinə, təbiətinə uyğun, maraqlarını oxşayan sistemli bir ədəbiyyat yaratmaq lazım idi. Maarifçi-pedaqog şairlərimiz bu boşluğu doldurmaq üçün müxtəlif janrlarda - təmsil, mənzum və mənsur hekayə, nəğmə janrlarında əsərlər yazmağa başladılar.

Bu dövrdə yaranan uşaq üeirlərinin böyük bir qismi daha çox təbiətlə, heyvanlarla bağlıdır. Bu tipli uşaq şeirlərində ilk diqqəti cəlb edən xüsusiyyət onların xəlqi ruhda olmasıdır. Bu şerqilərdə şifahi xalq ədəbiyyat motivləri aydınca hiss olunur. Bu da, hər şeydən əvvəl, şagirdləri öz günyagbrüşlərinə uyğun bir tərzdə nitqlərini inkişaf etdirmək, onları gündəlik təmasda olduqları heyvanlarla, quşlarla, təbiət hadisələri ilə əyani şəkildə tanış etmək; ikinci molla nəsrəddinçilərin dil saflığı uğrunda apardıqları mübarizənin davamı idi.

Sabir istedadının ən parlaq və ən canlı ifadəsi, mövzusu xalq ədəbiyyatından alınmış, bu gün də öz bədii dəyərini itirməyən, dillər əzbəri olan şerqilərindən biri də «Uşaq və buz»dur. Şeir 1907-ci ildə yazılmış və «Birinci il» dərsliyində sap edilmişdir. Bu şeirdə hər söz, hər ifadə öz balaca oxucusu ilə sanki dil açıb danışır. Bu şeirdə qış fəslə ilə əlaqədar kiçik bir hadisə təsvir olunur. Balaca bir uşaq dərəcə gedəndə ayağı sürüşür və üzünü üstə yerə dəyir. Lakin o sarsılmaz, ağlamır- Ayağa durur və bunu ittiham etməyə başlayır. Onun bütün «nöqsanlarını» üzünə deyir:

Sən nə yamansan, a buz,

Adam yıxansan, a buz.

Şeirdə buz alleqorik bir obrazdır. O, uşağın dediklərini sakit bir tərzdə dinləyir. Uşaq da bir şey edə bilmir, qəzəblənir və qəzəbini cilovlaya bilmir: yaz gələr, gün çıxar, onda sənin aqibətini görürük.

Əriyib suya dönərsən,

Axıb çaya gedərsən.

Bir anlığa uşaq dünyagörüşünün sərhədlərindən kənara çıxan və bu uşağın mömin olmasını və yaxud anasını gözümlə öünə gətirək: mömin ata bu halı adi bir vəziyyət kimi qarşılayacaqdı və deyəcəkdiki, allah, sənə çox şükür, bu bələdan da yaxşı qurtardıq və durub yoluna davam edəcəkdiki, nəzir verəcəkdiki, onu bir xəter toxunmadı. Cəmi 44 sözdən ibarət olan bu nəğmədə Sabir uşaq dünyagörüşündə böyük bir aləm yaradır. O demək istəyir ki, yıxıldın, inildəmə, ağlama, əcdadın kimi Allahdan kömək diləmə. Qalx və ittiham et! M.Ə.Sabirin «Yaz günləri» şeiri təbiət təsvirinə həsr olunub. Kiçik həcmli bu şeirdə daxili süjet, yüksək emosionallıq var. Baharın gəlişi, yaz günləri şeirdə belə təsvir olunur.

Gəl, gəl, a yaz günləri,

İlin əziz günləri,

Dağda ərit qarları,

Bağda ərit qarları

Çaylar daşib sel olsun,

Çaylar daşib sel olsun,

Taxıllar tel-tel olsun,

Ağaclar açsın çiçək,

Yarpağı ləçək-ləçək.

Bu şeir həcmcə kiçik olsada, baharın gəlişindən sonra təbiətdə baş verən dəyişikliklər balaca oxucunun gözləri qarşısında böyük bir aləm yaradır.

Bütün bunları yekunlaşdıraraq belə nəticəyə gələ bilərik ki, uşaq ədəbiyyatı Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsidir. Bu ədəbiyyat uşaqların və gənclərin təlim-tərbiyəsində qüdrətli bir vasitə olub, balacalarımızın ekestetik zövqünün formalaşmasına güclü təsir edən bir ədəbiyyatdır.

İndi müasir uşaq ədəbiyyatı daha geniş auditoriyaya əhatə edir. Bu ədəbiyyatı yalnız uşaqlar deyil, böyüklər, valideynlər, tərbiyəçilər, müəllimlər və başqa ixtisas sahibləri də həvəslə mütaliə edirlər. Bunlar müasir uşaq yazıçılarının məsuliyyətini qat-qat artırır. Onları uşaq həyatı, uşaq psixologiyasını daha dərindən öyrənməyə təhrik edir.

Təsadüfi deyil ki, bizim uşaq ədəbiyyatının beşiyi başında M.Ə.Sabir, A.Səhhət, A.Şaiq kimi qüdrətli sənətkarlarımız dayanmış, onların nəcib ənənələri isə görkəmli Azərbaycan yazarları tərəfindən inkişaf etdirilib zənginləşdirilmişdir. Sevindirici haldır ki, indi uşaqlarımızın sevə-sevə oxuduqları gözəl sənətkarlar vardır.

Azərbaycan uşaq poeziyası 1960-cı illərdə yenri inkişaf mərhələsinə, daha ciddi axtarışlar dövrünə qədəm qoymuşdur. Bu dövrdə uşaq şeirini müxtəlif nəsilin nümayəndələri təmsil etmişlər. Hələ ilk mədəni və quruculuq illərində ədəbiyyata gələn, uzun illər bu ədəbiyyatın önündə gedən M.Rzaquluzadə, M.Seyidzadə, M.Dilbazi, Ə.Cəmil, N.Rəfibəyli, R.Rza kimi söz ustalarımız zəngin mündəricəli lirik şeir, nəğmə və poemalar yazmışlar.

Bu gün də uşaq ədəbiyyatının sükamı etibarlı əllərdədir. Onların davamçıları olan S.Vurğun, M.Dilbazi, Ə.Cəmil, M.Rzaquluzadə, R.Rza, X.Əlibəyli, T.Elçin, T.Mütəllibov, Ə.Kərim, İ.Tapdıq, N.Ziya kimi sənətkarların əsərləri indi də sevilə-sevilə oxunur, müxtəlif təhsil ocaqlarında tədris edilir. Hazırkı dövrdə Z.Xəlil, Q.İsabəyli, R.Yusifqızı, R.Yusifqızı, Ə.Quluzadə, S.Nuruqızı və digər yazarlarımız müasir uşaq ədəbiyyatımızın inkişafında böyük işlər görürlər. Yeni-yeni əsərlərlə öz kiçik oxucularını sevindirirlər.

Bu gün bizim uşaq yazıçılarımızın əsərləri artıq Azərbaycan sərhədlərinin hüdudlarından kənarda da sevilə-sevilə oxunmaqdadır. Bu isə Azərbaycan ədəbiyyatının necə bir zənginliyə malik olmasının bariz nümunəsidir.

Ədəbiyyat

1. Məmmədov M. Sabir və məktəb. Bakı, 1968.
2. Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, 1984.
3. Sabir M.Ə. Həpəpnamə. Bakı, 1980.
4. Z.Xəlil, Əsgərli F. Uşaq ədəbiyyatı. Bakı, 2011.
5. Köçərli F. Balacalara hədiyyə. Bakı, 1982.
6. Həsənlı B. Azərbaycan uşaq ədəbiyyatı. Bakı: Müəllim, 2015.
7. Məmmədova Ş. Azərbaycan uşaq ədəbiyyatı antologiyası. I, II, III cildlər. Bakı, 2018.
8. Acar sözlər: uşaq ədəbiyyatı, inkişaf, dövr, sənətkar, yaradıcılıq, ziyalı, təhsil, tərbiyə, sığ surətdə, motiv.
9. Ключевые слова: детская литература, развитие, период, художник, творчество, интеллект, образование, воспитание, интенсивно, мотив.
10. Key words: child literature, development, period, creator, creativity, education, upbringing, intensively, motive.

### XÜLASƏ

«Mirzə Ələkbər Sabirin yaradıcılığında uşaq dünyasının bədii təqdimi» adlanan məqalədə Azərbaycan ədəbiyyatının bir qolu olan uşaq ədəbiyyatı, onun inkişafı haqqında qısa məlumat verilir. Məqalədə uşaq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri olan şeirlərdən söz açılır.

XIX əsrin sonu-XX əsrin əvvəllərində tətbiq olunmağa başlayan şeirlərə bəzi maarifpərvər ziyalılarımızın müxtəlif mövqedən yanaşmaları göstərilir. Məqalədə bu janrla bağlı tədqiqat apararı alimlərin adları çəkilir. Uşaq ədəbiyyatının tarixi ilə bağlı məlumatda şifahi xalq ədəbiyyatı nümunələri içərisində uşaq şeirləri xüsusi yer tutur. Məqalədə uşaqlar tərəfindən indi də oxunan şifahi xalq ədəbiyyatında uşaq şeirlərindən müxtəlif nümunələr verilir. Həmşinin Sabirlə yanaşı uşaq ədəbiyyatının qüdrətli yaradıcıları olan S.S.Axundov, A.Səhhət, A.Şaiq, R.Əfəndiyev kimi sənətkarların adları çəkilir. Onların

uşaqlar üçün yazdıqları əsərlərin maarifçilik ideyaları, təhsil, təlim-tərbiyədə böyük rol oynadığı qeyd olunur. Məqalədə M.Ə.Sabirin təhsil, tərbiyə ilə bağlı, təbiət hadisələrinə həsr olunmuş şeirlər təhlil olunur, onlardan nümunələr verilir. Sonda uşaq ədəbiyyatının XIX əsrin sonu-XX əsrin əvvəllərindən başlayaraq inqilabdan sonrakı 40-60-cı illərdəki və müstəqillik dövründəki uşaq yazarlarının adları qeyd edilmişdir. Müasir uşaq ədəbiyyatımızın davamçıları olan Zahid Xəlil, Qəşəm İsabəyli, Rafiq Yusifoglu, Reyhan Yusifqızı, Ələmdar Quluzadə, Sevinc Nuruqızının adları çəkilmişdir.

### **Литературное представление детского мира в творчестве М.А.Сабира РЕЗЮМЕ**

В статье под названием «Литературное представление детского мира в творчестве М.А.Сабира» дается краткая информация о детской литературе, отрасли азербайджанской литературы и ее развитии. В статье рассматривается восточный жанр, один из самых распространенных жанров детской литературы.

С разных точек зрения показаны подходы некоторых наших просвещенных интеллектуалов к Востоку, которые стали применяться в конце XIX - начале XX веков. В статье названы такие ученые, как Г.Намазов, А.Гаджиев, Н.Гасимова, А.Мирахмадов, М.Мамедов, А.Азизов, Дж.Ахмедов, занимающиеся исследованиями в этом жанре. Стихотворение занимают особое место в сведениях об истории Востока среди образцов устной народной литературы. В статье приведены примеры лирических стихов и восточных жанров в устной народной литературе, которые до сих пор читают дети. В этих примерах мы видим детский оптимизм, детскую терпимость и трудолюбие неграмотных детей того времени. Наряду с Сабиром в статье «Литературное представление детского мира в творчестве М.А.Сабира» упоминаются такие мощные творцы детской литературы. Отмечается, что их произведения для детей играют важную роль в просветительских идеях, обучении и воспитании. В статье анализируется история образования, воспитания М.А.Сабира, природные явления и приводятся их примеры.

В конце были названы имена детских писателей детской литературы конца XIX - начала XX века, в 40-60-е годы после революции и в период независимости. Были упомянуты имена продолжателей нашей современной детской литературы Захид Халил, Гашам Исабейли, Рафиг Юсифоглу, Рейхан Юсифгызы, Аламдар Гулузаде, Севиндж Нуругызы.

### **Literary presentation of the child's world in the creativity of M.A.Sabir. SUMMARY**

The article, which was named "Literary presentation of the child's world in the creativity of M.A.Sabir" provides brief information about children literature, the branch of Azerbaijani literature and its development. The article deals with the oriental genre, one of the most common genres of children literature.

From different points of view, the approaches of some of our enlightened intellectuals to the East, which began to be applied in the late XIX and early XX centuries, are shown. The article names such scientists as G.Namazov, A.Hajiyev, N.Gasimova, A.Mirahmadov, M.Mamedov, A.Azizov, J.Ahmedov, who are engaged in research in this genre.

Child's poems occupy a special place in the information about the history of the East among the samples of oral folk literature. The article provides examples of lyric songs and oriental genres in oral folk literature, which are still read by children. In these examples, we see the childish optimism, childish tolerance and hard work of illiterate children of that time.

Along with Sabir, the article "Literary presentation of the child's world in the creativity of M.A.Sabir" mentions such powerful creators of children's literature. It is noted that their works for children play an important role in educational ideas, education and upbringing. At the end, the names of children's writers of children's literature of the late XIX - early XX centuries, in the 40-60s after the revolution and in the period of independence were named. The names of the successors of our modern children's literature Zahid Khalil, Gasham Isabeyli, Rafiq Yusifoglu, Reyhan Yusifgyzy, Alamdar Guluzade, Sevinj Nurugyzy were mentioned.

RƏYÇİ: dos. E.Vəliyeva

**SƏMƏD VURĞUNUN BƏDİİ YARADICILIGINDA TÜRK XALQLARI MÖVZUSU**

Xalq şairi Səməd Vurğun özünün bədii yaradıcılığında Türk xalqlarının ədəbiyyatı, mədəniyyəti, eləcə də bədii şəxsiyyətləri haqqında söhbət açmışdır. Səməd Vurğun yaradıcılığına belə bir rakursdan yanaşdıqda bu problemi iki aspektdə araşdırıb işıqlandırmaq daha məqsədəuyğundur:

1. Səməd Vurğunun Türk xalqlarının ədəbi simalarından bəhrələnərək, bu əsərlərin təsiri ilə onlara şeir həsr etməsi;
2. Birbaşa Türk xalqları şairlərinə şeirlər yazması.

Belə ki, Səməd Vurğun Tofiq Fikrətin, Mehmet Əminin, Yurdaqulunun, Rza Tofiqin, Əbdülhəq Hamidin yaradıcılığına böyük maraq göstərmişdir. O, Tofiq Fikrətin "Fərda" əsərinin təsiri ilə "Bayramqabağı", "Göydən yerə" şeirinin təsiri ilə eyniadlı şeirini, Namiq Kamalın təsiri ilə "Dilican dərəsi", Nazim Hikmətin "Moskva Heraklidi düşünür" şeirinin təsiri ilə "Hərəkət" şeirini yazır və onu Nazim Hikmətə həsr edir. Həmçinin Azərbaycan şairinin Tofiq Fikrətə "Fikrətin rəsmi qarşısında" adlı şeir həsr etməsi də məlumdur:

Bu bizim sənət aşiqi canlı sənətdir,  
Xəyalı, duyğusu, zövqü böyük həqiqətdir.  
Bütün bədəiyə malik bir səhni-xilqətdir,  
Bu bizim sənət aşiqi dühayı fikrətdir. (1)

Səməd vurğun eyni zamanda Tofiq Fikrətin yolunu təqib etdiyini oxucusunun diqqət və nəzərinə çatdırır:

...O zaman Fikrəti təqib edərək,  
Və yaxud dağları düm-düz gedərək,  
Oxuyub keçmiş lənət yaşaram,  
Toxunub göylərə bir gün coşaram.  
Məni məhv etsə də fikrim, ələmim,  
Yazacaq "Hamleti" coşqun qələmim. (2)

Səməd Vurğun 1948-ci ildə "Şairin həyatı" adlı avtobioqrafik bir mənzum dramı da yazmışdır. Əsərdəki eloğlu surəti şairin öz obrazıdır. Əsərdə təsvir olunur ki, şairin əlində Əbdülhəq Hamidin portreti səhnəyə daxil olur. Əlbəttə, bu da Səməd Vurğuna şairin böyük təsiri olduğunu, ona mənən və ruhən necə bağlı olduğunu göstərir.

Səməd Vurğun 1937-ci ildə Qazax şair aşığı Cambul Cabayevə (şairin 95 illiyi münasibətilə) şeir də həsr etmişdir. Səməd Vurğunun Qazaxıstanın xalq akını Cambula yüksək və xüsusi bir məhəbbət bəslədiyindən ki, Azərbaycan şairi "Movzoley" və "Bayram qabağı" şeirlərində də Cambulu böyük məhəbbətlə xatırlamışdır. Şairin türk xalqlarına, onun ədəbi simalarına olan böyüklüyünün nəticəsidir ki, məhz sənətkar başqa mövzuda yazanda belə, o müəllifləri yada salır, onları yüksək sevgi hissi ilə xatırlayır. "Bayram qabağı" və "Movzoley" şeirlərində olduğu kimi. Səməd Vurğunun "Bayram qabağı" şeirinə bir nəzər salaq:

Enin yerə saf ulduzlar,  
Halqa vurun dörd yanımda.

Al günəşin istisi var,

Mənim təmiz vicdanımda.  
Bizim şanlı dünyamızda,  
Nə ağa var nədə ki, qul  
Qazaxıstan çöllərində  
Şeir yazır qoca Cambul. (9)

Və yaxud "Movzoley" şeirinə bir nəzər salaq:  
Azərbaycan düzlərinin,  
Min bir ceyran oylağında.  
Gürcüstanın gülşənindən,  
Dağıstanın yaylağından.  
At belində qılınc vuran,  
Türkmənistan ellərindən,

Dəniz kimi çöl işləməz,  
Qazaxıstan çöllərindən.  
Lenin, Sənin tərifini  
Aşıqlar da salır saza.

Bükükbelli qoca Cambul,

Gəlir şeir yaza-yaza. (10)

Əlbəttə, bu poetik nümunələr məhz Səməd Vurğunun qoca Cambulu dönə-dönə xatırlaması Qazaxıstanın xalq şairinə və aşığına olan hüdudsuz bir sevginin parlaq nümunəsidir. Eləcə də şairin türk xalqlarına olan qardaşlığının rəmzi xüsusiyyəti kimi təqdirəlayiqdir.

Səməd Vurğun bilavasitə “Şeirimizin ağsaqqalı” şeirini Qazaxıstan xalq şairi Cambul Cabayevə ithaf etmişdir. Şeirdə həmçinin Cambulun öz şəxsi taleyi, Qazax xalqlarının taleyi ilə vəhdətdə verilmişdir:

Tamburunu çaldıqca sən,  
Susdu bülbül, dindi çəmən.

Bir zamanlar nə sən, nə mən,  
Şad görmədim dostu yarı.

Bu şeirin ayrı-ayrı bənd və misralarında eyni soy-kökədən olan xalqlarımızın mənəvi birliyi öz bədii əksini tapmışdır:

Qanad verib dağa-daşa,

Ana yurdun havaları

Və yaxud:

Tambur ilə telli sazı,

Qabaqlaşib çalaq barı.

Müəllif tamburla sazı bir-birinə qovuşdurmaqla xalqımızla qazax xalqının arasında müəyyən bir doğmalığ və yaxınlıq görür. Bu şeir eləcə də ruhi qohumluğun təntənəsi kimi səslənir və Səməd Vurğunun Qazax şairinin ağsaqqalından mənən bəhrələndiyini, təkcə zövq almadığını, ruhən qidalandığını görürük.

Prof. Q.Qasımzadə yazırdı: “Səməd Vurğun Qazaxıstanın Kocaman akını “Şeirimizin ağsaqqalı” adlandırır və bununla da qardaş xalqların eyni poeziyaları arasında ayrı seçkilik qoymadığını, Sovet torpağında şöhrət, söz sənətkarlarının milli və dini mənsubiyyətindən asılı olmayaraq, ümumi poeziyamızın iftixarına çevrildiyini səmimiyyətlə bildirmiş olur. Bir tərəfdən də şeirin ayrı-ayrı bəndlərində, misralarında (“bəylər içdi aknımızı, səhraların oğlu, qızı”, “tamburunun simi qoşa bir taxtadır başdan-başa” və s.) qazax xalqına aid bəzi milli xüsusiyyətlər, yerli kolorit nəzərə çarpdırılır.” Bu misralarda şair həmçinin ümumxalq ruhunun xalq sənətinin bir-birinə doğmalığını, bu ülfətin xoşbəxtlik timsalı kimi səslənməsini də tərənnüm və vəsf etmişdir. Təsadüfi deyildir ki, prof. Q.Qasımzadə bu xüsusda da belə yazır: “Belə mənalı yaradıcılıq yolu göstərir ki, yaşadığı torpağa qocaman bir palıd ağacı kimi kök atan, öz xalqının mənəviyyatından qidalanan sənətkar necə böyük bəşəri duyğular ifadəçisi ola bilər. Səməd Vurğun sənətini əbədi yaşadacaq amillərdən başlıcası bu aşkar həqiqətdir”.(8,30-45)

Səməd Vurğun “Şeirimizin ağsaqqalı” dedikdə Cambulun yalnız qazax xalqının deyil, eləcə də Azərbaycan şeirinin də ağsaqqalı adlandıraraq öz xalqına bu şairi təqdim edir və daha yaxından tanıdır. Ona görə ki, axı Cambul da Azərbaycan xalqına və sənətkarlarına beləcə yaxın idi. Bu şeirin məzmununda bu iki xalqın dostluğu daha qabarıq poetik lövhələrdə əks olunması yüksək bədii cizgilərlə nəzərə çarpmışdır. Səməd Vurğunun bir çox tanınmış şair və şəxsiyyətlər içərisində seçilən ən sanballı bir poetik nümunə məhz “Şeirimizin ağsaqqalı” şeiridir. Şeirdə obrazlı ifadələr zənginliyi, bədii ifadə vasitələrinin bolluğu bu şeirə xüsusi bir mənə və estetik gözəllik bəxş edir. Bu şeirin dilindəki axıcılıq və rəvanlıq, eləcə də, dilin yüyrək olması bu poeziya nümunəsini xalqa daha yaxın edir, istər şeiri, istərsə də müəllifini hər iki xalqın oxucularına sevdirdir. Həmçinin şeirin bədii siqlətini və çəkisini birə-min artıraraq onu daha sanballı edir:

Şeir yazmaq şərəf oldu,

Şeirin indi sədəf oldu.

Durna kimi səf-səf oldu,

Sinəmizin söz qatarı.

Sevgi dildə şüar olsun

Vəfasız çox ar olsun

Vurğun deyər qoy var olsun

İnsanlığın ilk baharı. (11)

Bu poetik nümunədə fərəh dolu misralarla yanaşı, şairin gecə kimi qara günləri də öz xalqının acı taleyi ilə qoşa verilir. Xalqın haqqına girən bəylərin ağ kımız içdiyini, yağ içində böyrək kimi yaşamalarını Səməd Vurğun emosional misralarla qələmə alaraq, öz oxucusunu bir qədər də mütəssir edir, onun qəlbini sözün qüdrətiylə yaralayır:

Bəylər içdi ağ kımızı,

Qurdular yedi haqqımızı

Səhraların oğlu, qızı,

Bir görmədi dünya varı

Gecə qara, günün qara,

Batdı gözün çuxurlara .

Qaranlığı yara-yara,

Sən can atdın günə sarı.

Keçən keçdi, olan oldu,

Yaman günün ömrü soldu.

Səni gördüm sinəm doldu,

Demə çəkdim bizim tarı. (11, s.266)

Müəllif eləcə də şeirdə dərin kontrastlar yaradaraq öz oxucusunu təzadlar aləminə dəvət edir. Bununla da şair, onu fərəhləndirdiyi kimi, kədərləndirə də bilər. Lakin şeirin uğurlu cəhətlərindən biri də, odur ki, şeir nikbin bir sonluqla bitir. Şair bu şeirdə yaman günün ömrü az olar prinsipi ilə gedir. Səkkizlik ölçüsündə qələmə alınmış bu şeir xalq şeirinin gəraylı janrına daha çox uyğun gəlir. Xalq ruhundan axıb gələn bir sıra çalarlar, bu şeir nümunəsini xalq şeirinə bir daha

yaxınlaşdırır. Odur ki, bu şeir məhz öz keyfiyyətlərinə görə daha tez əzbərlənməklə yanaşı, istər uşağın, istərsə də böyüyün dilində əzbərə çevrilmişdir. “Şeirimizin ağsaqqalı” şeiri Azərbaycan xalqı ilə Qazax xalqı arasındakı ədəbi-mədəni birliyin mənəviyyət körpüsüdür. Yuxarıda qeyd etdiyimiz kimi 1997-ci il mart ayının 6-da Respublika Sarayında Səməd Vurğunun 90 illiyi qeyd olunmuşdur. Azərbaycanın görkəmli prezidenti Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə yubiley tədbirinin keçirildiyi ərəfədə hörmətli prezidentimiz şairin övladları ilə, həyat yoldaşı ilə Səməd Vurğunun məzarını ziyarət etmişdir.

Azərbaycan oxucularının şüuruna və qəlbinə öz poetik qüdrətilə daxil olan Səməd Vurğun, demək olar ki, hələ gənc yaşlarından, yaradıcılığının təzə-təzə çiçəkləndiyi bir dövrdə türk xalqlarına, onun poeziyasına bağlanan bir şair olmuşdur.

Poeziyada mübarizlik və mərdlik simvolu olan Tatar şairi Musa Cəlilin Hitler faşizminə qarşı müharibə cəbhələrində igidliklə həlak olmasının on illiyi münasibəti ilə şairin vətəni Kazanda keçirilən yığıncaqda S.Vurğun SSRİ Yazıçıları İttifaqı adından nitq söyləmişdir. Həmin nitqin mətni “Mənim şair dostum, şair qardaşım” adı altında “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmuşdur. O Musa Cəlili Tatar xalqının şərəfi və iftixarı hesab etmişdir. O, bu xüsusda belə yazırdı: “Yüksək kommunizm ideallarının, partiyamızın və xalqımızın arzu və istəklərinin tərənnümçüsü olan Musa Cəlil nəinki özünün böyük poeziyası ilə, həm də ümumi xoşbəxtliyimiz yolunda, gələcək nəsillərin xoşbəxtliyi yolunda tökülən qanı ilə əbədiyyətə qovuşmuş, ölməzlik vəsiqəsi almışdır”.(3)

Səməd Vurğun, yaradıcılığında qəhrəmanlığın, coşqun vətənpərvərlik hisslərinin tərənnümünə görə Musa Cəlili dünya ədəbiyyatının ən qabaqcıl nümayəndələrindən biri saymışdır: “Dünya və dünya ədəbiyyatı öz adlarını solmaz şöhrətlə əbədləşdirən bir çox şairlər tanıyır. Lakin Musa Cəlil kimi həm ölməz əsərləri, həm də qəhrəmancasına ölümü ilə öz adlarını əbədləşdirən igid şairlər bir o qədər də çox deyildir. Belələrindən yalnız bunları göstərmək olar: Böyük Bayron, Macarıstanın xalq şairi Petefi, qəhrəman Yulius Fuçiq və nəhayət, Musa Cəlil.” (3)

Səməd Vurğun Tatar xalqının ədəbiyyatına və poeziyasına çox həssaslıqla yanaşaraq, onu qardaşlıq və dostluq poeziyası kimi dəyərləndirdi. Göründüyü kimi şairin yaradıcılığında qardaş Tatar ədəbiyyatının, sənətkarlarını tərənnüm etmək müəllifin əsas yaradıcılıq prinsiplərindən biri idi. Şairin Musa Cəlilə həsr etdiyi “Mənim şair dostum, şair qardaşım” şeiri daha maraqlıdır. Səmimi və lirik bir poetik nümunə olan bu şeirdə şair Musa Cəlilə rıqqət dolu bir ürəklə müraciət edir:

Mənim şair dostum, şair qardaşım,  
Vüqarın böyükdür, uca dağ kimi.  
Sənin hünərinlə mənim də başım,  
Ucaldı göylərə bir bayraq kimi.  
Necə sərhəd aşır, el gəzir şeir,  
Yurd salır neçə min ürəkdə, canda.  
Sənə oğlum deyir, öz balam deyir,

Mənim ana yurdum Azərbaycan da.(5)

Təsadüfi deyildir ki, Səməd Vurğun Musa Cəlilin şeirlərini hətta tatar dilində oxuyur, bu şeirləri əzbərdən söyləməyi çox sevirdi. Odur ki, bu şeir Tatar şairinə Səməd Vurğunun, eləcə də Azərbaycan ictimaiyyətinin sonsuz rəğbət və məhəbbətinin tərənnümü idi. Səməd Vurğunun bu yerdə poetik ucalığı, mənəvi kamilliyi bir daha üzə çıxır.

1954-cü ildə Səməd Vurğun Kazanda Musa Cəlilin yubileyində etdiyi çıxışda demişdir: “Bu gün sizə vəd etmək istəyirəm ki, yaşımın ötməsinə baxmayaraq, onun bu kitabını özüm azərbaycan dilinə tərcümə edəcəyəm”. (4) Əlbəttə, bu qarşılıqlı ədəbi əlaqələr mərkəzində yalnız bir amil dururdu. Xalq şairi Səməd Vurğunun qardaş türk xalqları ədəbiyyatından, onu yaradan mötəbər yarlarından öyrənmək və nə isə əxz etmək . Bunu da mənəvi və ruhi yaxınlığın timsalına çevirmək Azərbaycan xalqının öz doğma şairi bildiyi Musa Cəlilə həsr etdiyi şeirdə Səməd Vurğunun da “mənim şair dostum, şair qardaşım” deməsində çox haqlı idi. Bu, əlbəttə, türkçülüyümüzün, qardaşlığımızın bir gurultulu simfoniyasıdır. Keçmişimizə, ulu tariximizə boylanmağımızın poetik bir tərənəsidir. Eyni zamanda turançılığın və türkçülüyn əyilməyən uca dağ kimi enməz olan vüqarının böyüklüyü və əzəmətidir. Bu bayraq kimi şairin başının ucalığı da məhz bu dostluğun, bu qardaşlığın təntənəsidir, müstəqillik bayrağının bu qardaşlığın, bu birliyin səmasında dalğalanmasıdır. Şair şeirdə onu da qeyd edir ki, bu sərhədləri bu iki xalqın arasında heç cür səd çəkə bilməz, mane ola bilməz, çünki bu şeir əgər ürəkdə, canda bir mənəvi körpü olarsa.

O güncü üstünü cəlladlar aldı,  
Günahsız töküldü müqəddəs qanın.  
Bizim dərdimizdir, yarımçıq qaldı,  
Sənin söz dastanının, həyat dastanının.  
Biz səni sevirdik, canla, ürəklə,  
Çünki sən ürəklə sevirdin bizi.  
Çalardın sazında min bir diləklə,  
Bizim eşqimizi, iradəmizi.  
Qardaş, səni ürəklə sevirdin bizi.  
Yarandın, yaşadın şanlı bir gündə,  
Sözün ulduz-ulduz, çiçək-çiçəkdir.  
Xatirən daima torpaq üstündə,  
Yaşıl bir ot kimi göyercəkdir.(5)

Yuxarda nümunə göstərdiyimiz bu poetik parçada imperalizm dünyasında şairin nahaq tökülən, lakin vətən yolunda töküldüyünə, axdığına görə müqəddəs olan qanından söz açır. Şair bu dərdi öz xalqının dərdi, yarımçıq qalan həyat dastanı hesab edir. Şair Musa Cəlilə müraciət edərək, ürəklə, canla Azərbaycan xalqının şairi sevdiyini göstərir və bunun köklərini Musa Cəlilin Azərbaycan xalqına olan sevgidə axtarıb tapır. Musa Cəlilin öz şeir rübabında bizim eşqimizi, diləklərimizi ifadə etməsindən söz açır ki, bu da qardaşlığın bir rəmzi kimi səsləndiyini bildirərək: “Qardaş, sən ürəklə seviridin bizi” – deyir. Şeir sonrakı bəndlərində bu ülfətin və qardaşlığın sarsılmazlığı daha aydın bir şəkildə öz çılpıqlığı ilə nümayiş olunur:

Sənin qəlbin kimi safdır, dümağdır,

Vətən göylərinin ağ ulduzları.

Adına nəğmələr oxuyacaqdır,

İdil yılğasının Tatar qızları.(5)

Musa Cəlil yaradıcılıq prinsipi etibarı ilə lirik şairdir. Onun poeziyası Tatar poeziyasının zirvəsidir, desək, əlbəttə, səhv etmərik.

Alman faşistləri o zaman Sovetlər Birliyi üzərinə müharibəyə qalxdıqda Tatarıstan vətəndaşları kimi şair mübariz döyüşçü Musa Cəlildə, həm də öz mübariz və döyüşkən ruhlu şeirləri ilə almanlarla döyüşə qalxmışdır. Bunun da təsiri heç də şairin göstərdiyi qəhrəmanlıq və şücaətdən az olmamışdır. Qələbəyə inam, düşməne nifrət, xalqlar dostluğu və vətənpərvərlik ideya mündəricəli şeirləri ilə döyüş meydanlarında mərdi-mərdanə çıxış edərək, eləcə də xalqlar dostluğunu təənnüm etmişdir.

Musa Cəlil əsir düşmüş, bir il “Moabid” zindanında qalmış, 1944-cü ilin yanvar ayında Tatar xalqının böyük oğlu Musa Cəlil edam olunmuşdur. Şair Musa Cəlil cismən vətəni Kazana dönə bilməsə də, onun “Moabid” zindanında yazdığı şeirlər, nəğmələr vətənə qayıtdı. Mübariz şair, həmin şeirlərini yazdığı dəftərdə onu tapan şəxs üçün belə bir vəsiyyət etmişdir: “Sən ey tatar dilini bilən və bu dəftərçəni oxuyacaq dostum! Bunu Tatar xalqının tanıdığı şair Musa Cəlil yazmışdır. Onu ölüm cəzasına məhkum edəcəklər. O, öləcək. Lakin onun zindanda yazdığı 115 şeir qalacaq. Əgər, bu dəftərçə sənin əlinə düşsə səliqə ilə, diqqətlə üzünü köçür, onu qoru və müharibədən sonra Kazan şəhərinə xəbər ver, onları Tatar xalqının həlak olmuş şairinin son şeirləri kimi çap etdir. Bu mənim vəsiyyətimdir. Musa Cəlil dekabr, 1943.”

Məhz bu dəftərçədəki şeirlər sonralar Musa Cəlilə böyük dünya şöhrəti qazandırmışdır. Bu 1941-ci il iyunun 22-də “Vətənin keşiyində” adlı şeirində:

Bilsin ana torpaq, eşitsin vətən,

Müsəlləh əsgərəm mən də bu gündən.

Bu gün bir süngüdür əlimdə qələm,

Mənim bayrağıma göz dikir aləm.

deyən S.Vurğunun da Musa Cəlilin şeirlərinə böyük məhəbbət oyatmışdır. Yuxarıda qeyd etdiyimiz kimi Səməd Vurğun eləcə Musa Cəlilin bir çox mübariz və mərdlik hissələri ilə dolu olan vətənpərvərlik ruhlu şeirlərini tatar dilində əzbərdən deyirmiş. Bu şerlərdən birinin iki bəndini Azərbaycan dilində təqdim etmək yəqin ki, çox maraqlı olar:

Sevgilim nə zaman desələr sənə,

“O yollarda qaldı, büküldü dizi”,

İnanma əzizim, inanma mənə,

İnanan dostlarım deməz bu sözü.

Desələr Musanın nə zaman sənə

Düşmən gülləsiylə vuruldu gözü,

İnanma, əzizim! Qəlbində mənə,

Sevgisi olanlar deməz bu sözü.

Bu poetik nümunə orijinalda daha musiqili və ahəngdar səslənir:

Sina minnən xəbər kiterşelər

Ul eqılqan arıp diseler

Sin işanma, beqirem

Mondi püzne duslar əyitməc, yakın kürşelər,

Sina minnən xəbər kiterşelər,

“Musa inde ülqəm”

-Diseler, sin işanma, beqirem!

Mondi süzne duslar əyitməc sine söyselər.

Onu da qeyd etmək zəruriyyəti yaranır ki, Kazandakı o çıxışına böyük coşqu ilə nitq söyləyərək, o zaman üçün böyük cəsarət tələb edən bir iş görür. Özünə xas olan qürurla Musa Cəlilin əziz xatirəsinə həsr etdiyi şeiri azərbaycan dilində oxuyur. Amansız bolşevik rejminin türk xalqlarına qarşı qəddarcasına münasibət bəslədiyi bir dövrdə bu cür cəsarət yalnız böyük Səməd Vurğun edə bilərdi və o fürsətdən istifadə edərkən “Böyük şərəflə” şeirini doğma dilində oxudu. Elə bu səbəbdən də Səməd Vurğunun həmin şeiri Musa Cəlilin vətəni Tatarıstanda böyük maraqla qarşılanmışdır. Ə.Davudov şeiri tatar dilinə tərcümə etmiş və az müddətdən sonra 1954-cü ildə Kazanda çıxan “Sovet ədəbiyyatı” jurnalında dərc etdirmişdir. Sonralar 1957-ci ildə bu şeir “Kızıl tan” (Kızıl şəhər) qəzetində yenidən çap olunmuşdur.

Azərbaycanda şairin həmin nitqinin səs yazısı qorunub saxlanılsada, uzun illər mətbuatda dərc olunmamışdır. Yalnız 1996-cı ildə Musa Cəlilin anadan olmasının 60 illiyi münasibətilə ilk dəfə “Ədəbiyyat və incəsənət” qəzeti şairin “Mənim şair dostum, şair qardaşım” adlı nitqini və azərbaycan dilində söylədiyi həmin adlı məşhur şeirini lentdən köçürərək dərc etmişdir. Üç gün sonra isə bu nitqi və şeiri Bakıda rus dilində nəşr edilən “Bakı fəhləsi”, “Bakinski raboçi” qəzeti öz səhifələrində şairin həmin nitqindən bir hissəsini dərc etmişdir. Bu şeir onun sonralar çap edilən kitablarında “Musu Cəlilə” adı ilə daxil edilmişdir. Bu şeir bu günümüzdə, əlbəttə, ümumtürk birliyinin simfoniyası kimi istər Azərbaycanda, istərsə də Tatarıstandan da həmişə böyük əzəmətlə və çılğın nidalarla səslənməkdədir. Bu da Azərbaycan xalqının Tatar xalqı ilə arasındakı su keçməz mənəvi əlaqələrin vəhdətinin, birliyinin enməzliyi, ucalığı və böyüklüyüdür.

Ədəbiyyat:

1. Araslı H. Tofiq Fikrət və Azərbaycan ədəbiyyatı. Azərbaycan ədəbiyyatı: tarix və problemləri. B., “Gənclik”, 1998
2. Seyidov Y. Şairin dərdi. B., “Azərbaycan”, nəşriyyatı, 1996.
3. Səməd Vurğun. Mənim şair dostum, şair qardaşım. “Ədəbiyyat və incəsənət” qəzeti, B., 12 fevral 1966.
4. Səməd Vurğun. Musa Cəlilə. Tərcümə edən Ə.Davidov. “Sovet ədəbiyyatı” jurnalı, 1954, №4.
5. Səməd Vurğun. Musa Cəlilə // Səməd Vurğun. Seçilmiş əsərləri. Büş cilddə, II c. Tərtib edən Aslan Salmansoy, redaktoru Aybəniz Vurğunqızı. Bakı, “Şərq-Qərb”, 2005.
6. Səməd Vurğun. Musa Cəlilə. Tərcümə edən Ə.Davidov. Kazan, “Kızıl tan” qəzeti, Qazan, 1957, 6 iyun.
7. Səməd Vurğun. Əsərləri. 6 cildə, VI cild. Bakı, “Elm”, 1972.
8. Qasımzadə Q. Səməd Vurğun yaradıcılığında beynəlmillətçilik. Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əsərləri. Ədəbiyyat məcmuəsi, XI cild. B., Azərbaycan EA nəşriyyatı, 1957, s.30-45
9. Səməd Vurğun. Seçilmiş əsərləri, I cild. “Bayramqabağı” şeiri, Azərbaycan EA nəşriyyatı, 1960, s.279
10. Səməd Vurğun. Seçilmiş əsərləri, II cild. “Mavzoley” şeiri. Azərbaycan EA nəşriyyatı, 1960, s.18
11. Səməd Vurğun. Seçilmiş əsərləri, I cild. “Şeirimizin ağsaqqalı” şeiri. Azərbaycan EA nəşriyyatı, 1960, s.266

Açar sözlər: mövzu, bədii, ədəbi, yaradıcılıq, şair

Ключевые слова: тема, художественный, литературный, творчество, поэт

Key words: theme, literary, creativity, poet, poetry

### РЕЗЮМЕ

#### Тема тюркских народов в творчестве Самеда Вургуну

В статье «Тема тюркских народов в творчестве Самеда Вургуну» анализируются образы поэтов тюркских народов, созданные С.Вургуном. Автор освещает творения поэта с двух аспектов. Он анализирует стихи Самеда Вургуну, посвященные тюркским поэтам, впечатлившись их произведениями, а также образы тех поэтов, созданные С.Вургуном в своих произведениях. Автор подчеркивает любовь к тюркским народам духовное родство С.Вургуну с представителями тюркоязычной поэзии. Исследователь анализирует стихи С.Вургуну, посвященные Тофику Фикрету, Назыму Хикмету, подчеркивает большую любовь С.Вургуну, с которой он создал эти стихотворения, впечатления, которые произвели на поэта их произведения. Автор также подчеркивает упоминание С.Вургуном тюркских поэтов в самых разных стихотворениях, написанных на другие темы. Исследователь приводит в пример стихотворения «Мавзолей» и «Перед праздником». В статье также анализируется стихотворение С.Вургуну «Аксакал нашей поэзии», посвященное казахскому поэту-акыну Джамбулу Джабаеву, говорится о поэтических особенностях этого произведения.

В статье также представлен глубокий научный анализ стихотворения «Мой друг, мой брат поэт», посвященного татарскому поэту Муса Джамилу. Автор подчеркивает, что С.Вургун высоко ценил творчество Муса Джамилу воспевающего героизм и патриотизм народа, и считал его одним из передовых представителей мировой поэзии, а также чуткое восприятие С.Вургуном поэзии татарского народа. С.Вургун называл татарскую поэзию поэзией дружбы и братство.

### Summary

#### “The theme of Turkish people in the literary activity of Samad Vurgun”

In the article “The theme of Turkish people in the literary activity of Samad Vurgun” the scientific researcher deals about the character of the poets of Turkish people created in the creative work of Samad Vurgun. The scholar illuminates the activity of Samad Vurgun from the point of two aspects. In this article is shown that Samad Vurgun influenced from Turkish poets and dedicated them poems and used them as literary image in his literary activity. At the same time, the author of the article notes that such kind of poems are written from the love of Samad Vurgun to the poets of Turkish people. In this article the scholar mentions the poems of Samad Vurgun dedicated to Tofiq Fikrat and Nazim Hikmat, and notes that these poems were created by the influence of Turkish poets. At the same time the author notes that, in the other poems written by Samad Vurgun he remembers Turkish poets. In the article the author also shows his poems named “Mavzoley” and “Bayramgabaghi” as a pattern. Here the author spoke about the poem of Samad Vurgun “The adviser of our poem” dedicated to poet of Kazakh Jambul Jabayev and gave its scientific analysis, and showed its poetical peculiarities.

In the article the author also gives the deep, analytical analysis of this poem “My poet friend, my poet brother” dedicated to Tatar poet Musa Jalil. He rightly shows that, as the feeling of sense of the bravery and enthusiasm in the literary activity of Samad Vurgun, Musa Jalil is considered one of the most precious representatives of the world literature. At the same time, in this article the author noted that Samad Vurgun was very sensitive to the poetry of Tatar people, and he named this poetry of brotherhood and friendship.

Rəyçi: Dos. I. ƏLƏKBƏROVA



**SAMUEL RİÇARDSON İNGİLİS SENTİMENTALİST NƏSRİNİN BANİSİ KİMİ**

Maarifçilik dövrünün görkəmli ingilis yazıçısı Samuel Riçardson öz əsərləri ilə roman janrında sentimentalizm cərəyanının formalaşmasına verdiyi tövhələrlə novatorluq yükünü çiyinlərində daşıyan öncüllərdən biridir. XVIII əsr ingilis ədəbiyyatının janr xüsusiyyətlərini tətqiq edən alimlərin bir qrupu Samuel Riçardsonun romanlarındakı janr yeniliklərinin İntibah dövrü ədəbiyyatı ənənələri ilə üzvü surətdə bağlı olduğunu qeyd edirlər. Yazıçının 1740 –cı ildə “Pamela; or, Virtue Rewarded”, 1748- ci ildə “Clarissa: Or the History of a Young Lady”və 1753- cü ildə “The History of Sir Charles Grandison” romanları nəşr olunmuşdu. [1,s 240-241] Təəssüf ki, Samuel Riçardsonun son romanının nəşrindən 270 ilə yaxın vaxt keçsədə yazıçının bədii metodu ilə bağlı bəzi suallar hələ də həllini tapmamış qalır. Tədqiqatçıların bir qismi onu XVIII əsrin realistlərindən biri kimi təqdim edir. Lorens Stern, Oliver Qoldsmıt, Henri Makkenzi kimi yazıçıların yazı üslubunda bu və ya başqa dərəcədə Samuel Riçardsonun təsiri hiss olunduğundandığər qism tədqiqatçılar onu sentimentalizmin sələfi adlandırırlar. Tədqiqatçıların üçüncü qismi isə Samuel Riçardsonu sentimentalist cərəyanın təşəbbüskarı kimi qəbul edirlər. Tənqidçilər Daniel Defonu maarifçi realist romanın atası hesab edirlər. Yetkin maarifçilik dövründə onun davamçıları Samuel Riçardson, Henri Fildinq və Tobias Smollet Avropada “şəxsi həyat epos”nun inkişafında iki son dərəcə mühüm xəttin mənbəyində dayanırlar. Samuel Riçardsonun fərdin daxili aləmini araşdıran epistolyar romanlarının nəşrini sentimentalist roman janrının miladı kimi qeyd etmək olar; Henri Fildinqin “nəsrədə komik epos”u və Tobias Smolletin satirik təsvirləri qəhrəmanın “sərgərdanlıqlarının” süjet sxemindən istifadə edərək və Migel de Servantesin ənənələrinə əsaslanaraq “böyük yol romanı” adlanan janrın yolunu açır.

İngiltərədə yetkin Maarifçiliyin başlanğıcı Samuel Riçardsonun yaradıcılığı ilə bağlıdır. Samuel Riçardsonun həyatı xüsusi ilə qeyd olunması lazım gələn və ya mühüm əhəmiyyət kəsb edəcək hadisələrlə zəngin deyildi. Derbişirli bir dülgərin oğlu olan Samuel Riçardson məktəbi bitirdikdən sonra Londona gəlib, mətbəələrin birində işə düzəlir. Ömrünün sonuna qədər mətbəəçiliklə məşğul olan Samuel Riçardson sakit və kataklizmlərdən uzaq bir ömür yolu keçərək şagirdlikdən müəssisə sahibinə və nəhayət nəşriyyat gildiyasının rəhbəri səviyyəsinə qədər yüksəlir.

Samuel Riçardson öz yaradıcılığına bir çox tənqidçilərin bir növü rəğbət hissi ilə qeyd etdikləri kimi gənc yaşlarında başlamayıb. Yazıçı “Pamela; or, Virtue Rewarded” adlı romanını yazmağa başlayarkən yaşı artıq əllini ötmüşdü. Kitabın iki cildəndən ibarət olan birinci hissəsi 1740-cı ildə nəşr olunur, həmçinin iki cildəndən ibarət olan ikinci hissəsi isə bir ildən sonra işıq üzü görür. Romanın süjeti mərhum sahibəsi və himayədarının oğlu cənab B. tərəfindən iffətinə qəsd edilən gənc Pamela Endryusun tərbiyəvi hekayəsidir; rəzil məqsədinə çatmaq üçün yalandan, böhtandan, hədə-qorxudan və rüşvətdən istifadə etməkdən çəkinməyən mülkədar, nəhayət, Pamelanın əxlaqi saflığı, ağılı və mülayimliyi qarşısında o qədər ovsunlanır ki, sinfi maneələri göz ardı edərək qulluqçusuna qanuni arvadı olmağı təklif edir.

Roman əsasən Pamelanın valideynlərinə yazdığı məktublar əsasında tərtib olunmuşdur. Məktublarlar formasında yazılmış roman müəllifə qəhrəmanın mənəvi dünyasını, gənc mülkədarla münasibətlərinin ən çətin dövrlərini dərin psixoloji əminliklə açmağa imkan verir. Süjet toqquşmasının psixoloji və sosial-etik aspektləri bir-biri ilə sıx şəkildə çulğışırlar: Pamela və cənab B. müxtəlif sosial təbəqələrin nümayəndələri və əks mənəvi prinsiplərin daşıyıcıları kimi bir-biri ilə qarşı-qarşıya gəlirlər. Romanda “el adəti” məziyyətlər aristokratik təqdimatlarla müqayisədə üstünlük təşkil edir.

Buna baxmayaraq zadəgan soyluların azgınlığını və özbaşınalığını pisləyən, xalq içərisindən çıxan qızın yüksək mənəvi keyfiyyətlərini uca tutan “Pamela; or, Virtue Rewarded” əsərinin müəllifi müasir cəmiyyətin kasta əxlaqına müdaxilə etmək istəmir. İnsanlar arasındakı bərabərlik ideyasını qəbul etməyən müəllif “ictimai fərqlərə, ümumən, hörmət edilməlidir” fikrini qəhrəmanın dili ilə bir daha təsdiqləyir.

Samuel Riçardsonun Pamelanın dili ilə bəyan etdiyi bərabərlik təbliği onun irəli sürdüüyü azadlıq ideali və şəxsiyyətin ruhən müstəqil olması düşüncəsinin təsirlilik dərəcəsini xeyli azaltmış olur. Bu təsir Pamelanın mülkün əzmkar və dindar sahibəsi kimi təsvir olunduğu romanın ikinci hissəsində daha aydın nəzərə çarpır.

Romanın ikinci hissəsi nəşr olunanda qəhrəmanın xarakterinin düşüncələrində dərin iz buraxdığı oxucular Pamelanın məktublarındakı bu uyğunsuzluqlardan xeyli mütəəssir olmuşlar. Yazılma səbəbi haqqında dəqiq məlumatımız olmayan Henri Fildinqin “An Apology for the Life of Mrs. Shamela Andrews” əsərində yazıçı Samuel Riçardsonun qəhrəmanı Pamelaaya zidd mövqə tutan həciv xarakterli Şamela surətini yaradaraq müqayisəyə gəlməz fırıldaqçı və uzaqgörənliyi olmayan zəngin aristokrati aldadıb onunla evlənməyə cəhd edən qadın obrazı yaratmışdı. Qəhrəmanın adı olan Şamelanın dilimizdə “qüsur, eyib, bihəya” anlamları verən ingiliscə “shame” sözü ilə eyni köklü olmasını qeyd etmək yerinə düşər. Uzun illər boyu Samuel Riçardsonla Henri Fildinq arasında davam edən ədəbi polemikanın başlamasına səbəb olan “The History of the Adventures of Joseph Andrews and his Friend, Mr. Abraham Adams” əsərinin səhifələrində də Pamelaaya rəqib olan mülkədarın təkəbbürlü və bədaxsiyyət arvadı Şamela ilə rastlaşırq.

Samuel Riçardsonun ilk kitabının ədəbiyyatın sonrakı inkişafına verdiyi tövhəni qiymətləndirmək üçün münasib ifadələrin tapılması sözün əsl mənasında çətinlik törədir. “Pamela; or, Virtue Rewarded” əsərinin müəllifi gündəlik, zahirən diqqət çəkməyən hadisələrdə nə qədər poetika və dramatizmin olduğunu, kasıb kəndli qızı olan təvazökar xidmətçinin yaşantılarında da nə qədər nəciblik və dərinlik gizləndiyini göstərə bilmişdir. Romanın bütün bədii quruluşu ilə zəif uzlaşan

---

47 “Naxçıvan” Universiteti. Xarici Dillər kafedrasının baş müəllimi. e-mail: ismetceferova6@gmail.com

ictimai iyerarxiyanın qanuniliyi haqqında yazıçının mühafizəkar və didaktik mülahizələrinin əksinə olaraq XVIII əsr demokrati fikri "Pamela; or, Virtue Rewarded" əsərinin ruhundakı sosial bərabərlik dərşini qəbul etdi.

Məlumdur ki, İntibah dövründə çapın yaranması kitab biliyinin yayılmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Oxucu kütləsinin genişlənməsində savadlılıq səviyyəsinin yüksəlməsinin də mühüm rolu olmuşdur. Kommersiya uğuru axtarışında olan naşirlər və yazıçılar oxucunun diqqət mərkəzində olmağa çalışırdılar. Artıq oxucu istər naşir istərsə də yazıçı üçün rəyi diqqətdən kənar qalmamalı olan ünsiyyət tərəfdaşı kimi qəbul olunmağa başlayır.

Əgər XVI əsrdə çap olunmuş kitabların alıcıları daha çox orta təbəqənin nümayəndələri ilə məhdudlaşdırsa, XVIII əsrdə oxucu kütləsinin böyük qismini təşkil edən qadınların hesabına kitab alıcılarının dairəsi xeyli genişləndi. Eyni zamanda, müəlliflərin potensial oxucunu inqiyaya salmaq və ya maraqlandırmaq istəyi roman mətnlərində çox vaxt öz əksini tapırdı.

Çox vaxt yazıçılar məşhur müəlliflərin populyar əsərləri ilə öz yaradıcılıqları arasında hər hansı bir səviyyədə əlaqənin olmasını göstərməyə cəhd edirdilər. Bu cür bədii "kəşflər" arasında heç də az olmayan ehtimalla uğurla nəticələnən, potensial oxucu ilə yaradıcı dialoq qurmaq cəhdləri mühüm yer tutur. Əvvəlki dövrlərdə olduğu kimi maarifçilik dövründə də yazıçılar tərəfindən oxucu qiymətləndirməsinə böyük əhəmiyyət verilmişdi. Onların əsərlərində çox vaxt naşirlərin hər cür ön sözlərinə, şərhlərə, məşhur mətnlərə iqtibas edici istinadlara yer verilməsi aydın görünür. Marifçilik dövründə Avropanın müxtəlif ölkələrindəki görkəmli yazıçıların qazandıqları uğur səviyyəsi çox fərqli olmasa da bu uğurları əldə etmək üçün istifadə etdikləri ədəbi fəndlər xeyli fərqlənirdi.

Samuel Riçardsonun Pamela haqqında yazdığı ilk romanında bu ədəbi fəndlərdən olan izah oyunu, məsləhət oyunu kimi fəndlərdən sanki bütün imkanları tükəndirəcək dərəcədə son həddə istifadə edilir. O, əsərinə əvvəlcədən müəyyən həcm verərək onun üzərində bəzi dramatikləşdirmə fəndlərindən istifadə edir: kiçik həcmdə olan Pamelanın məktubuna geniş ön söz yazır, sonra isə əlyazma şəklində olan bir anonim məktubdan istifadə edərək Pamelanın məktublarına nəşriyyatın da qəbul edəcəyi bir münasibət bildirir. Beləliklə, Samuel Riçardson romanının oxucu kütləsi arasında necə qarşılanaçağını sanki əvvəlcədən təxmin etmiş olur. Məsələn "Dear Sir, I have had inexpressible Pleasure in the Perusal of your Pamela. It intirely answers the Character you give of it in your Preface." [2, s.23] - Hörmətli cənab, Pamelanı oxumaqdan ifadə olunmaz həzz aldım. Ön sözünüzə verdiyiniz xarakterə tamamilə cavab verir. – sitatı buna bariz nümunədir.

Əsərin müvəffəqiyyəti ölçüyə gəlməz idi. Yazıçılar və ictimai xadimlər, hörmətli burjua nümayəndələri və kübar xanımlar, keşişlər və adi insanlar əsəri böyük şövqlə oxuyurdular. Yazıldığı vaxtdan keçən bir il ərzində əsər beş dəfə nəşr olundu və qısa müddətdə bütün Avropa ədəbi mühitini fəth etdi.

Məlum məsələdir ki, sənət əsərlərinin reputasiyası, taleyi tədricən formalaşır. "Pamela; or, Virtue Rewarded" romanı nəşr olunan zaman müxtəlif oxucular tərəfindən fərqli qarşılandı. Beləliklə, S. Riçardsonun müasiri ingilis tərcüməçi və şairi Naytli Çetvuda görə, İngiltərədə bütün kitablar bir yerdə yanısı olsa elə etmək lazımdır ki "Pamela; or, Virtue Rewarded" İncilin yanında qorunub saxlanmış olsun. [3, s.59]

Eyni zamanda Londonun məşhur din xadimlərindən olan doktor Slokok Pamelanın birbaşa kilsənin minbərdən oxunmasını tövsiyə etdi. [4, s.18 ] Anlaşılması qəribə olsada, Fransada Samuel Riçardsonun bu romanın tərcüməsi 1900-cü ilə qədər qadağan olunmuş kitablar siyahısında qaldı. [5, s.21]

1740-cı ilin noyabrında populyar tarixçinin üçüncü nəşrindən sonra 1741-ci ildə bir-birinin ardınca ortaya çıxan bir sıra parodiyalar "Pamela; or, Virtue Rewarded" əsərinin nə qədər populyar olmasının özünəməxsus əks sədasıdır. Henri Fildinqdən başqa "Pamela; or, Virtue Rewarded" əsərinə parodiya yazan, adlarının və yazdığı əsərlərin adlarını qeyd etməyə xüsusi lüzum görmədiyimiz bir çox müəlliflər Samuel Riçardsonun əsərinin sujetinə diaqonal zidd şəkildə yanaşaraq yüksək əxlaqı qızın onu aldatmağa çalışan sahibi ilə qarşıdurmasını canlandırmışlar.

Samuel Riçardsonun ikinci romanı olan "Clarissa: Or the History of a Young Lady" daha böyük uğur qazandı. Samuel Riçardsonun yaratdığı əsərləri məzmun dərinliyi, psixologizm və dramatik güc baxımından sıralandıqda bu sırada ilk yeri qazanan "Clarissa: Or the History of a Young Lady" romanıdır. Orta səviyyəli oxucu belə "Pamela; or, Virtue Rewarded" romanını yazandan keçən səkkiz il müddətində Samuel Riçardsonun bir yazıçı kimi necə formalaşdığının və yazı üslubunu nə qədər kamilləşdirdiyinin şahidi olur. Bu inkişaf "Pamela; or, Virtue Rewarded" romanı ilə "Clarissa: Or the History of a Young Lady" romanın yazı üslublarını müqayisə etdikdə daha aydın nəzərə çarpır. "Clarissa: Or the History of a Young Lady" əsərində qəhrəmanın ətrafında cərəyan edən hadisələr "Pamela; or, Virtue Rewarded" romanında olduğu kimi təkcə onun öz məktublarından deyil, həm də öz xarakteri, hadisələrə öz baxış bucağı, özünəməxsus yazı üslubu olan qohumlarının, dostlarının və tanışlarının məktublarından istifadə etməklə qəhrəmanın daha mükəmməl portretini yaratmaqla yanaşı özünün epistoluar texnikasını zənginləşdirmiş və romanın strukturunu isə xeyli mürəkkəbləşdirmiş olur.

Varlı ailənin qızı olan Klarissa atasının iradəsinin ziddinə olaraq nifrət etdiyi xəsis Soamsla evlənməkdən qəti şəkildə imtina edir. Klarissanın babasından aldığı miras qardaşı və bacısında ona qarşı gizli qısqançlıq hissi oyatmaqla, aşkar nəzərə çarpmayan ailə daxili münaqişələrin kövrüklənməsinə səbəb olur. Münaqişənin səbəbini müəyyən etməyə ehtiyac yoxdur. Klarissanın bir neçə məktubunda təkrarlanan "...the love of money be the root of all evil" ifadəsi bütün pisliliklərin kökünün pul sevgisi olmasını bir daha təsdiqləyir. [6, s.211]

Ailənin zülmündən ümitsizliyə qapılan Klarissa evdən qaçmaqla öz taleyini cazibədar zadəgan Robert Lovlasla həvalə etmək qərarına gəlir. Robert Lovlas Klarissanın məramına adekvat münasibət göstərməyərək onun etibarından sui-istifadə edir və yuxu dərmanı istifadə etməklə ona qarşı zorakılığa əl atır.

Nümunəvi olan hər hansı ideologiya və ya adət -ənənəyə söykənməyən əxlaqı və əsl-nəsəbli qohum-əqrəbasının təkidləri ona qanuni nikahı münasib hesab edir. Lakin Klarissa hissələrinin ona günah sayılacaq əməlləri icra etməklə ölüm arasında

seçim etmək məcburiyyətində qaldığından ikinciyə üstünlük verir və bununla da oxucunun düşüncəsində mənəvi cəhətdən qalib gəlmiş kimi qalır. Əxlaq normalarına sığmayan əməllərinin yaratdığı vicdan əzabının rahatlıq vermədiyi Lovlas İngiltərəni tərk edir və tezliklə Klarissanın əmisi oğlunun əli ilə dueldə ölür.

Samuel Riçardsonun 1753-cü ildə nəşr olunan yeddi cildlik “The History of Sir Charles Grandison” romanının qəhrəmanı bir növü Lovlasa antitez, eyni zamanda yüksək mənəviyyatlı və təqlid ediləsi mümkün olan “yaxşı insan” nümunəsi kimi düşünülmüşdür. S. Riçardson “The History of Sir Charles Grandison” romanında nümunəvi kişi obrazı yaradaraq, puritan mentaliteti hüduqlarından kənara çıxır, ümummillə əxlaqi ənənəyə söykənən istiqamət götürür.

S. Riçardsonun son romanı “The History of Sir Charles Grandison”, “Pamela; or, Virtue Rewarded” və “Clarissa: Or the History of a Young Lady” romanlarından fərqli olaraq, iki mərkəzi personaj arasında kəskin dramatik konflikt üzərində qurulmayıb, bütöv bir sosial mühitin, problemləri və taleləri eyni dərəcədə oxucuları da maraqlandıran kifayət qədər böyük personajlar dairəsinin həyatının təsviri üzərində qurulub. Konfliktlər dramatik kəskinliyini itirərək mənəvi-psixoloji baxımdan daha rəngarəng və daha çox mənəçalarlı olurlar. Baş qəhrəman obrazı centlmenin yeni sosial idealını təcəssüm etdirməli idi və onu yaradarkən yazıçı özünün müasirləri olan filosof və ilahiyyatçıların əxlaq normalarının sosial effektivliyinə köklənmə ilə bağlı fikirlərini rəhbər tutdu. [7, s.296] S. Riçardsonun son romanında şəxsiyyətin yeni klassisist anlayışının irəli sürdüyü həyat yaradan proses kimi əxlaqi başlanğıcın təsiri altında personajların təkmilləşməsi prosesi diqqətə layiqdir. İndi S. Riçardson əmindir ki, məhz bu yol dinin və əxlaqın tələblərinə uyğundur və eyni zamanda insana yer üzündə xoşbəxtlik tapmaq və əbədi həyatda xoşbəxtliyə layiq olmaq üçün maksimum imkan yaradır.

Ser Çarlz Qrandison oxucuya gənclik illərindən öz xarakteri üzərində işləyərək vəzifə borcunun tələblərinin spontan icrasına vərdiş edənədək aqlını kamilləşdirən, duyğularını ucalandıran, hər yerdə aqlın dəlillərini və ədalət anlayışını rəhbər tutmağa cəhd edən ideal qəhrəman kimi təqdim olunur.

Romanın digər qəhrəmanlarının cəlbediciliyi və cazibəsi məhz təbii temperament, ruhun kortəbii, şüursuz hərəkətləri ilə onların can atdıqları mükəmməl şəxsi inkişaf ideali arasındakı uyğunsuzluq və qopma ilə bağlıdır. Məhz bu qopma mənəvi həyatı dinamik şəkildə təsvir etməyə imkan verir və obrazın tutumluluğunu və psixoloji yeknəsəklikdən uzaqlığını müəyyən edir. Yuxarıda qeyd etdiyimiz fikirlərə aydınlıq gətirmək üçün əsərin əsas personajlarını xarakterizə edən qabarıq xüsusiyyətlər haqqında qısaca məlumat vermək məqsədəuyğundur.

Ser Çarlzın aşığı, Çarlzın Avropa səfəri zamanı dostunun bacısı olan zadəgan italyan qadını ilə az qala evləndiyini öyrənməsinə baxmayaraq məftunedici və şən Harriet Bayron hələ də özünü müəyyən öhdəliklərə bağlı hesab edir; Ser Çarlzın bacısı sakit Karolina Çarlz səyahətdə olub ailənin sərvətini israf edərkən, qızlarını qapalı saxlayan, Karolinaya cəhiz verməkdən imtina edən atasının zülmünə həlimliklə dözür və nişanlısının evindən imtina edir; Atasının bacısına qarşı olan rəftarını görəndə dikbaş və ekstravaqant xarakterli kiçik Şarlotta Anderson adlı bir kapitanla gizli yazışmalara başlayır və onun razılığı olmadan evlənməyəcəyinə söz verərkən qərribə də olsa müəyyən edir ki, məktublar kapitanın əvəzindən daha savadlı və daha nəcib bir şəxs tərəfindən yazılır; Ser Çarlzın əmisi Lord M. hər gün məşuqəsi ilə savaşıb –söyüşsə də müəyyən məbləğ ödəniş etmək məcburiyyəti üzündən və puluna heyfi gəldiyindən ondan ayrılı bilmir; nəcib Klementina della Porreta başqa dinə sitayiş edən bir insana olan bədbəxt sevgisi ilə mübarizə edərkən az qala aqlını itirmək həddinə gəlib çatır. Bu və ya romanın digər koloritli personajları zaman- zaman oxucunun diqqətini gah komik, gah da tragik problemləri ilə cəlb etsə də sonda hər şey baş qəhrəmanın sayəsində uğurla yekunlaşır.

Yuxarıda qeyd etdiyimiz fikirləri yekunlaşdırarkən belə qənaətə gəlmək mümkündür ki, Samuel Riçardsonun romanlarının dünyası həm sosial, həm də məkan baxımından məhduddur. Fərdin mənəvi həyatının bütün mürəkkəbliyi və zənginliyi ilə yaxından öyrənilməsi, əlçatmaz səviyyədə dayanan H. Fieldinq və T. Smolletin həll etməyə çalışdığı digər daha geniş əxlaqi, fəlsəfi və sosial problemləri Samuel Riçardson dar varlıq sferasına, orada hökmranlıq edən iman, əxlaq və vicdan ideyalarına müstəsna diqqət yetirməklə onların vasitəsilə dünyanın əsas xüsusiyyətlərini və qanunauyğunluqlarını “Pamela; or, Virtue Rewarded”, “Clarissa: Or the History of a Young Lady” və romanı “The History of Sir Charles Grandison” qəhrəmanları arasında intim münasibətlərin kiçik dünyasında əks etdirməyə çalışır.

#### Ədəbiyyat

1. Kinkead-Weekes M, "Defoe and Richardson - Novelists of the City," in Dryden to Johnson, ed. Roger Lonsdale (London: Barrie & Jenkins, 1971), 240-241.
2. Richardson S. Pamela. Fielding H. Shamela. – N.Y., Scarborough, Ontario, Lnd., 1980. – P.23.
3. Dobson A. Samuel Richardson. (1902) – June 2, 2008 – P.59.
4. Brophy E.B. Samuel Richardson. (Twayne's English Authors Series) – Boston (Mass.), 1987. – P.18.
5. Skilton D. The English Novel: Defoe to the Victorians. – July 1, 1977 – P.21.
6. Richardson S. Clarissa, Or, the History of a Young Lady, by the Editor of Pamela. Richardson. - August 19, 2017 (Volume 1, letter 32) P.211
7. Gordon I.R.F. A Preface to Pope. Routledge, 2017. 296 p.

Açar sözlər: Samuel Riçardson, epistolary roman, “Pamela”, “Clarissa”, fəzilət, qadın psixologiyası

Key words: Samuel Richardson, epistolary novel, “Pamela”, “Clarissa”, virtue, women psychology

Ключевые слова: Сэмюэл Ричардсон, эпистолярный роман, «Памела», «Кларисса», добродетель, женская психология

### Samuel Riçardson ingilis sentimentalist nəsrinin banisi kimi

#### Xülasə

Qərbi Avropa ədəbiyyatında sentimentalizm XVIII əsrdə yaranmış ədəbi cərəyandır. Bu cərəyan ən dolğun ifadəsini İngiltərədə, S.Riçardson, L.Sternin romanlarında tapmışdır. Samuel Riçardson XVIII əsrin ən məşhur ingilis romançılarından biridir və onun əsərləri Britaniyada və hətta Avropada ədəbi dairələrə də təsir göstərmişdir. S. Riçardsonun insan,

xüsusən də qadın psixologiyasını bilməsi və adi insanların emosional problemlərindən xəbərdar olması onun romanlarını çox oxunaqlı edib. S. Riçardson hamı tərəfindən epistoliar romanın ixtiraçısı hesab olunur. Məşhur epistoliar romançı kimi o, üç məşhur epistoliar roman yazmışdır: “Pamela; or, Virtue Rewarded”, “Clarissa: Or the History of a Young Lady” and “The History of Sir Charles Grandison”. Üç əsərindən biri olan “Clarissa: Or the History of a Young Lady” ümumiyyətlə tənqidçilər tərəfindən ən yüksək qiymətləndirilir. Onun uzun və mahiyyətə didaktik olan əsərləri L.Sterne və ya D. Defo kimi romançıların zamansızlığına malik deyil.

### **Samuel Richardson as the founder of English sentimentalist prose**

#### **Summary**

Sentimentalism in Western European literature is a literary trend that emerged in the 18th century. This trend received its most complete expression in England, in the novels of S. Richardson, L. Sterne. Samuel Richardson is one of the most famous English novelists in the 18th century, and his works has also impacted literary circles in Britain and even in Europe. S. Richardson’s knowledge of human, particularly female psychology and his awareness of the emotional problems of common people made his novels highly readable. S. Richardson is widely considered to be the inventor of the epistolary novel. As a famous epistolary novelist, he wrote three famous epistolary novels: “Pamela; or, Virtue Rewarded”, “Clarissa: Or the History of a Young Lady” and “The History of Sir Charles Grandison”. Of the three, “Clarissa: Or the History of a Young Lady” has generally been the most highly regarded by critics. His works, long and often didactic, do not possess the timelessness of such novelists as L.Sterne or D. Defoe.

### **Сэмюэл Ричардсон как основоположник английской сентиментальной прозы**

#### **Резюме**

Сентиментализм в западноевропейской литературе — литературное течение, возникшее в 18 в. Наиболее полное выражение это направление получило в Англии, в романах С. Ричардсона, Л. Стерна. Сэмюэл Ричардсон — один из самых известных английских писателей 18 века, и его произведения также оказали влияние на литературные круги Великобритании и даже Европы. Знание С. Ричардсоном человеческой, особенно женской психологии, его понимание эмоциональных проблем простых людей сделали его романы очень читабельными. С. Ричардсон широко известен как изобретатель эпистолярного романа. Как известный эпистолярный писатель, он написал три знаменитых эпистолярных романа: «Памела; или «Награда за добродетель», «Кларисса: или история молодой леди» и «История сэра Чарльза Грандисона». Из этих трех «Кларисса, или история молодой леди» вообще была наиболее высоко оценена критиками. Его произведения, длинные и часто дидактические, не обладают вневременностью таких романистов, как Л.Стерн или Д.Дефо.

RƏYÇİ: dos. S.Abbasova

**TÜRK XALQLARI ƏDƏBİYYATINDA TÜRK DİLİ UĞRUNDA MÜBARİZƏ**

Hər bir etnosun tarixi onun öz mövcudluğunu və varlığını qoruyub saxlamaq uğrunda amansız mübarizələrdə keçir. Bütün hallarda etnoslar yalnız fiziki deyil, həm də varlığını qorumaq uğrunda mübarizə aparır. Mübarizə vasitələri arasında etnik özünəməxsusluğu təşkil edən faktorlar, o cümlədən ədəbiyyat və mədəniyyət faktoru mühüm əhəmiyyət kəsb edir.

Məlumdur ki, türk etnosu başqa etnosun içində ərimədən öz adət və ənənələrini qoruyub saxlamaqla islam dinini qəbul etdi. İslamdan öncə müxtəlif dinlər türklər arasında yaygın bir halda idi. İslam ordularıyla təmas girmədən öncə türklər zərdüş, buddist, manixəizm və qismən xristian dinində idilər. İslam istilasından sonra bir çox oğuz boyları dinlərini dəyişdirərək müsəlman oldular. Hicrətin IV yüzilliyindən sonra türk dünyası tamamilə islam təsiri altına girdi və islamlaşdı. Türklər öz adətlərini islamiyyətdən sonra belə eynən mühafizə etdilər. Öz inanclarına islami bir rəng verdilər və onun pərdəsinə büründülər. Bu arada islam dünyasında ən çox gözə çarpan təsəvvüf hərəkatı idi (6,3).

İslam dininin yaranması yalnız dünyanın siyasi-dini mənzərəsini dəyişdirmədi, eyni zamanda bir çox xalqların, o cümlədən türk xalqlarının inkişafının sonrakı mərhələsinə, etnik-milləti mövcudluğuna, müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyətinə, həyat və düşüncə tərzinə, mentalitetinə və s. xüsusi təsir göstərdi. İslam dini yaranandan sonra bir sıra xalqlar kimi, əksər türk xalqları da islami etiqadı, dini inancları seçdilər. İlk mərhələdə necə yayılmasından asılı olmayaraq, sonradan islam türk etnosu üçün yalnız imana çevrilmədi, eyni zamanda etnik-milləti özünəməxsusluqların vacib atributlarından biri oldu və təbii ki, etnik-milləti ədəbiyyat və mədəniyyət inkişafında islami dəyərlərə daha çox istinad etməyə başladı.

Dünyanın müxtəlif yerlərində yüzillərdən bəri öz mədəniyyətləri və ənənələriylə yaşayan müxtəlif mədəni millətlər islamiyyətə girincə, islamiyyətin də onlara təsir etməsi labüd idi. Müsəlmanlar arasında təsəvvüf cərəyanı yaranıb yayıldıqdan sonra bunun ədəbiyyata təsir göstərməməsi mümkün deyildi. Belə bir zamanda türk sufiliyi XI-XII əsrlərdə təşəkkül tapdı və onun ən görkəmli nümayəndəsi Türkünstanın Sayram şəhərində göz açmış Əhməd Yəsəvi oldu. İslam dəyərlərini türk mədəniyyəti dəyərləri ilə birləşdirərək türkçülüyə xidmət etmiş Əhməd Yəsəvi ilk türk sufi şairi, türk sufi ədəbiyyatının yaradıcılarından biridir. Yəsəvinin sufi ideyalarını türk dilində yazmasının etnik və ictimai-siyasi baxımdan tarixi əhəmiyyəti böyükdür. O, ilk türk sufi təriqətinin də əsasını qoydu, islam kontekstində türkün yolunu (təriqət yolunu) müəyyən etdi. Beləliklə, sufilik türklər yaşayan bütün ərazilərə yayıldı.

Ə.Yəsəvi öz hikmətlərini türkcə söyləməklə türkcəni daha yüksəkliklərə qaldırmağa çalışmışdır. Fars dilini bilməsinə baxmayaraq, türk dilinə üstünlük vermiş, farscanın meydan aldığı dövrdə türkcənin imkanlarını yüksək qiymətləndirmişdir. Onun "Divani-hikmət" əsəri bütün türk ədəbiyyatında yeni bir "təsəvvüfi xalq şeiri" dövrü açmışdır. Hikmətlərində iki əsas element nəzərə çarpır: islam, yəni dini-sufiyənə məzmun və milli, yəni əski xalq ədəbiyyatından alınan forma. Ə.Yəsəvi mənzumələrinin çoxunu xalq arasında çox sevilən və xalq ədəbiyyatında daha çox işlədilən 7 və 12 hecalı şeir şəklində yazmışdır. Ə.Yəsəvi gözəl türkcəsi və könüldən gələn ifadələriylə ondan sonra gələn təsəvvüf şairlərinə nümunə oldu. Ə.Yəsəvinin hikmətlərinin təsiriylə türkcə şeirlər yazmağa başladılar. Hikmətlərində başdan-başa kamil insan məsələsi və təsəvvüf cərəyanı daxilində insanın mənəvi cəhətdən pillə-pillə kamilləşməsinin təbliği "Divani-hikmət"i təsəvvüf ədəbiyyatının öyrənilməsində müstəsna qaynaqlardan birinə çevirmişdir.

Ə.Yəsəvinin qurduğu ilk türk sufi təriqəti- yəsəviyyə özündən sonra gələn digər təriqətlərə də meydan açmış, bektəşiyyə, heydəriyyə, nəqşbəndiyyə və s. kimi təriqətlərin yaranmasına rəvac vermişdir. Ə.Yəsəvinin sufilik mərhələlərinin izah olunduğu "Fəqrnamə" risaləsi yəsəviyyə qaydalarının məcmusudur.

Ə.Yəsəvinin əsərləri islami və fəlsəfi dəyərlər baxımından mühüm əhəmiyyət kəsb edir. Təsəvvüf tarixində əsərləri və irfani həyatı ilə böyük maraq doğurmuş Yəsəvi dünya təsəvvüf tarixində çox böyük iz qoymuşdur.

Türklər islam dinini qəbul etdikdən sonra əzəmətli islam dövlətləri təşkil etmişlər. İslam dinini ilk dəfə qəbul edən Orta Asiyada Qaraxanilər dövləti olmuşdur. Qaraxanilər islam dinini qəbul etməklə yanaşı, türk adət və ənənələrinə də bağlı qalıb, ilk islami türk mədəniyyəti əsərlərinin yaranmasına yardım etdilər. Onların zamanında "Qutadqu-bilik" (Yusif Balasaqunlu) və "Divanü-lügət-it-türk" (Mahmud Kaşğarlı) əsərləri yaranmışdır.

Türk ziyalıları islam dininə deyil, islam dini pərdəsi altında türk etnosunun ərəbləşdirilməsi və ya farslaşdırılması siyasətinə qarşı qələmlə və sözlə mübarizə aparmışlar. Bu baxımdan türkçülük tarixində etnik varlığın qoruyucusu kimi M.Kaşğarlının həyatı və elmi fəaliyyəti böyük örnekdir.

M.Kaşğarlı ilk dəfə olaraq türk tayfalarının və xalqlarının adlarını, türk dünyasının xəritəsini, türk folklorunun, şairlərinin, nəsr nümunələrinin, atalar sözlərinin, türk dilləri arasında müqayisəli təhlilini, türk dillərinin qrammatikasını izah edir. Möhtəşəm türk dövlətlərinin hakimiyyəti zamanında türk dilinin öyrənilməsinin vacibliyini əsaslandırmağı bacarır: "Türklərin oxlarından qoruna bilmək üçün onların yolunu tutmaq hər bir ağıllı adama layiq və münasibdir. Dərdini söyləmək və türklərin könülünü fəth etmək üçün onların dilində danışmaqdan başqa yol yoxdur" (3; Ic.,54).

M.Kaşğarlı "Divanü-lügət-it-türk" əsərinin əvvəlində bu fundamental əsərin yazılmasının əsas səbəbləri, ərəblərə türk dilini öyrətmək cəhdinin səbəbləri barədə məlumat verir, ərəblərə türk dilini öyrətməli məqsədini gerçəkləşdirmək naminə Məhəmməd peyğəmbərə istinad edir: "And içərək deyirəm ki, mən bunu Buxaranın mötəbər imamlarının birindən və nişapurlu başqa bir imamdan şəxsən eşitmişəm. Onlar ikisi də sənəd-sübutla bildirirdi ki, peyğəmbərimiz qiyamətin

ələmətlərini, axır zamanın fitnə-fəsadlarını və oğuz türklərinin ortaya çıxacağını söylədiyi vaxt “Türk dilini öyrənin, çünki onlar üçün uzun sürəcək hökmranlıq vardır” deyərək buyurmuşdur. Vəbalı söyləyənlərin boynuna, bu hədis doğru isə, türk dilini öyrənmək çox vacib işdir, əgər bu söz doğru deyilsə, o zaman türk dilini öyrənməyi ağıl əmr edir” (3; İc., 55).

M.Kaşğarının “Divani-lügəti-türk” əsəri etnik varlıq və mövcudluq uğrunda məqsədyönlü və sisteməlik mübarizənin ilk və əvəzsiz nümunələrindən biridir.

Türk xalqları ədəbiyyatında türk dili uğrunda mübarizə ənənəsini qoyanlardan biri də Yusif Balasaqunlu oldu. “Qutadqu bilik” əsəri hansı səbəbdən və hansı zərurətdən yaraandı? Yusif Balasaqunlunun yaşadığı dövrdə fars dili poeziya dili kimi türklər arasında geniş yayılmaqla yanaşı, dövlət işlərində də fars dilinə üstünlük verildi. Türk dili bədii yaradıcılıq, xüsusən poeziya və dövlət quruculuğu sahəsində ardıcıl şəkildə işlənmədiyinə görə passivləşmişdi. Məhz bu dövrdə Y.Balasaqunlunun ədəbi-mədəni, ictimai-siyasi əhəmiyyətinə görə əvəzsiz olan türk dilində “Qutadqu bilik” əsəri meydana çıxdı.

Yusif Balasaqunluya qədər türk müəllifi tərəfindən türk dilində, türklər haqqında, türk dövlətinə aid yazılan başqa əsər bizə məlum deyil. Yusif Balasaqunlu öz əsərində türklərə idarəçiliyə, yaxud xoşbəxtliyə, bilik qazanmağa gedən yolları göstərir.

Y.Balasaqunlu türk dövlətinin ədalət məcəlləsini müəyyənləşdirir, cəmiyyəti idarə qaydalarının əsasları haqqında fikir yürüdür, hökmdarın və dövlət adamlarının özünə də, cəmiyyətə də xeyir gətirə biləcək bilik sahibi olması zərurətini ortalığa atırdı. Dövləti və cəmiyyəti idarə etmək qaydalarını Nizamülmülk də yazmışdı. Onun “Siyasətnamə”si türk hökmdarlarına fars dilində ağıl və hikmət, siyasət öyrədən məşhur əsərdir. Amma türk hökmdarına türk dilində ilk hikmətli kitabı Y.Balasaqunlu vermişdir (2, s. 193).

Əsərin Türk “Şahnamə”si adlandırılması və Ə.Firdovsinin əsəri ilə eyni vəzndə yazılması türk dilinin yaradıcılıq imkanlarını ortaya qoydu. Türk dilinin də “Şahnamə” səviyyəsində, məhz əruz vəznində əsər yaratmağa qadirliyini sübuta yetirdi. Y.Balasaqunlunun türk hökmdarlarına dövləti türk törələri arasında idarə etmələri üçün zəruri prinsipləri türk dilində yazması və əruzunu ilk dəfə türk dilinə tətbiq etməsi və s. türkcülük ideologiyasının formalaşmasında mühüm mərhələ idi.

Ə.Yəsəvi, M. Kaşğarlı, Y.Balasaqunlu irsindəki türkcülük ideologiyasının ifadəsi ənənəsi Y.Əmrə yaradıcılığında davam etdirilir. Sufi şairi Y.Əmrənin sufi əsərlərini türk dilində yazıb yaratması, türk xalq şeiri vəzninin formalarından istifadə etməsi bu ənənənin davamı idi. Orta əsrlərdə bədii yaradıcılıqda sufi ideyaların təbliği etnik-millət marağı və mənafehlərin qorunması siyasətinin tərkib hissəsi idi. Bu dövrdə xüsusilə şair Yunus Əmrə sufi əsərlərini türk dilində yazıb yaratmaqla xalq arasında seçildi.

Əhməd Yəsəvidən sonra ən böyük sufi şairi Yunus Əmrə olmuşdur. Ə.Yəsəvidən sonra türk dünyasında sufi dərviş kimi Yunus Əmrə tanındı. İslamiyyəti qəbul edən türklər arasında ozanların yerini indi dərvişlər tutmuşdu. F.Köprülü sufi dərvişlərini baxşılarla bağlayır: “Xalq şair-müqəşşəsləri, hətta hekayəçiləri sayı biləcəyimiz baxşılardan bir qismi dərvişdir. Onların üzərindən əsrlər keçdikcə, xatirələri daima böyüyərək və əfsanəvi bir şəkildə sonrakı nəsillərə keçir: Osmanlı türkləri arasında altı əsrdən bəri yaşayan Yunus Əmrə ilə, Orta Asiyada və qırğızlar arasında səkkiz əsrdən bəri xatirəsi hörmətlə saxlanan Əhməd Yəsəvi, sonra XIX əsrdə türkmənlər arasında böyük bir şöhrət qazanan Məxmumqulu İslamiyyətdən öncəki əski türk rahib-şairlərinin İslamlaşmış bir şəkildən başqa bir şey deyildir. İslamiyyətdən sonra vücuda gələn təsəvvüfi şeir, xalqa məxsus bir mahiyyətdə və tıpkı əski baxşılardan millət şeirləri şəkildə vücuda gəlmişdir (5, s. 67).

Y.Əmrə böyük irfani məfhum və əqidələrini sadə türk dilində xalqın başa düşəcəyi şəkildə şeir dilində bəyan etmiş və Anadolu təsəvvüf şeirində yeni bir dövr açmışdır. Anadolu türklərindən olan Y.Əmrə şeirlərini xalqın dili ilə demiş və xalqı təmsil etmişdir. Böyük sufi şairi irfani görüşlərini yaymaq üçün sadə, anlaşılqı, həm də canlı xalq ləhcəsində yazması ilə özündən sonrakı şairlərə böyük təsir göstərmişdir.

M. Kaşğari və Y.Balasaqunlu ənənələrini daha sonra Əlişir Nəvai (1441-1501) davam etdirdi. Bu sahədə ən böyük xidməti Ə.Nəvainin ilk dəfə türk dilində “Xəmsə” yaratması oldu. Bununla da türk təfəkkürünün və türk dilinin “Xəmsə” kimi möhtəşəm sənət nümunəsi yaratmağa qadirliyini bir daha sübuta yetirdi. O, türk dilinin gücünün “Xəmsə” zirvəsini də fəth etməyə qadirliyini sübuta yetirdi, amma bununla kifayətlənmədi; bunun təsdiqini elmi əsəri ilə tamamladı: “Mühakimətül-lügəteyn”. Onun “Mühakimətül-lügəteyn” əsəri türkcülüynün proqram əsəri idi. Əsərdə fars xalqını və dilini qətiyyənlə aşağılamadan şairin iki dilin müqayisəsi ilə istənilən mətləbin, problemin və fikrin poetik ifadəsində türk dilinin imkanının fars dilindən daha geniş olması elmi cəhətdən əsaslandırılır. 1499-cu ildə yazdığı bu əsərlə fars dilini yüksək dil hesab edənlərə qarşı çıxır. Nəvai hər iki dilin bilicisi kimi türk dilinin üstünlüyünü, zənginliyini onunla əsaslandırır ki, “türk sözlərini yaradanlar çox incə çalarları nəzərdə tutmuşlar”, “çünki türk sözlərini yaradanlar uzun zamanlardan bəri öz nitqlərini daima kamilləşdirmiş və xüsusi anlayışların ifadəsi üçün elə sözlər yaratmışlar ki, bunları təcrübəli adam izah etməsə başa düşmək olmaz” (4, s. 52).

Şairin sufi şeirlərinin böyük qismini türk dilində yazması Ə.Yəsəvi və Y.Əmrə ənənəsinin davamı demək idi.

Türkmən ədəbiyyatında millət ideologiyasının daşıyıcısı Məxmumqulu Fəraqi (1733-1798) idi. Etnik şüurun bazasında millət şüur Məxmumqulu yaradıcılığında xüsusi anlam qazandı. Türkmən anlayışı onun poeziyasında türk məfhumuna qarşı qoyulmadan ön plana keçirildi.

Məxmumqulu Türküstanda Əhməd Yəsəvinin təmsilçisidir, -deyə bilərik. Onun şeirlərində Yunus Əmrə təsirinə baxılsa, XVIII yüzillikdə Türkmənstanda yaşayan Ə.Yəsəvi və Y.Əmrənin ardıcılardan olduğu görünür.

Türkmən birliyi məsələsi vətənpərvər bir şair və ziyalı kimi Məxmumqulunu daim narahat etmiş və düşündürmüşdür. Şairin yaşadığı mürəkkəb və keşməkeşli dövərdə boylar arasında birlik məsələsi çox aktual idi. Nadir şahın Orta Asiya,

Əfqanıstan və Hindistana səfərləri, bölgənin özündə özbəklərin taxt qovğaları, başqırdların, kalmıqların bu olaylara müdaxiləsi, türkmənlərin pərakəndəliyi, bir-birlərinə dəstəkdən daha ziyadə köstək olmaları, çəkişmələri böyük xaos yaradır, rusların Orta Asiyaya hərbi yürüşləri vəziyyəti daha da gərginləşdirirdi. Bütün bunları ürək ağrısı ilə müşahidə edən Məxdumqulu türkmənləri vahid siyasi yelpazədə birləşdirməyin tərəfdarı kimi çıxış etmiş, bunun qeyri-mümkün olduğunu gördükdə öz sənəti ilə qardaş boylar arasında mənəvi birlik yaratmağa çalışmışdır (1, s. 147).

Türk xalqları tarix səhnəsində üzərinə düşən çətin işlərin öhdəsindən gəlmişlər. Onların varisləri olan müasir türk dövlətləri dünya ölkələri içərisində söz sahibi olmaq imkanına malikdirlər. Türk xalqları müasir dövrdə də türklüyün qüruruna sığınaraq öz milli varlıqlarını böyük əzm və iradə ilə bütün sahələrdə, eləcə də ədəbiyyatda təzahür etdirməkdədirlər. Bu iradənin arxasında ulu babalarımızın böyük məhəbbətlə qoruduqları milli və mənəvi dəyərlər durur.

#### Ədəbiyyat

1. Əskər R. Türk xalqları ədəbiyyatı öçerkləri. Bakı: MBM, 2011, 320s.

2. Xəlilov P. Türk xalqları və şərq slavyanların ədəbiyyatı. Bakı: Maarif, 1994, 432s.

3. Kaşğari M. Divanı-lügət-it-türk: 4 cildə. (tərcümə edən: R. Əskər). Bakı: Ozan, I c.-2006, 512 s., II c.-2006, 400 s., III c.-2006, 400 s., IV c.-2006, 752 s.

4. Nəvai Ə. Mühakimətül-lügətəyn. Bakı: Yurd, 1999, 64s.

5. Köprülü F. Edebiyat araştımaları. Ankara: Türk tarix kurumu basımevi, 1999, 472s.

6. Tökin F.H. İslam tarikatları. İstanbul: Sıralar matbaası, (yılısız), 48s.

Ключевые слова: этнос, тюркский язык, тюркизм, традиция, борьба

Keywords: ethnos, Turkish language, Turkism, tradition, struggle

### **Борьба за тюркский язык в литературе тюркских народов**

#### **Резюме**

История каждого этноса проходит через непримиримую борьбу за сохранение своего существования и существования. Среди средств борьбы важное значение имеет литературно-культурный фактор.

Караханиды, впервые принявшие ислам, остались приверженными тюркским традициям и создали первые произведения исламской тюркской культуры - «Гутадгу-билик» (Ю. Баласагунлу) и «Дивани-лугатит-тюрк» (М.Кашгари). Они заложили основу традиции борьбы за турецкий язык. Турецкая интеллигенция перьями и словом боролась с политикой арабизации или персизации тюркского этноса под видом ислама, а не ислама. Первый турецкий суфийский поэт, написавший суфийские идеи на турецком языке, А. Есеви, также пытался возвысить турецкий язык. После А.Есевисуфийский поэт Ю.Эмре писал и создавал суфийские произведения на турецком языке как продолжение этой традиции. Традиции М.Кашгари и Ю.Баласагунлу продолжил Алишер Навои. Величайшей заслугой в этой области было создание А.Навои впервые «Хамсы» на турецком языке. В статье также упоминается наследие Махдумгулу, одного из последователей этой традиции, носителя национальной идеологии в туркменской литературе.

### **The struggle for the Turkish language in the literature of the Turkish peoples**

#### **Summary**

The history of each ethnos goes through a relentless struggle to preserve its existence and existence. Among the means of struggle, the literary and cultural factor is important.

The Karakhanids, who converted to Islam for the first time, remained attached to the Turkic traditions and created the first works of Islamic Turkic culture - "Gutadgu-bilik" (Y.Balasagunlu) and "Divani-lugatit-turk" (M.Kashgari). They laid the foundation of the tradition of fighting for the Turkish language. Turkish intellectuals fought with pens and words against the policy of Arabization or Persianization of the Turkic ethnos under the guise of Islam, not Islam. The first Turkish Sufi poet to write Sufi ideas in Turkish, A.Yesevi, also tried to elevate the Turkish language. After A.Yesevi, the Sufi poet Y. Emre wrote and created Sufi works in Turkish as a continuation of this tradition. The traditions of M.Kashgari and Y.Balasagunlu were continued by AlisherNavai. The greatest service in this field was A.Navai's creation of "Khamsa" in Turkish for the first time. The article also mentions the legacy of Makhdumpulu, one of the followers of this tradition, the bearer of national ideology in Turkmen literature.

RƏYÇİ: dos. E.Vəliyeva

**Zeynalova Aygün Nadir qızı<sup>49</sup>**  
**MƏN SÖZ CADUGƏRİYƏM...**

Azərbaycan xalqının böyük mütəfəkkir şairi Nizami Gəncəvi dünya ədəbiyyatının korifeylərindən biridir. Onun yaradıcılıq irsi dünya bədii mədəniyyət xəzinəsini dahiyənə əsərlərlə zənginləşdirmişdir. Nizami “Xəmsə”sinə daxil olan poemalar özündə Şərq poeziyasının ən yüksək nailiyyətlərini, zəngin şifahi xalq ədəbiyyatı ənənələrini cəmləşdirmişdir. Bu poemalar Yaxın və Orta Şərq ədəbiyyatı və incəsənətinin inkişafına böyük təsir göstərmişdir.

Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsinə diqqət və məhəbbətin doqquz yüz ilə yaxın bir tarixi vardır. Bu irs yüksək ümumbəşəri ideyalarla zəngin bir irsdir. Onunla təkcə şairlər, ədəbiyyatçılar deyil, filosoflar, tarixçilər, etnoqraflar və başqa sənət sahibləri də maraqlanmışlar.

Azərbaycan xalqının ədəbi taleyində Nizami Gəncəvi xüsusi yer tutur. Hər bir xalqın görkəmli şair və yazıçıları vardır, Nizami isə bütün bəşəriyyətə məxsus olan dünya şöhrətli bir şairdir. Onun kitabları müxtəlif xalqların dillərinə tərcümə olunub, poemalarının motivləri əsasında bir çox əsərlər yaranmışdır.

Dahi Azərbaycan şairi və mütəfəkkiri olan Nizami Gəncəvi dünya ədəbiyyatına yeni fikirlər, ideyalar gətirmiş, təkrarolunmaz əsərləri ilə şərq poeziyasını forma və məzmunca zənginləşdirmişdir. Onun yaradıcılığı dünya ədəbiyyatı tarixində yeni bir mərhələ, tarixi dövr və müdriklik zirvəsidir.

Yazılı mənbələrdə Nizaminin həyatına dair məlumatlar az olsa da, şairin əsərlərindən onun şəxsiyyəti, mənəvi aləmi haqqında ətraflı məlumat almaq mümkündür. Şair özü də “Xəmsə”sində bir neçə yerdə bildirir ki, oxucu onun əsərlərini oxuyan vaxt “Nizaminin hüsurunu”, mənəvi aləmini “sözların arasında” görə bilər:

“Hər kəs mənə görmək istəsə, canımın məğzini bu qabıqda görə bilər”, “O kəs ki, hər beytdə sənə bir sırr açsın, səndən necə gizli qala bilər!” (“Xosrov və Şirin”) (7, 7)

Nizami Gəncəvi yaradıcılığı çoxşaxəlidir. Onun əsərləri içərisində “Xəmsə”nin xüsusi yeri vardır. Şairin yaradıcılığını araşdırarkən G.Pənah və S.Əhmədli “Azərbaycan ədəbiyyatı məsələləri” kitabında “Xəmsə”yə xüsusi yer ayırmışlar: “Nizaminin Xəmsə”si ümumtürk dünyasının şah əsərlərindəndir. Bu əsərdə dərin fəlsəfi fikirlər, hikmətli ifadələr yaşayır. Fəlsəfi fikir bədii yaradıcılığımızla, söz sənətimizlə sıx bağlı olub. Söz ustalarımızın hikmətləri dildən-dilə keçərək bu gün də öz dəyərini saxlamışdır. Nizami yaradıcılığı Azərbaycan ədəbiyyatına yeni bir nəfəs gətirdi. Onun 5 böyük əsəri özündə birləşdirən “Xəmsə”si ona hələ sağlığında dünya şöhrəti qazandırmışdır. Əminliklə demək olar ki, N.Gəncəvi dünya poeziyasının şedevrlərini yaratmışdı. Oğlu Məhəmmədə şeir yazdığı məsləhət görməyərək yazırdı:

Şeirdən ucalıq umma dünyada,  
Çünki Nizamiylə qurtardı o da.

Deyildiyi kimi, “Xəmsə” 5 poemadan-kitabdan ibarətdir. Yuxarıda qeyd etdiyimiz “Azərbaycan ədəbiyyatı məsələləri” əsərində müəlliflər yazırlar ki, Nizaminin “Xəmsə”si Şərq ədəbiyyatı tarixində bir ilk idi. “Sirlər xəzinəsi” bura daxil olan I kitab idi. Bu poema müxtəlif məzmunlu 20 hekayətdən ibarətdir. Demək olar ki, bunların hamısında xeyirxahlıq etmək, düzgün yolla getmək, zülm etməmək kimi fikirlər qırmızı xətlə keçir. Bu əsərlə o, insanları haqqa, ədalətə çağırır, xeyirxahlığın, düzgünlüyün qələbə çalacağına inandırır, onların ürəyində xoşbəxt olmağa ümid çırağı yandırır, onları heç vaxt zülmə, zalıma baş əyməməyə çağırır. Şairi düşündürən, narahat edən problemlər onun əsərlərində öz əksini tapmışdır. Xüsusilə “Xəmsə”də bu fikri təsdiq edən parçalar çoxdur. Nizami dövrünün ziddiyyətlərinə, yaralarına biganə qalmamışdır. Onu düşündürən, narahat edən ən böyük problemlərdən biri xalq ilə dövlət, varlı ilə kasıb, işçi və müftəxor arasındakı ziddiyyət idi. “Sultan Səncər və qarı” hekayətində zalım padşahı qarının dili ilə ifşa edir:

Ey şah! Dadə çatmasan, olurkən qəlbim kabab,  
Qiyamətin günündə çəkilər səndən hesab.  
Ah, səndə nə ədalət, nə mərhəmət görürəm,  
Mən səndə sonsuz zülüm və əziyyət görürəm.

Rəiyyətə hər zaman kömək etməli padşah,  
Səndən xarlıqdır gələn bizə, ol bundan agah.  
Bir hünər deyil almaq yetimlərin malını,  
Buna mərdlik deməzlər, düşün işin dalını.

“Kərpickəsən kişinin dastanı”nda isə əlinin zəhməti ilə dolanan qocanın zəhmətə xor baxan dikbaş cavana verdiyi cavab çox ibrətamizdir:

Qoca dedi: “Cavansan, belə cahillik etmə!  
Əl çək acı sözlərdən, mənə ağıl öyrətmə!  
Qocalar kərpic kəsər, son günləri yaşayar,  
Əsirlər də hər zaman yük çəkər, yük daşıyar.

Onunçun öyrətdim ki, əlimi bu sənətə,  
Bir gün sənə əl açıb düşməyim xəcalətə.  
Mən bir kəsə deyiləm xəznədən ötrü möhtac,



Əlimin zəhmətilə toxdur gözümlə deyil ac.

“Nuşirəvan və bayquşların söhbəti” hekayətində zalım və bacarıqsız bir hökmdarın ölkəni xaraba qoymağından danışılır. Öz qoşunu ilə ova çıxan padşah xaraba bir kəndə gəlib çıxır. Kəndin xarabalığında iki bayquş ulayırdı. Padşah vəzirdən bu ulamanın hər hansı bir mənə verib-vermədiyini soruşdu. Ağıllı vəzir dedi ki, əgər ibrət almaq istəsən onun mənasını deyərəm:

Boş-boşuna oxumur gördüyünüz bu quşlar,  
Onların arasında bir kəbin söhbəti var...  
Deyir ki: “Biz olmağı sənə qohum artıq,  
Mənə verməsən belə bir neçə xarabalıq”.

O biri quş deyir ki: “Vaz keç, mənə dil tökmə,  
Padşahın zülmünü gör, yetər, qəm-qüssə çəkmə.  
Əgər padşah bu isə, onun sayəsində sən,  
Yüz min belə xaraba kənd alacaqsan məndən.

Bu sözlər padşahı yandırır-yaxdı, elə bil yuxudan oyandı. Fikirləşdi ki, həyətlər toyuq-cücə əvəzinə bayquşlarla doludur. Tanrı mənə bu var-dövləti, mal-mülkü ona görə verib ki, ədalətli olum, pis iş görməyim, xalqın qayğısına qalım, qurub-yaradım. Mən isə bu dünyaya uyaraq qəbiri, qiyaməti unutmuşam. Nuşirəvan şah gördüyü işlərdən tövbə edərək ölkəni ədalətlə idarə etməyə başlayır:

Qalmadı bu ölkədə zülmündən zərrə əsər  
Nuşirəvan çox adil oldu öləndə qədr.  
Bu gün o yoxdursa da bu vəfasız dünyada,  
Xalqı onu hörmətlə gətirir daim yada.

Xalq yazıçısı M.İbrahimov Nizami yaradıcılığını araşdıraraq yazırdı: “Nizami Gəncəvi sözə böyük qiymət verərək, onu dünyaya sirlərinə sahib olmağın bir açarı hesab edirdi. Yazanda elə sözlər seçməlisən ki, onun qarşısında qızıl belə qiymətdən düşsün. Yaxşı söz insan yaddaşına həkk olunan sözdür. Bunun üçün o samballı olmalı, həqiqəti əks etdirməlidir.”

Məhəmməd Füzuli də öz sələfi Nizami kimi sözə böyük dəyər vermişdir:

Söz mənadan asılıdır, mənə sözdən hər zaman,  
Bir-birindən sailidir, necə ki, cism ilə can.

Böyük şair sözü ilahidən, ərşdən gələn bir nemət, hədiyyə kimi təqdim edirdi:

Sözə xor baxmaq olmaz, hər bir söz,  
Ərşdəndir gəlib hədiyyə bizə,  
Qəlbimiz meyl edir həmişə ona,  
Çünki söz nazil oldu qəlbimizə.

M.Abdullayeva özünün “Klassik poeziya: ezoterik xəzinə” adlı əsərində N.Gəncəvinin söz dünyasını araşdıraraq yazır ki, qələmə aldığı hər bir beytdə Nizami özünün gizli məqsədini-sirrinə gizlədib və mənadan başı çıxanlar orada şairin məqsədini görə bilirlər:

Hər bir örtülü bizə bəllidir,  
Xızır deyən kimi orada Xızır hazırdır.  
Bu mənzuməni oxuyan vaxt Nizaminin  
Hüzurunu sözün arasından taparsan.  
O kəs ki, hər beytdə sənə bir sirr açar,  
(O,) səndən necə gizli qala bilər?  
Yüz ildən sonra soruşsan ki, o haradadır,  
Hər beytdən səs gələr: “Budur o!”

İpək qurdu kimi mən öz içimlə

Bir yarpaq yesəm, ipək bağışlaram. (Filoloji tərcümə)

Alimlərin fikrinə görə bütün kainat kosmik kod vasitəsi ilə yazılmış məlumatdır. Dahi sənətkarlar, söz ustaları isə bu kodu, şifrəni açıb onu bədii sözə çevirirlər. İlk baxışdan adi görünən sözlər, əslində dərin, mistik sirlər, gizli informasiyalar daşıyır.

Bu əfsunkar, bakirə sözləri

Çətin ki, düşüncə yolu ilə meydana gətirmək ola. (3,39)

Nizami Gəncəvi sözlərə məcazi mənə verməyi “sözün zülfünün ucunu burmaq” adlandıraraq göstərir ki, bu işi yalnız nəzm əsərlərində etmək mümkündür. Həqiqi mənalı sözləri məcazi mənalarda işlədərək orada dərin batini mənalar yerləşdirmək olar:

Doğru (söz) tapdığım hər pərdədə  
Sözün zülfünün ucunu burmağa başladım.  
Əgər doğru sözlərdə doğruluq istəyirsənsə,  
Onda onlara nəzm zinəti vermək yaramaz. (Filoloji tərcümə)

Sözlərdə gizli mənalar yerləşdirməklə - sözün zülfünün ucunu burmaqla şeirin zinəti artır. Əgər bütün sözlərin zinətini azaltsa, yəni sözləri həqiqi mənasında işlətsə, Nizami dünyanı fəth edən şahın dastanını bir vərəqdə yerləşdirə bilər:

Şeir zinətini ondan azaltsam,

Onu bir neçə beytdə yazaram.

Dünyanı fəth edən şahin tutduqlarını

Bir vərəqlə tamamlaya bilərəm. (Filoloji tərcümə)(3, 64)

Hər hansı bir alət əsil ustanın əlində olanda xarüqələr yaradır. Əsil şairin aləti isə onun sözüdür, daha doğrusu sözlə işləmək bacarığıdır. Bu mənada Nizami özünü söz ustası, söz cadugəri adlandırır:

Mən söz cadugəriyəm, tazə, köhnə hər nə var,

Mənim məftunum olar, mənim heyranım olar!

Bütün sehrbazları mat qoyur sehrim mənim!

Mələkləri aldadan əfsundu şerim mənim.

Gəncəm-Babilim mənim Harutu yandırmada,

Ən uzaq ulduzları Zöhrəm nurlandırmada.

Duz-çörəyim bilirəm öz cadugər şeirimi,

Halal sehrim sındırır harutun hər sehrini.

Ürəyin şəkli Nizaminin sözləri,

Mənim halal sehrimlə daim canlı, dipdiri!

“Sirlər xəzinəsi” əsərinin “Ölçülü sözün ölçüsüz sözdən üstünlüyü” hekayətində Nizami Gəncəvinin sözə necə böyük qiymət verməyinin şahidi oluruq. O bu hekayətdə danışarkən sözləri ölçüb-biçməyi tövsiyə edir. Belə olan halda deyilən sözlər, fikirlər gözəlləşər və dinləyənlərin ürəyincə olar. Belə sözlər xəzinəyə tapılan bir açardır:

Ölçülüb-biçilməmiş dağınıq sözlər belə

Sözsə...zərgər yanında bənzər gövhərə, lələ.

Ölçülüb-biçilərsə incə fikir, incə söz,

Nə qədər gözəlləşər, olar ürəyincə söz.

Kim ki sözə söz qoşub tapar haqqın səsini,

Sözlə iki aləmin açar xəzinəsini.

Dahi şairimiz sözü dünyanın ən böyük sərvəti sayır. Sözü dünyanın ən gözəl bəzəyi, incisi kimi təsvir edir. Sözün ecazkar qüdrətindən danışan şair, söz söyləyənləri, alimləri həmişə böyük ehtiramla yad edir: “elə natiqlər ki, dilləri atəş, heyrandı onlara səmada günəş; alim, uzaqgörən hikmət ərbabı” kimi ifadələrlə, obrazlı şəkildə təənnüm edirdi:

Söz bayraqdan daha çox əldə eyləyər zəfər,

Qılıncdan daha artıq fəth eyləyər ölkələr.

Şair “Sirlər xəzinəsi” poemasında sözün qüdrətinə ayrıca bir fəsil ayırmışdır.

Doğan hər fikir, xəyal, buna heç şübhə olmaz,

Etdi söz quşlarının qanadlarında pərvaz.

Yeniliklər törədən bu qoca kainatda,

Sözdən kəskin və incəbir şey tapılmaz hətta.

Düşüncənin əvvəli, bütün sonların sonu,

Sözdür, yadında saxla, unutma əsla bunu. (6,93)

Nizami Gəncəvi qeyb sirləri haqqında danışmağa həmsöhbət tapmamasından, insanların maddi dünyanın problemlərindən başqa heç bir şeylə maraqlanmamalarından şikayət edərək yazırdı: “Ağzı mismarla bağlamaq daha yaxşıdır// Nəinki danışmış sözləri (havayı) yandırmaq. // Nə danışım, ey məni eşitməyən insan. // Sənin qulağın ancaq yatmaq, yemək sözlərinə yönəlib. // Sən hardan biləsən ki, mənim sənətim nədir, // Və təbili mən özüm öz qapımda çalırım. // Məndə çoxlu qiymətli mətahlar var, // İstəyən olmasa, üzə çıxarmaram. // İnci müştərilərinin gözü sədəf kimi bağlıdır, // Belə kasadlıqla mal satmaq düzgün deyil. // Belə bir qiymətli gövhərim olduğu üçün // Mənim gövhər tanıyana və sevənə ehtiyacım var // Ruzigardan belə bir dinləyici istəyirəm ki, // Mənə dərs verənin sirrini ona açım.” (3, 39)

Nizamidə həyat eşqi çox güclü olmuşdur. O, qəzəllərində dəfələrlə bu barədə yazmışdır: “Heç nə yaşamaqdan gözəl sayılmaz”. Lakin ömür müvəqqəti olsa da, Nizamiyə görə insan öz gözəl əməllərilə əbədi ömür qazanıb, əbədiyyətə qovuşa bilər. Bu da insanlığa xidmət etmək, ömrü mənalı keçirib, özündən bir yadigar, xoş xatirə qoymaqla mümkündür. Nizamiyə görə xoşbəxt olmaq üçün qəlbini Tanrıya verməlisən, Tanrı xəzinəsini arayıb tapmalısən:

Ver qəlbini Tanrıya-xoşbəxt olmaq istəsən,

Eşqin özü şahlıqdır, elə bil taxt üstəsən.

Soruş:-Harda qaldı din, təriqət qaldı harda?

Dəyanət getdi əldən, əmanət qaldı harda?

Hansı könüllərdə ki, dindən od var, əsər var,

İkinci dünyadan da xəbər tutmuşlar onlar.

Səmimi dindar olan Nizami yalançı dindarlara, din ilə alver edənlərə həmişə kəskin nifrət bəsləmiş və onların ikiüzlülüyünü xalqa tanıtdırmağa çalışmışdır. O. "Divan"ında: -Belələri dilənçi kimi hərdən Allahı yada salır, şəhərin şeyxi isə xalqı ovla- maq üçün tor qurub ovçu kimi pusquda gizlənmişdir; İbadət ondan ibarət deyil ki, alını yerə dayayasan. Səcdəni şeytan da çox etmişdir. "Sirlər xəzinəsi"ndə isə: -Ziyarət, ibadət yükünü tamaşa üçün daşıyırlar. Fikirləşəndə alver, pul qazanmaq xatirinə fikirləşirlər-deyə yazırdı.

Nizami Gəncəvinin əsərləri ilə daha dərinədən tanış olduqca onun necə bir dahi sənətkar olduğuna bir daha əmin olursan. Şai- rin bizə gəlib çatan bütün əsərləri xalqın malına çevrilmişdir. Onun ölməz poemaları tükənməz yaradıcı ilham mənbəyi olmaqda davam edir. Tədqiqatçıların fikrinə görə XIII əsrin ikinci yarısından başlayaraq XIX əsrin sonlarına qədər Yaxın və Orta Şərqi müxtəlif millətlərindən olan 125 şairi Nizami "Xəmsə"sinin təsiri ilə "Xəmsə"lər, "Fərhad və Şirin"lər, "Leyli və Məcnun"lar, "Yeddi gözəl"lər və s. yazmışlar. Onların sırasında Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Əbdürrəhman Cami, Füzuli kimi söz ustaları da olmuşdur. Nizami irsi daha geniş miqyasda öyrəniləndikcə onun yeni tədqiqatçıları və tərcüməçiləri yetişdi, onun haqqında dəyərli monoqrafiyalar yazıldı. (7, 16)

Nizami böyük yaradıcılıq əməllərinə, bəşərin səadəti və gələcəyi haqqında ölməz fikirlərinə görə alimlər tərəfindən yüksək qiymətləndirilmişdir. Y.E.Bertels şairi Şekspirə müqayisə edərək onu "dünyanın ən böyük adamları cərgəsinə mənsub olan" bir şəxsiyyət, Krımski isə "dünya ədəbiyyatının fəxri, bəzəyi" adlandırmışdır.

#### İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

- 1.Səfərlə Ə. Müdriklik zirvəsi. N.Gəncəvi-850, B, BDU,1992
- 2.Azərbaycan ədəbiyyatı məsələləri. G.Pənah, S.Əhmədli, B-2014
- 3.Abdullayeva M. Klassik poeziya: ezoterik xəzinə, B-2009
- 4.Gəncəvi N. Sirlər xəzinəsi, B-1981
- 5.Gəncəvi N. İsgəndəməmə, B-1983
- 6.Hacıyeva İ. Nitq mədəniyyəti, B-2014
- 7.Nizami G. "Xəmsə" motivləri, B-1990

#### XÜLASƏ

##### Mən söz cadugəriyəm...

Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsinə diqqət və məhəbbətin doqquz yüz ilə yaxın bir tarixi vardır. Bu irs yüksək ümumbəşəri ideyalarla zəngin bir irsdir. Onunla təkcə şairlər, ədəbiyyatçılar deyil, filosoflar, tarixçilər, etnoqraflar və başqa sənət sahibləri də maraqlanmışlar.

Azərbaycan xalqının ədəbi taleyində Nizami Gəncəvi xüsusi yer tutur. Hər bir xalqın görkəmli şair və yazıçıları vardır, Nizami isə bütün bəşəriyyətə məxsus olan dünya şöhrətli bir şairdir.

Açar sözlər: böyük mütəfəkkir, zəngin irs, dünya şöhrətli şair, klassik poeziya.

#### РЕЗЮМЕ

##### Я волшебник слова...

Внимание и любовь к творческому наследию азербайджанского поэта и мыслителя Низами Гянджеви имеют уже почти девятивековую историю. Этим наследием интересовались не только поэты, литературоведы, но и философы, историки, этнографы и др.

В литературной жизни азербайджанского народа Низами Гянджеви занимает особое место. У каждого народа есть свои выдающиеся поэты и писатели, но Низами принадлежит всему человечеству.

Ключевые слова: великий мыслитель, богатое наследие, поэт с мировой славой, классическая поэзия.

Rəyçi: dos. Xəlili Ə.M.

**Məmmədova Tinatin İsabalı qızı50**  
**AŞIQ HÜSEYN SARAÇLININ DASTAN REPERTUARI**

Giriş. Azərbaycan aşıq sənətinin ən qədim mühitlərindən olan Borçalı aşıq mühitinin özünəməxsus oxu-halacat, saz ifaçılıq, dastan repertuarı vardır. Azərbaycan aşıq sənətinin tərkib hissəsi olan Borçalı aşıq mühitinin təmsil olunduğu bölgənin siyasi, mədəni, ictimai, coğrafi regional özəllikləri vardır.

Borçalı elində türk ruhu, ruhunun saflığı, duruluğu və ucalığı başlıca milli-mənəvi dəyərə çevrilmişdir. Bütün bunlar Borçalı aşıq sənətinin özünəməxsus janlı və qaynar bir mühit səviyyəsinə qalxmasına gətirib çıxarmışdır.

Aşıq sənəti xalqın tarixi taleyindən ayrılmaz bir sənətdir. O, folklor hadisəsi olmaq etibarilə həmin folkloru daşıyan xalqın mənəviyyatının ifadəsidir. Borçalı aşıqlarının yaradıcılığında güney aşıqlarına məxsus çalarlar hiss edilir. Borçalılar təbiətən saza-sözə bağlıdırlar, ona görə bu məkanda söz ovqatlı, saz yatımlı lirika həmişə inkişafda olub. Borçalı aşıq yaradıcılığı əsasən XIX və XX yüzilin ilk iki onilliyində daha geniş inkişaf edib.

Borçalının sazlı-sözlü ellərində yaranıb inkişaf edən lirika öz bədii vüsətiylə ön mövqedə dayanıb. XX əsr Borçalı aşıq mühitində, müasir ustad aşıqlar içərisində iki zirvə olmuş olur. Bunlardan biri haqqında danışdığımız Aşıq Hüseyn Saraçlı o birisi isə Aşıq Əmrahdır.

Aşıq Hüseyn Saraçlı sənəti daim diqqət mərkəzində olmuş, haqqında elmi-ədəbi, publisist yazılar yazılmış, adi filmlərdə, videoteka yaddaşlarına köçmüşdür. O, Azərbaycan və Borçalı dastançılığının 60-80-ci illərindəki ən aparıcı nümayəndələrindən biri olmuşdur. Repertuarında otuzdan yuxarı dastan daşımışdır. Dastan ifaçılığında xüsusi qabiliyyətə, məclis duyumuna, yüksək vokal - aktyorluq keyfiyyətlərinə və s. malik idi. O, özü də bir sıra dastan-hekayələr müəllifidir. Burada incə bir məqam ayrıca qeyd olunmalıdır.

Xüsusi dastançılıq qabiliyyətinə malik Aşıq Hüseyn Saraçlı ifa etdiyi dastanlara əlavələrdən, impravizasiyalardan heç vaxt imtina etməmişdir. Bu isə bir sıra mübahisələrin yaranmasına səbəb olmuşdur. Aşıq Hüseyn Saraçlı eşitdiyi əhvalatları, hamının unuduğu əski dastan və rəvayətləri danışmağa, onların yeni-yeni məzmun, şeir, bədii lövhələrlə zənginləşdirməyi sevərdi. Bu baxımdan əslində unudulmuş, sıradan çıxmış əhvalatlar, rəvayətlər və s. Saraçlının impravizasiyalarında yeni dastanlara çevrilirdilər. Bu Saraçlı dastançılığının özəl bir xassəsidir və onun ustad sənətkar olmasından soraq verir. Bu baxımdan onun repertuarındakı «Cahangirin nağılı», «Aşıq Qaranın və Xəstə Həsənin deyişməsi», «Qaçaq Kərim», «Mehdi bəyin nağılı», «Borçalı və gürcü qızı», «Salman bəyin nağılı», «Koroğlunun «Ağ şəhər» səfəri» və s. kimi dastanları nümunə göstərmək olar.

Borçalının ağır eli Saraçlı Şenniyyə mahalın hər ürəkdə yeri olan bir kəndi olub. Toyları qara zurnasız, məclisləri sazsız keçməyib. Borçalının özündə də adibəlli aşıqları, saz şairləri, dərin bilgili gözüaçıq dərvişləri var idi. Qaçaqanlı şair Ağacan, Faxralı şair Nəbi, Quşçu Aşıq İbrahim, Aşıq Xındı Məmməd, Dolu Aşıq Əzbər, Aşıq Əmrah və saymaqla qurtarmayan neçə-neçə sənət pərvanələri at oynadırdı. Belə təlatümlü sənət azmanlarının dövründə sənətə qədəm basmağa başladı Hüseyn Saraçlı.

İlk dəfə öz həmkəndlisi Aşıq İsmayılın çırağı olmuş, sazın-sözün qüdrətilə tanışlığa da buradan başlamışdı. Sonra zamanəsinin ünlü ustadı Aşıq Quşçu İbrahim (1895-1912) ustadlıq ələyib Hüseyn Saraçlıya Quşçu İbrahimdən sənət dərsi alan gənc Hüseyn bu ustadın yaradıcılığında forma xüsusiyyətlərini, sənətkarlıq sirlərini çox gözəl mənimsəmişdir.

Hüseyn Saraçlı Borçalı tək bir ağır mahalın adına layiq sənətkar olmağa çalışırdı həmişə. Buna görə də axtarışlardan, tapıntılarından doymaq bilmirdi. Bu minvalla dövrünün böyük saz şairi olan Faxralı şair Nəbiyə, və aşıq Sarvan Bayrama üz tutdu. Şair Nəbidən də çox bəhrələndi.

Doğru-dürüst təhsil görməyən az bir savadı olan Hüseyn Saraçlı hafizəsinin gücünə, yaddaşının möhkəmliyinə və özünün əzminə, ifadəsinə güvənərək addımladı və hər addımında da özü olmağı bacardı.

Dilinin zənginliyi, minillərdən üzübəri gələn durum, qırım, səmindəki çəkilik, üzünün Dədə ozanlara çəkən görkəmi, bığını buraraq meydanda vargəl eləməsi bizə özümüzü, özəlliyimizə daha çox sərgilədir.

Borçalıda Dədə Qorquddan üzü bu yana və buradan da üzü sabahlara doğru gedən bir özəllik var. Bu da meydanda tək aşıq, tək saz olmasıdır. Sənətkarla sazın vəhdəti hər ikisinə doğru-dürüst ulaşmağa yardımçı olur. Dinləyici aşığın nə demək istədiyini anladığı kimi, sazın da nə demək istədiyini anlamalıdır. Sənətkar əsl ustad olduğunu isbatlamalı olsa həm saz çalmasını, həm sazı bütün çalarlarına-ahənginə – çiyinə uyğun oxumasını və həm də dastan söyləməsini sübut etməlidir. Borçalıda bu isə çox önəm verilir.

Məhz Aşıq Hüseyn Saraçlı da sənət meydanında öz ustadlıq möhürünü sənətin bütün yönlərində tam əminliklə vuran sənətkarlardandır. Əslində bu əlamətlərlə yanaşı aşığın məclislərdə özünü aparmaq üsulu, davranış tərzi, ədəb-ərkan sahibi olması əsas meyarlardan biridir. Hər kəlmələr söyləyən bir aşıq-ozan özünü yüngülsaqal aparsa, saza, sözə, məjlisə və özünə hörmətsizlik kimi düşünülər və məclisdən uzaqlaşdırılır. Aşıq Hüseyn Saraçlı da sənət meydanında öz ustadlıq möhürünü sənətin bütün yönlərində tam əminliklə vuran sənətkarlardandır.

Aşıq H. Saraçlı sənət meydanında at oynatdığı 50-55 illik bir zaman kəsiyində ustadlığın bütün şərtlərinə uya-uya getdi; geyimi-takımı, səliqəsi, davranışı, ədəb-ərkanı, böyük-küçük, münasibətlərinə sayqı, ləhcəsindən şirinlik, şux zarafatlar, danışdığı qaravəllilərdən mərifət və daha nələr. Hər şey nə qədər yerli yerindəydi. Bəzi gərgin dastan səhnələrindəki hadisələrə elə bir

şux deyim və ya lətifə əlavə eləyərdi ki, məjlis əhli bir anda yeni bir ab-havaya köklənərdi. Hüseyn Saraclı dastan aşığıydı. Onun söylədiyi dastanların şirinliyi, şəhdi-şirəsi ayrı bir aləmiydi.

«Cahangirin nağılı», «Qul Qaram və kosxa Hasan», «Mehdi bəyin nağılı», «Aşiq Şennyin dastanı olan və ilk dəfə ondan eşitdiyiz», «Salman bəy və Dürrəfil» dastanı, «Yaralı Mahmud», «Koroğlunun Ağ Şəhərə səfəri», «Zərnigar xanımın Çənli-belə gətirilməsi» və neçə-neçə belə dastanlar onun söylədiyi dillər əzbəri olan dastanlarıydı.

«Aşiq Ələsgərin Gəncə səfəri», Hüseyn Saraclının Göyçədə ustadın qəbrini ziyarət etdikdən sonra bulduğu və ilk dəfə özünün ellərə yaydığı ən şirin dastanlarımızdandır.

Hüseyn Saraclı xalq ozanıydı. El ağsaqqalıydı, sağlığında heykəlləşən sənətkarıydı. Özünün bir sözü varıydı, deyərdi: «Aşılıq yüzdürsə, oğul, yarı bül-əllisi saz, söz sənətkarlıq biliksə, qalan əllisi mərifətdir. El aşığı uşaxnan-uşax, böyühnən-böyük olmalıdır» (2,5). Bütün dedikləri elə onun özünə aid idi.

Yerində-duruşunda, davranışında, dastan söyləməsində özü olduğu kimi, çaldığı saz havalarında da özüydü həmişə.

Azərbaycan aşiq sənətinin kökü qədim türk ozan yaradıcılığından gələn çox zəngin bir tarixi vardır. Və bu sənətin əsas özəlliklərindən biri də budur ki, bütün tarix boyu qazanılmış təcrübəni yaşatmağa çalışmış, zaman zaman nə qədər müasirləşsə də, kökdən gələn tipoloji keyfiyyətləri qoruyub saxlamışdır. Əlamətdar cəhətdir ki, Azərbaycan aşiq sənəti XX əsrə ayrı ayrı regional məktəblər handa gəlib çıxmaqla fərqli xüsusiyyətlər nümayiş etdirmiş, ancaq həmin fərqlər də heç aman sənətin genotipini inkar etmək iddiasında olacaq qədər dərinləşməmişdir. İlk növbədə istedadlı, ustad yanında yetişmiş (və özü də ustad səviyyəsinə yüksəlmiş) sənətkarların yaradıcılığı (və şəxsiyyəti) timsal alın-

da aydın görmək olur ki, müxtəlif aşiq sənəti məktəblərini təmsil etsələr də, onlar çox dərin qatlardan gələn eyni mənbədən qidalanmışeyni irfan bulağının gözündən su içmişlər... Borçalı mühitinin (və məktəbinin) yetirməsi olan Aşiq Hüseyn Saraclı heç şübhə-siz, bir məktəbin (və mühitin) hüdudlarına sığmayan, ümumən Azərbaycan aşiq sənətinin tarixində görkəmli yer tutan zirvə-sənətkardır.

Doğma Borçalıya bütün ruhu ilə bağlı olan ustadın XX əsrin ortalarından başlayaraq türkcənin anlaşıldığı (və saza-sözə dəyər verildiyi) hər mahalda Türkiyədən Türkünə geniş şöhrət qazanması da təsadüfi deyil... Həm gözəl saz ifası, həm özünəməxsus məhətli səsi, həm də təsirli sözü ilə dədəbaba-

dan gələn yaradıcılıq ənənəsini nəinki bütün mükəmməlliyi ilə davam etdirmiş, eyni zamanda, aşiq sənətinin bu gün yaşaması, yeni tarixi şəraitin ideyaestetik tələblərinə cavab verməsi üçün zəruri "reformasiyalar" da aparmışdır ki, bunun ən mühüm şərti (və təzahürü) aşığın xalqla, cəmiyyətlə həmişəsiz ünsiyyəti, məclislərin xarakteri nə uyğun təbii (və səmimi) "improvizasiyalar"ı olmuşdur... Geniş etnoqrafik dünyagörüşü, vətənpərvərliyi, humanizmi, fitri istedadından gələn enerjisi (və el arasında qazandığı böyük hörmətdən, nüfuzdan doğulan özünə-əminliyi!) Aşiq Hüseyn Saraclıya hər cür imkan verirdi ki, sənət meydanında ürəyi istə-yən kimi cövlan eləsin...

Əlimə alınca sədəfli sazı  
Sanki səfərlərə atlanıram mən.  
Gah Koroğlu kimi nəre çəkirəm,  
Gah da Kərəm kimi odlanıram mən.

Arzular ürəkdə qol-qanad atar,  
Nəğməli sinəmdə yüz dastan yatar.  
Sevincə bürünüb şadlanıram mən.  
Elə ki sevinər, murada çatar,  
Əzəldən bir dadlı dilə vurğunam,  
Sazımda səslənən telə vurğunam.  
Bu əziz obaya, elə vurğunam,

Hüseyn Saraclı adlanıram mən. (1, 10)  
Ustad sənətkarın elə nəsihətamiz kəlamları var ki, ümumən klassik aşiq təfəkkürünün metafizikasına, ədəbərkan fəlsəfəsinə dayanmaqla yanaşı, dövrümüzün həyat prinsiplərini, insanlıq meyarlarını müəyyənləşdirmək baxımından olduqca aktual səslənir:

Haramlıqla dövlət, mal olmaz-olmaz.  
Boş qalar pətəyin, bal olmaz-olmaz.  
Halal tut mayanı hər zaman, oğul,  
Əyər əyri baxsan özgə malına,

İbrət götür Saraclının sözündən,  
Namərdlər tez düşər xalqın gözündən.  
Pəhləvan olsan da demə özündən,  
Hər güləşən Rüstəm-Zal olmaz-olmaz. (1, 12)

Bu gün bir sıra möhtəşəm xalq dastanlarının yüksək peşəkarlıqla (və son dərəcə istedadlı virtuozluqla!) ifa örnəklərinin lent yazılarının mövcudluğu üçün Aşıq Hüseyn Saraçlının müqəddəs ruhuna minnətdarıq...

Hüseyn Saraçlının ünsiyyətcilliyinin göstəricisidir ki, müasiri olan sənətkarların

çoğu ilə əlaqə saxlamış, şeirləşmiş, yaradıcılıq dostluğu eləmişdir... Və maraqlıdır ki, "deyişdi"yi söz adamları içərisində həm şifahi, həm də yazılı ədəbiyyatın müxtəlif nəsillərindən olan nümayəndələrinə təsadüf etmək mümkündür.

Aşıq ola, telli sazı sinəsinə ala, könlü yüz yerdən qanad açıb pərvazlana, ancaq bu dün-

yanın göz oxşayan gözəllərini görməyə!.. Hüseyn Saraçlının gözəlləmələri yalnız klas-sik poeziyanın mükəmməlliyi ilə deyil, həm də xəlif duzu-məzəsi ilə seçilir...

Aşıq Hüseyn Saraçlı, sözün əsl mənasında, yaradıcı aşıq-sənətkar idi. O, təkcə gözəl saz çalib-oxuması və nəğmələr, şeirlər qoşması ilə deyil, həm də yeni saz havaları və dastanlar yaratmaqda, eləcə də həmin havaları ifa etməkdə və dastan danışmaqda da Azərbaycan aşıq sənətində əvəzsiz idi. Aşıq Hüseyn Saraçlı «Qızıl dastan», «Kərəm Burcoğlu» dastanlarını, «Bağdat dubeyti», «Qürbəti-Kərəm» və s. saz havalarını yaradıb. «Koroğlu» dastanının «Zərnişan xanımın Çənlibelə gətirilməsi» və «Bolu bəy və qoç Koroğlu» qolları ilk dəfə məhz Aşıq Hüseyn Saraçlı söyləməsində qələmə alınıb (1, 15-17).

Görkəmli Xalq şairimiz, tanınmış professor Bəxtiyar Vahabzadə yazır: «Bir neçə dəfə Aşıq Hüseyn Saraçlının söylədiyi dastanları dinləmişəm. Xüsusən Aşıq Ələsgərin Gəncə səfərini ustad aşıq elə bədii və obrazlı danışır ki, vəziyyət teatr tamaşası kimi gözümüzün qarşısında canlanır. Elə bil gözəl bir operaya baxırsan. Bu operanın rejissoru da o özüdür, dirijoru da, ifaçısı da, müşayiət edəni də. Eyni zamanda o, həm libretto müəllifidir, həm də bəstəkar. Məsələnin əsl tərəfi aşığın danışdığındakı deyim tərzindəki təbiilik və səmimiyyət, şirinlik və gözəllikdir. Onun dilindəki «Bizi borana qırdırma», «A çıran keçsin», «Ağzı qırqovullu gəlmişən», «Yel vurub yengələr oynayır», «Ağzımı boza vermə» kimi xalq deyimləri təbii olduğu qədər obrazlı, obrazlı olduğu üçün də dəqiqdir, təsirlidir» (5, 20). Bu «Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya»-ya qədəm qoyan gündən şifahi xalq ədəbiyyatımızın söz xəzinəsinə öz töhfəsini bəxş edən Aşıq Hüseyn Saraçlı yüzlərlə şeir, qoşma, tənqid, gəraylı, müxəmməs, dodaqdeyməz, qılıbənd və onlarla dastanın müəllifidir.

Hüseyn Saraçlı aşıq yaradıcılığında geniş yayılmış dastan janrına da həmişə böyük maraq göstərmişdir. O, yaxşı bilirdi ki, toy nişan məclislərində, ağır el yığnaqlarında xalqın bədii zövqünü oxşamaq, onun tarixi qəhrəmanlarından, ulu keçmişindən söhbət açmaq üçün dastan söyləmək daha uğurlu yoldur. Buna görə də, Hüseyn Saraçlı qədimdən bəri olan qəhrəmanlıq və məhəbbət dastanlarımızı - «Əsli və Kərəm», «Koroğlu», «Yusif və Züleyxa», «Qaçaq Nəbi» və s.-ni dərindən mənimsəmiş, onların məqaləsində çox doğru olaraq qeyd edildiyi kimi, dastan danışmaqda, məclis aparmaqda Aşıq Hüseyn Saraçlı bənzərsiz sənətkar idi. O, elə güclü sənətkar idi ki, bildiyi dastanları heç vaxt olduğu kimi danışmazdı. Həmişə dastanın dilini şirinləşdirməyə çalışır, hətta yeri gələndə bəzən ona gözəl əlavələr də edərdi. Biz onun «Əsli-Kərəm» dastanına dəfələrlə qulaq asmışıq. O, dastanda Kərəm yangısından danışarkən əlavə edərdi ki: Deməzsənmi bir gün Kərəmə deyirlər, sən haqq aşığsan, elə oxu ki, göyde gedən durna sənənin ahından dayansın və qanadından bir lələk salsın. Kərəm götürüb elə qəmli və yanıqlı hava oxuyur ki, o saat durna dayanır və onun qanadından bir lələk düşür. Aşıq Hüseyn Saraçlı «Koroğlu», «Qaçaq Nəbi» və başqa dastanları danışanda da uyarlı əlavələr edərdi. Bax, Aşıq Hüseyn Saraçlı belə yaradıcı sənətkar idi. O, nəinki özünəqədərki dastanların mahir ifaçısı idi, həm də dastan yazan sənətkar idi. Bunu ustadın kitabında özünə yer tapmış dastan və əhvalatlar da («Zərnişan xanımın Çənlibelə gətirilməsi», «Gürcü qızının qaçaq Kərəm», «Aşıq Şennyin Borçalı səfəri», «Mehdi bəyin dastanı», «Cahangirnin Mələksima dastanı», «Şair Ağacının Ərzurum səfəri», «Aşıq Ələsgərin səfəri», «Aşıq Ələhvərnən şeyirdi Aşıq Qara əhvalatı») sübut edir. Onu da əlavə edək ki, Aşıq Hüseyn Bozalqanlı demişkən, dastan danışmaq, məclis aparmaq Aşıq Hüseyn Saraçlı boyuna biçilmişdi...

Ustad sənətkar təkcə klassik aşıq poeziyasının ifaçısı deyildi, o, həm də bir çox gözəl, oynaq, axıcı, təsirli qoşmalar, gəraylılar, müxəmməslər müəllifi idi. O, bu Zirvəyə heç də asanlıqla nail olmadığını, bu Zirvəyə qalxan yolların, xüsusilə də sənət və zəhmət yollarının çətin, mürəkkəb və müxtəlifliyini öz şeirlərində dönə-dönə vurğulayıb:

Saraçlıyam, yaralarım bitişər.

Can bağında şux bülbüllər ötüşər.

Bir gün gedib Yaradana yetişər,

Sənət yolu, zəhmət yolu, tər yolu.

Ustad Aşıq Hüseyn Saraçlının şəninə sonralar yüzlərlə şeirlər yazıldı, nəğmələr qoşuldu, dastanlar yarandı... Hamısının da mövzusu, dəst-xətti, üslubu müxtəlif olsa da, ünvanı bir idi. Həmin ünvan isə... Ustad Aşıq Hüseyn Saraçlı idi...

Ədəbiyyat

1. Aşıq Hüseyn Saraçlı. Şeirlər, söyləmələr, Bakı, Yazıçı, 1992, 208 s.
2. Borçalı.M. Aşıq Hüseyn Saraçlı və onun Yaylaq səfəri. Bakı, "Borçalı", 2011, 72 s.
3. Qasımlı M. Ozan-Aşıq sənəti, Bakı, Uğur, 2011, 304 s.
4. Məmmədova T. Borçalı aşıq mülhiti, Bakı, Elm, 1999, 168 s.
5. Vahabzadə B. Vətən ocağının istisi. Bakı, Gənclik, 1982, 75 s.
6. Z.Yaqub. Hüseyn. Saraçlı dastanı, Bakı, Pedagogika, 2007, 227 s.

### Xülasə

Tanınmış saz və mənzum ustası Aşıq Hüseyn Saraçlı XX əsr Azərbaycan aşıq sənətinin ən parlaq nümayəndələrindən biridir. O, əsl mənada Azərbaycan aşıq sənətinin misilsiz yaradıcısı olub, sazda "Qızıl dastan", "Kərəm Burcoğlu" dastanlarını, "Bağdat Dübeyti", "Qürbəti-Kərəm" və s. mahınları ifa edib. Çənlibel", "Bolu" "Koroğlu" dastanından Bəy və Qoç Koroğlu". Aşıq Hüseyn Saraçlı yüzlərlə misra, qoşma, tənqid, gəraylı, müxəmməs, dodaqdeyməz, qılıbənd və onlarla dastanı ilə şifahi xalq yaradıcılığının şifahi xəzinəsinə töhfələr vermişdir. "Çeşmə" (1980), "Dan ulduzu" (1987, 1989, 1990),

“Məclis aşiq Pəri” (Aşiq. Xalq şairləri (Bakı, 1991)) şeirləri ədəbi məcmuələrdə, “Azərbaycan” jurnalında və bir sıra dövrü nəşrlərdə, xüsusən də “Gürcüstan” və “Bolnisi” qəzetlərində əsərləri dərc olunmuşdur.

Açar sözlər: Dastan, XX əsr, aşiq sənəti, Hüseyn Saraçlı, söz sənəti, folklor

### **Эпический репертуар Ашига Хусейна Сараджли Резюме**

Признанный мастер-уstad саза и стиха Ашуг Гусейн Сараджлы – один из ярких представителей ашугского искусства Азербайджана XX века. Он был в истинном смысле непревзойдённым творцом азербайджанского ашугского искусства, исполняя на сазе сочинённые дастаны «Золотой дастан», «Керем Бурджоглу», песни «Багдадский дубейти», «Гурбети-Керем» и др. Им также впервые исполнены главы «Прибытие Зарнишан ханум в Ченлибел» и «Болу бей и гоч Короглу» из дастана «Короглу». Ашуг Гусейн Сараджлы внёс свой вклад в словесную сокровищницу устного народного творчества сотнями стихов, гошма, теджнисов, герайлы, мухаммасов, додагдеймезов, гыфылбендов и десятками дастанов. Его стихи «Чешме» (1980), «Дан улдузу» (1987, 1989, 1990), «Меджлис ашуга Пери» (Ашуги. Поэты народа (Баку, 1991) печатались в литературных сборниках, журнале «Азербайджан и ряде периодических органов печати, в частности в газетах «Грузия» и «Болнисии».

Ключевые слова: Дастан, XX асп, ашугское искусство, Гусейн Сараджлы, искусство слова, фольклор.

### **The epic repertoire of Ashig Huseyn Sarajli Summary**

One of the most popular representatives of Azerbaijani Ashig art in the XX century is a prominent master Ashig Huseyn Sarajli. Ashig Huseyn Sarajli was a creative ashig-artisan literally. He was a substitute in the Azerbaijani ashig art. Ashig Huseyn Sarajli created saz songs such as “Gold Saga”, “Karam Burcoglu” sagas, “Baghdad Semai” and “Gurbati Karam”. The branches, “Being Brought of Zarnishan Khanum to Chanlibel” and “Bolu Bey and Courageous Koroglu” of the saga Koroglu for the first time were written thanks to his narration. Ashig Huseyn Sarajli favored a contribution to the word treasury of folklore and is the author of hundreds of poems, qoshma, tajines, garayli, muxammas, dodagdeymez, gifilbend, and dozens of sagas. His poems were published in the literary journals “Fount” (1980), “Morning Star” (1987, 1989, 1990), “Ashig Peri Majlisi”, (Ashigs. Folk Poets” (Baku, 1991), in the “Azerbaijan” journal and some periodical press organs, especially in the “Georgia” and “Bolnisy” newspapers.

Keywords: Epic, XX century, ashug art, Huseyn Sarajli, word art, folklore.

RƏYTÇİ: dos. L.Ələkbərova

## GÖYÇƏ AŞIQ MƏKTƏBİNİN ZİRVƏSİ - AŞIQ ƏLƏSGƏRİN POETİK DÜNYASI

Aşiq sənəti və aşiq poeziyası ağır ədəbiyyatının tərkib hissəsi olub xalqımızın ictimai və bədii estetik fikir və mədəniyyət tarixində şərəfli yol tutmuş, əvəzsiz nüfuz və ehtirama sahib olmuşdur. Aşiq sənətinin təkamül dövrü Səfəvi hakimiyyətinin Şah İsmayıl dövründəki ideyalardan-millî özünəməxsusluqdan, türk xalq sufizminə məxsus ideyalardan tədricən uzaqlaşması, başqa sözlə, milli və dini ideoloji zəminin getdikcə tənəzzülə uğraması prosesi ilə şərtlənir (3, s. 165).

XIX yüzillikdən başlayaraq aşiq poeziyasında yeni istiqamət yaranmış, Aşiq Alı, Aşiq Musa, Məhəmməd Hüseyn və b. kimi sənətkarlar yazıb-yaratmışlar. Aşiq poeziyası, xüsusən də bu sənətin zirvəsi sayılan Aşiq Ələsgər yaradıcılığı mənəvi–estetik idealların tərənnümçüsüdür. “Yüksək təbə, aşıqlıq məharətinə malik Aşiq Ələsgər Göyçə aşiq sənətini yeni mərhələyə yüksəltdirmiş, onu forma, məzmun, şəkli cəhətdən genişləndirmiş və zənginləşdirmişdir. Aşiq Ələsgər özünəqədərki aşiq ənənələrini təqlidçilik, təsvirçilik, məhdud tərənnümçülük səviyyəsindən yüksək milli-mənəvi, əxlaqi dəyərləri əks etdirən sənətkarlıq cəhətdən kamil mərhələyə yetirə bilmişdir. O, XVII- XVIII əsr aşiq yaradıcılığında baş verən intibahı, azad, müstəqil düşüncəni, qabaqcıl baxışları-zülm, istibdad dünyasına, ədalətsizliyə etirazını, dünyanın psixoloji durumunu, insanın hiss və həyacanını, iç aləmini poeziyaya gətirmiş, şeirlərində görən, duyan, düşünən, sevən insanın mükəmməl bədii obrazını canlandırmışdır” (4, s. 229).

Aşiq Ələsgər bu düşüncə ilə həm özündən əvvəlki sənətkarların bədii yaradıcılığından bəhrələnmiş, həm də özündən sonra yetişən aşıqların sənət dünyasına təsir göstərmişdir. Onun yaradıcılığında realizm yeni mərhələyə qalxmış, yeni keyfiyyətlər qazanmışdır. Bu böyük sənətkar klassik ədəbiyyat qaynaqlarına da istinad etmiş, bir yenilikçi, novator kimi aşiq sənətini realist ideyalarla daha da zənginləşdirmişdir.

Aşiq Ələsgər yaradıcılığı zamanının zəruri tələblərini əks etdirmiş, onun poeziyası zəngin və dolğundur. Aşıqın yaradıcılığında ictimai- siyasi, fəlsəfi, əxlaqi dəyərlərin tərənnümü ilə yanaşı, bəşəri məhəbbət motivlərinin də geniş yer alması diqqəti cəlb edir. Göyçə aşiq məktəbinin görkəmli nümayəndəsi olan Ələsgərə aşiq poeziyasının ənənələrini inkişaf etdirməklə yanaşı, klassik ədəbiyyatın bəzi qanunlarını-tipikləşdirmə, bədii ümumiləşdirmə və s. kimi dəyərləri də bədii irsində əks etdirmişdir.

Aşiq Ələsgər 1821- ci ildə Göyçə mahalının Ağkilsə kəndində dünyaya gəlmiş, kiçik yaşlarından saza-sözə maraqla göstərmiş, təsirli qoşmalar yaratmışdır. O, Azərbaycanı və Qafqazı qarış-qarış gəzmiş, toy məclislərində, bayramlarda xalqla birgə olmuşdur. Aşiq hələ cavan yaşlarından - təqribən 18 yaşından saz çalmağa başlamışdır. Həyatın ilk zərbəsini də gənc Ələsgər sevdiyi qızın-Səhnəbanının zorla başqasına ərə verilməsilə almışdır. Bu nakam məhəbbətdən sonra, deyilənə görə o, 40 yaşına qədər ailə qurmamışdır. Aşıqın 40 yaşından sonra Anaxanın adlı xanımın ailə qurması və ömrünün sonuna qədər onunla olması barədə məlumatlar vardır. Aşiq Ələsgərin Səhnəbanıya həsr etdiyi qoşma və gəraylılar əsasında “Ələsgər və Səhnəbanı” dastanı da yaranmışdır.

Ələsgər Göyçə aşığı Aşiq Alının şeyirdi olmuş, aşiq sənətinin sirlərinə yiyələnmiş, ədəb və mərifət qaydalarını öyrənmiş, məclislərdə aşıqlara üstün gəlmişdir. Hətta bəzi məlumatlara görə, şeyirdlik dövrü başa çatandan sonra Aşiq Alı Ələsgərlə deyişmiş, bilərəkdən ona məğlub olmuş, sazını da şeyirdinə bağışlamaq istəmişdir. Amma Ələsgər “Bir şeyird ki, ustasına kəm baxa, onun gözlərinə qan damar–damar” deməklə bu mükafatdan imtina etmiş və “ Ağ damar-damar” təcnisini bədahətən söyləmişdir. Bəllidir ki, Aşiq Əsəd, Aşiq Cavan kimi aşıqlar Aşiq Ələsgərin şeyirdi olmuşlar. “Aşiq hər rast gələni deyil, ağıllı, mərifətli, hafizəli, boy-buxun və sir-sifətə yaraşlıq, yaxşı səsi olan cavanlardan şeyirdliyə götürər, onları kamil bir aşiq səviyyəsinə çatdırmayınca yanından ayrılıb, müstəqil aşıqlıq eləmələrinə icazə verməzmiş” (2, s. 22) . Aşiq şeyirdlərinə “mərifət elmində dolu”, “oturub-durmaqda ədəbin bilən”, “xalqa həqiqətdən mətləb qandıran”, “danışdığı sözün qiymətini bilən”, “şeytani öldürüb nəfsin yandıran”, “el içində pak oturub, pak duran”, “dalısınca xoş sədəli” olmağı tövsiyə edirdi.

Aşiq Ələsgərin təhsilsiz olmasına baxmayaraq onun güclü hafizəsi olmuşdur. Onu həyatda görənlərin söylədiyinə görə, o, zamanının sayılıb –seçilən, bilikli adamları ilə yaxın olmuş, hətta tarixi, dini kitabları oxutdurub dinləmişdir. Aşiq Talibin Ələsgər haqqında söylədiyi xatirələrində hətta onun Qurani-Kərimi əzbər bilməsi xüsusi vurğulanmışdır (2, s. 23).

Tanınmış aşiq təqribən 105 il ömür sürmüş, həyatı boyu gördüyü, şahid olduğu hadisələrlə bağlı qoşmalar yaratmışdır ki, bu nümunələrin məzmunu müxtəlifdir. Aşiq Ələsgərin bədii irsində qoşma və gözəlləmələrin, ustadnamələrin, dodaqdəyməz təcnislərin və s. xüsusi yeri, məzmunu vardır. Ələsgərin yaradıcılığı bu günə qədər kifayət qədər araşdırılmışdır. Bu tədqiqatlarda o, ustad sənətkar və şair kimi təqdim olunur. Tədqiqatçı Hüseyn İsmayilov aşıqın şeirlərində doğru olaraq üç dini- ruhani qaynağın vəhdətini belə göstərir:

1. Türk xalq sufizmi. Kökləri ilə türk Tanrıçılığına bağlanır və ondan qaynaqlanır. Bu qaynağın reallaşdığı poetik düşüncə qatı Ələsgər şeirində sufi dünyagörüşün əsasını, arxetipini təşkil edir.
2. Türk sufizmi. Ələvilik, əhli- həqq təriqəti. Ələvi və Bəktəşi şeiri.
3. İslam və onun müqəddəs kitabı “Qurani-Kərim”(3, s.224)

Ələsgərin poeziyasında Tanrıçı ata obrazı belə ifadə olunur:

Yaxşı hörmət ilə, təmiz ad ilə,  
Mən dolandım bütün Qafqaz elini.

<sup>51</sup> Filologiya elmləri doktoru, professor əvəzi. Bakı Dövlət Universiteti. ulker.azadqizi@mail.ru



Pirə ata dedim, cavana qardaş

Ana, bacı bildim qızı, gəlini... (2, s. 145)

Ələsgər şeirinə sufi simvolikasında ilahi eşq, gözəlin tərənnümü real həyatla bağlı olub Tanrı səviyyəsində təqdim olunur:

Axşam-sabah, çeşmə, sənin başına

Bilirsənmi, necə canlar dolanır?

Büllür buxaq, lələ yanaq, ay qabaq,

Şahmar zülfü pərişanlar dolanır... (2, s. 65)

Aşıq Ələsgər vətəninə, elinə- obasına bağlı olan, ülvü duyğuları tərənnüm edən söz ustasıdır. Aşığın "Köynəyinə", "Öldürür" və s. adlı ilk şeirlərindən "Dolansın", "Müşgünaz" və sadalanan son şeirlərinə qədər gözəlin vəsfi, məhəbbət mövzusu geniş yer tutur. Aşığın məhəbbət fədailərinə münasibəti yaradıcılığında bədii təzahürünü belə ifadə edir:

Ələsgərəm, mən deyirdim

Pərvanə əfsanə yanır.

Eşqdən bir od düşüb

Cismimə, mərdanə yanır.

Deyirəm, danışırım...

Dönürəm hər yana, yanır.

Ürəyim bir Kərəmə,

Bir Şeyx Sənana yanır.

Qəlbədən yas tuturam

Məcnuna, Fərhadə bu gün... (2, s. 27).

Aşıq Ələsgərin yaradıcılığında qoşma, gəraylı, tənqis, müxəmməs, divani və s. şeir şəkillərinə və onların müxtəlif tiplərinə rast gəlmək olar. Aşığın bədii irsi mövzu müxtəlifliyi baxımından zəngin və əhatəlidir. Onun poeziyasında vətən və vətənpərvərlik, təbiət gözəllikləri, saf məhəbbət, dövrün ictimai quruluşuna münasibət, haqsızlıq və ədalətsizliyə narazılıq və s. motivlər üstünlük təşkil edir. Aşığın "Çəkirsən" qoşmasında zamanədən şikayət motivi diqqəti cəlb edir:

Müxənnət zamana, bilmürvət fələk

Şamı şübhə, sübhü şama çəkirsən.

Ləhzədə açırsan min cürə kələk,

Gah pozursan, gah nizama çəkirsən...

Cox həsrətlər görmür öz kimsəsini

Vəya döndərsən şadlıq bəhsini

Tərəqqi-tənəzzül kəməncəsini

Gah zilləyib, gah da bəmə çəkirsən... (2, s. 56)

Aşığın "Başa- baş" çığılı tənqisində saf hisslər belə ifadə olunur:

A bilmürvət, həsrətini çəkməkdən,

İllər ilə xəstə düşdüm başa- baş.

Mən aşığam başa- baş,

Oxu dərsin başa- baş

Eşqindən səməndərəm,

Oda yandım başa- baş...

"Can" deyənə "can" deyinən mərdana,

Baş qoyanın qoy yolunda başa- baş... (2, s. 185)

Ələsgərin "Gəlmədi" gəraylısında məhəbbət mövzusu əsas yer tutur:

Yaralandım yar əlindən

Gözlədim yarı, gəlmədi.

Məxmər köynək, qızıl kəmə...

Heç bizə sarı gəlmədi... (2, s. 252)

Aşıq poeziyasında gözəllərin tərifiböyük yer tutur. Klassik şeir ənənələrinə uyğun olaraq aşığın yaradıcılığında bədii təsvir vasitələrinə-benzətmələrə, epitetlərə və s. geniş yer verilir. Onun şeirlərində gözəllərin xarici görünüşü, üz cizgiləri, baxışı, duruşu və s. bu aspektdən diqqəti cəlb edir:

Yanağı qırmızı, buxağı ağdı

Çırağban eyləyib ağı qırmızı

Ala gözlərinə gözüm sataşdı

Əridi ürəyimin yağı qırmızı

Qüdrətdən çəkilib qaməti-şahbaz

Mərnus dizlik geyib, çəpgəni ətlaz.

Buxaq düymələyib kağızdan bəyaz

Mərcan düzüb boyunbağı qırmızı... (2, s. 108)

Ələsgər yaradıcılığında düzlük, dürüstlük, saflıq, xeyirxahlıq, səxavətlik və s. Kimi mənəvi-əxlaqi dəyərlərinin ali keyfiyyətləri kontekstində dəyərləndirilir:

Səxavətsiz dövlət, bilin,  
Barsız ağacdı dünyada;  
Nəfi yox, zəhməti çox,  
Sel gəlir, afət aparır... (2, s. 30)

yaxud

Əyləşəndə ağır əyləş,  
Danışanda az danış;  
Eşidənlər əhsən desin  
Sana hər yandan, gədə!... (2, s. 31),

yaxud

Kəsb eylə özünə halaldan maya,  
Zinakar, haramxor yetişməz baya.... (2, s. 32)

yaxud

Sövdə qıl haqq ilə, əl çək haramdan  
Halaldan mətləbin al, qoca bəxtim... (2, s. 32)

Aşığın məşhur "Görmədim" müxənnəsində hakim təbəqələri, qazıları, namərd insanları kəskin ifşa edərək yazır:

Bifəfanın, müxənnəsin, nakəsin  
Doğru sözün, düz ilqarın görmədim!  
Namərdin dünyada çox çəkdim bəhsin,  
Namusun, qeyrətin, arın görmədim...

Ələsgər, elmində olma nabələd

Doğru söylə, sözün çıxmasın qələt,

Şahiddəiman yox, bəyde ədalət

Qazıların düz bazarın görmədim.... (1, s. 98).

Aşıq Ələsgər həm də aşıq poeziyasında çətin sayılan dodaqdəyməz şeir şəklinə də müraciət etmiş, dodaqdəyməz tənris, cıqalı tənris, müstəzad tənris, müxəmməsvə s. ustası sayılmışdır. Hətta aşığın dodaqdəyməz tənris ustası olmasına dair rəvayətlər də danışılır. Göstərilir ki, "guya Aşıq Ələsgər öz ustası Aşıq Alı ilə üç gün deyişmişdir. Deyişmənin son mərhələsində o, bir neçə dodaqdəyməz tənris söyləmiş və Aşıq Alı bu tənrislərə qabaq deyə bilmədiyinə görə, məğlub olmuşdur. Bu rəvayətdüzgün olub- olmaması haqqında dəqiq fikir söyləmək bir qədər çətinidir. Lakin bir həqiqət inkare-dilməzdir ki, Aşıq Ələsgərin dodaqdəyməzləri təkrarolunmaz sənət nümunəsidir (6, s. 121). Ələsgərin "Çata-çat" dodaqdəyməz tənrisinə diqqət yetirsək, onun ustad sənətkarlığı bir daha təsdiqlənir:

El yeridi, yalnız qaldın səhrada,

Çək əstərin, çal şatığın çata-çat.

Hərcayılar səni saldı irəğa

Həsət əlin yar əlinə çata-çat.

Qışda dağlar ağ geyinər, yaz qara,

Sağ dəstinlə ağ kağıza yaz qara

Əsər yellər, qəhr eyləyər yaz qara,

Daşar çaylar, gələr daşlar çata-çat.... (1, s. 180).

Bu misralarda aşıq nadan və hərcayıların fitnə- fəsadlarına görə yara həsrətindən və təbiət təsvirindən sözaçır.

Ümumilikdə, Aşıq Ələsgər yaradıcılığında insan həyatının, təbiət lövhələrinin bədii təsviri dolğun canlı dillə təsvir olunur, təmiz, saf duyğular tərənnüm olunur:

Axşam, sabah çeşmə sənin başında,

Bilirsənmi necə canlar dolanır?

Billur buxaq, alma yanaq, ay qabaq,

Şahmar zülfü pərişanlar dolanır... (2, s. 65)

Yaxud "Düşdü" rədifli qoşmasında aşıq real kənd həyatını və kənd gözəlini poetik formada təsvir edir:

Çərçənbə günündə, çeşmə başında

Gözüm bir alagöz xanıma düşdü

Atdı müjgan oxun, keçdi sinəmdən

Nazı- qəmzələri qanıma düşdü.İ

İşarət eylədim dərdimi bildi

Həm çox gözəl idi, həm əhli dildi.

Başımı buladı, gözündən güldü

Güləndə qadası canıma düşdü.

Ələsgərəm, hər elmdən halıyam  
Gözəl, sən təbibsən, mən yaralıyam.  
Dedi: "Nişanlıyam, özgə malıyam"

Sındı qol-qanadım yanıma düşdü... (1, s. 72).

Təqdirəlayiq haldır ki, 18 fevral 2021- ci il tarixində Azərbaycan aşiq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustad Aşiq Ələsgərin anadan olmasının 200 illiyinin tamam olması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır. Sərəncama əsasən respublikamızın elm və tədris ocaqlarında mütəmadi olaraq tədbirlər keçirilməkdədir. Aşiq Ələsgər aşiq sənətinin ənənələrini poetik qəlib və modellər əsasında daha da zənginləşdirmiş, bu sənətdə "haqq aşığı" Ələsgər "sazı sinəsinə sıxıb bədahətən şeirlər deyər, həmsöhbət olduğu insanların fikrini oxuyar, baş verəcək hadisələri əvvəlcədən xəbər verərdi". Hətta el arasında Ələsgərə yuxuda bədə verilməsi haqqında söz- söhbətlər isə bitib - tükənməz, xalq onu "haqq aşığı" çağırırdı (7).

Aşiq Ələsgər yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında şifahi və yazılı ədəbiyyatın öyrənilməsi, el sənətkarlarının bədii irsinin tədqiqi baxımından da önəmlidir. Dədə Ələsgər yaradıcılığının əsas istiqamətlərinin dərinlən araşdırılması, aşiq sənəti ənənələrinin və ustad el sənətkarının poetik dünyasının sirlərinin mənimsənilməsi bütün türk dünyası üçün vacib və əhəmiyyətlidir.

#### ƏDƏBİYYAT:

1. Aşıqlar. (Tərtib edən S.Axundov, red. H.Araşlı). Bakı: Azərəşr, 1957
2. Aşiq Ələsgər. Əsərləri, dastan-rəvayətlər, xatirələr. (Toplayıb tərt. edən, ön sözün və qeydlərin müəllifi İslam Ələsgər). Bakı: Şərq-Qərb, 1999, 578 s.
3. İsmayilov H. Göyçə aşiq mühiti: təşəkkülü və inkişaf yolları. Bakı: Elm, 2002, 404 s.
4. Nəbiyev A. Azərbaycan aşiq məktəbləri. Bakı: Nurlan, 2004, 312 s.
5. Paşayev S. Azərbaycan folkloru və aşiq yaradıcılığı. Bakı: Azərb. Dövlət Universiteti, 1989, 88 s.
6. Vəliyev V. Qaynar söz çeşməsi. Bakı: Yazıçı, 1981, 151 s.
7. İnternet resursları:
8. Aşiq Ələsgər möctəzəsi –Mədəniyyət qəz. / <https://medeniyyet.az.pape.news>

Açar sözlər: Aşiq sənəti, Aşiq Ələsgər, poeziya, xalq yaradıcılığı, poetik təsəvvürlər, aşiq şeiri, klassik ədəbiyyat

Ключевые слова: Ашыгское творчество, Ашыг Алескер, поэзия, народное творчество, поэтические представления, ашыгский стих, классическая литература

Keywords: Ashig creativity, Ashig Alaskar, poetry, folk art, poetic performances, ashig verse, classical literature

### **Göyçə aşiq məktəbinin zirvəsi - Aşiq Ələsgərin poetik dünyası**

#### **Xülasə**

Göyçə aşiq sənətinin zirvəsi sayılan Aşiq Ələsgər aşiq poeziyasını daha da inkişaf etdirmiş, onu yeni ideya və sözün geniş deyim və məna çalarlarını aşıqlamış, müxtəlif şeir şekillərində yüksək sənətkarlıq məharəti nümayiş etdirmişdir. Aşiq Ələsgər həm lirik şeirin yaradıcısı kimi danışq dilinin zəngin poetik imkanlarını üzə çıxarmağa nail olmuş, həm də fitri istedadı ilə təbiət lirikasını, məhəbbət duyğularını fəlsəfi- didaktik şeirlərində əhatə etmişdir.

Aşiq Ələsgər qoşmanın, gəraylının, tənisin, müxəmməsin və onların müxtəlif tiplərinin yaradıcısıdır. Bu şeir şekillərində aşığın real həyat lövhələri, zamanədən şikayət motivləri, insanın ulvi hissələri, gözəllərin təsviri, vətənə bağlılıq, vətənin gözəlliklərinin təsviri və s. məharətlə təqdim olunmuşdur.

Aşiq Ələsgər həm özündən əvvəlki sənətkarların bədii yaradıcılığında bəhrələnmiş, həm də özündən sonra yetişən aşıqların sənət dünyasına təsir göstərmişdir. Onun yaradıcılığında Göyçə aşiq məktəbi yeni mərhələyə yüksəlmiş, aşiq sənəti realist ideyalarla daha da zənginləşmişdir.

### **Поэтический мир Ашыга Алескера-вершины Гекчинской ашыгской школы**

#### **Резюме**

Ашыг Алескер, который считается вершиной ашыгского искусства Гейча, развил ашыгскую поэзию, осветил ее новыми идеями и широкими смысловыми оттенками, продемонстрировал высокое мастерство в различных формах поэзии. Как создатель лирической поэзии Ашыг Алескер сумел раскрыть богатый поэтический потенциал разговорной речи и своим врожденным талантом он охватил лиризм природы и чувства любви в своих философских и дидактических стихах.

Ашыг Алескер - создатель герайлы, таджниса, мухаммаса и различных их типов. В этих произведениях умело описаны реальные жизненные принципы ашыга, мотивы жалоб на время, возвышенные переживания человека, описание красот, привязанность к родине и т. д.

Ашыг Алескер извлек пользу из художественного творчества своих предшественников, а также оказал влияние на художественный мир ашыгов, выросших после него. В его творчестве ашыгская школа Гейча вышла на новый этап, а ашыгское искусство обогатилось реалистическими идеями.

### **The poetic world of Ashyg Alasker-summits of the Gokchi Ashig school Summary**

Ashig Alasgar, who is considered the pinnacle of the Ashig art of Goych, developed the Ashig poetry, illuminated it with new ideas and broad semantic shades, demonstrated high skill in various forms of poetry. As the creator of lyric poetry, Ashig Alaskar was able to reveal the rich poetic potential of colloquial speech and with his innate talent he embraced the lyricism of nature and feelings of love in his philosophical and didactic poems. Ashig Alesker is the creator of gerayla, tajnis, muhammas and their various types. These works skillfully describe the real life principles of the ashig, the motives of complaints about the time, the sublime experiences of a person, the description of beauties, attachment to the homeland, etc.

Ashig Alesker benefited from the artistic creativity of his predecessors, and also influenced the artistic world of the Ashygs who grew up after him. In his work, the Ashig school of Goych entered a new stage, and the Ashig art was enriched with realistic ideas.

RƏYÇİ: dos. S.Abbasova

## **Jalə Cəbrayıl qızı Allahverdiyeva<sup>52</sup>** **İngilis və Amerika ədəbiyyatında romantizm**

Giriş. "Romantizm" anlayışının tərifi. "Romantizm" sözü barokko, romantizm, simvolizm və s. kimi əlaqəli bədii sistemlərdə həyata keçirilən yaradıcılıq növünü müəyyən edə bilər. Romantizmin yüksək emosionallığı, ekzotik və fantastika kultu, reallığın dinamizmini, insan ehtiraslarının uyğunsuzluğunu çatdıran bədii vasitələrdən istifadəsi ilə seçilən bir üslub olması barədə geniş yayılmış fikir var.

Romantik dünyagörüşünün əsasında "romantik ikili dünya" – idealla reallıq arasında dərin uçurum hissi dayanır. Eyni zamanda, romantiklər klassiklərlə müqayisədə həm ideali, həm də reallığı yeni şəkildə başa düşürlər. Klassiklər üçün ideal konkretidir və həyata keçirmək üçün əlçatandır. Romantiklər üçün ideal əbədi, sonsuz, gözəl, mükəmməl, lakin sirli və çox vaxt əlçatmazdır. Gerçəklik isə əksinə keçicidir, məhduddur, konkretidir, və eybəcərdir.

Romantizm dünya mədəniyyətində xüsusilə 18-ci əsrin sonu - 19-cu əsrin birinci yarısında Avropada və Şimali Amerikada intensiv inkişaf edən ən mühüm istiqamətlərdən biri kimi görünür.

İngiltərə və Amerika romantizmindəki fərqlər. Amerika romantizminin milli xüsusiyyətlərini tədqiq edərkən çox vacib bir cəhətə nəzərə almaq lazımdır: onun Avropa ölkələrinin və hər şeydən əvvəl İngiltərənin romantizmi ilə qarşılıqlı əlaqəsi.

Amerika İngiltərə ilə tarixi, dili, mədəniyyəti ilə bağlı idi. İngilis ədəbiyyatı isə Amerika ədəbiyyatının formalaşmasına zəmin yaratmışdır. Burjuva tərəqqisinin modeli kimi İngiltərə XIX əsrdə digər ölkələrlə müqayisə üçün etalon sayılırdı.

İngiltərə ilə Amerika arasındakı ictimai-siyasi fərq əsasən bu ölkələrdə romantizmin inkişafının xüsusiyyətlərini izah edir. İngiltərədə sənayenin inkişaf səviyyəsi və sinfi ziddiyyətlərin dərinliyi burjuaziya ilə proletariat arasındakı antaqonist münaqişəni kəskin şəkildə ortaya qoydu; ingilis cəmiyyətində feodal elementlər əsasən xarici ənənəvi forma kimi qorunub saxlanılırdı.

İngiltərədə romantizmin əsasları William Blake (1757-1827) tərəfindən qoyuldu, lakin daha geniş tanınmanı romantizm sonradan əldə etdi. William Wordsworth, Samuel Taylor Coleridge, Robert Southey, Scott-dan sonra məşhur ingilis şairləri Byron və Shelley ədəbiyyata öz töhfəsini qoyurlar.

İngilis ədəbiyyatında romantik tarixçiliyin xarakteri çoxəsrlik inkişaf etmiş sivilisasiyanın və sabit ənənələrin mövcudluğu faktı ilə müəyyən edilirdi. İngilis romantikləri idealları keçmişdə tapmağa çalışırdılar. Burjuva normalarının rədd edilməsi orta əsrlər, qotik dəyərlərin ideallaşdırılması ilə müşayiət olunurdu.

İngilis romantikləri sənaye tərəqqisinin mənfi tərəfini - sosial bərabərsizliyin dərinləşməsini görürdülər və tez-tez maşın sivilizasiyasının kəskin tənqidi ilə çıxış edirdilər (məsələn, dəmir yolunu qəbul etmədilər). Amerikalı romantiklərin isə bu problemə ikimənəli yanaşması var idi. R.V.Emerson, 31 dekabr 1843-cü ildə Karlayla yazdığı məktubda dəmir yollarının tikintisinin meşələri məhv etdiyini və insanların məsafələri piyada keçmələrinin daha düzgün olduğunu qeyd etdi, lakin o, belə bir iddia ilə də çıxış etdi: "Bu, səyahətdəki sürətdir, şübhəsiz ki, geniş əraziləri ilə Amerika üçün çox əhəmiyyətli bir ixtiradır"<sup>7</sup>.

İngilislər üçün onların çoxəsrlik tarixi, amerikalılar üçün isə onların mədəniyyətinin formalaşması vacib idi. F.Engels yazırdı ki, Amerikada "yolunu kəsən heç bir orta əsr xarabalığı yoxdur" [4, s. 132]. Amerikanın gənc dövlət olaraq İngiltərə kimi tarixi və mədəni ənənələri olmadığından Amerikada romantik tarixçiliyin meyllərindən biri də milli adət-ənənələrin və tarixi birliklərin yetersizliyi fikri oldu.

İngilis romantikləri mədəni irsdən milli-tarixi simvolları və obrazları artıq məlum, tanınmış, təsbit edilmiş şəkildə istifadə edirdilər; amerikalı romantikləri isə ilk dəfə olaraq milli-tarixi obrazlar və simvollar yaratmalı, öz mifologiyasını yaratmalı oldular. Pionerlərin həyat həqiqətləri, hind əfsanələri, hind adları, həmçinin zəncilərin həyatı və zənci folklorunun motivləri milli obrazlılıq kimi çıxış edirdi. Amerika romantikləri keçmiş haqqında tarixi romanlar yaratmağa çalışırdılar.

Artıq uzun müddətdir ki, Avropa ölkələrində yayılan romantik hərəkət Amerikaya iyirmi illik gecikmə ilə gəldi. Romantizmin yaranması üçün ilkin şərtlər burada yalnız 1820-ci illərdə - böhran və qeyri-müəyyənlik, ümidlər və məyusluğun tarixi anında formalaşdı.

Romantizm ABŞ ədəbiyyatında Şimal və Cənub arasında vətəndaş müharibəsinə qədər aparıcı istiqamət olaraq qalırdı.

Bütün inkişafı boyu ABŞ-da romantizm müəyyən təkamül yolu keçmişdir. 19-cu əsrin 20-ci illərinin əvvəllərindən romantik yazıçıların böyük bir qrupu millətin yeni formalaşmış özünüdərkinin tələbatı olan orijinal Amerika ədəbiyyatının təşəbbüskarları kimi çıxış edirdilər.

ABŞ-da romantik nativizmin qabaqcılları Washington Irving və J.Fenimore Cooper idilər. Onilliyin sonunda milli ədəbiyyat artıq şübhəsiz nailiyyətləri ilə məşhurlaşdı ki, onların arasında Washington Irving-in "Sketchbook" (1820), W.C. Bryant-ın "The poems", həmçinin J.Fenimore Cooper-in "Leatherstocking Tales" adlanan pentalogiyasının üç romanı - "The Pioneers" (1823), "The Last of the Mohicans" (1826), və "The Prairie" (1827) misal gətirmək olar.

Amerikalı romantiklərin çıxışları nə qədər tənqidi olsa da, əsərləri nə qədər faciəli olsa da, onlarda çox vaxtı Amerikaya və onun böyük imkanlarına inanclar əks olunur. "Eskizlər Kitabı"na (1819-1820) daxil edilmiş "Amerika haqqında İngilis yazıçıların fikirləri" oçerkində V. İrving yazırdı ki, Amerika "dövlət xadimləri və mütəfəkkirlər üçün ibrətamiz və dərin mənəli bir dərs olan dünyanın ən böyük siyasi çevrilişlərindən birinin yenidən baş verdiyi bir ölkə idi" [8, s. 19].

Amerika romantizmində gülüş bəzən bir çox ingilis romantiklərinin əsərlərindəkindən daha sərbəst səslənirdi. Nümunə olaraq V. İrving və D. Rassel Louellin yumor və satirasını göstərmək olar. Tarixi inkişafı boyu canlı yumor və satira ilə seçilən

İngilis ədəbiyyatında romantizm dövründə acı, qəzəb, nifrət və ümitsizlik hissələri üstünlük təşkil edirdi; satira, ironiya, sarkazm hələ də güclü idilər, lakin yumor və gülüş nisbətən boğuc səsəlməyə başlayırdı. Bu, ümumi tendensiyadır, baxmayaraq ki, onunla üst-üstə düşməyən əsərlər var idi.

ABŞ romantiklərinin milli xarakter haqqında təsəvvürləri əsasən Adəm haqqında mifin şərhilə müəyyən edilirdi. C.Kuper "The Pathfinder" əsərində Natty Bampo personajının "günaha düşmədən əvvəl Adəmə bənzətilə biləcəyini" yazdı. Köhnə Dünyadan fərqli yeni sivilizasiyaya yol açan qəhrəman mühacirlər böyük imkanlar, naməlum macərələr və ümidverici nailiyyətlərlə üzləmiş günahsız Adəmlə assosiasiya edilirdilər. Cəmiyyətdən kənarında yaşamağa başlayan və azadlığa alışmış pioner daha sonra sivilizasiya ilə qarşılaşır və bu qarşılaşma dramatik olur.

Natty Bamponun obrazı pionerlərin ən yaxşı cəhətlərinin təcəssümüdür və bu qəhrəman bütün real, dünyəvi görünüşü ilə müəllifin idealının ifadəsi idi! Ümumilikdə isə pionerlər icması fərdi prinsiplər üzərində qurulmuşdu. Şəxsiyyət özünü millət kimi hiss edir, öz daxilində icma fenomenini daşıyırdı. Əgər Avropa romantizmində müharibə edən tərəflərin qüvvələri faciəvi şəkildə qeyri-bərabər - tiran cəmiyyətə qarşı tənha insan idisə, ABŞ romantizmində ilahi mənəbə daşıyan suveren şəxsiyyət, sanki, cəmiyyətin bərabər rəqibi idi.

Romantizmin xüsusiyyətlərindən biri də təbiət ünsürləri ilə insan varlığının daimi əlaqələndirilməsidir. İnsan və təbiətin, sənət və təbiətin vəhdətini H.V.Lonqfellov "Hiawatha mahnıları"nda gözəl çatdırıb.

ABŞ-da romantiklərin yaradıcılığında fərd və cəmiyyət arasındakı ziddiyyət daha çox fəlsəfi mənəli, mahiyyət etibarilə anti-burjua "insan və təbiət" mövzusu ilə ifadə olunur. ABŞ-ın romantikləri Amerikanın təbiəti ilə Amerikanın milli xarakteri arasında üzvi əlaqəni dərk edərək, öz ölkələrinin təbiətini sərbəst şəkildə təsvir edirdilər.

İrinq İngiltərənin özlüyündə sənət əsərini xatırladan və mahiyyətə təsvir üçün hazır predmet olan mənzərəli təbiətini qeyd edirdi. İngiltərənin təbiəti "şəkil" kimidir, "mədəni" təbiətdir, məskunlaşmış təbiət; Amerikada isə "vəhşi təbiətdir". Nathaniel Hawthorne yazırdı: "İngiltərənin ram təbiəti ilə Amerikanın vəhşi, barbar təbiəti arasında təsvirolunmaz fərq var". İngilis təbiətində "onun gözəl və mənzərəli yerləri panorama yaratmır, onları qiymətləndirmək üçün onlara diqqətlə və yaxından baxmaq lazımdır" [7, s. 134, 563].

İrinq və Kuperin əsərlərindəki özünəməxsus Amerika mənzərəsi milli kimliyi təsdiqləyən vasitələrdən birinə çevrilir. Romantizmə xas olan təbiətə maraq ABŞ ədəbiyyatında onun lirik təsvirinə deyil, epik təsvirə cəlb edilməsində özünü göstərir. Mənzərə gənc ölkənin epik hekayəsində zəruri komponent kimi çıxış edir.

Təbiət təkə romantik bir qəhrəmanın ruhunun təcəssümü kimi deyil, həm də insanın nəhəngə, pəhləvana çevrildiyi nəhəng, genişmiqyaslı, təbii mühit kimi çıxış edir.

Amerika Birləşmiş Ştatlarının romantiklərində panoramik mənzərədə əhəmiyyətli yer dəniz kimi ucsuz-bucaqsız meşələrə verilir. Bu görüntü Amerikanın geniş, kəşf edilməmiş ərazilərinin romantik simvolu kimi çıxış edir. Amerika qəhrəmanı tez-tez meşə fonunda təsvir olunur. Natty Bampo meşədə yaşayır, Thoreau-nun "Walden, or Life in the Woods" kitabının qəhrəmanı həyatın mənasını tapmaq üçün cəmiyyəti tərk edərək meşəyə gedir. Emerson öz "Təbiət" əsərində yazırdı: "Meşələrdə əbədi gənclik yatır... Meşələrdə biz ağıl və imana qayıdırıq" [5, s. 181].

İngilis və Amerika ədəbiyyatında təbiətin romantik təsvirində dəniz mövzusu çox əhəmiyyətlidir. İngiltərə böyük dəniz qüvvələrinə malik idi; Amerikanın taleyi onun sahillərini yuyan iki okeandan ayrılmazdır. Lakin İngiltərənin və Amerikanın romantik ədəbiyyatında dəniz mövzusu eyni qaydada açıqlanmır. Bayron üçün dəniz azadlığın, azadlıq mübarizəsinin simvoludur ("Çayld Haroldun ziyarəti" poemasının dördüncü mahnısı, 1809-1817). Melvil üçün dəniz kainatın modeli, müasir həyatın simvoludur.

ABŞ yazıçıları təkə insanla təbiətin vəhdətini deyil, həm də onların qarşıdurmasını göstəriblər. ABŞ-ın romantizmində, xüsusən də Kuperin yaradıcılığında təbiətin vəhşi qüvvələrinin təzahürlərinə maraq açıq şəkildə görünür. İnsan hər dəqiqə təhlükəyə məruz qalır. O, təkə özünün deyil, başqalarının da həyatını xilas etməyə hazır olan qəhrəman olmalıdır. Təbiətin qüvvələrinə müqavimət göstərmək bir növ insan borcuna çevrilir.

Amerika romantizminin xüsusiyyətləri orijinal janrlar sistemində də özünü göstərdi. Romantik hekayə formaları üçün böyük əhəmiyyət kəsb edən 17-18-ci əsrlərdə ABŞ ədəbiyyatının inkişafında ümumiyyətlə mühüm rol oynayan "səyahət" janrı idi. Sanki o, Amerikanın mədəni və milli simasını kəşf edib təsbit edirdi, yeni torpaqlar axtarmaq ideyasını təsdiqləyirdi, pionerlərin əzmkarlığını və cəsəətini poetik şəkildə təsvir edirdi. 19-cu əsr ədəbiyyatında da "səyahət" süjet motivi təkmilləşir. Bir çox romantik roman və novellaların, hekayə və poemaların - İrinq, Kuper, Lonqfellov, Po, Melvilin əsərlərinin quruluşu səyahətə, yeni yerlərə köçərkən macərələrə əsaslanırdı. Sərhəd öz müstəsna şəraiti və yaşayış şəraitinin sərtliyi və kobudluğu ilə bir çox romantik mövzuların mənbəyi idi. Səyahət janrına folklor elementləri, əfsanələr, yumoristik hekayələr də daxil idi.

ABŞ ədəbiyyatında səyahət janrı tez-tez avtobiografiya janrı ilə birləşib. 18-ci əsrdən bəri zənci müəlliflər tərəfindən yaradılmış avtobiografiya janrına səyahət də daxil idi. 19-cu əsrdə, romantizm dövründə o, "qul povesti" (slave narrative) adını aldı və özünəməxsus xüsusiyyətlər qazandı. ABŞ ədəbiyyatına xas olan bu janr Amerikanın sosial həyatının ən ağırlı məsələsinə birbaşa cavab idi [3, s. 19]. "Qaçaq qul Vilyam Qraymsın həyatı" (1825) kimi faktlara əsaslanan "qul povesti" azadlıq və insan ləyaqətinin axtarışı barədə romantik nağıl idi. Köləliyə Qarşı Etiraz Müstəqillik Bəyannaməsinin Prinsiplərinə olan optimist inamla uyğunlaşdı.

Bir sıra Avropa ölkələrinin mədəni həyatında tənqidi realizmin hökm sürdüüyü bir dövrdə mövcud olan Amerika romantizmi XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Avropa üçün xarakterik olan romantizm olaraq qala bilməzdi. Amerika ədəbiyyatında romantik və realistik başlanğıcların bir-birinə nüfuz etməsi, romantizmdən tənqidi realizmə keçidin, məsələn, V.Skottun yaradıcılığında daha əvvəl baş verdiyi ingilis ədəbiyyatından daha aydın və güclü idi. Təbii ki, bütün hallarda ro-

mantizm tənqidi realizmin mülkünə çevriləcək bir çox estetik prinsipləri əvvəlcədən müəyyən etmişdir. Amerika ədəbiyyatının sonrakı inkişafında da romantik başlanğıc öz əhəmiyyətini saxlayacaqdır.

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Аникин Г.В.: Романтизм в США и Англии: некоторые аспекты сравнительного анализа. М., 1995, с. 118
2. Засурский Я.Н. Романтические традиции американской литературы XIX века и современность. М., 1964, с. 131.
3. Ирвинг В. Путевые очерки и картины. М., 1879, с. 19.
4. Купер Д.Ф. Избр. соч., т. 2, с. 132
5. Николокин А.: Эстетика американского романтизма, 1977. с. 181
6. [https://en.wikipedia.org/wiki/American\\_literature](https://en.wikipedia.org/wiki/American_literature)
7. Hawthorne N. The English Notebooks. N. Y.; L., 1941, p. 134, 563
8. William K.J. They Also Spoke. Nashville, 1970, p. 234

Açar sözlər: romantizm, ikili dünya, barokko, simvolizm

Keywords: romanticism, dual world, baroque, symbolism

Ключевые слова: романтизм, двойной мир, барокко, символизм

### **Romanticism in english and american literature**

#### **Abstract**

The article discusses the meaning of the word "romanticism" as a literary direction and the history and evolution of romanticism in England and the United States. Romanticism is a style characterized by high emotionality, dynamism of reality and incompatibility of human passions. At the heart of the romantic worldview is "romantic double world" - a deep gap between ideal and reality. Romanticism seems to be one of the most significant trends in world culture, which developed especially intensively at the end of the 18th - the first half of the 19th century in Europe and North America.

The foundations of romanticism in England were laid by William Blake, but romanticism received recognition much later. After William Wordsworth, Samuel Taylor Coleridge, Robert Southey, and Scott, the famous English poets Byron and Shelley contributed to literature.

For a long time now, the romantic movement that has been spreading in European countries has come to America with a delay of twenty years.

By the end of the decade, national literature was already known for its undoubted achievements, including Washington Irving's "Sketchbook", W.C. Bryant's "The Poems", as well as three novels by

J. Fenimore Cooper in his pentalogy called "Leatherstocking Tales" - "The Pioneers", "The Last of the Mohicans", and "The Prairie".

### **Романтизм в Английской и Американской литературе**

#### **Резюме**

В статье рассматривается значение слова «романтизм» как литературного направления, а также история и эволюция романтизма в Англии и США. Романтизм — стиль, характеризующийся высокой эмоциональностью, динамизмом реальности и несовместимостью человеческих страстей. В основе романтического мировоззрения лежит «романтический двойной мир» — глубокая пропасть между идеалом и действительностью. Романтизм представляется одним из наиболее значительных направлений мировой культуры, особенно интенсивно развившимся в конце XVIII - первой половине XIX века в Европе и Северной Америке.

Основы романтизма в Англии были заложены Уильямом Блейком, но признание романтизм получил гораздо позже. После Уильяма Вордсворта, Сэмюэля Тейлора Кольриджа, Роберта Саути и Скотта в литературу внесли свой вклад известные английские поэты Байрон и Шелли.

Первопроходцами романтического нативизма в США были Вашингтон Ирвинг и Дж. Фенимор Купер. К концу десятилетия национальная литература уже была известна своими несомненными достижениями, среди которых «Записная книжка» Вашингтона Ирвинга, «Стихотворения» У.К. Брайанта, а также три романа Дж. Фенимора Купера в пенталогии под названием «Пенталогия о Кожаном Чулке» — «Пионеры», «Последний из могикан» и «Прерия».

RƏYÇİ: dos.L.Ələkbərova

**Məmmədova Svetlana Əliabbas qızı**  
**AZƏRBAYCAN NAĞILLARI SMOMPK MƏCMUƏSİNDƏ**

Giriş. XIX əsrdə ümumən Azərbaycan folklorunun toplanması və nəşrində ən əsaslı mənbələrdən biri SMOMPK (Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza) məcmuəsidir. Əvvəllər təsadüfi təşəbbüslərə əsaslanan toplayıcılıq işi SMOMPK məcmuəsinə artıq kütləvilik prinsipinə əsaslandı. Burada toplanan nağıllar rus dilində olsa da, tərcümə zamanı müəyyən qüsurlara yer verilsə də sonralar buradakı materiallardan bir çox məşhur yazıçıların kitablarında yer almışdır. Buna misal olaraq H.Zeynallının “Azərbaycan atalar sözü”, “Azərbaycan tapmacaları”, A.V.Baqırının “Azərbaycanın və qonşu ölkələrin folkloru”, A.V.Baqri və H.Zeynallının “Azərbaycan türk nağılları” kitablarını göstərə bilərik (6, 9). SMOMPK məcmuəsinə ilk əvvəllər yazıya alınan ilk nümunələrlə sonrakı buraxılışlarda yazıya alınan nümunələr arasında müəyyən qədər fərq vardır. Bu fərq həm nağılların həcminə, həm də təhkiyə üslubuna görədir. Bunun səbəbi isə həm nağılları toplayanların qeyri-millət olmaları, həm də bu addımın ilk təşəbbüs olması idi.

SMOMPK məcmuəsinə nəşr edən Qafqaz Tədris Dairəsi İdarəsi folklor materiallarının toplanmasına xüsusi fikir vermişdir. Azərbaycan folklor örnəkləri toplanmasının əsasən aşağıdakı buraxılışlarında yer almışdır:

- İnanclar, sınımalar (5-ci, 17-ci, 20-ci buraxılışlar).
- Atalar sözləri və məsəllər (1-ci, 9-cu, 13-cü, 34-cü buraxılışlar).
- Tapmacalar (1-ci, 13-cü, 18-ci buraxılışlar).
- Əfsanə və rəvayətlər (2-ci, 7-ci, 9-cu, 11-ci, 13-cü, 14-cü, 17-ci, 18-cü, 21-ci, 26-cı, 32-ci, 34-cü, 42-ci buraxılışlar).
- Bayatılar, ağıllar, şikəstələr, laylalar, beşik nəğmələri, vəsfi-hallar, sayaçı nəğmələri, holavarlar (18-ci, 20-ci, 41-ci buraxılışlar).
- Lətifələr (9-cu, 26-cı, 29-cu buraxılışlar). – Aşıq şeirləri (2-ci, 13-cü, 41-ci, 42-ci buraxılışlar). – Dastanlar (13-cü, 19-cu buraxılışlar).
- Mərasim folkloru (9-cu, 18-ci buraxılışlar).
- Uşaq folkloru: laylalar, sanamalar, uşaq nəğmələri, şeirlər, uşaq oyunları, uşaq nağılları, heyvanlardan bəhs edən nağıllar (9-cu, 13-cü, 14-cü, 19-cu, 20-ci, 35-ci buraxılışlar).
- Xalq mahnıları (18-ci, 42-ci buraxılışlar).
- Sehirli nağıllar, məişət nağılları və heyvanlardan bəhs edən nağıllar (3-cü, 6-cı, 7-ci, 9-cu, 13-cü, 19-cu, 20-ci, 21-ci, 26-cı, 35-ci, 42-ci buraxılışlar) (6, 7).

Təbii ki, burada toplanan materiallarla folklorumuz kifayətlənmişdir. Bu məcmuədə toplanan folklor materiallarının çoxluq hissəsini nağıllar, xüsusi ilə sehirli nağıllar təşkil edir. Azərbaycan şifahi xalq ədəbiyyatının epik növünün bir qolu olan nağıllar özündə arxaik təsəvvürlər sistemini saxlayır. Xalq yaradıcılığının məhsulu olan nağıllar özündə bir neçə spesifik xüsusiyyətləri birləşdirir. Prof.A.M.Nəbiyev yazır ki, “Sehirli nağıllar sehirli süjetlər üzərində qurulur, sehirli obrazlar burada əsas rol oynayır. Bütün sehirli nağıl qəhrəmanları son anda qarşılarına çıxan ən qorxunc qüvvələrə qalib gəlib məqsədə çatırlar. İnsanın kamalı, ağılı, dərrakəsi, yenilməzliyi və qorxmazlığı onun əlindən tutub irəliyə, məqsədə qovuşmağa doğru aparır. Lakin burada sehirkar qüvvələr qarşısında, əslində aciz qalan insana kömək edən də yenə insan əqli, onun qüdrətli fantaziyası, biliyin və kamalın qüdrətindən törəyən insan əməlidir” (2, 3).

Azərbaycan folklorunun toplanması və nəşrində əvəzsiz rolu olan SMOMPK məcmuəsi özündə bir sıra nöqsanları da əks etdirir. Bu haqqda Abbas Hacıyev yazır: “Burada nağılların tərcüməsi zamanı milli koloritə, dilin incəlik və sadəliyinə, ideya və məqsəd aydınlığına, forma bütövlüyünə fikir verilmirdi. Bayatı, sayaçı sözləri, tapmaca, nəğmə və məsəllərin tərcüməsi ilə yanaşı, onların orijinalları da veriliridi, nağılların isə yalnız tərcüməsi nəşr olunurdu. Bundan başqa, təhriflər nağıl toplayanların təcrübəsizliyindən, tərcüməçilik vərdişlərinin ya az, ya da heç olmamasından, müxtəlif zümrələrə mənsub olan adamların belə ciddi işə girişməsinə, senzuranın sərt tələblərindən, nağılların ictimai motivlərini günün tələblətinə uyğunlaşdırmaq meyllərindən irəli gəlirdi. Odur ki, məcmuədə gedən “Məlik Məmməd və Məlik Cümşüd”, “Əvil Qasım və Əvil Məmməd”, “Şah Rüstəm”, “Şah Qəmbər”, “Şah İsmayıl” nağılları yararsız hala salınmış, onlarda bir sıra epizodlar ixtisar edilmişdir” (7, 122-125).

Məcmuə yalnız zəngin janr və mövzu çeşidləri ilə əhatələnən folklor nümunələrindən ibarət olmayıb, bir sıra Goranboy, Naxçıvan, Şəki, Qəbələ, Yelizavetpol, Bakı, Lənkəran, Şamaxı və s. kimi bölgələrdən toplanan nümunələr ilə regionun tarixi-mədəni coğrafiyasını da əks etdirir. V.V.Propp qeyd edir ki, “Sehirli nağılların strukturunun öyrənilməsi bu nağılların öz arasında sıx qohumluğun olduğunu göstərir. Bu qohumluq o dərəcədə sıxdır ki, bir sujeti digərindən dəqiq ayırmaq mümkün olmur. Bu da öz növbəsində iki çox vacib nəticəyə gətirib çıxarır. Birincisi: heç bir sehirli sujet digərindən ayrı tədqiq oluna bilməz, ikincisi isə: heç bir sehirli nağıl motivi onu bütövlüyə münasibətdə öyrənmədən araşdırıla bilməz” (10, 19). Buna misal olaraq məcmuənin III buraxılışında Salahlı kənd müəllimi B.Veniaminov Salahlı kəndinin coğrafi, etnoqrafik təsvirini vermiş və orada “Məlik Məmməd və Məlik Cümşüd”, “Avil Kasım və Avil Mamed” nağıllarını yazıya almışdır. “Avil Kasım və Avil Mamed” nağılının adı çox güman ki, “Əvil-Qasım və Əvil Məmməd”dir. Nağılın belə səhv adlanması səbəbi isə onun qeyri-azərbaycanlı tərəfindən toplanmasıdır. Nağılı oxuyarkən onun bir qədər Məlikməmməd nağılı ilə yaxından səsleşdiyini görürük. Ortaq cəhət kimi övladsızlıq motivini, alma yeməklə övlad əldə etmə motivini göstərə bilərik. Alma yeyərək övlad əldə etmə motivi, yəni, möcüzəli doğuluş motivi Azərbaycan xalq



nağıllarına xas xüsusiyyət olmaqla yanaşı bir çox dünya xalqlarının folklorunda da rast gəlinən hadisədir. Nağılı oxuduqca burada baş verən hadisələrə digər nağıllarda rast gəldiyimizi görürük. Məsələn, nağılın bir hissəsində deyilir: “Nərman hirsələnmiş halda özünü bilmədən baş götürüb getdi. Bu vaxt Əvil Qasım Nərmanın otağının qapısını açdı. Bu otaqda yel atı vardı. Əvil Qasım ata minib qızıl bulağa girdi, atı ilə bərabər özü də qızilla örtüldü. O elə bu halda Şah Mərdin vilayətinə yola düşdü. Əvil Qasım mənzilbaşına çathaçatda at dil açıb ondan təvəqqe etdi ki, onu sərbəst buraxsın. O onun quyruğundan bir neçə tük çəkib atı buraxanda dedi ki, nə vaxt onu çağırırsa, o saat yanında hazır olsun” (6, 45). Bu mənzərəyə “Simurq quşu” nağılında, ruslarda isə «Сивко-Бурко» nağılında rast gəlirik.

VI buraxılışda biz A.Zaxarovun topladığı 10 Azərbaycan nağılına rast gəlirik. Məcmuənin bu sayında dərc olunan “Vəcdanlı tacir və kələkbaz tacir”, Taledən qaçmaq olmaz” adlı nağıllarda Allaha, taleyə inam əks olunur. N.Seyidov bunu belə izah edir: “Şamaxı məktəb müəllimi A.Zaxarov məcmuənin VI buraxılışında “Vəcdanlı tacir və kələkbaz tacir” nağılımı dərviş Mustafadan eşidib yazmışdır. Bu nağılda iki tacirinin necə qazanc əldə etməsindən danışılır. Göründüyü üzrə, nağılda iştirak edən əsas surətlərin hər ikisi yuxarı sinif nümayəndələridir. Mövzu isə tacirin dövlət qazanması məsələsidir. Tacirlərdən biri «Allah yolundan» uzaqlaşır, ikincisi isə «Allahın köməyi» ilə dövlət qazanır. Burada dinin təsiri özünü göstərir ki, bu da təsadüfi deyildir. Çünki nağılı söyləyən dərvişdir” (5, 55). “Vəcdanlı tacir və kələkbaz tacir” nağılı rus dilində yazılsa da Azərbaycan dilində işlənən bəzi sözlər tərcümə olunmadan verilmişdir. «Allah», «Salam əleyküm», «Pərvərdigar», «şeytan», «üç aşıq», «kişmiş» və s.

“Taledən qaçmaq olmaz” nağılında isə tale kitabında yoxsul çobanın xəstə qızı ilə evlənməyini öyrənən bir şahzadədən bəhs olunur. İlk əvvəllər bu xəbərlə razılaşmayan şahzadə qızı öldürmək məqsədilə onun evinə gedir. Lakin qızı öldürmək əvəzinə sağaldır. Sağalan qız dönüb gözəllər gözəli bir qadın olur. Şahzadə daha sonra qızla ailə həyatı qurur. Tale kitabında yazılanların yerinə yetdiyini gördükdən sonra alın yazısına inanmağa başlayır. Nağılda dilimizə aid bəzi firologizmlər hərfi tərcümə olunmuşdur: «Царевич сидел на лошади шайтана»-«cin atına minmişdi», «Крепко держал за ворот рубашки старика»-«Qocanın yaxasından bərk yapışmışdı», « Прелестная, молодая девушка, которая будто говорила солнцу: « Ты не выходи, я уже вышла» - «Qız elə gözəl idi ki günə deyirdi sən çıxma, mən çıxım»(9, 90-93).

VI buraxılışa daxil olan “Zalım ögey ana” və ya “Zalım analıq” nağılı bir çox xalqlar arasında yayılmış məşhur bir nağıldır. Bu nağılın gedişatı müxtəlif xalqlarda fərqli məzmununda verilsə də sujet xətti demək olar ki, eyni olur. Sonda ögey ana məğlub olur, ögey qız nağılın sonunda düçar olduğu qaranlıqdan şah arvadı olaraq çıxır. Analıq və onun qızı isə məhv olur. Dünya xalqlarının folklorunda geniş yayılmış bu janrdə adətən ögey qız obrazına sehirlə qüvvələr tərəfindən kömək gəlir. Y.M.Meletinski belə vurğulayır: “Bu tip nağıllarda baş qəhrəman olan qovulmuş ögey qıza sehirlə heyvanlar, gah da ananın hədiyyəsi olan və ya məzarının üstündə tapılan sehirlə əşyalar köməkçi ola bilər- gözəl paltar, incə ayaqqabı və s. Kuklalar xüsusilə maraq doğurur, qız onları yedirtməli, kukla isə ona kömək etməlidir. Ümumiyyətlə, qovulmuş ögey qız motivi – sosial cəhətdən fəqir, kasıbı idealizə etmə formalarından biridir” (8, 161-212).

Buraya daxil olan “Şahsevənli Hacımin iti” nağılı müzakirələrə səbəb olur. Tərcüməmətninin həcmnin əvvəlki mətnlərdən dəfələrlə kiçik olması onun nağıl olub-olmaması haqqında ilk sualı yaradır. Tərcüməçi mətnin sonunda belə bir qeyd yazır: “Perevod s tatarskoqo”. Bu yazını Səhər Orucova belə izah edir: “A.Zaxarovun təqdim etdiyi “Şahsevənli Hacımin iti” tərcümə mətni XIX əsrin böyük Azərbaycan şairi S.Ə.Şirvaninin hamıya yaxşı məlum olan, “Köpəyə ehsan” satira-mənzuməsi ilə tamamilə eynidir və bizə elə gəlir ki, A.Zaxarov S.Ə.Şirvaninin bu mənzuməsini alaraq nəsr formasında rusca dəqiq tərcümə etmiş və buna görə də mətnin başlığından sonra belə bir qeyd etməli olmuşdur (11, 10).

SMOMPK məcmuəsinə daxil olan nağıllar digər millətlərin nümayəndələrinin dilindən yazıya alındığı üçün müəyyən təhriflərin olmağı qaçınılmazdır. Lakin bunu da qeyd etmək lazımdır ki, bizim ziyalılarımızda vaxtilə nağıl toplamaqda çətinlik çəkmişdilər. Bu səbəbdəndir ki, Yusif Vəzir Cəmənzəminli “Nağıllarımızı necə toplamalı” adlı bir yazısında belə qeyd edir: “Nağılın xalq ədəbiyyatına məxsus olmasına baxmayaraq, xalqın hər bir fərdi onu bilmir. Əslən ona aşına olan şəxslər tək-təkdir. Bunları toplamaq və bunlara ehtiyatla yanaşmaq, nağıl toplayanın məharətinə bağlıdır. Ələksər nağıla və bütün xalq ədəbiyyatına vəqif olanlar arvadlardır. Arvadların da içində hamısı yox, yalnız xalqın işinə yarayan və onunla həmişə təmasda olanlar bilirlər. Xalqa yaxın olan məşşatələr, ağıçılar, yengələrdir. Ürkütmədən, təşvişə salmadan bunlara yanaşdıqda böyük bir mənbə kəşf edilmiş olar” (1, 280-281). Y.V.Cəmənzəminlinin burada “ürkütmədən, təşvişə salmadan yanaşılmaq” deməyinin səbəbi budur ki, özünün də qeyd etdiyi kimi nağıl bilən əsas, aparıcı qüvvələr qadınlar idi və o dövrdə qadınlara naməhrəm kişilərin yaxınlaşması, onlarla həmsöhbət olması qeyri-mümkün idi.

SMOMPK məcmuəsinin VII buraxılışında məşhur nağıllardan biri olan “Ovçu Pirim” nağılı yer alır. A.Kalaşev tərəfindən toplanan bu nağılda baş qəhrəman Ovçu Pirimdən başqa ilanlar şahı, onun qızı, qızın sevgilisi, qurdlar, köpəklər, xoruz kimi köməkçi heyvan obrazları verilir. Nağılda ilanın şah olması, onun hətta tüpürçəyinin də sehərə malik olması “Ovçu Pirim” nağılının totemizm dövründən qaldığına işarədir. İlanla bağlı totemist görüşlərə başqa nağıllarda “İki ilan nağılı”, “İlanla Pərizadənin nağılı”, “Gülzar və qara ilan” və s. rast gəlirik. SMOMPK məcmuəsinin XVII buraxılışında “Dünya dili” adlı ingiloy rəvayəti “Ovçu Pirim” ilə eyni məzmunundadır.

Məcmuənin XIX – 1894-cü il buraxılışında bir sıra nağıllar vardır ki, onlar “erməni nağılları” başlığı altında çap olunmuşdur. Halbuki bu nağılların bəzisi bir neçə buraxılış bundan öncə Azərbaycan nağılları başlığı altında çap olunmuşdur. Bu nağıllara “Şahzadə və qurbağa”, “Ana və qız”, “Əvvəl nökr, sonra şah”, “Rüstəm-Gül”, “Xətrinə insan toxunanın Allah dadına çatar”, “Nazlı və onun yeddi qardaşı”, “Rüstəm və Fatma”, “Mürkü-Gülü-Xəndan quşu haqqında”, “Qorxaq”, “Div və şahzadə” nağılları aiddir. A.Ağababayev tərəfindən toplanan və rus dilinə tərcümə olunan «О пите Мурги-Гюли-Хандан» nağılı fərqliliyi ilə seçilir. Bu nağıl Məlikməmmədin möcüzəli quşu axtarması ilə başlayır. O gülü

axtararkən bahadırılıq yuxusuna gedir. Burada diqqətimizi çəkən əsas məqam yuxuyagetmə motividir. Bu motiv əksər nağıl və dastanlarımıza xas olan xüsusiyyətdir. Yuxudan oyanan Məlikməmməd qarşısında böyük, bədheybət, qanadlı bir div görür. Yəne “Div” surəti nağıllarımızda geniş yayılmış, şər qüvvələrin təmsilçisi olan bir obrazdır. Sonda div Məlikməmmədə məğlub olur, ona tükündən bir qədər qoparıb verir ki, köməyə ehtiyacı olanbda tükü yandırsın və div dərhal gəlsin. Yuxarıda da qeyd etdiyimiz kimi tük yandırmaq da nağıllarımızda ənənəvi bir gedişətdir. “Simurq quşu” “Əvil-Qasım və Əvil Məmməd” nağılında da eyni mənzərə ilə qarşılaşırıq. Nağılın sonuna vardığında bəzi hissələrin ənənəvidən fərqləndiyini görürük. Məsələn, Məlikməmməd şahla görüşdükdən sonra ona kömək edəcəyini söyləyir. Beləliklə, o, dənizdə insanları qırıb batıran polad əli sındırır. Polad əli sındıqdan sonra dənizdən çıxan quş cildinə girmiş Pəri qızı bu polad əlin içində divin canının yerləşdiyini söyləyir. Nağıllarımızda ənənəvi olaraq divin canı şüşənin içindəki quşda verilir. Prof.M.Təhmasib yazır ki, “Nağılda divin gəlməsinin göyün guruldaması, yerin titrəməsi, ildırım çaxması və s. ilə verilməsi bu əcaib sifətin günəşə düşməni olan təbiət hadisələri ilə nə qədər əlaqəli olduğunu göstərir. Daha doğrusu, bütün bunlar divin günəşə düşməni, təbiət hadisələrinin animizmə əsaslanan “insanlaşdırılmış”, “canlandırılmış” bədii ifadəsindən ibarət əsəri bir surət olduğunu sübut edir (3, 29). Burada isə divin canı polad əlin içində təsvir olunmuşdur. Başqa bir nümunə daha: Mürgü-Güli-Xəndan quşunu tapmaq üçün Məlikməmməd Çalağan kömək edir. Ənənəvi nağıllarımızda isə bu ya Zümrüd, ya da Simurq quşu olur. Bu nağılda Məlikməmməd Çalağanın balasını ilandan xilas edir. Ənənəvi nağıllarımızda ilan obrazının yerini əjdaha obrazı tutur. Belə fərqliliklərin olmasının səbəbi kimi nağıl yazıya alınarkən mətnin rus dilinə çevrilməsi zamanı yaranan çətinliyi misal göstərə bilərik.

SMOMPK məcmuəsində “Koroğlu”, “Alı xan-Pəri xanım”, “Şah İsmayıl”, “Novruz” kimi nağıllara da rast gəlirik. Bu nağıllar bəzən dastan sujetləri ilə səsleşdiyi üçün dastanlarla səhv salınır. “Koroğlu”, “Alı xan və Pəri xanım” nağılları dastan sujetləri ilə səsleşsə də, onlara dastan demək düzgün olmaz. Çünki dastanın özünəməxsus giriş və sohn hissələri mövcuddur. Belə ki, dastan ustadnamə ilə başlayır, duvaqqapma ilə bitir. Nağılların bəziləri isə qaravəlli ilə başlayır. SMOMPK məcmuəsində çap olunan bu nağıllarda isə bunların heç birinə rast gəlmirik.

İlk öncə Şah İsmayıl dastanına nəzər yetirək. Məcmuənin buraxılışlarında bəzi nağıllar əsasən nəslə təqdim olunmuş, sonra aralarına şeir parçaları verilmişdir. BU nağılda məcmuənin III buraxılışında Azərbaycan nağılı kimi, VII buraxılışında isə erməni nağılı kimi verilmişdir. Sözsüz ki hər ikisi arasında müəyyən fərqlər vardır. Lakin VII buraxılışdakı nağılı oxuduqca onun bizə məlum olan dastana daha yaxın olduğunu aydın görürük (11, 131-137). Şah İsmayıl” nağılında İsmayılın gözlərinin çıxarılması ayrı-ayrı variantlarda başqa cür təzahür edilib. Onun gözlərini bəzən qarğa, bəzən, mələikələr, bəzən isə göyərçinlər sağaldır. Özündə bir neçə motivi- övladsızlıq motivini, alma yeyərək övladaldətmə motivini, gözəl qıza ovda rast gəlmə motivini, baş qəhrəmanın gözünün çıxarılması motivini və s. əks etdirməsi nəticəsində bu nağıl sonralar bir çox aşıqların repertuarında dastana çevrilmişdir.

SMOMPK məcmuəsində yer alan digər nağıllardan biri də “Alı xan” nağılıdır. Bu nağılda ənənəvi olaraq Hacı Səidin övlad arzusu ilə başlayır. Bunun üçün on dəfə Həcc ziyarətində olduğdan sonra bir gün məsciddən çıxarkən bir oğlan uşağı tapır və adını Tapdıq qoyur. Bu uşağı övladlığa götürdükdən sonra Hacı Səidin iki övladı dünyaya gəlir. Bir müddət keçdikdən sonra iki qarı Tapdığa sirin üstün açır və ona Pəri ilə evlənin, Hacı Səidin var-dövlətinə yiyələnməyi söyləyirlər. Bu fikir Tapdığın beyninə batır və Hacı Səid Həccdə olarkən bu istəyini Pəri xanıma bildirir. Lakin Pəri xanım buna etiraz edib, onu itəliyəndə Tapdıq yaralanır. Bu zaman Hacı Səid Həccdən qayıdır. Qorxuya düşən Tapdıq Hacı Səidin qabağına gedərək Pəri xanım haqqında nalayiq sözlər, uydurma fikirlər söyləyir. Hacı Səid Tapdığa inanıb digər oğlu Əhmədə əmr edir ki, bacısı Pərinə öldürsün. Əhmədin bacısına yazdığı gəldiyi üçün onu öldürmür, əvəzinə bir keçi kəsib bacısının köynəyini onun qanına bulayır. Bundan sonra Alı xan adlı oğlan yuxuda badə içərək Pəri xanımı görür. Eyni yuxunu Pəri xanımda görür. Bunlar bir-birilərinə vurulur. Çox axtardıqdan sonra Alı xan Pəri xanımı tapır və evlənilir. Sonda Pəri xanım atasının yanına gedir çıxır, əhvalatı olduğu kimi nəql edir. Tapdığın üstünə od töküüb yandırirlar. Alı xanla Pəri xanıma isə toy edirlər (6, 45). Yuxarıda da qeyd etdiyimiz kimi SMOMPK məcmuəsində toplanan folklor nümunələri qeyri-millət nümayəndələri tərəfindən yazılmışdır. İlk dəfə olaraq toplanan 1892-ci ilində nəşr olunmuş 13-cü buraxılışında yer almış folklor nümunələri Azərbaycan söyləyicilərinin dilindən toplanmışdır. Bu məcmuə sayəsində biz, burada toplanan folklor mətnlərinin bu günədək keçdiyi yolu, siyasi və iqtisadi mühitin ona etdiyi təsirləri də izləmək imakını əldə edirik. Topluda erməni folklor materiallarına geniş yer verilmişsə də, “Erməni xalq filologiyası” adı altında təqdim edilən örnəklərin böyük əksəriyyəti Azərbaycan folklorunun müxtəlif janrlarını təmsil etməkdədir. Belə ki, toplanan 2-ci, 5-ci, 7-ci, 13-cü, 24-cü, 28-ci və s. buraxılışlarında erməni iqtibasçılığının, plagiatçılığının nə qədər uzun tarixi olduğunu göstərən faktlar vardır (6, 9). Bütün hallarda içerisində var olan nöqsanlara baxmayaraq SMOMPK məcmuəsi XIX əsrdə Azərbaycan nağıllarının ən çox nəşr edildiyi mənbə kimi əvəzsizdir.

## ƏDƏBİYYAT

1. Çəmənəminli Y.V. Əsərləri: 3cildə. III cild. Bakı, Avrasiya Press, 2005, 439 s.
2. Nəbiyev A.M. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Bakı, Elm, 2006, 648s
3. Təhmasib M.H. Məqalələr. Bakı, Elm, 2005, 218 s.
4. Orucova S. Azərbaycan Folklorunun toplanma, tərcümə və nəşr problemləri. (QƏXTMT-SMOMPK materialları əsasında). Bak, Elm və Təhsil, 2012, 535 s.
5. Seyidov N.X. Azərbaycan nağılları haqqında. // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. I kitab. Bakı, Azərb SSR EA nəşriyyatı, 1961, s.52-118
6. SMOMPK: Azərbaycan folkloru materialları. I cild. Bakı, Elm və təhsil, 2018, 232 s.
7. Гаджиев А.М. Тифлисская литературная среда и азербайджанское устное народное творчество // Литературный Азербайджан, 1966, №4, с.122-124
8. Мелетинский Е.М. Герой волшебной сказки. Москва, Издательство восточной литературы, 1958, 263 с.
9. Народные сказки закавказских татар / собиратель Захаров А. // СМОМПК, VI выпуск, Тифлис, 1888, II отдел, с 77-156.
10. Пропп В.Я. Исторические корни волшебной сказки. Ленинград, Издательство ЛГУ, 1986, 365 с.
11. СМОМПК, VII выпуск, 1889

### **Xülasə**

Məqalə XIX əsrdə SMOMPК məcmuəsinin müxtəlif nəşrlərində çap olunmuş Azərbaycan nağıllarının tədqiqinə həsr edilmişdir. Burada bu nağılların qısa xülasəsi, eləcə də tədqiq olunan nağıllarda rast gəlinən qeyri-adi doğuluş, kiçik qardaş, ögey ana, ögey qız motivləri verilir. Bu məcmuədə toplanmış folklor materialının əksəriyyətini nağıllar, xüsusən də sehirli nağıllar təşkil edir. SMOMPК məcmuəsində qeydə alınan ilk nümunələrlə sonrakı nəşrlərdə qeydə alınan nümunələr arasında müəyyən fərq var. Bu fərq həm nağılların uzunluğu, həm də təhkiyə üslubu ilə bağlıdır. SMOMPК toplusuna daxil olan nağıllar başqa xalqların dilində yazıldığından müəyyən təhriflər qaçılmazdır. SMOMPК-da çap olunmuş bu folklor nümunələrindəki səhvlərin həm subyektiv, həm də obyektiv səbəbləri vardır.

Subyektiv səbəblər kimi məcmuənin nəşrində erməni və ermənipərəst rus ziyalılarının iştirakını, çox vaxt folklorumuzun ermənilər tərəfindən mənimsənilməsini, Azərbaycan xalqının həyatının, məişətinin təhrif edilməsini, Azərbaycan sözlərinin rus sözləri ilə əvəz olunmasını göstərə bilərik. Obyektiv səbəblər kimi isə toplayıcının qeyri-millət nümayəndəsi olması, söyləyicinin çox vaxt düz seçilməməsi, qeyri-dəqiq tərcümənin olması, folklorumuza qarşı nabalədliliyi və s. göstərə bilərik.

Açar sözlər: SMOMPК, XIX əsr, nağıl, söyləyici, sehirli nağıllar, möcüzəli doğuluş motivi

### **Азербайджанские сказки в сборнике СМОМПК**

#### **РЕЗЮМЕ**

Статья, посвящена исследованию Азербайджанских сказок, опубликованных в различных выпусках СМОМПК в XIX веке. Здесь дается краткое содержание этих сказок, а также говорится о мотивах необычного рождения, младшего брата, мачехи, падчерицы, встречающихся в изучаемых сказках. Большинство фольклорных материалов, собранных в этом сборнике, составляют сказки, особенно волшебные сказки. Есть некоторая разница между первыми образцами, записанными в сборнике СМОМПК, и образцами, записанными в более поздних изданиях. Это различие связано как с объемом сказок, так и со стилем повествования. Поскольку сказки, вошедшие в сборник СМОМПК, написаны на языке других народов, определенные искажения неизбежны. Существуют как субъективные, так и объективные причины ошибок в этих образцах фольклора, опубликованных в СМОМПК.

В качестве субъективных причин можно указать на участие в издании журнала армянской и проармянско-настроенной российской интеллигенции, нередко на присвоение армянами нашего фольклора, искажение быта азербайджанского народа, замену азербайджанских слов на Русские слова. Объективные причины в том, что собиратель не национальность, диктор часто выбран не правильно, есть неточный перевод.

Ключевые слова: СМОМПК, XIX века, сказки, сказитель, волшебные сказки, мотивы чудесного рождения.

### **Azerbaijani fairy tales in the SMOMPК collection**

#### **Summary**

The article is devoted to the study of Azerbaijani fairy tales published in various editions of the SMOMPК in the XIX century. Here is a brief content of these tales, as well as the motives of unusual birth, little brother, step-mother and step-daughter found in the studied fairy tales. Most of the folklore material collected in this collection is fairy tales, especially magical tales. There is a difference between the first samples recorded in the SMOMPК collection and the samples recorded in later editions. This difference is due to both the length of the tales and the style of the story. Certain distortions are inevitable, as the tales included in the SMOMPК collection are written in the languages of other peoples. There are both subjective and objective reasons for the errors in these examples of folklore published in SMOMPК.

For subjective reasons, we can point to the participation of Armenian and pro-Armenian Russian intellectuals in the publication of the magazine, often the misappropriation of our folklore by Armenians, the distortion of the life of the Azerbaijani people, the replacement of Azerbaijani words with Russian words. The objective reasons are that the collector is a non-national, the speaker is often not chosen correctly, there is an inaccurate translation, he is not against our folklore and so on. we can show.

Keywords: SMOMPК, XIX century, fairy tale, storyteller, magic tales, miraculous birth motif.

RƏYÇİ: dos. S.Abbasova

**AZƏRBAYCANIN BÖYÜK TARİXİ ŞƏXSİYYƏTİ, GÖRKƏMLİ İCTİMAİ XADİMİ VƏ ŞAİRİ ŞAH İSMAYIL XƏTAINİN HƏYAT VƏ YARADICILIĞI**

**Ya bir yol seç, ya bir yol tap, ya da yoldan çək!**

**Şah İsmayıl Xətai**

Giriş. Şah İsmayıl Xətai 1487-ci il iyun ayının 23-də Ərdəbil şəhərində anadan olmuşdur. Qızılbaşlıq adı ilə tanınan Səfəviyyə cərəyanı burada formalaşmış, Şərqi bir çox ölkələrinə yayılmışdır. Buraya inamla gələn sufilər, müridlər İsmayılın babası, Şeyx Cüneyd, atası Şeyx Heydər arxa olmuş, onlara yeni bir dövlətin bünövrəsini qoymağa yaxından kömək etmişlər. Anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı idi. Lakin Ağqoyunluların Səfəvilərlə münasibəti sabit qalmır, Səfəvilərin günü-gündən artan qüdrəti onları qorxuya salırdı. Şeyx Heydər qəddarlıqla öldürülür, arvadı Aləmşah bəyim isə iki oğlu - İbrahim və balaca İsmayilla bərabər həbsxanaya salınır. Ağqoyunlu hökmdarı Sultan Yaqubun öldürülməsindən sonra hakimiyyət uğrunda gedən mübarizədə Rüstəm mirzə Səfəvilərdən istifadə etmək məqsədi ilə Şeyx Heydər ailəsini həbsdən azad edir. Öz səhvlərini sonradan anlayaraq ağqoyunlular İsmayıl və ailəsini bir daha ələ keçirə bilmirlər. Şah İsmayıl Gilan hakimi Həsən xanın himayəsi altında Lələ Hüseyn bəy tərəfindən tərbiyə edilir, bir dövlət xadimi kimi yetişdirilir. Yeni qurulacaq dövlətin adının Səfəvilər olması İsmayılın ulu babalarından olan, el arasında Şeyx Səfi adlandırılan Şeyx Səfiəddin Ərdəbilinin (1252-1335) adından götürülmüşdür.

Əsas hissə. 1499-cu ildə İsmayıl və onun tərəfdarları hakimiyyəti ələ almağa qərar verirlər. Ağqoyunlular arasında hakimiyyət uğrunda gedən döyüşlər bunun üçün ən yaxşı şərait idi. İsmayıl və onun tərəfdarları bu əlverişli şəraiti dəyərləndirərək 70 nəfərdən ibarət bir dəstə ilə Ərdəbilə doğru hərəkət edirlər. Yolboyu onlara qacar, zülqədar, əfşar tayfalarından olan çoxlu adam qatılır. Onlar Ərdəbilə daxil olaraq, Şeyx Səfi məqbərəsini ziyarət edir, gələcək planları haqqında söhbətlər aparırlar. İsmayılın başçılıq etdiyi əsas dəstə Gəncə, Qarabağ və Göyçə gölü istiqamətində hərəkət edirlər. Qızılbaş dəstələrinin Ərzincana toplanması, İsmayılın tərəfdarlarının onun yanına axışib gəlməsinə səbəb olur. 1500-cü ildə İsmayıl yeddi minlik ordu ilə Şirvanşah Fərrux Yasarın iyirmi min atlı, altı min piyada ordusu ilə Şamaxı yaxınlığında Cabanü düzündə qarşılaşır. Fərrux Yasar məğlub olur və Buğurd qalaçasına qaçmaq istəyir. O, yolda Lələ Hüseyn bəyin yaxın adamları tərəfindən tutulub öldürülür. Bu qələbədən sonra İsmayılın ordusu Bakı üzərinə yeriyir.

Orxan Əhmədov “Şah İsmayıl Xətai haqqında bir neçə söz” məqaləsində yazır: “Şirvanşahların paytaxtı Bakı şəhəri tutulmaqla yanaşı Şirvan xəzinəsi də ələ keçirilir. İsmayıl bundan sonra ordusu ilə Şamaxıya qayıdaraq Buğurd, Güllüstan və Surxab qalalarını ələ keçirməyə hazırlaşır. Güllüstan qalasının mühasirəsi zamanı Ağqoyunlu Əlvənd Mirzənin Culfaya hücum etmə xəbəri İsmayılı geri qayıtmağa vadar edir. Ağqoyunluların müxtəlif istiqamətlərdə hərəkət edən dəstələri qızılbaşlar tərəfindən məğlub edilir (1, s. 66-69).

Əlvənd Mirzə ilə İsmayıl arasında əsas döyüş Naxçıvan yaxınlığındakı Şərur düzündə baş verir. Əlvənd Mirzənin ordusunda Venesiyalıların köməyi ilə top və tüfənglərin olmasına baxmayaraq onlar məğlub olurlar. Əlvənd Mirzə kiçik bir dəstə ilə canını qurtarıb Ərzincana qaçır. Ağqoyunluların birinci qolunun məğlub olduğu bu şöhrətli qələbədən sonra İsmayıl Təbriz istiqamətində yol alır. 1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu. O, burada özünü şah elan edərək Səfəvilər dövlətinin əsasını qoyur, adına xütbə oxunur. Bir müddət sonra Şah İsmayıl Səfəvilər dövlətinin sərhədlərini genişləndirir. 1503-cü ildə Mazandaran, 1504-cü ildə Yəzd, Kirman, Fars, Kaşan, 1506-cı ildə Mərəş, Diyarbəkir, 1508-ci ildə Bağdad da daxil olmaqla bütün İraq Səfəvilər xanədanlığına qatılır. O, Bağdadda olduğu müddətdə ziyarətçılara böyük qayğı göstərir, bir çox quldurluqla məşğul olan dəstələri məhv edir.

Bilindiyi kimi, Teymurilər dövründə Azərbaycanın bir çox elm və mədəniyyət xadimləri, sənətkarları Səmərqənd, Herat və Buxara şəhərlərinə sürgün edilmişdi. Səfəvilərin Şeybanilər üzərində qələbəsi onların övladlarının ata-baba yurdlarına qayıtmasına şərait yaratdı.

Şeybani xan Xorasan və Heratı işğal etdikdən sonra Şah İsmayıl təhqir və hədə-qorxularla dolu qərəzli məktublar göndərir. İki dəfə Şeybani xanın sarayına elçilər göndərərək münasibətləri qaydaya salmağa çalışan Şah İsmayıl bu alicənablığı qorxaqlıq kimi qiymətləndirən xanla dinc yolla əlaqələri qaydaya salmağın mümkün olmadığını anlayır. Şah İsmayıl 1510-cu ildə Şeybani xana bir məktub yazıb, Məshədə ziyarətə gəlməyə hazırlaşdığını bildirir və sürətlə Xorasan istiqamətində irəliləyir. Qızılbaşların bu ani yürüşünün xəbərini alan Şeybani xan Mərv qalasına sığınır. İsmayıl hərbi hiylə işlədərək geri qayıtmaq üçün ordusuna əmr verdiyinə Şeybaniləri inandırır. Qaladan çıxan Şeybani xan qəfil hücum edən qızılbaşlara məğlub olur və öldürülür. Xorasan və Heratdan başlamış Bədəxşan, Kabil və Qəndəhara qədər böyük bir ərazi Səfəvilərin hakimiyyətinə qatılır. Herat Səfəvilərin ikinci mühüm mərkəzinə çevrilir. İsmayılın oğlu Təhmasib Herat mərkəz olmaqla Mərkəzi Asiyaya vali təyin edilir.

“Səfəvilərin sürətli inkişafı, qısa bir müddətdə bölgənin ən güclü dövlətinə çevrilməsi, qızılbaş ideologiyasının qonşu dövlətlərin, eləcə də osmanlıların idarəsində olan ölkələrin əhalisi arasında geniş yayılmasına səbəb olur. Şah İsmayıl hələ Səfəvilərin ilk çağlarından Çaldıran döyüşünün başlanmasına qədər, Osmanlılarla ehtiyatla davranmışdır. Osmanlı sultanı Bəyazidin ilk əvvəl səfəvilərə düşmən münasibət bəsləməsinə baxmayaraq sonralar İsmayıl aralarında xoş münasibətlər yaranmışdır” (2, s. 4-18).

Bu Osmanlıların 1504-cü ildə Səfəvilər dövlətini tanıması ilə sübut olunur. Bu dövrlərdə Trabzon hakimi olan Yavuz ləqəbli Səlim, Sultan Bəyazidin Şah İsmayilla münasibətinə xor baxırdı. Sultan Səlim 1512-ci ildə hakimiyyət başına keçən kimi ölkəsini daxilən möhkəmləndirməyə başladı. O geniş kütlənin etirazlarına baxmayaraq, qızılbaşların siyahısını tutdurub, qırx mindən çoxunu edam etdirib, ibrət almaq üçün bəzi qızılbaşlara qızmar dəmirlə damğa vurdurur. Bundan sonra isə din nümayəndələrini toplatdırıb qızılbaşlar ələhinə fitva veririr. Bu hazırlıqdan sonra Sultan Səlimin iki yüz minlik əsgəri silah və ağır səhra topları ilə silahlanmış ordusu Səfəvilər üzərinə yürüşə başlayır (2, s. 14-18).

Çaldıran yaxınlığında düşərgə salan Osmanlı ordusu üzərinə gecənin qaranlıq çağında qəfil hücum etmək təklifinə Şah İsmayıl "mən karvan basan quldur deyiləm" cavabı ilə etiraz edir. Nəhayət günün aydınlanan vaxtında iki möhtəşəm türk ordusu qarşılaşır. Döyüş üç gün davam edir. Xüsusi rəşadət göstərən İsmayılın və sərkərdələrinin cəsərlə vuruşmasına baxmayaraq döyüşdə osmanlılar qalib gəlir. Ağır yaralanan İsmayıl döyüş bölgəsindən uzaqlaşdırılır.

Çaldıran məğlubiyyətinin əsas səbəblərindən biri İsmayılın öz gücünə hədsiz inanması, özünü məğlubedilməz hesab etməsi, ağıllı məsləhətlərə qulaq asmaması və bir sıra taktiki səhvlərə yol verməsi ilə bağlıdır. Şah İsmayılın bu ilk məğlubiyyətinin ağır nəticələri tədricən özünü göstərir. Diyarbəkir, daha sonra Ərzincan Osmanlı torpaqlarına qatılır. Çaldıran məğlubiyyəti İsmayılı dərinədən sarsıdır, bundan sonra o, bir daha özünə gələ bilmir. Çünki, bu məğlubiyyət adı bir məğlubiyyət deyildi. Bütün arzularının məhv olması demək idi.

Şah İsmayıl ölümündən bir qədər əvvəl yorğunluq hiss etdiyindən ova çıxmaq qərarına gəlir. Şəki mahalına gələn Şah İsmayıl Şahdağa ov etmək üçün hazırlaşdığına yerli adamlardan birinin yüksəkliyin onun sağlamlığına zərər gətirəcəyini bildirsə də, o buna əhəmiyyət vermir. Nəhayət ov zamanı onun səhhətində problemlər yaranır, özünü yaxşı hiss etməyən Şah İsmayıl dərhal Ərdəbilə qayıdır. Vəziyyətinin burada da yaxşılaşmaması ucbatından təcili Təbrizə yola düşürlər. Sərab yaxınlığında halı o qədər pisləşir ki, Manqutayda düşərgə salmalı olurlar. Bütün müdaxilələrə baxmayaraq hökmdarın həyatını xilas etmək mümkün olmur. Görkəmli dövlət xadimi 1524-cü ilin iyun ayının 23-də əbədiyyətə qovuşur. Sərkərdələri onun cəsədini Ərdəbilə gətirərək, babalarının yanında Şeyx Səfi məqbərəsində dəfn edirlər. Yerinə oğlu I Təhmasib keçdi.

Ömrünün 38 yaşında vəfat edən Şah İsmayıl Azərbaycanla bağlı arzularından və istəklərindən ayrılmalı olur. O, Azərbaycan - türk dilini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafında inanılmaz dərəcədə böyük bir işlər görmüşdür. Azərbaycanın və İranın görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və "Xətai" ləqəbi altında yazan tanınmış Azərbaycan şairi. Müasir Azərbaycanın milli dövlətçilik ənənələri məhz Azərbaycan dilini tarixdə ilk dəfə yeganə rəsmi dövlət dili səviyyəsinə yüksəldən Şah İsmayıldan başlanır.

Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Cəsədini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər. Şah İsmayıl az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu. Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, yerinə oğlu I Təhmasib keçir. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: «Səfəvilər xanədanının banisi Şah İsmayıl fəth idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdir. Şah İsmayıl hələ uşaq yaşlarından şeir yazmağa başlamışdı. Şeirlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin ən savadsız təbəqəsi belə bu şeirləri oxuduqda nəse öyrənir, özü üçün nəticə çıxarırdı. Xalqımızın görkəmli dövlət xadimi Şah İsmayıl ana dilinə hörmət edir və bu dildə yazan şairləri, ozonları sevirdi, onları himayə edirdi. Elə buna görə də, dilinə, vətəninə bağlı el şairləri, aşığı da onu sevirdi və onun doğma dilinə, xalqına bağlılığını əsərlərində tərənnüm edirdilər. Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan "Dəhnamə" ("On məktub") poemasının müəllifi deyildi. O, həm də dövlət fərmanları imzalayırdı və beləliklə, Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmiş olurdu. O, yaxşı təhsil görmüşdü, şair və alimlərə himayədarlıq edirdi.

Şah İsmayılın öz xalqı qarşısında xidmətləri həm də ondan ibarətdir ki, o, Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır, onun hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun söyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Elm, sənət xiridarı olan Şah İsmayılın sarayında yaradıcılıq üçün əlverişli şəraitdə, diqqət, qayğı, hörmətlə əhatə olunmuş mühitdə bir çox rəssam, istedadlı heykəltəraş, xəttat, musiqçi yaşayırdı.

Nəticə. Beləliklə, Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dər-dərinə şərik olub. Hətta rəvayətə görə, Şah İsmayıl dəriş paltarları geyinib məmləkəti gəzib dolaşar və xalqın dər-dərinə ilə maraqlanarmış. Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzusu və istəyindən irəli gəlirdi. O, Azərbaycan dilini dövlət və şeir dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə böyük işlər görmüşdür. Abbasqulu Ağa Bakıxanov "Gülüstani İrəmdə" yazır: "... Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)... Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi (3, s. 116-123).

Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmaqla yanaşı, Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də macal tapırdı". Məs:

Qızıl gül, bağı bustanım, nə dersən?  
Fəda olsun sənə canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,  
Kəsildi külli-fərmanım, nə dersən?

Əridi iliyim, qaldı sümüyüm,  
Bu təni tərək edər canım, nə dersən?

Əgər yatsam min il torpaq içində  
Dürüstdür əhdü peymanım, nə dersən?

Xətai can ilə çün səni sevdi,  
Sevən ölsünmü, sultanım, nə dersən?

Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir.

Ədəbiyyat:

1. Əhmədov O. "Şah İsmayıl Xətai haqqında bir neçə söz" Bakı, 2019 il səh: 66-69.
- 2 "Şah İsmayıl Xətəinin həyat və yaradıcılığı" Abutruyent jurnalı. 2021 il səh:14-18.
3. Abbasqulu Ağa Bakıxanov "Gülüstani İrəm" 1878, səh: 116-123

Açar sözlər: Şah İsmayıl Xətai, Səfəvilər dövləti, şair, sərkərdə, inkişaf

Key words: Shah Ismail Khatai, Safavid state, poet, commander, development

Ключевые слова: шах Исмаил Хатаи, государство Сефевидов, поэт, полководец, развитие

### **About the great historical personality of azerbaijan, the life and creativity of the great public figure and poet shah Ismael Khatai Summary**

Shah Ismail Khatai is a great personality who left a deep mark on the history of Azerbaijan with his sword and pen. He laid the foundation for a single Azerbaijani state, raised the Azerbaijani language to the level of the state language, wrote lyrical and epic poems under the pseudonym khatai. Shah Ismail, a prominent statesman of our people, respects his mother tongue and loves and protects poets and ozons written in this language.

### **О великой исторической личности азербайджана, жизни и творчестве великого общественного деятеля и поэта Шаха Исмаила Хатая Резюме**

Шах Исмаил Хатаи – это великая личность, оста глубокий след в истории Азербайджана своим мечом и пером. Он заложил основу единого азербайджанского государства, поднял азербайджанский язык до уровня государственного, писал лирические и эпические стихотворения под псевдонимом Хатаи.

Шах Исмаил, видный государственный деятель нашего народа, уважает свой родной язык, любит и оберегает поэтов и озонов, написанных на этом языке.

Rəyçi: Mehdixanlı Kəmalə, filologiya üzrə fəlsəfə doktoru, dosent

**Bağrova Tahirə Əbil qızı55**  
**AŞIQ NABATIN SƏNƏT ŞƏCƏRƏSİ**

Giriş. Azərbaycan aşıqlarının zəngin dastan repertuarı, yüz illər boyunca yaratdıqları poetik söz sərvəti, o cümlədən də aşıq şeirinin biçim və çeşid zənginliyi bu istiqamətə xüsusi diqqət yetirilməsini aşılayır. XX əsrin ilk onilliklərindən bu sənət elmi fəaliyyətin bir növü kimi diqqət mərkəzinə gətirilir. Bu aşıqların içində qadınların da rolu az deyil.

Aşıq Nabat 1914-cü ildə Şərur bölgəsinin Parçı kəndində anadan olmuş, anasını vaxtsız itirən aşıq, atasının və qardaşının himayəsində böyümüşdür. Gənclik illərində sevdiyi insanla ailə quraraq Dərələyəz elində yaşayan Nabat, çox keçmir ki, həyat yoldaşı ermənilər tərəfindən bir hücum nəticəsində öldürülür. Bu hadisə ilk dəfə ona seir yazmağa, söz söyləməyə səbəb olur:

Bilirsənmi, ay Ələyəz dağları,  
Gəncliyimi səndə qoyub gəlmişəm  
Əllərim xınalı, gözlərim yaşlı  
İlk eşqimi səndə qoyub gəlmişəm.

İyirmi yaşında dul qalan Nabat 1934-cü ildə Bərdə rayonuna qayıdır və orada məlahətli səsi ilə hər kəsin diqqətini cəlb edərək məclislərə gedir, şeirlər oxuyur. Burada məclisdə oxuduğu zaman Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musa ilə tanış olur, onunla birlikdə el məclislərində iştirak edə-edə saz-söz sənətinin sirlərinə dərinlən yiyələnir. Ustad aşıqdan bir neçə xalq dastanı “Alı xan və Pəri xanım”, “Abbas və Gülgəz”, “Lətif şah”, “Aşıq Qərib”, “Leyli və Məcnun” dastanlarını öyrənir. Üç ildən sonra Aşıq Nabat 1937-ci ildə Yevlax şəhərinə köçərək, Borsulu Məzahirin aşıqlar dəstəsinə qoşulur. 1938-ci ildə Aşıqların II qurultayına nümayəndə seçilir və beləliklə getdikcə ustad bir aşıq kimi tanınmağa başlayır.

1940-cı ilin may ayında Moskvada keçirilən ictimaiyyətə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərindən – Aşıq Ələsgər Rzayev, Aşıq Teymur Hüseynov və Aşıq Nabat da var idi. Aşıq Nabat o günü belə xatırlayır: “Şair Səməd Vurğun yanıma gəldi, repertuarımızla maraqlandı. Sonra mənə 3 bəndli bir qoşma yazıb verdi və dedi: Aşıq Nabat bax xoşuna gəlsə, bu “Danışaq” qoşmasını Moskvada, Kremlin səhnəsində oxuyarsan”. “Danışaq” şeirinə nəzər salaq:

Beləliklə Aşıq Nabat 26 yaşında olarkən xalq şairi Səməd Vurğunun “Danışaq” adlı qoşmasını ilk dəfə burada oxuyur. Bu səsin sorağı Kremlin səhnəsindən Azərbaycanın sədlərini aşmış olur. Aşıq Nabat Səməd Vurğunun sözlərindən xalqın alqışlarından güc alaraq özündə yeni şeirlər yazmaq həvəsinin baş verdiyini görür, şeir yazmağa marağı artır. Nabat deyir: “S. Vurğunun “Danışaq” qoşmasını tək qoymaq istəmirəm. Nabat öz “Danışaq” qoşmasını belə dilə gətirir.

“Əziz şair sən qələmlə mən sazla  
Bu şad gündən xoş bahardan danışaq.  
Mən gül açıb Azərbaycan torpağı,  
Tükənməyən arzular danışaq.  
Gözəllikdə qənirsizdi bu diyar,  
Sərvəti var, neməri var, varı var  
Yurdumuzda əbədidir xoş bahar,  
Aradakı düz ilqardan danışaq.  
Göz dağları, Muğana gəl, Milə gəl.  
Telli sazım bəndə durma, zilə gəl.  
Nabat deyər: Könlüm sən də dilə gəl,

Bu xoş gündə dostdan yardım danışaq.”

Aşıq Nabat “Danışaq” adlı qoşmasını “irəvan çuxuru” saz havası üstündə oxuyur. Aşıq Nabatın xalq şairi Səməd Vurğunla görüşü, onun şeirini oxuması, “Danışaq” qoşmasına cavab yazması ictimai aləmdə onun tanınmasına və şöhrət qazanmasına səbəb oldu.

Aşıq sənətinin çağdaş vəziyyətini, problemlərini elmi müstəvidə uğurla yaşadan görkəmli alim, professor, Əməkdar elm xadimi, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı yazmışdı: “Aşıq sənətinin bədii-estetik enerjisi, onun mövcudluq, irəliyə daşınma gücü, potensialı bütünlükdə xalqın etnomədəni sisteminin ümumi məzmunundan gəlir. Əski zamanlardan bu yana sənətin gəldiyi yol öz tarixi missiyası ilə xalqın iç dünyasını, tarixi dönəmlərini, istək və arzularını ifadəyə köklənmiş və zamanın keşməkeşlərini xalqla birgə addımlamışdır.” (1.,4)

Şeirlərində Vətən mövzusu daha qabarıq və dolğun şəkildə əks olunmuş şair Budaq Təhməz aşığın keşməşkeşli həyatını əks etdirən “Aşıq Nabat” adlı lirik-romantik poema yazaraq kitabının da tərtibatçısı olmuşdur. A. Nabat şəxsiyyətinə və yaradıcılığına olan sevgisini poetik bir dildə, dərin məhəbbətlə əks etdirmişdir. Şairin diqqətini çəkən məqam isə Aşıq Nabatın vətənpərvərlik şeirləri idi. “Aşıq Nabat təkə ifadə aşıq olmamış, eyni zamanda, həm də yaradıcılıqla məşğul olmuşdur. Çox təəssüflər olsun ki, aşığın şeirləri sağlığında toplanmamış və çap olunmamışdır. İllər keçdikdən sonra Aşıq Nabatın 70 illiyi ərəfəsində gözəl ziyalı, qədirşünas insan olan A.Y.B-nin üzvü, Məmməd Araz Mükafatı laureantı, şair-publisist Budaq Təhməz aşığın olduğu yerləri el-el, oba-oba gəzərək, böyük çətinliklər bahasına olsa da, onun irsinin çox kiçik bir hissəsini toplaya bilmişdir” (2)

Aşıq Nabatın şeirlərində yurd sevgisi, vətən həsrətli hisslər daha üstünlük təşkil edir. Bu da səbəbsiz deyil. Gənclik illərindən doğduğu Şərur torpağından ayrı düşən bir aşıqdan bundan savayı, daha nə gözləmək olar ki.

Taleyin hökmüylə gələn qardaşlar,?

İtirmişəm, tapın ellərim mənə.

Çərxi-fələk saldı mənə toruna,

Ağlamır, lal olub dillərim mənə.

“Yaxşıdır”

Qürbət eldə xan olunca,

Öz yerimdə qul yaxşıdır.

Şair öz ilhamının mayasını yalnız və yalnız Vətən torpağının qayasından, daşından, bərəkətli zəmisindən, coşqun suyundan almışdır. Aşıq Nabat doğma elindən, obasından, Əyricədə-ğından, doğma Parçı kəndindən ayrılmasının səbəblərini başqa bir qoşmasında poetik bir dillə belə mənalandırır.

İki gözüm, “Oğlan qala”, “Qız qala”,

Mən sizdən xəbərsizsizdən ayrıldım.

Ay Əyricədəyim, a doğma Parçım,

Mən sizdən xəbərsizsizdən ayrıldım.

Üç gözəlin timsalıdır Siyaqut,

Arpa çayı, biri Sara, birintap?

Nuruyla bağlıdır qanlı hekayət,

Mən sizdən xəbərsizsizdən ayrıldım.

Nabat, yazda gəldim, düşdüm qışa mən

Qürbət eldə döndüm qərrib quşa mən.

Qoymadılar gözəmə yarla qoşa mən,

Mən sizdən xəbərsizsizdən ayrıldım.

Nabat sanki bu qoşması ilə nakam məhəbbətini əbədi-ləşdirir, ona bir söz abidəsi qoyur. O, doğma elində qala bilmir çünki, qohum əqrabası onun müğənni olmasına, toylara getməsinə imkan vermir. Aşıq Nabat məcburiyyət qarşısında qalıb 1934-cü ildə müğənnilər və bəstəkarlar diyarı Qarabağa köçüb gəlir...

O, bir müddət görkəmli müğənnilərimizdən Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov və tərən Qurban Pirimovla bir yerdə müğənnilik edir. 1937-ci ildə Yevlax şəhərinə köçür, burada Borsunlu Məzahirin aşıqlar dəstəsinə qoşulur. Sevdalı Həsən, Pərvanə Həsən, Aşıq Əsəd, Aşıq Saleh, Aşıq Teymur kimi gözəl aşıqlarla tanış olub, onlarla birlikdə Bərdə, Yevlax, Gəncə, Qazax, Göyçə digər bölgələrdə məclislərdə iştirak edərək mahir bir qadın aşığı kimi dillər əzbəri oldu. Aşıq Nabat getdikcə sənətdə püxtələşir.

“Aşıq sənətində yazıya almaya qədərki bütün dövrlərdə musiqini, şeiri, epik dastan yaradıcılığını, müxtəlif formalı xalq ədəbiyyatı nümunələrini yaddaşa həkk edib nəsil-nəsil yaşatmaq qanuna çevrildi. Bu, sənətin tələbindən doğan qanun idi. Çünki aşıq məclis aparanda xalq qarşısında saatlarla, bəzən bir neçə gün dalbadal çalıb oxumalı idi. Buna görə də istər-istəməz ifaçı aşıq ustadların yaratdığı yaxşı nə varsa əzbərdən bilməlidir. Aşığa bəzən məclislərdə bu və ya başqa şeiri, dastanı ifa etməyi sifariş verirlər. Aşıq bu sifarişi yerinə yetirə bilməsə, bir daha məclis keçirə bilməz. Mükəmməl qabiliyyətə, gözəl səsə və mahir ifaçılıq məharətinə malik olan sənədfərfə ifaçı aşıqlara da ustad aşıq deyirlər. Hətta xalq onları canlı kitab adlandırır. Bu «canlı kitablar» yüzlərlə zəngin mündəricəli aşıq havalarını, çox mürəkkəb şəkili aşıq şeirini, geniş məzmunlu dastanları, möhtəşəm «Koroğlu» eposunu bu günümüzdə qədər yaşadıb gətiriblər” (3., 7).

Onun haqqında ön sözün müəllifi və toplayanı filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı, redaktoru filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, ilk dəfə “Aşıq Nabat” kitabı (2012) nəşr olunmuşdur ki, burada da aşığın tərcümeyi-halı, şeirləri və “Nabat və Musa” dastanı yer almışdır.

Kitabın girişində aşıq haqqında maraqlı qeydlər vardır. “Biz yazıda Nabatın şeirlərini misal gətirərək onu daha çox bütöv şəkildə verməyi məqsəduyğun hesab edirik. Ondan ötrü ki, Nabatın şeirləri mətbuatda ilk dəfədir ki, geniş şəkildə işıq üzünə çıxir. Nabatın yaradıcılığında Aşıq Bəstidə olduğu kimi, elə şeir nümunələrinə rast gəlirik ki, öz tipinə görə hansı şeir növünə daxil olduğunu çətin müəyyənləşdirmək olur. Lakin istər Bəstinin, istərsə də Nabatın qeyriadi görünən bu səpkili şeirləri deyim tərzinə görə çox oynaq və ürəyə yatımlı olur” (4., 15). Bu səpkili şeirlərdən bir nümunə:

Bilmirəm nəyə bənzədim,

Qəşəngsən, qəşəngsən, gözəl.

Oxşadıram, seçənmirəm,

Sən hansı çiçəksən, gözəl.

Yanaqların dağ lələsi,

Qıvrım saçlar qərənildir.

Ceyran müşkünü ondan alıb,

Gözlərin axar bulaq,

Dörd bir yanı dağ nanəsi,

Daşları boyun bağı,

Hər birin bir qızdan alıb.



Bulaqlar öz zümzüməsin,  
Mən deyirəm sazdan alıb.

Aşıq Əsəd, Aşıq Musa, Borsunlu Məzahir, Pərvanə Həsən, Aşıq Teymur kimi ustadlar Nabat səsinə, sözinə vurğunluqlarını gizlətmirlər. Şirin ləhcəli ifasına və məlahətli məclis apardığına görə adını “Sona bülbül” qoyurlar. Aldığı təltiflər, mükafatlar, məclislərdən yüksələn “əhsən” nidaları, alqış sədələri onu zahiri bir təbəssüm bəxş etsə də əslində ilk gənclikdən sınaq könlü şüşəsi onun qəlbini qana döndərmiş bu yaralı göyərçini sazdan başqa ovudacaq bir şey yox idi.

Mən onu axtardım boranda-qarda?  
Gözüm ağlar qaldı, canh intizarda,  
Bir mənə söyləyin, görsəniz harda,  
Çağırın, arayın yatan baxtımı.

Bəxtin, taleyin amansızlığı, Nabat könlündən qopan misralar:  
Dörd bir yanıq qaranlıqdı, adadı,  
Fələk tutub qollarımdan budadı  
Aman qoyma, o dəryada, sudadı,  
Qərqləndi dəryada batan baxtımı.

Aşıq Nabatın irsi ilə tanış olduqdan sonra belə qərara gəlirsən ki, onun yaradıcılığı xüsusi tədqiqata ehtiyac duyulur.

Ədəbiyyat

1. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. Aşıq şeirinin poetik biçimləri və çeşidləri. Bakı, "Elm və təhsil", 2018, 220 səh.
2. Ələsgər Taliboğlu “Şərurdan başlanan yol: Aşıq Nabat kimdir?”, <https://strateq.az/edebiyat/142575/s%C9%99rurdan-baslanan-yol.html> , 15 Fevral, 2017.
3. QaraNamazov “Ustadaşqlar...” 2015.- 7 may.- S.14.
4. Aşıq Nabat “Əldə xına gözədə yaş”, Bakı 2012,

### Xülasə

Ozan- aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlamışdır. Aşıq sənəti –xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür. Bu, kiçik bir tamaşadır, burada musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfıləndlə yanaşı, qoşmanın tənisi, cıqalı tənisi növlərindən ibarətdir. Tanınmış, görkəmli Azərbaycan aşıqlarından olan Aşıq Nabat da bu sənətdə öz sözünü demiş, sazla müşayiət etdiyi əsərlərlə qəlbləri fəth etmişdir.

Açar sözlər: ozan, aşıq, saz, söz, Nabat, aşıq havaları

### Art genealogy of Ashig Nabat

#### SUMMARY

Ozan-ashug art has been formed in Azerbaijan since ancient times. Ashug art is a form of oral folk art created in the folk environment and is a unique manifestation in terms of influence, popularity and perfection. This is a small performance, where music, saz and author-ashug form a unity. In the art of ashug, the elements of music, poetry, prose, dance, pantomime, theatrical art are organically combined. In addition to the genres of ashug poetry, the couplet, gerayli, mukhammas, ustadname, locks, as well as the tajnis of the couplet, the jigali tajnis types. Ashig Nabat, one of the well-known Azerbaijani ashugs, also had his say in this art and conquered hearts with his musical accompaniment.

Keywords: Ozan, ashug, saz, soz, Nabat, ashug songs

### Художественная генеалогия Ашига Набата

#### РЕЗЮМЕ

Озан-ашугское искусство формировалось в Азербайджане с древних времен. Ашугское искусство – это форма устного народного творчества, созданная в народной среде и являющаяся уникальным проявлением с точки зрения влияния, популярности и совершенства. Это небольшой спектакль, где музыка, saz и автор-ашуг составляют единство. В искусстве ашуга органично сочетаются элементы музыки, поэзии, прозы, танца, пантомимы, театрального искусства. Помимо жанров ашугской поэзии, двустишие, герайли, мухаммас, уstadname, замки, а также таджны куплета, джигали тайнисные виды. Ашиг Набат, один из известных азербайджанских ашугов, также сказал свое слово в этом искусстве и покорила сердца своим музыкальным сопровождением.

Ключевые слова: озан, ашуг, saz, соз, набат, ашугские песни

RƏYÇİ: dos. L.Ələkbərova

**Meybəliyeva Aybəniz Tələt qızı<sup>56</sup>**  
**SOME ASPECTS OF DEVELOPING READING SKILLS**

Due to the advent of foreign university, with their attractive courses and weight age which is given to the degrees of foreign university in the job market, importance of English has increased more than ever before.

Introduction of computer games and computer aided instruction, right from first standard are available in English medium schools. Hence more and more parents are attracted towards English medium schools. As a result majority of the children from middle class also learn in these schools and use English as their first language. Hence status of English is enhancing day by day.

We know it very well that teaching of any subject is a social and cultural activity. It is not so easy to teach any subject as it appears while teaching, a teacher has to keep in mind the aims and objectives of his subject. In other words we can say that teaching of any subject becomes much effective when the teacher is fully conscious of the aims and objectives of teaching of that subject. A good teacher thinks that his teaching should be effective. All of us know it very well that the basic principle of teaching is "know what you do and only do what you know ". Teaching requires certain directions. After all, success of teaching depends on the aims and objectives of teaching.

In teaching of English P.Gurrey writes "It is highly desirable to know exactly what one is hoping to achieve. If this can be clearly seen, then the best way of getting to work usually becomes evident. We ought, therefore, to consider carefully what we are trying to do when we are teaching English.

Many English as a second language. It is not always the medium of instruction for a majority of the students. It is an installment, a means for acquiring knowledge. The aim of teaching English is to help students to acquire practical command of English. - In other words, It means that students should be able to understand speak English, read and write English.

Attainment of a basic proficiency such as is required in natural language learning.

The development of language in to an instrument for abstract thought.

The teacher should keep in mind the aims of teaching English. The teacher should always emphasize on the aims of teaching of English. It will help to teach effectively. These objectives are to be set in line with the objectives mentioned in the syllabus guidelines of curriculum framework.

Objectives are delineated at two levels. At elementary level and. At secondary level.

Objectives of teaching English at Elementary level. Skill based subject , Hence at the Elementary level the objective of teaching English should be to develop all the four fundamental skills among them ie-LSRW Listening Speaking Reading and Writing.

This can be done by familiarizing the child with the spoken language by exposing them to the language in meaningful, interesting and real life situations through the mother tongue, signs, visuals, pictures, sketches, gestures, letters, words, single word questions and answers.

Slowly the exposure to the language should move- to enable them to read and write, besides listening and speaking. Hence the objectives of teaching English at Elementary level are to enable the students. To listen English with proper understanding To speak English correctly. Producing sounds with proper stress and intonation. To transform the silent written / printed language in to living speech. To enrich vocabulary through telling, re- telling, reading aloud. To read with ease. To follow the instructions given in the target language. To recite the small poems. To classify the words, nouns, action words, describing words adjectives, linkers. To write words simple meaningful sentences correctly.

Linguistics never differentiates between lower level and higher level objectives. It thinks all its four objectives - Listening, Speaking, Reading and Writing (LSRW) are to be realized at both the levels. To these linguistic objectives, literature adds two more. Creativity and Appreciation. These two objectives are purely higher level.

Linguistic and literary objectives are inter - linked with each other. They are not independent and inseparable from literature. It is true that literary objectives cannot be realised at the primary level. But we see that their seeds are sown in language teaching from elementary level that is from the very beginning.

Thus along with the attainment of basic proficiencies the development of abstract thoughts, creativity and appreciation must be the objectives of teaching English at secondary level.

An attempt is to be made to encourage the pupils in the two final years in a school to thus begin appreciation of literary forms of the English writings and the cultural enjoyment of the English language. The material thus presented should be suitably adapted to the needs of their course in a simple and suitable linguistic point of view.

At the close of school career an average pupil should be able to:

Understand and follow talks in English on general topics within the prescribed vocabulary and sentence structures.

Talk freely within the range of language items and express suitably,

Read books and similar other material written in simplified English as per the

<sup>56</sup> *Bakı Dövlət Universiteti*

structures and vocabulary, and to follow easy books with detailed notes. This material should be within their group.

Write correctly in English on familiar topics fit to be expressed within the range of the prescribed vocabulary and sentence structures.

Write creatively and independently on general topics.

Create wider reading interest.

Speak in a given situation (production skill) (fluency & accuracy in speaking & writing).

Develop study skill / reference skill.

Achieve greater proficiency.

These aims may also be described as reception and expression techniques. Reception means understanding spoken and written matter in a language like English, while expression stands for speaking and writing a language - English.

The Mechanics of Reading . Nature of Reading

In the context of language learning, reading means “reading and understanding”. The general assumptions about the nature of reading are:

We need to read and decode individual letters in order to read words particularly at the early stages of reading. But if the context is clear, even partially illegible writing can be understood.

We do not necessarily need to read every word accurately in order to understand a text. We need to read enough words to understand the main meanings of the text, and can skip or pay less attention to ones that repeat previous information or are redundant.

If we understand all the words in a text, we are likely to understand the text, but we also need to have some previous knowledge of the subject matter and text-type. When reading a text, we use information given by the words interacting with our own world knowledge in order to access the meaning.

The more clearly the words are linked together to make coherent sense-units (phrases, sentences) and the more clearly sentences are linked together to make coherent paragraphs the easier the text will be to read.

However, to begin reading the learners of English must be aware of phonemes. Many beginner learners of English have to learn a totally new writing system very different from their LI. It is therefore useful to work on phonemic awareness. Learners are encouraged to hear and differentiate between the different sounds or phonemes of English which they will need to match with the letters or letter combinations that represent them. Various kinds of oral exercises are used to enable learners to listen to sounds and do various identification tasks.

**Fluent Reading:**

Once the learners have mastered basic reading comprehension, they move on to more sophisticated texts and tasks quickly, appropriately and skilfully. They are able to access the meaning of a text successfully and rapidly with minimum hesitation. Though a large “sight” vocabulary (lexical items the learner identifies and understands at a glance) is a primary requirement, learners also need plenty of successful reading experience through a wide range of texts read for a variety of purposes in order to foster fluent reading.

**Characteristics of Fluent reading:**

1. **Language Level:** The text is easy enough to be comprehensible to learners. Learners must be aware of 95 to 98% of the words from the text chosen for reading practice.
2. **Content:** The topic is accessible to learners. They know enough about it to be able to apply their own background knowledge. Pre-reading strategies or introductory texts can help prepare learners for the reading activity if they are unfamiliar with the content.
3. **Speed:** Learners read fairly fast meaningful unit after meaningful unit, rather than word by word. Learners must be trained to read whole “chunks” of meaningful text, word combinations rather than single words. Learners must not vocalize (pronounce the words in their mind) as they read.
4. **Selective attention:** Learners concentrate on the significant parts and skim the rest. They may even skim parts they know to be less significant. Learners focus on information that is vital for understanding.
5. **Unknown vocabulary:** Learners guess or infer the meaning of unknown vocabulary from the surrounding text or ignore it. They use a dictionary only when these strategies are insufficient or when absolutely necessary.
6. **Prediction:** Learners think ahead, hypothesize and predict.
7. **Motivation:** Learners are motivated to read by interesting content or a challenging task.
8. **Purpose:** Learners are aware of a clear purpose in reading, beyond just understanding: for example, to find out something or to enjoy reading.
9. **Different strategies:** Learners use different strategies for different kinds of reading. For example:

KWL (Know-Want to know-Learn),

The teacher therefore must select reading material for silent reading judiciously and teach the learner the mechanics of silent reading. The learner must not only be trained to increase the speed of reading but also follow three basic rules, namely, No muscular articulation of words using the lips and tongue should be done while reading.

Word by word reading must be avoided in favour of meaningful combinations of words and phrases.

Movement of the head must be discouraged; the eyes must scan from left to right until the end of the row. The focus should be on the visual perception of words and phrases.

There are thus five types of silent reading: survey, skimming, superficial reading, content study and linguistic or literary study, all of which encompass reading for meaning.

Silent reading allows learners to study the text at their own pace with time to focus on meaning, slowing down on encountering difficult parts, and skimming or even skipping the easy or obvious parts.

Reading aloud is primarily an oral activity which is focused on pronunciation rather than comprehension. Though learners must acquire the skill of reading aloud, it is true that only a few individuals like newscasters, teachers, lawyers and actors are required to read aloud as a matter of daily routine. The majority do not have to read aloud except on occasions.

Reading aloud is useful at the early stages of learning the letters as it allows teachers to monitor how well learners are learning the sounds of separate letters. At the earliest stages of reading aloud helps learners to establish a connection between sound and spelling. But it does not have much learning value for advanced reading.

When the learners read aloud they are forced to focus on articulating sounds rather than on the meaning. All the words need to be read at more or less the same speed and paid attention to equally. This means that unimportant words or information cannot be skipped, and nor can the learner choose his most comfortable speed of reading. Most significantly, reading the text aloud does not allow the learner enough time or attention to devote to constructing meanings.

Teachers may intend to help learners by reading the text aloud to them but it can actually make reading more difficult for the learners must keep pace with the speed set by the teacher. Teachers often prefer to read the text themselves because it apparently gives them more control over the reading activity. However, they cannot be sure that the learners are actually following the text at all.

Ədəbiyyat:

1. Methods of Teaching English. Mrs. Susmita Patrao, Dr. S.Harichandan. M.A. Education Paper V. India 2017
2. Three Recommendations for Greater Reading Proficiency Susan Pimentel. [www.readingrockets.org](http://www.readingrockets.org)
3. Teach the Seven Strategies of Highly Effective readers. Elaine McEwan. [www.adlit.org/topics/](http://www.adlit.org/topics/)

Açar sözlər: məqsəd, hədəf, bacarıq, məzmun, səlis, səslər, intensiv, ekstensiv

Key words: objective, skill, content, fluent, sounds, intensive, extensive

Ключевые слова: цели, задачи, навык, содержание, беглое, звуки, интенсивный, экстенсивный

## РЕЗЮМЕ

### Некоторые аспекты развития навыков чтения

В данной статье автор даёт подробный анализ целей задач обучения английскому языку и в частности развития умения читать. Автор предполагает качества которыми должны обладать студенты на определенных уровнях знания языка. В статье приводятся характеристика разных видов чтения и определяются пути достижения положительных результатов.

## XÜLASƏ

### Oxu bacarıqlarının inkişafının bəzi aspektləri

Bu məqalədə müəllif ingilis dilinin tədrisinin məqsəd və vəzifələrini, xüsusən də oxu bacarıqlarının inkişafının ətraflı təhlilini verir. Müəllif dil biliklərinin müəyyən səviyyələrində tələbələrin malik olmalı olduğu keyfiyyətləri haqqında təkliflər irəli sürür. Müəllif müxtəlif oxu növlərinin xüsusiyyətlərini təqdim edir və müsbət nəticələr əldə etməyin yollarını müəyyənləşdirir.

RƏYÇİ: dos. N.Əfəndiyeva

**INNOVATIVE TECHNOLOGIES IN TEACHING ENGLISH LANGUAGE**

In the educational process, almost all students are involved in the process of cognition, they have the opportunity to understand and reflect on what they know and think.

Innovative technologies involve: dialogue communication, the acquisition of independently obtained experienced knowledge and skills, the development of critical thinking, the development of the ability to solve problem.

Innovative learning simultaneously solves several problems: it develops communication skills, helps to establish emotional contacts between participants, provides students with the necessary information, and teaches them to work in a team. The following technologies of such training are widely used: technology "Carousel". Two rings are formed: inner and outer. The inner ring is the students standing still, facing the outer circle, and the outer ring is the students moving around the circle every 30 seconds. Thus, they manage to speak several topics in a few minutes and try to convince the interlocutor of their correctness: etiquette dialogues, the topic of acquaintance, nationality, conversation in a public place, etc. The students are engaged in conversation, the lesson is dynamic and productive.

Technology "Theater": several students act out the situation in a circle, and the rest observe and analyze. The task of the actors is to convey the appropriate mood, emotion, character trait, and the task of the audience is to notice, explain their conclusions, say what they were based on, what they were guided by. Technology "Poll" - the movement of children in order to collect information on the proposed topic. Each participant receives a sheet with a list of questions and tasks. The teacher helps to formulate questions and answers, makes sure that the interaction is conducted in English.

Technology "Group story" - "question words". The teacher asks questions in a certain order, each participant in the process writes an answer, folds a sheet of paper so that no one sees it and passes it to a neighbor. The movement is in a circle. Thus, at the end, several unexpected stories are obtained at once.

At the present stage of development, when qualitatively new relations between our country and members of the world community have been formed on the basis of new political and socio-economic realities, favorable opportunities have been created for learning English and its real use in communication with representatives of other countries. Successful mastery of the English language is now necessary to get interesting work in the country and abroad, strengthen friendship with representatives of various countries, continue education in international higher education institutions and professional growth in the chosen field of specialization. All this leads to the expansion of its functions as an academic subject, taking into account the best world experience in teaching English and the socio-cultural characteristics of its study.

Currently, in the world practice of teaching languages of international communication, the tasks of teaching English as a means of intercultural communication, as a way of knowing the achievements of national and universal culture, as a way of understanding oneself as citizens of one's country and members of the world community are set.

The main task of modern English language teaching is not only to provide a broad education, but also to dispose the personality of a growing person to independently acquire knowledge, to form persistent cognitive motives for learning, the main of which is cognitive interest. To form the cognitive interest of students, it is important to find and develop such forms of work that unite teachers and students, increase the role of independent work, student activity in the entire process of educational work.

Thus, the main tasks of modern English language teaching include the following: communicative and sociocultural development of the student's personality, preparing him for intercultural communication; formation and development of communicative competence necessary for communication in educational, everyday life, business, leisure and entertainment areas; development of a culture of perception of authentic texts (fiction, newspaper and magazine, advertising and reference); formation of respect for other cultures, linguistic, ethnic and racial tolerance, speech tact, for spiritual enrichment with the achievements of other cultures, for the search for non-violent ways to resolve contradictions and conflicts.

***Innovative approaches in the process of teaching English***

At the moment, there is no consensus on the definition of modern innovative approaches to teaching English, such as: project technologies; Information Technology; communication-oriented technologies; integrated technologies; technology of student-centered learning; Computer technologies; and others.

Here are the most relevant ones. Student-centered technology can bring the process of teaching foreign languages closer in its main parameters to the process of mastering a language in a natural situation by creating a microclimate of the surrounding life with all real interpersonal relationships and purposefulness in the practical use of the language. The essence of student-centered technology lies in the fact that the teacher does not have ready-made methods of interaction with various students, it depends on the personality of the student, his interests, abilities and capabilities. When implementing student-centered learning, it is necessary to take into account the psychological characteristics of students.

A feature of the methodology is the obligatory consideration of the student's individual selectivity to the content, type and form of educational material, motivation, the desire to use the acquired knowledge independently, on their own initiative in situations not specified by training.

Constantly observing each student performing various types of educational work, the teacher accumulates data on the individual "profile" that is being formed in him. An important and significant point is the need to make the student an active

<sup>57</sup> BDU, dos. Ingilis dili kafedrası

subject of learning activity, to organize his interaction with other students, to give the educational process a real, practical orientation.

### ***Application of computer technologies in English lessons.***

Today, schools are provided with modern computers, electronic resources, access to the Internet. This contributes to the introduction of new pedagogical technologies, such as: information and communication, computer and multimedia technologies, which are closely related. The introduction of information technology in the school creates the prerequisites for the intensification of the educational process.

Information tools (means of storage, processing and transmission of information) and their improvement increases the effectiveness of training. Therefore, the use of a computer as the most advanced information tool in the study of academic subjects naturally leads to the improvement of the learning process. The evolution of computers and software has led to a sufficient ease of development for the most unprepared users, including even preschoolers.

A variety of methods increases interest in the study of subjects, makes the process of cognition attractive. The use of a computer enables closed students to liberate themselves and share their knowledge with others, increase independence in the learning process, help develop creative abilities, increase the level of communication and culture, and develop speech. Gives the opportunity to participate in various competitions, quizzes, Olympiads, projects.

The computer allows you to create a database for monitoring student progress, which more effectively allows both the teacher and the student to monitor the dynamics of their results. The computer allows you to create a set of test tasks, independent and control works in a more convenient form.

At the same time, the computer is a powerful tool for increasing the effectiveness of training. Never before have educators received such a powerful learning tool.

The computer significantly expands the possibilities of presenting educational information. The computer allows you to increase the motivation of the child. The computer allows children to present educational material with illustrations, graphs, etc. When implementing information technologies, any coercion and suppression of the desires of the child should be excluded.

The use of a computer in the classroom is possible and necessary, it contributes to an increase in interest in learning, its effectiveness, and develops the child comprehensively. Today, computer technology can be considered a new way of transferring knowledge that corresponds to a qualitatively new content of learning and child development. This method allows the child to study with interest, find sources of information, foster independence and responsibility in obtaining new knowledge, develop the discipline of intellectual activity.

The use of computer technology makes it possible to achieve a wide variety of goals: the formation of new knowledge and concepts, the development of practical skills, the repetition and generalization of the studied material, the provision of students' motivation for learning, while making the learning process more interesting, varied, and intense. The PC does not replace, but only complements the teacher.

Involving a computer allows you to make any lesson attractive and modern. The computer can be used at all stages of learning: when explaining new material, consolidating, repeating, controlling knowledge, skills and abilities.

The method of simulation modeling provides imitation of the elements of professional activity, its typical and essential features. Its use in foreign language classes develops the habit of self-control, contributes to the real preparation of students for the upcoming activities and life in society as a whole; helps to make foreign language classes more lively, interesting, gives an opportunity to express one's own opinions more and more often, express feelings, thoughts, assessments, i.e. think in a foreign language.

The effect of using innovative technologies to increase the professional orientation of learning a foreign language at school, as practice shows, is most noticeable when they are used in the system of classes, ensuring the mastery of a whole range of skills, laying an effective basis for its effective profiling in life.

A foreign language cannot be memorized through rote memorization, because created individually by each. Language is culture, i.e. cultural knowledge is transmitted in the process of language learning through authentic language materials.

Grammar, like the dictionary, is taught in measured portions - each subsequent lesson should increase the already existing stock. All four types of speech activity must be present simultaneously in the learning process.

The training material is presented in long dialogues followed by exercises in a question-answer form. The texts offered for studying this method give a good idea of the culture of the country of the language being studied. However, the role of the teacher limits the possibility of creative use of the studied material by students in situations of direct communication with each other.

The teacher never draws students' attention to speech errors, as it is believed that this can slow down the development of speech skills. The productive period begins from the moment when the students' passive vocabulary reaches about 500 vocabulary units.

From the point of view of pedagogy, the main components of an innovative approach to learning are the activity approach. This approach is based on the notion that the functioning and development of the personality, as well as interpersonal relations of students, are mediated by the goals, content and objectives of socially significant activities.

Active learning is based on the fact that the student is increasingly faced in real life with the need to solve problem situations. This method is aimed at organizing the development, self-organization, self-development of the individual. The basic

principle is that the learner is the creator of his own knowledge. Active learning is, of course, a priority at the present stage of teaching a foreign language.

Teaching a foreign language at school using innovative technologies involves the introduction of a number of psychological approaches, such as: cognitive, positive, emotional, motivational, optimistic, technological.

### ***Teaching a foreign language using the Internet***

The use of Internet technologies in foreign language classes is an effective factor for the development of students' motivation. In most cases, children like to work with a computer. Since classes are held in an informal setting, students are given freedom of action. The prospects for the use of Internet technologies today are quite wide. It can be: correspondence with residents of English-speaking countries via e-mail; participation in international Internet conferences, seminars and other network projects of this kind; the creation and placement of sites and presentations on the network can be created jointly by the teacher and the student. In addition, it is possible to exchange presentations between teachers from different countries.

However, it should be noted that information technology, Internet technology is by no means a panacea for increasing the motivation and independence of students in the process of learning a foreign language in the cognitive process. To achieve the maximum effect, it is necessary to use a wide range of innovative, including, of course, a variety of media educational technologies in the learning process.

Language portfolio as one of the promising means of teaching a foreign language - allows the student and teacher, based on the result of educational activities presented in the language portfolio, to analyze and evaluate the amount of educational work and the range of achievements of the student in the field of language learning and foreign language culture. The goals and forms of work with a language portfolio can be different.

The Language Portfolio is a flexible learning tool that can be adapted to almost any learning situation. One of the important advantages of the language portfolio, in comparison with "one-time" texts, is the ability for the student to independently track their own dynamics of the level of proficiency in the language being studied over a certain period of time, creates a situation of development and ensures real involvement in the course of the educational process.

One of the main requirements for teaching foreign languages using Internet resources is the creation of interaction in the classroom, which is commonly called interactivity in the methodology. Interactivity is "the unification, coordination and complementarity of the efforts of the communicative goal and the result by speech means." By teaching authentic language, the Internet helps build conversational skills, as well as teaching vocabulary and grammar, providing genuine interest and therefore efficiency. Interactivity makes students adequately respond to them through a foreign language.

The *Project Method* forms students' communication skills, a culture of communication, the ability to briefly and clearly formulate thoughts, tolerantly treat the opinion of communication partners, develop the ability to extract information from various sources, process it using modern computer technologies.

The project form of work allows students to apply the accumulated knowledge of the subject, gaining experience from its practical use, learn to listen to foreign speech, hear, understand each other when defending projects. Children work with reference literature, dictionaries, a computer, thereby creating the possibility of direct contact with the authentic language, which is not possible with learning the language only with the help of a textbook in the classroom.

Project work is a creative process. A student independently or under the guidance of a teacher is looking for a solution to a problem, this requires not only knowledge of the language, but also possession of a large amount of subject knowledge, possession of creative, communicative and intellectual skills. In a foreign language course, the project method can be used as part of the program material on almost any topic. Project work develops imagination, fantasy, and creative thinking.

Thus, innovative technologies significantly enrich the teaching of foreign languages. The monotonous work is replaced by an intellectual creative search, during which a new type of personality is formed, active and purposeful, focused on constant self-education and development.

An important characteristic of portfolio technology is its reflexivity. Reflection is the main mechanism and method of self-certification and self-report. Reflection is a process of cognition based on self-observation of one's inner world. In addition to general educational skills to collect and analyze information, structure and present it, the portfolio allows you to reach the development of intellectual skills of a higher order - metacognitive skills.

The student must learn: select and evaluate information, define exactly the goals he would like to achieve, plan activities, give evaluation and self-assessment, track own mistakes and fix them.

The portfolio as one of the methods combines the capabilities of the most important strategy of technology for the development of critical thinking and the modern method of assessment and makes it possible to diagnose the formation of the main goals - the ability to self-educate. The best way to get acquainted with portfolio technology is its practical implementation.

A fundamental distinction must be made between the concepts of "innovation" and "innovation". The basis for such a distinction should be the specific forms, content and scale of transformational activity. So, if the activity is short-term, does not have a holistic and systemic character, sets as its task the renewal (change) of only individual elements of a certain system, then we are dealing with an innovation. If an activity is carried out on the basis of a certain conceptual approach, and its consequence is the development of a given system or its fundamental transformation, we are dealing with innovation. It is possible to introduce a number of more specific criteria for distinguishing between these two concepts.

Additional differences in the conceptual apparatus of innovation activity can be realized if we build a diagram of the full cycle of the emergence and implementation of any innovation in a particular social practice: source of innovation (science, politics, production, economics, etc.); innovative proposal (innovation, invention, discovery, rationalization); activity (technology) for the implementation of innovation (training, implementation, translation); innovation process (forms and methods of rooting innovation in practice); new type or new form of social practice.

Here is just one example of innovative transformations:

- source of innovation - the level of development of pedagogical and developmental psychology;
- innovative proposal — the possibility of forming the foundations of theoretical thinking in younger students;
  - technology of implementation - fundamentally new curricula are being developed in the main subjects in elementary school;
- innovation process - opening of laboratories and experimental schools in different regions of the country to form educational activities in primary school age;

Meaningful methodology for designing and researching innovative education is possible; a general theory of the development of individual subjectivity and child-adult communities in educational processes; technology for the implementation and examination of multi-scale innovative educational projects. This is a consistent introduction to the content of the education culture of designing innovative educational practices; this is the formation of psychological literacy, more broadly - the psychological culture of pedagogical work; it is mastering the norms and culture of managing the development of education, the activities of professional teaching staff.

### **Литература:**

1. Полат Е.С. Интернет на уроках иностранного языка/ № 2,3 2001 г.
2. Полат Е.С. Метод проектов на уроках иностранного языка/ № 2, 3 2000 г.
3. Пассов Е.И. *Коммуникативный метод* обучения иностранному говорению. - М: Просвещение, 1991.
4. Полат Е.С. Обучение в сотрудничестве/ №1 2000г.
5. Мильруд Р.П. Сотрудничество на уроке иностранного языка, /-1991. - №6.
6. Нурисламова З.З., учитель английского языка авторой квалификационной категории МОУ «Школа №15 с углубленным изучением отдельных предметов»

**Key words:** technologies, skill, education, interactivity, communication, learning.

**Açar sözlər:** texnologiyalar, bacarıq, təhsil, interaktivlik, ünsiyyət, öyrənmə.

**Ключевые слова:** технологии, мастерство, образование, интерактивность, общение, обучение.

### **Резюме**

Использование компьютерных технологий позволяет достигать самых разнообразных целей: формирование новых знаний и понятий, развитие практических навыков, повторение и обобщение изученного материала, обеспечение мотивации учащихся к обучению, при этом делая процесс обучения более интересным, разнообразным и интенсивным. ПК не заменяет, а только дополняет учителя.

### **Xülasə**

Kompüter texnologiyasından istifadə müxtəlif məqsədlərə nail olmağa imkan verir: yenibilik və anlayışların formalaşdırır, praktiki bacarıqların inkişaf edir, öyrənilən materialın təkrarlanması və ümumiləşdirilməsinə yardım edir, tələbələrin öyrənmə motivasiyasının təmin edir, təlim prosesi daha maraqlı və rəngarəng edir. Kompüter müəllimi əvəz etmir, ancaq müəllimi tamamlayır.

RƏYÇİ : dos. Xanbabayeva Gülzar



Cümlə quruluşu qrammatikanın bir hissəsidir, burada cümlə quruluşunun özü sözlərin qrammatik düzülüşündən əmələ gəlir. Beləliklə, cümlə quruluşu sözlərin qrammatik düzülüşüdür. Ancaq cümlə quruluşunu daha dərinə bilmək üçün sintaksisə nəzər salmaq. Çünki sintaksisdə cümlə quruluşunun izahı daha təfərrüatlıdır, həm də sintaksis və cümlə quruluşunun çox vaxt nəzərə alındığı qeyd edilir. Dilçilikdə "sintaksis" termini (qədim yunan sin-, "birlikdə" və taksilər, "tənzimləmə"). dildə cümlə qurmağın əsas və qaydaları hesab olunur. Başqa sözlə desək, sintaksis intizamın öyrənilməsinə istiqamət verən terminlərdən biri hesab olunur. Çünki o, bilavasitə hər hansı bir dilin cümlə quruluşunu müəyyən edən əsas qaydalara aiddir. Beləliklə, belə nəticəyə gəlirik ki, sintaksis bizim üçün çox faydalıdır. (4, 45)

Qrammatikanın əsas prinsipləri sintaksis və morfolojiyadan ibarətdir. Sintaksisdə cümlə quruluşu iki yolla formalaşa bilər: tərkib - struktur və ya ifadə quruluşu və ağac diaqramı. Əsasən, sintaktik kateqoriya məlumatı olan ağac diaqramı fraza strukturu ağacı adlanır. Fikirləri yazılı şəkildə çatdırılan zaman tələbələr çox vaxt cümlə qurarkən bəzi çətinliklərlə üzləşirlər. Qurulan cümlələr struktur baxımından aydın deyildi ki, çatdırılan fikirlər yaxşı başa düşülsün. Buna görə də fikri həm şifahi, həm də yazılı şəkildə çatdırarkən bir cümlənin başa düşülməsi və mənimsənilməsi çox vacibdir. Cümlə məna verən sözlər ardıcılığıdır (5, 23). Başqa bir fikir də var ki, cümlə bir sözlə başqa bir söz arasındakı əlaqədir. Bu qarşılıqlı əlaqələr bir anlayış formalaşdırır (4, 67). Bu arada, başqa bir mütəxəssis ifadənin tam bir fikir daşıyan sözlər silsiləsi olduğunu ortaya qoydu (2, 108). Sözlər sətirində ən azı mübtədə və xəbər elementləri vasitəsilə təqdim olunan ideyalar var. Cümlənin elementləri arasında uyğunluq, predmetin predikatla uyğunluğu, predikatın predmetlə, predikatın zərflərlə uyğunluğu var. Ahənglə yanaşı, cümlədə diqqət yetirilməli olan digər cəhət də istifadə olunan cümlənin növü, cümlənin birliyi və fikirlərin çatdırılmasında istifadə olunan cümlə quruluşudur (1, 134-135). Cümlə elementlərinin ahəngdarlığı, cümlə birliyi və cümlə quruluşu ünsiyyət zamanı başa düşülməli və mənimsənilməlidir.

İngilis dilində cümlələrin strukturunu yaxşı başa düşmək bizə dinləmə prosesində ingiliscə cümlələri yaxşı proqnozlaşdırmağa kömək edə bilər ki, bu da bizə növbəti hissənin hansı elementlərin və hansı strukturların gələcəyi ilə bağlı ehtimalını proqnozlaşdırmağa imkan verir. Dinləmə səmərəliliyimizi effektiv şəkildə artırır.

İngilis dilində cümlələrin strukturunu başa düşmək bizə ingilis dilində oxumağın sürətini və dəqiqliyini yaxşılaşdırmağa kömək edir. Quruluş baxımından mürəkkəb olan ingiliscə uzun çətin cümlələrin tədqiqi çox yaygındır, xüsusən ingilis dili səviyyəsinin oxuyub-anlama hissəsində və ya peşəkar imtahanda. Amma ingiliscə cümlə quruluşu analizindən istifadə etdikdə problem asanlıqla həll oluna bilər.

İngiliscə cümlələrin tərcüməsi ilə məşğul olanda, İngilis dilində cümlə strukturunun təhlili metodu da bizə səmərəli, əsaslı və düzgün tərcümə effekti əldə etməyə kömək edə bilər. İstər azərbaycan dilindən ingiliscə, istərsə də ingilis dilindən azərbaycan dilinə olsun, cümlə strukturunun təhlili ilə cümlənin əsas çərçivəsi müəyyən edildikdən sonra tərcümə tez həyata keçirilə bilər. Hər bir hissənin əlaqəsini, konkret sözlərin işlədilməsini, sıra birləşməsinə və zamanlarını təhlil etməklə tərcümənin əsas etibarını əsaslı və düzgün olmasını təmin edə bilərik.

Bununla belə, həm şifahi ünsiyyətdə, həm də yazılı ünsiyyətdə istifadə olunan söz sətirləri çox vaxt tam başa düşülməməsi aşkar edilmişdir. Bu yazılı ünsiyyətlərdən biri tələbə kompozisiyasında idi. Kompozisiya bir-biri ilə əlaqəli bir neçə cümlənin birləşməsidir, və fikirləri ehtiva edir. Kompozisiya yalnız tələbələrin inşada qurduqları cümlələri təhlil etmək üçün bir vasitə kimi istifadə edilmişdir. Şagirdlər öz fikirlərini çatdırmaq üçün söz sətirlərindən istifadə edirdilər, lakin bəziləri var ki, onlar tam ideyanı (anlama) ehtiva etmirlər. Bu natamam fikir Subyekt və Predikatın olmaması ilə izah edilir. Tələbələrin kompozisiyasının cümlə birliyi və quruluşu baxımından təhlil edilməsini maraqlı edən də bu idi. Bu aspektlər tələbələrin inşasında sintaktik araşdırmanı təkmilləşdirə bilər. Putrayasa sintaksis, xüsusən də cümlə araşdırması üzrə apardığı araşdırmada şagirdlərin cümlədə subyekt, predikat, obyekt, tamamlayıcı və ya zərf kimi cümlə strukturunda söz funksiyasını müəyyən etməkdə hələ də bəzi çətinliklərlə üzləşdiyini ortaya qoydu.

Eyni zamanda sintaksisi müzakirə edən bir neçə tədqiqat var idi: Putrayasa (2008, 2010, 2014), Maimunah (2014) və Baryadi (2014). Aparılmış tədqiqatlarda cümlə birliyi və cümlə quruluşu ilə bağlı məsələlər ətraflı müzakirə edilməmişdir. Putrayasa-nın Sinqaraca şəhərində apardığı tədqiqat (2008) keyfiyyət və kəmiyyət yanaşması ilə yalnız tələbələrin inşasındakı mövzuları və predikatları öyrənmişdir. 2010-cu ildə yenidən sintaktik tədqiqatlar aparıldı, ancaq şagirdlərin obyekt və tamamlama elementlərini fərqləndirməkdə mənimsəmələri öyrənildi. Maimunahın araşdırması (2014) yalnız Əl-Qariah surəsinin tərcüməsindəki bəndləri funksiyalar, kateqoriyalar və rollar baxımından araşdırdı. Tədqiqat əhatəli olmamış, "Əl-Qariah" surəsinin tərcüməsində cümlə birliyinə və quruluşuna toxunulmamışdır. Bu arada, Baryadi (2014) tərəfindən aparılan araşdırmada yalnız sintaktik nöqteyi-nəzərdən öyrənilən İndoneziya dilində tabeli mürəkkəb cümlələrdəki cümlələrin ardıcılığı müzakirə edilmişdir. (4, 123-132)

Nəticələr göstərdi ki, tələbələrin cümlə elementlərini təyin etmək qabiliyyəti hələ də aşağı səviyyədədir. Bu, şagirdlərin cümlə anlayışını, cümlələri təşkil edən elementlər anlayışını növ, birlik və quruluş baxımından zəif başa düşməsi ilə əlaqədar idi. Bu zəif anlayış, cümlə elementlərini necə təyin etmək üçün təcrübənin olmaması ilə əlavə edildi. Belə zəif başa düşülmə və təcrübə ilə bu, həm şifahi, həm də yazılı şəkildə fikirlərin çatdırılmasında istifadə olunan dilin (cümlələrin) keyfiyyətinin aşağı olmasına öz təsirini göstərirdi. Arxa planın yuxarıdakı təsvirinə əsasən, sintaksis, xüsusən də cümlə birliyi və quruluşu ilə bağlı araşdırma və nəzəriyyənin aparılması təcili göründü. Bu tədqiqat gələcək tədqiqatların inkişafı

üçün əsas kimi strateji mövqeyə malik idi və praktiki olaraq fikirlərin şifahi və ya yazılı şəkildə çatdırılmasında bilik istinadı kimi istifadə edilə bilər. Əvvəlki alim və tədqiqatçıların tədqiqatlarının təsvirinə və ifadələrinə əsasən, sintaksisin (xüsusilə cümlələrin) mənimsənilməsi tədqiqatın ən azı iki aspektində başa düşülə bilər: cümlə birliyi və cümlə quruluşu.

İnşalarda fikirləri ifadə etmək üçün istifadə olunan tək cümlə quruluşundan başqa, tələbələr mürəkkəb cümlə strukturlarından da istifadə edirlər. Müəkkəb cümlələr iki və ya daha çox bənddən ibarət cümlələrdir. Adətən, quruluş baxımından mürəkkəb cümlələr iki mübtədə S və bir xəbər P, yaxud bir mübtədə S və iki xəbər P olması ilə xarakterizə olunur (2, 55-58).

Tələbələrin əksəriyyəti qrammatikadan düzgün istifadə və cümlələrin parafrazlaşdırılması ilə bağlı linqvistik faktor səbəbindən tezis yazmaqda çətinlik çəkirdilər. Cümlənin qurulması bəzi qaydalara riayət etməlidir və bu qaydalara qrammatika deyilir. Əgər cümlə qeyri-qrammatik quruluşa və ya səhv qurulmuş cümləyə malikdirsə, bu cümlənin mənasına təsir edəcək (1, 18-21)

Bundan əlavə, cümlə quruluşunun bəzi qaydalarına riayət etməklə düzgün ardıcılıqla yazmaq vacibdir. Cümlə düzgün ardıcılıqla düzüləndə qrammatik sayıla bilər. Hər bir element düzgün yerləşdirilməlidir. Dilçilik və ədəbiyyatı öyrənən tələbələr üçün yaxşı qurulmuş cümlənin necə qurulacağına dair yaxşı biliyə sahib olmaq vacibdir. Bunun üçün tələbələr cümlədəki sözlərin quruluşunu və ya sırasını müzakirə edən qrammatik və qeyri-qrammatik cümlələrin qaydalarını bilməlidirlər. Qeyri-qrammatik cümlələr zəif yazı ilə ziddiyyət təşkil edir və bu, məqalə dərc edərkən əlyazmaların rədd edilməsinin əsas səbəblərindən biridir (6, 34). Buna görə də, qrammatika tələbələr tərəfindən laqeyd qala bilməz, çünki o, fikir axını qədər vacibdir və yazı keyfiyyətinə də təsir edə bilər. Standart ingilis dilində cümlə aşağıdakı kimi mühüm tələblərə malikdir: 1. Hər bir yeni cümlə böyük hərflə başlamalıdır, 2. Son cümlədə sual işarəsi, nöqtə və nida işarəsi olmalıdır, 3. Cümlədə ən azı bir mübtədə olmalıdır, 4. cümlə tam fellə ifadəyə malik olmalıdır. O, köməkçi feili əhatə edir, məsələn: *is, has, will, və other*, 5. cümlədə bir müstəqil əsas fikir olmalıdır.

Əslində, STBA Persada Bunda-da ingilis ədəbiyyatı tələbələri tezislərin tezislərinin yazılmasında, xüsusən də düzgün cümlələrin düzülməsində bəzi çətinliklərlə üzləşirlər. Tələbələr, xüsusən də mövzu və ya fel və subyekt-fel razılışması xətalarının olmamasına səbəb olan mürəkkəb bir cümlədə sözləri düzgün qaydada qoymaqda tez-tez çətinlik olurlar (8, 201-207). Sintaktik quruluş anlayışı sözlərin birləşmə əməliyyatları ardıcılığı ilə qurulan ifadələr və cümlələr yaratmaq üçün necə birləşdiyini ifadə edir, hər biri daha böyük bir tərkib yaratmaq üçün iki tərkib hissəsi birləşdirir. Nəticə quruluşu göstərmək üçün ağac diaqramından istifadə edilə bilər Fasold, R., & Connor-Linton cümlələrin bənd və ifadələrdən, bənd və ifadələrin isə daha kiçik cümlələrdən və ifadələrdən və ya sözlərdən ibarət olduğunu bildiren kompozisiya olan cümlə quruluşu prinsipini təklif etdi. Onlar iddia edirdilər ki, qrammatika sonlu olsa da, qeyri-məhdud sayda cümlə yarada bilər. (3, 45-49) Sintaksisdəki qrammatik qaydalar tədqiqatçıların öyrəndiyi vərdiş qrammatikasından fərqlidir, bunun əvəzinə sözlərin qoyulma ardıcılığından bəhs edir. Bu araşdırma ilə əlaqədar olaraq, cümlə quruluşu kateqoriyaları qrammatik və qeyri-qrammatik cümlələrə təsnif edilmişdir

### **Qrammatik**

Hər sözün öz sinfi var, ona görə də qrammatik cümlə yaratmaq üçün hər sözün düzgün formada qoyulması lazımdır. Carnie'ye (2, 98-101) görə, isimlər cins və sayı baxımından əvvəlki ilə uyğun olmalıdır. Antecedentdə birdən çox şəxs və ya obyekt qeyd olunursa, anafor cəm olmalıdır. Yuxarıdakı ifadədən aydın olur ki, cümlələrin nə vaxt qrammatik olduğunu söyləmək olar. Cümlə cümlənin quruluşuna uyğun gələndə cümləni qrammatik adlandırmaq olar. Millerə görə, verilmiş nitq müxtəlifliyinin qrammatikasından əldə edilən dil istifadəsinə uyğunluq qrammatiklik müəyyən edir. Qrammatiklik konsepsiyası generativ qrammatika nəzəriyyəsi ilə yanaşı inkişaf etmişdir, məqsədi düzgün formalaşmış, qrammatik, cümlələri müəyyən edən qaydaları formalaşdırmaqdır. Bu qrammatika qaydaları həm də pis qurulmuş, qrammatik olmayan cümlələrin izahını verir. Yazıda şagirdlərin daha başa düşülməsi üçün qrammatik cümlələr çox vacibdir.

### **Qeyri-qrammatik**

Cümlədə söz düzümü düzgün yerləşdirilmədikdə sintaksis qaydalarına görə qeyri-qrammatik olur. Burton-Roberts izah etdi ki, sözlər ardıcılığı ingilis dilində yaxşı ifadə təşkil edə bilmədikdə, o, qeyri-qrammatik və ya düzgün qurulmamış kimi təsvir olunur. Wekker & Haegeman tərəfindən də təsdiq edilmişdir ki, ingilis dilində söz sırası böyük ölçüdə sabitdir və verilmiş söz sırası pozularsa, cümlə daha az məqbul və ya qeyri-qrammatik ola bilər. Buna görə də tələbələrin dissertasiya işini düzgün yazması təkcə düzgün məlumat və məlumatların qoyulmasında deyil, həm də qrammatik cümlələr yaratmaq üçün sözlərin düzülüşündə vacibdir.

Bu araşdırma ilə əlaqədar olaraq, cümlə ingilis qaydalarında qəbul edilməz olan pis formada qurulduqda qeyri-qrammatik cümlə kimi təsvir edilir. İngilis dili qaydalarına uyğun gəlməyən bütün cümlələr qeyri-qrammatik olaraq təsnif edilir. Qeyri-qrammatik cümlə ulduz (\*) ilə işarələnir. (6, 135-144)

İngilis dilində cümlənin əsas strukturu haqqında danışarkən bu cümlənin bəzihissələrdən ibarət olduğunu inkar etmək olmaz. Söz qrupu, fraza quruluşu, cümlə quruluşu və digər vahidlər buna misaldır.

Söz qrupu ənənəvi nitq hissəsi hesab olunur, ona isim, əvəzlik, fel, sifət, zərf, söz öni, bağlayıcılar, artıklar daxildir. Nitq hissəsi cümlənin istənilən yerində tapıla bilər. Ancaq digər vahidlərə də rast gələ bilərik: məna, cümlədəki mövqe. İngilis dilində söz qrupunun ümumi sayı səkkizdir: isim, əvəzlik, fel, sifət, zərf, ön söz, bağlayıcı və nida. Əsasən, cümlə mübtədə və feldən ibarətdir. Beləliklə, cümlə minimum bitmiş vahid hesab olunur. Çünki o, xəbər və mübtədə ibarətdir. Ola bilsin ki, cümlə başqa hissələrdən də ibarət ola bilər. (8, 78)

Qrammatik kateqoriyaların çatışmaması, isimlərin düzgün olmayan forması, düzgün olmayan zaman, subyekt-fel uzlaşmasının olmaması və digər problemlər qrammatik və qeyri-qrammatik kateqoriyaların müəyyənləşdirilməsinə mühüm təsir göstərmişdir, çünki bu, cümlədəki mövqeyə təsir göstərəcəkdir.

Bəzi tədqiqatlar tələbələrin xüsusilə qrammatika baxımından linqvistik səriştələrini təkmilləşdirməyə kömək etmək yollarını təklif etmişdir. Şagirdlərin dildən necə istifadə etmələri və kurikulumun ehtiyacları ilə əlaqəli olması haqqında təsəvvür və məlumatlılıq yaratmağa kömək edən müəllimlər təkcə sintaktik quruluşa deyil, həm də semantikaya diqqət yetirən linqvistik anlayışları həyata keçirməklə qrammatikanı öyrətməyə cəhd edə bilirlər (7, 68-69). Şlanq anlayışları üç linqvistik qrupa bölünür:

1) struktur anlayışlar (söz və ya cümlə quruluşuna aiddir);

2) semantik anlayışlar (semantik birləşməyə aiddir);

3. Münasibət anlayışları (qrammatik formaları mənə ilə əlaqələndirir, struktur xassələri xüsusi ümumi mənaya aid edir və linqvistik təsir forma və mənasını başqa elementlərlə əlaqələndirir). Burada şagirdlər anlayışla bağlı izahı dinləmək, yeni nümunə yaratmaq, anlayışları başqalarına izah etmək və anlayışları sinif qarşısında müzakirə etməklə qrammatikanı konsepsiya vasitəsilə öyrənirlər.

Bu işdə tələbələr tezislərin konspektlərini yazarkən, xüsusən isim komponentləri uzlaşmadan, qeyri-sonlu cümlələrdən, ön sözlərdən, artıklardan və digər qrammatik komponentlərdən istifadədən söhbət gedəndə qrammatik cümlələr qurmaqda çətinlik çəkirlər. Bu tədqiqatı Frase Structure Rules (PSRs) istifadə etdi və əksər cümlələrin qeyri-qrammatik quruluşda qurulduğunu göstərdi və say, artıqlıq, əlaqələndirici birləşmə ilə paralellik və ya kəmiyyət göstəricisi baxımından isimlərin uzlaşması ilə bağlı bəzi problemlər tapdı. (8, 26-29) Bəzi cümlələr məsdər və ya qeyri-məhdud cümlələrin, artıqların və ön sözlərin istifadəsi baxımından problemlidir. Bu məsələləri bilməklə ümid edilir ki, mühazirəçi tələbələrə ingilis dilinin cümlə quruluşu haqqında daha yaxşı bilik əldə etməyə kömək edə biləcək linqvistik konsepsiyaları sinifdə tətbiq etməklə tələbələrə dilçilik səriştələrini təkmilləşdirməyə kömək edə bilər.

### Ədəbiyyat

1. Batterink, L. & Neville, H.J. The human brain processes syntax in the absence of conscious awareness. (2013).
2. Collin, C. & Stabler, E. A formalization of minimalist syntax. Journal of Syntax. Vol.19, March 2016.
3. Nordquist, R. Grammar basics: sentences parts and sentences structure. 2015.
4. Putrayasa, I.B. Unity and effectiveness of the abstract language beginner lecturer research institution (Undiksha) 2015.
5. Robert-Burton, N. Analysing sentences. New York: Longman. 2016.
6. Tallerman, M. Understanding syntax. London: Hodder Education. 2011
7. Thomoboy, S. How to teach grammar. Edinburgh: Pearson Education Limited. 2009
8. Vallin, R.D.V. & LaPolla, R.J. Syntax: structure, meaning, and function. Cambridge: University Press. 1997

### Xülasə

İngilis dilində cümlə quruluşunun təhlili bu dildə cümlənin başa düşülməsi, oxunması, dinləməsi, tərcüməsi, şifahi ifadəsi və yazısı ilə məşğul olmaqda çox köməklik etdiyini və çox təsirli bir üsul olduğunu görə bilərik. Tələbələr cümləni diktə etməkdə çətinlik çəkirlər, çünki cümlə uzun və quruluşu mürəkkəbdir, ona görə də qısa müddətdə bütün cümləni yazmaq tələbə üçün çətindir. Xüsusən də bəzi tələbələr cümlənin quruluşundan əmin deyillər. Sadəcə eşitdikləri hər sözü yazırlar ki, cümlə mənası kəsilərək uzun cümləyə çevrilir, məntiq itir, ona görə də cümlə təbii olaraq uzun və çətin olur. Bir sözlə, ingilis dilində cümlə strukturunun təhlili ingilis dilinin öyrənilməsi sahəsində universal tətbiq olunan metoddur. İngilis dili ixtisasının tələbələri ingilis dilini daha effektiv öyrənmək üçün onu mənimsəməlidirlər.

### Резюме

Можно увидеть, что анализ структуры предложений на английском языке очень полезен и очень эффективен для понимания, чтения, прослушивания, перевода, вербализации и написания предложений на этом языке. Студентам трудно диктовать предложение, потому что предложение длинное и сложное по структуре, поэтому учащемуся трудно написать все предложение за короткое время. В частности, некоторые студенты не уверены в структуре предложения. Они просто записывают каждое услышанное слово, предложение теряет смысл и становится длинным предложением, теряется логика, поэтому предложение естественно становится длинным и сложным. Короче говоря, анализ структуры предложения в английском языке — универсальный метод изучения английского языка. Студенты, изучающие английский язык, должны владеть английским языком, чтобы изучать его более эффективно.

### Summary

It can be seen that the analysis of sentence structure in English is very useful and very effective for understanding, reading, listening, translating, verbalizing and writing sentences in this language. It is difficult for students to dictate a sentence because the sentence is long and complex in structure, so it is difficult for the student to write the whole sentence in a short time. In particular, some students are not sure about the sentence structure. They just write down every word they hear, the sentence loses its meaning and becomes a long sentence, the logic is lost, so the sentence naturally becomes long and complex. In short, the analysis of sentence structure in English is a universal method of learning English. English language students need to be proficient in English in order to learn it more effectively.

**Rəyçi: F.f.d.Seyidova Nigar Vaqif**

**İNGİLIS DİLİNDƏ YAZI BACARIĞININ TƏKMİLLƏŞDİRMƏ YOLLARI**

Yazı bacarıqları başqaları ilə aydın ünsiyyət qurmağa və iş yeri üçün faydalı resurslar yaratmağa imkan verir. Yazıya diqqət yetirməyən peşələr belə, ilkin tətbiqdən tutmuş gündəlik tapşırıqlara və qeydlərin aparılmasına qədər yazılı ünsiyyət bacarıqları tələb edir. İşəgötürənlər şirkətlərini təmsil etmək və liderlik rollarına çevrilmək üçün güclü yazı bacarıqlarına malik insanları axtarırlar. Bir sıra yazı bacarıqlarına malik olmaq istənilən sənayedəki peşəkarlara işəgötürənlər tərəfindən diqqət çəkməyə, onların maraqlarını müdafiə etməyə və işi daha effektiv yerinə yetirməyə imkan verə bilər.

Yazı bacarıqları nədir?

Yazı bacarıqlarına fikirlərin yazılı sözlə ifadə edilməsi ilə bağlı bütün bilik və bacarıqlar daxildir. Yazı vasitəsilə fikirləri aydın şəkildə çatdırmaq bacarığı istənilən səhədə işəgötürənlər üçün yüksək tələbatdır. Yaxşı yazılmış sənədlər, e-poçtlar və yazılar müştəriləri məhsul almağa inandıra bilər və ya investorları şirkətlə tərəfdaşlıq etməyə inandıra bilər. Yazı konvensiyaları, üslub təlimatları və müxtəlif vəziyyətlər üçün formatlaşdırma haqqında texniki biliklər də yazı bacarıqlarının vacib hissəsidir. Hansı vəziyyətlərin müxtəlif yazı üslublarını tələb etdiyini bilmək və mətn üzərində uyğun ton təyin etmək hər bir insanın işində istifadə edə biləcəyi vacib yazı bacarığından asılıdır. (5, 132)

Yazı bacarıqları vacibdir, çünki insanlara bir fikri çatdırmağa imkan verir. Bir çox işəgötürən gələcək işçilər haqqında ilk təəssüratlarını öz tərcümeyi-hallarında, əhatə məktubunda və e-poçt kommunikasiyalarında göstərdikləri yazı bacarıqları vasitəsilə əldə edir. Yazı bacarıqları işinizin keyfiyyətinə və başqalarının sizin peşəkarlığınızı necə qəbul etməsinə təsir edir ki, bu da müsahibə almaq və işdə üstün olma qabiliyyətinizə birbaşa təsir edə bilər. Yazı bacarıqları ötürülə bilər, buna görə də yazı prosesləri haqqında güclü anlayışın inkişafı istənilən iş yerində aydın ünsiyyət və dəqiq sənədləri saxlamağa imkan verir.

Peşəkar yazı planlaşdırma, tərtib etmək və redaktə etmək üçün müxtəlif bacarıqları əhatə edən mürəkkəb bir prosesdir. Böyük yazıçılar yeni anlayışları tez öyrənməyi və fikirləri orijinal məzmunla çevirməyi bacarmalıdırlar. Bəzi yazı sahələri yüksək ixtisaslaşmışdır və elmi və ya hüquqi yazı kimi bir sahədə geniş bilik tələb edir. Digərləri yaradıcı yazı və ya bloq vasitəsilə auditoriya ilə əlaqə yaratmaq üçün geniş sadə bacarıqlardan istifadə edirlər. Ən yaxşı yazı bacarıqlarından bəziləri bunlardır:

**Araşdırma** (Research)

**Kontur** (Outlining)

**Redaktə** (Editing)

**Oxuyub-anlama** (Reading comprehension)

**Zamanidarəolunması** (Time management) (5, 167-169)

Bəzi insanlar təbii olaraq yazmaqda istedadlı olsalar da, hər kəs zamanla yazı bacarıqlarını inkişaf etdirə bilər. Yazı bacarıqlarının müxtəlif növlərini başa düşdükdən sonra onları iş yerində necə istifadə etdiyinizə diqqət yetirə və zamanla təkmilləşə bilərsiniz.

- Ən güclü yazı bacarıqlarınızı müəyyənləydirin və bu bacarıqları peşəkar səviyyəyə yüksəltmək üçün strategiyalar hazırlayın:
- Qrammatik testlərdən keçin.
- Oxucuları tanıyın.
- Yazınızı ucadan oxuyun.
- Cümlə quruluşunuzu dəyişdirin.
- Gündəlik məşq edin.
- Daimi oxuyun.

**Tələbə Yazılarını Təkmilləşdirməyin Effektiv Yolları**

Tələbələrin yazılarının təkmilləşdirilməsinə öz məsuliyyətiniz kimi baxın. Yazı öyrətmək təkcə ingilis dili bölməsinin işi deyil. Yazı bir intizam öyrənmək üçün vacib vasitədir və tələbələrə yazı bacarıqlarını təkmilləşdirməyə kömək etmək bütün fakültənin məsuliyyətidir. Şagirdlərə yaxşı yazmağa dəyər verdiyinizi bildirin. Aydın, düşüncəli yazının vacibliyini vurğulayın. Tələbələrə yaxşı yazının mükafatlandırılacağını və pis yazanların "cəzalandırılacağını" söyləyin və bu cür tələblər qoyan müəllimlər daha yaxşı nəticə əldə edir.

Proqramda, birinci gün və bütün dövr ərzində tələbələrə xatırladın ki, onlar kağız üzərində özlərini ifadə etmək üçün əllərindən gələni etməlidirlər. İfadələrinizi həqiqətən nəzərdə tutduğunuz göstərən erkən tapşırıqlar haqqında şərhlərlə dəstəkləyin çünki tələbələriniz cavab verəcəklər. Dərslərinizdə mütəmadi olaraq qısa yazı işləri təyin edin. Müəhazirə kursunun sürətini dəyişmək üçün tələbələrə dərslər zamanı bir neçə dəqiqə yazmağı xahiş edin. Sınıf daxili yazı, kənar yazı tapşırıqları və açıq suallarla imtahanların bir qədər qarışıq tələbələrə bacarıqlarını artırmaq üçün lazım olan təcrübəni verəcəkdir. Yazı prosesi boyunca təlimat verin. Tapşırığı etdikdən sonra konturların və qeydlərin dəyərini müzakirə edin, mövzunu necə seçmək və qısaltmağı izah edin, ilk layihəni müzakirə edin, plagiatı da müəyyənləydirin. Tələbələrinizin hər yazısını oxumaq və qiymətləndirmək məcburiyyətində olduğunuzu hiss etməyin. Şagirdlərdən dərslər zamanı bir-birlərinin işlərini təhlil etmələrini və ya kiçik qruplarda işlərini müzakirə etmələrini xahiş edin. Şagirdlər qiymət almaq üçün deyil, daha aydın düşünmək üçün yazdıqlarını öyrənəcəklər. Nəzərə alın ki, siz tələbələrin sənədlərini toplaya və onların işlərini gözdən keçirə bilərsiniz. Yazının tələbələrə mövzu haqqında daha çox məlumat əldə etməsinə kömək edə biləcəyi yollarla bağlı

fikirler toplayın. Təlimatların hazırlanmasını təmin etmək üçün intizamınıza kifayət qədər marağın olub olmadığına baxın. Tələbələr onlara müəyyən bir kurs və ya müəyyən bir fənn sahəsi üzrə sənədlərin necə yazılması barədə xüsusi təlimatlar verən paylama materiallarını müsbət qarşılayacaqlar. (3, 35-41)

Yaxşı yazı təcrübə və adekvat rəy tələb edir ki, bir çox müəllimlər bunu vurğulayır. Əslində, tələbələrə seçmə fənlər təklif edilə bilər. Seçim verildikdə, yazı təcrübəsinə ehtiyacı olan tələbələr yazı tələb etməyən fənləri seçirlər. Bundan əlavə, tələbələr nadir hallarda öz yazılarının keyfiyyətini qiymətləndirə bilirlər; adətən onlara işlərini necə qiymətləndirmək öyrədilmir və müəllimlərin onu qiymətləndirmək üçün istifadə etdikləri meyarlardan xəbərsizdirlər. Ona görə də kollec professorlarının gözləntilərini nəzərə almadan tələbələrin yazı problemlərini başa düşmək mümkün deyil (2, 21). İstər universitetdə, istərsə də kollecdə hər bir professor, tələbələrin savadlı olmasını gözləyir, çünki hər bir tələbənin artıq bu səviyyədə inkişafını güman edilir. Bəzi professorlar yazmağı öyrətməkdən uzaqlaşan tendensiya ilə bağlı problemi həll edirlər. Bəstəkarlıq müəllimi Mayls, J. deyir: “Biz bilirik ki, yaxşı yazmaq, yaxşı düşünmək kimi, “birdəfəlik” öyrədilə bilməz, bu, üzgüçülük kimi sadə bir bacarıq deyil; həqiqətən də, hətta üzgüçü də daha yaxşı və lap yaxşı olmaq üçün məşq edir” (3,88-89). Düşünmək ən mürəkkəb qabiliyyətlərdən biridir və yazmaq bunun sübutudur. Beləliklə, tələbələr üçüncü sinifdən səkkizinci sinifə, onuncu sinifdən ali məktəbə, kollec və ondan kənarında və fənnədən fənnə bir çox mərhələdə yazı ilə bağlı köməyə ehtiyac duyurlar. Hər dəfə yeni düşüncə mərhələsi və yeni mövzu ortaya çıxdıqda, tələbələrin toplanmış qabiliyyətləri yeni materiala şüurlu şəkildə hərtərəfli uyğunlaşma tələb edir.

Digər tərəfdən, tələbələrin yazı yazarkən qarşıya qoyduğu bir çox problemlər var (4,76-79). Yazmaqda çətinlik çəkən şəxsə aşağıdakı problemlərdən biri və ya bir neçəsi ola bilər:

#### *Zəif əl yazısı/məntiqsiz yazı*

- Yazı vərəqindəki xətləri nəzərə almamaq
- Çox kiçik və ya çox böyük yazmaq
- Çox sadə və ya çox dolaşlıq yazmaq
- Yazılara vizual olaraq nəzər salmamaq
- Hərfləri və ya rəqəmləri arxaya və ya tərs yazmaq
- Böyük və kiçik hərfləri uyğun olmayan şəkildə qarışdırmaq

#### *Zəif orfoqrafiya bacarıqları*

- Fonetik yazmaq və nümunələri bilməmək
- Eyni sənəddə sözləri fərqli yazmaq
- Orfoqrafiyada hərfləri tərsinə çevirmək

#### *Çap edilmiş vərəqdə işi köçürmək və ya tamamlamaqda çətinlik*

- Lövhdən surət çıxarmaqda çətinlik çəkmək
- Kitabdan və ya digər çap materialından köçürməkdə çətinlik çəkmək
- Doldurulmuş boş iş vərəqlərini doldurmaqda çətinlik çəkmək

Uğurlu yazı öyrənmələr yazı istehsalına nəzarət etmək üçün zehni prosedurlardan istifadə edirlər. Biz bu zehni prosedurları yazı strategiyaları, texnikaları və ya yolları adlandırırıq. Beləliklə, bu cür yazı strategiyaları yazmaq haqqında düşünülmüş, diqqətli düşünmə və yaratma üsullarıdır. Şəraitdən asılı olaraq müəllim aşağıdakıları nəzərdə tuta bilər:

- şagirdlərin yazıları yaxşı düşünülməmişdir; onun aydın şəkildə təşkil edilməməsi;
- onun yaxşı sənədləşdirilməməsi və ya daha ətraflı və ya sübuta ehtiyacı olması; daha yaxşı redaktə edilməli olduğunu;
- daha uyğun bir tona ehtiyacı olduğunu; onun yazıldığı vəziyyətə daha yaxşı uyğunlaşdırılmalı olduğunu və ya sadəcə olaraq nə mənə kəsb etməsindən asılı olmayaraq, onun “daha aydın” olması lazımdır (2, 23-28).

Tələbələrimizin müəllimlərinin gözləntilərini qarşılayacaq qədər yaxşı yaza bilməməsinin səbəbləri çox və müxtəlifdir. Tələbələr məktəb təhsilindən sonra onlara tanış olmayan konvensiyalarla yeni janrlar yazmalıdırlar; konseptuallaşdırmaq çətin olan çoxsaylı auditoriya ilə məşğul olmalıdırlar; və onlar sənədlərin müxtəlif təşkilatlar və seçki dairələri arasında yayılma yolları və bu qrupların üzvlərinin sənədlərin tərtib edilməsinə töhfə vermə üsulları ilə üzləşməlidirlər. Bunun üçün onların yazı bacarıqları yaxşı olmalıdır.

Tələbənin ingiliscə yazı bacarıqlarını təkmilləşdirməyə kömək edəcək bəzi məsləhətlər:

1. *Bacardığınızı qədər oxuyun* Dinləmənin danışma ilə sıx əlaqəli olduğunu söylədiyimiz kimi, oxumaq da yazı ilə sıx bağlıdır, ona görə də ingilis dilini yaxşılaşdırmaq üçün 1 nömrəli məsləhətimiz bacardıqca çox oxumaq olacaqdır! Bu, lüğətinizi, qrammatikanızı, cümlə quruluşunuzu təkmilləşdirməyə kömək edəcək və sizə fikirlərini çatdırmaq üçün bir çox müxtəlif yollar olduğunu göstərəcəkdir.
2. *İngilis dili lüğətdən istifadə edin* Mənalarnı aydınlaşdırmaq üçün sözlərə baxa və söz və ya ifadələri təkrarlamamaq üçün antonim və sinonimləri öyrənmə biləcəksiniz ki, bu da ünsiyyət bacarıqlarınızı yaxşılaşdıracaqdır.
3. *Qrammatikanızı təkmilləşdirin* Qrammatikanı “öyrənməyə” ehtiyacınız olmasa da, qrammatika məşqləri üzərində işləsəniz, ingiliscə yazınız çox yaxşılaşacaq. Həm də unutmayın ki, qrammatika yazdığınız zaman danışdığınız zamandan daha vacibdir, çünki o, adətən daha formal və strukturlaşdırılmışdır.
4. *Yazmadan əvvəl və sonra orfoqrafiyanızı yoxlayın* Öz dilinizdə orfoqrafik səhvlərlə dolu bir şey oxuyanda necə hiss edirsiniz? Zəif orfoqrafiya oxumaq üçün maraqlı əsəri korlaya bilər və biz ümumiyyətlə yazdıqlarımızı başqalarının oxuması üçün yazırıq.

5. *İngilis dilində gündəlik tutun* Yazmağı gündəlik fəaliyyətə çevirmək üçün hər gün yazmağa davmedin. Bundan əlavə, siz "özünü yazırsınız" ki, bu da sizi azad və məmnun hiss etdirə bilər. Mürəkkəb cümlələr yazmağa ehtiyac yoxdur: onları istədiyiniz qədər sadə saxlaya bilərsiniz.

6. *Əsas cümlələrinizi daha mürəkkəb cümlələrə necə çevirməyi öyrənin* İngilis dilində beş əsas cümlə quruluşu var:

**Subject – Verb** (John studies; My friend is playing )

**Subject – Verb – Object** (I like apples; Mary reads novels)

**Subject – Verb – Adjective** (Jenny is happy; Linda is pretty)

**Subject – Verb – Adverb** (She speaks fluently; These flowers are everywhere)

**Subject – Verb – Noun** (My father was a chemist, You are a student)

7. *Paraqrafı necə təşkil etməyi öyrənin* İngilis dilində yazı bacarıqlarınızı təkmilləşdirməyin faydalı yolu, abzaslarınızı mövzu cümləsi ilə başlamaqdır: yəni nə haqqında yazacağınızı izah edən cümlə. Dəstəkləyici cümlələrlə davam edin: yəni mövzu haqqında daha çox məlumat verən cümlələr. Nəticə ilə bitirin: yəni ümumiyyətlə paraqrafın mətnində işlənmiş fikirlərin xülasəsidir. Səlis mətn mətni yaratmaq üçün fikirlər arasında əlaqələri siqnal etmək üçün paraqraflar arasında keçidlər etməyi öyrənin.

8. *Outline yazın* Çox sadə bir ingilis dilində yazıda belə, istədiyiniz mesajı aydın nizamlı şəkildə çatdırmaq üçün bir növ qeyd saxlamalısınız. Konturları yazmağın bir çox müxtəlif yolları var və bunların zehninizdəki şeyləri təşkil etməyinizlə çox əlaqəsi var.

9. *Yazdıqlarınızı kiminsə oxumasını təmin etməyə çalışın* Müəllim, repetitor, dil daşıyıcısı: dili mükəmməl bilən və həm qrammatika, həm də orfoqrafiya və abzas mətninizin təşkili ilə bağlı yol verdiyiniz səhvləri başa düşmək və düzəltməkdə sizə kömək edə bilən şəxs. İngilis dilində yazmaq həqiqətən dərhal əldə edə biləcəyiniz bir şey deyil, ancaq ağır, səmərəli iş və tədricən təkmilləşdirmə ilə mütləq ora çatmalısınız. Çox sadə cümlələr yazmağa başlayın və sonra daha mürəkkəb parçalar yazmaq üçün şans əldə edin. (1, 102-111)

Yuxarıda qeyd edilən məsləhətlərə diqqət yetirməklə yazı bacarıqlarınızı təkmilləşdərə bilərsiniz.

### Ədəbiyyat

1. Bryan, L. H. Cooperative writing groups in community college. *Journal of Adolescent & Adult Literacy*, 40(3), 1996.

2. Cunningham, P., Hall, D., & Cunningham, J. *Writing the four blocks way*. Orlando, FL. 2003.

3. Richards J. *New Trends in the Teaching of Writing in ESL/ EFL*.-California: Foreign Language Teaching and Research Press, 1998.

4. Strong, W. *Coaching writing: The power of guided practice*. Portsmouth, NH: Heinemann. 2001.

5. Torrance, M., & Jeffrey, G. *The Cognitive demands of writing: Processing capacity and working memory in text production*. Amsterdam: Amsterdam University Press. 1999.

### Xülasə

Bir çox tələbə məktəbdə oxuma və yazma bacarıqlarının çatışmazlığını gizlətməyi öyrənmişdir, buna görə də müəllimlərə tələbələr sənədləri təqdim edəndə və ya imtahan verəndə qədər onların zəif tərəflərini müəyyən etmək çox vaxt çətindir. Onlarda yazı nöqsanları göz qabağındadır. Bundan əlavə, yazı bacarığı təkcə tələbələrin performansına təsir etmir, həm də müəllimlərin İngilis dili tədrisində tətbiq etdikləri metod və üsulların effektivliyinə də təsir göstərir. Hər bir üsul bəzi tələbələr üçün faydalıdır, lakin digərlərində uğursuz olur, buna görə də yazı tədrisi daima davam etməlidir və müəllimlər tələbələrinin effektiv yazı bacarıqlarını inkişaf etdirməsini istəyirlərsə, digər strategiyaları nəzərə almalıdırlar. Yazı bacarıqlarının inkişafı üçün bəzi taktikalarda istifadə etmək və məsləhət almaq yazı işini daha dolğun və effektiv edər və oxucu üçün bu cəsarətli yazı əvəzinə maraqlı bir oxu nümunəsi ola bilər.

### Резюме

Многие ученики научились скрывать отсутствие навыков чтения и письма еще в школе, поэтому учителям часто бывает сложно выявить их слабые стороны до того, как ученики сдадут документы или сдадут экзамены. Недостатки их письма очевидны. Кроме того, навыки письма влияют не только на успеваемость учащихся, но и на эффективность методов и приемов, используемых учителями при обучении английскому языку. Каждый метод полезен для одних учащихся, но бесполезен для других, поэтому обучение письму должно продолжаться постоянно, а преподавателям следует рассмотреть другие стратегии, если они хотят, чтобы их ученики развили эффективные навыки письма. Использование некоторых тактик и получение советов по развитию навыков письма сделают ваше письмо более полным и эффективным, и оно может стать для читателя интересным примером чтения, а не скучным письмом.

### Summary

Many students have learned to hide their lack of reading and writing skills at school, so it is often difficult for teachers to identify their weaknesses before students turn in documents or pass exams. The shortcomings of their writing are obvious. In addition, writing skills affect not only student achievement, but also the effectiveness of the methods and techniques used by teachers in teaching English. Each method is useful for some students but useless for others, so writing education must be ongoing and teachers should consider other strategies if they want their students to develop effective writing skills. Using some tactics and getting tips on developing your writing skills will make your writing more complete and effective, and it can be an interesting example of reading for the reader instead of boring writing.

Rəyçi: F.f.d. Seyidova Nigar Vaqif qızı

**Mobil Aslanlı Huntürk**  
**“KİTABI-DƏDƏ QORQUD” EPOSUNDA OVÇULUQ**  
**CƏNGAVƏRLİK MEYARI KİMİ**

Ta ən qədim dövrlərdən üzü bəri ovçuluq türklərin çox sevimli əyləncə və peşələrindən biri olmuşdur. Ovçuluq işi maraqlı bir məşğuliyyət vasitəsi kimi türklər üçün onların yalnız maddi-iqtisadi tələbatlarını ödəmək məqsədini güdmürdü. Məlum olduğu kimi bəşəriyyətə cahanşümul hökmdar-sərkərdələri və nizami ordusu ilə yaxşı tanınan türklər, dünyanın ən qəvi istiləçilərin, qarı yağılardan möhtəşəm həmlələrini asanlıqla dəf etmişdir. Bu danılmaz tarixi bir həqiqətdir ki, bəşəriyyətə böyük mədəniyyət gətirən bu xalq fiziki mədəniyyətə də xüsusi önəm vermişdir.

Bu xalqın yetişdirdiyi bir çox ünlü şəxsiyyətlərin qəhrəmanlıq şücaətləri, yenilməz fədakarlığı bilavasitə və bilavasitə onların fiziki mədəniyyət səviyyəsi ilə səciyələndirirdi. Ədəbiyyatımızda onun ayrı-ayrı klassiklərinin ədəbi qəhrəmanlarının hünər və rəşadətini, yenilməz fiziki-hərbi şücaətinin əsas meyarını, bilavasitə onların fiziki mədəniyyəti ilə əlaqələndirmişlər.

Mərdlik, igidlik, qəhrəmanlıq və sair kimi fiziki-iradi kimi keyfiyyətləri özündə ehtiva edən fiziki inkişaf, fiziki hazırlıq türklərin genetik xüsusiyyətlərinin başlıca əlavələri hesab olunubdur. Bu xalqın ən qədim yazılı abidələrində, o cümlədən qədim qəhrəmanlıq eposlarında, nağıl və dastanlarında türkün ən qorxunc alp ərənləri ən müdhiş vəhşi heyvanlarla əlbəyaxa döyüşlərdə belə qalib çıxmaları təsvir olunur.

Ovçuluq peşəsində səyyaddan (ovçudan) bol şikar (ov) etmək üçün iti görən, sayıq yatan, həssaslıq, diqqətlik kimi psixoloji xüsusiyyətlərlə yanaşı, qaçmaq, hoppanmaq, dırmanmaq, üzmək, habelə sərrastlıq, çaparlıq və sair kimi fiziki-iradi keyfiyyətlər başlıca amillərdən hesab olunur. Müasir həyatımızda “idman ovçuluğu” kimi idman növləri arasına çox populyar olan həmin təsnifat məhz türklərə məxsus olduğu danılmaz bir həqiqətdir. Tarixi ədəbiyyatlara nəzər salsaq, elə bir türk hökmdarı, elə bir türk sərkərdəsi tapılmaz ki, o, həm də mahir bir ovçu kimi tanınmasın.

Türk xalqlarının tarixinə nəzər salsaq onun ən ünlü yenilməz xaqan və sərkərdələri ova daim dərin maraq göstərmişlər. Ov işi həmin güdrətli hökmdarlar üçün boş əyləncə, yaxud asudə vaxtlarının, fəal istirahətlərinin mənalı təlimi deyildir. Mərd igidlərin çox sevimli peşəsi olan ov işi, ovçuluq türk ərəni üçün gələcək qorxmaz, dəyanətli və fədakar döyüşçülərin hazırlanması işinə xidmət edirdi. Çünki vahiməli vəhşi heyvanlarla üzləşmək, onlarla əlbəyaxa olmaq, şübhəsiz ki, hər bir adamdan mükəmməl fiziki inkişaf, fiziki möhkəmlilik və iradi dözümlü tələb edirdi. Odur ki, həmin fiziki-iradi keyfiyyətlərin qazanılması bilavasitə və bilavasitə planlı, sistemli və ardıcıl şəkildə fiziki təmrinlərə, müxtəlif tipli hərbi oyunlara, habelə bir sıra mütəhərrik və atlı oyunlara sıx bağlılıq sayəsində reallaşa bilərdi.

Qaynaqlarda güdrətli türk hökmdar və sərkərdələrin çox böyük bir qismi, o cümlədən Mete, Atilla, Çingiz xan, Batı xan, Axsitan, Alp Arslan, Məlik şah, Əmir Teymur, İldırım Bayazid, Hüseyn Bayqara, Toxtamış, Babur şah, Uzun Həsən, Sultan Yavuz, Şah İsmayıl, Sultan Süleyman, Osmanlı İmperatoru Körpülü Mehmet Paşa (ovçu Mehmet), I Şah Abbas, Nadir şah, Qacar şah əsl səyyad kimi ovçuluğa dərin maraq göstərmiş, habelə ov işi onların bilavasitə hərbi məşqlərinin mühüm bir hissəsini təşkil edirdi. Belə ki, fiziki-hərbi təlim və əyləncələrlə bağlı həmin ənənələr “Kitabi-Dədə Qorqud” kimi türkün möhtəşəm qəhrəmanlıq dastanından qaynaqlanır. Dastanın “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”da oğuz elinin cahangir sərkərdəsi Qazan xanın məclisinə toplaşmış doxsan dəstə gənc, dağı dağ üstə qoymaq üçün işarə gözləyirlər. Qazan xan isə, əlpliyə, ərdəmiyə, hünərə və rəşadət göstərməyə can atan oğlu Uruzu ova aparıb onu ciddi təlimə cəlb etməyə can atır, oğlunun ov barədə xahişinə məmnun olub xoşallanan ata, üzünü məclis əhlinə tutub deyir: “A bəylər, Uruz yaxşı deyir. Siz yeyiniz-içiniz, söhbətinizi eləyin. Mən bu oğlanı götürüb ova gedim. Yeddi günlük azuqə ilə çıxacağ. Ov atdığı yerləri, qılınc çalib baş kəsdiyim yerləri göstərim. Kafir sərhədində Cızıqlara, Ağlağana, Göyçə dağa götürüb aparım. Sonra oğlana gərək olar, a bəylər!”. Qonur atını çəkirdi, mindi. Donu qaş-daşla bəzənmiş üç yüz igidi seçdi, öz dəstəsinə qoşdu, Uruz da qırx ala gözlü igidini özü ilə apardı. Qazan oğlunu götürüb uca dağlar üzərinə ova çıxdı. Ov ovladı, quş vurdu, sağın-keyik yıxdı. Hündür və gözəl göy çəmənlikdə çadır qurdu. Bir neçə gün bəylər eləcə yeyib-içdi” (2, 167).

Məlum tarixi bir həqiqətdir ki, oğuz türkləri başlıca olaraq yarımköçəri və oturaq həyat tərzini keçirmişlər. Odur ki, onlarda oturaqlığa və köçəriliyə məxsus təsərrüfat sahələri güclü tərəqqi etmişdir. Köçəriliklə bağlı oğuzların ov adətləri və ov mərasimləri diqqətimizi daha çox cəlb edir. Oğuzlar ova böyük əhəmiyyət vermiş, ov bir növ igidliyi, bacarığı yoxlamaq üçün məşq hesab etmişlər. Bu baxımdan dastanda ov və ovçuluq qəhrəmanların əsas əyləncə, istirahət, məşğuliyyət növüdür (4, 281-282). Abidənin boylarından göründüyü kimi, şölən, döyüş, ov səhnələri bir-birini tez-tez əvəz edir. Oğuzlarda ov mərasiminin ciddi qanun-qaydaları vardır və bu qanun-qaydalar dastanın qəhrəmanları tərəfindən qorunur.

“Dədə Qorqud” eposunda ov və ovçuluq kulturoloji adət olduğundan ilk ovun şərəfinə xüsusi mərasim təşkil olunur, bu halda ata artıq yetkinlik yaşına çatmış oğlunun hərbi bilik, bacarıq və vərdişini yoxlamaq məqsədi ilə onun şərəfinə ilk ov səhnəsi keçirir. Bu münasibətlə keçirilən ovda oğuz bəylərinin əksəriyyəti iştirak edir. “Həmin ovda ata oğula döyüşün sirlərini heyvanların üzərində öyrədir. O, oğlunun ox və kəmənd atmasına, at çapmasına, pusqu qurmasına, cəldliyinə, çevikliyinə və cəsərinə tamaşa edir, onun bir döyüşçü kimi yetişməsinə qiymətləndirir. Yetkin oğlanın ilk ov şərəfinə ümumtəyfa şənliyi keçirilir” (4, 282). Bunun parlaq nümunəsi ilə biz I və II boyda qarşılaşırıq. I boyda Buğacın anası Ana xatun və IV boyda Uruzun anası Burla xatun oğlanlarının ilk ov mərasiminə xüsusi hazırlıq görürlər.

Ovçuluğa türk xalqlarının dərin istək və bağlılığı, bu xalqların həyatında cəsur ərənlərin ovçuluqla məşğuliyyəti, bir növ onların ayrılmaz həyat tərzinə çevrilmişdir. Biz bütün bunlar türklərin böyük mənəvi abidəsi olan “Kitabi-Dədə Qorqud”da daha geniş əksini tapır. Həmin adı çəkilən qəhrəmanlıq eposumuzun elə bir boyu tapılmaz ki, bu və ya digər şəkildə ovçuluqla bağlı bilgilərə toxunulmasın.



Dastandan bəlli olduğu kimi, oğuzlar ova daim böyük əhəmiyyət vermiş, ovu bir növ hünəri, igidliyi, fiziki bilik və bacarığı yoxlamaq üçün məşq hesab etmişlər. Bu baxımdan dastanda ov və ovçuluq qəhrəmanların əsas əyləncə, istirahət, məşğuliyyət növüdür. Abidənin boylarından görüldüyü kimi, şölən, döyüş, ov səhnələri tez-tez, bir birini əvəz edir.

Oğuzlarda ov mərasiminin həm də çox ciddi qanun-qaydaları vardır və bu ənənə və rituallar dastanın qəhrəmanları tərəfindən qorunur.

Abidənin I boyunda görünür ki, ailənin böyüyü ata dura-dura, oğulun ova çıxması qadağandır. Dirsə xanın qırx namərd yoldaşı yalandan ona xəbər verirlər ki, bax: “Dirsə xan, sənin oğlun yerindən durdu, köksü gözəl böyük dağa çıxdı. Sən var ikən ov ovladı, quş quşladı” (2, 135) misalı buna ən bariz nümunədir. Bu etik əxlaqi normanın pozulması hətta ölümlə belə cəzalandırılır. Dirsə xanın oğlu Buğacın paxıllığını qırx yoldaşı çəkirdi. Belə ki, qırx namərd onun gücünə, adına, əqli və fiziki hünərinə həsəd aparırdı. Qırx namərdin fitnəsi ilə Dirsə xan oğlunu götürüb ova çıxır. Bu ov Buğacın ilk ovudur. Hələ o, ov adətinin ciddi qaydalarından xəbərsizdir. Buğac bu igidlərin sözü ilə keyikləri qovub gətirir atasının qarşısına və onu məharətli hərəkətləri ilə sevindirmək istəyir. Oğlunun bu davranışı Dirsə xanı qəzəbləndirir və oxu ilə oğlunu ölümcül yaralayır.

“Dədə Qorqud” eposunda ov və ovçuluq kuturoloji adət olduğundan ilk ovun şərəfinə xüsusi mərasim təşkil olunur. Bu halda ata artıq yetkinlik yaşına çatmış oğlunun hərbi biliyini yoxlamaq məqsədi ilə onun şərəfinə ilk ov səhnəsi keçirir. Bu münasibətlə keçirilən ovda oğuz bəylərinin əksəriyyəti iştirak edir. “Həmin ovda ata oğula döyüşün sirlərini heyvanların üzərində öyrədir. O, oğlunun ox və kəmənd atmasına, at çapmasına, pusqu qurmasına, cəldliyinə, çevikliyinə və cəsərinə tamaşa edir, onun bir döyüşçü kimi yetişməsinə qiymətləndirir. Yetkin oğlanın ilk ov şərəfinə ümumtəyfa şənliyi keçirilir” (4, 282). Bunun parlaq nümunəsi ilə biz I və II boyda qarşılaşırıq. I boyda Buğacın anası Ana xatun və IV boyda Uruzun anası Burla xatun oğlancığının ilk ov mərasiminə xüsusi hazırlıq görür: Anası ona ilk dəfə özü ilə ova aparanda boyu uzun atdan ayqırlar, dəvədən buğra, qoyundan qoç qırdırdı. Oğlancığının ilk ovudur (2, 136). Qanlı oğuz bəglərin toylayayım, -dedi” (2, 281).

Abidədə Dirsə xanın, Qazan xanın, Bəkilin ov səhnələri maraq doğurur. Qazan xan oğlu Uruzunu götürüb ova çıxır. Ovçuluğun bütün sirləri ilə oğlunu hali edir. Oğuzlarda başqasının ovunu vurmaq, həmçinin yaralı heyvanı ovlamaq qadağan sayılır. Bütün bunlar bir daha türkün dərin və incə ruha malik xeyirxahlığından, humanizmindən irəli gəlir. Tanrı türkə ən böyük mənəvi-əxlaqi sərvətlər bəxş etmişdir. Bu da insanlığa xas olan ən böyük bəşəri dəyərlərdir. Onun da ən uca ali varlığı humanizmdir.

Türk sözünün etimoloji mənası bütün mənəvi-əxlaqi, iradi-fiziki keyfiyyətlərin ən dolğun ali anlamını özündə ehtiva edir. Odur ki, türk ərəni nə qədər güclü, dəyanətli, mətin və əzmkardırsa, o dərəcə də xeyirxah, nəcib, ali, ülvi hisslərə malik humanist bir qövmdür.

I boyda Dirsə xanın nökrə və naibləri ağalarına oğlu Buğacın fəhm-fərasətini, onun cürətliliyini, artıq səriştəli səyyad kimi onun fiziki-iradi əlamətlərini heç də xoşniyyət vasitəsi kimi çatdırmamışlar. Lakin türklərin pozulmaz törəsinə görə, onlar bütün tarix boyu övladlarını əqli, mənəvi cəhətdən, yetkin və kamil böyütmək istədiyi kimi, fiziki baxımdan da güclü, qüvvəli, mətin və əzmkar görmək arzusu ilə yaşayıblar.

Dastanda oğuz cahangirlərinin ən böyük arzu və diləyi xələflərinin qəhrəmanlıq ruhunda böyüdüb başa çatdırması idi. Hər bir türk ərəni evində böyütdüyü uşağı ilkin çağlardan fiziki əməyə, fiziki çalışmalara, mütəhərriqliyə alışdırmaqla onlarda fiziki yetkinliyin əsasını qoyurdu. Belə fiziki mümarisə və çalışmalarda ovçuluq işi mühüm yer tuturdu. Odur ki, bir türk ailə kişisi ova gedərkən, hökmən yetkinlik yaşına çatan övladın da özü ilə aparacağı mütəhərriqli hesab edirdi. Həmin boyda da biz Dirsə xanın yeganə oğlunu qırx igidinə qatıb ova yollaması buna bariz nümunədir: “Dirsə xan sübh tezdən durdu. Oğlunu yanına salıb, öz qırx igidinin dəstəsinə qoşdu, ova çıxdı. Ov ovladılar, quş quşladılar” (2, 135).

Qədim mənəvi abidələrimiz və qəhrəmanlıq dastanlarımızdan tarixi bəlli cəng savaşlarından dövrümüzə qədər gəlib çatan qaynaqlara söykənərək bir daha qətiyyətlə bildiririk ki, türklərin qanında, ruhunda bir cəsəret, bir igidlik və fədakarlıq daim bulunmuşdur. Bəllidir ki, o dövrün yaşam mühitində istənilən türk tayfa və qövlərinin qarşısında bir gələcək savaşı həmişə labüd olmuşdur. Yaşadıqları yurddan aralasaq daha məhsuldar torpaqlar mənimsəmək, zəngin sərvətlərə sahib olmaq, yaxud da özlərinə mənsub olanları qorumaq, müdafiə etmək üçün türklər öz övladlarını ilk çağlardan bu yönümdə, yəni onların fiziki və hərbi hazırlığına xüsusi önəm verirdilər. Gələcəkdə böyük zəfərlərin təməlinin ilk elementlərini, bilavasitə ovçuluq peşəsinə yiyələnməkdən başlayırdı. Qalın ormanlarda, xırçın qayalarda, sərt döngələrdə, ucsuz-bucaqsız qıpçaq çöllərində ox səyritmək, nizə tuşlamaq, kəmənd atmaq və sair kimi fiziki vərdişlər ovçulardan mükəmməl hazırlıq tələb edirdi. Qədim türk abidələrində alp ərənlərimizin yaşam tərzinin ayrılmaz bir hissəsinə çevrilmiş ovçuluqla bağlı bilgilərə yetərinə rast gəlirik: “...ov əsasən sürək yolu ilə, yəni dövrələmə üsulu ilə aparılırdı. Belə ovda bütün qəbilə iştirak edirdi. Həmin proses zamanı ovlanası heyvanları ovçuların üstünə qovmalı, sürəkçidən və ovçudan xüsusi məharət və təlim tələb edilirdi. Bu həm də qədim türk üçün, bir növ, ona görə faydalı idi ki, ov onu, bir növ, şücaətə hazırlayırdı, ona ani manevrlər etməyi öyrədirdi. Uğurlu ov qədim türkün əsas ərzağı olan ətlə təminat işini yoluna qoyurdu. Heç də təsadüfi deyildir ki, çin salnaməçisinin yazdığına görə qədim türklər hətta müharibə vaxtı belə ovla məşğul olurdular. Ev və ov heyvanlarının dərisindən paltar tikir və çadırlarının üstünü örtürdülər. Bundan başqa qədim türklər keçə və yun parça toxumağı da bacarırdılar (4, 242-243).

Dastanın “Salur Qazanın evinin yağmalandığı boy”u ilə başlanan ikinci boy da oğuz igidlərin çox sevimli məşğuliyyəti olan ovçuluqla başlayır. Bütün oğuz cahangirləri ətrafında cəmləndiyi Qazan xanın daim mücadilə üçün əmrini gözləyir. Həmişə olduğu kimi oğuz bəyləri yenə də qalın oğuzun dayağı, qaracağın qaplamı, Salur Qazanın doxsan otaqlı uca



evindəki ipək xalı döşəmənin üstündə ləziz yeməkləri qızıl qədəhlərdəki şərablara nuş etdikdən sonra ova çıxmaq istəyirlər. “Ulaş oğlu Salur Qazan içdi-içdi, axırda şərabın təsiri başına vurdu. O qaba dizləri üstünə çökdü, dedi: “...sözümü dinləyin, səsimə səs verin, bəylər! Yata-yata yanımız ağrıdı. Dura-dura belimiz qurudu. Duraq gedək, a bəylər! Ov ovlayaq, quş vuraq, sığın-keyik yıxaq, qayıdıb otağımıza düşək: yeyib-içək, günümüzü xoş keçirək...” (2,140).

“Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy”da oğuz igidlərinin ənənəvi ov yarışlarında iştirakına tez-tez rast gəlirik. Türk məişətində kamanlıq təkcə əmək aləti kimi deyil, həm də hərbi funksiya rolu oynadığı məlumdur. Yay-ox türklərinin ən çox istifadə etdiyi silah növlərindən biri olmuşdur. Mənbələrdə at belində əlində yay-ox, qollarında qızıl quş, şahin, tərhan, qırğı, şonqar, qaraquş, tiqun, humay, balaban, buf, bayılə, piru və sair kimi bir sıra ov üçün yararlı əl quşlarından, habelə tula, tazı heyvanlarından istifadə edərək quşu gözündən vuran mahir ovçuların, peşəkar səyyadların ov mərasimlərindəki ciddi yarışları məlumdur. Dastanda oğuz bəylərinin mütəmadi olaraq ov əyləncələri barədə yenə də oxuyuruq: “...Trabzon təkürü bəylər bəyi olan Qazan xana bir şahin göndərmişdi. Bir gecə yeyib-içib oturarkən şahinçi başıya dedi: “əy, sabah şahinləri götür, xəlvətcə ova çıxacaq!... Səhər erkən atlara minib ov yerinə getdilər. Bir sürü qaz gördülər. Qazan şahini buraxdı...” (2, 214).

Dastanda Qazan xan oğuz cəngavərlərinin döyüş əzmini qoruyub saxlamaq, onların ov zamanı sərrastlıq göstərməklə çoxlu ov ovlayıb geriye qayıtmağa çağırmaqla, eyni zamanda bu igidlərin döyüş əzmini qoruyub saxlamağın vacibliyini də xatırladır.

Boyda göstərilir ki, Qazan xan oğlu Uruz üç yüz igidlə birgə evinin keşiyində qoyub Dəli Dondaz, qardaşı Qaragünə, Şir Şəmsəddin, Beyrək, Yeynək kimi bir-birindən azman bahadurları, qaplan şücaətli alp ərənləri başına cəm eyləyib ova yollanırlar: “...Saymaq istəsəm, tükənən deyil; qalın oğuz bəyləri atlandılar. Böyük qoşun Ala dağa ova çıxdı” (2, 140).

“Kitabi-Dədə Qorqud” dastanından aydın olur ki, uşaqlıqdan igidliyə keçmə dövrü on beş, on altı yaş həddində baş verir. Bu yaş həddinə çatan oğlan mütəmadi bir hünər göstərməli və igid adını qazanmalıdır. Uşaqlıq dövründən alplıq dövrünə keçidlə bağlı adqoyma mərasiminin maraqlı örnəklərinə abidənin I, III, VIII boylarında rast gəlirik. Dastanda ad vermə baş kəsib qan tökməklə, hünər göstərən oğlanlara təqdim olunur. Dastanda adqoyma Qorqud Atanın funksiyasıdır. Yəni igidlərə adı vermək Qorqud Dədəyə həvalə edilmişdir. Dədə Qorqud igidlərə adı, hünər və şücaətlərinə uyğun olaraq qoyur. Bununla yanaşı Dədə Qorqud ad verdiyi igidlərin hünərlərini nəzərə çatdırmağı, onlara uğur-alqış diləməyi, atalarından bu ad qoyulanlara bəylik, taxt, yaşayış tələb etdiyini də unutmur.

Adqoyma mərasiminə ilk olaraq abidənin “Dirşə xan oğlu Buğac xan boyu”nda rast gəlmək mümkündür. Bu boyda nəql olunur ki, Bayandır xanın bir buğası və bir də buğrası var idi. Bayandır xan bir dəfə yazda, bir dəfə də payızda ağ meydanında bunları döyüşdürər, özü də oğuz bəyləri ilə tamaşa edib, əylərdi. Belə günlərin birində Dirşə xanın on beş yaşlı oğlu meydanda üç uşaqla aşıq-aşıq oynadıqları zaman buğanı oraya buraxırlar və uşaqlara qaçın xəbərdarlığı edirlər. Uşaqlar qaçsa da, Dirşə xanın oğlu yerindən tərpənmir, üstünə hücum edən buğa ilə döyüşüb, onu öldürür. Oğuz bəyləri oğlanda bu hünəri görüb, ona əhsən deyirlər və Dədə Qorqud bu oğlana ad qoyur.

Dədə Qorqud bu hünərə görə oğlana “Buğac” adını verir, həmçinin oğlana atasından bəylik və mal-mülk də alıb verir. “Bu ad oğlanın alplıq adıdır. Ad alan hər bir gənc artıq Oğuz cəmiyyətinin bərabərhüquqlu üzvünə çevrilir, həm də adına layiq yaşamaq olar”. Hünərə görə adqoymanın bariz nümunəsinə “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda da rast gəlirik. Baybörə oğlu 16 yaşlı Bamsı tacirlərin üzərinə hücum edən yağılara döyüşür, baş kəsib, qan tökür, yağıları öldürüb cəzalarına çatdırır, tacirləri və onların mallarını kafirlərdən xilas edir. Boz oğlanın bu qoçaqlığı Qalın Oğuzla yayılır. Dədə Qorqud gəlib oğlana Beyrək adını verir. Yeniyetmələrin alplıq adı almaları şərəfi, münasibətilə, onların valideynləri ağır ziyafətlər təşkil edir, oğuz bəylərini qonaqlayırdılar. Bu kimi yığıncaqlarda Dədə Qorqud ad qoyduğu igidlərə tərif deyib, xeyir-dua verir. Qorqud Dədə “Buğac” bəy “Boz Ayğırılı Bamsı Beyrək”lə yanaşı VIII boyda Aruz qocanın aslan yatağında böyümüş oğluna da “Basat” adını verir. Ad almış qəhrəmanlar adlarına uyğun hərəkət edir, ada layiq yaşayır. Bu igidlərin sonrakı həyatı qadasız, qovğasız, savaşıq keçmir. “O zamanlar bir oğlan baş kəsməsə, qan tökməsəydi ona ad qoyulmazdı. Baybörə bəyin də oğlu ova çıxdı. Ov ovlarkən atasının tövləsi gəldi. Onu əmiraxurbaşı qarşıladi, atdan endirdi, qonaq etdi” (2, 151).

Dastanın “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”da ovçuluqla bağlı bilgilərə geniş yer verilir. Oğuz elinin cahangir sərkərdəsi Qazan bəyin ovçuluğa meyli və istəyi eposda daha ətraflı təsvirini tapır. Boyda Qazan bəyin məclisinə toplanmış, bir-birindən ötkəm, cəsur, igid, şir biləkli doxsan dəstə gənc, oğlu Uruz, qardaşı Qaragünə və dayısı Aruza qızıl qədəhlərə dolu al şərablara nuş etdikdən sonra onlara ova çıxmaları təqdim olunur. Oxları yaylarında darıxmış bu oğuz cəngavərlərinin hər biri quşu dimdiyindən vuran, şikarın qulağını başına dikən bu səyyadlar ən ağır qovğa və savaşlarda da rəşadət göstərən hünərvər mərdlərdir. Uruz bəyin gözlənilməz təklifi bütün gənclərin sevincinə səbəb olması boyda belə təsvir olunur: “Qazan bəy əlini-əlinə vurub qah-qah güldü. Dedi: A bəylər, Uruz yaxşı deyir. Siz yeyiniz-içiniz söhbətinizi eləyin. Mən bu oğlanı götürüb ova gedim... Qazan oğlunu götürüb uca dağlar üzərinə ova çıxdı. Ov ovladı, quş vurdu. Sığın-keyik yıxdı. Hündür və gözəl göy çəmənlikdə çadır qurdu. Bir neçə gün bəylər eləcə yeyib-içdi (2, 167).

Həmin boyda diqqəti çəkən ən maraqlı məqamlardan biri Burla xatunun oğlancığının ilk ovunu necə bir sevinc və fərəhlə qutlamasının şahidi oluruq. İlk uğurlu ov tayfa üçün, el üçün o dərəcədə önəmli sayılırdı ki, böyük şənliyə, möhtəşəm törənə çevrilirdi. Bu uğurlama zamanı gənc ovçunun şənini təriflər söylənər, xoş sözlər deyilər, saysız qoç və qurbanlır kəsilər, qazan-qazan yeməklər bişirilər, oğuz igidləri əylənər, şadlanarmışlar. Oğlunun ilk ovdan uğurlu qayıtmasını zənn edən Burla xatun da məhz belə davranır: “Xan qızı Burla xatun Qazanın gəldiyini eşitdi. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç kəsdirdi. “Oğlancığının ilk ovudur, ovu qanlı oğuz bəylərini sevindirib-şənləndirir!” -dedi (2, 170). Az

keçməmiş məlum olur ki, Uruz ovdan qayıtmamışdı. Türklər ov işinə o dərəcədə böyük önəm verəmişlər ki, bunu Qazan xanın yalnız birçə ifadəsində daha dərin mənasını buluruq: “Əzizim, oğul gəlsəydi səndən soruşardım? Qorxma, fikr eləmə, ovdadır. **Ovda qalan oğul üçün qəmlənmə!**..” (2, 172).

Dastanda oğuzun ən hünərli xanımlarının da fiziki-iradi yetkinliyi də önə çəkilir. Türkün mətin, əzmkar, ov işində fürsəti fəvta verməyən qız və qadınlarmız kişilərdən heç də geri qalmadıqları göstərilir. Eposun VII boyunda qoçaq, zirək, vüqarlı türk qızlarından biri olan Selcan xanımın füsunkar diyarımızın sıx ormanlarında, güllü-çiçəkli keçilməz dağların yamac və gədiklərində, yal və aşırımlarında mahir bir səyyad kimi ov qovması qeyd edilir. Boyda igid türk qızı Selcan xanımın Turanın əzəmətli xalqlarından olan Arqubeldə, Ala dağda özünün şahbaz Qazlıq atının tərkində peşəkar bir səyyad kimi ovçuluq məharəti belə təqdim edilir:

Qalxaraq yerimdən durardım,  
Qarayallı Qazlıq atımı minərdim.  
Atamın dik çadırından çıxardım,  
Arqubeldə, Ala dağda ov ovlardım.  
O yerlərdə sığın-keyik qovardım... (2, 191).

Digər icrası ən çətin və ən mürəkkəb fiziki təmrin və keyfiyyətlər tələb edən atçapmanın ovçuluqda əlahiddə rolu barədə də söhbət açılır. Dördnala qaçan, sanki qırğı kimi süzən yelqanadlı şahbaz atının tərkinə atılan türk ərənlərinin çaparlıq məharəti barədə xalq dastan və nağıllarımızda yetərinçə bilgiler verilir. Qaynaq və mənbələrdə türk apl ərənlərinin, hətta başı üstə at çapmaları, çapa-çapa ayaq üstə durmaları kimi belə ağır və mürəkkəb fiziki vərdişlər böyük heyrət doğurarmış. Dağ gövdəli, çinar boylu, polad qollu türkün cəngavər ovladlarının, ən qorxunc, müdhiş yırtıcıların üstünə əliyalın getmələri barədə yetərinçə bilgiler mövcuddur. Belə hünərvər oğullardan biri də adı çəkilən dastanımızın IX boyundakı Bəkil bəydir. Bəkil bəyin oğuzlar arasında ən məşhur səyyad kimi ad qazanıb, şöhrət tapması, onun bilavasitə olduqca hərtərəfli və yüksək fiziki bilik, bacarıq və vərdişinə söykənir.

Həmin boyda Bəkilin geniş ov təcrübəsinin, dəqiq və sərrast hədəfə ox sancmasının, bolluca ov etməsinin, eyni zamanda təbiətin mühafizəçisi kimi onun ahənginin pozulmaması qayğısına qalmasının da şahidi oluruq. Dastanda ekoloji tarazlığın saxlanılması haqqında Bəkilin dəyərli fikirləri onun ustad səyyad olduğunu bir daha təsdiqləyir. Dastanın II və IX boylarında ovun pozulması yasaqlığına, daha doğrusu, qadağanın qorunmasına əməl “Bəkil oğlu Əmranın boyu”nda qəbəriq verilmişdir. Ovda ayağı sınımış Bəkil ovun pozulmaması üçün bunu heç kimə demədən, geriyyə evinə qayıdır. II boyda bu baxımdan çox səciyyəvidir: “Ova hazırlıq üçün car çəkildi. Belə ki ov hazırlığı tamam oldu, kimi atını, kimi qılıncını, kimisi də yayını çəkib ox atmağını təriflədi. Salur Qazan nə atını, nə özünü təriflədi. Amma bəylərin hünərindən danışdı. Üç yüz altmış altı igid ova atlansa, keyik üzəri yürüş olsa, Bəkil yay qurmaz, ox atmazdı, elə yayı biləyindən çıxarıb, buğanın-sığının boynuna atardı, çəkib durğuzardı. Arıq olsa, qulağını dələrdə ki, ovda bəlli olsun. Amma kök olsa boğazlayıb kəsərdi. Bəylər qulağı dəlik keyik ovlayanda, bu Bəkilin nişan etdiyidir deyə, özünə göndərərdilər” (2, 202).

“Uşun qoca oğlu Səyrək boyu”nda qeyd edilir ki, ovçuluq işində fərsət və işgüzarlıq göstərən çətin və mürəkkəb şəraitdə bol ov etmək üçün səriştəli səyyadların arvadları ərlərinə bu işdə hünər göstərmələri üçün daim uğurlar diləyir, həm də onları buna sövq edirdilər. Məsələn, Bayandır xandan inciyərək alagözlü igidlərlə evinə kefsiz halda qayıdan Bəkil bəyə onun ağüzlü xanımı ilə “Sən gedəli, xanım, çılpaq qalan dağların ovlanmayıbdır. Ova atlan çıx könlün açılıs!” (51, 203) - deyə məsləhət verir. Xanımının ağıllı tədbirini bəyənen Bəkil bəy dərhal al ayğırı olan Qazlıq atını minib ova yollanır. Yay girişini boynundan salıb keyik dalınca at salan Bəkilin qarşısına qəflətən acıqlı bir buğa çıxır. Daban-dabana buğanı təqib edən səyyad atı saxlaya bilməyin hündür bir sıldırımından aşağı yuvarlanır və ayağını sındırır. Ovda ayağını sındıran Bəkil pəhləvan beş gün divanına çıxmır. Bundan xəbər tutan kafirlər onun elinə hücum edirlər. Bəkil oğlu İmran düşmən qarşısına çıxır. Döyüş meydanında hələ möhkəmlənməmiş, bərkədən boşdan çıxmamış, çətin sınaqlarla üzləşməmiş İmran çox böyük hünər göstərir.

Professor Mirəli Seyidov dastanın “Bəkil oğlu İmran boyundakı Bəkili Əkil-Bəkillə müqayisə edərək, əsərdə Bayandır xanın Bəkilin şərafinə həmişə ənənəvi olaraq ov təşkil etməsini, onun ov-şıkar əti ilə qonaqlanmasını, Qazan xandan inciyib evinə dönəndə belə Bəkilin fikrini dağıtmaq üçün yenidən ova getməsini, habelə digər detalları nəzərdən keçirərək onun ov əsarəti ilə əlaqədar olduğu çənaətinə gəlmişdir (4, 84).

Qeyd etdiyimiz kimi, türklər üçün ov peşəsinə vurğunluq o dərəcədə maraqlı və əyləncə vasitəsinə dönmüşdür ki, hətta qadınlarda da çox böyük bir qismi bu məşğuliyyətə böyük önəm verirdi. Bu elin xanımları bir mənalı olaraq öz məğrur igidlərini daim hünərə, rəşadətə, cəngavərliyə səsləmişlər. Belə qəhrəmanlıq işartılarının bir yolu da ovçuluqdan keçir. IX boyda oğuzun ən məşhur səyyadlarından sayılan Bəkilin arvadı öz ərinə ova çıxmaq üçün onu ən mənalı sözlərlə həvəsləndirir. Sən gedəli, xanım, çılpaq uca dağların ovlanmayıbdır “ova atlan çıx, könlün açılıs!”

Həmin boyda buna oxşar çoxsaylı nümunələrdən biri ilə yenə rastlaşırıq: ov ovlayıb gəzərkən qabağına bir yaralı keyik çıxdı. Bəkil onun üstünə at saldı. Buğanın arxasından yetişdi. Yay girişini boynuna atdı... ovçulardan ayrı düşən Bəkilin sinəbağısı sürüşüb boğazına keçdi. Yaşadığı sahəyə yaxınlaşdı. Oğlu İmran pəhləvan atasının qarşısına gəldi. Oğlan burada Bəkilin yoldaşlarını soruşub görək xanım nə söyləmişdir:

Qalxaraq yerindən durub gəldin,  
Qara yallı gözəl Qazlıq atımı mindin.  
Yalçın uca dağların ətəyinə ova getdin...”.  
Oğul, ay oğul!

Qalxıb yerimdən durdum gəldim,  
Uca dağların döşünə ova çıxdım... (2, 204).

Beləliklə, dastanda bütün oğuz elinin komandan sərkərdəsi Qazan xan oğuz cəngavərlərinin döyüş əzmını, cəsarətini qoruyub saxlamaq, onların ov zamanı sərrastlıq göstərmək, çoxlu ov ovlayıb geriyə qayıtmağa çağırmaqla, oğuzun bütün ərənlərinə səyyadlıq sənəti üçün çox önəmli olan fiziki bacarıq və vərdişlərin vacibliyini xatırladır.

Beləliklə, dastanda ovçuluqla bağlı fikir və mülahizələrdən belə qənaətə gəlinir ki, hər bir insan bu peşə sahəsini seçərkən ilk növbədə:

- Fiziki baxımından mütənasib bədən, sağlam vücud, şax qədd-qamət, qüsursuz bədən quruluşu;
- Həmin şəxsin iti baxışlı, diqqətli və tədbirli, həssas, olduqca səbrli və inadkar, eyni zaman da dərin müşahidə qabiliyyətinə malik olmasını;
- Ovçuluğu peşə bilənin təbiəti duymasını, heyvanat aləmi barədə həm nəzəri, həm də praktik bilik, bacarıq və təsəvvür sahibi olmasını;
- Sərrast atıcılıq qabiliyyətli ovçunun çevik hərəkətli, təkidli, qətiyyətli, inadkar, fəndgir, cəld və diribaşlığını;
- Ovçunun qorxmaz, cəsur ürəkli, iti qaçıslı, dözümlü və tükənməz enerjili olmasını tələb edirdi.

Bütün bu fiziki-cismani xüsusiyyət və keyfiyyətlər, təbii ki, məqsədyönlü, sistemli və fasiləsiz fiziki tərbiyə nəticəsi kimi yaranıb formalaşa bilərdi. Deməli, oğuz elinin hünərvər igidləri hamılıqla belə bir hazırlıq nəticəsində yüksək fiziki inkişafa yiyələnməklə fiziki kamillik və mədəniyyət sahibi olmuş, həmçinin dövrünün peşəkar bir səyyadı kimi tanınmışdır.

### Ədəbiyyat

1. Aslanlı M.İ. Dədə Qorqud eposunda fiziki tərbiyə mədəniyyəti. Bakı, BDU-nun nəşriyyatı, 2016.
2. Kitabı-Dədə Qorqud. Bakı, "Yazıcı", 1988.
3. Rəcəbli Ə.Ə. Qədim türk ərənləri. Bakı, "Vətən" nəşriyyatı, 2019.
4. Seyidov M.M. Azərbaycan Mifik təfəkkürünün qaynaqları. Bakı, "Yazıcı", 1983.

### XÜLASƏ

Məqalədə dastanın ayrı-ayrı boylarında oğuz igidlərinin ən sevimli əyləncəsi olan ovçuluq sənəti və peşəsindən bəhs edilir.

Müəllif ovçuluq işində türkün cəngavər övladlarının hərbi təlimin formalaşmasında əlahiddə yer tutan müxtəlif fiziki təmrinlərin, müxtəlif silah növlərinin istifadə qaydaları və s. barədə məlumat verilir.

**Açar sözlər:** fiziki tərbiyə, fiziki yetkinlik, hərbi hazırlıq, ovçuluq, ov təlimi

### IN THE EPOS "KITABI DEDE GORGUD" HUNTING IS AS CRITERION OF BRAVENESS SUMMARY

The present article deals with the favourite profession of hunting which was the lovely amusement of oghuz braves.

The author gives some information about using different kinds of weapons, formation of military and physical training and teaching them to brave Turkish sons and daughters.

**Keywords:** physical trainings, physical maturity, military training, hunting, hunting training

RƏYÇİ: dos. S.Abbasova

**Saidə Şirzad qızı Mustafayeva<sup>60</sup>**  
**AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ MƏSƏLƏLƏRİ 1930-50-ci İLLƏRİN**  
**METODİK ƏSƏRLƏRİNDƏ**

Qədim tarixə malik olan Azərbaycan dili və onun tədrisi çox çətin dövrlərdən keçərək müasir dövrümüzdə qədər gəlib çatmışdır. Təbii ki, bu prosesdə şairlərimiz, yazıçılarımız tarixçilərimiz, dilçi və tədqiqatçılarımız önəmli rola sahibdirlər. Yaratdıqları sənət əsərlərində və yazılarında Ana dilinə olan sonsuz sevgiləri mükəmməl səviyyədə özünü göstərir.

Ümumilikdə, Azərbaycan dili, dilimizin tədrisi məsələsi aktual problem kimi hər bir dövrdə dilçilərin, ədəbiyyatçıların və metodis alimlərin əsərlərində ilk pillədə yer almışdır. Bu səbəbdən də Azərbaycan dili və onun tədrisi istiqamətində daima müxtəlif islahatlar aparılır. Həmin, 1999-cu ildən təhsil sistemində başlanan islahatların bu gün də davam etdiyini xüsusi şəkildə qeyd etmək lazımdır. Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra həmin islahatların aparılmasında əsas məqsəd Azərbaycan təhsilinin Avropa təhsilinə inteqrasiya edilməsi idi. Bu sistemə Eyni zamanda da, təhsil dilimizin tədrisi milli maraqlar və dövlətçilik nöqtəyi nəzərindən Azərbaycançılıq üzərində qurulurdu. Milli ruhlu şəxsiyyətin formalaşmasında isə Azərbaycan dilinin tədrisi vacib və önəmli bir hal idi. Firudin bəy Köçərliyə sözləri ilə desək, «Ana dili millətin mənəvi diriliyidir. .. Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır» (8, s. 32).

Prof. B.Çobanzadə C.Məmmədzadə ilə birlikdə 1932-ci ildə yeni bir metodik vəsaitini, «Türk dilinin metodikasını» adlı əsərini çap etdirir. Vəsait 48 səhifədən ibarət idi və pedaqoji texnikum və institut tələbləri üçün məlumat xarakteri daşıyırdı (9, s. 115). Əsərdə:

1. «Politexnik məktəblərdə dil dərslərinin mövqeyi və yeni dil proqramlarının əsasları».
2. «Savad tədrisi üsulları».
3. «İmla və onun tədris üsulları».
4. «Qiraət tədrisinin üsulu».
5. «Qramerin tədris üsulları».
6. «Dil müəlliminin sinifdən xaric işləri haqqında».
7. Türk dilinin qeyri-türk məktəblərində tədrisi sərlovhələri altında məqalələr şəklində izahlar verilmişdir.

Təhsilə kömək məqsədilə artıq metodik əsərlər də müntəzəm olaraq hazırlanır və çap edilir.

B.Çobanzadənin dilə, onun tədrisi metodikasına dair yazdığı əsərləri içərisində, yalnız, kitabları deyil, məqalələri də mühüm əhəmiyyət kəsb edir. Həmin məqalələrdən birini, «Türk dili sərflərinin ümumi qüsurları»nı xüsusi olaraq qeyd etmək istəyirik. Məqalədə, ümumilikdə, Azərbaycan dilinin tədrisi ilə bağlı müxtəlif problemlərə toxunulur və onların həlli yolları izah edilir (6, s. 45). Həmin məqalədə dilin dərk edilməsi, öyrədilməsi, sevdirməsi üsulları, dilin öyrədilməsində ailə və məktəb mühitlərinin rolu, sərf kitablarının yazılmasında əsas elmi – metodik cəhətlər kimi məsələlərdən bəhs olunur. Türk məktəblərinin dil dərslərində müəllimlərin sərf (qrammatika) kitablarındakı modellərə uyğun olaraq əvvəlcə qrammatik qaydaları mücərrəd surətdə anladaraq uşaqların hafizəsinə yerləşdirməsi, sonra isə onların yorğun beyinlərinə misalları, dəlilləri yerləşdirməsi qaydalarına etirazını bildirən müəllif belə bir təklif verir: «Sərf kitabları əslində belə qurulmalıdır: 1) misallar, lövhələr, materiallar; 2) təsniflər, nəticələr, qaydalar, təriflər» (4, s. 192).

Dilçi alim M.Qurbanovanın da qeyd etdiyi kimi, «...Şərqdə ilk dəfə olaraq Bəkir Çobanzadə türk dili və ədəbiyyatının tədrisi metodikasını elminin əsası qoymuş, onun inkişaf yolunu müəyyənləşdirmiş, tədrisin təşkili, tüpkə oxuyub-yazma qayda və qanunlarını, təhsildə terminologiya və s. metodika ilə birbaşa bağlı olan məsələləri tədqiq etmişdir» (7, s. 44).

Təhsilə kömək məqsədilə, artıq metodik əsərlər müntəzəm olaraq hazırlanır və çap edilirdi. Belə əsərlərdən biri Q.Ələkbərli, Y.Zeynalov Ə.Qafarlı və M.Ələkbərovun birlikdə 1942-ci ildə Bakıda çap etdirdikləri «İbtidai məktəbdə Azərbaycan dili metodikasını» adlı kitab idi. Bu əsər pedaqoji məktəblər üçün yazılmış bir metodik vəsait idi və ibtidai məktəbdə dil metodikasını məsələlərini geniş və aydın bir şəkildə sistemli olaraq əhatə edirdi. Vəsait mükəmməlliyi ilə seçilərək Azərbaycan Maarif Komissarlığı mükafatına layiq görülmüşdü.

Digər bir metodik vəsait isə Y.Zeynalovun 1946-cı ildə yazıb nəşr etdirdiyi «Hüsnxət təlimi» adlı əsər idi. Vəsait ibtidai məktəb müəllimlərinə kömək məqsədilə hazırlanmışdı.

Bu dövrdə orta məktəblərdə Azərbaycan dili tədrisi metodikasına dair əsərlərin hazırlanmasına da ehtiyac duyulurdu. Elə həmin məqsədlə də A.Abdullayev 1945-ci ildə «Orta məktəbdə Azərbaycan dili» adlı metodik vəsait yazıb çap etdirir.

Metodik vəsaitdə Azərbaycan dili tədrisi metodikasının elmi əsasları, onun əlaqədə olduğu elm sahələri haqqında məlumat verilir, orfoqrafiya, qrammatika (morfologiya və sintaksis), nitq inkişafı üzrə aparılacaq işlərin vasitə və yolları izah edilirdi (10, s. 8).

1950-ci ildə isə A.Abdullayev N.Hacıyev və İ.Əlizadə ilə birlikdə hazırladıqları ikinci bir metodik vəsaiti, «Orta məktəbdə Azərbaycan dili» adlı kitabı çap etdirirlər.

Əsərdə Azərbaycan dili fənnini tədris edən müəllim dərslər zamanı nitq fəaliyyətinin iki ayrı cəhətləri üzərində ətraflı dayanmağa və həmin cəhətləri şagirdlərə dərk etdirməyə xüsusi diqqət yetirməlidir deyən Müəlliflər, onun məşğələlərdə

<sup>60</sup> Filologiya üzrə fəlsəfə doktoru, dosent Bakı Dövlət Universiteti

dilin danışq səsərinə aid bəhsini, fonetikanı, dilin leksikasının zənginliyini, qrammatikanın iki , morfologiya və sintaksis kimi şöbələrini, dilin bədii təsvir vasitələrini (üslubiyyatı), rəbitəli nitqi, nitqi yazılı şəkildə ifadə edən orfoqrafiya və durğu işarələri kimi vasitələri şagirdlərə mənimsəməli olduğu fikrini irəli sürürlər.

Azərbaycanın siyasi həyatında 50-ci illərdən başlayaraq mühüm dəyişikliklər baş verir. Stalinin ölümündən sonra bütün gücə sahib olan N.S.Xruşov şəxsiyyətə pərəstişi tənqid edir. 1956-cı il iyun ayının 30-da N.S.Xruşovun israrı ilə «Şəxsiyyətə pərəstiş və onun nəticələrini aradan qaldırmaq haqqında» qərar verilir. Nəticədə Stalin rejiminə son qoyulur və müəyyən dərəcədə yumşalma başlanır. Azərbaycan rəhbərliyi də bu vəziyyətdən istifadə edir. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində olan İ.Mustafayev və bir çoxları millətin halını bacardıqları qədər normalaşdırmaq və onun itməkdə olan milli varlığını qorumaq üçün səylər edirdilər. İmam Mustafayev ana dilimizin rəsmi dövlət dili kimi tətbiqi uğrunda durmadan mübarizə aparmışdı. Kargüzərlik işlərinin ana dilində aparılması uğrunda müxtəlif tədbirlər həyata keçirilmişdi.

Əsrin ortalarından özünü göstərən yumşalma mərhələsi dil siyasətində də müsbət nəticələrin yaranmasına və dilçilik tədqiqatlarının genişlənməsinə, yeni dilçilərin yetişməsinə səbəb oldu. XX əsrin 60-70-ci illərindən başlayaraq dilçiliyin müxtəlif sahələrində apardıqları araşdırmaların sayı artmağa başladı. Bu təsir özünü tədris sahəsində də göstərirdi. Dilçi-metodistlər Ana dilimizin tədris üsul və metodlarından bəhs edən əsərlər yazıb çap etdirirdilər. Lakin Dil siyasətindəki problemlər isə hələ də həllini tapmamışdı.

Azərbaycan SSR Ali Soveti rəyasət Heyətinin sədri M.İbrahimov 1956-cı il iyul ayının 20-də dil haqqında qərarı müzakirəyə göndərərək və həmin il Azərbaycan SSR Ali Sovetinin qərarı əsasında 1937-ci ildə qəbul edilmiş Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması haqqında maddənin daxil edilməsi məsələsini huəll edir. 24 iyul 1956-cı il tarixli qərarla dövlət dilimizin Azərbaycan dili olduğu deyilirdi. (2, s. 122-123).

Lakin Azərbaycan dilinin dövlət idarələrində, məhkəmədə, mədəniyyətdə, təhsildə, səhiyyədə geniş şəkildə istifadə olunması imkanları məhdudlaşdırılırdı. Bu da tədrisə də təsirsiz qalmırdı.

İctimai-siyasi xadim M.İbrahimov 1956-cı ilin sentyabr ayında kəskin məzmunu ilə seçilən «Azərbaycan dili dövlət idarələrində» adlı məqaləsini yazaraq. «Kommunist» qəzetində nəşr etdirir. Azərbaycan rəhbərliyinin baxışlarını göstərən. məqaləsində müəllif yazırdı: «Respublikamızda Sovet hakimiyyətinin birinci on ili ərzində dövlət idarələrində Azərbaycan dilinin işlənməsinə xüsusi diqqət verilir və təhriflərin qarşısı alınır. Lakin təəssüflə demək lazımdır ki, son on beş-iyirmi ildə bu cəhətdən kobud təhriflərə yol verilmişdir» (5, s. 70).

Həmin dövrdə Azərbaycan dilində yazılan məktublara, ərizələrə laqeyd yanaşılırdı. Ana dilində olduğu üçüb bu məktub və ərizələrə ya cavab ana dilində yazılmırdı, ya da ümumiyyətlə cavablandırılmırdı. İdarə və təşkilatlarda Azərbaycan dilinə biganə münasibət var idi. Səbəb kimi isə maliyyə nazirliyi sahəsində ana dilinin çətinliyini və digər bu kimi problemlər göstərirdilər. Dövlət idarələrində aparılan kargüzərlik işlərində, əslində sözdə ana dilindən istifadə olunurdu. Müraciət edən vətəndaş ya cavabsız qalır, ya da vətəndaşa rus dilində cavab verilir. Hansı ki, xalqların danışq və yazı işlərini ana dilində aparmaq hər bir xalqın pozulmaz hüququ hesab olunurdu. Həmin qaydaların pozulmasını qəbul etməyən M.İbrahimov qəlbindən keçənləri bu şəkildə ifadə edirdi: «Bu hüquqa hörmət etmək hamının vətəndaşlıq borcudur» (5, s. 72).

Bütün çətinliklərə baxmayaraq, 1950-60-cı illərdə orta məktəblərdə Azərbaycan dili fənninin tədris səviyyəsini yüksəltmək məqsədilə metodik əsərlər yazılaraq çap edilirdi. Bu məqsədlə də, 1956-cı ildə A.Abdullayevin «Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası» adlı əsəri ilə Azərbaycan dili tədrisinin metodikası elminin formalaşmasının bünövrəsi qoyulur (3, s. 31), 1960-cı ildə «Rus məktəblərində Azərbaycan dili tədrisinin metodikası», 1961-ci ildə «Orta məktəbdə üslubiyyat məşğələlərinin metodikası», 1962-ci ildə «İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası», 1964-cü ildə «Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası», 1965-ci ildə isə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun işçiləri tərəfindən hazırlanmış «V-VIII sniflərdə Azərbaycan dilinin tədrisi» (1, s. 325) əsərləri yazılaraq çap edilir.

A.Abdullayevin Azərbaycan dilinin tədrisi metodikası sahəsindəki fəaliyyəti istiqamətində araşdırmalar aparan tədqiqatçı N.Yusifova bu sahə üzrə ilk metodist olan alimin elmi yaradı

cılığını mövzu və tədqiqat istiqamətləri üzrə 7 qrupa bölərək, onları aşağıdakı kimi sıralayır:

- 1) ibtidai sniflərdə ana dilinin tədris metodikası problemi,
- 2) qeyri-Azərbaycan məktəblərində Azərbaycan dilinin tədrisi məsələləri
- 3) orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası,
- 4) nitq mədəniyyəti,
- 5) Azərbaycan dilinin tədrisi problemi,
- 6) ədəbiyyat tədrisi məsələləri,
- 7) üslubiyyat məsələləri (11)

Azərbaycan dili tədrisi metodikasının müxtəlif sahələrinin elmi cəhətdən tədqiq edilib işıqlandırılmasında «Azərbaycan məktəbi jurnalı» redaksiyası və jurnala əlavə olaraq hazırlanan «Azərbaycan dili və ədəbiyyat tədrisi» məcmuəsinin də xüsusi rolu olmuşdur.

Dilçi-metodistlər Ana dilimizin tədris üsul və metodlarından bəhs edən əsərlər yazıb çap etdirirdilər. Lakin Dil siyasətindəki problemlər isə hələ də həllini tapmamışdı.

Buradan belə bir nəticəyə gəlmək olur ki, 1930-50-ci illərdə yazılmış metodik əsərlərdə Azərbaycan dilinin tədrisi ilə bağlı müxtəlif problemlərə toxunulur və onların həlli yolları izah edilir, Dilin dərk edilməsi, öyrədilməsi, sevdirməsi üsulları, dilin öyrədilməsində ailə və məktəb mühitlərinin rolu, sərəf kitablarının yazılmasındakı əsas elmi – metodik cəhətlər izah olunur.

1956-cı ildə A.Abdullayevin «Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası» adlı əsəri ilə Azərbaycan dili tədrisinin metodikası elminin əsası qoyulur və Azərbaycan dilinin, dilçiliyin şöbələrinin tədrisi önə çəkilir. Bununla da, metodik əsərlərdə Azərbaycan dilinin tədrisi metodikasının elmi əsasları, onun əlaqədə olduğu elm sahələri haqqındakı məlumatlar və orfoqrafiya, qrammatika (morfologiya və sintaksis), nitq inkişafı üzrə aparılacaq işlərin yolları izah edilir.

#### **İstifadə edilmiş ədəbiyyat**

1. Abdullayev A.S. Azərbaycan dilinin tədrisi tarixindən. Bakı: Maarif, 1966, 331 s.
2. Balayev X.Ə. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən (XVI-XX əsrlər). Bakı: Elm və Həyat, 2002, 199 s.
3. Baliyev H.B, Baliyev A.H. Azərbaycan dilinin tədrisi metodikası. Bakı: 2014, 380 s.
4. Çobanzadə B.V. Seçilmiş əsərləri. 5 cildlə, II c, Bakı: Şərq-Qərb, 2007, 365 s.
5. İbrahimov M.Ə. Ana dili-hikmət xəzinəsi. Bakı: Azərneşr, 1991, 136 s.
6. Quliyeva R.İ. Bəkir Çobanzadə və Azərbaycan dilinin tədrisi metodikası. Bəkir Çobanzadənin 125. «Azərbaycan dili: dünən və bu gün» mövzusunda Beynəlxalq elmi konfransın məateriaları. Bakı: “Zərdabi-Nəşr” MMC Nəşriyyat Poli-qrafiya müəssisəsi, 2018, s. 42-46
7. Qurbanova M. Bəkir Çobanzadənin metodiki görüşləri / Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2013, s. 40-45
8. Məmmədli R. Azərbaycan folklorunun vurğunu Fırudin bəy Köçərli, Bakı: F.Köçərli ad. Respublika Uşaq Kitabxanası, 2018. 69 s.
9. Məmmədova A.İ. Azərbaycan dilinin tədrisi tarixi. Bakı: Kitab aləmi, 2011, 138 s.
10. Rəhimov A.N. Ana dilinin tədrisi metodikası (ibtidai siniflərdə). Bakı: Nurlan, 2003. 407 s.
11. Yusifova N. Ağaməmməd Abdullayevin həyat və yaradıcılığı. Bakı: ADPU, 2008, 208 s.

**Açar sözlər:** Azərbaycan dili, tədris, metodika, əsər, təlim prosesi

**Key words:** Azerbaijani language, education, methodology, work, education process

**Ключевые слова:** азербайджанский язык, образование, методика, работа, образовательный процесс

#### **Azərbaycan dilinin tədrisi məsələləri 1930-50-ci illərin metodik əsərlərində**

##### **Xülasə**

Məqalədə, aktual mövzulardan biri olan 1930-50-ci illərdə yazılmış metodik əsərlərdə Azərbaycan dilinin tədrisi ilə bağlı müxtəlif problemlərə toxunulur və onların həlli yolları izah edilir, Dilin dərk edilməsi, öyrədilməsi, sevdirməsi üsulları, dilin öyrədilməsində ailə və məktəb mühitlərinin rolu, sərəf kitablarının yazılmasındakı əsas elmi – metodik cəhətlər kimi məsələlərdən bəhs olunur.

Həm də məqalədə 1956-cı ildə A.Abdullayevin «Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası» adlı əsəri ilə Azərbaycan dili tədrisinin metodikası elminin əsasının qoyulduğu və əsərdəki Azərbaycan dilinin, dilçiliyin şöbələrinin tədrisi istiqamətindəki metodik fikirlər nəzərdən keçirilir. Bununla da, metodik əsərlərdə Azərbaycan dilinin tədrisi metodikasının elmi əsasları, onun əlaqədə olduğu elm sahələri haqqındakı məlumatlar və orfoqrafiya, qrammatika (morfologiya və sintaksis), nitq inkişafı istiqamətində aparılacaq işlər üzrə yazdıqları metodik fikirlər xüsusi şəkildə vurğulanır.

#### **Issues of teaching the Azerbaijani language in the methodical works of 1930-50s**

##### **Summary**

The article deals with various problems related to the teaching of the Azerbaijani language and explains their solutions in the methodological works written in 1930-50, which is one of the topical issues. issues such as basic scientific and methodological aspects are discussed.

The article also considers the methodological ideas in the direction of teaching the Azerbaijani language and linguistics departments, which laid the foundation of the science of methodology of teaching the Azerbaijani language in 1956 with the work of A.Abdullayev “Methods of teaching the Azerbaijani language in high school”. At the same time, the methodological works emphasize the scientific basis of the methodology of teaching the Azerbaijani language, information about the fields of science to which it relates and methodological ideas on spelling, grammar (morphology and syntax), speech development.

#### **Вопросы преподавания азербайджанского языка в методических работах 1930-50-х гг.**

##### **Резюме**

В статье рассматриваются различные проблемы, связанные с преподаванием азербайджанского языка, и разъясняются их решения в методических работах, написанных в 1930-50-е годы, что является одним из актуальных вопросов. обсуждаются такие вопросы, как основные научные и методологические аспекты.

В статье также рассматриваются методические идеи в направлении преподавания азербайджанского языка и языкознания, которые заложили основы науки о методике преподавания азербайджанского языка в 1956 году работой А.Абдуллаева “Методика преподавания азербайджанского языка в средняя школа”. В то же время в методических работах подчеркиваются научные основы методики обучения азербайджанскому языку, сведения об областях науки, к которым он относится, и методические представления об орфографии, грамматике (морфологии и синтаксисе), развитии речи.

RƏYÇİ: dos. S.Abbasova

Лейла Физули гызы Керимова<sup>61</sup>  
**АКТУАЛЬНЫЕ ПРОБЛЕМЫ ПРЕПОДАВАНИЯ АНГЛИЙСКОГО ЯЗЫКА  
В ВЫСШИХ УЧЕБНЫХ ЗАВЕДЕНИЯХ**

**Аннотация.** В статье обозначена важность английского языка для студентов вузов. Выявлены актуальные проблемы обучения английскому языку в вузе, которые носят системный характер. Это означает, что большинство из них не в полной мере отвечают требованиям сложившейся методической системы. По результатам исследования сформулированы концептуальные выводы.

На современном этапе, обучение иностранным языкам в вузах уделяется особое внимание. Во многом это обусловлено тем, что иностранный язык фигурирует как федеральный компонент государственного образовательного стандарта. Предполагается, что изучение данной дисциплины способствует осуществлению гуманитаризации образования, поскольку она позволяет расширить кругозор студентов, повысить уровень их общей культуры и образования, а также культуру мышления, общения и речи. Кроме того, навыки общения на английском или любом другом языке существенно увеличивают профессионализм нынешнего студента и будущего выпускника. Причем, если ранее было достаточно просто понимать устную и письменную речь, то теперь важно писать, свободно говорить, а также принимать решения в условиях общения с представителями иностранных государств. Данные обстоятельства, в свою очередь, предполагают наличие более высокого уровня подготовки, включая языковую, речевую и внеязыковую.

К сожалению, как показывает практика преподавания английского языка студентам, к настоящему времени в вузах достаточно распространены разно уровневые проблемы, которые оказывают колоссальное влияние на организацию всего процесса обучения, на его содержание, на достижение итогового результата. Именно неудовлетворительное качество последнего повышают актуальность настоящего исследования. Главная цель данной работы состоит в определении проблем обучения английскому языку в вузе, актуальных на современном этапе социоэкономического развития, что позволит наметить основные пути их решения.

Прежде всего, необходимо обратить внимание на тот факт, что субъекты обучения, то есть преподаватель и студент, взаимодействуют друг с другом в рамках определенной методической системы, которая состоит из структурных элементов, на базе которых выстраивается технология обучения. Именно данная система диктует выбор конкретного метода обучения в зависимости от целей обучения и условий, необходимых для достижения заданных целей.

Общение между педагогом и обучающимися происходит, как правило, по поводу содержания учебного материала, которое, в свою очередь, должно иметь определенную организационную структуру и осуществляться с помощью гибкой системы способов и приемов, нацеленных на усвоение студентами данного материала и умение пользоваться им в различных видах речевой деятельности. Основой любой методической системы выступают цели обучения и их максимальное соответствие условиям обучения. При этом при формулировании целевой установки требуется учитывать целый спектр различных условий.

В отечественных вузах сложилась такая ситуация, что цели обучения английскому языку диктуются образовательными стандартами и на уровне исполнения выступают в качестве неизменного элемента системы. Так, в каждой из вузовских программ нового поколения, которая предназначена для подготовки выпускников вуза по иностранному языку главная цель обучения звучит следующим образом: формирование и развитие межкультурной профессионально ориентированной коммуникативной компетенции [1].

Представленное определение цели обучения английскому языку включает комплекс взаимосвязанных ключевых компетенций, а именно коммуникативной, профессиональной, межкультурной, которые, в свою очередь, обладают достаточно сложной внутренней структурой. Это означает, что они состоят из множества структурных компонентов (субкомпетенций), каждый из которых должен стать в практическом вузовском курсе обучения объектом формирования и развития.

В процессе обучения английскому языку в вузе студент должен:

читать специализированную литературу; переводить тексты по специальности; принимать активное участие в общении в рамках тем и ситуаций, которые определяются государственными стандартами; реализовывать языковые знания, умения и навыки на практике в условиях иноязычного общения в устной и письменной речи.

Кроме того, студенты должны иметь общее представление о стилях, в том числе литературном, художественном, официальном, научном. Целесообразно, чтобы обучающийся обладал определенными знаниями о культуре и традициях стран изучаемого языка; знал правила речевого этикета. Все это должно сопровождаться грамматическими навыками, что, в свою очередь, предполагает достаточно свободное владение системой языка на всех уровнях.

Что касается главных условий, которые оказывают непосредственное влияние на оперативность и полноту достижения конечных целей и, соответственно, результатов, то к ним можно отнести следующие:

- качественные и количественные характеристики контингента студентов;

<sup>61</sup> АГПУ

- количество аудиторных часов, выделяемых на дисциплину;
- качество профессиональной подготовки преподавателя;
- уровень материально-технической базы и т.д.

При этом важно понимать, что каждый из перечисленных факторов обладает различной степенью влияния на достижение итоговых целей.

Интересно, что цели обучения английскому языку в вузе определяются на основании существующих требований к уровню подготовки выпускников с высшим образованием. Однако не стоит забывать о том, что они должны опираться на требования, которые предъявляются к уровню подготовки школьников. Так, в российских вузах сложилась ситуация, когда уровень владения английским языком выпускников общеобразовательных школ не соответствует требованиям современной действительности. Среднестатистический абитуриент не может свободно общаться на английском языке. Его словарный запас минимален. При этом те лексические конструкции, которыми он владеет, не могут применяться корректно. В лучшем случае студент использует самые простые синтаксические конструкции, при этом допуская грамматические, фонетические и коммуникативные ошибки. Как показывает практика, наибольшую сложность вызывает выбор глагола и употребление его в нужной видовой форме.

Указанные проблемные моменты свидетельствуют о не сформированности в сознании первокурсников представления о системе английского языка в части грамматического времени и других более простых грамматических явлений. Данные обстоятельства вынуждают преподавателя вуза делать акцент на компенсаторной функции обучения английскому языку, то есть тратить время и силы на исправление ошибок, допущенных ещё на уровне школьного образования. Однако на проведение такой работы учебным планом не предусматривается дополнительное количество учебных часов.

Помимо этого, на качество студенческого контингента оказывают влияние недостатки воспитательной работы, к которым можно отнести невысокую учебную дисциплину, неспособность к достаточно продолжительной концентрации внимания и т.д.

Говоря о недостатках, необходимо отметить достаточно низкий уровень мотивации к овладению английским языком. Мы считаем, что одним из эффективных способов, позволяющих существенно повысить мотивацию студентов, выступает формирование у них определенного интереса к занятиям методическими средствами, то есть созданием внешней мотивации, которая, как известно, гораздо менее эффективна, чем внутренняя. Кроме того, необходимо понимать, что учебная мотивация выступает тем фундаментом, который способен обеспечить прогрессивный рост при изучении английского языка и послужить отличным помощником в достижении намеченных целей и получении достойной профессии в абсолютно любой сфере деятельности [5].

Среди проблем обучения английскому языку в вузе следует отметить неприемлемо большое количество обучающихся в одной группе [3]. Действительно, даже в тех вузах, где практикуется разделение академических групп на языковые, количество студентов зачастую превышает 20 человек в одной группе. При этом есть примеры, когда академическая группа по 30 человек не подразделяется в зависимости от уровня подготовки. В подобных условиях можно лишь рассказывать о языке, а не давать знания, формировать умения и доводить их до автоматизма.

В свою очередь, это свидетельствует о недостаточном количестве часов учебной нагрузки, хотя у вузов сегодня есть возможности её увеличивать, как в рамках учебного плана за счёт проведения факультативов, спецкурсов, консультаций и т.д., так за счёт услуг дополнительного образования, в частности организации курса перевода в сфере профессиональной коммуникации. Однако последнее связано с проблемами дополнительного финансирования, что может позволить себе не каждый студент и не каждый вуз. Все это приводит к тому, что на английский язык в неязыковом вузе приходится около 3-4 часов в неделю аудиторных занятий и около 1 часа самостоятельной работы студентов, которая зачастую не приносит желаемого эффекта.

Особое внимание следует обратить на такой важный компонент методической системы, как отбор и организация учебного материала. Так, к учебному материалу, используемому в процессе обучения английскому языку в вузе, можно отнести учебники, учебные пособия, методические рекомендации, аудио- и видеоматериалы и др. На сегодняшний день большинство учебников по английскому языку создаётся под конкретные условия, сложившиеся в конкретном вузе. Однако следует понимать, что эти условия сильно отличаются в зависимости от вуза, региона и т.д. Это, в свою очередь, предполагает существенные различия в учебной литературе, в том числе их сложность, иерархия целей обучения, организация материала и способы его подачи и т.д. Поскольку учебников гораздо меньше, чем вузов, то представители профессорско-преподавательского состава прибегают к написанию собственных учебников и пособий, которые адаптируются под конкретные условия обучения. Как правило, педагоги пишут учебные пособия и методические рекомендации, которые нацелены на дополнение содержания учебников, осуществляют реорганизацию учебного материала, привлекают дополнительные источники информации, активно применяют авторские способы и приемы обучения английскому языку [4]. По нашему мнению, наиболее оптимальным вариантом выступает создание учебно-методического комплекса, содержание которого дифференцируется в зависимости от уровня сложности преподаваемого материала и предполагает внушительное количество способов овладения языком и речевыми умениями.



Наиболее гибким элементом методической системы выступает материально-технической база, которая способствует эффективному взаимодействию между преподавателем и студентами, а также студентами между собой по поводу изучения учебного материала. Преподаватели в целях совершенствования процесса обучения могут трансформировать данный блок. С его помощью становится возможным раскрыть свой творческий потенциал, максимально реализовать индивидуально-личностный компонент обучения. То есть на данном уровне педагог может использовать новые формы работы с учебно-методическим материалом, способы его разработки и презентации.

Следует подчеркнуть, что обучение английскому языку в вузе на профессиональном уровне предполагает наличие сформированной базы языковых и речевых умений и навыков. При этом важно обратить внимание на то, что профессиональное общение представляет собой сложносочинённый феномен, который состоит из 3 компонентов. Среди них целесообразно выделить следующие:

- субъекты профессионального общения (автор и реципиент);
- текст, по поводу которого происходит общение между участниками;
- ситуация, в которой происходит данный дискурс.

Учитывая трехкомпонентный характер, который присущ профессиональному дискурсу, приходим к выводу, что от субъектов требуется не только базовое владение английским языком, но и умение применять в практической ситуации грамматические конструкции и знание особых правил употребления лексики.

Порождение и восприятие профессионального общения на английском языке существенным образом осложняется большим количеством полных синтаксических структур, которые используются в силу необходимости сохранить логическую целостность и однозначность дискурса. Это, в свою очередь, проявляется, например, в частом применении причинно-следственных логических структур, что требует использования специальных языковых средств.

Помимо этого профессиональный дискурс на английском языке представляет собой систему специальных терминов, которые отражают профессиональные особенности, свойственные для вузовской специализации, что, как правило, является основой профессиональных текстов на иностранном языке. Учитывая данный факт, перед преподавателем стоит задача полной или частичной адаптации таких текстов, в зависимости от уровня подготовленности студентов.

Е.Г.Карягина обращает внимание на такую проблему, существующую в современной методике обучения английскому языку в вузе, как коммуникативная компетенция, которая в самом общем смысле представляет собой все то, что нужно знать говорящему для осуществления коммуникации в культурно-значимых обстоятельствах [2]. Действительно, важно понимать, что полностью овладеть ею, не находясь в стране изучаемого языка, практически невозможно. Именно поэтому перед преподавателем встает важный вопрос о создании реальных и воображаемых ситуаций обучения на занятии английским языком.

Поскольку коммуникативная компетенция тесно связана с лингвистической, а также с культуроведческой компетенциями, необходимо в обязательном порядке организовать такую систему обучения, чтобы студенты могли беспрепятственно знакомиться с культурой страны изучаемого языка. В этой связи большое значение приобретают аутентичные материалы, в том числе учебные видеофильмы. К ним можно отнести художественные и документальные фильмы, новости, рекламу на английском языке. Видеофильмы обладают колоссальными возможностями для интенсификации учебного процесса. Их использование способствует реализации важного требования коммуникативной методики - представить процесс овладения английским языком как постижение живой иноязычной культуры; индивидуализации обучения и развитию мотивированности речевой деятельности обучаемых.

Несмотря на очевидные преимущества использования видеоматериалов в процессе обучения английскому языку в вузе, в практической деятельности данный способ применяется достаточно редко, уступая традиционному чтению - переводу, аудированию и др.

Подводя итог вышеизложенному, можно сформулировать следующий вывод: студент, обучающийся английскому языку, должен соответствовать определенным требованиям, а именно:

- обладать хорошей базовой языковой и речевой подготовкой;
- понимать речевые стратегии и речевой этикет;
- обладать достаточно развитым логическим мышлением;
- иметь представление об окружающем мире;
- быть знакомым с культурой и историческими фактами стран изучаемого языка.

К сожалению, среднестатистический студент данными знаниями не обладает. В этой связи представляется необходимым разрешить указанные проблемы, пересмотреть ключевые цели обучения английскому языку, что непременно повлечет за собой преобразование содержания всех элементов методической системы.

Таким образом, в ходе проведенного исследования удалось выявить, что обучение английскому языку в вузе имеет существенные проблемы, которые носят системный характер. Это означает, что основные элементы не в полной мере отвечают требованиям действующей методической системы. Так, основной недостаток заключается в несогласованности и разрозненности целей и условий обучения. Ситуация усугубляется невозможностью

преподавателя влиять на структуру и содержание данных подсистем. В совокупности перечисленные проблемы серьезно влияют на эффективность всего процесса обучения английскому языку и, как следствие, на качество полученного образования.

#### **Библиографический список**

1. Каменская Л.С. Профессиональная направленность обучения иностранному языку в неязыковом вузе как методическая проблема // Вестник Московского государственного лингвистического университета. 2013. №12 (672).
2. Карягина Е.Г. Использование видеоматериалов в обучении иностранному языку // Иностраный язык в техническом вузе: проблемы и перспективы преподавания: материалы научно-практической конференции. - Иваново, 4-5 июня 2009 г.
3. Ласковец М.А. Актуальные проблемы обучения аспирантов иностранному языку в неязыковом вузе // Современные проблемы науки и образования. 2014. №4.
4. Милорадов С.А. Некоторые проблемы обучения английскому языку в вузе // Концепт. 2014. №4.
5. Тюрина В.В., Тюрин Р.Н. Проблема мотивации в процессе изучения английского языка студентами морских специальностей // Молодой ученый. 2016. №14.

**Ключевые слова:** обучение английскому языку в вузе, методическая система, профессионализм, коммуникативная компетенция, образовательный стандарт, организация учебного материала.

**Keywords:** teaching English in high school, methodical system, professionalism, communicative competence, educational standard, organization of educational material

**Açar sözlər:** ingilis dilinin tədrisi, metodik sistem, peşəkarlıq, təhsil standartı, təhsil materiallarının təşkili

### **Actual problems of english language teaching in high school**

#### **Summary**

The article highlights the importance of English for University students. The actual problems of English language teaching in higher education institutions, which are of a systemic nature, are revealed. This means that most of them do not fully meet the requirements of the current methodological system. According to the results of the study, conceptual conclusions are formulated. The main goal of this work is to identify the problems of teaching English at a university that are relevant at the present stage of socioeconomic development, which will allow us to outline the main ways to solve them. As the practice of teaching English to students shows, by now, multi-level, problems are quite common in universities, which have a tremendous impact on the organization of the entire learning process, on its content, and on achieving the final results.

### **Актуальные проблемы преподавания английского языка в высших учебных заведениях**

#### **Резюме**

В статье обозначена важность английского языка для студентов вузов. Выявлены актуальные проблемы обучения английскому языку в вузе, которые носят системный характер. Это означает, что большинство из них не в полной мере отвечают требованиям сложившейся методической системы. По результатам исследования сформулированы концептуальные выводы. Главная цель данной работы состоит в определении проблем обучения английскому языку в вузе, актуальных на современном этапе социально-экономического развития, что позволит наметить основные пути их решения. Как показывает практика преподавания английского языка студентам, к настоящему времени в вузах достаточно распространены разно уровневые проблемы, которые оказывают колоссальное влияние на организацию всего процесса обучения, на его содержание, на достижение итогового результата.

### **Ali təhsil müəssisələrində xarici dil tədrisinin aktual problemləri**

#### **Xülasə**

Məqalədə ali məktəb tələbələri üçün ingilis dilinin əhəmiyyəti vurğulanır. Ali təhsil müəssisələrində ingilis dilinin tədrisinin sistemli xarakter daşıyan aktual problemləri üzə çıxarılır. Bu o deməkdir ki, onların əksəriyyəti mövcud metodik sistemin tələblərinə tam cavab vermir. Tədqiqatın nəticələrinə əsasən konseptual nəticələr tərtib edilir. Bu işin əsas məqsədi sosial-iqtisadi inkişafın müasir mərhələsində aktual olan universitetdə ingilis dilinin tədrisi problemlərini müəyyən etməkdir ki, bu da bizə onların həllinin əsas yollarını göstərməyə imkan verəcəklər. Tələbələrə ingilis dilinin öyrədilməsi təcrübəsinin göstərdiyi kimi, indiyə qədər universitetlərdə çox səviyyəli problemlər kifayət qədər geniş yayılmışdır ki, bu da bütün təlim prosesinin təşkilinə, onun məzmununa və yekun nəticələrinin əldə edilməsinə böyük təsir göstərir.

**RƏYÇİ:** dos. S.Abbasova

## ETHNOCULTURAL FEATURES OF COMMUNICATION IN DIFFERENT LINGUISTIC CULTURES

In the article, the features of ethnocultural communication in different cultures are investigated. Because the communication etiquette, the speech behavior of one nation, is fundamentally different from the forms of communication of another nation.

First of all, let us dwell on some theoretical aspects necessary for further understanding of the article. Within this framework, we will consider the term ethnoculture as a component of the concepts of "ethnos" and "culture". Ethnos (from Greek ἔθνος) - people, culture (from lat. cultura) - upbringing, education, development, veneration, which literally means folk education.

The root of the word "ethnos" leads to Ancient Greece, where they first defined the concept of "swarm", "flock", "group". In the historical literature of the 5th - 4th centuries. BC e. the concept of "ethnos" acquires the meaning of "tribe" and "people." For the first time, this term appeared at the turn of the 18th - 19th centuries in connection with the formation of ethnographic science aimed at studying peoples. In the middle of the XIX century, the terms "people", "tribe", "race", "nation" became generally accepted.

The word "ethnos" in different scientific schools and at different times was understood differently: L. Morgan used it to denote an early stage of human history, A. Bastian - historical and cultural provinces, J. Lyapuge - a separate cultural unit, J. Deniker - an ethnic group, M. Mogilyansky - the object of ethnographic research. The content and characteristics of the ethnos were explained in different ways: as a certain state and a specific way of life (L. Morgan); as a community that unites on the basis of the only norms, laws, language and culture (P. Topiner); as a culturally specific image of the people (A. Bastian). [1.]

Translated from Latin, the word "culture" (Latin cultura) means processing, cultivation, education.

In the early period, it was used in the meaning of cultivation, cultivation of something and concerned natural, natural processes. Over time, these ideas began to spread to human society with a gradual expansion of the former meaning. This term should be distinguished from similar (but not identical) concepts such as "folklore", "folk culture", "traditional culture", "ethnos culture". Taking into account the peculiarities of the objects under study, it should be recognized that "ethnoculture" is a more general systemic concept.

So, in the term "ethnoculture" attention is focused on the ethnic component. Two different definitions of ethnoculture are given by representatives of two schools: primordialists and constructivists. Primordialists define ethnic culture as the culture of people connected by a common origin (blood relationship) and jointly carried out economic activity, the unity of "blood and soil". Local limitation, rigid localization, isolation in a relatively narrow social space (tribe, community, ethnic group) is one of the main features of this culture.

According to the constructivist approach, the ethnic feeling generated on the basis of the differentiation of cultures and the ideas and doctrines formed in its context are an intellectual construct consciously created by writers, scientists, and politicians. This approach emphasizes the role of consciousness and language as a key symbol around distinctiveness, of which the understanding of ethnicity is formed. The most significant are the value (axiological), symbolic (culture - a system of symbols), organizational and activity approaches to the definition of ethnoculture.

The axiological approach makes it possible to compare ethnic groups from the standpoint of dominant, priority or most stable values in their culture, distinctive, peculiar values and norms of a given ethnic group, and finally, the features of "linkage", structure and interconnection of value elements in the culture of a particular ethnic group. So, "ethnicity is, first of all, and mainly the culture of an ethnos, it is it that determines the" boundaries "of an ethnos, the differences of each of them from others" [14]

It is well known that "ethnic culture in the form of its specific components and elements may or may not be recognized by its bearers themselves, may be presented by them more or less adequately, it may be reflected - and sometimes more realistically - in the minds of other ethnic groups, when viewed "From the outside", finally, ethnic culture in some part can be identified using special methods for analyzing the forms and results of the activities of the ethnic group and its representatives, and in this latter case it can differ from the image that arises when looking at it "from within" (an ethnic group's own ideas about itself) and "from outside" (opinions of other, "foreign" ethnic groups).

The ethnos is both an object of both interpersonal and intercultural communication. At the same time, verbal communication is a vital necessity for the functioning and interaction of any ethnic community. It is language, which is one of the unique ethnic symbols, that acts as a tool of interaction.

One of the most significant and universal ethnic symbols is language. It should be borne in mind that it is language communication that is the basic marker in determining "friend or foe". Language plays a prior role in the formation of national identity in general, and the national idea in particular.

National characteristics, like the national idea, should not act as a centrifugal force that can lead to regression in society, therefore, national specifics must be taken into account in the domestic and foreign policy of the state, giving it priority.

<sup>62</sup> Ganja State University. Teacher, PhD student. turkan.agayeva.92@mail.ru

Ignoring national characteristics leads to a communicative conflict in the political, business, commercial and other fields of activity.

Communication should be based on knowledge of cultural traditions and the specifics of the national character of communication partners.

Regarding the very concept of "language": the definition of language given by F. de Saussure is classical: "this is a system of signs in which the only essential is the combination of meaning and acoustic image, and both of these components are equally mental." [8]. In a direct setting, the relationship between culture and language was considered by W. von Humboldt, who saw in the language a reflection of the "spirit of the people" [9].

The idea of complete subordination of the language of culture to the language was expressed by B. Whorf: "The system of language models forces us to divide the world in this way and not otherwise and to distribute meanings in it." [10, p 59-91]. At the same time, E. Sapir denies the primary investigative dependence of language on culture: "Culture can be defined as what a given society does and thinks. Language is how it thinks" [11].

It is believed that language and speech are two independent semiotic systems. The signs of language are words, while the signs of culture are rituals, symbols, standards, customs. It should be recognized that in the zone of their overlap and interpenetration, a third semiotic system is being formed - linguoculture.

Thus, language plays a major role in the modern cultural process, acting as a tool, element, part, form and content of culture. The linguistic picture of the world is characterized by the global nature, diversity and complexity of its components. Modern language is a dynamic phenomenon, descriptive and meaningful at the same time, ethnic language is a substantial part of ethnic culture and its tool at the same time. Performing its numerous functions (nominative, descriptive, informative, pragmatic, cognitive, communicative, etc.) and being a factor of general ethnic identity, the language reflects all the cultural features of a particular ethnic group. In this regard, it is necessary to pay special attention to the development and improvement of linguistic competence of the individual in his native language, as it affects the success of the individual and the entire ethnic group, of which he is a part. The formation of ethno-linguistic communicative competence of a person — a representative of a certain ethnic group — allows him feel part of the world social and cultural process.

#### Used literature:

1. Бромлей Ю. В. Очерки теории этноса. / Ю. В. Бромлей — М., 1983. — С. 8-11.
2. Берн Э. Игры, в которые играют люди. / Э. Берн — Л., 1992.
3. Гумбольдт В. Избранные труды. / В. Гумбольдт — М., 1983.
4. Ионин, Л. Г. Социология культуры. / Л. Г. Ионин — 4-е изд., перераб. и доп. — М.: Изд. дом ГУ ВШЭ, 2004.
5. Иванова Ю. А. Мир под микроскопом. / Ю. А. Иванова — М., 2010.
6. Карасик В. И. Языковой круг: личность, концепты, дискурс. / В. И. Карасик — Волгоград «Перемена» 2002. С. 9.
7. Кашкин В. Б. Введение в теорию коммуникации. / В. Б. Кашкин — М. Флинта, 2013 177-178.
8. Кашкин В. Б. монографии «Взаимопонимание в диалоге культур: условия успешности». Часть 2. / В. Б. Кашкин — Воронеж: ВГУ, 2004. С.49-62.
9. Козлов, В. И. Проблемы этнического самосознания и его место в истории этноса / В. И. Козлов — М. 1974. С. 80.
10. Конищева Н.С. Русский речевой этикет: Учебно-метод. пособие / Н.С.Конищева — НИ ТУ, 2005.
11. Кузин Ф. А. Культура делового общения: Практич. пособие. / Ф. А. Кузин — М.: Ось-89, 2003.
12. Лотман Ю.М. Внутри мыслящих миров. Человек – текст – семиосфера – история. / Ю. М. Лотман — М., 1996, С – 175.
13. Ощепкова В.В. Язык и культура Великобритании, США, Канады, Австралии, Новой Зеландии. / В. В. Ощепкова – М./СПб.: ГЛОССА/КАРО, 2004.
14. Пеньков, Б. М. Философские проблемы теории и практики национальных отношений / Б. М. Пеньков –1988. - №9. С- 43.

**Key words:** ethnos, ethnoculture, culture, ethnic culture, axiological approach, interpersonal communication, intercultural communication.

**Açar sözlər:** etnos, etnomədəniyyət, mədəniyyət, etnikmədəniyyət, aksioloji yanaşma, şəxsiyyətlər arası ünsiyyət, mədəniyyətlər arası ünsiyyət.

**Ключевые слова:** этнос, этнокультура, культура, этническая культура, аксиологический подход, межличностное общение, межкультурная коммуникация.

#### Summary

In the article, the features of ethnocultural communication in different cultures are investigated. Because the communication etiquette, the speech behavior of one nation, is fundamentally different from the forms of communication of another nation. It is based on ethno-national thinking, customs and traditions that come from the history of the people. In this regard, in the article, the scientific researches and analyzes carried out on the ethnolinguocultural features of communication will be considered in a complex way.

The ethnos is an object of both interpersonal and intercultural communication. At the same time, verbal communication is a vital necessity for the functioning and interaction of any ethnic community. It is language, which is one of the unique ethnic symbols, that acts as a tool of interaction.

One of the most significant and universal ethnic symbols is language. It should be borne in mind that it is language communication that is the basic marker in determining "friend or foe". Language plays a prior role in the formation of national identity in general, and the national idea in particular.

**Müxtəlif dilmədəniyyətlərində ünsiyyətin etnomədəni xüsusiyyətləri**

#### Xülasə

Məqalədə müxtəlif mədəniyyətlərdə etnomədəni ünsiyyətin xüsusiyyətləri araşdırılır.

Etnos həm şəxsiyyətlərarası, həm də mədəniyyətlərarası ünsiyyət obyektidir. Eyni zamanda, şifahi ünsiyyət istənilən etnik icmanın fəaliyyəti və qarşılıqlı əlaqəsi üçün həyati zərurətdir. Məhz unikal etnik simvoldan biri olan dil qarşılıqlı əlaqə vasitəsi kimi çıxış edir.

Ənəhəmiyyətli və universal etniksimvoldan biridir. Nəzərə almaqlazımdır ki, “dost və yadüsmən” tərifində əsas marker məhz dil ünsiyyətidir.

Ümumilikdə millikimliyın, xüsusəndə milli ideyanın formalaşmasında dil birincidə rəcəli roloynayır.

### **Этнокультурные особенности общения в разных лингвокультурах**

#### **Резюме**

В статье исследуются особенности этнокультурной коммуникации в разных культурах.

Этнос является одновременно и объектом как межличностного, так и межкультурного общения. В то же время речевое общение является жизненной необходимостью для функционирования и взаимодействия любого этнического сообщества. Именно язык, являющийся одним из уникальных этнических символов, выступает инструментом взаимодействия.

Одним из наиболее значимых и универсальных этнических символов является язык. Следует иметь в виду, что именно языковое общение является основным маркером в определении «свой-чужой».

Язык играет первостепенную роль в формировании национального самосознания вообще и национальной идеи в частности.

**RIYÇI: dos. T.Əliyev**

**Rəyçi: Filologiya Elmləri doktoru, N.F.Seyidəliyev**

## ОСОБЕННОСТИ ОБУЧЕНИЯ ДЕЛОВОМУ ОБЩЕНИЮ АЗЕРБАЙДЖАНСКИХ СТУДЕНТОВ В АСПЕКТЕ РУССКОГО ЯЗЫКА КАК ИНОСТРАННОГО

Обучение азербайджанских студентов деловому общению в аспекте русского языка как иностранного предусматривает формирование у студентов компетенций, позволяющих реализовать свои основные коммуникативные потребности в профессиональной, социально-бытовой, социально-культурной и частично в официально-деловой сферах общения. Однако на уроках русского языка основам делового стиля речи не уделяется должного внимания. При обучении иностранных студентов русскому языку на первое место выходит традиционное обучение - изучение грамматики, лексики, научного стиля речи (конспектирование, аннотирование, реферирование текстов), основ профессиональной коммуникации.

Тем не менее, обучение языку не ограничивается развитием только компетенций повседневного и профессионального общения. Программа по русскому языку как иностранному предусматривает формирование у иностранных учащихся компетенций, позволяющих «...реализовать свои основные коммуникативные потребности в ситуациях, актуальных в социально-бытовой, социально-культурной и частично в официально-деловой сферах общения». Начинать работу над развитием компетенций официально-делового общения следует на базовом (пороговом) уровне. В «Требованиях по русскому языку для граждан зарубежных стран. Пороговый уровень» в описании содержания коммуникативной компетенции указывается, что иностранный учащийся в процессе социально-бытового официального общения должен уметь решать такие коммуникативные задачи, как найти выход из проблемной ситуации - оформить претензию/жалобу, выразить просьбу, объяснить суть проблемы. То есть именно на этом этапе обучения можно начинать работу над развитием умений составить самостоятельно текст заявления или объяснительной записки, как наиболее распространенных в студенческой среде типов деловых документов.

К сожалению, при обучении русскому языку не уделяется должного внимания основам делового стиля (далее ОДС). Ознакомление азербайджанских студентов с формой и стилем разнообразной деловой документации в процессе изучения русского языка имеет практическое, образовательное, воспитательное значение, способствует повышению общей речевой культуры. Кроме того, формируя компетенции официально-делового общения (преимущественно в письменной форме), азербайджанские студенты получают дополнительные сведения по грамматике, лексике и стилистике русского языка. Усвоив основные характеристики современного делового стиля (точность, краткость, логичность, общедоступность), научившись кратко и понятно передавать собственное высказывание в письменной форме, студенты легче и быстрее будут осваивать способы сокращения текста, применяемые при реферировании, аннотировании и пр.

Систематическая работа по развитию навыков владения деловым стилем в его письменной форме при написании таких деловых документов, как заявление и объяснительная записка, расписка, объявление, доверенность - поможет азербайджанским студентам преодолеть мучительный процесс создания делового документа, и в созданном ими тексте избежать огромного количества ошибок даже в тех правилах, которые давно и, казалось, прочно усвоены. При анализе составленных ими вышеуказанных деловых документов можно выявить и систематизировать наиболее распространенные в данном типе деловых документов ошибки в образовании предложно-падежных форм, связанные с влиянием родного языка или языка-посредника (в том числе, пропуск или вставка согласных и гласных, отражающих особенности произношения); неправильное использование форм глагола (предиката); в образовании словосочетаний; в структуре простого и сложного предложений. Самыми частотными оказываются грамматические ошибки в образовании предложно-падежных форм (прошу *вы* разрешить меня; дать возможность отработать *этих* занятий; обещаю *вас*; от *понедельник* до суббота). Следующая по распространенности группа ошибок связана с неправильным употреблением форм глагола (или другой части речи, выполняющей функцию предиката). Чаще всего студенты допускают ошибки в употреблении глаголов движения *ехать* и *ходить* (сегодня я не могу *ходить* (вместо *пойти*) на занятия); видов глагола (я всегда *опоздаю* на занятия (вместо *опаздываю*); Мы *напишем* (вместо *пишем*) контрольную работу каждый день); глаголов с постфиксом /без постфикса -ся (занятие *заканчивает* (вместо *заканчивается*)).

Необходимо также обратить внимание на ошибки, связанные с влиянием родного языка (языка-посредника). Обычно эти ошибки отражают неразличение твердых и мягких согласных (из-за полумягкости согласных, преобладающей во многих языках), например: *понедельник*; *обязательно*; *последний* раз. Бывают случаи частого использования букв латинского алфавита на месте русских: например, неверное использование в русском языке в некоторых словах буквы «е» вместо буквы «э», так как в азербайджанском языке буква «е» произносится как русское «э» - я могу сделать ето (е →э). Ошибки наблюдаются и в образовании словосочетаний, и в использовании форм причастий и деепричастий, а также при построении простого и сложного предложений (Извините и *постараюсь* что буду лучше; У нас занятия заканчиваются в 4 часа в субботу *что мы очень устали что только воскресенье* не хватает для отдыха).

<sup>63</sup> Бакинский Государственный Университет

О несформированности компетенции делового общения свидетельствует и тот факт, что иностранные студенты не умеют использовать предложно-падежные конструкции (при+Предл.п., по+Дат.п., из-за+Род.п., в связи с +Тв.п. и др.), отглагольные существительные при компрессии текста заявления или объяснительной записки. Вместо формулировки «по болезни, из-за плохого самочувствия, из-за проблем с транспортом» использованы сложные предложения с придаточным причины: потому что болел(а); потому что плохо себя чувствовал; когда ездил на трамвае, он сломался недалеко от остановки.

Таким образом мы приходим к выводу, что отсутствие систематических занятий по ОДС на базовом и сертификационном уровнях приводит к формированию неполной общекультурной компетенции. В результате этого общение азербайджанского студента с носителем русского языка в социально-деловой или официально-деловой сфере будет неэффективным из-за большого количества ошибок разных типов в деловом документе.

Так как в настоящее время появилась необходимость более активного включения в процесс преподавания русского языка как иностранного изучение жанров официального письма, то необходимо разработать приемы формирования стилистической компетенции (на материале жанров русского делового письма) на учебных занятиях по русскому языку как иностранному.

В процессе занятий преподавателю необходимо формировать у студентов умение выбирать нужную форму делового письма в соответствии с ситуацией деловой переписки (делового общения в письменной форме) и речевой интенции (намерения пишущего), т.е. обучать некоторым особенностям официально-делового стиля речи, а, следовательно, формировать стилистическую компетенцию азербайджанских студентов (как часть коммуникативной компетенции), то есть овладение нормами определённого функционального стиля речи. Стилистическая компетенция должна входить в качестве обязательного компонента в состав коммуникативной компетенции, а, следовательно, ее формирование должно быть важной задачей преподавателей русского языка как иностранного.

При обучении азербайджанских студентов ОДС нам необходимо обратиться к многожанровому административно-канцелярскому подстилю, к которому относятся приказ, распоряжение, докладная записка, документы служебной переписки, коммерческая корреспонденция, а также документация, используемая в канцелярии: заявление, расписка, доверенность, извещение и т. п. Административно-канцелярским документам присуща особая лексика. В них часто встречаются такие устойчивые словосочетания, как «семейное положение, без уважительной причины, явка строго обязательна, ответственное лицо, список присутствующих, в случае неявки, доводим до Вашего сведения» и т.д.

Исследователи отмечают, что большую часть лексического состава документов составляют наименования учреждений и предприятий. Сложные названия для экономии принято сокращать; но в деловых бумагах нужно указывать полные названия, исключением являются общепринятые сокращения (РФ, МГУ, БГУ). Если сокращенные названия затрудняют понимание документа, так как не поддаются расшифровке, то такие сокращения в деловой речи недопустимы. А такие сложносокращенные слова, как "вуз, оргкомитет, профком, студсовет» и т. д. являются необходимой частью лексики делового стиля. Необходимо объяснить студентам, что в деловых документах слова должны использоваться в конкретном, основном значении, так как употребление слов в переносном значении деловой речи несвойственно. Студенту также необходимо объяснить, что не все словосочетания, употребляемые в сфере неофициального общения, допустимы в деловых документах. Например, в неофициальном общении употребляется словосочетание «взять отпуск», в документах же необходимо писать «Прошу предоставить мне отпуск».

Особое место в деловом стиле занимают отглагольные существительные со значением абстрактного действия, причем часто с префиксом не-: согласие - несогласие, выполнение - невыполнение, освобождение, посещение, исправление, нарушение, соблюдение. Конструкции с отглагольными существительными сохраняют значение действия, придают языку сжатость, официальный оттенок и характеризуют лексический состав делового стиля речи. Деловому стилю присуще использование существительных с суффиксами -ени-, -ани-, -ни- (заявление, распоряжение), а также определенные особенности в использовании предлогов. Например, предлог «по» в значении причины в языке официальных документов используется чаще, чем предлог «из-за» (по болезни, по семейным обстоятельствам, по собственному желанию, по приказу ректора). В значении «после» предлог «по» в документах используется чаще всего в сочетании с отглагольным существительным: по истечении срока визы, по возвращении на родину, по окончании института, и т.д. В основном в документах используется предлог «согласно», который имеет смысл «соответственно», «следуя чему-то» (согласно приказу, договору). В деловом стиле речи предлог «в (во)» употребляется в значении цели действия взамен нейтральных предлогов «для, во исполнение, во изменение, в ознаменование» и т.д. Отличительной чертой официально-делового стиля является широкое использование предлогов, образованных от имен существительных - ввиду, в связи, вследствие, в деле, в лице, в результате, в силу, в случае, в целях, во избежание, за неимением, по линии, по части, путем, со стороны. Работа над отыменными предлогами представляет значительную сложность, потому что предложно-падежная система русского языка как грамматический аспект тоже представляет для иностранных студентов большую трудность. Особенную сложность для студентов представляет употребление сложных отыменных предлогов, стилистическая окраска которых совершенно очевидна при их сопоставлении с простыми предлогами и союзами,

использующимися при создании конструкций с аналогичными значениями: в целях подготовки - чтобы подготовить, для подготовки; в силу нарушения – из-за нарушения; ввиду отсутствия - из-за отсутствия. Например: Мы вынуждены отклонить вашу просьбу ввиду отсутствия свободных средств.

В текстах документов частотно употребление словосочетаний со сложными отыменными предлогами, в частности конструкции по + П.п., обозначающие наступление предела действия: по достижении, по возвращении, по получении и т.п. Например: «По возвращении с командировки вы обязаны представить полный отчет».

Союзы «так как; вследствие того, что; ввиду того, что; благодаря тому, что; в силу того, что; поскольку», характерные для официально-деловой речи, выступают синонимами стилистически нейтрального союза «потому что».

Необходимо обратить внимание студентов на то, что существительные, обозначающие должности и звания, употребляются только в форме мужского рода, даже в том случае, если имеют в общелитературном языке коррелят женского рода: заведующий кафедрой А.И. Мамедова, преподаватель Т.А. Иванова, руководитель М.И. Велиева и т.п.

На занятиях по русскому языку как иностранному целесообразно обращать внимание студентов на предпочтительное употребление инфинитивных форм в связи с необходимостью выражения долженствования, например: «Студент имеет право получать знания, пользоваться библиотечным фондом, участвовать в научно-исследовательской работе». Из спрягаемых форм глагола чаще употребляется настоящее время в значении предписания: «Ученый Совет университета рассматривает представленные деканатами кандидатуры...». Сравнительно часто в официально-деловом стиле встречаются глаголы на -овать/-ировать, причем круг их довольно ограничен: унифицировать, гарантировать, рекомендовать, организовать, образовать, использовать, участвовать.

Глагол в русском языке представляет особую сложность для иностранных студентов, независимо от степени их владения русским языком. Категория вида русского глагола - самая трудная тема для иностранных студентов, именно поэтому работа над ней необходима и при изучении официально-делового стиля. Особенность, отличающая официально-деловой стиль от научного, - это употребление временных форм глагола. Настоящее время в официальном стиле употребляется в значении настоящего долженствования, например: ректор университета подписывает приказы, ведет заседания Ученого Совета. Прошедшее время имеет значение условного, например: «Причины пропуска занятий считать неуважительными, если студент не представил справку от врача», значение результативное, констатирующее, например: студенческий профком рассмотрел заявление студента... и пришел к выводу о представлении его.

Довольно часто в текстах документов используют конструкции с инфинитивом, имеющие модальное значение. В частности, в приказах не используются глаголы в повелительном наклонении, а преобладает форма инфинитива: Не оставлять. - Не курить. - Сдать зачетные книжки. Обеспечить порядок. - Поручить старосте. Частотным является использование в официально-деловом стиле пассивных конструкций. Например: исполнитель обязуется, оплата производится, заказчик руководствуется.

Большую трудность для иностранных студентов представляют причастные и деепричастные обороты. Являясь отличительной чертой книжных стилей языка, в том числе и официально-делового, причастные и деепричастные обороты практически не используются в разговорно-бытовом стиле, поэтому перед преподавателями русского языка как иностранного стоит задача сформировать и автоматизировать навык употребления данных конструкций при обучении языку делового общения.

Анализ имеющейся учебной литературы для иностранных учащихся, которая используется для обучения деловой речи, свидетельствует о том, что на сегодняшний день остается актуальной проблема создания учебных пособий, предназначенных для обучения иностранцев русской деловой речи. В частности, в существующих пособиях недостаточно представлена система обучения письменной деловой речи. Необходимы современные пособия не только для разных категорий учащихся, но и для разных этапов обучения.

#### **Список использованных источников**

1. Ахетова А.А. Деловая корреспонденция и официально-деловой стиль Вестник Омск. регион. ин-та – 2018, № 1, С.33-37.
2. Батраева О.М. Язык делового общения: учебное пособие. Владивосток. 2013. С.113.
3. Смирнова Р.Б., Шарова С.Н. Обучение деловому письму студентов неязыковых вузов. Педагогический журнал. 2019. Т.9, №1-1, С.276-283.
4. Программа по русскому языку как иностранному. I Сертификационный уровень. Общее владение / [Н.П. Андрушина и др.] – СПб.: Златоуст, 2001. – 176 с.
5. Корчагина Е.Л. Требования по русскому языку для граждан зарубежных стран. Пороговый уровень / [Е.Л. Корчагина и др.] – М.: СПб.: Златоуст, 2002. – 44 с.
6. Афанасьева Н.Д. Синтаксические особенности официально-делового стиля речи в аспекте преподавания РКИ // Русский язык за рубежом. -2008. - №5. - С. 45-51.
7. Колтунова М.В. Деловое общение: устная и письменная форма (к вопросам о стилевой принадлежности). - Саратов: Слово, 1998. - 171 с.
8. Веселов В.П. Аксиомы делового письма: Культура делового общения и официальной переписки. - М.: Маркетинг, 1993. - 190 с.
9. Вышегородская Е.Д., Ржанова А.А. Виды документов и их трансформация / под ред. д-ра филолог. наук В.В. Богуславской // Язык и коммуникация: сб. науч. трудов, Выпуск 6. - Ростов н/Д: ИУИ АП ДГТУ, 2011. - С. 121-126.
10. Карабань Н.А. Обучение иностранных студентов написанию деловых писем на русском языке. Известия Волгоград. гос.техн. ун-та. Сер. Новые образовательные системы и технологии обучения в вузе. 2013. №13(116). С 68-70

**Açar sözlər:** işgüzar üslubun əsasları, tələbə, öyrətmə, rəsmi ünsiyyət, bacarıqların inkişafı, iş sənədləri.

**Ключевые слова:** основы делового стиля, студент, обучение, официальное общение, развитие навыков, деловая документация.



### XÜLASƏ

Bu məqalədə müəllif rus dili dərslərində tələbələrə işgüzar üslubun əsaslarını öyrətmək zərurətindən danışır ki, onlar rəsmi ünsiyyət sferasında əsas ehtiyaclarını reallaşdırmağa bilsinlər. Sosial və məişət rəsmi ünsiyyət prosesində olan əcnəbi tələbə yazılı şəkildə ən çox yayılmış işgüzar sənədlər növü kimi iddia-şikayət verməyi, xahişi ifadə etməyi, problemin mahiyyətini izah etməyi, ərizənin mətnini və ya izahat yazısını özü tərtib etməyi bacarmalıdır. Bu universitet məzunlarına ruzs dilində danışanlarla rəsmi ünsiyyətin beynəlxalq işgüzar mühitinə inteqrasiya etməyə kömək edəcək.

### РЕЗЮМЕ

В данной статье автор говорит о необходимости обучения студентов на уроках русского языка основам делового стиля, чтоб они могли реализовать свои основные коммуникативные потребности в официально-деловой сфере общения. Иностраный учащийся в процессе социально-бытового официального общения должен уметь письменно оформить претензию/жалобу, выразить просьбу, объяснить суть проблемы, составить самостоятельно текст заявления или объяснительной записки, как наиболее распространенных в студенческой среде типов деловых документов.

Это поможет выпускникам вузов интегрироваться в международную деловую среду официального общения с носителями русского языка.

***RƏYÇİ: dos. L. Ələkbərova***

**Гюльнар Расулова**  
**ДИАЛОГИ НА УРОКАХ РУССКОГО ЯЗЫКА ДЛЯ ИНОСТРАНЦЕВ**

Разговорный русский язык для начинающих и продолжающих изучать русский язык иностранцев нужно изучать по русским коммуникативным диалогам. Зачастую иностранцы, изучающие русский язык, не чувствуют себя свободно в реальных жизненных ситуациях: не могут поддержать диалог, не могут выразить свои мысли – не владеют разговорным русским языком.

Если уроки русского языка как иностранного проходят в обычном режиме: читаем – переводим текст, делаем грамматические упражнения, отвечаем на небольшое количество вопросов по тексту.

Иностранец учится читать, переводить, искать в тексте ответы на вопросы, при этом новые слова запоминает медленно (в той степени, в какой они необходимы для понимания текста). При таком изучении русского языка иностранец учится выполнять тесты, но это не значит, что он учится говорить по-русски, так разговорный русский язык освоить невозможно. Чтобы начать говорить по-русски, иностранцу нужно выработать совершенно другие навыки, чем для чтения и выполнения грамматических упражнений.

Иностранец должен, во-первых, научиться понимать русскую речь на слух, а во-вторых, быстро реагировать на реплики своих собеседников в различных жизненных ситуациях, необходимо выработать автоматизм в речи. На уроке русского языка как иностранного нужно смоделировать среду, приближенную к реальной языковой среде. Для этого нам не поможет большинство художественных и публицистических текстов, потому что в них используется лексика, которую мы не используем в разговорной речи при повседневном общении.

Поэтому так важно использовать на уроках русского языка для иностранцев коммуникативные диалоги, из которых иностранцы смогут почерпнуть необходимую лексику, а также научатся правильно строить фразы, которые они смогут использовать в реальной жизни, в повседневной разговорной речи.

При работе над диалогами на уроках русского языка для иностранцев нужно придерживаться следующей схемы:

1. Преподавателю нужно прочитать диалог, отделяя реплики разных людей более длинными временными промежутками. Если у Вас сильный студент, то первый раз иностранцу лучше прослушать диалог, не смотря в книгу. Если студент слабый, то он может слушать диалог и следить по тексту.

2. Теперь иностранец должен прочитать диалог по книге и перевести его (если это групповые занятия, то иностранцы читают диалог по ролям). Преподавателю нужно обратить внимание иностранца на те места в диалоге, которые иностранец не совсем понял (объяснить лексику, грамматику, модели построения предложения).

3. После этого надо попросить иностранца закрыть книгу. Преподаватель читает реплики одного из участников диалога, а студент должен отреагировать на реплики в соответствии с ситуацией в диалоге. Студент обязательно должен дословно воспроизводить реплики из диалога. Если иностранец делает ошибки, то преподаватель должен объяснить иностранцу, почему так сказать нельзя и как лучше выразить эту мысль.

После этого преподаватель меняется студентом ролями, т.е. преподаватель читает реплики другого персонажа диалога (книга у иностранца закрыта!). Если Ваш студент говорит, что все понял и хочет идти дальше, не проработав диалог (не ответив на все реплики преподавателя из диалога с закрытой книгой), то иностранцу нужно объяснить, что понять – мало, это только первая ступень: чтобы говорить по-русски легко и с удовольствием в реальных жизненных ситуациях, необходимо выработать автоматизм в речи. И данное упражнение поможет это сделать.

Если иностранец делает много ошибок в диалоге, то к этому диалогу нужно вернуться в конце урока и на следующих уроках, пока иностранец не сможет быстро и без ошибок реагировать на реплики.

4. Обсудить с иностранцем данный диалог: например, спросить у иностранца, как бы он поступил на месте персонажей. Если это диалог в магазине, спросить, что он обычно покупает, часто ли он ходит в магазины, в какие магазины он ходит, любит ли он готовить и есть дома или предпочитает ходить обедать в кафе и рестораны, он предпочитает покупать вкусные продукты или полезные продукты и т.д. Если учебник русского языка для иностранцев или учебное пособие не содержит вопросов на понимание текста, вам обязательно нужно самим придумать и задать вопросы иностранцам, чтобы убедиться, что они поняли смысл прочитанного правильно, а также могут выразить свои мысли. После этого нужно обсудить прочитанный текст с иностранцами.

Если на уроках русского языка для иностранцев придерживаться данных рекомендаций при работе над диалогами, то иностранцы извлекут максимальную пользу от уроков русского языка, смогут выучить разговорный русский язык и выработать автоматизм в речи.

Цель преподавателя – предоставить возможность выучить разговорный русский язык для начинающих (с нуля), чтобы иностранцы с первого же урока русского языка учили только те фразы, которые понадобятся им в реальном общении, чтобы после каждого урока иностранцы видели, как увеличивается их словарный запас, как с каждым днем они свободнее говорят по-русски.

Преподаватель должен уделять большое внимание тому, чтобы уроки русского языка для иностранцев проходили интересно и весело, т.к. это важные факторы эффективности обучения.

В методике преподавания русского языка как иностранного основным принципом признана коммуникативная направленность обучения. При коммуникативно-деятельностном подходе обучение говорению приобретает

первоочередное значение. Естественно, что принцип устного опережения предполагает, прежде всего, работу по развитию навыков говорения и аудирования, а затем чтения и письменной речи, при этом языковой материал вводится в устной форме. Обучение говорению состоит из трех компонентов: обучение произношению, обучение диалогической и монологической формам речи.

На сегодняшний день современные педагоги-методисты признают, что одной из важных составляющих в процессе освоения иноязычной речи является диалогическая речь. Современные способы коммуникации, возможности общения с носителями языка, новые требования к владению языком на рабочем месте, необходимость сдавать экзамены на уровень владения русским языком как иностранным выявили существенный пробел в традиционном подходе к обучению языку в вузе – студенты не умеют говорить спонтанно, реагировать на слова говорящего и на контекст общения.

Но не только студенты оказываются не готовы к реальному общению, молодые преподаватели порой относятся к диалогу как к некому дополнительному элементу занятия, не центральному, не важному и, конечно, не как к возможной форме контроля реальных знаний студентов.

Основная задача обучения произношению на начальном этапе – формирование фонетических навыков на ограниченном лексико-грамматическом материале, которое происходит в рамках вводно-фонетического курса. Овладение правильным произношением – необходимое условие формирования навыков и развития умений во всех видах речевой деятельности.

Цель вводно-фонетического курса – заложить основы речевого слуха и произношения. Совершенствование фонетических навыков продолжается на начальном и основном этапах, в рамках сопроводительного, а также корректировочного курсов. Последовательность фонетических упражнений является важным условием эффективной работы по формированию фонетических навыков и их автоматизации, а фонетические навыки совершенствуются при выполнении языковых и условно-коммуникативных упражнений, направленных на отработку нового фонетического явления и на усвоение лексики и грамматики; коммуникативных упражнений, развивающих навыки слушания и говорения. Необходимым условием овладения русским языком иностранными слушателями и студентами является усвоение типов интонационных конструкций, используемых в русском языке.

Преподаватели должны знать, какие интонационные конструкции служат для выражения смысловых и эмоциональных различий высказывания, о делении речевого потока на смысловые отрезки.

Выход в диалог – продуктивная форма изучения русского языка как иностранного. Диалог – это эффективный метод контроля знаний студентов, а также важный элемент занятия, собственно гарантирующий внедрение инновационных методик в практику преподавания русского языка как иностранного.

Диалог является важным элементом в методике обучения иностранных студентов, предполагает использование преподавателем разнообразных разговорных упражнений на занятии.

Диалог, с одной стороны, является хорошо изученным способом обучения русскому языку как иностранному, с другой – наблюдение за работой студентов выявило два типа реакций на задания диалогического характера. При первом типе реакции студент старается присвоить себе инициативу в разговоре, он долго говорит, не слушает своего собеседника, не обращает внимания на его аргументы, не задает вопросы, что, по сути, превращает диалог в монолог. При втором типе реакции студент замыкается, старается обойтись рядом заученных фраз, боится длинных высказываний и возможности совершить ошибку.

Такая коммуникация также неэффективна. Таким образом, сложилась ситуация, при которой потребность в обучении устно-речевому общению приобретает первостепенное значение, а преподаватели зачастую оказываются к этому неготовыми. Возможным решением сложившейся проблемы могло бы стать изменение методики и стиля преподавания и выстраивания учебного процесса с учетом развития требуемых при ведении диалога навыков.

При обучении диалогу мы развиваем следующие коммуникативные навыки: коммуникационные, перцептивные, интерактивные. Эти умения развиваются постепенно, через комбинацию упражнений, направленных на формирование и отработку навыков разговорной речи.

Новым в подходе является рассмотрение таких навыков не как просто необходимых при использовании языка в речи, а как базой, основой более сложного комплекса умений.

Таким образом, работа над диалогом носит не спонтанный, а регулярный характер. Студенты разбирают и анализируют под контролем преподавателя ошибки, которые нарушают коммуникацию, не позволяют достичь поставленной коммуникативной цели также тщательно, как и особенности грамматики и лексики.

Следует сказать, что обучение диалогу, соответствующему требованиям эффективной коммуникации – это тяжелая работа как преподавателей, так и студентов. В таких условиях важным, если не решающим, оказывается вопрос их мотивации. Так для студентов первого курса мотивирующим моментом является необходимость ориентации в городе, умение вести диалог при вызове такси или с арендодателем квартиры, другие аналогичные ситуации.

Таким образом, методика обучения говорению, включающая работу над диалогом, готовит студентов к свободной ориентации в городе, в стране изучаемого языка, снимает коммуникативные барьеры. Специальная система заданий и использование необходимого лексического материала способствуют созданию стойкой мотивации для дальнейшего изучения русского языка как иностранного.

Методика обучения русскому языку как иностранному ориентирует на диалог, в ходе которого происходит обучение основным видам речевой деятельности. Активизация учебного диалога обучающихся обязывает обстоятельно проанализировать основные определения понятия «диалог в учебном процессе» и его дифференциальные признаки.

В существующем терминологическом аппарате процесса диалогизации, отраженном в словарях, учебных пособиях, методических рекомендациях, сформулированы определения диалога, предлагаются классификации диалогов, выделяются главные характеристики. Общее в дефинициях состоит в том, что любой диалог предполагает, в первую очередь, наличие потребности, которая рождает мотивацию, выраженную в коммуникативном намерении, сформулированном в высказывании. Заинтересованность в диалоге стимулирует осознанность речи, речевое развитие.

В диалоге происходит развитие творческой мысли, так как всегда есть элемент спонтанности, заключающийся в непредсказуемости реакции собеседника и ввода новых данных в условия обстоятельств общения. От инициатора диалога и его собеседника требуется немедленная реакция, адекватный выбор языковых средств, соответствующее ситуации выражение вербальной обратной связи. Учебный диалог подразумевает обязательное наличие стимула, проблемы, которые являются актуальными для обучающегося.

Начиная с образцов диалога, анализа моделей и структуры, целесообразно постепенно создавать условия для большей творческой свободы ведения диалога. При обучении диалогу иностранцев уделяется особое внимание интонационному оформлению, умению адекватно воспринимать и выражать невербальные средства общения, характерные для культуры изучаемого языка.

Границы диалога определяются переходом от одной темы к другой, заканчивается один диалог и начинается новый. Различия очевидны в том, как классифицируются диалоги, какой принцип выбирается для создания классификации учебных диалогов.

Разными авторами, изучающими структуру и особенности диалога, предлагаются разные классификации диалога. В основе классификации может лежать ответная и иницирующая реплика, коммуникативная задача, тема и социальное положение общающихся, уровень владения языком (от простейших образцов диалогов на разные темы к упрощению опоры в заданной структуре диалога и далее к свободному ведению беседы, спора, дискуссии). Если, к примеру, в основе классификации лежит иницирующая реплика, она задает тон, характер диалога, если ответная реплика, то отвечающий, перехватывая инициативу в разговоре, может поддержать тон диалога или перевести его в другую тональность в соответствии со своим восприятием обсуждаемого предмета и желанием.

Учебный диалог может быть не только речевым упражнением разного уровня сложности, но и структурой занятия. Урок, на котором применяется метод учебного диалога, начинается с проблемного вопроса, связанного с изучением определенного аспекта языка, или с предъявления проблемной ситуации. В процессе учебного диалога обучаемые должны разрешить поставленный вопрос или возникшую проблему в течение урока. Учебный диалог не свободен. Для его проведения от преподавателя требуется разработка плана развития проблемного диалога, то есть ряда наводящих вопросов, ведущих к ответу.

Преподаватель заранее просчитывает предполагаемые ответы на разные варианты вспомогательных, наводящих вопросов. Преподаватель не дает сразу оценку ответа обучаемого, правильно или неправильно. Он побуждает других членов группы согласиться или не согласиться с предложенным вариантом, обосновывая свое решение. Обязательным завершением учебного диалога является формулирование вывода. Формулировки вопросов и выводов зависят от возраста и подготовленности обучаемых. Например, на занятии по теме «Совершенный и несовершенный вид глаголов» на элементарном уровне обучения можно предложить вопрос: Зачем нужны виды глагола НСВ и СВ? Задача студентов – подумать и сформулировать признак, который объединяет предложения в одном столбце: В каждом секторе один логический принцип. Какой? Почему эти предложения вместе? Преподаватель побуждает обучаемых высказывать версии в конструкции: Я думаю, что в этой ситуации.... Проговариваются разные версии. Преподаватель записывает их и стимулирует учащихся выбрать правильную: первый сектор – ситуация бывает регулярно; второй сектор – процесс; третий сектор – результат; четвертый сектор – ситуация была один раз (однократное действие). Таким образом, уже на начальном этапе преподаватель стремится к созданию атмосферы обсуждения, стимулируя студентов вступать в учебный диалог и открывать новые знания о языке.

На этапе обобщения темы «Аспект вида глагола» на продвинутом уровне обучения на филологическом факультете можно предложить один из вариантов вопроса: Зачем нужен совершенный и несовершенный вид? Почему виды глагола сохраняются в русском языке? В качестве рабочего материала можно выбрать басню И. А. Крылова «Ворона и Лисица», стихотворение В. Маяковского «Хорошее отношение к лошадям». Задаются наводящие вопросы: Как Вам кажется, в каких фрагментах стихотворения (басни) время идет быстрее, а в каких медленнее? В каких строках меняется темп (скорость) действия? В какие моменты возникает ощущение, что время останавливается? Когда кажется, будто мы сами становимся свидетелями происходящего, сами наблюдаем за героями? В какой момент кажется, что время застывает? Какой вид глагола при этом используется? Когда мы пересказываем содержания фильма или рассказываем историю, какой вид глаголов нам нужен? Какой вид

глаголов мы используем, чтобы перечислить ряд событий? Какой вид глагола мы используем, когда хотим заострить внимание на каком-то моменте? Какой вид глагола поможет лучше рассказать о самом важном моменте (о переломном событии), о кульминации? Студенты могут работать в парах, выполняя задание: написать друг другу короткий рассказ о себе, рассказать о своем хобби (о месте, где происходят занятия любимым делом, и о своих успехах), обменяться письмами, прочитать их, проанализировать, в какой части рассказа оказалось больше глаголов совершенного или несовершенного вида.

Все пары делятся с группой своими выводами. Далее с помощью преподавателя учащиеся делают вывод о том, что глаголы совершенного вида используются при перечислении действий, при акценте на результат. В художественном произведении глаголы совершенного вида ускоряют ход событий, способствуют динамике изложения. Глаголы несовершенного вида подходят для описания, позволяют замедлить время. Виды глаголов делают нашу речь более точной и выразительной. По результатам анализа учебного диалога можно сделать вывод о значимости диалога при обучении иностранных студентов в рамках коммуникации, связанной с открытием нового знания, удовлетворяющего познавательную потребность или имеющего практическую ценность. Совершенствование устной речевой деятельности включает в себя работу над двумя равнозначными сторонами: слушанием и говорением. Эти оба умения должны развиваться в процессе выполнения разнообразных упражнений, решающих коммуникативные задачи.

Учебный диалог является и методом и целью обучения в процессе преподавания. Главным достижением изучения языка является умение вести свободно диалог, беседу, дискуссию, правильно подбирая языковые средства для решения коммуникативной задачи. Диалог сопровождает все этапы обучения, начиная с диалогического единства, клише как единицы обучения, и становясь постепенно все более развернутым и свободным. Через примеры диалогов может быть изучен любой раздел языкознания.

Эвристическая беседа, которую применяет преподаватель при объяснении нового материала, позволяет обучающимся самостоятельно сделать выводы, прийти к новым знаниям, которые с большей вероятностью перейдут в долгосрочную память. Трудно переоценить ресурсы и значимость конструктивно выстроенного учебного диалога.

#### **ЛИТЕРАТУРА**

1. Митрофанова О. Д., Костомаров В. Г. Методика преподавания русского языка как иностранного. – М.: Русский язык, 1990. – 271 с.
2. Щукин А. Н. Обучение речевому общению на русском языке как иностранном. – М.: Изд-во Русский язык. Курсь, 2015. – 784 с. 164 Наука и Школа № 2'2019
3. Щукин А. Н. Лингводидактический энциклопедический словарь. – М.: Изд-во Астрель: АСТ: Хранитель, 2008. – 746 с.
4. Изаренков Д. И. Обучение диалогической речи. – М.: Русский язык, 1981. – 136 с.
5. Пассов Е. И., Кузовлева Н. Е. Урок иностранного языка. – Ростов н/Д.: Феникс; М.: Глосса-Пресс, 2010. – 640 с.
6. Крючкова Л. С., Мошинская Н. В. Практическая методика обучения русскому языку как иностранному. – М.: ФЛИНТА: Наука, 2017. – 480 с.
7. Педагогическое речеведение. Словарь-справочник / под ред. Т. А. Ладьженской, А. К. Михальской. – М.: ФЛИНТА: Наука, 1998. – 312 с.
8. Вострикова Т. И. Профессионально-педагогический диалог на этапе объяснения нового материала. – Астрахань: ИД Астраханский ун-т, 2007. – 87 с.

**Ключевые слова:** учебный диалог, проблемный диалог, классификация диалогов, речевая деятельность, вывод, видовые пары глаголов.

**Açar sözlər:** təlim dialoqu, problemlı dialoq, dialoqların təsnifatı, nitq fəaliyyəti, nəticə çıxarma, fəllərin aspekt cütləri.

**Key words:** educational dialogue, problematic dialogue, classification of dialogues, speech activity, inference, aspect pairs of verbs.

#### **Резюме**

В статье дан обзор основных определений понятия «диалог», имеющийся в литературе по методике преподавания русского языка, представлены основные характеристики учебного диалога, рассмотрены различия и схожие принципы, лежащие в основе классификации диалогов. Приведены примеры работы с использованием учебного диалога на занятиях по русскому языку как иностранному.

#### **Xülasə**

Məqalədə rus dilinin tədrisi metodologiyasına dair ədəbiyyatda mövcud olan "dialoq" anlayışının əsas təriflərinə ümumi baxış verilmiş, təhsil dialoqunun əsas xüsusiyyətləri təqdim edilmiş, təsnifatının əsasını təşkil edən fərqlər və oxşar prinsiplər nəzərdən keçirilmişdir. Xarici dil kimi rus dilində tədris dialoqunun auditoriyada istifadəsi ilə iş nümunələri verilmişdir.

#### **Summary**

The article provides an overview of the main definitions of the concept of "dialogue", available in the literature on the methodology of teaching the Russian language, presents the main characteristics of the educational dialogue, considers the differences and similar principles that underlie the classification of dialogues. Examples of work with the use of educational dialogue in the classroom in Russian as a foreign language are given.

**Rəyçi: dos. E.Vəliyeva**

**YARADICI YAZILARDA BƏDİİ ÜSLUBUN FORMALAŞMA YOLLARI**

V sinifdən başlayaraq ədəbiyyatın tədrisi prosesində şagirdlərə bədii söz sənəti, yazıçıların sənətkarlıq sirləri, bədii təsvir vasitələri və s. haqqında müəyyən məlumat verilir, eyni zamanda yaradıcı yazılar üzərində iş aparılır. Şəkil üzrə yazı, filimlərdən epizodların, təmsil üzrə inşa-ifadələrin yazdırılması şagirdlərdə müstəqil təfəkkür fəaliyyətini yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir.

Doğrudan da, uzun illər məktəblərdə aparılan müşahidələr göstərmişdir ki, şagird marağını təmin edən yazılar üzərində məktəblilər həvəslə çalışırlar. V sinifdən başlayaraq şagirdlər müxtəlif mövzularda hekayə, nağıl, bədii lövhə yarada bilirlər. Şagirdləri yaradıcı yazılar üzərində işlədərkən müəllim iki məqsəd güdür:

1) şagirdin müstəqilliyini 2) onun nitq mədəniyyətini inkişaf etdirmək. Bu işə bilavasitə şagirdlərdə üslub anlayışları, analitik üslub vərdişləri yaratmaq, onların nitqini zənginləşdirmək, dilin poetik imkanlarını onlara anlatmaqla əlaqələndirilir. Bu işlər, söz yox ki, yalnız yaradıcı yazılara hazırlıq dərslərinin yüksək nəzəri səviyyəsi, yazılardakı səhvlər üzərində işin səmərəli təşkili ilə bağlı olmalıdır. Hər bir şagirdin inşası, müəyyən mənada, kiçik bir əsərdir. Bu əsər balaca müəllifdən yaradıcı qüvvəsini səfərbər etməyi, iradə və səbir göstərməyi tələb edir.

Müəllim şagirdləri məhz öz inşalarına tələbkarlıq göstərmək ruhunda tərbiyə etməli, yazdığını dönə-dönə oxumağın, onu təkmilləşdirməyin vacib olduğu haqqında onlarda inam yaratmalıdır. Bu, mühüm şərtidir. «Yazıları təkmilləşdirmək işi şagirdlərin fikri fəallığına və müstəqilliyinə əsaslanmalıdır. Amma müstəqillik də müəllimin rəhbərliyi, göstərişi, köməyi ilə praktik iş prosesində qazanılır» [4, 127]. Şagirdlərdə bədii üslub anlayışı və vərdişləri yaratmaq üçün aşağıdakı məzmun və xarakterdə yaradıcı yazı işlərində istifadə edilə bilər:

- 1) Müəyyən bir obyektin bədii lövhəsini yaratmaq.
- 2) Təmsillər əsasında inşa-ifadələr yazmaq.
- 3) Slaydlar və filmlər üzrə kadrların təsvirini vermək.

Rabitəli nitq inkişafı saatlarında bədii üslub üzrə aparılan işlərə verilən tələblər aşağıdakılardır:

Şagirdlər bilməlidirlər: bədii üslubun işlənmə yerini, bədii nitqin üslubi cizgilərini, bu üslubun yazılı və şifahi formalarını (janrlarını-film-senari, hekayə-radio-hekayə, dram əsəri-tamaşa), bədii üslubda istifadə edilən dilin leksik, morfoloji sintaktik imkanlarını, bədii təsvir vasitələrini (təzad, təkrar, bədii sual, bədii nida, inversiya, məcaz, sabit söz birləşmələri).

Şagirdlər bacarmalıdırlar: bədii üslubu ədəbi dilin başqa üslublarından fərqləndirməyi, bu üslubun yazılı və şifahi formalarından istifadə etməyi (hekayə, nağıl yazmağı), bədii üslubdakı yazılarda leksik, fonetik, sintaktik imkanlardan və bədii təsvir vasitələrindən istifadə etməyi.

«Müəyyən bir obyektin, yerin bədii lövhəsini yaratmaq», «Təmsillər əsasında inşa-ifadələr yazmaq», «Slaydlar, filmlər üzrə kadrların təsvirini vermək» başlıqları altında iş sistemi hazırlanmışdır.

Müəyyən bir obyektin, yerin bədii lövhəsini yaratmaq: VI sinifdə rabitəli nitq inkişafına verilən saatlarda «Təbiətin gözəl bir guşəsində...» mövzusunda esse yazdırmaq planlaşdırılıb. Bunun üçün 2 saat vaxt ayrılıb.

Biz VI siniflərdə bədii üslubda «Təbiətin gözəl bir guşəsində» mövzusunda inşa yazısını üslubiyyatla əlaqəli tədris etməyi eksperimental şəkildə sınaqdan keçirdik.

**I variant**

«Təbiətin gözəl bir guşəsində...» mövzusu üzrə iş sistemi aşağıdakı qaydada təşkil edilir:

a) esse yazının adı sinifdə elan olunur; b) essenin bədii üslubda yazılacağı haqqında şagirdlər xəbərdar edirlər; v) «Ədəbi dilin üslubları» sxemi vasitəsilə müəllim şagirdlərə bədii üslub, onun elmi, rəsmi üslubdan fərqi haqqında məlumat verir.

Bədii üslub fikir və duyğuların, təəssüratların obrazlar vasitəsilə canlandırılmasıdır. «Mühakimə yolu ilə müəyyən fikrin doğruluğunu isbata çalışan elmi nitqdən fərqli olaraq, bədii nitq insanların təxəyyülündə əşya və hadisələr haqqında əyani təəvvürlər yaratmağı qarşıda məqsəd qoyur ki, onların vasitəsilə insanlarda bu və ya digər hissi doğura bilsin» [1, 145]. Bədii üslubda məcaz, təşbeh və mübaligədən, emosional sözlər, təkrar, bədii sual və bədii nidadan istifadə olunur. A.N.Qvozdev «Oçerki po stilistike russkoqo əzıkə» əsərində göstərir ki, bəii nitq dil vasitələri ilə bədii obrazlar yaradır, bədii təsvirdə təəssüratlar canlı, parlaq şəkildə verilir».

Bədii üslubun da 2 forması var: yazılı və şifahi.

**Bədii üslub****yazılı forması**

roman  
povest  
hekayə  
ssenari  
dram əsəri

**şifahi forması**

telehekayə  
radiopovest  
radiohekayə  
ədəbi veriliş  
tamaşa

c) Sxem üzrə iş. Bədii üslubun şifahi və yazılı forması sxem vasitəsilə nümayiş etdirilir.

ç) Müəllim "Təbiətin gözəl bir guşəsində..." mövzusunda aid şagirdlərə istiqamət verir.

M.- Hər bir obyekt, hər bir məkan həm elmi, həm rəsmi, həm də bədii üslubda təsvir edilə bilər. Siz yayda düşərgələrdə, müxtəlif şəhərlərdə, rayon və kəndlərdə istirahət etmişiniz. Söz yox ki, orada sizin xoşunuza gələn yerlər, mənzərəli guşələr olub. Ola bilsin ki, bəzi uşaqlar yay istirahətini Bakıda keçirib. Deyin, Bakıda gözəl təbiət guşələri yoxdurmu? Elə təkcə şəhərimizin yaraşığı Xəzəri götürsək, mavigözlü dənizi təsvir etsək, necə gözəl lövhə yaranır? Çalışın ki, təsvir edəcəyiniz yer oranı görməyən adamın da gözləri qarşısında öz gözəlliyi ilə canlana bilsin. d) Şagirdlər təsvir edəcəkləri yeri təxmini olaraq müəyyən-ləşdirirlər. Onlardan bəzisi nəzərdə tutduqları obyektləri şifahi təsvir edirlər. e) Seçmə imla.

M.-Uşaqlar, indi təbiət təsvirinə aid bir diqqət yetirin, bəzilərini dəftərinizə qeyd etməyə çalışın [3, 20].

M.-Mətn ikinci dəfə oxunanda danışıq üslubuna aid söz və ifadələrdən yazmağa çalışın (əndər-döndər, min ənvayi-müsiibət).

M.- Kim deyər, bədii üslubda leksikadakı hansı sözlərdən istifadə edilir? (dialekt və loru sözlərdən, məcaz, sinonim, antonim, emosional sözlərdən).

ə) slayd üzrə iş. Leksik vahidlərin bədii üslubla əlaqəsini nümayiş etdirən slayd göstərilir.

Neologizmlər köhnəlmiş sözlər	Bədii üslub	Sinonimlər antonimlər
Ümumişlək sözlər		Omonimlər
Terminlər		
Rəsmi sözlər		
Həqiqi mənalı sözlər		Ədəbi sözlər
Məcəzi mənalı sözlər		Dialekt sözlər
		Loru sözlər
Neytral sözlər		Sabit söz birləşmələri
Emosional sözlər		Sərbəst söz birləşmələri

j) Yaradıcı tətbiqetmə: «Təbiətin gözəl bir guşəsində...» mövzusu üzrə bədii lövhə yaratmaq. Rabitəli nitq inkişafına verilən ikinci dərs saatında şagirdlər esse yazılarını oxuyurlar (6-7 nəfər), müşahidə edilən üslub; orfoqrafik və durğu işarəsi səhvləri üzərində sinif çalışdırılır. Şagirdlər bir-birinin dəftərlərini yoxlayır, səhvlər haqqında şifahi məlumat verir, düzgün variantlar təklif edirlər. Evə tapşırıq olaraq esseni yenidən işləmək və köçürmək məsləhət görlür.

İfadə yazarkən aşağıdakı tələblər gözlənilməlidir:

1. Şagirdlər faktları təhriv etmədən, mətnin məzmununu, mətndəki hadisə və epizodların ardıcılığını düzgün verməlidir.
2. İfadədə ardıcılıq verilmiş plana uyğun olmalıdır.
3. İfadə qrammatik- orfoepik cəhətdən savadlı olmalıdır. [2, 389-390]

İfadə yazıları bir-birindən fərqləndirən cəhətlər, əsasən aşağıdakılardır:

1. Mətnin janrına görə biri digərindən fərqlənən ifadə yazılar. Belə ifadə yazıları, əsasən, üç yerə ayırmaq olar: a) şifahi xalq ədəbiyyatından götürülən mətnlər; b) bədii əsərlərdən götürülən mətnlər. c) elmi və yaxud elmi-kütləvi parçalardan ibarət olan mətnlər.

2. Mətnin həcminə görə biri digərindən fərqlənən ifadə yazılardır ki, onlar da iki yerə ayrılır:

a) kiçikhəcmli (miniatür) ifadə yazılar. Belə ifadələr ən çox V-VI sinifdə aparılır. Əgər miniatür ifadə öyrədici xarakter daşıdırsa, mətnin həcmi nisbətən artırılıb 140-200 söz çatdırmaq olar. b) genişhəcmli (müfəssəl) ifadə yazılar. Müfəssəl ifadə yazılar, əsasən, VI-IX sinifdə aparılır. Şagirdlər bu prosesdə yalnız müəyyən bir hekayənin icmalını deyil, elmi, tənqidi, publisistik məqalələrin icmalını tuturlar. Əgər ifadə yazının məqsədi şagirdlərin biliyini yoxlamaqdırsa, seçilən mətnin həcmi ən azı 300-350 sözdən ibarət olmalıdır.

3. Mətnin qrammatik tələbinə görə bir-birindən fərqlənən ifadə yazılar. Belə ifadələrin bir sıra növləri var:

a) hadisənin zamanın (mətnə hadisə indiki zamandadırsa, onu keçmiş və ya gələcək zamanda vermək) dəyişmək; b) hadisənin şəxsini (mtn I şəxsədirsə, onu III şəxslə və ya əksinə vermək) dəyişmək; c) mətnin leksik tərkibini dəyişdirmək; ç) mətnin daxili nitq quruluşunu dəyişdirmək; d) mətnin sintaktik konstruksiyasını dəyişmək.

4. Mahiyyətinə görə biri digərindən fərqlənən ifadə yazıları üç yerə ayırmaq olar:

a) yaradıcı ifadələr; b) sərbəst ifadələr; c) seçmə ifadələr.

İfadə yazıların bu xüsusiyyətlərindən bir daha aydın olur ki, rabitəli nitq inkişafına dair çalışmaların bir növü kimi ifadələr şagirdlərin lüğət ehtiyatını zənginləşdirməkdə, oxu vərdişləri yaratmaqda, psixi proseslərin (eşitmə, yadda saxlama, təsəvvürdə canlandırma və s.) inkişafında, məntiqi kateqoriyaları (sübut etmək, əqli nəticə çıxartmaq və s.) tətbiq etməkdə və habelə dil faktlarını düzgün araşdırmaqda, üslubi vərdişlərə dərinlən yiyələnməkdə praktik əhəmiyyət daşıyır.

Təcrübə göstərir ki, məktəblərimizdə öyrədici ifadənin ən çox qrammatik formasını dəyişməklə aparılan növündən istifadə edirlər. Əlbəttə, bu növ ifadə yazıda şagirdlər keçilmiş qrammatik mözvvunun xarakterinə uyğun olaraq mətni dəyişir və lazımı qaydanı təkrarlayır.

*Sərbəst ifadələrin üç növü var:*

1. Şeiri nəsrə çevirməklə aparılan ifadə yazılar
2. Nəsrə nəzmə çevirməklə aparılan ifadə yazılar
3. Şeir üzrə ifadə yazılar.

İfade yazının birinci forması bir o qədər çətinlik yaratmır. Əgər şagird ona tapşırılan şeiri şüurlu sürətdə əzbərləmişsə, onun məzmununu şifahi sürətdə danışmağı bacarır. Belə bir vərdişin yaranmasında ən başlıca cəhət şeir dili ilə nəsr dili arasındakı fərqi şagirdlərə başa çatdırmaqdır. Şagirdlər bilməlidirlər ki, şeir dilində sintaktik konstruksiya və yaxud üslubi imkanlar pozula bilər. Məsələn, S.Vurğunun «Azərbaycan» şeirinin ilk bəndinə nəzərə salaraq:

*Çox keçmişəm bu dağlardan,  
Durna gözlü bulaqlardan,  
Eşitmişəm uzaqlardan  
Sakit axan Arazları,  
Sınamışam dostu, yarı.*

Bu bənddə qrammatik qanun (xəbər qafiyə xatirinə mübtədadan əvvəl keçirilmişdir) pozulmuşdur. Şagirdlər həmin bəndi nəsrə çevirərkən mübtədə ilə xəbərin yerini düzgün müəyyənləşdirməli, və sintaktik uzlaşmaya diqqət etməlidirlər.

Təcrübə göstərir ki, şagirdlər, əsasən, şeiri sətir-sətir nəsrə çevirirlər. Əlbəttə, bu üsul mətnin bədii şəkildə formalaşmasına mənfi təsir göstərir. Mətnə obrazlılıq yaratmaq üçün şeiri müvafiq hissələrə ayıraraq nəsr dili ilə vermək lazımdır. Məsələn, M.Müşfiqin «Fontan» poeməsindən aşağıdakı parçanı sətir-sətir deyil, beyit-beyit çevirmək məsləhətdir.

*Sonsuz qurultular arasında bir,  
Göylərə baş çəkən buruq titrəyir.  
Çavüq işçilərin hərəkətindən  
Dönmüş bir dalğalı dənizə mədən.  
Həyəcan ətrafda fırtına kimi,  
Mədən hərəkətdə, buruq əsəbi.  
Buruğun sinirli qurultuları  
Sarsıdır div kimi bütün civarı.*

Bu parçada sinirli, çavuş, civar sözləri araxık söz olduğu üçün şagirdlər onun müasir dilimizdəki qarşılıqlarını tapmalı və yazmalıdırlar.

Şagirdlər həmin parçanı belə yazmağa bilərlər: «Göylərə ucalan bir buruq quruldayır. Mədən dalğalı dənizə oxşayır. İşçilər çox cəld hərəkət edirlər. Birdən həyəcan fırtına kimi ətrafı bürüyür. Buruqlar əsəbləşir. Əsəbi qurultular div kimi ətrafı sarsıdır». VII-VIII sinifdə nəsrə nəzmə çevirməklə ifadə yazdırmaq mümkündür. Lakin bu ildə 2-3 dəfə aparılarsa məsləhətdir. Nəsrə nəzmə çevirmək şagirdlərdən daha çox mühakimə tələb edir. Mətnin məzmununu saxlamaqla onu nəzmə çəkmək üçün aparılan hazırlıq işlərində müəllim şeir haqqında qısa məlumat verməlidir.

Müəllimin rəhbərliyi altında mətn müvafiq hissələrə parçalanmalı, hər hissənin məzmununa uyğun gələn 1-2 sətirlik şeir yazılmalıdır. Şeir kollektiv şəkildə müzakirə edildikdən sonra mətnin digər cümlələri üzərində iş aparılmalıdır. Mətni evə də tapşırmaq olar. Şagirdlər evdə müstəqil olaraq mətni nəzmə çəkir, sinifdə isə onların yazısı yoxlanılıb düzəlişlər edilir.

## ƏDƏBİYYAT SİYAHISI

1. Ağayev Ə.A. Təlim prosesi: ənənə və müasirlik. Bakı: Adiloğlu, 2006
2. Həsənov M., Cəfərova N., İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası(Dərslik). Bakı: Elm və Təhsil, 2015
3. Muradov B., Hacıyev A. Ədəbiyyat dərslərində şifahi və yazılı nitqin inkişaf etdirilməsi. Bakı, API-nin nəşri, 1990
4. Mehribanov A., Abbasov Ə.M. və b. Yeni təhsil proqramları axtarışı. Pedaqoji texnologiyalar. Bakı: Mütərcim, 2007

**Açar sözlər:** tədris, bədii üslub, esse, ifadə, inşa, təhlil

**Key words:** teaching, artistic style, essay, expression, composition, analysis

**Ключевые слова:** учение, художественный стиль, эссе, выражение, сочинение, анализ

## Yaradıcı yazılarda bədii üslubun formalaşma yolları

### Xülasə

V sinifdən başlayaraq ədəbiyyatın tədrisi prosesində şagirdlərə bədii söz sənəti, yazıçıların sənətkarlıq sirləri, bədii təsvir vasitələri və s. haqqında müəyyən məlumat verilir, eyni zamanda yaradıcı yazılar üzərində iş aparılır. Şagirdləri yaradıcı yazılar üzərində işlədərkən müəllim iki məqsəd güdür: 1) şagirdin müstəqilliyini 2) onun nitq mədəniyyətini inkişaf etdirmək. Bu işə bilavasitə şagirdlərdə üslub anlayışları, analitik üslub vərdişləri yaratmaq, onların nitqini zənginləşdirmək, dilin poetik imkanlarını onlara anlatmaqla əlaqələndirilir. Bu işlər, söz yox ki, yalnız yaradıcı yazılara hazırlıq dərslərinin yüksək nəzəri səviyyəsi, yazılardakı səhvlər üzərində işin səmərəli təşkili ilə bağlı olmalıdır. Hər bir şagirdin inşası, müəyyən mənada, kiçik bir əsərdir.

Şagirdlərdə bədii üslub anlayışı və vərdişləri yaratmaq üçün aşağıdakı məzmun və xarakterdə yaradıcı yazı işlərində istifadə edilə bilər:

1) Müəyyən bir obyektin bədii lövhəsini yaratmaq. 2) Təmsillər əsasında inşa-ifadələr yazmaq. 3) Slaydlar və filmlər üzrə kadrların təsvirini vermək. İfade yazarkən aşağıdakı tələblər gözlənilməlidir: 1. Şagirdlər faktları təhriv etmədən, mətnin məzmununu, mətndəki hadisə və epizodların ardıcılığını düzgün verməlidir. 2. Sifadədə ardıcılıq verilmiş plana uyğun olmalıdır.

İfade qrammatik- orfoepik cəhətdən savadlı olmalıdır.

## Ways of formation of artistic style in creative writings Summary



Starting from the 5th grade, in the process of teaching literature, students are given certain information about the art of artistic expression, the secrets of writers' craftsmanship, means of artistic description, etc., and at the same time work on creative writing. When students work on creative writing, the teacher has two goals:

1) to develop the student's independence 2) to develop his speech culture.

This is directly related to the creation of stylistic concepts, analytical style habits in students, enriching their speech, explaining to them the poetic possibilities of language. This work, of course, should be associated only with the high theoretical level of preparation for creative writing, the effective organization of work on errors in writing. Each student's essay is, in a sense, a small work.

The following content and character can be used in creative writing to create an understanding of artistic style and habits in students:

1) Create an art board for a specific object. 2) Write essays based on fables. 3) Describe frames for slides and films.

The following requirements must be met when writing a statement: 1. Students must correctly convey the content of the text, the sequence of events and episodes in the text, without distorting the facts. 2. The sequence in the statement must be in accordance with the given plan.

Expression must be grammatically and orthoepically literate.

### **Пути формирования художественного стиля в творческих произведениях**

#### **Резюме**

Начиная с 5-го класса в процессе обучения литературе учащиеся получают определенные сведения об искусстве художественного выражения, секретах писательского мастерства, средствах художественного описания и т. д. и одновременно работают над творческим письмом. Когда учащиеся работают над творческим письмом, учитель преследует две цели:

1) развивать самостоятельность учащегося. 2) развивать его речевую культуру.

Это напрямую связано с созданием у учащихся стилистических понятий, аналитических стилевых навыков, обогащением их речи, объяснением им поэтических возможностей языка. Эта работа, безусловно, должна быть связана только с высоким теоретическим уровнем подготовки к творчеству, эффективной организацией работы над ошибками в письме. Каждое сочинение студента — это, в некотором смысле, небольшая работа.

Следующее содержание и характер могут быть использованы в творческом письме для формирования у учащихся понимания художественного стиля и привычек:

1) Создать артборд для конкретного объекта. 2) Написать сочинения на основе басен. 3) Опишите кадры для слайдов и фильмов.

При написании заявления необходимо соблюдать следующие требования: 1. Учащиеся должны правильно передать содержание текста, последовательность событий и эпизодов в тексте, не искажая фактов. 2. Последовательность в высказывании должна соответствовать заданному плану.

Выражение должно быть грамматически и орфоэпически грамотным.

RƏYÇİ: Dos.S.Abbasova

## ЭФФЕКТИВНЫЕ МЕТОДЫ ОБУЧЕНИЯ ЯЗЫКУ СПЕЦИАЛЬНОСТИ

Целью обучения русскому языку как иностранному студентов естественных факультетов является практическое овладение русским языком для устного и письменного использования в будущей профессиональной деятельности. В процессе профессионально ориентированного обучения происходит формирование личности будущего специалиста. Вопрос овладения языком специальности и подготовки высококвалифицированных специалистов является одним из сложных и актуальных в методике преподавания русского языка как иностранного. Работа с профессионально направленными текстами всегда вызывает у студентов большие трудности.

Основой формирования речевых умений в области чтения, письма, аудирования, говорения и их дальнейшего совершенствования в процессе обучения всегда является текст: учебно-научный, общенаучный, специальный научный текст. Текст - это образец того, как функционирует язык. При коммуникативном подходе именно текст является исходной и конечной единицей обучения. Научный текст по специальности дает возможность гармонично сочетать в процессе обучения упражнения по выработке навыков овладения языком и работы с научным текстом. Таким образом, именно работа с текстом по специальности является основной составной частью обучения студентов на занятиях по русскому языку как иностранному.

Одним из важнейших вопросов является отбор текстов. Работа со специальным научным текстом на занятиях по русскому языку - важный мотивирующий фактор изучения языка. Использование таких текстов существенно активизирует учебную деятельность студентов. Выбор того или иного текста определяется целями занятия, связями со специальностью студентов, информационной насыщенностью текста, его объемом.

Таким образом, на занятиях должны использоваться в первую очередь типовые тексты, характеризующиеся наличием общей для нескольких текстов коммуникативной интенцией, структурно-синтаксических моделей, позволяющих использовать текст в качестве единицы обучения языку специальности.

Прежде чем начать работать с текстом по специальности, студент должен иметь представление о научном стиле речи, овладеть базовой общенаучной лексикой, усвоить структурно-синтаксические модели научного текста ( квалификация предмета, явления, устройства, назначения и др.) и наиболее типичные способы их выражения, уметь оперировать языковыми конструкциями, которые обеспечивают логическую связность высказывания (временных, целевых, причинных, определительных, условных и т.д. отношений). Студенты должны иметь представление об основных способах изложения информации в научном тексте (описание, рассуждение, повествование), чтобы понять как синтаксически реализуется структура каждого из них, какими средствами обеспечивается логичность и связность текста. Задача преподавателя - помочь студентам овладеть языком специальности, научной лексикой. Перед преподавателями ставятся следующие задачи: - углубление знаний в области тех явлений и понятий, которые необходимы при изучении специальных дисциплин; - обучение языку предмета как средству получения научной информации в объеме, обеспечивающем свободное восприятие и понимание текстов по специальности.

Студенты должны усвоить значительное количество специфических оборотов и словосочетаний научной речи, усвоить новые терминологические слова. Для этого требуется интеграция русского языка с профилирующими дисциплинами, использовать язык как средство систематического пополнения профессиональных знаний, формирование необходимых профессиональных умений и навыков будущего специалиста. Обучение студентов русскому языку с учетом их будущей специальности представляет собой отдельное направление в методике преподавания русского языка как иностранного. Особенность направления в том, что в процессе обучения взаимодействуют предметная ( профессиональная) и языковая компетенции, приобретаемые студентами в процессе преподавания разных учебных дисциплин ( русского языка, - с одной стороны, и специальных предметов, научных дисциплин, - с другой), реализуемых в различных формах учебно-познавательной деятельности студентов. Обучение студентов русскому языку как языку специальности предполагает выработку у них навыков оптимального восприятия специальных текстов. Это обеспечивается умением обучающихся различать и воспринимать фрагменты специального текста, содержащие основные знания соответствующей области. Такие фрагменты характеризуются высокой степенью насыщенности терминами и соответствующими пояснениями и толкованиями обозначаемых ими понятий и явлений. Эффективность обучения студентов русскому языку с учетом их будущей специальности находится в прямой зависимости от использования в учебном процессе текстов по специальности.

Работа с текстами по специальности способствует активному включению студентов в учебно-профессиональную деятельность, знакомству с лексико-грамматическим и понятийным аппаратом языка их будущей специальности. Поэтому специально разработанные тексты могут служить эффективным средством обучения. Учебные тексты, используемые в качестве дидактического материала при обучении русскому языку с учетом специальности, должны иметь четкую, методически обоснованную классификацию.

Критериями отбора текстов для каждой специальности являются профессиональная направленность, проблемность, доступность, актуальность. Тексты должны быть интересными и привлекательными для студентов. Такие тексты дают возможность для содержательной и лингвистической работы. Они являются материалом для обсуждения профессиональных вопросов, комментариев, сравнений и сопоставлений. Таким образом, текст по специальности является источником информации и основой для профессионального общения, служит источником формирования словаря профессиональных слов, выражений и конструкций.

Обратимся к изучению русского языка студентов факультета «Экологии и Почвоведения». В качестве лексического материала им предлагаются профессионально-ориентированные тексты: «Что такое экология», «Глобальные проблемы экологии», «Экология Азербайджана», «Экологические проблемы Карабаха», «Экологические проблемы Каспия», «Источники загрязнения Каспия», «Экологические проблемы лесных массивов», «Экологические проблемы озер», «Растительность и климат», «Экология реки Куры», «Экокультура», «Красная книга». Такие тексты по специальности расширяют и углубляют знания студентов в области своей будущей специальности.

В этих текстах даны задания, связанные с теоретической темой занятия и самостоятельной работой студентов. Каждый урок разработан по методике структуры семантического и смысло-лингвистического анализа научного текста: это активная лексика, система предтекстовых и притекстовых заданий, текст, послетекстовые задания. Кроме текстов и заданий к ним прилагаются: словарь основных понятий и терминов, вопросы к тексту, различные задания.

Активная лексика содержит слова и словосочетания в основном терминологического характера. Активная лексика предназначена для обязательного усвоения. При обучении языку специальности обращаемся не к учебному адаптированному тексту, а к научно профессиональному неадаптированному тексту, содержащему научные знания, основу лексического состава занимают специальные термины. Обучение студентов языку специальности, овладение ими терминологией чрезвычайно важно при подготовке студентов к профессиональной деятельности. Термин - название конкретного понятия, которым пользуются в той или иной науке. С его помощью обозначаются научно-профессиональные реалии, он является носителем определенной информации и существует для выражения основных принципов и законов науки, которую обслуживает. Терминологическая лексика характеризуется обособленностью, изолированностью, специфичностью своих значений. Студенты должны овладеть терминами, так как кроме профессиональных знаний, от них потребуется речевая компетентность в профессиональной сфере и свободное владение языком специальности. Для усвоения терминологической лексики составляются лексикограмматические задания. Например: основные термины специальности (слова и словосочетания) записываются в исходной форме, рядом дается перевод, толкование, объяснение понятия, записываются производные слова и словосочетания. Словосочетания, связанные с определенной темой, помогают студентам быстро и точно строить предложения.

Предтекстовые задания вводятся для снятия лексико-грамматических трудностей, которые могут возникнуть у студентов в процессе чтения текста. Они включают упражнения: 1) на выявление значения слова посредством словообразовательного анализа, поиск однокоренных слов, определение значения слова на основе частей сложных слов; 2) на подбор синонимов и антонимов; 3) на определение значений незнакомых слов по контексту; 4) на лексико-грамматическую сочетаемость изучаемых грамматических единиц. Притекстовые задания с различными целевыми установками призваны помочь студентам сориентироваться в смысловой организации текста. Тексты в основном предназначены для самостоятельной работы с установкой на полное и точное понимание, которое контролируется системой вопросов, а также заданиями, направленными на воспроизведение основной информации текста.

Предтекстовые задания вводятся для снятия лексико-грамматических трудностей, которые могут возникнуть у студентов в процессе чтения текста. Предтекстовые задания включают упражнения: 1) на выявление значения слова посредством словообразовательного анализа: поиск однокоренных слов, определение значения слова на основе частей сложных слов;

2) на подбор синонимов и антонимов;

3) на определение значений незнакомых слов по контексту;

4) на лексико-грамматическую сочетаемость изучаемых грамматических единиц.

Притекстовые задания с различными целевыми установками призваны помочь студентам сориентироваться в смысловой организации текста. Тексты в основном предназначены для самостоятельной работы студентов с установкой на полное и точное понимание, которое контролируется системой вопросов, а также заданиями, направленными на воспроизведение основной информации текста. В процессе чтения текста студенты должны обратить внимание на то, как контекст помогает понять значения незнакомых слов и раскрыть содержание неизвестных понятий. В послетекстовой работе нужно актуализировать новую лексику и терминологию путем выполнения различных заданий, нацеленных на анализ значения новых слов и словосочетаний. При обучении языку специальности студентам предлагаются разные по сложности задания:

1. Выпишите из текста слова, имеющие отношение к профессии и определите их принадлежность к определенной части речи.

2. Дайте объяснение терминов (с помощью словаря).

3. В предложенном тексте кроме лексики, имеющей отношение к одной профессии, может быть использована лексика, имеющая отношение к другим профессиям. Найдите ее в тексте, назовите профессии, к которым эти слова имеют отношение. С этими словами составьте предложения, чтобы было ясно, о какой профессии идет речь.

4. Выпишите из текста прилагательные, характеризующие производственные процессы, объясните их значение и разберите их по составу. С выписанными словами составьте предложения.

5. Напишите производные от данных слов.

6. Задайте вопросы к выделенным словам.

7. Разделите текст на смысловые части и озаглавьте их.

Дидактической целью обучения языку специальности является:

- формирование умений работы над текстом по специальности.
- отработка функциональной грамотности на примере специальных текстов.
- формирование навыков работы с разными источниками текстов по специальности.
- расширение словарного запаса профессиональной лексики и фразеологии, повышение уровня речевой культуры.
- формирование коммуникативной компетенции профессионального общения.

Лексическая работа по изучению профессиональной лексики и специальной терминологии на уроках русского языка включает в себя:

- индивидуальную и групповую работу над терминами с использованием материалов учебных пособий и специальных карточек (раздаточного материала).

- отработку навыков использования специальной лексики на уровне связного высказывания, использование специально подготовленного материала (карточки, разные виды письменных работ) с включением грамматических заданий.

- развитие устной речи, закрепление произносительных навыков при употреблении профессиональной лексики.

- изложение и конструирование текста с профессиональной лексикой.

Методическая целесообразность включения текстов по специальности в учебную программу должна определяться, с одной стороны, заданными лингвистическими и экстралингвистическими характеристиками, с другой стороны, типами заданий и упражнений, выполняемых на основе этих текстов и последовательным развитием определенных навыков и умений, в том числе и коммуникативных. Таким образом, работа с текстом по специальности является основной составной частью обучения студентов на занятиях по русскому языку как иностранному и способствует формированию коммуникативной компетенции в профессиональной сфере.

### Литература

1. Митрофанова О.Д. Язык научно-технической литературы. – М: Изд-во МГУ, 1973.
2. Митрофанова О.Д. Научный стиль речи: Проблемы обучения. – М: Русский язык, 1985.
3. Багаетева А.О., Ахметзянова Г.Н., Валеева Н.Ш. Теоретическое обоснование формирования иноязычной коммуникативной компетенции будущих специалистов в техническом вузе. // Вестник Казанского технологического университета, 2012 - №10.
4. Балыхина Т.М. Методика преподавания русского языка как неродного (нового): учебное пособие для преподавателей и студентов. – М: Изд-во Российского университета дружбы народов. 2007.

Ключевые слова: лексика, термин, компетенция, коммуникация, эффективность.

Açar sözlər: leksika, termin, səlahiyyətlər, rabitə, səmərəlilik

Keywords: vocabulary, term, competence, communication, effective.

### Резюме

Как методическое средство текст по специальности, обучая и развивая, делает речевую среду естественной, совершенствует ее. Текст по специальности способствует: воспринимать язык как важнейшее средство общения, помогает ориентироваться в системе понятий и терминов в научных текстах по специальности и является эффективным методом обучения языку специальности.

### Xülasə

Metodik vasitə kimi ixtisas üzrə mətn tədris və inkişaf etdirərək nitq mühitini təbiiləşdirir, onu təkmilləşdirir. İxtisas üzrə mətn öz töhfəsini verir: dili ən vacib ünsiyyət vasitəsi kimi qavramaq, ixtisas üzrə elmi mətnlərdə anlayışlar və terminlər sistemində istiqamətləndirməyə kömək edir və ixtisas dilinin tədrisində effektiv metoddur.

### Summary

As a methodological tool, the text in the specialty, teaching and developing, makes the speech environment natural, improves it. The text on the specialty contributes: to perceive the language as the most important means of communication and is an effective method of teaching the language of the specialty.

**RƏYÇİ: dos.L.Ələkbərova**

**Şeleanova Aynur Astan qızı<sup>1</sup>, Qurbanov Vaqif Tapdıq oğlu<sup>2</sup>**  
**ÜMUMİLƏŞDİRİCİ DƏRSLƏR: TARIXİ TƏCRÜBƏ VƏ MÜASİR SƏCİYYƏ**  
**BAXIMINDAN TƏHLİLLƏR**

Ümumiləşdirici dərslər anlayışı çox geniş pedaqoji anlayışdır. Bu termində ümumiləşməni fəlsəfi, dərsi isə pedaqoji aspektlərdən şərh etməyə ehtiyac var. Belə ki, ümumiləşmə ayrı-ayrı əşyaların və onlara məxsus cəhətlərin, xüsusiyyətlərin bir ümumidə ifadə olunması deməkdir. Misal üçün, insan, bəşər, cəmiyyət, dünya, aləm, kainat kimi sözlərin mənası xırdalanmayan, incələnməyən mənədir. Lakin hər birinin xarakterində insanlara, cəmiyyətlərə, aləmlərə məxsus cəhətlər ifadə olunur. Lakin bəşəriyyət, kainat ifadələrində cəmlilik artıq daşlaşmışdır. Çünki bəşəriyyətlər, nəinki bəşəriyyət sözünü, hətta bəşər sözünü cəmdə işlətmək olmur, eyni zamanda kainat sözünü cəm şəklində işlətmək olmur. Çünki o, daha ümumidir. Buradan görürük ki, xüsusilərdən ümumilər və hətta ümumilərdən də daha ümumi anlayışlar yaranmışdır; Beləliklə, ümumiləşmə prosesində fərdlərə məxsus daha əhatəli anlayışların formalaşması və cəmləşməsi prosesi insan təfəkküründə baş verməsi ilə əlaqədardır. Bu mənada ümumiləşdiriciliyi inikas nəzəriyyəsində və idrak prosesində olduğu kimi, təlimdə də öyrənməyə çox ehtiyac var.

İndi də təkrar termini ilə bağlı fikrimizi izah etməyə çalışaq. Təlim strukturunda ən geniş yayılmış formalardan biri də, təkrar və təkrar dərslər hesab olunur. Təkrarlar üsulu olmadan yaddasaxlama çətin baş verir. Yaddasaxlamada dəqiqliyi, tamlığı təmin etmək xüsusən də bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün təkrarlardan istifadəyə önəm verilir. Ənənəvi təlimdə belə bir deyim var idi: "Təkrar biliyin anasıdır". Bu da o demək idi ki, ana uşağa bir sözü təkrar- təkrar deməklə, təkrar etməkdən bezməməklə başa salıb, öyrədir. Deməli, təkrar anlayışı da öyrətmə subyektidir. Bunsuz da təlim işi təsəvvür edilən deyil. Elə bir söz, ifadə, cümlə və ya mətn ola bilməz ki, təkrar edilmədən bir dəfə eşitmək və ya oxumaqla yaddaşda qalsın. Hafizəsi güclü adamlar da təkrarsız keçinə bilmirlər. Təkrar hərəkətə güc gətirən mexanizmdir. Türklər təkrarlamaya ona görə də təkrəlmə deyirlər.

Təkrar dərslər haqqında bir qədər ətraflı danışsaq, bunları qeyd etməliyik. Təkrar dərslər müxtəlif cür olur :

1. Cari təkrar gündəlik aparılan təkrara deyilir. Belə ki, keçilən dərslər təkrar olunur, ortaya sual çıxarılır və yeni mövzu izah edilir və təkrarla qiymətləndirilir. Misal üçün, V sinifdə fonetik mövzular təkrar edilir və fonetik təhlil başlayır. Belə vaxtda fonetik təkrarın nəticəsi həmin təkrardan asılı olur. Yəni səs və hərflər, sait və samit, heca, vurğu təkrar olunur. Təhlil zamanı həmin vahidlər (sait və samit, heca, vurğu) üzərində iş aparılır. 2. Bölmələrə görə, şöbələrə görə, mövzulara və təkrarlara

3. Rüblik təkrar.

4. İllik təkrar və s. pedaqogika nəzəriyyəsində bunların hər biri haqqında şərhlər var. Lakin ənənəvi təlimdə təkrarın belə bir növündən də vaxtilə innovator müəllimlərin təcrübəsində müşahidə olunmuşdur. Onun da adı "Jurnal dərsləri" adlanır. Belə dərslərdə jurnaldakı mövzular sadalanır; şagirdlərdən birinci mövzudan başlamış sonuncuya qədər onlara qısa, yığcam cavab vermək tələb olunur. Bu zaman hansı mövzulara kimlər cavab verməyibsə, daha çox o şagirdlərə söz verilir. Bu yolla hər bir şagirdin təlim fəaliyyəti qiymətləndirilmiş olur. Jurnal üzrə təkrar dərslərdə verilən cavablar öz rəngarəngliyi ilə seçilir. Misal üçün: Bir şagird təcrübədən nəzəriyyəyə; Bir şagird nəzəriyyədən təcrübəyə gəlir; yaxud da bir şagird mətni araşdırıb oradan mövzularına uyğun cümlələri seçir və onlar haqqında bir ümumi fikir söyləyir və s. Qeyd etdiyimiz kimi, jurnal-təkrar dərslər yaradıcı olur, özünün interaktivliyi ilə ümumiləşdiriciliyi ilə innovasiya xarakter daşıyır. Təkrar dərslərin müasir təlimdə səciyyəvi cəhətləri bir qədər fərqli quruluşda və ya anlamdadır. 2008-ci ildən başlayaraq kurikulum təlimi üçün hazırlanmış dərslərdə təkrar dərslərin xarakterik xüsusiyyətlərinə konkret şəkildə nəzər salsaq nələr görünü

1. Ümumiləşdirici təkrar və ya ümumiləşdirici dərslər adlanan mövzular Azərbaycan dilindəki hər bölmənin axırında və yaxud da qiymətləndirmə dərslərindən əvvəldə gəlir.

2. Bunların adları V, VI, VII və s. sinif "Azərbaycan dili" dərslərində fərqli qeyd olunur. ümumiləşdirici təkrar, ümumiləşdirici dərslər kimi.

3. Müasir dərslər sistemində, ənənəvidən fərqli olaraq, təkrar dərsləri və ya təkrarlar 4 məzmun xəttindən hər birinə aid olmalı idi. Lakin yeni dərslərdə (V-XI siniflər) çalışmalar dinləyib-anlama və danışma, oxu, yazı və dil qaydalarını əhatə etmir. Eyni zamanda da onların haqqında metodik vəsaitlərdə istiqamətlər verilmir, standartlar göstərilir. Odur ki, hər bir sinifdə bölmələrin sayı miqdarında (6-7) olan belə dərslər digər dərslərdən fərqli cəhətləri ilə diqqəti çəkir. Belə çıxır ki, təkrar dərsləri, bir növ məcburi keçilməli dərslər deyil və bu da onun əhəmiyyətini, yəni didaktik dəyərini şübhə altına almış olur. Halbuki ənənəvi metodikadan məlum olur ki: a) belə dərslər ayrı-ayrı mövzulara dair bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi, ümumiləşdirilməsi və sistemə salınması məqsədi ilə aparılır; b) məhz bu cür dərslər tipləri ilə mənimsəməyə nail olmaq mümkündür və s.

Müasir anlamda bölmə üzrə öyrənilən biliklərə, aşılana bacarıq və vərdişlərə dair təkrarların ümumiləşdirici xarakteri özünün dörd məzmun xəttinin standartlarının reallaşdırılması ilə sistem təşkil edə bilər. Odur ki, metodik vəsaitlərdə müvafiq təlim məqsədləri və təlim nəticələri ilə hərəkət etmək müəllimin nəzərinə çatdırılmalıdır. Müəllimin nəzərinə dair meyarda və ya tapşırıq modelində, təxminən, bunlar əks oluna bilər; a) V sinifdə: sözün səs və hərflər tərkibini müəyyən edir, b) səsəsin adı ilə hərflərin adını fərqləndirir; c) (K)-nin səs olduğunu, hərflər olmadığını anlayır və qarışıq salmur; d) dərslərdə bu məqsədlə öyrənilənlərə münasibət bildirir və s.

<sup>1</sup>Bakı Slavyan Universitetinin dissertantı

<sup>2</sup>ADPU-nun dosenti

Qeyd etmək lazımdır ki, ibtidai siniflərdən şagirdlərə izah edilir ki, misal üçün, kompüter sözündəki ke fonemi həm də k hərfidir. Halbuki yalnız rus dili vasitəsi ilə dilimizə keçən səsin hərfi işarəsidir. Əgər belə olmasaydı, deməzdik ki, dilimizdə 32 hərf var. (Bax: 1, s 51);

b) V sinifdə: Oxu üzrə (2.2.3) “Onlar necə danışır və oxuyurlar” mətninin birinci hissəsi oxunur və bu hissədən sonra verilmiş 1-ci tapşırıq yerinə yetirilir. Bu tapşırıq kurikulum tələbləri kontekstində Azərbaycan dili fənninin predmetini dərk etmək baxımından əhəmiyyətlidir.

	şifahi nitq	yazılı nitq
Anlama	dinləmə	Oxu
Özünüifadə	danışma	Yazı

Burada mətnin sonundakı ikinci tapşırığı yerinə yetirməklə şagirdlər mətdəki əsas məlumatları mənimsədiklərini nümayiş etdirirlər. (Bax 3, s 65)

Göründüyü kimi, **müəllimin nəzərinə** adlı tapşırıq meyarları məhz ümumiləşdirici təkrar dərslərində qeyd edilməli və orada müəllimə hər bir məzmun xəttinə dair təlim məqsədləri və standartlarından istifadə nümunələri də mütləq şəkildə verilməlidir. Mənimsəməni müəyyən edən məhz ümumiləşdirici təkrar dərsləri olmalıdır və bu da əqli nəticələr çıxarılması didaktikası səciyyəsi daşmalıdır.

Tədqiqatlar göstərir ki, ümumiləşdirici təkrar dərsləri ilə bağlı müəllimlərə hələ çox metodik və didaktik istiqamətlər verilməlidir. Metodik təfəkkürümüzün inkişafı istiqamətində bu sahənin rolu və əhəmiyyəti hələ öyrənilmə mərhələsindədir. Odur ki, bu mövzu dərindən müşahidələr aparılıb faktlar toplanmasını və təhlillər keçirilməsini zəruri edir.

Ümumiləşdirici dərslərin tarixi təcrübəsi və müasir vəziyyəti ilə əlaqədar məsələyə yekun vursaq, deməliyə ki, ənənəvi təlimdə belə dərslərin açıq dərslərindən bəhs edən yazılar da vardır. Keçən əsrin 70-ci illərində belə dərslər haqqında müəllimə kömək məqsədi ilə metodik tövsiyələr, metodik məktublar da hazırlanmışdır. Bu sahənin ən yaxşı biliciləri sırasında Bakı 132 nömrəli məktəbdən Ramizə İsmayılova, Aliyə Təhmasib, Neftçala rayonu Qaraimanlı kənd məktəbindən İsmayıl Əhmədov və başqalarının adlarını qeyd etmək olar. Onların qabaqcıl təcrübəsindən metodik ədəbiyyatda və dissertasiyalarda bəhs edilmişdir. Müasir təlimdə hələlik bir Rüstəm Əşrəfovun ümumiləşdirici dərslərin təşkilində fəal təlim, metodlarından istifadə sahəsində təcrübəsi qeyd oluna bilər. (Bax: 8, səh.47).

Güman edirik ki, bizim bu məqaləmiz Azərbaycan dili dərsləkləri və metodik vəsait tərtibçilərinin diqqətini cəlb etməklə yanaşı, habelə Azərbaycan dili müəllimlərinin metodikasının zənginləşdirməsində mühüm rol oynayacaqdır.

### Ədəbiyyat

1. Azərbaycan dili. (Ümumtəhsil məktəblərinin 2-ci sinfi üçün dərslük), Bakı, Altun Kitab, 2013.
2. Azərbaycan dili. (Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslük), Bakı, Altun Kitab, 2012.
3. Azərbaycan dili 5-ci sinfi üçün. (Müəllim üçün metodik vəsait). Bakı, Altun Kitab, 2012.
4. Kazimov A. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı, 2013, 171 səh.
5. Qurbanov V. Azərbaycan dili tədrisinin bəzi problem məsələləri. Bakı 2008, 113 s.
6. Qurbanov V. A. Əmirli. Azərbaycan dili tədrisinin aktual problemləri. Bakı, Müəllim, 2006, 161 s.
7. Rüstəmov F. Ümumi təhsilin milli kurikulumu və onun hazırlanması prinsipləri. Kurikulum jurnalı, 2008, №1, səh.37-43
8. Rüstəm Əşrəfov. Ümumiləşdirici dərslərin təşkilində fəal təlim, metodlarından istifadə sahəsində təcrübəsi qeyd oluna bilər. “Məktəbəqədər və ibtidai təhsil” jurnalı, 2016, № 4, səh.45-49.
9. Süleymanova A. Fənn kurikulumlarının məzmun standartları. Kurikulum jurnalı, 2008, №1, səh.48-57.

**Açar sözlər:** Ümumiləşdirmə, təkrar qiymətləndirmə, cari təkrar, rüblük təkrar, illik təkrar, müasirlik, metodik vəsait, dərslük.

**Ключевые слова:** обобщение, переоценка, текущее повторение, ежеквартальное повторение, ежегодное повторение, современность, передовица, методическое пособие, учебник.

**Keywords:** Summarizing, re-evaluation, current revision, quarterly revision, annual revision, modernity, advanced, methodical aids, textbook.

### Xülasə

Belə dərslərin didaktikası və metodikası haqqında ənənəvi təlim zamanı da bəhs olunmuşdur. Lakin o vaxtlar təlimin məzmununu, demək olar ki, dil qaydaları üzrə məzmun xətti təşkil edərdi. Digər məzmun xətləri sanki ikinci dərəcəli hesab edilirdi. Dinləyib-anlama və danışma, oxu, yazı məzmun xətlərinin təlim məqsədləri təlim nəticələri və standartlarından danışılmamış və ümumiləşdirici təkrar dərsləri də dil qaydalarına aid edilmişdir. Hazırda ümumiləşdirici təkrar dərslər hər bir məzmun xəttini əhatə etməklə dərsləklərdə 6-7 mövzudan sonra nəzərdə tutulur. Bununla belə, onun da sistemə salınmasına ehtiyac qalmaqdadır. Məqalədə göstərilir ki, ümumiləşdirici təkrar dərslərin təlim məqsədləri və standartları metodik vəsaitlərdə olmadığından müəllimin nəzərinə bir çox məsələləri çatdırmağa ehtiyac var.

### Уроки обобщения: анализ с точки зрения исторического опыта и современности

#### Резюме

В ходе традиционного тренинга также обсуждались дидактика и методика проведения таких уроков. Однако в то время содержание обучения было чуть ли не строкой языка. Другие линии контента считались второстепенными. Цели обучения по аудированию и говорению, чтению и письму не обсуждались в результатах обучения и стандартах, а уроки обобщения также были включены в языковые правила. В настоящее время обобщающие повторяющиеся уроки охватывают 6-7 тем в учебниках, охватывая каждую содержательную линию. Однако его также необходимо систематизировать. В статье указывается, что существует множество вопросов, на

которые необходимо обратить внимание учителя, так как цели обучения и нормативы обобщающих повторных уроков отсутствуют в методических пособиях.

### **Summarizing lessons: Analysis from the point of view of the historical experience and modernity**

#### **Summary**

During the traditional training of didactics and methodology of such lessons were also discussed. However, at that time, the content of the training was almost settled a concept on a language rules. As if, other concepts should be considered secondary. The learning objectives of listening comprehension and speaking, reading, and writing concepts were not discussed in the learning outcomes and standards, but summarizing lessons were also included in the language rules. At present time, generalizing recurring lessons cover 6-7 topics in textbooks, covering each concepts. However, it also needs to be systematized. There are many issues pointed out in the article that need to be brought to the teachers attention as the learning objectives and standards for generalizing repetition omitted in the teaching aids.

RƏYÇİ: dos. S.Abbasova

**Мустафаева Жалля Энвер г., Хиялова Наиба Батыхан г.<sup>65</sup>**  
**ВОПРОСЫ ДИСЦИПЛИНЫ ДЕТЕЙ НА СОВРЕМЕННОМ ЭТАПЕ**

Дисциплина – это инструмент и способ достижения своих целей, решения задач, который связан с выходом из зоны комфорта, сопряжен с неприятными ощущениями, то есть работает в режиме дискомфорта, страдания

Когда дисциплина становится привычкой, естественным поведением человека, она позволяет получать удовольствие от выполненных и завершенных дел. Она дает ощущение настоящей свободы, когда человек осознанно выбирает дисциплину в качестве постоянного спутника по жизни. Дисциплина в таком случае выступает защитой от неприятностей, неожиданностей, повышает ощущение самооценки человека. Главное, чтобы дисциплина была в жизни систематическим явлением, а не разовым. Тогда будут и нужные результаты.

Дисциплина – еще и основа духовного и личностного роста, так как она помогает совершенствоваться, изменяться, достигать. Она должна быть и на работе, и в университете, и в школе, и в детском саду. О том, что такое дисциплина, взрослые должны знать. А вот, что такое семейная дисциплина – об этом стоит поговорить подробнее. Семейные отношения напрямую влияют на развитие у малыша личностных и социальных ориентиров. Ребенок должен с детства быть приучен к элементарным и простым правилам поведения в обществе.

Маленькие дети не могут отличить хорошее от плохого, правильное от неправильного и еще не умеют контролировать свои эмоции и поведение, что может их напугать. Задача родителей состоит не только в том, чтобы научить этому ребенка, но и помочь ему управлять собственным поведением. Этого можно достичь путем создания четких и понятных для малыша ограничений, которые помогут ему поступать правильно и чувствовать себя в безопасности. С помощью системы установленных правил ребенок быстрее научится быть ответственным и сможет легко строить отношения с другими людьми.

Существует один «секрет», который некоторым родителям может показаться неожиданным. Детям не только нужны порядок и правила поведения, они хотят и ждут их! Это делает их жизнь понятной и предсказуемой, создает чувство безопасности.

Вам, должно быть, знакомо, как нервничает и выбивается из ритма жизни грудной ребенок, увезенный из дома на несколько часов «в гости», и как он успокаивается, попав домой, в привычную обстановку.

Дети порой готовы поддерживать порядок больше, чем взрослые. Дети интуитивно чувствуют, что за родительскими «нельзя» скрывается забота о них. Возникает вопрос: если ребята чувствуют себя более защищенными в условиях заведенного порядка и определенных правил поведения, то почему они норовят эти порядок и правила нарушать? Почему на это постоянно жалуются родители, воспитатели, учителя? Можно назвать много причин, их гораздо больше, чем, кажется на первый взгляд. Но на самом деле дети восстают не против самих правил, а против способов их «внедрения»!

Дисциплина в семье, как хорошая семейная традиция

Дисциплина в семье вносит определенное ощущение стабильности и существенно упорядочивает жизнь. Что же подразумевается под дисциплиной в свете семейных традиций? Это уважение к старшим, которое основано на благодарности, традиция посещать на праздники бабушек и дедушек, совместная уборка квартиры по воскресеньям, подготовка к Новому году всей семьей, распределение обязанностей по дому, выполнение всех нужных дел сразу, не откладывая их на период отдыха, определенный режим дня и прочее. Когда семейная дисциплина отсутствует, ребенок дезориентируется в самых важных вопросах – когда лечь спать, где можно гулять, как общаться со старшими и другое. Бывает, родители слишком заняты, а вспомнив о своих обязанностях и наткнувшись на капризы или протест ребенка, просто отмахиваются и пускают все на самотек. Так разрушается основа семейной дисциплины, восстановление которой, как правило – долгий и сложный процесс. Повседневность – явление, которое по отношению к семье весьма беспощадно. Она заставляет жить на бегу, что конечно отражается на отношениях с детьми. Они просто не понимают – зачем постоянно куда-то спешить, и почему у родителей нет времени на них.

Дисциплина должна быть столь же естественной, как привычка чистить зубы с утра. И, конечно же, не без личного примера папы и мамы. Устанавливая правила поведения в семье, будь то складывание игрушек по местам, мытье рук перед едой; вне семьи – уступить место старикам в транспорте, подать руку сестре, выходящей из машины, придержать дверь, когда за тобой кто-то выходит следом, все это необходимо подкреплять своим примером, улыбкой и своевременной похвалой.

Многие родители часто сталкиваются с примерами хорошего «консерватизма» детей. Например, при чтении сказки, стиха или рассказа. Вы уже в сотый раз читаете ему книгу, ребенок помнит все наизусть, но готов слушать еще и еще. И попробуйте только изменить что-нибудь в тексте, он вам обязательно на это укажет. Нарушение определенного порядка может ребенка даже расстроить, а то и вовсе напугать.

Если в доме поддерживается очень строгий порядок, то всякие изменения расстановки мебели, положения игрушек и другие отклонения, произведенные чужим человеком, могут вызвать отрицательную реакцию со стороны ребенка. И, не следует убеждать его в обратном, его так приучили.

<sup>65</sup> Азербайджанский Университет Языков. Доц. и ст. преп



Исходя из этого, родители должны понимать, что те или иные их требования, поступки могут оказать на психику ребенка большое влияние, и хорошо, если оно будет положительным. *Упорядоченная жизнь становится основой мыслительной работы, поступков и поведения вашего чада в будущем. Дисциплина снижает вероятность стресса и депрессии, облегчает адаптацию при смене обстановки, дает уверенность в себе.*

Научно доказано, что без родительских правил и запретов дети чувствуют себя заброшенными и несчастными. Ставя перед ребенком разумное количество ограничений, вы способствуете выработке таких важных социальных навыков, как умение себя контролировать, быть ответственным и терпеливым, уметь делиться и уважать старших. Самое важное в дисциплине – это не строгость и наказание, а научить ребенка проводить четкие границы, которые помогут ему правильно вести себя в различных ситуациях.

В последнее время понятие “дисциплина” относительно воспитания детей приобрело негативный окрас: у многих людей оно ассоциируется с авторитарным воспитанием и наказаниями. Методы воспитания различаются в разных семьях в зависимости от религии, культуры, традиций и ценностей, а также от особенностей характера ребенка. И такие различия могут быть существенными.

Что означает понятие «дисциплина»?

Говоря простыми словами, дисциплина – это способ научить ребенка отличать хорошее от плохого, понимать границы и правила. Дисциплина подразумевает подкрепление хорошего поведения и, наоборот, наказание или негативные последствия за плохое.

Однако, то, что мы понимаем как наказание, не всегда имеет отрицательное значение. Сегодня наказания в воспитании обычно более мягкие, чем раньше. Наказание может проявляться в том, чтобы показать ребенку отрицательные последствия его поведения, лишить его каких-либо привилегий или показать свое неодобрение каким-либо другим способом.

Если родители используют эффективные методы, чтобы приучить ребенка к дисциплине, это помогает ему понять, что другие люди обладают такими же правами, как и он сам. Это помогает ему социализироваться, развивать уверенность в себе, чувствовать себя в безопасности и формировать модели хорошего поведения. Дисциплина помогает родителям предотвратить проблемы с поведением у ребенка, например, неуважительное поведение (когда ребенок игнорирует требования родителей) или вызывающее поведение (когда ребенок специально ведет себя плохо).

Педагогическое правило о видах дисциплин в семье

Воспитание не является такой большой проблемой, если вы подразумеваете под этим словом следующее: помочь ребенку помогать себе, помочь ему научиться жить и играть с другими, осторожно исследовать все новое, справляться со своими чувствами, развивать его интересы.

Это совсем нелегко. Нет никакого волшебного «правильного пути». Методы, которыми вы дисциплинируете или воспитываете своего ребенка, зависят от всех тех особенностей, которые отличают вашу семью от других. Дисциплина – это не значит заставить ребенка делать то, что хотите вы. Вы не можете заставить малыша быть «хорошим». Некоторые дети после криков и шлепков, угождая вам, перестают делать то, что вам не нравится.

Дети бывают наиболее непослушными, когда их родители постоянно заняты своими делами, сильно напряжены или переживают сложные времена. Поэтому важно помнить, что обычно дети повторяют поведение родителей. И осознавая эту ответственность, обращайтесь внимание на то, как вы себя ведете, так как дети все впитывают как «губка».

Следующие советы помогут ориентироваться в вопросах воспитания детей.

Больше хвалите вместо наказаний

Мальши любят, когда их хвалят, они очень любят угождать. Они очень хотят, чтобы их замечали. Если вы поощряете их поведение, которое вам нравится, ребенок, чтобы угодить вам, будет стараться еще больше. Объятия, улыбки, проявление интереса родителей к тому, что они делают – это лучшая награда и мотивация для ребенка.

Будьте разумны в своих ожиданиях

Энергичные, очень подвижные мальши просто не воспринимают таких понятий, как “аккуратно”, “тихо”, “подожди” и т.д. Дайте им время осмыслить то, что вы говорите, покажите своим примером как это сделать, и закрепите новое знание совместно продемонстрировав с ребенком необходимое поведение и так вы поможете ребенку научиться новому поведению.

Используйте слово «нет», когда оно действительно нужно

Ребенку необходимо, чтобы вы установили ясные границы допустимого поведения. Если ему все сходит с рук, он будет в большом замешательстве и недоумении; но вы должны решить, что является действительно важным. Ваш ребенок научится правилам быстрее, если их будет не так много.

Научитесь договариваться с ребенком

Вы не можете заставить малыша есть, спать и ходить в туалет именно тогда, когда этого хотите вы. Вы не добьетесь послушания, вызывая все новые конфликты. Понимание того, как у детей формируются необходимые поведения и умение заранее договариваться с ребенком помогут вам минимизировать конфликты и наладить ваши взаимоотношения.

Отвлекайте ребенка или попробуйте свои уловки, чтобы переключить внимание ребенка на позитивное

Обычно легко переключить внимание малыша с чего-то, что вам не нравится, на более приятное занятие. Отвлечение внимания не означает, что вы “сдались”, но оно может творить чудеса. Если ребенок играет с кнопками на телевизоре, предложите ему старый фонарик для игры или всякий раз, когда собираетесь смотреть телевизор, просите ребенка включить его. Если дочка хочет играть с вашей косметичкой, дайте ей разные баночки и коробочки, положив их в другую сумку.

Будьте настойчивы в том, что важно

Угрозы и придирки не дадут вам нужного результата. Малыши быстро учатся игнорировать постоянный поток фраз типа: «Если не перестанешь трогать телевизор, я тебя накажу», которые по сути ничего не значат. Поэтому важно научиться объяснять, показывать своим примером и договариваться, а также быть последовательным и настойчивым в своих решениях.

### Список использованной литературы

1. <https://www.psychologos.ru/articles/view/disciplina-v-raznive-periody-zhizni-rebenka>
2. Бодалева А.А. Семья в психологической консультации: Опыт и проблемы психологического консультирования/ А. А. Бодалева, В. В.Столина. – М.: Педагогика, 1989
3. Гиппенрейтер Ю.Б. Поведение ребенка в руках родителей. Общаться с ребенком. Как?/Ю.Б. Гиппенрейтер. – АСТ, 2014.
4. <https://www.pdou.ru/categories/5/articles/2382>
5. Н. Бордовская А.Реан.Педагогика. Питер, 2015

**Ключевые слова:** дисциплина и дети, дисциплина в семье, семейная традиция, воспитание ребенка, привычка и дети.

**Açar sözlər:** nizam-intizam və uşaqlar, ailə nizam-intizamı, ailə ənənəsi, uşaqtərbiyəsi, vərdiş və uşaqlar

**Key words:** discipline and children, family discipline, family tradition, child upbringing, habit and children.

### Резюме

Дисциплина – это совокупность требований, отвечающих социальным нормам, которые сложились в обществе и предъявляются к поведению людей. Дисциплина нужна для того, чтобы держать себя под контролем. Дисциплина дает человеку возможность контролировать собственное поведение.

Дисциплина не воспитывается кем-то извне, дисциплину должны воспитывать мы сами в себе.

Дисциплине чужды наказания и излишняя строгость. Важное значение имеют лишь границы, которые человек строит для самого себя и сам контролирует себя, когда собирается их переступить.

### Xülasə

Nizam-intizam cəmiyyətdə formalaşmış və insanların davranışlarına qoyulan sosial normalara cavab verən tələblər məcmusudur. Özünü nəzarətdə saxlamaq üçün nizam-intizam lazımdır. Nizam-intizam insana öz davranışlarına nəzarət etmək imkanı verir.

Nizam-intizamı kənardan kimsə tərbiyə etmir, nizam-intizamı biz özümüz də formalaşdırmalıyıq.

Nizam-intizama cəza və həddindən artıq şiddət yaddır. Yalnız insanın özü üçün qurduğu və onları keçərkən özünü idarə etdiyi sərhədlər vacibdir.

### Summary

Discipline is a set of requirements that meet social norms that have developed in society and are imposed on people's behavior. Discipline is needed to keep yourself in control. Discipline gives a person the ability to control their own behavior.

Discipline is not brought up by someone from outside, we must bring up discipline in ourselves.

Discipline is alien to punishment and excessive severity. Only the boundaries that a person builds for himself and controls himself when he is going to cross them are important.

**RƏYÇİ:** dos. Ə. Ağakışiyev

## АНТОНИМИЧНЫЕ ГЛАГОЛЫ В ЛИНГВОДИДАКТИЧЕСКОМ АСПЕКТЕ

**Введение.** Овладевая русским языком как иностранным студенты азербайджанского сектора получает возможность успешно изучать источники по спецпредметам, написанные на этом языке, и тем самым расширить свои знания об окружающей действительности, осваивать информацию о глобальных явлениях в жизни человечества. Исходя из такого важного познавательного значения русского языка на современном этапе следует усилить практическую направленность преподавания этой дисциплины, повысить эффективность каждого урока. Важнейшей задачей преподавателей русистов является стремление к изучению наиболее частотных и общеупотребительных средств языковой системы как в структурном, так и в семантическом аспекте. Как справедливо заметил Л.М.Васильев «без разработки семантического аспекта языка невозможно глубокое понимание его природы, закономерностей его функционирования и развития, его связи с мышлением и поведением человека. Без знания семантической системы языка невозможно также ни научно обоснованного его преподавания, ни сознательная, планомерная борьба за культуру речи, культуру мышления» [4, с. 87].

И вовсе не случайно, что языковеды активно занимались разработкой общих принципов описания семантических микросистем - синонимов, антонимов, лексико-семантических групп и т.п. (исследования Д.Н.Шмелёва, В.Г.Гака, В.В.Виноградова и др.) [3, с. 126-127].

**Основная часть.** В русском языке достаточно много глаголов, входящих в антонимические пары, например: *включать – выключать, говорить – молчать* и т.п. В структурном отношении среди них можно выделить приставочные типа *войти – выйти* и бесприставочные пары *дать – взять, чистить – пачкать* и т.д. По характеру соотношения приставок среди приставочных пар можно выделить с приставками *в-; вы-: внести-вынести*.

Антонимия представляет собой одну из важнейших лингвистических универсалий, одно из существенных измерений лексико-семантической системы языка.

В основе антонимии лежит ассоциация по контрасту отражающая существенные различия однородных по своему характеру предметов, явлений, действий, качеств. Ядро антонимии русского языка, образуют слова, значение которых воспринимаются как обозначения качества (*хороший-плохой*) или направленность (*входить-выходить*).

Словообразование является механизмом языка, создающим новые лексические единицы – слова. Система антонимии русского языка состоит из двух пластов: лексического и словообразовательного.

Большую часть составляют словообразовательные антонимы. Русская антонимия буквально пронизывает основные части речи: глаголы, прилагательные, существительные.

Основным словообразовательным средством выражения антонимии в русском языке являются префиксы. У однокоренных слов значение антонимичности обычно возникает, во первых, как результат присоединение к одному и тому же слову антонимичных префиксов (*при+ ходить, у+ходить, со+бирать, раз+бирать*). В этом случае антонимы представленной собой равнопроизводные однокоренные слова, относящимся к одной ступени словообразования [2, с.62-63].

Во вторых, значение антонимичности у однокоренных слов возникает как следствие употребления префикса, придающую слову противоположный смысл. В обоих случаях антонимия выражена с помощью префиксов. Антонимические пары, образованные однокоренными глаголами с антонимичными префиксами образуют наиболее разветвленную систему однокоренной антонимии. Такие производные глаголы – члены антонимической пары, образуются от одного и того же производящего и не составляют пары словообразовательной (между собой они не связаны отношениями производности)

На основе сравнение антонимических глагольных пар можно выделить следующие префиксы с противоположным значением *в-/вы-(входить-выходить); в-/с-/влезать-слезать); за-/раз-/завязывать-развязывать); за-от-(закрывать-открывать); недо-нере-/недовыполнить – перевыполнить); под-/от-/подбегать – отбегать); при-/у-(приезжать –уезжать); при - /от- (привязывать – отвязывать); с/со-/раз-(связывать-развязывать); по-/раз (помобить-размобить).*

В других случаях корреляции антонимичных префиксов нет, и антонимы образуются путем прибавления и производящему слову префиксе (обычно это префиксы *раз-, зе-*), придающего ему противоположное значение: *убеждать-разубеждать, монтировать-демонтировать*.

Антонимические глагольные префиксы требуют пристального внимание со стороны преподавателя при изучении темы «Глаголы-движения». Упражнения по словообразованию в рамках этой темы должны быть направлены на осознание учащимися языковой симметрии (распространяющейся на глагольный префикс, предлог и падежную форму существительного): *приехать в город – уехать из города* [8, с.211].

Лексические компоненты в глагольных значениях тесно переплетены и постепенно взаимодействуют с грамматическими и лексико-грамматическими компонентами. Так, например, для глаголов движения, кроме оппозиций по основным грамматическим значениям категорий вида глагола, наклонения, лица и времени,

<sup>66</sup> Бакинский Государственный Университет. преподаватель

характерны оппозиции по семам определенной/неопределенной направленности (идти-ходить, лететь-летать т.п.) и однонаправленности (разнонаправленности движения (идти в город-ходить в город и т.п.

В лексической системе языка можно выделить и антонимы – конверсивы (из мнение). Это слова, выражающие отношение противоположности в исходном (прямом) и измененном (обратном) высказывании: Александр дал книгу Дмитрию. - Дмитрий взял книгу у Александра; Профессор принимает зачет у стажера- стажер сдает зачет профессору.

Антонимы бывают еще соразмерные (имеющие противоположные действия: пониматься-опускаться, толстеть-худеть) и несоразмерные (некому действию противопоставляется воздействие: уехать-остаться, запекать-тушить)

Явление антонимии в русских пословицах и поговорках. Причем, в пословицах и поговорках присутствуют несколько пар антонимов. например: «Умный любит **учиться**, а дурак **учить**. Работать — день коротать; отдыхать — ночь избывать. В загадках: «К вечеру умирает, По утру оживает», «Кто приходит, кто уходит, все её ругой ведут» (4, с. 39-49).

«Отдельную группу комплементарных антонимов составляют глаголы и отглагольные существительные, противопоставленные по результату действия, - как однокорневые, также и разнокорневые: зажечь/погасить, наполнить/опустошить и наполнение/опустошение, полюбить/разлюбить, уверовать/разувериться. Слова в таких парах так же, как и все комплементарных антонимы, не имеют промежуточных звеньев и находится в привативной оппозиции то есть полностью исключают, отрицают друг друга. Там, действие, названное глаголом *разлюбить*, полностью отрицает действие, названное глаголом *полюбить*, и наоборот. Однако, в отличие от других комплементарных («дополняющих») антонимов, антонимы в этих парах как раз не дополняют друг друга до целого: *наполнить/опустошить*, *полюбить/разлюбить*, *уверовать/разувериться* не обязательно называют составляющие одного процесса. Там, действие, называемое глаголом *зажечь*, не обязательно предписывает действие, называемое глаголом погасить и т.д. Именно такие комплементарные антонимы обычно называют контрадикторными («противоречащими») по отношению друг другу».

Существует среди антонимов явление энантиосимия – это развитие взаимно исключающих, противоположных значений некоторых многозначных слов: нести (в помещение, приносить) – нести (из помещения, уносить). Значения в таких случаях уточняется в контексте. Нередко энантиосемия является причиной двусмысленности определенных выражений. Примеры антонимов такого рода: он прослушал доклад: директор просмотрел эти строки. Образуются при помощи приставки не – Антонимы конверсивы – разнокорневые антонимы, слова, выражающие противоположность и в исходном и в измененном высказывании в обратном порядке: Петр приходит и Сергею – Сергей уходит от Петра.

1) Антонимичные пары глаголов подразделяются на следующие пары. Антонимичные глаголы, выражающие действие в различных направлениях: входить- выходит, влезать-слезать, садиться-вставать, продавать-покупать, мокнуть – сохнуть.

2) Антонимичные, выражающие различные состояния предметов: расшириться-сузиться, намокнуть-высохнуть, затвердеть- считать легким.

3) Антонимичные глаголы, выражающие психологические состояние и материальное положение человека: радоваться-печалиться, смеяться-плакать, поправиться-похудеть.

Среди глаголов выделяются два вида двунаправленной векторной противоположности: 1) собственно-векторные антонимы, в основе противопоставление некоторых лежит прямое или обратное направление развертывание того или иного процесса; ассоциировать - диссоциировать.

Результативно-векторные антонимы, в основе противопоставленности которых лежит противоположность результатов, к которым приводят процессы, называемые антонимичными глаголами; ряд векторных глагольных антонимов со значением результативности генетически связям с градуальными антонимами- прилагательными, именующими противоположные состояния; обеднять-обогащать и бедный-богатый.

В медиаречи антонимы часто реализуют функцию противопоставление. Функции взаимоисключение: Когда засыпает совесть, просыпается война. Функции чередования последовательности фактов, когда антонимией передается смена картин, наблюдаемых в жизни, действий, событий (Вот в дали блеснула ясная зарница, вспыхнула и погасла).

В русском языке среди глаголов-антонимов мы выделяем следующие семантико- тематические группы: универсальные глаголы, выражающие перемещение в пространстве: приезжать-езжать, приходиться-уходить; специальные-связанные с человеком: глаголы, выражающие конкретные действия начинать-заканчивать; глаголы, выражающие эмоции, волю, интеллект: любить-ненавидеть, соглашаться – не соглашаться; глаголы, обозначающие явление социального порядка: жениться-разводиться; глаголы, выражающие приобретение, лишение, зависимость: давать – брать, покупать-продавать; глаголы выражающие физическое состояние-жить- умереть, молодеть-стареть; глаголы, выражающие мыслительную деятельность: помнить-забывать, доверять- ни доверять; специальные, не связанные с человеком – глаголы, отражающие явление природа: восходить-заходить (о солнце), темнеть светать.

Если обратить внимание на структуру антонимов -глаголов, то нужно отметить, что только 6 пар слов представляют однокорневые глаголы (грамматические антонимы). Несмотря на то, что префиксация наиболее

активно действует в словообразовании глаголов, а семантически различные префиксы создают значение противопоставления (опоясывать - распоясывать, входить - выходить, отвязать - привязать), большинство антонимичных пар глаголов - это разнокорневые слова.

Самым распространенным типом в русских поговорках является обобщенно-личное значение глагола. Оно обнаруживается в такой ситуации, где действие, поступок свойство относится к любому, каждому, всякому деятелю, ко всем, и, таким образом, оказывается самым широким по охвату действующих лиц. Пословицы совершенны по форме, они не допускают никаких изменений: вставок, замен, перестановок слов и т.п. Каждая поговорка обобщает многовековой опыт народа, морально-нравственные установки, ценностные ориентиры. «Обобщенность содержания поговорки отражена в языковой форме - действия, обозначенные глаголами, приписываются не одному конкретному лицу, хотя могут сочетаться с существительными или местоимениями, а всем или многим действующим лицам» [1, с. 315-317].

Содержательная обобщенность охватывает все поговорки, несмотря на наличие или отсутствие в них субъекта». Степень обобщенности личного значения глагола может быть различной. Высшая степень обобщенности (действия приписываются всем и каждому): По одежде встречают, по уму провожают.

Высокая степень обобщенности (действия приписываются большой группе лиц, находящихся в определенной ситуации): В гости идешь - опоясывайся, к себе зовешь - распоясывайся.

Низкая степень обобщенности (действия приписываются или небольшой группе лиц, или лицам, характеризующимся определенными свойствами, качествами, или лицам, находящимся в определенных жизненных условиях): Ретивый с хлебом смеется, а ленивый без хлеба плачет; Стыдливый покраснеет, а бесстыжий побледнеет.

Глаголы в форме 3 лица, имеющие высшую степень обобщенности в поговорках, в формальном отношении могут представлять определенно-личное значение («Дуплистое дерево скрипит, да стоит; «Беда не по лесу ходит, а по людям»); неопределенно-личное значение («Измену любят, а изменника не любят»; «С печали не мрут, а сохнут»). В нашем случае в поговорках чаще всего встречаются антонимы-глаголы в 3 и во 2 лице, представляющие высшую и высокую степень обобщенности, а также глаголы в 1 лице с низкой степенью обобщенности. Поговорки с формами 1 лица заключают в себе мысли, суждения, опыт, которые часто носят глубоко личный, внутренний, интимный характер, описывая частные переживания, стремления, жалобы, чаяния субъекта, лица» [5, с. 122].

В рассматриваемых нами поговорках антонимы-глаголы чаще всего представляют собой формы настоящего и будущего времени. В некоторых поговорках использованы только формы прошедшего времени. Чтобы определить лицо в таких текстах, необходимо восстановить жизненную ситуацию. Нужно иметь в виду, что если в поговорках звучит отрицательная оценка поведения, действий, то реже всего говорящий будет относить ее к себе. Русский человек редко в поговорках обращает внимание на свои собственные недостатки, чаще иллюстрирует нравственные, моральные изъяны либо собеседника (2 лицо), либо человека, не участвующего в речевом общении (3 лицо). Для примера рассмотрим следующие поговорки:

Много нашел, да много потерял. Можно предположить, что в первой поговорке употреблены глагольные формы 1 лица множественного числа, то есть «Делавши (мы) смеялись, а сделавши (мы) плачем». Во второй и третьей поговорках антонимичные глагольные формы можно квалифицировать как 2 -го или 3-го лица, то есть «Много (ты) нашел, да много (ты) потерял»; «Вошел (он) большим, а вышел (он) маленьким» [7, с. 169].

Подтверждая мысль о том, что поговорки носят дидактический характер, обращаем внимание на противопоставление в поговорках антонимов- глаголов в повелительном наклонении. Форма повелительного наклонения, императива возникает при особой речевой ситуации, когда говорящий устно или письменно выражает свою волю собеседнику, адресату. В зависимости от степени интенсивности выражения воли говорящим, возможны несколько вариантов значения форм повелительного наклонения: умеренное побуждение (наказ, предложение, совет, рекомендация, уговор); жесткое побуждение (приказ, предостережение, страстное желание - мольба). В нашем случае большинство поговорок демонстрируют пример умеренного побуждения, в них звучит наказ или совет, в котором отражено мнение народа по вопросам нравственности, морали, этики, поведения:

- В гости идешь - опоясывайся, к себе зовешь - распоясывайся.

Во многих поговорках противопоставляются глагольные формы в изъявительном наклонении, которые обозначают действия, оцененные говорящим как реально связанные с действительностью.

**Заключение.** В настоящей работе рассматриваются особенности антонимичных глаголов в русском языке. Как известно, русский глагол отличается исключительной сложностью своего содержания, разнообразием грамматических категорий и форм, богатством парадигматических и синтагматических связей. «Глагол - самая сложная и самая ёмкая грамматическая категория русского языка. Глагол наиболее конструктивная по сравнению со всеми другими категориями частей речи. Глагольные конструкции имеют решающее влияние на именные словосочетания и предложения».

#### **Литература:**

1. Виноградов В.В. Русский язык. Грамматическое учение о слове. М.: 1947, 256 с.
2. Васильев А.М. Семантика русского языка. М.: Высшая школа, 1981, 184 с.
3. Диброва Е.И. Поэтические структуры антонимии. М., 2000, 243 с.

4. Иванова В.А. Антонимия в системе языка. Кишинев, 1977, с.39-49
5. Калинин А.В. Лексика русского языка. М.: Издательства Московский Университета, 1978, 232 с.
6. Новиков Л.А. Антонимия в русском языке. М., 1973, 326 с.
7. Рожкова Г.И. К лингвистическому основам методики преподавание русского языка иностранцам. М.: Издательство Московского университета, 1983
8. Тихонов А.Н., Емельянова С.А. Антонимы и словообразование// Вопросы русского языка и общего языкознания. Сборник научных трудов Ташкентского университета № 501, 4.1, Ташкент, 1976
9. Фомина М.И. Современный русский язык. Лексикология. М.: Высшая школа, 1990, 415 с.
10. Шмелев Д.Н. Современный русский язык. М.: Высшая школа, 1981, 184 с.

### **Linqvodidaqtik aspektdə antonimik feillər**

#### **Xülasə**

Antonimik feillər qrupu çoxistiqamətli hərəkətləri bildirən feillərdən ibarətdir. Antonimik feillər nitqin ifadəliliyinin parlaq nümunəsidir və buna görə də yazıçılar və şairlər tərəfindən bədi əsərlərdə geniş istifadə olunur. Çoxlu sayda atalar sözləri və məsəllər antonimlər üzərində qurulur. Antonim feilləri öyrənərkən sözlərin çoxmənalılığını nəzərə almaq lazımdır. Antonimik feillər müxtəlif mənaları ilə müxtəlif cütlərə daxil olurlar. Rus dili dərslərində şagirdləri inandırmaq lazımdır ki, antonimlərdən istifadə nitqi daha ifadəli və semantik zənginləşdirir. Bunun üçün müxtəlif növ tapşırıqları yerinə yetirmək lazımdır.

**Açar sözlər:** Antonimik feillər, prefikslər, leksik komponentlər, atalar sözləri, cümlələr

### **Antonymic verbs in the linguodidactic aspect**

#### **Summary**

The group antonymous verbs is made up of verbs denoting multidirectional actions. Antonymic verbs are a vivid example of the expressiveness of speech and therefore are widely used by writers and poets in works of fiction. A large number of proverbs and sayings are built on antonymous verbs, one should take into account the polysemy of words. With their different meanings, they are included in different antonymic pairs. In the Russian language classes, it is necessary to convince students that the use of antonyms makes speech more expressive and semantically richer. To do this, you need to perform different types of tasks.

**Keywords:** Antonymic verbs, prefixes, lexical components, proverbs, sentences

**RƏYÇİ:** dos. L.Ələkbərova

**ОСОБЕННОСТИ ОБУЧЕНИЯ ЧТЕНИЮ НА ОСНОВЕ ТЕКСТА**

Рассмотрим кратко предпосылки успешного обучения чтению, которые, собственно, и открывают дверь в методику работы над текстом:

1. Если исходить из главных особенностей письменной речи - текста, т. е. отсутствия непосредственного партнера в акте коммуникации, почти полного отсутствия экстралингвистических средств выражения, дополняющих и усиливающих коммуникативную задачу сообщения, то нетрудно сделать вывод о том, что все сгустки информации, заключенной в тексте, передаются исключительно средствами языка - в первую очередь лексическими и грамматическими единицами, пунктуационными символами и, кроме этого, полиграфическими определителями (выделение абзаца, величина и жирность шрифта, подчеркивание, курсив, разрядка и др.). Следовательно, чтобы читать, необходимо владеть языковым материалом и иметь представление о полиграфических средствах выделения. Последние, как известно, мало чем отличаются от способов полиграфических выделений в родном языке, поэтому в этом случае особых усилий не требуется. Что же касается усвоения лексики и грамматики, то здесь предусматривается напряженная работа студентов.

П.Хэблoldt в своей известной книге «Изучение иностранных языков», переведенной на русский язык в 1963 году, указывает на большую зависимость качества чтения от знания лексики и грамматики. По его данным, полученным в результате исследований, коэффициент корреляции между умениями чтения и знанием лексики составляет 0,82, а между умениями чтения и знанием грамматики - 0,77, что экспериментально подтверждает большое значение владения соответствующим лексическим и грамматическим материалом для достижения качественного чтения.

Овладение лексическим материалом связано с целым рядом трудностей различного характера. В дополнение к тому лексическому минимуму, который был усвоен в школе, приплюсовывается еще три пласта лексических единиц - общественно-политическая, общенаучная и специальная терминологическая лексика, что требует напряженной работы учащихся по их овладению до такой степени, чтобы в процессе чтения эти единицы не только узнавались, но и мгновенно идентифицировались с соответствующим значением.

Чтобы достичь этого, осуществляется целая система упражнений, начиная с семантизации изучаемой лексики и кончая многочисленными речевыми упражнениями, при выполнении которых формируются и закрепляются соответствующие автоматизмы. Особое внимание уделяется специфическим упражнениям для этого вида речевой деятельности - упражнениям на развитие так называемого потенциального словаря учащегося, что представляет собою большой резерв для расширения лексического минимума, которым владеет студент, без ввода в память новых базальных лексических единиц. Другими словами, выполняя лексические упражнения на основе знания правил конверсии, словообразования, возможности переосмысления основных значений слов, студент приобретает умения идентифицировать в тексте те лексические единицы, которые ранее ему никогда не встречались. Большое значение имеют также упражнения, направленные на формирование умений обоснованной догадки о значении лексических единиц.

Никто не станет оспаривать, что хорошее знание грамматики совершенно необходимо для хорошего чтения на иностранном языке. Программой для вузов предусмотрено значительное расширение материала по сравнению с тем, который входит в программу средней школы. Здесь изучаются в первую очередь те грамматические явления, которые характерны для оригинальных текстов общенаучной и специальной литературы: неличные формы глаголов, сложные глагольные формы, осложненные синтаксические структуры и др. Беда, однако, в том, что до сих пор нет научно отобранного грамматического минимума ни для средней школы, ни для общенаучной литературы, ни для конкретных подязыков, актуальность чего сильно ощущается при разработке методики обучения чтению.

Наличие минимума, как известно, помогает сузить круг изучаемых явлений, дает возможность сосредоточить внимание лишь на том, что является наиболее представительным, тем самым сокращается учебное напряжение и вместе с тем повышается эффективность обучения.

Отбор грамматического минимума должен проводиться на основе принципов частотности, образцовости, сочетаемости и репрезентативности. Эта работа, хотя и сложная, но все-таки посильная для коллектива кафедры иностранных языков, если исследование проводится в рамках определенного подязыка. То же, что содержится в настоящее время в программах, представляет собой грамматический минимум, отобранный на основе обобщения опыта преподавания, что только в известной мере способствует повышению эффективности учебно-воспитательного процесса.

Таким образом, есть все основания утверждать, что хорошее владение соответствующим языковым материалом - это первая и одна из важнейших предпосылок успешного чтения с непосредственным пониманием текста.

2. Однако ни знание смысла отдельных слов, ни понимание морфологических и синтаксических сигналов в предложениях не обеспечивает проникновения в искомый смысл, если у читающего не выработана так называемая

техника чтения, т.е. знания правил и исключений, определяющих графическую систему изучаемого иностранного языка. Более того, без техники чтения становится невозможным овладение отдельными словами. Правда, основы техники чтения закладываются еще в средней школе, которые там более или менее регулярно подкрепляются контрольным чтением текстов вслух. Но этот аспект работы над чтением требует никогда не прекращающихся тренировок в условиях отсутствия иноязычного окружения.

Во всех изучаемых западноевропейских иностранных языках графическая система имеет немало специфических черт, хотя базируется на одном и том же латинском алфавите. 26 букв латинского алфавита передают, как правило, намного больше орфограмм, а в английском языке, к примеру, их число достигает 146, что является результатом консерватизма английского письма, которое не менялось на протяжении почти пяти столетий. Большие расхождения между написанием и звучанием языковых единиц наблюдаются также во французском языке, что, разумеется, вызывает немалые трудности при обучении орфоэпии.

Несмотря на то что зрелое чтение - это процесс по сути беззвучный, а поэтому, казалось бы, не стоит тратить усилий на совершенствование техники чтения, в действительности же такая работа имеет большое значение. Чтение, как уже говорилось, сопровождается внутренней речью, которая даже в виде предикативных единиц должна быть речью нормированной, что помогает формированию умений и навыков речи внешней, т.е. той, которой мы пользуемся при устноречевых формах коммуникации. Каждое слово, каждое словосочетание - это не только единица графическая, это еще и единица звучащая, ибо она формируется в слухо-речевом анализаторе.

Обучение чтению всегда связано с опорой на устную речь, выступающую как средство, благодаря которому быстрее и лучше создаются звуко-буквенные соответствия и осуществляется контроль понятого. Наиболее излюбленная форма контроля текста как раз реализуется в форме устных вопросов по тексту и ответов на них учащихся.

3. Освоив технику чтения, зная значение лексических единиц и грамматических структур, учащийся, казалось бы, может уже свободно читать, но оказывается, что этого еще пока недостаточно: необходимо также усвоить технику понимания целого текста. Умение воспринимать текст как целое со своими общеструктурными, синтаксическими и содержательными особенностями дается не сразу.

Большинство методических работ, посвященных обучению чтению, рассматривают текст не как целостное коммуникативно направленное произведение, а его части: отдельные предложения, главные члены предложения, второстепенные члены предложения, анализ которых в дальнейшем должен предстать в синтезированном виде.

Идеи лингвистики целого текста, которые приобретают все больше и больше своих приверженцев, позволяют рассматривать текст как смысловое неделимое целое. Такие позиции стимулируют методистов искать новые пути работы над текстом при обучении чтению. Одним из новых подходов в этом отношении можно считать стремление определить сложность текстов разных типов, что впоследствии позволит строить градуированные упражнения, приспособленные именно к данному уровню сложности и направленные на существенное снижение трудности чтения.

Сложность текста определяется способом выражения композиционно-речевых форм. Каждый текст характеризуется структурной оформленностью, тематическим единством, информационной завершенностью, логической взаимообусловленностью всех его компонентов. Следовательно, студентов необходимо учить не только проникновению в сущность каждого слова или словосочетания, использованного грамматического явления, но и охвату текста целиком, пониманию его суммарной композиционной и содержательной сущности. Это объясняется тем, что текст на иностранном языке из-за его «чужеродности» во многих отношениях, как правило, воспринимается дискретно, по отдельным частям, что препятствует переносу соответствующего навыка чтения в родном языке. Поэтому совершенно необходимо овладеть «техникой» охвата целого текста, для чего нужны серии специальных упражнений.

4. Успех чтения, а значит и понимания содержания текста, в немалой мере зависит и от знания самого предмета, которому посвящается текст. С особой силой эта предпосылка проявляется в случаях работы над текстами по специальности. Степень знания предмета всегда является прямо пропорциональной глубине проникновения в смысл читаемого. Прекрасное знание предмета во многих случаях может компенсировать дефицит в некоторых знаниях языкового характера. Здесь эрудиция учащегося, прекрасное знание предмета подводит к «озарению», в результате которого содержание текста становится полностью понятным. В силу именно этих причин не рекомендуется предлагать студентам специальные тексты по дисциплинам, которые они еще не изучили на родном языке.

Кроме предпосылок «внутреннего плана», т.е. относящихся к материи самого текста и обусловленных его структурно-композиционными семантическими особенностями, существует еще ряд предпосылок «внешнего плана», стоящих уже в связи с самим процессом обучения, точнее говоря, его организацией и рационализацией. Рассмотрим их далее, продолжая преемственную нумерацию.

5. Обучение чтению в вузе неязыковых специальностей на всех этапах совершается в сочетании с обучением устной иноязычной речи, правда, на каждом этапе, как известно, в своем соотношении. Это необходимо проводить для того, чтобы с помощью устной речи, с одной стороны, лучше запоминался изучаемый материал, а с другой стороны - контролировалось понимание читаемого. Разумеется, это не единственный способ активизации



изучаемого и его контроля, но один из наиболее надежных и экономных, так как в таком случае с помощью одного и того же материала обучают сразу двум видам речевой деятельности - чтению и устной речи.

6. Обучение чтению с непосредственным пониманием текста - процесс весьма сложный, поэтому только путем осуществления непрерывающихся тренировок в этом виде речевой деятельности обеспечивается успех. Иначе говоря, практика в чтении должна проходить непрерывно, начиная с первого практического занятия и кончая последним. Причем, выполнение упражнений по чтению должно характеризоваться доступностью учебного материала, чтобы учащийся, невзирая на все нарастающую сложность материала и увеличивающийся объем читаемого за один раз, получал бы удовольствие от радостного чувства проникновения в содержание иностранного текста.

7. Хотя работа над чтением на первом и втором этапах осуществляется, как правило, по учебнику, опыт преподавания свидетельствует о том, что в дополнение к учебнику необходимо подготавливать тексты, предлагаемые студентам для неподготовленного чтения. Эти тексты необходимо создавать на специально отобранном материале, представляющем лексический и грамматический минимум данного подъязыка. Значение таких текстов, хотя и неоригинальных, в учебном плане трудно переоценить, ибо с их помощью удается активизировать и закрепить наиболее частотный, самый значимый языковой материал.

На третьем этапе, однако, целесообразнее не составлять тексты с заданными языковыми параметрами, а выбирать наиболее актуальные для данного контингента учащихся. В этих случаях может быть проведен тот или иной тип адаптации текста, о чем речь пойдет далее. Таким образом, отбор материала для чтения и выбор текстов - актуальные задачи методики, правильное решение которых обеспечивает успех обучения.

8. Особо следует остановиться на типах чтения, учет специфики которых также обеспечивает успех обучения зрелому чтению, потому что для каждого типа чтения должна быть своя методика дифференцированного обучения.

Ни один вопрос в методике обучения чтению так широко не дискутировался, как вопрос о классификации разных типов чтения. Чаще всего при этом называли бинарную терминологическую структуру: «аудиторное - внеаудиторное», «классное - домашнее», «тихое - громкое» «подготовленное - неподготовленное», «с предварительными снятыми трудностями - без снятия трудностей», «интенсивное - экстенсивное», «переводное - беспереводное» и т.д. Нетрудно определить, что в основе этих классификаций лежал какой-то один признак (место осуществления, участие голоса, степень готовности учебного материала, наличие трудностей и т.д.), что в конечном счете не отражало главной сущности этого вида речевой деятельности.

В желании преодолеть этот недостаток были предприняты попытки представить типы чтения, которые в качестве исходной точки отражали бы конечные цели самого читающего. Так, И.Д.Салистра предложил три вида чтения: ориентировочное чтение (о чем текст), поисковое чтение (есть ли в тексте нужная тебе информация) и справочное чтение (что именно сказано в тексте по интересующему вопросу). Автор далее признал, что ориентировочное и поисковое чтение реализуются в форме просмотра текста. Но это были только предварительные замечания, сама же концепция описана не была. Напротив, С.К.Фоломкина на материале широко проведенных исследований представила концепцию о трех типах чтения, имеющих дифференцированную методику обучения: просмотровое чтение, ознакомительное чтение и изучающее чтение.

#### **Литература**

1. Берман И.М. Методика обучения английскому языку. М., 1970
2. Клычникова З.И. Психологические особенности обучения чтению на иностранном языке, М., 1973
3. Хэбболдт П. Изучение иностранных языков. М., 1963

**Açar sözlər:** oxumaq, mətn, mənası, dil, oxu növləri, ana dili, şifahi nitq

**Key words:** reading, the text, the meaning, the language, types of reading, native language, oral speech

#### **Summary**

In this article are shown the most necessary backgrounds of teaching the text in a foreign language which include: having a good range of vocabulary, good knowledge of grammar, mechanisms of reading, a choice of texts and types of reading.

#### **Xülasə**

Bu məqalə xarici dildə mətnin tədrisi üçün ən zəruri şərtləri göstərir, bunlara daxildir: yaxşı lüğətin olması, qrammatik biliyin yaxşı olması, oxu mexanizmləri, mətnlərin seçimi və oxu materialının növləri.

**Rəyçi: dos.S.Abbasova, L. Axundzadə**

**Дилара Мустафаева**  
**КОМПЬЮТЕРНЫЕ И ИНТЕРНЕТНЫЕ РЕСУРСЫ В ОБУЧЕНИИ**  
**РУССКОМУ ЯЗЫКУ КАК ИНОСТРАННОМУ**

Компьютерные технологии в настоящее время активно используются в различных сферах производства, науки и образования. *Под компьютерной технологией* понимается совокупность методов, производственных процессов и программно-технических средств, обеспечивающих сбор, обработку, хранение, распространение и отображение информации с помощью компьютеров. Компьютерные технологии реализуются в определенных классах операций, которые обеспечиваются типовыми проблемно-ориентированными программными средствами. Среди этих программных средств выделяются программы, которые обеспечивают текстовую, табличную, графическую обработку данных, накопление и хранение информации (базы данных), средства электронной коммуникации, компьютерные издательские системы, системы автоматического перевода, экспертные системы для различных областей знаний и др. Под информационной (компьютерной) технологией обучения понимается процесс подготовки и передачи информации обучаемому с помощью компьютера. Компьютерные технологии могут включать различные методы обучения: программированное обучение, интеллектуальное (проблемное) обучение, экспертные системы, системы учебной коммуникации и др. Важнейшими характеристиками информационных технологий обучения являются: 1) теоретические основы обучающих компьютерных систем (программированное, проблемное обучение, тестирование); 2) используемые обучающие средства (гипертекст, мультимедиа, компьютерные средства связи); 3) инструментальные системы (языки программирования, авторские системы, базы данных, текстовые редакторы, электронная почта и чаты, мультимедиа, видеоконференции).

Компьютер в учебном процессе используется с целью: 1) обучения путем моделирования, наглядного представления языковых, речевых, социально-культурных явлений или процессов; 2) тренировки, закрепления пройденного материала (формирование умений, навыков); 3) контроля и оценки навыков, умений, знаний; 4) сбора, обработки и хранения статистической информации; 5) автоматизированного поиска информации для организации процесса обучения; 6) обеспечения учебного (обучающего) диалога с преподавателем, учебным центром, коммуникации с помощью компьютерных сетей.

Для организации обучения на базе компьютерных технологий необходимы три основных компонента: аппаратно-программное обеспечение, подготовленные педагогические кадры и электронные учебные материалы (например, сетевые ресурсы, мультимедиа, тренировочные компьютерные курсы, тестовые системы и др.). Может быть выделено несколько основных направлений использования электронно-вычислительных машин (ЭВМ) в преподавании иностранных языков. Первое направление, основанное на огромной скорости обработки информации, большом объеме памяти и др., рассчитано прежде всего на информационную поддержку процесса обучения. Второе направление предполагает моделирование различных интеллектуальных процессов, связанных с изучением и преподаванием иностранного языка, например, презентация и объяснение учебного материала, моделирование общения с носителями языка, речевой среды, контроль, оценка уровня владения языком и др. Третье направление предполагает организацию учебного взаимодействия с преподавателем или учебным центром с помощью компьютерных линий связи.

Создание и использование учебных компьютерных программ в обучении РКИ предполагает постановку и решение ряда проблем, в частности: 1) педагогические проблемы (изменения в педагогическом процессе, в функциях преподавателя и обучающегося, в формах презентации учебного материала); 2) методические проблемы (функции компьютера на уроке иностранного языка, типы программ и упражнений, соотношение и взаимодействие компьютерных программ с другими учебными средствами, эффективность поддерживаемого компьютером обучения и др.); 3) психологические проблемы взаимоотношений обучающегося преподавателей с компьютерной программой; 4) лингвистические проблемы организации диалога с компьютером на естественном языке; 5) организационные проблемы (организация урока в компьютерной лаборатории, организация дистанционного обучения) и др.

Все эти проблемы предполагают специфические с точки зрения компьютерной технологии способы, пути и этапы их решения. Специалисты в области компьютерных технологий обычно выделяют следующие основные этапы постановки и решения задач, которые решаются с помощью компьютера: 1) формулировка задачи, определение круга и характера пользователей; 2) формализация входных и выходных данных, описание процесса обработки данных; 3) разбиение задачи на отдельные подзадачи; 4) описание различных моделей решения задачи; 5) описание технологий, методик использования решаемой задачи в практике.

В настоящее время можно выделить несколько основных групп программ, используемых в обучении: тренировочные компьютерные программы; коммуникационные программные средства на основе Интернета; тестовые системы; системы мультимедиа (энциклопедии, страноведческие материалы, мультимедийные презентации); информационные данные в предметной области «русский язык как иностранный» и т.д.

Компьютерные программы обладают таким важным свойством, как интерактивность, диалогический характер обучения. Помимо того, компьютер способен также фиксировать (собирать) статистическую информацию и осуществлять тестирование по достаточно большому количеству параметров: 1) время, затраченное отдельным учащимся на выполнение упражнения или задания; 2) количество и качество ошибок; 3) количество

попыток при выполнении заданий и упражнений; 4) общее количество заданий и упражнений, выполненных студентами, типы, характер учебных текстов и последовательность работы с ними.

Дидактические возможности компьютерных технологий реализуются особым образом при использовании того или иного вида обучения, например, при организации дистанционного обучения иностранным языкам. Наиболее важными являются: 1) систематическое накопление обучающей информации, ее изменение, редактирование и хранение информации в Интернете; 2) возможность интенсивной коммуникации учащихся и преподавателя, студентов друг с другом, а также партнерами из других стран; 3) предоставление преподавателю права оперативного управления процессом обучения, в том числе и дистантно; 4) возможность для студента выбирать время и темп обучения. Ресурсы Интернета дают возможность выделить четыре направления их использования: 1) Интернет как средство получения информации; 2) Интернет как средство общения; 3) Интернет как средство обучения; 4) Интернет как средство развлечения. Перспективным представляется рассмотрение в ряде работ последнего времени лингводидактических особенностей различных услуг, предоставляемых в Интернете. Основные услуги Интернета разбиваются на три большие группы: вещательные, интерактивные и поисковые [3]. К вещательным услугам относятся реклама, электронные газеты и журналы, электронные библиотеки и базы данных, электронные обучающие системы. Интерактивные услуги реализуются с помощью электронной почты, телеконференций, чатов и др. Поисковые услуги можно разделить на три группы: электронные каталоги, поисковые системы и мегапоисковые системы. Каталоги хранят информацию, предоставляемые им серверами по специальной форме, поисковые системы обрабатывают сеть и каталогизируют всю текстовую информацию. Мегапоисковые системы обобщают и аккумулируют информацию, обработанную множеством других поисковых систем.

Реализация каждой из этих услуг в образовательном процессе предполагает специфические виды деятельности учащихся и преподавателей. Если рассматривать Интернет, например, как средство получения информации, то необходимо прежде всего выделить проблему поиска и использования образовательной информации. Все больше преподавателей стало использовать ресурсы для поиска и получения информации, которая рассматривается и как средство организации учебной деятельности. К сожалению, в настоящее время большая часть информации в Интернете находится в исходном, не упорядоченном виде, что снижает эффективность ее использования и занимает много времени у пользователя для поиска нужной информации. Необходимо в этой связи провести классификацию ресурсов и обеспечить освоение информации разных видов в Интернете, например, организовать дистанционные курсы, ресурсы, форумы и видеоконференции для преподавателей, электронные библиотеки по филологии и методике преподавания языков, конкурсы и Интернет-олимпиады. В научно-методической литературе в последнее время стали появляться многочисленные публикации, посвященные проблемам использования Интернета в обучении иностранным языкам. Использование Интернета в обучении иностранным языкам позволяет вступать в коммуникацию пользователям, находящимися в разных пунктах, городах или странах, учащимся и преподавателям или организовывать связь с определенным учебным банком данных. «Только с помощью сети Интернет можно создать подлинную языковую среду и поставить задачу формирования потребности в изучении ИЯ на основе интенсивного общения с носителями языка, работы с аутентичной литературой самого разного жанра, аудирования оригинальных текстов, записанных носителями языка. Это, пожалуй, наиболее важная возможность формирования социокультурной компетенции на основе диалога культур» [4, с. 6].

Ресурсы Интернета могут использоваться: 1) для включения материалов сети в содержание урока; 2) для самостоятельного поиска информации учащимися в рамках работы над проектом; 3) для самостоятельной подготовки к сдаче квалификационного экзамена экстерном; 4) для систематического изучения определенного курса ИЯ под руководством преподавателя, 5) для организации письменного общения с носителями языка или ровесниками из других стран. Выделяется несколько типов дидактических задач, которые решаются на основе ресурсов Интернета: 1) формировать навыки и умения чтения, непосредственно используя материалы сети; 2) совершенствовать умения аудирования на основе аутентичных звуковых текстов сети (они могут быть также предварительно подготовлены и адаптированы); 3) совершенствовать умения монологического и диалогического высказывания на основе проблемного обсуждения данных Интернета (найденных самостоятельно или подготовленных преподавателем); 4) совершенствовать умения письменной речи, принимая участие в переписке, письменном обсуждении проблемы, в сетевом проекте; 5) пополнять свой словарный запас лексикой, встречающейся в аутентичных текстах Интернета; 6) знакомиться с социально-культурным аспектом языка, особенностями речевого поведения, в том числе и речевым этикетом, функционирующими в каналах компьютерного взаимодействия; 7) формировать устойчивую мотивацию на основе систематического «живых» материалов, обсуждении актуальных для данной культуры проблем.

В использование этих ресурсов для преподавания русского языка как иностранного можно выделить следующие направления: 1) обеспечение преподавателей и учащихся в режиме реального времени актуальной информацией о событиях в России, об экономике, политике, культуре страны; 2) доступ к информационным серверам крупнейших российских образовательных учреждений и библиотек; 3) обеспечение учащихся, авторов учебников аутентичными текстами (газетными, художественными, деловыми) в электронной записи для

организации учебного процесса; 4) организация контактов между различными группами изучающих язык, проведение совместных проектов, организация телеконференций; 5) организация специальных уроков-экскурсий на основе Интернета (например, путешествие по Баку, посещение музеев города и др.); 6) открытие новых возможностей для дистанционного обучения языку; 7) использование учебников, мультимедийных материалов с Интернет-поддержкой. Необходимо помнить, что использование Интернета в преподавании иностранного языка невозможно без активного участия учителя. В связи с этим преподаватель должен: 1) уметь пользоваться программами, обеспечивающими работу в Интернете; 2) знать основные поисковые системы и особенности работы с ними; 3) знать ресурсы Интернета, необходимые для его профессиональной деятельности (например, международные проекты для изучающих языки, системы дистанционного обучения, страноведческие ресурсы); 3) понимать типологические особенности различных ресурсов Интернета (содержание, функционирование, система обратной связи); 4) уметь извлекать информацию из Интернета и изменять ее с помощью текстового или графического редакторов; 5) уметь пользоваться системами электронной почты, чатами; 6) знать основные методические приемы использования ресурсов Интернета в преподавании иностранных языков; 7) принимать участие в электронных форумах, дискуссиях, организовывать проекты на основе ресурсов Интернета; 8) знать принципы создания и функционирования персональных веб-страниц, понимать функциональные возможности программ, с помощью которых создаются персональные веб-страницы. С помощью ресурсов Интернета можно реализовать различные технологии обучения языку. Это дистанционные курсы обучения, Интернет-поддержка учебника, Интернет-форумы. Каждая из этих форм имеет свою специфику. Так, например, курсы дистанционного обучения предполагают независимое и самостоятельное изучение языка с информационной и методической поддержкой из определенного учебного центра. Дидактические особенности дистанционной технологии обучения определяются наличием информационной учебной базы данных, рассчитанной на усвоение слушателями в рамках заданного курса, и возможностью оперативного обмена учебной информацией (визуальной и графической, статичной и динамичной) с преподавателем. *Дистанционное обучение языку* предполагает обязательное взаимодействие с преподавателем, находящимся в обучающем центре.

Под *дистанционным курсом* понимается совокупность средств аппаратно-программного и организационно-методического обеспечения, ориентированная на удовлетворение образовательных потребностей пользователей. Составляющими дистанционного обучения являются: учебный центр, информационные ресурсы (учебные курсы, справочные, методические и другие материалы), средства обеспечения технологии дистанционного обучения, а также преподаватели-консультанты, обучающиеся. Для правильного функционирования системы дистанционного обучения необходимо эффективное функционирование всех этих составляющих. Основные требования к обучающей системе определяются принципиальными особенностями дистанционных форм обучения: индивидуальный подход к обучению, диалоговый характер взаимодействия, сочетание он-лайнного (непосредственного взаимодействия преподавателя и слушателя) и оф-лайнного (использования информационных ресурсов, постоянно находящихся в Интернете) способов, проведение текущего и итогового контроля, регулярное обновление учебных материалов.

Стоит обратить внимание на курсы дистанционного обучения русскому языку, количество которых постоянно увеличивается. По известным подсчетам, в Интернете в настоящее время их насчитывается более тридцати. Несомненно, большинство из них, на ваш взгляд, пока можно охарактеризовать как экспериментальные. Эти курсы носят в основном демонстрационный характер, большое внимание уделяют механической тренировке грамматических форм. Положительным фактором является то, что в них большое внимание уделяется использованию в обучении новых ресурсов Интернета, например, использованию аутентичных страноведческих материалов (экономика, политика, культура), художественных текстов для чтения, электронных словарей и др.

Методические исследования в этой области основываются на следующих принципах и положениях: 1) личностная направленность обучения, основанная на взаимодействии с преподавателем как субъектом, иницирующим и планирующим собственный процесс обучения русскому языку; 2) эффективность обучения, обусловленная применением информационных технологий, дающих возможность увеличить объем учебного материала, усваиваемого обучаемым в единицу времени, повысить качество знаний, а также обеспечить устойчивость приобретенных навыков и умений; 3) развивающее и проблемное обучение, предполагающее переход к активно-творческому, диалогичному учебному процессу, ориентация учащегося на самостоятельный поиск информации, творческое ее осмысление, самостоятельные действия в изменяющихся условиях; 4) модульное обучение, предполагающее разделение содержания обучения на самостоятельные комплексные блоки, которые могут быть востребованы учащимся в любом наборе и в любой последовательности в соответствии с его потребностями.

Выделяются следующие приоритетные направления методических исследований: 1) определение места и роли дистанционного обучения русскому языку в общей системе преподавания русского языка, новых педагогических методов и технологий; 2) формулировка и обоснование общих принципов, определяющих взаимодействие всех элементов образовательного процесса в системе дистанционного обучения; 3) исследование основных характеристик новой электронной образовательной среды по русскому языку; 4) разработка отраслевых содержательных и технологических стандартов создания и использования образовательной информационной

среды по русскому языку; 5) описание типологии, механизмом создания и функционирования различных типов электронных образовательных ресурсов; 6) разработка принципов мониторинга системы дистанционного обучения, механизмом определения контроля качественных характеристик электронных учебных материалов.

#### ИСПОЛЬЗОВАННАЯ ЛИТЕРАТУРА

1. *Азимов Э.Г.* Теория и практика использования компьютерных программ в преподавании русского языка как иностранного. – М.: 2000.
2. *Крюкова О.П.* Самостоятельное изучение иностранного языка в компьютерной среде. – М., 1988.
3. *Интернет в гуманитарном образовании*, 2001.
4. *Полат Е.С.* Интернет на уроках иностранного языка // Иностранные языки в школе, №2-3, 2001.
5. *Е.С.Полат.* Интернет во внеклассной работе по иностранному языку // Иностранные языки в школе, №5, 2001.

Açar sözlər: kompüter, internet, resurslar, Rus dili

Ключевые слова: компьютер, интернет, ресурсы, русский язык

**Key words:** computer, internet, resources, Russian language

#### Хизмәт

Мәгәлгәдә сүзләт компютер техналогийалардан вә интернетин ресурсларындан, рус дилинин юйрянилмясиндә ролларындан сүзләт әдир.

#### Summary

In the article the role of computer technology and internet resources in teaching the Russian language is considered. The methods of teaching with the help of computer are introduced.

**Рецензенты:** доц. Т.Алиев.

**Elşən Msirxan oğlu Sadıqov<sup>68</sup>**  
**TƏLƏBƏ GƏNCLƏRİN ƏMƏK FƏALİYYƏTİNƏ HAZIRLIĞININ**  
**PSIXOLOJİ PROBLEMLƏRİ**

Gələcəyin mütəxəssislərinin əmək fəaliyyətinə, peşə fəaliyyətlərinə psixoloji cəhətdən hazırlanması problemi müasir cəmiyyətin mühüm problemlərindən biri kimi diqqəti cəlb edir. Eyni zamanda insan fəaliyyətinin müxtəlif sferalarında baş verən dəyişikliklər peşə və ixtisas hazırlığına, həmçinin təhsilinin keyfiyyəti və təşkilin qarşısında yeni-yeni tələblər qoyur.

Peşəkar əmək fəaliyyətinin strukturundan asılı olaraq əmək fəaliyyətinə hazır olmaq müxtəlif tədqiqatçılar tərəfindən fərqli başa düşülür. Nümunə üçün qeyd etmək lazımdır ki, müasir rus iqtisadi ədəbiyyatlarında əmək fəaliyyətinə hazırlıq fenomeni şəxsiyyətin müəyyən inkişaf səviyyəsinin nəticəsi kimi başa düşülür (6, 40-45). L.V.Lejnina əmək fəaliyyətinə hazırlıq dedikdə mütəxəssisin müəyyən əmək fəaliyyətində üzərinə düşən vəzifə və funksiyaları yerinə yetirməsinə hazırlıq kimi başa düşür (7, 473). O.B.Dmitriyeva peşəkar fəaliyyətə psixoloji hazırlıq dedikdə məzunlara elm və texnikanın inkişaf səviyyəsinə uyğun olaraq mənimsənilən bilik, bacarıq və vərdişlərin məcmusunu başa düşür (4). Göründüyü kimi, əmək fəaliyyətinə psixoloji cəhətdən hazırlıq fenomeni şəxsiyyətin öz peşəkar fəaliyyətini yerinə yetirə bilmək bacarığı ilə bağlıdır, həmin bacarıq, vərdiş və qabiliyyətlər bir tərəfdən insanın özü tərəfindən formalaşdırılır, inkişaf etdirilir, digər tərəfdən dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemi ilə bağlıdır (5, 175).

Daha sonra qeyd etmək lazımdır ki, müasir dövrdə kadr hazırlığı təkcə xüsusi ixtisas hazırlığı ilə bitməməli, xüsusi bacarıq və vərdişlərin mənimsənilməsi ilə məhdudlaşmamalıdır. Hər şeydən öncə gələcəyin mütəxəssisi hiss etməli və anmalıdır ki, onun yiyələndiyi ixtisas, peşə və mənimsədiyi bacarıqlar gələcəkdə əmək bazarında tələb görəcəkdir. Bu səbəbdən də tələbə gənclərdə mənimsənilən peşəyə, gələcəkdə həyata keçirəcəkləri əmək fəaliyyətinə maraq yradılmalıdır. Qeyd etmək lazımdır ki, peşə və hər hansı bir sahə üzrə ixtisas hazırlığı xüsusi metod və üsulların tətbiq edilməsini tələb edir. Eyni zamanda əmək fəaliyyəti motivasiyalarında da dəyişikliklərin baş verməsi gələcəyin mütəxəssisinin hazırlığının aparıcı qüvvəsi hesab edilən əmək fəaliyyəti motivasiyasına xüsusi diqqət tələb edir. Bu isə o deməkdir ki, tələbə gənclərin tədris-peşə hazırlığı məsələsində stimulye və motivasiyalar mühüm yer tutur. Deyilənlərlə yanaşı tələbə gənclər gələcək əmək fəaliyyətlərinə hazırlanmalı, onlarda mənimsədikləri peşə və ixtisaslara motivasiyalar formalaşdırılmalı, gücləndirilməlidir. Hər şeydən öncə tələbə gənclər gələcək əmək fəaliyyətlərinə psixoloji cəhətdən hazırlıqlı olmalıdırlar. Sözügedən hazırlıq prosesi bir neçə komponentləri ilə diqqəti cəlb edir:

- Peşəyönümlülük;
- işə yaradıcı münasibət, yəni kreativlik;
- kommunikativlik və təşkilatçılıq qabiliyyəti;
- öyrənilən peşə və ixtisas sahəsində səriştəlilik.

Yuxarıda göstərilən bütün komponentlərdə yüksək səviyyəyə nail olunması gələcəkdə əmək fəaliyyətinin məhsuldarlığını təmin edən amillərə çevrilir (2, 36-38).

Gənc insanların əmək fəaliyyətinə daha səmərəli başlamaları üçün xüsusi psixoloji dəstəyə ehtiyacları vardır. Belə bir dəstəyin aparılması isə hər şeydən öncə tələbə gənclərin təhsil aldığı ali məktəblərdə təşkil edilməlidir.

Təhsil sistemində psixoloji xidmət pedaqoji psixologiyanın formalaşma mərhələsində olan yeni sahələrindən biridir. Bir qədər kənara çıxaraq qeyd etmək lazımdır ki, son dövrlərdə tətbiqi pedaqoqika, sosial psixologiya və şəxsiyyət psixologiyası kimi sahələr ümumi bir adla – praktiki psixologiya adlandırılır.

Daha sonra fikrimiz davam etdirərək qeyd etmək lazımdır ki, tələbə gənclərə psixoloji dəstəyin təşkil edilməsi imkan verir ki, tələbə gənclər real peşə situasiyalarına daxil ola bilsinlər. Müvafiq olaraq tələbə gənclər seçdiklərə peşədə əmək fəaliyyəti zamanı özlərini öz maraq, cəhd və motivasiyalarına uyğun göstərmək imkanı da qazanırlar. Burada tələbə gənclərin seçdikləri peşə və mənimsədikləri ixtisaslara adaptasiyasından söhbət gedir. Bəhs edilən adaptasiya prosesi fərdin seçdiyi peşəyə uyğunlaşması, onun tərəfindən əmək və sosial normaları mənimsəməsindən ibarətdir.

Yenə də bir qədər kənara çıxaraq qeyd edilməsi məqsədə uyğun olardı ki, adaptasiya termini (latın sözü –adaptare-mənimsəmə) XIX əsrdə istifadə edilməyə başlamışdır. Adaptasiya termini biologiya, fiziologiya, psixologiya elmlərinin əsas anlayışlarından hesab edilir. Bu termin ilk dəfə elmi dövriyyəyə alman fizioloqu Aubert tərəfindən 1865-ci ildə daxil edilmişdir. Müvafiq olaraq adaptasiya problemlərini müəyyən qruplara bölmək olar. Bunlar aşağıdakılardır:

- sosialmədəni adaptasiya;
- sosial-psixoloji adaptasiya;
- pedaqoji adaptasiya.

Belə bir zəmində qeyd etmək lazımdır ki, sosial mədəni adaptasiya dedikdə fəal surətdə yaşamaq üçün zəruri olan əmək vərdişləri və bacarıqlarının mənimsənilməsi, əsas normaların güclənməsi, yeni mühitə (peşə vərdişləri) uyğun dəyərlərin mənimsənilməsi başa düşülür.

Sosial-psixoloji adaptasiya dedikdə şəxsiyyətlərarası münasibətlər sisteminə daxil olma, şəxsiyyətin yeni qruplara daxil olması və uyğunlaşması, şəxsiyyətin qruplarla münasibət kontekstində onun davranışlarının formalaşması başa düşülür.

<sup>68</sup> Bakı Dövlət Universiteti. Psixologiya kafedrasının müəllimi. [elshan.sadiqov.es1966@gmail.com](mailto:elshan.sadiqov.es1966@gmail.com)



Adaptasiyanın sosial-psixoloji aspekti şəxsiyyətin cəmiyyətdəki mövcud şəraitə uyğunlaşması başa düşülür. Göründüyü kimi, bizim diqqətimizi daha çox adaptasiyanın pedaqoji aspektləri cəlb edir. Ümumiyyətlə, adaptasiyanın pedaqoji aspekti peşəkar mühitin norma və anlayışlarının mənimsənilməsi ilə bağlıdır (3).

Ümumiyyətlə, peşə adaptasiyası əmək fəaliyyətinin yerinə yetirilməsi üçün insana lazımdır və adaptasiya məsələləri qrupunun hər üç qrupu ilə bilavasitə bağlıdır. Bəhs edilən proses psixoloji, sosial-psixoloji, peşə aspektlərini üzvü vəhdət halında özündə birləşdirir. Eyni zamanda mütəxəssislər həmin prosesin bir neçə mərhələdən keçdiyini bildirirlər. Birinci mərhələdə tələbə gənclər öz qabiliyyət və imkanlarına uyğun ixtisas seçirlər. İkinci mərhələdə tələbə gənclər seçdikləri peşə və ixtisaslara uyğun nəzəri biliklərə yiyələnirlər. Təbii ki, bəhs edilən hər iki mərhələdə proseslər motivlərin müəyyənləşdirilməsi istiqamətində psixomüayinə ilə müşayiət olunmalıdır. Eyni zamanda psixoloji müayinə prosesində peşə və sənətin seçilməsi motivləri, tələbə gənclərin meyl və maraqları müəyyənləşdirilir. Müvafiq olaraq anketləşdirmə üsulundan istifadə olunur. Differensial sorğular təşkil olunur.

Deyilənlərlə yanaşı adaptasiya mərhələsində tələbə gənclərin yeni həyat şəraitinə uyğunlaşmasına yardım göstərilməsi başlıca məqsədlərdən biri olmalıdır.

Dünyada peşə motivasiyasının araşdırılması üçün anketləşdirilmiş sorğu üsulundan istifadə edilir. Anketlərdə aşağıdakı amillər qrupu seçilir:

- seçilmiş peşənin cəlbediciliyi;
- təhsil almaq üçün seçilmiş ali məktəbin cəlbediciliyi;
- karyera və özünü təkmilləşdirmə cəhdləri;
- sosial əlaqələr.

Qeyd etmək lazımdır ki, sorğular ancaq tələbə gənclərin razılığı ilə həyata keçirilməli, əgər tələbə gənclər belə bir sorğunun keçirilməsinə etiraz edərlərsə onlar bununla ittiham edilərək təhsildən uzaqlaşdırmamalıdırlar. Psixoloqlar hər bir tələbə ilə fərdi olaraq iş aparmalıdırlar və tələbə gənclərə gələcək ixtisaslarını seçməyə kömək etməlidirlər.

Tələbə gənclərin yiyələndikləri ixtisaslar üzrə əmək fəaliyyətinə başlamalarının daha bir mühüm və vacib məqamı kimi göstərməlidir ki, tələbə gənclər əmək fəaliyyətinə daxil olmaqla hazırlıqlı olmalıdırlar. Burada daxili hazırlığın səviyyəsi şəxsiyyətin yaşadığı motivasiya, iradi, emosional proseslərlə bilavasitə bağlıdır. Tələbə gənclərin gələcək əmək fəaliyyətinə daxili hazırlığının formalaşması üçün bir sıra məsələlərə xüsusi diqqət yetirilməsi tələb olunur. Bunlar aşağıdakılardır:

-tələbə gənclərdə öz peşələrinə aid bilik və bacarıqlara yiyələnməsi söylərinin fəallaşdırılması və onların daha səriştəli olmaq meyllərinin gücləndirilməsi;

- tələbə gənclərlə müəllim arasında qarşılıqlı təsir və fikir mübadiləsi imkanının yaradılması;
- tələbə gənclərdə özlərini yiyələndiklərə peşədə necə gördükləri barəsində fikrin yaranması;
- peşə ünsiyyətləri və davranışlarında özünütənzimləmə bacarığının formalaşdırılması (4).

Göründüyü kimi, tələbə gənclərin əmək fəaliyyətinə daxili hazırlıq prosesini eyni zamanda onun özünün cəmiyyətdəki yeri və rolunu müəyyənləşdirməsi prosesi kimi də nəzərdən keçirmək olar. Qeyd etmək lazımdır ki, tələbə gənclərə cəmiyyətdə öz yeri və rolunu müəyyənləşdirməsi prosesinə bir sıra amillər təsir göstərir. Bunlar ümumi, regional, psixoloji amillər hesab edilir. Öz növbəsində ümumi amillər kimi insanların sosial-iqtisadi həyat şəraiti, cəmiyyətin mənəvi mədəniyyəti, kütləvi informasiya vasitələri göstərilə bilər. Regional amillər dedikdə- regionun demografik və iqtisadi inkişaf xüsusiyyətləri başa düşülür. Psixoloji amillərə öz növbəsində aşağıdakı qruplara bölünür:

- tələbə gənclərin yaş dövründən asılı olan xüsusiyyətlər;
- dəyər təmayüllərinin formalaşmasına təsir edən amillər;
- şəxsiyyətin öz keyfiyyətindən asılı olanlar.

Adətən tələbə gənclərin psixoloji hazırlığı və inkişafı dinamikasını izləmək üçün “Tələbə gənclərin psixoloji inkişaf dinamikası xəritəsi” hazırlanır. Bu xəritədə tələbə gənclərin şəxsi keyfiyyətlərindəki inkişaf təmayülləri izlənilir (1, 88-93).

Daha bir vacib məqam tələbə gənclərin əmək fəaliyyətinə psixoloji cəhətdən hazırlanması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, tələbə gənclərin psixoloji hazırlıqlarının əsasını fərdi, şəxsi, subyektiv keyfiyyət və xüsusiyyətlərin məcmusu təşkil edir. Eyni zamanda bütün bunlar bilavasitə şəxsiyyətin psixoloji vəziyyəti ilə bağlıdır. Psixoloji vəziyyət bütünə bütünlükdə şəxsiyyətin keyfiyyətini və xüsusiyyətlərini özündə əks etdirir. Psixoloji vəziyyətin idrak etmə, emosional, motivasiya kimi komponentləri qeyd olunmalıdır. Bütün bu komponentlər son nəticədə bir sıra amillərlə əlaqələndirilə bilər. Bunlar aşağıdakılardır:

- Təhsilin uğurlu mənimsənilməsi amili;
- Fəallığın yüksəlməsi amili;
- Özünü təşkil etmə və işə psixoloji cəhətdən hazırlaya bilmək amili;
- Biliklərin əldə edilməsi motivasiyası da xüsusi amil rolunu oynayır;
- Ümumi fiziki və intellektual bacarıq;
- Emosional sabitlik amili (9).

Daha bir vacib məsələ tələbə gənclərin əmək fəaliyyətlərində qarşılaşacağı psixoloji problemlərə tab gətirə bilməsi məsələsi ilə bağlıdır. Müvafiq olaraq peşə və əmək fəaliyyətləri zamanı tələbə gənclərinin qarşılaşacağı stresslərin və stressli situasiyaların idarə olunması məsələsi gündəmə gəlir. Tələbə gənclərdə stresslərin mövcudluğunu göstərən bir sıra əlamətlər vardır. Bunlar aşağıdakılardır:

1. Stressin koçnitiv simptomları. Bu problem yeni informasiyanın mənimsənilməsi və yadda saxlanılması ilə bağlıdır. Eyni zamanda bu əlamət unutqanlıq, qeyri mütəşəkkillik, qərarlılıq, diqqətsizlik, təşviş və həyacan, narahatçılıq, yuxusuzluq, ruh düşkünlüyü, ümidsizlik əlamətləri ilə özünü bürüzə verir.

2. Emosional əlamətlər: şıltaqlıqlar, çılğınlıq, qıcıqlanmalar, gərginlik, təşviş və həyacan, tənhalıq və təcrid olunma hissi, məyyusluq, kin-küdurət, kiçik məsələlərə həddindən artıq yüksək reaksiya vermək və s.

3. Fiziki əlamətlər: ağrı və əzablar, dişlərini qıcamaq, mədə ağrıları, baş ağrısı və gicəllənmələri, ürək bulanmaları, sürətli ürək döyüntülərinin artması və s.

4. Davranış simptomları: çox yemə, həddindən çox uzun və qısa yuxu yatmalar, digər insanlardan özünün təcrid edilməsi, öz vəzifə və öhdəliklərinə etinasız yanaşma, əsəb gətirən vərdişlər, əmək məhsuldarlığının aşağı düşməsi və s.

Müasir dövrdə ümumiyyətlə müəssisə və təşkilatlarda çalışan işçilər arasında stresslərin yaşanması geniş yayılmışdır. Bu səbəbdən də həmin stresslərin səbəb və mənbələrinin araşdırılması olduqca vacibdir. Elmi ədəbiyyatlarda bütün stress mənbələri üç qrupa bölünür (8). Birinci qrupa xarici amillər daxil edilir. Müvafiq olaraq iqtisadi böhranları, siyasi qeyri sabitlik, infilyasiya, işsizlik kimi problemləri həmin qrupa daxil edirlər. İkinci qrupa təşkilatın özündən asılı olan əlamətlər daxil edilir. Bunlar aşağıdakılardır: yerinə yetirilən işin xarakteri, işin çətin və mürəkkəbliyi, səs-küylü olması, vəzifə və öhdəliklərin dəqiq bölüşdürülməməsi və qeyri müəyyənlik, kollektivdəki münasibətlər və s.

Üçüncü qrupa işçinin özündən asılı olan amillər daxil edilir: işçinin şəxsi problemləri, spesifik xarakterli problemlər və s.

Belə bir zəmində stresslərin idarə olunması məsələsi əhəmiyyət kəsb etməyə başlayır. Müvafiq olaraq əmək fəaliyyəti ilə məşğul olan bütün əməkdaşlara, o cümlədən tələbə gənclərdə yaranan stressin idarə olunması məsələsindən bəhs etmək zərurəti yaranır. Bunlar aşağıdakılardır:

- Sosial yardım və dəstəyin göstərilməsi: belə bir dəstəyin əmək fəaliyyətlərinə adaptasiya olmağa çalışan tələbə gənclərə göstərilməsi olduqca vacibdir;
- Psixoloji treninqlər;
- Sağlamlıq proqramlarının həyata keçirilməsi;
- Relaksasiya, rahatlama metodikası;
- Psixoloji məsləhətlərin verilməsi və təşkili.

Yuxarıda deyilənlərlə yanaşı şəxsiyyətin özü tərəfindən fərdi qaydada keçirdiyi stressin aradan qaldırılması metodları da vardır. Bu metodlar fərdi qaydada psixoloji gərginliyin azaldılmasına xidmət edir. Bəhs edilən üsullar aşağıdakılardır:

- vaxtın idarə olunması;
- psixoterapiya;
- fiziki məşğələlər;
- stressə qarşı mübarizə metodları ilə əlaqədar maariflənmələr .

**Nəticə.** Kadr hazırlığı təkcə xüsusi ixtisas hazırlığı ilə bitməməli, xüsusi bacarıq və vərdişlərin mənimsənilməsi ilə məhdudlaşmamalıdır. Gələcəyin mütəxəssisi hiss etməli və anmalıdır ki, onun yiyələndiyi ixtisas, peşə və mənimsədiyi bacarıqlar gələcəkdə əmək bazarında tələb görəcəkdir.

Belə bir zəmində qeyd etmək lazımdır ki, əmək fəaliyyətinə psixoloji hazırlıq elmi ədəbiyyatlarda müəlliflərin əksəriyyəti tərəfindən insanın əmək fəaliyyətinə hazırlıq səviyyəsi ilə əlaqələndirilir, psixoloji amillərlə müəyyənləşdirilir. Eyni zamanda psixoloji hazırlıq prosesi mürəkkəb, dinamik proses kimi nəzərdən keçirilir, tərkibinə intellektual, emosional, motivasiya, psixikanın iradi tərəfləri daxil edilir. Göründüyü kimi, tələbə gənclərin əmək fəaliyyətinə hazırlıq prosesi sosial adaptasiya prosesinin xüsusi bir növü kimi də qiymətləndirilə bilər. Sosial adaptasiya prosesinin özü-özlüyündə müəyyən formaları diqqəti cəlb edir. Bunlar aşağıdakılardır: sosial-psixoloji, psixi, istehsal, qeyri istehsal, məişət, təlim, təhsil və s.

### Ədəbiyyat siyahısı

1. Андриенко О.А., Психологическое сопровождение студентов на этапе профессиональной адаптации на примере Магнитогорского технологического колледжа, Дискуссия 2017 №4(78), с.88-93
2. Бакос С. Е, Бахарева Н. С., Гордеева Е. К. Динамика мотивации к обучению у студентов педиатрического факультета (1–4 курсов) // Международный журнал экспериментального образования. – 2013. № 4-1. С. 36–38.
3. Горбунова Н. В., Профессиональная адаптация будущих учителей и молодых специалистов к педагогической деятельности // Гуманитарные науки . 2019. №3 (47), с. 3-41 // URL: <https://cyberleninka.ru/article/n/professionalnaya-adaptatsiya-buduschih-uchiteley-i-molodyh-spetsialistov-k-pedagogicheskoy-deyatelnosti>
4. Дмитриева И. А., Морозова И. С., Елькина О. Ю., Особенности психологической готовности студентов педагогических направлений к профессиональной деятельности // Вестник Кемеровского государственного университета. Серия: Гуманитарные и общественные науки. 2020. №2 (14). URL: <https://cyberleninka.ru/article/n/osobennosti-psihologicheskoy-gotovnosti-studentov-pedagogicheskikh-napravleniy-k-professionalnoy-deyatelnosti>
5. Дьяченко М. И., Кандыбович Л. А. Психологические проблемы готовности к деятельности. Мн.: Изд-во БГУ, 1976. 175 с.
6. Коломинский Я. Л. Исследование закономерностей онтогенеза личности в белорусской социально-психологической традиции // Современное дошкольное образование. Теория и практика. 2013. № 9. С. 40–45.
7. Лежнина Л. В. Готовность психолога образования к профессиональной деятельности: этапы, механизмы, технологии формирования: дис. ... д-ра психол. наук. М., 2010. 473 с.
8. Подопригора М. Г. Учебно-методическое пособие по курсу «Организационное поведение» для студентов старших курсов и магистрантов. Таганрог: Изд-во ТТИУФУ, 2008
9. Попов Л.М, Пучкова И.М., Устин П.Н., Психологическая готовность к профессиональной деятельности и методы ее формирования, Ученые Записки Казанского Университета, 2015, Том 157, кн. 4

**Аçar sözlər:** tələbə gənclər, əmək fəaliyyəti, peşə, ixtisas hazırlığı, psixoloji dəstək

**Key words:** student youth, labor activity, profession, training, psychological support

**Ключевые слова:** студенческая молодежь, трудовая деятельность, профессия, обучение, психологическая помощь



### **Summary**

Staff training should not end with special training, but should not be limited to the acquisition of special skills and habits. The specialist of the future must feel and understand that the specialization, profession and skills he has acquired will be in demand in the labor market in the future. On this basis, it should be noted that the psychological preparation for work is associated with the level of readiness for work by the majority of authors in the scientific literature, and is determined by psychological factors. At the same time, the process of psychological preparation is considered as a complex, dynamic process, it includes intellectual, emotional, motivational, volitional aspects of the psyche. As can be seen, the process of preparing students for employment can also be assessed as a special type of social adaptation process. Certain forms of the process of social adaptation in itself attract attention. These are: socio-psychological, mental, production, non-production, household, training, education, etc.

### **Резюме**

Обучение персонала не должно заканчиваться специальной подготовкой, а не ограничиваться приобретением специальных навыков и навыков. Специалист будущего должен чувствовать и понимать, что приобретенные им специализация, профессия и навыки будут востребованы на рынке труда в будущем. Исходя из этого, следует отметить, что психологическая подготовка к работе у большинства авторов в научной литературе связана с уровнем готовности к работе и определяется психологическими факторами. При этом процесс психологической подготовки рассматривается как сложный, динамичный процесс, включающий интеллектуальную, эмоциональную, мотивационную, волевую стороны психики. Как видно, процесс подготовки студентов к трудовой деятельности также можно оценить как особый вид процесса социальной адаптации. Некоторые формы процесса социальной адаптации сами по себе привлекают внимание. Это: социально-психологические, психические, производственные, непроизводственные, бытовые, обучающие, воспитательные и др.

**Рәүсә:** dos. S.Abbasova

## ABOUT COMMUNICATIVE LANGUAGE TEACHING

The ever-growing need for good communication skills in English has created a huge demand for English teaching around the world. Millions of people today want to improve their command of English or to ensure that their children achieve a good command of English. And opportunities to learn English are provided in many different ways such as through formal instruction, travel, study abroad, as well as through the media and the Internet. The worldwide demand for English has created an enormous demand for quality language teaching and language teaching materials and resources. Learners set themselves demanding goals. They want to be able to master English to a high level of accuracy and fluency. Employers, too, insist that their employees have good English language skills, and fluency in English is a prerequisite for success and advancement in many fields of employment in today's world. The demand for an appropriate teaching methodology is therefore as strong as ever.

In this article we will examine the methodology known as communicative language teaching, or CLT, and explore the assumptions it is based on, its origins and evolution since it was first proposed the past, and how it has influenced approaches to language teaching today. Since its inception, CLT has served as a major source of influence on language teaching practice around the world. Many of the issues raised by a communicative teaching methodology are still relevant today, though teachers who are relatively new to the profession may not be familiar with them. This article therefore serves to review what we have learned from CLT and what its relevance is today.

Perhaps the majority of language teachers today, when asked to identify the methodology they employ in their classrooms, mention "communicative" as the methodology of choice. However, when pressed to give a detailed account of what they mean by "communicative," explanations vary widely. Does communicative language teaching, or CLT, mean teaching conversation, an absence of grammar in a course, or an emphasis on open-ended discussion activities as the main features of a course? What do you understand by communicative language teaching?

Which of the statements below do you think characterizes communicative language teaching?

People learn a language best when using it to do things rather than through studying how language works and practicing rules.

Classroom activities should be meaningful and involve real communication.

Dialogs are used in CLT.

Both accuracy and fluency are goals in CLT. CLT is usually described as a method of teaching.

*Communicative language teaching can be understood as a set of principles about the goals of language teaching, how learners learn a language, the kinds of classroom activities that best facilitate learning, and the roles of teachers and learners in the classroom. Let us examine each of these issues in turn.*

### The Goals of Language Teaching

Communicative language teaching sets as its goal the teaching of *communicative competence*. What does this term mean? Perhaps we can clarify this term by first comparing it with the concept of *grammatical competence*. Grammatical Competence refers to the knowledge we have of a language that accounts for our ability to produce sentences in a language. It refers to knowledge of the building blocks of sentences (e.g., parts of speech, tenses, phrases, clauses, sentence patterns) and how sentences are formed. Grammatical competence is the focus of many grammar practice books, which typically present a rule of grammar on one page, and provide exercises to practice using the rule on the other page. The unit of analysis and practice is typically the sentence. While grammatical competence is an important dimension of language learning, it is clearly not all that is involved in learning a language since one can master the rules of sentence formation in a language and still not be very successful at being able to use the language for meaningful communication. It is the latter capacity which is understood by the term communicative competence.

Communicative competence includes the following aspects of language knowledge:

Knowing how to use language for a range of different purposes and functions

Knowing how to vary our use of language according to the setting and the participants (e.g., knowing when to use formal and informal speech or when to use language appropriately for written as opposed to spoken communication)

Knowing how to produce and understand different types of texts (e.g., narratives, reports, interviews, conversations)

Knowing how to maintain communication despite having limitations in one's language knowledge (e.g., through using different kinds of communication strategies)

Consider the following sentences that are all requests for someone to open a door. Imagine that the context is normal communication between two friends. Check if you think they conform to the rules of grammatical competence (GC), communicative competence (CC), or both.

I want the door to be opened by you. Would you be so terribly kind as to open the door for me? Could you open the door? Would you mind opening the door? The opening of the door is what I request.

In planning a language course, decisions have to be made about the content of the course, including decisions about what vocabulary and grammar to teach at the beginning, intermediate, and advanced levels, and which skills and microskills

to teach and in what sequence. Decisions about these issues belong to the field of *syllabus design* or *course design*. Decisions about how best to teach the contents of a syllabus belong to the field of *methodology*.

Language teaching has seen many changes in ideas about syllabus design and methodology in the last 50 years, and CLT prompted a rethinking of approaches to syllabus design and methodology. We may conveniently group trends in language teaching in the last 50 years into three phases:

*Phase 1:* traditional approaches (up to the late 1960s)

*Phase 2:* classic communicative language teaching (1970s to 1990s)

*Phase 3:* current communicative language teaching (late 1990s to the present)

Let us first consider the transition from traditional approaches to what we can refer to as classic communicative language teaching.

### Phase 1: Traditional Approaches

As we saw traditional approaches to language teaching gave priority to grammatical competence as the basis of language proficiency. They were based on the belief that grammar could be learned through direct instruction and through a methodology that made much use of repetitive practice and drilling. The approach to the teaching of grammar was a deductive one: students are presented with grammar rules and then given opportunities to practice using them, as opposed to an *inductive* approach in which students are given examples of sentences containing a grammar rule and asked to work out the rule for themselves. It was assumed that language learning meant building up a large repertoire of sentences and grammatical patterns and learning to produce these accurately and quickly in the appropriate situation. Once a basic command of the language was established through oral drilling and controlled practice, the four skills were introduced, usually in the sequence of speaking, listening, reading and writing.

Techniques that were often employed included memorization of dialogs, question-and-answer practice, substitution drills, and various forms of guided speaking and writing practice. Great attention to accurate pronunciation and accurate mastery of grammar was stressed from the very beginning stages

of language learning, since it was assumed that if students made errors, these would quickly become a permanent part of the learner's speech.

Methodologies based on these assumptions include *Audiolingualism* (in North America) (also known as the *Aural-Oral Method*), and the *Structural-Situational Approach* in the United Kingdom (also known as *Situational Language Teaching*). Syllabuses during this period consisted of word lists and grammar lists, graded across levels.

In a typical audiolingual lesson, the following procedures would be observed:

1. Students first hear a model dialog (either read by the teacher or on tape) containing key structures that are the focus of the lesson. They repeat each line of the dialog, individually and in chorus.

The teacher pays attention to pronunciation, intonation, and fluency. Correction of mistakes of pronunciation or grammar is direct and immediate. The dialog is memorized gradually, line by line. A line may be broken down into several phrases if necessary. The dialog is read aloud in chorus, one half saying one speaker's part and the other half responding. The students do not consult their book throughout this phase.

2. The dialog is adapted to the students' interest or situation, through changing certain key words or phrases. This is acted out by the students.

3. Certain key structures from the dialog are selected and used as the basis for pattern drills of different kinds. These are first practiced in chorus and then individually. Some grammatical explanation may be offered at this point, but this is kept to an absolute minimum.

4. The students may refer to their textbook, and follow-up reading, writing, or vocabulary activities based on the dialog may be introduced.

5. Follow-up activities may take place in the language laboratory, where further dialog and drill work is carried out.

In a typical lesson according to the situational approach, a three-phase sequence, known as the *P-P-P cycle*, was often employed: Presentation, Practice, Production.

*Presentation:* The new grammar structure is presented, often by means of a conversation or short text. The teacher explains the new structure and checks students' comprehension of it.

*Practice:* Students practice using the new structure in a controlled context, through drills or substitution exercises.

*Production:* Students practice using the new structure in different contexts, often using their own content or information, in order to develop fluency with the new pattern.

The P-P-P lesson structure has been widely used in language teaching materials and continues in modified form to be used today. Many speaking- or grammar-based lessons in contemporary materials, for example, begin with an introductory phase in which new teaching points are presented and illustrated in some way and where the focus is on comprehension and recognition. Examples of the new teaching point are given in different contexts. This is often followed by a second phase in which the students practice using the new teaching point in a controlled context using content often

provided by the teacher. The third phase is a free practice period during which students try out the teaching point in a free context and in which real or simulated communication is the focus.

The P-P-P lesson format and the assumptions on which it is based have been strongly criticized in recent years, however. Skehan (1996, p. 18), for example, comments:

The underlying theory for a P-P-P approach has now been discredited. The belief that a precise focus on a particular form leads to learning and automatization (that learners will learn what is taught in the order in which it is taught) no longer carries much credibility in linguistics or psychology.

Under the influence of CLT theory, grammar-based methodologies such as the P-P-P have given way to functional and skills-based teaching, and accuracy activities such as drill and grammar practice have been replaced by fluency activities based on interactive small-group work. This led to the emergence of a “fluency-first” pedagogy (Brumfit 1984) in which students’ grammar needs are determined on the basis of performance on fluency tasks rather than predetermined by a grammatical syllabus. We can distinguish two phases in this development, which we will call classic communicative language teaching and current communicative language teaching.

In the 1970s, a reaction to traditional language teaching approaches began and soon spread around the world as older methods such as Audiolingualism and Situational Language Teaching fell out of fashion. The centrality of grammar in language teaching and learning was questioned, since it was argued that language ability involved much more than grammatical competence. While grammatical competence was needed to produce grammatically correct sentences, attention shifted to the knowledge and skills needed to use grammar and other aspects of language appropriately for different communicative purposes such as making requests, giving advice, making suggestions, describing wishes and needs, and so on. What was needed in order to use language communicatively was communicative competence. This was a broader concept than that of grammatical competence, and as we, included knowing what to say and how to say it appropriately based on the situation, the participants, and their roles and intentions. Traditional grammatical and vocabulary syllabuses and teaching methods did not include information of this kind. It was assumed that this kind of knowledge would be picked up informally.

### **Ədəbiyyat:**

1. Communicative language Teaching. S.Rambe. English Education Vol.05N2 July 2017
2. Communicative language Teaching Today. Jack C.Richards. Cambridge University Press New York 2006
3. Developing English Communication Skills na Different Cultural Context. Nicolette – Mariane. www.rezearchgate. net. July 2015

**Açar sözlər:** ünsiyyətçil, asanlaşdırmaq, sərəştə, iştirakçılar, uyğunlaşmaq, tədris proqramı, yanaşma, induktiv, deduktiv

**Key words:** communicative, facilitate, competence, participant, conform, syllabus, approach, inductive, deductive

**Ключевые слова:** коммуникация, способствовать, компетенция, участники, соответствовать, программа обучения, подход, индуктивный, дедуктивный

### **Xülasə**

#### **İngilis dilinin kommunikativ tədrisi haqqında**

Məqalədə ingilis dilinin kommunikativ tədrisinin yol və üsulları açıqlanır. İngilis dilinin kommunikativ tədrisinin üsullarının müxtəlifliyinə dair izahat verilir. Şifahi nitqin, yazının, oxu vərdişlərinin inkişafında qrammatik biliklərinin rolu müəyyən edilir. Kommunikativ üsullar ilə dilin öyrənilməsinə audio-linqvistik və struktur situasiya yanaşmaları verilmişdir.

#### **Резюме**

#### **О коммуникативном преподавании английского языка**

В статье раскрываются пути и методы коммуникативном преподавании английского языка. Дается объяснение разнообразности коммуникативного метода обучения английскому языку. Определяется роль знания грамматики в развитии навыков чтения, письма устной речи.

Приводятся аудиолингвистические и структурно-ситуативные подходы к коммуникативным методам изучения языка.

**RƏYÇİ: dos. N.Əfəndiyeva**

**К ВОПРОСУ О СОЗНАТЕЛЬНО – ПРАКТИЧЕСКОМ МЕТОДЕ ОБУЧЕНИЯ**

Как видно из названия, хорошо передающего его суть, этот метод является сознательным, так как в процессе обучения предполагается осознание учащимися изучаемых языковых факторов, а также практическим, так как решающим фактором обучения признается иноязычная практика. Основной целью занятий является овладение русским языком как средством овладения русским языком как средством общения. Эта цель следующим образом формулируется в «Программе по русскому языку»:

- а) Подготовить студентов к овладению специальностью на базе русского языка.
- б) Подготовить студентов к жизни и учебе в условиях русской языковой среды.
- в) Подготовить студентов к пониманию и восприятию русской культуры.

Степень развития речевых навыков и умений, достигаемая в процессе обучения зависит от ряда объективных условий:

- а) От этапа обучения;
- б) От контингента учащихся.

В настоящее время предпринимаются усилия для того чтобы дать перечень объективных показателей уровней обученности языку на разных этапах обучения.

Наряду с практическими задачами не менее важными целями обучения являются также общеобразовательные и воспитательные задачи. Образовательная цель обучения достигается в процессе сопоставления языковых явлений родного и изучаемого языков, что способствует лучшему осознанию способов выражения и содержание мыслей, а также извлечению полезной информации из читаемого иноязычного текста.

Воспитательная задача обучения состоит в формировании у студентов – иностранцев передового мировоззрения, достигаемого в процессе их знакомства с жизнью, культурой, литературой, обычаями страны.

Содержание обучения. Под содержанием обучения обычно понимается языковой и речевой материал, который подлежит усвоению в соответствии с целями обучения, а также тематика и содержание текстов, на материале которого осуществляется обучение.

Методика обучения русскому языку как иностранному достигла определенных успехов в определении содержательной стороны обучения языку. За последние годы был произведен отбор лексики, составлены словари – минимумы, отобран грамматический и текстовый материал.

Процесс обучения русскому языку может быть представлен в виде сложной педагогической деятельности, направленной на решение двух методических задач:

- а) Первая – обучение средством общения и овладения речевой деятельностью. Эта задача достигается в результате сообщения учащимся языковых знаний и приобретения ими в результате выполнения упражнений произносительных, лексических, грамматических, стилистических навыков.
- б) Вторая – в результате формирования речевых умений, обеспечивающих процесс речевого общения. В методической литературе подчеркивалось, что обе задачи одинаково важны, хотя в зависимости от конкретных задач и целей обучения их роль в учебном процессе не всегда является равнозначной.

Обучение речевой деятельности осуществляется в процессе по аудированию, говорению, чтению и письму, соотношение между которыми определяется этапом обучения. Так, на начальном этапе значительное внимание обращается на устную форму коммуникации, в то время как на продвинутом этапе заметно увеличивается объем синтаксического чтения и больше внимания уделяется формированию навыков и умений письменной речи.

Методические принципы сознательно – практического метода.

1. Принцип сознательности, согласно которому обучению языку организуется путем сознательного овладения учащимися навыками и умениями через усвоение практически необходимых знаний. В то же время сознательность овладения языком не означает изучение теории в ущерб его практическому усвоению.
2. Принцип практической (коммуникативной) направленности. Этот принцип сознательно – практического метода обучения связан с предыдущим и требует основное внимание на занятиях уделять формированию речевых навыков и умений. Таким образом, при практической (коммуникативной) направленности обучения изучается не язык вообще, а система занятий направлена на овладение речевой деятельности на русском языке, которая обеспечивает возможность пользоваться языком в различных видах практической и интеллектуальной деятельности.
3. Принцип учета родного языка учащихся. Этот принцип предполагает использование как положительного влияния родного языка учащихся, так и преодоление его отрицательного влияния – интерференции. С этой целью во многих языковых курсах, создаваемых с ориентацией на родной язык обучающихся, предусматривается выполнение упражнений на преодоление отрицательной интерференции.
4. Принцип стилистической дифференциации. В соответствии с этим принципом занятия ориентируются с учетом стилистических особенностей русского языка, отбираемых в соответствии с конкретной целью обучения. На начальном этапе много внимания уделяется разговорному стилю, официально – деловому, публицистическому,

<sup>69</sup> BDU.Nec dili (Humanitar fakültələr üzrə) Baş.müəllim.

литературно – художественному и научному стилю речи. На продвинутом этапе внимание сосредоточивается на более детальном изучении стиля речи, характерного для специальности студентов.

5. Принцип функционально – ситуативного подхода. Этот принцип находит выражение в отборе языкового и речевого материала и предъявлении его в моделях, речевых единицах и речевых образцах соотнесенных с ситуациями общения. Такой подход и использование материала позволяет учащимся с первых занятий включаться в общение на русском языке.

6. Принцип взаимодействия аспектного и комплексного подхода к изучению языка. При таком подходе, характерном для преподавания русского языка в вузе, принято выделять отдельные аспекты языка (фонетический, лексический, грамматический, стилистический и лингвострановедческий), на материале которых осуществляется формирование и развитие отдельных видов речевой деятельности (слушание, говорение, чтение, письмо). Единство аспектного и комплексного подходов обеспечивает наиболее рациональное использование сознательно – практического метода в условиях вузовского обучения.

7. Принцип концентрического расположения материала. Этот принцип определяет порядок распределения материала по этапам обучения. По этому принципу сначала планируется введение основных значений грамматических категорий и типичных средств выражения грамматических значений, затем происходит более детальное знакомство с материалом. Следование этому принципу обеспечивает возможность уже на раннем этапе обучения использовать язык как средство общения.

8. Принцип наглядности. При следовании названному принципу овладение языком осуществляется в результате широкого и систематического применения аудиовизуальных и технических средств обучения, благодаря которым достигается образование правильных представлений и понятий об изучаемых явлениях языка и обеспечивает развитие соответствующих навыков и умений.

9. Принцип беспереводного обучения языку. Согласно этому принципу преподавание ведется на изучаемом языке. Родной язык учащихся (язык посредник) привлекается в ограниченном объеме и преимущественно на начальном этапе обучения. Сказанное не исключает использование перевода как формы работы в процессе обучения и организации занятий с учетом родного языка учащихся.

В заключении следует отметить, что все перечисленные принципы сознательно – практического метода находятся в тесной взаимной связи, проявляется одновременно в любом элементе процесса обучения, хотя в разной степени, при доминирующем значении одного или нескольких из них в зависимости от конкретной цели и этапа обучения.

Можно утверждать, что при практической направленности обучения особенно велика роль принципа наглядности, реализация которого в учебном процессе обеспечивает оптимальный путь в процессе приобретения знаний и формирования речевых навыков и умений, а также функционирования системы обучения русскому языку как иностранному в целом.

#### **Литература:**

1. Леонтьев А.А. «Психологические основы обучения русскому языку как иностранному».
2. Шукин А.Н. «Современные методы обучения русскому языку как иностранному».
3. Вишнякова Т.А. «Некоторые вопросы преподавания русского языка как иностранного на продвинутом этапе».
4. Зимняя И. А. Психологические аспекты обучения говорению на иностранном языке. - М. Просвещение, 1978

**Açar sözlər:** yaddaş, mənimləmə, metodlar, şüur

**Ключевые слова:** память, сознание, методы, усвоение

**Key words:** memory, consciousness, methods, learning

#### **РЕЗЮМЕ**

В данной статье речь идет об основной цели занятий – овладение русским языком как средством общения, о подготовке студентов к овладению специальностью на базе русского языка, о сложной педагогической деятельности, направленной на решение двух методических задач: первая – обучение средством общения и овладение речевой деятельностью, вторая – в результате формирования речевых умений, обеспечивающих процесс речевого общения.

Далее в статье говорится, что наряду с практическими задачами не менее важными целями обучения являются также общеобразовательные и воспитательные задачи.

Также в статье речь идет о содержании обучения, о проблеме аспектизации учебного процесса, о принципах сознательно – практического метода.

В конце статьи подчеркивается, что все перечисленные принципы сознательно – практического метода обучения находятся в тесной взаимной связи, проявляются одновременно в любом элементе процесса обучения, хотя в разной степени при доминирующем значении одного или нескольких из них в зависимости от конкретной цели и этапа обучения.

**RƏYÇİ:** dos. T.Əliyev

Ирада Абдуль кызы Исгендарзаде<sup>70</sup>, Ляман Первиз кызы Ахундова<sup>71</sup>  
**ИСПОЛЬЗОВАНИЕ МУЛЬТИМЕДИЙНЫХ СРЕДСТВ  
В ОБУЧЕНИИ АНГЛИЙСКОМУ ЯЗЫКУ**

**Аннотация.** Время неумолимо изменяется. Мы живем в век информатизации, развития современных информационных технологий, где мощный поток информации оказывает огромное влияние на любого человек. В настоящее время необходимо умение получать информацию из разных источников, пользоваться ею и создавать ее самостоятельно. Термин «*медиа*» происходит от английского языка (**media**), переводимого как «**средства массовой информации**». «*Мультимедиа*» означает совокупность программно-аппаратных средств, отображающих информацию в зрительном и звуковом виде: «*Что нам дает использование мультимедиа на уроке?*» ответ на этот вопрос достаточно очевиден. Возможность воздействовать на все органы чувства и, следовательно, резко повысить возможности восприятия им учебного материала. Действительно, использование мультимедиа позволяет хоть чем-нибудь «зацепит» каждого студента насыщает разнообразными материалами, расширяет возможности варьирования различных форм воздействия и работы. В конце - концов, просто делает его (урок) на порядок ярче и насыщеннее. В последние годы все чаще поднимается вопрос о применении новых информационных технологий. Это не только современные технические средства, но и новые формы преподавания, новый подход к процессу обучения.

**Основной курс.** Существующие сегодня диски позволяют выводить на экран компьютера информацию в виде текста, звука, видеоизображений, игр. Обучение с помощью компьютера дает возможность организовать самостоятельную работу каждого ученика. Интегрирование обычного урока с компьютером позволяет преподавателю переложить часть своей работы на компьютер, делая при этом процесс обучения более интересным и интенсивным. При этом компьютер не заменяет преподавателя, а только дополняет его. Подбор обучающих программ зависит, прежде всего, от текущего учебного материала, уровня подготовки обучаемых и их способностей. Работая на компьютере, студент получает возможность довести решение задачи до конца, опираясь на необходимую помощь.

Шигонина И.В. Использование мультимедийных технологий на уроках английского языка. Гуманизация организация – 2010- №1 где говорится: “Существенный прогресс развитии персональных компьютеров и компьютерных технологий приводит к изменению и в процессе обучения иностранным языкам. Изучение английского языка с помощью компьютерных программ вызывает огромный интерес у студентов. Активное и уместное применение компьютера на уроке английского языка представляется возможным и целесообразным исходя из специфики самого предмета. Ведущим компонентом содержания обучения иностранному языку является обучение различным видам речевой деятельности говорению, аудированию, чтению, письму” (1, с. 130). Общественно-политический лидер Гейдар Алиев усиленно уделял всяческое внимание образованию в нашей республике, он в свою бытность можно сказать, совершил революцию в сфере образования. Гейдар Алиев руководил реформами в образовании, именно с его руки впервые была внедрена в школах компьютеризация и мультимедийные средства, о которых раньше можно было только мечтать. Сейчас в далеких горных общеобразовательных школах этим никого не удивишь. Соответственно был подготовлен и направлен в школы высококвалифицированный преподавательский состав в области преподавания и практического применения этих мультимедийных систем информатики и других достижений науки. Гейдар Алиев сам лично посещал школы, интересовался методиками преподавания и всячески одобрял всё прогрессивное в образовании, давал указания, чтобы все школы на высоком уровне были обеспечены научно-техническими достижениями и соответствовали европейским стандартам. Азербайджан продолжает демонстрировать важность, которую он придает области ИКТ, путем проведения на своей территории ряда важнейших мероприятий. Целенаправленные шаги, предприятия для компьютеризации школ, обеспечения выхода молодежи в виртуальный мир, освоения ими навыков работы с информационными технологиями, служат именно этой цели. С этой целью Указ «Об утверждении Программы по обеспечению общеобразовательных школ Азербайджанской Республики информационно-коммуникационными технологиями» (на 2005-2007 гг.) от 21-го августа 2004-го года создало научно-техническую базу для освоения современных знаний и глубокого изучения информационных технологий молодежью.

Неделкова А.А. Мультимедийные технологии в обучении английскому языку. Среднее профессиональное образование. – 2012. -№2. Автокы пишут: «Сфера применения компьютера в обучении иностранным языкам необычно широка. Компьютер может быть эффективно использован для ознакомления с новым языковым материалом, новыми образцами высказываний, а также с деятельностью общения с деятельностью общения на иностранном языке. На этапе тренировки и на этапе применения сформированных знаний, навыков, умений компьютер может быть использован в самых разнообразных коммуникативных заданиях и ситуациях с учетом личностных особенностей обучаемых» (2, с. 65-72).

<sup>70</sup> Азербайджанский Педагогический Университет.

<sup>71</sup> Азербайджанский Технический Университет. Ст.преподавателм кафедры «Иностранных языков» [radalaman@mail.ru](mailto:radalaman@mail.ru)

Он может создавать оптимальные условия для успешного освоения программного материала: при этом обеспечивается гибкая, достаточная и усиленная нагрузка упражнениями всех учеников в классе. Кроме того трудно переоценить роль компьютера как средства осуществления контроля над деятельностью учащихся со стороны учителя, а также как средства формирования и совершенствования самоконтроля. В затруднительных случаях компьютер позволяет ученику получать необходимые сведения справочного характера за короткий промежуток времени, предъявлять ему те или иные «ключи» для успешного решения задания. Важной особенностью компьютера в учебно-воспитательном процессе по иностранному языку является то, что он может быть «собеседником» обучаемого, т.е. работать в коммуникативно-направленном диалоговом режиме и определенным образом, например, с графических средств, анализатора и синтезатора речи восполнять отсутствие естественного коммуниканта, моделируя и имитируя его неречевое и речевое поведение. Компьютер позволяет предъявлять на экране дисплея элементы страноведческого характера, особенности окружения и обстановки, которые могут использоваться как фон формирования у обучаемых речевой деятельности на иностранном языке. Компьютер обладает большими возможностями для построения цветных изображений, поддающихся необходимым преобразованиям в заданных пределах. Отмеченные возможности компьютера делают его прекрасным техническим средством для различного рода пояснений и обобщений явлений языка, речи, речевой деятельности. В методике система компьютерного обучения и самообучения иностранному языку характеризуется тремя следующими признаками: *циклическостью*, *интегральностью*, *адаптивностью*. **Циклическость** – включает в себя три периода: аудиторного, под руководством преподавателя; самостоятельные занятия в компьютерном классе; аудиторного, под руководством преподавателя, в процессе которого осуществляется контроль. **Интегральность** – выражается в том, что между всеми периодами существует тесная взаимосвязь и взаимообусловленность. Так, самостоятельная работа студентов в компьютерном классе в режиме «компьютер – обучаемый» обеспечивает их успешную деятельность на последующих аудиторных занятиях. **Адаптивность** – проявляется в том, что студенты в самостоятельной работе в компьютерном классе имеют возможность самостоятельно выбрать темп, способ и режим работы, работать в удобное для себя время и контролировать эффективность своего обучения. Использование мультимедиа технологий на уроках английского языка – один из важных аспектов совершенствования учебного процесса, расширение методических средств и приемов, позволяющих сделать урок интересным. Мультимедийные технологии обогащают процесс обучения, позволяют сделать обучение более эффективным, вовлекая в процесс восприятия учебной информации большинство чувственных компонент обучаемого. Мультимедиа и телекоммуникационные технологии открывают принципиально новые методические подходы в системе общего образования. Интерактивные технологии на основе мультимедиа позволяют решить проблему «**провинциализма**» сельской школы как на базе Интернет-коммуникаций, так и за счет интерактивных СД – курсов и использования спутникового Интернета в школах. **Мультимедиа** – это взаимодействие визуальных и аудиоэффектов под управлением интерактивного программного обеспечения с использованием современных технических и программных средств, они объединяют текст, звук, графику, фото, видео в одном цифровом представлении. Наиболее часто используемыми мультимедийными средствами обучения являются:

При использовании **интерактивной доски** обычный урок становится более эффективным, повышается динамичность урока. Это современное мультимедиа-средство, которое, обладая всеми качествами традиционной школьной доски, имеет более широкие возможности графического комментирования экранных изображений; позволяет контролировать и производить мониторинг работы всех учеников класса одновременно;

**Система интерактивного опроса** состоит из беспроводных пультов находящихся у каждого учащегося на столе, позволяет проводить мгновенный мониторинг освоения учащимся изучаемого материала. Возможности системы многообразны:

- общий опрос;
- мотивационный опрос на скорость, регистрирующий только первого правильно ответившего учащегося;
- определение желающего ответить на поставленный вопрос при устном опросе. Это позволяет избежать хоровых ответов учащегося.

Важной составляющей мультимедиа является **интерактивность**. Люди запоминают только 20% того, что они видят, и 30% того, что они слышат. Также запоминается 50% того, что видят и слышат, и целых 80% того, что они видят, слышат, и делают одновременно.

Мультимедийные уроки помогают решить следующие дидактические задачи:

- усвоить базовые знания по предмету;
- систематизировать усвоенные знания;
- сформировать навыки самоконтроля;
- сформировать мотивацию к учению;
- оказать учебно-методическую помощь учащимся в самостоятельной работе над учебным материалом.

Использование мультимедийных средств в обучении английского языка призвано значительно повысить эффективность преподавания, целью которого является совершенствование навыков повседневного и профессионального общения, непосредственно с носителями, так и опосредованного через интернет, прессу и т.д.



Применение мультимедийных средств в обучении позволяет при отсутствии естественной языковой среды создать условия максимально приближенные к реальному речевому общению на английском языке. Поэтому мультимедиа считается современной компьютерной технологией, позволяющей объединить в компьютерной системе текст, звук, видеоизображение, графическое, анимацию.

Лазарева О.С. Использование мультимедийных технологий в обучении английскому языку. Альманах современной науки и образования. 2009. Методика использования мультимедиа технологий предполагает: совершенствование системы управления обучением на различных этапах урока; усиление мотивации учения; улучшение качества обучения и воспитания, что повысит информационную культуру студентов; демонстрация возможностей компьютера, не только как средства для игры; стимулирование когнитивных аспектов обучения, таких как восприятие и осознание информации; развитие навыков совместной работы и коллективного познания у обучаемых; развитие у учеников более глубокого подхода к обучению, и следовательно, влечет формирование более глубокого понимания изучаемого материала (3, с. 155).

**Выводы:** Сегодня под *мультимедийным уроком* подразумевается урок с использованием мультимедийной обучающей программы, компьютера или ноутбука, проектора, веб-камеры. Студент в процессе такого урока становится ищущим, жаждущим знаний, неутомимым, творческим, настойчивым и как итог – трудолюбивым. В век всемирной путины нельзя преподавать английский язык, используя только классно – урочную систему и учебные пособия на печатной основе. Иначе мы отстаем от темпов развития современного общества и не сможем идти «в ногу со временем». Интернет дает нам огромные возможности для самосовершенствования. Педагогическое мастерство учителя основано на единстве знаний и умений, соответствующих современному уровню развития науки, техники и их продукта – информационных технологий, технических средств (аудио, видео, компьютер, Интернет, интерактивные доски, проекторы). На своих уроках я применяю мультимедиа технологии, что позволяет разнообразить фронтальную форму работы и сочетать ее с индивидуальной в рамках традиционной классно–урочной системы. Применение их позволяет мне частично эффективнее управлять демонстрацией наглядного материала, организовывать групповую работу и проводить контроль усвоенного материала. Направления использования мультимедиа технологий для формирования коммуникативной компетентности, которые я использую на уроке:

- широко использую Интернет – ресурсы для развития коммуникативной компетенции, которые дают возможность доступа к богатейшим источникам англоязычной информации;
- различные DVD фильмы, аудиоприложения.

Мультимедиа технологии служат для учебы, для познания, для связи с миром.

В данной статье рассматриваются преимущества использования мультимедийных технологий и ресурсов интернета в практике обучения иностранному языку в школе. Излагаются особенности восприятия информации в мультимедийном формате, а также задачи, которые можно решать благодаря использованию мультимедийных технологий на уроках иностранного языка.

#### **ЛИТЕРАТУРА:**

1. Шигонина И.В. Использование мультимедийных технологий на уроках английского языка. Гуманизация организация – 2010- №1. стр: 130
2. Неделкова А.А. Мультимедийные технологии в обучении английскому языку. / Среднее профессиональное образование. – 2012. -№2. стр. 65-72
3. Лазарева О.С. Использование мультимедийных технологий в обучении английскому языку. Альманах современной науки и образования. 2009, с. 155

**Ключевые слова:** мультимедиа, информация, мотивация, эффективность обучения, английский язык, компьютерные технологии

**Key words:** multimedia, information, motivation, learning efficiency, the English language, Computer technologies

**Açar sözlər:** multimedia, informasiya, motivasiya, öyrənmə səmərəliliyi, ingilis dili, kompüter texnologiyası

#### **Using multimedia in teaching english**

##### **Summary**

Effectiveness of teaching is impossible without introducing new forms of organizing the process of studying. One of the main ways of realising this idea is using multimedia technologies.

This article deals with advantages of using multimedia technologies and the internet resources in teaching foreign languages at school. It describes the peculiarities of information perception in a multimedia format and effectiveness of multimedia technologies at the lessons of foreign languages. Using multimedia presentations gives teachers an opportunity to intensify the process of teaching English, to make it more visual and dynamic. The article gives the information about frequently used multimedia technologies.

#### **İngilis dilinin tədrisində multimedia vasitələrindən istifadə edilməsi**

##### **Xülasə**

Tədris prosesinin təşkilinin yeni formalarını tətbiq etmədən tədrisin səmərəliliyi mümkün deyil. Bu ideyanın həyata keçirilməsinin əsas yollarından biri multimedia texnologiyalarından istifadə etməkdir.

Bu məqalə məktəbdə xarici dillərin tədrisində multimedia texnologiyalarından və internet resurslarından istifadənin üstünlüklərindən bəhs edir. O, multimedia formatında informasiyanın qavranılmasının xüsusiyyətlərini və xarici dil dərslərində multimedia texnologiyalarının effektivliyini təsvir edir. Multimedia təqdimatlarından istifadə müəllimlərə ingilis dilinin tədrisi prosesini intensivləşdirmək, onu daha vizual və dinamik etmək imkanı verir.

**Rəyçi:** dosent Adilə Zeynalova

## ПРИМЕНЕНИЕ СОПОСТАВИТЕЛЬНОГО АНАЛИЗА КАК СРЕДСТВА ИЗЛОЖЕНИЯ НОВОГО МАТЕРИАЛА В МЕТОДИКЕ ПРЕПОДАВАНИЯ РУССКОГО ЯЗЫКА КАК ИНОСТРАННОГО

**Аннотация.** Статья посвящена определению роли сопоставительного анализа в процессе преподавания русского языка как иностранного. Одной из главных задач при обучении любого иностранного языка является подбор языкового материала. Данный материал должен соответствовать уровню владения языком учащихся. Определение уровня владения русским языком каждого студента проводится в рамках определенных стандартов ускорить процесс обучения, а также способствует активному усвоению языка. В процесс овладения русским языком как иностранным выделяются шесть уровней: элементарный, базовый, первый, второй, третий, четвертый. Каждый из уровней имеет свои условия и требования к владельцу языка.

Вагнер, В.Н.: «Методика преподавания русского языка англоговорящим и франкоговорящим» В процессе обучения русскому языку как иностранному способы предоставления языкового материала главным образом определяются в соответствии с характером межъязыковых соотношений. В данном процессе главным вопросом является учитывать ли родной язык при обучении иностранному. Мнения лингвистов-методистов об этом вопросе разнятся. Учет особенностей родного языка и их полное исключение из данного процесса и стало решающим критерием для определения доминирующего метода обучения (1, с. 386).

При обучении языку важнейшим принципом является сознательность изучения языковых явлений, которая способствует усвоению необходимых явлений целевого языка. При подборе, обработке и подаче материала необходимо учесть национально-языковую ориентированность учащихся, в целях активного восприятия и усвоения учащимися иностранцами языковых явлений. В процессе компаративного анализа языкового материала изучаемого языка с родным языком учащихся сопоставление осуществляется в направлении от русского языка к изучаемому. В процессе сопоставительного анализа важную роль играет также культурологический аспект. Принадлежность учащегося к культуре различной с культурой носителей изучаемого языка. Проводимый в процессе обучения сопоставительный анализ даст возможность азербайджанским студентам лучше освоить язык, преподавателям же прогнозировать возможные искажения фонетических, морфологических и синтаксических норм языка.

Ключевые слова: русский язык, иностранный язык, языковой материал, презентация, сравнительный анализ.

**Основной курс.** На современном этапе, где процесс глобализации возрастает с каждым днем, потребность изучении иностранных языков также растет. Традиция изучения иностранных языков берет свое начало со времен древности, когда владение иностранным языком являлось обязательным как в целях торговли, так и в целях духовного обогащения. Данная традиция продолжает существовать и активно развиваться и в эпоху информационно - коммуникативных технологий. Изучение иностранных языков включает в себя как языковедческий, так и страноведческий аспекты.

Восприятие того или иного языкового материала учащимся, напрямую зависит от его языковой компетентности. Для более активного усвоения изучаемого языка дидактический материал распределяется в соответствии с уровнем владения русским языком учащегося.

Гез, Н.И. «История зарубежной методики преподавания иностранных языков» Современной теории методики преподавания наиболее актуальным является вопрос об описании уровней владения языком, а также о создании лингвометодических моделей, соответствующих этим уровням. Данный вопрос приобрел особую актуальность в середине 80-х XX века. В научной литературе как правило под уровнями владения иностранным языком подразумевается степень оформления речевой компетентности на изучаемом языке в различных видах коммуникативной деятельности, который оформлен в пределах сферы употребления языка» (2, с. 256).

Перейдем к рассмотрению каждого уровня владения учащимися иностранным языком в отдельности.

**Первым уровнем** владения русским языком как иностранным является так называемый базовый уровень. Данный уровень так же известен под названием – уровень минимальной коммуникативной достаточности (УМКД). Этот уровень рассчитан на владение учащимися русским языком на минимальном коммуникативном уровне, языковая компетенция которых базируется на лексике сферы повседневного бытового общения, в пределах определенных речевых ситуаций.

**Второй уровень** способствует грамотному пользованию студентов русским языком, а также дает возможность создать коммуникативную ситуацию в рамках повседневной, социально-культурной, официально-деловой и профессионально-ориентированной лексики. Овладение данным уровнем предусматривает владение учащимися русским языком в соответствии с уровнем «среднего» носителя данного языка, который использует язык в целях налаживания коммуникативных связей как в повседневной сфере, так и в сфере профессионального общения.

<sup>72</sup> Азербайджанский Архитектурно Строительный Университет. Кафедра «Иностранных Языков» Доктор философия по филологии, ст. преп. [v.bunyadova@mail.ru](mailto:v.bunyadova@mail.ru)

**Третий уровень** – уровень полного владения русским языком в качестве иностранного. На данном этапе студенты могут грамотно оформить свои мысли, свободно пользоваться русским языком в качестве средства коммуникации на всех сферах общения. Наконец последний **четвертый уровень** владения русским языком нерусскими студентами – это уровень владения языком на профессиональном уровне, когда уровень студентов приравнивается уровню владения русским языком носителями языка и им присваивается статус «идеального пользователя».

Таким образом, можно каждому уровню владения русского языка как иностранного дать следующее описание:

**Первый уровень** – уровень минимальной коммуникативной компетенции.

**Второй уровень** – уровень стартовой коммуникативной достаточности

**Третий уровень** – уровень насыщенности коммуникативных навыков и социально-культурной достаточности

**Четвертый уровень** – уровень коммуникативной и социальной насыщенности.

**Лебединский С.И., Гербик Л. Ф. Л33 Методика преподавания русского языка как иностранного.**

«Студенты, изучающие русский язык в языковой среде лучше усваивают язык и активно вступают в коммуникативную деятельность, в сравнении со студентами, изучающими язык в неязыковой культуре. Различия между студентами первого и второго типа проявляются чаще коммуникативных сбоях, в языковых неточностях, нарушениях темпоральных качеств речи, нарушениях лексического содержания макро и микро контекстов» (3, с. 123).

Рассмотрим обучение русскому языку как иностранному в страноведческом аспекте. В данном случае обучение РКИ можно рассматривать в двух аспектах – обучение русскому языку как иностранному в языковой среде и вне языковой среды. Фактор культуры служит одним из важнейших отличительных черт между обучением иностранному языку в языковой среде и обучением вне языковой среды.

Как отмечает американская писательница Рита Мэй Браун: «Язык – это дорожная карта культуры. Он рассказывает, откуда пришел и куда идет его народ». Язык и культура тесно взаимосвязаны. Язык создает культуру, в то время как сам плетется из культуры. Придерживаясь данной точки зрения, кажется совершенно справедливым, включить культурологический аспект как обязательный элемент всодержательную подход обучения иностранному языку.

В данном случае под языковой культурой подразумевается среда людей, которые являются естественными носителями изучаемого языка и, тем самым, составляют коллектив носителей целевого языка. Поскольку целевым языком, в данной научной работе, рассматривается русский язык, то примером подобной языковой среды может послужить Россия, которая обладает материальной и духовной культурой, а методом – общение с русскими людьми, говорящими на русском языке как родном. Предполагаемы метод изучения языка, т.е. изучение языка в среде культуры, дает возможность непосредственного наблюдения и конситуации, под которой понимается внеречевая обстановка речи. Можно провести параллель между пониманием слова в текстах конситуации; при этом текстовый контекст дает понять, в каком именно значении употреблено то или иное слово, в то время как в условиях речевой ситуации у учащихся есть преимущество непосредственного наблюдения внеречевых условий речи.

**Заключение:** Особенно важным вопросом для студентов, изучающих иностранный язык в неязыковой ситуации является введение преподавателем языкового материала. Данный вопрос также остается действующим при обучении русскому языку как иностранному. В процессе преподавания русского языка в качестве иностранного больше всего национально-языковая специфика проявляется при определении способов представления учащимся новой информации. При подборе, обработке и подаче материала необходимо учесть национально-языковую ориентированность учащихся, в целях активного восприятия и усвоения учащимися иностранцами языковых явлений, так как от правильного выбранного способа изложения языкового материала в первую очередь зависит успешность формирования у учащихся базовых знаний, новой внутренней языковой компетенции.

Лысакова И.П. Русский язык как иностранный. Методика обучения русскому языку. «Коммуникативный метод» возник в 60-70-е годы XX века. Он имеет теоретическое обоснование в трудах таких известных ученых. Коммуникативный метод основывается на нескольких принципах, в частности, на принципе функциональности. Теоретические и практические основы функциональности обучения лексике даются в работе В.С.Коростелева, где на примерах показаны необходимость создания мотивации при усвоении новой лексики, а также важность учета единства формы, значения лексических единиц (4, с. 44-48).

Лексические единицы языка являются исходным и необходимым строительным материалом, с помощью которых происходит речевая деятельность. Лексические единицы – это активная и пассивная лексика, где пассивный словарный запас человека превышает его активный запас. Лексические навыки бывают рецептивные и экспрессивные. Экспрессивные навыки это интуитивно правильное употребление слов в устной и письменной речи соответственно в различных ситуациях. Рецептивные лексические навыки – это понимание и восприятие на слух или при чтении. Лексику пассивного запаса нужно вводить

в устном рассказе. Надо раскрыть значения новых слов и объяснить их значения. Можно выполнить такие упражнения: выбрать в отдельных предложениях или в тексте слова определенного значения, перевод предложения с новыми словами на родной язык при чтении или со слуха.

#### **Литература:**

1. Вагнер, В.Н. Методика преподавания русского языка англоговорящим и франкоговорящим / В.Н. Вагнер. - М.: Книга по Требованию, 2001. – 386 с.
2. Гез, Н. И. История зарубежной методики преподавания иностранных языков / Н.И. Гез, Г.М. Фролова. – М. Акад, 2008. - 256 с.
3. Лебединский С.И., Гербик Л.Ф. ЛЗЗ Методика преподавания русского языка как иностранного.с.123.
4. Лысакова И.П. Русский язык как иностранный. Методика обучения русскому языку. Под ред. И.П. Лысаковой. - М., 2004. с: 44-48

**Key words:** Russian, foreign language, language material, presentation, comparative analysis

**Açar sözlər:** rus dili, xarici dil, dil materialı, təqdimat, müqayisəli təhlil

### **Application of comparative analysis as a means of presentation of new material in the methodology of teaching russian as a foreign language**

#### **Summary**

The article is devoted to determining the role of comparative analysis in the process of teaching Russian as a foreign language. One of the main tasks in teaching any foreign language is the selection of language material. This material should correspond to the level of proficiency in the students' language.

Determining the level of proficiency in Russian of each student carried out within the framework of certain standards will accelerate the learning process also contribute to the active learning of the language. In the process of mastering Russian as a foreign language, there are six distinguished levels: elementary, basic, first, second, third, fourth issue vary.

### **Rus dilinin xarici dil kimi tədrisi metodologiyasında yeni materialın təqdim vasiti kimi müqayisəli təhlilin tətbiqi**

#### **Xülasə**

Məqalə rus dilinin xarici dil kimi tədrisi prosesində müqayisəli təhlilin rolunun müəyyənləşdirilməsinə həsr edilmişdir. İstənilən xarici dilin tədrisində əsas vəzifələrdən biri dil materialının seçilməsidir. Bu material tələbələrin dilini bilmə səviyyəsinə uyğun olmalıdır. Müəyyən standartlar çərçivəsində həyata keçirilən hər bir şagirdin rus dilini bilmə səviyyəsinin müəyyən edilməsi tədris prosesini sürətləndirəcək, həm də dilin fəal öyrənilməsinə öz töhfəsini verəcək. Rus dilinin xarici dil kimi mənimsənilməsi prosesində altı fərqləndirici səviyyə var: ibtidai, əsas, birinci, ikinci, üçüncü, və dördüncü məsələ.

**Rəyçi: pedaqoji elmlər namizədi, dosent Elmira Ağahüseynova**

**BLOGERLİK VƏTƏNDAŞ JURNALİSTİKASI KİMİ**

**GİRİŞ:** İnsanlar daim öz düşüncələrini, hiss etdiklərini, xoşbəxtliklərini, eləcə də bədbinliklərini digərləri ilə bölüşmək üçün müxtəlif üsullara əl atırlar. Müasir dövrün təqdim etdiyi internet platformaları da onların duyğularını, düşüncələrini, özləri haqda müxtəlif məlumatları bir-iki deyil, yüzlərlə, minlərlə, milyonlarla insanla bölüşmələrinə imkan yaradır. Təsadüfi deyil ki, “web” və “log” sözlərinin birləşməsindən yaranan bloglar da gündəlik mənasını ifadə edir. Biz burada istənilən mövzu ilə bağlı istənilən məzmununda və həcmdə olan materialımızı yerləşdirir, blogların interaktivlik xüsusiyyətindən (oxucu ilə əlaqə) yararlanaraq onu müzakirə də edə bilirik. Elə ona görə də zamanla blogerliyin fashion (dəb), food (yemək), travel (səyahət) və s. kimi xeyli sayda növü formalaşmış. Bu sahədə bloq yazarları da durmadan artaraq, yeni mövzu dairələri yaradırlar. Blogerliyin geniş imkanlarının nəticəsidir ki, hazırda hər yaş kateqoriyasından olan bloq istifadəçisi ilə qarşılaşmaq mümkündür. Hətta 107 yaşlı Dagny Carlsson (100 yaşında beten mediada tanınan İsveçli dərzi) da bu platformadan öz rəqəmsal gündəliyi kimi istifadə edir. O, müxtəlif məlumatlar paylaşır, öz dostları ilə bu platforma vasitəsilə əlaqə saxlayır. Maraqlısı odur ki, yaşlı xanım bir gün səhifəsində yazı bölüşməyə, yaşının çox olduğu üçün izləyiciləri onun dünyasını dəyişdiyini düşünürlər.

Blogerlik və yeni media anlayışları, Azərbaycanda blogerlik fəaliyyəti tədqiqata cəlb olunub. “Bloq müəllifi jurnalistdirmi?” sualına cavab tapmağa çalışmışıq.

**BLOQ NƏDİR?**

Gündəlik deyiləndə çoxumuzun ağına illərlə xüsusi sevgi və diqqətlə hazırladığımız, xatirələrimizi onunla paylaşdığımız, gün ərzində başımıza gələn hadisələri, həyəcanları, sevincləri, eləcə də hüznü məqamları qeyd etdiyimiz, mütləq bir açarı və evimizdə gizli yeri olan dəftər gəlir. Lakin məktublarm e – poçtla əvəzləndiyi kimi gündəliklər də artıq öz yerini son dövrlərin əvəzolunmaz internet platforması - bloqlara verib. Həmin bloqlar ki, günümüzdə bizim istənilən sahə ilə bağlı informasiya tələbatımızı təmin etmək gücünə malikidir.

**Blog anlayışını formalaşdıran amillər**

Blog, ümumiyyətlə, aktualdan köhnəyə doğru sıralanmış yazı və şərhlərin nəşr olunduğu, veb əsaslı bir nəşri ifadə edir. Hər göndərinin sonunda yazarın adı və göndərdiyi zamanı ifadə edilir. Nəşr edən seçiminə görə oxucular yazılara şərh edə bilirlər. Şərhlər blog mədəniyyətinin mühüm məqamlarındandır. Bu vasitə ilə yazarlar və oxucular arasında ünsiyyət təmin edilir. Əlavə olaraq geri izləmə (trackback) mexanizmi ilə müəyyən bir yazı haqqında yazılan digər yazıların təyin oluna bilməsi də mümkündür.

İlk bloglar əllə yazılıb aktuallaşarkən, bu gün bu iş üçün xüsusi yazılmış proqramlar istifadə edilməkdədir. Bu proqramlardan bəziləri bir blog xidməti təmin edici saytın alt sahə adları olaraq yaradıla bilən, bəziləri isə istifadəçinin öz serverində qurub işlətməsi lazım olan proqramlardır.

Bloqlar internet istifadəçiləri arasında fikir, məlumat mübadiləsinin artmasında çox əhəmiyyətlidir. [Düşüncələr](#)lə yanaşı bəzi materialların və məlumatların yayılmasında da rol oynayır. Xaricdə bir çox siyasətçilər, dövlət adamları, müğənnilər və cəmiyyətin digər yüksək kateqoriyalarına daxil olan insanlar öz fikir və amallarını, gündəlik həyat tərzlərini öz sevdiklərinə çox vaxt bloqlar vasitəsilə bildirirlər. Daha sonra isə bloq sistemi formalaşaraq hər bir insana öz sözünü deməyə şərait yaratdı. O hər kəsə cəmiyyətdə çox fəal olmağa kömək edən vasitələrdən biridir. Bloqdakı yazıların necəliyi onu yazanın, yəni [müəllifin](#) maraq dairəsinə görə təşkil olunur. Yəni bloglarda hər sahə üzrə yazılar və maraqlı məlumat, materiallara rast gəlmək olar. Onlar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir, yəni bir tək müəllifə aid olur. Bəzən isə qrup şəklində, bir necə müəllif tərəfindən yazılar yazılır. Termin kimi blog (weblog) ilk dəfə [1997-ci ilin 17 dekabrında](#) "Robot Wisdom" (Robot Wisdom) adlı İnternet-gündəlikdə müəllif Corn Berger (Jorn Barger) tərəfindən işlədilmişdir. Müəllif "İnternet-gündəlik" sözünə analogi olaraq "logging the web" sözünün qısaltması olan "weblog" ifadəsini işlətməmişdir. Bu söz ingilis dilindən tərcümədə "şəbəkədə gündəlik yaratmaq" mənasını ifadə edir. Termin [1999-cu ilin aprelində](#) "Peterme" bloqunun yaradıcısı [Piter Merholz](#) (Peter Merholz) tərəfindən təhrif olundu və "we blog" – "biz bloq yaradıq" kimi ifadə edildi. Bunun da nəticəsində "to blog" "bloq yaratmaq" ifadəsi yarandı və bu günkü bütün növ İnternet-gündəlikləri nəzərdə tutan ad – "blog" ifadəsi formalaşdı(4).

Yaxşı bir bloq bloqçuya (reportyora) imkan verir ki, ənənəvi xəbər dövryyəsinə və formatından fərqli informasiyalar dərc etmək imkanı əlavə etməklə rəqabəti qazanıb öz fəaliyyətinə daha da genişləndirə bilsin. Bu həm də xəbər qurumunun oxucularla daha dərin əlaqəyə girməsi və insanların baxışlarının reportyorun bir hadisəni işıqlandırmasında hərəkətə gətirilməsi üçün yardım edir.

Ben Matzabof deyir: “Oxucular bizim

”. O, USA Today üçün biznes səyahəti məsələləri ilə bağlı bloq aparır. Bu fikri isə ötən beş il ərzində bloqçu kimi nə öyrəndiyi haqqında suala cavab verərkən səsləndirib: “Çap versiyasında oxucularla ziddiyyət şəraitində olacağınızı duymaq asandır. Çünki adamlar burada ən kiçik yanlış da tapa bilirlər. Ona görə də bir jurnalist kimi siz müdafiədəsiniz. Bloqdakı oxucular isə qapınızın zəngini çalıb sizə yardım edirlər. Onlar sənin yazının düzgün olmasını istəyirlər. ...Oxucular bloqu tək bir müəllifin edə biləcəyindən daha qüvvətli etməyə yardımçı olurlar”. (11)

Bivings Group şirkətinin 2006-cı ildə ki araşdırmalarına görə ABŞ-dakı hər 100 aparıcı gündəlik qəzetdən 80-nin veb-saytında heç olmasa bir reportyor bloqu vardı. Bu bloqlardan 67-də oxucular öz şərhlərini əlavə edə bilirlər.

<sup>73</sup> Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi

Bununla belə, sadəcə bloq qurmaq yetərli deyil. San Francisco Chronicle qəzetinin keçmiş redaktoru Bob Koutorn reportyor bloqları ilə bağlı bir zamanlar belə qeyd edirdi: “Mən elə bilirəm ki, qəzetlər üçün bloq düzəltmək getdikcə çətin olacaq. Çünki onların DNA-sı “biz danışırıq, siz qulaq asırsınız” rejimində sıxılmaqda davam edir” (10)

### **Müasir bloq növləri və platformaları**

Müxtəlif mövzularla bizi məlumatlandıran blog yazarları, əsasən, “wordpress” və “blogspot.com” saytlarına müraciət edirdilər. Lakin zaman keçdikcə baş verən sürətli inkişaf, dəyişikliklər özünü bloglarda da əks etdirdi ki, hazırda insanlar daha çox sosial şəbəkələrdən öz gündəlikləri kimi istifadə etməyə daha çox üstünlük verirlər. Bu yeniliklər təkcə platformalarda deyil, blog mövzularının növlərinin artmasında da özünü göstərdi. Müasir dövrdə tematik istiqamətlərinə görə xeyli sayda blog tiplərinə rast gəlmək mümkündür:

- Siyasi bloqlar. Siyasətə həsr olunan bu tip bloqları adətən, siyasi liderlər, müxtəlif partiya nümayəndələri və politoloqlar idarə edir.
- Təhsil. Dərs prosesinin və təhsilin müzakirə olunduğu bloqlar konkret təhsil ocaqlarına aid olur.
- İnformasiya. Analitik tutumlu bloqlarda dövrün aktual, diqqət çəkən müxtəlif problem və mövzularının müzakirə olunur.
- Səyahətə həsr edilmiş bloqlarda müəlliflər səyahət etdikləri ölkələr barəsində öz şəxsi təcrübələrini bölüşür, məsləhətlər verir, müxtəlif xalqların adət-ənənələrindən söz açırlar. Eyni zamanda gəzintiyə çıxdıqları bu bölgələrə rahat gedə bilmək üsullarından bəhs edirlər.
- Dəb. Bu tip bloqlarda müzakirə mövzusu moda aləmindəki yeniliklər, trendlər, dəb nümayişləri ilə bağlı olur. Burada professionalların, dəbə biganə olmayan insanların fikirlərini oxumaq, stilistlərin məsləhətlərinə nəzər salmaq fikirlərini oxumaq mümkündür.
- Sağlamlığa həsr olunmuş bloqlarda insan səhhətilə bağlı olan problemlər, qidalanma və dieta, fitnes, çəkini nəzarətdə saxlamaq kimi mövzulara rast gəlmək mümkündür.
- Musiqiyə aid olan bloqlar bu sahədə baş vermiş yeniliklərə, müxtəlif musiqi janrlarına aid məlumatları işləndirir.
- İdman bloqları idman aləmindəki yeniliklərdən bəhs edir.
- Kino bloqlarda insanlar müxtəlif filmlər barəsində resenziyalar və tənqidi yazılar verləşdirirlər.
- WEB- bu kateqoriya bloqlarda sırf texniki sferadakı yeniliklər, internetlə bağlı, veb-proqramlaşdırma kimi məsələlər ehtiva olunur.

### **Bloq müəllifləri jurnalistdirmi?**

İnsanların tamasacı olmaqdan çıxıb müxbir olduğu, gördükləri bir hadisəsi öz imkanları ilə həvəskar olaraq çəkib nəşr etməsinə **vətəndaş jurnalistikası** deyilir (19.Səh: 24). Anlayış olaraq “yurddaş jurnalistikası”, “xalq jurnalistikası”, “iştirakçı jurnalistika”, “demokratik jurnalistika”, “partizan jurnalistikası” ya da “küçə jurnalistikası” olaraq da tanınır.

Sosial medianın ən böyük üstünlüklərindən biri “vətəndaş jurnalistikası” adı ilə illərlə dillərdə dolayan anlayışı gerçəyə çevirməsidir. Sosial şəbəkələrdən əvvəl bu anlayışın qarşılığı “Sən bir şeylər çək, yaz, göndər. Biz baxaq. Münasib olsa, yayımlayırıq” şəklində idi. Buna görə də heç nə alınmadı. Halbuki, insanların cibindəki telefonlar belə az qala yayımkeyfiyyətində çəkiliş edə bilirdi. Texniki bir maneə yox idi. Sadəcə, düşüncə olaraq uyğunlaşma təmin edilmədi.

Xəbərçilər vətəndaşın xəbərə baxışını sevmədi, vətəndaş da uyğunlaşmanın zəhmətini üzərinə götürmədi.

Buna görə yeni bir dil, yeni bir dövr yarandı. Bu gün “vətəndaş” (ya da medianın sevdiyi terminlə: “Küçədəki adam”) əlində HD qeyd edə bilən cihazları, tək basmaqla yazdığı, ya da çəkdiyini göndərə bildiyi asan istifadəli saytları və bilvasitə yoldan çata biləcəkləri yüz milyonlarla təqibçisiylə ən az nəhəng media quruluşları qədər güclüdür.

İctimai şəbəkələrin bir başqa əksinə görə olunması da bağlı olduqları təşkilatın içində bəzən quruluş, bəzən nəşr siyasətinə anonimləşən xəbərçilərin parlaması idi. Artıq ekran və qəzet üzvlərinin hadisələr haqqındakı fikirləri ictimai şəbəkələrdəki hesabları üstündən doğrudan alınır. Üstəlik bu paylaşımlar çox daha dəqiq, dürüst, içdən, canlı və iştiraka açıq idi. Buna görə sosial şəbəkələrin ən məşhur, gündəm yaradan istifadəçiləri də medianın məşhur üzvləri oldu. Hər kəs xəbər və inkişaf haqqındakı şərhləri birbaşa qaynağından, “qulaq şəkəldiyi” kəslərdən almaq istəyir.

Hər kəsdən, hər şeydən əvvəl və daha çox xəbərdar olan yeni media istifadəçiləri arxa çevirdiyi ənənəvi mediaya həmişə bir az daha üsyankar yanaşırlar. Məqsəd məlumata çatmaqdırsa, sosial medianın ənənəvi mediadan narazılığı yerinə düşür. Çünki xəbərlərin çoxu yenə ənənəvi medianın sosial şəbəkələrdəki nümayəndələrindən alınır.

Bir blogun nə olduğunu başa düşmək üçün, xəbər və bunu edənlər haqqında düşünək. XIX və XX əsrlərdəki xəbər anlayışını müqayisə edək. 20-ci əsrdə xəbər peşəkar hazırlanmışdır. Hadisənin baş verdiyi zaman müxbir hekayəni yazdı, bir qrup tərəfindən nəzərdən keçirildi, radioda və ya qəzətdə nələr yayılacağını qərarını aldı.

Professional xəbərçilər çox oxşar idi və mövzular demək olar ki, eyni idi. Yeni bir veb saytı blog, jurnalist və ya jurnalist olmaq istəyən hər kəs üçün pulsuz və ödənişli bir fürsət təmin etdi. Bloglar populyarlaşdıqca, milyonlarla yeni xəbər mənbəyi hər kəsi istədiyi xəbər növünə çatmağa imkan verdi.

Bloglar İnternetdə xəbərləri bölüşməyi asanlaşdırdı. Bill Klintonun şəxsi həyatından skandal yazan və bəyan edən bir blogger idi, hətta sənədli bir mövzu idi.

Fikri olan hər kəs bir blog yaratmaq və bir düyməni basmaqla bir neçə dəqiqə ərzində xəbərlərini paylaşa bilər.

Bloglar mütəşəkkil blog postlarının veb saytlarıdır. Blog yazarları yeni hekayəni dərc edərkən məqalələri xronoloji qaydada təşkil edilir. Yaxşı mövzu seçmək və mövzu ilə əlaqədar müntəzəm məzmun yaratmaq vacibdir.

Müəlliflik göstəricilərinə görə aşağıdakı bloq növlərini göstərmək mümkündür:



1. Şəxsi bloq (personal, şəxsi). Bir nəfər tərəfindən, adətən bloqu yaradan müəllif tərəfindən idarə olunur;
2. Kollektiv və ya sosial bloq. Müəllif tərəfindən müəyyən edilmiş bir qrup şəxs və ya moderatorlar tərəfindən konkret qaydalarla idarə olunur;
3. Koorporativ bloq. Bir kompaniyanın əməkdaşları tərəfindən idarə olunur.

Bloggerlərin bir çoxu jurnalist olmadığından, jurnalistlərlə eyni etik qaydalarına bağlı qalmaları gözlənilir. Ancaq məsuliyyət sahibi bloggerlər ictimaiyyətə sözlərini təqdim etdiklərini, paylaşdıqlarını və bu səbəbdən oxuyucularına, haqqında yazdıqları insanlara və ümumi mənada ictimaiyyətə qarşı müəyyən etik məcburiyyətlər altında olduqlarının fərqi varmalıdır. Məsələn, Azərbaycan Baş Prokurorluğunun məlumatında qeyd edilib ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapsin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Qanunların tələblərini kobud şəkildə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılıs məntəqələrindən kənarında keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabrında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “<http://puerrto.livejournal.com>” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Bu artıq “şəffaf” bloggerlik fəaliyyətindən uzaqlaşır. Bu baxımdan da müəyyən qaydaların tətbiq olunması istənilən halda müsbət qiymətləndirilə bilər. İnternet qəzetlərinin etik çərçivəsini pozan və CyberJournalist.net tərəfindən yaradılan etik qaydalar bu sahədə yeni bir təşəbbüs olaraq qiymətləndirilir.

Ümumiyyətlə virtual jurnalistlər sırasında yer alan bloqçunun bir neçə şərti əhatə edən etik qaydaları mövcuddur:

- Bloqçular məlumatı toplayarkən xəbəri yazarkən və məlumatı şərh edərkən dürüst və ədalətli olmalıdırlar;
- Heç vaxt plagiatı yollu verməməlidir;
- Qaynaqları dəqiqləşdirməli əlaqə adreslərinin linklərini verməlidirlər; İctimaiyyətin mənbənin etibarlılığı ilə bağlı mümkün olduğu qədər çox məlumatlandırılma haqqı var;
- Bloqdakı istinadlar - başlıqlar, fotolar və digər bütün materiallar səhv təqdim edilməməlidir. Mövzu təhrif olunmamalıdır;
- Doğruluğunu dəqiqləşdirməyi məlumatı əsla yayımlamamalı və əgər mübahisəli bir məlumat varsa, şübhəli olduğunu açıq bəyan etməlidir;
- Fotonun məzmununun dəyişdirildiyi açıqlanmadıqca əsla dəyişiklik edilməməlidir. Görüntülərdəki dəyişikliklər ancaq texniki dəqiqləşmə məqsədi ilə qəbul edilə bilər. Montaj və foto illüstrasiyalar qeyd olunmalıdır.

**Bloggerlik və yeni media(xəbərçilik)** Son illərdə internetin bir xəbər qaynağı olaraq gücü mövzusunda qızgın mübahisələr getməkdədir. Rəsmiləşdiyi ilk gündən bəri internet insanlara səsini azad şəkildə eşitdirmə şansı verən bir məcrə olmaq xüsusiyyətilə ön plana çıxmışdır. Belə ki, bir media olaraq varlığı və təqdim etdiyi imkanlar bu günə xas bir şey olmamaqla bərabər dəyişikliyi asanlaşmış istifadəsi və axtarış proqramları vasitəsilə texniki zəncirlərdən qurtulmuş olmağıdır. Bir neçə il bundan öncə bir sayt sahibi olmaq üçün veb səhifələrinin yaradılması üçün istifadə edilən HTML dili haqqında, şəkil quraşdırma proqramları və hazırlanmış səhifələri sayta yerləşdirmək üçün FTP proqramları haqqında biliklər tələb edilirdi. Bu gün isə veb üzərində səsini eşitdirmək üçün qarşınıza çıxan qutulara bir neçə məlumat yerləşdirmək kifayət edir. Saytınız bir neçə klikləmə ilə hazır olur. Dizayn və proqramlaşdırma kimi problemlər artıq geridə qalmağa başlamışdır. Bu səbəbdən də, bu texnologiyaların istifadəsi asanlaşdıqca özünü ifadə etmək istəyən nə qədər insan olduğu ortaya çıxmaqdadır. ABŞ-da və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi təqdim edilir. Rusiyada ilk dəfə Livejournal.com saytının [otenkiserogo.livejournal.com](http://otenkiserogo.livejournal.com) səhifəsinin müəllifinə KİV şəhadətnaməsi təqdim olunmuşdur. Verilən lisenziyaya əsasən, bloqçu Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olan reklam və xəbərlərlə çıxış edə bilər [https://az.wikipedia.org/wiki/Bloq\\_-\\_cite\\_note-4](https://az.wikipedia.org/wiki/Bloq_-_cite_note-4).

Bloqların KİV kimi qəbul olunması bir çox ölkələrdə KİV-ə olan təzyiqlərin bloqlara da olmasına səbəb olur. Bu məsələ Google və Mərkəzi Avropa Universitetinin təşkil etdiyi "Azadlıqda İnternet 2010" tədbirində (20-22 sentyabr, Budapeşt, Macarıstan) "Hökumət və bloqçular arasında siçan-pişik oyunu" başlığı altında geniş müzakirə olunub.

2000-ci ilin noyabr ayı müstəqil jurnalist Joş Marşalın Florida ştatında ABŞ prezidentliyinə keçirilmiş seçkilərin mübahisəli nəticələrinə qarşı "Florida böhranı" adı altında müzakirələrə həsr olunmuş "*Talking Points Memo*" (Danışıqların qeydi) adlı bloqun istifadəyə verilməsi də bloqların siyasiləşməsinin başlanğıcı hesab olunur.

**NƏTİCƏ:** Əgər informasiya əldə edib onun yayılmasını gerçəkləşdirmək, ifadə azadlığını həyata keçirmək kontekstindən yanaşsaq, deyə bilərik ki, blogger jurnalistika fəaliyyətilə məşğuldur. Azərbaycan qanunvericiliyində, “KİV haqqında” qanunda əsas anlayışlar bölməsində kütləvi informasiya vasitəsi olaraq İNTERNET termininin işlədilməsi tam olaraq buna hüquqi əsas verir.

Blogger və oxucu arasındakı münasibətlər də ənənəvi jurnalistikada olduğundan fərqlənir. Bu, nə qəzetçilərin oxucularla, nə də televiziya əməkdaşlarının tamaşaçılarla olan əlaqələrinə bənzəmir. Burada əlaqə daha fərdi və dinamikdir. Qəzetdə və televiziya oxucular və ya tamaşaçılar diqtə edirsə, burada vəziyyət tamam başqadır. Çünki televiziya və qəzetdən fərqli olaraq bloq sırf yazara xidmət edir. Artıq bloggerlər yeni mediada öz yerlərini tutmağa başlayırlar. Bu da bloqları bəzən sərfəli qazanc hədəfinə çevirir. KİV və EİV həmin insanlarla müqavilələr imzalayıp, böyük şirkətlər təbliğat

işlərini bloqlara təklif edirlər. Bundan əlavə, bütün sayt və bloqlarda yığılan reyting bu sayta marketinq və reklam investorlarını cəlb edir. Online reklam ucuz olmaqla yanaşı, həm də çox gəlirli sahədir.

Bloq dünyaya açılan yeni pəncərədir. Yeni medianın bu növü sərhədsiz, hüdudsuz, ideal azad jurnalistikamı təmsil etməkdədir. Azərbaycan da dünyaya inteqrasiya edən bir ölkə olaraq bu növ jurnalistikanın ölkəmizə ayaq açmaqda olan sürətinə hazır olmalıdır.

### **İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI**

1. Aynur Bəşirli. Yeni media jurnalistikası. Bakı, 2017, 661 səh.
2. Gündüz O. Yeni media. Bakı, 2012, 52 səh.
3. Gündüz O. Jurnalistlər üçün informasiya texnologiyaları. Bakı, 2009, 101 səh.
4. Məmmədli C. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Bakı, 2012, 614 səh.

### **XARİCİ ƏDƏBİYYAT**

5. Bill Kovach and Tom Rosenstiel. The Elements of Journalism. 58səh.
6. McQuail. Mass Communication Theory. 2002, 534 səh.
7. Necmi Emel Dilmen. Yeni media kavramı çərçevesində internet günlükləri. Bloglar və qəzeteciliyə yansımaları. 122 səh
8. Reed, Adam. 2005. My Blog Is Me. Texts and Persons in Uk Online Journal Culture. 220 səh.

### **İNTERNET RESURSLARI**

9. az.wikipedia.org/wiki/Bloq
10. xeberler.az/new/details/%C2%ABbloqcu-jurnalist-deyil%C2%BB-4648.htm
11. xeberler.az/new/details/bloqcu-ne-vaxtdan-jurnalist-olub-4771.htm
12. [jurnalistikadersleri.wordpress.com/2014/11/24/bloggerlik-nec%C9%99-varandir/](http://jurnalistikadersleri.wordpress.com/2014/11/24/bloggerlik-nec%C9%99-varandir/)
13. [technote.az/az/blog-nedir-blogger-kimdir](http://technote.az/az/blog-nedir-blogger-kimdir)

**Keywords:** "blogging as citizen journalism", "citizen journalism", "blogger", "new media", "modern era", "journalism"  
Ключевые слова: «блогинг как гражданская журналистика», «гражданская журналистика», «блогер», «новые медиа», «журналистика».

**Açar sözlər:** "bloggerlik vətəndaş jurnalistikası kimi", "vətəndaş jurnalistikası", "blogger", "yeni media", "müasir dövr", "jurnalistika"

### **XÜLASƏ**

Müasir dövrdə insanlar tərəfindən sevilən platformalardan biri də blogdur. Onu əlçatan edən əsas xüsusiyyəti isə demək olar ki, heç bir məhdudiyyətinin olmaması və yaşıdan, kimliyindən, milliyətindən, cinsindən asılı olmayaraq, hər kəsin istifadə edə bilməsidir. Burada istifadəçinin maraq dairəsində olan mövzularla bağlı izləyici toplayaraq onlara həm yazılı formada, həm rəsmlərdən istifadə edərək, həm də video formatlı materiallarla gündəlik məlumatları çatdırması mümkündür. Belə bir sual yarana bilər ki, niyə məhz gündəlik məlumatlar?!

Bu məqalədə əsas məqsəd də müasir dövrdə insanların həyatına ciddi şəkildə nüfuz edən bu yeni istiqaməti dərinləndirən araşdırmaq və onun jurnalistika sahəsi ilə bağlılığını müəyyənləşdirməkdir. Çünki bu bloggerlik insanlara özlərini jurnalist kimi sınağa imkan yaradır. Lakin burada ən mühüm məqam isə bu fəaliyyətin həqiqətən də jurnalistikaya uyğun olub, olmamasıdır. Hazırda müxtəlif mövzuları əhatə edən xeyli sayda blog səhifəsi var. Vətəndaş jurnalisti kimi qiymətləndirilən bloggerlər də bu platforma vasitəsilə öz fəaliyyətlərini daha peşəkar səviyyəyə çatdırırlar.

### **SUMMARY**

"One of the most popular platforms in modern times is the blog. The main feature that makes it accessible is that it has almost no restrictions and can be used by anyone, regardless of age, identity, nationality or gender. Here, the user can gather an audience on topics of interest and provide them with daily information, both in writing and using drawings, as well as video materials. The question may arise, why daily information?!"

The main purpose of this article is to study in depth this new direction, which has a serious impact on people's lives in modern times, and to determine its connection with the field of journalism. Because this blogging allows people to try themselves as a journalist. However, the most important point here is whether this activity is really suitable for journalism or not. There are currently many blog pages on various topics. Bloggers who are valued as citizen journalists can also take their work to a more professional level through this platform.

### **РЕЗЮМЕ**

Одной из самых популярных площадок в наше время является блог. Основная особенность, которая делает его доступным, заключается в том, что он практически не имеет ограничений и может использоваться кем угодно, независимо от возраста, идентичности, национальности или пола. Здесь пользователь может собрать аудиторию по интересующим его темам и предоставить им ежедневную информацию, как в письменной форме, так и с помощью рисунков, а также видеоматериалов. Может возникнуть вопрос, а зачем ежедневная информация?!"

Основной целью данной статьи является углубленное изучение этого нового направления, оказывающего серьезное влияние на жизнь людей в современности, и определение его связи со сферой журналистики. Потому что это ведение блога позволяет людям попробовать себя в роли журналиста. Однако самым важным моментом здесь является то, действительно ли эта деятельность подходит для журналистики или нет. В настоящее время существует множество страниц блога на различные темы. Блогеры, которых ценят как гражданских журналистов, также могут вывести свою работу на более профессиональный уровень с помощью этой платформы.

**RƏYÇİ:** dos.E.Vəliyeva



**Əntiqə Nazim qızı Quliyeva<sup>74</sup>**

**QLOBALLAŞMA ŞƏRAİTİNDƏ AZƏRBAYCAN DİLİ**

Azərbaycan dilinin tarixi olduqca qədimdir. Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixdə imzaladığı “Dövlət dilinin təbii işinin təkmilləşdirilməsi haqqında” fərmanda deyilir: “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişmə bilməsi üçün dilin hər hansı xalqda bir neçə minillik tarixi yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır” [3, s. 4].

Azərbaycan dili hazırkı inkişaf səviyyəsinə birdən-birə çatmamışdır. İlk dövrlərdə dilimizin lügət tərkibi, qrammatik quruluşu bəsit olsa da, tarixən inkişaf nəticəsində dilimizin lügət tərkibi zənginləşmiş və qrammatik quruluşu təkmilləşmişdir.

Azərbaycan dili dünya dilləri sırasında quruluşuna, ahəngdarlığına, zəngin üslubi keyfiyyətlərinə və digər cəhətlərinə görə fərqlənir. F.de Sössür yazır: “Alpın mənzərəsini təsvir edərkən ona Yur dağlarının eyni zamanda bir neçə zirvəsindən baxmaq mənasız olardı. Mənzərə bir nöqtədən görünməlidir. Dilə münasibətdə də belədir: müəyyən bir vəziyyətdən çıxış etmədən onu nə təsvir etmək, nə də istifadə etdiyi normaları müəyyənləşdirmək mümkün deyil. Dilin təkamülünü izləyən dilçi perspektivi qeyd edərək Yur dağlarının bir qurtaracağından o birinə hərəkət edən müşahidəçiyə oxşayır” [4, s. 5]. Bu fikirlər Azərbaycan dilinə də aid edilə bilər. Çünki Azərbaycan dili zənginliyi ilə hər bir müstəvidə böyükdür.

Sultan Məcid Qənizadə dilimizin bənzərsizliyini bu sözlərlə ifadə edir: “Həqiqətən, bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarığına malik olmaqla öz xüsusiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər öz mahiyyətinə görə çox maraqlıdır... buradakı xüsusiyyətlərə bənzər hadisələrə hər hansı bir başqa dildə az təsadüf etmək olar” [3, s. 6].

Uzun müddət dilimiz yad təsirlərə məruz qalıb, lakin buna baxmayaraq, ana dilimiz belə çətin şəraitdə öz orijinallığına, lügət tərkibinə və məna çalarlarının zənginliyinə görə müasir dünyanın inkişaf etmiş dilləri səviyyəsinə yüksələ bilmişdir. Hal-hazırda Azərbaycan dili 50 milyondan artıq azərbaycanlıya xidmət etməklə, bütün həyatımızı əhatə edən qabaqcıl dil səviyyəsindədir.

Ulu öndər Heydər Əliyev demişdir: “Hər bir Azərbaycan vətəndaşı öz ana dilini Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir” [3, s. 5].

Qloballaşma- beynəlxalq əhəmiyyətə malik müxtəlif siyasi, iqtisadi, mədəni amillərin ayrı-ayrı ölkələrin varlığına artan təsir prosesidir.

“Qloballaşma” anlayışı etimoloji cəhətdən “qlobus” (lat)- yəni yer kürəsi sözü ilə əlaqədardır. [1, s. 15]

Dünyanın bir sıra ölkələri kimi, prezident Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan qloballaşmanın müsbət mənada inkişafına öz töhfəsini verir” [7, s. 11].

Qloballaşma prosesinin dünyadakı dillərə təsiri nəticəsində mövcud olan dillərin yarıdan çoxu yox olmaq təhlükəsindədir. Bu təhlükə ilk olaraq “Kiçik xalqların” dilləri üzərinə düşür. Bununla bağlı olaraq YUNESKO yox olmaq təhlükəsində olan dillərdə olan problemlərin aradan qaldırılma yollarını araşdırmağı qarşıya məqsəd qoymuşdur, çünki bu dillər az istifadə olunmağına baxmayaraq hər hansı mədəniyyətin təzahürlərini özündə əks etdirir. Məhz buna görə də YUNESKO-nun təşəbbüsü ilə 2000-ci ilin 21 fevralından etibarən hər il “Beynəlxalq ana dili günü” kimi qeyd edilir. Onu da qeyd etməliyik ki, Azərbaycan da bu təşəbbüsə qoşulmuşdur. Bu günün keçirilməsində əsas məqsəd dil və mədəniyyət müxtəlifliyinin müdafiəsi və qorunmasına nail olmaqdır. Alimlərimizin fikrinə görə qloballaşmanın inkişaf məntiqini duyaraq ona qoşulmaq yeganə düzgün seçimdir. “Planetimiz böyük kəndə, dövlətlər isə burada qonşulara çevrilir. Qloballaşma bağlı qapıları açır, millətlər, xalqlar, fərdlər, müxtəlif iqtisadiyyatlar və mədəniyyətlər arasında yeni şərait yaradır. Qloballaşma nəticəsində fəza daralır, zaman sürətlənir, bizim məkana bağlılığımız əlimizdən alınır” [1, s. 12].

Qloballaşmanın güclənməsi mədəni sahədə bir sıra problemlər yaradır. Belə ki, müasir dövrdə xalqlar arasında mədəni əlaqələrin inkişafı, xalqların yaxınlaşmasını zəruri edir. Bu isə azsaylı xalqların böyük xalqların mədəniyyətinin təsirində unudulmasına gətirib çıxarır.

Qloballaşma eyni zamanda millətlərin yaxınlaşması və bir-birinə qaynayıb-qarışmasıdır. Bu, milli mədəniyyətlərin inkişafı və onların özünəməxsusluğunun qorunması sahəsində olduqca önəmlidir.

Alimlərin məlumatına görə, qlobal kommunikasiya sistemlərinin təsiri ilə milli dillərin “çirklənməsi” və bir-birinə nüfuz etməsi nəticəsində mədəniyyətə qaba davranış, ünsiyyət formaları, pis vərdiş və yad dəb elementləri aşılır. Hər bir dilin arxasında onun inkişafını əks etdirən mədəniyyət durur.

“Dünyada nə qədər dil varsa, o qədər də düşünmə tərzı mövcuddur. Hər hansı bir dilin məhv olması ilə dünya fərqli düşünmək, dərk etmək, yaşayıb fəaliyyət göstərmək və beləliklə də, hökmran mədəniyyətdən fərqlənmək imkanından məhrum olur” [3, s. 8].

Bu mövzu son dövrlərdə olduqca işləkdir, bu barədə xeyli tədqiqat əsərləri, məqalələr yazılıb. Bu proses təkcə iqtisadi sahəyə yox, həmçinin ictimai, siyasi, mədəni sahələrə də ciddi təsir göstərməkdədir. Son dövrlər qloballaşma prosesinin

<sup>74</sup> Bakı Dövlət Universitetinin magistrantı

dilimizə təsiri də özünü aydın şəkildə göstərir və bu da Azərbaycan dilinin inkişafı istiqamətində mühüm tədbirlər görülməsini zəruri edir. Milli varlığımız sayılan ana dilimizi qoruyub saxlamaq, inkişafına əngəl olan mənfi təsirləri aradan qaldırmaq, dünya dilləri sırasına nüfuzlu dil kimi yüksəltmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bununla bağlı ümummilli lider Heydər Əliyev tərəfindən mühüm əhəmiyyətə malik sənədlər: “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında” Sərəncam, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalanmışdır.

Son dövrlərdə qarşımızda mühüm əhəmiyyətə malik nəhəng problem durur. Belə ki, son onillikdə qlobal kommunikasiya sistemlərinin təsiri altında bir çox Azərbaycan sözləri kütləvi informasiya vasitələrində, danışiq dilində, dövlət sənədlərində və s. yabancı sözlərlə əvəz olunmuşdur [3, s. 9].

Dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsində terminologiya mühüm əhəmiyyətə malikdir. Əvvəllər Azərbaycanda terminoloji mühit nəzarətdə idi. Çünki tərcümə materiallarının sayı çox deyildi və tərcümə prosesinə ciddi şəkildə nəzarət mövcud idi. Lakin son dövrlərdə, internetin cəmiyyətin həyatına olduqca sürətli nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə aid məlumatlardan istifadə etməsi terminoloji mühiti nəzarətdə saxlamaqda çətin məsələyə çevrilib. Qloballaşmanın dilə təsiri dilin leksik səviyyəsi ilə birbaşa əlaqəlidir. Leksikanın fəal və işlək bölmələrindən olan terminologiya qloballaşmanın təsiri ilə dəyişir, yeniləşir.

Son dövrlərdə, dildə alınma sözlərin də sayı artmaqdadır. Bu isə dilin inkişafına mənfi təsir göstərir. Müasir dövrdə informasiya texnologiyaları hər hansı məlumata yiyələnmək üçün olduqca əlverişlidir. Və buna görə də İnternet resursları zənginləşdirilməli, dilimizin, ədəbiyyatımızın, musiqimizin qorunması və inkişafı üçün yeni saytlar yaradılmalıdır. Yəni, tələbələr şagirdlər hər hansı məlumata yiyələnmək istədikdə yabancı saytlara deyil, ana dilində olan İnternet resurslarına müraciət etməli və dolğun informasiya əldə edə bilməlidirlər. Bunun üçün veb-saytlarda, e-dərsləklərdə, e-qəzetlərdə və s. yad sözləri müəyyənləşdirmək və onları milli sözlərimizlə əvəzləmək dilimizin inkişafında olduqca mühüm addımdır.

Əlavə olaraq, onu da qeyd edə bilərik ki, bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və başqa sahələrdə Azərbaycan ədəbi dil normalarına əməl edilməməsi başlıca problemlərdən biridir.

Bütün bu problemləri nəzərə alaraq, qloballaşma dövründə dilimizin qayğısına qalaraq, dilimizi yad təsirlərdən qoruyaraq onun inkişafına nail ola bilərik.

### **İstifadə olunmuş ədəbiyyat**

1. Aslanova R. Qloballaşma və mədəni müxtəliflik, Bakı: Elm, 2004, 263 s.
2. Bayramov A., Məhərrəmov Z., İsgəndərzadə M. Azərbaycan dili və nitq mədəniyyəti (dərs vəsaiti). Bakı: ULU İKF, 2015, 236 s.
3. Kazımov T. Azərbaycan dili və virtual məkan, Bakı: İnformasiyaTexnologiyaları, 2009, 42 s.
4. Tanrıverdi Ə. Azərbaycan dilinin tarixi qrammatikası, Bakı: Elm və təhsil, 2014, 463s.
5. Qurbanova Ə. Virtual məkanda Azərbaycan dili: Bəzi problemlər və həlli yolları, Bakı: İnformasiya cəmiyyəti problemləri, №1, 2010
6. <https://www.azerbaijan-news.az/view-23982/qloballasma-dovrunde-azerbaycan-dilinin-qorunmasi-obyektiv-sosial-zeruretdir>
7. Şükürov A. Qloballaşma: Mahiyyəti və Perspektivləri, Bakı: Adiloğlu, 2001, 170 s.

**Açar sözlər:** Azərbaycan dili, qloballaşma, terminologiya, leksikologiya

**Key words:** Azerbaijani language, globalization, terminology, lexicology

**Ключевые слова:** Азербайджанский язык, глобализация, терминология, лексикология

### **Qloballaşma şəraitində Azərbaycan dili**

#### **Xülasə**

Azərbaycan dili zəngin tarixə malikdir. Uzun müddət yad təsirlərə məruz qalmasına baxmayaraq, dilimiz öz orijinallığını, lüğət tərkibini qoruyaraq inkişaf etmiş dillər sırasına yüksəlmişdir. Son dövrlər qloballaşma prosesi olduqca geniş yayılmışdır. Bununla bağlı xeyli tədqiqat əsərləri yazılmışdır. Qloballaşma dilimizin həm leksikasına, həm də terminologiyasına təsir etmişdir. Alınma sözlər, İnternet resurslarında olan yabancı sözlər dilimizin inkişafına mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün yad sözləri milli sözlərimizlə əvəzləmək lazımdır.

#### **Azerbaijani language in the context of globalization**

##### **Summary**

The Azerbaijani language has a rich history. Despite being exposed to foreign influences for a long time, our language has risen to the level of developed languages, preserving its originality and vocabulary. Recently, the process of globalization has become very widespread. Many research works have been written in this regard. Globalization has affected both the vocabulary and terminology of our language. Derived words, foreign words on Internet resources have a negative impact on the development of our language. To prevent this, it is necessary to replace foreign words with our national words.

#### **Азербайджанский язык в контексте глобализации**

##### **Резюме**

Азербайджанский язык имеет богатую историю. Несмотря на длительное воздействие иноземных влияний, наш язык поднялся до уровня развитых языков, сохранив свою самобытность и лексику. В последнее время процесс глобализации получил очень широкое распространение. По этому поводу написано много научных работ. Глобализация повлияла как на словарный запас, так и на терминологию наших языков. Производные слова, иностранные слова на интернет-ресурсах негативно сказываются на развитии нашего языка. Чтобы этого не допустить, необходимо заменить иностранные слова на наши национальные слова.

RƏYÇİ: dos. E.Vəliyeva

Лейла Алекперова, Таир Джафарли<sup>75</sup>  
**ИСПОЛЬЗОВАНИЕ КОМПЬЮТЕРНОЙ ТЕХНОЛОГИИ  
В ОБУЧЕНИИ ВТОРОМУ ЯЗЫКУ**

Надо согласиться тем, что любая система образования не может быть независимой от общественного и политического устройства государства, она во все времена откликалась на социальный заказ. В силу этого политика Азербайджанского государства в последнее время направлена на то, чтобы внедрить информационные технологии в школы и вузы, привлечь к работе над новыми учебными материалами специалистов, а самое главное, к созданию электронной обучающей программы для школьников и студентов.

Необходимо, чтобы каждый преподаватель понял простую мысль: компьютер в учебном процессе – не механический педагог, не заместитель или аналог преподавателя, а средство при обучении детей, усиливающее и расширяющее возможности его обучающей деятельности. То, что преподаватель желает получить в результате использования машины, в неё необходимо запрограммировать.

Тогда компьютер берёт на себя львиную долю рутинной работы преподавателя, высвобождая ему время для творческой деятельности, которая на современном уровне развития техники не может быть отдана компьютеру.

Как известно, пригодность технических средств обучения и контроля для использования на занятиях по русскому языку определяется по следующим критериям:

во-первых, они должны способствовать повышению производительности труда и эффективности учебного процесса,

во-вторых, обеспечивать немедленное и постоянное подкрепление правильности учебных действий каждого учащегося;

в-третьих, повышать сознательность и интерес к изучению языка,

в-четвёртых, обеспечивать оперативную обратную связь и пооперационный контроль действий всех обучаемых,

в-пятых, обладать возможностью быстрого ввода ответов без длительного их кодирования и шифрования.

Как показывает практика, из всех существующих средств обучения компьютер наилучшим образом "вписываются" в структуру учебного процесса, наиболее полно удовлетворяют дидактическим требованиям и максимально приближают процесс обучения английскому языку к реальным условиям. Компьютеры могут воспринимать новую информацию, определённым образом обрабатывать её и принимать решения, могут запоминать необходимые данные, воспроизводить движущиеся изображения, контролировать работу таких технических средств обучения, как синтезаторы речи, видеоманитофоны, магнитофоны.

Компьютерная техника существенно расширяет возможности преподавателей по индивидуализации обучения и активизации познавательной деятельности учащихся в обучении русскому языку, позволяют максимально адаптировать процесс обучения к индивидуальным особенностям учащихся. Каждый ученик получает возможность работать в своём ритме, т.е. выбирая для себя оптимальные объём и скорость усвоения материала.

Применение компьютеров на уроках русского языка значительно повышает интенсивность учебного процесса. При компьютерном обучении усваивается гораздо большее количество материала, чем это делалось за одно и то же время в условиях традиционного обучения. Кроме того, материал при использовании компьютера усваивается прочнее.

Компьютер обеспечивает и всесторонний (текущий, рубежный, итоговый) контроль учебного процесса. Контроль, как известно, является неотъемлемой частью учебного процесса и выполняет функцию обратной связи между учащимся и преподавателем. При использовании компьютера для контроля качества знаний учащихся достигается и большая объективность оценки. Кроме того, компьютерный контроль позволяет значительно сэкономить учебное время, так как осуществляется одновременная проверка знаний всех учащихся. Это даёт возможность преподавателю уделить больше внимания творческим аспектам работы с учащимися.

Ещё одно достоинство компьютера – способность накапливать статистическую информацию в ходе учебного процесса. Анализируя статистические данные (количество ошибок, правильных/неправильных ответов, обращений за помощью, времени, затраченного на выполнение отдельных заданий и т.п.), преподаватель судит о степени и качестве сформированности знаний у учащихся.

Необходимо отметить, что компьютер снимает такой отрицательный психологический фактор, как «ответобоязнь».

Во время традиционных аудиторных занятий различные факторы (дефекты произношения, страх допустить ошибку, неумение вслух формулировать свои мысли и т.п.) не позволяют многим учащимся показать

<sup>75</sup> BDU dosentləri

свои реальные знания. Оставаясь же "наедине" с дисплеем, учащийся, как правило, не чувствует скованности и старается проявить максимум своих знаний.

Благоприятные возможности создают компьютеры и для организации самостоятельной работы учеников на уроках русского языка. Учащиеся могут использовать компьютер как для изучения отдельных тем, так и для самоконтроля полученных знаний. Причём компьютер является самым терпеливым педагогом, способным сколько угодно повторять любые задания, добиваясь правильного ответа и, в конечном счёте, автоматизации отрабатываемого навыка.

Однако, сказав о достоинствах компьютеров надо отмечать и некоторые недостатки. Диалектичность педагогических явлений состоит в том, что какое бы то ни было, положительное само по себе свойство или качество целостного учебно-воспитательного процесса оборачивается своей противоположностью и становится крайне нежелательным при неумеренном, гипертрофированном проявлении, подавляющем другие, не менее важные свойства. Это замечание имеет самое непосредственное отношение к индивидуализации обучения, тем более что в условиях компьютеризации существенно меняются условия взаимодействия педагога и учащихся, а также учащихся друг с другом.

Уже на первом этапе обучения русскому языку азербайджанцев, в процессе постановки целей и задач предстоящей познавательной деятельности учащихся учитель участвует опосредованно. Непосредственное предъявление заданий учащемуся осуществляет компьютер. Конечно, учитель должен принимать самое активное участие в составлении обучающих программ, определяющих последовательность действий учащегося в решении той или иной задачи. Но в реализации важнейшей психолого-педагогической функции обучения – предъявлении и принятии учащимися целей и задач учебно-познавательной деятельности – в условиях компьютеризации возможен острый дефицит непосредственного общения учителя и ученика, живого слова учителя.

Хотя передача всех функций преподавателя машине в принципе возможна, идею полной автоматизации обучения едва ли можно рассматривать как практически реализуемую и гуманную. Обучение немислимо без воспитывающего воздействия личности обучающего на учеников, а для этого необходим их непосредственный контакт.

#### **Литература**

1. Алтуфьева А. А. Некоторые основные проблемы создания общего языка общения в системе Интернет <http://linguact.hyperlink.ru/articles/altufjeva.html>
2. Божович Л. И. «Изучение мотивации детей и подростков» Просвещение 1972
3. Зимняя И. А. Психологические аспекты обучения говорению на иностранном языке. - М. Просвещение, 1978

#### **XÜLASƏ**

Məqalədə rus dilinin tədrisi prosesində kompüter texnologiyasından istifadəsindən danışılır və bununla bağlı ortaya çıxan bəzi məsələlər təhlil olunur. Bununla yanaşı qeyd olunur ki, kompüter müəllimi əvəz etsə də, onun dərş prosesində tərbiyəvi rolu inkar olunmazdır

#### **РЕЗЮМЕ**

В статье рассматриваются некоторые вопросы использования компьютерной техники в процессе обучения русскому языку. В связи с этим анализируются дидактические проблемы.

#### **SUMMARY**

The article discusses some issues of using computer technology in learning the Russian language. In this regard, analysis of teaching problems.

**RƏYÇİ: dos. S.Abbasova**

**QRAMMATİK MƏFHUMLARIN MƏNİMSƏNİLMƏSİNDƏ MƏNTİQİ ARDICILLIQ**

Müasir təhsilin ümdə vəzifələrindən biri yaddaş məktəbindən düşüncə və fəaliyyət məktəbinə keçidi təmin etmək, şəxsiyyətyönümlülük, şagirdyönümlülük kimi prinsiplərə əsaslanmaqla şagirdi həyata hazırlamaq, kamilləşdirməkdir. Həyatda uğur qazanma isə müəllimin peşəkarlığından, onda cəmləşən səriştə kompleksindən çox asılıdır. Müasir müəllimin vəzifəsi bilikləri ötürmək yox, şagirdin özündə yaranan, düşüncə tərzini formalaşdıran yeni fəaliyyət növlərini dəstəkləməkdir. Bu gün təlim prosesində nəticənin standart müvafiq alınması, biliklərdən maksimum səmərəli istifadə etmək bacarığının formalaşması şagirdlərin müstəqil fəaliyyətindən, şüurlu axtarış qabiliyyətindən, yeni fəaliyyət növlərindən düzgün istifadə etmə imkanlarından çox asılıdır.

Nəticəyönümlü standartlar əsasında hazırlanan, Azərbaycan dili təliminin məzmununu özündə daşıyan mətnlər üzrə işin düzgün qurulması, metodiki işin səmərəli təşkili və inteqrativliyin gözlənilməsi, hər şeydən öncə, şagirdlərin təlim materiallarına şüurlu münasibətindən, müstəqil fəaliyyətindən asılıdır. Yəni şagird hər hansı bir qrammatik məfhum və qaydaya, onu əsaslandırılan dil faktına öz təfəkkürünün inkişafı səviyyəsindən yanaşmasa, qaydanı əzbərləyəcək, həmin qaydaya aid dil nümunələrini göstərməkdə isə çətinlik çəkəcəkdir. Məhz bu məsələlərə görə fənn kurikulumunda imkan, meyl və maraqları nəzərə alınmış, “məzmun standartları hazırlanarkən şagirdlərin idraki, informativ-kommunikativ və qeyri-iradi fəaliyyətlərinin əhatə olunması, düşünmə, emosional və psixomotor bacarıqların da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur” (3,6).

Azərbaycan dili dərslərində qrammatik anlayışların formalaşması prosesi ibtidai təlim səviyyəsindən etibarən başlayır. Uşaqlar ailədən, məişətdən gətirdikləri söz ehtiyatlarını artırmaq hesabına qrammatik məfhumları da, ilk olaraq, mücərrəd anlayış olan ad, hərəkət, əlamət adı altında öyrənir, ümumi biliklərə sahiblənirlər. Sonrakı mərhələlərdə idraki inkişafın səviyyəsinə münasib olaraq onları əsas və ikinci dərəcəli əlamətlərinə görə fərqləndirir, xarakterik cəhətləri dəqiqləşdirməyə başlayırlar.

Azərbaycan dili təlimin dinləyib-anlama və danışma məzmun xətti üzrə işlə başlaması təsadüfi deyildir. Cisim və hadisə haqqında ilk anlayışların, təsəvvürlərin formalaşması da bu prosesin başlanğıcıdır. Ayrı-ayrı obyektlərin xüsusiyyətlərinin mücərrədləşməsi sayəsində qrammatik məfhumlar yaranır. Məntiqdə isə məfhum obyektləri ümumi və fərqləndirici xüsusiyyətinə görə bir yerə toplayan, ümumiləşdirən düşüncə kimi qəbul edilir. Yəni anlayış dünyanın rəşional, məntiqi bilik səviyyəsində əks olunma formalarından biridir. Mücərrəd təfəkkürün əsas formalarından olan “məfhum eyni cinsdən olan və bir-birinə oxşayan əşya və hadisələrin mühüm əlamətlərinin, xüsusiyyətlərinin insan şüurunda ümumiləşdirilmiş inikasidir” (4,4).

Fonem, leksem, morfem, söz, söz birləşməsi, cümləyə aid olan əsas xüsusiyyətlərin mücərrədləşməsinin nəticəsi olaraq qrammatik məfhum yaranır. Qrammatik məfhumları ümumiləşdirən kateqoriyaların mücərrədliyi isə özlüyündə həmin anlayışları dərk etmək və qavramaqda çətinliklər yaradır. Zehni əməliyyatların mənimsənilməsinə yönəlmiş xüsusi məşqlərdən (təhlil, sintez, müqayisə, təsnifat, ümumiləşdirmə və s.) istifadə etmədən şagirdlərin mücərrəd təfəkkürünü inkişaf etdirmək, anlayışları məntiqin qəbul edəcəyi situasiyaya uyğunlaşdırmaq mümkünsüzdür.

Müəllim dil qaydalarını öyrədkən sadədən mürəkkəbə, azdan çoxa, məlumdan məchula prinsiplərini, məntiqi ardıcılığı, dinləyib-anlama, danışma, oxu, yazı məzmun xətləri arasında inteqrativliyi gözləməli, təlimi strategiya və qiymətləndirməni fənnin məzmununa, şagirdlərin yaş səviyyəsinə, mənimsənmənin mərhələlərinə uyğun qurmalıdır.

Biz bilirik ki, müasir təlimdə pedaqoji proses mətn kontekstində qurulur və linqvistik konsepsiyanın formalaşması da müəyyən mərhələlərdən keçməklə öz həllini tapır. Linqvistik materialın təhlili zamanı sözün fonetik, leksik, qrammatik mənasındakı mücərrədlik təmin edilir və verilmiş dil hadisəsinin xarakterik cəhəti vurğulanır. Şagird ilk olaraq zehni əməliyyatlar aparmaqla səs, söz, söz birləşməsi və cümləni ümumi ad altında, mücərrəd formada qəbul edir. Məsələn, səsin ümumi cəhətlərini, sözün lüğəvi mənasını, söz birləşməsinin iki və daha artıq sözdən ibarət olmasını, cümlənin bitmiş bir fikri ifadə etməsini öyrənir. Bundan sonrakı mərhələdə xüsusiyyətlər ümumiləşdirilir, onların bir-biri ilə əlaqəsi təsbitlənir və terminlərin tətbiqi başlanılır. Şagird təhlil və müqayisə etmə əməliyyatlarına sahiblənir. Məsələn, sait səsi samit səsdən, sözün mənasını mənşəyindən, sabit söz birləşməsini sərbəst söz birləşməsindən, nəqli cümləni sual cümləsindən fərqləndirməyə başlayır. Növbəti mərhələdə anlayışların tərfi, əlamətlərin mahiyyəti və onlar arasında əlaqənin aydınlaşdırılması təmin edilir. Şagird bilir ki, əşyanın adını bildirən, kim?, nə?, hara? sualına cavab verən, cümlə üzvü kimi əsasən mübtədanın ifadə vasitəsi olan nitq hissəsi isimdir və o, sifət, feil, say, əvəzlik, zərfdən hansı əlamətlərinə görə fərqlənir. Məntiqi nəticə olaraq şagirdlər öyrəndikləri qrammatik anlayışları yeni dil materialları üzərində konkretləşdirir və onlarda mənimsənilən bilikləri nitq praktikasında tətbiq etmək bacarığı formalaşır. Müasir Azərbaycan dili təliminin ən yaxşı cəhətlərindən biri də odur ki, məfhum və anlayışlar, ümumilikdə söz və onun leksik-semantik mənası mətn üzrə işlərdə mənimsənilir. Şagirdlərsə mətnlərlə yalnız Azərbaycan dili dərslərində deyil, digər fənlərin tədrisində də rastlaşırlar. Informativlik, ayrı-ayrı mətnlərin məzmunu üzərində işlər şagirdin məntiqi təfəkkürünün daha sürətlə formalaşmasına kömək edir.

Dinlədiyini fikri anladığını, tanış olmayan sözləri, mətnin məzmun və strukturunu, dil qaydalarını mənimsədiyini, rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirmə bütövlükdə məntiqi təfəkkürü inkişaf etdirən fəaliyyətlərlə bağlıdır. İnduktiv-deduktiv metod müasir dil dərslərində ən çox istifadə olunan metodlardandır və bu heç də təsadüfi deyildir. Çünki

<sup>1</sup>Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı;

bu metodların daxili təbiətində, bu metod üzrə qurulan işin istiqamətlərində bir məntiqi ardıcılıq var. Ümumilikdə induktiv üsul şagirdlərə dil faktlarını təhlil edib ümumiləşdirmələr aparmağa imkan yaratmaqla, onlarda nəticə çıxarmaq bacarığı da formalaşdırır. Məsələn, mürəkkəb anlayış olan nitq hissələrini induktiv üsulla öyrənmək daha məqbuldur.

Müəllim yaxşı bilir ki, şagirdlər ibtidai sinifdən nitq hissələri haqqında ilkin təsəvvürlərə malikdirlər. Onlar ismi ad, feili hərəkət, sifəti əlamət bildirən anlayış kimi tanıyır və termin kimi isim, sifət, feil sözlərindən də məlumatlıdırlar. VI sinifdə “Əlvida, “bilmirəm” mətni üzrə işdə də dil qaydası olaraq nitq hissələri haqqında məlumat zamanı şagirdlərin diqqəti mətnə göy rəngdə verilmiş “*Mənə dedi ki, əsl Hollivud aktrisası kimi qaralmısan*” cümləsinə yönəldilir və hər bir sözün sualını müəyyənləşdirmək tapşırılır. Şagirdlər *mənə, dedi, , Hollivud, aktrisası, qaralmısan* kimi sözlərin suallarını (*kimə?, nə etdi?, hara?, nəyi?, nə etmişən?*) müəyyənləşdirir və *ki, əsl, kimi* sözlərə isə sual verə bilmirlər. Müəllim Venn diaqramından istifadə edərək bu sözləri müqayisə edir, ümumiləşdirir və belə bir təlimi qaydanı öyrədir ki, əsas nitq hissələrinin leksik mənası olur və müəyyən bir suala cavab verir. Köməkçi nitq hissələri isə qrammatik məna daşıyır və onlara sual vermək olmur. Bu mərhələdə şagirdlər köməkçi nitq hissələri haqqında məlumata tam sahib deyillər və *ədat, qoşma* kimi terminləri də tanımırlar. Yəni onların məntiqi düşüncəsi bu anlayışları fərqləndirməkdə, konkretləşdirməkdə acizdir. Çünki köməkçi nitq hissələri və onlara aid terminlər haqqında məlumat VII sinifdə veriləcəkdir. Bütün bunlar onu deməyə əsas verir ki, qrammatik məfhum haqqında məlumatlar təlimin məzmununa, məntiqi ardıcılığa və şagirdlərin yaş səviyyəsinə uyğun olaraq verilməlidir.

### Ədəbiyyat

1. Azərbaycan dili – 6. Dərslük. Bakı, 2013, 191 s.
2. Azərbaycan dili – 6. Müəllim üçün metodik vəsait. Bakı, 2013, 175 s.
3. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (V-XI siniflər). Bakı, 2015, 209 s.
4. Fərəcov Ə. Qrammatik məfhumların mənimsənilməsi. Bakı, 1967, 120 s.
5. İsrailov M. Məntiq. Bakı, 1987, 333 s.

**Açar sözlər:** məfhumlar sistemi, qrammatik kateqoriya, qrammatik məfhum, dil faktı, məntiqi təfəkkür.

**Ключевые слова:** система понятий, грамматическая категория, грамматическое понятие, языковой фактор, логическое мышление.

**Keywords:** system of concepts, grammatical category, grammatical concept, language factor, logical thinking.

### XÜLASƏ

Məqalədə təfəkkür prosesinə, məntiqi ardıcılığa əsaslanmaqla şagirdlərdə qrammatik məfhumları formalaşdırmanın üsul və yolları araşdırılır. Göstərilir ki, elmi məfhumlar sistemini şüurlu yanaşma əsasında dərk etmədən elmin əsaslarına sahiblənmək qeyri-mümkündür. Cisim və hadisələrin əsas xüsusiyyətlərini bilmədən onların arasındakı əlaqə və münasibətləri, qanunauyğunluqları anlama bilmədiyimiz kimi, qrammatik məfhumları da formalaşdırmadan Azərbaycan dilinin başlıca xüsusiyyətlərini başa düşə, dil materiallarını şüurlu mənimsəyə bilmərik. Məntiqi yanaşma olmadan qrammatik məfhumları müəyyən etmək, onların əsas əlamətlərini göstərmək, qrammatik terminlərin məzmununu anlamaq çətindir. Bunun nəticəsi olaraq şagirdlər ən mürəkkəb məfhumun tərifini əzbər söyləsə də ona aid nümunələr göstərə bilmir. Metodologiya göstərir ki, bu çətinliyi aradan qaldırmağın yolu dili təfəkkürün inkişafı ilə vəhdətdə öyrənməkdən keçir.

### Логическая последовательность в освоении грамматических понятий

#### РЕЗЮМЕ

В статье рассматриваются способы и пути формирования у учащихся грамматических понятий на основе процесса мышления и логической последовательности. Подчеркивается, что невозможно овладеть основами науки без осознанного подхода к системе научных понятий. Подобно тому, как без знания основных особенностей предметов и явлений невозможно осознать взаимосвязь и закономерности между ними, так и невозможно понять главные особенности азербайджанского языка, осознанно усвоить языковой материал без формирования грамматических понятий. Без логического подхода трудно определить грамматические понятия, указать на их основные признаки, понять содержание грамматических терминов. И как результат, если учащиеся хоть и могут запомнить наизусть определение самого сложного понятия, но приводить примеры затрудняются. Как показывает методология, путь для преодоления подобной сложности состоит в единстве изучения языка и развития мышления.

### LOGICAL CONSULTATION IN THE DEVELOPMENT OF GRAMMATICAL CONCEPTS

#### SUMMARY

The article discusses the ways and means of forming grammatical concepts in students based on the process of thinking and logical sequence.

It is emphasized that it is impossible to master the basics of science without a conscious approach to the system of scientific concepts. Just as without knowledge of the main features of objects and phenomena it is impossible to understand the relationship and patterns between them, so it is impossible to understand the main features of the Azerbaijani language, to consciously assimilate the language material without the formation of grammatical concepts. Without a logical approach, it is difficult to define grammatical concepts, point out their main features, and understand the content of grammatical terms. And as a result, although students can memorize the definition of the most complex concept, they find it difficult to give examples. As the methodology shows, the way to overcome such complexity lies in the unity of language learning and the development of thinking.

RƏYÇİ: dos. S.Abbasova

**Miradə Axundova Əhməd oğlu<sup>1</sup>**  
**SƏMƏD VURĞUNUN “AZƏRBAYCAN” ŞEİRİNİN TƏDRİSİ**

Orta məktəbin VII sinfində S.Vurğunun “Azərbaycan” şeiri tədris olunur. Bu şeir vasitəsilə şagirdlər heca vəznli şeirlərdə, sadə süjetli bədii nümunələrdə bədii təsvir vasitələrini müəyyənləşdirməyi öyrənirlər.

"Azərbaycan" şeirinin 16-cı bəndində iki dəfə "Qarabağ" sözünü işlətməsi ilə vətənpərvər şair, bir tərəfdən vətənin bu parçasına necə yüksək önəm verdiyini göstərir, digər tərəfdən də o cənnətməkan yerlərin faciəli gələcəyini görmüş kimi, sövqi-təbii olaraq, narahatçılığını bürüzə verirdi. "Könlüm keçir Qarabağdan" ifadəsi ilə duyğusal şairin indi milyonlarla azərbaycanlı üçün könül dağına çevrilmiş o şahənə yerlərə həsrət qalacağımızı sanki əvvəlcədən duyması heyrət doğurur. Qarabağın himninə çevrilmiş möhtəşəm "Qarabağ şikəstəsi"nin sonunda həmin bəndin oxunması da bu şeirin əzəmətinin göstəricisidir. Şeirin 18-ci bəndi bütövlükdə Azərbaycan ədəbiyyatına, ona verilən dəyəərə həsr edilib. S.Vurğun dahi Nizamini və Füzulini xatırlayaraq, əsl sənət əsərlərinin və sənətkarın ölməzlik fikrini önə çəkib. O, "Deyilən söz yadigardır" ideyasına əminlik bildirərək, bütün vətən yazarlarını hünər və cəsərlə qəlblərində kəni deməyə, yazmağa səsləyir. "Azərbaycan" şeirində mühüm bir ideya bütün şeir boyu qırmızı bir xətt kimi keçir. Bəndləri bir-birinə bağlayan bu qırmızı xətt böyük şairin Vətən sevgisi, Vətənə olan məhəbbətidir. O, bu məhəbbəti bənddən-bəndə yeni rənglərlə, yeni çalarlarla, amma tam səmimiyyətlə izharedir və sanki onu təkrar-təkrar nümayiş etdirməkdən zövq alır, rahatlıq tapır. Şeirdə Vətənlə bağlı fədləri- "Azərbaycan", "vətən", "elim", "obam", "yurdum", "yuvam", "məskənim" - sevə-sevə işlətməsi, şairin bu torpağa, bu Vətənə, bu yurda bağlılığının bariz nümunəsidir. Ölməz şair:

Anam, doğma vətənimdən!

Ayrılarımı könül candan? (1, 37)

- deyərək, Vətəni anası kimi doğma bilir, ona, ən əziz bir insana müraciət edən kimi, hər dəfə "Gözəl vətən!" deyərək müraciət edir. Vətən-ana vəhdətindən söz acır və bu sevgisini, ulvi hissini ən yüksək mərtəbəyə qaldırır.

Şeir heca vəznində, 4+4 bölgüsü ilə, beslik bəndlərlə yazılmışdır. Hər bəndin məzmunu, əsasən son 3 misrada ifadə olunur, ilk iki misra isə birlikdə bitkin bədii lövhə təşkil edir. Lakin bəndin bütün misraları heyranedicə bir tərzdə bir-birini tamamlayır. Səməd Vurğunun “Azərbaycan” şeirinin tədrisi heca vəzninin qaydalarını, daxili bölgünü, məntiqi və emosional vurğunu, ritmi, ahəngi öyrənmək baxımından çox funksiyalı rol daşıyır. Əsərin ideya-bədii xüsusiyyətlərinin tədrisi birbaşa olaraq əsərin vəzn sisteminin düzgün öyrədilməsindən asılıdır. Düzgün intonasiya, fasilə və ahəng əsərin həm üzə olan, həm də gizli olan mətləblərinin açılmasına yardımçı olur.

Aşağıda S.Vurğunun “Azərbaycan” şeirinin təhlili üzrə iş əsasında qurduğumuz dərs nümunəsini təqdim edirik.

**Standart.**

1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaligə, bədii sual, təkrir, litota) rolunu aydınlaşdırır.

2.2.1. Müzakirələrdə ədalətlik və obyektivlik nümayiş etdirir.

3.1.1. Mövzu ilə bağlı əlavə mənbələrdən topladığı materialları əlaqələndirir, yazısında istifadə edir.

**Təlim nəticələri.**

1. Əsərin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.

2. Fərqli fikirlərə ədalətli, obyektiv münasibət nümayiş etdirir.

3. Müxtəlif mənbələrdən topladığı materialları əlaqələndirib istifadə edir.

**Dərsin tipi:** induktiv, bədii əsərin öyrədilməsi

**İs forması:** kiçik qruplarla iş

**Metod və prövolar:** müsahibə, ikihissəli gündəlik

**Təchizat:** dərslik, şeirin məzmununa uyğun videolar, illüstrasiyalar, is vərəqləri

**Motivasiya, problemin qoyulması:** İnternetdən S.Vurğunun “Azərbaycan” şeirini şairin öz dilindən şagirdlərə dinlədirik və onlarla seiri dinlərkən keçirdikləri hissələr barəsində sorğu aparırıq.

**Tədqiqat sualı:** Şeir vətənimizə həsr olunmuş digər əsərlərdən nə ilə fərqlənir? Fərziyyələr dinlənir və qeydlər aparılır.

**Tədqiqatın aparılması:** Bu mərhələdə şagirdləri kiçik qruplarda birləşdiririk. Hazırladığımız sualları şagirdlərə iş vərəqlərində təqdim edirik.

**“Vətən” qrupu:**

1. Şeirin hansı bəndində vətənin gözəllikləri, sərvətləri daha dolğun ifadə olunmuşdur?

2. S.Vurğunun “Azərbaycan” şeirinin ilk iki bəndi üzərində işləməklə fikirlərinizi ikihissəli gündəlikdə yazın.

**“Qarabağ” qrupu:**

Şeirin mövzu və ideyasını müəyyənləşdirin:

a) Müəllifin əsərin mövzu və ideyasına münasibəti

b) Sizin əsərin mövzu və ideyasına münasibətiniz.

**“Bakı” qrupu:** Şeirdə hansı bədii təsvir və ifadə vasitələrindən istifadə olunmuşdur?

<sup>1</sup>Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı



**“Azərbaycan” qrupu:** S.Vurğunun “Azərbaycan” şeiri ilə Ə.Cavadın “Azərbaycan! Azərbaycan!” şeirinin müqayisəli şəkildə təhlilini verin.

**Məlumatın mübadiləsi və müzakirəsi:** Qruplar apardıqları tədqiqatın nəticələrini təqdim edirlər. Müzakirə zamanı müəllim dialoji nitq bacarığının nümayişinə, fikirlərin sərbəst söylənməsinə diqqət yetirir. Bu mərhələdə sığirdlərin fəallığına səy göstərməlidir. Hər bir qrup digər qrupların cavablarına münasibət bildirir, əlavələr edir mövqelərini misallarla əsaslandırmağa çalışır.

**Nəticənin çıxarılması, ümumiləşdirilmənin aparılması:** Sığirdlər seirlə bağlı fikirlərini, sairin vətənpərvərlik hissələrinin seirdə öz əksini necə tapması barədəki mülahizələrini ümumiləşdirir və nəticə çıxarırlar. Daha səmərəli olması üçün bu mərhələdə əvvəlcədən hazırladığımız suallardan istifadə edirik.

1. Seirdə hansı bədii xüsusiyyətlər diqqətinizi daha çox çəkdi?
2. Seirin ideyasını yığcam şəkildə necə ifadə edərsiniz?

#### **Oivmətləndirmə:**

Oivmətləndirmə meyarları: Aydınlaşdırır, nümayiş etdirir, istifadə edir

#### **I səviyyə**

Seirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.

Seirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.

Seirlə bağlı fikirlərini mətnədən nümunələr gətirməklə şərh etməkdə çətinlik çəkir.

#### **II səviyyə.**

Seirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən müəllimin köməyi ilə aydınlaşdırır.

Seirdə bədii təsvir və ifadə vasitələrini suallar verməklə müəyyənləşdirir.

Seirlə bağlı fikirlərini müəllimin köməyi ilə mətnədən nümunələr gətirməklə şərh edir.

#### **III səviyyə**

Seirdə tanış olmayan sözlərin mətnə uyğun mənasını lüğətlərdən aydınlaşdırmaqda bəzən çətinlik çəkir.

Seirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə bəzən çətinlik çəkir.

Seirlə bağlı fikirlərini mətnədən bəzi məqamlarda müvafiq nümunələr gətirməklə şərh edir.

#### **IV səviyyə**

Seirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə aydınlaşdırır.

Seirdə bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir

Seirlə bağlı fikirlərini mətnədən ardıcıl olaraq müvafiq nümunələr gətirməklə şərh edir.

**Ev tapşırığı:** “Azərbaycanın füsunkar təbiəti” haqqında esse yazın.

#### **Ədəbiyyat**

1. Səmsizadə N. Ədəbiyyat nəzəriyyəsi. (Dərslük). Bakı: “Progres” nəşriyyəti, 2012. 434 s
2. Həsəni B., Hüseynoğlu S., Məmmədova S., Mustafəyeva A. Ədəbiyyat. VII sinif. Müəllim üçün metodik vəsait. Bakı: “Bakı” nəşriyyəti, 2018. 211 s
3. Həsəni B., Hüseynoğlu S., Verdiveva N., Mustafəyeva A. Ədəbiyyat. IX sinif. Müəllim üçün metodik vəsait. Bakı: “Bakı” nəşriyyəti, 2020. 226s.

**Acar sözlər:** Səməd Vurğun, heca vəznü, lirik seirlər, təbiətin təsviri, vətən sevgisi, daxili bölgü

**Ключевые слова:** Самед Вургун, вес слога, лирические стихи, описание природы, отечественная любовь, внутреннее подразделение

**Keywords:** Samad Vurgun, syllable weight, lyrical poems, description of nature, patriotic love, internal division

#### **Xülasə**

Məqalədə ümumtəhsil məktəblərində heca vəzninin tədrisi məsələlərinə toxunulub. Heca vəzninin tələbləri, sərtləri, ahəngi Səməd Vurğunun “Azərbaycan” şeiri üzərində tədqiq edilib. Məlum olmuşdur ki, heca vəznində müxtəlif hecalı, mövzulu, ideyalı, təsirli poeziya nümunələri göstərmək olar. Bundan əlavə, heca vəznində daxili bölgü, ritm, ahəng məsələlərinin tədrisi araşdırılmışdır. Səməd Vurğun məşhur “Azərbaycan” poemasının 22 bəndinin hər birində Vətən haqqında öz fikirlərini ifadə edir və onları güclü poetik obrazlardan istifadə etməklə oxucuya daha dolğun çatdırıa bilir. Bütün bunlar şeiri yaddaslardan silinməvən ölməz bir əsərə çevirir.

**СЛОВЫЙ РИТМ И СПОСОБЫ ЕГО ОБУЧЕНИЯ В СТИХОТВОРЕНИИ «АЗЕРБАЙДЖАН» С.ВУРГУНА**

#### **Резюме**

Величайший азербайджанский поэт, первый народный поэт Самед Вургун написал известное стихотворение “Азербайджан”, когда ему было 28 лет. Отличия поэзии от бытовой мистики, нагрузки патриотизма и многогранности картины страны. В этом стихотворении отражено энциклопедическое содержание. Такого результата автор добивается благодаря сложной поэтической структуре. Каждый из 22 абзацев выражает собственные представления поэта о Родине и способен более полно донести их до читателя, используя мощную поэтическую образность. Все это делает поэму бессмертным произведением, которое невозможно стереть из памяти.

**Teaching syllables in S.Vurgun’s poem “Azerbaijan”**

#### **Summary**

The greatest Azerbaijani poet, the first Azerbaijani poet Samad Vurgun wrote the famous Azerbaijani poem when he was 28 years old. Differences between the poetry of domestic mysticism, patriotism load and multi-faceted picture of the country. This poem reflects the encyclopedic content. The author achieves this result thanks to the complex poetic structure. Each of the 22 paragraphs expresses the poet’s own ideas about the motherland and is able to convey them more fully to the



reader, using powerful poetic imagery. All of this makes the poem a work of immortality that cannot be erased from memory.

RƏYÇİ: dos.S.Abbasova

## Levla Talib oızı Oədirlil<sup>1</sup> I-IV SİNİF AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİ VƏ METODİK VƏSƏİTLƏRİNDƏ MƏNTİQİ ÇALIŞMALAR

İbtidai sinif dərsləklərini vərəqləsək, müxtəlif tipli çalışma nümunələrinə rast gələ bilərik. Hər bir çalışma nümunəsi şagirdlərin zehni inkişafı üçün olduqca əhəmiyyətlidir. Məntiqi çalışmalər, üzündən köçürmə yazılar, imlalar və s. tipli orfoqrafik çalışmalər həm yazı vərdislərini, həm də şifahi nitqi formalaşdırır. Biz məntiqi çalışmalər haqqında məlumat vərərkən onların da orfoqrafik çalışma nümunələri ilə bilavasitə bağı olduğunu deyə bilərik. Çünki məntiqi çalışmalər da quruluşca orfoqrafik çalışmalərin bəzi xüsusiyyətlərini daşıyırlar. Məsələn, biz məntiqi çalışmaləri nəzərdən keçirsək görə bilərik ki, bu tip çalışmalarda nümunələr seçmək, bənzər halların müqayisəsi, qaydaların dəqiqləşdirilməsi, ümumiləşdirilmələrin aparılması və s. məsələlərə rast gəlinir. Bu məsələlər həmçinin orfoqrafik tipli çalışmalərin da əsasını təşkil edir.

Orfoqrafik çalışmalərin müxtəlif xarakterləri olur. Əsasən isə üç növü göstərilir ki, bu da N.S.Rojdestvenskinin bölgüsünə əsasəndir. Bunlar aşağıdakılardır:

- 1) Şagirdlərin qavrama fəaliyyətinin xarakterinə görə;
- 2) Dərsin keçirilmə məqsədinə görə;
- 3) Çalışmalər yerinə yetirilərkən iştirak edən şagirdlərin xarakterinə görə.

Şagirdlərin qavrama fəaliyyətinin xarakterinə görə çalışmalər özü də üç qrupa ayrılır: 1) analitik tipli çalışmalər; 2) sintetik tipli çalışmalər; 3) analitik-sintetik tipli çalışmalər.

İndi isə gəlin bu çalışma növləri haqqında qısa məlumat əldə edək:

- 1) Analitik tipli çalışmalər.

Analitik tipli çalışmalarda adətən orfoqrafiyanın daha aydın, asan və möhkəm mənimsənilməsi üçün qrammatik orfoqrafik təhlil geniş yer verilən çalışmalər nəzərdə tutulur. Bu çalışmalərə orfoqrafik təhlil, seçmə imla, xəbərdarlıqlı imla, izahlı imla, üzündən köçürmədən əvvəl və sonra təhlil və s. nümunə göstərə bilərik.

- 2) Sintetik tipli çalışmalər.

Bu növ çalışmalərin köməyi ilə şagirdlər adətən əvvəllər öyrəndiklərini qruplaşdırır, öyrəndikləri qaydalar üzrə təkrarlar edir, həmin qaydaları bir mövzu ətrafında ümumiləşdirir.

- 3) Analitik-sintetik tipli çalışmalər.

Bu çalışmalər isə sübuta əsaslanan çalışmalardır. Təhlil-tərkib tapşırıqlı cümlələrin tərtib edilməsi, imla, ifadə, inşa yazıları zamanı bəzi lazımi orfoqramları tapmaq, əşya və şəkillərin altından adlarını qeyd etmək, mətnlərdəki buraxılmış sözləri, buraxılmış hərfləri bərpa etmək və s. bu çalışmalərə nümunə göstərə bilərik.

Çalışma növləri ilə bağı ümumi bir fikir bildirdikdə isə onu deyə bilərik ki, bu çalışma növlərindən ən əlverişli olanı həm təhlil, həm də tərkib elementlərini özündə birləşdirən çalışma növləridir. Yəni bu bir çalışma nümunəsində həm təhlil, həm də tərkib eyni anda iştirak edirsə bu daha əlverişli variant olur. Çünki, məsələn, üzündən köçürmə yazı, yaxud imla yazıldıqdan sonra lazımi orfoqramın tapılması üçün şagird əvvəlcə tərkib, sonra isə təhlil əməliyyatını həyata keçirir. Bununla da hər iki üsul vəhdət təşkil edir və öyrənmə fəaliyyətinin nəticəsi daha yüksək olur.

Məntiqi çalışma nümunələrinə həm metodik vəsaitlərdə, həm də ibtidai sinif dərsləklərində rast gəlmək mümkündür. Metodik vəsaitlərdə verilən çalışma növlərinin digərlərindən fərqi ondadır ki, burada çalışmalər müəllimin tərtibi və köməkliyi ilə həyata keçirilir. Həmçinin bu çalışmalər konkret variantlar və cavablar şəklində deyil, yazılı şəkildə olur. Yəni bu çalışmalər mətnə əsasən hazırlanır, dərslə müddətində yaxud ev tapşırığı şəklində verilir.

Yuxarıda qeyd etmişdik ki, məntiqi çalışmalər və orfoqrafiya ilə bağı olan çalışmalər bilavasitə bir-biri ilə əlaqəlidir. İndi isə bu qeyd etdiyimiz çalışma tiplərinin (analitik, sintetik, analitik-sintetik) məntiqi çalışmalər üzərində həm ibtidai sinif dərsləklərində, həm də metodik vəsaitlərdə uyğun olaraq izahına baxaq. Əvvəlcə metodik vəsaitdəki nümunələrlə başlayaq.

Məsələn, IV sinif metodik vəsaitinə nəzər yetirməklə başlayaq. Bu metodik vəsaitdə “ Qədim yunan sözləri ” mövzusunda yazı tapşırığına aid belə nümunə verilib:

- 1) “ **Elə bir hekayə qurmağa çalış ki, sonunda hekayə qəhrəmanı “ evrika ” deyə qışqırsın.** ”

Çalışmanın xüsusiyyətindən də görünür ki, bu çalışma həm yazı bacarıqlarının, həm məntiqi təfəkkürün inkişafına yönəlmişdir. Üstəlik bu çalışmanı həll edən şagirdlərin söz ehtiyatı artır, hekayə qurmaq, plan üzrə işləmək bacarıqları da aktiv olur.

Elə bu mövzu üzrə yenə də metodik vəsaitdən bir çalışmaya da nəzər salaq. Çalışmanın şərti belədir:

- 2) **İndi isə “baş” sözünü aşağıdakı mənalarda cümlələrdə işlədin:**

- 1) insanın bədən üzvü;
- 2) bir şeyin yuxarı tərəfi (kəndin başı);
- 3) rəhbər, birinci (baş həkim).

<sup>1</sup>ADPU-nun II kurs magistrantı

Bəs bu sozun mənaları arasında yaxınlıq varmı? Hansı mənani “baş” sözünün ilkin yəni həqiqi mənası kimi qəbul etmək olar? (“Göz”, “boğaz”, “ətək” sozlərini də misal gətirmək olar.)

Bu çalışmanın verilməsinə səbəb isə dərsləyin 58-ci səhifəsində verilmiş 2-ci tapşırıqda omonim sözlər haqqında “**Yadda saxla!**” bölməsindəki məlumatların öyrənilməsidir. Çalışma omonim sözlərlə çoxmənalı sözləri bir-birindən fərqləndirməyə xidmət edir. Müəllim bu çalışma ilə bir növ həm öyrənilənləri möhkəmləndirir, həm də yenə də şagirdin məntiqi təfəkkürünün inkişafına şərait yaradır. Bu tip çalışmaları qruplar şəklində və müxtəlif fəal təlim metodları ilə yerinə yetirmək olar.

İndi isə IV sinif Azərbaycan dili dərsləyindəki nümunələrə baxaq. Burada “**Əməksevərlik**” bölməsində, “Bir boşqab sıyıq” mətninin sonunda verilmiş çalışma 9-a nəzər salaq. (səhifə 75) Çalışmanın şərti belədir:

**1) Verilmiş cümlələrdə köməkçi nitq hissələrini müəyyənləyiniz. Onların cümlədəki funksiyasını izah et.**

1. Axı yoldaşların səni gözləyir.
2. Göyün üzünü tutuldu, lakin yağış yağmadı.
3. Sevincindən quş kimi göydə süzmək istəyirdi.

**Nümunə:** axı –köməkçi nitq hissəsi, cümlənin təsir gücünü artırır.

Bu çalışma nümunəsi dil qaydalarının mənimsənilməsi üçün verilmişdir. Çünki həmin mətnin sonunda köməkçi nitq hissələri haqqında məlumat vardır. Şagird bu çalışmada həm köməkçi nitq hissələrini tapır, həm də onların mənasını izah edir. Çalışmanın nəticəsində isə dil qaydaları tam mənimsənilir, məntiqi təfəkkür inkişaf edir.

Elə həmin bölmədən, eyni səhifədəki növbəti çalışmaya nəzər salaq. Çalışmanın şərti belədir:

**2) “Məsələn, hətta, ona görə də, artıq” köməkçi nitq hissələrini cümlələrdə işlət.**

Bu çalışmanın digərindən fərqi ondadır ki, əvvəlki çalışmada dil qaydasını izah etmək üçün cümlələri verib, onların funksiyasını izah etməyi tələb edirdi. Burada isə çalışmanın şərtini nisbətən qəlizləşdirib, cümlələri də qurmağı tələb edir. Sanki birinci çalışma ikincinin həlli üçün zəmin yaradır. Birinci çalışmanı həll edə bilən şagird, rahatlıqla ikinci çalışmanı da həll edəcəkdir. Bu çalışmanın nəticəsində isə həm yazı qaydaları, həm dil qaydaları tam mənimsənilir. Üstəlik lüğət ehtiyatı zənginləşir və məntiqi düşüncə formalaşır.

İndi isə III sinif “Azərbaycan dili” dərsləyi və metodik vəsaitindən olan nümunələrə baxaq. Əvvəla dərsləkdən başlayaq. “Sirlü dünya” bölməsində, “Leylək və bülbül” mətninin sonunda çalışma 6 verilmişdir. (Səhifə 76) Çalışmanın şərti aşağıdakı kimidir:

**1) Sözlərin düzgün yazılışını müəyyənləyərək tamamla və bir neçəsini cümlədə işlət. şaf...alı, bit...i, ariş...ə, küf...ə, bən..., tüs...ü, həf...ə**

Bu çalışmanın həlli sadə görünərsə də əslində çox diqqət tələb edən çalışma tiplərindəndir. Çalışmanın özü həm dil qaydalarının, həm də yazı qaydalarının mənimsənilməsində və möhkəmlənməsində əsas rol oynayır. Çalışmanın həlli üçün şagirdlər əvvəlcə sözlərin düzgün yazılış qaydasını bilməlidir. Çünki bəzən şagirdlər samitlərin kar-cingiltili əlaqələrini, hansının işlənilmədiyini qarışdırır. Samitləri düzgün yerləşdirdikdən sonra isə onları cümlədə işlətməlidir. Cümlələr isə şagirdlərinin yaş xüsusiyyətlərinə uyğun qurulmalıdır. Yəni müəllimlər cümlə quruluşuna da fikir verməlidir. Çox sadə cümlələrdən qaçınmalı, yaxud çox mürəkkəb cümlə qurub əsas fikirdən kənara çıxılmamalıdır.

Növbəti çalışma isə eyni bölmədən “Qarağacın kölgəsi” mətnindən sonra verilən 11, 12 və 13-cü çalışmalardır. (Səhifə 79) Çalışmaların şərti belədir:

**2) Lüğətin köməyi ilə “sənəd” və “sənət” sözlərinin mənalarını araşdır və hər bir sözü cümlədə işlət.**

**3) Dördüncü birində sözün sonundakı “q” fərqli səslənir:**

- A) maraq B) qonaq C) hüquq Ç) qıvrmaq

**4) “Q” samitinin “x” kimi tələffüz olunduğu sözləri seç:**

qayıq, üfüq, budaq, Afaq, otaq, qulluq, dəqiq, sadıq, sınaq

Çalışmaların həllindən əvvəl eyni səhifədə dil qaydası kimi “Söz sonunda bəzi samitlərin tələffüzü” hissəsi verilmişdir. Bu çalışmaların şərtindən də görüldüyü kimi şagirdlər əsasən lüğət üzrə işə, orfoqrafiya və orfoepiya qaydalarına, yazı vərdişlərinə, cümlə qurmaq bacarıqlarına və s. xüsusi diqqət etməlidir. Bu sadələşdirilmiş isə məntiqi çalışmaları həlli yolunda ən mühim yeri tutur, xüsusi əhəmiyyət kəsb edir.

Digər çalışmaya isə III sinif metodik vəsaitində olan nümunə ilə nəzər salaq. Metodik vəsaitin 55-ci mövzusunda “Azərbaycan” adlı bir bölmə vardır ki biz həmin bölmədən bir neçə keçir. (Səhifə 147) Çalışmaların şərti belədir:

**1) “Gen” sözü 4-cü bənddə “ayrı”, “aralı”, 6-cı bənddə “enli”, “geniş” sözləri ilə əvəz edin.**

**2) Dərin, beşik, sərni, qucaq, ocaq sözləri həqiqi mənada işlənməklə cümlələr qurun.**

Birinci çalışmada lüğət üzrə işin vacibliyi, ikinci də isə sözün ilkin (həqiqi) mənası haqqında verilən məlumatlar əsas yer tutur. Şagird bu çalışmaları həlli nəticəsində əgər bilmədiyi söz varsa, onları mənimsəyir, cümlə qurmaq vərdişlərinə, yazı yazmaq bacarıqlarına və s. yiyələnir.

Gördüyünüz kimi yuxarıda da qeyd etmişdik ki, metodik vəsaitlərdəki çalışmaları, dərsləklərdəki çalışmalardan quruluşuna, çətinlik dərəcəsinə görə fərqlənir. Daha çox diqqət tələb edən çalışmaları da elə metodik vəsaitlərdə yer alıb.

**Ədəbiyyat**

- 1) Nəbat Cəfərova.İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası- 1-ci hissə. Bakı, 2016;
- 2) Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün Azərbaycan dili dərsləyi. Bakı 2020;
- 3) Ümumtəhsil məktəblərinin 2-ci sinfi üçün Azərbaycan dili dərsləyi. Bakı 2018;
- 4) Ümumtəhsil məktəblərinin 3-cü sinfi üçün Azərbaycan dili dərsləyi. Bakı 2020;
- 5) Ümumtəhsil məktəblərinin 4-cü sinfi üçün Azərbaycan dili dərsləyi. Bakı 2019;

6) Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün Azərbaycan dili fənni üzrə dərsləyin metodik vəsaiti. Bakı 2020;

7) Ümumtəhsil məktəblərinin 2-ci sinfi üçün Azərbaycan dili fənni üzrə dərsləyin metodik vəsaiti. Bakı 2021;

8) Ümumtəhsil məktəblərinin 3-cü sinfi üçün Azərbaycan dili fənni üzrə dərsləyin metodik vəsaiti. Bakı 2018;

9) Ümumtəhsil məktəblərinin 4-cü sinfi üçün Azərbaycan dili fənni üzrə dərsləyin metodik vəsaiti. Bakı 2019;

**Açar sözlər:** Azərbaycan dili, metodik vəsait, çalışmalar sistemi, məntiqi çalışmalar, təhlil, tərkib,

**Ключевые слова:** азербайджанский язык, методические пособия, система упражнений, логические упражнения, анализ, синтез.

**Key words:** Azerbaijani language, teaching aids, system of exercises, logical exercises, analysis, synthesis.

## **I-IV SİNİF “AZƏRBAYCAN DİLİ” DƏRSLİKLƏRİ VƏ METODİK VƏSAİTLƏRİNDƏ MƏNTİQİ ÇALIŞMALAR**

### **Xülasə**

Çalışmalar həm dil qaydalarının, həm də yazı qaydalarının mənimsənilməsində və möhkəmlənməsində əsas rol oynayır. İstifadədə olan dərsləklərdə müxtəlif tipli çalışma nümunələrinə rast gələ bilərik. Hər bir çalışma nümunəsi şagirdlərin zehni inkişafı üçün olduqca əhəmiyyətlidir. Məntiqi çalışmalar, üzündən köçürmə yazılar, imlalar və s. tipli orfoqrafik çalışmalar həm yazı vərdişlərini, həm də şifahi nitqi formalaşdırır. Məntiqi çalışma nümunələrinə həm metodik vəsaitlərdə, həm də ibtidai sinif dərsləklərində rast gəlmək mümkündür. Metodik vəsaitlərdə verilən çalışma növlərinin digərlərindən fərqi ondadır ki, burada çalışmalar müəllimin tərtibi və köməkliyi ilə həyata keçirilir. Həmçinin bu çalışmalar konkret variantlar və cavablar şəklində deyil, yazılı şəkildə olur. Məntiqi çalışmalar və orfoqrafiya ilə bağlı olan çalışmalar bilavasitə bir-biri ilə əlaqəlidir. Məqalədə analitik, sintetik, analitik-sintetik çalışma tiplərindən istifadə edilməsinin metodikasını vermişdir.

## **Логические упражнения в учебниках и методических учебниках азербайджанского языка для I-IV классов**

### **Резюме**

Упражнения играют ключевую роль в освоении и укреплении как языковых правил, так и правил письма. Мы можем найти различные типы учебных примеров в используемых учебниках. Каждая учебная проба очень важна для умственного развития учащихся. Логические упражнения, транскрипты, орфография и т.д. Орфографические упражнения данного типа формируют как навыки письма, так и устную речь. Примеры логических работ можно найти как в методических пособиях, так и в учебниках для начальных классов. Отличие видов работ, приведенных в пособиях, от других в том, что работа выполняется с помощью преподавателя. Также эти упражнения выполняются не в виде конкретных вариантов и ответов, а в письменной форме. Логические упражнения и орфографические упражнения напрямую связаны. В статье представлена методика использования аналитических, синтетических, аналитико-синтетических видов работы.

## **Logical exercises in I-iv grade azerbaijani language textbooks and methodical textbooks**

Exercises play a key role in mastering and strengthening both language rules and writing rules. We can find different types of study examples in the textbooks used. Each study sample is very important for the mental development of students. Logical exercises, transcripts, spelling, etc. Spelling exercises of the type form both writing skills and oral speech. Examples of logical work can be found in both teaching aids and primary school textbooks. The difference between the types of work given in the manuals and others is that the work is carried out with the help of a teacher. Also, these exercises are not in the form of concrete options and answers, but in writing. Logical exercises and spelling exercises are directly related. The article presents the methodology of using analytical, synthetic, analytical-synthetic types of work.

**RƏYÇİ:** dos. S.Abbasova

**ANARIN “KEÇƏN İLİN SON GECƏSİ” ƏSƏRİNİN TƏHLİLİNƏ DAİR**

Bədii əsərlərin təhlili ədəbiyyat məşqələlərində ən mürəkkəb və məsul məsələlərdən biridir. Etiraf edilməlidir ki, dramatik əsərlərin tədrisi epik, lirik əsərlərin öyrədilməsi yollarından mürəkkəbliyi ilə fərqlənir. Dram əsərlərinin tədrisi çətinlik ədəbi növün mahiyyətindən, özünəməxsusluğundan irəli gəlir. Müasir tədris proqramında dramatik əsərlərin öyrədilməsi də üç mərhələdə reallaşır: Oxu. Məzmun üzrə iş. Təhlil

Təhlil sonuncu və həlledici mərhələdir. O, müəllimdən və şagirdədən gərgin iş, böyük zəhmət tələb edir.

Bədii əsərlərin təhlilində başlıca məsələ əsərin hansı cəhətlərinin nə kimi ardıcılıqla aydınlaşdırmaqdan ibarətdir. Bütün əsərlərin təhlilini standartlaşdırılmış və şablon halını almış üsul və yollarla aparmaq doğru deyildir. Hər bir əsərin təhlili onun janrından, pedaqoji iş şəraitindən asılı olaraq konkret üsul və priyomlar tələb edir.

Bədii əsərlərin o cümlədən dramatik əsərlərin təhlilində əhatə olunan komponentlər həm çox, həm də mürəkkəbdir. Dramatik əsərlərin təhlilində əhatə olunan komponentlər aşağıdakılardır:

1. Əsərin mövzu və ideyası
2. Obrazların təhlili
3. Əsərin konfliktli və problematikası
4. Əsərin bədii xüsusiyyətləri( dil, üslub, obrazlılıq yaradan vasitələr, kompozisiya və s.)

Aşağıda “Anarın “Keçən ilin son gecəsi” əsərinin təhlili” mövzusunda təşkil etdiyimiz eksperimentdən nümunəni təqdim edirik. Dərs üçün aşağıdakı məzmun standartları seçilmişdir:

Standartlar	Təlim nəticələri
1.2.2. Digər obrazların müəllifin mühakimələrinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.	Digər obrazların və müəllifin mühakimələrindən çıxış etməklə dramın qəhrəmanlarını səciyyələndirir.
1.2.4. Bədii nümunələrin mövzunu, ideya-bədii xüsusiyyətlərini və konfliktini şərh edir, onlara əsaslandırılmış münasibət bildirir.	Dramın mövzunu, ideya- bədii xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir.	Dramla bağlı təqdimat və çıxışlarda müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya- bədii xüsusiyyətlərini şərh edir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.	Dramla bağlı müzakirələrdə mövzuya, problemə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.

**Dərsin gedişi**

Dərsi ilk növbədə ev tapşırığının yoxlanması ilə başlayırıq. Təqdimatları dinləyir və müzakirəsini həyata keçiririk. Motivasiya, problemin qoyuluşu. Bu mərhələdə internetdən “Keçən ilin son gecəsi” filmindən bir fraqmenti şagirdlərə nümayiş etdiririk. Şagirdlər izlədikləri film əsasında müsahibə aparırlar.

Tədqiqat sualı: Gənc nəsil yaşlı nəsilədən nələri əxz edib yaşadır?

Tədqiqatın aparılması. Bu mərhələdə şagirdləri kiçik qruplarda birləşdiririk. Hazırladığımız sualları şagirdlərə iş vərəqlərində təqdim edirik.

**1-ci qrupun tapşırığı:**

- Həmidə ana obrazını səciyyələndirin. Həmidə ana obrazının xarakterindəki başlıca xüsusiyyətləri, düşüncələri (həyata, ailə münasibətlərinə baxışı) nitqi – danışığı üçün səciyyəvi olan cəhətləri aydınlaşdırın.

**2-ci qrupun tapşırığı:**

- Ananın övladlarını səciyyələndirən başlıca cəhətlər hansılardır? Onların Yeni il gecəsini analarının yanında keçirməmələrinə münasibətiniz necədir?

**3-cü qrupun tapşırığı:**

- “Dünyada heç nə itmir, heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsil-nəsil keçir... Biz... əlimizin zəhmətilə çörək qazanmışıq. Qoy bizim həyatımızda yaxşı nə olubsa, uşaqlarımız özləri ilə təzə həyatlarına, təzə nəsilərə aparsınlar. Həyat da elə budur...” Sizcə, bu fikrində Qəzənfər haqlıdır mı? Nə üçün?

**4-cü qrupun tapşırığı:**

- Əsərin bədii gözəlliyinin, fikrin təsir gücünün artmasında məcazların rolunu aydınlaşdırın. Dramda işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyənənləşdirin.

**5-ci qrupun tapşırığı:**

- Əsərdəki başlıca fikir-ideya, sizcə, nədir? İdeyanın başa düşülməsində daha əhəmiyyətli olan ifadə və cümlələr hansılardır?

Məlumatın mübadiləsi və müzakirəsi mərhələsində qruplar birinci növbədə, bir-birinin işinin məzmunu ilə ətraflı tanış olurlar. Təqdimatlarda daha vacib məsələlər üzərində dayanılır, fikri təsdiq edən nümunələr göstərilir. İstiqamətləndirici

<sup>1</sup>Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı

sualları verərək şagirdləri tədqiqat sualını aydınlaşdırmağa yönəldirik. Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Şagirdlərdə belə qənaət möhkəmlənir ki, nəsillər arasında varisliyin mövcud olması həyatın davamı üçün vacib şərtidir. Məhz varislik nəsillər arasında rabitənin qorunub saxlanmasına, yaxşı nə varsa, yaşadılmasına səbəb olur. “Keçən ilin son gecəsi” əsərində yaşlı və gənc nəsillər qarşılaşdırılmaqla həyat həqiqətləri əks etdirilmişdir. Bu nəsillərin arasında varisliyin, bağlılığın və ardıcılığın qorunub saxlanmasının vacib olması fikri əsaslandırılmışdır. Çıxarılmış nəticələrin tədqiqat sualı və fərziyyələrlə müqayisə edilməsinə diqqət yetirilir. Qiymətləndirmə. Qiymətləndirmə meyarları. Səciyələndirmə. Münasibətbildirmə, Şərhtmə. Nümayişetdirmə

### **1-ci səviyyə**

Nitqindən çıxış etməklə obrazı səciyələndirməkdə çətinlik çəkir.

Dramın ideya- məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.

Dramla bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.

Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir

### **2-ci səviyyə**

Nitqindən qismən çıxış etməklə obrazı səciyələndirir.

Dramın ideya- məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.

Dramla bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.

Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.

### **3-cü səviyyə**

Nitqindən əsasən çıxış etməklə obrazı səciyələndirir.

Dramın ideya- məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.

Dramla bağlı fikirlərini əsasən müqayisə aparmaqla şərh edir.

Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.

### **4-cü səviyyə**

Nitqindən çıxış etməklə obrazı dolğun səciyələndirir.

Dramın ideya- məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.

Dramla bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.

Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

**Evdə iş.** Şagirdlərə “Evdə iş” başlığı altında verilmiş tapşırıqları yerinə yetirmək tapşırılır.

### **Ədəbiyyat**

1. Həsəni Bilal. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Müəllim, 2012

2. Hüseynoğlu Soltan. Ədəbiyyatın metodikası: laboratoriya məşğələləri. Dərs vəsaiti. Bakı -2020

3. Hüseynoğlu Soltan. Ədəbiyyatın məktəbdə öyrədilməsi. Metodik vəsait. Bakı-2019

4. Qarayev Yaşar “Əli Sultanlı” məqaləsi. “Fikrin kərvanı”, Bakı: Yazıçı, 1984

5. Yusifov Rafiq. Ədəbiyyatşünaslığın əsasları. Bakı, ADPU nəşriyyatı, 2009

6. Yusifov Fəxrəddin. Ədəbiyyatın tədrisi metodikası. Bakı 2017.

**Açar sözlər:** orta məktəb, dərslik, dramatik növ, təhlil xüsusiyyətləri

**Keywords:** high school, textbook, dramatic type, analysis features

**Ключевые слова:** Средняя школа, учебник, драматический тип, особенности анализа

### **Xülasə**

Ümumtəhsil məktəblərində dramatik əsərlərin tədrisinə 8- ci sinifdən başlanılır. 9- cu sinifdə isə şagirdlərə Anarın “Keçən ilin son gecəsi” əsəri tədris edilir. Şagirdlər mənzum dram nümunəsi ilə - H. Cavidin “Ana” əsəri ilə tanış idilər. 9-cu sinifdə öyrəndikləri “Keçən ilin son gecəsi” əsəri isə nəsrə yazılmışdır. Əsərin tədrisinə ayrılmış 4 saatin 2 saati məzmunun öyrədilməsinə, 2 saat isə təhlil üzrə işə həsr olunmuşdur. Məqalədə “Keçən ilin son gecəsi” əsərinin təhlilinə həsr olunmuş dərsin təsviri verilmişdir.

### **On the analysis of Anar's "Last Night of the Last Year"**

#### **Summary**

The teaching of dramatic works in secondary schools begins in the 8th grade. In the 9th grade, students are taught Anar's “Last Night of the Last Year. Students got acquainted with an example of verse drama - H. Javid's "Mother". The "Last Night of the Last Year" they learned in 9th grade was written in prose. Of the 4 hours devoted to teaching the work, 2 hours were devoted to teaching the content and 2 hours to analysis. The article describes a lesson on "Last Night of the Last Year."

### **К анализу «Последней ночи прошлого года» Анара**

#### **Резюме**

Обучение драматическим произведениям в общеобразовательных школах начинается с 8-го класса. В 9 классе учащимся преподают произведение Анара «Последняя ночь прошлого года. Учащиеся познакомились с образцом стихотворной драматургии - «Мать» Х. Джавида. «Последняя ночь прошлого года», которую они выучили в 9-м классе, была написана прозой. Из 4 часов, отведенных на обучение работе, 2 часа было отведено на обучение содержанию и 2 часа на анализ. В статье описывается урок на тему «Последняя ночь прошлого года»

RƏYÇİ: dos.S.Abbasova

## КОНЦЕПТ «СВОЕ – ЧУЖОЕ» НА МАТЕРИАЛЕ ПОВЕСТИ А. И. КУПРИНА «ЖАНЕТА»

Поразительным образом А. И. Куприн сумел примерить на себя две писательских судьбы: одного из последних классиков русской литературы, наследника великих традиций Л. Н. Толстого и А. П. Чехова и яркого писателя русского зарубежья. Изгнание повлияло на самоощущение автора, выбор тематики и жанра произведений. А. И. Куприн все злободневные, проблемные вопросы, социальные «болезни» общества, столь характерные для его творчества до отъезда из России, переносит в эмигрантскую публицистику, но не в художественные произведения.

Объяснение этому можно найти в статье З. Гиппиус «Полет в Европу»: «Как общее правило: чем больше и ярче талант, тем больше у писателя и художественной честности, и целомудрия. Вот одно из объяснений, почему наиболее сильные, крупные художники дали за эти шесть лет меньше нового, чем дали бы без катастрофы — не личной, даже не литературной, сейчас не об этом говорю; но без катастрофы общероссийской. Как, в самом деле, выдумывать, когда честность подсказывает, что всякая выдумка будет бледнее действительности? Да и о каких людях писать, а главное - о какой жизни, если всякая жизнь разрушена, а лица людей искажены? <...> Но можно говорить о прошлом... К этому и приходят мало- помалу русские писатели, оправляясь от пережитого: ведь они все- таки писатели и недаром же не погибли» [1, с. 46].

Ретроспективность творчества, перенос социально-политических вопросов в публицистику, разделение своего творческого «я» на писателя и публициста стало одной из реализаций оппозиции «свои - чужие» и в творчестве А. И. Куприна.

Одним из немногих художественных произведений, затрагивающих тему эмиграции, стала повесть «Жанета». В 1932 году в журнале «Современные записки» были напечатаны первые главы повести (публикация окончена в 1933 году). А. И. Куприн к тому времени уже более десяти лет провел в эмиграции. «Жанета» - произведение во многом автобиографическое, о чем свидетельствуют воспоминания дочери А. И. Куприна: «Перечитывая повесть, я вспоминаю воздушный переход в конце нашей улицы, газетный ларек с кислым запахом капусты, тряпья и свежей типографской краски и чумазую Жанету с черной челкой и грязной мордочкой. Помню маленькое кафе Бюссак, которое так часто посещал отец, страстно желая приобщиться к простым людям. <...> У отца сложилась репутация вежливого, но непонятного чудака» [3].

Также имеют реальных прототипов и нищий калека с шарманкой, любимый Куприным, и друг-художник. По замечанию К. И. Куприной, «повесть «Жанета» - одно из редких произведений отца об эмиграции. От веселого, полного жизни, озорного Куприна ничего не осталось. Герой повести профессор Симонов - во многом сам Куприн. Тоска по родине и плохое знание языка отделяли его, как тюремные стены, от французской действительности и живого, нетерпеливого французского народа, не очень любившего иностранцев» [3].

Оппозиция «свое - чужое» наиболее явно проявляется в противопоставлении по национальному признаку. Хотя и внутри одной нации также существует деление на «своих» и «чужих» в зависимости от социального статуса, культурно-образовательного уровня, политических или религиозных убеждений. Более тонкое деление происходит в малых группах, «микроскоме» индивида; оно обусловлено множеством факторов: от социальных и общественных до личных и интуитивных.

Речевые характеристики персонажей в повести «Жанета» являются своеобразным маркером оппозиции «свое - чужое». В произведении «говорящий человек» представлен в различных формах: монологи и диалоги сменяют друг друга на протяжении всего повествования, при этом особое место отведено именно монологам главного героя. Наиболее значительны по своему объему и содержанию два монолога главного героя. Они же являются ключевыми в понимании смысла произведения. По своему типу их можно отнести к уединенным монологам: «Уединенные монологи - это высказывания, осуществляемые человеком либо в одиночестве (буквальном), либо в психологической изоляции от окружающих. ... Но и уединенные монологи не полностью исключены из межличностной коммуникации. Нередко они являются откликами на чьи-то слова, произнесенные ранее, и одновременно - репликами потенциальных, воображаемых диалогов» [4, с. 199].

В первом монологе (IV глава) Симонов восхищается творениями природы. При этом важно примечание «размышлял почтенный профессор» (профессор и при этом почтенный умеет удивляться чудесам природы): «Как богата природа, с какой щедростью, с каким колоссальным запасом она одаряет все ею созданное средствами к жизни и размножению. <...> Или вот этот паучишко... Какой сильный ураган выдерживает теперь его прекрасная воздушная сеть. Ну разве можно хоть в малейшей степени сравнить это божественное сооружение с таким жалким и грубым делом рук человеческих, как Эйфелева башня, столь похожая в туманный день на бутылку от нежинской рябиновой?» [2, с. 447-448].

Этот монолог («отвлеченное размышление») предшествовал знакомству профессору с французским ребенком - Жанетой, которая также заинтересовалась паутиной. Второй внутренний монолог профессора

показывает его чуткое и трепетное отношение к миру детства: «Да, - говорит сам себе с умилением профессор, - правы те мудрые учителя, которые советовали окружать рост младенца красотой и добром, рост дитяти - красотой и первичными знаниями, рост отрока - красотой и физическим развитием, рост юношей и дев - красотой и учением» [2, с. 490].

Монолог продолжается планом по обучению Жанеты, приобщением ее к миру прекрасного. Примечательно, что размышления героя плавно переходят в речь автора, уже от третьего лица, в рассказ о нескольких эпизодах из детства самого профессора.

Для понимания повести важным является диалог профессора с самим собой, диалог двух сторон личности Симонова, идеальной и реальной, при этом существенно, что идеальная сущность всегда берет верх: «Ведут бес-толковый и неприятный семейный разговор два совершенно разные существа, неразрывно спаянные в одном человеческом образе. Первый - профессор химии, физики, ботаники, физиологии растений, ученый лесовод и лесничий, дважды доктор Бопоз саиза европейских университетов, вечный старый студент, фантазер, непоседа, святая широкая душа с неуживчивым характером, бессребреник и ротозей. Другой - просто Николай Евдокимович Симонов и больше ничего, человек, каких сотни тысяч, даже миллионы на свете» [2, с. 455].

Николай Евдокимович скептически смотрит на привязанность профессора к ребенку, отмечая при этом, что Симонов «человек с душой абсолютно, химически чистой» [2, с. 457].

Профессор, действительно, принадлежит миру идеальному, миру вечных ценностей и высоких устремлений. Мир же настоящий с его культом карьеры и денег, мелочных ссор и забот является для него чужим. Это он сам невольно подмечает, размышляя о просыпающемся городе: «Как милы, как четки, как хороши люди в ясное утро, на воздухе... Это, вероятно, потому, что они еще не начали лгать, обманывать, притворяться и злобствовать. Они еще покамест немного сродни детям, зверям и растениям» [2, с. 446].

Жанета становится олицетворением этого идеального мира: «Профессор долго и внимательно смотрит на свою бальзаковскую ладонь, слегка улыбается нежной старческой улыбкой и беззвучно говорит: - Вот здесь, вот именно здесь, заблудилась ее крошечная, так мило жесткая и грязная ручонка. И как она потом нетерпеливо карабкалась, чтобы выбраться на свободу. Ну совсем точно маленький, вольный, подвижной зверенышек. О, чего же стоят все утехы, радости и наслаждения мира в сравнении с этим самым простым, самым чистым, божественным ощущением детского доверия» [2, с. 457].

Обращает внимание подзаголовок романа «Принцесса четырех улиц». Жанета - принцесса, хозяйка, исследователь маленького мирка, который оказался близок профессору. Принцесса - олицетворение мира идеального, волшебного, доброго. Жанета становится такой принцессой в своем районе, она оберегает и жалеет шарманщика и слепца, окружает добротой и лаской всех в округе. Давая ей характеристику, автор подмечает: «И правда, в этой смуглой, грязноватой девочке, с черными живыми глазами, было очень много того, что французы называют шармом и что в Жанете ласково пленяло людей, собак, лошадей и кошек» [2, с. 479].

Неудивительно, что девочка становится единственным близким человеком для идеалиста-профессора.

«Жанета» - повесть, но автором дан подзаголовок «роман». Действительно, в произведении переплетены два плана повествования: жизнь героя в эмиграции и в России - эти два плана тесно взаимосвязаны. По жанровым характеристикам (объему, числу сюжетных линий, действующих лиц) «Жанета», безусловно, представляет собой повесть, но, с другой стороны, трагическая история жизни профессора не укладывается в эти рамки. Во втором пласте повествования мы находим истоки нерастраченной любви Симонова к детям. Неудачная женитьба на пошлой и алчной женщине сделала семейную жизнь профессора несчастной и в итоге лишила его возможности видеть своих дочерей, которых он безмерно любил и которых приобщил к своему идеальному миру: «Он с нежной и веселой радостью уже стал замечать, как входили в детские умы и сердца те избранные книги, которые он им читал: русские, умело подобранные сказки, сказки Андерсена, рассказы Марка Твена и чудесного Киплинга и Доде, "Хижина дяди Тома", приключения Жюль Верна, "Серебряные коньки", "Капитанская дочка" Пушкина и тому подобные вещи, легко и удобно входящие в ум и в воображение детей. Он при первой возможности водил девочек в Зоологический сад, в зверинцы, музеи и галереи. Каждый листик, каждая зверь и зверюшка, каждые жуки и мушки являлись для него и для детей предметами жадного внимания и удивительных рассказов. Эти два года мирного общения с маленькими дочерьми остались навсегда для Симонова самыми лучшими, теплыми и благородными воспоминаниями» [2, с. 467].

Потеряв связь с родными детьми, профессор с еще большей чуткостью стал относиться к миру детства, поэтому закономерно упоминание об его участии в «большом московском собрании матерей» и фраза, сказанная там «от глубины чистого и любящего сердца»: «Тот, кто написал хорошую книгу для детей или изобрел детские штанишки, не связывающие движений и приятные в носке, - тот гораздо более достоин благодарного бессмертия, чем все изобретатели машин и завоеватели стран» [2, с. 472].

Мечтам Симонова об участии в жизни Жанеты, приобщении ее к своему миру не суждено было сбыться: мать девочки получила наследство и семья переехала. Такое развитие сюжета закономерно по ряду причин: профессор - чужой человек в семье Жанеты, к тому же эмигрант. Но самое главное заключается в том, что Жанета стала бы взрослеть и в любом случае она стала бы принадлежать миру реальному.

Таким образом, профессор оказывается один в своем мире: он не отвергает мир реальный, но и не



принадлежит ему. В повести упоминается приятель профессора: «пожилой художник, бывший когда-то его слушателем в Петровской академии» [2, с. 444].

Примечательно, что вместо диалогов приятелей дается описание их бесед от лица автора: «Профессор описывал вслух красоту природы, - художник помалкивал и посвистывал. Но когда живописец яро пускался в философию и политику - профессор молча отмахивался рукой». Подобная замена диалоговой речи указывает на незначительную роль этих приятельских отношений в жизни Симонова, на его оторванность в целом от круга эмигрантов. В конце повести приводится незначительный отрывок из разговора профессора со своим другом, разговор носит деловой характер. Стоит отметить при этом, что художник с уважением относится к профессору и старается ему по возможности помочь. Но политические интересы художника-эмигранта и в целом ветви русской эмиграции художнику безразличны, и это отделяет его от них, делает чужаком.

Профессор находится в изгнании, в чужой стране. Его второе, рациональное «я» так характеризует положение во Франции: «...У каждого народа есть свои нравы, обычаи, навыки, суеверия и приметы, которые куда как мощнее писаных и печатных законов. И вот тут-то иностранцу, да еще бездомному эмигранту, укrywшемуся от позора и смерти под дружеским, верным и сильным крылом, должно с этими неписаными адатами обращаться как можно осторожнее и деликатнее» [2, с. 458].

Профессор при этом с любовью и вниманием относится к французской культуре и самим французам, но стать своим среди чужих ему не под силу.

Куприным особо подчеркивается амбивалентность образа Симонова. Русский профессор первоначально раздражал французов несвойственной им рассеянностью. Затем он расположил их своим приятным общением, и они «привыкли и благодушно поправляют его» [2, с. 438].

Далее, с одной стороны, подчеркивается, что черты характера главного героя не присущи русскому в понимании французов, что прибавило симпатий старому профессору со стороны «чужих»: «Он приятен тем, что в его обращении с людьми много независимости, легкости и доброго внимания. Совсем в нем отсутствуют те внешние черты унылости, удрученности, роковой подавленности, безысходности, непонятости миром - словом, всего того, что французы считают выражением «ам сляв» и к чему их энергичный инстинкт относится брезгливо» [2, с. 438-439].

А с другой стороны, писатель отмечает, что Симонов «чувствовал как-кую-то неловкость пред французами, чувствовал себя трутнем среди трудолюбивых пчел» [2, с. 439].

Эта кротость, неловкость - одновременно и следствие нахождения на чужой территории, и качество самого профессора как русского человека. Стоит отметить оригинальный авторский прием, когда при характеристике французов, их менталитета А.И. Куприным больше обращается внимание не на языковые различия, а на особенности жестов, нюансов «чужого» внешнего поведения: «разводили руками, хлопали себя по бедрам, кричали», «с неизменной улыбкой» «поднимут плечи до ушей и возразят» [2, с. 438-440].

Диалоги отражают особенности отношений эмигранта и исконных жителей Франции. Происходит обмен нейтральными фразами: «Мсье, да-ам!», «Мсье!» [2, с. 439].

Обращают на себя внимание авторские примечания: «Порядок непременно требует справиться у патрона: идет ли? Оказывается - идет. Теперь профессору нужно сделать самое неожиданное открытие: - Но какой прекрасный день! Или: - Ах, какой дождь! - О да! - убедительно подтверждает патрон и, в свою очередь, с неизменной улыбкой осведомляется у Симонова: Тужур промнэ?» [2, с. 439].

Подобный обезличенный разговор повторяется еще раз, причем важно, что элементы прямой речи даны в скобках: «Купил хлеба в булочной на площади Ля-Мюетт (бонжур, мсье, да-ам), пшена, муки и соли в бакалейной (За уа? - За уа! [Идет?Идет! (фр.)]), четверть кило свиной грудины ("Какой прекрасный день!" - "Но ветер". - "Вы, французы, всегда недовольны погодой. Ветер очищает воздух!"), зашел в мясную купить для Пятницы на пятьдесят сантимов бараньей печенки (Тужур промнэ, мсье?)» [2, с. 446].

Таким образом, даже при принятии Симоновым французских реалий жизни и, в свою очередь, снисходительном и доброжелательном отношении французов к старому профессору, он всё равно остается чужим; общение не выходит за рамки формальной вежливости.

Единственным постоянным спутником профессора остается кот. Так, своего кота Симонов называет по-французски Вандреди (Пятница), что отсылает нас к Робинзону Крузо, изолированному от общества. Именно кот спасает от безнадежного одиночества и становится полноценным собеседником старого профессора: «Симонов совершенно серьезно шаркнул ножкой и сказал: - Очень вам благодарен», «- Срамник ты, Пятница, - говорит, вздыхая, профессор. - Впрочем, оба мы хороши» [2, с. 442, 494].

Символично, что именно диалогом с котом завершается повесть. Подобная концовка остро подчеркивает одиночество Симонова и оставляет щемящее чувство жалости к профессору.

В общей тональности эмигрантского творчества нашли отражение какоторванность писателя от родины вместе с ее идеалами, нравственными ориентирами, так и его стремление к подведению жизненных итогов. Обращение А. И. Куприна в своем эмигрантском творчестве к теме детства и теме животного мира - миров доброжелательных, универсальных, базовых - можно также считать своеобразной реализацией оппозиции «свои - чужие». Их своеобразной национально выраженной квинтэссенцией стала повесть «Жанета». Отношения «своих»



профессора и Жанеты были обречены, поскольку было слишком много «чужого» в их мире. Вторжение Симонова в чужую страну, в чужую среду, в чужую семью было воспринято как сигнал опасности нарушения «своего», и общение с Жанетой становится невозможным.

#### СПИСОК ЛИТЕРАТУРЫ

1. Гиппиус З. Н. Полет в Европу // Критика русского зарубежья. В 2 частях. Москва: Книга, 2002, часть 1., с. 52-60.
2. Куприн А. И. Волшебный ковер. Москва: Правда, 1991, 496 с.
3. Куприна К. А. Куприн - мой отец. Москва: Советская Россия, 1979, 256 с.
4. Хализев В. Е. Теория литературы. Москва: Высшая школа, 2002, 438 с.

### A. I. KUPRININ "JANETTA" POVESTİNİN MATERIALLARI ƏSASINDA "BİZİM-YAD" KONSEPTİNİN ANALİZİ

#### XÜLASƏ

Məqalədə A. İ. Kuprinin ən yaxşı mühacir əsərlərindən olan "Janeta" hekayəsinin poetikası araşdırılır. Müxalifətin "özünükülər" povestinin reallaşdırılması rəkursunda iki Dünya təhlil edilir: ideal dünya (uşaqlıq, təbiət) və real dünya (insan dünyası), həmçinin qəhrəmanların monoloji və dialoq çıxışı.

**Açar sözlər:** emiqrasiya, A. İ. Kuprin, hekayə, monoloq, dialoq.

### A. I. ANALYSIS OF THE CONCEPT OF "OUR-ALIEN" BASED ON THE MATERIALS OF KUPRIN'S "JANETTA" NARRATIVE SUMMARY

The article explores the poetics of one of the best emigrant works by A. I. Kuprin - the story "Janeta". In the perspective of the realization in the story of the opposition "one's own - another's", two worlds are analyzed: the ideal (the world of childhood, nature) and the real (the world of people), as well as the monological and dialogical speech of the characters.

**Keywords:** emigration, A. I. Kuprin, novel, monologue, dialogue.

Rəyçi: dos. S.Abbasova

**Meybəliyeva Aybəniz Tələt qızı**  
**THE ROLE OF GAMES AT THE ENGLISH LESSON**

A game is an activity with rules, a goal and an element of fun.

There are two kinds of games: *competitive games*, in which players or teams race to be the first to reach the goal, and *co-operative games*, in which players or teams work together towards a common goal.

*There are communicative games, as distinct from linguistic games; that is, they are activities with a non-linguistic goal or aim. Successful completion of the game will involve the carrying out of a task such as drawing in a route on a map, filling in a chart, or finding two matching pictures, rather than the correct production of a structure. However, in order to carry out this task it will be necessary to use language, and by careful construction of the task it will be possible to specify in advance roughly what language will be required.*

The emphasis in the games is on successful communication rather than on correctness of language. Games, therefore, are to be found at the fluency end of the fluency-accuracy spectrum. This raises the question of how and where they should be used in class. Games should be regarded as an integral part of the language syllabus, not as an amusing activity for Friday afternoon or for the end of term. They provide, in many cases, as much concentrated practice as a traditional drill and, more importantly, they provide an opportunity for real communication, albeit within artificially defined limits, and thus constitute a bridge between the classroom and the real world.

This suggests that the most useful place for these games is at the free stage of the traditional progression from presentation through practice to free communication; to be used as a culmination of the lesson, as a chance for students to use the language they have learnt freely and as a means to an end rather than an end in itself. They can also serve as a diagnostic tool for the teacher, who can note areas of difficulty and take appropriate remedial action.

The games are suitable for intermediate and upper-intermediate students. They have been written to cover the range of functions and structures that the student might encounter at any level, so they could be used to prepare students for the oral part of that examination though obviously they may be used with nonexamination classes of that level and above.

Each game is written within a specific functional area, focusing on a range of structures appropriate to that function. Most games have a clearly defined lexical field. Teachers may, of course, use the games in any order, to fit in with their own syllabuses.

The games make use of a variety of techniques. Variety is important in language teaching, and a succession of games based on the same principles. Techniques used include information gap, guessing, search, matching, exchanging and collecting, combining, and card games, problems and puzzles, role play and simulation techniques. The simplest activities are based on the *information gap* principle. In these activities Student A has access to some information which is not held by Student B. Student B must acquire this information to complete a task successfully. This type of game may be *one-sided*, as in the above example, or *reciprocal*, where both players have information which they must pool to solve a common problem. The games may be played in pairs or in small groups, where all the members of the group have some information.

*Guessing games* are a familiar variant on this principle. The player with the information deliberately withholds it, while others guess what it might be.

*Search games* are another variant, involving the whole class. In these games everyone in the class has one piece of information. Players must obtain all or a large amount of the information available to fill in a questionnaire or to solve a problem. Each student is thus simultaneously a giver and a collector of information.

*Matching games* are based on a different principle, but also involve a transfer of information. These games involve matching identical pairs of cards or pictures, and may be played as a whole class activity, where everyone must circulate until they find a partner with the same card or picture; or as a pair work or small group activity, where players must choose pictures or cards from a selection to match those chosen by their partner from the same selection; or as a card game on the 'snap' principle.

*Matching-up games* are based on a jigsaw principle. Each player in a group has a list of opinions, preferences or possibilities. Only one of these is shared by everyone in the group. Through discussion the group must decide on a common preference, in order to agree on something such as a dinner date or choice of afternoon activity.

*Exchanging and collecting games* are based on the 'barter' principle. Players have certain articles or cards which they are willing to exchange for others in order to complete a set. This may be played as a whole class activity, where players circulate freely, exchanging cards or articles at random; or as an inter-group activity, where players agree to collect a certain set of articles as a group and then exchange articles between groups; or as a card game on the 'rummy' principle.

*Combining activities* are those in which the players must act on certain information in order to arrange themselves in groups such as families or people living in the same flat.

All the above activities may include elements of puzzle-solving, role play, or simulation.

*Puzzle-solving activities* occur when participants in the game share or pool information in order to solve a problem or a mystery-what happened to Jenny? who killed Robin?

Many games include an element of *role play*.

Players are given the name and some characteristics of a fictive character. However, these are not role plays in the true sense, as the role play element is always subordinate to the game for the purposes of language use. The outcome of a game is

'closed'; once cards are distributed it develops in a certain predetermined way, while role play proper is open-ended and may develop in any number of ways.

*Simulations*-the imitation in the classroom of a total situation, where the classroom becomes a street, a hotel, or a super-market - are also used in the book, particularly in those games which practise interaction between the individual and services such as shops, banks, tourist offices, stations and airports. However, for reasons discussed above, these activities are simulation-games rather than true simulations since the outcome is again 'closed': students have a specific task or series of tasks to complete within the context of the simulation.

There are three main types of activity at the lesson *pair work*, involving two partners, *small group work*, involving groups of three or four; and *whole class activities*, where everyone moves freely around the room. All these activities require some flexibility in the constitution of groups and organisation of the classroom. It is best to have the desks in a U-shape if possible. Students can then work with the person sitting next to them for pair work, and groups of threes and fours can easily be constituted by alternate pairs moving their chairs to the inner side of the U, opposite another pair. Whole class activities, which involve all the students circulating freely, can take place in the empty area in the centre of the U-shape. Simulation activities may involve special arrangements of furniture and suggestions for these activities.

If it is not possible to arrange the desks in this way, this need not deter you! The traditional arrangement of front-facing desks can be easily adapted to pair work, with people at adjoining desks working together, while small groups can be formed by two people turning their chairs round to face the two people behind them. Whole class activities present a little more of a problem, but often there is a space big enough for students to move around in at the front of the class, or desks can be pushed back to clear a space in the centre.

Games are best set up by demonstration rather than by lengthy explanation. The teacher should explain briefly what the game involves, hand out the photocopied cards, giving the students a little while to study them, and then demonstrate the game with one of the students in front of the class.

It will be found that the idea of the game is probably easier for students to grasp from seeing the cards than from a verbal explanation, and that as they become more familiar with the idea of games and the techniques used, any initial problems caused by unfamiliarity will quickly disappear. Where more complicated card games are played in small groups, it is suggested that teachers hand out a photocopied rules sheet to each group of students together with the cards.

Many of the games involve role play. Role plays involve two distinct phases: preparation and production. In the preparation phase, students should be given sufficient time to digest the information on the role card and to ask the teacher for help with anything they do not understand. Some of the games have quite lengthy role cards that are almost mini-reading exercises in their own right, and students may find it helpful to make a few notes on the important points to help them focus on and remember the essential information. A list of 'problem vocabulary' - lexis that the students are likely to find difficult - is given in the teacher's notes for each game. If you have a large class, and the role play is to be done in two or more groups, it is helpful to put students with the same role cards together in groups at the preparation stage to discuss the information on their cards and talk themselves into the role. When the students are sufficiently prepared, and all problems of comprehension ironed out, the role play can begin. Encourage the students not to rely too heavily on looking at their role cards, but to remember the information. With the shorter role cards, it is a good idea to collect these in before the role play begins; with the longer role cards, the students may feel they need to keep the notes they have made as a back-up, but they should be encouraged to internalize as much of the information as possible and to refer to the notes only if absolutely necessary.

The teacher's role in these activities is that of monitor and resource centre, moving from group to group, listening, supplying any necessary language, noting errors, but not interrupting or correcting as this impedes fluency and spoils the atmosphere. It is a good idea to carry paper and pen and to note any persistent errors or areas of difficulty. These can then be dealt with in a feedback session after the game. In many cases, the game could then be played again with different partners or with different role cards. In other cases, mostly in those activities involving puzzle-solving, this will not be possible. However, a similar game with different information could easily be constructed to practise the same exponents, and suggestions have been made for this where appropriate.

The average time necessary for most of the games is 20-30 minutes, depending on the number of students playing. There are, however, four games, *Who killed Robin Koch?*, *The gossip game*, *Scoop!* and *Haven't I seen you somewhere before?*, which will take an hour or more. *A better world* and *Canvassing* may also take longer than average.

The inclusion of games as an integral part of any language syllabus provides an opportunity for intensive language practice, offers a context in which language is used meaningfully and as a means to an end, and acts as a diagnostic tool for the teacher, highlighting areas of difficulty. Last, but certainly not least, although the above discussion has tended to focus on methodological considerations, one of the most important reasons for using games is simply that they are immensely enjoyable for both teacher and student.

*Let's play some games.*

Photocopy the sheet of statements so that there is one for each student. Give out one sheet to each student.

*The object of the game is to prove or disprove the statements on the sheet.* To do this, the students must move around the class asking suitable questions until they have obtained enough information to prove or disprove the statements. Students may need a little initial help in making up the questions.

If time is short, simply use fewer statements, or give each student one statement each to prove or disprove.

The game may easily be adapted to provide practice in particular structures or functions, and sample statement sheets are provided to show how this may be done with, for example, the present perfect, *used to*, likes and dislikes, habits and opinions.

Who killed Robin Koch?

Copy a set of role cards (1-16), an introduction sheet (A) for each student, an answer sheet (B) for each student except Pat Martin, and an answer sheet (C) for Pat Martin.

Give out the introduction sheets and make sure that all the students understand the basic facts. Then give out the role cards, making sure that 1-10 are distributed, as these contain essential information, and that Pat Martin only goes to a bright student who can keep cool under stress! Make sure that students keep their information strictly to themselves.

Give them plenty of time to read and understand, asking the teacher questions if necessary.

*The object of the game is to find out who killed Robin Koch.* To do this, students must talk to everyone else in the group, trying to pick up as much information about Robin, and as many clues as possible.

When they have finished, hand out answer sheet B to all students except Pat Martin who gets answer sheet C. He/she must try and find where the will is hidden before any of the others find out that he/she is the murderer.

*Note:* This game is longer than average and will take an hour or more.

*Ədəbiyyat:*

1. *Advanced communication games.* Jill Hadfield. Nelson House. Edinburgh 1997
2. *Using Games to Promote English as a foreign language.* Fei Liu, Balachandran Vadivel. [www.frontiersin.org/articles/2021](http://www.frontiersin.org/articles/2021)
3. *The importance of using games in EFL classrooms.* C.K.Caganada. Emine Gozcu. [www.researchgate.net](http://www.researchgate.net), 2016

**Açar sözlər:** *rəqabətli, ünsiyyətçi, dilçilik, təxmin etmək, axtarış, simulyasiya, rol oyunları.*

**Keywords:** *competitive, communicative, linguistic, guessing, search, simulation, role play*

**Ключевые слова:** **конкурентный, коммуникативный, лингвистика, отгадывание, поиск, симуляция, ролевые игры**

### XÜLASƏ

#### *İngilis dili dərslərində oyunların rolu*

*Bu məqalədə müəllif ingilis dili dərslərində oyunların keçirilməsinin əhəmiyyətindən danışır. Oyunların növləri, onların məqsədi göstərilir və bəzi oyunlara nümunələr gətirilir. Müəllif bir neçə oyunları təfərrüatı ilə şərh edir və bu oyunları necə oynamağa dair tövsiyələr verir.*

### РЕЗЮМЕ

#### *Роль игр на уроке английского языка*

*В данной статье автор доказывает необходимость использования игр на уроках английского языка. Дается классификация игр, их цель и приводятся в пример некоторые игры. Автор подробно описывает несколько игр и дает рекомендации как в них играть на уроке английского языка.*

**RƏYÇİ:** *dos. N.Əfənbdiyeva*

**Abstract:** In this article are spoken English teaching methods and some types of them. It is emphasized that in the past the methods were more different, but in modern times there are more modern methods due to the changing interests of language learners. It is shown that language learners as well as teachers prefer more effective methods. The article explains that the learner's desires, interests, and environment are taken into account in the teaching process, not the teachers. It is said that the methods of teaching English have changed over the years, and the names of these new and old methods are mentioned, and some of them are widely reported. Informed methods are Grammar Translation Method, The Direct Method, The Silent Way, Total Physical Response (TPR), Communicative Language Teaching (CLT). Strengths and weaknesses, advantages and disadvantages of these methods are noticed. The roles of the teacher and the learner are shown in teaching methods. The methods explain which of the English speaking, listening, writing, reading, grammar and vocabulary skills are more or less developed. It is also said that there are some approach in teaching English process. These are Task-Based Approach, Project- Based Approach, Lexical Syllabus, and Usages of Smartphones in the Classroom.

"Classroom" a word that brings to our mind a setting where in a teacher stands in front of a class of 20 or 30 students, delivering a lecture with a specific gravity in his or her voice. This is the method of teaching that was prevalent when we were in school some two decades ago. However, everything has changed over the years, and though it was one of the most effective methods of teaching English to young learners, it no longer considered the same now.

This is according to different reasons, maybe because:

- The present generation gets exposure to the world through social media
- Their knowledge base is augmenting by the information available on the internet
- The students nowadays are more impatient and to grab their attention, teaching methods need to cater to their dynamic thinking process.

English teaching, like any other topic, has undergone a lot of changes. It has shifted to role plays, interactive games, short visuals, etc. from the traditional ways, such as lectures by teachers with only a blackboard to support and spell repetition and grammar exercises, have shifted to role-plays.

In general, everything you teach needs to be relevant to the appropriate to the learners' environment, as students are the main point of the teaching and learning process.

The English language is the international language, and the English teachers have changed their methods of teaching over the years to suit the present world. In this article, we will speak specific popular and efficient ways of teaching the English language, which expresses the demand of modern society.

### **Primary Methods of Teaching English**

*Grammar Translation Method*

*The Direct Method*

*The Silent Way*

*Total Physical Response (TPR)*

*Communicative Language Teaching (CLT)*

**Grammar Translation Method.** Just like its name suggests, this method of teaching English is grammar heavy and relies a lot on translation. This is the traditional or "classical" way of learning a language and it's still commonly used when learning some languages. Some teachers prefer this style of teaching and the main idea behind this method is that the learners learn all grammar rules, so they they're able to translate a number of sentences. This is particularly common for those learners who wish to learn literature at a deeper level.

This method lacks in the fact that it is not a very good way of teaching to communicate appropriately in English.

In this method there are some strengths, weaknesses, opportunities and threats.

*Strengths* – Students learn a lot of vocabulary and grammar rules; it helps students to develop their minds through memorization activities; reading and writing skill are developed.

*Weaknesses* – Listening and speaking skills are not developed; the learners are just translating from one language to another; students use their mother tongue during the lesson.

*Opportunities* – Learners learn a new language by using textbooks; Students learn grammatical paradigms; students know vocabulary equivalent in their mother tongue.

*Threats* – Students lack of comprehension translating word by word; learners get bored and frustrated; it is too focus in accuracy and mistakes are not tolerate.

**The Direct Method.** The Direct Method of teaching English is also known as the Natural Method. It's used to teach a number of different languages not just English, and the main idea of the Direct Method is that it only uses the target language that the students are trying to learn.

<sup>77</sup> Azərbaycan Dövlət Aqrar Universiteti. ruzanesuleymanova@gmail.com

Its main focus is oral skill and it is taught via repetitive drilling. Grammar is taught using an inductive way and students need to try and guess the rules through the teacher's oral presentation. Today popular forms of the Direct Method are Callan and Berlitz.

In this process, the teacher who is aiming to teach English as a second language, asks the students to think in English so that they can communicate in English. The technique aims at building a connection between thought and expression. It required the teacher to strictly prohibit the students from using their native language. The learner is supposed to perfectly express himself/herself in English, with proper accent and usage of grammatical skills. This method of teaching English is used in modern times and is useful in teaching to communicate in English.

This method has some advantages and disadvantages.

*Advantages* – this method promises to teach the language and not about the language; it is a natural method which teaches language in the same way the mother tongue is acquired, only the target language is used and the learning is contextualized; its emphasis on speech made it more attractive for those who have needs of real communication in the target language, it is one of the first methods to introduce the teaching of vocabulary through realities.

*Disadvantages* – it is an incomplete method; it emphasizes too much on speaking; it does not work systematically on written work and written activities; it requires efficient teachers, especially in conversational English; it depends on the teachers' skill rather than on a textbook.

**The Silent Way** The Silent Way emphasizes learner autonomy. The teacher acts merely as a facilitator trying to encourage students to be more active in their learning. The main of this way of teaching is for the teacher to say very little, so learners can take control of their learning. There is a big emphasis on pronunciation and a large amount of the lesson focuses on it. This method of learning English follows a structural syllabus and grammar, vocabulary and pronunciation are constantly drilled and recycled for reinforcement. The teacher evaluates their students through careful observation, and it's even possible that they may never set a formal test as learners are encouraged to correct their own language errors.

This method of teaching English, also known as the Natural approach, is based on the idea of how human beings learn to speak their mother tongue. Caleb Gattegno devised this method of language teaching. According to him the teacher should be silent as much as possible, but the students should be motivated to speak the language. Learning happens when the learner learns to discover new things about the foreign language and is creative rather than repeating what is taught. Learning is encouraged by physical objects in the surrounding. This method is based on problem-solving. This way of teaching English is perfect for beginners or young learners of English.

There are some strengths, weaknesses, opportunities and threats in this method.

*Strengths*- students increase their vocabulary; there is more interaction between students while they are learning; it helps students' reading and oral speech.

*Weaknesses*- the teacher doesn't have too much participation into the class, he is just the guide; some students can't feel confident when working in groups; the method should be used in small groups because of the use of charts, it can be hard for too much students to see it.

*Opportunities*- learners can correct their mistakes by themselves and also each other; students get some sense of interdependency; working in groups can reinforce students' relationship.

*Threats*- learners can have some problems with some words because of the too much silence that the teacher could have; learners can be confused by colors of the rods and the words in the chart.

**Total Physical Response (TPR).** This method is also known as TPR. It is an approach that follows the idea of "learning by doing". Beginners will learn English through a series of repetitive actions such as "Stand up", "Open your book", "Close the door" and "Walk to the window and open it". With TPR, the most important skill is aural comprehension and everything else will follow naturally later. This method involves acting out language rather than speaking.

There are some advantages and disadvantages of this method.

*Advantages*- it is fun; it is easy to implement; it reduces pressure and stress for learners; it is good for kinesthetic who need to be active in the class; it can be used in large and small classes.

*Disadvantages*- it is only for young teenager and children, it is only for limited courses, drilling and repetitive; it is only focus on listening comprehension and speaking.

**Communicative Language Teaching (CLT).** The idea behind this method is to help learners communicate more effectively and correctly in realistic situations that they may find themselves in. This type of teaching involves focusing on important functions like suggesting, thanking, inviting, complaining, and asking for directions to name but a few. In this approach, students are given tasks to accomplish using language instead of studying the language.

This method is an accepted standard of teaching English in modern times. It does not focus on grammatical fluency. Instead, it emphasizes on communicating the meaning of the message; in other words, it focuses on how well a person (nonnative speaker) can deliver in the English Language. This is the most contemporary method of teaching a foreign language and is very useful.

*The role of the teacher in the Communicative approach* – setting the communicative context of the lesson; managing learner and creating opportunities for communication; maintain learner motivation; establishing a welcoming and safe environment; giving instructions and setting activities; monitoring learning and providing constructive feedback.

There are also specific basic approaches to teaching English in modern times.

1. **Task-Based Approach-** focuses on competencies the students want to develop and is based on the idea, why is English taught? Rather than what is shown. So here, the language is learned by doing certain activities and relating English to daily conversation. The tasks are given from “ordering in a coffee shop” to “reviewing film” and the grammar and vocabulary revolve around the job itself.

2. **Project- Based Approach-** as a teacher, we need to ask ourselves why our students have come to learn English. Now keeping their requirements in mind, we need to devise a project which the learners work on. The project might be a role-play or a presentation.

3. **Lexical Syllabus-** In this approach, the teacher is supposed to develop the learner’s vocabulary, which is specific to their needs. The word list, if found to be big, is categorized under different headings.

4. **Usages of Smartphones in the Classroom-** smartphones have become an inevitable part of our existence. It also provides many essential tools to students like a dictionary, reference apps, or grammar apps. The only thing is that we must guide students about how to use it.

In conclusion, teachers are the torch bearers of a civilized society. For ages, they have used different methods, approaches, and styles to suit the students’ requirements. Teaching English as a second language is a challenge as we can see that for non-native speakers, various methods need to be devised. Still, general thinking identifies the English language as a mark of being literate. So teachers of this country put together all the methods to find the best one for their students.

## LITERATURE

1. Gray D. Borich: “Effective Teaching Methods”, 2006.
2. Paul R. Burden and David M. Byrd: “Methods for Effective Teaching: Meeting the Needs of All Students”, (6<sup>th</sup> Edition), 2012.
3. Theodore S. Rodgers and Jack C. Richards: “Approaches and Methods in Language Teaching”, 1986.
4. Penny Ur: “A course in English Language Teaching”, 1996.
5. Peter W. Westwood: “What Teachers Need to Know about Teaching Methods”, 2008.
6. Jeremy Harmer: “How to Teach English”, (1<sup>st</sup> Edition), 2007.
7. Jim Scrivener: “Learnin Teaching”, the Essential Guide to English Language Teaching, (3<sup>rd</sup> Edition), 2011.
8. Радислав Мильруд Петрович: «Методика преподавания английского языка», 2007.
9. Л.В.Бондарева: «Методика преподавания иностранных языков», 2013ю
10. <https://www.quora.com/What-are-the-different-approaches-and-methods-of-teaching>

**Key words:** *learners, English teaching methods, varieties of teaching methods, target language, the role of the teacher, approaches.*

**Açar sözlər:** *öyrənənlər, ingilis dilinin tədris metodları, tədris metodlarının növləri, hədəf dil, müəllimin rolu, yanaşmalar.*

**Ключевые слова:** *учащиеся, методы обучения английскому языку, разновидности методов обучения, изучаемый язык, роль преподавателя, подходы.*

## İngilis dilinin tədris metodları

### Xülasə

Bu məqalədə İngilis dilinin tədris metodları və onların bəzi növləri haqqında danışırıq. Əvvəllər metodların daha fərqli olduğu, müasir dövrdə dil öyrənənlərin maraqlarının dəyişməsi ilə bağlı daha müasir metodların mövcud olduğu vurğulanır. Göstərilir ki, dil öyrənənlər, eləcə də müəllimlər daha effektiv metodlara üstünlük verirlər. Məqalədə izah olunur ki, tədris prosesində müəllimlər deyil, şagirdlərin istəkləri, maraqları və mühiti nəzərə alınır. İngilis dilinin tədrisi üsullarının illər keçdikcə dəyişdiyini bildirilir və bu yeni və köhnə metodların adları çəkilir, bəziləri haqqında geniş məlumat verilir. Həmin üsullar Qrammatik-tərcümə metodu, Birbaşa metod, Səssiz Yol metodu, Ümumi Fiziki Cavab, Kommunikativ Dil Tədrisi metodlarıdır. Bu metodların güclü və zəif tərəfləri, üstünlükləri və mənfi cəhətləri qeyd olunur. Təlim metodlarında müəllim və şagirdin rolu göstərilir. Metodlar İngilis dilində danışma, dinləmə, yazma, oxuma, qrammatika və lüğət bacarıqlarından hansının az və ya çox inkişaf etdiyini izah edir. İngilis dilinin tədrisi prosesində müəyyən yanaşmaların olduğu da bildirilir. Bunlar Tapşırıq Əsaslı yanaşma, Layihə Əsaslı yanaşma, Leksik Syllabus və Sinifdə Smartfonlardan istifadədir.

### Методика обучения английскому языку

### Резюме

В данной статье рассматриваются методы обучения разговорному английскому языку и некоторые их виды. Подчеркивается, что в прошлом методы были более разными, но в современности появились более современные методы в связи с меняющимися интересами изучающих язык. Показано, что изучающие язык так же, как и преподаватели, предпочитают более эффективные методы. В статье поясняется, что в процессе обучения учитываются желания, интересы и среда обучающегося, а не учителя. Говорят, что методы обучения английскому языку с годами изменились, и упоминаются названия этих новых и старых методов, а некоторые из них широко освещаются. Информированные методы - это метод перевода грамматики, прямой метод, безмолвный способ, общий физический ответ (TPR), коммуникативное обучение языку (CLT). Отмечены сильные и слабые стороны, преимущества и недостатки этих методов. Роли учителя и ученика показаны в методах обучения. Методы объясняют, какие из навыков говорения на английском языке, аудирования, письма, чтения, грамматика и словарного запаса более или менее развиты. Также говорят, что есть некоторый подход в обучении английскому языку. Это подход, основанный на задачах, подход, основанный на проектах, лексическая программа и использование смартфонов в классе.





## V. HILDESHAYMERİN “TİNSET” VƏ A.MƏSUDUN “ÜZÜ İŞİĞA” ROMANLARINDA EKZİSTENSİAL PROBLEMLƏR: VARLIQ VƏ HEÇLİK ABSURD GERÇƏKLİK KİMİ

Alman yazıçısı, dramaturq və tərcüməçisi Volfqanq Hildeshaymer (Wolfgang Hildesheimer) 1916-cı il Hamburq şəhərində, yəhudi ailəsində anadan olub. Ekzistensializmin və absurd teatrın aparıcı simalarından olan V. Hildeshaymer yaradıcılığa qısa satirik hekayə və esselərlə başlasa da, daha sonra əsərlərində insan və dünya problemləriylə bağlı ekzistensial suallar qaldırır, onun bədii həlli yollarını arayıb. O, almandilli ədəbiyyat üzrə ən nüfuzlu mükafatlardan olan Bremen (1966) və Bavariya Təsviri İncəsənət Akademiyası (1982) ədəbi mükafatlarına layiq görülüb. Onun həmçinin Alman Dili və Poeziyası Akademiyasının və Berlin İncəsənət Akademiyasının üzvü kimi alman mədəniyyətində xüsusi xidmətləri vardı.

V. Hildeshaymer yaradıcılığında illüziyaların itirilməsi, sosial narazılıq, məyusluq və çıxılmazlıq hissini əks edən ekzistensial problemləri önə çəkir, qaldırılan problemləri yeni bədii ifadə formasıyla – (60-cı illər yaradıcılığı ədəbi tənqiddə məhz belə dəyərləndirilir – M.O.) sinkretik janrlarla əks edirdi. Onun “Saxta quslar cənnəti” (Paradies der falschen Vögel), “Masante” (Masante), “Tynset” (Tinset), “Marbot. Eine Biographie” (Marbot. Avtobiografiya) adlı romanları keçən əsrin 60-70-ci illərində yazılan ən gözəl sənət nümunələri kimi ədəbi tənqidin diqqətindən yayınmadı. Heç şübhəsiz bu sırada 1965-ci ildə yazılan, sinkretik janr nümunəsi olan “Tinset” (Tynset) romanı da xüsusi yer tutur. “Tinset” romanı haqqında almandilli ədəbiyyatşünaslıqda bir çox əsərlər yazılmış, təhlillər aparılmış, onu V. Hildeshaymerin yaradıcılıq zirvəsi kimi qeyd etmişlər (5; 6; 9; 10).

Yazıçı Avropanın tarixini, xüsusilə alman xalqının keçmişini yaddaş və onun gətirdiyi ağırlarla təsvir edir, xatirələrin, xəyalların, düşüncələrin və hətta susqunluğun fonunda tarixin assosiasiyalı axını keçmiş və müasirliyin sintezində əks edir. Yazıçı təhkiyəçinin dili ilə olum və ölüm haqqında düşünür, insan qırğınlarını və onun acı nəticələrini xatırlayır və belə nəticəyə gəlir ki, “heç nə heç bir zaman düzəlməz deyil” (8, s.120). Çarəsizlik və çıxılmazlıq hissini özündə daşıyan təhkiyəçi obrazı alman nəsrində yeni hadisə deyil və biz H. Böllün “Bir təlxəyin düşüncələri”, V. Köppenin “Romada ölüm”, H.E. Nossakın “Kiçik qardaş” romanlarında tənha qəhrəmanın olum və ölüm, varoluşla bağlı düşüncələrini görə bilirik. Bu romanlarda tənhaləşmiş, özgələşmiş qəhrəman özünü yad, düşməndünya ilə qarşı-qarşıya qoyur, öz düşüncələrində itib-batır. V. Hildeshaymerin “Tinset” romanında da gecədən səhərə qədər yuxusuzluqdan əziyyət çəkən və bütün gecəni öz düşüncələri ilə baş-baş qalan təhkiyəçinin həyat və ölüm, tarix və yaddaşın gətirdiyi iztirablarının sərf-nəzəridir. Sonda o, belə qərar gəlir ki, absurd dünyada məntiq axtarmağın özü elə məntiqsizlikdir və onu olduğu kimi qəbul edib yaşamaq lazımdır: “Uzun müddət fasiləsiz axtardığım, ancaq taxta evlərin qarmaqlarında və onların arxasındakı qurumuş bağların üzərində külək kimi yellənən melanxoliyaya nə soyuqdur, nə də isti” (8, s.25).

Ekzistensial problemləri özündə ehtiva edən “Tinset” süjetində soxsaylı süjetlərin qurulduğu roman-monoloqdur. Birinci şəxsin təkində yazılan əsər ilk növbədə özündən və öz yaddaşından qurtulmaq istəyən fərdin hekayəsi şəklində qələmə alınıb. Təhkiyəçi bilir ki, günah hissi və zorakılıq haqqında bütün bilgiler tədricən gerçək həyat düzənindən silinir, lakin realıq, keçmiş insan yaddaşından silinmir. Ruhların harayları, ölümlərin səsi onu təqib edir, qorxu hissi ona hakim kəsilir. Faşist Almaniyasında qətlə yetirilən atası və onun kimi minlərlə yəhudi qətliaqlarıyla bağlı qisas hissindən qaçmaq istəyən təhkiyəçi öz yaddaşından qurtula bilmir. Düşünür ki, o, Hamlet deyil və elə bu səbəbdən atasının intiqamını almaq istəmir. O, bütün var gücü ilə yaddaşından qurtulmaq və qurbanların xatirəsindən xilas olmaq istəyir. Amma Hamletin atasının kölgəsi onun qarşısında dayanır və qatillərin hələ də sağ olduğu fikrini ona eşitdirir. Təhkiyəçinin monoloqundan aydın olur ki, Hamletin atasının qatilləri indi başqa adda və başqa sosial statusda yenə də öz əməllərindən əl çəkmir və yaşayır: “İşıq yandırılıb otağa girirəm, qapını bağlayıram, dəhlizə keçirəm, Hamletin atası yoxa çıxır. Amma onun məzəmməti və qınağı qalır..” (8, s.110). Əsər assosiasiyalar burulğanından keçib gələn yaddaş və onun gətirdiyi absurd gerçəklikdən bəhs edir. Şüur axını yuxusuz bir insanın xatirələrini, yaddaşını və narahatlığını ötürür. İnsan həyatının absurdluğu qarşısında qorxu və itaət hissi, labüd ölümün varlığı təhkiyəçini düşünməyə vadar edir. Ekzistensial suallar qaldıran və cavab tapa bilməyən təhkiyəçi özünü çıxılmazlıq içində qalan Hamletlə müqayisə edir: “Mən Hamletəm, öz əmim Klavdini skamyaya söykənmiş görürəm.. Amma onu öldürürəm, mən onu öldürməkdən imtina edirəm, başqaları nəşə edir, amma mən etmirəm, buna məcbur deyiləm” (8, s.112). Absurd dünyanın qaydalarına riayət edən qəhrəman, bu dünyaya qarşı çıxmır, ona tabe olur. Yazıçı absurd dünyaya alışmağı, dünyadakı ümitsizliyə və çarəsizliyə ləyaqətlə dözməyi, onun bütün şərtlərini qəbul edib yaşamağı, onun məntiqsizliyinə boyun əyməyi irəli sürür.

Təhkiyəçi əlinə keçən səyahət kitabçasında şəhər adlarını oxuyur və Norveçin şimalında yerləşən Tinset şəhərinin adına rast gəlir. Onun fikir və düşüncələrinin bir gecədə gəzdirdiyi yerə çevrilən Tinsetə çatmaq istəyi şəhərin açılmasıyla yoxa çıxır. Elə bununla bağlı Hilde Domin yazır ki, “Tinset paralellərin qovuşduğu sonsuzluqdur. Paralellər Almaniyadan keçib gedir və haradasa Almaniyadan uzaqda, şimalda qovuşur. Bu qovuşma məkanın adı Tinsetdir” (7, s.98). Tinset onun üçün başqa bir mövcudluğun koduna çevrilir. Tinsetə xəyali gəzinti zamanı o, varlıq və heçlik, insan və dünya haqqında düşünür, özünün yatağını italyan bəstəkarı Karlo Cezualdonun qısqançlıq zəminində arvadını və məşuqunu öldürdüyü yataq ilə eyniləşdirir. Bir qədər keçmiş onun şüur axını daha bir yataq otağını və orada yerləşən yeddinəfərlik çarpayını xatırlayır. On altıncı əsirdə, İngiltərədə baş verən “qara ölüm” – vəbada həyatını dəyişmiş yüzlərlə insanı xatırlayır və yeddinəfərlik

çarpayıda ölümdən qaçıb gizlənməyə çalışan, amma mənasız ölümə qarşılaşan bir ailənin son günlərini yada salır. Dünyanı dərin kədər hissi ilə dərk edən qəhrəman həyatın aniliyini və keçiciliyini qəbul edir. Yazıçı vəbadan məhv olan ailə üzvlərinin fonunda ölümün hər şeyə qadir olduğunu inandırıcı şəkildə nümayiş etdirir. Ailəni amansızcasına və qəddarcasına yox edən vəba-ölüm insan həyatının kövrəkliyi və mənasızlığı ideyasına daha diqqətli olmağa imkan verir. Başqa sözlə, yazıçı ölümün varlığının xəbərdarlığını edir.

Ölüm yazıçı üçün günahlı insanı cəzalandıran və həqiqəti bərpa edən tanrı səsidir. Tanrı yolu ilə insan istəkləri arasında ziddiyyət isə azgınlığa, şəhvani istəklərə gətirib çıxarır. Belə olan şərtlərdə insan mənəvi dəyərlərdən tamamilə imtina edir. Yazıçıya görə vəba günahlarla dolu olan dünyada, mənasız həyatın gözənilməz oyunudur. Dünyanın və insanın mahiyyəti mənəviyyatla cismani, şeytani hisslərlə mənəvi-ruhani hisslər arasında mübarizədir. “Tinset” bu mübarizədə taledən qaçılmazlığın, ona qalib gəlməyin mümkünsüzlüyü ideyasıdır.

Bu və ya digər absurd ölümlər, insanın çarəsizliyi və ondan qurtuluşun yoxluğu ideyası təhkiyəçini tərk etmir. Onu ən çox qorxudan yaşadığı uğursuzluqları və günahları deyil, zamanın, qocalığın, ölümün qorxusu və labüdlüyüdür. Bu hisslər dünyanın və insanın absurdluğu, insanın bir gün yox olması fikirləri ilə müşayiət olunur. Təhkiyəçi Tinsetə getmək, orada hər kəsdən və hər şeydən uzaq qalmaq istəyir. Atasını öldürən qatillər barədə düşünür, Hamletin atasını xatırlayır, amma eyni zamanda da ölüm qabağı insanın keçirdiyi hissləri təsəvvür edir: : “Mənim atam ondan daha yaxşı adam idi. Onun ruhu buralarda gəzmir, görünür o, çoxdan bu dünyanı təəssüf etmədən, birdəfəlik tərk edib. Amma bu qisas hissiylə dolayan ruhdan fərqli olaraq rahat ölməmişdir. Yox, onun qulağına yuxuda zəhər tökülməmiş, sakitcə, yuxuda axirətə çəkilmişdir, o, Vyanadan və ya Vesterlanddan olan xristian qardaşları tərəfindən qətlə yetirilmişdir” (8, s.45). Hamletin atası qisas istəyir, amma bu qisas törədilən cinayətlərə ədalətli mühakimə deməkdir. Elə bu səbəbdən Hamletin atasının ruhu ədalətin daşıyıcısı kimi çıxış edir. Başqa sözlə, təhkiyəçinin fəaliyyətsizliyinə qarşıdır, onu insan qatillərini mühakimə etməyə səsləyir.

Telefon kitabçası onda assosiasiyalar oyadır və Almaniyada yaşayarkən təsadüfi nömrələri yığaraq faşizm qulluq edən almanlara zəng vurmasını və “artıq sizin əməlləriniz məlumdur” (8, s.38) deməsini xatırlayır. Hər zəngdən sonra yeni-yeni qaçışlara şahidlik edir, dolayısı ilə hər bir kəsin tarixi faciənin iştirakçısı olduğunu müəyyən edir. Belə zənglərdən birini də, yaxşı tanıdığı şəhər sakininə edir. Bu dəfə isə onun özü şəhərdən qaçmalı olur. Canını qurtaran qəhrəman xatırlayır ki, belə qaçışlar zamanı yüzlərlə insan qar uçqunu altında qalıb soyuqdan ölmüşdü. Bu mənasız ölümlər yeni-yeni assosiasiyalar oyadır və bu zaman o, Doris Viner adlı qadını xatırlayır. Üz cizgilərindən narazı olan və bu halını dərd edən qadının ağına da gəlmir ki, nasistlərin qurbanı olacaq, özünə və ərinə qazdırılan qəbirdə əbədiyyətə qovuşacaq.

Keçmişdən, yaddaşın gətirdiyi ağırlardan qurtulmaq istəyən təhkiyəçi öz ölkəsini tərk edib həyatdan köçmüş uzaq qohumunun yaşadığı evə yerləşir, lakin xatirələr onu sakit buraxmır. Ev ona keçmiş, tarixdə baş verən hadisələri xatırladır. Otaqdakı əşyalar da isə öz növbəsində ona labüd ölümü xatırladır. Ona elə gəlir ki, bütün əşyalar sonsuz sayda, bitib tükənməyən və həyat var ikən davam edən ölümün şahidləridir. Məlum olur ki, təhkiyəçi keçmişin ayrı-ayrı fraqmentlərindən qurtula bilməyəcək, onun yaddaşından xilas olma ehtimalı yoxdur. Bütün otaq ölümün labüdlüyü hissi ilə dolur və təhkiyəçi burada da yaddaşından xilas ola bilmir.

Təhkiyəçinin yaddaşı keçmiş və indinin arasında var-gəl edir, mövzudan mövzuya keçir, lakin ölüm hissi yenə də onu tərk etmir. Onun düşüncələri şüuraltımsı oyadır, ardı-arası kəsilməyən xatirələr sıraya düzülür, səbəb və nəticəni yenidən dərk etməyə çalışır: “Mən hiss edirəm.. uğultunu, yumşaq, çəkici və tədricən sönməni hiss edirəm. Dəri altında qocalmanı hiss edirəm. Amma dəri də qocalır. Mənim nəfəsim də qocalır. Qoca nəfəs! Heç düşüncələrimdən danışmıram: mən fikirlərimi müəyyən edə bilirəm, nə düşündüyümü də... bu qırıntılar, bu tərksilah olmaq üçün hazır olan kədər və ağrı hissi.. Yaddaş pozulur, hər şey solğunlaşır, arxasını mənə çevirir: insanlar, hadisələr, dostluqlar, sevgi... absurd isə qalır, absurd üzə çıxır” (8, s.42) Alman tədqiqatçısı Tomas Stressle yazır ki, tənhalığa çəkilən təhkiyəçi “heç vaxt Tinsetə çata bilməyəcək, lakin indiki çətinliklərə tab gətirmək üçün onu xəyali bir nöqtə kimi düşünür” (11).

Təhkiyəçinin monoloqu insan həyatının və eyni zamanda ölümün mənasızlığı, absurdluğu üzərində qurulur. Nədən tanrı Qabilin deyil, Habilin dualarına cavab verir, ədalət hissi varmı, varsa nədən dünyada bu qədər qətliaqlar, mənasız və yersiz qırğınlar baş verir: “Qabil tanrının bu özbaşınalığına, zərərli şıltaqlığına dözə bilmirdi, o, yaradıcı ciddiylə alır və dəhşətli məyusluq içində doğma qardaşını öldürür. Bax bütün olanlar elə belə də olub, elə belə də o, ömürlük lənətlənib” (8, s.107). “İncil” motivi müasir dünyaya köçürülür və monoloq varlıq və heçlik barədə düşüncələrlə davam edir: “Yoxluq, heçlik məkan və zamandan başqa bir şey deyil” (8, s.107). Təhkiyəçi bu və buna bənzər fikirlər ətrafında dolaşır, onun qış, soyuq, ölüm haqqında düşüncələri həyatın sonu ilə assosiasiya təşkil edir.

Romandakı monoloq elə qurulub ki, təhkiyəçi dünyadan və onun gətirdiyi ağırlardan nə qədər qaçsa da, reallıqdan qaça bilmir. Onun yaddaşı və ona hopmuş qorxu və çıxılmazlıq hissi sonsuz qədər davam edir. O, dərk edir ki, insanın arzu və istəkləri illüziyadan başqa bir şey deyil. O, heç nəyə təsir edəcək qüvvəyə malik deyil və elə bu səbəbdən şüurlu şəkildə reallıqdan qaçır. Tinsetə çatıb, tənhalığa çəkilmək, hər şeydən qurtulmaq istəyir.

Lakin Tinset də ilğim olaraq qalır və ora gedib çata bilməyən qəhrəman: “Gözümün qarşısında arxasında heçlik olan hər şey öz mənasını itirir, mən onu tutub saxlaya bilmirəm, hər bir kəs bu boşluğa düşəcək” (8, s.127). Beləcə, yazıçı bəşəriyyətin tarixində qaçılmaz ölüm və onun gətirdiyi mənasızlığı absurd gerçəklik kimi göstərir. Eyni zamanda da tarix və onun zərərli təsirlərinin təkrarı yazıçıya onu deməyə əsas verir ki, insan övladı tarixdən nəticə çıxara bilmir. Əgər “Tinset”də tarixdə olan faciələr artıq olub və onları dəyişmək mümkün deyilsə, azərbaycanlı yazıçı Afaq Məsudun “Üzü işığa” romanının personajı artıq ölüb (və ya ölüm ayağındadır). Elə bu səbəbdən o, heç nəyə müdaxilə edə bilmir, ətrafında baş verənləri nə dəyişmək, nə də qarşısını almaq gücündədir. A.Məsudun qəhrəmanı üçün həyat artıq bitib, lakin o, hələ də bu

dünyanın insanı kimi düşünür, ətrafda baş verən hadisələrə münasibət bildirir. A.Məsud bütün ömrünü ailə və övlad qayğıları ilə yaşayan, son dəqiqələrində də ailə-məişət problemləri ilə qayğılanan qadını canlandırır.Məhz bu məqamı vurğulayan tədqiqatçı T.Aslanova haqlı olaraq yazır ki, yazıçı “istər kiçik, istər iri həcmli əsərlərində yeri gəldikcə məişət məsələlərini qabarıq şəkildə verərək onların doğurduğu fəsadları ön planda verməyi daha məqsədə uyğun hesab edir”(1, s.224).

Əsərin ilk səhifələrindən insan həyatının ekzistenial absurda söykən reallığından bəhs edilir: “İnsan belə məxluqdur. Dərd öz başına gəlməyincə, ha danış, ha öldür özünü, başa sal, anlamayacaq. Məgər az olub ki, tanış-bilişin, qohum əqrəbanın yanında oturub, ölünün halına ağlaya-ağlaya, “fani” dünyanın puçluğundan danışsın, üstündən beşcə dəqiqə keçməmiş axşama ərinə və uşaqlara nə bəşirəcəyi barədə fikirləşib?!(3, s.253)”. Əsər irəlilədikcə məlum olur ki, nə vaxtsa həkim olan qəhrəman həyatını yalnız iş və ev arasında bölmüş, özünü sosial problemlərin həllinə sərf etmişdir. İndi isə son nəfəsini yaşayır, hərdən isə artıq öldüyünü düşünür. Amma sağ olduğunu düşünəndə artıq yaşamaq istəmədiyini, həddindən artıq yorulduğunu bildirir: “Dəqiq bilinən bir bu idi ki, bədəni yaşamaq istəmir. Hissə-hissə, məsamə-məsamə, toxuma-toxuma sızıldıyıb, göynəyib, sönmür. O, isə bu bir yığın xəstə əzalardan qurtulmaq istəyir”(3, s.252). Özü və keçmişi haqqında düşünür. Nələr əldə etdiyini, nələr itirdiyini gözünün qarşısına gətirir. Həyat yoldaşının sağlığında baş verən hadisələri bir-bir xatırlayır. Ona elə gəlir ki, ümumiyyətlə, keçmiş yoxdur, o elə indinin özündədir. Onun gözünə balaca qız uşağı görünür və o dəqiqə də onu tanıyır. Bu önün özü idi və balaca uşaq keçmişdən gəlib, ondan haqq-hesab istəyir. Uç övladını düşünür, onların da xoşbəxt olmamasını bütün çılpalığı ilə dərk edir. Ona elə gəlir ki, övladlarının içində ən bədbəxti böyük oğludur. Həyat yoldaşının mal-dövlətə, pula hərisliyi onda qəzəb hissini oyadır: “.Ərini də yorğan-döşəyə salıb öldürən o idi. İndi də onun axırına çıxdı”(3, s.252). Qızının qaba əri onu hövsələdən çıxarır, kiçik gəlini isə ən dözülməz ağrı kimi canına hopur. Bu fikirlər ona əzab verir, qışqırmaq, var gücü ilə fəryad etmək istəyir: “Ayaqları döşəməyə dəymədi. Döşəmə yerli-dibli yoxa çıxmışdı. İndi aşağılar bulud topalarını andıran ağ dumanla dolu idi. Çarpayısı dumanın səthində, suyun üzündə yırğalanan tək, asılıb qalmışdı. Ayaqlarını dumanın içinə salıb ayağa qalxdı. .. Dörd bir yanı sopsoyuq, ağappaq duman idi. Var gücünü toplayıb səsi gəldikcə qışqırdı.”(3, s.255).

V.Hildeshaymerin “Tinset” romanında da təhkiyəçi ölüm və onun gətirdiyi acı gerçəkliyi bütün varlığı ilə dərk edir. Həyatın dəyərsiz, ölümün isə gerçək olduğunu düşünür, qışqanclıq zəminində həyat yoldaşını öldürən italyan bəstəkarı KarloCezualdonubir neçə dəfə xatırlayır. Ölüm qabağı onun xanımının və sevgilisinin keçirdiyi hissləri təsəvvür edir, həyat və ölüm haqqında düşüncələrə dalır. Qış yatağında uzanan qatil Cezualdo ona alman faşizminin istənilən əsgərini xatırladır: “Qatil, nə əmrə tabe sarı biləklilər, nə də Şlezviq-Holşteyndəki təqaüdçülərdir, onlar Vyana asıb-kəsən qatil, cəllad atalardı”(8, s.174).

Ona elə gəlir ki, hər kəsdən və hər şeydən qaçıb qurtulacaq yeganə yer Tinsetdir: “Gizli nəsnələrüşıqlandıran gecənin Heçliyi gizlətməsini nəzərə almasaq, Tinset tamamilə qaranlıq ola bilməz”(8, s.190). Amma o dəqiqə də anlayır ki, xatirələr keçmiş və bizim varlığımız, yaddaşımızdır. Ondən isə insan qurtula bilmir. O, Tinsetə gedib çıxmaq istəyir, amma Tinsetin çox uzaqda olması keçmişlə assosiasiya yaradır və onun da keçmiş kimi əlçatmaz olmasını dərk edir. Təhkiyəçi bütün varlığı ilə anlayır ki, onu əhatə edən aləm sosial reallıqdan ibarətdir. Özgələşmiş, tənhaləşmiş insan obrazını xatırladan təhkiyəçi H.Böllünün “Bir təlxəyin düşüncələri” romanının qəhrəmanına bənzəyir. O, da özünü düşmən dünya qarşısında tənha və kimsəsiz hiss edir. Təcridolma, özgələşmə cəmiyyətdən qopmuş, yadlaşmış insan üçün xarakterik həyat tərzidir. “Tinset”in qəhrəmanı da bu hissləri yaşayır. Elə bu səbəbdən bütün əsər boyu Tinsetə qaçıb getmək istəyən, lakin sonda qışı və yağın qarı bəhanə gətirib yatağından qalxmayan qəhrəmanın son monoloqu bu sözlərlə bitir: “Belə havada, belə qarda mən azıb qalardım.... Qar artıq çox yağıb, getmək olmaz... Tinset bitdi. Mən Tinsetəgetməyəcəm, heç cəhd də etməyəcəm. Bu evdən çıxmıyacam, nəyə görə onu tərək edim ki?”(8, s.259). Dərin pessimizmə bağlı qəhrəmanın fəaliyyətsizliyi tənhaləşmiş insanın həyata olan etirazıdır.Ölüm hər yerdədir, ölüm Hamletin atasının ruhu, bəstəkar Cezualdonun törətdiyi qətl, vəbadan qaçıb gizlənən yeddi nəfər ailə üzvünün son günləri, xatirəyə dönmüş keçmiş və bir daha geri dönməyəcək günahsız qurbanlardır. Təhkiyəçi düşünür ki, Cezualdonun ölüm qabağı keçirdiyi əzablar nə qədər ağırlı olsa da o, ən azından həyatını yaşayıb. Görünür elə bu səbəbdən əsərin sonu uşaq ölümü ilə sona yetir. O, kilsəyə gedib vaxtsiz ölən uşağın nəşini son mənzilə yola salmaq istəyir, amma düşünür ki, uşaq onun iştirakını bilməyəcək, “lakin ölüm, əclaf ölüm o dəqiqə xəbər tutacaq. Elə biləcək ki, mən ona baş əyməyə,hörmətimi bildirməyə, gəlmişəm”(8, s.260). Ardınca isə “Mən dəfələrlə ölmüşəm, amma nədənsə bizim günlərdə mən bunu daha az edirəm. Görünür bu dəfə son olacaq. İndi bilirəm ki, növbəti ölüm sonuncu olacaq”(8, s.260). Təhkiyəçinin fəaliyyətsizliyi və amiranəliyi ilə bitən və hər şeyi qəbul edən monoloqu absurd gerçəkliyi dərk edən insanın həyata baxışlarıdır. Belə insan qorxulu və düşmən dünyanı itaətkarcasına qəbul edib, hamıdan qaçmaq və özünü təcrid etmək istəyən insanı xarakterizə edir: “Tinset yoxa çıxır, Tinsetin yox olmasına icazə verirəm...onun necə getdiyini görürəm, artıq yenə uzaqlardadır, o getdi, adı unuduldu, tüstü kimi, son nəfəs kimi...”(8, s.260).

A.Məsudun “Üzü işığa” romanında da həyatın fəaniliyi, puçluğu mövzusu ilə bağlı sözün həqiqi mənasında E.Fuadın da qeyd etdiyi kimi “İnsan-Həyat-Ölüm-Mistik aləm ana xətt kimi özünü göstərir” (4).Həyat yoldaşının ölümündən sonra keçirdiyi hissləri bir anlıq yenidən yaşayan təhkiyəçi uzaq tələbək illərini xatırlayır: “Bəlkə həqiqətən də hər şey birçə anın içində baş verib?.. Yuxu kimi.. anı, öteri görüntü kimi? ..əri ilə min bir arzular və xəyallar qurduqları “çəhrayı ailə”nin sonradan qapqara, çıxılmaz tələyə çevriləcəyini bilsəydilər, bəlkə də evlənməzdilər. Bir-birlərinə duyduqları zərifdən zərif, qanadlı hisslərin uşaqlar böyüdükcə, qartıyıb, kobudlaşıb, inzibati-təsərrüfat münasibətlərinə keçəcəyini bəri başdan anlaşıydılar... Əri olsun ki, səhv yaşadığını yatağa düşəndən sonra anlamışdı.. Hə, həqiqət də bu idi”(3, s.256). Təhkiyəçi keçmiş xatırlayır, həyatını boşa xərclədiyini dərk edir, yalançı xoşbəxtliyini bütün çılpalığı ilə hiss edir. Yalançı xoşbəxtlik oyununda uduzduğunu, absurd gerçəkliyin içində itib-batdığını anlayır. Bütün yersiz oyunların, mənasız və cəmiyyət üçün

qurulan saxta ailə dəyərlərinin absurdluğunu qəbul edir. Ölümün son dayanacaq olduğunu düşünür: “Gör bir nə qədər vaxtı, neçə-neçə illəri yalançı xoşbəxtlik külünü gözlərə üfürməkdən ötrü nə qədər qüvvə sərf etmişdi?.. O saxta “mehriban ailə” görüntülərindən ötrü nələrə dözmüşdü? Niyə?.. Kimin və nəyin naminə? “Cəmiyyət” deyilən mənasız insan yığnağının rəyi xatirinəmi? İndi hardadı o cəmiyyət? Onun bu halında...”(3, s.257). A. Məsud yaradıcılığını araşdıran E. Qaraqözova haqlı olaraq onun yaradıcılığında səmimiyyəti vurğulayaraq yazır ki, “Afaq Məsudun özünəməxsusluğu ondadır ki, əsərlərində fəlsəfi məqamlar artdıqca, forma mürəkkəbliyi yarandıqca səmimilik azalmır, əksinə artır”(2, s.12).

Təhkiyəçi ölümü və həyatı qarşılaşdırır və belə nəticəyə gəlir ki, oxuduqları ilə yaşadıkları iki müxtəlif anlayışlardı. Ölüm son mənzil, həyatın faniliyi və həyat tunelinin sonudur. O, təəssüf hissiylə həyatdan köçdüyünü bütün varlığı ilə dərk edir: “Ölüm isə hardasa, budu buralarda, lap yaxınlıqdaydı. Evin hansı küncündəsə üzünün bir tərəfi ilə ona baxırdı. Beynindən, ürəyindən keçənləri bir-bir çinədanına atır, zəifləyib taqətdən düşməyini gözləyirdi ki, atılıb sinəsinə qonsun”(3, s.259).

Qadın düşünür ki, ona bu qədər əzab verən yaddaşdır. Yaddaşından qurtulmaq, ondan qaçmaq, başqa diyara, heç kəsin olmadığı yerə getmək istəyir. O, anlayır ki, “yaddaşı ona qənim kəsilib”(3, s.263). Yaddaş onda keçmişə oyadır, xatirələr onu rahat buraxmır: “Getdikcə, aydınlaşan, aydınlaşdıqca, min bir unudulmuş, arzuolunmaz hadisələri oyadan, üzləri, səsləri və sözləri şahə qaldırıb, ürəyini sıxan yaddaşın əlindən ha yana qaçsın? Olsun ki, bu, həmişə belə olur. Ölüm xəstəliyin yox, qəramət xatirələrin ardınca gəlir”.

“Üzü işığa” romanı da “Tynset”də olduğu kimi ekzistensial problemlərin – varlıq və heçliyin absurd gerçəklik kimivaroluşunu təqdim edir. Görünür elə bu səbəbdən əsər bu sözlərlə bitir: “Ölüm dumanı sovuşub çəkilmişdi, tüstü kimi, duman kimi, havaya dağılmışdı...”(3, s.265).

### Ədəbiyyat

1. Aslanova T. Afaq Məsudun yaradıcılığında qadın obrazları // Filologiya məsələləri, 2018, № 19, s.222-227.
2. Qaraqözova E. XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında arxetipin yeni formaları. Avtoreferat. 2016. 26s.
3. Məsud A. Seçilmiş əsərləri. I Cild. 406s. [https://achiqkitab.aztc.gov.az/upl/books/pdf/sechilmisheserleri\\_55dda610e9cd2.pdf](https://achiqkitab.aztc.gov.az/upl/books/pdf/sechilmisheserleri_55dda610e9cd2.pdf)
4. Fuad E. Ədəbi yaradıcılıqda müstəsna: Afaq Məsud nümunəsi // 525-ci qəzet.02.06.17
5. Andersson B. Zur Gestaltung von Entfremdung bei Wolfgang Hildesheimer. Stocholm, Sweden. UPPSALA, 1979. 203 s.
6. Braese S. Jenseits der Pässe: Wolfgang Hildesheimer: Eine Biographie. Wallstein. 2016. 588s.
7. Domin H. “Denjich an Deutschland in der Nacht” Zu Hildesheimers Deuts chlandbuch “Tynset” // Aber die Hoffnung : Auto biograp his chesausun über Deutschland. FISCHER Taschenbuch 1993. p.96-105.
8. Hildesheimer W. Tynset. Suhrkamp Verlag. 2016. 269s.
9. Jehle V. Wolfgang Hildesheimer. Werkges chichte. Suhrkamp Verlag KG. 1990. 648s.
10. Stanley P.H. Wolfgang Hildesheimer and His Critics. CAMDEN HOUSE INC. 1993. 140s.
11. Strässle T. Paradieservielen Fahrten // FEUILLETON. Neu-Zürcher Zeitung. Donnerstag, 8. Dezember 2016 <https://www.ds.uzh.ch/files/uploads/presse/432.pdf>

### Резюме

#### Экзистенциальные проблемы в романах В. Хильдесхаймера «Тинсет» и А. Масуд «К свету»: бытие и ничто как абсурдная реальность

Как правило, литература показывает художественное воплощение экзистенциальных проблем человека во взаимосвязи с вопросом соотношения бытия и ничто. В немецкой и азербайджанской литературах данные проблемы находят свое решение в разной форме. Экзистенциальные проблемы в романах В. Хильдесхаймера «Тинсет» и А. Масуд «К свету» выпячиваются в форме абсурдной реальности бытия и ничто, раскрываются в контексте неизбежности смерти. В романах-монологах обоих писателей прошлое и память изображаются в качестве преследующей человека реальности, в них повествуется о тщетности противостояния ей. Автор статьи проводит сравнительно-типологический анализ указанных проблем, акцентирует внимание на вопросах жизни и смерти, прошлого и памяти, запечатлевших в себе страдания человека.

### Summary

#### Existential Problems in the Novels “Tynset” by W. Hildesheimer and “To the Light” by A. Masud: Being and Nothingness as Absurd Reality

As a rule, literature shows artistic reflection of person's existential problems in conjunction with issue of ratio between being and nothingness. In the German and Azerbaijani literature such problems are resolved in different forms. Existential problems in the novels “Tynset” by W. Hildesheimer and “To the Light” by A. Masud are highlighted in the form of being and nothingness absurd reality, are confessed in the context of inevitability of death. The past and memory are shown as the reality following a person, the futility of confrontation to it are told in both writers' monologue novels. The author of the article gives comparative typological analysis of mentioned problems, emphasizes the life and death, past and memory issues which captured a person's sorrows in themselves.

RƏYÇİ: dos. L.Ələkbərova



**СЕМАНТИЧЕСКОЕ СВОЕОБРАЗИЕ ФРАЗЕОЛОГИЧЕСКИХ СИНОНИМОВ**

Предлагается рассмотреть фразеологические синонимы, которые отличаются стилистической окраской, степенью интенсивности и оттенками в значениях.

(Right) under smb.'s nose - within a stone's throw of smth. Данные фразеологические синонимы имеют как чисто семантические, так и стилистические различия. Архисемой обеих ФЕ является обозначение расстояния, но первая означает непосредственную близость, а вторая очень близкое расстояние. Кроме того, первая ФЕ относится только к людям, а вторая к местности, зданиям и т.п. Первая ФЕ является разговорным оборотом, а вторая - общелитературным. Кроме того, данные ФЕ являются эмотивно нейтральными и не выражают никакой оценки.

Beat smb to a frazzle - to a pulp - kick the crap out of smb - put out smb's light. Все они имеют одно общее значение «избить», но отличаются в стилистическом плане. Если единица put out smb's light относится к литературно-разговорной сфере общения, то все остальные синонимические ей фразеологизмы употребляются в фамильярной, разговорно-обиходной речи.

Понятие «умирать» выражают многие фразеологические единицы, различающиеся в стилистическом отношении. На это указывают стилистические пометы: to go the way of all flesh (книжн.), to go to one's last home (эф.), to go up the flume (амер. сленг). Таким образом создается серия фразеологических синонимов с одним опорным словом - глаголом to go.

Попридержаться язык - to keep one's mouth shut (разг. фам.) - to keep one's trap shut (груб. сленг).

Аналогичным образом болтать - to shoot off one's mouth (разг. фам.) - является синонимом грубого сленга to shoot off one's trap. Слово trap, являющееся синонимом слова mouth, придает фразеологизмам грубую окраску.

Have a head on one's shoulders - have one's head screwed on (the) right way. Первая ФЕ чаще употребляется в сфере бизнеса, а вторая в разговорной речи.

Far away - where the devil lives. Фразеологизм far away является общеупотребительным, в свою очередь фразеологизм where the devil lives является только разговорным.

To put somebody in a passion - to stand somebody up on his ear (амер. сленг). Первая фразеологическая единица употребляется литературной речи, вторая является американским сленгом и не может употребляться в художественной литературе.

To cry over and over, to cry one's eyes, to cry all through.

Каждый последующий синоним из этого примера называет более интенсивное действие по сравнению с предыдущим.

К таким ФЕ также относятся: hammer and tongs - tooth and nail.

Down at heel - out at elbow. Первая ФЕ может относиться к наружности и небедного человека, а вторая ФЕ относится только к бедному человеку.

To bid fair - to make a promise. Несмотря на то, что данные ФЕ означают «обещать», используются они по-разному: первая ФЕ используется в значении сулить (хорошее), казаться вероятным, вторая ФЕ имеет наиболее общее значение: обещать, давать обещание.

Draw a long bow - make a mountain out of a molehill. Архисемой обеих фразеологических единиц является «отношение к чему-либо». Но оттенком первой фразеологической единицы является «рассказывать небывицы», а второй - «проявлять беспокойство, тревогу».

Keep clear of - give a wide berth. Первый синоним означает - избегать, держаться на расстоянии, держаться подальше от кого-л. или чего-л., второй - избегать человека, обходить тему разговора, объезжать (какое-л. место).

Ashell - like hell. У данных синонимов одинаковая образность. Однако, оборот с союзом as является интенсификацией признака, а оборот с союзом like - интенсификацией действия, процесса.

To get smb.'s goat - to get smb.'s monkey up (разг.)

To go fifty-fifty - to go halves - to go share and share-alike. Данные фразеологизмы являются фразеологическими синонимами и образуются вокруг глаголов to get и to go.

To have a difference - to have a disagreement - to have a quarrel - to have words. Данные ФЕ образуют синонимичный ряд вокруг общего глагола to have.

Приведенные выше примеры вполне взаимозаменяемы в любых контекстах.

Приведем примеры фразеологических синонимов, компоненты которых являются синонимами в свободном употреблении:

(As) clear as day (day-light) - (as) plain as a pikestaff (as the nose on your face). Слова clear и plain являются синонимами.

Аналогично, as) right as rain - (as) fine as silk. В данном примере слова right и fine являются синонимами.

(As) crazy as a fox - (as) mad as a march hare (as a hatter). Так же, как и в вышеуказанных примерах, слова crazy и mad являются синонимами.

Play the fool - act (play) the (giddy) goat. Act-play-синонимы.

Однако не всегда фразеологические синонимы имеют схожие элементы в составе фразеологизма. В таком случае о значении ФЕ можно догадаться по контексту либо при помощи фразеологического словаря:

(As) nutty as a fruitcake (сленг) - like a bear with a sore head. The whole idea is as nutty as a fruitcake. If his newspaper doesn't arrive by breakfast time, he's like a bear with a sore head. Like wildfire - like one o'clock - (as) quick as lightning. Scandal spreads like wildfire around this office. The new dance has caught on like like one o'clock in all the popular clubs. Quick as greased lightning, the thief stole my wallet.

Put one's head together - to lay heads together - to take(hold) counsel.

They put their heads together to discuss their plan of action.

If we put our heads together, I know we can come up with a design that really works.

Part of her work is to take counsel families when problems arise.

Исходя из вышеприведенного анализа ФЕ, можно сделать вывод, что фразеологические синонимы отличаются стилистической окраской, степенью интенсивности и оттенками в значениях. Фразеологические синонимы могут строиться вокруг одного глагола. Фразеологические синонимы не всегда имеют схожие элементы в составе фразеологизма. В таком случае о значении ФЕ можно догадаться по контексту.

Фразеологические синонимы это не обязательно ФЕ с различным происхождением, это могут быть и слова из разных стилей. Это явление характерно для языка юридических документов и текстов юридического характера, материалов публицистического жанра, разговорная речь. Очень часто к этому стилистическому средству прибегают в ораторской речи. Например, научные термины в популярных текстах часто дополняются нейтральным, общеупотребительным фразеологическим синонимом.

Фразеологические антонимы могут частично совпадать или не совпадать по лексическому составу. Такие фразеологические антонимы являются одностилевыми и не различаются экспрессивными характеристиками. В таком случае в их составе могут быть компоненты, являющиеся антонимами в свободном употреблении. Например: fair play - foul play; with a heavy heart - with a light heart; (as) gentle as a lamb - (as) hard as nails; (as) pretty as a picture - (as) ugly as sin; loosen one's purse strings - tighten one's purse strings; come to the right shop - come to the wrong shop; as heavy as lead - as light as feather; be quick in the up take - be slow in the up take; with a good grace - with a bad grace; as drunk as a lord - sober as a judge; to smb.'s face (to one's teeth) - behind smb.'s back; low tea - high tea; weak as water - as strong as a horse; good form - bad form; in good faith - in bad faith; to be in smb.'s good books - to be in smb.'s bad books; to play one's cards well - to play one's cards badly; (as) rich as Croesus - (as) poor as a church mouse; a heart of gold - a heart of stone, stone heart, stony heart; in hot blood - in cold blood; happy hour - in an ill (evil hour).

В приведенных выше примерах слова fair - foul; heavy - light; gentle - hard; pretty - ugly; loosen - tighten; right - wrong; quick-slow; good - bad; drunk-sober; to - behind; low - high; weak-strong; well - badly; rich - poor; gold - stone; hot-cold; happy - ill являются антонимами.

Разностилевые фразеологические антонимы могут относиться к различным функциональным стилям. Они не имеют общих компонентов в составе ФЕ. Понять значение ФЕ можно по контексту или с помощью словаря фразеологических выражений: child's play - Herculean task.

These submerged side blows are so often received in the fishery, that they are accounted mere child's play. Digging the tunnel was a herculean task.

To swim like a duck (fish) - to swim like a stone So what swims like a duck but isn't well a baldie of course. To swim like a stone means to be a poor swimmer or not to be able to swim at all.

Earn an honest penny - live by one's wits. He's struggling to make an honest living trying to earn an honest penny. These homeless kids have to learn how to live on their wits, and a lot of them are very smart.

Lose heart - keep one's chin up. Now, don't lose heart. Keep trying.

Try and keep your chin up. Things will get better in the future.

As the day is long - like wildfire. I waited him at the bus stop as the day is long. Scandal spreads like wildfire around this office.

As plenty as blackberries - as scarce as hen's teeth. If reasons were as plenty as blackberries. On a rainy night, taxis are as scarce as hen's teeth.

Put smth on foot - ring down the curtain. The expedition was set on foot by the Academy of Sciences. The sendoff rings down the curtain on a major chapter in television history.

At close quarters, cheek by jowl, at one's elbow, under one's nose - a far cry from. Living in close quarters, college students frequently catch colds from each other. The pedestrians had to walk cheek by jowl along the narrow streets. Crowded, in a confined space, as in We could use a lot more room; this tiny office puts us at close quarters. Your keys are on the table, right under your nose. My tiny apartment in New York was a far cry from my parents' spacious house.

At a nail's pace/at a breakneck speed. Time moved at - a snail's pace before the holidays. We didn't have a thing to eat at home, but he ran to the store at a breakneck speed and bought everything.

Beat about the bush/come to the point. Tell me straight what you want without beating about the bush. Henry was giving a lot of history and explanation, but his father asked him to come to the point.

Hold one's tongue, keep one's mouth shut - let the cat out of the bag, spill the beans. The teacher told Fred to hold his tongue. Don't tell him any secrets, he cannot keep his mouth shut! It's a secret. Try not to let the cat out of the bag. There is a surprise party for Heidi on Wednesday. Please, don't spill the beans.

Sit on one's hands, twiddle one's thumbs / sweat one's guts out, work one's fingers to the bone. We asked Bill for help with our project, but he sat on his hands. I'd rather work than stand around here twiddling my thumbs. I should sweat my guts out to earn money. I have to work my fingers to the bone for a measly pittance of a salary, Fred complained.

Look down in the dumps, in a black mood, (as) black as thunder / (as) merry as a grig. You sound pretty down in the dumps. You've been in a black mood all evening. Mom's kind of black as thunder at the moment - Why don't you buy her something to cheer her up? He is a lively person. He is always as merry as a grig.

Old bird - spring chicken. He is a veteran worker and everyone calls him «old bird». If you say that someone is no spring chicken, you are saying that they are not young.

(As) straight as a die - (as) crooked as a dog's hind leg (амер.) I'm a racing man and up to a thing or two: but am as straight as a die for honesty. Mary says all politicians are crooked as a dog's hind leg.

To take time by the forelock - to hang fire. Time is painted with a lock before and bald behind, signifying thereby that we must take time by the forelock; for when it is once past, there is no recalling it. Hanging fire, she missed the bus.

To lay on the table - on the dot. The hearing is laid on the table till next week.

It's 3 o'clock on the dot.

Ready to one's grasp/ beyond one's grasp. That shop is ready to your grasp.

That shop is beyond your grasp.

To make a clean breast of smth - to play a double game. He made a clean breast of murder. Nobody loves her. She always plays double game.

Исходя из поведенного анализа фразеологических антонимов, они могут быть одностилевыми и разностилевыми. В первом случае в составе фразеологических антонимов могут быть компоненты, являющиеся антонимами в свободном употреблении. Во втором же случае они не имеют общих компонентов и относятся к разным функциональным стилям. Фразеологические антонимы могут частично совпадать или не совпадать по лексическому составу. В случае несовпадения лексического состава фразеологических антонимов формальными показателями их антонимичности могут служить антонимичные элементы (как слова, так и переменные словосочетания) в составе их словарных дефиниций.

#### **СПИСОК ИСПОЛЬЗОВАННОЙ ЛИТЕРАТУРЫ:**

1. Алехина А.И. Фразеологическая антонимия в современном английском языке: автореф. дис. канд. филол. наук. М., 1968. - 23 с.
1. Амосова Н.Н. Основы английской фразеологии. Л., 1963.
2. Арнольд И.В. Лексикология современного английского языка. М., 1959.
3. Кунин А.В. Курс фразеологии современного английского языка. Издание второе, переработанное, М., 1996
4. Longman Dictionary of English Idioms. L, 1991.
5. Oxford advanced learner's dictionary of current English. A.S. Hornby. Fifth edition. Editor Jonathan Crowther. Oxford university Press. 1995.
6. Oxford Dictionary of Current Idiomatic English. Volume 2: Phrase, Clause & Sentence Idioms. A.P. Cowell. R. Mackin & I.R. McCaig. Oxford University Press, 1984. Richard A. Spears Dictionary of American Slang and Colloquial Expressions.
7. Special edition/ National Textbook Company. Lincolnwood. Illinois, USA, 991.

#### **XÜLASƏ**

Təqdim olunmuş məqalədə frazeoloji sinonimlər və antonimlərin təsnifatına nəzər salınır. Görkəmli alimlərin fikirlərinə diqqət yetirilir. Ədəbiyyatdan nümunələr gətirilir.

#### **SUMMARY**

The article deals with phraseological synonyms and antonyms. Various examples reinforce the article. Notable linguists grounded conclusions are presented in the article.

**RƏYÇİ: dos. S. Abbasova**

## САМОСТОЯТЕЛЬНОЕ ЧТЕНИЕ КАК ВИД ВНЕАУДИТОРНОЙ РАБОТЫ НА НАЧАЛЬНОМ ЭТАПЕ ОБУЧЕНИЯ

Для молодёжи, приезжающей на учебу в нашу страну, русский язык является не только средством общения, но и средством получения образования.

Научить языку – это прежде всего научить говорить на нём. Обучать иностранному языку – значит обучать общению на этом языке. Поэтому основным содержанием знаний по русскому языку является обучение общению при помощи русского языка. Мы понимаем общение широко – как единство различных процессов, необходимых для того, чтобы понимать друг друга. На практике всем этим процессам нужно обучать отдельно: научив человека говорить или читать на русском языке, нельзя еще обеспечить понимание им речи на слух.

Важной категорией является цель обучения. Она определяется не только (и не столько) интересами учащихся, сколько объективной социальной потребностью. С развитием и укреплением политических, культурных, торговых контактов между разными странами мира функции русского языка, как языка посредника, расширились: если раньше он представлял интерес, в основном, для ограниченного круга специалистов, то теперь овладение им стало во многих странах классовым явлением.

При этом: одни интересуются русским языком прежде всего как языком научно-технической литературы, другие — как рабочим языком при переговорах, третьи — как способом читать в оригинале классические произведения русской литературы или произведения национальных (зарубежных) авторов на русском языке.

Выделяются три основные цели: это использование русского языка для повышения общей культуры учащихся, расширения их кругозора, увеличение знаний о мире. Для иностранного студента целью будет овладение русским языком как средством общения и средством приобретения специальности.

На начальном этапе обучения перед студентами ставится цель: овладеть навыками повседневного общения на русском языке, научить аудированию лекций на русском языке. И, конечно, особенно важно, чтобы на начальном этапе обучения русскому языку для студентов-иностранцев предусматривалось не только изучение собственного языка, но и знакомство с историей, культурой, литературой того народа, язык которого они изучают и той страны, где живут и обучаются.

В процессе обучения русскому языку на уроках литературы студенты– иностранцы знакомятся с творчеством известных русских и азербайджанских поэтов и писателей. Правда, учебные часы, выделенные «Программой», не позволяет в полной мере постичь всю глубину, всю мощь этих авторов.

В связи с этим в группах с иностранными студентами гуманитарного профиля представляется целесообразным и интересным включение в «Программу по литературе» текстов для самостоятельного чтения. Такие тексты знакомят студентов с произведениями известных писателей (разных периодов), не вошедших в программу по литературе, что расширяет общий кругозор будущих гуманитариев (филологов) и готовит разносторонне образованных и эрудированных личностей.

В данной статье автор обращается к творчеству известного азербайджанского писателя-сатирика Абдуррагим бека Ахвердиева.

### **Бомба**

Более двадцати пяти лет прослужил в полиции городской Кербалаи–Зал. Жена говорила ему:

– Брось эту работу. Открой магазинчик и торгуй себе спокойно.

Кербалаи–Зал не соглашался с женой. Он говорил:

– Через год или два получу пенсию и можно будет спокойно жить.

Однажды Кербалаи–Зал пришёл домой расстроенный. Начальник сказал ему, что молодые городские, которые недавно приехали из России, обнаруживают то бомбу, то ружья, то патроны. От такой работы и начальству хорошо, и молодые городские получают награды.

– А ты, старый, опытный городской до сих пор ничего не обнаружил. Если так будет продолжаться, то нам ты больше не нужен, – сердито сказал начальник Кербалаи–Залу.

На другой день Кербалаи–Зал пошёл на дежурство. Ночью он увидел, что к воротам кузнеца Уста–Фейзуллы подошёл какой–то человек и вместе с хозяином внёс в дом мешки с круглыми предметами. Кербалаи–Зал решил, что в мешках находятся бомбы. Он обрадовался. Теперь и он обнаружил бомбу и, наконец, получит награду.

Он с радостью сообщил об этом начальнику.

Дом Уста–Фейзуллы окружили казаки, жандармы и городские. Обыскали весь дом, нашли мешки, о которых говорил Кербалаи–Зал. Все боялись подойти к мешкам. Уста–Фейзулла, хозяин дома, открыл мешки и вытащил арбузы.

На следующий день Кербалаи–Зала уволили со службы.

### **Вопросы к тексту:**

<sup>80</sup> BDU. Baş.m.



1. Ско́лько лет горо́довой Кербала́и–Зал прослужил в поли́ции?
2. О чём говори́ла ему́ жена́?
3. Что сказа́л горо́довому его́ нача́льник?
4. Что случи́лось одна́жды но́чью? О чём подумал Кербала́и–Зал?
5. Что оказа́лось в мешка́х?
6. Чем всё зако́нчилось?

### **Зубная боль**

Одна́жды купе́ц Гаджи–Руста́м пришёл у́тром в свою́ ла́вку с обяза́нной голо́вой. На лице́ были́ видны́ то́лько глаза́.

– Гаджи́, что с тобо́й? – спроси́л его́ сосе́д Уста́–Гаса́н.

– Зуб си́льно боли́т! – отве́тил Гаджи–Руста́м.

– Есть одно́ сре́дство от зубно́й бо́ли – вы́рвать его́. На э́тот слу́чай есть да́же погово́рка: «Если́ сосе́д упря́м – пересели́сь. Если́ зуб больно́й – вы́рви. Если́ жена́ плоха́ – разве́дись. Если́ жизнь́ тяжела́ – умри́».

– Нашёл вре́мя шути́ть. Я умира́ю от бо́ли.

– Гаджи–Руста́м, здесь есть прекра́сный зубно́й врач, же́нщина.

– А ско́лько она́ возьме́т за один зуб? Я челове́к торго́вый и до́лжен знать, во ско́лько мне э́то обойде́тся.

– Дашь 50 копе́ек, и коне́ц...

– Как 50 копе́ек? За 50 копе́ек я 10 зубо́в могу́ вы́рвать.

– Не спорь. Идём к ней.

Уста́–Гаса́н пове́л Гаджи–Руста́ма к зубно́му врачу́. Врач поса́дил Гаджи–Руста́ма в кресе́ло и попро́сил показáть больно́й зуб. Врач в один ми́г удали́ла зуб. Гаджи–Руста́м стал руга́ться и крича́ть:

– Ты вы́рвала здоро́вый зуб, а больно́й оста́лся. И он показáл на зуб. Врач вы́рвала и э́тот зуб.

Гаджи–Руста́м о́пять стал крича́ть.

– О́пять ты здоро́вый зуб вы́рвала! Вот, где больно́й зуб! Вот!

Ско́лько ни уверя́ла врач, что он оши́баётся, но Гаджи–Руста́м не успока́ивался. Был вы́рван и тре́тий зуб.

Гаджи–Руста́м отда́л врачу́ 50 копе́ек и ушёл.

– Уста́–Гаса́н! – сказа́л он своему́ прия́телю уже́ на у́лице. – Вот како́го сы́на мать роди́ла! Вот э́то называ́ется настоя́щая торго́вля! Она́ не хоте́ла рвать зуб за 20 копе́ек, а я сде́лал так, что за ка́ждый зуб я запла́тил 17 копе́ек. Тепе́рь она́ до конца́ жи́зни не забу́дет Гаджи–Руста́ма.

### **Вопро́сы к те́ксту:**

1. Что одна́жды случи́лось с купцо́м Гаджи–Руста́мом?
2. Что посоветова́л ему́ сосе́д?
3. Почему́ Гаджи–Руста́м реши́л вы́рвать три зу́ба вме́сто одно́го?
4. Чем он оста́лся дово́лен?

### **Лекарь поневоле**

В середине́ мая́ я и мой прия́тель Кербала́и–Мамед, отпра́вились в Зангезурский уезд. В доро́ге мы изрядно́ проголо́дались. Недалеко́ от селения́ Зары́слы увидели́ большо́е кочевье́. Подъехав к одной́ из палаток, мы попро́сили да́ть нам хлеба́ и молока́.

6. Проезжайте, проезжайте, – нехотя́ отве́тил нам молодой́ челове́к, лежавший́ перед палатко́й. – Если́ каждо́му подава́ть по чашке́ молока́, сами́ умрем с голо́ду.

В э́то вре́мя из палатки́, осто́рожно́ ступая́, вы́шел стари́к с вытя́нутыми́ вперед́ рука́ми. Я поня́л, что он сле́п.

7. Дедушка́! Давно́ осле́п? – спроси́л я стари́ка.

8. Да уж́ больше́ двух́ меся́цев...

Голь на вы́думку хитра́, особе́нно, если́ в желу́дке урчи́т от голо́да. Я поверну́лся к попутчи́ку:

9. Кербала́и–Мамед! Ты до́лжен показáть свое́ лека́рское́ иску́ство! Посмотри́ глаза́ деду́шки.

Кербала́и–Мамед соше́л с лоша́ди и, подо́йдя к стари́ку, нача́л, как иску́шенный́ врач, осматрива́ть его́ глаза́.

Молодой́ челове́к вскочи́л с места́.

10. Милый́ челове́к! Ты лека́рь? – ласково́ спроси́л он.

Не дав́ товари́щу отве́тить, я сказа́л:

11. Да, он изве́стный́ гла́зной́ врач. Тако́го́ врача́ не сы́скать.

Молодой́ челове́к изви́нился за проя́вленное́ к нам невнима́ние и шы́гнул в палатку́. Вскоре́ оттуда́ вы́шла же́нщина в ча́дре, разве́ла за палатко́й косте́р и постави́ла на о́гонь ча́йник.

Слу́х о прие́зде лека́ря облетел́ все́ кочевье́, и люди́ мгнове́нно оку́жили нас. Осмотрев́ внима́тельно́ глаза́ стари́ка, Кербала́и–Мамед зая́вил:

12. Иншаллах, скоро прозреешь. Но для лечения нужен курдюк черного барана.

Молодой человек тотчас же позвал пастуха и велел резать черного барана. Пастух ушел за бараном, а Кербалай-Мамед обратился ко мне:

13. А ты набери нужные мне лечебные травы.

И он произнес по-персидски несколько названий.

14. Слушаюсь! — ответил я и побежал собирать травы.

Набрав первые попавшиеся под руку травы, я вернулся к палатке. Кербалай-Мамед велел мне истолочь в ступке травы с курдючным салом. Потом, достав из хурджуна кусочек жевательной смолы, тоже бросил в ступку. Когда лекарство было готово, Кербалай-Мамед намазал им кусок бязи и наклеил этот пластырь на бритую голову старика.

15. Пока не прозреешь, с головы не снимай! — велел лекарь.

Нас угостили чаем, затем потчевали шашлыком из баранины. Наевшись досыта и прихватив с собой полбарана, мы тронулись в путь. Всю дорогу мы весело смеялись, вспоминая врачебное искусство Кербалай-Мамеда и мою находчивость.

Прошло два с половиной месяца. Мы направлялись домой. Проезжая мимо кочевья, где Кербалай-Мамед выступал в роли врача, мы увидели большое стадо баранов и тут же знакомого старика с палкой. Но нас поразило то, что старик был зряч. Кербалай-Мамед подъехал к нему вплотную и спросил:

16. Дядя! Слава аллаху, глаза поправились?

17. А ты кто будешь? — спросил старик, подняв голову.

18. Я — лекарь, вылечивший тебя.

Старик так обрадовался, словно ему подарили целый мир.

19. Ах, лекарь? Какое счастье, что я, наконец, тебя встретил. Умоляю, зайдите к нам в палатку.

Вечером собрались соседи. Все расхваливали врачебное искусство Кербалай-Мамеда, который важно сидел и рассказывал о том, как он лечил глаза у матери иранского шаха. А я ему почтительно поддакивал.

Сын старика смущенно обратился к Кербалай-Мамеду:

— Доктор, ты вылечил моего отца! Но беда в том, что бязь, которую ты наклеил ему на голову, не отстает. Что делать?

Старик снял папаху. Оказалось, что смола настолько цепко пристала к черепу, что волосы проросли сквозь ткань. Кербалай-Мамед велел принести горячей воды и намочил самодельный пластырь, но от теплоты смола растаяла и прилипла к голове еще пуще. Мы поняли, что тут ничего не поделаешь, никакими силами бязь не оторвать. Тогда Кербалай-Мамед авторитетно изрек:

— Это безвредно. Пусть лежит, пока само не отстанет...

Наутро мы, напутствуемые добрыми пожеланиями, сели на лошадей и уехали.

### **Вопросы к тексту:**

1. Кого во время поездки встретили друзья?

2. На какую хитрость они решились?

3. Что произошло со слепым стариком?

4. Легко ли обмануть наивных и доверчивых людей?

### **Благодетение**

У угольщика Мурада была на окраине города небольшая лачуга. И всего-то в ней из вещей было — один палас, несколько медных кастрюль и три драных постели.

Умер Мурад и оставил на этом свете жену Фатманису и двух сыновей. Старшему, Теймуру, не было и десяти лет, а младшему, Амиру, исполнилось только два года.

Фатманиса работала на соседей, чем и содержала свою семью.

Как-то Теймур сильно расхворался и умер.

После Теймура Фатманиса перенесла всю свою любовь на младшего сына Амира.

Однажды ни с того ни с сего мальчик почувствовал озноб. Фатманиса не на шутку перепугалась.

— Отведи мальчика к Молла-Алияру, — посоветовала соседка. — Он напишет талисман, и ребенок поправится.

В тот же день вечером Фатманиса сидела у Молла-Алияра и молила его:

— Молла, помоги моему ребенку.

Молла-Алияр открыл книгу. На одной из ее страниц был начертан круг. В центре и по краям его были какие-то рисунки и письмена. Молла-Алияр достал круглую бусинку, прочитал какую-то молитву и бросил бусинку на круг. Когда бусинка, покатавшись по странице, остановилась, Молла-Алияр, отметив это место, взял другую книгу, перелистал ее и сказал:

20. Надо написать талисман для мальчика, написать сейчас же, и стоит он будет рубль.

При слове «рубль» у Фатманисы перехватило горло, и она стала упрашивать:

21. Молла-Алияр! Сейчас у меня только двадцать копеек. Рубль мне не по силам!

Молла решительно заявил, что ни копейки не уступит: она может уходить, если у нее нет рубля.

22. Ай, Молла! – продолжала умолять женщина. – Возьми пока эти двадцать копеек, а завтра я продам что-нибудь из дому и принесу все деньги.

Но молла был неумолим:

23. Ни копейки меньше! И больше не надоедай! Можешь идти!

Фатманиса вышла от моллы и, обливаясь слезами, побрела по улице.

Ростовщик Зейнал сидел у своего дома и курил чубук. При виде плачущей женщины он спросил:

24. Что с тобой, сестра! Почему плачешь?

Как мне не плакать, братец? Пошла я к Молла-Алияру за помощью, а он за талисман запросил целый рубль.

У меня же всего двадцать копеек.

25. Не плачь, сестра, я тебе дам рубль. Отнеси молле и получи талисман.

26. Пусть долга будет твоя жизнь! Умереть бы мне ради тебя!

Зейнал дал Фатманисе трехрублевую бумажку.

27. Возьми это – сказал он, – отнеси молле и принеси два рубля сдачи. Я буду ждать тебя здесь!

Фатманиса взяла деньги и, молясь за спасителя, повернула обратно к дому моллы.

Через некоторое время она вернулась, отдала Зейналу сдачу и снова принялась благодарить его.

28. Ты довольна мною, сестра? – спросил Зейнал.

29. Ну, как же мне не быть довольной! Я была совсем мертва, а ты воскресил меня!

30. Молла тоже доволен?

31. Еще бы! Положил деньги в карман и несколько раз повторил – да вознаградит тебя аллах!

Я тоже очень доволен, потому что трехрублевка была фальшивая. Человек должен поступать так, чтобы все были им довольны.

### **Вопросы к тексту:**

1. Что произошло с семьей угольщика Мурада?

2. Как повёл себя Молла-Алияр в сложившейся ситуации?

3. Как хитрый ростовщик помог отчаявшейся женщине с выгодой для себя?

4. Был ли наказан Молла-Алияр за свою жадность и безразличие к судьбам бедных людей?

Тексты для самостоятельного чтения, как и тексты, предусмотренные программой, должны иметь идейно-воспитательное значение: понимать окружающий мир, мир человека, его мысли и чувства, учить студента рассуждать и высказывать свое мнение.

Воспитательная цель самостоятельной (внеаудиторной) работы – научить быть смелым и трудолюбивым человеком, патриотом своей Родины, гордиться своей страной, помочь молодым людям приобрести правильные моральные и нравственные ценности.

**RƏYÇİ: dos. L.Ələkbərova**

**ЧЕЛОВЕК ПЕРЕД ЛИЦОМ ГЛОБАЛЬНЫХ ПРОБЛЕМ**

Конец XX столетия – это эпоха глобальных проблем, число которых увеличивается: к известным кризисным ситуациям (опасность ядерной войны, которая сейчас уменьшается в результате окончания холодной войны, но может и увеличиться – из-за роста противоречий между богатыми индустриальными странами и развивающимися странами, экологическая катастрофа, неумолимо приближающаяся, недостаток продовольствия, истощение невозобновляемых ресурсов и пр.) прибавились новые: СПИД и наркомания. Среди этого комплекса глобальных проблем на первое место все больше выдвигается проблема взаимодействия современной цивилизации с природой, ибо она представляет собой проблему выживания человечества.

Человек создает новую природную среду и разрушает наряду с этим биосферу, причем разрушительная деятельность гораздо активнее созидательной. Специфика современной экологической ситуации, которая чревата катастрофой для всей земной жизни, заключается в том, что в нынешнюю эпоху происходит переход от тысячелетнего стихийного развития локальных цивилизаций, которые сменяли друг друга и некоторые из них оставляли после себя разрушенную природу, к мировой цивилизации, чье существование зависит от соблюдения предельно допустимых нагрузок на природу. Согласно воззрениям биологии, в природе действует «правило десяти процентов» – в экстремальных условиях земная природа способна выдержать десятикратную нагрузку по сравнению с обычной. Сейчас же созидательная деятельность человека зачастую нарушает это правило, она не соотносится с рекреативными возможностями биосферы, поэтому планетарные ресурсы жизнеобеспечения (речные системы, грунтовые воды, почвы, воздушная среда, мировой океан) не выдерживают давления цивилизации и идет процесс их деградации. Перед человечеством появилась опасность экологической катастрофы, если же к этому добавить все остальные глобальные проблемы, то на первый взгляд получится весьма жуткая картина абсурдности человеческого существования, наполненного трагизмом и неопределенностью. Наша эпоха, квалифицируемая как абсурдная, трагическая и смутная, является эпохой перехода от «человечества в себе» к «человечеству для себя».

В этом плане представляет интерес выдвигаемый бывшим директором Римского клуба А.Печчеи вариант «стратегии выживания» человечества, который по своей сути является пессимистическим. В своих книгах «Человеческие качества» и «Сто страниц для будущего» он ратует за необходимость качественного скачка в человеческом мышлении, называемом им «человеческой революцией» (2, 15). Эта революция возможна только через развитие и самосовершенствование самого человека, ибо только его действия, пропущенные сквозь призму философских, этических и религиозных осмыслений своего бытия, могут гармонизировать отношения с надвигающимся будущим. Само же это будущее вырастает из настоящего, для которого характерны следующие черты.

1. В прошлом ориентации человека в социальном мире помощь оказывал автоматизм саморегуляции, теперь же он перестал быть достаточно надёжным, на него нельзя полагаться в полной мере. Действительно, природные системы обладают гомеостазом, позволяющим им при помощи механизмов самоконтроля и саморегуляции нейтрализовать попавшие в них загрязняющие вещества. Однако существуют определённые пределы для функционирования этих механизмов, а поскольку человек в своём преобразовательном рвении многое нарушил в равновесии биосферы, постольку она уже не может перерабатывать промышленные отходы цивилизации, т.е. потеряла способность к саморегенерации.

2. В общественных системах происходит аналогичный процесс, так как политические механизмы современной демократии в виде периодической консультации избирателей и в чередовании партий у власти, в результате борьбы идей и эволюции различных политических течений уже действуют неэффективно или не действуют вообще. Современное общество настолько является сложным и интегрированным, порождает такие проблемы, что ни партии, ни избиратели, ни эксперты не могут даже их понять. Поэтому ещё предстоит выработать новые механизмы управления общественными процессами.

3. Не менее существенно и то, что потерял свою эффективность механизм спроса и предложения в силу нехватки некоторых ресурсов, анархии валютных систем, растущей инфляции, политики монополий и пр.

4. Всегда считалось, что из прошлого можно извлекать уроки для будущего, ибо в основе эволюции общества лежит вполне определённая ритмичность (её анализ дан в известной 12-томной работе А.Тойнби «Исследования по истории»). Эта ритмичность оказывала помощь в предвидении тенденций развития общественной системы или её подсистем. Например, исследование исторических колебаний в развитии экономики привело к открытию в ней законов циклов, которые используются в процессе планирования будущего. Однако мы живём в эпоху, не имеющую исторического прецедента, в эпоху невиданных раньше изменений и открытий. Поэтому весьма опасно экстраполировать тенденции прошлого на будущее, ибо механизмы саморегуляции общественной системы оказались неэффективными. Всё это вместе взятое и приводит А.Печчеи к выводу, что «в конечном результате будущее представляется как никогда неопределённым и смутным» (2, 29).

Несмотря на столь мрачную, пессимистическую оценку будущего А.Печчи считает, что выход, как бы ни был труден его поиск, существует и видит его в следующих трёх фундаментальных императивах человеческой деятельности: 1) осуществление политики и стратегии в глобальных масштабах; 2) сделать мир управляемым; 3) научиться управлять миром, что подразумевает умение управлять собой. Чтобы осуществить эти императивы, человечество должно психологически преодолеть себя, отказаться от принципов и предрассудков прошлого опыта, пересмотреть укоренившиеся представления о прогрессе, перетряхнуть свой концептуальный багаж, доставшийся в наследство от предыдущих поколений. Это значит, что необходим новый гуманизм, вписанный в технологический век с его компьютерами, геной инженерией, микроэлектроникой, лазерами, космическими спутниками, кабельным телевидением и пр. В этом гуманизме, очищенном от устаревших норм и принципов человеческого поведения, приоритет принадлежит универсальным, общечеловеческим ценностям.

Именно этот новый гуманизм должен выступать в качестве источника появления новых духовных, этических, философских, эстетических, социальных, политических, творческих мотивов поведения, неисчерпаемым кладом для восстановления истинно человеческих чувств: любви, дружбы, взаимопонимания, солидарности, жертвенности и т.д. Этот гуманизм должен быть настолько сильным, гибким и просвещённым, чтобы он позволял нам не выпускать из-под контроля зреющие революции, направляя их в конструктивное русло и предотвращая тем самым взрыв анархии и насилия. Особенность нового гуманизма заключается в том, что он имеет свои этические и моральные основы в самом внутреннем мире человека: «Он должен быть настоящей человеческой революцией. Его успех является самым условием выживания человечества в трудных эпохах будущего. И преуспеть в осуществлении этого нового гуманизма и есть тот вызов, который современный человек должен бросить самому себе» (2, 43). Разумеется, осуществить эту «человеческую революцию» будет непросто, так как необходимо не только морально и духовно возродить человечество, но и поднять чувство «глобальной ответственности», что требует достаточно много времени. Иными словами, «человеческая революция» будет проходить ряд этапов: 1) этическое, философское и гуманистическое обновление человеческой мысли и культуры в целом; 2) разработка желаемых «альтернативных будущностей», что соответствует альтернативному аспекту природы человека; 3) введение инноваций в практику обучения поколений. Всё это невозможно без тесного сотрудничества «Востока» и «Запада», «Севера» и «Юга», т.е. всех стран мирового сообщества, без их интеграции в единую мировую систему.

Сама идея А.Печчи о «человеческой революции» заслуживает внимания, ибо она выражает значительно возросшую роль сознания в деятельности человека, и не считается с субъективным фактором при решении глобальных проблем современности просто невозможно. Природа и глубина кризисной ситуации, в которой находится всё человечество на пороге третьего тысячелетия, опасности, грозящие самому факту существования рода человеческого как биологического вида, свидетельствуют о том, что их причина коренится в самом человеке. Поэтому в приостановке и переориентации существующих тенденций глобального кризиса свой вклад должно внести и сознание человека.

О духовных истоках глубокого кризиса европейской цивилизации, начавшегося в начале XX столетия, о переходном характере нашей эпохи размышляет и крупнейший мыслитель, испанский философ Ортега-и-Гассет в своём произведении «Восстание масс», значимость которого для XX в. Сравнивают со значимостью для XVIII в. «Общественного договора» Руссо, а для XIX в. – «Капитал» Маркса. Кризис этот состоит в том, что мир, как система убеждений прежних поколений, теряет для нового поколения свою значимость, и человек внезапно теряет мир, теряет ориентацию в жизни. Диагноз кризиса европейской цивилизации у Ортеги-и-Гассета звучит следующим образом: это восстание масс, причём под массой понимается вполне заурядный человек, или «человек-масса», которому противостоит «человек-индивидуальность», незаурядность, личность. «Человек-индивидуальность» или лучший, «избранный» человек – не тот, кто поступает, как ему заблагорассудится, для кого нет ничего выше собственных эгоистических интересов, а тот, кто ориентируется на нормы культуры. «Там, где нет норм, там нет культуры, - подчёркивает Ортега. – Нет культуры там, где нет начал гражданской законности и не к кому апеллировать. Нет культуры там, где в решении споров игнорируются основные принципы разума. . . Кто в споре не старается держаться истины, не стремится быть правдивым, тот умственный варвар. Именно таков человек массы, когда ему приходится вести дискуссии, устную или письменную» (1, № 3, 144).

Ортега-и-Гассет высказал золотые слова, которые оказались как никогда кстати в конце нашего тревожного, беспокойного века, когда появился тип человека, не считающего нужным обосновывать свои претензии и поступки ни перед другими, ни перед самим собой, присвоившего себе право действовать без всяких на то прав. Сейчас нарушена ситуация, когда демократия и закон были нераздельно связаны, сейчас триумф «гипердемократии» - «человек-масса», игнорируя законы, навязывает всему обществу свою волю и свои вкусы. Человек массы по своей сути вульгарен, он громко заявляет о своей вульгарности и стремится её утвердить повсюду. В результате происходит стандартизация, усреднение социальной жизни, «омассовление» и дегуманизация культуры, что в свою очередь приводит к тоталитаризму и волне насилия. Человек массы отбросил традиционные нормы и ценности культуры и морали, однако не заменил их новыми, лучшими: он стремится жить и действовать вне рамок культуры и морали, он – варвар XX в.

В итоге блестящего анализа кризиса европейской цивилизации Ортега-и-Гассет указывает на важнейшие причины его. 1. Прежде всего необходимо считаться с тем, что Европа утратила былую власть над собой и всем миром, она не чувствует себя вождём, а остальной мир – ведомым, былая власть быстро исчезает. 2. В отличие от XIX столетия, который ясно видел будущее и был настроен оптимистически, нет и «полноты времени». Ныне горизонт будущего затянут тучами, нет никаких проблесков надежды, человек неуверен в завтрашнем дне, ибо никому не ведомо, кто будет господствовать в будущем, как будет распределена власть в мире и обществе. Следовательно, неизвестно, какой народ или группа народов с присущими им идеологией, системой ценностей, моральных норм и жизненных импульсов будет лидировать. А раз неизвестен центр притяжения в будущем, то жизнь в наши дни стала просто до неприличия временной, эфемерной по своей сути. Практически все явления в жизни человека приобрели окраску непостоянного, непрочного и несерьёзного, жизнь пронизана фальшью, одетой в тогу искренности, особенно это относится к сфере политики, где экстравагантная поза того или иного политика прикрывает собой пустоту его обещаний, не коренится в исторической необходимости. Вот почему Ортега-и-Гассет делает вывод: «Наша жизнь – плод междуцарствия, вакуума между двумя историческими эпохами мирового господства: той, что была, и той, что придёт. Она по самой сути своей временна. Мужчины не знают, каким идеалам они служат; женщины – каких мужчин они предпочитают» (1, № 1, 151). Таким образом, в европейской цивилизации возник экзистенциальный вакуум, произошла деструкция ценностей и этических установок, что составляет суть феномена дегуманизации.

В стремлении найти выход из кризисной ситуации Запад обращает свой взор на Восток с его богатыми культурными традициями, надеясь извлечь из них подходы для решения глобальных проблем, особенно экологической проблемы. Необходимо отметить, что сегодня диалог Востока и Запада приобрёл поистине общечеловеческую значимость. В нём заинтересованы не только Запад, который стремится уменьшить конфронтацию с «третьим миром» и подключить его к мировой экономике и политике, и Восток, пытающийся найти пути и средства модернизации, но и всё человечество, чтобы найти выход из кризисной ситуации, угрожающей жизни на планете. Представители восточной и западной философии считают, что диалог следует искать прежде всего через выход к общей нравственной платформе, к своеобразной «планетарной макротеке» (4).

О необходимости планетарной этики говорят К.О.Апель, С.Стоянов, Б.Матилал и другие мыслители Востока и Запада, суть которой состоит в следующем. Прежде всего в некотором смысле важные аспекты культуры (наука, техника и экономика) достаточно унифицированы и все локальные культуры стали членами одной команды одного корабля. Чтобы этот корабль не погиб в результате клубка глобальных проблем, нужно всем осознать «коллективную ответственность», значимость создания «универсальной», «планетарной» этики. Последняя должна, с одной стороны, признавать и защищать многоликость образов жизни (культурный плюрализм), с другой – отстаивать интересы человечества в целом.

Диалог культур Востока и Запада должен быть постоянным процессом и не сводиться к синтезу какой-либо единой идеологии. От последнего мыслителей и учёных Востока и Запада предостерегают как память о временах колониализма и христианского миссионерства, так и не менее страшные воспоминания о последствиях тоталитарных идеологий нацистского типа и пр. В каждой культуре, при всей её уникальности, есть всё же сходное с культурами других народов: «Хотя греки отличаются от протестантов, китайцы – от тех и других, - подчёркивает профессор Гарвардского университета Х.Патнем, - тем не менее при определённой открытости они могут увидеть и нечто общее между собой, характерное для человеческой жизни» (4, 156-157). Иными словами, своеобразие каждой культуры является относительным, её специфичность, уникальность выступает как проявление всеобщего в развитии человеческого общества. В противном случае невозможно объяснить эмпирический факт, который состоит в том, что каждая культура в процессе взаимодействия с другими культурами воспринимает и адаптирует их достижения (об этом свидетельствует вся история культуры – от первобытной до современной). Взаимодействие, контакты культур ведут, с одной стороны, к упрочению и разнообразию восточных и западных культур, с другой – к формированию мировой культуры.

Необходимо обратить внимание на тот факт, что археологические открытия и возможность путешествовать по всему земному шару делают диалог культур Востока и Запада интригующим художественным и мировоззренческим приключением. Увлекательность неожиданно раскрывшейся панорамы культур народов мира усиливается благодаря громадному числу публикаций, посвящённых искусству Востока, секретам золота инков, расшифровке символов негритянских масок, истолкованию таинственной улыбки Будды. В этом великом диалоге культур европейцы начинают лучше понимать духовный мир и систему ценностей восточных народов.

Диалог культур Востока и Запада необходим не только ради понимания другого, но и более глубокого осознания самого себя; он позволит человечеству избежать «самоубийства», сохранив жизнь в её многообразии. Диалог культур Востока и Запада даёт возможность каждому человеку «вкусить» то духовное богатство, которое создано на протяжении многих тысячелетий восточными и западными народами. А это позволит не только раскрыть творческий потенциал индивида, найти ему смысл своего бытия, но и решить ряд глобальных проблем. Именно диалог восточных и западных концепций будущего развития человечества, в число которых входят концепции Тейяра де Шардена, К.Э.Циолковского, В.И.Вернадского.

В этом смысле привлекательна концепция В.И.Вернадского, основанная на принципах русского космизма, получающая своё воплощение. Действительно, сейчас биосфера превращается в качественно новый феномен – ноосферу как динамическое единство самой биосферы и техносферы. Существенно здесь то, что ноосфера находится в движении к высшим степеням целостности, когда каждому элементу в единстве «индивид – общество – планета» будет отведено должное, причём индивид сохранится в своих уникальных характеристиках. Человечество превращается в социальный суперорганизм, обладающий планетарным сознанием, что поможет преодолеть кризис, вызванный глобальными проблемами современности – проблемы войны и мира, экологическая проблема, проблемы демографии, продовольствия, ресурсов, наркомании и пр.

### **Литература**

1. Ортега-и-Гассет Х. Восстание масс. М.: АСТ, 2008, 347 с.
2. Печей А. Человеческие качества. М.: «Прогресс», 1980, 302 с.
3. Поликарпов В.С. Лекции о истории свитивой культуры. Харьков: 1990.
4. Степанянц М.Т. Восток – Запад: диалог философов./ Вопросы философии, 1989, № 12.

**Ключевые слова:** человек, проблема, экология, самоконтроль, экологическая катастрофа

**Key words:** human, problem, ecology, self-control, ecological catastrophe

### **РЕЗЮМЕ**

Сейчас появление ряда глобальных проблем – проблемы войны и мира, экологическая проблема, проблемы демографии, продовольствия, ресурсов, наркомании – современная мысль обогатилась целым спектром альтернатив человеческого существования, оттенки которого варьируются от крайнего пессимизма до безоглядного оптимизма.

### **SUMMARY**

Now the emergence of a number of global problems - the problems of war and peace, the environmental problem, the problems of demography, food, resources, drug addiction - modern thought has been enriched with a whole range of alternatives to human existence, the shades of which vary from extreme pessimism to reckless optimism.

РӨҮҶІ: dos. L. Ələkbərova

Sima Məmməd qızı Quliyeva<sup>82</sup>  
**BOLŞEVİK MƏTBUATINDA İŞLƏNƏN TERMIN VƏ TERMINOLOJİ  
BİRLƏŞMƏLƏR**

1905-ci il Böyük Oktyabr sosialist inqilabından sonra Azərbaycan xalqının ictimai, siyasi, iqtisadi və mədəni həyatında dönüş yarandı. Bu dövrdə Azərbaycan xalqının həyatında baş vermiş bu dəyişikliklər Azərbaycan ədəbi dilinə də təsir göstərməyə başladı. İctimai-siyasi quruluşun dəyişməsi ilə əlaqədar olaraq Azərbaycan dilinin lüğət tərkibinə bir sıra yeni söz və terminlər daxil olmuş, yeni ifadə formaları yaranmışdı.

Azərbaycan dilinin lüğət tərkibinin siyasi quruluşla bağlı bir çox termin və terminoloji birləşmələrin Azərbaycan dilinə gətirilməsində, ədəbi dildə sabitləşməsində və zənginləşməsində bolşevik mətbuatının xüsusi rolu olmuşdur. “Azərbaycan zəhmətkeşlərini hər cür təzyiq və istismardan azad etmək, Azərbaycanda Sovet hakimiyyəti qurmaq uğrunda mübarizə aparan bolşevik mətbuatı dünyanın müxtəlif yerlərində baş verən mühüm hadisələri xalq kütlələrinə çatdırmaq, izah etməklə bərabər, eyni zamanda, həmin hadisələri əks etdirən bir sıra ictimai-iqtisadi terminlərin Azərbaycan ədəbi dilinə keçməsinə də səbəb olmuşdur” [2, s. 68].

XX əsrin əvvəllərində Azərbaycanda “Hümmət”, “Qoç-Dəvət”, “Kommunist”, “Yoldaş”, “Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı”, “Təkamül”, “Azərbaycan füqərası”, “Bakı fəhlə konfransının əxbarı” və s. bolşevik mətbuatına aid qəzetlər fəaliyyət göstərirdi.

Bu dövrdə mətbuat səhifələrində yeni sosialist mədəniyyət, ictimai-siyasi vəziyyət, yeni sosialist istehsalın meydana çıxması ilə bir çox yeni məfhum və anlayışlar yaranmış və bu anlayışları ifadə edən yeni söz, ifadələr və terminlər Azərbaycan ədəbi dilində işlənməyə başladı. Məsələn, *bolşevik, mənşevik, oktyabrist, sosial-demokrat, şura, şovinst* və s.

Bu dövrdə baş verən ictimai-siyasi hadisələr bolşevik mətbuatında daha qabarıq şəkildə əks olunurdu. Azərbaycan bolşevik mətbuatında işlənən söz, termin və terminoloji birləşmələr ictimai həyatın müxtəlif sahələrini əks etdirir. Məsələn,

1) İnqilablar, inqilabi proseslər və beynəlxalq həmrəyliklə əlaqədar olan termin və terminoloji birləşmələr: *bolşeviklər hərəkəti, Böyük Oktyabr inqilabı, sosial-demokrat təşviqi, inqilabçı fəhlələr, tətillər, marselyoz havası, sosialistlərin protestosu, Ümumi Bakı tətili, tramvay əməllərinin tətili* və s.

2) Sınıfı ziddiyyətlər və sınıfı mübarizələrlə əlaqədar olan termin və terminoloji birləşmələr: *ağa-nökər, əmələ, işçilər və işlədici, polis və zəbtiyyə dərəcəliyi, zəhmətkeş təbəqələrin hüquqsuzluğu, füqərə sinfi, zəhmətkeş kəndlilik* və s.

3) Sosial-demokrat təşkilatları, müxtəlif partiyalar, fraksiyalarla əlaqədar olan termin və terminoloji birləşmələr: *Qafqaz kommunistləri, Ramana bolşeviklərinin dairə komitəsi, Azərbaycan kommunist firqəsinin I qurultayı, inqilabçı firqələr, Bakı fəhlə konfransı, Bakı müsəlman sosialist partiyası, işçilər ittifaqı, “Hümmət” təşkilatı, demokratik təşkilatlar* və s.

4) İmperialist müharibəsi və düşmən orduları ilə əlaqədar olan termin və ifadələr: *Qolçaq dəstələri, Mərkəzi Rada, döndlər Şurası, qaraguruhlar, erməni milli böliyi, imperalizm boyunduruğu, xarici düşmən* və s.

5) Çar hökuməti və dövlət duması ilə əlaqədar olan termin və terminoloji birləşmələr. Məsələn, *duma seçkisi, xalq duması, sərvət yumruğu, Rusiya istibdadı, istibdad hökuməti, II Dövlət duması, III Dövlət duması* və s.

6) Vətəndaş müharibəsi, Qızıl Ordu və onun fəaliyyətilə əlaqədar olan terminoloji birləşmələr: *Qırmızı Ordu heyəti, Zaqafqaziya qırmızı qoşunu, hərbi komissariat, vətəndaş müharibəsi, hərbi raport, qızıl əsgər, qırmızı ordu atlıları* və s.

7) Müxtəlif ölkə, şəhərlərdə baş verən prosesləri, hadisələri bildiren termin və terminoloji birləşmələr: *İsveç fəhlə hərəkəti, Böyük Rusiya inqilabı, Amerika sosialistləri, Tiflis müsəlman milli firqəsi, Petroqrada əmələ və kəndli hökuməti, Fransa inqilabı* və s.

8) İctimai-siyasi quruluş nəticəsində yeni yaranan idarə və təşkilatları bildiren termin və birləşmələr: *Sovet, Şura, komissariat, Bakı şəhər milisiyası, Bakı ətrafı ərzaq işlərinə baxan baş komissar, Mərkəzi İcraiyyə Komitəsi, Bakı şəhəri fəhlə və soldat vəkilləri şurası, müvəqqəti hərbi inqilab komitəsi* və s.

9) Siyasi iqtisadla bağlı işlənən terminlər: *maliyyə böhranı, xüsusi əmlak, yaş mal, gəlir, kapitalizm üsulu, inhisar, ekonomiya, krizis, trest, kartal, ekonomiya, maliyyə sərmayəsi dövrü* və s.

Bolşevik mətbuatında işlənən terminləri mənşə olaraq üç yerə bölmək olar:

- 1) Dilin daxili imkanları hesabına yaranan sözlər;
- 2) ərəb və fars mənşəli sözlər;
- 3) Rus dili və rus dili vasitəsilə digər dillərdən alınan sözlər.

Bu dövrdə ictimai-siyasi vəziyyətlə bağlı işlənən söz, termin və birləşmələr müxtəlif sözlərlə şəkilçilərin birləşməsindən, dilimizin lüğət tərkibinə məxsus sözlərdən yaranmışdır. Dilin daxili imkanları, öz söz ehtiyatı hesabına yaranan sözlər morfoloji, sintaktik üsulla formalaşır. Morfoloji üsulla yaranan terminlər:

-*çr*<sup>4</sup> – inqilabçı, müsavətçi, əhrarçı, əksinqilabçı, millətçi, hümmətçi, tətillər, inhisarçı, topçu, səhiyyəçi və s.

-*luq*<sup>4</sup> – bolşeviklik, kommunistlik, sosialistlik, kəndlilik, millətçilik, səfərbərlik və s.

-*laşdırma*<sup>2</sup> – yaxalaşdırma, inqilablaşdırma, milliləşdirmə, ictimailəşdirmə, planlaşdırma, demokratlaşdırma və s.

-*casına*<sup>2</sup> – lenincəsinə, bolşevikcəsinə, marksistcəsinə, kommunistcəsinə, bürokratcasına və s.

<sup>82</sup> AMEA Nəsimi adına Dilçilik İnstitutu .filologiya üzrə fəlsəfə doktoru, dosent



Azərbaycan bolşevik mətbuatında sintaktik üsulla yaradılan terminlər daha çox üstünlük təşkil edir. Bu üsulla yaradılan terminləri tərəflərindəki sözlərin sayına görə aşağıdakı şəkildə qruplaşdırmaq olar:

a) İki sözdən ibarət olan təyini söz birləşmələri. Məsələn, *hüquq mübarizəsi, fəhlə sinfi, kənd şuraları, vətəndaşlıq hüququ, iyul hadisələri, fəvqəladə komissar, zəhmətkeş kəndlilik, iqtisadi tələbnamə, qırmızı əsgər, inqilabçı hökumət* və s.

b) Üç sözdən ibarət olan təyini söz birləşmələri. Məsələn, *“Xərrat” şagirdlərinin tətili, müsəlman fəhlələrinin birliyi, Cahan ictimai inqilabı, iş gününün azalması, Maştağa kəndçi şurası, qənd ticarətinin milliləşdirilməsi, zəhmətkeş təbəqələrin hüquqsuzluğu, varlı siniflərin irticası, müttəfiq dövlətlərin imperialistləri* və s.

c) Dörd və daha artıq sözün birləşməsindən ibarət olan təyini söz birləşmələri. Məsələn, Bakı şəhəri və dairəsinin inqilab müdafiə komitəsi, neft mədənlərində işləyən əmələlər ittifaqı, Bakı fəhlə, əsgər və matros şurasının sədri, kəndçi və matros şuralarının əxbəri, beynəlmiləl kommunist icraiyyə komitəsinin bürosu, siyasi firqələrin Bakı şəhəri komitələri və s.

Üç və daha artıq təyini söz birləşmələri strukturuna görə mürəkkəb birləşmələrdir.

Bolşevik mətbuatında izafət birləşmələrinə, bu dövr üçün işlək olan ərəb və fars sözlərinə də rast gəlinir: *cəmiyyəti-aqşam, ittihadi-tərəqqi firqəsi, idareyi-əsgəriyyə, məclisi-müəssisə; əhrar, bəsirətçi, imaçi, mürəttiblər, əmələ* və s.

Azərbaycan bolşevik mətbuatında işlənən termin və ifadələr arasında mənşə olaraq rus dili və rus dili vasitəsilə digər Avropa dillərindən alınan sözlər də istifadə olunmuşdur. “Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra Lenin-Stalin milli siyasətinin təntənəsi nəticəsində ölkəmizdəki sosialist millətlərin qarşılıqlı etimadı və yaxınlaşması yaradılmış, milli hüquq bərabərliyi həyata keçirilmiş, millətlər arasında əməkdaşlıq qaydaya salınmış, milli dillər əməkdaşlıq yolu ilə bir-birini azad surətdə zənginləşdirmək imkanına malik olmuşdur. Ölkəmizdəki sosialist millətləri dillərinin lüğət tərkibini zənginləşdirən dil rus millətinin dilidir [3, s. 7].

Bu dövrdə rus dili ölkə xalqlarının dillərinin lüğət tərkibinin sosialist ideyaları, ictimai-siyasi və iqtisadi hadisələrlə əlaqədar zənginləşməsində müəyyən rol oynamışdır.

Rus dilindən və rus dili vasitəsilə digər Avropa dillərdən alınan sözləri mənşə olaraq iki yerə bölmək olar:

1) Rus dilindən keçən sözlər. Azərbaycan bolşevik mətbuatında rus dilinə məxsus sözlərin də işlənməsini müşahidə etmək olar. Məsələn, *dikaya* diviziya, *uçastok* ev komitəsi, şuraların *uyezd* qurultayı, *ərzaq upravaları*, yer komitələrin *syezdi*, buntovşik, ştab *naçalniki*, *okruq*, *sovet*, *zabastovka*, *doqovor* və s.

2) Rus dili vasitəsilə digər dillərdən keçən terminlər, beynəlxalq terminlər. Bu terminlərin bir qismi əslində olduğu kimi işlədilir. Məsələn, *federasiya, kapitalist, rota, feodalizm, departament, sindikat, jandarm, deklarasiya, flot, tribunal, konflikt, konfrans, imperalizm, mandat, internasional, konstitusiya* və s.

Rus dilindən və rus dili vasitəsilə digər dillərdən alınan terminlər bolşevik mətbuatında özlərini morfoloji-sintaktik cəhətdən müxtəlif şəkildə göstərir. Bu terminlər bəzən rus dilində olduğu kimi işlədilir, bəzən morfoloji əlamətlər qəbul edir, həm də daxil olduğu dilin sözləri ilə sintaktik əlaqəyə girir.

Rus dili və rus dili vasitəsilə digər dillərdən alınan terminlər Azərbaycan dili sözləri, birləşmələri ilə sintaktik əlaqəyə girib yeni sintaktik birləşmələrin yaranmasında iştirak edir. Məsələn, *komitə, kommunist* sözlərinin mətbuatda işləndiyinə nəzər yetirdikdə, bu sözlərin iştirakı ilə yeni söz birləşmələrinin yarandığı aydın olur. Məsələn, *cavan əmələlərin Mərkəzi Komitəsi, Azərbaycan Kommunist firqəsinin I qurultayı, kəndçi komitəsi, ev komitələri, Mərkəzi İcraiyyə komitəsi, Ənzəli inqilabçı müdafiə komitəsi* və s.

İki və daha artıq sözün yanaşma və birləşməsindən yaranan terminoloji birləşmələri tərəflərdə işlənən sözlərin mənşə baxımından aşağıdakı kimi qruplaşdırmaq olar:

a) Birinci tərəfi rus dilindən və rus dili vasitəsilə digər dillərdən alınan terminlər. Məsələn, *kommunist firqəsi, anarxizm əqidəsi, kadetlərin nöqərləri, Sovet hökuməti, zavod fəhlələri, imperalizm boyunduruğu, seym qoşunları, rota növbətçiləri, bolşevik dəstələri, kommunizm üsulu, texniki tərəqqi, fabrikanın sahibi, neft istehsalının milliləşdirilməsi, sovet şuralarının qurultayı* və s.

b) İkinci tərəfi rus dilindən və rus dili vasitəsilə digər dillərdən alınan terminlər. Məsələn, *inqilabçılar bürosu, seçki kuponları, ümumi konfrans, müvəqqəti komitə, maarif komissarı, məhlə komitələri, yanacaq komitəsi, dünya imperalizmi, mərkəzi Rada, gəmi komitələri, Şura soldatları, ərzaq direktoriyası, müttəfiqlər komandanlığı* və s.

c) Hər iki tərəfi Avropa mənbəli alınma sözlər olan terminoloji birləşmələr. Məsələn, *kollektiv doqovor, sosialistlərin protestosu, kommunist internasionalı, maryaklar soyuzu, milisiya uçastoku, burjua batalyonları, pulemyot kursları, poçta-teleqraf komissarı, uçastok komitələri* və s.

ç) Hər iki tərəfi milli və yaxud da ki, ərəb və fars sözlərindən ibarət olan terminoloji birləşmələr. Məsələn, *milli firqə, ağaların qaçması, əhrar firqəsi, hüquq mübarizəsi, sinfi hürrüyyət, ağalar silki, varlı siniflərin irticası, müəssisələrin milliləşdirilməsi, cahan inqilabının qələbəsi, inqilabçı məmləkətlər, zəhmətkeşlər heyəti və təşkilatı, zəhmətkeş qardaşlar, füyəra sinfi, məhəlli kənd şuraları, millət ayrılığı, Bakı seçkiləri, siyasi tətillər, azad cəmiyyət olmaq, sülh divanı, usaqlar ocağı, müharibə cəbhəsi, dörd ünsür, qanlı müharibə, beynəlmiləl qoşun, topçu dəstəsi, qırmızı qoşun* və s.

Bolşevik mətbuatında işlənən terminoloji birləşmələrdən diqqəti çəkən məqam bəzi birləşmələrin rus dilinin sintaktik formasını saxlamasıdır. Məsələn, *revolyusionno-federasiya, professionalını soyuz* və s. Bu birləşmələr rus dilinin sintaktik əlaqələrinə uyğun yaradılmış və rus dilinə məxsus sifət şəkilçisi “ü” sonda ixtisar edilmişdir, məsələn, *профессиональный союз*.

Bu dövrdə işlənən terminlərin paralel işlənməsi də müşahidə olunur. Məsələn, *ittifaq/soyuz (союз)* – fəhlələrin həmkarlar ittifaqı, mədən əmələlərin soyuzu; *beynəlmiləl/internasional* – III internasional konqressi, beynəlmiləl kommunist

icraiyyə komitəsi; *firqə/partiya* – musavat firqəsi, Bakı kommunist partiyası; *əmələ/fəhlə* – tramvay əmələlərinin tətili, sosial-demokrat fəhlələrin hərəkatı; *inqilab/revolyusiya* – inqilab hərəkatı; *ordu/armiya* – Qırmızı Ordu, Qırmızı Armiya; *inqilabçı/revolyusioner, əksinqilab/kontrrevolyusiya* və s.

Bolşevik mətbuatında işlənən terminlər arasında *-ion, -iyon* suffiksli sözlər də diqqət çəkir ki, bu suffiks həm dilin öz sözlərinə, həm də alınma sözlərə qoşulmuşdur. Məsələn, *iştirakiyon, inqilabiyon, amiyon, daşnaksiyon, komisiyon, reproduksion, ictimaiyon-inqilabiyon* və s.

G.İsmayılova bolşevik mətbuatında rast gəlinən alınma sözlərin bəzilərini dövrünə görə üslubi xarakter daşdığını qeyd edir: revolyusion, raboçi klass kimi söz və birləşmələr Azərbaycan dilinin qrammatik quruluşuna əsasən düzələn inqilabi, fəhlə sinfi, işçi sinfi kimi söz və birləşmələrlə yanaşı işlədilmişdir ki, bunlardan birincilər üslubi xarakter daşımış, ikincilər isə Azərbaycan dilinin lüğət tərkibində qalmışdır [1, s.100]. Müəllif həmçinin söz və birləşmələrin bir qismini lüğət tərkibinin tarixi sözlər qrupuna daxil edirdi “Yəni bunlardan yalnız tarixi mövzuda yazılan elmi, ədəbi-bədii əsərlərdə istifadə olunur. *Rada, departament, fraksiya, direktoriya, komissar, komissariat, federasiya, şovinizt, dekret, deklarasiya* və s. kimi birləşmələri nümunə gətirmək olar” [1, s. 100]. Lakin bolşevik mətbuatında işlənən, G.İsmayılovanın da tarixizmlərə aid etdiyi bəzi sözlər müasir dövrdə də Azərbaycan dilinin lüğət tərkibində işlənir. Məsələn, *departament, federasiya, fraksiya*.

Beləliklə, bolşevik mətbuatında işlənən termin və terminoloji birləşmələr XX əsrin əvvəlləri üçün yeni ictimai-siyasi həyatın müxtəlif sahələrinə aid məfhum və anlayışları bildirərək Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsinə təsir göstərmişdir.

### Ədəbiyyat

1. İsmayılova G. Azərbaycan bolşevik mətbuatında (1903-1920) rus dilindən və rus dili vasitəsi ilə başqa dillərdən alınmış söz və terminlər haqqında. Dilçilik məcmuəsi. XVII cild. Bakı, 1963. s. 94-104.
2. Salmanova G. Azərbaycan ədəbi dili lüğət tərkibinin zənginləşməsində bolşevik mətbuatının rolu (1905-1920-ci illər). Dilçilik məcmuəsi, X c. Bakı, 1957. s. 67-98.
3. Rüstəmov R. Sovet hakimiyyəti illərində Azərbaycan dili lüğət tərkibinin rus dilinin təsiri ilə zənginləşməsi. Ədəbiyyat və Dil İnstitutunun əsərləri, VI cild. Bakı, 1954. s. 5-20.

**Ключевые слова:** большевистская пресса, азербайджанский литературный язык, термин, заимствованные слова, русский язык

**Key words:** Bolshevik press, Azerbaijani literary language, term, borrowed words, Russian language

## Термины и терминологические сочетания, употребляемые в большевистской печати

### Резюме

Изменение общественно-политической ситуации начала XX века не обошло стороной и развитие азербайджанского литературного языка. Произшедшая в 1905 году революция и ее широкое распространение привели к появлению в азербайджанском языке терминов и терминологических сочетаний, выражающих новые концепции и понятия. Характерные для этого периода термины и терминологические сочетания нашли отражения в большевистской печати. Азербайджанская большевистская печать развивала термины и терминологические сочетания, заимствованные из арабского, персидского, русского и других европейских языков через русский язык. В статье анализируются способы образования терминов, используемые в большевистской печати. Установлено также, что структурно сложные терминологические сочетания, используемые в большевистской печати, многочисленны.

## Terms and terminological combinations used in the Bolshevik press

### Summary

The change in the socio-political situation at the beginning of the XX century has not spared the development of the Azerbaijani literary language. The revolution that took place in 1905 and its widespread spread led to the appearance of terms and terminological combinations expressing new notions and concepts in the Azerbaijani language. The term and terminological combinations characteristic of this period were reflected in the Bolshevik press. The Azerbaijani Bolshevik press developed terms and terminological combinations borrowed from Arabic, Persian, Russian and other European languages through the Russian language. The article analyzes the ways of formation of terms used in the Bolshevik press. It is also established that structurally complex terminological combinations used in the Bolshevik press are numerous.

RƏYÇİ: dos. Dos. S.Abbasova

## К ВОПРОСУ О ФОНЕТИЧЕСКОЙ И ЛЕКСИЧЕСКОЙ АДАПТАЦИИ ЗАИМСТВОВАНИЙ В РУССКОМ ЯЗЫКЕ

Фонетическое освоение иноязычного слова – это длительный исторический процесс. Для того чтобы иметь его полную картину, выяснить, насколько эффективна фонетическая адаптация заимствований в языке, недостаточно рассмотрение их в какой-то определённый период развития языка. Необходимо изучение этого процесса с начала активного вхождения заимствований до настоящего времени.

Заимствование иноязычных слов было характерным явлением ещё второй половины XVII века, но в Петровскую эпоху интенсивность западноевропейского влияния на русский язык значительно возрастает, что диктовалось исторической необходимостью. Приспособление заимствований к лексико-семантической системе русского языка проходило трудно. Часть иноязычной лексики, сыграв существенную роль в формировании синонимии того времени, ушла из активного употребления. Другие слова изменили первоначальное значение, вошли в терминологические системы русского языка. Многие активно используемые слова функционировали в двух и более фонетических, в том числе графических и акцентологических вариантах. Актуальность заимствований можно понимать как некоторый период времени, когда заимствованное слово ещё воспринимается как новое, непривычное, его лексический смысл уже используется в речи, но большинство лингвистических характеристик ещё не приняло русифицированной формы. Причины заимствования также играют важную роль в процессе русификации: термины и бытовые слова заимствуются разными путями (одни письменным, другие устным), функционируют в разных стилях речи (в профессиональном или в разговорном, в быту), оказываются в разных пластах лексики (в пассивном запасе или в активном ядре). Все эти факторы влияют на степень русификации заимствованного слова, формирование его фонетического и графического облика, на его акцентологическую освоенность.

Так как общая картина всего процесса адаптации заимствований в языке складывается из отдельных периодов, а об отдельных периодах можно судить по языку отдельных авторов, то рассмотрение фонетических особенностей заимствований в языке М.В. Ломоносова является важным и интересным.

М. Ломоносов редко обращался к проблеме заимствований, но его немногие высказывания идут в русле пуристических тенденций, возникших в России в 40-50-е годы XVIII века. На позициях умеренного пуризма в то время стояли почти все крупнейшие писатели: В. Тредиаковский, А. Сумароков, Н. Новиков, М. Чулков, Н. Карамзин и др. Ломоносов рассматривал русский язык как продукт длительного и сложного исторического развития, в процессе которого происходят контакты с другими языками. Признавая закономерным и естественным обогащение русского языка путём заимствования слов и оборотов в прежние эпохи, в том числе и в петровскую пору, поскольку этого требовало «введение наук», Ломоносов выступает против использования иноязычных слов в современном ему языке, решительно заявляя: «Ныне принимать чужих не должно, чтобы не упасть в варварство. Прежде приём чужих полезен, после вреден» (2, с. 607).

Многие заимствования в XVIII веке имели дублетный характер. Известно, что дублеты могут возникать в заимствующем языке по разным причинам: в результате различного транслитерирования иноязычных написаний, различной транскрипции, более или менее приближенной к произношению в языке-источнике, различных ослышек и последующего воспроизведения ошибок в звуковом облике слова, под влиянием аналогии и т. д. В оформлении этих слов у разных авторов наблюдается большой разноречивостью. Но в XVIII веке дублеты нередко встречаются и у одного и того же автора. Так, у Ломоносова варьирует имя *Елисавета* – *Елисавет* (существовал ещё вариант *Элисавет*). Звук *э* в начале слова передавался буквой *Е*, в результате чего появилось и соответствующее произношение [je]; звук *а* на конце слова появился в соответствии с грамматическими нормами русского языка как показатель женского рода в тех стихотворных строках, в которых это было необходимо для сохранения рифмы. Уже много позже, к концу XVIII века, произошло озвончение [с] и это имя стало употребляться как *Елизавета*.

В произведениях Ломоносова встречаются варианты *имн*, *ипрой*, *ипотеза*, *ипербола* и др. Эти слова заимствованы из греческого языка, в котором они произносятся с начальным придыхательным гласным, не свойственным русскому языку. Наряду с этими укороченными вариантами Ломоносов употребляет формы *гимн*, *герой*, *гипотеза*, *гипербола*, в которых чуждый русскому языку придыхательный элемент не отсекается, а заменяется близкой по месту образования фонемой русского языка. Вариативно употреблялось Ломоносовым имя *Юлий Цезарь* в формах *Иулий* *Юлий*, *Кесарь* и *Цесарь*. Имя *Юлий* было транслитерировано, поэтому начальное сочетание [ju] передавалось не русской буквой *Ю*, а буквосочетанием *Иу*. Варианты, *Цесарь* – *Кесарь* возникли, по-видимому, в результате параллельного заимствования из двух разных языков – латинского и греческого.

По дублетным формам заимствований можно судить о безударном вокализме русского языка XVIII века. Параллельное употребление буквы *и* и *о*, обозначающих безударные гласные, может быть объяснено редукцией гласных, нейтрализацией соответствующих фонем в данных позициях. Ломоносов с большой чуткостью выдвинул

на первенствующее место «московское наречие», в котором особенно ценил «аканье». В московском говоре он видел основу дальнейшего развития русского литературного языка. (2, с. 257) О наличии редукции гласного э, его нейтрализации с и в безударных слогах после мягких согласных свидетельствует параллельное употребление Ломоносовым букв Е и И (Демосфен – Димосфен). Близостью артикуляции лабиализованных гласных о – у была, по всей вероятности, основной причиной вариативности слов французского происхождения *Боало – Буало, сопостат – супостат*.

Вариативность появлялась и вследствие несоотнесенности графем русского языка и языка-источника. В русском языке твёрдость и мягкость согласных перед гласными чётко определяется на письме гласной буквой. В европейских языках встречаются полумягкие, смягчённые согласные, но мягкость-твёрдость не является дифференциальным признаком в этих языках, и в силу этого в них нет графических средств для обозначения мягкости согласных. При заимствовании слов с такими согласными наблюдается две тенденции: 1) обозначить мягкость согласного и 2) сохранить графический облик слова, соответствующий языку-источнику. Стремление сохранить графический облик слова находим у М. Ломоносова в таких примерах, как *шлуминация, Алба, галский* и др.

В связи с влиянием немецкого языка важно отметить некоторые моменты в процессе заимствования, протекавшем в XVIII веке. Особенности письма и фонетики немецкого языка явились одной из причин появления вариантности в кругу слов, заимствованных не только из немецкого, но и из других европейских языков. Так, одной из особенностей фонетики немецкого языка является произношение оглушённых согласных на месте букв, обозначающих звонкие согласные. Вероятно, влиянием этой особенности можно объяснить появление в произведениях Ломоносова таких вариантов, как *Цесарь, Елисавета, гексаметр* и др. Сочетания букв *st, spv* немецком языке читаются как [шт], [шп]. При заимствовании слов с такими буквосочетаниями наблюдается, с одной стороны, стремление сохранить графический облик слова, с другой стороны, передать более верно звучание слова в языке-источнике, т.е. слово заимствуется разными способами – транскрипцией и транслитерацией. У М. Ломоносова встречаются варианты *штиль, шипанский, паишпорт*.

Заимствование *символ – симбол* пришло из греческого языка. Ломоносов использовал вариант *симбол*, соответствующий языку-источнику. Причину появления более позднего варианта *символ* установить трудно. Можно предположить, что здесь имеет место диссимилиация одинаковых по месту и способу образования *м* и *б*: оба они губно-губные смычные, что затрудняет их артикуляцию, поэтому звук *б* заменяется близким по месту образования губно-зубным щелевым согласным *в*.

Говоря о фонетических особенностях заимствований в языке Ломоносова, в первую очередь следует отметить, что им использовались в большинстве слова полностью адаптированные, подчинившиеся фонетическим нормам русского языка. Заимствования у Ломоносова – это в основном терминологическая лексика, слов нейтральных, общеупотребительных гораздо меньше, чем терминов. Избегая иноязычных заимствований, М. Ломоносов в то же время стремился содействовать сближению русской науки с западноевропейской, используя, с одной стороны, интернациональную научную терминологию, состоявшую преимущественно из греко-латинских корней, а с другой стороны, образуя новые русские термины или переосмысляя уже существующие слова. Многим терминам в процессе использования он даёт определение, вследствие чего они прочно закрепились в языке и дошли до нас в тех же значениях, в каких они были употреблены Ломоносовым. Так, в его произведениях мы находим слова *тема, идея, троп, метафора, метонимия, гипербола, ирония, сарказм, аллегория, цезура* и др., вошедшие в литературоведческую терминологию. М. Ломоносов использует ряд терминов, заимствованных из греческого языка, обозначающих стихотворные размеры: *гексаметр, пентаметр, тетраметр, триметр* и др.

Некоторые слова, заимствованные в XVII- начале XVIII вв. употреблены Ломоносовым в новом значении. Так, слово *поэма* встречается в его произведениях в двух разных значениях: первоначальном – «стихотворное произведение» и новом – «художественное творчество в стихотворной форме (в отличие от прозы)». Слово *фигура* впервые употреблено Петром I (1701 год) в значении «внешнее очертание, облик, форма чего-либо». Ломоносов использовал его и в первоначальном значении, и как литературный термин в значении «словесный оборот, стилистический приём, придающий речи особую выразительность». Слово *период* впервые употреблено Петром I как астрономическое понятие «обращение, оборот». Считая данное слово термином риторики, Ломоносов употребляет его в качестве названия грамматического (синтаксического) понятия. Слово *ирония*, заимствованное первоначально в значении «притворство», Ломоносов использует как литературный термин со значением «тонкая насмешка».

Придерживаясь пуристических взглядов, Ломоносов тем не менее прибегал в некоторых случаях к применению, наряду с русскими соответствиями, иноязычных слов. Так, параллельно употреблялись им слова *версификация* и *стихотворство*. В одной из его работ по теории стихосложения («Письмо о правилах российского стихотворства») не раз использовано слово *версификация*.

В произведениях М. Ломоносова встречается целый ряд терминов из области логики и риторики, имеющих греко-латинское происхождение, таких как *дилемма, силлогизм, энтимема, сорит, хрия* и др. Все эти и подобные им слова были заимствованы в доломоносовский период – XVIII веке и в Петровскую эпоху и использовались в середине XVIII века как в их первоначальном значении, так и, в некоторых случаях, в новых значениях.

### **Литература:**

1. Виноградов В.В. Очерки по истории русского литературного языка XVII-XIXвв. 4-изд. М., 2002
2. Ломоносов М.В. Полное собрание сочинений. М.-Л., 1951-1953
3. Рукописный лексикон 1 половиныXVIII в. Л., 1964
4. Сорокин Ю.С. О задачах изучения лексики русского языка XVIIIвека./В сб. Процессы формирования лексики русского языка. М., 1966

**Ключевые слова:** заимствования, фонетическая адаптация, варианты слов, особенности употребления

**Açar sözlər:** alınmalar, fonetik adaptasiya, söz variantları, işlədilmə xüsusiyyətləri

**Key words:** borrowings, phonetic adaptation, word variants, features of use

### **Резюме**

В статье анализируются некоторые особенности начального этапа процесса фонетической и лексической адаптации заимствований в русском языке. Материалом исследования явились заимствования в языке произведений М.В. Ломоносова. Рассмотрены варианты заимствованных слов, сделана попытка установления причин их появления. Проведён анализ особенностей употребления заимствованных слов, связанных с их семантикой.

### **Rus dilində alınmaların fonetik və leksik adaptasiya məsələsi haqqında**

#### **Xülasə**

Məqalədə rus dilində alınma sözlərin fonetik və leksik adaptasiyası prosesinin ilkin mərhələsində müşahidə olunan bəzi xüsusiyyətlər analiz edilir. Tədqiqat materialı M.V. Lomonosovun əsərlərində işlənmiş alınma sözlərdir. Məqalədə alınma sözlərin tələffüz və qrafik variantlarına baxılmış, onların yaranma səbəblərinin müəyyən edilməsinə cəhd edilmişdir. Alınmaların semantikasına ilə bağlı olan işlədilmə xüsusiyyətləri analiz edilmişdir.

**R/YÇİ:** dos. L.Ələkbərova

## XVII-XVIII ƏSRLƏR AZƏRBAYCAN ƏDƏBİ DİLİ

Azərbaycan səfəvilər dövlətinin tarixində XVI əsrin sonu, XVII əsrin əvvəllərindən başlayaraq İctimai-tarixi şərait keyfiyyət dəyişikliyi özünü göstərir: o özünün milli məzmununu itirir və Azərbaycan tədricən I Şah Abbas dövlətinin əyalətinə çevrilir. Lakin, XVI əsrin əvvəllərində milli-mədəni təfəkkür elə bir inkişaf təkamü almışdı ki, bu hərəkəti dayandıрмаğa, hətta ləngitməyə belə heç bir qüvvə qadir deyildi. Azərbaycan intibahı milli xarakteri etnik (mifologiyadan gələn) təfəkkür əsasında təbiiyə edir, bu zamana qədər hakim olan ümumşərq normativliyi arxaikləşir, Azərbaycan kontekstində regional təzahürlər funksionallaşır (dialekt diferensiasiyasından tutmuş müxtəlif mədəniyyət məktəblərinin müəyyənlişməsinə qədər buraya daxildir); milli təfəkkür (və mədəniyyət) milli mövcudluqla adekvatlaşır bu isə, şübhəsiz, milli xarakterin normativlişməsi üçün mühüm şərt olur (1, s. 8-9).

XVII-XVIII əsrlərdə Azərbaycan mədəniyyətinin inkişafına kömək edir, adətən klassik ifadə üslubunu təmsil edirdilər, onların getməsi ilə folklor ifadə üslubunun mövqeyi yüksəlirdi. Övliya Çələbinin “Səyahətname”sində XVII əsr Azərbaycan mədəniyyətinin inkişafı, maddi-mədəniyyət abidələri barədə geniş məlumatlar rast gəlirik. Buradan aydın olur ki, XVII əsr təkcə müharibələr, iğtişaşlar dövrü deyil, həm də klassik mədəniyyətin son ehtişamını yaşadığı dövrdür. Adam Oleari Şamaxıda olmuş və burada Azərbaycan türk dilinin geniş yayıldığından, qeyri-türk mənşəli xalqlar arasında ümumi ünsiyyət dili olmasından danışır: “Burada farslar, ermənilər, azacıq da olsa gürcülər yaşayırlar. Bu millətlərin hər birinin öz dili olsa da, onların hamısı ümumən Şirvan əhalisi kimi türkcə danışırlar” (2, s. 26). Klassik müsəlman mədəniyyəti eyni zamanda, həmin mədəniyyəti mühafizə edən orta əsrlər şəhəri XVI əsrin ortalarından başlayaraq tənəzzül edir – XVIII əsrdə artıq yeni şəhərlər meydana çıxır: Gəncə, Şəki, Şuşa, – və klassik ümumşərq şəhərlərinin süqutu ilə əyalətin rolu, nüfuzu artır. Məhz bu zaman mədəniyyət saraydan geniş ictimai münasibətlər meydanına çıxır.

Azərbaycanda XVIII əsrin ortalarından başlayaraq müstəqil, yaxud yarımmüstəqil xanlıqların yaranması prosesi gedir. Həmin prosesin “həlləqçici qüvvəsi xalq, onun müstəqillik uğrunda mübarizəsi idi. Nadir şahın qəddar tədbirləri lazım olan effekti vermədi və xalqın nifrətini artırdı. İran hakimiyyətinə qarşı xalq kütlələrinin mübarizəsində əyalətlərdəki bəzi feodallar da iştirak edirdilər. Ona görə ki, ümumi narazılıqdan istifadə edib hakimiyyətə yiyələnsinlər” (3, s. 9-10). Xalq kütlələrinin iradəsi xanlıqlar dövründə özünü daha qabarıq şəkildə göstərirdi. Azərbaycanda xanlıqlara parçalanma, obrazlı şəkildə desək, müstəqil dövlətlərin meydana çıxması milli azadlıq ehtiyacının bir qədər vulqar şəkildə təzahürü idi. Bunu siyasi-iqtisadi məzmunlu bir hadisə saymaq olmaz həm də tamamilə təbii nəticəli etnik mədəni hadisə idi. Müstəqil xanlıqların təşəkkülü Azərbaycan kəndinin ictimai-tarixi nüfuzunu artırır. Azərbaycan mədəniyyətinin və ədəbi dilinin milli əsaslar üzərində yenidən qurulmasında təsadüfi deyil ki, kəndli təfəkkürü, dli mədəniyyəti, kəndli şəxsiyyəti, və kəndlinin dili genotipin bilavasitə daşıyıcısı idi. Ona görə də Azərbaycanın ictimai həyatında XVII-XVIII əsrlərdə kəndli subyekt xüsusi funksionallığı ilə diqqəti cəlb edir.

XVII-XVIII əsrlərdə milli ticarətin formalaşması, inkişafı və milli təfəkkürün müəyyənlişməsinin həm səbəbi, həm də nəticəsi idi. Azərbaycan dastanlarının tacir qəhrəmanları məhz bu dövrdə meydana çıxmışdır. Xanlıqlar dövründə Azərbaycanda bir sıra tədqiqatçılar konkret tarixi şəraiti nəzərə almadığından təsərrüfat-iqtisadi inkişafı qeyd etmir. XVIII əsrin birinci və ikinci yarısı arasındakı fərqi görməyən xanlıqlar dövrü tənəzzül dövrü kimi təqdim edilirdi. Bu tamamilə yanlışdır. XVII-XVIII əsrlərdə Azərbaycanda nə qədər qanlı müharibələr olsa da, həyat şəraiti bəzən görünməmiş bir şəkildə mürəkkəbləşsə də, Yenidən sürətlə təşkil olunan mədəniyyət, milli məzmun, mahiyyət kəsb edir, hətta tədqiqatlar göstərir ki, intibah dövrü keçirirdi (4, s. 70-71).

Məlumdur ki, XVIII əsrin birinci yarısında Azərbaycan İran, Türkiyə və Rusiya arasında mübarizə meydanı idi. Lakin bu, heç də bir sıra tədqiqatçıların belə bir fikrini təsdiq etmir ki, Azərbaycan xalqı guya bu dövrdə sığınmaq üçün, tabe olmaq üçün güclü dövlət axtarırdı (və bu da məhz Rusiya idi). Milli intibah dövrü XVII-XVIII əsrlərin olması faktının özü artıq həmin fikri təkzib edirdi. Necə ola bilər ki, Azərbaycan xalqı sığınmağa “güclü dövlət” axtarır?! bir halda ki, “Əsli və Kərəm”, “Koroğlu”, Aşıq Abbas Tufarqanlının qoşmaları, “Aşıq Qərib” dastanları, Sarı Aşıqın bayatıları, Molla Nəsrəddin lətifələri yaranır, yayılır, Azərbaycanın gah Türkiyə, gah İran, gah da Rusiya tərəfindən istilasına və nəhayət, İran və Rusiyaya ilhaqı isə tamamilə başqa məsələ idi və xalqın müstəqillik hissəsinə qarşı yönəlmişdi.

Azərbaycan ədəbi dilinin yüksəlişi XVII-XVIII əsrlərdə, milli əsaslar üzərində yenidən təşkili, milliləşməsi xalqın çox-çox dərinlərdən gələn milli özünüdərk, başqa sözlə, müstəqillik duyğularından kənarda baş verə bilməzdi – bunlar da bir-biri ilə sıx əlaqədə olan hadisələr idi.

Azərbaycan milli ədəbi dilinin təşəkkülü problemi olduqca mürəkkəb, mübahisəli, bir problemdir və biz burada onun nəzəriyyəsi üzərində geniş dayanmaq fikrində deyilik. Lakin bu problemə münasibətdə son zamanlar müəyyən sabitlik yaranmaqdadır. Getdikcə belə bir fikir daha çox qərarlaşır və müəyyənlik qazanır. Azərbaycan milli ədəbi dili XVI-XVII əsrlərdən meydana çıxmağa başlayır və XVII-XVIII əsrlərdə milli ədəbi dilin keyfiyyəti müəyyənlişir. Nəticə etibarilə həm şifahi, həm də yazılı ədəbi dildə məhəlli ünsürləri, Azərbaycanın ayrı-ayrı regionları arasında əlaqələrin intensivliyi, az olmasına gətirib çıxarmışdı. Azərbaycan dilində milli ünsürlər məhz bu dövrdə keyfiyyət halına çatmışdır.

Milli intibah hərəkətinin güclənməsi XVIII əsrin ortalarında tarixən formalaşmış klassik mədəniyyətin də varisinə çevrilmişdir. Klassik üslub xəttinin Füzuli zirvəsi XVI əsrdə, mahiyyətə, xalq ədəbi dili üslub xəttinin Vaqif zirvəsi ilə

<sup>84</sup> BDU, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru

XVIII əsrdə “əvəz” olundu. Tədqiqatçı prosesin məzmununun tarixi barədə yazır: “XVIII əsrdə intensivləşməyə başlayan belə bir təkamül gedışı, əlbəttə, ümumxalq-millî əsaslarla ədəbi dil quruculuğu inkişaf prosesinin nəticəsi kimi qavranıla bilər” (5, s. 104).

Azərbaycan milli ədəbi dilinin təşəkkülünü aşağıda göstərilən şəkildə təsvir etmək mümkündür. Milli intibahın təkanı ilə tarixi oyanış Ümumxalq Azərbaycan dili bazasında baş verir. Həmin oyanış şifahi xalq ədəbiyyatının dilini, şifahi ədəbi dili, yüksəldir. Şifahi xalq ədəbiyyatının dili, yaxud şifahi ədəbi dil intensiv şəkildə yazıya alınır. Nitqin strukturu şifahi olaraq yaranır, yazıya alınma meydana gəlir. Nəhayət ki, dil-üslub yaradıcılığı (yazılı nitq) sürətlənir, son mərhələdə klassik üslubla folklor üslubunun dialektik təsiri daha güclü olur.

XVII-XVIII əsrlər Azərbaycan ədəbi dili, Azərbaycan mədəniyyətinin elə bir mərhələsidir ki, bu mərhələ faktiki deyil, metodoloji əhəmiyyətə malikdir. Türk ədəbi dillərinin yenidən təşkili prosesi XVII-XVIII əsrlərdə inkişaf edib özünü göstərmişdir. Türk, türkmən və Azərbaycan ədəbi dillərinin milliləşməsi meydana çıxmışdır. Azərbaycan ədəbi dili ilə, türk ədəbi dillərinin milli əsaslar üzərində təşkili güclənir, sərhədləri müəyyənləşir.

Azərbaycan ədəbi dilinin normalarında XVII-XVIII əsrlərdə demokratikləşmə prosesi gedir, milli ədəbi dil müəyyənləşir. “Dövrün inkişaf tələbatına uyğun olaraq, bu dövrdə yazılmış əsərlərdə müxtəlif anlayışları ifadə etmək üçün ümumxalq danışıqından, şivələrdən, sözlərin, ifadələrin alınıb işlənilməsi dil vahidlərinin ümumiləşmə prosesini gücləndirmiş, milli dilin formalaşmasına əlverişli şərait yaratmışdır”.

Tədqiqatçılar, Azərbaycan ədəbi dilinin milliləşməsi dedikdə davamlı, demokratik məzmunla malik, həm də ümumxalq dili ilə daimi sıx əlaqədə inkişaf edən norma yaranmasını nəzərdə tuturlar. Normanın milliləşməsi, və ya milli ədəbi dilin normalarının meydana çıxması, bir qayda olaraq, sistemli prosesdir: fonetik, yaxud fonografik, leksik və qrammatik səviyyələrdə eyni, yaxud təxminən eyni dövrdə baş verir.

Ə.Dəmirçizadə yazır: “XIX əsrə qədərki dövrdə Azərbaycan dilinin fonetik sistemində, Azərbaycan dilinin inkişafı tarixində qrammatik vahidlərində xüsusən dəqiqləşmə, təkmilləşmə istiqamətində azacıq dəyişiklik olmuşdur, belə dəyişmələr Azərbaycan dilinin milli dil kimi vahidləşməsi məhz bu dövrün sonunda, XVIII əsrdə həm canlı danışıqda, həm də ədəbi dildə ümumiləşib sabitləşmişdir” (6, s. 259). Milli ədəbi dil normalarının təzahürü yalnız ədəbi dil səviyyəsində deyil, ümumxalq dil prosesinin nəticəsidir.

XVII-XVIII əsrlər ədəbi dilinin fonetikasında özünü göstərən ən mühüm proses paralelliyin aradan qalxmasıdır. Bu proses məlum olduğu kimi, XVI əsrdən başlayır və gələ gələ keyfiyyət həddinə çatır. Ədəbi dildə nəinki milli dil vahidlərinin sıxlığı artır, ümumxalq dilinin güclü “təzyiqi” ilə eyni zamanda, bir sıra alınma sözlərin fonetik və fonografik milliləşmə prosesi gedir. Bəzi yazı formaları meydana çıxır və bu forma XIX əsrin ortalarında nəzəri dilçilik ədəbiyyatında ana dilinin faktı-norması kimi qeyd olunur. XVII-XVIII əsrlərdə yazı klassik üslubdan folklor üslubunun ixtiyarına keçir. Bu isə yazı dilində müəyyən demokratizmin yayılmasına təkan verir. Lakin ərəb əlifbasının konsonant (samit səslər üzərində qurulmuş) əlifba olması, həmişə olduğu kimi bu mərhələdə də özünü göstərir. Azərbaycan ədəbi dili saitlərinin adekvat ifadəsini qeyrimümkün edir. Samit səslərin ifadəsində də müəyyən çətinliklər müşahidə olunur. Samit hərflər yenə də türk mənşəli səslərin işarələnməsində iştirak edir və fonografik normanın sabitliyini pozur. Ancaq bu pozulmada pərakəndəlikdən çox, milli demokratik təfəkkürün yad əlifbaya sərbəst münasibəti təzahür edir.

### **İstifadə edilmiş ədəbiyyat**

1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı: Elm və təhsil, 2014
2. İsmaylova M. Azərbaycan dili və nitq mədəniyyəti. Aktual problemlər. Bakı, 2017
3. Şiriyev F. Azərbaycan dilinin nitq mədəniyyəti və kommunikasiya. Bakı: Elm və təhsil, 2020
4. İsmaylova M. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, 2016
5. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. Bakı: Elm və təhsil, 2021
6. Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009

**Açar sözlər:** Azərbaycan dili, ədəbi dil, dövlət dili, əsr, müstəqillik, xalq

**Ключевые слова:** Азербайджанский язык, литературный язык, государственный язык, века, независимость, народ

**Keywords:** Azerbaijani language, literaru language, state language, century, independence, nation

## **Азербайджанский литературный язык XVII-XVIII вв.**

### **Резюме**

В XVII-XVIII веках начинается период формирования азербайджанского литературного языка на основе национального языка, заканчивается период формирования на основе национального языка - формируется национальный литературный язык. Азербайджанский литературный язык до 17 века называется старым, а после 17 века - новым азербайджанским литературным языком. Существует разница как в функциональном стиле, так и в нормах между старым азербайджанским языком и новым азербайджанским языком. Эти отличия считаются преемником литературного языка после XVII века литературному языку XVIII века. В этот период наш язык играл роль литературного языка во всей Средней Азии, как армейский и дворцовый язык ряда азербайджанских государств (джалаирийцев, гарагоюнлусов, аггоюнлусов, сефевидов). Среди этих государств особенно выделялся основатель Сефевидского государства Ш.И.Хатаи. В его время было проделано много работы. Земли Азербайджана были объединены, азербайджанский язык получил статус государственного, и многие произведения были написаны на родном языке.

## 17<sup>th</sup> and 18<sup>th</sup> century Azerbaijani literary language

### Summary

In the 17th and 18th centuries the period of the formation of the Azerbaijani literary language as a national language commence, the period of formation on the basis of national language coming to an end – the national scholarly language enlightened. The period up to the 17th century Azerbaijani literary language old-fashioned, after the 17th century, it is called the new Azerbaijani poetic language. There is a difference in both functional style and norm between the primeval Azerbaijani speech and the current Azerbaijani mother tongue. These differences are considered to be the successor of the post-17th century literary language up to the 17th century. During this period a number of Azerbaijani states where our language existed (Jalairis, Blacksheep, Whitesheep, Safavids) as an army and palace language, it played the role of a literary language in all of Central Asia. Founder of the Safavid state Ş.İ Hetai was especially distinguished within these states. A wide range of work had been done in the course of his period. The lands of Azerbaijan are united, Azerbaijani language had received the status of the state language, a myriad of works are written in the native language.

**RƏYÇİ: dos. S. Abbasova**



Rəhilə İldırım qızı Quliyeva<sup>85</sup>  
**AZƏRBAYCAN DİLİNDƏ ALLİTERASIYA**

Hər hansı bir dilin mövcudluğu və ünsiyyət vasitəsi kimi fəaliyyət göstərməsi danışq səsləri ilə həyata keçirilir. Deməli, insanlar arasında istər şifahi, istərsə də yazılı şəkildə kommunikasiyanın formalaşmasında dilin fonetik quruluşu həlledici rol oynayır. Dil üçün maddi əsas səslərdir. Eyni zamanda, digər fonetik vasitələr də - fonetik qanunlar və hadisələr, vurğu və s. dilin fonetik quruluşunu təşkil edir. Fonetika dilin səslərinin obyektiv mövcud qanunauyğunluqlarını öyrənir və dilin leksikasının, qrammatikasının özülünü təşkil edən fonetik quruluşunu müəyyənləşdirir. Bu baxımdan, Azərbaycan dilinin fonetik quruluşu maraqlı və zəngindir. Sözlün fonetik cəhətdən formalaşması üçün müxtəlif fonetik sıralanma, həmahənglik, fonetik təkrarçılıq və s. kimi zəruri qanunlar, qaydalar vardır. Azərbaycan dilində şifahi və yazılı nitqdə sabitləşən bir sıra fonetik qanun və fonetik hadisələr – ahəng qanunu, cingiltiləşmə qanunu, eliziya qanunu, həmçinin assimlyasiya, dissimlyasiya, metateza, proteza, reduksiya və s. özünü göstərir.

Ali və orta ümumtəhsil məktəbləri üçün yazılmış Azərbaycan dili dərslərlərində və eləcə də müxtəlif monoqrafiyalarda, bir çox elmi tədqiqat əsərlərində bu fonetik vasitələr haqqında kifayət qədər danışılmışdır. Lakin bizim diqqətimizi çəkən Azərbaycan, ümumən türk dillərində daha çox özünü göstərən **alliterasiya** qanunudur. Onu da qeyd edək ki, belə fonetik vasitələr bir sıra hallarda fonetik qanun və hadisələr kimi təsnifləndirilir. Bizcə, hadisə kimi təqdim edilənlərin özündə də bir qanunauyğunluq vardır.

Alliterasiya nədir, ahəng qanunundan fərqli xüsusiyyətləri hansıdır?

“Alliterasiya bir qrup söz daxilində ardıcıl və ya yaxından əlaqəli hecalardakı eyni başlanğıc samit səslərinin, fərqli yazıldığı halda da nəzərə çarpan təkrarlanmasıdır” (6).

Məşhur türkoloq B.Radlova görə, alliterasiya sözlərin hər hansı hissəsindəki samitlərin eyni və yaxın olmasıdır (1, s. 189). Ahəng qanunu isə həmahənglik deməkdir. “Müasir Azərbaycan dilində eynicinsli saitlərin eynicinsli saitlərlə, incə saitlərin incə saitlərlə, qalın saitlərin qalın saitlərlə, həmçinin incə saitlərin qalın saitlərlə çarpazlaşması halları da mövcuddur” (2, s. 33). “Müasir Azərbaycan dili” dərslərində yalnız saitlərin ahəngindən bəhs edilmişdir. Lakin türk dillərində səslərin ahəngləşməsi o dərəcədə güclüdür ki, hətta samit səslər də ahəng qanununa tabe olur. Görkəmli dilçi alimlər – prof. Ə.Dəmirçizadə, akad. A.Qurbanov və s. Azərbaycan dili dərslərində samit səslərin də əksəriyyət sözlərdə ahəng qanununa tabe olduğunu izah etmişlər. Alliterasiya qanunu Azərbaycan dilçiliyində, ümumən türkologiyada geniş tədqiqat obyektinə olmamışdır. Türk dillərində alliterasiya haqqında ilk tədqiqat məşhur polyak dilçisi Tadeuş Kovalskinin adı ilə bağlıdır. T.Kovalski 1921-ci ildə “Türk şeirində alliterasiya” adlı əsərini yazmış və Krakov şəhərində çap etdirmişdir. Türkoloq A.N.Finin həmin əsəri rus dilinə tərcümə etmiş və 1926-cı ildə Bakıda çap etdirmişdir (3).

Alliterasiya, əsasən, şeir dilində, poeziyada özünü göstərir. Yəni ardıcıl gələn misralarda səslərin təkrarı diqqəti cəlb edir, emosionallıq, ekspressivlik yaradır. Azərbaycan dilində alliterasiyaya bayatılarda, atalar sözləri, zərbi-məsəllər, hikmətli ifadələr, frazeoloji birləşmələr və yanılmaclarda daha çox rast gəlinir:

1. Yağ yağa qarışdı,  
Yarmalar yavan qaldı.  
Yel aparın yelinki  
Yerdə qalan mənimki.
2. Su səhəngi suda sınar

Azərbaycan dilində alliterasiya qanunu həm şifahi xalq ədəbiyyatında, həm yazılı ədəbiyyatda nəzm və nəsrə yazılmış əsərlərdə geniş miqyasda özünü göstərir. Bu haqda bir çox tədqiqatçıların fikirləri çox maraqlıdır. Dilimizin qədim tarixi abidəsi “Dədə Qorqud” dastanında çox geniş miqyasda işlənən alliterasiya haqqında V.V.Bartold, V.M.Jirmunski, Ə.Dəmirçizadə və s. alimlər maraqlı fikirlər söyləmişlər.

V.M.Jirmunski qədim türk dastanlarında q (k) səsinin alliterasiyasının çox geniş yayıldığını qeyd edir və “Kitabi-Dədə Qorqud”dan çoxlu nümunələr gətirir:

Qara-qara dağlardan xəbər aş,  
Qanlı-qanlı sülardan xəbər keçə,  
Qanlı oğuz elinə xəbər vara,  
Qanlı Qoca oğlu Qanturalı nə etmiş deyərlər? (1, s. 197.)

Burada, əsasən, sətir əvvəlindəki alliterasiyaya aid nümunələr verilmişdir, sətirdaxili alliterasiya daha çox işlənir.

V.M.Jirmunski dastanlardakı alliterasiya qanunu üzərində çox dayanmış və alliterasiyanın üslubi ekspressivlik, emosional həyəcan yaratmaq xüsusiyyətlərini ön plana çəkmişdir.

Azərbaycan dilçiliyində alliterasiya az tədqiq edilən sahə olsa da, prof. M.Adilovun bu haqda araşdırması diqqət çəkir və maraqlıdır. Müəllif klassiklərin, o cümlədən Ş.İ.Xətəinin, M.Füzulinin əsərlərində alliterasiya qanununun üslubi xarakter daşdığını göstərmiş, alliterasiya qanununun tədqiqi məsələsinə toxunmuş və türk dillərinin lüğət tərkibində mühüm yer tutan qoşa sözlərin əmələ gəlməsində alliterasiyanın əsas faktorlardan biri olduğunu aydınlaşdırmış və qeyd etmişdir ki, rus türkoloqu V.A.Qordlevski hələ 1928-ci ildəki tədqiqatlarında türk (osmanlı) dili qoşa sözlərində alliterasiyanın geniş

<sup>85</sup> Filologiya üzrə fəlsəfə doktoru, dosent. Bakı Dövlət Universiteti

yayıldığından bəhs etmişdir: ağrı-acı, and-aman, baş-beyin, ar-abır, qohum-qonşu, bağ-bağat, qonaq-qara, boy-buxun, qabaq-qənşər, qab-qacaq, qayda-qanun, dava-dalaş, dava-dərman, qəpik-quruş, yalvar-yaxar, doğru-dürüst və s.

Prof. M.Adilov öz tədqiqatında alliterasiyanın poeziya, şeir dili üçün xarakterik olduğunu qeyd edir. Fikrimizcə, alliterasiya fonetik qanundur, çünki həm şifahi, həm də yazılı dildə sabitləşmişdir. Eyni zamanda alliterasiya türk dillərində təkcə fonetik qanun kimi deyil, həm də leksik, qrammatik, üslubi bir cəhətdən öyrənilməli, tədqiq edilməlidir.

Alliterasiya mətni, söhbəti, cümləni, hər hansı bir ifadəni daha qabarıq şəkildə nəzərə çarpdırır, yadda qalan edir. Məsələn, Saçı uzun Suray xanım, Boynu uzun Buray xanım; Böyüyün sözünə baxmayan böyürə-böyürə qalar; Bəzən ümumxalq danışiq dilində alliterasiya prinsipi əsasında elə ifadələr yaranır ki, sözün əşyavi mənəvi-semantikasını olmur, lakin belə sözlər nitqdə maraqlı doğurur. Məsələn, Gələn kimdir? – Kilimçi. Nə almısan? – Nə bilim, çiçi-biçi.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatşünaslığının, dilçiliyinin inkişaf etməsində XI əsrdə yaşayıb-yaradan Xətib Təbrizinin müstəsna rolu olmuşdur. Xətib Təbrizinin bədii yaradıcılığı ilə yanaşı, elmi fəaliyyəti də xalqımız üçün zəngin mənbədir. Xətib Təbrizi ömrünün 40 ilini Bağdadda “Nizamiyyə” mədrəsəsində dil və ədəbiyyat dərslərini tədris etməklə keçirmiş, eyni zamanda ədəbiyyatşünaslıq və dilçiliyə dair maraqlı əsərlər yazmış, həmçinin öz dövründə yazılan əsərlərin elmi-tənqidi şərhini vermişdir.

Sənən İbrahimov və Mətanət Həsənovanın “Azərbaycan ədəbiyyatının tədrisi tarixi” adlı kitabında Xətib Təbrizinin dilçilik sahəsində elmi fəaliyyəti haqqında maraqlı faktlara rast gəlirik: ərəb dilçisi Əbu Yusif Yaqubun “Nitqin düzəlişi” əsəri əsasında Xətib Təbrizi “Nitqin izahı”nın düzəlişi” adlı əsərini yazmışdır. Xətib Təbrizi öz əsərində Əbu Yusifin kitabındakı bəzi səhv məqamlara aid düzəlişlər vermiş, eyni zamanda özünün dilçiliyə dair mülahizələrini də yazmışdır. Müəllif hələ o dövrdə formaca müxtəlif, mənaca eyni olan sözləri, vahid kökdən ibarət ifadələri, onların etimologiyasını dərinləndirən araşdırmış, danışiq dili ilə yazılı dil arasında fərqləri göstərmişdir.

Xətib Təbrizinin ərəb dilçiliyinə dair başqa bir elmi əsəri “Axırdan da oxunduqda əvvəldən oxunan kimi səslənən sözlərə dair kitab” adlanır. Bu kitabda Xətib Təbrizi ərəb poeziyasında təsadüf etdiyi hər iki tərəfdən də oxunanda eyni cür alınan sözləri və həmin sözlərin işləndiyi beytləri seçib vermişdir (4, s. 33-34.). Xətib Təbrizini dünyanın bir çox şərqşünas alimləri “ədəbiyyat və qrammatika elminin rəhbəri” adlandırmışlar. Biz də Xətib Təbrizinin haqqında bəhs etdiyimiz əsərdən qaynaqlanaraq Azərbaycan və ümumiyyətlə, türk dillərində hər iki tərəfdən eyni cür oxunan sözləri qruplaşdırmaq və bunun səbəbini izah etməyi məqsəduyğun hesab edirik.

ata	qalaq	lal	iri	dad	sus
ana	qapaq	ləl	iti	did	səs
ağa	qacaq	lil	ütü		sis (duman)
ada	qırıq	lül	mum		süs (bəzək)
ara (isim)	qulluq		iki		şiş (isim)
ara (feil)	qalaq		ulu		şiş (feil) və s.
ala (sifət)	qabaq				

Belə sözlərin quruluşu, hansı nitq hissəsinə mənsubluğu başqa araşdırmaların mövzusu ola bilər. Məqalədə məqsədimiz bu tipli sözlərdə həm ahəng qanunun, həm də alliterasiya qanunun mövcud olduğunu göstərməkdir. Nümunələrdəki ata, ana, ada, ara və s. sözlərdə saitlərin ahəngi ilə yanaşı, eyni cinsli saitlər təkrar da olunub, digər sözlərdə isə samitlər sözlərin əvvəlində və axırında təkrarlanıb. Fikrimizcə, belə sözlər alliterasiya qanunu əsasında yaranmışdır.

Qeyd etmək lazımdır ki, əgər bu mövzu hələ XI əsrdə alimlərin diqqətini cəlb edirdisə, bu mövzu tədqiq edilirdisə, bu gün üçün də aktualdır. Azərbaycan dilinin fonetikasındakı, fonetik quruluşunda tədqiqə ehtiyacı olan mövzulardan biri alliterasiya qanunudur. Bu məsələ ilə bağlı fikirləri oxucuların ixtiyarına buraxmağı məqsəduyğun hesab edirik.

Bir məsələni də xatırlatmaq yerinə düşər. Hələ XX əsrin əvvəllərində, ortalarında alliterasiya qanunu, bu qanun əsasında yaranan qoşa sözləri məşhur dilçi alimlər, türkoloqlar tədqiq etmiş, bu haqda maraqlı fikirlər söyləmiş, əsərlər yazmışlar. Bu mövzuya dair tədqiqat aparən A.M.Şerbak, M.K.Xamrayev, V.V.Bartold, V.M.Jirmunski, V.V.Kojevnikova, D.E.Rozaental, N.S.Trubetskoy, V.A.Qordlevski, N.K.Dmitriyev, V.İ.Abayev, Ə.Dəmirçizadə, M.Adilov, A.Axundov və s. kimi dilçiləri göstərmək olar.

“Azərbaycan dilinin inkişafı və hər sahədə geniş şəkildə tətbiqi haqqında” ölkə rəhbərliyinin biri-birinin ardınca verdiyi sərəncamlara əsasən Azərbaycan dilinin fonetikasi, leksika, qrammatika, üslubiyyatı haqqında tədqiqat işlərinin, əsər və dərslərin yazılması günümüzün prioritet məsələlərindən biridir.

Məşhur fonetist, görkəmli dilçi-alim A.Axundov yazmışdı: “Azərbaycan dili öz fonetik imkanları cəhətdən bədii dil üçün ən yararlı dillərdən biridir. Dilimizdə sait səslərin çoxluğu, vurğu və intonasiya vasitələrinin zənginliyi, nəhayət, sait və samit səslərinin harmoniyası olan ahəng qanunu – bütün yaratmaq üçün bunlar bədii dilin gözəl nümunəsini yaratmaq üçün əvəzsiz imkanlardır” (5, s. 190).

Əsərdə səslərin harmoniyasına alliterasiya qanunu da aiddir. Müəllif “Fonetikanın üslubi imkanları” məqaləsində göstərir ki, eyni saitlərin təkrarı da şeirdə müəyyən ahəngdarlıq yaradır. Bu cəhətdən aşağıdakı şeir parçalarında eynicinsli samitlərin təkrarı heç də təsadüfi deyildir:

Pıçıldadır şirin-şirin şıltaq ləpələr (S.Vurğun).

Göydə iki qara bulud çatılaraq,

İldırımlar şaqıldayır şaraq-şaraq (M.Müşfiq).

Göründüyü kimi, şeirlərdə ş samiti bir neçə dəfə təkrar edilərək müəyyən bir hadisənin səsinə əks etdirir (5). Müəllif "alliterasiya" terminini işlətməyə də samit səslərin təkrarından nümunələr əsasında geniş şəkildə bəhs etmişdir.

Qeyd olunanlardan belə nəticə çıxarmaq olar ki, alliterasiya yalnız üslubi xarakter daşımır, söz yaradıcılığı prosesində də iştirak etməklə dilin lüğət tərkibinin zənginləşməsində böyük rol oynayır. Məqalədə əsas məqsədimiz alliterasiya qanununun dil üçün vacib fonetik proses olduğunu nəzərə çatdırmaqdan ibarət idi. Həmçinin bu mövzu ilə əlaqədar belə nəticəyə gəlirik ki, türk dillərində bir sıra fonetik, leksik, morfoloji məsələləri alliterasiya ilə əlaqədar izah etmək düzgün olar. Bu əsasda diqqətimizi çəkən məsələlərdən biri dilimizin lüğət tərkibindəki əksəriyyət sözlərin alliterasiya qanunu əsasında yaranmasıdır. Buna görə də, düşünürük ki, bu mövzunu daha geniş aspektdə araşdırmağa ehtiyac var.

### **İstifadə olunmuş ədəbiyyat**

1. Azərbaycan bədii dilinin üslubiyatı (Oçerklər). Bakı: Elm, 1970
2. Müasir Azərbaycan dili. Bakı: Elm, 1978
3. К вопросам формального изучения поэзии турецких народов. Известия Восточного факультета АГУ имени И.И.Ленина, том I, Бақы, 1926, s. 147-196.
4. İbrahimov S., Həsənova (Saracılı) M. Azərbaycanca ədəbiyyatın tədrisi tarixi. Bakı: MBM, 2016, s. 33-34
5. Ağamusa Axundov. Dilin estetikası. Bakı: Yazıçı, 1985, s. 190
6. <https://wikifaz.icu/wiki/Alliteration>

**Açar sözlər:** Azərbaycan dili, fonetik qanun, alliterasiya, samit səslər, ahəngdarlıq

**Key words:** Azerbaijani language, phonetic law, alliteration, consonant sounds, harmony

**Ключевые слова:** азербайджанский язык, фонетический закон, аллитерация, согласные звуки, гармония

## **Azərbaycan dilində alliterasiya**

### **Xülasə**

Məqalə Azərbaycan dilində, xüsusilə də onun bədii üslubunda diqqət çəkən fonetik bir prosesə - alliterasiya qanununa həsr edilib. Qeyd olunur ki, alliterasiya Azərbaycan dilinin özünəməxsus keyfiyyətlərə malik bir fonetik prosesidir. Bu prosesdə dilin samitlər sistemi aktuallaşır və dil vasitələrində öz həmahəngliyi ilə diqqət çəkir. Alliterasiya özünü daha çox şeirdə və poeziyada göstərir. Alliterasiya dedikdə ardıcıl gələn misralarda eyni səslərin təkrarı olmalıdır. Azərbaycan dilində alliterasiya daha çox atalar sözləri, bayatılarda, frazeoloji birləşmələrdə, yanılmaclarda daha tez-tez rast gəlinir. Həmçinin o da vurğulanır ki, alliterasiya təkcə üslubi xarakter daşımır, söz yaradıcılığı prosesində də iştirak etməklə dilin lüğət tərkibinin zənginləşməsində böyük rol oynayır. Yəni alliterasiya yazılı və şifahi kommunikasiyada mühüm rol oynayan fonetik proseslərdən biri kimi xüsusi əhəmiyyət daşıyır.

### **Аллитерация в азербайджанском языке**

#### **Резюме**

Статья посвящена фонетическому процессу в азербайджанском языке, особенно его художественному стилю - закону аллитерации. Отмечается, что аллитерация-это фонетический процесс азербайджанского языка, обладающий уникальными качествами. В этом процессе система согласных языка приобретает актуальность и привлекает своей гармонией языковых средств. Аллитерация больше проявляется в стихах и поэзии. Аллитерация означает, что в последовательных толстых строках должно быть повторение одних и тех же звуков. В азербайджанском языке аллитерация чаще встречается в пословицах, поговорках, фразеологизмах, заблуждениях. Также подчеркивается, что аллитерация не только носит стилистический характер, но и играет большую роль в обогащении словарного состава языка, участвуя в процессе словообразования. То есть аллитерация имеет особое значение как один из фонетических процессов, играющих важную роль в письменной и устной коммуникации.

### **Alliteration in Azerbaijani language**

#### **Resume**

The article is devoted to the phonetic process in the Azerbaijani language, especially its artistic style - the law of alliteration. It is noted that alliteration is a phonetic process of the Azerbaijani language, which has unique qualities. In this process, the system of consonants acquires relevance and attracts linguistic means with its harmony. Alliteration is more evident in verses and poetry. Alliteration means that the same sounds should be repeated in consecutive thick lines. In the Azerbaijani language, alliteration occurs more frequently in proverbs, sayings, phraseology, and delusions. It is also emphasized that alliteration not only has a stylistic character, but also plays a major role in enriching the vocabulary of the language, participating in the process of word formation. That is, alliteration has special importance as one of the phonetic processes that play an important role in written and oral communication.

**RƏYÇİ: dos.E.Vəliyeva**

**RƏŞİD BƏY ƏFƏNDİYEVİN ƏDƏBİ-NƏZƏRİ GÖRÜŞLƏRİ**

Rəşid bəy Əfəndiyev XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühitində öz pedoqoji və bədii fəaliyyəti ilə seçilən, qabaqcıl ziyalılardan biridir. Ədibin yardıcılıq fəaliyyətində ana dilinin inkişafı uğrunda apradığı islahatlar diqqət mərkəzində olmuşdur və bu məqsədlə bədii əsərlərlə yanaşı dərslilər də yazmışdır.

Rəşid bəy Əfəndiyev 1863-cü ildə mədəni və iqtisadi cəhətdən inkişaf etmiş Şəki şəhərində, ruhani ailəsində doğulmuş və ilk təhsilini də şəhər məktəbində almışdır. Burada rus dilini öyrənmiş və Şəki ədəbi mühiti onun bədii estetik zövqünün formalaşmasına təsir göstərmiş, ədəbiyyata, poeziya sənətinə məhəbbət yaratmışdır.

1878-ci ildə Rəşid bəy M.F.Axundovla görüşmüş və bu görüşün ədibin gələcək həyat və yaradıcılıq rolunun müəyyənləşməsində önəmli təsiri olmuşdur. O, M.F.Axundovun məsləhəti ilə təhsilini Qori müəllimlər seminariyasında davam etdirmişdir. Seminariyada təhsil aldığı müddətdə K.D.Uşinski və A.O. Çernya-yevskinin kimi pedoqoqlardan təhsil alır, müxtəlif mədəni tədbirlərə qatılır, dünya ədəbiyyatı xüsusilə rus ədəbiyyatına dair dərin biliklərə yiyələnir. Rəşid bəy seminariyada tələbələr arasında öz biliyi ilə fərqlənirdi və buna görə də o, A.O.Çernyayevskinin diqqətini cəlb etmiş və “Vətən dili” dərslisinin birinci hissəsinin hazırlanmasında tələbəsinin köməyindən istifadə etmişdi.

Rəşid bəy hələ tələbə ikən müxtəlif bədii əsərləri və dərsliləri ana dilinə tərcümə edib, məktəblilərin bu əsərlərlə tanış olmasına imkan yaradır. Onun tərcümləri Azərbaycan maarifçi-realist ədəbiyyatını xüsusilə də uşaq şeirini inkişafına təkan vermişdir. Ədibin tərcümləri sırasına Firdovsidən “Rüstəm və Söhrab” hekayəsi, Rus dilindən çevirdiyi “Həndəsə” kitabı, A.S.Puşkindən “Torçu və balıq”, “Kaftar”, “Hal anası”, K.D.Uşinskidən “Tülkü və keçi” İ.Krılovdan təmsillər aiddir.

Seminarı bitirdikdən sonra Rəşid bəy Qutqaşəndə ibtidai məktəbdə müəllimlik fəaliyyətinə başlamışdır. Burada dərslər deyərək şagirdlərinin müətiləyə olan ehtiyacı və onu ana dilində dərslər yaratmağa təşviq etmişdir. Seminariyadan qazandığı təcrübələri daha da artıraraq çalışmış və pedaqoji fəaliyyətini bütünlüklə ana dilinin inkişafına və tədrisinə həsr etmişdir. Bu barədə öz xatirələrinə belə yazırdı: “Mən əski ərəb məktəbini təməldən devirmək niyyəti ilə “Uşaq baxçası” adı ilə Qutqaşəndə 1887 sənədə təzə kitab yazdım. O zaman mənim qarşımda yalnız “Vətən dili” kitabı var idi. Və mən onunla məktəbində dərslər verirdim”. [4, s.8] A.O.Çernyayevskinin “Vətən dili” dərslisinin çatışmazlıqlarını nəzərə alaraq R.Əfəndiyev milli ruhda və daha sadə dərslər yaratdı.

“Uşaq baxçası” azərbaycanlı müəllif tərəfindən yazılmış ilk ana dilli dərslərdir. Yazıldığı dövrün şərtlərinə görə alınarsa olduqca original və yeni tipli bir dərslər idi və tezliklə məktəblərdə populyarlıq qazanaraq 90000 tirajla nəşr olundu. Kitab iki əsas bölmədən ibarətdir və birinci bölmə əlifba məsələlərinə, hərflərin tədrisinə həsr olunmuşdur. İkinci bölmədə isə oxu materialları verilib və mütəilə üçün nəzərdə tutulub. Dərsliyə müəllif 60 miniatür hekayə və 34 şeir daxil etmişdir. Bu bədii nümunələr məzmununa görə əxlaqi-nəsihətəməz mövzuları və təbiət haqqında təsvirləri əhatə edir.

Balacalar üçün dərslər yazdıqdan sonra Rəşid bəy yuxarı sinif şagirdləri üçün də dərslər yazmağı öz öhdəsinə götürdü. Dərslər “Bəsirətül-ətfal” adlanır və bədii nümunələrlə yanaşı Azərbaycan ədəbiyyatına dair bir sıra nəzəri məsələləri də əhatə edirdi. Müntəxəbat müqəddimə və üç bəbdən – hissədən ibarətdir. Müntəxəbatın birinci hissəsində ancaq bədii nümunələr verilmişdir və bu nümunələr arssında original əsərlərlə bərabər müəllifin rus ədəbiyyatından etdiyi tərcümlər də yer alıb. İkinci hissə “Azərbaycan türklərinə məxsusu ədəbiyyat” adlanır və burada ədəbin nəzəri görüşləri ilə tanış oluruq. Bu bölmədə poetika və nəsrə dair nəzəri məlumatlar bədii nümunələrlə izah edilir.

Rəşid bəy Əfəndiyevin pedaqoji fəaliyyətə başladığı ilk illər Azərbaycan ədəbi-ictimai mühitində mühüm hadisələrin cərəyan etdiyi bir vaxta təsadüf edir. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda maarifçi-realist cərəyanı yaranıb, inkişaf edirdi və Rəşid bəy də bu cərəyanın qabaqcıl nümayəndələrindən bir idi. Ədib bütün ömrünü maarifçiliyin inkişafına həsr etmiş bu sahədə islahatlar aparmış, dərslilər və bədii kitablar yazmışdır. Maarifçi-realist düşüncə və milli ruh onun əsərlərinin əsas qayəsini təşkil edir. Rəşid bəy Əfəndiyevin ədəbiyyata, cəmiyyətə dair fikirlərini biz müəllifin müxtəlif jurnallarda nəşr olunan məqalələri ilə yanaşı “Bəsirətül-ətfal” adlı dərsliyindən də oxuyuruq.

Rəşid bəy Əfəndiyevin ədəbi düşüncələrinin əsasında realist və milli ədəbiyyatın, ana dilinin inkişafına dair mülahizələr dayanır, ədibin həm bədii yaradıcılığı həm də ictimai fəaliyyəti bu amala xidmət etmişdir. Rəşid bəy anadilində bədii əsərlərin azlığından şikayətlənir, hətta anadilli əsər kimi qəbul edilən ədəbi nümunələrin başdan-ayağa ərəb və fars sözlərindən ibarət olduğunu bildirirdi. Onun fikrincə hər bir xalqın dilinin inkişaf etməsində həmin dildə yaranan ədəbiyyat mühim rolə malikdir. “Bəsirətül-ətfal” kitabında bu barədə müəllif yazır ki: “Hər millətin və hər tayfanın doğma dilində məxsusi ədəbiyyatı vardır. Hansı tayfanın ki, elm və mərifət tərəqqisi qədim isə onun ədəbiyyatının dəxi qədim və vəsi olmağı aşkardır. Lakin təvafeyi islam arasında Azərbaycan türklərini ədəbiyyatı-məxsusəsi axərinci əsrlər kibi olmayub desək səhv etmərik zənnindəyəm. Çünki müddəti-mütəmadı cəmi milləli-islam arasında bilaistisna yazı-poçu və kitabət yalnız ərəb və ya fars dillərində işlənilir. Məsələn: Firdovsi “Şahnamə”silə, Sədi külliyyatı ilə, Molla Rumi, Xaqani, Şəms Təbrizi və Cami fars dilində yazdıkları divanlar ilə məşhurdur. Və bu zəvati-giamın qələmləri sayəsində farsın dili xeyli tərəqqi tapub ləfatət və zərafət kəsb edubdir, əmmatürk dilində qədimi zamanlardan bəri belə asari-məğrubələr meydana gəlməməği cəhətindən dilimiz kasıb halında qalubdur. Türk dili ümumi islam arasında işlənen dillərdən ən fəğir və ən sadəsi olsa da iqlimgir dillərinin biri hesab olunur. Bu dilə kasıb və fəğir deməgimin vəchi budur ki, əgər filhəqiqət türk dilindən ərəb və farsa mütəllig sözləri atsaq ol vəqt ən sadə xəyalın bəyanında aciz qalaruq. Məsələn:

<sup>86</sup> AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun. *Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin elmişçisi*

Hənqami-yəs qədri-zühd inayətini,  
Mətlubəyi-dəsti-qüdrəti kütah olan bilir.”[1,s.124-125] Müəllif türk dilini kasıb və fəqir qalmasının səbəbini bu dildə daxil olmuş külli miqdarda ərəb və fars sözlərində, mübağilələrdə və təşbihlərdə görür. Ədibin fikrincə türk dilini bu mürəkkəblikdən xilas etmək üçün yersiz ərəb və farsca sözlərinin istifadəsindən yayınmaq lazımdır. Türk dilini iqlimgir adlandıran yazar onu bütün İslam coğrafiyasında işlənən önəmli dillərdən hesab edir və bu dilin daha da zənginləşməsi inkişaf etməsi üçün türkcə yazıb-yaratmağın vacibliyini qeyd edirdi. Ədib Nəbidən misal göstərdiyi şeir nümunəsində klassik ədəbiyyatda yazılan türk dilli əsərlərin əslində türkcə olmadığını, ərəb və fars sözlərinin sadəcə türk dilinə uyğunlaşdırılaraq bəzi səs dəyişimlərinin olduğunun sözlərin isə bütünlükə yabancı mənşəli olmasından şikayətlənir. Yazar bildirir, ki bu nümunələr nə qədər də türkcə əsərlər hesab olunsada ərəb və farsca bilməyən biri bu əsərlərdən heç nə anlamayacaq. Ədib ana dilimizi ərəb və farscaya möhtac olmaqdan qurtarmaq üçün yalnız türk mənşəli sözlərdən istifadə etməyi lazım bilirdi.

Rəşid bəy Əfəndiyev maarifçilik hərəkatının nümayəndəsi kimi ədəbiyyatda realizmin və müasirliyin tərəfdarı idi. Maarifçi realist düşüncə tərzinin ədəbiyyatla bağlı düşüncələrində, ədəbi-nəzəri fikirlərində özünü büruzə verir. Azərbaycan ədəbiyyatı tarixində təqlidçiliyi və ənənçiliyi tənqid edən ədib belə əsərlərin ədəbiyyatımıza heç nə qazandırmadığını, əksinə onun inkişafına maneə olduğunu bildirdi. Uzun illərlə Xaqani, Nizami, Füzuli, Nəsimi, Xətayi, Vaqif, Sabir kimi dahi şairlərin yaradıcılığı Azərbaycan ədəbiyyatını zənginləşdirmiş, poeziyada məktəb rolunu oynamışdır. Ədəbiyyatımızın önəmli bir hissəsi bu şairlərin yaradıcılığını nümunə olaraq onların yaradıcılıq ənənələrini davam etdirməklə formalaşmışdır. Azərbaycan poeziyasının keçdiyi inkişaf mərhələlərinə nəzər saldıqda görürük ki, hər bir dövr özündən əvvəlki mərhələnin ən gözəl ənənələrini davam etdirmiş və daha da zənginləşdirmişdir.

Ədəbiyyatımızda təkrarçılıqdan şikayət edən və təqlidçiliyi zərərli bir axın hesab edən Rəşid bəy “Bəsirətül-Ətfal” əsərində bu mövzuya toxunmuşdur. Ədibin fikrincə klassik ədəbiyyatın təsiri ilə əsərlərdən bəri davam edən subyektiv hisslərin tərənnmündən ibarət olan və şəxsi mənafeyə xidmət edən əsərlər ədəbiyyatda yeknəsək və sıxıcı əsərlərin yaranmasına səbəb olmuşdur. Müəllif xüsusilə Füzuli bədii yaradıcılığının şairlər arasında uzun illər boyunca təqlid olunduğunu bildirir. Füzuli yaradıcılığı hər zaman diqqət mərkəzində olmuşdur və onun yaratdığı əsərlər ədəbiyyatın bütün dövrlərində aktuallığını saxlamışdır. Rəşid bəy Füzulini “ədəbiyyatımızın atası” adlandırır lakin onu təqlid edənlərin ədəbiyyata heç bir xidməti olmadığını qeyd edirdi. Bu şairlərinin heç biri Füzuli dühası səviyyəsinə yüksələ bilməmiş və ona layiq əsərlər yarada bilməmişlər. Əksinə təqlidçi, müqəlləd şairlərin yaradıcılığını şəxsi hissərə xidmət edən və eşbazlıqdan və həcvlərdən ibarət olan şeirləri poeziyanın inkişafına maneə olan zərərli bir axına səbəb olmuşdur. “Xülasətül-kəlam türk dilinin pişrəstinə və bu dildə meydana gələn əsər ədəbiyyatımızın tərəqqisinə əmək sərf olunması vaxtdır. Füzuli ədəbiyyatımızın atasıdır, ən əvvəl türk dilində nəzm və nəsr yazan türk übədəsindən o olubdur. O, lakin hələ o bəlağətdə və o zərafətdə bir şair türk torpağı yetirüb, əsrə gətirməyübdür. Pəs imdi də onun o asarı-bəlağət süarı sərməşqliq halında durub müqəllədlərinə tən etməkdədir zənnindəyəm. Füzuliyə müqəlləd şüərarlərimizin eşqbazlığı və həcvguluqdan maida bir şeyi vücudə gətirməyübdür ki, andan əxlaq dərsi alınsun”. [1, s.127]

Ədib dərslərin “Azərbaycan türklərinə məxsusu ədəbiyyat” adlı bölməsində ədəbiyyatın inkişafı üçün onun qarşısında duran başlıca vəzifələrə nəzər salır, onun inkişafına maneə olan problemləri aradan qaldırmağa xüsusi diqqət yetirir, mövzu və ideya cəhətdən bəşəri və milli ruhlu əsərlər yazmağı təklif edirdi. Ədəbiyyatın qarşısında yüksək əxlaqi vəzifələr qoyan Rəşid bəy sənətdə ideyasızlığa, məzmunusuzluğa qarşı çıxır, erotik əsərlər yazan şairlərin yaradıcılığını rəzalət hesab edir və onlara qarşı kəskin tənqidi münasibət bəsləyirdi. O, təqlidçi şairləri ictimai, bəşəri ideyalardan uzaq olmaqda ittiham edirdi. Ədibə görə subyektiv hisslərin ön planda olduğu bu şeirlər insanların qəlbində nəfsani və heyvani hisslər oyandırır, cəmiyyətdə fitnə-fəsadın yayılmasına səbəb olur. Cəzə mövzularadn ibarət olan bu şeirləri müəllif “məxlut şeiri” adlandırır və rəzalət hesab edirdi: “Qərəgöz və qərəqas sənəmləri tərifi və tövsif edən və ya həcvdən ibarət olan “sin kaf” əfzaəli ilə məxlut şeirlərin meydan almağı əxlaq nöqtəyi nəzərindən bilkülliyyə rəzalət və səfələtdir”. [1, s.127]

R.Əfəndizadənin ədəbi-nəzəri fikirlərinin əsasında ictimai mövzular, əxlaqi-tərbiyəvi fikirlər dayanır. Ədəbiyyatda sadə dildə əsərlər yazmağı, mövzuların real gerçəklikdən alınmasına xüsusi diqqət yetirən müəllif Seyid Əzim Şirvani, Raci, Nəbati, Dilsuz kimi şairlərin yaradıcılıqlarını buna nümunə göstərirdi. Rəşid bəy şairi yaşadığı cəmiyyətin məhsulu hesab edirdi. Şairlərin əsərlərinə seçdikləri mövzularda, yaradıcılıqlarının formalaşmasında, oxucuların bədii zövqü önəmli rol oynayırdı. Müəllifə görə bədii əsərlərdə seçilən mövzuların ideya cəhətdən zəif olmasında təkcə şairlərdə qəbahət axtarmaq düzgün deyil, həmçinin şairin yaşadığı cəmiyyət də bu cəhətdən günahkardır: Şair yaşadığı cəmiyyətin güzgüsüdür, əgər xalq həcvə əhsən desə şair həcv yazcaq, əgər eşq məhəbbət şeirləri bəyənilsə onda yazarlar bu mövzuya üstünlük verəcəklər. Bununla bağlı ədib yazırdı ki: “Şairin nitqini guya edən və qələmini təhrikə gətürən məhz zühurə gətirdiyi əsərə xəlayiq tərəfindən söylənən təhsindir. Xəlv həcvə təhsin eyləsə, şair həcvgu olacaqdır. Eşqbazlığa afərin desə, şair aşıq olub qərəqas və qərəgöz sənəmlərə asarını münhəsər qılacaqdır”. [1, s.129]

Rəşid bəy şairin istedadının tamamilə kütlənin zövqünə xidmət etməsini qınayaraq buna müqabil olaraq S.Ə.Şirvani yaradıcılığını misal göstərirdi. S.Ə.Şirvanın şeirləri yaşadığı mühitdə birmənəli qarşılınır və təyziqlərə məruz qalırdı. İnsanlar ona ənənəvi hekayələrdən mövzu seçməyi diqtə etsə də ədib onlara tabe olmurdu. Müəllif dərsləkdə buna Şirvanın aşağıdakı beytlərini nümunə göstərirdi:

“Bir görün ki, olubdu bu cahil,

İnqilabi-ənasirə qail,

Söyləyür: gah su havaya dönür,

Gah hava su olub, səmādan enür...  
Ey səfiyyə-dəbəngi-nahəmvar!!  
Bu xəyəndən eylə istigfar...  
Var cahəndə gözəl hekayətlər,  
Neçə min nazənin hekayətlər,  
Nəzm qıl qissəyi-Güləndamı,  
Eylə məlum eşqi Bəhramı.  
Kərəmin Əsli ilə yaz vəslin  
Kəşf qıl əsli xanımın əslin.(s129-130)

Sifarişlə əsər yazmağa tənqidi yanaşan Rəşid bəy şairlərin yaradıcılığını bar verən ağaca bənzədirdi ki bu ağacın meyvələri həm kal, həm dəymiş, həm də çürük ola bilər. Belə ki hər bir şair öz istedadına uyğun mövzular seçməlidir və qələmindən çıxan nümunələrin seçib ən gözəlini xalqa təqdim etməlidir. Klassik bədii ifadə və təsvir vasitələrinə də münasibət bildiren ədib həddindən artıq mücərrəd və qeyri-real ifadələrlə bəzədilmiş şeirləri tənqid edir və bunları ağıla, məntiqə uyğun olmayan nümunələr hesab edirdi. Müəllif şeirlərdəki sənəmlərin ifrat mədh olunmasına ironik yanaşaraq şeirdəki misralara uyğun bir rəsm çəkməyi təklif edir və sonda oxucuların həmin rəsmdəki məxluqa sevgi yox nifrət hissənin yaranaçağını bildirərək yazırdı: “Məhbubənin qaşlarını yaya və kirpiklərini oxlara oxşatdı. Biz də o minval qaş və kirpik əvəzinə həman dairənin içində iki danə yay və cərgədən oxlar düzülmiş oxlar təşkil edək.

Zikri-ləbinlə zülfünə can oldu dəstrəs,  
Anın kibi ki, oxuyub əfsun ilan dutar.

Bu beytdə də məhbubənin züflərini ilana oxşatmağına görə biz də dairənin iki tərəfində bir cüft ilan çəkək.

Xülasətül-kəlam “köhnə” səpkidə intiqar olan əşarın böylə tərifi-tövsiyələri dəxi təbii əhvəla müğayir olduğundan oxuayan kəsə kəsəlet və nifrət gətirəcəkdir. Heç bir surətdə insan üçün mərifət və ibrət dərəsi andən hüsulə gəlmədiyi məlumdur.”[1, s.134]

XIX əsr boyu Şərqdə poetika məsələləri ilə bağlı sanballı elmi-nəzəri əsər yazılmadı. Poetikaya dair nəzəri biliklər yalnız kənd məktəblərində və mollaxanalarda öyrədilirdi. Məktəblərdə tədris olunan ədəbiyyatşünaslığa dair biliklər isə pərəkəndə halda qeyri-professional şəkildə təqdim olunurdu. Rəşid bəy Əfəndiyev məktəblilərin sistemli şəkildə biliklərə yiyələnməsi üçün təqdim etdiyi “Bəsirətül-Ətfal” dərslində ədəbiyyatşünaslıq məsələlərində də yer vermişdir. Müəllif dərslərin “Azərbaycan ədəbiyyatı nümunələri” adlanan hissəsində yazı, ədəbiyyatın predmeti, nəslə və nəzmlə yazılan ədəbi nümunələrin janrı və üslub məsələlərini şərh etmişdir. O, Ədəbiyyatı insanların fikir və xəyəllərinin məhsulu hesab edirdi. Ədibin fikrincə ədəbiyyat insan fikirlərinin təbliğinə xidmət etməlidir. Fikirdən və ideyadan məhrum ədəbiyyat qeyri-mümkün hesab edən müəllif yazırdı: “Ədəbiyyatı anlamağa və öz gəsinə qandırmağa fikir lazımdır. Həm söz söyləməkdən qabaq və həm yazı yazmaqdan müqəddəm ən əvvəl zəhmimizə gələn şeyə “fikir” deyirlər. Fikirsiz danışılmış sözün və yazılmış kəlamın nə hüsnu var?”[1, s.135] Bədii əsərlərdə ideya qədər hissəni də önəmli rolundan danışan müəllif hissiyyatdan, duyğulardan kənar olan yazıları bədii nümunə hesab etmirdi. Müəllifə görə yazıda əks olunan hissiyyat təbii və həqiqi olmalıdır: “Çünki bir qəlbin hissiyyatı-həqiqi olduğu surətdə böylə hissiyyat sayəsində zühurə gələn yazını başqa qəlblərə olan əsəri dəxi təbii olacaqdır”[1, s.136] Beləliklə ədibə görə yazı təkcə insanların fikirlərini bir-birlərinə çatdırmır, fikir mübadiləsində olanların hissələrini bir-birinə aşılıyır. Buna görə də emosiyalardan uzaq yazıları bədii ədəbiyyat nümunəsi hesab etmirdi.

Rəşid bəy bədii əsərdə ideya ilə yanaşı üsulu da vacib element hesab edirdi. Üslub ideyanın qələmə köçürülməsi üçün lazım olan bir qəlibdir. Müəllifə görə yazının keyfiyyətini artıran məsələlərdən biri də bu yazını hansı üslubla ərsəyə gəlməsinə bağlı idi. Üslub fərdi bir keyfiyyət olaraq, hər bir insanın özünəməxsus qabiliyyətdir və yazının bəyan olunmasında mühim rol oynayır. Ədib ərəb və fars ifadələri ilə qəzizləşdirilmiş yazılar yerinə daha aydın, anlaşılıq və sadə üslubda yazmağı tövsiyə edirdi: “Asari-ədəbiyyatda istimali adət olmayan ərəb və ya fars və ya əcnəbi istilahi qərabətə səbəb olur.”[1, s.137] O, kifayət qədər zəngin söz ehtiyatına malik olan türk dilində əsərlər yazmağı ədəbiyyatın inkişafında mühüm amillərdən biri hesab edirdi.

Ədəbiyyatın nəzəri məsələlərini şərh edərkən Rəşid bəy yazının növlərinə də diqqət yetirmiş onu iki növdə təsnif etmişdir. Bir qismi “sadə yazı” adlandırır və buraya nəslə yazılan yazıları daxil edirdi. İkinci qismə isə müəyyən qayda-qanuna, nizama tabe olan yazıları aid edirdi ki, buraya da nəzmlə yazılan nümunələr daxildir. “Nəsrin ənvayi” adlı bölmədə müəllif nəsr əsərlərini janrlara görə təsnif edir və hər bir janrın xüsusiyyətləri haqqında yığcam məlumat verir. O, nəsr insan fikirlərinin sərbəst forma da təzühürü adlandırır və nəsrin janrlarına müqəddimə, məktub, məlufə, təbriknəmə, təziyə-nəmə, məqəleyi-fənniyyə, məqəleyi-ədəbiyyə, tarix, roman, komediya tragediya, nitq və s. aid edirdi.

Bəsirətül-ətfal dərslində yazar nəzm məsələsinə geniş yer vermiş, nəzmin janrlarının bədii xüsusiyyətlərini müxtəlif nümunələr əsasında şərh etmişdir. Şeir bədii komponentlərinə diqqətli cəlb edən müəllif vəzn, struktur, qafiyə kimi məsələnin izahını vermişdir. Düzgün şeir yazmağın qaydalarından bəhs edərkən o, yazırdı: “Kəlamı mənzum eləmək üçün bir neçə qayda vardır. Əvvəla, kəlamda vəzn lazımdır. Belə ki, hər şeirin misrası müəyyən hecadan əmələ gəlməyi şərtidir. Və saniyə kəlamda ləhn lazımdır. Belə ki, hər sözün özünəməxsus olan ləhn kəlamın vəzninə münasib olsun... və salisən, vəzn və ləhndən məidə nəzm və şeirdə qafiyə və rədif lazımdır. Hər beytin axırındakı sözə “qafiyə” deyillər ki, həmin söz qəzəlin hər beytində mükərrər gələcəkdir və qafiyə sözündən qabakkı söz ki, bəzi kəlamlara təkyeyi – “qafiyə” üçün mükərrər qılınır, buna “rədif” deyirlər.”[1, s.147-148]

Rəşid bəy Əfəndiyevin elmi və pedoqoji yaradıcılığında əsasında uşaqların təlim tərbiyyəsinin inkişafı, onların bərabər hüquqlarla elm öyrənməsi məsələləri xüsusi diqqət ayrılmışdır. Uşaqların tərbiyyəsində doğruluq, dinə bağlılıq, ədəb, həyə, vətənpərvərlik kimi tələbləri önə çəkən pedoqoj cəmiyyətdə qadın və kişi hüquqlarının bərabərliyi uğrunda da mübarizə aparan maarifçilərdən biri olmuşdur. Qadınların təhsil alması, savadlanması, cəmiyyətdə mövqə sahibi olması barədə Rəşid bəy 1914-cü ildə çap etdirdiyi “Arvad məsləsi” adlı kitabında geniş yer ayırmışdır. O, məktəblərdə dərs dediyi illər ərzində kəndlərdə təhsildən uzaq qalan yüzlərlə qızı təhsilə cəlb etmişdir, onların savadlanması üçün əlindən gələni əsirgəməmişdir.

XIX əsrin sonu və XX əsrin əvvəllərində geniş vüsət alan maarifçilik hərəkatı ədəbiyyatın, tetarın və sənətin ayrı-ayrı sahələrində inkişafa və yeniliklərə səbəb olmuşdur. Azərbaycanda şifahi xalq ədəbiyyatı nümunələrinin sistemli şəkildə toplanması və nəşri bu illərə təsadüf edir. S.Mümtaz, E.Sultanov, M.Mahmudbəyov, V.Xulufu, H.Əlizadə və b.tədqiqatçıların araşdırmaları folklorşünaslığımızın inkişafında əvəzolunmaz rol oynamışdır. R.Əfəndiyev də müasirləri kimi folklor məsələsinə biganə qalmamışdır və dərs dediyi kəndlərdə xalqın dilindən müxtəlif tapmacalar, laylar, nağıllar, əfsanələr, atalar sözləri və bayatı nümunələrin toplamışdır. R.Əfəndiyevin folklorla bağlı araşdırmaları sırasında “El ədəbiyyatı”, “Bayatılar və el nəğmələri” adlı yazılar xüsusi yer tutur. Bu əlyazmalarda müəllif ayrı-ayrı şifahi xalq nümunələrini təsnif etmiş, və onları janrlara uyğun qruplara ayırmışdır. 1926-cı ildə ədib, folklorla bağlı araşdırmalarını ümumiləşdirərək bu barədə “El ədəbiyyatı yaxud el sözləri adlı” məqaləsini yazmışdır və bu məqalə “Azərbaycanı öyrənmə yolları” adlı jurnalda nəşr olunmuşdur.

Rəşid bəy Əfəndiyev XIX əsrin sonu və XX əsrin əvvəllərində öz elmi və pedoqoji fəaliyyəti ilə Azərbaycan ədəbi mühitində xüsusi yeri olan ziyalılardan biridir. Uzun illər boyunca Azərbaycan məktəblərində onun yazdığı dərslər tədris edilmiş, pedoqoji və maarifçi görüşləri uşaqların savadlanmasında önəmli rol oynamışdır.

#### ***İstifadə edilmiş ədəbiyyat:***

1. Əfəndiyev R. Bəsirətül-ətfal. Bakı: Elm və təhsil, 2019, 236 s.
2. Əfəndiyev R. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2006, 120 s.
3. Əfəndiyev R. Uşaq baxçası. Bakı: ABU, 2010, 192 s.
4. Əfəndiyev R. Müəllim R.Əfəndizadənin tərcümeyi-halı. M.Füzuli adına Respublika Əlyazmalar İnstitutu, arxiv qutusu -1 (1) saxlama vahidi 49, 1890, s.8, 30 v.
5. Bayramova S. Rəşid bəy Əfəndizadə. Bakı: Nurlan, 2007, 128s.
6. Hüseynov Ə. Maarif fədailəri: Firdin bəy Köçərli-150, Rəşid bəy Əfəndiyev-150: qoşa-qanad. Bakı: ADPU, 2013, 199 s.
7. Mürşidova U. Rəşid bəy Əfəndizadə və folklor. Bakı: Kooperasiya, 104 s.

#### ***Xülasə:***

Rəşid bəy Əfəndiyev XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühitində öz pedoqoji və bədii fəaliyyəti ilə seçilən, qabaqcıl ziyalılardan biridir. Bu məqalədə ədibin bədii əsərləri ilə yanaşı ədəbiyyata dair nəzəri də görüşləri araşdırılmışdır. Rəşid bəy Əfəndiyevin ədəbi düşüncələrinin əsasında realist və milli ədəbiyyatın, ana dilinin inkişafına dair mülahizələr dayanır, ədibin həm bədii yaradıcılığı həm də ictimai fəaliyyəti bu amala xidmət etmişdir.

***Açar sözlər:*** Rəşid bəy Əfəndiyev, Bəsirətül-ətfal, maarifçilik.

#### ***Summary:***

Rashidbek Afandiyev was one of the foremost visitors to Azerbaijan's literary environment in the late 19th and early 20th centuries. In addition to literary works, this article examines the subject of literature. Based on the literary ideas Rashidbek Afandiyev, realistic and national literature and the development of the mother language, both literary and social work have contributed to this.

***Key words:*** Rashid bek Afandiyev, Basiratul-athval, enlightenment

#### ***Резюме:***

Рашид бек Эфендиев был одним из главных посетителей литературной среды Азербайджана в конце 19-го и начале 20-го веков. Помимо литературных произведений, в данной статье рассматривается тематика литературы. Опираясь на литературные идеи Рашид бек Эфендиева, реалистическую и национальную литературу и развитие родного языка, этому способствовала как литературная, так и общественная работа.

***Ключевые слова:*** Рашид бек Эфендиев, Басиратул-атфал образование

RƏYÇİ: dos. L.Ələkbərova

## ANTROPONİMİYA DİL HAQQINDA BİR ELM KİMİ

Xüsusi adların strukturu, mənşəyi, adlandırma xüsusiyyətləri, yayılma arealı və onlarla bağlı bir çox digər məsələlər daim linqvistikanın diqqət mərkəzində olmuşdur. Bu, onomastik vahidlərin ictimai-tarixi, ictimai-siyasi prosesin müştərək məhsulu olub keçmişin izlərini özündə mühafizə etməsi ilə birbaşa bağlıdır. Bəşər tarixinin öyrənilməsində xüsusi adlar müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə desək, kiçik kitabə olan hər bir xüsusi adda qədim xalq xəzinəsinin müəyyən bir parçası gizlənib qorunur. Bu gizlin xəzinə səhifələrinin açılmasında xüsusi adlar başlıca rol oynayır. Bu mənada, hər bir ad xalqın milli, mənəvi, tarixi varlığını və ünvanını qoruyur, əsrdən-əsrə, nəsildən-nəslə ötürülür.

Dilçiləri ən çox maraqlandıran problemlərdən biri də xüsusi adların öyrənilməsidir. Xüsusi adlar üzərində tədqiqatlar keçən əsrə təsadüf edir. Dilin ümumi lüğət fonduna daxil olan bu vahidlər ayrıca toplanır, xüsusi lüğətlərdə, ensiklopedik toplularda izah olunur. Onomastik vahidlər fərqli adlandırma prosesinin məhsuludur. Xüsusi adların semantikasi ilə adlandırılan arasında birbaşa əlaqələr bu adların növlərindən asılı olaraq müxtəlif şəkildə təzahür edir. Onomastik vahidlərin bir növü olan şəxs adları, soyadlar rəsmi qeydə alınsa da, onların seçilməsində məcburiyyət yoxdur. Bir sıra xüsusi adlar (ləqəblər, məhəllə, bulaq adları və s.) formalaşmış sabitləşir. Onomastik vahidlər dilin lüğət tərkibində xüsusi lay təşkil edir. Adı olmayan və ya adsız insan ola bilməz. Doğulduqdan sonra ilk anda hər bir kəs, kasıblar da, adlı-sanlı, şan – şöhrətli insanlar da öz adını şirin bir hədiyyə kimi yaxınlarından alır... Xüsusi adlar haqqında elm onomastika adlanır. Bu termin yunanca *onyma* – *ad* sözü ilə əlaqələndirilir. Hazırda onomastika müstəqil bir elmə çevrilmiş və son illərdə o, tamamilə müxtəlif yeni istiqamətlərlə inkişaf etməyə başlamışdır. Onomastika – yunan dilindən *onomastike* – “ad qoyma sənəti” deməkdir. Xüsusi adlar ən geniş anlayışların, predmetlərin, hadisələrin fərdi adlarıdır.

İnsanlara qoyulan şəxsi adları, ata adları, soyadları, ləqəbləri antroponimika elmi (*anthropos* – insan, *onyma* – ad deməkdir) adlanır. Su obyektlərinin adları (çaylar, bataqlıqlar, dənizlər və s.) – hidronimiyə, kosmik obyektlər (ulduzlar, planetlər, bürclər, kometlər) – kosmonimika, müvafiq olaraq zoonimika heyvanların ləqəblərini, xrematonika – maddi mədəniyyət predmetlərinin, elmin, texnikanın, zərgərlik məmulatlarının, musiqi alətlərinin adını və s. öyrənən elmdir. Adlarını sadaladığımız coğrafi obyektləri (dənizlər, çaylar, dağlar, ovalıqlar, şəhərlər, kəndlər, vilayətlər, ölkələr toponim, hidronim, oykonim və s.) toponimika elmi adlanır. Onomastik vahidlər rəsmi orqanlar tərəfindən qəbul və təsdiq olunur. Xüsusi adlar qədim dövrlərdən etibarən alimlərin diqqətini cəlb etmiş və fəlsəfə, məntiq, dilçilik, psixologiya kimi elmlərin qovşağında dayanmışdır.

Xüsusi adlar sözlərin xüsusi bir sinfi olaraq E.ə. IV əsrin sonunda Ellin mədəniyyəti zəmnində kosmopolit və fərdiyyəçilik ideyalarının və riyazi biliklər əsasında texnikanın inkişafı ilə əlaqədar meydana gəlmiş fəlsəfi təlimin nümayəndələri olan “stoiklər” məktəbi tərəfindən vurğulanmışdır. Yeni dövr, hər sevdən əvvəl, antik mədəniyyətin dirçəlisini təmin edir və təsadüfi deyil ki, bu dövr yüksəlmiş dövrü adlanır. Bu dövr XV əsrin ikinci yarısından başlanan intibah dövrüdür. İntibah dövrünün ən mükəmməl və mühüm cəhətlərindən biri də dünyagörüşünün incəsənətə istiqamət götürməsidir. Əgər orta əsrlər dinin hökmranlığı dövrü idisə, intibah dövrü bədii–estetik dəyərlərin üstünlük təşkil etdiyi dövr idi. Əgər antik dövrün diqqət mərkəzində təbiət–kosmos münasibətləri, orta əsrlərdə allah və insan münasibətləri dururdusa, intibah dövründə mərkəzdə insan dururdu. Bu dövrdə artıq xüsusi adlar haqqında C.Lokk və Q.Leybnits arasında başlanan mübahisələr, XIX əsr ərzində C.S.Mill, H.Cozeff diskussiyaları davam edirdi. Məhz XIX əsrdən başlayaraq bu qrupa nəzər salanda iki əks fikir müşahidə olunurdu, baxmayaraq ki, bu problem hər şeydən əvvəl məntiqi problem kimi qəbul edilirdi. Birinci tendensiya müasir rəssam istiqamətin əsasını təşkil etmiş və xüsusi adların əhəmiyyətsiz olduğunu sübut edən ingilis filosofu Con Stüart Millin (1806-1873) adı ilə bağlı olmuşdur. Onlarda predmetləri tanımağa kömək edən özünəməxsus işarələr və ya etiketlər var: “xüsusi adlar heç nəyi şərh etmir və ciddi şəkildə desək, əhəmiyyətsizdir. A.V.Superanskayanın yazır: “Xüsusi adlara aid olan mənə zənginliyi onlara söz kimi deyil, onların adlandırdığı obyektləri və bu adların ensiklopedik məlumatlarını təşkil edir” [9, 198]. Keçən əsrlərdə əksər alimlər A.Qardiner, O.Yespersen, Y.Kuriloviç müasir dövrümüzün dilçilərindən A.A.Ufimseva, A.A.Rematskii məqsəduyğun, səmərəli yanaşma məcrasında işləmişlər. Baxmayaraq Yespersen xüsusi adları tələffüz edərkən mətnin əhəmiyyətindən danışmış, yəni adın nitqdə olan əhəmiyyətini qeyd etmişdi. Yespersen yazırdı: “Mətnə xüsusi adların kontekstual mənası, yəni onun ifadə etdiyi və yazıldığı konkret vəziyyətdə özünü büruzə verən mənanın mövcudluğu nəzərdə tutulur” [11, 71-72]. V.A.Nikonov yazır: “Adlar dildə xüsusi bir alt sistem təşkil edir, burada ümumi dil qanunları xüsusi olaraq istiqamətini dəyişir” [8, 54].

Xüsusi adların təbiətini, onların cəmiyyətdə fəaliyyətinin xüsusiyyətlərini daha yaxşı başa düşməyə imkan verən çoxsaylı nailiyyətlərə baxmayaraq, onomastika sahəsində bir çox problemlər meydana çıxmışdır. Onların həlli xüsusi adlarda nəinki mənanın mövcudluğunu, hətta tam və adekvat ifadəyə qədər obyektin xüsusiyyətləri ilə motivasiya olduğunu nəzərdə tutur. Bu mifoloji yanaşmadır.



Müxtəlif fəlsəfi və dini sistemlərə görə ad şəxsiyyətin bir hissəsi, nəsnənin məlum və dərk edilə bilən mahiyyəti, ideyasıdır. Yəni, dərk edilənlə dərk edən arasında əlaqə olmalıdır. Xüsusi adların öyrənilməsinə belə mifopoetik yanaşma rus filosofları P.A.Florenski və A.F.Losevin araşdırmalarında təsadüf edilir. A.F.Losevə görə, “hər hansı bir nəsnənin və ya mahiyyətin adı ondan fərqlənsə də, o, öz-özünüdə bir varlıqdır” [12, 234] Xüsusi adlara eyni baxış P.A.Florenskinin əsərlərində də öz əksini tapmışdır: “Ad şəxsi, ən zərif və buna görə də şəxsiyyətin ən adekvat cismi, mənəvi mahiyyətin elan olduğu ən nazik cisimdir” [4,48].

Xüsusi adlara mifopoetik yanaşma artıq XIX əsr və XX əsrin əvvəllərində A.N.Veselovski, A.N.Afanasyev, Y.F.Karski, V.İ.Dal kimi alimlərin əsərlərində təsadüf olunurdu. Bu cür yanaşma etnolingvistik sahəsində çalışan bir çox müasir dilçi alimlərin əsərlərində – dilçilikdə, dilçiliyin istiqamətlərində, mədəniyyətlə bağlı dili öyrənən istiqamətlərdə, dilin fəaliyyətinin dil, etnomədəni, etnopsixoloji amillərinin qarşılıqlı əlaqəsində inkişaf etmişdir. Məhz bu istiqamətdə N.İ.Tolstoy “Etnolingvistikanın predmeti və onun dili, etnik mənsubiyyətin öyrənilməsində rolu” əsərində yazır: “Leksikanın qanunauyğunluğu, onun dili və leksikanın bir elm kimi öyrənilməsində şəxsi adlar sferasında aydın şəkildə özünü göstərir. Məlumdur ki, qədim dilin itirilmiş xüsusiyyətlərini, yəni hadisələri, formaları, çox vaxt mənə və leksik səviyyə üçün arxaikləşmiş olan spesifikasını saxlamağa imkan yaradır” [13,74].

M.Baxtinin fikrincə, “dil sistemində fərdləşmiş vahid obyektin “nominativ əlaməti” kimi çıxış edən xüsusi adlar, eyni zamanda, müxtəlif semantik və emosional assosiasiyaların toplusu, “abbreviaturası” olmaqla böyük konnotativ potensiala malikdir”[2,458] Heç bir başqa dil vahidi xüsusi adlar qədər informasiyanı zamanında ötürə və saxlaya bilmir, çünki adlar mədəniyyətin dəyişməz dəlili və onun əsaslarının ən vacibidir. Bundan əlavə, xüsusi adlar, xüsusilə antroponim sözün əsl mənasında çox sakraldır, yəni müqəddəs mənaya malikdir. Bunu filosoflar və etnoqraflar çoxdan qeyd edirlər. Xristian ənənəsində antroponimin, şəxsi adın sakrallığı səma himayədarının – adının daşıyıcısının funksiyası və məişəti ilə, bütpərəstlik ənənəsində - sözün yalnız ayrı-ayrı əşyaların xüsusiyyətlərini nəzərdə tutmadığını, lakin bu xüsusiyyətləri xüsusi adlar kimi verilmiş şəxsə ötürə biləcəyini təsəvvür etməklə əlaqələndirilir. Ancaq xüsusi adın mənası haqqında danışırıqsa, bəzi “başqa” mənalar haqqında da danışmalıyıq. N.İ.Tolstoy bu barədə yazır: “Xüsusi ad hamı üçün eyni olmayan bir növ məlumat, yəni məzmun daşıyır. Xüsusi adın mənası semantika ilə qarışdırılmamalıdır” [13, 194]. “Bəzi dildənkənar fərdi və təsadüfi məlumat kimi başa düşülən “məzmun”a münasibətdə xüsusi adlar ümumi adlara qarşı deyil, çünki sonuncu ona sahib ola bilər. Lakin Xüsusi adlar semantikaya malik olmadan bu “məzmun”a – bir çox homogen obyektlərə xas olan bir sıra xassələri ümumiləşdirən və seçmə şəkildə əks etdirən semantik xüsusiyyətlərin məcmusuna malikdir. Bu cür semantik xüsusiyyətlər cəminə ancaq bu prinsipə görə, bu əsasda müəyyən sistemi əks etdirən digər ümumi adlara qarşı olan ümumi adlar malik ola bilər” Adın mənasının lingvistik hissəsini ifadə edən söz haqqında məlumatın tərkibinə advermənin şəxsi motivləri və adın dildə işlənməsinin xüsusiyyətləri və müasir qavrayışı, adın yaranma tarixi və onun əsasının etimologiyası daxildir.

Adın mənasının ekstralingvistik aspektinin tərkibinə adın cəmiyyətdə istifadəsi üçün xüsusi şərtlər və onunla əlaqəli mədəni-tarixi birliklər, adın göstərilən obyektə xüsusi əlaqəsi və dərəcəsi, obyektin məşhur olması və adı daxildir” [5, 36]. Azərbaycanda onomastikasının bir elm kimi inkişaf etməsində görkəmli alim, dilçi, akademik A.Qurbanovun elmi, fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Onun bir çox məqalələrində, “Azərbaycan onomastikası” və iki cildlik “Azərbaycan onomalogiyası” adlı kitablarında Azərbaycan onomastik vahidləri geniş tədqiq edilmişdir. Ad xalqın tarixidir, deyərlər. Görkəmli onomatoloq Mədət Çobanov yazır: “Türk xalqlarının Həyatnaməsi (Tərcümeyi - halı) və onun mənəvi aləminin kökü, dünyanın digər xalqlarının tarixi ilə müqayisədə çox qədimdir” [3,47]

Azərbaycan ərazisində çağdaş dövrümüzdə qədər yaşayan qədim türklərin çoxkomponentli ad sistemində malik olmaları haqqında kifayət qədər yazılmışdır. Əgər türkün ruhu, peşəsi, xarakteri, qəhrəmanlığı və s. onun adında əks olunurdusa, digər sənətkarların, yəni şairlərin adları da onların şairlik sənətinə uyğun olmalı idi. Demək, qədim türklərdə sənətkarın əsl adı onun müxtəlif peşə sahibi şair, memar və ya rəssam olduğunu da bildirirdi. Qədim türkün adı onun göstərdiyi igidlik və qəhrəmanlıqla əlaqədar olaraq dəyişə bilərdi. Buna görə də onun ilkin adı çox vaxt unudulurdu. L.N.Qumilyov yazır: “Qədim türklər avropalılar kimi anadan olandan öləncə qədər bir ad daşmazdılar. Türkün adı həmişə onun cəmiyyətdəki mövqeyini əks etdirirdi. Uşaqlıqda onun (ləqəbi), gəncliyində çini, böyüyəndə isə titulu olardı. Əgər o, xandırsa, onun titulu da mövcud sistem üzrə dəyişilirdi” [7,21] “Kitabi-Dədə Qorqud” dastanlarında qədim türk ad sistemi çox rəngarəng və mürəkkəbdir. Dastanlarda qəbilə adı, əsl ad, ata adı, şəxsin oğul, ər, qaynata adı ilə adlanması, titul, ləqəb, kiçiltmə və əzizləmə adları və s. vardır. Bunlardan da biri, ikisi və ya bir neçəsi ilə birlikdə şəxsi adlandırmaya xidmət edirdi. Qədim türk ad sistemi əsasında formalaşan ərəb ad sistemi sonralar tədricən türk ad sistemini parçaladı və IX-X əsrlərdən etibarən türk xalqlarının hakim təbəqələri ərəb ad sistemindən geniş istifadə etməyə başladılar. Azərbaycan antroponimiyasının həm əsas, həm də köməkçi ad kateqoriyaları, müasir adlarla qədim adlar, birbirilə çox qaynayıb-qarışmışdır. Odur ki, həm əsas, həm də köməkçi ad kateqoriyaları və onların hər birini ayrılıqda araşdırarkən bütün bunlar nəzərə alınmalıdır.

Türk mənşəli Azərbaycan antroponimləri ümumi antroponimyanın əsasını təşkil edir. Qədim abidələrin dilində, işləklidən düşən antroponimik vahidlər üzərində araşdırmalar keçmişimizə, keçib

gəldiyimiz yola, bizimlə birgə addımlayıb zaman-zaman inkişaf edən dünyagörüşümüə, adət və ənənələrimizə olan məhəbbətin ifadəsidir.

### **Ədəbiyyat siyahısı**

1. Afad Qurbanov. Azərbaycan onomalogiyasının əsasları. I cild (2 cildə). Bakı, 2019. 280 səh 11.
2. Бахтин Михаил Михайлович, Собрание сочинений в 7-ми томах, Изд: Языки славянских культур, 2008, стр1120.
3. Cobanov.M.N. Türk ədəbi dillərinin birliyinə doğru VII Uluslararası Türk dili qurultayına həsr olunur, Bakı, "Elm və təhsil", 2012, .100.
4. Флоренский П.А. , Имена. Изд. Азбука, 2011.
5. İsaeva Z.G., İsxakova X.F., Podolskaya N.V. Onomastik tədqiqatın nəzəriyyəsi və metodları. Diskussiya. – M., 1991).
6. Həsənov H. Söz və ad. Bakı. 1984. 116-129).
7. Гумилев Л.Н.. Древние тюрки. Москва: Наука. 1967. 504 с.
8. Никонов В.А. Имя и общество М.: Наука, 1974. 278 с
9. Суперанская А.В, Имя—через века и страны, М.: Наука, 1990. 190
10. Суперанская А.В., Сталлмане В.Э., Подольская Н.В., Султанов А.Х. Теория и методика ономастических исследований, М.: Наука, 1986. 256 с.
11. Есперсен Отто. Философия грамматики. М.,1958, 396 стр.
12. Лосев А.Ф. Вещь и имя. Самос само. СПб., 2008. 576 с.
13. Tolstoy N.I. Bir daha xüsusi adın semantikasi haqqında Leksikologiyanın aktual problemləri. - M., 1970, s. 200.

**Аçar sözlər:** onomastika, toponimlər, antroponimlər, hidronimlər, xüsusi adlar.

**Ключевые слова:** ономастика, топонимы, антропонимы, гидронимы, собственные имена.

### **Антропонимия как наука о языке**

#### **Резюме**

В статье речь идёт о структуре собственных имён о свойствах называния источников, а также о других задачах, начатых дискуссиях XIX века между Джон Локком, Готфрид Вильгельм Лейбниц и Джон Стюарт Милл, Т.Джозефом XIX веке изначально XX веков произведениях А.Н.Веселовского, А.Н.Афанасьева, Ф.Краскова, В.И.Даля, а также в произведениях русских и азербайджанских ученых наблюдается мифо-поэтический подход к собственным именам ономастики - топонимы, антропоним, гидронимы собственные имена.

### **ANTHROPONYMIES AS A SCIENCE OF LANGUAGE**

#### **Summary**

The article deals with the structure of proper names, the properties of naming sources, as well as other tasks initiated by the discussions of the 19th century between John Locke, Gottfried Wilhelm Leibniz and John Stuart Mill, T. .N.Afanasyev, F.Kraskov, V.I.Dal, as well as in the works of Russian and Azerbaijani scientists, there is a mytho-poetic approach to proper names of onomastics - toponyms, anthroponyms, hydronyms proper names.

Рәуҗи: dos. Nigar Sadıxova

**Введение:** Как известно, азербайджанский и русский языки относятся к разным языковым семьям, в залогах этих двух разных по содержанию сходные и различные свойства. В грамматике азербайджанского языка кроме основного то есть действительного различает ещё 4 залога - страдательный, возвратные, взаимно-совместный и понудительный залоги. Страдательный залог представлен во всех ныне существующих тюркских языках. Характерным его показателем является суффикс *m* (*in; un; ün*), *il* (*il; ul; ül*). Например: **yazılmaq, vurulmaq, yıxılmaq**. Возвратный залог существует во всех современных тюркских языках. Показателем его в азербайджанском языке является суффикс *m* (*in; un; ün*)

Например; **Yıxılmaq, görünmək** засвидетельствован он также во всех ныне исчезнувших ныне азербайджанских памятниках. Значение возвратного глагола явилось переосмысление первоначального значения многократного действия. Подобно страдательному и возвратному залогом, взаимно-совместный залог также представлен во всех старых и современных тюркских языках. Вне всякого сомнения, он сформировался в эпоху праязыка. Показателем этого залога является суффикс *ış* (*i;uş,üş*). Например: **vuruşmaq, sevişmək**. Показателями понудительного залога могут быть следующие суффиксы: *ar//er//ir//ır*; *dir//dir* и т.д. Например: **durmaq, içirmək**

**Основной курс.** В азербайджанской литературе образование от глаголов принято считать за залогообразование. Поскольку авторы, касающиеся этого вопроса в различных тюркских языках, что их высказывания относительно определенного азербайджанского языка одинаково относятся и к другим родственным тюркским языкам. На вопрос - что такое залог? - подавляющее большинство лингвистов отвечает в основном одно и то же: например, А.Н.Кононов говорит; залог – это отношение действия к субъекту и объекту, а известный тюрколог **Н.А.Баскаков определяет залог** как отношение субъекта и объекта к действию, так и отношение самого действия к субъекту и объекту (1, с. 123-128). Большое внимание на понимание категории залога в научной и учебной литературе имела статья академика Ф.Ф.Фортунатова «О залогах русского глагола», в которой было объединено все ценное из предыдущей грамматической традиции.

Академик Ф.Ф.Фортунатов различает две формы залога: возвратный и невозвратный, от теории залога он отделяет вопрос об активных и пассивных оборотах. Формами залога, по мнению академика Ф.Ф.Фортунатова, обладают лишь соотносительные с ними форм на **-ся-** (типа ехать), или те глаголы на **-ся**, которые не имеют соотносительных форм без **-ся** (смеяться, гордиться). На современную научную и учебную практику большое влияние имеет разработка вопроса о залоге академик **В.В.Виноградов в книге «Русский язык»** (2, с. 494). Основные положения концепции В.В.Виноградова сводятся к следующим: в основе залога лежит общее грамматическое понятие- отношение действия к субъекту и объекту, способность глагола воспроизводить оттенки этого общего понятия соотносительными формами- основной и производной-осложненный агглютинативный суффиксом **-ся-** и

создаёт грамматическую категорию залога. Категория залога в современном русском языке прежде всего выражается в соотношении возвратных и невозвратных форм одного и того же глагола. Академик В.В.Виноградов обращает внимание, что происходит своеобразная лексикализация даже собственно возвратных залоговых отношений.

**Залоги в Азербайджанском языке.** Кононов А.Н. 'Грамматика турецкого языка' Залог–это одна из грамматических категорий (лиц, числа, наклонения, временных аспектов), характеризующих глагол. Категория залога выражает различные отношения между субъектом и объектом, находящие свое отражение в форме глагола. Субъект в его отношении к действию выражается личными окончаниями (аффиксами); отношение действия к объекту выражается падежным управлением. По своей связи с падежные формы глаголы делятся на переходные и непереходные (3, с. 66-72).

В Азербайджанском языке выделяют пять категорий залога: основной (действительный), взаимосовместный, возвратный, страдательный, понудительный. Основной (действительный) залог характеризуется нулевым показателем; принадлежность того или иного глагола к этому залогом определяется лексическим путем. По отношению к объекту глаголы этого залога представлены двумя группами:

Переходные глаголы: Непереходные глаголы:

- |               |        |             |               |
|---------------|--------|-------------|---------------|
| 1. qorxmaq    | küsmək | Yazmaq      | sevmək-Oxumaq |
| 2. təmizləmək | Almaq  | qəbul etmək | təlaş etmək   |
| 3. hürkmək    | yatmaq | qızınmaq    | oxumaq        |

Среди непереходных глаголов встречаются глаголы, имеющие общезовратное и пассивное значение: **dolmaq-** наполняться.

**Взаимосовместный залог.** Взаимо- совместный залог выражает, совершаемое взаимно и совместно несколькими действующими лицами, т.е. глагол в форме взаимосовместного залога обозначает действие двух (или

<sup>88</sup> Гянджинский Государственный Университет. Доценты кафедры "Русского языка" при Иностраных Языков [sevdakamala@com.ru](mailto:sevdakamala@com.ru)

нескольких лиц), каждое из которых в то же время является объектом такого же действия, совершаемого другими лицами. Глаголы данного залога образуются путем присоединения четырехвариантного аффикса -ış- и -ş.

Переходность такого глагола сохраняется. Если основа переходного глагола оканчивается на согласный звук, то к ней присоединяется четырёхвариантный суффикс:

Sevmək- любить                    sevişmek- любить друг друга  
Vurmaq- ударить                    vuruşmaq- биться

Если основа глагола оканчивается на гласный звук, то к ней присоединяется суффикс – Ş- Məs: Dərhal qusaklaşdı, öpüşdü.

Глаголы в форме взаимосоветственного залога, образованный от непереходного глагола, обозначает такое действие, одновременно и совместно совершаемое двумя и более действующими лицами. При этом действие может быть направлено в разные стороны или же к одному месту. Глаголы, которые образуются от непереходных глаголов. называются глаголами взаимо-невозвратного значения и выражает действие двух и более субъектов без возврата действия на них.

**Возвратный залог.** Возвратный залог - выражает действие, совершаемое данным субъектом для себя или направленное на самого себя. Возвратный залог указывает на обращенность действия в самом его производителе-субъекте.

Таким образом, при глаголе возвратом залоге субъект и объект совпадают в одном лице. Это четырёхвариантный суффикс -ın-, а также другого четырехвариантного суффикса -il-. Различают следующие основные разряды глаголов возвратного залога:

- 1) Глаголы собственно-возвратного залога
- 2) Глагол общевозвратного залога
- 3) Глаголы косвенно-возвратного залога

**Страдательный залог.** Страдательный залог - выражает действие, которым подвергается субъект со стороны объекта. Страдательный залог образуются от переходных и непереходных глагольных основ с помощью суффиксов:

1. П/и/ул/üи – при согласных основа, за исключением основ на І:

Yazmaq- писать                    yazılmaq- быть написанным  
Vurmaq- бить                    vurulmaq- быть побитым  
Seçmək- выбирать                    seçilmək- быть выбранным

**Понудительный залог.** Шахматов А.А. 'Очерк современного русского языка' Понудительный залог - выражает действие, которое одно лицо, предмет, навязывает (заставляет или позволяет) совершить другому лицу или предмету. Понудительный залог выражает действие переходное, как и основной (действительный) залог; по характеру участия субъекта в совершении действия этот залог представлен двумя типами (4, с. 34).

1) Субъект сам является реальным производителем действия; в этом случае сам понудительный залог образуется от непереходных глаголов:

Durmak-durğuzmaq    bişmək-bişirmək

1) Субъект - реальный производитель действия - является грамматическим дополнением в дательном падеже, причём он осуществляет действие не по своему почину, а по воле другого субъекта, который может быть и не выражен отдельным словом в предложении, но обязательно показан в глаголе суффиксом понудительно залога.

## 2) Залоги глагола в русском языке.

Залогом называют разновидность глаголов в зависимости от различий в отношении обозначаемого глаголом действия к субъекту и объекту.

В русском языке в переходных глаголах имеется три основных залога: действительный, страдательный и возвратный.

**Действительный залог:** Действительный залог, или основной, залог характерен тем, что не имеет залогообразующих суффиксов, и от этого залога могут быть образованы все последующие залогом путем присоединения к ним соответствующих окончаний. В русском языке только переходные глаголы обладают действительным залогом, так как действие направлено и непосредственно на объект, например: Мирный труд в нашей стране приносит замечательные плоды. Действительный залог как простым, так и сложным глаголом, например: брать, работать, приходиться, писать, падать, возвращаться.

**Страдательный залог.** Глаголы страдательного залога являются производными от глаголов действительного залога. Страдательный и действительный залогом соотносительны в том смысле, что отношение одних и тех же субъектом к действию может быть выражено и действительным, и страдательным оборотом, нап: Я прочитал эту книгу. Эта книга прочитана мною. Страдательный залог в русском языке образуется посредством частицы -ся. Например: строить-строиться, управлять-управляться, украшает-украшается, разрушает-разрушается.

**Возвратный залог.** Глаголы собственно-возвратного значения указывает на то, что действие выполняемое субъектом, направлено на само действующее лицо. Глаголы собственно-возвратного значения в русском языке образуется от глаголов действительного залога с помощью возвратной частицы -ся: одевать-одеваться, купать-

купаться, показать-показаться и т.д. Более наглядно это можно следующим образом: одеваться-одевать себя, умываться- умывать себя и т.д. Действие возвращается на субъект, и частица -ся близко к местоимению «себя» Глаголы возвратного значения обозначают, что действие замыкается в самом субъекте.

**Выводы:** Понудительный залог. На русский язык переводится описательно. Понудительный залог обозначает действие, которое выполняется под непосредственным влиянием другого лица. На русский язык форма понудительного залога передается при помощи глаголов; заставит копать, заставить принести.

Итак, схожесть залогов русского и азербайджанского языков в следующем: все залогов азербайджанского языка, кроме основного (действительного), образуются путем добавления ко-глагольной основе различных суффиксов. В русском языке (кроме действительного) также образуется посредством частицы -ся.

Действительные залогов в обоих языках не имеют залогообразующих суффиксов, и в русском языке от этого суффикса могут быть образованы все последующие залогов. Различия заключаются в следующем: большинство лингвистов сходны том мнении, что залогов в азербайджанском языке-пять. Число залогов же в русском языке - три. Возвратный залог азербайджанского делится на три разряда, а в русском языке имеет восемь смысловых значений.

#### **Список использованной литературы:**

1. Баскаков Н.А. 'Избранные сочинения', М.,1984, с.123-128
2. Виноградов В.В. 'Русский язык' Москва, 1947, с. 494
3. Кононов А.Н. 'Грамматика турецкого языка', Изд. Л-М, 1941, с. 66-72
4. Шахматов А.А. 'Очерк современного русского языка'. (статья). с. 34

**Ключевые слова:** азербайджанский язык, морфология, субъектно-объектные отношения, залогов глагола

**Key words:** Azerbaydjani language, morphology, subject-object relations, voices of verbs

**Açar sözlər:** Azərbaycan dili, morfolojiya, subyekt və obyektin münasibəti, feilin məna növləri

## **INFINITIVE OF THE VERB IN RUSSIAN AND AZERBAIJANIAN LANGUAGES**

### **Summary**

In Azerbaidjan literature, the formation of verbs from verbs is considered to be a pledge formation. Since the authors dealt with this issue in various Azerbaijan languages, their statements regarding a certain azerbaijani language apply equally to other related languages.

Voices are called a variety of verbs, depending on the differences in relation to the action denoted by the verb to the subject and object.

### **Rus və Azərbaycan dillərində feilin məsdər forması**

#### **Xülasə**

Azərbaycan ədəbiyyatında feildən feil əmələ gəlməsi girov əmələ gəlməsi hesab olunur. Müəlliflər bu məsələyə müxtəlif türk dillərində toxunduqlarına görə, onların müəyyən bir Azərbaycan dili ilə bağlı ifadələri digər qohum türk dillərinə də eyni dərəcədə aiddir. Məsdər feilin subyekt və obyektə işarə etdiyi hərəkətə münasibətindəki fərqlərdən asılı olaraq müxtəlif feil adlanır. Rus dilində keçidli feillərdə üç əsas məna növü var: aktiv, passiv və refleksiv.

**Rəyçi:** filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Teymurova

**QƏDİM, ORTA VƏ MÜASİR İNGİLİS DİLİNDƏ İNVERSIYA HADİSƏSİNİN SADƏ CÜMLƏ TƏRKİBİNDƏ İŞLƏNMƏSİ VƏ ONUN AZƏRBAYCAN DİLİNDƏ İFADƏSİ**

**Giriş.** Qədim ingilis dilindən başlayaraq sonrakı mərhələlərdə ingilis dili sintaksisində də nəzərə çarpan dəyişikliklər baş vermişdir. Belə dəyişikliklərdən biri də özünü cümlənin kommunikativ tiplərində göstərir. İngilis dilinin tarixindəki hər üç dövrə nəzər saldıqda cümlənin həmin kommunikativ tiplərində fərqli cəhətlərin olduğunu şahidi oluruq.

Müasir ingilis dilində olduğu kimi qədim ingilis dilində də məqsəd və intonasiyaya görə cümlənin üç növünü fərqləndirmək olar:

1. Nəqli cümlə - cümlənin təsdiq və inkar formasında ola bilər, məs.:

Nu wille we secgan be suban Donna paere ea ymbe Creca land... (Orasius) (Now will we speak about Greece, on the south of the river Danuba)

Hem liste nat to go to bedde sone. (They did not like to go to bed soon)

2. Sual cümləsi, məs.

Hu moeg se ealda mann eft beon acenned? (how can the old man be born again?)

Qədim ingilis dilindəki sual cümlələrindən danışarkən Peter S.Baker feil+mübtədə (V+S) söz sırasının sual cümlələri üçün xarakterik olduğunu yuxarıdakı misalla izah etmişdir. O, qeyd edirdi ki, bu tip cümlələr sual sözü ilə başlasa da, başlamasa da, V+S söz sırasına malik olurlar. Başqa bir mənbdə də qədim ingilis dilində sual cümlələrinin mübtədə və xəbər inversiyasının nəticəsində əmələ gəldiyi qeyd olunur. Bu cür cümlələrdə “do” köməkçi sözü tələb olunmurdu.

Hwaet getacniad donne da twelf oxan buton da XII apostolas? (What signify then those twelve oxen except those XII apostles?)

Musayev O.İ. İngilis dilinin qrammatikası. B: Maarif, 1996.. Gördüyümüz kimi, hər iki mənbdə də sual cümləsinin mübtədə və xəbərin yerdəyişməsi nəticəsində əmələ gəlməsi qeyd edilmişdir. Bununla belə Peter S.Baker bu cür söz sırasının (V+S) həm də nəqli cümlələrdə də ola biləcəyini göstərmişdir. O, “Beowulf” əsərindən belə bir misal çəkir (1, s. 126-129).

Eart pu se Beowulf, se pe wid Breca wunne.

Baker qeyd edir ki, bir çoxları bu parçanı sual cümləsi kimi tərcümə edirlər: “Are you the Beowulf who contended with breca?” Lakin, müəllif təkidlə bu cümlənin nəqli cümlə olduğunu söyləyir. “You are that Beowulf? the one who contended with Breca!”.

Qədim ingilis dilindən sual cümlələri müxtəlif vasitələrin köməyi ilə əmələ gəlmişdir. Bu vasitələrə sual əvəzliliklərini və zərflərini, yuxarıda haqqında danışdığımız cümlənin baş üzvlərinin inversiyasını (burada xüsusi sualların yaranması nəzərdə tutulur) və ya sadəcə inversiyanı (burada isə ümumi sualların düzəldilməsi nəzərdə tutulur) aid etmək olar. O dövrdə sual cümlələrində işlənən əvəzliliklərə Hwaet (what), hwa (Who is that man?); Hwaet sceal ic sinzan? (What shall I sing?); Hwylc is min modor? (which is my mother?)

**Əsas hissə.** O göstərir ki, 42 sual cümləsində isə zərf təsriflənən feildən sonra işlənir. Məs.: Bid he ponne buton swylce stan oppe treow? (What is it then but like stone or log?); Hwaer beop ponne his welan and his wista? (Where are then his riches and his feasts?). Sual cümlələrin yaranmasında əsaslı dəyişikliklər isə məhz erkən yeni ingilis dili dövrünə təsadüf edir. Bu yeniliklər cümlədə sabit söz sırasının yaranması ilə bağlı olmuşdur. Dövrün ilk vaxtlarından cümlədə sintaktik münasibətlərin əsas ifadə vasitəsi söz sırası olmuşdur. Bu dövrdə sual cümləsində ki, sıraya əsasən sözsüz tamamlıq feildən sonra işlənmişdir. Məhz elə bu vəziyyətdə sözsüz işlənən tamamlığın əsas sintaktik əlamətinə çevrilmişdir.

Abdulahimov E.H. “The ABC of the history of the English language “Lakin bununla belə XVI əsrin əvvəllərində bəzi sual cümlələrində xəbərlə sözsüz tamamlığın arasında mübtədanın işləndiyi hallarda olurdu. Məs.: Eat cats mice? Orta ingilis dilində sual cümlələri ilkə qarışıqlıq tam inversiyanın olduğu hallarda ortaya çıxmışdır. Belə ki, tam inversiya zamanı köməkçi feildən istifadə olunmadan indiki və ya keçmiş zamandakı xəbər cümlənin əvvəlində işlənmişdir. XVI əsrin əvvəllərində indiki və ya keçmiş qeyri-müəyyən zamanda olan cümləyə istər ümumi, istərsə də xüsusi sual verərkən tam inversiya baş vermişdir. Məs.: Call you? What find I here&” (2, s. 66-72).

Sual cümlələrinin bu cür işlənməsi erkən yeni ingilis dili dövrünə qədər davam etmişdir. Tədricən erkən yeni ingilis dilində indiki və keçmiş qeyri – müəyyən zamanların analitik formaları olan “do” və “did” köməkçi feillərindən istifadə olunmağa başlanmışdır. Qeyd etmək lazımdır ki, “perifrastik” (yəni, semantik yükə malik olmayan) “do” ilk dəfə XIII əsrdə meydana gəlmiş, ancaq o dövrdə onun nə inkarlıq, nə də inversiya ilə heç bir xüsusi əlaqəsi olmamışdır

Bu dövrün görkəmli siması V.Şekspirin əsərlərində həm “do” ilə, həm də onsuz işlənən xüsusi suallarda rast gəlmək olur. Məs.: What meanes this, my lord?; How like you this play?; What doe you call this play? və s.

Ümumi sualların düzəldilməsində hələ uzun müddət qədim quruluş tipindən istifadə olunmuşdur. Belə ki, XVIII əsrin ortalarına qədər ümumi suallar tam inversiyanın köməyi ilə (yəni, köməkçi feildən istifadə olunmadan feilin, cümlənin əvvəlinə keçməsi ilə) qurulmuşdur. Məs: Seemed he a gentleman?; Know you to whom you speak? Ümumi sual cümlələrinin müasir dövrdəki quruluşu isə ancaq 1750-ci ildən sonra formalaşmağa başlamışdır.

Abdulahimov E.H. "The ABC of the history of the English language" "Araşdırmalarda beş cümlə tipinin həm qədim, həm də müasir dövrdəki strukturlarını fərqləndirmiş və diqqəti də "do" köməkçi feilinin işlənməsinə yönəltmişdir. O, bu cümlə tiplərinə nəqli inkar (negative declarative), sual inkar (negative question), təsdiqdə olan təsirli sual (positive question transitive), təsdiqdə olan təsirsiz sual (positive question intransitive) və təsdiqdə olan "wh-obyekt" suallarını (positive wh-object) aid etmişdir (3, s. 14-27).

Bu cümlə tiplərinin həm qədim, həm də yeni dövrdə hansı struktura əsasən inversiyanın qurulduğunu müəyyənləşdirmək üçün aşağıdakı cədvələ nəzər salaq:

Cümlə tipləri	Qədim	Yeni
Negative declarative Negative question Positive question transitive	He went not. Went he not? Saw he the dragon? Went he?	He did not go. Didn't he go? Did he see the dragon?
Positive question intransitive Positive wh-object question	What saw he?	Did he go? What did he see?

Bundan başqa "do" sözü nəinki köməkçi feil kimi sual cümlələrinin yaranmasında, həmçinin fel əvəzləyicisi kimi nəqli cümlələrdə də istifadə edilmişdir. "Do" sözünün bu mənada işlənməsi əsas feil olmadan işlənən modal və köməkçi feillər kimi, cümlədə xəbərin yerini də boş qala bilməyəcəyini göstərmişdir. Məsələn:

Helpeth me now, as I Dyde yow whileer (Chaucer).

(Help me now as I did (help) you formerly.)

Stand! So I do, against my will... (Shakespeare)

Qədim ingilis dilinin sonlarına yaxın başqa qüvvətləndirici inkar ədatı naht (noht) inkar cümlələrinin düzəldilməsində istifadə olunmağa başlayır.

İnkarlığın ifadə vasitələrindəki əsaslı dəyişikliklər məhz orta ingilis dili dövründə baş vermişdir. Bu dövrdə qədim dövrdəki **nawiht** əvəzliyindən yeni bir inkar ədatı "not (nat)" inkişaf edib, qədim inkarlıq bildirən "ne" ədatının işlənmə dairəsini azaldır. Artıq orta ingilis dilinin əvvəllərindən "ne" demək olar ki, müstəqil şəkildə işlənmirdi; yəni o, həmişə "noht (not)" ədatı ilə birlikdə işlənirdi. (ne ... noht (naht)) XIV əsrdən "not" ədatı inkar cümlələrində aparıcı rol oynamağa başlayır. Məs.: The Longabardis which dwelled not thane in Itaile (The Longabards which didn't dwell then in Italy)/

**Nəticə.** XVI əsrin ortalarından isə feildən əvvəl işlənən "ne ... noht (not)" formasındakı "ne" ədatı tamamilə istifadədən çıxır. XVI əsrin sonlarına qədər "not" inkar ədatı daha çox feilin şəxsi formasından əvvəl işlənmişdir. Məs.: My sunne I not defende.

Buna baxmayaraq V.Şekspirin dilində "not" ədatının feildən sonra işlənməsi hallarına da rast gəlmək olar. Məs.: I know not which is which.

Sual cümlələrindən danışarkən qeyd etdik ki, XV əsrin əvvəllərindən indiki və keçmiş qeyri-müəyyən zamanların analitik formaları (do, did) yarandı. Bu analitik formalar nəinki sual cümlələrinin qurulmasında, eyni zamanda bu dövrdən başlayaraq tədricən inkar cümlələrində də istifadə olunmağa başlandı. Məs: I see you do not meane to parl with her; Thou dos not love her.

Qeyd edək ki, XVI-XVII əsrlərdə bütün cümlə tiplərində işlənən perifrastik "do", məhz XVII əsrin sonlarına yaxın daha çox sual və inkar cümlələrinin qurulmasında istifadə edilmiş, təsdiq bildirən cümlələrdə isə sintetik formalara üstünlük verilmişdir. Elə bu vaxt "do-parafrazı" indiki və keçmiş qeyri-müəyyən zamanda olan inkar və sual cümlələrinin analitik formasına çevrilmişdir.

Orta ingilis dilinin əvvəllərində hələ də çoxinkarlılıq üstünlük təşkil etmişdir. Məs.: He nolde no raunsoun (He did not want any ransom); Ne soeh ich nauere oer swulche cnihtes (I had never seen such knights). İnkar cümlələrinin inkişafında yeni mərhələ erkən yeni ingilis dili dövrü ilə bağlı olmuşdur. Belə ki, bu tip cümlələrin strukturunda baş verən dəyişiklik "ne" ədatının istifadədən düşməsi oldu. Məs.: This may in nothings restrane the kynges pover. Bu dövrdə belə mononeqativ cümlə ilə yanaşı başqa tip inkar cümlələrindən də istifadə edilirdi: bu tip cümlələr feildən əvvəl işlənən inkarlıq bildirən sözdən və təsdiqdə olan ümumiləşdirici üzvdən ibarət olmuşdur.

İshla Singh. The History of English. Hodder Arnold. New York: Oxford: "Sadə cümlənin mürəkkəb cümlə ilə əvəz edilməsi hallarının böyük əksəriyyəti müxtəlif səbəblərdən irəli gəlir. Adətən, bu məqamda transformasiya **infinitiv**, **cerund** və mütləq konstruksiyalı sadə cümlələrin tərcüməsi zamanı tətbiq edilir (4, s. 56).



Bu ondan irəli gəlir ki, ingilis dilinin sintaktik kompleksləri Azərbaycan dilində sistemli analoqa malik deyil, bu da uyğun transformasiyanı labüd edir. Bir qayda olaraq, infinit, cərənd və mütləq konstruksiyalara Azərbaycan dilinə tərcümə edərkən cümlənin tipi dəyişir; sadə cümlə, əsasən, tabeli mürəkkəb cümləyə, nadir hallarda tabelsiz mürəkkəb cümləyə çevrilir. Məsələn: "He watched Ronnie take an oily rag and plunge it into a small bucket of black water standing under a far electric bulb (G.Updike. The Centaur) « O gördü ki, Roppi yağlı əskini necə götürdü və onu ikinci lampadan bir az aralı qoyulmuş içində qara su olan vedrədə islatdı". İngilis dili mətnin sadə cümləsi tərcümədə daxili üzvlənməyə məruz qalıb mürəkkəb konstruksiyaya çevrilir. Məsələn: Wilson stroked his very young moustache and dreamed, watching for his gin bitters (G.Grenn. The heart of the Matter) « Uilson olduqca seyrək olan bığlarını sığallayaraq fikrə dalmışdı və gözləyirdi ki, şam yeməyini nə vaxt gətirəcəklər". Bəzi hallarda – Azərbaycan dilində bilavasitə uyğun vahidlər olmadıqda transformasiya xalis qrammatik səbəblərlə də şərtlənə bilər; məsələn:

... I like watching her dance ( G.Grenn. The quite American) « ...Mən onun necə rəqs etməsinə tamaşa etməyi xoşlayıram ».

... I never even once saw him brush his teeth (G.Salinger. The Catcher in the Rye) « ... Mən hətta bir dəfə də görməmişəm ki, o, dişlərini təmizləsin ».

Digər hallarda transformasiya üslubi səbəblər əsasında baş verir. Bunu aşağıdakı nümunədə görmək olar: They looked sort of poor ( I. Salinger. The Catcher in the Rye ) «... Aydın görünürdü ki, onlar çox yoxsuldur.

Bu cümləni « Onların çox yoxsul olduğu aydın görünürdü » kimi də tərcümə etmək olar. Lakin üslubi baxımdan birinci variant daha məqbuldur.

Aşağıda verilən nümunədə kompleks leksik-qrammatik transformasiya da üslubi səbəblər nəticəsində baş vermişdir:

At that moment the door was opened by the maid (S.Maugham. Before the Party) « Qapı açıldı və qulluqçu qadın içəri baxdı».

Əslində həmin cümləni belə tərcümə etmək lazım idi: «Bu anda qapı qulluqçu qadın tərəfindən açıldı». Cümlənin bu cür konstruksiyada tərcüməsi qrammatik baxımından qüsurlu görünərdi.

#### **ƏDƏBİYYAT:**

1. Musayev O.İ. İngilis dilinin qrammatikası. Bakı: Maarif, 1996, s. 126-129
2. Abdulrahimov E.H. "The ABC of the history of the English language". Bakı: Mütərcim, 2005, s. 66-72
3. İlyish B.A. History of the English Language. Leningrad İlyish B.A. History of the English Language. Leningrad, 1973, s. 14-27
4. İshla Singh. The History of English. H Arnold. New York: Oxford p. 56

**Açar sözlər:** ingilis dili, inversiya, Azərbaycan dili, sadə cümlə

**Ключевые слова:** Английский язык, инверсия, Азербайджанский язык, простое предложение

### **THE PROCESSING OF THE INVERSION PHENOMENON IN ANCIENT, MIDDLE AND MODERN ENGLISH IN A SIMPLE SENTENCE AND ITS EXPRESSION IN THE AZERBAIJAN LANGUAGE SUMMARY**

The article focuses on the changes in the communicative types of the sentence throughout the development of the English language. The content of the article comprises the following problems:

- the changes happened in the structure of the declarative sentences;
- the use of the analytical forms in the formation of the negative and interrogative sentences;

### **ОБРАБОТКА ФЕНОМЕНА ИНВЕРСИИ В ДРЕВНЕ, СРЕДНЕМ И СОВРЕМЕННОМ АНГЛИЙСКОМ ЯЗЫКЕ В ПРОСТОМ ПРЕДЛОЖЕНИИ И ЕГО ВЫРАЖЕНИЕ В АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ РЕЗЮМЕ**

В статье рассматривается в современном, среднем и древнеанглийском языке синтаксический феномен инверсия в разновидных простых и сложных предложениях. Инверсия в Английском языке-это трансформация мысли и суждения в структуре Английских повествовательных, восклицательных и особенно вопросительных предложениях.

А также, в статье анализируется инверсия в вопросительных предложениях в современном и древнеанглийском языках;

**Rəyçi:** filologiya üzrə fəlsəfə doktoru, dosent Nuriyə Rzayeva



## КОНЦЕПТ «КИТАЙ» В РУССКОЙ ТЕРМИНОЛОГИИ

В лингвистической науке существуют понятия, которые не имеют своих конкретных и однозначных определений, и среди них особое место занимает понятие «поле». Проблема «лексико-семантического поля» как объект изучения находится в числе важнейших исследований. По современным представлениям филологов, лексико-семантическое поле— «это совокупность лексем, обозначающих определенное понятие в широком смысле этого слова, включающих в свой состав слова различных частей речи. Лексико-семантическое поле характеризуется рядом признаков системности как в синхронном плане (семантическая соотносительность лексем, «делящих» поле между собою, наличие гипонимов и гиперонимов), так и в генетическо-диахроническом плане (определенный набор неоднократно реализованных мотивационных моделей, повторяемость словообразовательных моделей, повторяемость производящих этимологических гнезд, порождающих лексику поля.)» (14, 185-189).

В языкознании этот термин изначально сформировался в рамках функциональной лингвистики, у истоков которой стоят И. А. Бодуэн де Куртенэ, А. М. Пешковский, С. Д. Кацнельсон в России; Э. Сепир— в Америке; К. Бюлер, Э. Бенвенист, А. Мартине— в Европе.

По мнению Г. С. Шура, наиболее распространенными словосочетаниями с компонентом «поле» в лингвистике являются: функционально-семантическое поле, морфемные поля, фонемные поля, словообразовательные поля, лексемные поля, семантические поля, микро- и макрополя, поле множественности, поле залоговости, модальное поле, компаративное поле, поле одушевленности, поле неодушевленности, указательное поле, поле времени, микрополе предположения, микрополе числа, поле утверждения, поле отрицания, поле лица, грамматико- лексическое поле и др. (12, 21-22).

Лексико-семантическое поле— понятие весьма емкое. В нем перекрещиваются главные проблемы лексикологии— проблемы синонимии, антонимии, полисемии, проблема соотношения слова и понятия (1, 58-66).

Важнейшим составным компонентом лексико-семантического поля являются лексико-семантические группы слов. Можно предположить, что участки семантических полей— это лексико-семантические группы (ЛСГ), то есть семантическое поле— родовое понятие по отношению к ЛСГ (10, 127). Л.М. Васильев считает, что «термином лексико-семантическая группа можно обозначить любой семантический класс слов (лексем), объединенных хотя бы одной общей лексической парадигматической семьей или хотя бы одним общим семантическим множителем» (6, 102-104).

Лексико-семантическое поле как особая системообразующая единица обладает сложной и весьма своеобразной структурой, составные элементы которой связаны между собой парадигматическими отношениями.

Известно, что в русской языковой картине мира находится место для отображения не только отношений, бытующих внутри русской лингвокультурной общности, но и для отношения русских к другим народам, например, к Китаю.

Следует отметить, что на стыке современной русской лингвокультурологии, «китайская тематика» в русском языке крайне малочисленна и малоупотребительна. Решение задач, связанных с вопросом «лексико-семантическое поле Китая» в русской терминологии, позволяет по-новому освещать основные проблемы национальных концепций «Китай» в русском языке.

В настоящей статье рассматривается вербализация концепта «Китай» в русской терминологии. Систематизируются и анализируются терминологические сочетания различных областей науки, культуры и др. с компонентом «китайский»:

### 1. Ботаника

*Китайская роза*: декоративный кустарник семейства мальвовых, культивируемый в комнатах; относится к роду гибискус. Насчитывается около 250 видов китайской розы. Среди них встречаются венчики розового, желтого, белого, красного, фиолетово-голубого цветов, с красными сердцевинами, махровые и полумахровые.

*Китайская крапива*: волокнистое растение семейства крапивных; то же, что белое рами. Это— техническая культура для получения текстильных волокон. В 1870-х годах культура рами появилась в России— в Средней Азии и на Кавказе, особенно на Черноморском побережье. В советское время были предприняты попытки возродить выращивание рами, однако они не получили развития.

*Китайка, китайская или сливолистная, яблоня*— вид яблони с мелкими плодами. Отличается большой морозо- и засухо-устойчивостью. Культивируется в Поволжье, Сибири, на Урале и Дальнем Востоке.

*Китайский орех*: то же, что арахис. Род одно- и многолетних травянистых растений (семейство бобовые). Около 30 видов. Арахис культурный— земляной орех, родом из Южной Америки, возделывают в Индии, Китае, во многих странах Африки и Латинской Америки; небольшие площади в Закавказье, Средней Азии, Краснодарском крае.

<sup>90</sup> БГУ, докторант. [lqgts@foxmail.com](mailto:lqgts@foxmail.com)

*Китайская капуста, или пекинская капуста, или петсай, или салатная капуста*— травянистое растение семейства капустные, овощная культура; подвид репы. Эту культуру также нередко называют «китайским салатом». В последние годы довольно активно внедряется в овощеводство в России.

*Китайское индиго, или горец красильный*— растение из рода Горец семейства гречишных. Однолетнее растение родом из Восточной Азии. Прежде Китайское индиго разводили на Юге Украины и на Кавказе для получения синего красителя.

*Китайская камелия*: растение; вид рода Камелия семейства Чайные. Семена чая в Японии и Китае используют для получения жирного масла. Из листьев чая получают общеизвестный сухой чай, используемый для приготовления чайного напитка.

*Китайский финик, или зизифус настоящий, или Унаби обыкновенная, или Ююба китайская*: растение; вид рода зизифус семейства крушиновые. Плоды Унаби широко используются в традиционной китайской медицине.

*Китайский водяной каштан(орех), или болотница сладкая*: травянистое растение.

*Китайский ясень*: дерево семейства симарубовых, один из видов айланга. Само название происходит от сходства его листьев и плодов с ясенем.

## 2. Зоология

*Пекинские утки*: порода уток мясного направления продуктивности. Выведена в Китае. Оперение белое, с кремовым оттенком. Разводят во многих странах, в том числе в России.

*Китайские гуси*: группа домашних гусей, берущая начало от дикого шишковидного гуся, обитающего в Маньчжурии, северной части Китая и на Юго-Восточной Сибири. По цвету оперения встречаются две разновидности— белая и бурая. Эта порода гусей распространена во многих странах, в том числе и в России.

*Китайский окунь*: рыба семейства морских окуней; то же, что ауха. На Дальнем Востоке России распространён в бассейне Амура, и на северо-западе Сахалина.

*Китайская хохлатая собака*: порода комнатно-декоративных собак. Собака маленькая, активная, изящная, очень жизнерадостная. Собаки этой породы могут быть, как голыми, так и с мягкими вуалеобразными волосами, покрывающими всё тело— пуховки.

*Пекинес*: священная собака китайских императоров, выведенная в древнем Китае более 2000 лет назад. Само название породы происходит от города Пекин. Китайцы зовут пекинесов собачками Фу. Пекинесы принадлежали семье китайского императора, содержались во дворце и не были доступны простым жителям. Считалось, что это маленькие духи-охранники.

*Тибетский спаниель*: порода декоративных собак. Издавна в тибетских монастырях были сторожами и компаньонами.

*Тибетский мастиф*: порода собак.

## 3. Кулинария и напитки

*Пекинская утка, или утка по-пекински*— одно из самых известных блюд китайской кухни.

Рецепт пекинской утки стал широко известен со времён правления династии Юань. Считается, что этот рецепт происходит из провинции Шаньдун. Он пользовался популярностью при юаньском дворе в Пекине, по этой причине и распространился повсеместно под нынешним названием.

*Китайский самовар, или Хого* («огненный котёл»), в котором варят мясо и овощи, имеет два дна и встроенную печь для разогрева. Первые Хого находят в китайских раскопках IV века нашей эры. Так же называют китайскую разновидность рагу, причём для его приготовления не всегда используют именно Хого, но и другую кухонную утварь: горшки или кастрюли.

*Улун чай*: буквально означает «темный дракон», также оолонг, улунг и улóнг. Это полуферментированный чай, который по китайской классификации занимает промежуточное положение между жёлтым и «красным», т.е. сочетает в себе свойства как зелёного— яркий аромат, так и черного— насыщенный вкус.

*Теуаньинь*: один из самых известных родов улунов.

*Тибетский чай, или часуйма (сбитый чай)*: напиток, популярный среди тибетцев и некоторых других народов юго-западного Китая. В его состав входит чай, молоко, масло яка и соль.

## 4. Культура

*Китайская опера*— вид музыки, соединяющий в себе драму и мюзикл, наиболее значимыми из которых считаются пять основных опер Китая: пекинская, хэнаньская, хуанмэйская, шаосинская, пинцзюй.

*Пекинская опера*: одна из наиболее известных форм традиционной китайской оперы. С 2010 года включена в Список нематериального культурного наследия человечества ЮНЕСКО.

*Китайский узел(чжунгоцзе)*: декоративное искусство ручного плетения. Это— неотъемлемый элемент традиционной китайской культуры и искусства.

*Китайская бронза*— бронзовые изделия древнейшего китайского творчества.

*Китайские тени, или театр теней*: форма визуального искусства.

*Китайский квартал*— место, где компактно проживают китайские мигранты(в городах Америки).

*Китай-город*— исторический район Москвы. Район начинается от Красной площади, которая ранее считалась его частью, граничит с Охотным рядом на севере, Театральной площадью и Театральным проездом, с

Лубянской и Старой площадями на востоке, а на юге — с Москва-рекой. Здесь с давних времен были пристани и торговые улицы.

Существуют версии, что название этого района произошло от итальянского слова «citta» или тюркского «катай» — город, крепость. Также приводится версия о том, что ранее эта часть города называлась Новым или Другим городом, и с конца XVI века приобрело название Средний или Китай-город, так как татарское слово «Китай» означает средний.

### 5. Медицина

*Китайская медицина* — одна из древнейших систем лечения в мире, которая ориентирована на общее оздоровление организма, улучшение самочувствия и эмоционального состояния.

Таким образом, проведенное исследование позволяет сформулировать следующие выводы:

1) Лексик-семантическое поле как особая системообразующая единица обладает сложной и весьма своеобразной структурой, составные элементы которой связаны между собой парадигматическими отношениями.

2) Компонент «китайский/китайская» в основном входит в состав ботанических и зоологических терминов, а также в названия блюд (кулинария и напитки), что отражает отношение русского народа к китайской культуре.

3) Многие из рассмотренных терминов формируют ряды абсолютных синонимов: китайская крапива — белое рами; китайский орех — арахис; китайская капуста — пекинская капуста — петсай; китайское индиго — горец красильный; китайский окунь — ауха; китайский самовар — хого; китайские тени — театр теней; тибетский чай, или часуйма; китайский финик — зизифус настоящий — Унаби обыкновенная — Ююба китайская; Китайский водяной орех — болотница сладкая.

Таким образом, все термины включают в свой состав компонент «китайск(ий)/-(ая)/-(ие)» за исключением термина «китайка», однако и у него имеются «абсолютные синонимы: китайская или сливолистная яблоня». Как видно, синоним этого термина также является терминологическим сочетанием с компонентом «китайская».

### СПИСОК ИСПОЛЬЗОВАННОЙ ЛИТЕРАТУРЫ

1. Анипкина Л.Н. Оценочные высказывания в прагматическом аспекте [Текст] / Л.Н. Анипкина // Филологические науки. — 2000. — No 2. — с. 58-66
2. Бодун др Куртенэ И.А. Избранные труды по общему языкознанию. Т. 1. М.:АН СССР, 1963. — с. 385
3. Большая советская энциклопедия. // Гл. ред. А.М.Прохоров. — М.: Советская энциклопедия, 1975
4. Большой китайско-русский словарь по русской графической системе: в 4 т. / АН СССР, Институт востоковедения; сост. под рук. и ред. И. М. Ошанина. — М.: Наука, 1984
5. Бюлер К. Теория языка. М.: Прогресс, 1993. с. 250-253
6. Васильев Л.М. Теория семантических полей // Вопросы языкознания. — 1971. — No 5. — с. 105-113
7. Звегинцев В. А. Структурная лингвистика и теория экономики А. Мартине // Мартине А. Принцип экономики в фонетических изменениях. М., Иностранной литературы, 1960. — с. 65
8. Кацнельсон С.Д. Типология языка и речевое мышление. Л.: Наука, 1972. — с. 232
9. Кибрик А. Е. Э. Сепир и современное языкознание // Сепир Э. Избранные труды по языкознанию и культурологии. — М.: Прогресс, 346346 Универс, 1993. — 656 с.
10. Лингвистический энциклопедический словарь. / Гл. ред. В.Н.Ярцев. — М.: Советская энциклопедия, 1990. — с. 127
11. Пешковский А. М. Русский синтаксис в научном освещении. М.: Языки славянской культуры, 2001. — 510 с.
12. Шур Г.С. Теория поля в лингвистике. — М.: Наука, 1974. — с. 255
13. Э.Бенвенист Общая лингвистика. Перевод с французского, М.: Прогресс, 1974, с. 90-96
14. Эгамназаров Х.Х. О понятии лексико-семантического поля в лингвистике // Ученые записки Худжандского государственного университета им. академика Б.Гафурова. Гуманитарные науки. 2018. No1 (54). с. 185-189.

**Açar sözlər:** leksik-semantik sahə, termin, Çin, Pekin, botanika, zoologiya, mədəniyyət, içkilər

**Key words:** lexical-semantic field, term, Chinese, Beijing, botany, zoology, cooking and drinks, culture

### Rus terminologiyasında “Çin” konsepti

#### Xülasə

Məqalədə faktik material əsasında tərkibində «Çin» komponenti olan müxtəlif elm, mədəniyyət və s. sahələrə aid terminlər sistemləşdirilmiş və təhlil edilmişdir. Müxtəlif alimlərin «leksik-semantik sahə» anlayışına münasibətləri və elmikonsepsiyaların icmalı verilmişdir. Araşdırılan terminlər sistemində mütləq sinonimlik aşkar edilmişdir.

### The concept “China” in Russian terminology

#### Summary

The article deals with systematization and analysis of the terms of various fields of science, culture, etc. with the component “Chinese” on the basis of the factual material. The review of the different scientists theories and views on the concept of “lexical-semantic field” is given. The absolute synonymy in the system of the studied terms is revealed.

RƏYÇİ: dos. L.Ələkbərova

## ИССЛЕДОВАНИЕ СТРУКТУРНО-ГРАММАТИЧЕСКИХ КАТЕГОРИЙ ТИПОВ ГЛАГОЛОВ В КИТАЙСКОМ ЯЗЫКЕ

Китайский язык имеет очень богатую историческую коннотацию, и поэтому необходимо лучше понимать грамматические особенности китайского языка. К примеру, проблема грамматической категории вида в китайском языке привлекала внимание многих исследователей, и, несмотря на то, что подробно рассматривается во многих научных грамматиках китайского языка, написанных как за границей, так и в России, до сих пор существуют разногласия по поводу количества классификаций видовых форм китайского глагола. Большинство работ по грамматике написано давно, 1930-1980гг., поэтому и многие казавшиеся бесспорными положения того периода изучения языка могут быть пересмотрены современным языкознанием.

Глаголы в китайском языке несут основную грамматическую нагрузку. Все грамматические конструкции главным образом выстраиваются вокруг глаголов. Нам следует заметить, что основным объектом внимания является то, что китайские глаголы не изменяются по родам и числам и не спрягаются по лицам. Вид и время глагола выражают специальными суффиксами. Глаголы настоящего и будущего времени можно отличить и по отсутствию суффикса. Иначе говоря, временные значения китайских глаголов передаются также дополнительными лексическими средствами или контекстами. Китайский язык характеризуется тенденцией к использованию модальных глаголов, которые выражают степень необходимости совершить действие. Модальные глаголы также неизменны и не способны образовывать формы.

В «Теоретической грамматике китайского языка» В.И.Горелова мы можем заметить, что существование самостоятельной категории вида в китайском языке или же в китайском языке имеют место глагольной формы, совмещающие в своём значении вид и время. Следовательно, мы можем утверждать, что основным, ведущим значением глагольных видо-временных форм является видовое значение. К таким формам относятся следующие:

- Форма на 了, которая передаёт значение того, что единичное действие имело место в определённое время в прошлом и что действие завершено, например 说了 сказал, 来了 пришел;
- Форма на 过, которая передаёт значение действия, которое произошло единожды или повторялось несколько раз, при этом данная форма указывает на то, что действие имело место в неопределённое время в прошлом и что оно совершено до данного момента, например 去过 поехал (когда-то в прошлом);
- Форма на 着. Данная форма указывает на то, что действие имеет место в момент речи, и что оно, протекая непрерывно, превратилось в длящееся состояние. Например, 笑着说(сказал, смеясь);

Согласно Драгунову А.А. «Исследования по грамматике современного китайского языка», глаголы в китайском языке обладают универсальными вербальными грамматическими категориями переходности – непереходности, времени, вида, наклонения и залога; остальные грамматические категории присущи, как правило, только определённым лексико-грамматическим группам глаголов. В китайском языке переходными (及物动词 jíwù dòngcí) являются глаголы, выражающие действие, направленное на объект, выраженный прямым дополнением. Из непереходных глаголов (不及物动词 bùjíwù dòngcí) способностью управлять прямым дополнением обладают некоторые глаголы движения (перемещения), например:

我问了老师一个问题。Wǒ wèn le lǎoshī yī gè wèntí. Я задал учителю один вопрос (переходной глагол);  
他在学中文。Tā zài xué zhōngwén. Он сейчас изучает китайский язык. (переходной глагол);  
我睡了两个小时。Wǒ shuì le liǎng gè xiǎoshí. Я спал два часа (непереходный глагол).

春天到了。Chūntiān dào le. Весна пришла. (непереходный глагол).

Обычные переходные глаголы, глаголы передачи информации и глаголы движения (например, 来 lái «приходить», 走 zǒu «идти», 吃 chī «есть», 看 kàn «смотреть», 听 tīng «слушать», 说 shuō «говорить», 辩论 biànlùn «дискутировать», 收集 shōují «собирать», 通知 tōngzhī «сообщать» и т.п.) можно охарактеризовать тем, что они:

- обычно могут удваиваться;
- могут оформляться видо-временными суффиксами 了 le, 过 guo, 着 zhe;
- используют для отрицания морфемы 不 bù и 没 méi;
- могут сочетаться со словами, обозначающими количественную характеристику и временной отрезок;
- могут образовывать побудительное предложение, например: 来 lái! «Иди сюда!», 说 shuō! «Говори!»;
- могут выражать утверждение или отрицание в форме вопроса;
- не могут оформляться наречиями степени, например, нельзя сказать 很吃 hěn chī «очень есть» или 很解决问题 hěn jiějué wèntí «очень решать вопрос»; наречие 很 hěn «очень» может относиться только ко всему глагольному словосочетанию, а не к отдельному глаголу;

Непереходные глаголы (内动词 nèidòngcí, букв.: «глаголы внутреннего действия»), которые дополнения не имеют:

- обычные непереходные глаголы: 来 lái «приходить», 走 zǒu «идти», 坐 zuò «сидеть», 睡 shuì «спать» и т.п.;

<sup>91</sup> БГУ. [leman14h@gmail.com](mailto:leman14h@gmail.com)

- обозначающие действия, связанные с какими-либо предметами: 在 zài «находиться», 进 jìn «входить», и т.п.; после этих глаголов могут стоять существительные в роли обстоятельства, обозначающие место действия;

- со значением «собственного изменения или появления»: 变 biàn «превращаться», 成 chéng «становиться», 出 chū xiàn «появляться» и т.п.; эти глаголы обязательно должны иметь дополнительный член;

- обозначающие чувства и их внешнее выражение: 笑 xiào «смеяться», 哭 kū «плакать», 欢喜 huānxǐ «радоваться», 害怕 hàipà «бояться» и т.п.; эти глаголы могут употребляться и как переходные;

- обозначающие существование: 有 yǒu «иметь» и 在 zài «существовать»; эти глаголы могут иметь при себе дополнение, носящее характер обстоятельства; с другой стороны, они приближаются к связочным глаголам;

Связочные глаголы (同动词 tóngdòngcí, букв.: «глаголы тождества»): связки типа 是 shì, 当 dāng, 为 wéi, а также прилагательные в функции сказуемого. Вспомогательные глаголы (助动词 zhùdòngcí); к ним относятся модальные глаголы, глаголы с пассивным значением (т.н. пассивные маркеры типа 被 bèi, 让 ràng, 受 shòu, 挨 āi и др.), глаголы 来 lái «приходить» и 去 qù «уходить» в их служебном значении, а также некоторые видо-временные аффиксы и словообразующие элементы.

Глаголы состояния (например, 爱 ài «любить», 恨 hèn «ненавидеть», 喜欢 xǐhuan «нравиться», 讨厌 tǎoyàn «надоест», 希望 xīwàng «надеяться», 瞠 chūng «ослепнуть», 饿 è «проголодаться», 病 bìng «заболеть» и т.п.), в отличие от предыдущей группы, характеризуются тем, что:

- большая часть может сочетаться с наречиями степени, например: 很累 hěn lèi «сильно уставать», 特别喜欢 tèbié xǐhuan «особенно нравится»; однако глаголы 病 bìng «заболеть» и 醒 xǐng «проснуться; прийти в себя» не принимают наречия степени;

- они не могут образовывать побудительные предложения;

- глаголы, выражающие психическое состояние, являются переходными, а выражающие физиологическое состояние – непереходными;

Согласно Яхонтову С.Е. «Категория глагола в китайском языке», основное внимание необходимо уделить глаголам мысли, чувства, речи / 思维 感觉 语言的动词 sīwéi, gǎnjué, yǔyán de dòngcí. Глаголы, входящие в эту группу, объединены одним общим признаком: все они могут иметь дополнение, выраженное целым предложением, не получающим никакого оформления союзами. Этим свойством обладают глаголы, обозначающие а) виды умственной деятельности, б) деятельность органов чувств, в) различные эмоции. Сюда принадлежат глаголы такие как 知道 zhīdao «знать», 想 xiǎng «думать», 明白 míngbai, 懂 dǒng «понимать», 记得 jì(de), 记(着) jì(zhe) «помнить», 忘 wàng, 忘记 wàngjì, 忘却 wàngquè «забывать», 信 xìn «верить», 觉得 jué(de), 觉着 jué(zhe) «чувствовать; [мне] кажется», 看 kàn «смотреть», 听 tīng «слушать», 怕 pà «бояться», 恨 hèn «ненавидеть; злиться», 说 shuō «говорить», 笑 xiào «смеяться», 骂 mà «ругать», 反对 fǎnduì «выступать против». К глаголам, управляющим предложением, относятся также глаголы 等 děng «ждать», 遇见 yùjiàn, 碰见 pèngjiàn «встречать», которые по смыслу имеют мало общего с другими глаголами этой группы. В следующих примерах глаголы данной группы управляют предложением:

我不知道他姓什么。 Wǒ bù zhīdao tā xìng shénme. Я не знаю, как его фамилия.

我只是想听他们谈什么。 Wǒ zhǐshì xiǎng tīng tīng tāmen tán shénme. Я всего лишь хотел послушать, о чём они говорят.

我说我不会开车。 Wǒ shuō wǒ bù huì kāichē. Я сказал, что я не умею водить машину.

Стоит отметить, что в китайском языке большую роль играют суффиксы собственно результативных глаголов. Например, 到 dào означает достижение определенного результата: 找到 zhǎo dào найти, 达到 dǎo dào добиться чего-л. / 着 zhe означает достижение определенного результата: 等着 dèng zhe дожидаться, 点着 diǎn zhe зажечь / 住 zhù означает закрепление достигнутого результата: 抓住 zhuā zhù поймать, 站住 zhàn zhù остановиться / 见 jiàn означает главным образом достижение результата в процессе восприятия органами чувств: 看见 kàn jiàn увидеть, 听见 tīng jiàn услышать / 好 hào означает достижение положительного результата: 想好 xiǎng hào обдумать / 成 chéng означает достижение успешного результата: 作成 zuò chéng сделать, 写成 xiě chéng написать / 完 wán означает достижение конечного результата: 吃完 chī wán поесть, 作完 zuò wán проделать работу / 了 le означает достижение завершающего результата: 作了 zuò le завершить ( работу ) / 掉 diào означает достижение результата, следствием которого является исчезновение, уничтожение объекта действия: 卖掉 mài diào распродать, 吃掉 chī diào съесть.

Основные грамматические особенности связочных глаголов (например, 是 shì «быть, являться», 叫 jiào «звать; называться», 姓 xìng «называть(ся) по фамилии», 当作 dāng zuò «принимать кого-л. за кого-л., считать кем-л.», 成为 chéng wéi «стать кем-л., превратиться в кого-л.», 像 xiàng «быть похожим», 等于 děng yú «быть равным, равняться; означать» и т.п.) сводятся к следующему:

- в качестве отрицания при них используется в большинстве случаев 不是 bù shì, изредка может быть 没 méi;

- кроме глагола 像 xiàng «быть похожим», они не принимают никаких наречий степени, дополнение при них не может быть опущено;

- обычно у этих глаголов не используется удвоенная форма, а 成为 chéng wéi «стать кем-л., превратиться в кого-л.», 像 xiàng «быть похожим», 等于 děng yú и 叫 jiào «звать; называться» вообще не удваиваются;

- после этих глаголов очень редко используются суффиксы 了 le и 着 zhe;

- они не могут выступать в роли глагольного сказуемого с 把 bǎ;

- они не могут образовывать побудительные предложения;

Таким образом, в отличие от русского языка в китайском языке у глаголов отсутствуют отдельные категории вида как грамматическая категория. Существование в современном китайском языке частей речи, в том числе и глагола, в настоящее время можно, по-видимому, считать доказанным. Исследователи грамматики современного китайского языка единодушно не признают наличия в китайском языке грамматических категорий глагола, таких как лицо, время и наклонение. Другими словами, важно понять, что грамматика китайского языка отличается от русской своей совершенно другой системой, к которой постепенно начинаете привыкать со временем.

#### **ЛИТЕРАТУРА**

1. Яхонтов С.Е. Категория глагола в китайском языке. Л: Изд-во ЛГУ, 1957, 181 стр.
2. Драгунов А.А. Исследования по грамматике современного китайского языка. М.: Академии наук СССР, 1952. 230 стр.
3. Шахаева А.А. К проблеме изучения грамматической категории вида китайского глагола отечественными лингвистами // Вестник Бурятского государственного университета. — Вып. 8. — Улан-Удэ: Изд-во БГУ, 2009. — с. 224-225.
4. Горелов В.И. Теоретическая грамматика китайского языка: Учеб. пособие для студентов пед. ин-тов по спец. «Иностр. яз.» — М.: Просвещение, 1989. — с. 52-54.
5. Щичко В.Ф. Практическая грамматика современного китайского языка. — М.: Восточная книга, 2014. — с. 63.
6. Щичко В.Ф. Практическая грамматика современного китайского языка. — М.: Восточная книга, 2014. — с. 64.

**Ключевые слова:** глагол, вид, структура, категория, грамматика

**Açar sözlər:** fel, növ, struktur, kateqoriya, qrammatika

**Key words:** verb, type, structure, category, grammar

### **Çin dilində fel növlərinin struktur və qrammatik kateqoriyalarının tədqiqi** **Xülasə**

Təqdim olunmuş məqalədə Çin dilində mövcud olan fellər növlərinin qrammatik kateqoriyaları haqqında məlumat verilir. Həmçinin burada onların yaranması, strukturu və işlənmə qaydaları nəzərdən keçirilir. Çin dilində fel kateqoriyaları müxtəlif lingvistik vasitələrlə, o cümlədən köməkçi sözləri və dəyişdiricilər kimi xüsusi formantlar (affikslər) ilə birlikdə ötürülür. Çin dili bir hərəkəti tamamlamaq zərurət dərəcəsini ifadə edən modal fellərdən istifadə etmək meyli ilə müəyyən edilir. Çin dilində fellərin aspektual mənaları leksik vasitələrlə ifadə olunur və bu, Çin dilinin əsas xüsusiyyətlərindən biridir. Başqa sözlə, bütün qrammatik konstruksiyalar əsasən fellərin ətrafında qurulur.

### **Research of structural and grammatical categories of verb types in the chinese language** **Summary**

The article presents information about frequently encountered grammatical categories of verb types in the Chinese language. It also outlines their structure and rules of use. In Chinese, verb categories are transmitted in combination with different linguistic means, including special formants (affixes), such as function words and modifiers. The Chinese language is defined by a tendency to use modal verbs, which express the degree of necessity to complete an action. The aspectual meanings of verbs in Chinese are expressed by lexical means, and this is one of the main features of the Chinese language. In other words, all grammatical structures revolve mainly around verbs.

**RƏYÇİ:** dos.E.Vəliyeva



Təlim prosesinin təkmilləşdirilməsi təhsil islahatının mühüm tələblərindən biridir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda göstəriləyi kimi, ölkəmizdə gedən sürətli elmi-texniki tərəqqi, sosial-iqtisadi inkişaf təhsilin bütün sahələrinin, o cümlədən təlim formalarının təkmilləşdirilməsini, bilik və bacarıqların müntəzəm yeniləşdirilməsini tələb edir. Bu işə təlimin təşkilini müasir tələblər əsasında qurmaq, kurikulum təhsil modelini, təlimin metod və formalarını yeniləşdirmək zərurətini irəli sürür.

Kurikulum təhsil modelinin tərkib hissələri – fənnin məzmunu, formaları, şagird nailiyyətlərinin qiymətləndirilməsi təlim strategiyalarının necə həyata keçirilməsindən asılıdır. Təhsil pilləsinin qarşısında duran ümumi məqsədə və əldə ediləcək təlim nəticələrinə, eləcə də onların əsasında hazırlanan fənnin məzmununa uyğun olaraq təlim strategiyaları müəyyənləşdirilir [1]. *Strategiya dedikdə*, müəyyən məqsədlər əsasında gözlənilən nəticələrə nail olmaq üçün müəllimin təlim prosesinə yanaşması, tətbiq etdiyi təlim texnologiyaları başa düşülür.

Təlim strategiyaları *bir neçə sahəni* əhatə edir. Buraya təlimin təşkilinə verilən əsas tələblər, istifadə edilən təlim metod, forma və texnologiyaları, təlim resursları, təlim fəaliyyətinin planlaşdırılması daxildir. Strategiyaların hazırlanması və həyata keçirilməsində bu məsələlər kompleks şəkildə nəzərə alınmalıdır. İlk növbədə təlimin təşkilinə verilən əsas tələblərdən çıxış etmək lazımdır.

*Kurikulumda təlimin təşkilinə verilən əsas tələblər (bəzi mənbələrdə prinsiplər)* aşağıdakılardan ibarətdir:

- Pedaqoji prosesin tamlığı
- Təlimdə bərabər imkanların yaradılması
- Şagirdyönümlülük
- İnkişafyönümlülük
- Fəaliyyətin stimullaşdırılması
- Təlimdə dəstəkləyici mühitin yaradılması

Bu tələbləri (prinsipləri) ayrılıqda nəzərdən keçirək.

1. Pedaqoji prosesin tamlığı pedaqoji prosesdə təlim məqsədlərinin – öyrədici, inkişafetdirici və tərbiyəedici məqsədlərin kompleks şəkildə həyata keçirilməsini ifadə edir. Bu o deməkdir ki, təlimdə bilik və bacarıqların aşılmasına yönələn öyrədici məqsədi digər məqsədlərə qarşı qoymaq, onlardan ayırmaq şagirdlərin ahəngdar inkişafına mane olur, birtərəfli inkişafa gətirib çıxarır. Buna görə də təlimin təhsil vermək (öyrətmək) məqsədi şagirdlərin zehni inkişafı və tərbiyəsi ilə vəhdətdə həyata keçirilməlidir [5, s. 51]. Digər tərəfdən, pedaqoji prosesin bütün komponentləri (məzmun, vasitə, metod, forma və s.) ümumi məqsədə xidmət etməli və ona əsaslanmalıdır. Başqa sözlə, təlimin məzmunu (aşılacaq bilik, bacarıq və sərişələr), vasitə, metod və formaları məqsəd zəminində seçilməli, onun həyata keçirilməsinə yönəlməlidir. Müəllim və şagirdlərin qarşılıqlı fəaliyyəti və təlimdə yaradılan mühit də vahid məqsədin əldə olunmasına xidmət etməlidir. Yalnız bu haldı pedaqoji prosesin tamlığı və deməli, şagirdlərin bilik və bacarıqlara yiyələnmələri, zehni inkişafı və tərbiyəsi daha yaxşı təmin olunar.

2. Təlimdə bərabər imkanların yaradılması bütün şagirdlərə eyni təhsil şəraiti yaratmaqla onların potensial imkanlarından maksimum istifadə etməkdə ifadə olunur. Bu da bir neçə cəhətdə özünü göstərir:

- təlimdə *normal mənəvi-psixoloji* şərait yaradılmalıdır (demokratik ünsiyyət, humanist münasibət, sağlam mənəvi-psixoloji iqlim, pedaqoji fakt və s.). Müəllimin hər bir şagirdə diqqət və qayğı ilə, hörmət və ədalət hissi ilə yanaşması təhsil alanlarda təlimə, fənnə müsbət münasibətin formalaşmasına mənfi münasibəti, onlar haqqında yaranmış yanlış stereotiplər ünsiyyətdə obyektivliyə mane olur, qeyribərabərlik yaradır;

- şagirdlərin daxili psixoloji durumuna müntəzəm diqqət yetirmək vacibdir. İnsanın daxili vəziyyəti onu işə, başqaları ilə ünsiyyətə kökləyən daxili psixoloji mühit rolunu oynayır. Təlimdə hər bir şagirdin daxili aləmini duymaq, düzgün qiymətləndirmək və şəxsiyyətin inkişafı və formalaşması üçün ondan düzgün istifadə etmək mühüm şərtidir. Bu işə müəllimdən perseptiv qabiliyyət, həssaslıq tələb edir.

- təlimdə hər kəsin inkişaf səviyyəsini, meyl və maraqlarını nəzərə almaqla bütün şagirdlərə əlverişli təlim şəraiti yaradılmalıdır. Bu işə hər şagirdə fərdi yanaşmağı, təlim nailiyyətlərini müntəzəm öyrənməyi, çətinlikləri vaxtında aradın qaldırmağı, lazımı kömək göstərməyi, özünə inam hissini gücləndirməyi nəzərdə tutur.

- *hər bir şagirdin yaxşı oxuması uğurlu təlim mühitinin yaradılmasından* çox asılıdır. Uğur sevinci ən yaxşı motivdir; o, şagirdi səylə oxumağa, özünəgüvənini və özünüqiymətləndirmənin yüksəlməsinə, emosional halətin yaranmasına səbəb olur. Əksinə, təlimdə uğursuzluq şagirdin təlimə münasibətinə güclü mənfi təsir edir, fənnə marağı və təlimə həvəsi azaldır. Müəllim bunu nəzərə alaraq hər bir şagirdin təlimdə uğur qazanmasına, müvəffəqiyyət sevinci yaşamasına şərait yaratmağa çalışmalıdır. Təlimdə gücəuyğun tapşırıqlar vermək, şagirdləri yaradıcı xarakterli müstəqil işlərə cəlb etmək, uğurları vaxtında qiymətləndirmək bu sahədə mühüm rol oynaya bilər.

<sup>92</sup> BDU-nun Pedaqogika kafedrasının professoru. [m.ismixanov@mail.ru](mailto:m.ismixanov@mail.ru)

<sup>93</sup> BDU-nun Pedaqogika kafedrasının dosenti. [naza-52@mail.ru](mailto:naza-52@mail.ru)

- təlimdə bərabər imkanların yaradılması tələbi sinifdə (qrupda) hamıya eyni gözlə baxmağı, eyni tələblərdən çıxış etməyi, ayrışçılığa yol verməməyi nəzərdə tutur [7, s. 191]. Müəllimin bircəfəlik yaxşı və ya pis, simpatiya və ya antipatiya göstərdiyi şagirdləri olmamalıdır; hamıya bərabər diqqət və qayğı, eyni hörmət və tələbkarlıq göstərilməlidir. Əks halda bəzi şagirdlərdə ruh düşgünlüyü, müəllimin «sevimli» şagirdlərinə qarşı paxıllıq və nifrət hissləri baş qaldırır, onların nəzərində müəllimin hörməti və nüfuzu aşağı düşür, fənnə maraqları azalır.

3. Şagirdyönümlülük – kurikulum modelinə əsaslanan təlimin əsas fərqləndirici cəhəti, başlıca tələbidir. Müasir təlim bütövlükdə şagirdin bir şəxsiyyət kimi inkişafına yönəlir; o, təlim prosesinin mərkəzində dayanır: təlimin məqsədi, məzmunu, strategiyası, müəllim-şagird əməkdaşlığı, bütövlükdə təhsil mühiti şagirdin şəxsiyyət-vətəndaş kimi formalaşmasına xidmət edir.

*Təhsilin məqsədi* müəyyənləşdirilərkən şagirdin mənafeyindən çıxış edilir, zehni, mənəvi, iradi, estetik keyfiyyətlərin inkişafı əsas götürülür. Bu ümumi məqsəd təhsil pillələrinin, hər bir fənnin məqsədi kimi nəzərdə tutulur və reallaşdırılır. Təhsilin məqsədləri və ümumi təlim nəticələri fənlərin məzmun parametrlərində öz əksini tapır.

Şagirdyönümlülük ümumtəhsil məktəbinin təhsil standartlarının əsasını təşkil edir; *təhsilin məzmunu* – şagirdlərə aşılacaq bilik, bacarıq və sərişətlər məzmun standartlarında müəyyən sistem və ardıcılıqda təqdim olunur. *Təlimin strategiyası*, o cümlədən müəllim-şagird münasibətləri bu keyfiyyətlərin formalaşmasına yönəlir. Humanizm, demokratiya və əməkdaşlığa əsaslanan pədaqoji proses şagirdlərin normal inkişafı üçün əlverişli şərait yaradır: müəllim şagirdlərlə dialoqa girir, onlara sərbəstlik verir, zəruri hallarda səhvləri düzəldir, dəstək olur, istiqamət verir [3, s. 338]. Belə şəraitdə şagird özünü gərginlikdən uzaq, rahat hiss edir, fəallıq göstərir, müəllim və yoldaşları ilə sərbəst ünsiyyətə girir, müstəqil fikir söyləyir. Bütün bunlar onun lazımı bilik və sərişətlərə, həyati bacarıqlara yiyələnməsinə əlverişli zəmin yaradır.

4. İnkişafyönümlülük – təlim prosesində təhsilalanların zehni, mənəvi baxımdan bilikli, səriştəli və yaradıcı bir şəxsiyyət kimi inkişafını təmin etməkdə ifadə olunur. Bu, müasir təhsilin başlıca məqsədini təşkil edir.

İnkişafyönümlülük bir neçə cəhətdə özünü göstərir:

- hər bir təhsilalanın *potensial imkanlarını*, maraq və meyllərini üzə çıxarıb daha da inkişaf etdirmək;
- şagirdlərin *bilik bazasını inkişaf etdirmək*; biliklərin şüurlu mənimsənilməsinə təmin etmək, özünütəhsilə tələbat yaratmaq;

- təhsilalanların *zehni qabiliyyətlərini inkişaf etdirmək*, ilk növbədə, müstəqil düşünmək, mühakimə yürütmək, informasiyaları toplayıb təhlil və müqayisələr aparmaq, problemləri müstəqil həll etmək, müstəqil qərarlar qəbul etmək, ideyalar irəli sürmək, qoyulan məsələlərə yaradıcı, tənqidi münasibət bəsləmək, bilikləri yaradıcı tətbiq etmək, yaradıcı axtarışlar aparmaq və s. kimi zəruri sərişətləri (kompetensiyaları) formalaşdırmaq [7, s. 196-197];

- şəxsiyyət üçün vacib olan *həyati bacarıqları (sərişətləri) inkişaf etdirmək*: əməkdaşlıq, ünsiyyət və davranış mədəniyyəti, tolerantlıq, rəqabətə davamlılıq, əməkdaşlıq, icraçılıq, təşkilatçılıq və idarəetmə, müasir texnika və kommunikasiya vasitələri ilə davranmaq qabiliyyətləri və s. formalaşdırmaq.

Şagird şəxsiyyətinin göstərilən istiqamətləri kurikulumun həm məqsədində, həm məzmununda, həm də təşkili və qiymətləndirmə standartlarında nəzərə alınır, bir sözlə, təlim prosesinin bütün gedışı ilə həyata keçirilir.

5. Fəaliyyətin stimullaşdırılması – kurikulum təhsil modelinin başlıca tələbi, həm də fərqləndirici xüsusiyyətidir. Bu bir neçə cəhətdən özünü göstərir:

- Ənənəvi təlimdən fərqli olaraq kurikulum təhsil modelində bilik və bacarıqların müəyyən sistemdə, həm də praktik səpkidə mənimsənilməsi konkret nəticələrə - *təlim uğurlarına gətirib çıxarır* («uğur effekti» stimulu). Bu uğurlar vaxtaşırı olaraq dəyərləndirilməklə şagirdlər daha yüksək təlim nəticələrinə istiqamətləndirilir.

- *Fənn kurikulumlarının məzmununda* geniş stimullaşdırıcı imkanlar vardır:

- biliklərin yeniləşdirilməsi stimulu: məlum biliklərdə yeni cəhətlərin tapılması, biliklərin inteqrasiyası fənnə, təlimə marağı artırır;

- biliklərin praktik əhəmiyyətinin dərk edilməsi stimulu-öyrənilən biliklərin müxtəlif növ tapşırıqlara, praktik fəaliyyətə tətbiqi onlara marağı gücləndirir;

- şagirdlərin axtarıcılığa, zehni məsələlərin (problemlərin) həllinə daha çox cəlb edilməsi stimulu («tapmaca effekti»): fəallığı və müstəqilliyi artırır.

- Kurikulumda *təlim metodları və texnologiyaları, təlim şəraiti*, əməkdaşlıq mühiti böyük stimullaşdırıcı təsirə malikdir:

- təlimdə motivasiya yaratmaq stimulu: problemlərin qoyuluşu, onlar ətrafında fikir mübadiləsi şagirdləri hərəkətə gətirir, düşünməyə, zehni fəallıq göstərməyə sövq edir [6, s. 374];

- idrak maraqları stimulu: şagirdlərin öz idrak tələbatlarını ödəmək üçün özlərini düşündürən suallara (Bu nədir? Nə üçündür? Niyə? və s.) cavab tapmaq, yeni məsələləri müstəqil öyrənmək, müqayisə və ümumiləşdirmələr aparmaq, nəticə çıxarmaq, söyi təlimdə güclü stimulu kimi çıxış edir;

- təlimdə fəallaşdırıcı situasiyanın yaradılması stimulu: müzakirə və təqdimatlarda iştirak etmək, suallar qoymaq, öz fikirlərini müdafiə etmək, yoldaşlarının cavabları ilə bağlı rəy söyləmək, əməkdaşlıq etmək, yoldaşlarına kömək göstərmək təlimdə fəallığı stimullaşdırmağa kömək edir [8, s. 279-280];

- şagirdlərdə öz gücünə inam yaratmaq stimulu: şagirdlərin uğurlarını vaxtında görüb qiymətləndirmək, onları sağlam rəqabətə cəlb etmək onları daha səylə çalışmağa, gələcəkdə bazar iqtisadiyyatı şəraitində rəqabətqabiliyyəti gücləndirmək üçün dərin biliklərə və çevik bacarıqlara yiyələnməyə sövqə edir.



- şagirdi təlimin fəal subyektinə çevirmək stimulu: ənənəvi təlimdən fərqli olaraq şagirdi təlim prosesinin bərabərhüquqlu subyektinə çevirmək, onunla əməkdaşlıq etmək yeni təlim şəraiti yaradır ki, bu da onun fəallığı üçün güclü stimul rolunu oynayır.

Göründüyü kimi, kurikulum təhsil modelində təlimin məqsədi, məzmunu, strategiyaları şagird fəallığının stimullaşdırılmasına əsaslanır. Kurikulumun hazırlanması və tətbiqində stimullaşdırma imkanlarından səmərəli istifadə edilməlidir.

6. Dəstəkləyici mühitin yaradılması – kurikulum modelində təhsilalanların istedad və qabiliyyətlərinin inkişafı, bilik, bacarıq və səriştələrə yiyələnmələri üçün lazımı şəraitin, əlverişli təhsil mühitinin yaradılmasında ifadə olunur. Bu bir neçə cəhətdə özünü göstərir:

- dəstəkləyici təlim mühiti, ilk növbədə, səmərəli təlimin həyata keçirilməsi üçün əlverişli zəmin təşkil *edən intellektual, mənəvi-psixoloji və sosial-pedaqoji şəraitin* yaradılması ilə bağlıdır. Belə şəraitdə şagirdlərin təlim-idrak fəaliyyəti üçün tam şərait yaradılır və bu fəaliyyət daim istiqamətləndirilir. Belə mühitdə şagirdlər heç bir təzyiqa, qorxuya məruz qalmadan sərbəst, rahat təlim fəaliyyəti göstərir, daim öyrənmək, müstəqil çalışmaq həvəsi hiss edir, yeni problemləri və məsələləri həll etməkdən çəkinmir, səhvlərə yol verməkdən qorxmurlar.

- dəstəkləyici təlim mühiti hər bir şagirdin *fərdi maraq və tələbatlarının ödənilməsi*, potensial imkanlarının, istedad və qabiliyyətlərinin inkişafı üçün əlverişli şərait yaradılmasında özünü göstərir: şagirdlərin fərdi psixoloji xüsusiyyətləri – xarakter və temperamenti, inkişaf sürəti, qavrama qabiliyyəti nəzərə alınır və təlim prosesi müvafiq olaraq tənzimlənir. Şagirdlərdə olan fərqli cəhətlərə hörmətlə yanaşmaq, onların cinsi, sosial-ictimai, fiziki və psixoloji müxtəlifliyinə, fərdi qabiliyyətləri və qüsurlarına, ailə mühitindəki fərqlərə həssaslıq göstərmək – dəstəkləyici təlim mühitinin göstəricilərindəndir [7, s. 193];

- təlim və tərbiyə prosesində *əməkdaşlıq mühitinin yaradılması* kurikulum strategiyasının mühüm xüsusiyyətini təşkil edir. Bu mühitdə şagirdlər birgə çalışır, qarşılıqlı kömək göstərir, fikir mübadiləsi aparır, qrupun fəaliyyəti üçün öz üzərlərinə məsuliyyət götürməyə alışır. Birgə fəaliyyət mühitində şagirdləri bir-birinə qarşı qoyan, söylərini zəiflədən, inciklik və gərginlik yaradan hallara – istehza, kinayə və iradlara, qeyri-sağlam rəqabətə yol verilmir;

- pedaqoji prosesin *müasir maddi-texniki baza, İKT və lazımı resurslarla*, tədris materialları ilə təchizi – dəstəkləyici təlim mühitinin mühüm göstəricilərindəndir. Onların praktik tətbiqi bir neçə istiqamətdə həyata keçirilir:

a) *təlimin texniki təminatı* (kompüter, proyektor, İKT, DVD-diskləri, elektron lövhə və xəritələr) təlimin səmərəliliyini artırmağa, onun inkişafetdirici məqsədlərini reallaşdırmağa, şagirdlərin İKT bacarıqlarına yiyələnmələrinə imkan verir;

b) *tədris-təlim materiallarının hazırlanması*, müstəqil fəaliyyət üçün təlim vasitələrinin müəyyənləşdirilməsi; geniş çeşidli təlim resurslarının, o cümlədən avadanlıqların, çap materiallarının, dərs ləvazimatlarının, didaktik materialların, iş vərəqlərinin, test tapşırıqlarının, texniki vasitələrin təchizi uğurlu təlimin mühüm şərtlərindəndir.

Müasir təlimin qeyd edilən tələbləri bütövlükdə, kompleks halda həyata keçirildikdə kurikulum modelində nəzərdə tutulan təlim məqsədlərinin reallaşmasını, şagirdlərin müstəqil, yaradıcı fəaliyyətinin, istedad və qabiliyyətlərinin inkişafını təmin edə bilər.

Fəal (interaktiv) təlim – yeni didaktik yanaşmaya əsaslanan təlim texnologiyasıdır. «interaktiv» sözü «inter» (qarşılıqlı) və «aktiv» (fəallıq, fəaliyyət) sözlərindən əmələ gəlməklə qarşılıqlı fəaliyyət mənasını verir. Bu o deməkdir ki, təlim təkcə «müəllim-şagird» münasibətləri ilə yox, «müəllim-şagird-şagird» münasibətləri əsasında qurulur. Başqa sözlə, təlimdə şagird təkcə müəllimlə deyil, eyni zamanda öz yoldaşları ilə də qarşılıqlı təsirə, əməkdaşlığa daxil olur. Bu mənada *fəal (interaktiv) təlimi* şagirdlərin fəal idrak fəaliyyəti və təlim prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlim kimi səciyyələndirilir [10]. Belə təlimdə şagirdlər bilikləri hazır almır, müəllimin iştirakı ilə müxtəlif informasiya mənbələri üzərində işləyərək, bir-biri ilə əməkdaşlıq edərək müstəqil şəkildə əldə edir və onları yeni hallara yaradıcı tətbiq edirlər.

## Ədəbiyyat

1. Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu) // Kurikulum, № 1, 2008
2. Abbasov A.N. Pedaqogika. Bakı: Mütərcim, 2015
3. Əlizadə Ə.Ə., Əlizadə H.Ə. Əsrin meqameylləri: psixopedaqoji problemlər. Bakı: ADPU, 2008
4. İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Bakı: Mütərcim, I c., 2013
5. İsmixanov M. Pedaqogikanın əsasları. Bakı: ADPU, 2013
6. İsmixanov M., Əliyeva S., Əliyev S. Ümumi təhsil kurikulumunun əsasları. Bakı: ADPU, 2017
7. Qasımova L., Mahmudova R. Pedaqogika (dərslik). Bakı: Ekoprint, 2021
8. Kurikulum islahatı: tədqiqatlar, nəticələr (nəşrə haz. Ə.Abbasov, İ.Savadov), Bakı, 2011
9. Paşayev Ə., Rüstəmov F. Pedaqogika (yeni kurs). Bakı: Nurlan, 2010
10. Veysova Z. Fəal-interaktiv təlim. Bakı, 2007

**Açar sözlər:** təlim prosesi, strategiya, təlimin təşkilinə verilən tələblər, təlimdə humanizm və əməkdaşlıq

**Ключевые слова:** процесс обучения, стратегия, требования к организации обучения, гуманизм и сотрудничество в обучении

**Key words:** training process, strategy, requirements for the organization of training, humanism and cooperation in training

## Müasir təlim prosesi: əsas tələblər və vəzifələr

### Xülasə

Məqalədə təlimin təşkilinə verilən müasir tələblər, onların mahiyyəti, vəzifələri, məzmunu, səciyyəvi əlamətləri, tətbiqi mexanizmi öz əksini tapmışdır. Müasir tələblərə əsaslanan təlim prosesinin ənənəvi təlimdən fərqli cəhətləri, üstünlükləri nəzərdən keçirilir. Təlimin yeni tələbləri – humanizm, demokratiya, əməkdaşlıq, şagirdlərə bərabər imkanların və dəstəkləyici mühitin yaradılması, fəaliyyətin stimullaşdırılması təlim prosesinin səmərə və keyfiyyətini yüksəltmək baxımından böyük əhəmiyyət kəsb edir.

### **Современный процесс обучения: основные требования и задачи**

#### **Резюме**

В статье рассматриваются современные требования к организации процесса обучения, их сущность, содержание, специфические особенности и механизмы применения. Излагается преимущества современного обучения по сравнению с традиционным. Новые требования - гуманизм, демократия, сотрудничество, создание равных возможностей и поддерживающих условий всех учащихся, стимулирование их деятельности имеет большое значение в повышении качества и эффективности учебного процесса.

### **Modern training process: basic requirements and tasks**

#### **Summary**

Modern requirements for the organization of training, their essence, tasks, characteristic features, application mechanism are reflected in the article. The differences and advantages of the training process based on modern requirements from traditional training are considered. The new requirements of training – humanism, democracy, cooperation, creation of equal opportunities and supportive environment for students, stimulation of activity are of great importance in terms of increasing the efficiency and quality of the training process.

Rəyçi: dos. S.Abbasova

Nərgiz Təriyel qızı Qurbanova<sup>94</sup>  
**ROBERT DABORNUN “A CHRISTIAN TURNED TURK” ƏSƏRİNDƏ  
TÜRK KONSEPTİNİN İFADƏSİ**

Robert Dabornun (Robert Daborne) qələmə aldığı “*A Christian Turned Turk*” (1609 - 1612) əsəri də adından da məlum olduğu kimi, Türk obrazlarının yer aldığı və ümumiyyətlə, Türk konseptinin bəzi aspektlərinin işıqlandırıldığı maraqlı pyeslərdəndir. “Türk pyesləri” silsiləsinin son mərhələsinə aid olan bu əsər 1612-ci ildə Robert Dabornun (1553-1622) qələmindən çıxmış və artıq elə həmin il səhnə həyatı qazanmışdır [1; 26].

Xatırladaq ki, bir çox İntibah dövr mədəniyyət tarixinin araşdırmaçılarına görə, geniş anlamda Renessans mərhələsi (Long Renaissance) eləcə də XVII əsrin ilk onilliklərini əhatə edir [2]. Bu mənada R.Daborne yaradıcılığını İntibah dövrünün ingilis ədəbiyyatının son rübündə təmsil olunduğunu əminliklə söyləyə bilərik.

R.Dabornenin “*A Christian Turned Turk*” pyesi real tarixi qəhrəman prototipinə əsaslanan və maraqlı süjet xəttini əks etdirən səhnə əsəridir. R.Dabornenin baş qəhrəmanı Birdy “quşcuğaz” ləqəbi ilə tanınan Jack Ward və ya real tarixi adı ilə kapitan Jack Sparrow (1553-1622) (daha ətraflı bax: [3]) adlı şəxsdir. Dəniz qulduru olmuş bu əfsanəvi şəxsin tərcümeyihalına aid olan bəzi detalların sərbəst interpretasiyası, yəni yaradıcı formatda təqdimatı əsasında ortaya çıxan bu əsərdə B.D.Vanvagonerin də qeyd etdiyi kimi, həmin tarixi mərhələnin ağır iqtisadi şərtlərinin “incə eyhamlı təhlilinə” yer verilir [4]. Bununla belə, K.Marrounun təhlili ilə razılaşaraq qeyd edə bilərik ki, əsər əsas etibarilə identiklik probleminə söykənən mənəvi-psixoloji məsələlərin işıqlandırılmasını və tamaşaçıya çatdırılmasını hədəf alır [5].

Məlumdur ki, real kapitan Cek Sarrou təkcə İslamı qəbul edərək, Yusif Rəis adı altında təqdim olunmağa başlamır. Kapitan Cek və onun komandası təxminən 1610-cu ildə “türk olmaq”, “türkə çevrilmək” qərarını verir (*Around 1610, he and his crew took the momentous decision to ‘turn Turk’, converting to Islam*) [6].

*Was Ward turned pirate; ours is Ward turned Turk* [7].

Xatırladaq ki, öz dövrünün ən məşhur dəniz quldurlarından olan kapitan Cek və ya yeni adıyla Yusif Rəis həm öz seçdiyi fəaliyyət sahəsinə görə, həm də dini mənsubiyyətini dəyişdiyinə görə, öz müasirləri tərəfindən ikili münasibətlə qarşılanırdı. Fəaliyyət sahəsinin cazibədarlığı, qorxmazlığı kapitan Cek şəxsiyyətinə (və ya Yusif Rəisə) müəyyən cazibə areolu qazandırsa da, bu fəaliyyətin mahiyyət etibarilə qəsbkarlıqla bağlı olması haqlı tənə və tənqidlərə yol açdı. Yeri gəlmişkən, məhz, bu cəhət də Dabornun pyesi boyunca işə edilməyə çalışılmışdır. Kapitan Cekin şəxsiyyətinə ikili münasibəti məqamının təhlilinə qayıdaraq qeyd edək ki, onun dinini dəyişməsi həm qəti barışmazlıq, qəbul edilməzlik reaksiyasına yol açsa da, digər tərəfdən asi ruhlu olmaqla, dini xadimlərin, kilsənin təzyiqlərini aşı bilməsi məqamı da onun şəxsiyyətinə müəyyən cazibədarlıq qazandırır.

Ehtimal ki, Kapitan Cekin təkcə dinini deyil, eləcə də milli identikliyinə dəyişmək qərarına gəlməsində dəniz quldurları arasında müstəsna nümunə təşkil edən şəxslərdən sayılan Turqut Rəis obrazının ciddi təsiri olmuşdur. Məlum olduğu kimi, təxminən 1485-1565-ci illərdə yaşadığı bildirilən Turqut Rəis (və ya Avropada tanındığı adıyla: Dragut) dünya tarixinin gəlmiş-keçmiş ən yaxşı, ən böyük dəniz qulduru, hər b dahisi kimi (“*the greatest pirate warrior of all time*”, “*a military genius*”) kimi şöhrət qazanmışdır [8].

M.Özəl “*türk dəniz qulduru olmağın dayanılmaz cazibəsi*”ni təhlil edərkən Kapitan Ceklə bərabər, Holland əsilli Jan Janszoon adlı dəniz quldurunun da “türkləşərək” Murat Reis olması faktını xatırladı. M.Özəl dəniz quldurunun “türkləşməsinin” real səbəblərini qeyd edərək yazır ki, əslində, kapitan Cek Osmanlı İmperiyasının Tunisdəki “dayısı”, yəni Tunisin “Emiri’-l-evtân” ünvanlı idarəçisi Kara Osmanın (1593-1610) [9] yanında yançıqar göründə idi. Və dəniz qulduru kimi çox uğurlu fəaliyyəti sayəsində Kara Osman tərəfindən Tunisdə böyük torpaq ərazisi ilə mükafatlanan Kapitan Cek öz şöhrətinin pik səviyyəsində ikən donanmasının “batır”: çətin hava şəraitində gəmilərini və heyətini itirən Cek güc-bəla ilə Tunis sahillərini çatır. Bununla da fiaskoya uğrayan kapitanın Kara Osmanın yanında “xırda işə” girməklə həyatını sürdürməkdən başqa əlacı qalmır. Bunun üçün isə kapitan Cekin Yusif Rəis olaraq “müsəlmanlaşması”, “türkləşməsi” qaçınılmaz olur [10]. Onu da qeyd edək ki, R.Daborne pyesinin ideya-bədii xüsusiyyətlərini təhlil etmiş C.Macleanın da bildirdiyi kimi, əsərin obrazlılığını artırmaq üçün, ən əsas da müəllif intensiyasını ifadə edən əsas ideyanın tamaşaçıya doğru biçimdə çatdırılması naminə (irəlidə izləyəcəyimiz kimi – N.Q.) *dramaturq öz obrazının real prototipinin real həyat faktlarında ciddi “dəyişikliklərə” yol vermişdir.* (kursiv bizimdir. – N.Q.) [11].<sup>95</sup>

Xatırladaq ki, Melburn Universitetinin linqvistik professoru N.Nicholasın da qeyd etdiyi kimi, İntibah dövrü ingilis dilində “to turn turk” ifadəsi etnik kimliklə bərabər, İslamla əlaqələndirilirdi (“*Turn turk’ in the Renaissance meant to convert to Islam*”). Belə ki, o zaman ingilislərin İslam aləmi ilə təması daha çox, məhz, türklərin vasitəsilə baş verirdi [12]. Bu səbəbdən də ingilis mentallığında (ilk baxışdan, nə qədər paradoksal görünsə də) ərəblər deyil, ilk növbədə, türklər İslamı representasiya edən, “müsəlman olmaq” anlayışını canlı şəkildə simvolizə edən etnik toplum kimi nəzərdən keçirilirdi. Onu da qeyd edək ki, N.Nicholas bu ifadənin, yəni “İslamı qəbul etmək” anlamında to turn turk frazeologizminin həm də ümumiyyətlə, dönük olmaq, xəyanət etmək anlamında işləndiyinə də diqqət çəkmişdir. Lakin Nicholasın da vurğuladığı kimi, bu mənə keçidi türk etnik kimliyi ilə bağlı ingilislərin ksenofobik öngörüşlərindən qaynaqlanırdı. Sadəcə olaraq,

<sup>94</sup> AMEA-nın Gəncə filialının dissertantı. [nargizmm79@mail.ru](mailto:nargizmm79@mail.ru)

<sup>95</sup> Bu məqamda bir qədər haşiyəyə çıxış milli identiklik və dini aidiyyət məqamı ilə bağlı məsələyə, daha dəqiq desək, to turn turk ifadəsində “gizli” qalan bəzi mətləblərə aydınlıq gətirmək istərdik

xristianlığı tərk edib İslamı qəbul etmək addımı ingilis mentallığında öz identikliyinə xəyanət, öz milli kimliyindən imtina kimi, dönlüklük, satqınlıq kimi dəyərləndirilir.

N.Nicholas to turn turk ifadəsinin Şekspirin əsərləri üçün də keçərli və aktual olduğunu qeyd etmişdir. Məsələn: “Hamlet” dramında oxuyuruq: [*Hamlet, Hamlet to Horatio*] *if the rest of my fortunes **turn Turk** with me (if my fortune betrays me)*. Və ya “Much Ado About Nothing” əsərində: [*Margaret to Beatrice*] *an you be not turned Turk, there’s no more sailing by the star. (Margaret alludes to the fact that Beatrice has fallen in love with Benedick, despite her protestations: as complete a change as someone converting to Islam)* [12].

Göründüyü kimi, **to turn turk** ifadəsi alışılan patternlərdən kənara çıxan davranışın sərgilənməsi zamanı verilən metaforik səciyələndirmə kimi də ortaya çıxır. Heç şübhəsiz ki, belə metaforik keçiddə İntibah dövrü ingilis ədəbiyyatındakı təklif olunan süjet xəttləri, obraz metaforikləşmələri (real tarixi situasiyanın təsiri faktorunu azaltmadan və ya bu təsiri inkar etmədən, yedək təsir faktoru olaraq) heç də sonuncu rol oynamamışdır.

Yeri gəlmişkən, onu qeyd edək ki, məhz bu kimi məqamlarda biz, metaforanın poetik müqayisə ilə yekcins təbiətli olamsını önə sürən H.Bleirin yanaşması ilə razılaşmaya bilmirik. [13; 295]. Metaforanın bir obyektin digər obyektə müqayisəsi və ortaqlığına əsaslanması məqamını diqqətə alaraq, onu da qeyd etmək istərdik ki, İntibah dövrü ingilis ədəbiyyatının tədqiqatçıları **to turn turk** ifadəsinin fərqli aspektlərini də dilə gətirirlər ki, bu da artıq fərqli müqayisə və bənzətmə platformalarında bəhs etmək zərurətini ortaya qoyur.

Belə ki, bilavasitə Dabornun pyesinin adı ilə bağlı təhlil məqamına qayıdaraq bir maraqlı məqamı da qeyd etmək istərdik. Belə ki, əsərin adı təkcə süjet xəttinə görə, baş qəhrəmanın həyat yolunun türklərlə, türk korsanlığı ilə kəsişməsindən dolayı “**A Christian Turned Turk**” adlandırılmadığını vurğulayan tədqiqatçılar da vardır. Belə ki, C.Maklean bəzi hallarda insanlar (təkcə türklərin özləri deyil, eləcə də ingilislər də) özlərini uyğunsuz şəkildə apardıqda, yəni özlərini çox təkəbbürlü, yekəxana apardıqda (bu davranış tərz, hətta: **alta Turchesca** – olaraq səciyələndirilirdi) onlara “türk” olaraq xitab edilir və ya ən azında bu şəkildə səciyələndirilirdilər. Onu da qeyd edək ki, C.Maklean bu “adlandırma” ənənəsinin hələ Şekspir pyesləri dönməsindən qəlibləşdiyini vurğulamışdır [14; 225-252]. Tədqiqatçı bu qənaətini bilavasitə Dabornun əsərinin timsalında apardığı araşdırmasında səsləndirsə də, burada birbaşa və mütləq korrelyasiyanı təsbit etmək çətinidir. Nümunələrə diqqət edək:

CROSMAN: *Why not as well as the great customer, My allied kinsman Governor, neither born **Turks***. [7 ; 35];  
WARD: *Honest friends, **Turks, and officers**-- if ever I laid hands on her, may I never see light more*. (Debor: );  
WARD: *As you are **true Turks**, I will put you in sureties*. [7; 66].

Göründüyü kimi, Daborn bilavasitə türk kimliyinə həqarət ünvanlayan yanaşma sərgiləmir. Əksinə əsər boyu Osmanlı İmperatorları ilə bağlı işlədilən **the Geat Turk** antonomasiya tropundan aktiv şəkildə istifadə olunduğunu da müşahidə edə bilirik.

DANSIKER: *But you are not likely to surfeit on it. I’ll have a finger in the platter with you, were you **the Great Turk**’s self*. [7; 32];  
GALLOP: *My Captain, my man of war, speak the contrary; they are as safe as **the great Turk***. [7; 12].

Bir daha əyani şəkildə əmin olduğumuz kimi, əsər boyu etnik kimliyə yönəlik neqativ münasibət izlənilmir və süjet xətti bilavasitə xristianlıq üçün uyğunsuz sayılan İslam və eləcə də iudaizmə qarşı aşkar və ya implisit mesajların ifadəsi ilə fərqlənir.

Əsər boyu fərqli obrazların dilindən məhz, İslam dininə qarşı dözümsüzlük ifadə edilir:

*The Law of Moses, **turned Turk**-- all to keep  
My bed free from these **Mahometan dogs*** [7; 22].

Məhz, elə bu səbəbdəndir ki, müəllif əsərin yazılması tarixində hələ həyatda olan baş qəhrəmanını öldürür. (Xatırladaq ki, baş qəhrəmanın prototipi olan Kapitan Cek Sparrou (*Jack Sparrow*) 1622-ci ildə, yəni, Uord haqqında olan və onun dramaturq tərəfindən “öldürüldüyü” pyesin işıq üzü görməsindən düz on il sonra vəfat etmişdir). Müəllif ölüm ayağında olan Uordun dilindən İslama qarşı, müsəlmanlara qarşı tənə, tənqid və aşkar həqarət yağdırır.

***You’re slaves of Mahomet, Ungrateful curs,**  
that have repaid me thus For all the service that I have done for you.*

....

***May all your seed be damned!***

***The name of Ottoman be the only scorn***

*And by-word to all nations; may his own slaves*

*Tear out the bowels of the last remains*

*Unto his blood-propped throne; may ye cut each others’ throats;*

***Or may, O may, the force of Christendom***

*Be reunited, and all at once requite*

*The lives of all that you have murdered,*

*Beating a path out to Jerusalem,*

*Over the bleeding breasts of you and yours* [7; 78].

Göründüyü kimi, Uord xristian aləminin birləşib İslam dünyasına, o cümlədən Osmanlı İmperiyasına öz gücünü göstərməyini təmənnə edir, son arzusu kimi xristianlığın öz qisasını almasını, xristianlığın gücünün Dünya üzərində bərqərar olmasını dilə gətirir.

Ölüm ayağında olan Uordun son sözləri məhz, dinindən dönüklərə xitabən ünvanlanan xəbərdarlıq kimi səslənir. Xatırladaq ki, həmin dövərdə dəniz quldurları arasında türklərin şəxsiz nüfuzu bu yolu seçmiş ingilislərin gec-tez İslamı qəbul etməsini demək olar ki, qaçınılmaz edirdi. Bu mənada, Daborn öz qəhrəmanı Uordun ölüm ayağında səsləndirdiyi son sözləri ilə hər iki “yanlışı, şəri, bədliyi” ifşa edir:

*Lastly, O may I be the last of all my country  
That trust unto your treacheries, seducing treacheries.  
All you that live by theft and piracies,  
That sell your lives and souls to purchase graves,  
That die to hell, and live far worse than slaves,  
Let dying Ward tell you that heaven is just,  
And that despair attends on blood and lust* [7; 78].

Maraqlıdır ki, Deborne əsərin əsas ideyasına uyğun olaraq, dininə xəyanət etmiş şəxsin məşəqqətli həyat sonluğu və şərəfsiz ölüm gözlədiyini vurğulamaq məqsədilə onun qəbirüstü abidəsindəki epitafiyanı da dilə gətirir:

*His monument in brass we'll thus engrave:  
"Ward sold his country, turned Turk, and died a slave"* [7; 78].

Bununla da, Daborn İntibah dövrü Osmanlı İmperiyasının yüksəlişinin cazibəsinə “qapılmış” saydığı “dönüklərin” aqibətini xatırladaraq, onları “düzgün yola” – xristianlığın ağuşuna qayıtmasını implisit şəkildə tövsiyə etmiş olur. Eyni zamanda müəllif İslamı qəbul edə biləcək şəxsləri “xəbərdar” edir, belə “yanlış” addımdan qorumağa çalışır.

### ƏDƏBİYYAT:

1. Munro L. Writing a Play with Robert Daborn // Rethinking Theatrical Documents in Shakespeare's , (Edited by Tiffany Stern), The Arden Shakespeare, London – New York, Bloomsbury Publishing Plc, 305 pp.
2. Эпоха Возрождения <https://sites.google.com/site/epoharenessansaxvvi/>
3. Milton M. Pirate John Ward: the real Captain Jack Sparrow // HistoryExtra: BBC History Magazine, November, 2019, <https://www.historyextra.com/period/elizabethan/pirate-john-ward-the-real-captain-jack-sparrow/>
4. Vanwagoner B.D. Pirate Economics in Robert Daborn's A Christian Turned Turk // SEL Studies in English Literature 1500-1900 Johns Hopkins University Press Volume 59, Number 2, Spring 2019 pp. 305-324 <https://www.proquest.com/docview/2233075761>
5. Morrow Ch. L. "Piracy, Nation, and Identity: Teaching Robert Daborn's A Christian Turned Turk", Western Illinois University (December 2012 Issue / PDF <http://www.thisroughmagic.org/morrow%20article.html>
6. Pirate John Ward: the real Captain Jack Sparrow // BBC History Revealed, November 2019 <https://www.historyextra.com/period/elizabethan/pirate-john-ward-the-real-captain-jack-sparrow/>
7. Daborn R. A Christian turned Turk <https://crs.ca/wp-content/uploads/2016/02/A-Christian-turned-turk-short-scenes.pdf>
8. Miller J. Malta, Where Suleiman Laid Siege // New York Times, Sept. 28, 1986 <https://www.nytimes.com/1986/09/28/travel/malta-where-suleiman-laid-siege.html>
9. Vatan beyi <https://islamsansklopedisi.org.tr/vatan-beyi>
10. Özel M. Kaptan Jack Sparrow nasıl Türk oldu? // Milliyet, 15 Aralık 2019 <https://www.milliyet.com.tr/yazarlar/menderes-ozel/kaptan-jack-sparrow-nasil-turk-oldu-6100983?sessionid=3>
11. Maclean G. On Turning Turk, or Trying to: Robert Daborn's A Christian Turn'd Turke // Looking East, 2003, pp.123-144 [https://www.researchgate.net/publication/304721263\\_On\\_Turning\\_Turk\\_or\\_Trying\\_to\\_Robert\\_Daborn's\\_A\\_Christian\\_Turn'd\\_Turke](https://www.researchgate.net/publication/304721263_On_Turning_Turk_or_Trying_to_Robert_Daborn's_A_Christian_Turn'd_Turke)
12. Nicholas N. What does the term "turn turk" mean and how did it originate? <https://www.quora.com/What-does-the-term-%E2%80%9Cturn-turk%E2%80%9D-mean-and-how-did-it-originate>
13. Blair H. Lectures on Rhetoric and Belles Letters. London, LTD, 1983, 347 p.
14. MacLean, Gerald. "On Turning Turk, or Trying To: National Identity in Robert Daborn's A Christian Turn'd Turke." Explorations in Renaissance Culture 29.2 (Winter 2003): 225-252. [https://www.researchgate.net/publication/286559850\\_ON\\_TURNING\\_TURK\\_OR\\_TRYING\\_TO\\_NATIONAL\\_IDENTITY\\_IN\\_ROBERT\\_DABORNES\\_A\\_CHRISTIAN\\_TURND\\_TURKE](https://www.researchgate.net/publication/286559850_ON_TURNING_TURK_OR_TRYING_TO_NATIONAL_IDENTITY_IN_ROBERT_DABORNES_A_CHRISTIAN_TURND_TURKE)

**Açar sözlər:** İngilis ədəbiyyatı, Robert Daborn, pyes, “Türkcə çevrilmiş xristian”, “Türk/Turk” konsepti, İslamı qəbul etmə

**Ключевые слова:** английская литература, Роберт Даборн, пьеса, Христианин, обращенный в турок, концепт «Türk/Turk», обращение в Ислам

**Key words:** English literature, Robert Daborn, play, Christian converted to Turk, Türk/Turk concept, conversion to Islam

### Robert Daborunun “A Christian Turned Turk” əsərində Türk konseptinin ifadəsi

#### Xülasə

Məqalədə ingilis İntibah ədəbiyyatının ən son mərhələsinə aid olan əsərlərdən bir təhlil olunur. Söhbət ingilis intibah ədəbiyyatı üçün səciyyəvi olan “türk pyeslər” silsiləsinin ən sonucularından sayılan və 1612-ci ildə işıq üzü görən “**A Christian Turned Turk**” əsərindən gədir. Əsərin müəllifi Robert Daborn (1580-1622) öz qəhrəmanı qismində real tarixi şəxsiyyəti – kapitan Cek Sparrounu (**Captain Jack Sparrow**) (1553-1622) seçmişdir. Əsərdə öz dinini dəyişərək İslamı qəbul etmiş dəniz quldurunun həyatının bəzi nyuansları və ölümü təsvir olunur. Məqalə çərçivəsində R.Dabornun əsərinin əsas qayəsi müəyyənləşdirilir və bu qayənin “Türk konseptinin” ifadəsi baxımından əhəmiyyətliyi təhlil olunur. Məqalə müəllifi dramaturqun türklüyə, türklərə münasibətini müəyyənləşdirməyə çalışır. Məlum olur ki, to turn turk ifadəsi İntibah dövründə “dinini dəyişmək” anlamında işlədilir. Zamanla bu anlamın məna modifikasiyasına məruz qalması ilə ümumiyyətlə, “xəyanət etmək”, “dönük çıxmaq” anlamı ifadə etdiyi də məlumdur. Məhz, pyes çərçivəsində xəyanət, identikliyə dönük çıxmaq məqamı qabardılır. Müəllif ona diqqət çəkir ki, R.Daborn öz qəhrəmanının dini dönüklüyünü ifşa etmək məqsədilə onu “vaxtından tez öldürür”. Belə ki, prototip 1622-ci ildə vəfat etdiyi halda, Dabornun qəhrəmanı pyesin sonunda “ölür”. Ölüm ayağında olan baş qəhrəman Uord İslamı qəbul etməyin “yanlışığını” etiraf edir. Bununla da, Daborn əsərin türklüyə qarşı deyil, məhz, İslama (və eləcə də iudaizmə) qarşı olduğunu, xüsusilə də, dinini dəyişən şəxslərin ifşasına, qınanılmasına yönəldiyini ortaya qoyur.

## **Выражение концепта "Turk/Türk" в романе Роберта Даборна «Христианин, ставший турком»**

### **Резюме**

В статье анализируется одно из произведений последнего этапа литературы английского Возрождения. Речь идет об пьесе «Христианин, превратившийся в турка», опубликованной в 1612 году, который является одним из последних в серии «турецких пьес» (turk play), характерных для английской литературы эпохи Возрождения. Автор произведения Роберт Даборн (1580-1622) выбрал своим главным героем реальную историческую личность - капитана Джека Воробья / Captain Jack Sparrow (1553-1622). В книге описаны некоторые нюансы жизни и смерти пирата, принявшего ислам. В статье выявляется основная идея творчества Р. Даборна и анализируется ее значение с точки зрения выражения «тюркского концепта». Автор статьи пытается определить отношение драматурга к тюркизму и тюркам. Оказывается, выражение to turn turk использовалось в эпоху Возрождения для обозначения «изменить религию». Известно, что с течением времени это значение видоизменялось, и в целом оно стало еще означать «предательство», «отступничество». Именно в пьесе поднимается момент предательства и идея отречения от своей идентичности. Автор указывает, что Р. Даборн «преждевременно убил своего героя», чтобы разоблачить его религиозное отступничество. Таким образом, в то время как прототип умер в 1622 году, главный герой Даборна «умирает» в конце пьесы (1612). Главный герой Уорд, находящийся на грани смерти, признает, что решение принятия ислама было «неправильным». Таким образом, Даборн показывает, что произведение направлено не против тюркизма, а против ислама (как и иудаизма), в частности, направлено на разоблачение и осуждение тех, кто меняет свою религию.

## **Expression of the concept "Turk/Türk" in Robert Daborne's novel The Christian Turned Turk**

### **Summary**

The article analyzes one of the works of the last stage of the literature of the English Renaissance. This is the play "The Christian Turned Turk", published in 1612, which is one of the last in a series of "Turkish plays" (turk play), characteristic of English literature of the Renaissance. The author of the work, Robert Daborne (1580-1622), chose as his main character a real historical figure - Captain Jack Sparrow (1553-1622). The book describes some of the nuances of the life and death of a pirate who converted to Islam. The article reveals the main idea of R. Daborne's creativity and analyzes its meaning from the point of view of the expression "Turkic concept". The author of the article tries to determine the attitude of the playwright to Turkism and the Turks. It turns out that the expression to turn turk was used in the Renaissance to mean "to change religion." It is known that over time this meaning has changed, and in general it has also become the meaning of "betrayal", "apostasy". It is in the play that the moment of betrayal and the idea of renunciation of one's identity are raised. The author points out that R. Daborne "killed his hero prematurely" in order to expose his religious apostasy. Thus, while the prototype died in 1622, Daborne's protagonist "dies" at the end of the play (1612). The protagonist Ward, who is on the verge of death, admits that the decision to convert to Islam was "wrong". Thus, Daborne shows that the work is not directed against Turkism, but against Islam (as well as Judaism), in particular, it is aimed at exposing and condemning those who change their religion.

**RƏYÇİ:: dos. L.Ələkbərova**



**Qocayeva Ləman Şahmar qızı<sup>96</sup>**  
**İNGİLİS DİLİNDƏ PSIXOLOGİYANIN ROLU**

**Giriş:** Əsrin ötən rübündə müasir cəmiyyətdə kardinal sosial transformasiyalar baş verdi ki, bu da peşəkar psixoloqlara ehtiyac yaratdı. Son illərdə psixoloji dəstəyin göstərilməsinin və mühüm kəskin sosial problemlərin həllinin praktiki problemlərini həll etməyə qadir olan mütəxəssislərə ehtiyac artmışdır. Cəmiyyətdə tələbatın yüksək olmasına baxmayaraq, məzunların heç də hamısı praktiki işə hazır və ya uyğun deyil. Çox güman ki, buna səbəb tələbələrin təhsilindəki çatışmazlıqlar və ya təlim prosesinə cəlb edilən tələbələrdə psixi və davranış pozğunluqlarının olmasıdır. Buna görə də "insan-insan" qarşılıqlı əlaqəsi sistemində çalışan yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının öyrənilməsi problemi xüsusilə aktuallaşır. Bu baxımdan bu problemdə xüsusi diqqətə layiq olan mühüm məsələ şagirdlərin əqli inkişafının və onlara təlim prosesində təsir edən amillərin öyrənilməsidir.

"Müəllim-şagird" münasibətinin xüsusiyyətlərindən biri fərdi yanaşma və davranışda status-rol fərqləridir. Bu, ilk növbədə, təhsil müəssisəsindəki ümumi psixoloji ab-havadan asılıdır. Tələbə üçün müəllimə münasibətin adekvat qiymətləndirilməsi yaradıcı əməkdaşlıq şəraitində formalaşır. Bu cür əlaqələr həm müəllimin şəxsiyyətinə, həm də fənnin özünə marağı artırır. Müəllimin "şəxsiyyəti" həmişə şagirdi maraqlandırır. Suallar yaranır: Auditoriyada oturub bu mövzu ilə ilk dəfə qarşılaşanda müəllimdə qorxu yaranırmı? Müəllim mövzunu bilirmi? Mühazirə maraqlı olacaq? O (şagird) hansı yeni faktları öyrənir? Test/imtahan necədir? Bunlar dinləyicilərin özlərinə verdiyi suallardan yalnız bir neçəsidir.

Müəllimin kommunikativ xüsusiyyətləri onun şəxsi keyfiyyətlərini də xarakterizə edir. Mütəxəssislərin hazırlanması, onların peşə və ictimai fəaliyyətinin ali məktəbdə oxuyarkən qazandıqları bilik, bacarıq və vərdislərdən daha çox asılı olduğu mübahisəsizdir, lakin bu təlim təkcə onların formalaşdırılması ilə məhdudlaşmamalıdır. Təlim prosesində yaşla yanaşı, öyrənmə şəraiti də mühüm rol oynayır. Bir insanın zehni inkişafının qanunlarını və mexanizmlərini və həyatda şəxsi formalaşmasını nəzərə almaq bizə kömək edir.

Pedaqoji psixologiya təhsil prosesində insanın sosial-mədəni təcrübəni mənimsəməsinin mexanizmlərini və qanunauyğunluqlarını öyrənməyə kömək edir.

. Xarici dilin ən yüksək səviyyədə tədrisinin əsas məqsədi kommunikativ sərəştənin formalaşmasıdır, burada bir neçə komponent fərqlənir: linqvistik sərəştə, sosiolinqvistik, sosial-mədəni sərəştə, strateji, diskursiv və sosial sərəştə. [15, s. 6]. Qədim dövrlərdən bəri dil və nitq mürəkkəbliyinə və insan həyatının psixi tərəfi ilə bağlı problemlərin kifayət qədər öyrənilməməsi səbəbindən hərtərəfli marağa səbəb olmuşdur.

Psixolinqvistikanın qabaqcısı A.A. Leontiev Alman filosofu və dilçisi Wilhelm von Humboldtun adını çəkir, çünki "nitq fəaliyyəti ideyası və dilin cəmiyyətlə insan arasında əlaqə kimi dərk edilməsini" özündə cəmləşdirir. (A.A. Leontiev)

Artıq XX əsrin 50-ci illərində dilçiliyə bitişik bir elm - psixolinqvistika formalaşdı. Dilçiliklə həmsərhəd olan elmin yaranması, ilk növbədə, onunla bağlıdır ki, bir sıra əzifələri təkcə işarə sistemi baxımından deyil, həm də insan inkişafının psixi tərəfi baxımından dərk etmək zərurəti yaranmışdır. Psixolinqvistikanın predmeti şəxsiyyətin nitq fəaliyyətinin strukturu və funksiyaları ilə əlaqəsi, eləcə də insan dünyasının obrazını formalaşdıran əsas element kimi - dildir. Xarici dillərin ardıcıl öyrənilməsi ilə pedaqoji psixologiya şagirdin sosial-mədəni təcrübəsinin inkişaf qanunauyğunluqlarını, onun şüurda saxlanmasını və ondan müxtəlif vəziyyətlərdə istifadə etmək bacarığını müəyyən etməyə kömək edir. Həmçinin tədris prosesinin təşkilinin xüsusiyyətlərini və bu prosesin şagirdin təhsil və idrak fəaliyyətinə necə təsir etdiyini müəyyən edir. [10, s. 25].

Xarici dillərin tədrisinin psixoloji və metodoloji konsepsiyalarından biri B.V. Belyaevə məxsusdur. Konsepsiyanın əsas ideyası xarici dillərin tədrisi prosesinin instrumental komponentini təmin etməkdir. Onun fikrincə, psixologiya məhz metodologiyanın əsasını təşkil edir və metodologiya ilə psixologiya arasında prinsipcə düzgün əlaqədir.

Xarici dillərin öyrədilməsi bilavasitə öyrənmə keyfiyyətindən və təkəllürün bir dildən digər dilə keçmə qabiliyyətinin inkişafından asılıdır [6, s. 26]. Xarici dilləri öyrənməyə yanaşmalar əsasən insanın dil öyrənməyə başladığı yaşla müəyyən edilir. Yeniyetmə və gənclikdə biliyin inkişafı prosesi fəal şəkildə gedir [1, s.30]. Yeniyetmələrdə artıq məntiqi təkəllür və introspeksiya qabiliyyəti formalaşmışdır. Onlar müxtəlif mövzular üzərində düşünməyi, xüsusi mülahizələrə əsaslanaraq ümumi nəticələr çıxarmağı və əksinə, ümumidən xüsusiyyətlərə doğru düşünməyi bacarırlar.. Uşaqla müqayisədə yetkin şagird öz fəaliyyətini müstəqil təşkil edə bilən pedaqoji qarşılıqlı əlaqənin fəal subyekti hesab olunur. Yetkin bir subyektin hərəkətləri idrak və kommunikativ fəaliyyətin xüsusi bir istiqaməti ilə xarakterizə olunur. Yetkin bir insanın həyat və fəaliyyət üçün müəyyən strategiyaları var, buna görə də yetkin bir şagirdin öyrənən uşaqdan bir sıra fərqləri var, bunlar aşağıdakılardır:

- ◆ müstəqil özünüidarə edən şəxsdir;
- ◆ çoxlu həyat təcrübəsinin olması;
- ◆ ilkin olaraq öyrənmə üçün yüksək spesifik motivasiya (bir qayda olaraq, bu, peşəkar problemləri həll etmək və ya bütövlükdə bir şəxs kimi özünü həyata keçirmək imkanındır)
- ◆ əldə edilmiş bilik və bacarıqların gündəlik və peşə həyatında praktiki tətbiqinə çalışmaq;
- ◆ böyüklərin öyrənmə fəaliyyətləri peşəkar, sosial və digər məhdudiyyətlərə məruz qalır;

<sup>96</sup> Sumqayıt Dövlət Universiteti. Xarici dillər kafedrası, müəllim. [leman.shahmar@mail.ru](mailto:leman.shahmar@mail.ru). tel: +994 (055) 889 77 34

- ◆ keyfiyyət və təlim nəticələrinə yüksək tələblər.
- ◆ təhsilə pragmatik münasibət, məsuliyyətin artırılması. [bir].

Təlim motivasiyası həm ümumi, həm də xarici dillərin ardıcıl öyrənilməsində şagirdin intellektual inkişaf səviyyəsi və tədris prosesinin struktur təşkili ilə birbaşa bağlıdır. Öyrənmə motivasiyasını saxlamaq üçün fərdi iş və özünü ifadə etmək üçün daha çox imkanlar verilməlidir. Müasir xarici dillərin tədrisi öyrənməyə, şagirdyönümlü yanaşmaya əsaslanır, müəllimin bütün metodik qərarlarının "şagird şəxsiyyətinin prizmasından - onun ehtiyacları, motivləri, qabiliyyətləri, fəaliyyəti, intellektləri və digər fərdi psixoloji xüsusiyyətlərindən keçməli olduğunu" təklif edir. Bu zaman şagirdin şəxsiyyəti bu fəaliyyətin və ünsiyyətin xarakterini müstəqil müəyyən edən pedaqoji fəaliyyətin subyektivi kimi qəbul edilir.

Bu gün təlim prosesinin diferensiallaşdırılması və fərdiləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. G.V Elizarova görə, öyrənmə prosesində xarici dil "insan üzərində elə bir təsir göstərməlidir ki, bunun nəticəsində o, özünü inkişaf etdirən, gözlənilməz mədəni şəraitdə ünsiyyət vəziyyətlərinin öhdəsindən gəlməyə qadir olan, emosional cəhətdən yetkin bir intellektual və idrak orqanizminə çevrilsin" (Q.V.Elizarova) Bu baxımdan, tədrisdə tələbələrin idrak üslublarının nəzərə alınması ilə bağlı olan problemlər aktuallaşır. Bir çox xarici və yerli psixoloq və müəllimlər (G. Witkin, B. Lou Leaver, V. S. Merlin, M. N. Berulava, G. A. Berulava, V. A. Kolga, I. M. Paley, M. A. Xolodnaya, M.B. Əsgərov və başqaları) hesab edirlər ki, koqnitiv üslublara diqqət yetirilməsi bu gün dil tədrisinin ən təsirli prinsipi kimi görünür, çünki hamı üçün universal tədris metodu yoxdur. (O.A. Obdalova, A.V. Soboleva). Koqnitiv üslubların tədqiqi birbaşa insanın bütün xassələri arasındakı əlaqənin təbiətinin fərdi orijinallığını ifadə edir (V.S.Merlin)

Fərdiliyin ən məşhur çoxkomponentli sistemlərindən birinin yaradıcıları C.Roys və A.Pauel fərdiliyi altı qarşılıqlı təsir edən sistem - sensor, motor, koqnitiv, affektiv, eləcə də bir-biri ilə əlaqəli olan psixoloji xüsusiyyətlərin strukturu üslublar sistemi və dəyərlər sistemi. Sensor və motor sistemləri məlumatın daxil edilməsi və çıxarılması, onun kodlaşdırılması və dekodlanması proseslərinə cavabdehdir. Koqnitiv sistem məlumatların təhlili və emalı ilə bağlıdır. Affektiv sistem işlənmiş məlumatı aktivləşdirir. Buna əsaslanaraq, idrak və affektiv sistemlər informasiyanın işlənməsi üçün cavabdeh olan əsas elementlərdir. Üslub sistemi dəyər sistemi ilə sıx bağlıdır, çünki idrak və affektiv sistemlərdən alınan məlumatların ümumiləşdirilməsi və çevrilməsindən asılıdır. Bütün bunlara əlavə olaraq, üslub sistemi məlumatın necə işləndiyini seçmək üçün məsuliyyət daşıyır. Dəyərlər sistemi həm də məlumatı ümumiləşdirir, lakin fəaliyyət istiqamətini seçmək üçün deyil, məqsədləri vurğulamaq və onlara nail olmaq imkanlarını və yollarını müəyyən etmək üçün. Qeyd etmək lazımdır ki, üslub və dəyərlər sistemləri, eləcə də idrak və affektiv sistemlər informasiyanın emalı ilə bağlıdır, lakin bu sistemlərin təmin etdiyi ümumiləşdirmə səviyyəsi daha yüksəkdir. Belə çıxır ki, onlar informasiyanı vahid fərdilik səviyyəsində birləşdirir. Fərdilik iradi, intellektual, motivasiya sferaları, sinir sisteminin xüsusiyyətləri, temperament və s. üzərində qurulur. B. G. Ananiev tərəfindən təklif olunan fərdilik quruluşu geniş yayılmışdır ki, bu da fərdin xüsusiyyətlərini, şəxsiyyətin xüsusiyyətlərini və fəaliyyət subyektinin xüsusiyyətlərini fərqləndirir. Buna görə də elm fərdiliyi idrak (idrak) fəaliyyətin fərdi üslubu ilə birlikdə nəzərdən keçirir. Fərdi üslub, insanın fərdi xüsusiyyətlərinə görə meyilli olduğu əməliyyatlar sisteminin xüsusiyyətlərini əks etdirir və idrak üslublarına vasitəçilik etməklə fəaliyyətin motivləri və məqsədləri əsasında formalaşan məlumatın şifahi çevrilməsi volları sistemidir. [on beş].

Koqnitiv üslublar isə idrak proseslərinin fərdi psixoloji xüsusiyyətlərini, idrak sferasının bütün səviyyələrində məlumatların işləmə proseslərinə vasitəçilik edən şəxsiyyətin spəşifik idrak strukturunu müəyyən edir. Yuxarıda göstərilənlərin hamısına əsaslanaraq belə bir nəticəyə gələ bilərik ki, idrak üslubu idrak fəaliyyətinin prosedur xüsusiyyətlərinə aiddir. Stil parametrləri insanın bir çox müxtəlif psixoloji xüsusiyyətlərinə (sensimotor və psixofizioloji xüsusiyyətlərin, o cümlədən temperamentin xüsusiyyətləri) mütənəsbətdir. Koqnitiv üslub fərdi xüsusiyyətlərin bütün səviyyələri ilə əlaqələndirilir, fərdi fəaliyyət tərzinə təsir göstərir və ondan asılıdır.

Fərdiliyin zehni və şəxsi səviyyələri arasında olan koqnitiv üslublar fərd üçün dünyanın, o cümlədən linqvistik mənzərəni mənimsəməsinin bir yolu hesab olunur. Dil idrakın ayrılmaz və vacib hissəsi və dünyanın linqvistik mənzərəsini formalaşdırmaq vasitəsi olduğundan, xarici dilin tədrisi prosesi tələbələrin şəxsiyyətinin idrak sahəsinin xüsusiyyətlərinə əsaslanmalıdır. Psixologiyaya dair xarici və yerli ədəbiyyatda məlumatın (idrak üslubunun parametrləri) on beş fərdi metodu var. O.A. Obdalova, A.V. Sobolevanın "Xarici dilin tədrisi prosesinin fərdiləşdirilməsi üsulu kimi tələbələrin idrak üslublarının nəzərə alınması" məqaləsində koqnitiv üslubların müxtəlifliyindən dil materialının mənimsənilməsinin intellektual və psixoloji proseslərinə bilavasitə təsir edən və müasir Rusiya ali təhsil sistemi şəraitində tətbiq oluna bilənləri ayırmağa üstünlük verdilər. Müəlliflər həmçinin "bipolyar konstruksiyalar"ı da fərqləndirirlər.

sahə asılılığı / sahənin müstəqilliyi, ekvivalentliyin dar / geniş diapazonu (analitiklik / sintetiklik), idrak nəzarətinin sərtliyi / çevikliyi, kateqoriya darlığı / genişliyi, qeyri-real təcrübəyə dözümsüzlük / dözümsüzlük, konkret / mücərrəd konseptuallaşdırma, yüksək / aşağı idrak mürəkkəbliyi (kəskinləşmə / hamarlaşdırma), fokuslanma / skanlama nəzarəti.

Psixoloqların fikrincə, bu idrak üslublarının hər biri üçün insanların fərdi dəyərləri qütblər arasında yerləşərək vahid paylanma təşkil edir, yəni. hər bir idrak üslubu üçün insanların çoxu orta dəyərlərə malikdir və ifrat dəyərlər daha az yayılmışdır (O.A.Obdalova, A.V. Soboleva). Koqnitiv üslubların hər hansı birində ifrat olan insanlar diapazonun ortasında olanlara nisbətən daha az adaptasiya olurlar. Ən uyğunlaşan, situasiyanın şərtlərindən asılı olaraq idrak aparatlarının parametrlərini şüurlu şəkildə dəyişdirə bilən mobil idrak üslubu olan şəxslərdir. Şəxsi və intellektual yetkinlik tələbələrə qütblərdən birinə müəyyən cazibə saxlamaqla, vəziyyətin tələblərindən asılı olaraq fərqli hərəkət etmək bacarığını birləşdirməyə kömək edir.



Mobillik psixoloqlar tərəfindən fərdin idrak strukturlarının yüksək yetkinliyinin sübutu kimi qəbul edilir. Beləliklə, belə bir nəticəyə gələ bilərə ki, idrak üslubları əsasında fərdiləşdirmə, fərdin obyektiv və sosial mühitlə qarşılıqlı əlaqəsinin ayrılmaz təsiri kimi inkişaf edən və dəyişən fəaliyyət şəraiti ilə dəyişə bilən fərdi fəaliyyət tərzinin inkişafını böyük ölçüdə müəyyən edir. , inkişaf, təlim və təhsil prosesində inkişaf etdirilir. .

M.A.-nın qeyd etdiyi kimi, idrak üslublarını nəzərə alaraq xarici dildə ünsiyyət qurmağı öyrənmək həm intellektual davranışın üslub xüsusiyyətlərinin mövcud sisteminin yenilənməsi, həm də . hər hansı bir təhsil mövzusunun öyrənməkə, konsepsiyaları mənimsəyərkən və problemləri həll edərkən müxtəlif idrak üslublarının qarşılıqlı əlaqəsi üçün müxtəlif səviyyələrdə müxtəlif üslubları mənimsəməklə üslub davranışının tərkibinin genişləndirilməsi üçün şərait yaradılmasını nəzərdə tutur [17, s. 189].

Beləliklə, psixolinqvistik yanaşmada dil öyrənilmə predmeti kimi deyil, insanın mənimsəməsi və ondan düzgün istifadə edə bilməsi lazım olan bacarıq kimi qəbul edilir. Bu mövqedən müəllimin vəzifəsi bu bacarığı inkişaf etdirməkdir. Ona görə də belə bir prosesdə təkcə linqvistik deyil, həm də insan davranışının həqiqi motivlərinə əsaslanan psixolinqvistik metodlardan istifadə etmək lazımdır. Bu üsullar dilin qrammatik qaydalar toplusu deyil, bir sistem, ünsiyyət vasitəsi olması iddiasına əsaslanır. Bu yanaşma bir çox dil mərkəzlərində nitq fəaliyyətinin xarici dildə tədrisi üçün əsasdır [14, s. 102].

Linqvo-psixoloji yanaşma ayrı-ayrı sözlərin tərcüməsi ilə yadda saxlanmasını səmərəsiz texnika hesab edir, çünki insan təfəkkürü assosiativdir və söz deyil, proses yaddaşda qalır. . Ayrı-ayrı sözləri deyil, bütün mətnləri əzbərləmək tövsiyə olunur. Təlimin ilkin mərhələsində bunlar kiçik dialoqlar ola bilər. Sonra onların mürəkkəbliyi və həcmi artır. Müəllimlərin qeyd etdiyi kimi, bu halda əsas məqam təkrar danışmaq deyil, yadda saxlamaqdır, çünki təkrar danışarkən şagird öz ana dilindəki mətnin məzmununu qeyri-ixtiyari xatırlayır və nitqin bərpasını ləngidir. Əzbərləmə vəziyyətində o, hazır klişeləri canlandırır və sonra onları düzgün vəziyyətdə istifadə edir ki, bu da daldırma elementidir. Bu texnika istənilən təhsil səviyyəsində işləyir. Əlavə təhsil zamanı tələbələrə xarici dildə həm nəsr, həm də poeziya üzrə orijinal mətnlər təklif olunur. Belə mətnlərlə tanış olan tələbələr xarici (məsələn, ingiliscə) yumoru anlamağa başlayırlar. Ona görə də bu, artıq anlayışın yeni səviyyəsidir. Bununla belə, oxunan materialı başa düşməyin əsas vuruqlarını unutmama: mətnin strukturunun təhlili, açar söz və ifadələrin vurğulanması və s. Bu təlim tələbələrə diaqonal oxu bacarıqlarını inkişaf etdirməyə kömək edir. Digər tərəfdən, lügətə daimi müraciət etmədən müvafiq çətinlik səviyyəsində oxumağa cəlb etmək xarici dil öyrənmək üçün maraqlı və əlavə motivasiya oyadır. Oxumağı öyrənmək prosesi üçün əsas tələbləri qeyd etmək vacibdir: tələbələr mətni sözbəsöz oxumamalı, onu gözdən keçirməyi öyrənməlidirlər.

Peşəkar sahədə ədəbiyyat oxuyarkən tələbə bütün mətnin əsas fikrini vurğulamağı bacarmalıdır. Mətn adətən paraqraflara və ya fəsilərə bölünür. Növbəti addım hər bir abzasın əsas cümləsini tapmaqdır. Açar cümləni açar sözlərdən istifadə etməklə tapmaq olar. Linqvo-psixoloji yanaşmaya gündəlik məsələlərin müzakirəsi kimi praktiki tapşırıq da daxil ola bilər. Şagirdlər başqalarının gündəliklərini oxuyur və öz gündəliklərini xarici dildə yazır. Yəni həyatlarını xarici dildə yaşamağa başlayırlar. Bundan başqa, xarici dildə seriallara baxmaq təcrübəsi də həvəsləndirir. Şagirdlərin gündə bir epizoda baxması və həmin epizod üçün müvafiq tapşırıqlar hazırlaması gözlənilir. Təlimlər qrammatik deyil, semantikdir. Belə ki, tələbələr prosesə cəlb olunur və sanki serialı real həyatda izləmiş kimi növbəti bölümləri səbirsizliklə gözləyirlər. Bu, öyrənmə prosesini vəzifədən zövqə çevirir. Bu mərhələnin mühüm praktiki məşqi mədəniyyətlərarası təlimdir. Onun məqsədi insanlar arasında münasibətlərdə mədəniyyətlərarası fərqlərlə tanış olmaqdır. Təlimdə ünsiyyətin iki mədəniyyətdə fərqli şəkildə baş verdiyi vəziyyətlər nümayiş olunur.

Təlim nəticəsində əldə edilmiş bilikləri yeni vəziyyətlərə köçürmək bacarığı inkişaf edir. U. Brislin tərəfindən təklif edilən təsnifata görə, təlim prosesində tövsiyə olunan beş növ təlim var: özünüdərk etmə təlimi, bu təlimdə insanın öz mədəni əsaslarını öyrənməsi; başqa mədəniyyət haqqında məlumat verildiyi idrak təlimi; tələbələrin vəziyyətləri başqa mədəniyyət baxımından izah etməyi öyrəndiyi atribut təlimi; davranış təlimi, o cümlədən praktiki bacarıqların öyrədilməsi [12, s. 213].

Şifahi xarici nitqin dinləmə ilə başa düşülməsi üzrə mədəniyyətlərarası təlim. Dinləyib-anlama adətən öyrənenlər üçün xüsusi çətinliklər yaradır. Dinləmə təlimi hər bir müəllim üçün ən çətin vəzifələrdən biridir, çünki bir bacarıq inkişaf etdirmək üçün uzun və ciddi təcrübə tələb olunur. Dinləmə problemlərindən biri tələbələrin özlərinə tez-tez qoyduğu zehni bloklardır. Tanımadığı bir söz qəflətən başa düşmə prosesini ləngidə bilər və tələbə tanış olmayan sözün analoqunu xatırlamağa çalışarkən sonrakı nitq qavrayışı maneə törədir. Nəticə etibarlı ilə dinləmənin ardıcılığı itir, şagird özünü danışmaq dilini başa düşə bilməyən hesab edir və bununla da özünə ciddi psixolinqvistik problem yaradır. Bu problemi həll etmək üçün müəllimlər qrup söhbətləri təşkil etməyi tövsiyə edirlər [14]. Birgə ünsiyyət zamanı tələbələr özlərini prosesin bərabərhüquqlu iştirakçıları kimi hiss etdikləri üçün səhv etməkdən qorxmurlar. Tələbələrin seçimlərinə uyğun mahnı dinləmək də köməkçi element kimi çıxış edə bilər. Seçim azadlığı bu halda həvəsləndirici amil kimi çıxış edir. Beləliklə, xarici dillərin ardıcıl tədrisinə sistemli yanaşmanın həyata keçirilməsi linqvopsixologiyada fərdin artıq qurulmuş psixoloji təşkilinin xüsusiyyətləri kimi onu təhlil metoduna çevirməyi və xarici dilin öyrənilməsi prosesində şəxsiyyətin tədricən inkişafı prosesini nəzərdə tutur,

Dilin ardıcıl öyrənilməsinə bu yanaşma prosesi daha həyəcanlıdır, tələbələr öz peşə yönümlərinə uyğun biliklərə vivələnməyə həvəsləndirir. Xarici dilin tədrisində kommunikativ oriyentasiya linqvopsixoloji yanaşmada həlledicidir.

**NƏTİCƏ:** Yerli və xarici psixoloqların bir sıra əsərlərini təhlil etdikdən sonra müəyyən etdik ki, pedaqoji və inkişaf psixologiyasına dair biliklər, habelə xarici dillərin tədrisi prosesində motivasiyanın formalaşması sosial-mədəni təcrübənin mənimsənilməsi qanunauyğunluqlarını və təhsilin təşkili xüsusiyyətlərini müəyyən etməyə kömək edir, tələbənin idrak fəaliyyətinə təsir göstərir

Təlim prosesində idrak üslublarının nəzərə alınması məlumatın inkişafı, bilik, bacarıq, bacarıqların formalaşması ilə bilavasitə əlaqədardır və gələcək şəxsiyyətlərarası ünsiyyətə kömək edir. Linqvistik psixologiyada sistemli yanaşmanın tətbiqi tələbələri təhsil proqramlarının dəyişkənliyi vasitəsilə xarici dilləri daha da öyrənməyə sövq edir.

### Ədəbiyyat Siyahısı

1. Abulxanova K. A. Mövzu kateqoriyasının ideoloji mənası və elmi əhəmiyyəti. Rus mentaliteti: psixoloji nəzəriyyə və təcrübə məsələləri /// Məqalələr toplusu.—M.: 1997.—C. 56–74
2. Ananiev B.G. İnsan biliyin obyektini kimi.—L.: 1968.—340 s.
3. Arnold IV Dilçilikdə elmi tədqiqatın əsasları. // Dərslük.—M.: 1992.- 140 s.
4. Artemov V. A. Xarici dillərin tədrisinin psixologiyası.- M. : Təhsil, 1969.- 279 s.
5. Belyanin V.P. Psixolinqvistika: Dərslük—M.: MPSI, 2003–232 s.
6. Belyaev B.V.—Xarici dillərin tədrisinin psixologiyasına dair cızıq. 2-ci çap.—M.: Maarifçilik, 1965.—228 s.
7. Bodalev A. A. Böyükülərin öyrənilməsinin aktual problemləri // Psixologiya dünyası.- 1999.- № 2.-C. 6–11
8. Braçq M. İngilis dilinin sərəgüştələri.—M.: “Alpina Non-Fiction”, 2018.—418 s.
9. Qış I. A. Məktəbdə xarici dillərin tədrisinin psixologiyası. // Xarici dillər müəlliminin kitabxanası. M. : Təhsil, 1991. - 222 s.
10. Zimnyaya I. A. Nitq fəaliyyətinin linqvistik psixologiyası.- M. : Moskva Psixoloji və Sosial İnstitutu, Voronej: NPO "MODEK", - 2001. - 432 s. ("Vətənin psixoloqları" seriyası).
11. Zimnyaya İ.A. Pedaqoji psixologiya: universitetlər üçün dərslük // 3-cü nəşr, yenidən işlənmiş.—M.: Moskva Psixoloji və Sosial İnstitutu, Voronej: NPO "MODEK", - 2010. - 448 s.
12. Koçetkov V. V. Mədəniyyətlərarası fərqlərin psixologiyası.—M.: PER SE.—2002.—416 s.
13. Marey A. A. Marey M. A. Xarici dillərin tədrisinə müdaxilə və köçürmə. // Xarici dillər: nəzəriyyə və təcrübə № 2. - M. : Tezaurus, 2014.-T 22.-S. 86–101
14. Melniçuk M.V., Nenyuk E. A., Alisevich M.V. Psixolinqvistik aspektlər xarici dilin praktiki öyrənilməsi üçün əsas kimi // Avstriya jurnalı Humanitar və İctimai Elmlər.—2014.— № 9–10.—S. 100–104
15. Solovova E.N. “İA-nın tədrisi üsulları”. // Mühazirələrin əsas kursu. M.: Astrel, 2005. - 239 s.
16. Sokolova İ.Yu. Təhsil prosesinin keyfiyyətinin psixoloji təminatı. // Müəllimlər, aspirantlar, bakalavrlar üçün dərslük.—Tomsk: 2006. - 305 s.
17. Şerba L. V. Dil və nitq fəaliyyəti // L. V. Şerba.—M.: Redaksiya URSS, 2004.—432 s.
18. Soyuy M. A. Koçnitiv üslublar. Fərdi şüurun təbiəti haqqında.- 2-ci nəşr.- Sankt-Peterburq: Peter, 2004.- 384 s.
19. M.B. Əsgərov. Linqvo-psixoloji vahid nəzəriyyəsi. “Elm və təhsil” Bakı, 2015

### Xülasə

Məqalədə xarici dillərin öyrənilməsində psixologiyanın rolu araşdırılır. Əsas diqqət “insan-insan” qarşılıqlı əlaqəsi sistemində çalışan yüksək ixtisaslı mütəxəssislərin hazırlanması probleminə yönəldilmişdir. Tədqiqat “müəllim-şagird” qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini və tələbələrin psixoloji uyğunlaşmasını gücləndirəcək biləcəklərini öyrənir. Psixoloji uyğunlaşma təhsildəki uğura və gələcəkdə tələbələrin peşə təcrübəsinə təsir göstərir.

**Açar sözlər:** praktik fəaliyyət, psixoloji uyğunlaşma, müəllim keyfiyyəti, təhsil motivasiyası, sərəştə, psixoloji iqlim

### Summary

The article explores the role of psychology in learning foreign languages. The analysis is focused on the problem of training highly qualified experts who work in the «man-man» interactive system. The research studies the features of the «teacher-student» interaction and the approaches which can enhance psychological adjustment of students. Psychological adaptation influences the success in studying and students' professional practice in the future.

**Keywords:** practical activity, psychological adaptation, teacher quality, educational motivation, competence, psychological climate

### Резюме

Исследование посвящено роли психологии в изучении иностранных языков. В фокусе внимания — проблема изучения подготовки высококвалифицированных специалистов, работающих в системе взаимодействия «человек-человек». В статье анализируются особенности взаимоотношений «преподаватель-студент» и подходы, способствующие повысить психологическую адаптацию студентов, которая влияет на успешность обучения и отражается на их профессиональной деятельности в будущем.

**Ключевые слова:** практическая деятельность, психологическая адаптация, качества преподавателя, учебная мотивация, компетенция, психологический климат

Rəyçi: dos. E.Vəliyeva

**Qocayeva Ləman Şahmar qızı<sup>97</sup>**  
**İNGİLİS DİLİNDƏ PSIXOLOGİYANIN ROLU**

**Giriş:** Əsrin ötən rübündə müasir cəmiyyətdə kardinal sosial transformasiyalar baş verdi ki, bu da peşəkar psixoloqlara ehtiyac yaratdı. Son illərdə psixoloji dəstəyin göstərilməsinin və mühüm kəskin sosial problemlərin həllinin praktiki problemlərini həll etməyə qadir olan mütəxəssislərə ehtiyac artmışdır. Cəmiyyətdə tələbatın yüksək olmasına baxmayaraq, məzunların heç də hamısı praktiki işə hazır və ya uyğun deyil. Çox güman ki, buna səbəb tələbələrin təhsilindəki çatışmazlıqlar və ya təlim prosesinə cəlb edilən tələbələrdə psixi və davranış pozğunluqlarının olmasıdır. Buna görə də "insan-insan" qarşılıqlı əlaqəsi sistemində çalışan yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının öyrənilməsi problemi xüsusilə aktuallaşır. Bu baxımdan bu problemdə xüsusi diqqətə layiq olan mühüm məsələ şagirdlərin əqli inkişafının və onlara təlim prosesində təsir edən amillərin öyrənilməsidir.

"Müəllim-şagird" münasibətinin xüsusiyyətlərindən biri fərdi yanaşma və davranışda status-rol fərqləridir. Bu, ilk növbədə, təhsil müəssisəsindəki ümumi psixoloji ab-havadan asılıdır. Tələbə üçün müəllimə münasibətin adekvat qiymətləndirilməsi yaradıcı əməkdaşlıq şəraitində formalaşır. Bu cür əlaqələr həm müəllimin şəxsiyyətinə, həm də fənnin özünə marağı artırır. Müəllimin "şəxsiyyəti" həmişə şagirdi maraqlandırır. Suallar yaranır: Auditoriyada oturub bu mövzu ilə ilk dəfə qarşılaşanda müəllimdə qorxu yaranırmı? Müəllim mövzunu bilirmi? Mühazirə maraqlı olacaq? O (şagird) hansı yeni faktları öyrənir? Test/imtahan necədir? Bunlar dinləyicilərin özlərinə verdiyi suallardan yalnız bir neçəsidir.

Müəllimin kommunikativ xüsusiyyətləri onun şəxsi keyfiyyətlərini də xarakterizə edir. Mütəxəssislərin hazırlanması, onların peşə və ictimai fəaliyyətinin ali məktəbdə oxuyarkən qazandıqları bilik, bacarıq və vərdislərdən daha çox asılı olduğu mübahisəsizdir, lakin bu təlim təkcə onların formalaşdırılması ilə məhdudlaşmamalıdır. Təlim prosesində yaşla yanaşı, öyrənmə şəraiti də mühüm rol oynayır. Bir insanın zehni inkişafının qanunlarını və mexanizmlərini və həyatda şəxsi formalaşmasını nəzərə almaq bizə kömək edir.

Pedaqoji psixologiya təhsil prosesində insanın sosial-mədəni təcrübəni mənimsəməsinin mexanizmlərini və qanunauyğunluqlarını öyrənməyə kömək edir.

. Xarici dilin ən yüksək səviyyədə tədrisinin əsas məqsədi kommunikativ səriştənin formalaşmasıdır, burada bir neçə komponent fərqlənir: linqvistik səriştə, sosiolinqvistik, sosial-mədəni səriştə, strateji, diskursiv və sosial səriştə. [15, s. 6]. Qədim dövrlərdən bəri dil və nitq mürəkkəbliyinə və insan həyatının psixi tərəfi ilə bağlı problemlərin kifayət qədər öyrənilməməsi səbəbindən hərtərəfli marağa səbəb olmuşdur.

Psixolinqvistikanın qabaqcısı A.A. Leontiev Alman filosofu və dilçisi Wilhelm von Humboldtun adını çəkir, çünki "nitq fəaliyyəti ideyası və dilin cəmiyyətlə insan arasında əlaqə kimi dərk edilməsini" özündə cəmləşdirir. (A.A. Leontiev)

Artıq XX əsrin 50-ci illərində dilçiliyə bitişik bir elm - psixolinqvistika formalaşdı. Dilçiliklə həmsərhəd olan elmin yaranması, ilk növbədə, onunla bağlıdır ki, bir sıra əzifələri təkcə işarə sistemi baxımından deyil, həm də insan inkişafının psixi tərəfi baxımından dərk etmək zərurəti yaranmışdır. Psixolinqvistikanın predmeti şəxsiyyətin nitq fəaliyyətinin strukturu və funksiyaları ilə əlaqəsi, eləcə də insan dünyasının obrazını formalaşdıran əsas element kimi - dildir. Xarici dillərin ardıcıl öyrənilməsi ilə pedaqoji psixologiya şagirdin sosial-mədəni təcrübəsinin inkişaf qanunauyğunluqlarını, onun şüurda saxlanmasını və ondan müxtəlif vəziyyətlərdə istifadə etmək bacarığını müəyyən etməyə kömək edir. Həmçinin tədris prosesinin təşkilinin xüsusiyyətlərini və bu prosesin şagirdin təhsil və idrak fəaliyyətinə necə təsir etdiyini müəyyən edir. [10, s. 25].

Xarici dillərin tədrisinin psixoloji və metodoloji konsepsiyalarından biri B.V. Belyaevə məxsusdur. Konsepsiyanın əsas ideyası xarici dillərin tədrisi prosesinin instrumental komponentini təmin etməkdir. Onun fikrincə, psixologiya məhz metodologiyanın əsasını təşkil edir və metodologiya ilə psixologiya arasında prinsipcə düzgün əlaqədir.

Xarici dillərin öyrədilməsi bilavasitə öyrənmə keyfiyyətindən və təkəllürün bir dildən digər dilə keçmə qabiliyyətinin inkişafından asılıdır [6, s. 26]. Xarici dilləri öyrənməyə yanaşmalar əsasən insanın dil öyrənməyə başladığı yaşla müəyyən edilir. Yeniyetmə və gənclikdə biliyin inkişafı prosesi fəal şəkildə gedir [1, s.30]. Yeniyetmələrdə artıq məntiqi təkəllür və introspeksiya qabiliyyəti formalaşmışdır. Onlar müxtəlif mövzular üzərində düşünməyi, xüsusi mülahizələrə əsaslanaraq ümumi nəticələr çıxarmağı və əksinə, ümumidən xüsusiyyətlərə doğru düşünməyi bacarırlar.. Uşaqla müqayisədə yetkin şagird öz fəaliyyətini müstəqil təşkil edə bilən pedaqoji qarşılıqlı əlaqənin fəal subyekti hesab olunur. Yetkin bir subyektin hərəkətləri idrak və kommunikativ fəaliyyətin xüsusi bir istiqaməti ilə xarakterizə olunur. Yetkin bir insanın həyat və fəaliyyət üçün müəyyən strategiyaları var, buna görə də yetkin bir şagirdin öyrənən uşaqdan bir sıra fərqləri var, bunlar aşağıdakılardır:

- ◆ müstəqil özünüidarə edən şəxsdir;
- ◆ çoxlu həyat təcrübəsinin olması;
- ◆ ilkin olaraq öyrənmə üçün yüksək spesifik motivasiya (bir qayda olaraq, bu, peşəkar problemləri həll etmək və ya bütövlükdə bir şəxs kimi özünü həyata keçirmək imkanındır)
- ◆ əldə edilmiş bilik və bacarıqların gündəlik və peşə həyatında praktiki tətbiqinə çalışmaq;
- ◆ böyüklərin öyrənmə fəaliyyətləri peşəkar, sosial və digər məhdudiyətlərə məruz qalır;

<sup>97</sup> Sumqayıt Dövlət Universiteti. Xarici dillər kafedrası, müəllim. [leman.shahmar@mail.ru](mailto:leman.shahmar@mail.ru). tel: +994 (055) 889 77 34



- ◆ keyfiyyət və təlim nəticələrinə yüksək tələblər.
- ◆ təhsilə pragmatik münasibət, məsuliyyətin artırılması. [bir].

Təlim motivasiyası həm ümumi, həm də xarici dillərin ardıcıl öyrənilməsində şagirdin intellektual inkişaf səviyyəsi və tədris prosesinin struktur təşkili ilə birbaşa bağlıdır. Öyrənmə motivasiyasını saxlamaq üçün fərdi iş və özünü ifadə etmək üçün daha çox imkanlar verilməlidir. Müasir xarici dillərin tədrisi öyrənməyə, şagirdyönümlü yanaşmaya əsaslanır, müəllimin bütün metodik qərarlarının "şagird şəxsiyyətinin prizmasından - onun ehtiyacları, motivləri, qabiliyyətləri, fəaliyyəti, intellektləri və digər fərdi psixoloji xüsusiyyətlərindən keçməli olduğunu" təklif edir. Bu zaman şagirdin şəxsiyyəti bu fəaliyyətin və ünsiyyətin xarakterini müstəqil müəyyən edən pedaqoji fəaliyyətin subyektivi kimi qəbul edilir.

Bu gün təlim prosesinin diferensiallaşdırılması və fərdiləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. G.V Elizarova görə, öyrənmə prosesində xarici dil "insan üzərində elə bir təsir göstərməlidir ki, bunun nəticəsində o, özünü inkişaf etdirən, gözlənilməz mədəni şəraitdə ünsiyyət vəziyyətlərinin öhdəsindən gəlməyə qadir olan, emosional cəhətdən yetkin bir intellektual və idrak orqanizminə çevrilsin" (Q.V.Elizarova) Bu baxımdan, tədrisdə tələbələrin idrak üslublarının nəzərə alınması ilə bağlı olan problemlər aktuallaşır. Bir çox xarici və yerli psixoloq və müəllimlər (G. Witkin, B. Lou Leaver, V. S. Merlin, M. N. Berulava, G. A. Berulava, V. A. Kolga, I. M. Paley, M. A. Xolodnaya, M.B.Əsgərov və başqaları) hesab edirlər ki, koqnitiv üslublara diqqət yetirilməsi bu gün dil tədrisinin ən təsirli prinsipi kimi görünür, çünki hamı üçün universal tədris metodu yoxdur. (O.A. Obdalova, A.V. Soboleva). Koqnitiv üslubların tədqiqi birbaşa insanın bütün xassələri arasındakı əlaqənin təbiətinin fərdi orijinallığını ifadə edir (V.S.Merlin)

Fərdiliyin ən məşhur çoxkomponentli sistemlərindən birinin yaradıcıları C.Roys və A.Pauel fərdiliyi altı qarşılıqlı təsir edən sistem - sensor, motor, koqnitiv, affektiv, eləcə də bir-biri ilə əlaqəli olan psixoloji xüsusiyyətlərin strukturu üslublar sistemi və dəyərlər sistemi. Sensor və motor sistemləri məlumatın daxil edilməsi və çıxarılması, onun kodlaşdırılması və dekodlanması proseslərinə cavabdehdir. Koqnitiv sistem məlumatların təhlili və emalı ilə bağlıdır. Affektiv sistem işlənmiş məlumatı aktivləşdirir. Buna əsaslanaraq, idrak və affektiv sistemlər informasiyanın işlənməsi üçün cavabdeh olan əsas elementlərdir. Üslub sistemi dəyər sistemi ilə sıx bağlıdır, çünki idrak və affektiv sistemlərdən alınan məlumatların ümumiləşdirilməsi və çevrilməsindən asılıdır. Bütün bunlara əlavə olaraq, üslub sistemi məlumatın necə işləndiyini seçmək üçün məsuliyyət daşıyır. Dəyərlər sistemi həm də məlumatı ümumiləşdirir, lakin fəaliyyət istiqamətini seçmək üçün deyil, məqsədləri vurğulamaq və onlara nail olmaq imkanlarını və yollarını müəyyən etmək üçün. Qeyd etmək lazımdır ki, üslub və dəyərlər sistemləri, eləcə də idrak və affektiv sistemlər informasiyanın emalı ilə bağlıdır, lakin bu sistemlərin təmin etdiyi ümumiləşdirmə səviyyəsi daha yüksəkdir. Belə çıxır ki, onlar informasiyanı vahid fərdilik səviyyəsində birləşdirir. Fərdilik iradi, intellektual, motivasiya sferaları, sinir sisteminin xüsusiyyətləri, temperament və s. üzərində qurulur. B. G. Ananiev tərəfindən təklif olunan fərdilik quruluşu geniş yayılmışdır ki, bu da fərdin xüsusiyyətlərini, şəxsiyyətin xüsusiyyətlərini və fəaliyyət subyektinin xüsusiyyətlərini fərqləndirir. Buna görə də elm fərdiliyi idrak (idrak) fəaliyyətin fərdi üslubu ilə birlikdə nəzərdən keçirir. Fərdi üslub, insanın fərdi xüsusiyyətlərinə görə meyilli olduğu əməliyyatlar sisteminin xüsusiyyətlərini əks etdirir və idrak üslublarına vasitəçilik etməklə fəaliyyətin motivləri və məqsədləri əsasında formalaşan məlumatın şifahi çevrilməsi volları sistemidir. [on beş].

Koqnitiv üslublar isə idrak proseslərinin fərdi psixoloji xüsusiyyətlərini, idrak sferasının bütün səviyyələrində məlumatların işləmə proseslərinə vasitəçilik edən şəxsiyyətin spəşifik idrak strukturunu müəyyən edir. Yuxarıda göstərilənlərin hamısına əsaslanaraq belə bir nəticəyə gələ bilərik ki, idrak üslubu idrak fəaliyyətinin prosedur xüsusiyyətlərinə aiddir. Stil parametrləri insanın bir çox müxtəlif psixoloji xüsusiyyətlərinə (sensimotor və psixofizioloji xüsusiyyətlərin, o cümlədən temperamentin xüsusiyyətləri) mütənəsbətdir. Koqnitiv üslub fərdi xüsusiyyətlərin bütün səviyyələri ilə əlaqələndirilir, fərdi fəaliyyət tərzinə təsir göstərir və ondan asılıdır.

Fərdiliyin zehni və şəxsi səviyyələri arasında olan koqnitiv üslublar fərd üçün dünyanın, o cümlədən linqvistik mənşəni mənimsəməsinin bir yolu hesab olunur. Dil idrakın ayrılmaz və vacib hissəsi və dünyanın linqvistik mənşəsini formalaşdırmaq vasitəsi olduğundan, xarici dilin tədrisi prosesi tələbələrin şəxsiyyətinin idrak sahəsinin xüsusiyyətlərinə əsaslanmalıdır. Psixologiyaya dair xarici və yerli ədəbiyyatda məlumatın (idrak üslubunun parametrləri) on beş fərdi metodu var. O.A. Obdalova, A.V. Sobolevanın "Xarici dilin tədrisi prosesinin fərdiləşdirilməsi üsulu kimi tələbələrin idrak üslublarının nəzərə alınması" məqaləsində koqnitiv üslubların müxtəlifliyindən dil materialının mənimsənilməsinin intellektual və psixoloji proseslərinə bilavasitə təsir edən və müasir Rusiya ali təhsil sistemi şəraitində tətbiq oluna bilənləri ayırmağa üstünlük verdilər. Müəlliflər həmçinin "bipolyar konstruksiyalar"ı da fərqləndirirlər.

sahə asılılığı / sahənin müstəqilliyi, ekvivalentliyin dar / geniş diapazonu (analitiklik / sintetiklik), idrak nəzarətinin sərtliyi / çəvikliyi, kateqoriya darlığı / genişliyi, qeyri-real təcrübəyə dözümsüzlük / dözümsüzlük, konkret / mücərrəd konseptuallaşdırma, yüksək / aşağı idrak mürəkkəbliyi (kəskinləşmə / hamarlaşdırma), fokuslanma / skanlama nəzarəti.

Psixoloqların fikrincə, bu idrak üslublarının hər biri üçün insanların fərdi dəyərləri qütblər arasında yerləşərək vahid paylanma təşkil edir, yəni. hər bir idrak üslubu üçün insanların çoxu orta dəyərlərə malikdir və ifrat dəyərlər daha az yayılmışdır (O.A.Obdalova, A.V. Soboleva). Koqnitiv üslubların hər hansı birində ifrat olan insanlar diapazonun ortasında olanlara nisbətən daha az adaptasiya olurlar. Ən uyğunlaşan, situasiyanın şərtlərindən asılı olaraq idrak aparatlarının parametrlərini şüurlu şəkildə dəyişdirə bilən mobil idrak üslubu olan şəxslərdir. Şəxsi və intellektual yetkinlik tələbələrə qütblərdən birinə müəyyən cazibə saxlamaqla, vəziyyətin tələblərindən asılı olaraq fərqli hərəkət etmək bacarığını birləşdirməyə kömək edir.

Mobillik psixoloqlar tərəfindən fərdin idrak strukturlarının yüksək yetkinliyinin sübutu kimi qəbul edilir. Beləliklə, belə bir nəticəyə gələ bilərə ki, idrak üslubları əsasında fərdiləşdirmə, fərdin obyektiv və sosial mühitlə qarşılıqlı əlaqəsinin ayrılmaz təsiri kimi inkişaf edən və dəyişən fəaliyyət şəraiti ilə dəyişə bilən fərdi fəaliyyət tərzinin inkişafını böyük ölçüdə müəyyən edir. , inkişaf, təlim və təhsil prosesində inkişaf etdirilir. .

M.A.-nın qeyd etdiyi kimi, idrak üslublarını nəzərə alaraq xarici dildə ünsiyyət qurmağı öyrənmək həm intellektual davranışın üslub xüsusiyyətlərinin mövcud sisteminin yenilənməsi, həm də . hər hansı bir təhsil mövzusunun öyrənmək, konsepsiyaları mənimsəyərkən və problemləri həll edərkən müxtəlif idrak üslublarının qarşılıqlı əlaqəsi üçün müxtəlif səviyyələrdə müxtəlif üslubları mənimsəməklə üslub davranışının tərkibinin genişləndirilməsi üçün şərait yaradılmasını nəzərdə tutur [17, s. 189].

Beləliklə, psixolinqvistik yanaşmada dil öyrənilmə predmeti kimi deyil, insanın mənimsəməsi və ondan düzgün istifadə edə bilməsi lazım olan bacarıq kimi qəbul edilir. Bu mövqedən müəllimin vəzifəsi bu bacarığı inkişaf etdirməkdir. Ona görə də belə bir prosesdə təkcə linqvistik deyil, həm də insan davranışının həqiqi motivlərinə əsaslanan psixolinqvistik metodlardan istifadə etmək lazımdır. Bu üsullar dilin qrammatik qaydalar toplusu deyil, bir sistem, ünsiyyət vasitəsi olması iddiasına əsaslanır. Bu yanaşma bir çox dil mərkəzlərində nitq fəaliyyətinin xarici dildə tədrisi üçün əsasdır [14, s. 102].

Linqvo-psixoloji yanaşma ayrı-ayrı sözlərin tərcüməsi ilə yadda saxlanmasını səmərəsiz texnika hesab edir, çünki insan təfəkkürü assosiativdir və söz deyil, proses yaddaşda qalır. . Ayrı-ayrı sözləri deyil, bütün mətnləri əzbərləmək tövsiyə olunur. Təlimin ilkin mərhələsində bunlar kiçik dialoqlar ola bilər. Sonra onların mürəkkəbliyi və həcmi artır. Müəllimlərin qeyd etdiyi kimi, bu halda əsas məqam təkrar danışmaq deyil, yadda saxlamaqdır, çünki təkrar danışarkən şagird öz ana dilindəki mətnin məzmununu qeyri-ixtiyari xatırlayır və nitqin bərpasını ləngidir. Əzbərləmə vəziyyətində o, hazır klişeləri canlandırır və sonra onları düzgün vəziyyətdə istifadə edir ki, bu da daldırma elementidir. Bu texnika istənilən təhsil səviyyəsində işləyir. Əlavə təhsil zamanı tələbələrə xarici dildə həm nəsr, həm də poeziya üzrə orijinal mətnlər təklif olunur. Belə mətnlərlə tanış olan tələbələr xarici (məsələn, ingiliscə) yumoru anlamağa başlayırlar. Ona görə də bu, artıq anlayışın yeni səviyyəsidir. Bununla belə, oxunan materialı başa düşməyin əsas vuruqlarını unutmama: mətnin strukturunun təhlili, açar söz və ifadələrin vurğulanması və s. Bu təlim tələbələrə diaqonal oxu bacarıqlarını inkişaf etdirməyə kömək edir. Digər tərəfdən, lügətə daimi müraciət etmədən müvafiq çətinlik səviyyəsində oxumağa cəlb etmək xarici dil öyrənmək üçün maraqlı və əlavə motivasiya oyadır. Oxumağı öyrənmək prosesi üçün əsas tələbləri qeyd etmək vacibdir: tələbələr mətni sözbəsöz oxumamalı, onu gözdən keçirməyi öyrənməlidirlər.

Peşəkar sahədə ədəbiyyat oxuyarkən tələbə bütün mətnin əsas fikrini vurğulamağı bacarmalıdır. Mətn adətən paraqraflara və ya fəsilərə bölünür. Növbəti addım hər bir abzasın əsas cümləsini tapmaqdır. Açar cümləni açar sözlərdən istifadə etməklə tapmaq olar. Linqvo-psixoloji yanaşmaya gündəlik məsələlərin müzakirəsi kimi praktiki tapşırıq da daxil ola bilər. Şagirdlər başqalarının gündəliklərini oxuyur və öz gündəliklərini xarici dildə yazır. Yəni həyatlarını xarici dildə yaşamağa başlayırlar. Bundan başqa, xarici dildə seriallara baxmaq təcrübəsi də həvəsləndirir. Şagirdlərin gündə bir epizoda baxması və həmin epizod üçün müvafiq tapşırıqlar hazırlaması gözlənilir. Təlimlər qrammatik deyil, semantikdir. Belə ki, tələbələr prosesə cəlb olunur və sanki serialı real həyatda izləmiş kimi növbəti bölümləri səbirsizliklə gözləyirlər. Bu, öyrənmə prosesini vəzifədən zövqə çevirir. Bu mərhələnin mühüm praktiki məşqi mədəniyyətlərarası təlimdir. Onun məqsədi insanlar arasında münasibətlərdə mədəniyyətlərarası fərqlərlə tanış olmaqdır. Təlimdə ünsiyyətin iki mədəniyyətdə fərqli şəkildə baş verdiyi vəziyyətlər nümayiş olunur.

Təlim nəticəsində əldə edilmiş bilikləri yeni vəziyyətlərə köçürmək bacarığı inkişaf edir. U. Brislin tərəfindən təklif edilən təsnifata görə, təlim prosesində tövsiyə olunan beş növ təlim var: özünüdərk etmə təlimi, bu təlimdə insanın öz mədəni əsaslarını öyrənməsi; başqa mədəniyyət haqqında məlumat verildiyi idrak təlimi; tələbələrin vəziyyətləri başqa mədəniyyət baxımından izah etməyi öyrəndiyi atribut təlimi; davranış təlimi, o cümlədən praktiki bacarıqların öyrədilməsi [12, s. 213].

Şifahi xarici nitqin dinləmə ilə başa düşülməsi üzrə mədəniyyətlərarası təlim. Dinləyib-anlama adətən öyrənenlər üçün xüsusi çətinliklər yaradır. Dinləmə təlimi hər bir müəllim üçün ən çətin vəzifələrdən biridir, çünki bir bacarıq inkişaf etdirmək üçün uzun və ciddi təcrübə tələb olunur. Dinləmə problemlərindən biri tələbələrin özlərinə tez-tez qoyduğu zehni bloklardır. Tanımadığı bir söz qəflətən başa düşmə prosesini ləngidə bilər və tələbə tanış olmayan sözün analoquunu xatırlamağa çalışarkən sonrakı nitq qavrayışı maneə törədir. Nəticə etibarlı ilə dinləmənin ardıcılığı itir, şagird özünü danışmaq dilini başa düşə bilməyən hesab edir və bununla da özünə ciddi psixolinqvistik problem yaradır. Bu problemi həll etmək üçün müəllimlər qrup söhbətləri təşkil etməyi tövsiyə edirlər [14]. Birgə ünsiyyət zamanı tələbələr özlərini prosesin bərabərhüquqlu iştirakçıları kimi hiss etdikləri üçün səhv etməkdən qorxmurlar. Tələbələrin seçimlərinə uyğun mahnı dinləmək də köməkçi element kimi çıxış edə bilər. Seçim azadlığı bu halda həvəsləndirici amil kimi çıxış edir. Beləliklə, xarici dillərin ardıcıl tədrisinə sistemli yanaşmanın həyata keçirilməsi linqvopsixologiyada fərdin artıq qurulmuş psixoloji təşkilinin xüsusiyyətləri kimi onu təhlil metoduna çevirməyi və xarici dilin öyrənilməsi prosesində şəxsiyyətin tədricən inkişafı prosesini nəzərdə tutur,

Dilin ardıcıl öyrənilməsinə bu yanaşma prosesi daha həyəcanlıdır, tələbələr öz peşə yönümlərinə uyğun biliklərə vivələnməyə həvəsləndirir. Xarici dilin tədrisində kommunikativ oriyentasiya linqvopsixoloji yanaşmada həlledicidir.

**NƏTİCƏ:** Yerli və xarici psixoloqların bir sıra əsərlərini təhlil etdikdən sonra müəyyən etdik ki, pedaqoji və inkişaf psixologiyasına dair biliklər, habelə xarici dillərin tədrisi prosesində motivasiyanın formalaşması sosial-mədəni təcrübənin mənimsənilməsi qanunauyğunluqlarını və təhsilin təşkili xüsusiyyətlərini müəyyən etməyə kömək edir, tələbənin idrak fəaliyyətinə təsir göstərir

Təlim prosesində idrak üsullarının nəzərə alınması məlumatın inkişafı, bilik, bacarıq, bacarıqların formalaşması ilə bilavasitə əlaqədardır və gələcək şəxsiyyətlərarası ünsiyyətə kömək edir. Linqvistik psixologiyada sistemli yanaşmanın tətbiqi tələbələri təhsil proqramlarının dəyişkənliyi vasitəsilə xarici dilləri daha da öyrənməyə sövq edir.

### **Ədəbiyyat Siyahısı**

1. Abulxanova K. A. Mövzu kateqoriyasının ideoloji mənası və elmi əhəmiyyəti. Rus mentaliteti: psixoloji nəzəriyyə və təcrübə məsələləri /// Məqalələr toplusu.—M.: 1997.—C. 56–74
2. Ananiev B.G. İnsan biliyin obyektini kimi.—L.: 1968.—340 s.
3. Arnold IV Dilçilikdə elmi tədqiqatın əsasları. // Dərslük.—M.: 1992.- 140 s.
4. Artemov V. A. Xarici dillərin tədrisinin psixologiyası.- M. : Təhsil, 1969.- 279 s.
5. Belyanin V.P. Psixolinqvistika: Dərslük—M.: MPSI, 2003–232 s.
6. Belyaev B.V.—Xarici dillərin tədrisinin psixologiyasına dair cızıq. 2-ci çap.—M.: Maarifçilik, 1965.—228 s.
7. Bodalev A. A. Böyükülərin öyrənilməsinin aktual problemləri // Psixologiya dünyası.- 1999.- № 2.-C. 6–11
8. Braçq M. İngilis dilinin sərəgüştələri.—M.: “Alpina Non-Fiction”, 2018.—418 s.
9. Qış I. A. Məktəbdə xarici dillərin tədrisinin psixologiyası. // Xarici dillər müəlliminin kitabxanası. M. : Təhsil, 1991. - 222 s.
10. Zimnyaya I. A. Nitq fəaliyyətinin linqvistik psixologiyası.- M. : Moskva Psixoloji və Sosial İnstitutu, Voronej: NPO "MODEK", - 2001. - 432 s. ("Vətənin psixoloqları" seriyası).
11. Zimnyaya İ.A. Pedaqoji psixologiya: universitetlər üçün dərslük // 3-cü nəşr, yenidən işlənmiş.—M.: Moskva Psixoloji və Sosial İnstitutu, Voronej: NPO "MODEK", - 2010. - 448 s.
12. Koçetkov V. V. Mədəniyyətlərarası fərqlərin psixologiyası.—M.: PER SE.—2002.—416 s.
13. Marey A. A. Marey M. A. Xarici dillərin tədrisinə müdaxilə və köçürmə. // Xarici dillər: nəzəriyyə və təcrübə № 2. - M. : Tezaurus, 2014.-T 22.-S. 86–101
14. Melniçuk M.V., NenyukE. A., Alisevich M.V. Psixolinqvistik aspektlər xarici dilin praktiki öyrənilməsi üçün əsas kimi // Avstriya jurnalı Humanitar və İctimai Elmlər.—2014.— № 9–10.—S. 100–104
15. Solovova E.N. “İA-nın tədrisi üsulları”. // Mühazirələrin əsas kursu. M.: Astrel, 2005. - 239 s.
16. Sokolova İ.Yu. Təhsil prosesinin keyfiyyətinin psixoloji təminatı. // Müəllimlər, aspirantlar, bakalavrlar üçün dərslük.—Tomsk: 2006. - 305 s.
17. Şerba L. V. Dil və nitq fəaliyyəti // L. V. Şerba.—M.: Redaksiya URSS, 2004.—432 s.
18. Soyq M. A. Koçnitiv üsullar. Fərdi şüurun təbiəti haqqında.- 2-ci nəşr.- Sankt-Peterburq: Peter, 2004.- 384 s.
19. M.B. Əsgərov .Linqvo-psixoloji vəhdət nəzəriyyəsi: “Elm və təhsil” Bakı, 2015

### **Xülasə**

Məqalədə xarici dillərin öyrənilməsində psixologiyanın rolu araşdırılır. Əsas diqqət “insan-insan” qarşılıqlı əlaqəsi sistemində çalışan yüksək ixtisaslı mütəxəssislərin hazırlanması probleminə yönəldilmişdir. Tədqiqat “müəllim-şagird” qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini və tələbələrin psixoloji uyğunlaşmasını gücləndirəcək biləcəklərini öyrənir. Psixoloji uyğunlaşma təhsildəki uğura və gələcəkdə tələbələrin peşə təcrübəsinə təsir göstərir.

**Açar sözlər:** praktik fəaliyyət, psixoloji uyğunlaşma, müəllim keyfiyyəti, təhsil motivasiyası, sərəştə, psixoloji iqlim

### **Summary**

The article explores the role of psychology in learning foreign languages. The analysis is focused on the problem of training highly qualified experts who work in the «man-man» interactive system. The research studies the features of the «teacher-student» interaction and the approaches which can enhance psychological adjustment of students. Psychological adaptation influences the success in studying and students' professional practice in the future.

**Keywords:** practical activity, psychological adaptation, teacher quality, educational motivation, competence, psychological climate

### **Резюме**

Исследование посвящено роли психологии в изучении иностранных языков. В фокусе внимания — проблема изучения подготовки высококвалифицированных специалистов, работающих в системе взаимодействия «человек-человек». В статье анализируются особенности взаимоотношений «преподаватель-студент» и подходы, способствующие повысить психологическую адаптацию студентов, которая влияет на успешность обучения и отражается на их профессиональной деятельности в будущем.

**Ключевые слова:** практическая деятельность, психологическая адаптация, качества преподавателя, учебная мотивация, компетенция, психологический климат

Rəyçi: dos. E.Vəliyeva



**Məhbubə Oqtay qızı Məmmədli <sup>98</sup>**  
**İNTİBAH DÖVRÜNDƏ YARANMIŞ SÖZLƏRİN İNGİLİS DİLİNİN**  
**ZƏNGİNLƏŞMƏSİNDƏ ROLU**

Sakston dönmündən 1650-ci illərə qədər olan zaman “İntibah dövrü” (Renaissance period) adlanır. Həmin zaman həmçinin *Kopernikus islahatları* və *Amerikanın kəşfi* ilə də vaddalarda iz buraxıb [1, s. 196].

İntibah dövrü (ingilis dilində *Renessans* (“yenidən doğulma”, “dircəlmə”) Avropa tarixinin XV və XVI əsrlərini əhatə edən, orta əsrlərdən müasirliyə keçid dövrü kimi bilinir. Həmin hadisə son orta əsrlər dövrü böhranından sonra baş vermişdir və böyük sosial dəyişikliyə əlaqələndirilir. Standart dövrələşməyə əlavə olaraq “Long Renessans” dövrü fikrini dəstəkləyənlər bu dövrün XIV əsrdən başlayıb, XVII əsrdə sonlandığını düşünürlər. Ənənəvi baxış intibahın daha çox erkən müasir aspektlərinə yönələrək onun keçmişdən bir qırılma olduğunu iddia etsə də, bu gün tarixçilərin əksəriyyəti bu dövrü orta əsrlər aspektindən dəyərləndirərək, intibahın orta əsrlərin davamı olduğunu düşünür [2, s. 197].

İngiltərədə “İngilis İntibahı”nın başlanğıcı U.Sekspir, X.Marlou, E.Spenser, T. Mor, F.Bekon, F. Sidney, İ.Cons, T.Tallis, C.Taverner, U.Byordunun əsərlərini ərsəyə gətirdiyi XVI əsr olaraq qəbul edilir [3, s. 44].

Yeni əsərlərin meydana gəlməsi özünü əsasən ingilis dilinin zənginləşməsində biruzə verirdi. Həmin dövəmdə əsas diqqət lüğətə idi. Yeni yaranan konseptlərin dildə işlədilməsi ilə bəzi problemlər yaranırdı. O dövəmdə yeni yaranan məfhumların dildə işlədilməsini təmin edəcək kifayət qədər söz yox idi. Bununla əlaqədar olaraq, ingilis dilində yazan yazıçılar və başqaları digər dillərdən fərqli sözlər almaq məcburiyyətində qaldılar. Dilə daxil olan sözlərin çoxu Latın dilindən alınır. Bununla yanaşı, yunan, fransız, italyan, ispan və portuqal dillərindən də alınan sözlər az deyildi. Həmin dillərdən də ingilis dilinə çox sayda söz və ifadələr daxil olmuşdur. İngilis dilində Amerikan hindularının dillərindən, Afrika və Asya dillərindən alınma sözlərə də rast gəlmək mümkündür. Qeyd edək ki, ingilis dilinə Latın və italyan dillərindən keçən sözlərin çoxu fransız dili vasitəsilə keçib.

Məlumdur ki, dil heç vaxt sabit vəziyyətdə qalmır. İngilis dili lüğət tərkibi zəngin olan dillərdəndir [4, s. 170]. Ölkənin həyatında baş verən bütün yeniliklər, dəyişikliklər, ətraf aləmdə müşahidə olunan hallar istənilən dilin lüğət tərkibində əks olunur. Bu halları ingilis dilinin lüğət tərkibində də müşahidə etmək mümkündür. İqtisadiyyatda, siyasətdə, kənd təsərrüfatında, idmanda, dində, hətta məişətdə belə müşahidə olunan vəziyyətlərin dilin lüğət tərkibində əks olunması həmin dilin lüğət tərkibinin zənginləşməsinə səbəb olur [4, s. 13]. Dilin lüğət tərkibində müşahidə olunan dəyişiklik illərdən illərə, əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə keçərək daha da zənginləşir. Müasir ingilis dilinin lüğət tərkibi də uzun və mürəkkəb yol keçmişdir. S.Potter ingilis dilinin lüğət tərkibinin zənginləşməsinin mürəkkəb və keşməkeşli yolunu ardıcıl və ətraflı şəkildə tədqiq etmişdir.

İntibah dövründə Latın dili yunan dilindən alınan sözlər üçün vasitəçi rolunu oynayırdı. Məsələn, ingilis dilində /devil/ “şeytan, iblis” sözünün alınma formasını nəzərdən keçirək [5, s. 134]:

Qədim ingilis dili	Müasir ingilis dili	Latın dili	Kökü yunan dilindən qaynaqlanan söz	Azərbaycancaya tərcüməsi
Deofol	devil	diabolus	Diabolos	şeytan, iblis
Engel	Angel		Ayyehos	Mələk, mələikə

R.Hog yazır ki, /devil/, /angel/ kimi dini ibadətlərdə işlədilən sözlər katolik kilsəsində işlədilmiş və daha sonra insanlar arasında adi danışıqda işlədilməyə başlanmışdır [4, s. 33]. Kral Ceymisin “İncilinin”-nin tərcüməsindən götürülmüş bir nümunəyə baxaq:

/Submit yourselves therefore to God. Resist the devil, and he will flee from you// (King James Bible 4:7)

Kral Ceymisin İncilindən götürülmüş bu nümunədə /devil/ sözü əsl həqiqi mənasında işlədilmişdir. Burada “şeytan” pis qüvvə kimi təqdim edilir. Bu söz hazırda ingilis dilində adi danışıq sözü kimi də işlədilə bilər.

R.Hogun araşdırmasına görə, Latın dilindən ingilis dilinə keçən dini sözlərin əvvəlində bir neçə söz dayanır ki, bunlar da sanki xristianlığın simvolları hesab edilir [4, s. 109]. Məsələn:

Qədim ingilis dili	Müasir ingilis dili	Latın dili	Azərbaycanca tərcüməsi
Candel	Candle	candēla	şam
Win	Wine	Vinum	Şərab, çaxır, mey, üzüm şarabı
Predician	Preach	Praedicare	Vaizlik etmək, vəz söyləmək
maesse	Mas	Missa	Çoxluq, kütlə; cəmiyyətdəki dini qrupa aid olan bir qrup insan
Abbud	Abbot	Abbat	Rahib, abbat

<sup>98</sup> Azərbaycan Dillər Universiteti. mmehbube@gmail.com

Bəzi alimlər iddia edirlər ki, bir qrup sözlərin ingilis dilində işlədilməsi Roma istilasından əvvəl təsadüf edir. Məsələn, qədim ingilis dilində /mynster/ sözü belə sözlərdəndir. Müasir ingilis dilində /monastery/ (monastr) Latın dilində /monastērium/ kimi işlədilən sözləri nümunə verə bilərik [6, s. 209]. Digər nümunə: qədim ingilis dilində /munuc/, müasir ingilis dilində /monk/ (keşiş, rahib), Latın dilində /monachus/ kimi sözlər işlədilirdi.

T.Payls yazır ki, intibah dövründə ingilis dilinə keçən sözlər əsasən şifahi, sonra isə yazılı dildə müşahidə edilmişdir [7, s. 217]. O yazır ki, ingilis dilinə keçən sözlərin çoxu kilsə vasitəsilə, daha dəqiqi həmin dövərdə məşhur olan katolik kilsəsi vasitəsilə ingilis dilinə keçmişdir [7, s. 37].

Katolik kiləsi vasitəsilə ingilis dilinə keçən sözlərin bir qismi bunlar idi:

Engel (950) ‘angel’ – angelus; “mələk”;  
Apostol (950) ‘apostle’ – apostolus; “həvari”;  
Candel (700) ‘candle’ – candela; “şam”;  
Celic (852) ‘chalice’ – calix; “şalis” və s.; [10, s. 73].

İntibah dövründə ingilis dilini zənginləşdirən frazeoloji birləşmələrdən “İncil”dən tərcümə edilən frazeoloji birləşmələr xüsusi yer tutur. U.Tindeyl yazır: “Deyirlər ki, o (İncil) bizim dilə tərcümə edilə bilməz. Bu cəfəngiyatdır, boş sözdür. Bu sözü deyənlər yalançıdır. Yəhudi dilindən ingilis dilinə tərcümə etmək latın dilindən tərcümə etməkdən min dəfə asandır [11, s. 1].

İntibah dövründə ibrani dili semit dilləri arasında ən mühim tarixi və dini məziyyətləri özündə ehtiva edən dil hesab edilirdi [8, s.65]. Elə bu səbəbdən də Yəhudi İncili qədim semit ədəbiyyatının əsas hissəsini əks etdirir. Yəhudi İncilinin ingilis dilinə tərcümə edilməsi xeyli sayda frazeoloji birləşmələrin, ifadələrin (idiomlar, atalar sözləri və s.) müasir ingilis dilində işlədilməsini müşahidə etmək olur [10, s. 100]:

Onların bir qismini aşağıdakı kimi sıralaya bilərik:

“to lick the dust” - “tüpürdüyünü yalamaq; sözünü geri götürmək;  
“to fall flat on one’s face” - “üzü üstə yıxılmaq”; ümitsizliyə uğramaq, məyus olmaq;  
“heavy heart” - “ağır qəlbli”; qəlbindən daş asılmaq; qəlbi sıxılmaq; kədərli olmaq;  
“to pour out one’s heart” - qəlbini açmaq, ürəyini boşaltmaq, paylaşmaq, söhbət etmək;  
“the land of the living” - yaşadığım yer; yer kürəsi, dünya.

İndi isə İntibah dövründə ingilis dilinə keçən müəyyən sözlərin siyahısını təqdim edək:

Latın və yunan dillərindən alınma sözlər [5, s. 211]:

Absurdity	mənasızlıq
Adapt	Uyğunlaşmaq
Agile	Çevik
Alienate	Yadlaşdırmaq
Anachronism	Anaxronizm
Anonymous	Anonim
Appropriate	Uyğun, müvafiq
Asassinate	sui-qəsd etmək
Atmosphere	Atmosfer

Fransız dilindən alınma sözlər [6, s. 211]:

Alloy	Ərinti
Anatomy	Anatomiya
Battery	Batareya
Bayonet	Süngü
Bigot	Biqot
Balcony	Balkon
Ballot	Səsvermə bülleteni
Cameo	Kameo
Carnival	Karnaval
Concerto	Konsert

İtalyan dilindən alınma sözlər [5, s. 211]:

İspan və Portuqal dillərindən alınma sözlər [9, s. 211]:

Alligator	Timsah
Anchovy	Siyənək balığı
Apricot	ərək
Armada	döyüş gəmiləri donanması
Banana	Banan
Barricade	Barrikada

İntibah dövründə ingilis dilinin lüğət tərkibinin zənginləşməsində xüsusi rolu olan aşağıdakı sözlər də müəyyənləşib [9, s. 211]:



Bazaar (Persian)	Bazar (Fars)
Caravan (Persian)	Karvan (Fars)
Coffee (turkish)	Qəhvə (türk)

İntibah dövründə ingilis dilinin lüğət tərkibinin zənginləşməsində U.Şeksprin sonetlərində işlətdiyi ifadələrin də rolu danılmazdır. Onlardan bəziləri aşağıdakılardır [1, s. 216]:

Beggars all description	Bir işin təsvir edilməsinin və ya izah edilməsinin qeyri-mümkün olmasını göstərən ifadə
A foregone conclusion	Bir işin baş verəcəyi şübhəsizdir və qarşısını almaq mümkün deyil
Hoist with his own petard	kiminsə başqaları üçün problem yaratma planları özünə əks nəticə verir
In my mind's eye	Mənim düşüncəmə görə
It is Greek to me	bunu başa düşmək mənim üçün çətindir
Salad days	insanın gənc və təcrübəsiz olduğu dövr
More in sorrow than in anger	Bir işə qəzəbdən çox kədər və ya məyusluq hiss etmək
Play fast and loose	məsuliyyətsiz və ya əxlaqsız davranmaq

Beləliklə, bu nəticəyə gəlirik ki, ingilis dilinin lüğət tərkibinin zənginləşməsində intibah dövrünün də mühüm rolu olmuşdur. İntibah dövründə ingilis dilinə müxtəlif dillərdən, məsələn, Latın, yunan, fransız, italyan və s. çox sayda sözlər, ifadələr, frazeoloji birləşmələr keçmişdir. Müxtəlif zamanlarda ingilis dilinə daxil olan sözlər məişət, iqtisadiyyat, din, ekologiya, siyasət və s. sahələrdə geniş şəkildə işlədilir.

### ƏDƏBİYYAT

1. Crystal D. The English Language. UK: Penguin Books, 1988, 312 p.
2. Freeborn D. From Old English to Standard English. A Course Book in Language Variation across Time. Ottawa: University of Ottawa Press, 1998, 480 p.
3. Gelderen E. van. A history of the English language. Amsterdam: John Benjamins Publishing company, 2006, 344 p.
4. Hogg R. The Cambridge History of the English Language. Vol I: The Beginnings to 1066. Cambridge: Cambridge University Press, 1992, 633 p.
5. Hornby A.S. Oxford Advanced Learner's Dictionary. Eighth edition. Oxford: Oxford University Press, 2010, 1888 p.
6. Kunin A. V. English-Russian Phraseological Dictionary. Moscow: Russky yazyk, 1984, 944 p.
7. Pyles Th. The Origins and Development of the English Language. New York: Harcourt, 1964, 383 p.
8. Rastorguyeva T.A., et al. History of the English language. Moscow: Higher school, 1972, 175 p.
9. Serjeantson M.S. A History of Foreign Words in English. London: Routledge, 1993, 354 p.
10. Sullivan J. F. The Externals of the Catholic Church: A Handbook of Catholic Usage. Aeterna Press: [Religion](#), 1951, 403 p.
11. Tyndale W. Preface to *The Obedience of a Christian Man*. Penguin Books Limited, Religion, 1528, 272 p.

**Açar sözlər:** intibah, dövr, söz, lüğət tərkibi, ingilis dili, alınma

**Key words:** Renessans, period, word, vocabulary, English, borrowing

**Ключевые слова:** Ренессанс, период, слово, лексика, английский язык, заимствование

## THE ROLE OF RENAISSANCE WORDS IN ENRICHING THE ENGLISH LANGUAGE

### Summary

The article deals with the role of Renaissance words in enriching the English language. It states that a word is a unit that has meanings. It may have more meanings than one. Depending on the context the meanings of the word may be caught.

The article also highlights the importance of enriching the word stock of a language. The English language is known to have rich vocabulary. The Renaissance period is believed to have enriched the vocabulary of the English language. The words that were borrowed during the period of Renaissance have been distinguished in the article.

## РОЛЬ РЕНЕССАНСНЫХ СЛОВ В ОБОГАЩЕНИИ АНГЛИЙСКОГО ЯЗЫКА

### Резюме

В статье рассматривается роль ренессансных слов в обогащении английского языка. Он утверждает, что слово – это единица, имеющая значения. Оно может иметь больше значений, чем одно. В зависимости от контекста могут быть уловлены значения слова.

В статье также подчеркивается важность обогащения словарного фонда языка. Известно, что английский язык обладает богатым словарным запасом. Считается, что период возрождения обогатил словарный запас английского языка. В статье выделены слова, заимствованные в период возрождения.

**Rəyçi: fil.f.d. X.Əliyeva**

## ANA DİLİ FƏNNİNİN İNTELLEKTUALLIĞIN İNKİŞAFI ÜÇÜN ƏHƏMİYYƏTİ

İntellekt qabiliyyətlərinin inkişafını ön plana çəkən və müasir məktəblərimizdə getdikcə daha uğurla tətbiq edilən Milli Kurikulum sənədinin meydana gəlməsi ölkədə aparılan genişmiqyaslı islahatların nəticəsidir. İntellektual xarakter daşıyan Kurikulum təhsil proqramı olaraq dünyada yeni bir model kimi geniş tətbiq olunur. Azərbaycanda həyata keçirilən kurikulum islahatları şagirdlərin, ilk növbədə, intellektual qabiliyyətlərini inkişaf etdirməklə müasir məktəbin dünya standartları səviyyəsinə çatdırılmasını bir vəzifə olaraq qarşıya qoyur (1, 2). Bu vəzifə həm də ümumtəhsil fənlərinə, onların yenidən qurulması məsələlərinə baxılmasını xüsusi olaraq aktuallaşdırır. Çünki şagirdlərin inkişafını təmin edən, onların formalaşmasına təsir göstərən vasitələr sistemində tədris fənləri xüsusi seçilir. Bu mənada fənlər həm də məktəbin tədris fəaliyyəti sistemində əvəzsiz yer tutur.

Şagird bacarıqlarının ilkin qaynağı onun intellekti ilə bağlıdır. Şagirdlərdə intellekti inkişaf etdirmək hər bir fənn üçün mükəmməl bir metodikanın vacibliyini şərtləndirir. Metodika isə təsadüfləri sevmir. O, müəyyən sistemə əsaslanır. Sistemli şəkildə aparılan pedaqoji prosesdə uşaq hər şeyi tam aydınlığı ilə təsəvvür edir.

Orta məktəbdə “Azərbaycan dili” kursunun müasirləşməsi bu fənnin məzmununun və metodikasının yeniləşməsini bir məqsəd kimi qarşıya qoyur. Kurikulumun tələblərinə əsasən “Azərbaycan dili” bir tədris fənni kimi müasir dövrün tələblərinə, reallığına uyğunlaşdırılır. İndi şagirdlərə biliklərin verilməsi üçün mətnlərin, sual və tapşırıqların seçilməsini, “Azərbaycan dili” təliminin metodikasını yeni aspektdə işlənməsini bir tələb kimi qarşımızda durur. Yeni metodika şagird intellektinə, onun düşünmə, nəticə çıxarma, idrak fəaliyyətinin maksimum dərəcədə inkişaf etdirmək prinsiplərini əsas götürür (2).

İnsan bir sıra təbii instinktləri ilə dünyaya gəlir. Bu potensial instinktlərin içində yaşamaq, xəyala dalmaq, gələcək fəaliyyətini təsəvvür etmək, plan qurmaq və s. kimi yalnız insana məxsus olan keyfiyyətlərin rüşeymi olur. Bu keyfiyyətlər inkişaf etdikcə insan canlıların ən güclüsünə çevrilir. Deməli, hər şey insana xas olan təbii instinktləri inkişaf etdirməkdən, yəni bu cəhətləri tərbiyə edib həmin şəxsin xarakterinə çevrilməkdən ibarətdir. Ağaca su verib qulluq edildiyi kimi uşağa da hərtərəfli tərbiyə vermək cəmiyyətin ən mühüm işlərindən biridir. Cəmiyyətin bu vəzifəsini məktəb öz üzərinə götürür. Deməli, məktəb güclü varlığa çevrilmək imkanları olan və təbiətən başqa həmcinslərindən seçilən insanın sərvətə çevrilmək vəzifəsini icra etməlidir. Bu, məktəb fəlsəfəsinin əsasını təşkil edir.

Şagirdlərdə intellekt qabiliyyətlərinin inkişaf etdirilməsi işinə ibtiddi siniflərdən başlanılır. “Ana dili” fənninin tədrisi prosesində şagird intellektinin inkişaf etdirilməsi üçün ən zəruri pedaqoji amillərin müəyyənləşdirilməsi bu gün vacib problemlərdən biri kimi qarşıda dayanır. Bu sahədə aparılan çoxsaylı təcrübələr də məsələnin günün vacib pedaqoji tələblərindən olduğunu aydın şəkildə göstərir. Müasir təhsilin qarşısında duran başlıca vəzifə şagirdlərdə intellekt qabiliyyətlərini inkişaf etdirməkdir. İntellekt tərbiyəsi ilə məşğul olmaq təkcə hər hansı bir ölkə üçün deyil, bəşəriyyət üçün kədr hazırlamaqdır. Bu, qlobal düşüncənin istəyidir. Bu gün intellekt ona görə lazımdır ki, o, dünyanı tərəqqiyə, firavanlığa, işıqlı amallara, dostluğa, xeyirxahlığa aparmağa qadirdir. “İntellekt” kəlməsini eşidən hər kəsin ağına birinci növbədə təbiət elmləri gəlir. Fizika, riyaziyyat, kimya, biologiya və s. Lakin şagirdin əqli keyfiyyətlərinin inkişaf etdirilməsi bütün fənləri eyni dərəcədə maraqlandırır. Şagirdlərdə intellekti inkişaf etdirmək hər bir fənn üçün mükəmməl bir metodikanın vacibliyini şərtləndirir. Metodika isə təsadüfləri sevmir. O, müəyyən sistemə əsaslanmalıdır. Sistemli şəkildə aparılan pedaqoji prosesdə uşaq hər şeyi tam aydınlığı ilə təsəvvür edir.

Təhsil müəllim-şagird münasibətlərinin bir formasıdır. Bütün zamanlarda şagird-ustad münasibətləri olub. Ustad biliklərini şagirdinə öyrədib. Çox zaman bu iş zopasız keçməyib. Ustad yanına qoyulan şagirdin anası bu sözləri deyib: “Əti sənin, sümüyü mənim”. Bu sözün arxasında çox mətləblər dayanır. Yəni döy, söy, öldür, istismar et, amma sənətini öyrət. Bu gün dünyanın ən sivil ölkələrinin də keçmişi belə olub. Dünyanın nəhəng alimləri uzun illərdir ki, belə bir suala cavab axtarırlar: Müəllim uşağı passiv məlumatla yükləməlidir, yoxsa həmin məlumatların cüzi hissəsini şagirdin özü “kəşf etməli”dir? Axı “kəşf” sözündə tapmaq, qələbə çalmaq sevinci var. Bu sevinc tonqalı yandıra biləcək qığılıcı qədər əhəmiyyətlidir. Biliyin kəşf olunması, yaranması anlayışının elmi adı konstruktivizmdir. Onun əsas əlaməti uşağın müəllimdən passiv məlumat alması deyil, şagirdin dərslərin aktiv üzvü kimi bilikləri özünün qazanmasıdır (3).

Biliyi uşağın özünün anlaması, kəşf etməsi bəzilərinin iddia etdiyi kimi son əsrlərin elmi məhsulu deyil. Azərbaycan xalqı min illər bunda əvvəl belə deyib: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır!”. Bir dəfə görmək, onu praktik şəkildə dərk etmək, öyrənmənin özünün başa düşməsi deməkdir. Qədim çinlilərin də maraqlı sözü var: “Mənə de – unudum, göstər – yaddan çıxaram. Cəlb et – öyrənəm!” İnsan özü müstəqil öyrənməyi həmişə başqalarının öyrətməyindən çox istəyir. Bu cəhət uşaqların psixologiyası üçün daha çox səciyyəvidir. Qəzet və jurnalların səhifələrində verilən “düşün, tap” rubrikası uşaqları çox cəlb edir. Çünki burada onu öyrədən yoxdur. Kəşf olunmalı biliklə uşaq təkbətək qalır. Onun öz gücünü yoxlamaq imkanları yaranır. Əgər axtarılan cavabı tapa bilməsə, qınaq obyektinə olmayacaq. Kimsə ona “bacarmadın, düz deyil, bir yaxşı-yaxşı fikirləşsənə” kimi töhmət dolu sözlərlə müraciət etməyəcək.

“Azərbaycan dili” tədrisində müəllimin fasilitatorluq bacarığı, şagirdlər arasında yaratdığı dostluq əlaqələrinin möhkəmlənməsi işində həyata keçirdiyi tədbirlər (qrupların, qrup öncüllərinin yaradılması, qruplar üçün maraqlı tədqiqat

<sup>99</sup> ADPU-nun magistrantı. [taranamehdiyeva@gmail.com](mailto:taranamehdiyeva@gmail.com)

suallarının hazırlanması və s.), motivasiya yaratmaq, tədqiqat sualı müəyyənləşdirmək, onları düşünməyə vadar etmək dərsin məhsuldar olması üçün ilkin şərtidir.

Bəs sinfə elmi bilikləri kim gətirməlidir? Müəllim, yoxsa şagird? Şagirdin fəallığı, yeni fikri sinfdə kəşf edərək öyrənməsi belə bir sualı doğurur. Bu suala birbaşa cavab vermək üçün fasiləsiz təhsil anlamında müəllimin fasiləsiz təhsilini yadımıza salaq. Bu müddətə əsasən müasir müəllim ömrü boyu təhsil alır və deməli, həmişəlik özünü inkişafda məşğul olur. O, daim mütləq edir, öyrənir, təkmilləşir və öyrəndiklərini tətbiq edir. Şagird də sinfə elmi bilikləri daşıyır. Dünənki dərsin tapşırığı elə olmalıdır ki, şagird müxtəlif qaynaqlardan onu tapıb sinfə gətirsin. Şagirdlər müxtəlif qaynaqlardan bəhrələndiyinə görə sinfdə bir mövzunun məlumat bankı yarana bilər. Mövzu üzrə məlumat o qədər çox ola bilər ki, seçim bolluğu yaranar.

O zaman belə sual ortaya çıxa bilər ki, yeni bilik haradan gəlir? Müəllim onu təchiz etmir, uşaqlara göstəriş verir. Şagird öz bilik və təcrübəsinə əsaslanaraq ətraf aləm haqqında yeni məlumatlar kəşf edir. Hesab edirik ki, şagirdlərin müxtəlif məlumat və təcrübələri müqayisə etdikdən sonra kəşf etdikləri yeni biliklər müəllimin fəallığını artırır. Prosesdə bir az neqativlik öyrənmə prosesini poza bilər. Bilik həmişə yaradıcı fəaliyyətin nəticəsi kimi çıxış edir. Buna görə də passiv şəkildə ötürülə bilməz.

Müasir dünya psixoloqları belə nəticəyə gəlirlər ki, intellektin əsası uşağın körpə yaşlarından mənimsədiyi ana dilinin sintaksisidir. Ana dilinin sözləri, onların cümlə daxilindəki əlaqələri, qrammatik qanunların doğmalığı, bu qaydaların məntiqi haqqında şagirdin düşünməyə başlaması intellektin bünövrəsini qoyan amillərdəndir. “İntellekt” latın mənşəli sözdür. Mənası “idrak”, düşüncə”, “anlayış” deməkdir. Cisim və hadisələr arasındakı əlaqələrin dərk olunması, insanın davranışında şəraitin tələbinə uyğun şəkildə onu dəyişdirmək qabiliyyətidir ki, bu da müasir təhsilin ən mühüm vəzifəsidir (4, 5).

İntellekt qabiliyyətlərini inkişaf etdirmək üçün hər bir elm sahəsi öz imkanlarından istifadə edir. Bir qrup alimlər həmin qabiliyyətlərin inkişafını riyazi, həndəsi fiqurlar, əyləncəli və məntiqi məsələlərin həllində, digər qrup alimlər isə təbiətin sirlərini öyrənməkdə, bədii ədəbiyyatın rolunda görürlər.

İntellektin rüseymləri, sağlam toxumları istedadla yazılmış ədəbiyyat nümunələrinin dərin qatlarındadır. Ədəbi əsərin estetik keyfiyyətlərini yalnız ana südü ilə müqayisə etmək olar. Ondan bəhrələnməyən uşaq sonralar hansı elm sahəsinə düşürsə düşsün, ya pis sənətkar, ya da cəmiyyət üçün yararsız adam olacaq. Buna görə də oxu dərsləri uşaqlarda bədii əsərin ləzzətini duymaq qabiliyyəti yaratmalıdır.

Bədii əsərin tədrisi prosesində əsas məsələ şagirdlərin qəlbində “niyə?”, “nə üçün?” kimi suallar yaratmaq bacarığıdır.

Alimlər bu fikirdədir ki, bu gün məktəb elmi biliklərin sürətlə qavranılması, məqsədyönlü bacarıqların yaranması üçün meydan olmalıdır. Şagirdlərin məntiqi təfəkkürünün inkişafı, intellektlərinin genişlənməsi başqa fənlərlə birlikdə ana dili tədrisinin də üzərinə düşür. İntellektin inkişafı gələcək texnologiyaların inkişafıdır. Təfəkkür və düşüncə uşaqların təhsildə daha böyük nailiyyətlər əldə etməsinə kömək edir.

Təkcə “Azərbaycan dili” dərslərinin tədrisi prosesində deyil, bütövlükdə təhsil sistemində intellektin, beyin fəaliyyətinin və çevikliyin inkişafı nəzərə alınmalıdır. Biz hər gün uşaqların zehninə təsir edən bədii əsərlər vasitəsilə intellektini inkişaf etdirməli, bütün dərslərimizi onların düşüncə tərzinə uyğun oyunlar şəklində qurmalıyıq.

İntellektin çevikliyi şagirdlərin əldə etməli olduğu ən mühüm bacarıqlardan biridir. Danışanın fikrinin alt qatında gizlənən mənanı tez dərk etmək bacarığına yiyələnmək üçün şagirdlərə müxtəlif növ tapşırıqlar vermək olar. Bu tapşırıqlar ən sadə, elementar nümunələrdən başlamış şagirdin yaşına uyğun gələn mürəkkəb tapşırıqlara qədər yüksələ bilər. Təfəkkür çevikliyinə inkişaf etdirilməsi müasir təhsilin qarşısında duran vəzifələrdəndir. Şagird hər hansı sualın cavabını mümkün qədər tez vermək bacarığına yiyələnməlidir. Bu bacarıq xüsusi məşq tələb edən oyunlar vasitəsilə mənimsənilir. Bütün sinfə uzun bir söz verilir. Məsələn, “Azərbaycanşünaslıq”. Bu sözdən istifadə edərək yeni sözlər yazılması tələb olunur. Kənar hərfərdən istifadə etmək olmaz. Həmçinin sözdə cəmi bir “Ə” hərfi varsa, yeni yaranan sözdə iki “Ə” ola bilməz. Bu şərtləri nəzərə almaqla uşaqlar yarışa başlayırlar. Məqsəd söz ehtiyatının nə qədər zəngin olduğunu yoxlamaqdan ibarətdir. Uşaqlar yazdıqlarını oxuyanda bir-birini zənginləşdirir, leksikonunda olmayan yeni sözləri öyrənirlər.

Təfəkkürü fəallaşdıran dil üzrə suallar, fakt və hadisələri keçilən dərsləri yada salmağa xidmət göstərmir. O daimi inkişafda olan intellektə yeni impuls verir, onu daha da fəallaşdırır, şagird təfəkkürünü alovlandırır. Müasir təhsilin yolu budur. Lakin sualları heç də həmişə müəllim vermir. Şagirdin müəllimə, şagirdin şagirdə ünvanladığı suallar da eyni dərəcədə maraqlı olmalıdır. Oxu dərslərində bu intellektlərin hər birinə qida verəcək imkanlar vardır. Fəal təlim texnologiyalarının əsas üstünlüklərindən biri tədris prosesində həmin qabiliyyətləri nəzərdə tutmaqdır. Müəllim sinfdə eyni intellekt maraqları olan şagirdləri qruplaşdırmağı bacarmalıdır. Hər bir şagird özünün intellekt qrupunda daha xoşbəxt olur. Həm də öz qabiliyyətlərini inkişaf etdirmək imkanları qazanır.

“Azərbaycan dili” fənninin pedaqoji və metodik problemlərinin araşdırılması müasir təhsilimizin çox mühüm vəzifələrindən biridir. Bu isə mövzunun nə qədər aktual olduğu haqqında tam təsəvvür yaradır.

**Nəticə.** Dil təfəkkürlə bilavasitə bağlı olub onunla birgə fəaliyyət göstərir. Həmçinin dil özünün əvəzolunmaz vahidləri ilə uşaqların intellektinin inkişafında bir vasitə kimi rol oynamaqla onu hərəkətə gətirərək inkişaf etdirir, zənginləşdirir. Bu mənada Azərbaycan dilinin təlimi prosesində onun şagird intellektinin inkişafındakı roluna istinad edilməli, digər fənlərlə əlaqəsi nəzərə alınmalıdır.

Şagird qəlbində intellektin ilk rüşeymi olan “niyə?”, “nə üçün?”, “başqa cür ola bilərdimi?” kimi sualların yaranması üçün istedadla yazılmış əsərlərin dərin qatlarında gizlənən fikirlərin üzə çıxarılması da Azərbaycan dili tədrisi zamanı şagird qəlbində yaranan həmin suallar onları mütaliə zamanı daha ayıq olmağa və məntiqlə düşünməyə sövq edir. Şagird düşüncəsində yaranan ilk suallar kimi onların yaddaşına ömürlük həkk

### Ədəbiyyat siyahısı:

1. Abbasov Ə. Yeni kurikulumların səciyyəvi xüsusiyyətlər. "Kurikulum islahatı: tədqiqatlar nəticələri / Nəşrə haz.: Abbasov Ə. Cavadov İ. Bakı: Mütərcim, 2011
2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni ezrə təhsil proqramı (kurikulumu) (V-XI siniflər). Bakı, Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi, 2015
3. Novruzov Q., Abbasov Ə. Ənənəvi təhsildən "düşüncə və təfəkkür məktəbi" nə doğru, "Azərbaycan məktəbi" jurnalı, 2014, №3, səh. 9-18
4. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, Pedaqogika, 2004.
5. Əlizadə Ə.Ə. İdrak prosesləri və hisslər. Psixopedaqoji məsələlər. Bakı. 2006.

Açar sözlər: intellektuallığın inkişafı, təfəkkür, şagird inkişafı, yeni metodika, elmi biliklər

Key words: development of intelligence, thinking, student development, new methodology, scientific knowledge

Ключевые слова: развитие интеллекта, мышление, развитие учащихся, новая методика, научное знание

### Xülasə

Məqalədə ilkin olaraq intellektual qabiliyyətlərin inkişafını ön plana çəkən hazırkı təhsil islahatı tədbirlərindən danışılır. Onun əsas istiqamətlərindən biri olan kurikulumların meydana gəlməsindən bəhs olunur. Həmçinin bu kurikulumların şagird intellektinin inkişafında mühüm rol oynadığı qeyd olunur. Bir fənn olaraq Azərbaycan dili təliminin şagirdlərin intellektual qabiliyyətlərinin inkişafı baxımından imkanları araşdırılır. Azərbaycan dili kurikulumunun bu baxımdan geniş imkanlara malik olması vurğulanır.

Məqalədə həmçinin şagirdlərin intellektual qabiliyyətlərinin inkişafı baxımından Azərbaycan dili təlimi prosesinin mövcud imkanları təhlil edilir. Bu zaman biliklərin kəşf olunması, bunun üçün şagirdlərin axtarırlara istiqamətləndirilməsinin xüsusi əhəmiyyət daşıdığı göstərilir. Ana dilinin sintaksisinin intellektual əsaslı olması, dilə dair sual, fakt və hadisələrin onun inkişafına təsir göstərməsi qeyd edilir.

### Summary

The article initially refers to the current education reform measures that prioritize the development of intellectual abilities. One of its main directions is the creation of a curriculum. It is also noted that these curricula play an important role in the development of the intellect of students. As a subject, the possibilities of teaching the Azerbaijani language are studied from the point of view of developing the intellectual abilities of students. It is emphasized that the curriculum of the Azerbaijani language has ample opportunities in this regard.

The article also analyzes the modern possibilities of the process of teaching the Azerbaijani language from the point of view of developing the intellectual abilities of students. At this time, it is shown that the discovery of knowledge and the guidance of students in their search is of particular importance. It is noted that the syntax of the native language has an intellectual basis, that questions, facts and events related to the language affect its development.

### Резюме

В статье изначально говорится о текущих мерах по реформе образования, которые отдают приоритет развитию интеллектуальных способностей. Одним из основных его направлений является создание курикулума. Также отмечается, что данные учебные программы играют важную роль в развитии интеллекта учащихся. В качестве предмета исследуются возможности обучения азербайджанскому языку с точки зрения развития интеллектуальных способностей учащихся. Подчеркивается, что учебная программа азербайджанского языка имеет в этом плане широкие возможности.

В статье также анализируются современные возможности процесса обучения азербайджанскому языку с точки зрения развития интеллектуальных способностей учащихся. В это время показано, что особое значение имеет открытие знаний и руководство учащимися к их поиску. Отмечается, что синтаксис родного языка имеет интеллектуальную основу, что вопросы, факты и события, связанные с языком, влияют на его развитие..

**RƏYÇİ: dos.L.Ələkbərova**



## İNGİLİS DİLİNDƏ MODAL FEİLLƏRİN TARİXİ-NƏZƏRİ ASPEKTLƏRİ

Modallıq dilin ünsiyyət vasitəsi kimi təyin edilməsi ilə əlaqədar yaranmış qrammatik vasitələri əhatə edir və bildirilən fikrin əlçatanlığını və effektivliyini təmin edir. İngilis dilində hərəkətləri ifadə etməyən, yalnız danışan tərəfindən onlara münasibət bildiren bir qrup feil var. Onlara modal feillər deyilir. Onların köməyi ilə danışan bu və ya digər hərəkətin mümkün və ya qeyri-mümkün, məcburi və ya lazımsız olduğunu və s. bildirir.

Bəzi tədqiqatçılar hesab edirlər ki, modal feillər yalnız müəyyən funksiyaları və mənaları olan bir növ feildir, buna görə də onlar ayrı bir qrup təşkil etmirlər. Əksər elm adamları hesab edirlər ki, bu, danışanın ifadəyə münasibətini ifadə edən ayrıca feil qrupudur. Bu qrup feilləri ayrıca bir sistemə ayırmaq olar, çünki onların məna və funksiyaları digər feillərin funksiya və mənalarından fərqlidir. "Modal feillərin əhəmiyyəti və rolu, eləcə də ingilis dilindən Azərbaycan dilinə tərcümədə ifadə imkanlarının araşdırılması da mövzunun aktuallığına dəlalət edir" [3, s. 4].

İngilis dilində modal feillər modallığı, yəni feil-predikatın hərəkətinin reallıqla əlaqəsini ifadə edən vasitələrdən biridir. Modallıq feil hallarının sintetik və analitik formaları ilə ifadə olunan bütün məna və çalarlarla çatdırılır. Yaxud başqa sözlə desək, modallıq (modalis - modal və modus - yol, ölçü sözlərindən) ifadənin reallığa müxtəlif növ münasibətini ifadə edən funksional-semantik kateqoriyadır. Eləcə də subyektiv kvalifikasiyanın müxtəlif növlərini bildirirlər. Təbii dilin əsas kateqoriyalarına aid olan linqvistik universaldır. Modallıq termini dil strukturunun müxtəlif səviyyələrində semantik həcminə, qrammatik xüsusiyyətlərinə və formallaşma dərəcəsinə görə geniş spektrli hadisələri ifadə etmək üçün istifadə olunur. Modal feillər onun aktuallaşma vasitələrindən biridir. İngilis dilində modal feillər bunlardır: *can, may, must, ought to, shall, should, will \would, dare, need*. Modal feillər də bəzi işlənmə hallarında *to be* və *to have* feillərinin şəxsi və şəxssiz formalarıdır. Bu, semantik və qrammatik (morfoloji və sintaktik) xüsusiyyətlərinə görə bir-birindən fərqlənən kiçik funksiyalı sözlər qrupudur. Semantik baxımdan modal feillər nə hərəkəti, nə də vəziyyəti bildirmir, adi feillərdən fərqli olaraq, mümkün, ehtimal, zərurət, təəccüb, şübhə, məqsəduyğunluq, arzuolunanlıq və müxtəlif duyğuların mücərrəd modal mənalarını ifadə edir. Bu mənalar modal feildən sonra gələn müntəzəm feilin məsdəri ilə ifadə olunur. Məsdər *to* hissəciyi olmadan işlənir (*ought to* feili və *to be to, to have* modal feillərinin ekvivalentləri istisna olmaqla).

Sintaktik cəhətdən modal feillər cümlədəki roluna görə köməkçidir və heç vaxt cümlənin müstəqil üzvü kimi işlənmirlər. Onlar məsdərlə birləşir və onunla birlikdə mürəkkəb modal predikat əmələ gətirir.

Modal feillər digər feillərə xas olan bir sıra formalara malikdir:

- onların şəxssiz formaları yoxdur;
- onlarda üçüncü tək şəxsin sonluğu yoxdur;
- modal feillərin əksəriyyəti birdən çox məna daşıyır və müxtəlif modallıq çalarlarını ifadə edir.

Dillər daim dəyişkən olduğu üçün tarixi dövrlərə bölmək çox çətindir. Ümumiyyətlə, dil tarixçiləri ingilis dilinin tarixi, dilin formalaşmasını üç əsas mərhələyə bölürlər [8, s. 186]:

1. Qədim ingilis dili dövrü (450-1150-ci illər);
2. Orta ingilis dili dövrü (1150-1500-cü illər);
3. Müasir ingilis dili dövrü (1500- çağdaş dövr).

Hər dövrün sözlərdə özünəməxsus fonetik və qrammatik dəyişiklikləri olmuşdur. Qədim ingilis dili dövrü: İlkin mərhələdə modal feil anlayışı hələ mövcud deyildi. O zamanlar onlara preterite-present feil deyilirdi. Cəmi 12 idi. Bunlara *willan, cunnan, mægan, mōtan, āgan, sculan, meahthe, nēadian, durran, geneah, munan, unnan* kimi feillər daxildir. "Qədim ingilis dilini başa düşmək olduqca çətin idi. İngilis dilinin bu qədim formasında yazı nümunələri yalnız bəzi ekspertlər tərəfindən oxuna bilər. Bu dövrdən bir neçə yazı nümunəsi qalıb" [2]. Bu gün runik əlifba ilə yazılmış Qədim ingilis dilini başa düşmək mümkün deyil. Bununla belə, bəzi Qədim ingilis sözləri bu gün müasir ekvivalentlərinə çox yaxındır. Qədim ingilis dili müasir ingilis dilinin təməlini təşkil edir. "Qədim ingilis dilinin qalıqlarına müasir ingilis dilinin dialektlərində rast gəlmək mümkündür" [7, s. 3].

Orta əsr ingilis dilində ən mühüm inkişaf bu dövrdə standart yazı dilinə tədricən keçid idi. Dövrün əvvəlində standart ingilis dili yox idi. İnsanlar öz tələffüzünə uyğun olaraq öz ləhcəsində yazırdılar. Orta ingilis dili dövründə preterite-present feillər sistemində aşağıdakı dəyişikliklər baş verdi:

1. Bəzi feillərin səs forması dəyişmişdir.
2. Bəzi feillərin mənası dəyişmişdir.

Orta ingilis dili dövründə dilin fonetik sistemindəki ümumi dəyişikliklərlə əlaqədar olaraq preterite-present feilləri öz səs formasını dəyişdi. Müasir ingilis dili dövründə bəzi preterite-present feillər yoxa çıxdı. Bu dövrə qədər qalmış feillər köhnə formalarının bir qismini və qrammatik fərqlərini itirmiş, lakin özünəməxsus xüsusiyyətlərini saxlamışdır. Qrammatik cəhətdən preterite-present feillərin məsdər və keçmiş zamanı var idi. Məsələn, Orta ingilis dili dövrünün sonunda *cunnen* feili öz formasını itirmiş və Müasir ingilis dili dövründə indiki zamanın tək forması *can* istifadə edilmişdir. Lakin *can* feilinin modal mənası daha genişdir. *May* və *must* feillərinin mənasını qismən əvəz edir. *May* modal feilinə gəlincə, Müasir ingilis dili dövründə o, məsdər və iştirakçı kimi qrammatik formaları itirmişdir. İndiki zamanda *may*, keçmişdə isə *might* forması var. *Shall* modal feili köhnə formalarının çoxunu itirmişdir.

<sup>100</sup> Filologiya üzrə fəlsəfə doktoru. Bakı Dövlət Universiteti. [yegana\\_qrshv1287@mail.ru](mailto:yegana_qrshv1287@mail.ru)

Müasir ingilis dili dövründə feillər aşağıdakı dəyişikliyə uğradı:

- ingilis qaydasız feillərinin nizamlanması;
- birinci şəxsdə gələcək zamanı işarələmək üçün “*shall*”ın aradan qaldırılması;
- “*have*” feili üçün *do* köməkçi feilinin istiadəsi;
- “*wanna*”, “*gonna*”, “*gotta*” köməkçi feillərinin işlənməsi;
- ingilis dilinin feillərinin müəyyən indiki və keçmiş zaman formalarında istifadəsi [6, s. 18-19].

Müasir ingilis dili dövründə feil indiki zaman təkindən başqa bütün formalarını itirməlidir. O, həm də mənasını mümkündürdən məcburiyyətə dəyişdi. Qədim ingiliscə yeni modal feillər əmələ gəlmiş və inkişaf dövrü ilə birlikdə *have to must* mənasını dəyişmişdir. Mənşəcə daha bir preterit-present feili olan *dare*, inkişaf mərhələsi ilə özünün əsas xüsusiyyətlərini və modal feilin əksəriyyətini itirmişdir. Yeni İngilis dili dövründə 3-cü şəxsin təkində -s sonluğu ilə işlənir və bütün feillər kimi keçmiş zamanda -ed sonluğu ilə adi formaya malikdir. Qədim ingilis dilindəki *willan* feili, mənşəcə qabaqcadan indiki feil olmayan, modal feillərlə semantik və funksional oxşarlığına görə modallıq xassələri qazanır. Yuxarıda deyilənlərə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, modal feillərin inkişaf dövrləri çox müxtəlif və mürəkkəbdir.

Qədim ingilis dili feillərinin morfoloji təsnifi [1, s. 135]

Güclü	Zəif	Qeyri-vacib feillər
Müxtəlif yeddi sinif	Müxtəlif üç sinif	Preterit-presens Suppletiv Anoma

Dilin inkişafının hər bir dövründə bu kiçik feil qrupu həm fonetika, həm də qrammatika baxımından əhəmiyyətli dəyişikliklərə məruz qalır. İnkişaf zamanı preterite-present feillərin bəziləri itdi, qalanları ya mənasını dəyişdi, ya da sabit qaldı. Fonetika baxımından bu qrup feillər böyük dəyişikliklərə məruz qalmışdır. Qədim ingilis dilinin preterite-present feillərini onların əmələ gətirdiyi feillərlə müqayisə etsək, onların arasında oxşarlıqları görmək çox çətin olacaq. Modal feilin inkişafı dilin inkişafının hər dövründə çox mürəkkəbdir. Müasir ingilis dili dövrünün əvvəllərində semantik və funksional xüsusiyyətlərinə görə preterite-present feilləri modal adlandırılmağa başladı.

Alimlərin modal feillərin tərifinə müxtəlif yanaşmalarını öyrənərək belə nəticəyə gəlmək olar ki, onların əsas xüsusiyyəti aşağıdakı kimidir:

1. Semantik aspekt. Semantika nöqteyi-nəzərindən modal feillər iradə və ya insan istəklərinin funksiyasını ifadə edir.

2) Qrammatik aspekt. Qrammatik cəhətdən modal feillərin öz forma və quruluşu var. Onlar 3-cü şəxsin təkində -s sonluğu olmadan işlənir. Onların da keçmiş zaman forması yoxdur. Bu, feillərin özünün inkişafının nəticəsidir. Amma hər yerdə olduğu kimi burada da istisnalar var. Başqa feillərdən mənə və funksiyasından başqa heç bir cəhəti ilə fərqlənməyən iki modal feil var. *Dare, need, ought* modal feilləri *to* hissəciyi ilə işlənir. Belə *dare* və *need* feilləri 3-cü şəxsin təkində -s sonluğu ilə işlənir.

İngilis dilinin inkişafının müxtəlif dövrlərində modal feillərdə müxtəlif fonetik və qrammatik dəyişikliklər baş vermişdir. Fonetik aspekt baxımından preterite-present feillər böyük fonetik mənalara keçmişdir. Qədim ingilis feili *mægan* - orta ingiliscə öz inkişafı zamanı *mowen* formasını almışdır. Müasir ingilis dili dövrü sonluqların itirilməsi dövrü kimi qeyd olunur. Bu dövrdə indiki zaman may forması qorunub saxlanılmış, keçmiş may forması bu dövrdə -e sonunu itirərək *might* formasına çevrilmişdir. Qədim ingilis preterite-present verb *scéal* singular hal-hazırda orta ingiliscə öz inkişafı zamanı *shal* formasını almışdır.

Müasir ingilis dili dövründə indiki zaman forması sağ qalacaqdır. Keçmiş zamanın forması da fonetik cəhətdən dəyişmişdir. Qədim ingilis dilində *cūðe* keçmiş forması Orta ingilis dilinə *couthe* formasına keçdi. Orta ingilis dili dövründə *ð* samiti *th*-i əmələ gətirir. Müasir ingilis dili dövründə yalnız indiki zaman işlənir, keçmiş zaman isə dəyişdirilir. Nəticədə keçmiş zamanın yeni forması yarana bildi. Qədim ingilis feili *willan* öz inkişafı zamanı digər preterite-present feillərə nisbətən daha az fonetik dəyişikliklərə məruz qalmışdır. Qədim ingilis dili dövründə məsdər *willan*, indiki zamanda *wille*, keçmiş *wolde* şəklində idi. Orta ingilis dili dövründə onun forması praktiki olaraq dəyişmədi. İndiki zamanda *will* formasına sahib idi, keçmiş zamanda *wolde* formasını saxladı.

Müasir ingilis dili dövründə *owen* preterite-present feili bir sıra dəyişikliklərdən keçdi. Preterite-present feili *mōt* ən az fonetik dəyişikliyə məruz qalmışdır. Orta ingilis dili dövründə kökdə sait uzunluğunu itirmiş və bu dövrdə Qədim ingilis dili dövründə olduğu kimi eyni formalara sahib olmuşdur. İndiki zamanda *mot*, keçmiş zamanda - *moste* formasına malik idi. Orta ingilis dili dövrü bəzi preterite-present feillərin yoxa çıxması, bəzilərinin dəyişdirilməsi, bəzilərinin praktiki olaraq dəyişməz qalması ilə əlamətdardır. Ən əhəmiyyətli fonetik dəyişikliklər orta əsrlər inkişaf dövrünün sonunda baş verdi. Müasir ingilis dilinin başlanğıcında ən vacib fonetik dəyişiklik sonluqların itirilməsi idi.

Modal feillər mənə və funksionallıq dəyişikliyi kimi qrammatik terminlərdə ən böyük dəyişikliklərə məruz qalmışdır. Müasir ingilis dili dövrünə qədər *mægan* preterite-present feili məsdər, indiki cəm və iştirakçı kimi bəzi qrammatik formalarını itirmişdi. Müasir qrammatikada may modal feili də bütün modal feillərin xüsusi funksiyasını saxlamışdır. Ondan sonra məsdər *to* hissəciksiz işlənir; ümumi sual qurarkən *do* köməkçi feili tələb olunmur. “Modal feillər başqa feillərdən təkcə mənə baxımından deyil, həm də qrammatik formalar sistemində görə fərqlənir. Modal feillər əskik, qüsurlu feillərdir. Onlarda digər feillərin malik olduğu bir sıra qrammatik formalar yoxdur” [4, s. 6].

Müasir qrammatikada can modal feildən sonra *to* hissəciyi olmayan sadə məsdər bu şəkildə işlənir. Umumi sual qurarkən *do* köməkçi feili də tələb olunmur. Müasir ingilis dilində *could* forması nəzakətli xahişi ifadə etmək üçün istifadə olunur və həm keçmiş zamanda, həm də indiki zamanda istifadə edilə bilər. Qədim ingiliscə *willan* feili o dövrdə əvvəldən indiki feil deyildi. Müasir ingilis dili dövrünün əvvəlində modallığını aldı. Onun qrammatik xüsusiyyətlərinə gəlincə, onlar preterite-present feillərin xüsusiyyətlərinə bənzəyirdi. Ondan sonra *to* hissəciyi olmayan sadə məsdər də işlədilir.

Orta ingilis dili dövründə də qrammatik xüsusiyyətlərini və funksiyalarını itirmir. Ondan sonra məsdər *to* hissəciyi olmadan istifadə olunur. Müasir ingilis dili dövrünün əvvəlində modal feilə çevrilir. Bütün modal feillər kimi, ümumi sual qurarkən o da *do* köməkçi feili tələb etmir. Müasir qrammatikada *will* modal feili həm də gələcək zamanın yaranmasına xidmət edir. İndiki vaxtda modal feildən daha çox gələcək zaman yaratmaq üçün istifadə olunur. İngilis dilinin inkişafının müxtəlif dövrlərində preterite-present feilin qrammatik xüsusiyyətlərini və modallığını dəyişməmişdir. Qədim ingilis dili dövründə o, mənalarından birində - *to have to* istifadə edilmişdir. Orta ingilis dili dövründə o, hələ də modal xüsusiyyətlərini özündə saxlayır, öhdəlik mənasını geridə qoyur.

Orta ingiliscə dövrünün sonuna doğru bacarmaq mənası yox olur. Qədim ingilis dili ilə müasir ingilis dili arasındakı mühüm fərq Qədim ingilis dilində feilin cümlənin əvvəlində gəlməsidir. Qədim ingilis dili dialekt baxımından müasir ingilis dilindən çox fərqlidir. Leksik və qrammatik sistemin əsaslı şəkildə yenidən nəzərdən keçirilməsi ilə müasir ingilis dili qrammatika baxımından daha sadə bir dilə çevrildi.

Modal feillərin əsas fərqləndirici xüsusiyyəti onların cümlə və suallarda işlənməsidir. Onlardan sonra məsdər *to* hissəciyi olmadan işlənir; ümumi sual qurarkən *do* köməkçi feili tələb olunmur (*dare, need, ought* feilləri istisna olmaqla). Bəzi feillər praktiki olaraq qrammatik və fonetik quruluşlarını dəyişməmişdir. İngilis dilinin inkişafının hər bir mərhələsində modal feillər funksional mənaları ilə yanaşı bir sıra dəyişikliklərə də məruz qalmışdır. Aparılan təhlillərə əsasən demək olar ki, modal feillərin digər feillərdən fərqli xüsusiyyətləri və funksiyaları vardır. Onların əsas xassələrindən biri də 3-cü şəxsin təkində -s sonunun olmamasıdır (*dare, need* feilləri istisna olmaqla).

Modal feillərin əsas xüsusiyyəti danışanın ifadəyə münasibətini göstərməkdir. Funksionallıq baxımından iradə və ya insan istəyini ifadə edirlər. “Modal feillər, digər feillərdən fərqli olaraq, hərəkəti bildirmir (getmək, oxumaq, öyrənmək), bu hərəkətlərə münasibət göstərir (getməliyəm, oxuya bilərəm, oxumalıyam)” [5]. Fonetika baxımından modal feillər ingilis dilinin inkişafı ilə bağlı bir sıra dəyişikliklərə məruz qalmışdır. Bəzi feillər fonetik formasını demək olar ki, tamamilə, bəziləri qismən və ya praktiki olaraq dəyişməmişdir. Modal feillər sisteminə gəlincə, o, ilkin olaraq preterite-present feillər sistemi kimi mövcud olmuş, ingilis dilinin inkişaf dövrləri ilə bu gün mövcud olan modal feillər sisteminə çevrilmişdir.

Şübhəsiz ki, bu gün danışılan ingilis dilində “*should*”, “*could*” və s. kimi sözlər ayrıca bir kateqoriya, daha doğrusu, adi ingilis feillərindən sintaktik cəhətdən fərqlənməyən ‘modal’ altkateqoriya təşkil edir. Bu gün modal və ya modal köməkçilər kimi təsnif etdiyimiz sözlər Qədim ingilis dilində hələ də tam feil idi və bəzən Orta və Müasir ingilis dillərində də eyni şəkildə istifadə olunur. Məsələn, “*will/would*” və “*shall/should*” modalları “*willan*” və “*scullan*” feillərindən əmələ gəlir.

Feilin kateqorik funksiyası onun işlənmə nümunələri ilə müəyyən edilir. Modal birləşdiricilərin həm şifahi, həm də nominal predikat əmələ gətirmə qabiliyyəti, modal feillərlə bir tərəfdən müəyyən məna, morfoloji və funksional ümumiliyin olması, digər tərəfdən bağlayıcı feillər formullaşdırmağa imkan verir. Modal bağlayıcıların mənası, bəzi hallarda praqmatik kontekst səviyyəsinə çıxış yolu ilə predikatın mənasından və cümlənin mənasından birbaşa asılı olaraq şərh edilməlidir. Modallıq anlayışı müxtəlif elmlərin, xüsusən də dilçiliyin istifadə etdiyi mühüm kateqoriyadır. Bu anlayış hadisələrin, onların xassələrinin və əlaqələrinin çox geniş spektrini əhatə edir.

Modallığın linqvistik kateqoriyasının aydın konseptual formalaşdırılmasının olmaması, linqvistik və məntiqi modallıqların qarışması, Müasir ingilis dilində qeyri-real modallığı ifadə edən müxtəlif vasitələrin işləməsi və əlaqələri problemi haqqında biliklərin olmaması bu linqvistikanın daha da öyrənilməsinə zəruri edir. Cümlədəki roluna görə modal feillər köməkçidir. Onlar semantik feilin ifadə etdiyi hərəkətin mümkünlüyünü, qabiliyyətini, ehtimalını, yerinə yetirmək ehtiyacını bildirir. Onlar hərəkəti deyil, yalnız modal münasibəti ifadə etdikləri üçün heç vaxt cümlənin ayrıca üzvü kimi işlənmirlər. Modal feillər həmişə yalnız məsdərlə birləşir. *Must, should-ought, will-would, can-could, may-might, need* modal feilləri müxtəlif təklif çalarlarını ifadə edə bilər. Hər hansı bir kateqoriyanın linqvistik statusunu nəzərdən keçirərkən onun digər kateqoriyaların hansı sisteminə daxil olduğunu, hansı kateqoriyalarla təmasda olduğunu və qarşılıqlı əlaqədə olduğunu müəyyən etmək lazımdır.

Modallığın qapalı forması yoxdur. Onlar şəxs və ya aspektdə dəyişmir. İnkər cümlədə inkar modal feillərdən sonra gəlir. Modal feillər yalnız semantik feillərlə işlənir. Onlar işin mümkünlüyünü, öhdəliyini, ehtimalını və zərurliyini bildirir. Məsələn:

*You must do that. - Bunu etməlisən.*

*You may do that. - Sən bunu edə bilərsən.*

Müasir ingilis dilində modallığı ifadə edən qrammatik və leksik vasitələr mövcuddur. **Qrammatik vasitələr *must, should, ought, will/would, can/could, may/might, need*** kimi modal feillərdir. Eyni zamanda, bu feillər ilkin mənalarını zəiflədir, arzuolunanlıq, məcburiyyət, zərurət və s. və bütövlükdə fərziyyənin məzmununa yalnız danışanın münasibətini çatdırır.

## İSTİFADƏ OLUNUŞ ƏDƏBİYYAT

### Azərbaycan dilində

1. Hüseynova R. Qədim ingilis dili dövründə keçmiş zamanın ifadəsi. Dil və ədəbiyyat. Language and literature. Язык и литература. Beynəlxalq elmi – nəzəri jurnal. 2 (110), Bakı, 2019
2. İngilis dilinin tarixi və günümüzdə ingilis dilinin önəmi. <https://taim.edu.az/ingilis-dili-haqqinda>
3. Qaraşova Y. İngilis dilində modal feillər və onların Azərbaycan dilində ifadə vasitəsi. Avtoferat. Bakı, 2016.

### Rus dilində

4. Лисицина Н. И. Грамматика английского языка модальные глаголы. Учебное пособие. Томск 2009
5. Модальные глаголы в английском языке. <https://easyspeak.ru/blog/vsyo-o-grammatike/modalnye-glagoly-v-anglijskom-yazyke>
6. **İngilis dilində**
6. Leech, Geoffrey; Hundt, Marianne; Mair, Christian; Smith, Nicholas (2009). Change in Contemporary English: A Grammatical Study. Cambridge University Press. pp. 18–19.
7. Shore, Thomas William (1906), Origin of the Anglo-Saxon Race - A Study of the Settlement of England and the Tribal Origin of the Old English People (1st ed.), London, pp. 3, 393
8. Yule, G. The Study of Language. Cambridge: CUP, 2006.

**Açar sözlər:** modal feillər, ingilis dilinin tarixi, Qədim ingilis dili dövrü, Orta ingilis dili dövrü, Müasir ingilis dili dövrü

**Keywords:** modal verbs, history of the English language, Old English period, Middle English period, Modern English period

**Ключевые слова:** модальные глаголы, история английского языка, древнеанглийский период, среднеанглийский период, новоанглийский период

## HISTORICAL-THEORETICAL ASPECTS OF MODAL VERBS IN ENGLISH

### Summary

Old English is dialectally very different from Modern English. An important difference between Old English and Modern English is that in Old English the verb comes at the beginning of the sentence. With a fundamental revision of the lexical and grammatical system, modern English has become a simpler language in grammar review.

The article provides short information about the stages of formation of the English language, modal verbs have been considered from a historical-theoretical point of view. Important features of Old English period, Middle English period, Modern English period are also reflected in the article.

## ИСТОРИКО-ТЕОРЕТИЧЕСКИЕ АСПЕКТЫ МОДАЛЬНЫХ ГЛАГОЛОВ В АНГЛИЙСКОМ ЯЗЫКЕ

### Резюме

Древнеанглийский диалект сильно отличается от Современного английского языка. Важное различие между Древнеанглийским и Современным английским языком заключается в том, что в Древнеанглийском глагол стоит в начале предложения. С кардинальным пересмотром лексико-грамматического строя Современный английский язык стал более простым языком с точки зрения грамматики. В статье дана краткая информация об этапах становления английского языка, рассмотрены модальные глаголы с историко-теоретической точки зрения. В статье также отражены важные черты Древнеанглийского периода, Среднеанглийского периода, Новоанглийского периода.

RƏYÇİ: dos. E.Vəliyeva



## YAZI VƏ TƏLƏFFÜZ ARASINDA OLAN BƏZİ FƏRQLİLİK

İngilis dilinin yazı sistemində bəzi çəşdirici yazı formalarına rast gəlmək mümkündür. Səslərin və yazının əlaqəsini öyrənmək üçün bəzi məsələlərə fikir vermək lazımdır. Məsələlərdən biri bir və ya iki samitin işlədilməsilə bağlıdır. Məsələn, bəzi sözlər var ki, onlar samitlə qurtarır və samitdən əvvəl qısa sait gəlir və bu zaman son samit qoşalaşır: *sit, hop* və s. Bu sözlərə /-ing/ şəkilçisi artırıldıqda son samit qoşalaşır: *sitting, hopping* və s.

Bu cür yazı qaydası uşaqları çəşdirə bilər. Məsələn, çox tələbənin (yaxud şagirdin) *siting, hoping* kimi yazmasına rast gəlmək mümkündür. D.Kristal təklif edir ki, bu cür problemlərlə üzləşməmək üçün yaxşı olar ki, ilk əvvəl tələbələrə uzun və qısa saitlər və ya ümumiyyətlə sait və samit səslər, onların xüsusiyyətləri öyrədilsin (1, s. 230). Uzun və qısa saitlər arasında fərqləri bilən tələbələr təbii ki, aşağıda verilmiş sözlərə şəkilçi artırıldığı zaman hansı yazı dəyişikliyinə olduğunu da biləcəkdir. Müqayisə edək:

SHORT (QISA)	LONG (UZUN)
Rob – robbing;	Hope – hoping
Stop – stopping	Cane – caning
Cut – cutting;	Shame – shaming
Set – setting;	Beat – beating
Bet – betting;	Mean – meaning və s.
Can – canning;	
Man – manning (müdafiə etmək; iştirak etmək)	
və s.;	

Sözün birdən çox hecası olanda və nitqdə son heca vurğulananda son hərf qoşalaşır. Məsələn:

Begin – beginning;

Occur – occurring;

Refer – referring;

Permit – permitting;

Patrol – patrolling;

Əgər son heca vurğulanmırsa, o zaman son hərf qoşalaşmır. Məsələn:

Listen – listening;

Happen – happening;

Qeyd edək ki, Britaniya ingilis dilində bəzi sözlər var ki, bu qaydaya tabe olmur, yəni bu sözlərə şəkilçi artırıldıqda son hərf qoşalaşır. Məsələn:

*travel, travelling, travelled; cancel, cancelling, cancelled.*

Əgər söz qoşa samitlə bitərsə (-rt, -m və s.), o halda son hərf qoşalaşmır. Məsələn:

*Start – starting, started; burn – burn, burned.*

Son hərfdən əvvəl iki qoşa sait gələrsə, o zaman son hərf qoşalaşmır. Məsələn:

*Remain – remaining, remained.*

Sözlərin sonundakı /w/ və ya /v/ hərfi qoşalaşmır: *play – playing, played; snow – snowing, snowed.*

Qeyd edək ki, ingilis dilinin yazı qaydalarında müşahidə edilən belə formalar çoxdur.

Bu qəbildən olan digər sözlər də var. Qaydaya tabe olmayan siyahını belə təqdim edə bilərik:

1) əgər feil qoşa samitlə bitərsə, o halda həmin sözdə uzun sait olsa belə, feil sonundakı hərf düşür, olduğu kimi qalır. Məsələn: *purr – purring* (pırlıltı); *err – erring* (səhv) və s.;

2) iki sait səslə sözlər qısa sait səslə tələffüz edilərsə, sonuncu samit qoşalaşmır. Məsələn: *dread – dreading* (qorxu);

3) L, m, g və bəzən p hərfi ilə bitən feillərdə adətən sonuncu samit qoşalaşır. Bu proses çox zaman Britaniya ingilis dilində müşahidə edilir. Məsələn: *cancel – cancelling* (təxirə salmaq); *program – programming* (proqramlaşdırmaq); *humbug – humbugging* (aldatmaq); *kidnap – kidnapping* (zorla qaçıрмаq) və s.

4) S hərfi ilə bitən sözlərdə iki formanın işlədilməsinə də rast gəlmək olur. Yəni s hərfi həm qoşalaşır, həm də deyil. Məsələn: *focus – focusing/focussing* (diqqət cəmləndirmək); *bias – biassing/biasing* (ayrıseçkilik) və s.

5) Bəzi feillərdə c hərfindən əvvəl sait gələrsə, o zaman şəkilçi artırılan zaman c+k+ şəkilçi şəkildə yazılma müşahidə edilir. Məsələn: *panic – panicking* (təlaş);

İngilis dilinin yazı sistemi 1000 illərdir ki, inkişaf edən prosesin nəticəsində meydana gəlib (3, s. 90).

Bu prosesə əsasən linqvistik və sosial hadisələr təsir edib və edir. İngilis dilinin yazı sistemində ilk dəyişiklik Roma missionerləri tərəfindən olub. Onlar ingilis dilinin əlifbasına 23 hərf daxil edirlər. Lakin onların qəbul etdikləri əlifbada I, J, U, V hərfləri arasında heç bir fərq olmur. Həmin əlifbada W hərfi də olmur. Məlumat üçün qeyd edək ki, W hərfi ingilis dilinin əlifba sistemində orta İngilis dili dövründə daxil edilir. Norman işğalından sonra fransızlar ingilis dilinin əlifbasına öz fikirlərini təqin etməyə çalışdılar. Məsələn, qədim ingilis dilində işlədilən /cw/ birləşməsinə fransızlar /qu/ birləşməsi ilə əvəz etdilər: *queen*. Müəyyən sözlərdə /H/ hərfini /gh/, /c/ hərfini /ch/ ilə əvəz etdilər. Məsələn: *night, enough; church* və s. /U/ hərfini bəzi sözlərdə /ou/ kimi işlətdilər: *house; /e/ və /i/ sözlərindən əvvəl /c/ hərfi işlətdi: circle və cell* sözlərini nümunə

<sup>101</sup> Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Dillər Universiteti. [khatira.gocayeva@mail.ru](mailto:khatira.gocayeva@mail.ru)

göstərmək olar. Fransızlar çox halda /u/ hərfini /o/ hərfi ilə əvəz edərək yazmağı üstün tuturdular. Məsələn: come, love, son, one kimi sözlər bu cür dəyişikliyə uğramış sözlərdəndir (2, s.78). XV əsrin başlanğıcında ingilis dilinin yazı sistemi iki sistemin qarışığı ilə işlədildi: qədim ingilis dili və fransız dili.

1476-cı ildə çap masınlarının meydana çıxması ilə ingilis dilinin yazı sistemində daha çox dəyişiklik müşahidə edilməyə başlandı. V əsrin əvvəllərində sözlərin yazı qaydalarının çox volları vardı. Həmin dövrdə U.Sakston öz nəşriyyat evi üçün standart yazı sistemi seçməli idi. O, əsasən London şəhərində işlədilən yazı və tələffüz formasını seçməyə üstünlük verdi. Elə həmin dövrdə də bir çox sözlərin tələffüzündə və yazı qaydalarında artıq sabillik müşahidə edildi və nəticədə “düzgün yazı sistemi” məfhumu formalaşdı (4, s. 110).

Qeyd edək ki, əgər həmin dövə yazı sistemi qaydaya düşürdüsə, tələffüzdə müəyyən qeyri-sabillik müşahidə etmək mümkün idi. V əsrdə London danışıqında səslər tarixdə ən böyük dəyişikliyi ehtiva edirdi. Həmin dövə orta ingilis dilində 6 sait tamamilə dəyişmişdi. Məsələn, C.Çouserin dövründə name (ad) sözü /a:/ səsi ilə tələffüz olunurdu, calm sözündə olduğu kimi. Beşincə əsrdə “sait dəyişikliyi” yarandı və bununla da bəzi sözlərin tələffüzü hazırkı formasını aldı.

K səsi qədim ingilis dilində bəzi sözlərdə tələffüz edilsə də, məsələn, knee, know, knight və s., artıq beşincə əsrdə onların bu tərkibli sözlərdə tələffüz olunması dayandırıldı.

VI əsrdə yazıçılar arasında bəzi sözlərin yazılışında onların etimologiyasını əks etdirmək kimi bir istək vardı. Bu istəklə də bəzi sözlərin yazılışında yeni istiqamət yarandı. Məsələn, debt sözündə orta ingilis dilində b səsi yox idi. B hərfinin həmin sözü artırılması onun etimologiyası ilə əlaqəli idi. Bəzi insanlar arzu edirdilər ki, hamıya bu sözün Latın sözü olan debitum sözündən götürüldüyü bildirsinlər və bununla da həmin sözə b hərfini artırırılar. Oxşar olaraq, b hərfi doubt sözüne də artırılır. Bu söz də Latın sözü olan dubitare sözündən götürülüb. Yaxud g hərfi reign sözüne artırılır (mənsəyi regno) və s. İngilis dilinin lüğət tərkibində belə sözlər kifayət qədər vardır.

VI əsrin sonları və VII əsrin əvvəllərində ingilis dilinə fransız, Latın, yunan, ispan, italyan və portuqal dillərində çox sayda sözlər daxil olmağa başlayır (2, s.80). Həmin sözlərin bəzilərini təqdim edək (2, s. 211).

Latın və yunan dillərindən ingilis dilinə keçən sözlər:

Agile (çevik)	Alienate (Özgəldirmək)
Anachronism (anaxronizm)	Anonymous (anonym)
Appropriate (uyğun)	Assassinate (sui-qəsd etmək)
Chaos (xaos)	Contradictory (ziddiyyətli)
emancipate (azad etmək)	Exact (dəqiq)
Immaturity (Yetişməmişlik)	Impersonal (Şəxsiyyətsiz)
Ulna (dirsək sümüyü)	Vacuum (Vakuum)

İtalyan dilindən ingilis dilinə keçən sözlər:

Alloy (ərinti); Anatomy (Anatomiya); Battery (Batareya); Bayonet (Süngü); Chocolate (şokolad); Colonel (polkovnik); Comrade (yodaş); Detail (təfərrüat); Passport (passport); Pioneer (pioneer) və s.

Digər dillərdən ingilis dilinə keçən sözlər:

Bazaar (fars) (bazar), caravan (fars) (karvan), coffee (türk) (qəhvə), cruise (holland) (kruiz), easel (holland) (mölbert), harem (ərəb) (hərəm), keelhaul (holland) (cəzalandırmaq), kiosk (türk) (köşk), knapsack (holland) (çanta), landscape (holland) (mənzərə), sago (Malay) (manqo) və s.

Müasir dövrdə internetə aid olan ən əsas xüsusiyyətlərdən biri hazırda ona məxsus olan leksikonun yaranmasıdır. Bu cür terminlər internetdən istifadə etməyə imkan verən və ekranda görünən proqram təminatı ilə əlaqələndirilir. Yaradılan bəzi terminlər artıq dildə çox tez-tez istifadə olunur. Məsələn: *file* (fayl), *edit* (redaktə etmək), *insert* (yerləşdirmək), *paste* (yapışdırmaq), *format* (format), *tools* (alət), *window* (pəncərə), *toolbars* (alət panelləri) və s.

D.Kristal yazır ki, artıq internet neologizmləri yaranır (1, s. 11) və bununla da yeni isimlərin yaranması müşahidə edilir. Məsələn: *mouseclick*, *mousepad*, *mouseover*, *click-and-buy*, *one-click*, *cost-per-click*, *double-click*; internet frazeoloji feilləri məsələn: *mouse across*, *mouse over* və s.

İnternet dilində hakerlərin istifadə etdiyi və yeni yaranan məzhəkəli jarqonlara da çox rast gəlmək olur. Bu terminlərin işlədilməsində leksik şəkilçilər çox vaxt çoxaldılır. Həmin şəkilçilərin bəziləri bunlardır: /-ity/ – *dubious* (şübhəli) – *dubiosity*, *obvious* (aşkar) – *obviousity*, *brief* (qısa) – *brevity*; /-itude/ – *winnitude*, *hackitude*, *geekitude*; /-full/ – *folderfull*, *windowfull*, *screenfull*, *bufferfull*; /-ification/ – *hackification*, *geekification* və s. (6, s. 27)

İnternet dilində müxtəlif abbreviaturaların da işlədilməsinə rast gəlmək olur. Məsələn: *BBS* (bulletin board system) (bülleten lövhə sistemi), *BBC* (blind carbon copy) (kor karbon surəti), *DNS* (domain name system) (domen ad sistemi), *FAQ* (frequently asked question) (tez-tez verilən sual), *URL* (uniform resource locator) (vahid resurs lokatoru) və s. (5, s. 88)

İnternet dilində diqqəti cəlb edən məsələlərdən biri də yazı üslubudur. N. Maynor yazır ki, internet dilində daha çox kiçik hərflə yazma üslubuna üstünlük verilir, yəni böyük hərflə yazmaqdan, artıq kiçik hərflərlə yazılan üsluba rast gəlik (3, s. 54). Məsələn: /amir are you going to paris soon/ (Amir, are you going to Paris soon?) (Əmir, sən tezliklə Parisə gedəcəksən?)

İndi isə internet dilində durğu işarələrinin işlədilməsini nəzərdən keçirək. Məlumdur ki, durğu işarələrinin işlədilməsi yazıda xüsusi əhəmiyyət kəsb edir. Durğu işarələrinin düzgün yerdə işlədilməməsi cümlənin, yaxud mətnin mənasını tam dəyişə və fərqli nəticələrə gətirib çıxara bilər. Lakin internet dilində bunun əksini müşahidə etmək olur. Yəni, durğu işarələri internet yazı sistemində xüsusi şəkildə işlədilər bilər. Nümunələrə baxaq:

He has been reading Magbeth  
 He has been reading=Magbeth=  
 He has been reading / Macbeth /

Nümunələrin hər birində durğu işarələrinin işlədilməsi fərqli mənalar yaradır. Birinci nümunədə \_ işarə altından xətt çəkmək anlamını verir; = işarəsi bərabərlik; / işarəsi isə növbəti mərhələyə keçmək anlamını verir.

Yuxarıda qeyd etdiyimiz kimi ingilis dilinin tarixi boyunca dilin lüğət tərkibinin zənginləşməsinə təsir edən aşağıdakı sözlər qrupu da mövcuddur: İngilis dilinə Latın dilindən keçən sözlərin siyahısı [7, s. 175]:

Candle	şam
Canon	qanun
Cap	qapaq
Cedar	cökə
Cell	hüceyrə
Chalice	qədəh
Chest	sinə
Cleric	ruhani
Creed	məslək
Cucumber	xiyar
Demon	şeytan
Disciple	ardıcıl

İngilis dilinə skandinaviya təsiri də hiss olunurdu. İngilis dilinə skandinaviya təsiri ilə keçən bəzi sözlərin siyahısı [7, s. 17]:

Awkward	yöndəmsiz; bacarıqsız
Band	lenta; banda; orkestr
Bank	sahil
Birth	doğum
Brink	kənar
Bull	öküz
Call	çağırmaq
Clip	qayçılamaq
Crawl	sürünmək
Die	ölmək

### İstifadə olunmuş ədəbiyyat

1. Crystal, D. (2002). Language and the Internet. – Cambridge: Cambridge University Press. – 272 p.
2. Crystal, D. (1988). The English Language. – Cambridge: Cambridge University Press. – 300 p.
3. Maynor, N. (1999). The language of electronic mail: written speech? – Tuscaloosa: University of Alabama Press, – 254 p.
4. Bryson, B. (1990). Mother Tongue: the English Language. – England: Penguin, – 270 p.
5. Burchfield, R. (1985). The English Language. – Oxford: Oxford University Press, 194 p.
6. Greenbaum, S. (1985). The English Language Today. – England: Pergamon Press, – 345 p.
7. Roger, L. (1987). The Shape of English: Structure and History. – UK: Routledge, – 348 p.

**Açar sözlər:** yazı, tələffüz, fərq, ingilis dili, sait, samit, dil

**Key words:** spelling, pronunciation, difference, English, vowel, consonant, language

**Ключевые слова:** написание, произношение, разница, английский, гласный, согласный, язык

### SOME DIFFERENCES BETWEEN SPELLING AND PRONUNCIATION

#### Summary

The article deals with some differences between spelling and pronunciation. The differences between writing and speech are necessary to be considered being important. Written language changes more slowly than spoken language. For this reason, written language is considered to be more archaic. Spoken language, on the other hand, is known to change often. According to some scientists, written language is considered to be more suitable for communication. In written speech, sentences are wide and voluminous, subordinate and non-subordinate clauses are often used. The kinds of pronunciation relating to different periods have been analyzed in the article as well.

### НЕКОТОРЫЕ РАЗЛИЧИЯ МЕЖДУ НАПИСАНИЕМ И ПРОИЗНОШЕНИЕМ

#### Резюме

В статье рассматриваются некоторые различия между написанием и произношением. Различия между письмом и речью необходимо считать важными. Письменный язык меняется медленнее, чем разговорный. По этой причине письменный язык считается более архаичным. С другой стороны, разговорный язык, как известно, часто меняется. По мнению некоторых ученых, письменность считается более подходящей для общения. В письменной речи предложения широкие и объемные, часто используются придаточные и не придаточные предложения. В статье также проанализированы виды произношения, относящиеся к разным периодам.

**Rəyçi:** fil.e. d., prof. F.Cahangirov

**ДИМИНУТИВЫ В КОММУНИКАТИВНЫХ СИТУАЦИЯХ ВЫРАЖЕНИЯ «МАНИПУЛЯЦИИ, ЛАСКИ, СИМПАТИИ, СОЧУВСТВИЯ»**

Как известно диминутивы могут играть не только роль обозначения малости, но и выражать определенные эмоции, причем диапазон этих эмоций будет различен для различных коммуникативных ситуаций. Английский язык является отражением моделирования ситуаций на когнитивном уровне. Он дает возможность влиять на массовое сознание, побуждать общество к действиям, формировать общественные ценности, отображает национальную картину мира и т.д. Все это может осуществляться на языковом уровне, с помощью диминутивов [2, с. 22].

Коммуникативными ситуациями называют такие, которые говорящий осуществляет в соответствии с целью, мотивами и задачами речевого общения. А также в соответствии с социальными и культурными нормами речевого поведения, принятыми в определенной социально-культурной среде и приближенной к реальности. В современных лингвистических исследованиях важное место отводится психологической стороне коммуникативных процессов, в частности, употреблению специфических языковых средств, которыми являются диминутивы, в сочетании с контекстом. Данные языковые средства употребляются для осуществления определенного воздействия на адресата, для передачи определенных эмоций: явно или завуалировано. Рассмотрим некоторые коммуникативные ситуации и определим роль диминутивов в контексте этих ситуаций [2, с. 25].

Целью манипуляции является изменение мнения, поведения адресата. Психологические приемы, применяемые коммуникантами, в свою очередь, влияют на выбор конкретных языковых средств, в частности, диминутивов.

Типичным примером межличностного манипулирования является – общение между мужчиной и женщиной для получения личной выгоды. Однако важно не путать манипуляцию с флиртом. В коммуникативной ситуации флирта коммуникативная роль говорящего заключается, с одной стороны, в выявлении дружеской привязанности, сигнализируя собеседнику о том, что его/ее заметили, выделили среди других, а с другой стороны – в получении удовольствия, которое является прелюдией к более тесным отношениям, любовной игре. Коммуникативной ситуации межличностной манипуляции присущи идентичные поведенческие схемы, однако цель общения является отличной от коммуникативной ситуации флирта [3, с.15].

Во фрагменте сериала “Desperate Housewives”, продавщица Габи обращает внимание на мужчину, попавшего в ее отдел. Опытная женщина хочет поманипулировать им, и осуществить выгодную сделку. Обращаясь к мужчине, она снижает тон голоса и для усиления эффекта манипуляции использует невербальные средства: кокетливые жесты, выражение лица, прикосновения.

- Good morning. My name's Gabrielle. I'm a personal shopper here. Can I help you?
- No, no, no. I'm just trying to find the men's department. I need some socks.
- Oh, I can help you with that. May I? Oh, you're right. These ankles deserve... So much better.
- You think? I- I-I've always thought they were just average ankles.
- Average? They're exquisite. Ooh! Do you work out?
- I do a little mall walking, yes.
- Well, I don't say this to every man, but you've got the perfect ankles for cashmere. Let me show you a few pairs.

Далее она прибегает к тактике похвалы, применяя слова *exquisite, perfect ankles*. После слов «Ooh! Do you work out?», мужчина также использует диминутив «I do a little mall walking, yes». В данной ситуации, каждый из коммуникантов манипулирует другим. Женщина рассчитывает на выгодную продажу, а мужчина на комплименты со стороны дамы.

Участниками коммуникативной ситуации «ласка» чаще выступают мужчина и женщина. Например: «Jamie Sullivan had leukemia... Jamie, sweet Jamie, was dying... My Jamie...».

Отношения главных героев романа учеников Лэндона Картера и Джейми Салливан, изначально были дружескими: В новогоднюю ночь Джейми и Лэндон идут в кафе, где они танцуют свой первый танец. Несколько недель спустя парень признается девушке, что влюблен в нее. К его удивлению, Джейми отвечает, что между ними ничего не может быть. Джейми сообщает ему, что она больна смертельной болезнью. Вместе с тем диминутив *sweet Jamie* также говорит об искренних чувствах Лэндона по отношению к девушке, его заботе, а притяжательное же местоимение в диминутиве *my Jamie* усиливает глубину эмоций адресанта [7, с.23].

С помощью диминутива в коммуникативной ситуации «ласка» один из коммуникантов выражает свои чувства, чаще всего диминутив помогает при признании в любви.

“Dearest Westley – I've never called you that before, have I? -- Westley, Westley, Westley, Westley, Westley, – darling Westley, adored Westley, sweet perfect Westley, whisper that I have a chance to win your love”.

Осознав, что испытывает чувства к Уэсли, Лютик решается на признание. Она повторяет его имя девять раз, чтобы показать свою серьезность и искренность. Более того, адресант использует по отношению к объекту

<sup>102</sup> Азербайджанский Университет Языков. [nurlanamamedova777@gmail.com](mailto:nurlanamamedova777@gmail.com)

речи диминутивы *darling Westley, adored Westley, sweet perfect Westley*, тем самым, демонстрируя, что она не стыдится своих чувств и готова говорить о них снова и снова. Подобная тональность разговора помогает Уэстли и Лютик установить близкие и доверительные отношения.

В коммуникативной ситуации «ласка» диминутивы также употребляются для того, чтобы передать заботу, опеку, нежность, искренность и т.п. Например, в следующей коммуникативной ситуации пожилая женщина лечит мужчину от ранения, но испытывает к нему материнские чувства, поэтому употребляет диминутив при обращении к нему: «*Now, now, sweet little dove*».

Уже сам фрейм «врач – пациент» подразумевает использование диминутива со стороны лекаря, чтобы успокоить больного. Вместе с тем, ситуация разыгрывается в XV столетии и пациентом тетушки Элинор является взрослый мужчина, рыцарь Эрик. Сказанный женщиной диминутив *sweet little dove* вызывает взрыв смеха среди других мужчин, женщина диминутивом пытается выразить свое заботливое отношение [5, с. 129].

Нередко в коммуникативной ситуации «ласка» диминутивы используют дети, чтобы выразить свое нежное отношение по отношению к взрослым.

“*Mummy, my beloved Mummy!.. Oh, my dear Mummy, I want to stay with you forever, near to your heart, in the warmth of your embrace!*”.

Мать Стивена смертельно больна. Стивен не стыдится своих слез, он использует диминутивы *my beloved Mummy* и *my dear Mummy*, передавая ими свои теплые, нежные и искренние чувства к больной матери. Женщины по своей природе более эмоциональны, чем мужчины, поэтому в коммуникативной ситуации они более склонны употреблять диминутивные суффиксы и уменьшительные слова, например:

“*My little ducky,*” crooned Mrs. Stower, planting kisses on the baby's ginger hair. “*My little Ephraim, ain't you?*”

Миссис Стоуэр, как и большинству матерей, испытывает любовь и нежность по отношению к собственному ребенку. Едва ребенок оказывается в руках матери, та начинает осыпать его поцелуями и восторгаться ним, при этом она употребляет диминутивы *my little ducky* и *my little Ephraim*, чтобы передать свою трепетность и безграничную нежность.

Мужчины в коммуникативной ситуации «ласка», связанной с общением с ребенком также становятся эмоциональными и употребляют в своей речи эмотивно-окрашенные слова. “*He looked at me and winked, then said, “I'll always be your big brother and you'll always be my little baby sister”*”.

Младшая сестра-подросток пытается объяснить брату, что она больше не ребенок. На что получает ответ брата, который эмоционально говорит ей, употребляя диминутив *my little baby sister*, что она всегда для него будет маленькой.

Разнообразные негативные обстоятельства являются основой для проявления коммуникативной ситуации «сочувствие», ключевой задачей которой является – успокоить собеседника, выразить поддержку либо соболезнование, а также сострадание и заботу.

“*Don't cry, my little princess, don't cry, I will build a new castle for you*”

Дом, в котором выросла Даниэла, был разрушен. Она горюет о старом доме, поскольку там прошло ее детство. Воображаемая речь сопровождается диминутивом «*my little princess*». Взаимодействие говорящего и адресата в коммуникативной ситуации «сочувствие» происходит в рамках определенного формального или неформального контекста, представленного такими компонентами, как время, место и обстоятельства общения.

Диминутивы в коммуникативной ситуации «сочувствие» могут использоваться не только родителями по отношению к их детям, но и в обратной ситуации, когда дети используют диминутивы по отношению к родителям, чтобы передать свою заботу.

Например, «*Oh, my poor Daddy, I wish you could meet someone like Claudine*».

Ласкательно-уменьшительная форма *Daddy* демонстрирует, что при общении внутри большинства семей используют диминутивы для номинации членов семьи. Дочь сочувствует отцу вдовцу (*my poor Daddy*) и желает, чтобы у него, как и у нее, был кто-то рядом в трудную минуту.

В роли адресатов могут быть другие члены семьи и просто близкие люди где диминутивы используют для облегчения, успокоения, ослабления или устранения отрицательного эмоционального состояния.

“*Don't worry my darling wife I will pull through. Give my best love to the dear girls and to poor old Jim Boy*”.

Здесь мужчина пишет письмо семье и, понимая, что им предстоит долгая разлука, употребляет диминутивы пытаясь утешить семью. В некоторых случаях диминутив в коммуникативной ситуации «сочувствие» используют с оттенком иронии.

«*Oh, poor dear. Don't cry, it would tear my heart out. Come, let's see who's the better swimmer*».

Девушка просит прощение за свое поведение, на что молодой человек с юмором отвечает, что его до слез растрогало извинение девушки, которая редко когда признает свою вину. В ответ она называет его диминутивом *poor dear*, как бы выражая сочувствие его чувствительности, а на самом деле – иронизируя над ним. Особым видом проявления симпатии между мужчиной и женщиной в коммуникативной ситуации «симпатия» является флирт. В некоторых ситуациях мужчины и женщины используют флирт ради флирта, которая не приведет к чему-то большему. Такой флирт является частью фатического общения, отмечается косвенным опосредованным



характером коммуникации и является гендерно нейтральным, то есть свойственным и мужчинам, и женщинам [6, с.61].

– You are going to introduce me to this beautiful little gypsy?

– Maggie, this is our new guest, Franco Christofaro ... Franco, Maggie McGuire. She's involved with the remodeling project.

Franco's eyes were warm as he reached to take Maggie's hand. He held it gently, ignoring the sticky glue.

– Ah, Sammy, I see. This is the woman who is to turn your house upside down? Of course.

He made a courtly bow, released her hand and smiled: – How lucky you are.

She gave Franco a brilliant smile.

В этой коммуникативной ситуации флирт является частью светской беседы – знакомства. Инициатором флирта выступает мужчина (Франко), который использует косвенный комплимент посредством диминутива (beautiful little gypsy). Франко сочетает тактику комплимента с невербальными средствами флирта. Хотя мужчины традиционно считаются коммуникативными лидерами во время такого флирта, коммуникативная инициатива может принадлежать и женщинам.

Часто для выражения симпатии к собеседнику используют сокращенно-ласкательную форму его имени с целью уменьшения дистанции и выражения благосклонности.

“We don't mind!” Cried the three old ladies, hanging halfway down Sigurd's back. “We love Siggy – he's our hero!”

Адресаты с помощью диминутива Siggy выражают свою симпатию и привязанность к адресату-викингу по имени Сигурд.

### Список Литературы

1. Ахманова, О. С. Словарь лингвистических терминов [Текст] / О. С. Ахманова. – М.: Сов.энцикл., 1969. – 608 с.
2. Бацевич, Ф. С. Основы коммуникативной лингвистики [Текст] / Ф.С. Бацевич. – Киев: Академия, 2004. – 344 с.
3. Белова А., Дьяконова И. Жанровые и коммуникативные параметры флирта // Язык и концептуальные картины мира. – 2003. – № 9. – С. 14–17.
4. Дементьев В. В. Непрямая коммуникация [Текст] / В.В. Дементьев – М.: Гнозис, 2006. – 376 с.
5. Доценко Е. Л. Психология манипуляции [Текст] / Е. Л. Доценко. – М.: Юрайт, 2000. – 344 с.
6. Семечкин, Н. И. Психология социального влияния [Текст] / Н. И. Семечкин. – М.: Директ-Медиа, 2014. – 282 с.
7. Синельникова Л. Н. Введение в лингвистическую гендерологию: Материалы к спецкурсу [Текст] / ЛН. Синельникова – Симферополь: Таврич. нац. ун-т им. Б. И. Вернадского, 2001. – 40 с.

**Ключевые слова:** эмоция, исследование, флирт, коммуникация, единица, отношение, степень, сознание

**Açar sözlər:** emosiya, tədqiqat, , flört, ünsiyyət, vahid, münasibət, dərəcə, şüur

**Key words:** emotion, research, flirting, communication, unit, relation, degree, consciousness

### Diminutivlərin "manipulyasiya, əzizləmə, simpatiya, rəğbət," ifadə edən kommunikativ situasiyalarda işlənməsi Xülasə

Bu məqalə diminutivlərin müxtəlif kommunikativ vəziyyətlərdə manipulyasiya, məhəbbət, si rəğbət mənalərini ifadə etməyini göstərir Bu linqvistik vasitələr ünvanlanan şəxsə müəyyən təsir göstərmək üçün istifadə olunur. Bu məqalədə ingilis dillərində diminutiv konstruksiyaların istifadəsinin pragmatolingvistik komponentləri araşdırılır. Diminutiv kateqoriyasını öyrənərkən həm fərqli, həm də ümumi cəhətlər özünü göstərir.

### Diminutives in communicative situations expressing "manipulation, affection, sympathy Summary

This article is devoted to showing that diminutives express not only the meaning of smallness, but are also used in communicative situations to express manipulation, affection, sympathy, sympathy. These linguistic means are used to carry out a certain impact on the addressee. This article explores the pragmatolingvistic components of the use of diminutive constructions in English. When studying the category of diminutivity, both distinctive and common features are manifested.

**Rəyçi:** f.f.d., dos. S.B.Mustafaeva

## КОНЦЕПТ «ЧУВСТВО» В РУССКОМ И АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКАХ

Чувства, эмоции, движения или же волнения души суть обозначения разнообразных психических феноменов. В повседневном словоупотреблении мы говорим о чувстве голода, жажды, боли; приятного и неприятного; усталости, болезни и здоровья; любви и ненависти, радости и печали; нам знакомы чувство ужаса, стыда, страха, восторга, сострадания, отчаяния и блаженства и т.д. Чувства охватывают, таким образом, широкий спектр явлений, различающихся по длительности и интенсивности, уровню, характеру и содержанию и находящихся в сложных взаимоотношениях между собой. (6, 74). В основе каждой фразеологической единицы находится тот или иной концепт или система культурно-исторических представлений о вещах, предметах, явлениях. Концепты в своей совокупности составляют существенные фрагменты картины мира. Можно даже утверждать, что языковая картина мира состоит из различных концептосфер, которые естественным образом систематизированы в коллективной памяти носителей языка. Фундаментальность концепта определяется не в сравнении с какими-либо другими концептами, а самим фактом наличия, участия в процессе фразеологизации. Иными словами, если тот или иной концепт попадает в систему национальной фразеологии, если он служит базой для образования единицы вторичной номинации, то рассуждать о том, насколько он важен для национального менталитета, достаточно наивно. Сам факт обращения к нему и использования в процессе фразеологизации есть ярчайшее свидетельство важности концепта. Более того, когда мы говорим об использовании, создается впечатление, что кто-то сознательно и планомерно проводит отбор языковых средств в соответствии с их концептуальным содержанием. На самом деле, конечно, такой отбор происходит бессознательно, ориентиры обращения к семиотическим ценностям опираются на ассоциативную связь известных предметов и явлений.

Приведенные концептуальные ассоциации фактически отражают ситуацию, а не отдельный концепт. Если же говорить о базовых концептах, то это «ад», «стена», «рука», «крылья» и т.д. Суть концептуального содержания ФЕ проявляется в том, что ее образная основа фактически соответствует концепту. Но отождествлять концептуальное содержание и фразеологическое значение неправомерно. Точно так же как нельзя отождествлять лексическое значение слова с содержанием концепта, о котором тот или иной лексический знак сигнализирует. В случае фразеологической единицы связь с концептуальным содержанием выглядит более тесной, поскольку работает механизм восприятия вторичной номинации. **Чувство стыда** в азербайджанской фразеологии представлено в структуре ФЕ *abir gözləmək, abırdan düşmək, abrı tökülmək, abır-həyadan salmaq, ayıbı gəlmək, başı aşağı olmaq, başını sallamaq, vərəqi çevrilmək, qıpqırmızı olmaq, daşdan cavab istəmək, bir köynək ət tökmək, yerə girmək, rəng verib rəng almaq, suyu süzülə-süzülə getmək, tər tökmək, üzü qara olmaq, üzü gəlməmək, üzünün əti (suyu) tökülmək, başını aşağı dikmək* и др. Прежде всего в данной парадигме выделяется концепт «abır», который по своему содержанию напоминает исламские концепты, оказавшие влияние на формирование азербайджанской ментальности. Весьма употребительным и вне каких бы то ни было фразеологических сочетаний является аппозитив *abır-həya*. Частотность и вообще широкая распространенность этих концептов может создать впечатление об их элементарности. На самом деле оба концепта, и «abır» и «həya», являются очень серьезными. В ТСАЯ указывается, что слово *abır* по происхождению является персидским (2, 29). Словарь не дает дефиницию значения, но пытается определить его посредством синонимов. В статье приводятся лексемы *həya, heysiyyət, şəraf, hörmət, qədir-qiyət*. Эти слова имеют значения «порядочность», «самоуважение», «честь», «уважение», «достоинство». Каждая из этих лексических единиц в свою очередь обладает очень сложным концептуальным содержанием, точнее, служит знаком очень широкого объема концептуального содержания в том смысле, что само лексическое значение не тождественно содержанию концепта. Поэтому, конечно, Толковый словарь азербайджанского языка должен был составить четкую дефиницию, раскрывающую семантическую структуру слова *abır*, а не приводить синонимы. Интересно, что в Азербайджанско-русском словаре под редакцией М. Т. Тагиева лексема *abır* представлена в несколько ином облике. Так, в ТСАЯ, помимо указанного основного номинативного значения, приводятся еще два значения. Второе снабжается пометой *məcazi* и определяется как «одежда, внешний вид». Третье, также с этой пометой, определяется как «нижняя часть тела; срамные места» (2, 29).

Совсем иначе представляет семантическую структуру слова *abır* АРС. Здесь в качестве первого, основного номинативного значения, дается «наружность, внешний вид» (1, 35). Второе значение определяется как «стыд, чувство сильного смущения». Третье как «срам, наружные половые органы» (1, 35). Следует отметить, что различия в словарных статьях вовсе не носят формального характера. Очень серьезным является переключение акцента с внутреннего состояния, морального качества на внешнее формальное состояние. В ТСАЯ основное номинативное значение эксплицируется через ассоциации с честью и достоинством, самоуважением и соблюдением приличий. В АРС основное номинативное значение определяется как внешний вид. На наш взгляд, справедливость на стороне ТСАЯ, поскольку семантическая эволюция закономерно прослеживается от внутреннего нравственного состояния к внешнему виду, но никак не наоборот. Иными словами, если человек прилично одевается, то в этом проявляется его чувство собственного достоинства, но никак не наоборот. Он не приобретает чувство самоуважения, поскольку хорошо одет. Кроме того, обращает на себя внимание серьезное

различие в семном составе, определяющем характер семантической структуры слова *abir* в этих словарях. Так, описывая соответствующее чувство, АРС говорит только о стыде, в то время как ТСАЯ выделяет целый ряд сложных чувств. Конечно, все они носят смежный и пересекающийся характер, но это не отрицает их лексико-семантической самостоятельности. Более того, концепты носят самостоятельный характер, что не позволяет смешивать чувство стыда с чувством собственного достоинства и самоуважения. Лексема *həya* иногда определяется как арабизм (2, 379). И в этом случае Словарь не дает дефиниции, а приводит синонимичные слова: *abir, ar, ismət, namus, utanma hissi* (2, 379). В конечном счете, на наш взгляд, всё сводится к чувству стыда. Однако в разных словах из этой статьи внимание фокусируется на различных семах и, таким образом, ассоциациях. Например, само слово *həya* обозначает не только и не столько чувство стыда, сколько способность человека испытывать это чувство. Особенно четко это проявляется в значении слова *həyalı*.

На наш взгляд, именно ФЕ с этими концептами занимают центральное место во фразеологической парадигме азербайджанского языка со значением «чувство стыда». И дело не только в том, что они отличаются сложным мировоззренческим характером. ФЕ с этими концептами намного употребительнее своих синонимов. Кроме того, концепт «стыд», вербализованный в лексеме *abir*, отличается высокой продуктивностью во фразеологизации. Например, *abir vermək, abir qoymamaq, abir-isləhat qoymamaq, abir eləmək, abir gözləmək, abirdən düşmək, abirdən salmaq, abir-həya eləmək, abir-həyadan salmaq, abra düşmək, abra mindirmək, abra salmaq, abri getmək, abri tökülmək, abrina qısulmaq, abrina sataşmaq, abrından keçmək, abrını almaq, abrını aparmaq, abrını atmaq, abrını vermək, abrını əlinə vermək, abrını ətəyinə bükmək, abrını gözləmək, abrını göy askiyə bükmək, abrını götürmək* (5, 33-34). В разговорном языке вполне могут встречаться и другие выражения с компонентом *abir*, однако приведенные отличаются высокой частотностью употребления.

В рассматриваемой парадигме одно из центральных мест занимает также фразеологизм *ayıbı gəlmək*. Лексема *ayıb* в своем основном номинативном значении сигнализирует о чувстве стыда (2, 178). Это дает основание считать выражение *ayıbı gəlmək* вообще нефразеологическим. Рассмотренные ФЕ с концептами «*abir*», «*həya*» и «*ayıb*» имеют тесную связь с национальным менталитетом, поскольку обнаруживают очень глубокую философско-нравственную основу. Большинство других ФЕ этой группы строятся на соматической и поэтому естественной предметно-логической основе. Например, концепт «покраснеть/краснота лица» ассоциируется со стыдом. Ср. что ты так покраснел, т.е. «с чего это вдруг ты так застыдился». Краска на лице становится символическим обозначением переживаемого чувства стыда. В азербайджанском языке эта модель конкретизируется в структуре выражения *qıpqırmızı olmaq*. В связи с высказанными выше соображениями относительно непосредственной связи актуального фразеологического значения с образной основой можно и в этом случае выразить сомнение в фразеологической природе выражения *qıpqırmızı olmaq*. Глагол *olmaq* (быть) носит вспомогательный характер, компонент *qıpqırmızı* – не утрачивает связи с исконным денотатом. Следовательно, говорить о фразеологизации достаточно сложно. В то же время устойчивость выражения не подлежит сомнению.

В структуре фразеологизма *üzü qara olmaq* реализуется очень древний концепт «черный/чернота». Фактически в языковой картине мира азербайджанского народа существует устойчивая корреляция «белый-черный», где первое ассоциируется с однозначно положительным явлением, второе – отрицательным. Относительно первого концепта можно привести устойчивое сочетание *ağ günə çıxmaq*, относительно второго – *qara gün* и т.д. В словаре лексема *qara* описывается следующим образом. Первое и основное относится к цветообозначению и его различным семантическим вариантам, а также результатам эволюции основного значения. Второе *qara* фиксируется в значении «земля», т.е. верхний слой поверхности земного шара (2, 47). Третий омоним определяется как гарнир к плову: “*Aşın qarası*” (2, 47). Эти два омонима носят очевидный конкретный и предметный характер. Первое слово в данной омонимической парадигме выступает важнейшим. Вызывает сомнение определение первого и основного номинативного значения. Так, здесь указывается, что это самый темный из всех цветов, цвет угля, копоти, сажи (2, 45). На самом деле черный цветом не является, это так называемый ахроматический цвет, т.е. цвет, в котором собственно цвет отсутствует. Это обстоятельство объединяет черный цвет с белым. Участие лексем *цвет* при определении значения такого рода слов является обязательным, без их участия невозможно обойтись, поскольку необходимо соотнести его с чем-то.

Интересно, во всех случаях *qara* выступает как прилагательное и цветообозначение, только четвертый вариант имеет значение «негр/темнокожий», а пятое – во множественном числе как «негры, темнокожие» (2, 45). Из 14 значений, среди которых цвет фигур в шахматах, грязный, письмо, почерк, перечеркнутое, черновик, представители низших сословий общества и т.д., выделяется несколько значений, обладающих очевидной негативной коннотацией. Это 6-е значение – «плохой», «тягостный», «страшный» (2, 45), 7-е – «преступный», «реакционный», 8-е – «траур», 9-е – в сочетании с некоторыми словами «тягостный», «удручающий», 12-е – «не имеющий специальности, чернорабочий», 13-е – «не имеющий никакой ценности» (2, 46). Таким образом, в семантической структуре слова *qara* в азербайджанском языке преобладают отрицательные семы и соответственно отрицательная коннотация. На наш взгляд, это мотивировано предметно-логически. В целом эволюция значения ориентирована на обозначение отрицательных явлений или на выражение отрицательного отношения к явлениям. Отсюда ясно, что концепт «черный» в семантической структуре ФЕ *üzü qara olmaq* реализует когнитивный



признак «не вызывающий участия или хорошего отношения; не нравящийся, неприятный». Следовательно, мотивация связана с представлениями азербайджанского народа о черном цвете, цвете грязи, неопорядочности и позора. Сам факт фразеологизации на основе лексемы *qara* говорит о том, что концепт связан с прецедентным феноменом. Иными словами, даже на уровне образной основы «быть черным» не требует разъяснения, так же как не требует разъяснений ассоциация с другими цветами. Например, «быть белым», «быть красным, покраснеть», «быть зеленым, зеленеть» и т.д. Это обстоятельство еще раз подчеркивает концептуальную значимость цветообозначений в языковой картине мира. Обладая предметно-логической основой, они обрастают в языках мира множеством ассоциаций и таким образом приобретают сложное концептуальное содержание.

Сила чувства горя способствует тому, что большинство ФЕ с этим значением строятся на естественной концептуальной основе. Структура этих выражений совершенно прозрачна, содержание – очень экспрессивно. В азербайджанском языке в эту группу входят ФЕ *ürəyi (ciyəri) qana dönmək, qəlbi yanmaq, qəm dəryasına qarq olmaq, içi qan olmaq, içindən qovrulmaq, qanlı yaş axıtmaq, kabab olmaq, kababa dönmək, gözündən od tökmək, gözünün qorasını sıxmaq, saç-birçəyini yolmaq, tüstüsüz yanmaq, ürəyi od tutub yanmaq, ürəyindən qara qanlar axmaq, ürəyinin başı sökülmək, bağı şan-şan olmaq, naləsi ərsə çıxmaq, yaxa açmaq, qan ağlamaq, qara geymək* и т.п. В большинстве своем эти ФЕ строятся или на символической основе или на основе реальных денотатов, отражающих стандартные, стереотипные ситуации. Например, ФЕ *ürəyi od tutub yanmaq* имеет символическую основу. Напротив, ФЕ *naləsi ərsə çıxmaq* или *yaxa açmaq* отражают реальную жизненную ситуацию, связанную с выражением горя. В первом случае когнитивным признаком является «сила крика, стоны, доходящего до небес», во втором случае денотат отражает своеобразный стереотип, когда женщина в истерике раздирает собственную грудь. Фразеологизм *qara geymək*, вообще может даже считаться обычным словосочетанием, поскольку выражение буквально означает «надеть черное», т.е. «облачиться в траур, траурные одежды». Следовательно, в семантической структуре ФЕ представлен метонимический перенос, когда смежные понятия заменяют друг друга. От других ФЕ этой группы выражение *qara geymək* отличается более сложной семиотической природой, поскольку строится не на «картинке» стандартной ситуации, связанной с криком, стоном, болью в сердце, а с символом.

Серьезных концептов мировоззренческого характера не обнаруживается и в этой группе. Однако характерно, что большинство ФЕ выражает чувство глубокого физиологического довольства. Сам по себе этот факт чрезвычайно интересен. Получается, что психическое явление, каковым является чувство, непосредственно выражается в физическом состоянии. Даже то, что называется «приподнятостью духа», выражается в глазах, позе, движениях, походке и т.д. В большинстве случаев фразеологизация строится на обыгрывании этих базовых концептов. Например, *gözlərinin içi gülmək*, или *parağını əyri qoymaq, könül açıqlığı* и т.д. С этой точки зрения даже нереальные образы здесь говорят о вполне реальных состояниях.

Таким образом, концептуальная основа фразеологических единиц, обозначающих чувства, запрограммирована национальной ментальностью. В принципе, если картина мира состоит из таких элементов, как реальные предметы и эмпирические знания о них, символические манифестации и отвлеченные понятия, то вполне закономерно искать в национальной фразеологии отражение этих трех групп когнитивных феноменов. Соответственно этому концептуальную базу фразеологии чувств составляют в основном соматизмы. Закономерность этого явления связана с тем, что тело человека составляет для него эпицентр мира. Следовательно, экстраполяция знакомого и родного на сложное психическое и трудно представляемое явление вполне закономерна. Большинство концептов данной фразеосемантической системы носит эмпирический характер. Концепты философского содержания редки, а соответствующие фразеологизмы воспринимаются на уровне семиотических условностей, т.е. вне актуализации концептуального содержания.

## Список литературы

1. Азербайджанско-русский словарь в 4-х томах. Том 1. Баку: Элм, 1986. 572 с.
2. Вахшиев Н.Н. Azərbaycan dilinin müxtəsər frazeologiya lüğəti. Bakı: 2004, 185 s.
3. Ковалева Л.В. Фразеологизация как когнитивный процесс. Воронеж: Изд-во ВГУ, 2004. – 398 с.
4. Кунин А. Большой англо-русский фразеологический словарь. М., 1998. 287 с.
5. Павленко Т.Л. О моделированности фразеологических единиц // Парадигматические и синтагматические отношения в лексике и фразеологии. Ростов-на-Дону, 1981, с.67-74
6. Попов О. В. Концепты эмоций в русском, английском и испанском языках // Вестник ВГУ, Серия: Лингвистика и межкультурная коммуникация, 2007, № 1, С. 74-80
7. Телия В.Н. Русская фразеология: Семантический, прагматический и лингвокультурологический аспекты. М., 1996, 288 с.

**Ключевые слова:** азербайджанский и русский язык, концепт, «чувства», фразеологическая единица.

**Key words:** Azerbaijani and Russian languages, concept, «feelings», phraseological unit.

**Açar sözlər:** Azərbaycan və rus dilləri, konsept, “hisslər”, frazeoloji vahid.

## Summary

The anthropocentric approach to the study of linguistic phenomena is the reason for the increased interest of scientists, including the question of linguistic objectification of emotions. Emotions represent the inner world of a person, inaccessible to direct observation; however, with the help of linguistic means, people can exchange their emotional experience, comprehend it and give it names. From this, we can conclude that the study of language data helps to understand the ways of

categorization and conceptualization of emotions in the form of emotional concepts in the picture of the world of society. The scientific novelty of this article lies in the fact that it attempts to explore the content of emotive concepts in the phraseological picture of the world, which is part of the "naive" linguistic picture of the world.

### **Rus və Azərbaycan dilində "hiss" konsepti**

#### **Xülasə**

Dil hadisələrinin öyrənilməsinə antroposentrik yanaşma, o cümlədən emosiyaların linqvistik obyektivləşdirilməsi məsələsinə elm adamlarının marağının artmasının səbəbidir. Duyğular birbaşa müşahidə üçün əlçatmaz olan insanın daxili aləmini təmsil edir, lakin linqvistik vasitələrin köməyi ilə insanlar emosional təcrübələrini mübadilə edə, onu dərk edə və ona ad verə bilərlər. Buradan belə nəticəyə gəlmək olar ki, dil məlumatlarının tədqiqi dünyasının mənzərəsində emosional anlayışlar şəklində kateqoriyalara bölünməsi və konseptuallaşması yollarını anlamağa kömək edir. Bu məqalənin elmi yeniliyi ondan ibarətdir ki, burad dünyanın "sadə" linqvistik mənzərəsinin bir hissəsi olan dünyanın frazeoloji mənzərəsindəki emotiv anlayışların məzmununu araşdırılır.

Rəyçi: f.e.d. Dürdanə Əliyeva

Güllü Məmmədova<sup>104</sup>, Səbinə Xankişiyeva<sup>105</sup>  
MÜASİR İNGİLİS DİLİNDƏ İŞLƏNƏN –İNG FORMALI SÖZLƏRİN CERUNDA  
BƏZİ ALLOMORF VƏ İZOMORF XÜSUSİYYƏTLƏRİ

Bildiyimiz kimi, ingilis dili analitik dillər qrupuna daxildir, çünki bu dildə şəkilçilərin sayı nisbətən azdır. Bəzən bir şəkilçinin vasitəsilə bir neçə qrammatik kateqoriya ifadə oluna bilər. Bu şəkilçilərdən biri də -ing şəkilçisidir ki, həmin şəkilçi vasitəsilə həm də cerund əmələ gəlir. Bu şəklçi omonimlik təşkil etsə də, ondan düzələn sözlər morfoloji əlamətlərinə görə oxşar olsalar da bu sözlər arasında kifayət qədər fərqlər də mövcuddur.

B.İliş öz kitabında göstərir ki, -ing şəkilçisi vasitəsilə həm cerund, həm də indiki zaman feili sifəti düzəldilir. O, göstərir ki, bu iki forma müxtəlif kontekstlərdə müxtəlif mənalarda və sintaktik funksiyalarda işləyə bilər. B.İliş öz kitabında alman alimi E.Kruzingə haqqında da danışır. O, göstərir ki, bu alim kitabının bəzi hissələrində yalnız -ing formalı sözlərdən bəhs etdiyi halda, kitabın digər hissəsində isə həm cerund, həm də indiki zaman feili sifətindən bəhs edir [8, s. 135].

Əvvəlcə indiki zaman feili sifəti ilə cerund arasındakı xüsusiyyətləri nəzərdən keçirək. Yuxarıda deyildiyi kimi, müasir ingilis dilində həm cerund, həm də indiki zaman feili sifəti eyni olaraq, feilin əsasına -ing şəkilçisi əlavə etməklə düzəldilir. Bu o deməkdir ki, ingilis dilində mövcud olan feilin bu iki forması, yəni indiki zaman feili sifəti və cerund morfoloji baxımdan bir-birindən fərqlənmir. Buna görə də ancaq morfoloji formalarını nəzərə aldıqda feilin iki müxtəlif forması olan bu sözləri bir-birindən fərqləndirmək olmur. Həm indiki zaman feili sifəti, həm də cerund feilin şəxssiz formalarıdır, yəni onların heç biri ayrılıqda cümlə üzvü ola bilmirlər, eləcə də cümlənin mübtədası ilə şəxsə və kəmiyyətə görə uzlaşmırlar, onların hər ikisinin ikili xüsusiyyətləri vardır.

Lakin nitqdə işlənmə və digər sözlərlə əlaqəyə girmə baxımından cerund və indiki zaman feili sifəti bir-birindən əsaslı surətdə fərqlənir. Məsələn, cerund sözünü ilə işləyə bilər, yiyəlik halında isim, yaxud yiyəlik əvəzliyi ilə təyin oluna bilər, isim kimi cümlədə mübtədə, predikativ, tamamlıq kimi sintaktik funksiyalarda çıxış edə bilər. Lakin indiki zaman feili sifəti bu xüsusiyyətlərin heç birinə malik deyil. Feilin şəxssiz bu iki forması arasında fərqlər əsasən onların sintaktik funksiyalarında özünü göstərir. Belə ki, cerund cümlədə mübtədə, tamamlıq ola bildiyi halda indiki zaman feili sifəti adətən, bu funksiyalarda işləyə bilmir, o yalnız tərkib yaradaraq mürəkkəb tamamlıq ola bilər. Qalan digər funksiyalarda, yəni predikativ funksiyasında həm cerund, həm də indiki zaman feili sifəti işləyə bilər. Zərflik funksiyasında da onların hər ikisi işləyə bilər, yalnız fərq ondan ibarətdir ki, cerund bu funksiyalarda işləyərkən yalnız sözünü ilə işlənir, indiki zaman feili sifəti isə sözünü ilə işləyə bilmir. Eyni mənəni, zərflik funksiyasında həm cerund, həm də indiki zaman feili sifəti ilə ifadə etmək olar. Məsələn, misallara nəzər yetirək.

*Having finished* my lessons I went home.

*After having finished* my lessons I went home.

Birinci cümlədə işlənən *having finished* və ikinci cümlədə işlənən *after having finished* söz birləşmələrinin hər ikisi cümlədə zaman zərfliyi funksiyasında işlənmişdir, lakin birinci cümlədəki *having finished* indiki zaman feili sifəti, ikinci cümlədəki -ing şəkilçili söz birləşməsi isə sözünü ilə işləndiyinə görə cerund hesab olunur.

Təyin funksiyasında da həm cerund, həm də indiki zaman feili sifəti işləyə bilər, lakin bu funksiyada cerund həmişə sözünü ilə, indiki zaman feili sifəti isə sözünüslə işlənir. Misallara nəzər salaq:

He lumbered to the window and scowled at the rain *fighting* against the smoke of a thousand chimneys [18, s. 100].

... that there were other ways of *making* people into ghosts.

Beləliklə müasir ingilis dilində -ing şəkilçili bu və ya digər sözün cerund və ya indiki zaman feili sifəti olmasını müəyyənləşdirmək üçün hökmən yuxarıda deyilən xüsusiyyətləri nəzərə almaq vacibdir. Əgər yuxarıda deyilmiş həmin xüsusiyyətlərdən heç olmazsa biri -ing şəkilçili sözdə müşahidə edilərsə, onda həmin söz cerunddur. Əksinə, -ing şəkilçisi ilə qurtaran söz bu xüsusiyyətlərdən heç birinə malik deyilsə, onda həmin söz indiki zaman feili sifətidir.

Müasir ingilis dilində -ing şəkilçisinə malik olan söz bəzən mürəkkəb ismin komponenti, bəzən də ismin təyini kimi işləyə bilər [3, s. 262].

Məsələn, a dancing-girl, a dancing girl

Göründüyü kimi, bu halda da həmin tərkiblərin birinci komponenti formaca bir-birindən fərqlənmir. Ancaq formaya əsaslanaraq onları nitq hissəsi kimi fərqləndirmək mümkün olmur. Bu halda həm formaca, həm də durduğu yerə görə eyni olan bu sözləri fərqləndirmək üçün onların mənasını nəzərə almaq lazımdır. Əgər -ing şəkilçili söz həmin birləşmədə hərəkət bildirirsə o, feili sifətdir. Məsələn, *running boy, crying child, laughing girl* və s. Əgər -ing şəkilçili söz hərəkət bildirmirsə, bu halda o, cerunddur. Məsələn, *dancing-hall, cooking-stove* və s. Bu halda indiki zaman feili sifəti ilə cerundu fərqləndirmək üçün transformasiya üsulundan da istifadə etmək olar. *Dancing hall* birləşməsinə *a hall for dancing* şəklində transformasiya etmək mümkün olduğu halda, *a dancing girl* birləşməsinə *a girl for dancing* şəklində demək olmaz. Beləliklə, həmin tərkibli birləşmə transformasiya edilə bilərsə, demək onun birinci tərəfi cerund hesab edilməlidir.

Məlum olduğu kimi, indiki zaman feili sifəti analitik formaların düzəldilməsinə xidmət edir. İngilis dili feillərinə xas olan davamedici zaman formalarının düzəldilməsində iştirak edir. Demək, -ing formalı söz hər hansı bir davamedici zaman

<sup>104</sup> Azərbaycan Dillər Universiteti

<sup>105</sup> Azərbaycan Dövlət Pedaqoji Universiteti. orxan.abdurahmanov@gmail.com

formasının düzəldilməsində iştirak edirsə, o ancaq indiki zaman feili sifəti hesab edilməlidir. Nə cerund, nə də feili isim belə distribusiyaya, yəni işlənmə xüsusiyyətinə malik deyil.

Müasir ingilis dilində bəzi indiki zaman feili-sifəti öz verbal xüsusiyyətlərini tamamilə itirərək sifətləşmişlər, yəni onlar –ing şəkilçisi vasitəsilə feillərdən düzəlsələr də hərəkət deyil, əşyanın əlamətini bildirirlər. Bu sifətlər morfoloji xüsusiyyətlərinə görə cerunda bənzərsələr də onlar arasında da izomorfik əlamətlər özünü göstərməkdədir. Bu xüsusiyyətlərin bəzilərinə nəzər salaq.

1. Müasir ingilis dilində cerund da sifətlər kimi təyin edə bilər. Lakin sifətlərdəki təyinetmə xüsusiyyəti daimi əlamət kimi özünü göstərir. Cerunddakı təyinetmə isə hərəkətlə bağlı əlamət kimi özünü göstərir. Məsələn:

I have read an *interesting* book.

And in any respectable system of justice we would devise ways of *distinguishing* between the appearance and the reality of guilt [18, s. 71].

Xatırlatmaq yerinə düşər ki, cerund təyin funksiyasında həmişə sözünlü ilə işlənir, sifətdə isə belə bir xüsusiyyət yoxdur.

2. Sifətlərdən əvvəl dərəcə əlamətlərini artırmaq olur, lakin bu xüsusiyyət cerundda mümkün deyil.

The back of the Radley house was *less inviting* than the front [17, s. 2].

“What makes the matter *more interesting*,” Sandman went on [18, s. 121].

The fake peace that prevailed on Sundays was made *more irritating* by Aunt Alexandra’s presence [17, s. 148].

3. Cerundda əlamət bildirmək hərəkətlə bağlı üzə çıxır, sifətlərdə isə əlamətli isimlə bağlıdır.

The *charming* view of the city admired the quests.

He had no intention of *paying* the tavern for a breakfast he could not afford.

Müasir ingilis dilində feili isim də -ing şəkilçisi vasitəsilə düzəldilir. O, həm morfoloji forma, həm də sintaktik funksiya baxımından demək olar ki, cerunddan fərqlənmir. Cerund da feili isimdən yaranıb inkişaf etmişdir və müasir ingilis dilində həm cerund, həm də feildən yaranan isim işlənməkdədir.

Buna görə də çox vaxt –ing formasına malik olan sözün feili isim, yaxud cerund olduğunu müəyyənləşdirmək çətinləşir. İndiki zaman feili sifətindən fərqli olaraq cerundla feili isim sintaktik cəhətdən çox oxşarırlar, yəni onlar cümlədə eyni sintaktik funksiyanı yerinə yetirə bilirlər.

Bu iki formanın morfoloji xüsusiyyətləri eyni olsa da, onlar arasında xarakterik allomorf və izomorf xüsusiyyətlər vardır. İndi isə onları nəzərdən keçirək.

1. Cerund ikili xüsusiyyətə malikdir, onun həm feil, həm də isim xüsusiyyətləri vardır. Feili ismin isə yalnız isim xüsusiyyəti var.

2. Cerund artikl ilə işləyə bilmir, feili isim isə artikl ilə işləyə bilər. Deməli –ing şəkilçili söz artiklla işlənibsə o, feili isim hesab edilməlidir. Məsələn,

But he’s never looked for a *living* [18, s. 80].

“Preposterous,” the first read, “he is guilty of a heinous crime,” while the second comment in a crabbed *writing* stated: “Let the law take its course” [18, s. 44].

3. Cerund cəm şəkilçisi qəbul etmir, feili isim isə cəm şəkilçisi qəbul edir, yəni –ing formalı söz cəm şəkilçisi qəbul edibsə o, feili isim hesab edilməlidir. Məsələn,

The room was a salon where Sir George could show his finished *paintings* [18, s. 87].

... so Simon always knew the hours of his daughters’ nocturnal *comings* and *goings* [17, s. 80].

4. Cerund zərflə, feili isim isə sifətlə təyin olunur, yəni –ing formalı söz sifətlə təyin edilirsə feili isim, zərflə təyin edilirsə cerund hesab edilir. Məsələn,

Dark *paintings* hung on white walls [18, s. 116].

He had nothing to get up for, but the habit of *waking early* had long taken hold [18, s. 29].

Birinci cümlədə -ing şəkilçili söz (meeting) sifətlə (happy), ikinci cümlədəki söz (waking) isə zərflə (early) təyin edilmişdir.

Buna görə də birinci cümlədə işlənmiş –ing şəkilçili söz feili isim, ikinci cümlədə işlənmiş söz isə cerunddur.

5. Təsirli feildən düzəldilmiş cerunddan sonra vasitəsiz tamamlıq işlədilir. Məsələn,

Sandman finished threading *the silk handkerchief* through the gaps in the dress’s fastenings, then stepped back and nodded [18, s. 34].

6. Cerund zamana və növə görə dəyişir, onun zaman və növ xüsusiyyətləri vardır, feili ismin isə nə növ, nə də zamanı vardır.

...it was probably best not to say that the small income came *from playing cricket* [18, s. 37].

The boys were punished *for having broken* the window.

*After having* thoroughly been examined by the doctor, the young man was admitted to the sports club.

7. Feili isim *some, any, a lot of, this, that, such* sözləri ilə işləyə bilər, cerund isə bu sözlərlə işləyə bilmir.

There are some beautiful *buildings* in our street.

That *meeting* wasn’t interesting.

When you and Jem are grown, maybe you’ll look back on this with some compassion and some *feeling* that I didn’t let you down [17, s. 104].

8. Feili isimdən sonra isə vasitəsiz tamamlıq işləyə bilmir. Deməli, -ing şəkilçili sözdən sonra vasitəsiz tamamlıq işlənibsə o, cerunddur.

Fate is for birds, and low-GDP folk who wander *about eating* rice [18, s. 48].

Tədqiqatlar göstərir ki, -ing şəkilçisi sözə qoşularaq həm də sözünü əmələ gətirir. Məsələn, notwithstanding – baxmayaraq, ziddinə olaraq; barring – başqa, savayı, müstəsna; pending - ərzində, müddətində [5, s. 67].

*Notwithstanding* language difficulties, he learned it about 2 years.

All were at the meeting, *barring* Anar.

Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, -ing suffiksi müxtəlif sözlərə qoşula bilir və bu sözlər arasında allomorf və izomorf xüsusiyyətlər mövcuddur.

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Əliyev V. Azərbaycan dilində feilin təsriflənməyən formaları, məsdər. Bakı, 1986
2. Hüseynzadə M. Müasir Azərbaycan dili, Bakı, 1963
3. Musayev O. İngilis dilinin qrammatikası. Maarif nəşriyyatı, Bakı, 1996
4. Müasir Azərbaycan dili, II cild, morfolojiya, Bakı, 1980
5. L.M.Xanbutayeva, İngilis dilində qrammatik omonimlik və onlara aid çalışmalar toplusu, Bakı, 2007
6. T.A.Barabash A Guide to Better Grammar, Moskva, 1975
7. Gordon E. m., Krylova I.R. Grammar of Present-day English, Moscow, 1974
8. Ilysh B.A. History of the English Language, Leningrad, 1973
9. Jespersen O. Modern English Grammar on Historical Principles, London, 1961
10. Khaimovich B.S., Rogovskaya B. I. A Course of English Grammar, Moscow, 1967
11. Kobrina N.A., Korneyeva E.A., Ossovskaya M. I., Guzeyeva K. A. An English Grammar, Morphology, 1985.
12. S.Nuriyeva, Gerund, Bakı, Təhsil, 2011.
13. Harper Lee, To Kill a Mockingbird, New York, Boston, 1982.
14. Bernard Cornwell, Gallows Thief, London, 2002.
15. James Hawes, Dead Long Enough. London, 2000
16. [Ozənfər Kazımov. Müasir Azərbaycan dili. Morfolojiya https://ebooks.azlibnet.az](https://www.buludxan-xelilov.com/pdf/morfologiya)
17. <https://www.buludxan-xelilov.com/pdf/morfolog..>

**Açar sözlər:** feili-sifət, sifət, feili isim, feilin şəxslı forması, feilin şəxssız forması

**Key words:** participle, adjective, verbal noun, finite forms of the verb, non-finite forms of the verb

**Ключевые слова:** причастие, прилагательное, отглагольное существительное, личные формы глагола, неличные формы глагола

### Some allomorphic and izomorphic features of the –ing forms with the gerund in Modern English Summary

Some grammatical categories can be expressed by means of one suffix. Though all these words are formed by means of the suffix –ing there are some allomorphic and izomorphic features among these words. Gerund, participle I, verbal noun, some adjectives and some prepositions may be formed by means of the suffix –ing. Both gerund and participle I have double nature, verbal nouns may be used in the plural and be associated by the article. The preposition is a structural part of speech. It denotes the relations between a noun or a pronoun or other words.

### Некоторые алломорфные и изоморфные характеристики –ing- форм с герундием в современном английском языке

#### Резюме

Некоторые грамматические категории могут быть выражены посредством одного суффикса. Хотя все эти слова образованы с помощью суффикса –ing существуют некоторые алломорфные и изоморфные характеристики среди этих слов. Герундий, причастие I, отглагольное существительное, некоторые прилагательные и некоторые предлоги могут быть образованы с помощью суффикса –ing-. У герундия и причастия I двойная природа, отглагольные существительные могут употребляться во множественном числе и определяться артиклем. Предлог является служебной частью речи. Он обозначает отношения между существительным и местоимением или другими словами.

**Rəyçi:** fil.f.d., dos. İ.Nuriyeva

## BAŞ CÜMLƏSİ BUDAQ CÜMLƏDƏN SONRA GƏLƏN TABELİ MÜRƏKKƏB CÜMLƏLƏRDƏ QƏLİB SÖZLƏR

**Giriş.** Azərbaycan dilinin qrammatik-sintaktik sistemində mürəkkəb cümlənin özünəməxsus yeri və rolu vardır. Mürəkkəb cümlələr tabelilik-sintaktik əlaqələnmə nəticəsində yaranır və kommunikativ funksiyaya malik olur. Yəni mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsi nəticəsində əmələ gələn mürəkkəb-sintaktik dil vahididir. Belə cümlələr dilimizdə tarixən də mövcud olsa da, sadəcə mürəkkəbə doğru bir inkişafın olduğunu nəzərə alıb, deyə bilərik ki, mürəkkəb cümlə dilin inkişafının sonrakı mərhələsinə aiddir. Belə ki, dildə sadəcə mürəkkəbə doğru iyerarxik bir təkamül prosesi gedir və tədricən özünün formalaşma və inkişaf tarixini keçirərək müasir dövrümüzdə qədər gəlib çatır.

Tabeli mürəkkəb cümlələr tabelilik əsasında müəyyən formada əlaqələnir və ən azı iki komponentdən ibarət olur. Komponentlərin bir-birləri ilə bağlanması və əlaqələnməsində bir sıra dil vahidləri iştirak edir. Tabeli mürəkkəb cümlələr komponentlərinin əsas və ya asılı olması baxımından iki qismə ayrılır; baş cümlə və budaq cümlə. Budaq cümlə həmişə baş cümlədən asılı olur. Budaq cümlələr baş cümlədəki buraxılmış və ya işarə əvəzlilikləri ilə işarə olunmuş cümlə üzvlərinə uyğun olaraq adlandırılır. Onların müəyyənləşdirilməsində həmin işarə əvəzlilikləri və ya digər leksik vahidlər qəlib sözlər kimi çıxış edərək mühüm əhəmiyyət daşıyırlar. Qəlib sözlərin işlənməsi tabeli mürəkkəb cümlələrin sıralanmasından da asılı olaraq müəyyən funksiyaya malik olurlar. Belə ki, baş cümləsi əvvəldə gələn tabeli mürəkkəb cümlələrdə həmin sözlər qəlib, baş cümləsi ikinci gələn növündə isə budaq cümlədə bağlanmaya xidmət edən bağlayıcı sözlərin qarşılığı kimi işlənir. Bütün bunları mövcud dil faktlarına əsaslanıb araşdırmaq müasir dövrümüz və dilçiliyimiz üçün mühüm aktuallığa malikdir.

**Əsas hissə.** Baş cümləsi budaq cümlədən sonra gələn tabeli mürəkkəb cümlələrdə birbaşa budaq cümlənin növünün müəyyənləşməsinə xidmət edən qəlib sözlər budaq cümlədə işənilən bağlayıcı sözlərin qarşılığı (korrelyat) kimi işlənməyinə baxmayaraq, yenə də budaq cümləni müəyyənləşdirən dil vahidi kimi diqqət çəkir.

“Budaq cümləsi baş cümləyə bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümlələrin baş cümləsində bir sıra əvəzliliklər işlənir. Baş cümləsi ikinci gələn tabeli mürəkkəb cümlələrdə işlənen işarə əvəzliliklərinə qarşılıq söz deyilir. Bu cür tabeli mürəkkəb cümlələrdə budaq cümlənin növü baş cümlədəki qarşılıq sözün köməkliyi ilə müəyyənləşir. Məsələn, Kimi istəyirsən, onu gətir (kimi?) Necə istəyirsən, elə də danış (necə?). Harada istəyirsən, orada əyləş (harada?). Nə qədər tapşırıblarsa, o qədər al (nə qədər?). Bu cümlələrdəki onu, elə, orada, o qədər sözləri qarşılıq sözlərdir. Baş cümlədəki qarşılıq söz hansı cümlə üzvü yerindədirsə, budaq cümlə də onun adı ilə bağlı olur. Bu cümlələrdən birincidə işlənen *onu* qarşılıq sözü baş cümlədə tamamlıq yerindədir və budaq cümlə də tamamlıq budaq cümləsidir, üçüncü cümlədəki *orada* qarşılıq sözü yer zərfliyi yerindədir və budaq cümlə də yer budaq cümləsidir, nəhayət dördüncü cümlədəki o qədər qarşılıq sözü kəmiyyət zərfliyi yerində olduğu üçün budaq cümlə də kəmiyyət budaq cümləsidir” (7). Göründüyü kimi, baş cümləsi budaq cümlədən sonra gələn tabeli mürəkkəb cümlələrdə bağlayıcı sözlər baş cümləni budaq cümləyə bağlayan vasitə rolunu oynayır, budaq cümlələrin növünü müəyyənləşdirən qəliblər isə qarşılıq söz kimi çıxış edir. Burada diqqət çəkən məsələlərdən biri odur ki, bu tipli cümlə quruluşunda bir sıra hallarda budaq cümlə eyni quruluşda olsa da, baş cümlədəki qarşılıq sözün hansı halda olmasından və ya xəbərlilik şəkilçisi qəbul edib-etməməsindən asılı olaraq budaq cümlələr fərqli adlarla adlandırıla bilər. Bu xüsusiyyəti aşağıdakı cümlələrdə aydın görə bilərik:

Kim Qarabağın azad olunması uğrunda şəhid oldusa, ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verildi.

Kim Qarabağın azad olunması uğrunda şəhid oldusa, o Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldü.

Kim Qarabağın azad olunması uğrunda şəhid oldusa, Azərbaycan Respublikasının Milli Qəhrəmanı kimi şərəfli fəxri ad onundur.

Kim Qarabağın azad olunması uğrunda şəhid oldusa, Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı o adama veriləcək.

Qeyd etdiyimiz cümlələrin dördündə də budaq cümlə eynidir. Lakin baş cümlədə istifadə edilən qəlib sözün ifadə imkanına görə, müvafiq olaraq birinci cümlə tamamlıq, ikinci mübtədə, üçüncü xəbər, dördüncü isə təyin budaq cümləsi hesab edilir.

F.Cəlilov yazır: “Tabeli mürəkkəb cümlədə nisbi əvəzliliklər iki vəziyyətdə işlənir. Birinci vəziyyətdə nisbi əvəzlilik budaq cümlənin tərkibində olur və budaq cümlə baş cümlədən əvvəl gəlir, baş cümlədə budaq cümləni xatırladan işarə əvəzliyi işlənir və ya təsəvvür olunur, nisbi əvəzlilik tabelilik əlaqəsi yaradan əsas vasitə kimi çıxış edir və konstruksiyaya bağlayıcı artırmaq mümkün olmur. Məsələn, Kim soyuq divarlar arasına düşsə, (o) istinin qədrini çox bilər (B.Bayramov), Sən nə bacarırdın, onu eləmişən (M.İbrahimov), Dilruba hara gedirdisə, elə bil orada işlər sahmana düşürdü (Ə.Vəliyev)” (2, s. 44). Buradan bir daha aydın olur ki, baş cümləsi əvvəl gələn və baş cümləsi sonra gələn tabeli mürəkkəb cümlə tiplərində qəlib sözlərin işlənməsində və ya funksiyasında müəyyən fərqlər olsa da, onlar birbaşa budaq cümlənin növünün müəyyənləşməsinə xidmət edir. Bu yarımfəsildə isə biz əsasən baş cümləsi ikinci gələn tabeli mürəkkəb cümlələrdən bəhs etdiyimiz üçün həmin cümlə tipinə uyğun nümunələrə diqqət yetiririk. Məsələn: *Necə görmüşdü, əhvalatı elə danışdı; Bakı*

<sup>106</sup> Pedaqogika üzrə fəlsəfə doktoru, dosent. Bakı Dövlət Universiteti

şəhərində nə vaxt xəzri əssə, onda qışdır; Kim bu cəsarəti özündə hiss eləmirsə, o, indidən desin (4, s. 190); Əlincədə nə qədər ordu vardısı, bir o qədər də əlləri külünlü kankan var idi (5, s. 105); Şamaxıda şeir deməyə qabil kim varsa, hamısını ziyafətə dəvət etsinlər (5, s. 28); Dolu qarışıq yağış qafil necə başlamışdısa, eləcə də birdən kəsdi (4, s. 276); Bu ehkam nə qədər dünya durubdur, o qədər də daim durub dəyişilməsin (6, s. 318) və s. kimi qeyd olunan cümlələrdə görünən budur ki, onlarda budaq cümlədə işlənən bağlayıcı sözlərin hamısının qarşılıq-qəlibi də işlədilmişdir.

Lakin bu tipə aid olan elə cümlələr də mövcuddur ki, onlarda da baş cümlə ikinci gəlməsinə və əvəzlik-qəlib işlənməsinə baxmayaraq, cümlənin bağlanma vasitəsi bağlayıcı söz deyil, intonasiya və ya bağlayıcıdır. Məsələn: Mən təxminən yüz metr məsafəni qaçmışdım ki, bu zaman körpüsəlanlar gəlib mənə yetişdilər (4, s. 164) və s.

Bəzi hallarda isə bu tipli cümlələrdə bağlayıcı sözlə onun qarşılığı eyni fonetik qabığa malik olur. Məsələn: O yerdə ki, bir işin, çətin məsələnin özgə bir həlli yoxdursa, daha o yerdə çox da atılıb düşmək, ya çox fikirləşmək lazım deyil (6, s. 311) və s.

Z.Şahbazova yazır: “Bağlayıcı söz vasitəsilə qurulan tabeli mürəkkəb cümlənin quruluşu mütləqdir. Yəni budaq cümlə əvvəl, baş cümlə sonra işlənir. Bağlayıcı sözün işlənməsi isə tabeli mürəkkəb cümlənin qurulmasını mütləqləşdirir. Budaq cümlə ilə baş cümlə sərhədində əksər hallarda “ki” bağlayıcısına ehtiyac qalmır, bu zaman şəkilçiləşmiş “sa” ədatı işlənir. Bilindiyi kimi, həm də “sa” ilə müstəqil xəbərin işlənməsi mürəkkəb cümlənin II komponentinin vacibliyinə səbəb olur. Bağlayıcı söz işarə əvəzliyi cütliyi (nəzərdə tutulsa belə) tabeli mürəkkəb cümlənin dairəsini qapamış olur. Bu cütlik tabeli mürəkkəb cümlənin həm struktur, həm də semantik bağlılığını qiüvvətləndirir. Bağlayıcı sözün hansı halda olması tabeli mürəkkəb cümlənin növünü müəyyənləşdirməkdə əsas rol oynamır. Mürəkkəb cümlənin budaq cümləsinin növünü müəyyənləşdirməkdə əsas rolu qarşılıq söz oynayır. Qarşılıq söz cümlənin hansı üzvüdürsə, budaq cümlənin növü də elə olacaqdır” (3, s. 256). Göründüyü kimi, budaq cümlədə işlənən bağlayıcı sözün hansı halda və ya formada olması yox, baş cümlədə ona qarşılıq olaraq işlənən qəlib sözlərin hansı formada və halda olması önəmlidir. Məsələn: Hər kim ki sözünün üstündə durur, vətəninə, xalqına ləyaqətlə xidmət edir, ona bütün xalq rəğbət bəsləyir; Şuşa uğrunda gedən döyüşlərdə kim vuruşubsa, o, xalqının qəlibində taxt qurub və s.

Burada bir məsələni də qeyd edək ki, bəzən isə baş cümlədə qəlib qarşılıq söz budaq cümlədə gələn sözün formasından asılı olur. Bu quruluşa, əsasən, yer budaq cümləsinin müvafiq tipində rast gəlirik. Məsələn: Haraya deyirsən, oraya gedim; Haradan deyirəm, oradan cavab verir və s.

Qeyd edək ki, professor Ə.Əbdullayev “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” adlı kitabında (1) tabeli mürəkkəb cümlələri müxtəlif aspektdən tədqiqatə cəlb edərək, sanballı elmi fikirlər, müddəalar və nəticələr göstərmişdir. Müəllif bu əsərində tabeli mürəkkəb cümlələri quruluşuna görə dörd qrupa bölür (1, s. 140) ki, onların birincisi məhz budaq cümləsi baş cümlədən əvvəl işlənən qrupudur. Alim həmin tip haqqında belə yazır: “...budaq cümlədə bağlayıcı sözlər və əksər halda baş cümlədə onların qarşılığının işlənməsi sayəsində, budaq cümlə baş cümləyə bağlanır. Budaq cümlənin xəbərinə çox vaxt -sa//-sə əlamətləri də artırılmış olur. Baş cümlənin işlənməsi zəruriyyəti budaq cümlədən doğur. Belə budaq cümlələr ümumilik və qeyri-müəyyənlik ifadə edir, onların məzmunu baş cümlədə konkretləşir. Bu cür tabeli mürəkkəb cümlələr nisbi sözlərlə (bağlayıcı sözlərlə) təşkil olunduğu üçün, buna nisbi tabelilik də deyilir” (1, s. 140). Həmçinin tədqiqatçı bu tip tabeli mürəkkəb cümlələrin hansı budaq cümlələrdə mövcud olduğunu da göstərir. Belə ki, o, bu quruluşda olan budaq cümlə növləri kimi mübtəda, tamamlıq, təyin, xəbər, zaman, yer, səbəb, kəmiyyət və tərz-i-hərəkət budaq cümlələrini təqdim edərək, onlara müvafiq olaraq belə nümunələr verir: Kimi gözləyirsən, o gəlmir, kimdən qaçırısan, o qabağına çıxır (mübtəda); Kim gəlib qiymət soruşurdu, tacir ona həmin qiyməti deyirdi (tamamlıq); Cinayətkarı hansı evdə tapsanız, o evi dağıdın..., Hansı şərtlə əkin əkiblər, o şərtlə də böləcəklər (təyin); Kim sənə tənbel deyir, tənbel özüdür (Xəbər); Nə vaxt Toqata gəldin, atın üzəngisini özüm basıb, səni ona mindirəcəyəm (zaman); Əvvəl mənə rast gələn yol hara aparsa, mən də oraya gedərəm (yer); Bilmirəm nə işi varsa, səni görəndə kimi qaçıb donuzluğa girdi (səbəb); Başıma gələn faciə nə qədər böyüksə, onu ikinci kərə nağıl etmək də mənim üçün bir o qədər ağırdır (kəmiyyət); Necə sən indi tüfəng götürüb canavarın üstünə getdin, bizim də borcumuz eləcə dərdin, azarın üstünə getməkdir (tərz-i-hərəkət) (1, s. 140-141). Nümunələrdən aydın olur ki, budaq cümləsi əvvəl gələn tabeli mürəkkəb cümlələrdən səbəb budaq cümləsinə aid verilən nümunədən başqa, digər nümunələrdəki tabeli mürəkkəb cümlələrdə bağlayıcı sözlərlə qəlib (qarşılıq sözlər) sözlər qarşılıqlı şəkildə işlənməmişdir. Bircə səbəb budaq cümləsində budaq cümlə baş cümlədən əvvəl gəlsə də, burada digərlərindən fərqli olaraq qəlib və bağlayıcı söz qarşılığı nəzərə çarpmır.

**Nəticə.** Ümumən, demək olar ki, Azərbaycan dilində tabeli mürəkkəb cümlələrin bu quruluş tipindən geniş istifadə edilir. Xüsusilə də bu tiptə olan tabeli mürəkkəb cümlələrin budaq cümləsində işlənən bağlayıcı sözlər budaq cümləni baş cümləyə bağlayan vasitədir, baş cümləsində işlənən qarşılıq-qəliblər isə budaq cümlələrin növünün müəyyənləşməsinə xidmət edən vasitədir və onlar belə cümlə tiplərində bir-birləri ilə qarşılıqlı şəkildə mövcud olur.

Tabeli mürəkkəb cümlələrin budaq cümlələrinin müəyyənləşdirilməsində qəlib sözlərin mühüm rolu var. Budaq cümlənin təyinedilməsində bu cür əhəmiyyət kəsb edən qəlib sözlərin mühüm hissəsi əvəzlilərdən, xüsusilə də işarə əvəzlilərdən ibarətdir.

Əvəzlilər tabeli mürəkkəb cümlələrdə istər komponentlərin bir-birinə bağlanmasında, istər baş və budaq cümlələrin bir-biri ilə əlaqələnməsində, istərsə də budaq cümlə növlərinin müəyyənləşdirilməsində çox mühüm rola malikdir.

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Əbdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. (Dərs vəsaiti). Bakı: Maarif, 1974, 419 s.
2. Cəlilov F.A. Bağlayıcısız tabeli mürəkkəb cümlə komponentlərinin struktur-semantik və leksik-qrammatik vasitələrlə bağlanması // Elmi əsərlər. Dil və ədəbiyyat seriyası. Bakı: ADU, 1979, səh: 38-46

3. Şahbazova Z. Azərbaycan dilində əvəzlilər. Bakı: ULU, 2007, 336 s.
4. Əfəndiyev İ. Seçilmiş əsərləri. III c. Bakı: AVRASIYA PRESS, 2005, 448 s.
5. Hüseynov İ. Seçilmiş əsərləri. III c. Bakı: AVRASIYA PRESS, 2009, 304 s.
6. Məmmədquluzadə C. Əsərləri. I c. Bakı: Öndər, 2004, 664 s.
7. [https://az.wikipedia.org/wiki/Tabeli\\_m%C3%BCr%C9%99kk%C9%99b\\_c%C3%BCml%C9%99](https://az.wikipedia.org/wiki/Tabeli_m%C3%BCr%C9%99kk%C9%99b_c%C3%BCml%C9%99)

**Açar sözlər:** Azərbaycan dili, sintaksis, tabeli mürəkkəb cümlələr, baş cümlə, budaq cümlə, qəlib sözlər

**Key words:** Azerbaijani language, syntax, subordinate compound sentences, main sentence, branch sentence, template words

**Ключевые слова:** азербайджанский язык, синтаксис, придаточные сложные предложения, главное предложение, ответвленное предложение, шаблонные слова

### **Baş cümləsi budaq cümlədən sonra gələn tabeli mürəkkəb cümlələrdə qəlib sözlər**

#### **Xülasə**

Məqalə tabeli mürəkkəb cümləyə, xüsusilə də baş cümləsi budaq cümlədən sonra gələn cümlələrə həsr edilmişdir. Qeyd olunur ki, bu tipli cümlələrdə qəlib sözlərin özünəməxsus rolu var. Yəni baş cümləsi budaq cümlədən sonra gələn tabeli mürəkkəb cümlələrdə mövcud olan işarə əvəzliləri qarşılıq söz kimi dəyərləndirilir. Belə tabeli mürəkkəb cümlələrdə budaq cümlənin növü baş cümlədəki həmin qarşılıq sözün vasitəsilə ilə müəyyən edilir. Məqalədə bu kimi nəzəri fikirlər bədii əsərlərdən və adi danışığıdan konkret nümunələr verilməklə əsaslandırılır.

### **Template words in complex subordinate clauses with the main clause following the branch clause**

#### **Summary**

The article is devoted to the subordinate complex sentence, especially the sentences whose main clause follows the branch sentence. It is noted that in sentences of this type, stereotyped words have a special role. In other words, the sign pronouns present in subordinate complex sentences whose main clause comes after the branch clause are evaluated as opposite words. In such subordinate complex sentences, the type of the branch sentence is determined by the corresponding word in the main sentence. In the article, such theoretical ideas are justified by giving specific examples from works of art and ordinary speech.

### **Шаблонные слова в сложных придаточных предложениях с главным предложением, следующим за ответвительным предложением**

#### **Резюме**

Статья посвящена придаточному сложному предложению, особенно предложениям, главное предложение которых следует за ответвительным предложением. Отмечается, что в предложениях такого типа стереотипные слова играют особую роль. Другими словами, знаковые местоимения, представляющие собой несогласованные сложные предложения, главное предложение которых следует за ответвительным предложением, оцениваются как противоположные слова. В таких придаточных сложных предложениях тип ответвительного предложения определяется соответствующим словом в главном предложении. В статье такие теоретические идеи обосновываются приведением конкретных примеров из произведений искусства и обычной речи.

**RƏYÇİ: dos. E.Vəliyeva**



## İNGİLİS DİLİNDƏ KEÇMİŞ ZAMAN FEİLİ SIFƏT TƏRKİBLƏRİ

Müasir ingilis dilində feili sifət II ilə olan tərkib ən çox Tamamlıq feili sifət tərkibinin içində rast gəlinir. Tamamlıq feili sifət tərkibində feili sifət II ilə olan tərkib belə ifadə olunur: “feili sifətlə göstərilən hərəkət cümlənin mübtədası vəzifəsini icra edən şəxsin xahişi ilə yerinə yetirilir [1, s. 16]. Məsələn:

*But fortunate had another fling for him to endure. It got about the hotel that she was to use to mildest expression conducting herself strangely. A girl who carries washing must expect criticism if anything not befitting her situation is observed in her apparel. She was seen wearing the gold watch. Her mother was informed by the housekeeper of the state things. But now she had her watch sold. It was pity and her heart was going to be broken* [2, s. 160]. (Lakin o, indi başqa bir vəziyyətlə üz-üzə idi və ona dözmək məcburiyyətində idi. Həmin oteldə o, özünü yaxşı aparırdı, bu təbii ki, ona məxsus bir hal idi və o, həmin oteldə hamının yaxşı tanıdığı tərbiyyəli qız idi. İndi əgər onun əlində bahalı bir şey görsələr, hamı onu qınayar və bu diqqət çəkar. Onda bu qızıl saatin haradan olduğunu soruşacaqlar. Artıq bu barədə onun anasına məlumat verilmişdi. Xadimə artıq anasına demişdir ki, onun haqqında oteldə söz-söhbət var. Lakin indi o, saatını satmalı oldu və bu onun ürəyini çox sıxırdı).

Bu mətndə işlədilən sönuncu cümlədə Ceninin çəkdiyi bütün iztirablarm səbəbi məlum olur. Hadisələrin gedişatından məlum olur ki, o, saatını satmalı olur və bu onu çox mütəssir edir. “But now she had her watch **sold**” bu sön cümlə ilə mətnin lazım olan aparıcı xüsusiyyəti üzə çıxır.

Digər nümunələr:

I had **my tar tuned**. = I made someone tune my tar. (Mən tarımı köklətdim).

He had **his coat altered**. = He made someone alter his coat. (O, paltosunu dəyişdirdi).

She will have **several newspapers brought**. = She will make someone bring her some newspapers. (O, bir neçə qəzet gətirəcəkdir).

You had better have **the car serviced** before going on holiday. (Tətilə getməzdən əvvəl avtomobilə texniki qulluq göstərsəniz yaxşı olar).

John had **the way repaired**. (Con yolu təmir etdirdi).

Did you have your dress made? (Yəni paltarımı tikdirmisən?)

Are you going to have **your flat redecorated**? (Mənzilinizi təmir etdirəcəksiniz?)

Where will you have **your hair done**? (Saçınızı harada düzəldəcəksiniz?)

How often do you have **your car serviced**? (Avtomobilinizə nə qədər tez-tez qulluq edirsiniz?)

He had **his shoes mended**. (O, ayaqqabılarını təmir etdirdi).

I want to have **my ceiling whitewashed**. (Mən tavanı ağartmaq istəyirəm).

He should have **his pants shortened**, should not he? (O, gərək şalvarımı qısaltsın, elə deyilmi?)

I have been trying all day to get **everything done**. (Mən bütün günü hər şeyi düzəltməyə çalışdım).

*To have* və *to get* feillərinin sual və inkar forması *to do* köməkçi feili vasitəsilə düzəlir. Məsələn:

You can't have **your hair waved**. (Saçlarınızı dalğalandıra bilməzsiniz).

She does not have **her dresses made** here. (Onun paltarları burada tikilmir).

He did not have **their watch mended**. (O, saatını təmir etdirməmişdir).

Did he have **his horse killed**? (Onun atını öldürdülərmi?)

Did she have **her fountain-pen broken** yesterday? (Dünən onun fontan qələmi sındırıldı mı?)

She must have **her hair cut**. (O, saçını kəsdirməlidir).

Do you have **your photo taken** every day? (Hər gün şəkilinizi çəkirsiz?)

You cannot get **your clothes made** here. (Siz paltarlarınızı burada tikə bilməzsiniz).

You cannot get **your dress washed** here. (Burada paltarınızı yuya bilməzsiniz).

You must have **your shoes cleaned**. (Siz ayaqqabılarınızı təmizlətməlisiniz).

İndi isə ingilis dilində olan bir mətn parçasını nəzərdən keçirək:

*“On the strength of this conclusion he went to Washington and finished his term. Then he returned to Columbus to await the friendly recognition from the President which was to send him upon some ministry abroad. Jennie had not been forgotten in the last. The longer he stayed away the more eager he was to get back. When he was again permanently settled in his old quarters, he took up his cane one morning and strolled out in the direction of the cottage. Arriving there, he made up his mind to go in, and knocking at the door, he was greeted by Mrs. Gerhardt and her daughter with astonished and different smiles. He explained vaguely that he had been away, and mentioned his laundry as that was the object of his visit. Then, when chance given a few minutes later he was with Jennie again, he plunged in boldly. He had his stick brought and so, he was not afraid to fall down”* [2, s. 200]. (Bu qənaətin gücü ilə o, Vaşinqtona getdi və səlahiyyət müddətini başa vurdu. Sonra o, prezidentdən onu xaricə hansısa nazirliyə göndərməli olan dostcasına tanınmasını gözləmək üçün Kolumbusa qayıtdı. Jennie sönuncu dəfə unudulmamışdı. Nə qədər uzaqda qalsa, geri qayıtmaq üçün bir o qədər həvəsli idi. O, yenidən köhnə məhəlləsində daimi məskunlaşdıqda, bir səhər dəyənəyini götürdü və bağçaya tərəf getdi. Oraya çataraq içəri

<sup>107</sup> Filologiya üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Dillər Universiteti. [sahilamustafa@yahoo.com](mailto:sahilamustafa@yahoo.com)

*girməyə qərar* *erdi və qapını döyəndə xanım Gerhardt və qızı onu heyran və fərqli təbəssümlə qarşılıdı. O, qeyri-müəyyən şəkildə uzaqda olduğunu izah etdi və ziyarətinin obyektii olduğu üçün çamaşırılarını qeyd etdi. Sonra bir neçə dəqiqədən sonra yenidən Jennie ilə birlikdə olanda o, cəsarətlə içəri girdi. Çubuğunu gətirmişdilər və buna görə də yuxılmaqdan qorxmurdu).*

Göründüyü kimi, bu mətdəki cümlələrin bir-birilə sıx əlaqəsi vardır. Hər şeydən əvvəl fikrin ümumi komponentinə görə cümlənin hamısında söhbət bir cənabın tərəddüdü vəziyyətindən gedir. O, bir nəfəri ziyarət etmək istəyir, lakin tərəddüd edir və s. Bu olduqca çətin bir vəziyyətdir və ümumi vəziyyətdə deyə bilərik. Birinci cümləyə diqqətlə baxaq: Üzvlənmə baxımından birinci cümlə iki hissəyə bölünür: On the strength of this conclusion he went to Washington (burada kiçik bir pauza edirik) və sonra cümlənin ikinci tərəfi deyilir. Burada birinci hissə temadır (yəni birinci hissə temadır). Əvvəlki mətdə verilən məlumdur; ikinci hissə isə remadır, yəni verilən yeni məlumatdır. Yazıçı sanki oxucuya məlumat verir. Bu cümlənin aparıcı xəttini isə cənabın xəbərdar etmədən Cenniyə baş çəkməsi və sonda feili sifət 2 tərkibinin işlənməsilə müəllifin oxucusuna çatdırmaq istədiyi fikrin həmin cümlə vasitəsilə ötürülməsidir.

Beləliklə, birinci cümlədə əsas məlumat Brenderin Cennini görmək istəməsidir. Yazıçı fikirlərini Brenderin beynindən keçən düşüncələrlə ifadə edir. Sonra isə cümlələr arasında sıx əlaqə yaranır və mətnə rema daxil olur, rema isə bu mətdə feili sifət 2-nin Tamamlıq məsdər tərkibi ilə işlənməsilə icra olunur.

Verilmiş mətn parçasında fikir cümlə daxilində temadan remaya doğru, daha dəqiqi məlumdan yeniyə doğru hərəkət edir. Fikrin cümlədən cümləyə hərəkəti isə ona görə baş verir ki, əvvəlki cümlənin reması sonra gələn cümlənin temasına çevrilir ki, onun bərsində yeni məlumat verilir.

Fikrin bu növ hərəkəti məntiqi, ardıcıl surətdə inkişafda olan düşünən nitq üçün səciyyəvidir. Fikir sərbəst şəkildə bir cümlədən o biri cümləyə keçir, növbəti cümləyə başlağıc verir, cümlələri zəncir halında bir-birinə bağlayır. Buna görə də mətdəki cümlələr arasında belə əlaqəni zəncirvari əlaqə adlandırmaq olar. O, universal səciyyə daşıyır, bu əlaqə nəticəsində istədiyimiz qədər mətn düzəldə bilərik.

Digər nümunə:

*“Happy families are all alike; every unhappy family is unhappy in its own way.*

*Everything was in confusion in the Oblonskys' house. The wife had discovered that the husband was carrying on an intrigue with a French girl, who had been a governess in their family, and she had announced to her husband that she could not go on living in the same house with him. This position of affairs had now lasted three days, and not only the husband and wife themselves, but all the members of their family and household, were painfully conscious of it. Every person in the house felt that there was no sense in their living together, and that the stray people brought together by chance in any inn had more in common with one another than they, the members of the family and household of the Oblonskys. The wife did not leave her own room, the husband had not been at home for three days. The children ran wild all over the house; the English governess quarreled with the housekeeper, and wrote to a friend asking her to look out for a new situation for her; the man-cook had walked off the day before just at dinner time; the kitchen-maid, and the coachman had given warning.*

*Three days after the quarrel, Prince Stepan Arkadyevitch Oblonsky—Stiva, as he was called in the fashionable world—woke up at his usual hour, that is, at eight o'clock in the morning, not in his wife's bedroom, but on the leather-covered sofa in his study. He turned over his stout, well-cared-for person on the springy sofa, as though he would sink into a long sleep again; he vigorously embraced the pillow on the other side and buried his face in it; but all at once he jumped up, sat up on the sofa, and opened his eyes” [3, s. 210]. (Xoşbəxt ailələrin hamısı eynidir; hər bədbəxt ailə özünəməxsus şəkildə bədbəxtkdir. Oblonskilərin evində hər şey qarışıq idi. Arvad ərinin onların ailəsində müdirə işləyən fransız qızı ilə arasında bir şey olduğunu aşkar etmiş və ərinə onunla eyni evdə yaşaya bilməyəcəyini bildirmişdi. Bu vəziyyət artıq üç gün davam etmişdi və təkcə ər və arvadın özləri deyil, onların bütün ailə üzvləri və ev təsərrüfatları bunu ağırlı şəkildə dərk edirdilər. Evdəki hər kəs hiss edirdi ki, onların bir yerdə yaşamasının mənası yoxdur və hər hansı bir mehmanxanada təsadüfən bir araya gələn sahibsiz insanların bir-birləri ilə onlardan, Oblonskilərin ailə və təsərrüfat üzvlərindən daha çox ümumi cəhətləri var. Arvad öz otağından çıxmırdı, ər üç gün evdə deyildi. Uşaqlar evin hər tərəfinə qaçdılar; ingilis qubernatoru ev işçisi ilə mübahisə etdi və dostuna məktub yazaraq, onun üçün yeni bir vəziyyət axtarmağı xahiş etdi; aşpaz bir gün əvvəl nahar vaxtı getmişdi; mətbəx qulluqçusu və faytonçu xəbərdarlıq etmişdi.*

*Mübahisədən üç gün sonra knyaz Stepan Arkadyeviç Oblonski – dəb aləmində onu Stiva adlandırırdılar – həmişəki saatında, yəni səhər saat səkkizdə arvadının yataq otağında deyil, səhər saatlarında oyandı. İş otağında dəri üzvlü divan. Güclü, baxımlı adamını yaylı divanda çevirdi, sanki yenidən uzun bir yuxuya qər qolacaq; o biri tərəfdəki yastığı güclə qucaqladı və üzünü oraya basdırdı; amma bir anda ayağa qalxdı, divanda oturdu və gözlərini açdı).*

Bu nümunədə bütün cümlələr bir-birilə əlaqəlidir. Onlar ümumi mövzuya malikdir. Cümlələrin əlaqəsi sayəsində müxtəlif remaların birləşməsi baş verir. Cümlə daxilindəki fikir temadan remaya doğru irəliləyir.

Tamamlıq məsdər tərkibində *hissi qavrayış bildirən feillərdən* sonra Feili sifət 2 də istifadə olunur. Məsələn:

I saw **a dog strapped** himself (Bir itin özünü bağladığını gördüm).

The man **felt the child clutched** by the rope (Kişi uşağın ipdən yapışdığını hiss etdi).

Tamamlıq məsdər tərkibində *zəhni fəaliyyət bildirən feillərdən* sonra Feili sifət 2 də istifadə olunur [4, s. 11].

Məsələn:

I consider *him to be engaged* to Mister Brender. (Mən onu cənab Brenderlə nişanlı hesab edirəm).

When you visit your siblings, you will find **them already grown up**. (Bacınız uşaqlarını ziyarət edəndə onların artıq

böyüdüyünü görəcəksiniz).

Tamamlıq məsdər tərkibində *arzu-istək bildirən feillərdən* sonra Feili sifət 2 də istifadə olunur [6, s. 119] Məsələn:

The boss wants **the work done** as soon as possible. (Rəhbər işin mümkün qədər tez görülməsini istəyir).

My mother wants **the letter sent** at once. (Anam məktubun dərhal göndərilməsini istəyir).

The people desire **the peace gained** in Ukraine. (Xalq Ukraynada sülhə nail olunmasını arzulayır).

I wish **my book returned** in time. (Litabımın vaxtında qaytarılmasını arzulayıram).

He intends **his thoughts left alone** soon. (O, tezliklə düşüncələrindən azad olmaq niyyətindədir).

Feilin şəxssiz formalarının hamısı xəbər tərkibləri yarada bilər: Məsdərlə üç xəbər tərkibi; cerundla bir xəbər tərkibi; feili sifətlə isə 6 xəbər tərkibi vardır [8, s. 119]:

*Məsdərlə olanlar:*

- 1) tamamlıq məsdər tərkibi;
- 2) mübtədə məsdər tərkibi;
- 3) for sözönülü məsdər tərkibi;

*Cerundla olan:*

- a) Cerund tərkibi;

*Feili sifətlə olanlar:*

- a) tamamlıq feili sifət tərkibi;
- b) mübtədə feili sifət tərkibi;
- c) nominativ müstəqil feili sifət tərkibi;
- d) sözönülü müstəqil feili sifət tərkibi;
- e) nominativ müstəqil tərkib;
- f) sözönülü müstəqil tərkib;

Müasir ingilis dilində Feili sifət II ilə olan tərkiblər də mövcuddur. Feili sifət II tərkibləri əsasən Tamamlıq feili sifət tərkibində işlədilir:

- a) *to have* və *to get* feillərindən sonra; b) hissi qavrayış bildirən feillərdən sonra; zehni qabiliyyət bildirən feillərdən sonra; c) *arzu-istək* bildirən feillərdən sonra.

Feili sifət tərkibləri mətnlərin formalaşmasında xüsusi rol oynayır. Onların mətnin sadə və cəlbedici olmasına – yazılmasına, oxunmasına və s. əsaslı təsir göstərir.

#### **İstifadə olunmuş ədəbiyyat**

1. Hüseynov A.R. İngilis dilinin nəzəri qrammatikası üzrə mühazirələr toplusu. Bakı: Mütərcim, 2015, 376 s.
2. Dreiser Th. Jennie Gerhardt. Москва: Рипол Классик, 1987, 360 p.
3. Tolstoy V. Anna Karenina. London: Penguin Classics, 2004, 864 p.
4. Xanbutayeva L.M. Müasir Azərbaycan və ingilis dillərində infinitiv (ümumi tipoloji tədqiqat) [Mətn]: filologiya e. n. al. dər. a. üçün təq. ed. dis.: 10.02.20. /L. M. Xanbutayeva; Azərb.Dövlət Un-ti.- B., 2004.- 130 s.
5. Məmmədov A., Məmmədov M. Diskurs təhlilinin koqnitiv perspektivləri. Bakı: Çəşoğlu, 2010, 96 s.
6. Иванова П.И., Бурлаков В.В., Почесов Q.Q. Теоретическая грамматика современного английского языка. М.: Прогресс, 1981, 281 с.
7. Иосифович А.М. Английский язык. Имя прилагательное. Киев: Издательство КД, 1987, 107 с.
8. Каушанская В.Л., Ковнер Р.Л., Кожевникова О.Н. и др. Грамматика английского языка (на англ. языке). Л.: Просвещение, 1973, 319 с.
9. Bolton W.F. and Crystal D. The English language. Sphere History of the English language. Vol 10, 2nd edition, Cambridge: Cambridge University Press, 1987, 362 p.
10. Börjars K. and Burridge K. Introducing English Grammar. London: Edward Arnold, 2001, 328 p.

**Açar sözlər:** ingilis, dil, feil, sifət, tərkib, keçmiş, forma, məna

**Key words:** English, language, verb, adjective, construction, form, meaning

**Ключевые слова:** английский язык, язык, глагол, прилагательное, конструкция, форма, значение

### **The constructions relating to past participle in english**

#### **Summary**

The article deals with the constructions relating to Past Participle in English. It gives some information about the verbals in English. Each of the verbals has been analyzed in the article. The constructions dealing with the verbals have been explained in the article as well. The article highlights the fact that there are some constructions with the Past Participle. The constructions with the Past Participle have been touched upon in the article.

### **Конструкции, относящиеся к причастию прошлого в английском языке**

#### **Резюме**

В статье рассматриваются конструкции, относящиеся к причастию прошлого в английском языке. Это дает некоторую информацию о глаголах в английском языке. В статье проанализировано каждое из глаголов. Конструкции, связанные с глаголами, также были объяснены в статье. В статье подчеркивается тот факт, что существуют некоторые конструкции с причастием прошедшего времени. В статье затронуты конструкции с причастием прошедшего времени.

**Rəyçi:** fil.f.d., dos. F.Qurbanova

Kontekst hadisənin, bəyanatın və ya ideyanın əsasını təşkil edən və onun tam başa düşülə biləcəyi şərtləri ehtiva edir. Nitq aktı isə, hər hansı bir hadisənin (davranışın; aktın) niyyəti, məqsədi və ya təsiri baxımından bir hərəkət kimi qəbul edilən ifadə hesab edilir.

Dildə bəzi ümumi sözlər var ki, onların mənası yalnız kontekstdə aydınlaşır, yəni əgər biz konteksti bilmiriksə, o zaman həmin sözlərin ifadə etdikləri mənalara da anlamaq bilmərik. Bu cür sözlərə aşağıdakıları nümunə göstərə bilərik: /here and there/, /this or that/, /now and then/, /yesterday/, /today or tomorrow/, yaxud əvəzliliklər: /you, me, she, him, it, them/ və s. İngilis dilində ehtiva cümlələr var ki, danışanın kim olduğunu və kiminlə harada, nə zaman və nə haqqında danışdığını bilmədən söhbətin nədən getdiyini anlamaq olmur. Məsələn: /You will have to bring this parcel back tomorrow because she is not here today// (Sabah bu bağlamı geri gətirməli olacaqsınız, çünki o, bu gün burada deyil).

Kontekstdən kənarında bu cümlənin mənası bir qədər anlaşılmazdır. Burada işlədilən bəzi sözlərin mənası, məsələn, /you, this parcel, here, today, she/ və s. yalnız fiziki kontekstdə aydınlaşa bilər. Bu cür sözlərin mənası danışanın nəzərdə tutduğu mənə ilə aydınlaşa bilər. Belə ifadələr texniki olaraq deyiktik ifadələr adlanır. Söz qədim yunan dilində ‘deixis’ (‘day-icksis’) ‘pointing’ (işarətmə) mənasını verir.

Qeyd etmək lazımdır ki, sözlərin mənalara açılmasında, aydınlaşmasında əsas məsələlərdən biri də onların istinadlarının müəyyən edilməsidir. İstinadı dinləyənlər anlatmaq üçün müəyyən olunan aktdan istifadə etməliyik. İstinad aktını yerinə yetirən zaman aşağıdakılar istifadə oluna bilər: xüsusi isimlər (Xomski, Cennifer və s.), isimlər (a writer, the cat, the girl və s.), yaxud əvəzliliklər (he, she, it və s.). Bu cür sözlər kimisə, yaxud nəyisə müəyyən etmək üçün unikal hesab oluna bilər, lakin bununla belə, bildirməliyik ki, hər hansı bir söz və yaxud ifadə üçün “istinad diapazonu” vardır. Məsələn, /Jennifer/, /friend/, yaxud /she/ sözləri dünyada çox obyektə aid ola bilər. Bəzən hər hansı bir obyektə nə ad verəcəyimizi bilmədiyimiz zaman da istinad (reference) edə bilərik. Biz /the blue thing/ və /that icky stuff/ ifadələrini istifadə edə bilərik və hətta onlara ad da müəyyən edərik. Məsələn, Bizim küçədə motosikletini sürətlə sürən bir adam var və biz onu /Mr.Kawasaki/ adlandırırıq. Burada işlədilən /Mr.Kawasaki/ adı bir şəxsə istinad etmək üçün işlədilən motosiklet markasının adıdır. Bu nümunə eyni zamanda bizə imkan verir düşünək ki, hər hansı uğurlu istinad aktı danışanın işlətdiyi lüğətin zənginliyindən də asılıdır. Məsələn, restoranda bir ofisiyent digərindən soruşur: ¿Where is the spinach salad sitting? Cavab belə ola bilər: /He is sitting by the door//, yaxud ¿Can I look at your Chomsky? Cavab: /Sure, it is on the shelf over there// Bu nümunələrlə aydın anlamaq olur ki, cansız məfhumlarla əlaqəli olan sözləri (məsələn, salat və s.) insanlara istinad olaraq da istifadə edə bilərik. Yaxud əksinə, insanlarla əlaqəli olan sözləri (məsələn, Xomski və s.) cansız əşyalara istinad olaraq da işlətmək olar. Burada olan əsas proses inferensiyadır (inference). İnterferensiya deyilən və nəzərdə tutulan arasında əlaqə yaratmaq üçün işlədilən əlavə bir məlumatdır [7, s. 11].

Praqmatikanın ifadə etdiyi mənanı aydınlatmaq üçün belə nümunə verək: İngilis dilində salamlama: ¿How are you? (Necəsiniz?), deyərək sorulur.

Bu gündəlik salamlama insanın müəyyən bir gündə özünü necə hiss etdiyinə təsir edə biləcək hər bir tibbi və şəxsi təfərrüatın müzakirəsini əhatə edən cavabla qarşılır. Cavab belə ola bilər: “Fine, and how are you?” (Yaxşı, bəs, siz necəsiniz?) Bu, praqmatik cavab ola bilər, çünki bu sual-cavabla biz hər hansı bir ixtiyarı danışığı deyil, nətiqin niyyətinin sualı verən zaman nəzərdə tutulan salam olması olduğunu ehtimal edirik.

Mənaca düzgün dil strukturlarını düzəltməyi nəzərdə tutan akt lokutiv akt adlanır [5, s.327]. Lokutiv nitq aktını belə izah edə bilərik: “Hər hansı bir obyekt haqqında tam anlamı ilə mənalı bir cümlə daşıyan akt belə adlandırıla bilər”. Məsələn, bir nümunə təqdim edək: /The sky is blue// (Səma mavidir). Bu nümunədə fakt təqdim edirik və bu akt *lokutiv akt* adlanır.

*İllokutiv aktda* isə əsas məqsədimiz fikrimizi dinləyənlərə çatdırmaq, ona nəsə demək niyyətimizi ifadə etməkdir. Məsələn:

/I have just cooked dinner. It is still on the gas stove// (Mən təzəcə nahar hazırlamışam. O, hələ də qaz sobasının üstündədir).

Göründüyü kimi, burada ifadə olunan anlamlar bunlardır: a) sən bir az sonra yemək yeyə bilərsiniz, yəni yeməyin hazırlanması; b) səbirli olmağın təbliğ olunması; c) hər hansı bir iş barədə əvvəldən məlumatın verilməsi (xəbərdarlıq).

Hər hansı bir işin nəticəsinin nümayiş olunduğu akt isə *perlokutiv akt* adlanır. F.Veysəlli yazır ki, hər hansı bir sözlərin illokutiv təsiri (gücü) olmalıdır [5, s.328].

Perlokutiv akta nümunə kimi aşağıdakı konteksti təqdim edə bilərik. Məsələn, qəfildən kimsə qışqırır: “Yangın var”. Bununla da həmin şəxs insanların binanı tərk etməsinə səbəb olur, yəni yangın təhlükəsini insanlara anladır.

Bu aktlarda işlədilən sözlərdəki feillərin semantik, praqmatik, leksik mənalara olduqca vacibdir. Aktların hər birinin reallaşması həmin feillərin kontekst daxili mənalara asılıdır.

C.Ostin performativ feillərin hərəkətləri idarə etdiyini yazır. Məsələn, /to excuse/ ‘üzr istəmək’ feilini işlətməklə ‘Gecikdiyim üçün üzr istəyirəm’ /I excuse for being late// cümləsində danışan ‘üzr istəmək’ performativ hərəkətini icra edir [2, s.73].

O, performativ feillərin kontekst daxilində bildirdikləri mənalara aşağıdakı nümunələrdə izah edir [2]:

<sup>108</sup> Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Dillər Universiteti

1) /Do/ performativ feili “etmək, yerinə yetirmək” mənasını verir. Məsələn:

¿Do you accept this beautiful woman as your lawfully wedded wife? (Bu gözəl qadını qanuni nikahlı həyat yoldaşınız kimi qəbul edirsinizmi?)

/Yes, of course, I **do**// (Bəli, əlbəttə, edirəm).

2) Növbəti performativ feil kimi /to name/ feilini nümunə vermək olar. *Bu feil* “ad vermək, ad qoymaq” və s. mənaları verir. Məsələn:

/Philip **named** that ship the Queen Elizabeth// (Filip həmin gəmiyə Kraliça Elizabet adını verdi).

Növbəti nümunə:

¿Why have you left the baby girl without **naming** since she was born? (Qız uşağı dünyaya gələndən niyə ona ad qoymamısınız?)

3) /To pronounce/ feili də performativ feil hesab olunur və “nikah zamanı nikahı elan etmək” mənasında istifadə olunur. Məsələn:

/He pronounced us man and wife// (O, bizi ər və arvad elan etdi).

C.Ostin aşağıdakı performativləri fərqləndirir:

1) aydın və nəzakətli söyləmələrdə işlədilən performativlər. Nümunəyə baxaq:

/I have pleasure in ... //, (‘Məmnunam ki, ...’). Bu cür cümlələrin işlənmə dairəsi məhduddur; /I have pleasure in welcoming them// (Onları salamlamaqdan məmnunam).

2) sözün ifadə etdiyi mənaya uyğun gələn performativ feillər. Məsələn, /to bow/ (səcdə etmək; baş əymək) feilini ifadə edən sözlər. Nümunə: /I salute you// (sizi salamlayıram) /He applauded// (O, alqışladı) və s.

C.Ostin yazır ki, söyləmin əvvəlində performativ feillərin işlənməsi həmin söyləmi performativ danışmaq kimi müəyyən edir [2, s. 14]. Məsələn:

¿Do you **think** if there are any plants in the Moon? (Sizcə ayda bitki varmı?)

/He **concludes** (*infers*) that there are some plants in the Moon// (O, ayda bəzi bitkilərin olduğu qənaətinə gəlir (nəticə çıxarır)).

/He **testifies** that there are some plants in the Moon// (O, ayda bəzi bitkilərin olduğuna şahidlik edir).

/He **admits** (or *concedes*) that there are no plants in the Moon// (O, ayda heç bir bitki olmadığını etiraf edir (və ya razılaşı)).

/I **predict** that there are not plants in the Moon// (Ayda bitkilərin olmadığını proqnozlaşdırıram).

Bu cümlələrdə işlənməmiş /to think/ (düşünmək), /to conclude/ (nəticə çıxarmaq), /to testify/ (sınaqdan çıxarmaq), /to reply/ (cavab vermək), /to predict/ (gələcəkdən xəbər vermək) feilləri performativ feillər hesab olunur. Onlar hərəkətin icrasını əks etdirir. Bu feillər işlənərkən hərəkətin sözə və sözün dünyaya olan münasibəti əks olunur. C.Ostinin fikrincə, bu feillərə oxşar feillər çoxdur, lakin onlar “sınaqdan” çıxmamış feillərdir. Məsələn, /He **assumes** that// (O güman edir ki), /He **postulates** that// (O, irəli sürür ki) birləşməsində işlənən sözlər belə feillərdəndir. Əksinə, /He **asserts**// (O iddia edir ki) və /He **denies**// (O inkar edir) kimi cümlələrdə işlənən feillər hərəkətin icrası və təsdiqi ilə bağlı olduğu üçün təmiz eksplisit performativlər hesab olunur [2, s.11]. Məsələn, /He forecasts (predicts) that . . .// (O, əvvəlcədən proqnoz verir ki, . . .) təmiz eksplisit performativ olduğu halda, /He foresees (expects, anticipates) that// (O hiss edir/gözləyir/əvvəlcədən güman edir ki, ...) cümləsi təmiz performativ hesab edilmir. Digər: /He endorses (he assents to) that opinion// (O, o fikri təsdiq edir/razılaşı ki,...) təmiz eksplisit performativ hesab olunur, lakin /He agrees with that opinion// (O, o fikirlə razıdır ki, . . .) təmiz eksplisit performativ deyildir.

Bu cümlələrdə işlədilən /postulate/ (ehtimal etmək), /predict/ (əvvəlcədən görmək), /endorse/ (təsdiq etmək, yoxlamaq) feilləri təmiz eksplisit performativlər hesab olunur. Belə feillər kontestdə xüsusi danışmaq tonu ilə tələffüz olunur.

Beləliklə, performativ feillərinin nitq aktlarında fərqləndirilməsi onların mətn daxilində əks etdirdikləri mənadan asılıdır. Performativ feillərin müşahidə olunduğu cümlələr eksplisit və implisit mənə ifadə etməklə fərqlənir. Nitq aktlarında eksplisit mənə ifadə edən performativlər təmiz performativlər hesab olunur, nitq aktlarında implisit mənə ifadə edən performativlərin konkret mənaları isə danışmaq məqamından asılı olaraq müəyyən edilir.

## İstifadə olunmuş ədəbiyyat

1. Musayev O. İngilis dilinin qrammatikası (praktik və nəzəri). Bakı: Qismət, 2007.
2. Austin J.L. How to do things with words. USA, Oxford, New York: Oxford University Press, 1962.
3. Thomas M. Fifty Key Thinkers on Language and Linguistics. USA, London and New York, 2011.
4. Fotion N. John Searle. UK: Acumen Publishing Limited, 2000.
5. Veysəlli F.Y. Dilçiliyin əsasları. Bakı: Mütərcim, 2013.
6. Searle J.R. Speech Acts. Cambridge: Cambridge University Press, 1969.
7. Yule G. Pragmatics. Oxford: Oxford University Press, 1996.

**Açar sözlər:** kontekst, danışmaq aktı, lokutiv, illokutiv, perlokutiv, dinləyən, məlumat, danışan

**Key words:** context, speech act, locutive, illocutive, perlocutive, listener, information, speaker

**Ключевые слова:** контекст, речевой акт, локутив, иллокутив, перлокутив, слушающий, информация, говорящий

## SPEECH ACT AND CONTEXT

### Summary

The article deals with context and speech act. Context means the circumstances that form the setting for an event, statement, or idea, and in terms of which it can be fully understood. Speech act is an utterance considered as an action, particularly with regard to its intention, purpose, or effect.

There are some common words in a language whose meaning is clear only in context, that is, if we do not know the context, then we cannot understand the meanings of those words. Examples of such words are: /here and there/, /this or that/, /now and then/, /yesterday/, /today or tomorrow/, or pronouns: /you, me, she, him, it, them/, etc.

There are some sentences in English that you can't understand without knowing who the speaker is and with whom, where, when, and what he/she is talking about. For example: / You will have to bring this parcel back tomorrow because she is not here today// Outside the context, the meaning of this sentence is somewhat unclear. The meaning of some of the words used here, for example, /you, this parcel, here, today, she/, etc. can only be clarified in a physical context. The meaning of such words can be clarified by the intension of the speaker. Such expressions are technically called deictic expressions. In ancient Greek, the word 'deixis' ('day-icksis') means 'pointing'.

## РЕЧЕВОЙ АКТ И КОНТЕКСТ

### Резюме

В статье рассматриваются контекст и речевой акт. Контекст означает обстоятельства, формирующие обстановку для события, заявления или идеи и с точки зрения которых их можно полностью понять. Речевой акт – это высказывание, рассматриваемое как действие, особенно в отношении его намерения, цели или результата.

В языке есть некоторые общие слова, значение которых ясно только в контексте, то есть, если мы не знаем контекста, то мы не можем понять значения этих слов. Примеры таких слов: /здесь и там/, /это или то/, /теперь и тогда/, /вчера/, /сегодня или завтра/, или местоимения: /ты, я, она, он, оно, их/ , так далее.

В английском языке есть предложения, которые невозможно понять, не зная, кто говорит и с кем, где, когда и о чем он/она говорит. Например: / Вам придется вернуть эту посылку завтра, потому что сегодня ее здесь нет // Вне контекста смысл этого предложения несколько неясен. Значение некоторых используемых здесь слов, например, /ты, эта посылка, здесь, сегодня, она/ и т. д., может быть выяснено только в физическом контексте. Смысл таких слов можно уточнить по интенции говорящего. Такие выражения технически называются дейктическими выражениями. В древнегреческом языке слово «дейкис» («дай-иксис») означает «указание».

**Рәүсә:** **fil.f.d., dos. S.Mustafayeva**

## MÜXTƏLİF SİSTEMLİ DİLLƏRİN FRAZEOLOGİZMLƏRİNDƏ İŞLƏNƏN ONOMASTİK VAHİDLƏRİN LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ

Leksikadan fərqli olaraq frazeologiya dilin daha qədim qatlarına aid köhnəlmiş sözləri, arxaik forma və sintaktik konstruksiyaları özündə qoruyub saxlayır. Dilin frazeoloji tərkibi linqvokulturoloji ümumiliyi, milli özünəməxsusluğu daha aydın göstərən bir güzgüdür [1, s.9]. Frazeologiya vasitəsi ilə dilin daşıyıcısı olan xalq, onun adət-ənənələri, həyat tərzi və s. haqqında çox maraqlı məlumatlar almaq mümkündür. Frazeologizmlər arqumentləşdirilmiş məlumatın formalaşdırılması, diskursun mədəni-semantik modelinin qurulması vasitələrindən biridir. İnsanın onu əhatə edən ətraf mühitlə bağlı müşahidələri, həyata aid baxışları dünya xalqlarının çoxunda oxşardır. Nəticədə belə faktların frazeologiyanın qavranılmasına da təsir göstərir. Frazeoloji vahidlərin semantikasında oxşarlıq bütün insanlar üçün ümumi olan şərtlərlə bağlıdır. Belə vahidlər müxtəlif dillərdə bir-birindən asılı olmayaraq eyni forma və məzmununda yaradılmışdır. Bununla belə, hər bir dilin frazeoloji sistemində fərqli milli-mədəni komponentləri özündə saxlayan frazeoloji vahidlər də vardır. Bu vahidlər mədəniyyətlərarası kommunikasiya prosesində başqa mədəniyyət nümayəndələri üçün aydın olmur. Nəticədə mədəniyyətlərarası kommunikasiya prosesində müəyyən çətinliklər yaranır. Dillər arasındakı fərqlər həm də mədəniyyətlərarası fərqlərlə şərtlənir. Belə fərqlər frazeologizmlərdə özünü daha çox göstərir.

Frazeoloji vahidlərin semantikasi komponentlərin semantikasi ilə müəyyən bağlılığa malikdir. Lakin bu semantik bağlılıq üzə deyil, daha dərinədə gizlənmiş olur. Bütövün hissələri, yəni komponentlər öz aralarında ciddi bağlılığa malikdir və bu, o dərəcədə möhkəmdir ki, hətta komponentlərin sabit mövqedə durmasına imkan yaradır. Komponentlərin sayının artması bütövün mənasına bəzən təsir göstərir, bəzən isə bu təsir olmur. Əslində idiomun ifadə etdiyi məna onun komponentlərinin sayından asılı deyildir. Lakin eyni vahidin genişləndirilməsi, ona yeni komponentin əlavə edilməsi mənanın əlavə çalarının yaranmasına səbəb olur.

Ümumi frazeoloji sistemin frazeoloji vahidlərinin tərkibindən onomastik frazeologizmləri seçib ayırmaq bu layı qurmağa imkan verir. Bundan sonra onomastik frazeologizmləri də tərkibdəki xüsusi ada, onimə görə qruplaşdırmaq mümkündür. Nəticədə antroponimik, toponimik, zoonimik, mifonomik və s. onomastik frazeologiyalarını ayrı-ayrı qruplar şəklinə salmış oluruq. Məlumdur ki, hər bir dilin, o cümlədən də ingilis və Azərbaycan dillərinin istər antroponim, istərsə də toponim və digər onomastik qruplarına daxil olan xüsusi adların miqdarı çoxdur. Azərbaycan dilinin antroponim sisteminə *Azər, Aygün, Adil, Arif, Cəfər, Günel, Gülşən* və i. a. adlar daxildir. Məsələyə diaxron aspektdə yanaşsaq bu sistemdə müasir dildə işlənməyən adların, alınma adların miqdarının çoxluğu diqqəti cəlb edəcəkdir. Tərkibində antroponim olan frazeoloji vahidlər əsasında formalaşdırdığımız antroponimlər çoxluğunun elementlərinin sayı isə azdır. Bu çoxluqda *Əli, Vəli, Həsən, Hüseyin, Fətə, Məmməd nəsir* kimi adlar qeyd olunursa, *Cəfər, Aygün, Aytən, Aygül, Fazil, Elşən* və s. antroponimlər yoxdur. Təhlil göstərir ki, antroponim tərkibli frazeologizmdəki adı dilin antroponim sistemindəki adlarla əvəz etmək də mümkün deyildir. Bu halda dildəki antroponimik frazeoloji vahid tanınmaz hala düşür. “Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoymaq” frazeologizmində xüsusi ad əvəzlənməsi aparıb onu “*Cəfərin papağını Fazilin, Fazilin papağını Cəfərin başına qoyma(q)*” şəklinə salsaq, onun frazeoloji mahiyyəti itər. Yeni formalaşan vahiddə haqqında bəhs edilən hərəkətin real gerçəklikdə baş verməsi təsəvvürü yaranacaqdır. Yəni predikativ vahidin ifadə etdiyi nisbi bitmiş fikir real hadisə sayılacaqdır. Deməli, yeni yaradılan ikinci forma sünidir, qondarmadır və dilin frazeoloji sistemi onu qəbul etmir. İngilis dilinin antroponimlər sistemindəki vahidlərlə antroponimik frazeologizmlərdəki şəxs adlarını müqayisə etsək və bəzi frazeologizmlərdə antroponim dəyişməsi aparsaq eyni vəziyyətlə üzləşmiş olarıq. Məsələn, ingilis dilində Benedict Arnold antroponimi frazeoloji vahid olaraq “satqın”, “John Benbow” isə “cəsur, mərd dənizçi” mənasını verir. Əgər bu ikiüzlü antroponimik frazeologizmdəki komponentlərdən birini və ya hər ikisini dəyişsək, alınan yeni vahid antroponimik frazeologizm ola bilməz. İngilis dilinin antroponim sistemində *John Arnold* ikiüzlü antroponiminin olması mümkündür. Ancaq bu birləşmə həmin dilin onomastik frazeologizmlər sistemi üçün yaddır. Oxşar mülahizələri tərkibində toponim, zoonim, fitonim olan frazeologizmlər üçün də demək olar. Bununla belə, zoonim və fitonimlərdə özünü göstərən bir cəhət müşahidə olunur ki, bu da cins-növ qarşılaşdırması, cins adının frazeoloji tərkibdə daha çox istifadə edilməsi ilə bağlıdır. *İt, tülkü, quş, ilan, pişik* və s. cins adı kimi frazeoloji sistemdə işləkliyi ilə seçilir.

İngilis dilində də tərkibində «it» sözü olan idiomlar çoxluq təşkil edir. Bu idiomlar arasında semantikasına görə «it kimi tutmaq», «it kimi qapmaq» birləşmələrinin semantikasi ilə eyni olanları vardır. Məsələn, «a dog in the manger»- «başqasına imkan verməyən», «hamını qapan», «hamını acılayan» və s. We have got to celebrate. This is a big night for us. Don't be a dog in the manger. Well have fun together (A.C.Cronin “The Northern Light, part 2, ch.12)- Bu hadisəni bayram etməliyik. Bu gün bizim üçün böyük gündür. *Quduz itə dönmə*. Bir yerdə şən-lənək; dog smbs footsteps//dog the footsteps of smb); sick as a cat when I realized what I had missed - Mən nəyi əldən buraxdığımı başa düşəndən sonra çox qəzəbləndim; dog smbs steps- it kimi kimisə izləmək; a surly dog - kobud, hirsli, qəzəbli, hamını təhqir edən adam. Sonuncu ingilis idiomu Azərbaycan dilindəki «it kimi qapan» mənasına müvafiq gəlir. Verilmiş nümunə və misallar göstərir ki, istər ingilis, istərsə də Azərbaycan dili frazeologizmlərində komponentlərin həm sayı və semantikasi, həm də aralarındakı semantik əlaqələr birləşmənin mənasının formalaşmasına təsirini göstərir. Bu baxımdan idiomun mənasının leksik məna ilə qarşılaşdırılması məsələsinin araşdırılması idiomların semantik xüsusiyyətlərini öyrənməkdə özünəməxsus əhəmiyyət daşıyır.



Istər Azərbaycan, istərsə də ingilis dilində zoofrazeologizm və fitofrazeologizmlər çoxdur. Məsələn, Balıq başdan iylənər. Ağac barı ilə tanınar. Bülbülə qızıl qəfəs də zındandır. The mountain has brought forth a mouse. An ass in a lion's skin. A cock is valiant on his own dunghill. Wait for the cat to jump. Two dogs fight for a bone, and a third runs away with it. İki qoçun başı bir qazanda qaynamaz. Qaz vur, qazan dolsun və s. Leksikologiyada ümumi cinsi bildirən adlar öyrənilir və onlar xüsusi adlar sistemində, bir qayda olaraq, daxil edilmir. Buna baxmayaraq, frazeologiyada zoofrazeologizmlər və fitofrazeologizmlər anlayışlarından istifadə olunur. Bəzən frazeoloji vahidin tərkibindəki konkret növün adı da işlədilir. Məsələn, *Life is not a bed of roses. As merry as a cricket. Oaks may fall when reeds stand the storm. Little strokes fell great oaks. Honey is sweet, but the bee stings* və s. Aydın olur ki, onomastik tərkibli frazeologizmləri araşdırarkən bu tipli frazeoloji vahidlər də diqqətdən kənar qalmamalıdır. Antroponimlərin leksik-semantik xüsusiyyətləri ilə bağlı araşdırmalar, təbii ki, onomastik frazeologizmlərdəki şəxs adlarını leksik-semantik təhlilə cəlb etməyi yasaqlamır. Fikrimizcə, frazeoloji tərkibdəki antroponimləri də bu cür təhlil süzgecindən keçirməklə sonda onların leksik-semantik özəlliyi haqqında müəyyən fikirlər irəli sürmək olar. Bu məqsədlə, hər şeydən əvvəl, tərkibində antroponim olan frazeoloji vahidləri tədqiqat materialı kimi toplamaq lazım gəlir. Azərbaycan dilinə aid materiallar “Atalar sözləri” kitablarından, frazeoloji lüğətlərdən və bir sıra başqa mənbələrdən çıxarılır. Axtarışlar aşağıdakı antroponimik frazeologizmləri qeyd etməyə imkan verir: *Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu; Qaçaq Nəbi; Qoç Koroğlu, Nuh əyyamından qalma; Adəmdən qalma; Süleymana qalmayan dünya, sənə də qalmaz; Mus, mus deyincə, Mustafa de; Ad Əlinin, mal Vəlinin; Bir həsirdir, bir Məmmədnəsir; Fatiya tuman olmaz; Əsli Kərəm olmaq, Kərəm kimi yanmaq; Məcnuna dönmək; Leyli-Məcnun olmaq; Leyliyə Məcnun gözü ilə baxmaq, Məcnun olub çöllərə düşmək; Məcnun kimi biyabanlara düşmək; Həsən keçəl, keçəl Həsən nə fərqi/Ya Həsən keçəl, ya keçəl Həsən; Ya Hoca Ali, ya Ali Hoca* və s.

Toplanmış antroponimik frazeologizmlərdən antroponimləri seçib toplamaqla sabit birləşmələrin tərkibinə daxil olan xüsusi adların çoxluğunu qurmaq olar. Bu çoxluğa daxil olan antroponimlərə aşağıdakılar aiddir: Koroğlu; Qaçaq Nəbi; Qoç Koroğlu, Nuh; Adəm; Süleyman; Mustafa; Əli; Vəli; Məmmədnəsir; Fatı; Əsli; Kərəm; Məcnun; Leyli; Həsən; Məhəmməd; Mehdi; Yusif; Züleyxa; Kərim; Tükəzban; Axilles; Qordi; Pandora və s. Nümunə kimi verilən bu çoxluq Azərbaycan dilinin onomastik frazeologiyasının tərkibinə daxil olan bütün antroponimləri əhatə etmir. Tədqiqat qeyd edilən çoxluğu genişləndirməyi, maksimum dərəcədə tamamlamağı da tələb edir.

Müxtəlif sistemli dillərin frazeologizmlərində işlənən onomastik vahidlərin leksik-semantik xüsusiyyətlərini öyrənməyi və bu onimlərin leksik-semantik təhlilini verməyi də nəzərdə tutur. Azərbaycan dilçilərinin onomastikaya aid tədqiqat işlərində göstərilən istiqamətdə xeyli araşdırmalar aparılmışdır [2; 3; 4; 5; 6-7; 8].

Şübhəsiz ki, kontekstdən təcrid edilmiş onomastik vahidin leksik-semantik xüsusiyyətləri ilə onomastik frazeologizmin tərkibindəki vahidin eyni qaydada təhlili oxşar nəticə verəcəkdir. Fikrimizcə, burada meydana çıxan leksik-semantik özəlliklər və çalarlar bütöv tərkibdə fərqli mənaları doğura biləcəkdir. Əgər Əli antroponimini, Əlikənd toponimini və “Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaq” frazeologizmindəki “Əli” adının leksik-semantik təhlilini kontekstdən təcrid edilmiş şəkildə aparsaq, hər üç halda “Əli” adını linqvistik baxımdan öyrənmiş olacağıq. Doğrudur, qeyd etdiyimiz toponim “Əli” deyil, *Əlikənd* şəklindədir. Bu halda biz “Əlikənd” xüsusi adını araşdırırıq və təhlil prosesində toponimi iki komponentə ayırırıq: Əli + kənd. Onomastik tədqiqat üsullarına istinad etsək, qəbul edilmiş müəyyən təhlil ardıcılığını əsas götürmək olar.

**Əli- ərəb dilindən olub “yüksək, ali” mənasındadır. İslam din xadimi. İslamı ilk qəbul edən şəxs, Məhəmməd peyğəmbərin əmisi oğlu. Rəşidi xilafətinin dördüncü xəlifəsi. 661-ci ildə Küfə məscidində sui-qəsdə öldürülmüşdür. Şiələrin birinci imamı və Məhəmmədin kürəkəni olmuşdur. İslamın tanınmış və qəhrəman şəxsiyyətlərindən biri olduğuna görə islam ölkələrində bu ad çox qoyulur. Əli haqqında müxtəlif rəvayətlər vardır və onun adının işləndiyi bir sıra frazeoloji birləşmələr mövcuddur. Məsələn, Əl tutmaq Əlidən qalıb. Əli günü – kərküklərdə cümə axşamı imam Əlinin şərfinə belə adlandırılır.**

**Vəli** – 1. hami, himayəçi; 2. yaxın dost; 3. ağa mənələrindədir. Fars dilindən alınma variantı “amma”, “lakin” mənalarına uyğun gəlir ki, bu da ad semantikasını üçün yaramır. Vəli sözünün “rəhbər”, “yavər”, “köməkçi”, “həmdəm”, “yar” və başqa mənaları vardır[Nə üçün şiə azanda “Əşhədu ənnə Əliyyəni vəliyullah” cümləsini oxumağa təkid edirlər?. “Əmirəl-mümininə Əliyyəni Vəliyullah” mənası isə “Möminlərin əmiri Əli Allahın vəlisidir” deməkdir[9, 161].

Azərbaycan dilinin onomastik frazeologiyasında işlənən “Əli” adı ərəb dilindən alınmadır “uca”, “ulu”, “yüksək” mənası verir. Azərbaycan dilində bu adın qoyulması Həzrəti Əlinin, Əbu Talibin oğlu, peyğəmbərin əmisi oğlu və kürəkəninin adı ilə bağlı olmuşdur. Şübhəsiz ki, Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoymaq frazeologizmindəki “Əli” adının imam Əli ilə bağlılığı yoxdur və əgər varsa, bu sadəcə olaraq, adın imam Əlinin adından götürülməsi ilə izah oluna bilər.

Şəxs adının verilməsinin birinci və başlıca səbəbi onun daşıyıcısını fərqləndirməkdir. Bu cəhət yalnız şəxs adlarına deyil, bütün onomastik vahidlərə xasdır. V.A.Nikonov xüsusi adları sosial işarə adlandırmışdır [10, s.12].

Onomastik frazeologizmlərin tərkibində işlənən antroponimlər müəyyən leksik-semantik özəlliklərə malikdir. Onların hər biri lüğət tərkibinin spesifik vahidi olmaqla bərabər dilin ümumi qanunauyğunluqlarına tabe olur. Onomastik dil hadisələri xüsusi adların əmələ gəlməsi, sistem yaratması, dəyişməsi və inkişafını əhatə edir. Onomastik sistem onomastik tədqiqatın açarı rolunu oynayır [11, s.16].

Əli və Vəli adları eyni onomastik frazeologizmin tərkibində qoşa işlənir və iki belə frazeoloji vahiddə vardır: 1) Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoymaq; 2) Mal Əlinin, ad Vəlinin. Hər iki frazeologizmdə işlənən



antroponimlər konkret şəxsi deyil, ümumi şəxsi bildirir. Frazeologizmlərdə adları qarşılaşdırma planı vardır və adların qafiyələnməsi ( Əli –Vəli) onların yaxın ətrafda işlənməsi axıcılıq və monolitlik əmələ gətirir. Adların bu şəkildə seçilməsinin başlıca səbəbi budur. İkinci səbəb adların sadəliyi və bu sadəliyin də ahəngdarlığı, rahat səslənməni təmin etməyə kömək göstərməsidir. Antroponim və ya şəxs adı kimi frazeologizmin tərkibində işlənmə hadisənin subyektlə bağlılığını ifadə edir və adın mənası onların etimologiyası heç bir əlavə rol oynamır. Bu frazeologizm dildə kifayət qədər çox işləndiyindən onun antroponimik komponentlərinin əvəz olunması özünü doğrultmur. Həsən kecəl, keçəl Həsən, nə fərqi var. Bu frazeologizmdə də antroponim- Həsən şəxs adı konkret deyil, ümumidir, qeri-müəyyəndir. Frazeologizm eyni olan iki şeyin, hadisənin fərqli təqdim olunmasının doğru olmadığını göstərən zaman işlədilir. Bu zaman söhbət kiminsə keçəlliyindən getmir. Türk dilində “Ha Hoca Ali, ha Ali Hoca” frazeoloji vahidi də eyni mənədadır və buradakı Ali adı da ümumidir. Eyni zamanda “hoca” sözü də frazeologizmin işlənmə məqamında müstəqim mənasında olmur. Azərbaycan dilində “Ya keçəl Həsən, ya Həsən keçəl”, yaxud “Keçəl Həsən, Həsən keçəl” qısaldılmış və digər variantlarda işlənməsinə rast gəlinir. Eyni frazeoloji vahidin struktur variativliyinin mümkünlüyü, onların həm müxtəsər, həm də genişləndirilmiş şəkildə işlənməsini Ə.Hacıyeva da qeyd etmişdir [12, Hacıyeva Ə. 2008, s.17-18].

“Hətta deyənlər var ki, prezident Trampdı yaxud Klinton. A kişi bizə nə. *Keçəl Həsən, Həsən keçəl*. ABŞ elə ABŞ-dır” [13].

“*Keçəl Həsən, Həsən keçəl ikisi də birdir*” [14].

“Əsli-Kərəm olmaq// Əsli-Kərəmə dönmək” onomastik frazeologizmində hər iki antroponim konkret və müəyyəndir. Bu adlar “Əsli və Kərəm” dastanının qəhrəmanlarının adlarıdır. Bir-birini dəlicəsinə sevən, bir-birinə möhkəm vurulanlar, bir-birindən əl çəkməyənlər haqqında deyilir. “Əsli-Kərəm olmaq” frazeoloji vahidindən daha çox “Əsli-Kərəm kimi yanmaq” frazeologizmi işləkdir.

“Əsli-Kərəm kimi mən oda yandım,

Eşqə düşdüm, öz canımdan usandım” [15, s. 80].

Ümumiyyətlə, həyatları faciə ilə bitən, bir-birini dəlicəsinə sevənlər haqqında əfsanələr az deyildir. Şərqdə, cümlədən də Azərbaycanda Leyli və Məcnun, Əsli və Kərəm, Fərhad və Şirin, Yusif və Züleyxa ilə bağlı əfsanə və rəvayətlər çox yayılıb, bu adlar klassik və müasir bədii ədəbiyyatda istifadə olunur, bu adlar əsasında formalaşmış frazeologizmlər kifayət qədərdir. Onu da qeyd edək ki, belə frazeologizmlərdə tərkib, struktur və mənə baxımından variativlik müşahidə olunur. Bu onomastik frazeologizmlərdə işlənən şəxs adı əfsanə və rəvayətdə həmin şəxs üçün səciyyəvi olan hərəkət və əməllə bağlı mənə ilə əlaqələndirilir. Məsələn, Məcnun Leylinin dərdindən səhralara, çöllərə, biyabanlara düşür, insanlardan uzaqlaşır.

“Həsərdindən *Məcnun oldum səhrada*

Alırsan canımı al incimərəm” [15, s. 63].

“Gözüm qaldı hilal qaşın tağında,

Məcnun oldum, qaldım Leyli dağında” [15, s. 73].

“*Məcnun kimi viranələr küncündə*

Sərgərdan, cəhrayi-qələndər mənəm” [15, s. 77].

“Nə ölü, nə itir canım qurtula,

*Məcnun kimi biyabana düşmüşəm*” [15, s. 44].

“Yusif və Züleyxa” dastanında Züleyxanın gözəlliyindən bəhs olunur. Buna görə “sallanışı Züleyxaya bənzəmək” bununla bağlı yaranmış frazeoloji vahiddir. Eyni zamanda Yusifin Züleyxa ilə bağlı dərd və acı çəkməsi ilə əlaqədar “Yusif kimi xəstə olmaq” vahidi formalaşmışdır.

“Camalın görəndə aya bənzəyir,

Sallanışın Züleyxaya bənzəyir” [15, s. 81].

Yusif kimi mənə saldın azara

Təbibimsən eylə dərdimə çara” [15, s. 107].

“Xosrov və Şirin”də Fərhad Şirinə görə özünü öldürür. Bu hadisə ilə bağlı “Şirin yolunda Fərhad kimi ölmək”, “Fərhad kimi ölmək” vahidləri əmələ gəlmişdir.

“Ölsəm Fərhad kimi Şirin yolunda

Adam sayar adam sayılan mənə” [15, s. 139].

İngilis dilində də frazeoloji vahidlərin qədim dövrlərdən yaranması ədəbiyyatda dönə-dönə qeyd olunur. Atalar sözləri və zərbi-məsəllərin mənşəyi, yaranma qaynağı xalq yaradıcılığıdır. Bir çox atalar sözləri həqiqi dəyərini həyat təcrübəsi prosesində qazanmış, sonralar kələmə çevrilmişdir. Onlar illərin sınağından və süzgəcindən keçib bizim dövrə qədər gəlib çıxmışdır. Bu cür atalar sözlərinin həyat təcrübəsi ilə birbaşa bağlılığı vardır. Bir sıra atalar sözlərinin ayrı-ayrı tarixi şəxsiyyətlər, mütəfəkkirlər tərəfindən yaradılması da şübhə doğurmur. Belə hesab olunur ki, «The end justifies the means» atalar sözü XVII əsrin teoloji doktrinasından doğmuş, «The wish is father to the thought» kəlamını ilk dəfə Yuli Sezar dilə gətirmiş, «A soft answer turns away wrath» hikməti Bibliyadan götürülmüşdür. İngilis dili atalar sözləri sırasında V.Şekspirə aid edilənlər çoxdur. Brevity is soul of wit. Sweet are the uses of adversity. A rose by any other name would smell as sweet atalar sözlərinin müəllifi V.Şekspir sayılır.

Onomastik frazeologizmlər arasında zoonimik və fitonimik frazeologizmlər də xüsusi yer tutur. *Pigs might fly if they had wings*. Azərbaycan dilində «Allah dəvəyə qanad versəydi uçulmamış dam qalmazdı» atalar sözü ingilis dilinin verilmiş atalar sözünün evivalenti ola bilər. Lakin bu iki atalar sözünün məzmununda da fərq vardır. İngilis dilinə aid hikmətli söz

birisinin layiq olmadığı bir şeyi, bir vəzifəni istəməsi və öz yerini bilməməsi, eləcə də bacarmadığı işdən yapışması ifadəsini tapır. Azərbaycan dilindəki atalar sözü isə əlinə imkan keçəndə pis iş görməyə meyil etmək mənası da nəzərdə tutulur. Yəni dəvəyə ona görə qanad verilməyib ki, onun qanadı olsa hər şeyi vurub dağıdacaqdı: *Dogs that put up many hares kill none*. İki dovşanın dalınca qaçarsan, heç birini tuta bilməzsən. İngilis dilində olan atalar sözündə «çox dovşan tutmaq istəyən it birini də tutmaz» mənası verilir. Bu atalar sözü çox işin dalınca düşməyin, özünü çox yerə vurmağın son nəticədə faydasızlığını nəzərə çatdırır. Azərbaycan dilində də bu cür fəaliyyətin nəticəsiz qalmasını göstərən atalar sözləri vardır. Məsələn, zoonomik «İki dovşanın dalınca qaçan birini də tutmaz», fitonimik «Bir əldə iki qarpız tutmaq olmaz» və s.

Müxtəlif xalqların frazeoloji sisteminə daxil olan onomastik frazeologizmlərin bir qisminə ekvivalentlik və ya yaxınlıq müşahidə edilir. Məsələn, Balıq başdan iylenər. Ağac barı ilə tanınar. Bülbülə qızıl qəfəs də zındandır. The mountain has brought forth a mouse. The wolf may change his coat, but not his disposition. – Hərfi tərcüməsi «canavarı necə bəsləsən də o, yenə də meşəyə baxar». Frazeologizm xarakter və xasiyyətin dəyişməsinin çətinliyini ifadə edir. Barking dogs seldom bite. – Hürən it qapmaz. To live cat-and-dog life. – «İtlə pişik kimi dolanmaq». Two dogs over one bone seldom agree = The great fish eat up the small. İki it bir sümüyü bölə bilməz. İki ayı bir mağarada yollaşmaz. Böyük balıq kiçiyini yeyər. İnsan insanın canavarıdır.

Bir sıra tədqiqatçılar onomastik frazeologizmlərdə milli-mədəni özünəməxsusluğun üç səviyyədə özünü göstərdiyini qeyd edirlər: 1)semantik səviyyə; 2) ayrı-ayrı leksik vahidlərin mənalari səviyyəsi; 3) frazeologizmlərin prototipləri ekstralingvistik səviyyəsi (Bax: 16; 17; 18]. Fikrimizcə, müxtəlif sistemli dillərin onomastik frazeoloji vahidlərində onimlər qeyd olunan hər üç səviyyədə tədqiq olunmalıdır.

Beləliklə, aparılan tədqiqat göstərir ki, müxtəlif sistemli dillərin onomastik frazeologiyasının müqayisəli şəkildə öyrənilməsi birinci növbədə onları tərkibdəki onomastik vahidə (antroponim, toponim, zoonim və s.) görə ayırmağı tələb edir. Belə ayırmadan sonra hər bir üçün frazeologizmlərdə işlənən mümkün onomastik vahidlərin çoxluğunu qurmağa imkan yaradır. Üçüncü mərhələdə ayrı-ayrı onomastik vahidlər təhlilə cəlb olunur, onların frazeologizmin tərkibinə daxil edilmə səbəbi müəyyənləşdirilir. Sonda səbəblər üzrə ümumiləşdirmələr aparmaq istiqamətində araşdırma aparılır.

#### **İstifadə edilmiş ədəbiyyat siyahısı:**

1. Бабкин А.М. Русская фразеология ее развитие и источники. Ленинград, Наука, 1970, 263 с.
2. Abbasova A. İngilis və Azərbaycan antroponimlərinin semantik və üslubi xüsusiyyətləri. Bakı, Elm, 2003, 216 s.
3. Çobanov 1998;
4. Əliyev H 1985;
5. Hacıyev A.Ş. 1990
6. Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları. I c. Bakı: Nurlan, 2004, 340s.
7. Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları. II c. Bakı: Nurlan, 2004, 340s.
8. Qurbanova F. İngilis və alman antroponimlərinin lingvistik xüsusiyyətləri. Bakı, «Elm və təhsil» 2010, 336s.;
9. Kəlməyi-şəhadət necə olmalıdır? // <http://zkr.az/node/390> // <http://www.islamquest.net/az/archive/question/fa7853>
10. Никонов В.А. Имя и общество / В.А. Никонов. -М.: Наука, 1974. -278 с.
11. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. Bakı, Maarif, 1985, 405 s.
12. Hacıyeva Ə. İngilis və Azərbaycan dillərində somatik frazeologizmlərin struktur-semantik xüsusiyyətləri. Bakı-Nurlan 2008. 273 s. (s.17-18).
13. Keçəl Həsən, Həsən keçəl // <http://www.adalet.az/w112749/details/>
14. «Keçəl Həsən, Həsən keçəl ikisi də birdir» - M.Ə. Rəsulzadə // [https://525.az/site/?name=xəber&news\\_id=21756#gsc.tab=0](https://525.az/site/?name=xəber&news_id=21756#gsc.tab=0)
15. Aşıq Ələsgər. Əsərləri. Bakı, «Şərq-Qərb», 2004, 400 səh
16. Арсентьева Е.Ф. Фразеология и фразеография в сопоставительном аспекте (на материале русского и английского языков). Казань.: Казан, гос. ун-т, 2006.- 172с.
17. Коноплева Н.В. Фразеологические единицы, характеризующие лиц мужского пола, в английском и русском языках. Казань, 2010;
18. Зыкова Л.В., Любимова З.А. Фразеологические единицы с антропонимов в качестве компонента в современном английском и нем. яз // Фразеология и межкультурная коммуникация. Часть 2. Материалы Международной научной конференции. «Фразеология и миропонимание народа». Изд-во ТГПУ им. Толстого Л.Н, 2002. - С.32-34.

### **Lexico-semantic features of onomastic units used in phraseological units of diverse languages**

#### **Summary**

The article deals with the issue of the semantic study of onomastic units used in the onomastic phraseology of the English and Azerbaijani languages, and the reasons for the inclusion of these units in the composition. In the process of research, it becomes obvious that the functioning of the onomastic unit as part of the phraseological unit is based on certain principles and patterns. Such a conclusion requires the construction of differentiated clusters of specific names in phraseological composition and the study of the component in semantic terms.

**Keywords:** phraseology, onym, anthroponym, toponym, onomastic phraseology.

#### **Лексико-семантические особенности ономастических единиц, употребляемых во фразеологизмах разносложных языков**

#### **Резюме**

В статье рассматривается вопрос об изучении в семантическом плане ономастических единиц, используемых в ономастической фразеологии английского и азербайджанского языков, и причинах включения этих единиц в состав. В процессе исследования становится очевидным, что в основе функционирования ономастической единицы в составе фразеологической единицы лежат определенные принципы и закономерности. Такой вывод требует построения дифференцированных кластеров конкретных имен во фразеологическом составе и исследования компонента в семантическом плане.

**Ключевые слова:** фразеологизм, оним, антропоним, топоним, ономастический фразеологизм.

**AZƏRBAYCAN DİLİNDƏ SINONİM VƏ ANTONİM ŞƏKİLÇİLƏR**

Sinonimlik anlayışı filologiya elmi yarandığı gündən ta bu günə qədər həmişə tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Qrammatik sinonimlik leksik sinonimliklə müqayisədə daha mürəkkəb və çoxcəhətli anlayışdır. Əgər leksikologiyada yalnız leksik vahidlərin – sözlərin arasında semantik uyğunluq öyrənilsə, qrammatikada onun şöbələrinə (morfologiya, sintaksis) müvafiq olaraq, söz formalarının, sözdüzəldici şəkilçilərin, söz birləşmələrinin, müxtəlif cümlə tiplərinin, tərkib və budaq cümlələrin arasındakı sinonimlik münasibəti tədqiq edilir. Qeyd etdiyimiz dil vahidlərinə uyğun olaraq, tədqiqat obyektini konkretləşdirmək məqsədilə qrammatik sinonimliyi 3 bölgədə birləşdirmək olar: 1) morfoloji sinonimlik (qrammatik şəkilçilərin sinonimliyi), 2) sintaktik sinonimlik (söz birləşmələri, cümlələr, tərkib və budaq cümlələrin sinonimliyi), 3) leksik-qrammatik sinonimlik (sözdüzəldici şəkilçilərin sinonimliyi).

Qrammatik vahidlərin sinonimliyində nə qədər fərdi xüsusiyyətlər olsa da, sinonimlik anlayışının leksikologiyada qəbul olunan məğzi, əsas mahiyyəti burada (qrammatikada) özünü tamamilə doğruldur. Belə ki, leksik vahidlərdə olduğu kimi, qrammatikada da struktur etibarilə müxtəlif olan formalar (sözdəyişdirici, sözdüzəldici şəkilçilər, söz birləşmələri, cümlələr və s.) eyni qrammatik mənanın ifadəsinə xidmət edir. Formaca fərqlənən qrammatik vahidlər xüsusi şəraitdə sinonimlik münasibətində çıxış edərək uyğunluq təşkil edir (1).

Azərbaycan dilində sinonim şəkilçiləri aşağıdakı kimi qruplaşdırma bilərik:

1. -cıl,-cil,-cul,-cül. Bu şəkilçi istər sadə, istərsə də düzəltmə isimlərdən süfət düzəldir:ardıcıl (hərəkət), bahacıl (satıcı), qənaətcil (adam), verimcil, ölümcül və s. Bu şəkilçi ilə düzəlmiş süfətlər əsasən insana xas keyfiyyətləri və ya insanlarla əlaqədar hadisələrin keyfiyyətini bildirir. İnsanların bu və ya digər keyfiyyətə, hadisəyə, əşyaya olan meylini göstərir. Bu nöqtəyi-nəzərdən də bu şəkilçinin yaratmış olduğu mənalər bəzən -cı,-ci,-cu,-cü şəkilçisi vasitəsilə düzəlmiş isimlərə uyğun gəlir:bahaçı-bahacıl, inadçı-inadçıl və s.

2. a) bi -ən şəkilçisi vasitəsilə Azərbaycan dilindəki -sız, -siz, -suz, -süz şəkilçiləri ilə düzəlmiş sifətlərin mənasını verən süfətlər düzəlir: bivəfa (gözəl), biədəb (uşaq), bihal (xəstə),bisavad (adam) və s.

b) na -ən şəkilçisi vasitəsilə yenə də mənfəi məzmun bildiren və Azərbaycan dilindəki olmayan feili sifətinin əlavəsi ilə ifadə oluna bilən düzəltmə sifətlər əmələ gəlir: namərd (adam), namünasib (hərəkət), nanəcib (uşaq), nadinc (şagird) və s. Onu da əlavə etməliyə ki, bu şəkilçi son zamanlar Azərbaycan sözlərinə də əlavə olunaraq düzəltmə sifət əmələ gətirir (2).

c)ba -ən şəkilçisi vasitəsilə Azərbaycan dilində olan -lı, -li, -lu, -lü şəkilçilərinin mənasını ifadə edən düzəltmə süfətlər əmələ gəlir: basəfa (yer), baməzə (adam) və s.

ç) ərəbcə -la şəkilçisi vasitəsilə Azərbaycan dilindəki -sız<sup>4</sup> şəkilçilərinin yaratdığı mənanı ifadə edən sifətlər düzəlir: laqeyd, laməkan və s.

3. -lar, -lər cəm şəkilçiləri hansı bir nitq hissəsinə əlavə olunursa qeyri-müəyyən çoxluq məzmunu yaradır., məs.: adamlar, kitablar, böyüklər və s. Lakin bəzi hallarda isim abstrakt məfhum ifadə etdikdə -lar, -lər şəkilçisi həmin abstraktlığı nisbətən sadələşdirə bilər.

4. -lıq<sup>4</sup> şəkilçisi isimlərə birləşdikdə müəyyən bir yerdə müəyyən əşyanın çoxluğunu bildirir. Məsələn, dağlıq, otluq, kolluq, meşəlik kimi sözlərdə yer məzmunu ilə bərabər daşın, dağın, bağın müəyyən yerdə çoxluğunu ifadə edən -lıq<sup>4</sup> şəkilçisidir.

5. -lı<sup>4</sup> şəkilçisi bir sıra isimlərdə çoxluq məzmunu ifadə edir. Məsələn, namuslu, ağıllı, duzlu, güclü sözlərində namusun, ağıllın, gücün çoxluğu dərk edilir ki, bu da həmin şəkilçilər vasitəsilə əmələ gəlir.

Keçmiş zaman şəkilçilərində də sinonimlik öz əksini tapır. Keçmiş zamandakı işin qəti birib-birməməsini, yaxud da həmin işin özünü və ya da nəticəsini və s. mənalara nəzərə çarpdırmaq üçün feili zamanının bu növünü ifadə vasitələrini əsas tutaraq iki yerə bölmək olar:1) keçmiş zamanın sadə formaları; 2) keçmiş zamanın mürəkkəb formaları. Sadə keçmiş zamanın da iki növü vardır: sühudi və nəqli keçmiş zaman. Sühudi keçmiş zaman özünün üslubi xüsusiyyətləri ilə diqqəti cəlb edir. Şühudi keçmiş zaman -dı, -di, -du, -dü şəkilçilərinin feil əsasına bitməsi ilə düzəlir. Danışan iş, hal və ya hərəkətin icrasını labüd və şübhəsiz hesab edildə gələcək zaman yerinə sühudi keçmiş zaman forması işlənir:

*Vay o zamandan ki, çiçəklər soldu, o zaman ya mənim nəhayətimdir və yaxud mən bu dünyada yoxam (C.Cabbarlı); Kim bilir, bəlkə yenə də bir-birinizə qismət oldunuz (İ.Əfəndiyev); Dayan, tərənmə, atdan düş, yoxda adladım (S.S.Axundov).*

Keçmiş zamanın ikinci növü nəqli keçmiş zamandır. Məlumdur ki, Azərbaycan dilində nəqli keçmiş zaman -mış/-miş// -muş// -müş və -ib// -ib// -ub// -üb əlamətləri ilə düzəlir. . Azərbaycan dilində bu şəkilçilər arasında funksiya və ifadə etdikləri mənaya görə heç bir fərq yoxdur. Onların hər ikisi keçmişdə icra olunmuş iş, hal və ya hərəkətin danışq vaxtında nəticəsini bildirir:

*Deyirəm – Qəm yemə, dostum, hələ ölməmişəm,  
Sənsiz bilirsən ki, deyib-gülməmişəm (S.Rüstəm).*

*Məhəlləmizdə süpürgə yüklü dəvələr gedəndə görmüşəm (S.Rəhimov); Zala döşəmə boyu xalı sərmişik (S.Qədizadə); Evdə qalan qardaş yuxudan oyanıb gördü ki, ev süpürülüb, xörək bişirilibdir (“Dastanlar və nağıllar”) və s.*

Bu misallardakı nəqli keçmiş zaman həm -mış, həm də -ib şəkilçilərinin hər ikisi ilə ifadə olunsada, zaman mənasına görə onlar arasında elə bir əsaslı fərq görünmür. Həmin cümlədə hər iki formanın yaratdığı keçmiş zaman

<sup>110</sup> Azərbaycan Tibb Universiteti, Azərbaycan dili kafedrasının dosenti

məzmununda icra olunmuş hal və hərəkətin nəticəsi haqqında məlumat verilir. Buradan bir daha aydın olur ki, həmin şəkilçilər nəqli keçmiş məzmunu baxımından sinonim formalar kimi çıxış edir və eyni funksiyada paralel işləyir.

Sinonimlər kimi antonimlər də əsasən müxtəlif sözlər vasitəsilə ifadə olunur. Antonimlərə çox vaxt bir-birinə zidd fikirləri, anlayışları bildiren sözlərin yanaşı işlədilməsindən əmələ gələn sözlər kimi tərif verilir ki, bu da dəqiq və düzgün deyildir. Antonimlər zidd mənalar, anlayışlar olmayıb, eyni anlayışın, məfhumun müxtəlif əks cəhətlərini qarşılaşdırma yolu ilə bildiren sözlərdir. Deməli, antonim qoşaları bir-birinə zidd mənalar ifadə edən sözlər adlandırmaq doğru olmaz. Məhz bunu nəzərə alaraq leksik mənada antonim olmayan, lakin inkarlıq şəkilçisi qəbul edərək müəyyən mənənin əks tərəfini bildiren eyniköklü sözləri də leksik-qrammatik antonim hesab etmək mümkündür. Əgər eyni kök-söz qrammatik məzmunca əks semantik şəkilçilər qəbul etdikdə eyni mənənin əks cəhətlərini bildirirsə, deməli bunları antonim hesab etmək olar (3). Gətirdiyimiz mısallardakı ağıllı, güclü, yağlı, getmək, yatmaq sözlərinin başqa fonetik tərkibli dəli, zəif, yavan, almaq antonim qarşılıqlı işlənmə yerinə görə bir-birinin sinonimi ola bilər. Məsələn, üzlü adam yaxud sırtıq adam, gücsüz – zəif, yağsız – yavan, getmək – qalmaq. Deməli, inkar şəkilçisi qəbul etmiş bu sözlər həmin şəkilçi olmadan mütləq antonim təşkil eləyən kök sözlərlə sinonim cərgədə birləşsə, onları da antonim kimi göürmək mümkündür.

Azərbaycan dilçiliyində antonim məsələsi S.Cəfərovun “Müasir Azərbaycan dilinin leksikası”, Ə.Dəmirçizadənin “Azərbaycan dilinin üslubiyatı” kitablarında nisbətən geniş işlənmişdir. Lakin Ə.Dəmirçizadə şəkilçilər vasitəsilə eyni kökdən düzəlmiş antonimlər məsələsinə toxunamış (4), S.Cəfərov isə bu barədə xüsusi izahat vermişdir. O yazır: “Şəkilçilər vasitəsilə eyni kökdən düzəlmiş sözlər, məsələn, ağıllı-ağılsız, getmək-getməmək və s. zidd mənaları ifadə etsə də, antonim sayılır. Belə sözlərdə mənə nə qədər bir-birinə zidd olmuş olsa da, əsas məfhum verdiyimiz mısallarda ağıllı və getmək məfhumu öz varlığını mühafizə edir. Burada şəkilçilər vasitəsilə əmələ gələn ziddiyyət bir növ qrammatik mahiyyət daşıyır (5). Göründüyü kimi, S.Cəfərov məsələyə sırf leksik planda yanaşdığı üçün onun hökmü ilə tam razılaşmaq olmur. Hər şeydən əvvəl məlumdur ki, antonimlik sözlərin mənəsi ilə bağlıdır. S.Cəfərov fikrini ağıllı-ağılsız, getmək-getməmək cərgələrində ağıllı və getmək məfhumunun mühafizə edilməsi faktı ilə əsaslandırır. Bu cəhət əsas götürülsə, onda dildəki leksik antonimləri - şirin-acı, ağ-qara, yuxarı-aşağı heç biri antonim sayılmamalıdır. Çünki istər ayrılıqda, istərsə də cümlə daxilində həmin antonim tərəflərin (şirin, qara, yuxarı) hər üçü öz müstəqil mənəsini saxlayır və onların məzmununda heç bir semantik dəyişiklik əmələ gəlmir.

Yuxarıda müqayisə məqsədilə gətirdiyimiz mısallar da sübut edir ki, inkarlıq bildiren şəkilçilər həmin sözdəki mənəni dəyişdirmir, onun əks qütbünü bildirməyə xidmət edir. Bir halda ki, qrammatik vasitələr, şəkilçilər eyni məfhumun əks cəhətlərini ifadə edə bilər, deməli, şəkilçilər vasitəsilə əks mənalar əmələ gətirən eyniköklü sözləri leksik-qrammatik antonimlər hesab etmək daha doğru olar.

Omonimlər və sinonimlər kimi, antonimlər də sırf leksik kateqoriya olmayıb, qrammatika ilə, daha doğrusu dilin morfoloji, sintaktik xüsusiyyətləri ilə sıx əlaqədardır. Qrammatik vasitələr özlərinin dildə işlənmə dairələrini genişləndirmək imkanına malikdir, xüsusilə bədii dildə ekspressiv, emosional ifadə vasitəsi kimi müxtəlif funksiyalarda çıxış edir.

Yazıçılar təzadlı lövhələr yaradarkən müxtəlif fonetik tərkibli sözlərlə yanaşı, inkarlıq şəkilçisi qəbul etmiş eyniköklü sözlərdən də qarşılaşdırmada antonim kimi istifadə etmişlər. Qeyd etməliyik ki, inkarlıq şəkilçisi qəbul etmiş feillərin məzmununda bəzəb zidd mənalar daha qüvvətli olur. Məsələn, M.Ə.Sabirin (6) (“Hər nə versən ver, məbadə vermə bir birhəm zəkət”) misrası ilə başlanan satirik şeiri başdan-başa təzad üzərində qurulmuşdur. Bu təzadı yaradan vasitələr hansılardır? Şeirdə leksik antonim sözlər yoxdur. Şair bütün təsdiq bildiren feilləri –ma, -mə şəkilçisi vasitəsilə inkar məznunlu sözlərə (ver-vermə, al –alma, tut –tutma, gəl-gəlmə, çək-çəkmə, et-etmə və s.) çevirmişdir ki, nəticədə bunlar yanaşı işlənərək antonimlərə aid xüsusiyyəti konkret əsərdə tam ifadə edə bilmişdir.

Bu mısallarda antonimlik bir leksik vahidlə, lakin qrammatik vasitə ilə yaranmışdır. Şübhəsiz ki, belə halda leksik-semantik deyil, leksik-qrammatik antonimlər termini daha uyğundur.

Qeyd etməliyik ki, qrammatik vasitələrlə yaranmış antonimlər təzadlar özünün ifadə vasitəsinə, qüvvəsinə, emosional rənginə və üslubi funksiyasına görə dildə leksik antonimlərdən az rol oynamır (7). Bu, dilin təbiətindən, onun qrammatik xüsusiyyətindən irəli gəlir. Deməli, antonimlərə yalnız leksik aspektdə deyil, qrammatik cəhətdən də yanaşmaq lazımdır. Leksika ilə məşğul olan tədqiqatçılar antonimlər məsələsini qoymalı, onu elmi cəhətdən əsaslandırmalı və daha yeni elmi nəticələr əldə etməlidirlər.

### **İstifadə edilmiş ədəbiyyat**

1. Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyatı. Bakı, 1962
2. S.Mollazadə. Azərbaycanın şimal rayonlarının toponimiyası. Bakı, 1979
3. H.Mirzəyev. Azərbaycan dilində feil. Bakı, 1986
4. Ə.Dəmirçizadə. Müxtəsər dilçilik lüğəti. Bakı, 1960, s. 134-143
5. S.Cəfərov. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1958, s. 60-61
6. M.Ə.Sabir. Həpəpnamə. Bakı, 2012. ISBN. səh. 552
7. Azərbaycan dilinin üslubiyatı (oçerklər). Bakı, 1970, səh. 83

**Açar sözlər:** sinonimlik münasibəti, tərkibi və budaq cümlələr, söz birləşmələri, zidd mənalar, semantik uyğunluq

**Ключевые слова:** синонимические отношения, составные и ответвления предложений, словосочетания, антонимы, семантическая сочетаемость

**Key words:** synonymic relations, compound and offshoots of sentences, phrases, antonyms, semantic compatibility

### **Azərbaycan dilində sinonim və antonim şəkilçilər**

#### **Xülasə**

Sinonimlik anlayışı filologiya elmi yarandığı gündən ta bu günə qədər həmişə tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Qrammatik sinonimlik leksik sinonimliklə müqayisədə daha mürəkkəb və çoxcəhətli anlayışdır. Əgər leksikologiyada yalnız leksik vahidlərin – sözlərin arasında semantik uyğunluq öyrənilsə, qrammatikada onun şöbələrinə (morfolojiya, sintaksis) müvafiq olaraq, söz formalarının, sözdüzəldici şəkilçilərin, söz birləşmələrinin, müxtəlif cümlə tiplərinin, tərkib və budaq cümlələrin arasındakı sinonimlik münasibəti tədqiq edilir. Qrammatik vahidlərin sinonimliyinə nə qədər fərdi xüsusiyyətlər olsa da, sinonimlik anlayışının leksikologiyada qəbul olunan məğzi, əsas mahiyyəti burada (qrammatikada) özünü tamamilə doğruldu. Formaca fərqlənən qrammatik vahidlər xüsusi şəraitdə sinonimlik münasibətində çıxış edərək uyğunluq təşkil edir.

Sinonimlər kimi antonimlər də əsasən müxtəlif sözlər vasitəsilə ifadə olunur. Antonimlərə çox vaxt bir-birinə zidd fikirləri, anlayışları bildiren sözlərin yanaşı işlədilməsindən əmələ gələn sözlər kimi tərif verilir ki, bu da dəqiq və düzgün deyildir. Omonimlər və sinonimlər kimi, antonimlər də sırf leksik kateqoriya olmayıb, qrammatika ilə, daha doğrusu dilin morfoloji, sintaktik xüsusiyyətləri ilə sıx əlaqədardır. Qrammatik vasitələr özlərinin dildə işlənmə dairələrini genişləndirmək imkanına malikdir, xüsusilə bədii dildə ekspressiv, emosional ifadə vasitəsi kimi müxtəlif funksiyalarda çıxış edir.

### **Синонимичные и антонимные суффиксы в Азербайджанском языке** **Резюме**

Понятие синонимии всегда было в центре внимания исследователей с момента зарождения филологической науки и до наших дней. Грамматическая синонимия является более сложным и многогранным понятием, чем лексическая синонимия. Если в лексикологии изучается только семантическая сочетаемость между лексическими единицами - словами, то в грамматике по ее отделам (морфологии, синтаксису) - отношения синонимии между словоформами, словокоррекционными суффиксами, словосочетаниями, разными типами предложений, составными и изучаются ответвления предложений. Как бы ни было много индивидуальных признаков в синонимии грамматических единиц, сущность, главная сущность принятого в лексикологии понятия синонимии здесь (в грамматике) полностью обоснована. Грамматические единицы, различающиеся по форме, образуют сочетаемость в особых условиях, выступая в отношениях синонимии.

Как и синонимы, антонимы чаще всего выражаются разными словами. Антонимы часто определяются как слова, образованные от сопоставления слов, выражающих противоположные идеи и концепции, что не является точным или правильным. Подобно омонимам и синонимам, антонимы не являются чисто лексической категорией, а тесно связаны с грамматикой, вернее, с морфологическими и синтаксическими особенностями языка. Грамматические средства обладают способностью расширять сферу своего развития в языке, особенно в художественном языке они выполняют различные функции как средства экспрессивной, эмоциональной выразительности.

### **Synonymic and antonymal suffixes in Azerbaijani language** **Summary**

The concept of synonymy has always been in the focus of attention of researchers since the birth of philological science to the present day. Grammatical synonymy is a more complex and multifaceted concept than lexical synonymy. If in lexicology only semantic compatibility between lexical units - words is studied, then in grammar in its departments (morphology, syntax) - synonymy relations between word forms, word correction suffixes, phrases, different types of sentences, compound ones and branches of sentences are studied. No matter how many individual features there are in the synonymy of grammatical units, the essence, the main essence of the concept of synonymy accepted in lexicology here (in grammar) is fully justified. Grammatical units that differ in form form compatibility in special conditions, acting in a relationship of synonymy.

Like synonyms, antonyms are most often expressed in different words. Antonyms are often defined as words formed from the juxtaposition of words expressing opposing ideas and concepts that are not accurate or correct. Like homonyms and synonyms, antonyms are not a purely lexical category, but are closely related to grammar, or rather, to the morphological and syntactic features of the language. Grammatical means have the ability to expand the scope of their development in the language, especially in the artistic language, they perform various functions as a means of expressive, emotional expressiveness.

**Rəyçi:** f.ü.f.d., dosent D.Ə.Nağıyeva

Natəvan Hüseynova<sup>111</sup>  
**AZƏRBAYCAN DİLİ ELMİ ÜSLUBUNUN İNKİŞAFINDA LÜĞƏTLƏRİN ROLU**  
**(XIX-XX əsrin əvvəlləri)**

Azərbaycan dilinin terminologiyası müasir inkişaf səviyyəsinə çatanadək müxtəlif mərhələlərdən keçmiş, çeşidli mənbələrdən bəhrələnmişdir. Dilimizin terminoloji sistemi struktur-genetik, qrammatik və leksik-semantik cəhətdən çox maraqlı xüsusiyyətlərə malikdir.

Cəmiyyətin elmi və mədəni inkişafında lüğətlərin böyük rolu vardır. Hər bir xalqın tarixini, onun əsrlər boyu keçib gəldiyi inkişaf yollarını öyrənməkdə də lüğətlərin böyük əhəmiyyəti vardır. Bu dövr lüğətçilik tarixində xüsusi yer tutur. Azərbaycan dilində elmi terminologiyanın inkişafında terminlərin işlədilməsi, sabitləşməsi və normalaşması prosesi başlanmış müxtəlif elm sahələrinə aid terminologiya formalaşmasında da, bu inkişaf meyli bütün elmi terminologiyaya əhatə etməmişdir. Bu dövrdə işlək olmuş və lüğətlərdə əks olunmuş terminlərin tarixi inkişaf yollarını izləməkdə o dövrdə nəşr olunmuş lüğətlər ən mötəbər mənbələrdən biridir.

XIX əsr Azərbaycan xalqının bədii, elmi və estetik fikrinin xüsusi inkişaf yoluna qədəm qoyması ədəbi dilimizin yeni üslub qollarının meydana çıxması, uzun əsrlər boyu sabitləşmiş ənənəvi üslubların və bütövlükdə funksional diferensiasiyanın yeni bir istiqamət alması üçün şərait yaratdı. Bu dövrün ümumi üslubları fonunda elmi üslubun təsir dairəsini, dilin potensial üslubi imkanlarını müəyyənləşdirmək baxımından terminoloji leksika xüsusi əhəmiyyət kəsb edir. Elmi üslubun formalaşması prosesinin tədqiqi ümumədəbi dilə məxsus leksik vahidlərin elmi dil leksikasına münasibətini, terminoloji mənə və termin yaradıcılığı ilə bağlı problemləri ön plana çəkir.

XIX əsrdə bir tərəfdən ədəbi dildə əvvəlcədən mövcud olan termin səciyyəli sözlər konkret terminlər kimi elmi üslubun sisteminə gətirilmiş, digər tərəfdən isə elmlərin inkişafı ilə əlaqədar meydana çıxan yeni anlayışlara müvafiq terminlər yaradılmışdır. Təbii ki, həmin proseslərin biri digərini inkar etməmiş, əksinə ümumədəbi dilə məxsus termin səciyyəli leksik vahidlərin elmi üsluba gətirilməsi yeni terminlər yaranması prosesini bir çox cəhətdən sürətləndirmişdir. Məhz bu iki cəhətin vəhdəti XIX əsr Azərbaycan dili terminologiyasının sistemətikliyi yaratmaqdan əlavə, anlayışların da sistem şəkildə formalaşmasına təsir göstərmişdir. Terminoloji leksikanın anlayışlar sistemi ilə bağlılığı XIX əsr ümumədəbi dilinə məxsus termin səciyyəli sözlərdə daha çox özünü göstərir. Həmin sözlərin tərkibi və onların elmi üsluba daxilolma yolları müxtəlifdir [9, s. 67-68].

Müasir dilimizdə işlənən terminlər indiki formasını alana qədər uzun bir yol keçmişdir. Azərbaycan xalqının ərəb, fars feodallarının təsiri altında olmağı dilə ağır bir zərbə vurduğundan bu dövrün yazılarında ərəb-fars mənşəli söz və terminlər üstünlük təşkil etmişdir. Bu dövrdə xalqın gələcəyini düşünən, ərəb əlifbasının mürəkkəbliyinə baxmayaraq nəşr etdikləri dərsliklər, qəzetlər vasitəsilə xalqı savadlandırmağa çalışan Azərbaycanın qabaqcıl maarif xadimlərindən M.F.Axundov, A.Bakıxanov, N.Nərimanov, Mirzə Kazım bəy, F.Köçərli və başqaları xalqı maarifləndirmək üçün hər vasitə ilə çalışmışlar.

XIX əsr Azərbaycan dili terminologiyasının əsas xarakterik xüsusiyyətləri ədəbi dilin sadələşməsi, xalq dilinə təması, ərəb və fars dillərindən gələn sözlərin seyrəlməsi, əksinə, rus dili və bu dilin vasitəsilə Avropa dillərindən alınan terminlərin kəmiyyət və keyfiyyətə çoxluğu ilə səciyyələndir.

Bu dövrdə M.F.Axundovun da apardığı mübarizə misilsizdir. Elmləri öyrənərkən terminlərin böyük əhəmiyyət kəsb etdiyini düşünən yazıçı hesab edir ki, Avropada məlum olan bir çox elmlərin adı, yer və ölkə adları vardır ki, onların islam xalqlarının əsas dilləri olan üç dildən birinə tərcümə etmək cətinidir və onlar olduğu kimi saxlanılmalıdır. Xüsusilə tibb, fizika, kimya və başqa bu kimi elmlərdə olan bir çox istilahlər vardır ki, onların qarşılığını tapmaq mümkün deyildir. Bundan başqa o kəlimələri və istilahları olduğu kimi yazmaq hazırkı islam əlifbası üçün imkan xaricindədir.

M.F.Axundov ana dilimizin terminologiyasını iki istiqamətdə inkişaf etdirməyi lazım bilmişdir: Azərbaycan dilinin öz sözləri olduğu halda, ehtiyac olmadan ərəb-fars alınmalarının qarşısını almaq və rus dili ilə qarşılıqlı əlaqənin olması, çünki rus dili vasitəsilə alınan terminlər elmi-fəlsəfi dünyagörüşün inkişafı üçün çox gərəklidir.

M.F.Axundov ilk dəfə olaraq Azərbaycan dili terminologiyası əsasında terminoloji lüğətlərin çapı, tərtibi məsələsini də ortaya atmışdır.

M.F.Axundov ayrıca lüğət yazmamışdır, amma lüğət barədə dəyərli fikir söyləmişdir. O yazır: yəni bu gün lüğət yazanlar hər bir sözü şərh etdikdə əlifbadakı qüsurlar üzündən hövsələyə sığmayan cürbəcür vasitələrə əl atmağa məcbur olurlar ki, bəlkə bunların köməyi ilə oxucu axtardığı sözün oxunuşunda səhvə yol verməsin. M.F.Axundov "Kəmalüddövlə məktubları"nı Avropa terminlərinin və bir neçə "məruf şəxs adlarının" izahı ilə başlayır. M.F.Axundovun lüğətlə əlaqədar faydalı və qiymətli fikrinin izahlı terminlər lüğətini yaratmaq sahəsində ilk addım hesab etmək olar. O coğrafi, şəxs, əcnəbi sözlərin düzgün yazılması və izahı üçün lüğət kitablarının hazırlanmasını vacib bilirdi.

XIX əsrin ortalarından başlanan elmi terminlərin yaradılması, intişar dairəsinin getdikcə genişlənməsi ədəbi dilimiz və mədəniyyətimiz tarixində mütərəqqi bir hadisədir və bu tarixi ənənə dilimizin, mədəniyyətimizin öz tarixi kökü üstündə qurulduğunu nümayiş etdirir.

Termin yaradıcılığı tarixini dəqiq öyrənmək və tədqiq etmək üçün dövrün (XIX əsr) terminoloji lüğətləri, daha doğrusu tərcümə lüğətləri köməyə gəlir. Çünki dilin lüğət təkibinin ən mütəhərrik və ən çox inkişaf edən hissəsi olan

<sup>111</sup> AMEA Nəsimi adına Dilçilik İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent

terminologiya özü leksikoloji tədqiqat zəminində müstəqil bir sahə təşkil etmişsə də, hər halda, lüğətçiliklə bilavasitə bağlıdır. Bu lüğətlərdə termin yaradıcılığı haqqında ayrıca danışılmır. Lakin burada verilmiş sözlərin əksəriyyəti ayrı-ayrı elm sahələrinə aid terminlərdən ibarətdir.

XX əsrin əvvəllərində tarixi şərait mühüm bir faktlarla səciyələnilir. Azərbaycanda, xüsusən də Bakı fəhlə hərəkatı və tətiləri geniş yayılırdı. Siyasi tətil və mitinqlər keçirilirdi. Siyasi təşkilatlarda, fəhlə dərəcələrində siyasi terminlər işlədilir. İlk dəfə olaraq, sosial-demokratiya, fəhlə ittifaqı, tətil kimi terminlər yaranmağa başlayır. Yeni anlayışlar yeni terminlər sağlam ideyanın, aydın analitik düşüncənin məhsulu kimi meydana çıxırdı. Bütün bu amillər dövrün termin yaradıcılığının inkişafına müsbət təsir göstərirdi.

XX əsrin I rübündə terminlərin yaranmasında Azərbaycan dilinin söz yaradıcılığı imkanlarından nisbətən geniş şəkildə istifadə olunması müəyyən nəticələr vermişdir. Lakin belə bir cəhəti qeyd etmək lazımdır ki, bu dövrdə mətbuatda burjuva ziyalıları ilə demokratik fikirli yazıçılar arasında 1905-ci il inqilabı ərəfəsində başlanan və Azərbaycanda Sovet hakimiyyəti qurulanadək davam edən kəskin mübarizə birinci növbədə dil quruculuğunda, xüsusi orfoqrafiya və terminologiyada öz əksini tapmışdır. Bu dövrün mətbuatında işlənmiş yeni terminlər struktur-semantik cəhətdən rəngarəngdir. Məsələn, *siyasi tətil, socialist inqilabı, milli ədəvət, xalq duması, menşevik, daşnak, müsəvat, millətperəst, hüquq mübarizəsi, komissar, Şura hökuməti, Sovet hökuməti, qırmızı qvardiya, qızıl əsgər* və s. [8, s. 22].

XX əsrin əvvəllərinə qədər Azərbaycan dilindən tədris işində, rəsmi yazışmalarda çox az hallarda istifadə olunurdu. Azərbaycan dilindən yalnız XIX əsrin ikinci yarısından başlayaraq mətbuat dili kimi istifadə olunmağa başlamışdır. Bununla yanaşı, XIX əsrin ikinci yarısından etibarən dilimizdə ictimai-siyasi, filoloji, qismən də dəqiq elmlərə aid terminologiya yaranmağa başlayır. Heç təsadüfi deyil ki, Azərbaycan dilində elmi üslubun təşəkkülü də məhz XIX əsrin ikinci yarısına aid edilir.

XIX əsrdə bütün elm sahələri üzrə terminologiya tam sabitləşməmişdi. Lakin ictimai-siyasi, ədəbiyyatşünaslıq, dilçilik, kənd təsərrüfatı və s. sahələrə dair terminlər formalaşmaqda idi və bu cür terminlər ümumi tərcümə lüğətlərinə daxil edilirdi.

XIX əsrdə tərtib olunan lüğətlərdə terminlər üçün Azərbaycan dilində müvafiq qarşılıq müəyyənləşdirilməsində, dəqiqləşdirilməsində, dilimizdə işlənən terminlərin sistemləşdirilməsində Mirzə Kazımbəy, L.M.Lazarev, L.Z.Budaqov, S.M.Qənizadə və başqalarının tərtib etdikləri lüğətlərin böyük rolu olmuşdur. Əlbəttə, bu lüğətlərin heç biri terminoloji deyil, tərcümə lüğətləridir. Lakin bu lüğətlərdə verilmiş sözlərin böyük bir qismini ayrı-ayrı elm sahələrinə aid terminlər təşkil edir. Buna görə də dilimizdə müxtəlif elm sahələrinə aid terminlərin işlənməsinin və ümumiyyətlə, elmi terminologiyanın təşəkkül tarixinin öyrənilməsi cəhətindən bu lüğətlər xüsusi elmi maraq doğurur.

Məsələn, L.M.Lazarevin 462 səhifədən ibarət «Турецко-татарско-русский словарь» əsərinin 336 səhifəsi lüğət olub, orada 9857 söz əhatə edilmişdir. Lüğətdəki sözlərin çoxu o zamankı Azərbaycan ədəbi dilində işlək olmuşdur [2].

Lüğətdəki Azərbaycan sözləri həm ədəbi dildən, həm də ümumxalq dilindən götürülmüşdür. Onların böyük bir qismini isə ayrı-ayrı elm sahələrinə dair terminlər təşkil edir. Vaxtı ilə L.M.Lazarevin lüğətində verilmiş idrak, üslub, qanun, musiqi, vəhdət, vəkalət, vilayət, məşvərət, təcrübə, qafiyə, tədqiqat, xassə, məhbus, təzkirə, tənzim və s. bu kimi terminlər hazırda da dilimizdə eyni mənada işlənməkdədir.

Qeyd etmək lazımdır ki, ehtimal, müttəhim, məntiq, hesab, müşahidə, üzv, dövrən, valideyn və s. termin kimi ilk dəfə L.M.Lazarevin lüğətində əks olunmuşdur.

L.M.Lazarevin lüğəti müxtəlif elm sahələrinə dair terminlərin dilimizdə işlənilməsi tarixini dəqiq müəyyənləşdirməkdə gərəklidi. Məsələn, bəzi tədqiqatçılar mədaxil, məsrəf, gömrük, gömrükxana terminlərinin dilimizdə işlənilməsi tarixini “Əkinçi” qəzeti ilə bağlayırlar. Lakin L.M.Lazarevin lüğəti göstərir ki, bu terminlər hələ “Əkinçi” qəzetinin nəşrindən əvvəllər dilimizdə işlənilmişdir [6].

XIX əsrə aid lüğətçilər içərisində mühüm yer tutan L.Z.Budaqovun əsərində isə müxtəlif elm sahələrinə, o cümlədən, təbabətə, coğrafiyaya, nəbatata, kənd təsərrüfatına və maliyyə işlərinə aid çoxlu terminlər qeydə alınmışdır. Lüğətdə verilmiş *həzəc, bəhri, qəzəl, misra, müxəmməs, mənzum, nəsr, nəzm* terminlərindən indi ədəbiyyatşünaslıqda; nida, iki nöqtə terminlərindən dilçilikdə; *türbə, memar, nəqs, nəqqaşlıq, qəsr* terminlərindən memarlıq və təsviri incəsənət terminologiyasında; *Şimal qütbü, Cənub qütbü, vilayət, səyahət, mühit* terminlərindən coğrafiya terminologiyasında; *qatran, maddə, kimya, kimyaçı, kimyagər* terminlərindən kimya terminologiyasında; *cinayət, qanun, məhkəmə, müstəntiq, vəkil, möhtəkir* terminlərindən hüquqşünaslıq terminologiyasında; *inhiraf, məftil, müvazinət, mühəndis* terminlərindən texniki terminologiyada istifadə olunur.

XIX əsrin sonu və XX əsrin əvvəllərində çap olunan lüğətlər içərisində S.M.Qənizadənin lüğəti xüsusi yer tutur. S.M.Qənizadənin “Lüğəti-rusi və türki” əsəri ilk dəfə 1891-ci ildə Tiflisdə “Kəşkül” mətbəəsində, axırıncı dəfə isə 1922-ci ildə Bakıda çap edilmişdir. Müəllifin yazdığına görə, lüğətin rusca sözlüyü V.Dalın məşhur “İzahlı lüğət”inin sözlüyü əsasında qurulmuşdur. İlk rusca-azərbaycanca lüğət olan həmin əsərin birinci nəşrində 5050 söz əhatə olunmuşdu. Azərbaycan sözləri, əsasən, xalq dilindən götürülmüşdür. Lüğət təkmilləşdirilərək 6 dəfə çap olunmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra, 1922-ci ildə nəşr olunan 500 səhifəlik sonuncu nəşr 17 000 sözü əhatə etmişdir.

Lüğətdəki sözlərin müəyyən qismini elm və texnikanın ayrı-ayrı sahələrinə aid terminlər təşkil edir. Müəllif bu terminlərdən bəziləri üçün Azərbaycan dilində düzgün qarşılıq müəyyənləşdirə bilmədiyi üçün, o, həm ədəbi dilə məxsus sözlərdən, həm də canlı dildə, hətta ayrı-ayrı şivələrdə işlənən söz və ifadələrdən istifadə etmişdir.



Lakin əksər terminlərin qarşılığı qəliz ərəb-fars sözləri və tərkibləri ilə verilmişdir. Məsələn: *интеллигенция* - *əhli-maarif*, *магнит* - *ahənribə*, *конституция* - *məşrutə*, *департамент* - *idarət*, *архитектура* - *elmi-memari*, *директор* - *müdiri-xorist*, *диссертация* - *beyanati-elmiyyə*, *оркестр* - *saz-nəvaz* və s. [6, s.58].

Bir çox terminlərin qarşılığı isə, ümumiyyətlə, düzgün müəyyənləşdirilməmişdir. Məsələn: *xolera* - *qartlama*, *fizika* - *hikmət*, *vistavka* - *qondarma*, *депутат* - *naib* və s.

XIX əsrə aid lüğətlər içərisində Mirzə Əbüllhəsən bəy Vəzirovun «Учебник татарско-азербайджанского наречия» əsərinə əlavə şəkildə çap olunmuş 128 səhifəlik lüğət xüsusi maraq doğurur [11]. «Словарь азербайджанско-русский» adlanan lüğətin əsasında, əsasən, Azərbaycan ədəbi dilinin sözləri təşkil edir. Burada 4000-dən artıq lüğət vahidi verilib ki, onların da xeyli hissəsini terminlər təşkil edir. Həmin lüğətin elmi terminologiyamızın tarixini öyrənməkdə rolu böyükdür və onun ayrıca tədqiqi gərəklidir.

XIX əsr Azərbaycan lüğətçiliyi hələ dövrün tələblərinə cavab verəcək səviyyəyə yüksələ bilməmişdir, çünki tam formalaşmamışdır. Azərbaycan lüğətçiliyinin meydana gəlməsi və təşəkkülü, inkişafı və formalaşması üçün müəyyən ictimai, tarixi, mədəni və s. şərait tələb olunurdu. Lüğətçiliyin tarixi xalqın ictimai və mədəni inkişafı ilə sıx əlaqədar olduğu üçün məhz belə bir zəmin lazım idi.

XX əsrin əvvəllərində Azərbaycan xalqının həyatında mətbuatın rolunun artması ilə əlaqədar Azərbaycan dilində çoxlu yeni terminlərin yaranması, eyni zamanda, bu terminlərin özündə cəmləşdirən terminoloji lüğətlərin də tərtib edilməsi zəruriyyətini doğurmuşdu. Belə ki, bu illərdə Ü.Hacıbəyovun əsəri bu sahədə ilk terminoloji lüğət təcrübəsi kimi maraqlıdır.

120 səhifəlik bu lüğət 2000-ə qədər termini əhatə edir. Biz bolşevik, sosializm, sosialist, sosial-demokrat, anarxizm, anarxist, dekabristlər, istismar, komissar, kommuna, parlamentarizm terminlərinin izahlı təhlilinə ilk dəfə bu lüğətdə rast gəlirik. Ü.Hacıbəyov bu lüğətdə internasional terminlərin rus dilində işlənən formasını əsas götürmüşdür. Müəllif lüğəti tərtib edərkən təkcə internasional deyil, həm də rus terminlərindən də bəhrələnmişdir. Məsələn: *уезд*, *аренда*, *земство*, *чиновник*. Lüğətin müsbət cəhətlərindən biri çətin başa düşülən terminlərin izah olunmasıdır. Lüğətdə *социализм*, *демократия*, *коммуна*, *коллективизм*, *интибাহнамə* terminləri haqqında verilmiş izahlar diqqəti cəlb edir. Məsələn, lüğətin 42-ci səhifəsində müəllif “demokratiya” sözünü bu cür aydınlaşdırır: “bu yunancadır, mənası: dövlətdə bir günə tərtib idarədir ki, bütün hökumət və ixtiyarat, məsələn, dövlət varidatını lazım olan yerlərə sərf etmək və məmləkəti dolandırmaq işləri padşahda olmayıb, ümummillət əlində olur...” [12].

1914-cü ildə Q.Qarabəyovun “Türkcədən-ruscaya lüğət” adlanan əsəri nəşr olunur. Müəllif müxtəlif elm sahələrinə dair çoxlu terminləri də əsərə daxil etmişdir. “Türkcədən-ruscaya lüğət”ə əsil Azərbaycan dili sözləri ilə yanaşı, Azərbaycan dilində az və ya çox dərəcədə işlənən ərəb və fars sözləri, həmçinin təbəbətə, riyaziyyata, təbiyyata, texnikaya, hüquqşünaslığa və s. sahələrə aid xüsusi elmi terminlər də daxil edilmişdir. Bu lüğət həm leksikoqrafik, həm də məzmun cəhətdən nöqsanlıdır. Terminlərin çoxu qəliz və anlaşılmazdır. Məsələn: *irsad*, *rəsəd* (teleskop) və s. Məhz bu nöqsanlı cəhətlərinə əsasən lüğət terminologiya tarixinin öyrənilməsi cəhətdən xarakterik sayıla bilməz.

XX əsrin I rübündə termin yaradıcılığında vahid bir prinsip olmamışdırsa da, terminologiyanın mənbələri genişlənməmiş, ərəb və fars dilləri yeganə və əsas mənbə sayılmamışdır. Termin yaradıcılığında rus-Avropa dillərindən geniş istifadə olunmağa başlanmışdı. Həmin dövrdə elmi terminologiya yaradıcılığında Azərbaycan dilinin daxili imkanları əsasında yaranan terminlərin sayının çoxalmasının bir səbəbi də, ümumiyyətlə, Azərbaycan dilinin nüfuzunun artması idi.

Azərbaycan lüğətçiliyinin əsl inkişafı və yaranması 1920-ci ildən başlayır. Azərbaycan lüğətçiliyinin yaranması, inkişafı və formalaşması tarixi məhz bu illə əlaqədardır. Bu dövrdə müxtəlif həcmli terminoloji lüğətlərin tərtibinə daha çox diqqət yetirilmişdir.

1922-ci ildə N.Nərimanov və S.Ağamalioğlunun bilavasitə təşəbbüsü ilə respublikada terminoloji işə rəhbərlik etmək və bu işi qaydaya salmaq üçün xüsusi orqan - Azərbaycan Xalq Komissarları Şurası yanında İstilah Komissiyası təşkil edildi. Komissiyanın sədri Tağı Şahbazi idi. Bir il sonra Terminologiya Komissiyası Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanına köçürüldü və S.Ağamalioğlunun sədrliyi ilə fəaliyyətini davam etdirməyə başladı. İstilah Komissiyası həmin dövrdə məktəblərin çox kəskin olan ehtiyaclarını ödəmək məqsədilə riyaziyyat, coğrafiya, təbiət və başqa fənlərə aid bir sıra terminlər hazırlayıb nəşr etmişdi. 1921-ci ildə “Təfsirli xalq lüğəti”, 1922-ci ildə Mərkəzi İcraiyyə Komitəsi yanındakı İstilah Komissiyası tərəfindən cəbr, hündəsə, coğrafiya və təbiət fənlərindən termin lüğətləri, 1924-cü ildə “Dəmiryol işlətmə istilahları”, “İdarə istilahları”, 1926-cı ildə “Nəbatat istilahları”, “Hüquq istilahları lüğəti”, “Topçuluqdan döyüş istilahları”, 1927-ci ildə “Kimya istilahları” çap olunmuşdur.

Müəllim və görkəmli maarifçi Qafur Rəşad Mirzəzadə bir qrup müəllimlə birlikdə coğrafiya terminlərinə aid ayrıca lüğət hazırlamışdı. Lüğətdə əvvəlcə həmin dövrdə rus dilində işlənməkdə olan coğrafiya terminləri verilmiş, sonra isə onların azərbaycanca qarşılığı müəyyənləşdirilmişdi.

Lüğətin tərtibçiləri terminlər üçün qarşılıq yaradarkən ana dilinin öz sözlərindən maksimum dərəcədə istifadə etmək prinsipini əsas götürmüşlər. Məsələn, *coğrafiya* – *yərbil*, *hidroqrafiya* – *subil*, *əhali* - *yaşaaq*, *sənaye* – *törədiş*, *zəlzələ* – *titrənmə* və s. [3, s.50].

Həmin ildə Qafur Rəşadın “Təfsirli xalq lüğəti” adlı ikinci lüğəti çapdan çıxır. Bu lüğət XX əsrin əvvəllərində Azərbaycan dilində termin yaradıcılığının mənzərəsini aydın əks etdirir. Lüğətdə çoxlu miqdarda beynəlmiləl termin Azərbaycan dilinə tərcümə edilmişdir. Ayrı-ayrı terminlər üçün qarşılıq müəyyənləşdirilərkən anlaşılmaz ərəb və fars sözləri işlədilmişdir: *qiqiəna* – *hifzu* – *sihhə*, *atmosfera* – *həvayi-nəsimi*, *prezident* – *rəisi-cümhur*, *prezidium* – *heyəti-rəyasət*, *termometr* – *mizaniil-hərərə* və s.



Sami Kamalın da “Riyaziyyat terminləri lüğəti” nöqsansız deyildir. Lüğətdə təklif olunan terminlər oxucuların işini daha da çətinləşdirirdi. Ehtiyac duyulmadığı halda bir sıra terminlər qondarma süni sözlərlə əvəz olunurdu. Məsələn: *nöqtə - benək, plyus - tonaq, rəqəm - sayac, mənfı - tərs, düstur - çəşmi, müənasib - tutaş, istiqamət - cığır* və s.

Əsrimizin 20-ci illərində terminologiyada dərin kök atmış ərəb və fars sözlərinə meyl davam edirdi. Belə mənfı meylədən uzaqlaşmaq üçün ayrı-ayrı fənlərə aid terminoloji lüğətlər tərtib edilirdi. 1921-ci ildə layihə şəklində tərtib olunan “Coğrafiya terminləri lüğəti” bunlardan biri idi. Bu lüğətin tərtibçiləri də (başda Qafur Rəşad olmaqla) ərəb və fars dilləri təsirindən yaxa qurtarmaqla digər bir nöqsana, purizm əyintilərinə yol vermişdilər. Onlara görə coğrafi terminlər də xalis Azərbaycan sözlərindən ibarət olmalı, alınma leksik vahidlər isə coğrafiya terminləri sırasına daxil edilməli idi. Odur ki, həmin lüğətdə *yerbil (coğrafiya), subil (hidroqrafiya), daşbil (petroqrafiya), üçqulaq (delta), toplay (atmosfer), qaş (üfüq), (yaşaq), tərdiş (sənaye), titrənmə (zəlzələ), göy (kənd)* kimi terminlərlə rastlaşırıq. Bu terminlərdə olan sünilik göz qabağındadır.

Bu terminoloji lüğətlər komissiya tərəfindən təsdiq edilməsinə baxmayaraq özlərini doğrultmadılar.

Terminoloji lüğətlər içərisində iki lüğət tərtib prinsipinə, terminlər üçün dürüst qarşılıq müəyyənləşdirilməsi baxımından diqqəti cəlb edir: “Rusca-azərbaycanca dəmiryol işlətmə istilahları lüğəti” və “Ruscadan-türkcəyə qısa döyüş sözlüyü”.

Həmin dövrdə çıxmış “Dəmiryol işlətmə istilahları lüğəti” bir qrup dəmiryol mütəxəssisləri tərəfindən hazırlanmışdır (tərtibçilər X.Məlikaslanov, A.Pepinov, A.Axundov, M.Məmmədbəyov, A.Abdulzadə, A.Babayev). Lüğətdə, əsasən, dəmiryol işlərinə aid terminlər və texniki terminlər verilmişdir. Lüğətin Azərbaycan dilində texniki terminologiyanın sistemə salınmasında böyük rolu vardır.

Tərtibçilər bir çox söz və terminlərə müvafiq səciyyə daşıyan terminləri Azərbaycan dilinə tərcümə etmədən işlətməyi məsləhət görmüşlər. Məsələn, “rels”, “semafor”, “avtomoy”, “ampermetr”, “akkumulyator” və s.

Bu terminlər hal-hazırda dilimizdə özünü doğrultmuş, vətəndaşlıq hüququ qazanmışdır.

Ə.Şıxlinskiyin “Qısa döyüş sözlüyü” isə Azərbaycan dilində hərbi terminologiya yaratmaq məqsədilə tərtib olunmuşdur. Lüğətin tərtib prinsipi də qanunauyğundur.

Lüğətdə əcnəbi dillərə məxsus söz və terminlər imkan daxilində Azərbaycan dilinin öz sözləri ilə əvəz edilir. Xalq arasında işlək olan azərbaycanlaşmış ərəb-fars sözləri termin kimi istifadə olunur. Bir sıra terminlər Azərbaycan dilinin tələffüz qaydalarına uyğun şəkildə yazılmışdır. Məsələn: “saət” yerinə “saat”, “qələ” yerinə “qala” işlədilir. Bir sıra terminlər isə dilimizin tələffüzünə uyğun şəkllə salınaraq tərcüməsi verilmişdir. Məsələn: “strateji”, “taktik”, “manevr”, “komandan” və s. [4, s.29].

Bu prinsiplər indi də öz əhəmiyyətini itirməmiş, ümumi tərcümə lüğətlərinin və terminoloji lüğətlərin tərtibində nəzərə alınır.

Ə.Şıxlinski xalq dilinin zəngin söz xəzinəsindən bacarıqla istifadə edərək rus və Avropa sözlərinin qarşılığını vermişdir. Məs.: *dövr - çağ dönümü (dövr), saxlanc (ehtiyat), axıntı (cərayan), bilgi (nəzəriyyə), çağ (zaman)* və s.

Tərtibçi lüğətdə sinonimlərə də geniş yer vermişdir: *дислокация войск - qoşun yerləşməsi, qoşun oturaqları, объект - nəsnəlik, пезерв - saxlanc (ehtiyat)* və s.

İstər-istəmək purizm meyilləri özünü lüğətlərin tərtibində göstərməyə bilməzdi. Bunun nəticəsidir ki, bir sıra süni terminlər yaranırdı.

Bu dövrdə yaranmış lüğətlərdəki nöqsanların ümumi cəhəti birinci növbədə müəlliflərin həmin dövrdə terminologiyada işlənen ərəb-fars mənşəli sözlərə olan birtərəfli münasibətindən irəli gəlməsidir. Belə ki, onlar terminologiyanın nöqsanlarını aradan qaldırmağın əsas yolunu bütün terminlərin əvvəlinin, yaxud axırının Azərbaycan dilinin öz sözlərinə oxşar bir şəkllə salınmasında görürdülər. Odur ki, terminologiyadan bütün ərəb və fars sözlərinin çıxarılıb, hər necə olursa olsun “azərbaycanca sözlər” qoyulması üçün cəhd göstərilirdi. İndi böyük bir yanlışlıq, ümumiyyətlə, dillərin təkamül qanununu bilməmək və nəzəriyyəçilik özünü aydın şəkildə göstərirdi.

Lakin bütün bu nöqsanlara baxmayaraq, XX əsrin I rübündə hazırlanıb nəşr edilən terminoloji lüğətlər sonrakı dövrdə yaradılan rusca-azərbaycanca və azərbaycanca-rusca lüğətlər üçün təməl daşı idi.

XX əsrin əvvəllərindəki dərsliklərdə də ayrı-ayrı elm sahələrinə aid terminlər işlənmişdir. Rəşid bəy Əfəndiyevin 226 səhifəlik “Bəsirətül-ətfal” kitabında *nəzm, nəsr, əruz vəznı, məsnəvi, rübai, ağı, tərcibbənd, tərkibbənd* və s. ədəbiyyatşünaslıq; *üfüq, cəhət, qiblə, cənub, günçixan, günbatan, şimal, yer, dərə, təpə, dağ, düz, mianülhava (barometr), dərya, çay, duman, bulut, yağış, qar, yanardağ (vulkan əvəzinə)* və s. coğrafi terminlərə rast gəlirik. 1904-cü ildə Bakıda Azərbaycan dilində nəşr edilən iki cildlik “Tərcümeyi-töhfəi Nəsuha” kitabında bu cün coğrafi ədəbiyyatda elmi termin kimi istifadə etdiyimiz *yer, su, çay, quru, kanal, boğaz, təpə, səth, sahil, şalalə, şəhər, dağ səhra, yağış, qütb, düz, hava, iqlim, meşə, məmləkət, paytaxt, hüddud, sərhəd, qərb, şərq, cənub, şimal* və s. sözlər vardır. Bu kitabda *dəniz* termini *dərya, gəlbəhirə, dəryaçə, okean-mühit, vulkan-bürkan, ada-cəzirə, yarımada-şibəcəzirə, körfəzxəlic, uzunluq-tul, en dairəsi-ərz, çay-nəhr, dağ-cibal, ekvator-xətti istiva, yer kürəsi-kürreyi-ərz, ovalıq-alçaq yerlər, bağlar-bağat* şəklində verilmişdir.

Qafur Rəşadın 1909-cu ildə çap edilən “Qafqaz coğrafiyası” kitabında coğrafi terminlərin müəyyən toplusuna rast gəlmək olur: *dəniz, düzlük, qumluq, ova, quraqlıq, vulkan, göl, yağmur, əkənəcək, dəhnə, şosse yolu, mədən suları, dərə, silsilə, mahal, ixracat, dağ dərələri, çəmən, yarımada, çay, sənaye və ticarət, tunel, əhali, quru yolu, su yolu, yaylaq, nəhr (ərəbcə “çay”), bəhr (ərəbcə “dəniz”), bəhmən (ərəbcə qar uçqunu).*

Azərbaycan dilində ilk coğrafiya dərsliyinin müəllifi də Qafur Rəşadadır. Dərslik 1922-ci ildə nəşr edilmişdir. “Ümumi coğrafiya” adlanan bu kitabda, müəllif, əsasən, Azərbaycan coğrafiy terminlərini (*yer, dağ, təpə, çay, dəniz, bulaq, dərə, su, ada, yarımada, burun, çöl, ovalıq, göl, bataqlıq, yağmur, duman, bulut, yağış, qar, şəh, dohu, qırov, külək, hava, yel, çovğun, tufan, meşə* və s.) işlətməyə cəhd göstərmişdir.

Dərslikdə işlənmiş terminləri mənşəcə aşağıdakı kimi qruplara ayıra bilərik: 1) Ərəb mənşəli: nəhr (çay mənasında), qiblənüma (kompas mənasında), kürreyi-müçəssimə (qlobus mənasında), məhvəri-ərz (yer oxu mənasında), hərəkati-sənəviyyə (illik hərəkət), xüsuf küsuf (ay tutulması, gün tutulması), xətti-istiva (ekvator mənasında) və s. 2.) Latın-yunan mənşəli: vulkan, krater, bazis, lava, atoll, passat, musson, fyon, tromba.

Daim termin yaradıcılığında yeniliyə meyli edən Qafur Rəşad “təpə” sözünü iki mənalılıqdan qurtarmaq üçün zirvəni “təpə”, beş yüz metrədən alçaq olan dağları isə “bala dağ” adlandırır. “Dağlıq ölkələr” söz birləşməsinin yerinə “Dağıstan” terminini işlətməmişdir. Qafur Rəşadın Məhəmməd Sadiq Axundovla birlikdə yazdığı “Rəhbəri-sərf” (Bakı, 1918, 2-ci çapı) əsərində isə bəzi dilçilik terminləri (söz, səs, cümlə, hərf, isim, sifət, ismi-ədəd, ismi-ışarət, müşşamat, zəmir, məsdər, fel, rəbt siqələri, ədvat və s.) haqqında müxtəsər məlumat verilir [5].

XIX-XX əsrin birinci rübündə Azərbaycan dilində termin yaradıcılığının ümumi mənzərəsi belədir. Əvvəlki dövrlərdən fərqli olaraq bu dövrdə yaradılan terminlərin sayı xeyli artmışdırsa da, sistem halını almamışdır. Xalq danışığı dilinə məxsus terminlərin terminoloji sistemdə möhkəmlənməsi, morfoloji üsula nisbətən sintaktik və semantik yolla termin yaradıcılığına daha çox müraciət olunması və s. müəyyən mənada elmi dilin inkişafını əks etdirir. Elmi terminologiya yaradılması yolunda ilk adımlar olduğuna görə sonrakı əsrdə elmi üslubun sabitləşməsinə həlledici təsir göstərmişdir.

### Ədəbiyyat

1. Axundov M.F. Əsərləri, III cild. Azərb.SSR EA Nəşriyyatı, 1962
2. Cahangirov M. Azərbaycan milli ədəbi dilinin təşəkkülü. I hissə, Bakı: Elm, 1978
3. Hacıyeva A. İlk terminoloji lüğətlərimiz. Terminologiya məsələləri. Bakı, 1987, s. 50.
4. Hüseynova N.C. Azərbaycanda terminoloji lüğətlərin yaradılması tarixindən. Azərbaycan SSR EA Xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası №4. Bakı, 1990.
5. Hüseynova N.C. Azərbaycan dilində termin yaradıcılığı prosesi (1920-1990)-cı illər. Bakı, 2008.
6. Qasimov M.S. Azərbaycan dili terminologiyasının əsasları. Bakı, “Elm” nəşriyyatı, 1973.
7. Qənzadə S.M. Lüğəti-rusi və turki. Tiflis. “Kəşkül” mətbəəsi, 1891.
8. Salmanova G. Azərbaycan ədəbi dili lüğət tərkibinin zənginləşməsində bolşevik mətbuatının rolu (1905-1920-ci illər), Dilçilik məcmuəsi. Bakı, 1957. s.22
9. Адилев В.З. Научный стиль азербайджанского литературного языка XIX в., АҚД, Баку, 1980.
10. Будагов Л.З. Сравнительный словарь турецко-татарских наречий. СПб. 1869, т. I-II, 1871.
11. Вазиров М.А. Учебник татарского-азербайджанского наречия. СПб., 1861.
12. Гаджибеков У. Русско-татарский и татарско-русский словарь политических, юридических, военных и многих других терминов. Баку, 1907.
13. Каграманов Дж. В. Краткий очерк истории терминологии в азербайджанском языке. Ученые записки гос.пед. Института русского языка и литературы. Баку, 1972, с.22-26.
14. Мирза Казембек. Краткий словарь. СПб., 1854.
15. Лазарев Л.М. Турецко-татарско-русский словарь наречий: османского, крымского и кавказского. М., 1864.

Açar sözləri: Azərbaycan dili, elmi üslub, XIX-XX əsrlər, termin, terminoloji lüğətlər, termin yaradıcılığı

Ключевые слова: Азербайджанский язык, научный стиль, XIX-XX вв., термин, терминологические словари, терминотворчество

Keywords: Azerbaijani language, scientific style, XIX-XX centuries, term, terminological dictionaries, term formation

### Роль словарей в развитии научного стиля Азербайджанского языка (начало XIX-XX вв.)

#### Резюме

Статья посвящена изучению развития лексикографии в XIX-XX веках. Хотя издание терминологических словарей началось в XX в., развитие общей лексикографии началось в XIX в. Хотя в этот период существовали переводные словари, здесь нашли отражение термины, относящиеся к разным областям науки. Единого принципа в терминообразовании в первой четверти XX века не существовало, источники терминологии расширились, а арабский и персидский языки не считались единственным и основным источником. Одной из причин увеличения количества терминов, созданных на основе внутренних возможностей азербайджанского языка в создании научной терминологии в тот период, было повышение престижа азербайджанского языка в целом. Издание терминологических словарей стало расширяться в основном после 20-х годов XX века.

### The role of dictionaries in the development of the scientific style of the Azerbaijani language (beginning of the XIX-XX centuries)

#### Summary

The article is devoted to the study of the development of lexicography in the XIX-XX centuries. Although the publication of terminological dictionaries began in the XX century, the development of general lexicography began in the XIX century. Although translation dictionaries existed during this period, terms related to different fields of science were reflected here. Although there was no single principle in term formation in the first quarter of the XX century, the sources of terminology expanded, and Arabic and Persian were not considered the only and main source. One of the reasons for the increase in the number of terms created on the basis of the internal capabilities of the Azerbaijani language in the creation of scientific terminology in that period was the increase in the prestige of the Azerbaijani language as a whole. The publication of terminological dictionaries began to expand mainly after the 20s of the XX century.

**Керимов Э.А., Тагиева Х.М.**  
**АСПЕКТЫ МЕЖКУЛЬТУРНОЙ КОММУНИКАЦИИ ПРИ ОБУЧЕНИИ РКИ**  
**СТУДЕНТОВ АЗЕРБАЙДЖАНСКИХ ГРУПП.**

Процесс преподавания русского языка в качестве иностранного (РКИ) развивается динамично, требует постоянного пристального внимания к специфике методики обучения, зачастую продиктованной геополитическими требованиями, с учётом сложнейших особенностей развития межгосударственных отношений, в том числе межкультурных связей стран и народов. В советское время дисциплина, именуемая лингвострановедением, достаточно объёмно и целостно решала проблемы межъязыковой интеграции и служила прочным фундаментом, подспорьем, идеологической и теоретической базой функционирования русского языка как одного из шести мировых языков. После распада СССР и сложной политической ситуации как во внутренней и внешней жизни бывших союзных республик, так и во всём мире кардинально стало меняться и отношение к изучению русского языка в различных регионах мира.

Азербайджанская Республика – одна из немногих стран, где отношение к русскому языку на государственном уровне не изменилось. Об этом свидетельствует обучение на русском языке, которое, наряду с титульным языком, ведётся как в средних школах, так и в вузах. В Азербайджане функционируют Русский драматический театр, Русская община, различные русские центры (в том числе русский центр в Бакинском государственном университете), выходят газеты и журналы на русском языке. Толерантность азербайджанского народа известна во всём мире. И это способствует существованию благоприятной атмосферы для повсеместного изучения и использования русского языка в общественных организациях и в быту.

Вместе с тем процесс изучения и преподавания русского языка претерпевает и определённые изменения, связанные прежде всего с внешней политикой, проводимой руководством России. Последнее проявление этой политики, проведение так называемой «спецоперации» на территории Украины, ставшей крупномасштабной войной, дискредитировала всё положительное, что несла Россия многим странам в области образования и культуры.

В связи с этим, на наш взгляд, настала необходимость в чёткой дифференциации понятий «русский мир» и «российский мир». Первое понятие, по традиции относимое к «мягкой силе», вбирает в себя то положительное в культуре и ментальности русской нации, что стало достоянием мировой общественности, представителей различных народов и конфессий.

Первейшую помощь здесь оказывает, безусловно, опора на лингводидактические традиции лингвострановедения, лингвокультурологии, которые должны занимать всё большее пространство в программах и методиках обучения. При ознакомлении обучающихся с культурой и ментальностью русской нации можно добиться значительных результатов в процессе работы.

На первый план тут выходит дифференциация аспектов межкультурной коммуникации. Используемые на занятиях в азербайджанских группах гуманитарных факультетов БГУ учебные пособия «Русский язык» (Пашаева А.М., Гулиева Л.М.), «Культура речи» (Ахмедова Г.А., Гулиева И.Л., Нуриева К.М.), «Литература» (Пашаева А.М., Гулиева Л.М.), содержат тексты, знакомящие студентов как с русскими писателями и поэтами («А.С.Пушкин», «М.Ю.Лермонтов», «Л.Н.Толстой», «А.П.Чехов», «С.А.Есенин»), так и с писателями, поэтами, государственными и общественными деятелями Азербайджана («Жизнь, отданная народу» – об.Алиеве Г.А., «Г.З.Тагиев», «Низами Гянджеви», «М.Ш.Вазех», «М.Ф.Ахундов», «Дж.Мамедкулизаде», «Самед Вургун», «Мир Джалал», «Бахтияр Вагабзаде»).

Политика российского правительства привела к тому, что понятие «российский мир» стало синонимом открытой агрессии, пренебрежения ценностями других государств, наций и народов. «Российский мир» ассоциируется теперь не только с экспансией, но и угрозой всему человечеству.

В подобной атмосфере преподавание РКИ требует ещё более умелого подхода к методологии и методике обучения, тщательного подбора дидактического материала.

Многолетний опыт преподавания русского языка в качестве иностранного студентам Бакинского государственного университета позволяет нам говорить о неподдельном интересе обучающихся к русскому языку, стремлении овладеть им с целью дальнейшего использования в учебной и будущей профессиональной деятельности. Основная трудность при обучении заключается в стоящей перед преподавателями задаче повысить интенсивность русской устной речи студентов - азербайджанцев. Следует признать, что данная трудность вытекает из уменьшения ареала азербайджанско-русского билингвизма в Республике.

Понятие «российский мир» приобретает в настоящее время уже значение «жесткой, грубой силы» – внедрение открытой агрессивной внешней политики в отношении многих стран мира, осуществление военной экспансии и государственного волюнтаризма, проявляющегося и во внутренней политике.

В научно-методической литературе, освещающей вопросы межкультурной коммуникации, справедливо отмечается, что лингводидактика придаёт огромное значение аспектам страноведения, лингвокультурологии и лингвопсихологии. Время вносит свои коррективы как в данную терминологию, так и к реализации поставленных задач обучения. На наш взгляд, понятие «лингвострановедение» целесообразно соотносить с предлагаемым в

данной статье термином «российский мир». Термины же «лингвокультурология» и «лингвopsихология» предназначены для освещения традиций именно «русского мира».

Исследователи Е.Р.Игнатова и Д.С.Толмачёва рассматривают принципы обучения коммуникации «как процесс общения между представителями разных культур и языков». Мы считаем, что культурообразующий аспект межъязыковой коммуникации занимает не просто важное, а важнейшее место в современном обществе.

Исследователь Э.Н.Маслякова верно характеризует ценность как «универсальную для общества систему ценностных ориентаций», так как осознание ценностей способствует целенаправленному освоению мира, и только межкультурная коммуникация способствует правильному восприятию значимости культуры своей нации. Исходя из мнения многих учёных, можно со всей ответственностью считать, что при подобном обучении необходимо сопоставлять не только два языка, но и две культуры. Таким образом, межкультурная коммуникация способна реализоваться при условии правильной организации речевого поведения, «максимально адекватного ожиданиям носителей языка» (А.Панчева).

В связи с этим речевой этикет рассматривается исследователями как важнейшая составляющая обучения РКИ. В учебном пособии «Культура речи» (Ахмедова Г.А., Гулиева И.Л., Нуриева К.М.), используемом нами на занятиях со студентами, представлены различные темы повседневного общения: «Хобби. Увлечения. Искусство. Литература. Культура.», «Праздники», «Экскурсии. Достопримечательности» и др. Каждая из этих тем сопровождается освоением ситуативных образцов речевого этикета на русском языке с ответными репликами. В процессе обучения преподаватели в обязательном порядке приводят аналоги на азербайджанском языке, разъясняя специфику выражений, отражающих национальный колорит, что способствует повышению уровня межкультурной коммуникации. Приведём примеры:

1. – *Амир, ты знаешь, какой самый известный музей в Петербурге?*

- *Да, знаю. Он называется Эрмитаж.*

- *А ты был в Эрмитаже?*

- *К сожалению, не был. Но я обязательно посмотрю его, если когда-нибудь поеду в Петербург.*

– *Əmir, bilirsənmi, Peterburqda ən məşhur muzey hansıdır?*

- *Bəli bilirəm. Ermitaj adlanır.*

- *Ermitajda olmusan?*

- *Təəssüfki, olmamışam. Amma mütləq nə vaxtsa Peterburqa getsəm ona baxacam.*

2. – *Я хочу показать тебе Кремль и самую древнюю площадь столицы России.*

- *Да? А что, Красная площадь это не самая старая часть Москвы?*

- *Нет, что ты! Самая старая часть Москвы находится за Кремлёвской стеной. Идём я тебе покажу.*

- *Mən sənə Kremli və Rusiya paytaxtının ən qədim meydanını göstərmək istəyirəm.*

- *Bəs necə, Qırmızı Meydan Moskvanın ən qədim hissəsi deyil?*

- *Yox, nə danışırısan! Moskvanın ən qədim hissəsi Kreml divarının arxasında yerləşir. Gəl, sənə göstərim.*

3. - *В Азербайджанской государственной картинной галерее открывается выставка российской книги. Вот пригласительный билет.*

- *Большое спасибо, я с удовольствием приду. Мне всегда нравились книги России, особенно по искусству.*

- *Azərbaycan dövlət şəkil qalereyasında Rusiyanın kitab sərgisi açılır. Bu da dəvətnamə.*

- *Çox sağ olun, məmnuniyyətlə gələm. Rusiyanın kitabları, xüsusilə incəsənət haqqında kitabları, həmişə xoşuma gəlirdi.*

Поэтому экономический и политический факторы при обучении РКИ студентов гуманитарных специальностей наиболее эффективны на факультете международных отношений и экономики, а также историческом. Именно на факультете международных отношений и экономики занятия по РКИ проходят в

течение четырёх семестров (на протяжении двух курсов), а со следующего, 2022-2023 учебного года, планируется увеличить занятия до шести семестров (на протяжении трёх курсов обучения).

Студенты-азербайджанцы испытывают неподдельное желание изучить русский язык, понимая пользу, которую принесёт им азербайджанско-русский билингвизм. Однако усложняет данный процесс ряд факторов.

Успешному осуществлению процесса межкультурной коммуникации способствует традиция организации силами кафедры русского языка гуманитарных факультетов вечеров русского языка с участием как студентов азербайджанских групп, так и иностранных студентов подготовительного отделения и различных курсов. Тематика вечеров разнообразна: «Азербайджан – страна огней», «Азербайджан в творчестве русских поэтов и писателей», «Русско - азербайджанские культурные связи», «Сергей Есенин и Баку», «Гейдар Алиев – общенациональный лидер Азербайджана», «Древние памятники культуры Азербайджана и России».

Работая в азербайджанских группах, наши преподаватели стремятся использовать новейшие средства обучения; наиболее действенной является электронная доска, на которую посредством компьютера проецируется ценнейшая для студентов информация: видеоролики о памятниках русской культуры, об истории страны, христианстве, взаимообогащении культур различных народов. Ознакомление с традициями и обычаями русского народа, особенностями национальной психологии становится мощной мотивацией для изучения русского языка, разговорной, деловой и академической (научной) речи.

Таким образом, межкультурная коммуникация достигается продуманным межкультурным обучением. Формирование у студентов межкультурной компетенции способствует более качественному и целенаправленному развитию азербайджанско-русского билингвизма.

Знакомство с народной русской культурой развивает кругозор и мировоззрение азербайджанских студентов, мотивирует их овладеть русским языком на уровне, позволяющем в свою очередь знакомить как представителей русской нации, так и русскоязычных, представляющих другие национальности, с культурой азербайджанской нации.

Признание русской культуры, равно как и культуры других народов, является важным показателем образованного человека, толерантного представителя мировой цивилизации.

Надо признать, что чужая культура не станет родной, но непременно всесторонне обогатит личность и воспитает в нём уважение и восприятие основных ценностей иной культуры.

#### **ЛИТЕРАТУРА**

1. Гусева О.Н. Диалог культур: вежливые формы обращения. Материалы XI конгресса МАПРЯЛ: в 7 томах. София, 2007, т.4.
2. Зейналова Э.З., Мусейбова Л.М. Выдающиеся представители русской культуры.- Справочное пособие для студентов БГУ. - Баку, «Нурлан», 2004.
3. Игнатова Е.П., Толмачёва Д.С. Межкультурная коммуникация в практике обучения РКИ: Текст статьи.- М., 2017.
4. Маслякова Э.Н. Межкультурный аспект коммуникации при обучении иностранным языкам. «Языкознание и литературоведение», 2010.
5. Матвеева Д.Г. Межкультурный аспект обучения иностранным языкам студентов – билингвов. Текст научной статьи по специальности «Науки об образовании». КиберЛенинка, 2010.
6. Межкультурная коммуникация и профессионально ориентированное обучение иностранным языкам. Материалы 5-ой, 28 октября 2011 г. (Факультет международных отношений Белорусского гос.ун-та).
7. Тарчилаева Л.П. Проблема понимания в условиях межкультурных контактов. // Материалы XI конгресса МАПРЯЛ: в 7 томах. София, 2007, т.4.

**Ключевые слова:** РКИ, межкультурная коммуникация, межкультурное обучение, билингвизм.

**Açar sözlər:** rus dilinin xarici dil kimi tədrisi, mədəniyyətlərarası ünsiyyət, mədəniyyətlərarası öyrənmə, ikidillilik.

**Keywords:** teaching Russian as a foreign language, intercultural communication, intercultural learning, bilingualism.

#### **Xülasə**

Məqalə linqvistik materialın mənimsənilməsində mədəniyyətlərarası kompetensiya fonunda Azərbaycan qruplarının tələbələrinə rus dilinin xarici dil kimi tədrisinin xüsusiyyətlərinə həsr edilmişdir. "Rus dünyası"nın "yumşaq güc" kimi konsepsiyası Rusiyanın müasir rəhbərliyinin xarici və daxili siyasətindəki mənfi tendensiyaları özündə cəmləşdirmiş "Rusiya dünyası" anlayışına qarşıdır. Tələbələrin rus dilinə marağının artırılmasının katalizatoru tələbələrin rus xalqının nümayəndələri tərəfindən yaradılmış ən gözəl ədəbiyyat, incəsənət, mədəniyyət nümunələri ilə məqsədyönlü şəkildə tanış olmasıdır.

#### **Summary**

The article is devoted to the peculiarities of teaching Russian as a foreign language to students of Azerbaijani groups against the background of intercultural competence in the assimilation of linguistic material. The concept of "russian world" as "soft power" is opposed to the concept of "Russia world", which has absorbed the negative trends in the foreign and domestic policy of the modern leadership of Russia. The catalyst for increasing the interest of students in the Russian language is the purposeful acquaintance of students with the best examples of literature, art, culture, created by representatives of the Russian people.

**RƏYÇİ: dos.L.Ələkbərova**

## ÜMUMDİLÇİLİK SİSTEMİNDƏ FRAZELOGİZMLƏRİN TƏDQIQATI VƏ DİLÇİ ALİMLƏRİN RƏY VƏ MÜLAHİZƏLƏRİ (İngilis dili materialları əsasında)

**Giriş.** Frazeologiya az öyrənildiyindən onun əsas tədqiqat obyektini təşkil edən söz birləşmələri üçün vahid konkret termin yaranmamışdır. Odur ki, bu sabit söz birləşmələri bir sıra dilçilərin əsərlərində müxtəlif adlar altında verilmişdir. Onlar sabit söz birləşmələri, frazeoloji vahidlər, frazeoloji birləşmələr, tərkib hissələrinə bölünməyən söz birləşmələri, idiomatik ifadələr, idiomlar, frazemlər, frazeologizmlər və.s. kimi çoxlu terminlər vasitəsi ilə adlandırmışlar. Belə müxtəliflik frazeoloji məsələləri dəqiq anlamağa maneçilik törədir və fikri yayındırır. Dildəki belə sabit söz birləşmələrinin “frazeologizm” termini ilə verilməsi daha məqsədə uyğundur.

A.F.Rodinov “Variants in current English Grammar” kitabında qeyd edir: “Fikrin ifadəsində nitqin bilavasitə tərkib hissəsini təşkil edən iki və ya daha artıq sözlərin birləşməsindən ibarət olub, komponentləri sintaktik və semantik cəhətdən parçalanmayan, quruluşca sərbəst söz birləşmələrinə və ya cümləyə oxşayan, dildə hazır şəkildə mövcud olub ənənəyə görə ya bir formada, ya da qrammatik cəhətdən dəyişdirilərək işlədilən konstruksiyalara frazeologizmlər deyilir. Frazeologizmi təşkil edən sözlər onun tərəfləri, yaxud komponentləri hesab olunur. Onlar frazeologizmlərdə üzvi surətdə elə birləşir ki, onları bir-birindən ayırmaq və hər bir sözü müstəqil mənada düşünmək qeyri-mümkündür. Frazeologizmi təşkil edən sözlərin hamısı ümumilikdə bir mənə ifadə edirlər (1, s. 136).

**Əsas hissə:** Frazeologizmlər dilin xalq fizionomiyası, onun orijinal vasitəsi, varlıq və zəka zənginliyidir. Onların həm məzmun, həm də forma etibarını ilə zənginliyi və dildə həddindən artıq işlədilməsi alimlərin diqqətini özünə cəlb etmişdir. Ona görə də frazeologiya dilçilik elminin bir şöbəsi olan leksikologiyanın xüsusi bir bölməsinə çevrilmişdir. Frazeologizmlərin daxili mənə quruluşunun və xarici strukturu, onların ayrı-ayrı dillərdə yeri və mövqeyinin açıqlanması, tərcümə olunma imkanlarının öyrənilməsi, milli və beynəlmiləl mahiyyətinin şərhə, onların işlənmə xüsusiyyətlərinin və istifadə olunma sahələrinin təhlili həm nəzəri, həm də praktik cəhətdən aktuallıq kəsb edir.

Alice Machein. “Reference Guide to English” əsərində müəllif yazır: “İngilis dilinin frazeologizmləri müxtəlif ictimai-tarixi şəraitdə və çox müxtəlif səbəblər əsasında əmələ gəlmişdir. Bu dilin frazeologizmlərinin əsas mənbələri Bibliya, bədii ədəbiyyat, miflək rəvayətlər və əfsanələrdir (2, s. 172).

İngilis dilinin frazeologizmlərlə zənginləşməsində Bibliyanın böyük rolu var. Qədim dövrlərdən indiyədək Bibliya insanlar tərəfindən ən çox oxunan kitab olmuşdur. Buna görə də, ingilis dilindəki frazeologizmlərin əksəriyyəti Bibliyadan götürülmüşdür. İngilis dili Bibliyadan götürülmüş frazeologizmlərlə o qədər zəngindir ki, onların sayını söyləmək qeyri-mümkündür. Bibliyadan götürülmüş frazeologizmlər bibleizmlər adlandırılır. İngilis dilindəki geniş yayılmış bibleizmlər aşağıdakılardır:

To be of one mind “bir fikirdə qalmaq”; to answer a fool according to his folly “bir kəslə layiq olduğu kimi davranmaq”; at the eleventh hour “son məqamda”; in the twinkling of an eye “bir göz qırpmında”; a wolf in sheep’s clothing “qoyun dərisi geymiş canavar”; to possess one’s soul in patience “səbrini yığmaq”; forbidden fruit “haram”; to strengthen somebody’s hand “bir kəsi dəstəkləmək”; to hide one’s light under a bush “istedadını boğmaq”; a drop in the bucket “dəyimdə bir damla”; daily bread “gündəlik ruzi”; to heap coals of fire on somebody’s head “bir kəsi utandırmaq”; to cast pearls before swine “xamlamaq”; the promised land “həsrəti çəkilən yer”; the prodigal son “fərsiz oğul”, “ata-anasına ağ olmuş oğul”; can the leopard change his spots “qozbelə qəbr qazar”; to laugh to scorn “istehza ilə gülmək”; Judas’s kiss “riyakarlıq”, “xəyanət”; a dead letter “kağız üzərində qalmaq”, “həyata tətbiq olunmamış”; to worship the golden calf “sərvətə baş əymək”; to beat the air “boş yerə çalışmaq”; “xəlbirlə su daşımaq”; to bend the knee to (smb) “diz çökmək”; built upon sand “davamsız”; to call in question “sual altında qoymaq”; to change one’s skin “tanınmayacaq dərəcədə dəyişmək”; to dig a pit for somebody “bir kəsə quyu qazmaq”; to draw a bow at a venture “bir şeyi düşünmədən etmək”; to fall on stony ground “nəticəsiz olmaq”, “boşa çıxmaq”; to gnash the teeth “dişlərini qıcırdatmaq”; to go from strength to strength “qüvvətlənmək”; to gird up one’s loins “gücünü yığmaq”, “gücünü toplamaq”; to have pity on (smb) “yazığı gəlmək”, “bir kəsə ürəyi yanmaq”; to fall upon one “bir kəsin davamçısı olmaq”; to lift up one’s voice “səsini ucaltmaq”; to take counsel “məsləhətləşmək”; to wash one’s hands off “məsuliyyəti öz üzərindən atmaq”; by the sweat of one’s brow “öz alın təri ilə”; a labour of love “təmənnəsiz”, “şəxsi mənfəət güdməyən”; the olive branch “zeytun budağı” (sülh simvolu); the law of the Medes and Persians “dəyişməyən qanun”; the mammon of unrighteousness “pul”, “zənginlik”; a little bird (whispered to) me “yerin də qulağı var” (Кунин А.В. Англо-русский фразеологический словарь).

B.H.İqaldo, İ.P.İvanova, L.L.İofiq “Фразеология современного Английского языка” kitabında müəlliflər qeyd edirlər ki: “Frazeologizmlərin bəziləri dualardan götürülmüşdür. Məsələn: for better, for worse “yaxşı və pis gündə”, “hər nə olursa, olsun”; from the bottom of the heart “səmimi qəlbədən”, “ürəkdən”; lay violent hands on oneself “özünə qəsd etmək”; the world, the flesh and the devil “yanlış həvəs”; like a giant refreshed “yeni qüvvə ilə”, “yeni hissə” (The Book of Common Prayer) (3, p. 33-36).

<sup>112</sup> Azərbaycan Dövlət Dəniz Akademiyası “İngilis dili” kafedrasının müəllimi [zeynalovazuleykha@com.ru](mailto:zeynalovazuleykha@com.ru)



Bəzi bibleizmlər zaman keçdikcə formaca qismən dəyişdirilmiş və ingilis dilinin lüğət tərkibinə müasir formada daxil olmuşdur:

The gall and the wormwood “nifrət oyadan bir şey”, “mənfur” frazeologizmin komponentlərindən “the” artıqlı götürülərək onun forması qismən dəyişdirilmişdir. Bu frazeologizmin müasir forması belədir: “wormwood and gall”.

A man soweth, that shall he reap “nə əkərsən, onu da biçərsən” frazeologizmində to sow felinin arxaik forması atılmışdır. Bu frazeologizmin müasir forması isə belədir: “Whatever a man sows, that shall he reap”. Hope against hope “möcüzəyə ümid etmək”, “möcüzələrə inanmaq” frazeologizmi who against hope bealieved in hope frazeologizminin müasir formasıdır. A lost sheep “yolunu azmış”, “yolundan çıxmış (adam)” frazeologizmi bibliyada “for I found my sheep which was lost” formasındadır.

A drop in the bucket “dənizdə bir damla”, “çox az” (Bibliyada: as a drop of bucket).

Başqa dillərdən alınma frazeologizmlər ingilis dilində böyük rol oynayır. Müasir dövrdə elə bir dil yoxdur ki, onun lüğət tərkibi yalnız öz frazeoloji birləşmələrindən ibarət olsun. Müasir inkişaf əlaqədar olaraq xalqlar bir-biri ilə elmi, mədəni, siyasi, iqtisadi cəhətdən sıx əlaqədədir. Bu dillərin yaxınlaşması, birinin digərinə frazeoloji birləşmə vermək üçün zəmin yaradır. Bir dildən başqa bir dilə keçən, müxtəlif xalqların bir-biri ilə sıx əlaqəsi, əmək fəaliyyəti, elm və incəsənətin inkişafı nəticəsində əmələ gələn frazeologizmlər beynəlxalq frazeologizmlər adlanır.

İngilis dili frazeologizmlərinin əksəriyyəti Qədim Roma və Yunan ədəbiyyatlarından götürülmüşdür. Bu frazeologizmlər aşağıdakılardır: The golden age “qızıl əsr” (bu frazeologizm yunan yazıçısı Qesiodun poeməsindən götürülmüşdür. Bu poemada Saturun əsri təsvir olunmuşdur ki, bu əsrdə insanlar qayğısız, rahat, müharibəsiz həyat keçirmişlər); a labor of Hercules “Herkules əməyi” (həddindən artıq çətin iş); Lares and Penates “lrlar və penatlar” (dindar ailə); Achilles’ heel “axilles dabanı” (yeganə ən zəif yer); Augean stables “avgi tövləri” (bərbad, çirkin, baximsiz, xaraba qalmış bir yer); a labour of Sisyphus “sizif əməyi” (ağır və faydasız əmək).

Homerin “İlliada” və “Odisea” poemalarından və digər əfsanələrdən götürülmüş frazeologizmlərdən: Homeric laughter “qəhqəhə ilə gülüş”, “qəhqəhə çalib gülmək”; a sardromic laugh “acı gülüş”, “istehzalı gülüş”; winged words “qanadlı sözlər”; between Scylla and Charybdis “iki od arasında qalmaq”, “çıxılmaz vəziyyətdə qalmaq”; on the knees of the Gods “bir Allah bilir”; the trojan horse “troya atı” (gizli təhlükə); like a Trojan “cəsür”, “igid”; on the razor’s edge “təhlükəli vəziyyət”; Penelope’s gəlmiş bu mürəkkəb frazeoloji sistem o dərəcədə zəngindir ki, danışq prosesində, frazeologizmlərin vasitəsi ilə bu və ya digər fikri aydın şəkildə başqasına çatdırmaq mümkündür. Bu dilin frazeologizmləri minillik tarixə malikdir. Onlar müxtəlif ictimai tarixi şəraitdə və çox müxtəlif səbəblər əsasında əmələ gəlmişdir. İngilis dilinin frazeologizmlərinin əmələgəlmə mənbəyi, əsasən, xalq danışq dili, yazılı ədəbiyyat və folklor olmuşdur.

Uzun zamandır ki, dünya ölkələrində ingilis dilini öyrənilməsinə geniş yer verilir. Bizim ölkəmizdə də həmçini bu dilin öyrənilməsinə böyük diqqət yetirilir. Hər hansı bir dilin mükəmməl formada öyrənilməsi, o cümlədən ingilis dilinin öyrənilməsi onun frazeologizmlərini bilmədən mümkün deyildir. İngilis dilini öyrənən şəxslər üçün onun frazeologiyaya sahəsi böyük çətinlik törədir. Onlar əsasən bu dilin frazeologizmlərinin tərcüməsi zamanı böyük çətinliklərlə üzləşirlər. Frazeologizmləri əksər hallarda başqa bir dildə olduğu kimi tərcümə etmək olmur və çox zaman mənasız, gülünc alınır. Bəzi tədqiqatçılar, o cümlədən S.İ. Abakumov, A.A. Reformadski, L.A. Bulaxovski, E.İ. Levintova, Y.M. Volf, M. Ruzikulova, A. Arnold, S.İ. Ojeqov və başqaları frazeologizmlərin bir dildən başqa bir dilə hərfən tərcüməsinin mümkün olmamasını qeyd edir və səbəbini həmin dillərin milli səciyyəsi ilə əlaqələndirirlər. Bəzi dilçilər isə bu əlaməti frazeoloji vahidlərin dilin milli xüsusiyyətini əks etdirməsi ilə izah edir.

Azərbaycan dilçiliyində də bu məsələ müxtəlif şəkildə şərh edilmişdir. Onlar frazeologizmlərin başqa dillərə eynilə tərcümə olunma bilməməsini qeyd edir.

Musayev.O. “İngilis dilinin frazeologiyası” məqaləsində yazır: “İngilis dili frazeologizmlərinin tərcüməsi prosesində nəinki təcrübəsiz tərcüməçilər, həmçinin təcrübəli tərcüməçilər də çətinliklərlə üzləşirlər. Onlar çox zaman bu frazeologizmlərin yalnız tərcüməsini verirlər” (4, s. 14-16).

Tədqiqatçılar frazeologizmlərin tərcümə problemlərini aradan qaldırmaq üçün müxtəlif fikirlər irəli sürmüşlər və müxtəlif tərcümə metodları təqdim etmişlər. Bizim də əsas məqsədimiz ingilis dili frazeologizmlərinin azərbaycan dilinə tərcüməsi yollarını öyrənməkdən və tərcümə prosesində ortaya çıxan problemləri aydınlaşdırmaqdan, aradan qaldırmaqdan ibarətdir. Məlum olduğu üzrə dil tarixi, ictimai hadisədir. Onun bu cəhəti dilin başqa sahələri kimi, onun frazeologiyasına da aiddir. Belə ki, hər bir konkret dilin frazeoloji vahidləri də zəruri ehtiyat nəticəsində təcridən formalaşaraq zənginləşmə prosesi keçirib və sistem halına düşmüşdür. Frazeologizmlər hər bir xalqın həyat və yaşayış tərz, sənəti-peşəsi, miflək rəvayətləri, dini və mövhümi təsəvvürləri, adət-ənənəsi, dünyagörüşü ilə əlaqədar yaranmış və indi də yaranmaqdadır.

Həm dildəki frazeoloji materialın məcmusu və həm də bunlar haqqında elm şöbəsi frazeologiyaya adlanır. Frazeologiyanın belə iki məna ifadə etməsi dilçilikdə qüsurdur. Dilin leksik tərkibi leksika, leksikadan bəhs edən şöbə leksikologiyaya adlandırıldığı kimi, frazeoloji tərkibi bildirmək üçün frazika, frazika haqqında biliyi isə frazeologiyaya adlandırmaq lazımdır.

Dilçilikdə az işlənmiş nəzəri problemlər hələ də çoxdur; məsələn, ləksəm və frazemlərin qarşılıqlı münasibəti, frazemlərin nitq hissələrinə olan münasibəti və s. Bütün bu məsələlərin həm xüsusi, həm ümumi dilçilik planında həll edilməsi frazeologiyaya şöbəsinin qarşısında duran əsas vəzifələrdəndir.

Hər bir konkret dilin frazeologiyası iki planda tədqiq edilir: diaxronik və sinxronik.

**Nəticə.** Dilçilik ədəbiyyatında frazeologiyanın tədqiqat obyektindən bəhs edən müəllifləri iki qrupa bölürlər:

1. Umumiyyətlə hər hansı bir dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını frazeologiya hesab edənlər.  
2. Dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını deyil, onlardan nitq və ya dil vahidlərinə ekvivalent olub, komponentləri mənə və quruluşca parçalanmayan qismini frazeologiya adlandıranlar.

Dildə hazır şəkildə işlədilən söz birləşmələrinin hamısını frazeologiya hesab edənlər:

Rus dilçilərindən A.A.Bulaxovski frazeologiyaya hazır şəkildə işlədilən sitat materialı kimi baxaraq, ümumiyyətlə fikir mübadiləsi zamanı istifadə edilən sabit söz birləşmələrinin hamısını frazeologiyanın tədqiqat obyektini hesab edib, ona belə tərif vermişdir: "Frazeologiyaya, adətən, dildə mənə cəhətdən parçalanmayan, lakin işlək sitat materialı kimi möhkəmlənən atalar sözləri, məsəllər, yazıçıların "qanadlı sözlər" şəklinə düşmüş ifadələr və bunun kimiləri daxildir. Onlar müəyyən bütövlük təşkil edən söz birləşmələridir. B.N.Qolovinin fikircə isə frazeologizmlər danışan tərəfindən hazırlanmışdır. Onlar dildə hazır şəkildə mövcuddur. Hamı onlardan hazır şəkildə dil vahidi kimi istifadə edir.

A.İ.Yemifovun tərifində frazeologiyanın tədqiqat obyektini daha genişləndirilərək frazeoloji birləşmələrin sırasına idarə ştampları, istehsal-texniki ifadələr və.s. daxil edilmişdir.

Rus dilçiliyində N.M.Şanski frazeologiya üzərində əhəmiyyətli araşdırma aparmışdır. N.M.Şanski "frazeoloji ifadə" adı ilə dildəki iki və ya daha artıq çox vüqulu sözdən ibarət mənaca tam, söz tərkibi və quruluşca sabit şəkildə işlənən vahidləri nəzərdə tutur.

A.A.Reformatskinin bu tərifindəki spesifik sözlər müstəsna olmaqla, bir sıra başqa dilçilər də frazeologiyamı geniş mənada nəzərdə tuturlar. Y.M.Qalkina-Fedoruk, Q.Dementiyeva, A.P.Mordvilko, S.Q.Qavrin, Y.R.Qepner, S.A.Fessalonitski, İ.V.Arnold, L.P.Smit, V.N.Telya dildə hazır şəkildə olan sabit söz birləşmələrinin hamısını frazeologiya hesab edirlər. Qeyd etmək lazımdır ki, son illərə qədər türkoloji tədqiqatlarda da frazeologiyamın obyektini, əsasən, geniş mənada nəzərdə tutulmuşdur. Dildə hazır şəkildə işlədilərək komponentləri mənə və quruluşca parçalanmayan söz birləşmələrini frazeologiya hesab edənler. Dilçilik tarixində frazeologiyamın tədqiqat tarixi Ferdinand de Sossyur və Ş.Ballidən başlayır.

Ferdinant de Sossyur dildəki sabit söz birləşmələrini sərbəst söz birləşmələrindən belə fərqləndirir: "Biz hər şeydən əvvəl, külli miqdarda ifadələrə rast gəlirik ki, bunları dilə aid etmək lazımdır. Bunlar dildə elə hazır nitq parçalarıdır ki, adətən daxilindəki ayrı-ayrı mənalara malik olan sözləri dəyişmək mümkün olduğu halda, bu, məqbul sayılır. Bu söz birləşmələrinin ənənəyə görə daşdığı mənə komponentlərinin bütövlükdə mənəsindən və sintaktik quruluşundan asılıdır. Bu cür söz birləşmələri düzəldilmir, bunlardan dildə hazır şəkildə istifadə olunur".

### **Ədəbiyyat:**

1. Rodinov.A.F. Variants in current English Grammar. Moscow 1981. p. 136
2. Alice Machein. Reference Guide to English. Washington, 1996. p. 172
3. B.H.Jiqaldo, İ.P.Ivanova, L.L.İofiq "Frazeologiya sovremennogo Angliyskogo yazyka" s. 34-36.
4. Musayev O. İngilis dilinin frazeologiyası". Bakı, 1996. s. 14-16.

**Açar sözlər:** frazeoloji birləşmələr, tədqiqat tarixi, İngilis dili, tərcümə, inkişaf

**Key words:** phraseological combinations, research history, English language, translation, development

**Ключевые слова:** фразеологические сочетания, история исследования, английский язык, перевод, развитие

## **Research history of phraseologisms in the general linguistic system and opinions and considerations of linguistic scientists**

**(Based on English materials)**

### **Summary**

As is known, the history of language is a social phenomenon. This aspect of it, like other areas of the language, also applies to its phraseology. Thus, the phraseological units of each specific language were gradually formed as a result of the necessary reserve, underwent a process of enrichment and became a system. Phraseologisms were created and are still being created in connection with the way of life and living, art and profession, mythical narratives, religious and mystical ideas, traditions, worldview of each nation.

## **История исследования фразеологизмов в общезыковой системе и мнения ученых-лингвистов**

**(По английским материалам)**

### **Резюме**

Как известно, история языка есть социальное явление. Этот его аспект, как и другие области языка, относится и к его фразеологии. Таким образом, фразеологизмы каждого конкретного языка постепенно формировались в результате необходимого резерва, подвергались процессу обогащения и становились системой. Фразеологизмы создавались и создаются в связи с бытом и бытом, искусством и профессией, мифическими нарративами, религиозными и мистическими представлениями, традициями, мировоззрением каждого народа.

**RƏYÇİ:** filologiya üzrə fəlsəfə doktoru, dosent Nuriyə Rzayeva



İradə Nəşib qızı Şəfizadə, Rəna Kamil qızı Xəlilova<sup>113</sup>  
**İNGİLİS DİLİNDƏ TOPONİMLƏR VƏ ONLARIN BƏDİİ ƏSƏRLƏRDƏ  
İFADƏ ÜSULLARI**

**Giriş.** Hər bir xalqın tarixi, dili, təfəkkürü, məşğuliyyəti haqqında dəyərli məlumat verən toponimlər onomastik vahidlər sırasında öz zənginliyi ilə seçilir. Bir elm sahəsi kimi toponimika coğrafi obyektləri, onların yaranma yollarını, meydana gəlmə səbəblərini, mənşeyini müəyyənləşdirməyə kömək edir. Toponimik materiallar xalqın tarixi, dini, dili ilə bağlı problemlərin həllində tutarlı dəlil, inandırıcı fakt rolunu oynadığı üçün toponimlərin 3 funksiyasını qeyd etmək olar:

- 1) İdeoloji funksiya daşıyır;
- 2) Maarifləndirici xarakter daşıyır;
- 3) Toponimlər digər elmlərlə sıx əlaqədədir.

İngilis dili uzun illər german tayfalarının - anqlosaksların, yutların, keltlərin, skandinaviyalıların, normandların təsirinə məruz qalmışdır. Bunun üçün də İngilis toponimləri müasir formada hansısa mənada germanları xatırladır. Bunlar hidronim və ortonimlərdə daha çox öz əksini tapmışdır. Kelt mənşəli toponimlər Şotlandiyada, İrlandiyada; Skandinaviya mənşəli adlar isə Yorkshire və Lancashire-də tez-tez təsadüf olunur.

**Əsas hissə.** Mauer A. *Problems of place-names study*. Cambridge press: "İngilis coğrafi adların yaranmasına tarixin müxtəlif dövrlərində müxtəlif dillərin təsiri olub:

**1. Kelt elementləri.** Bu Böyük Britaniya ərazisində *britlərin və anqlosaksların* məskunlaşması ilə əlaqədədir.

Məsələn,

--**Wal-** elementi keltlərin məskunlaşdığı ərazilərdə olan coğrafi adlarda rast gəlinir. (*məsələn: Walden, Walton, Walcott, Walbrook*)

--**Pen-** kelt komponenti "yamac" mənasını ifadə edir və *Pencoyd, Penketh* kimi coğrafi adlarda öz əksini tapır.

--**Tre-** kelt mənşəli toponimdir və "kənd" mənasını verir. Bu toponim Karnoulda (*Tredrustan, Tregavethan*), Derbsir və Lankəşirdə (*Trelleck, Trehill*) təsadüf olunur.

--**Lan-** "kilsə" mənasını verir və *Landulf, Lanreath* kimi coğrafi adlarda rast gəlinir. (1, p. 72-75).

**2. Latın elementləri.** Roma dövründə latın elementləri ilə yaranan coğrafi adlar aşağıdakılardır: London-Londonium; Manchester-Mamucian; Lincoln-Lindum coloma

**3. Skandinaviya elementləri**

--**By-** elementi Skandinaviyalıların güclü təsiri olduğu yerlərdə rast gəlinir.

Məs: *Derby, Moorby, Blackforby*. Burada -by- "kənd" mənasını ifadə edir.

--**Thorp-** "torpaq" mənasını ifadə edir və *Simonstrop, Rinsthrop* kimi coğrafi adlarda rast gəlinir.

--**Toft-** elementi "malikanə" deməkdir. *Longtoft, Fishtoft, Moortoft* kimi adlarda rast gəlinir.

--**Holm-** "ada, adacıq" mənasını ifadə edir. Məsələn: *Bromholm, Oxenholm*

**4. Fransız elementləri**

--**Mont-** fransız mənşəli komponent "dağ" mənasını ifadə edir. Məs: *Eamont, Grostmont*

--**Ville-** (malikanə) əsasən *Coalville, Bronville* coğrafi adlarda rast gəlinir.

Quruluşuna görə İngilis toponimləri aşağıdakı kimi təsnif olunur:

1. Sadə toponimlər. Məs: *Stock, Road, Lee*

2. Mürəkkəb toponimlər. Məs: *London, Manchester, Bristol, Roadshy, Scaldwell*

3. Tərkibi toponimlər. Məs: *Little Saxham, Stock-on-Trent, Stratford-on Avon*

Peany P.H. *The origin of English Place names*. Cambridge Press: "Məna cəhətdən mürəkkəb coğrafi adlar arasında məskunlaşma yerini, onun xarakter və formasını, tipik əlamətlərini ifadə edən toponimlər var":

--**gham-** "ev, qəsəbə" mənasını ifadə edir. Məs: *Birmingham, Rockingham*

--**ton-** "ev, qəsəbə" mənasını ifadə edir. Məs: *Haughton, Boston, Bathampton*

Bəzən hər 2 element **-gham** və **-ton-** eyni coğrafi adda rast gəlinir. Məs: *Northghamton* (2, p. 123).

--**ber- bury-** elementi daha çox ölkənin qərb şəhərlərinin adlarında təsadüf olunur. "Möhkəmlənmə" mənasını ifadə edir. Məs: *Limber, Middlesbury*

--**stock-** elementi "yeni kənd" mənasını ifadə edir. Məs: *Woodstock*

--**chester-** "düşərgə" mənasını ifadə edir. Məs: *Manchester, Chester, Colchester*

--**clough-** "dərə, vadi" mənasını ifadə edir. Məs: *Cowclough*

--**was-** "nəm, rütubətli" deməkdir. Məs: *Alrewas*

Anqlosaks mənşəli **-cot-** elementi "saray" mənasını ifadə edir. Məs: *Woodcot, Willcot*. Qeyd etmək lazımdır ki, müəyyən komponentlər Great və Little öz yerini Magna (böyük) və Parva (kiçik) sözlərinə verir. Məs: *Ashby Magna, Ashby Parva*

Cameron K. *English Place names. London*. Batsford "Mürəkkəb adlarda bir sıra tipik terminlər var ki, bunlar müəyyən mənalar ifadə edir.

Məs: bridge (körpü), town (şəhər), field (sahə, tarla), wood (müşə), market (bazar), house (ev), water (su), dyke (bənd, arx), hill(təpə) və s. Məs: *Cambridge, Stockbridge, Sheffield, Woodstock* (3, p. 66-72).

<sup>113</sup> Azərbaycan Dövlət Dəniz Akademiyası. "İngilis dili" kafedrasının müəllimləri

Yeni toponimlər *Newton, Newport, Newcastle* Şotlandiya, İrlandiya və Uelsdə rast gəlinir. Semantik xüsusiyyətlərinə görə, toponimlər aşağıdakı kimi təsnif olunur:

- 1) İngilis toponimləri *relyef* terminləri ilə işlənir. **-ness-** "burun" deməkdir.
- 2) **Landsaft** terminləri. Bura əsasən çökəklik, bataqlıqları daxildir.
- 3) Müəyyən **torpaq** sahəsini bildirmək üçün terminlər. Məs, medaw - çəmən, sand - torpaq.
- 4) **Geobotanik** termin. Məs: oak- palıd.
- 5) **Hidroqrafik** terminlər. Məs: brook - kiçik bulaq.

Ekwall E. *The Place names of Lancashire*. University Press "Toponimlər yazılı ədəbiyyatda xalqın başqa xalqlarla ictimai, siyasi, tarixi, mədəni, iqtisadi və s. əlaqələri təsvir və tərənnüm edir. Bədii ədəbiyyatda emosional əhval -ruhiyyə yaradan coğrafi adlar İngilis ədəbiyyatında zəngin üslubi keyfiyyətlərə malikdir. Bu da əsərin ideyasının qüvvətlənməsinə və üslubi cəhətdən zəngin olmasına xidmət göstərir. İngilis əsərlərində toponim yer haqqında məlumat vermək üçün istifadə olunur" (4, p. 14-28) Məsələn:

- "Somebody had left an evening paper and he turned it over with his foot, nothing the headline about the five hundred soldiers who refused to embark in **Glasgow** at King George's Dock for Singapore" (J.Lindsay "Betrayed Spring")  
- "They're the enemy I've felt ever since I landed at Liverpool, ambushed in all the shadows, in every cranny of greed" (J.Lindsay "Betrayed Spring")

Bəzən toponimlər frazeoloji birləşmələrin tərkibində əsərlərdə rast gəlinir. Məsələn:

"This very morning I said to him: You're grinning like my granny at a hot puff-cake, anyone'd think you enjoyed yourself. And he only **grinned** the wider. **Like a Cheshire cat** chewing growl. And now he won't grin no more ..." (J.Lindsay "Betrayed Spring")

Burada **Grin like a Cheshire cat** - Boş və mənasız yerə gülmək - mənasını verir.

"It's no goof smiling at me **like a Cheshire cat**. Mr. Lubin ..." (B. Show "Back to Methuselah")

Məsələn: "And that's a fine thing to do ... though it's not exactly what we understand by **coming Yorkshire over us in London**." (Ch. Dickens "Nicolas Nickleby")

Burada - **come Yorkshire over smb** - kimisə aldatmaq mənasını ifadə edir.

Bu cür frazeoloji birləşmələr adi halda da rast gəlinir. Məsələn:

*Smithfield bargian* - razılaşdırılmış evlilik; *Tyburn clossom* - cavan, gənc oğru.

*Bristol compliment* - Hədiyyə verənin özünə lazım olmayan hədiyyə.

*Kentish fire* - haylı-küylü ifadə, etirazlar. *Cheshire cat* - mənasız gülən adam.

*Hull cheese* - tünd pivə; *To go to Bungay* - rədd olub getmək.

*Smithfield match* - xüsusi məqsədlərlə razılaşdırılmış nikah.

Ekwall E. *The Concise Oxford Dictionary of English Place names* - Oxford Toponimlər sifət birləşmələrində də geniş yayılmışdır. Məsələn:

*As poor as the Bishop of Chester* - Həddindən artıq varlı.

*As true as Ripon steel* - etibarlı; *As plane as Dunstable road* - açıq sözü üzə deyən.

*As big as Dorchester buft* - həddindən artıq kök (5, p. 46-57).

Toponimlər qafiyədə də işlənə bilər. Məsələn:

*As true as Coventry blue* - etibarlı.

*Harley Street* - tibb dünyası, Londonda məşhur həkimlərin yaşadığı yer.

*Scarborough warning* - qısa müddətə edilmiş xəbərdarlıq.

*Come Yorkshire over smb.* - kimisə aldatmaq.

Toponimlər bədii əsərlərdə həmcins üzvlər kimi də işlənə bilər. Məs: "**Kensington, Hammersmith, Cheswick, Kew Bridge, Bretford** were all passed and yet went on assteadily as if they had only just begun their journey." (Ch.Dickens "The Adventures of Oliver Twist") Qeyd etmək lazımdır ki, toponimlər ingilis şeirlərində də tez-tez rast gəlinir:

Upon the ühite Rock England, a Female Shadow, as deadly damps of the Mines of **Cornwall** and **Derbyshire**, lays upon his bosom heavy, Moved by the wind in columns of thick cloud, returning, folding round. (William Blake) İngilis ədəbiyyatında toponimlər təyin kimi də işlənə bilər. "*She came from anout of the way country district on the Pennine slopes, and kept lots of old **Lancashire** ways ofthought and speech, which Dick had never heard before but which somehow went warmly to his blossom*" (J.Lindsay "Betrayed Spring").

**Nəticə.** İngilis ədəbiyyatında yazıcının öz təxəyyülünə əsaslanan süni toponimlər də işlənir. Məsələn: *Great Scoldings, Sleepy Hollow, Weary Road, Great Gloom, Great Mountain*.

"... There happened an extraordinary accident which hadlike to have put a period to the fate of that monarchy, at least as it's now instituted, **Lindalino**, the second city in the kingdom, was the first his Majesty visited in his progress ..." (J.Swift "Gulliver's Travels")

Sonda qeyd etmək olar ki, dilçiliyin bir sahəsi olan toponimika tədqiqat obyektini olaraq dilçilər arasında böyük marağa səbəb olub. Belə ki, coğrafi adlar vasitəsilə müxtəlif millət və xalqların tarixini və dilini tədqiq etmək mümkündür.

## Ədəbiyyat:

1. Mauer A. *Problems of place-names study*. Cambridge press, 1929 p. 72-75.
2. Peany P.H. *The origin of English Place names*. Cambridge Press, 1960. p. 123.

3. Cameron K. *English Place names*. London. Batsford, 1996. p. 66-72.
4. Ekwall E. *The Place names of Lancashire*. University Press, 1922. 14-28.
5. Ekwall E. *The Concise Oxford Dictionary of English Place names* - Oxford: Clarendon Press, 1974. p. 46-57.

**Açar sözlər:** toponim, onomastika, mürəkkəb adlar, morfoloji, semantik, Anqlosaks

**Key words:** toponym, onomastics, compound names, morphological, semantic, Anglo-Saxon

**Ключевые слова:** топоним, ономастика, сложные имена, морфологический, семантический, Англосакс

### **Toponyms in english and their artistic works methods of expression**

#### **Summary**

The article "English place names and their usage in English literature" deals with the place - names (toponyms) and their usage forms in English literature. The article touched upon the problems such as the classification of place names and their usage in English literature, In literary works toponyms portray cultural, historical, economic relations between different peoples and give emotional coloring to the work. Different languages have greatly influenced the origin of English toponyms at various times in history. As a result of the research, we come to the conclusion that there are Celt, Scandinavian, French and Latin elements in English toponymy. The article presents passages chosen from English literary works representing stylistic possibilities of geographic names.

### **Топонимы в английском языке и способы их выражения в художественных произведениях**

#### **Резюме**

В статье "Английские географические названия и их использование в английской литературе" рассматриваются названия мест (топонимы) и формы их использования в английской литературе. В статье затрагиваются такие проблемы, как классификация географических названий в соответствии с морфологическими и лексическими формами, функции географических названий и их использование в английской литературе. В литературных произведениях топонимы изображают культурные, исторические, экономические отношения между разными народами и придают эмоциональную окраску работе. В результате исследования мы пришли к выводу, что в английской топонимии имеются элементы Кельтского, Скандинавского, Французского и Латинского языков. В статье представлены отрывки, выбранные из английских литературных произведений, представляющих стилистические возможности географических названий.

**RƏYÇİ:** Filologiya üzrə fəlsəfə doktoru, dosent Rəfiq Cəfərov

**TƏDRİS MÜHİTİNDƏ KOMMUNİKASIYA PROSESİNİN ÖNƏMİ**

Kommunikasiya məlumat və anlamların qaynaqdan (mənbədən) hədəfə doğru göndərilməsidir. Kommunikasiya latın mənşəli söz olub “kommunis” sözündən yaranmışdır. Bu sözün Azərbaycan dilinə qarşılığı kommunikasiya, ünsiyyət, rabitə, əlaqə kimi başa düşülür. Ona görə də biz bəzən lüzumsuz təkrarın qarşısını almaq məqsədi ilə kommunikasiya termini ilə yanaşı ünsiyyət terminindən də istifadə edəcəyik. Kommunikasiya prosesinin müxtəlif aspektləri olsa da əsas məlumatı yaymaqla insanları öyrətmək, əyləndirməklə birlikdə yanaşı məlumat verməkdir. Deməli, kommunikasiya prosesinin birbaşa məqsədi məlumat verməkdir. Buna görə də tədris prosesində müəllimlər effektiv nəticə əldə etməyi düşünürsə, mütləqdir ki, tələbələrle, şagirdlərlə düzgün ünsiyyət qursunlar. Bunun üçün ilk növbədə kommunikasiya prosesinin mahiyyətinə bələd olmaq lazımdır. Kommunikasiya prosesinin mahiyyəti dedikdə onun qurulması şərtləri, mərhələləri və ən əsası kimlər arasında baş verdiyinə diqqət yetirilməlidir. Kommunikasiya bir adamdan digər adama və ya adamlara məlumat ötürülməsidir. Unutmaq olmaz ki, insan sosial varlıqdır və bu səbəbdən o mütləq ətrafında olan insanlarla ünsiyyət qurmaqla varlığını davam etdirir. Kommunikasiya müddətinin davamlı və sabit ola bilməsinin əsas göstəricisi, ünsiyyət prosesinə qatılan tərəflərin eyni simvollar sisteminə sahib olmalarıdır. Ünsiyyət anlayışı çox fərqli formalarda müəyyənləşdirilir. Ünsiyyət prosesinin formaları dedikdə aşağıdakılar nəzərdə tutulur:

- 1) İnsanın özü ilə ünsiyyəti;
- 2) İnsanın digərləri ilə qurduğu ünsiyyət.

İnsanın özü ilə qurduğu ünsiyyət daxili ünsiyyət hesab edilir. *“Bir insanın düşüncəsini, duyğulanmasını, şəxsi ehtiyaclarının fərqinə varmasını daxilini müşahidə etməsi yuxu görərək öz içindən mesaj almasını və ya özünə suallar soruşaraq bunlara cavablar verməsini özümüzlə ünsiyyət hesab edə bilərik”* (1, s. 54).

İnsanların özü ilə yox digərləri ilə qurduğu ünsiyyət daha tam və təsirli hesab edilir. İnsanların bir-biri ilə qurduğu ünsiyyət prosesində iki tərəf olur və onlar arasında məlumat alış-verişi baş verir. Bu zaman bir tərəf məlumatı göndərən, adresant, digər tərəf isə məlumatı qəbul edən və ya adresat adlanır. İnsanlararası ünsiyyətdə mühüm məqamlardan biri də qarşı tərəflərin tez-tez rollarını dəyişdirməsidir, yəni göndərən qəbul edənə, qəbul edən də göndərə çevrilir və bu proses fasiləsiz şəkildə davam edir. Tədris prosesində müəllim və tələbələr üçün bu ünsiyyət tipi çox vacibdir. Müəllim kor-koranə informasiya göndərməklə kifayətlənməməli eyni zamanda qarşı tərəfdən mövcud məlumatların nə dərəcədə dərk edildiyini də daim diqqətdə saxlamalıdır, çünki dərk edilmə prosesi düzgün qurulan ünsiyyətdən başlayır. Müəllim göndərmək istədiyi məlumatı qarşı tərəfə yolladıqdan sonra ona verilən cavab reaksiyasına fikir verməlidir. Ola bilər ki, adresat dərhal cavab versin və onun cavabı doğru olsun. Amma qarşı tərəfdən heç bir cavab gəlmədikdə müəllim tələsik qərar qəbul etməməlidir ki, tələbələr dərsi mənimsəməyib. Bunun üçün kommunikasiya prosesində cavabın qeyri-verbal yolla ötürülməsinə də diqqət yetirməliyik. Müəllim çox zaman tələbələrinin gözlərindən, bədən hərəkətlərinə anlayır ki, qarşı tərəf ötürülən informasiyanı doğru mənimsəyib, ancaq cavab verməyə çəkinir. Bu zaman o respiyenti cavab verməyə həvələndirməli, ona dəstək olmalıdır, çünki ünsiyyət təbii və özümüz olmaqdır. Ancaq müəllim qarşı tərəfə mesaj göndərəkən onu incə yolla heç bir təhdid olmadan göndərməlidir ki, adresat ona istədiyi cavabı verməklə dərsi necə mənimsədiyini ötürmüş olsun. *“Ünsiyyət insanlar arasında körpü qurmaqdır, insanları yönləndirmək və insanlara basqı qurmaq deyil”* (2, s. 11). Beləliklə, insanı digər canlılardan fərqləndirən ən mühüm cəhət şüur olduğu kimi eyni zamanda da danışa bilməkdir. Bunu nəzərə almaqla tədrisdə istədiyimiz nəticə əldə edə bilərik, çünki danışa bilmək tələbələrə düşünə bilməyi də təmin edir. Sözsüz ki, düşünə bilən istənilən insan eyni zamanda öz fikirlərini ifadə etmək üçün danışmağa ehtiyac duyar.

Əgər insan toplu halında yaşamağı üstün tutursa, ümumiyyətlə, bu onun mənəvi ehtiyaclarından biridir, mütləqdir ki, istənilən hər hansı bir formada ünsiyyət qursun. Buna görə də auditoriyaya daxil olan müəllim ilk növbədə xarici görünüşünə də diqqət etməlidir, əks halda gözləmədiyi reaksiya ilə üzləşə bilər, ona görə də diqqət çəkici, səliqəsiz geyinmək, daranmamış saçlarla auditoriyaya və ya sinfə daxil olmaq ilk növbədə qarşı tərəfdə müəllimi ciddiyyə almamaq kimi hiss oyada bilər. Unutmaq olmaz ki, uğurlu və istədiyimiz kimi nəticə əldə etməyə istəyirik ki, hər zaman dediyimiz sözlərdə ehtiyatlı olduğumuz kimi geyim tərzimizdə, etdiyimiz hərəkətdə də diqqətli olmağı bacarmalıyıq. İlk qarşılaşan anda insanlar istər-istəməz xarici görünüşə görə səni dəyərləndirə bilərlər. *“İlk dəfə qarşılaşdığımız və heç danışmadığımız bir insan üçün “duruşunu heç bəyənmədim”, “baxışını heç sevmədim” kimi dəyərləndirmə edirik. Acaba bizi bu düşüncəyə götürən səbəblər nədir? İnsanlar bədən, duyğu, zəhin və ruhdan yaranmış bir varlıqdır. Çox zaman insanın sözləri ilə verdiyi mesaj, bədən dili ilə uyğun olmamışdır. Bu da sözlərə olan inamı sarsıtmışdır”* (3, s. 12). Deməli, görünüşümüz də dediyimiz sözlər kimi inamlı olmalıdır ki, öyrətdiyimiz də dərk edilsin, doğru qiymətləndirilsin.

Öyrənən tərəfin digərləri ilə yeni münasibətlərini, eləcə də davranışlarını inkişaf etdirməsində müəllim və şagird ünsiyyəti çox önəmli mahiyyət daşıyır. Kommunikasiya kanallarının hər iki tərəf üçün önəmli olduğu məqamlarda fərdlər özlərinin və cəmiyyətin problemlərinə qarşı daha həssas olurlar, birlikdə bütün çətinliklərin öhdəsindən gəlirlər. Hər bir məktəbdə reallaşan öyrənmə və öyrətmə müddəti fərdin davranışlarına, eləcə də münasibətlərinə önəmli dərəcədə təsir edir. Unutmaq olmaz ki, öyrətmə, tədris prosesinin ən təməl ünsürü doğru qurulan ünsiyyətdir. Kommunikasiya prosesi ilə tədris prosesi bir-birinə çox bənzəyir. *“Ünsiyyət prosesi ilə tədris prosesi arasında böyük oxşarlıq var. Tədris prosesində də ünsiyyət prosesinin malik olduğu elementlər var. Tədris prosesində mənbə vahidi olan şəxs müəllimdir. Müəllim biliyə malik*

<sup>114</sup> BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi. iradamaharramova@gmail.com

olan və bu biliyi təlim mühitində hədəf vahidə çatdıran şəxsdir. Tədris prosesində hədəf vahidi olan şəxs tələbədir. Şagird müəllimin ona çatdırdığı biliyi kanal vasitəsilə qəbul edən şəxsdir. Tədris prosesində mesaj şagirdlərin əldə etmələri üçün təhsilin məqsədlərinə uyğun olaraq müəyyən edilmiş bilik, bacarıq, münasibət, davranış və vərdislərdən ibarətdir. Müəllim bu məlumatı eşitmək, görmək, toxunmaq və s. kanallar vasitəsilə tələbələrə çatdırmağa çalışır. Ünsiyyət prosesinin əsas elementləri ilə tədris prosesinin əsas elementləri arasındakı bu oxşarlığa əsaslanaraq, tədris prosesini ünsiyyət prosesi kimi görmək mümkündür” (4). Deməli, kommunikasiya prosesinin mərhələləri olan qaynaq (mənbə, yəni mesajı göndərən), mesajı qəbul edən, kanal və s. kimi mərhələləri əhatə edir. Hər ikisində də əsas məqsəd məlumatların göndərilməsidir.

Sınıf otağı müəllimlərin, tələbələrin, eləcə də şagirdlərin təhsil almaq və öyrətmək məqsədlərinə çatmaq üçün sahib olduqları bilik həmçinin təcrübələri bölüşdükləri, o cümlədən müxtəlif kommunikasiya vasitələrinin köməyi ilə müvafiq qaydada təmin etdikləri mühitdir. Bütün bunlar kommunikasiya prosesinin vasitəsi ilə baş verir. Sınıf mühitində səmərəli ünsiyyət mühitinin təmin edilməsi ilk növbədə qaynaq mövqeyində olan müəllimin fənni doğru tədris edə bilməsindən, şagirdləri ilə sağlam ünsiyyət qura bilməsindən asılıdır. Müəllim-şagird münasibətlərinin doğru şəkildə qurulması nəinki akademik nailiyyətlərə, o cümlədən tələbə davranışına təsir göstərir. Şagirdlər və tələbələr davranışında və münasibətlərində mehriban müəllimlərə üstünlük verirlər. Şəxsiz ki, tədris prosesində müəllimlərin tələbələrə daha çox rəğbət bəsləmələri və müsbət mühakimələrə sahib olması vacibdir. Müəllimlər üçün ünsiyyət hər zaman vacibdir və qaçılmazdır. Məhz bu səbəbdən müəllimlər hər zaman ünsiyyətə açıq olmalıdırlar. Tədris prosesində müəllimin səbirli, dözümlü, mehriban, istiqamətləndirən, özünü təkmilləşdirməyə meyilli, səmimi, sistemli, planlı, dəstəkləyən, dəyişiklikləri dərk edən, gündəlik həyatda qarşılaşdığı problemləri həll etməyi bacaran, özünü inkişaf etdirməyə meyilli olması arzuolunandır. “*Dil informasiyanın ötürülməsində ən mühüm ünsiyyət vasitəsidir. Dil şəxsiyyətlərarası münasibətlərdə şifahi ünsiyyətin əsas elementidir. Buna görə də müəllimin təlim-tədris prosesində şagirdin başa düşəcəyi dildə danışması vacibdir. Tələbənin repertuarında olmayan sözlərin seçilməsi həmin anda ünsiyyətin pozulmasına səbəb ola bilər. Şagirdin bilmədiyi və ya hələ öyrənmədiyi yeni sözü işlədən müəllim həmin sözü izah edərək mövzunu davam etdirməlidir. Müəllimin işlətdiyi sözlərin əksəriyyəti ilə tanış olmayan şagirdin dərslə marağı itəcək və müəllimin səyi boşa çıxacaq*” (4). Deməli, tədris prosesində kommunikasiyanın doğru şəkildə qurulmasında dil çox önəmli faktordur, çünki müəllimin seçəcəyi sözlər, cümlələr tələbə və şagirdlərin başa düşəcəyi şəkildə olmalıdır.

Kommunikasiya prosesinin düzgün qurulması yalnız sözlə məhdudlaşdırmaq olmaz, eyni zamanda sözsüz ünsiyyət vasitələri də burada mühüm rol oynayır. Bunlara aşağıdakıları aid edə bilərik:

“1) Müəllim təmiz və sadə paltar seçməlidir.

2) Saç, üz, əl baxımına önəm verilməlidir.

3) Dərslərə vaxtında qatılmaqla nizam-intizamdan yayınmaq olmaz. Dərslərdə şagirdlərlə səmərəli ünsiyyət qura bilmək üçün mehriban, demokratik, səbirli və tolerant münasibət sərgilənməlidir. Tənqidə açıq olan şəffaf bir şəxsiyyət göstərməlidir. O, tələbələrin fikirlərinə hörmət edərək fikirlərini ifadə etməyə kömək etməlidir. Mövzunu izah edərkən şagirdin nə dediyini yox, nə başa düşdüyünü təhlil etməlidir” (4). Deməli, müəllim ilk növbədə təmiz paltar seçməklə yanaşı onun sadə olmasına da diqqət yetirməli, geyim tərzilə yanaşı saç, üz, əl baxımını da nəzərdən qaçırmamalıdır.

Dərs müddətində müəllim, şagird, tələbələr arasında münasibət hər zaman səmimi olmalı, ancaq bu müəyyən həddi keçməməlidir. “*Sınıf mühiti nə qədər mehriban olsa da, sinif daxili ünsiyyət formal ünsiyyətdir. Dərslər dostluq əlaqələrini inkişaf etdirmək üçün deyil, kurikulumda göstərilən məqsədləri şagird davranışlarına çevirmək üçün yaradılır. Sınıf otaqlarında bəzən qeyri-formal mühitlər baş versə də, müəllimin rolu kurikulumun həyata keçirilməsidir*” (5).

Tədrisdə kommunikasiya prosesinin düzgün qurulmasında göz teması mühüm önəm kəsb edir. Müəllim ilk növbədə tələbə və şagirdlərlə göz teması qurmalıdır, çünki müəllim sinfə daxil olarkən bütün gözlər ona baxır. Bu zaman müəllim çəkinməməli gözləri ilə tələbələrini nəzərdən keçirməlidir. Tələbələrle göz temasını dərhal həyata keçirməlidir ki, şagirdlər, tələbələr özlərini dərslə hazırlasınlar. Ancaq bu o demək deyildir ki, dərs müddətində ancaq şagirdlərə baxmaq lazımdır, gözlərini qaçırmaz. Belə vəziyyət uzun müddət davam edərsə əksinə qarşı tərəf sıxılmağa, özünü təzyiq altında hiss etməyə başlayacaq.

Tədris prosesinin uğurlu və effektiv yolu dərstdən sonra da müəllimlərlə şagirdləri arasında sıx münasibətin olmasıdır. Belə ki, müəllimlər şagirdlərinə onların problemlərinə diqqət yetirsə və yaxından maraqlansa bu onların dərslə olan marağını daha da artırmış olur.

Müəllim ilk növbədə bütün şagirdlərinə bərabər şəkildə qayğı və diqqət göstərməlidir. Şagirdlərdən birini daim tərifi etməklə digərlərində dərslə olan həvəsi söndürmək olmaz. Bunun üçün onlarla düzgün ünsiyyət qurmaq lazımdır.

Tədris prosesində düzgün şəkildə qurulan kommunikasiya şagirdlərə edilən müraciətlə də sıx bağlıdır. Yadda saxlamaq lazımdır ki, hər bir tələbə onlara öz adları ilə müraciət edən müəllimə daha çox diqqət yetirir, onların fikirlərini önəmsəyir, eyni zamanda həmin fənləri daha yaxşı mənimsəyir.

Müəllim ünsiyyət prosesində yalnız özü və şagirdlər arasında münasibəti tənzimləmir, eyni zamanda şagirdlər arasında da münasibətlərə nəzarət edir, onu təkmilləşdirir. “*Müəllim öz ünsiyyət bacarığı ilə bərabər tələbələrin də bir-biri ilə təsirli ünsiyyət qura bilmək bacarıqlarını da inkişaf etdirməyə çalışmalıdır. Xüsusilə sinfin təşkili tələbələrin bir-biri ilə ünsiyyətə girərək gərəklili sosial və mədəni dəyərləri əldə edə bilmələrinə zəmin yarada biləcək tərzdə tənzimlənməlidir*” (6). Bir sözlə, müəllim tədris prosesində ünsiyyəti təşkil edən çox mühüm insan faktorudur.

Tədris mühitində kommunikasiya amilinin düzgün qurulması təkcə məktəb daxilində deyil, eləcə də məktəbdən kənar da şagirdlərin düzgün ünsiyyət qurmaq bacarıqlarını təmin edir. “Məktəblərdə təşkilati mədəniyyətin saxslar arasında ötürülməsi, təşkilatın gələcəyə daha möhkəm addımlarla irəliləməsi, keyfiyyət idarəsinin təmin edilməsi ünsiyyət yolu ilə təmin edilir. Məktəb sadəcə öz daxilində deyil, xarici dünya ilə də davamlı bir ünsiyyət halındadır. İdarəsinin effektiv bir təşkilat mədəniyyəti meydana gətirə bilməsi, bu mədəniyyətin davamlılığını təmin edə bilməsi, insan resurslarını maksimum məhsuldarlıq səviyyəsində və motivləşmiş bir şəkildə fəaliyyətə keçirə bilməsi üçün təsirli ünsiyyət texnikalarını bilməsi və təşkilatın idarəedilməsində istifadə etməsi lazımdır. Təhsilin idarəedilməsində effektiv ünsiyyət yalnız idarəci-müəllim-şagird arasında deyil, həmçinin məktəbin mövcud olduğu mühitə bağlı faktorlarla olan əlaqəsini də əhatə etməkdədir. Bu ünsiyyətin effektiv və məhsuldar bir şəkildə icra edilə bilməsi xüsusilə şifahi ünsiyyətin yolu olan danışma texnikalarının düzgün təhlil edilməsinə bağlıdır” (7).

Deyilən fikirdən belə nəticəyə gələ bilərəm ki, məktəb mühitində qurulan doğru və düzgün istiqamətli ünsiyyət şagirdlərin motivasiyasına, o cümlədən onların sosiallaşmasına ciddi təsir göstərir. “Məktəb mühitindəki düzgün və effektiv bir ünsiyyət prosesi istər idarəci və müəllimlərdə, istərsə də şagirdlərdəki məktəb fəaliyyətlərində olan döyğunluq və motivasiyaya da təsir etməkdədir. Bu vəziyyət, məktəbin təşkilati məqsədlərinə çatmasıyla yanaşı, şagirdlərin də sosiallaşmasında böyük rol oynamaqdadır” (7).

Deyilən fikirlərdən belə nəticəyə gələ bilərəm ki, ünsiyyət prosesində tədris mühitində çox böyük önəm daşımaqla yanaşı onun gedisini də nizamlayır. Müəllimlər tədris prosesində sadəcə sözlü, vəni dillə ifadə olunan məsələlərə diqqət yetirməməli, eyni zamanda gevim, sac düzümü, duruş və oturuşlarını da nizamlamağı bacarmalıdırlar. Tədris prosesində əsas məqsədlərdən biri və ən önəmlisi cəmiyyətin inkişafına doğru istiqamət verə biləcək fərdlər yetişdirməkdir. Qeyd edilən məsələnin daha dolğun, mükəmməl və tam şəkildə həyata keçməsi düzgün şəkildə təşkil olunan kommunikasiya ilə bağlıdır.

### İstifadə olunmuş ədəbiyyat siyahısı

- 1) Redaktor. Doruk Karadoğan, Ece. İletişim bilimi. İstanbul: 2017, 370 s.
- 2) İzgören, A. Şerif. Dikkat vücudunuz konuşuyor. Ankara: Elma Yayınevi 2015, 205 s.
- 3) Özkan, Zülfiqar. Kazandıran beden dili. İstanbul: Hayat Yayıncılık, 2016, 370 s.
- 4) [https://www.researchgate.net/publication/284218515\\_EGİTİM\\_ORTAMINDA\\_OGRETMEN\\_OGRENCİ\\_İLETİSİMİ](https://www.researchgate.net/publication/284218515_EGİTİM_ORTAMINDA_OGRETMEN_OGRENCİ_İLETİSİMİ)
- 5) <https://www.google.com/search?q=%C3%96%C4%9ERENME-%C3%96%C4%9ERETİM+S%C3%9CREC%C4%BONDE+%C4%B0LET%C4%B0%C5%9E%C4%B0M&ocq=%C3%96%C4%9ERENME-%C3%96%C4%9ERETİM+S%C3%9CREC%C4%BONDE+%C4%B0LET%C4%B0%C5%9E%C4%B0M&aqs=chrome.69i57j0i22i30.863j0j7&sourceid=chrome&ie=UTF-8>
- 6) <https://dergipark.org.tr/tr/download/article-file/31570>
- 7) [https://www.researchgate.net/publication/281446152\\_ETKİLİ\\_İLETİSİMİN\\_EGİTİM\\_YONETİMİNDE\\_ROLU](https://www.researchgate.net/publication/281446152_ETKİLİ_İLETİSİMİN_EGİTİM_YONETİMİNDE_ROLU)

**Acar sözlər:** kommunikasiya prosesi, tədris prosesi, müəllim, tələbə

**Key words:** communication process, teaching process, teacher, student

**Ключевые слова:** коммуникативный процесс, учебный процесс, учитель, студент, ученик.

### Tədris mühitində kommunikasiya prosesinin önəmi

#### Xülasə

Kommunikasiya prosesi cəmiyyətin həyatında mühüm rol oynayır və həyatımızın istənilən sahəsində köməyimizə gəlir. Tədris prosesində də düzgün şəkildə qurulan kommunikasiyaya böyük ehtiyac vardır. Kommunikasiya prosesinin əsas məhiyyəti məlumat ötürmək, paylaşmaq və qəbul etməkdir. Bu cəhətdən kommunikasiya prosesinin doğru təşkili tədrisdə mühüm rol oynayır. İnsan sosial varlıqdır və bu səbəbdən hər zaman ünsiyyətə ehtiyac vardır. Ünsiyyət prosesində daxili, vəni bir nəfərin özü ilə ünsiyyəti, eləcə də insanlararası ünsiyyət böyük önəm kəsb edir. Kommunikasiya prosesində məlumatları göndərən və qəbul edən tərəf vardır. Ancaq onlar tez-tez dəyişə bilirlər. Belə ki, göndərən qəbul edənə və ya qəbul edən göndərənə çevrilə bilər. Tədris prosesində belə hal mümkündür. Müəllim həm mesajı göndərən tərəf, həm də qəbul edən tərəf kimi çıxış edə bilər. Tədris prosesində dediyimiz sözlərlə ehtiyatlı olduğumuz kimi eyni zamanda da etdiyimiz hərəkətdə də davranışda da ehtiyatlı olmağı bacarmalıyıq. Müəllimlər gevim tərzini, səliqəli sac, düzgün oturuş və duruşu ilə də seçilməlidir. Müəllimlər öz şagirdləri ilə fəal göz teması qurmalıdır, ancaq bu davamlı şəkildə ola bilməz. Davamlı şəkildə olarsa tələbələr dərsdən sıxılma halları olar.

### Важность процесса коммуникации в учебной среде

#### Резюме

Процесс коммуникации играет важную роль в жизни общества и приходит нам на помощь в любой сфере нашей жизни. В процессе обучения также существует большая потребность в правильно построенной коммуникации. Основная сущность коммуникационного процесса-передача, обмен и прием информации. В этом аспекте важную роль в обучении играет правильная организация коммуникативного процесса. Человек является социальным существом, и по этой причине он всегда нуждается в общении. В процессе общения большое значение имеет внутреннее, то есть общение человека с самим собой, а также межличностное общение. В процессе коммуникации есть сторона, которая отправляет и получает информацию. Но они могут часто меняться. Таким образом, отправитель может стать получателем или получатель может стать отправителем. В процессе обучения такое возможно. Учитель может выступать как стороной, отправляющей сообщение, так и стороной, получающей

его. Так же, как мы осторожны со словами, которые мы говорим в процессе обучения, мы также должны быть осторожны с действиями, которые мы делаем, а также с поведением. Учителя также должны быть выбраны со стилем одежды, аккуратными волосами, правильной осанкой и осанкой. Учителя должны активно смотреть в глаза своим ученикам, но это не может быть устойчивым способом. Если это происходит постоянно, у студентов будут случаи отстранения от занятий.

### **The importance of the process of communication in the teaching environment**

#### **Summary**

The process of communication plays an important role in the life of society and comes to our aid in every area of our life. In the learning process, there is also a great need for properly constructed communication. The main essence of the communication process is the transmission, exchange and reception of information. In this aspect, the correct organization of the communicative process plays an important role in learning. Man is a social being, and for this reason he always needs communication. In the process of communication, the internal is of great importance, that is, the communication of a person with himself, as well as interpersonal communication. In the process of communication, there is a party that sends and receives information. But they can change frequently. Thus, the sender can become the recipient, or the recipient can become the sender. This is possible during the learning process. The teacher can act as both the party sending the message and the party receiving it. Just as we are careful about the words we say in learning, we also need to be careful about the actions we take as well as behavior. Teachers should also be selected with dress style, neat hair, correct posture and posture. Teachers should actively look into the eyes of their students, but this cannot be a sustainable way. If this happens consistently, students will have cases of suspension.

**RƏYÇİ: dos.L.Ələkbərova**

**ИССЛЕДОВАНИЕ АРАБСКОГО СЛОВООБРАЗОВАНИЯ ПРЕДСТАВИТЕЛЯМИ  
АРАБСКИХ ГРАММАТИЧЕСКИХ ШКОЛ**

Словообразование в арабском литературном языке подразумевает создание новых слов путем комбинации существующих в языке лексических и грамматических элементов. Предметом рассмотрения в словообразовании являются исключительно производные слова. Под производностью слова понимается мотивированная связь между двумя словами с единым корнем, подчиненная системе сложившихся в языке словообразовательных отношений. Таким образом, производными словами называются те, которые образованы от других слов, безотносительно к морфологическому строению своих основ, ибо в этом случае безразлично, является ли данная производная основа простой или расширенной.

Закономерности словообразовательных процессов в языке в большой степени определяют специфику его лексико-семантической системы. Поэтому смысловые связи слов, взаимосвязь производящей именной основы с ее производными очень важны для понимания структуры словаря. Словообразовательные отношения – это именно лексические, а не грамматические отношения, т.к. словообразование служит созданию новых лексических единиц, новых слов, в отличие от словоизменения, которое служит для выражения парадигматических отношений при помощи категорий, свойственных отдельным частям речи.

В арабской грамматике весьма последовательно выделялось словопроизводство, “аль-иштигаг”, в массе всевозможных изменений слова на морфологическом уровне (ас-сарф), куда относятся самые различные случаи морфологического изменения слов, влекущие за собой изменения значения слова, включая также и формы, выражающие уменьшительность и сравнение, практически толкуя словопроизводство как образование новых лексических единиц со специфической семантикой.

Согласно исследованию Шарбатова Г.Ш., словарный состав арабского литературного языка основан на трех основных лексических пластах. Это: Общесемитская лексика – исконно семитские слова, обозначающие предметы и понятия, связанные с повседневным обиходом; собственно арабская лексика – лексика, возникшая и получившая развитие на исконно арабской почве; и иноязычные заимствования, составляющие незначительный пласт словарного состава арабского литературного языка. Словообразование заключается в создании новых слов в результате комбинации существующих в языке лексических и грамматических элементов.

Согласно мнению современных исследователей, термин «ал-иштигаг» в арабском языкознании имел два разных значения. В первом случае имелось в виду умение определить корневую основу слова, чтобы истолковать его значение, определить его этимологию, установить его генетические связи с гнездом слов, объединенных единым корнем. А следующее, более позднее применение этого термина прямо связано с образованием новых слов с новыми лексическими значениями. Так, согласно ал-Касими, имеется в виду два типа арабского словообразования, первый из них – малое словообразование, в котором не допускается перемещение корневых букв, а второй тип – большое словообразование, в нем допускается перемещение букв в корне.

Довольно интересен и подход к данному вопросу со стороны Махмуда ФахмиХиджази, который труде «Лингвистические основы терминоведения» в определенной части своего труда достаточно содержательно разъяснил образование аббревиатуры, проблемы словообразования и арабизации в арабском языке. Здесь же отметим, что под арабизацией понимается внедрение и арабизирование иностранных слов. В арабском языке есть два вида арабизации: перевод иностранного слова на арабский язык без изменений и перевод иностранного слова с некоторыми изменениями в области фонетики и грамматики. Отметим в связи с этим арабского лексикографа аль-Халила, который впервые разделил лексику на арабскую и иностранные заимствования, что в последующем «отразилось на процессе дифференциации этих двух понятий среди филологов». Ибн Камал Паша в своем труде, посвященном заимствованиям, разделил их на четыре вида: слова, которые подверглись изменениям и «подстроились» под исконно арабские парадигмы; слова, которые не претерпели изменений и под арабские словообразовательные модели не «подстроились»; слова, которые изменениям не подверглись, но «подстроились» под арабские словообразовательные модели; слова, которые претерпели изменения, не «подстроились» под арабские парадигмы. Далее не вдаемся в подробности этого момента, связанного с заимствованиями в арабском, ввиду непосредственной темы данной статьи.

Цель словообразовательного анализа в основном сводится к установлению отношений словообразовательной производности между дериватом и исходной для него единицей. Под производностью слова рассматривается мотивированная связь между двумя словами с единым корнем, подчиненная системе сложившихся в языке словообразовательных отношений. Правильная интерпретация деривата опирается главным образом на соотнесение его морфологической и словообразовательной структур: морфологический анализ служит для выделения в производном его минимальных составных элементов-морфем. В связи с этим следует отметить, что термин “аль-иштигаг” в арабском языкознании рассматривался с двух различных позиций. В первом случае



имелось ввиду умение определить корневую основу слова, чтобы истолковать его значение, определить его этимологию, установить его генетические связи с гнездом слов, объединенных единым корнем.

В свою очередь иное, более позднее применение этого термина прямо связано с образованием новых слов с новыми лексическими значениями и обозначало «образование слова от другого слова с сохранением связи между производным и производящим по форме и по значению. Именно эта формулировка, данная впервые в труде Ибн Джинни, послужила теоретическим обоснованием для выделения четырех важных типов словопроизводства.

При этом отметим, что подавляющая часть новых арабских производных слов с трехбуквенными корнями имеют расширенную основу, с четырехбуквенными - простую. Выделение термина «аль-иштигаг» в арабском языкознании наблюдается в двух разных значениях, на что обращают внимание и некоторые современные лингвисты. В первом значении: определить корневую основу слова, чтобы истолковать его значение, определить его этимологию, установить его генетические связи с гнездом слов, объединенных единым корнем. Другое же, более позднее применение этого термина прямо связано с образованием новых слов с новыми лексическими значениями. Согласно единодушному мнению исследователей арабского языка, корень слова играет главную роль в определении типа и способа словообразования в арабском языке.

Согласно современному исследованию Джалала Шауки, также, в арабском языке имеются четыре способа словообразования, в том числе и арабский нахт (сложение).

Первый из них - малое или простое производство – «аль-иштигаг ас-сагир», именуемое также общим словопроизводством – «аль-иштигаг аль-амм», которое понималось как образование одного слова от другого с изменением формы и связью слов по значению с сохранением тождества их корневых согласных и порядка их следования.

Второй тип - большое словопроизводство – «аль-иштигаг аль-кабир», иначе называемое лексической субституцией – «аль-ибдаль аль-лугави». К этому типу относятся слова, образованные от других слов с заменой одного из согласных корневой основы тождеством неизменных согласных, с сохранением порядка следования корневых и совпадением значений этих слов. Иначе говоря, в данном случае как взаимосвязанные толкуются пары слов, близкие по своей звуковой форме и тождественные по значению. К названному типу словопроизводства относится процесс «аль-ибдаль».

Согласно мнению Ибн Фариса, под термином «аль-ибдаль» понимается определенная замена согласных в словах, приводя соответствующие примеры. По словам ас-Суйути, Абу Таййиб отрицает участие данного словообразовательного процесса в образовании многих новых слов, т.е. там, где арабы намеренно по каким-либо причинам заменяют одну согласную на другую. Он считает, что это - разные варианты слова, имеющие тождественные лексические значения. По его мнению, процесс заключается в следующем: два варианта слова с единым лексическим значением находятся в употреблении, пока, с течением времени, носители языка не отдадут предпочтение одному из двух вариантов слова. Так, в одном диалекте слово встречается с ['] или без ['], или варианты варьируются с согласными [д]-[с], [л]-[м], или с [']-['].

В свою очередь, Абу Убейда в труде «Гарибу-л-мусаннаф», в главе «Ибдалу-л-хуруф» (Замена согласных) приводит многочисленные примеры замены согласных в словах. Исчерпывающее фонетическое обоснование излагается в труде Ибн ас-Саккита «Китабу-л-ибдаль». Ас-Суйути на страницах 461-468 своего труда перечисляет варианты замены согласных, снабдив свое перечисление большим количеством примеров, большинство которых заимствованы им из вышеназванного труда. Здесь мы наблюдаем, что эти изменения чаще наблюдаются в глаголах и производных IV породы; часто встречаются в лексике племен Неджд и Хиджаз, большинство этих слов являются архаизмами.

Но согласно изысканиям ас-Суйути, в результате исследования слов, образованных данным способом, лексикологи пришли к выводу, что в словах, образованных способом «аль-ибдаль», в процессе замены одной согласной на другую, участвуют двенадцать согласных. Автор обращает внимание на отрицательную сторону процесса, заключающийся в том, что второй, «новообразованный» вариант слова представляет собой слово с иными корневыми согласными, и может рассматриваться как иное, имеющее свое смысловое толкование в арабском литературном языке; как например слова со значением 'смягчать, растирать, разминать, размачивать, растворять', или представлено в значениях 'восставать, бунтовать'. Аналогично употребление в значении 'раскалывать, расщеплять', в то же время глагол имеет лексические значения 'разделять, разлучать, различать' (в данном случае прослеживается некоторая семантическая близость глаголов); или 'биться, пульсировать, течь, вытекать', и в то же время 'бросать, отбрасывать, отвергать, оставлять, отказываться, не соглашаться, делать вино из фиников'. Так, многие исследователи, в противоположность тем, кто отрицает явление «аль-ибдаль», признают наличие этого процесса. И, наконец, следует обратить внимание на тот факт, что в современном арабском литературном языке некоторые слова представлены в двух формах.

Внимание исследователей привлекал и имеющий место в этимологии арабского языка процесс «аль-итба». Термин «итба» в современном арабском литературном языке рассматривается как «грамматическое образование парного сочетания путем замены первого согласного на [б] для усиления значения.

Интересным является высказывание Ибн Фариса о нем следующим образом: «Одно слово, следующее за другим, связанное с ним по форме, парадигме и по значению, в котором происходит замена одного согласного на другой согласный звук, где слово как бы насыщается и значение его усиливается». Ибн Фарис называет его в числе остальных словообразовательных способов и приводит многочисленные примеры.

Заметим, что Ибн Фарис широко исследовал этот способ словообразования. Он считает, что слов, образованных данным способом, раньше было намного больше, многие из них вышли из употребления. Ас-Суйути развенчивает список слов данного вида, дополнив его редкими, «экзотическими» словами.

Согласно концепции Ибн Фариса по данному вопросу, выделяются следующие способы образования в связи с этимологией слов:

-образование парного сочетания путем замены первой согласной на любую другую согласную,

-образование парного сочетания путем замены первой согласной на [б] для усиления значения слова.

Обращается внимание также на два вида слов, образованных данным способом, относительно их лексических значений: 1. второе слово имеет то же значение, что и первое, 2. второе слово имеет иное лексическое значение, или же его смысл непонятен, неясен, находится под вопросом. Чаще всего, как свидетельствует автор, здесь ошибочно подразумевают результат процесса “аль-итба”, а слово оказывается образованным каким-либо другим, схожим с названным, способом. Так что этимология этих слов - спорный вопрос.

Наконец, согласно мнению ас-Суйути, разница между терминами “итба” и “та’кид” (“усилением”) в том, что последнее как бы подкрепляет слово, придавая ему иносказательность, усиливая образность его выражения, в то время как основным условием рассматриваемого нами процесса “аль-итба” является семантическая равнозначность обоих слов, где второе слово зависит от первого. Таким образом, языковеды, предшественники ас-Суйути обнаруживают два вида таких слов: 1. второе слово имеет то же значение, что и первое, т.е. как бы является его “усилением” – “та’кид”; 2. второе слово имеет другое, отличающееся от первого, значение.

Согласно наблюдению ас-Суйути, “аль-итба” - это процесс образования одного слова от другого, где второе, новообразованное слово сохраняет то же значение, что и первое, и употребляется лишь в паре с первым словом, точнее, после него; разница между процессами “аль-итба” и “ат-та’кид” состоит в том, что в первом случае слова следуют друг за другом без какой-либо связи, а в последнем - слова соединяются друг с другом при помощи союза [ва].

Третий тип - большее словопроизводство, “ал-иштигаг ал-кубар”, иначе называемое также лексической метатезой (аль-галб аль-лугави), толкуется как образование одного слова от другого с изменением порядка следования согласных корневой основы, сохранением тождества букв и значений слов; этот тип, например, представлен у аль-Халили в широко известном словаре «Китабу-л-айн».

Следует отметить, что ас-Суйути в своем труде посвятил большую главу толкованию лексических значений слов, образованных путем метатезы и транспозиции. Он ссылается на труды таких авторитетных лиц в области языкознания, как Ибн Фарис, Ибн Дурейд, Абу Убейда, аль-Асмаи, и др., высказывая свою точку зрения относительно взглядов этих ученых на слова, образованные путем метатезы и транспозиции. Здесь представлен обширный лексический материал.

Исследуемые им лексические единицы принадлежат к разнородным словарным группам (пластам): это лексика и доисламского, и послеисламского периодов, общенародная лексика (классический арабский язык) и местная (разнообразные диалекты), активная лексика (совокупность употребительных в данную эпоху слов) и пассивная лексика (совокупность малоупотребительных и неупотребительных слов). Большинство перечисленных слов отсутствует в современных арабских словарях, т.к. они либо не используются в современном языке, либо употребляются очень редко. Однако, с лексической точки зрения они представляют большой научный интерес.

И, наконец, четвертый тип - наибольшее словопроизводство, “аль-иштигаг аль-куббар”, известное также под названием “ан-нахт” – “высекание”, представляет собой образование слова от двух слов и более, причем в каждом из производящих слов отсекается одна и более согласных, а остальные присоединяются друг к другу, образуя одно слово, вокализованное в соответствии с существующими в языке моделями. Последовательный сторонник этой теории Ибн Фарис утверждал, что слова с более чем трехбуквенным корнем образованы путем слияния двух слов с трехбуквенным корнем, и называет около трехсот слов с четырехбуквенными корнями, образованными, по его мнению, от двух трехбуквенных слов. Таковы основные положения словообразования в арабском литературном языке с точки зрения традиционного арабского языкознания.

На идентичные аспекты арабского словообразования обращает внимание и известный современный ученый Магомедов М.А. в работе «Способы словообразования в арабском и аварском языках».

Согласно данным им положениям, в словообразовании арабского языка, «Ибн Джани и Аль Касими Али разграничили два типа словообразования в арабском языке: малое словообразование и большое словообразование; Аль Джарджани Шариф - три типа: малое, большое и наибольшее словообразование». И наконец со своей стороны ученый указывает также на следующие типы словообразования в арабском языке:

Первый тип - малое словообразование - образование одного слова от другого, в котором не допускается изменение порядка корневых согласных и их чередования, причем образованные слова в основном сохраняют те же лексические значения.

Второй тип - большое словообразование, в котором допускается перемещение букв в корне, порою с изменением значений слова.

Третий тип - большее словообразование, иначе называемое также лексической метатезой (данный тип был подробно рассмотрен нами ранее, также в ряде изданных статей).

Четвёртый тип - наибольшее словообразование (также подробно рассмотрено нами ранее).

Отметим, что определение самых важных сторон словообразовательных процессов, происходящих на различных этапах развития арабского языка, является важным фактором для определения процессов развития языка. Такие исследования имеют целью внесение определенного вклада в типологическое описание отдельных языков и создание общей типологии языков мира. Они необходимы для изучения языка с целью дальнейшего его прикладного использования, причем проведенные на конкретном научном материале. Эволюция языка наиболее выражена на лексическом уровне, в частности арабского языка. В процессе пополнения языка новыми лексемами словообразование (в основном, способы словообразования) является важнейшим фактором с точки зрения совершенствования и эволюции арабского языка.

Основная установка заключается в том, что классификация языков, исходя из их принадлежности к определенному типу словопроизводства и словоизменения, определяется способом появления новых слов или их форм в соответствии с действующими законами, поскольку язык «не есть нечто готовое и обозримое в целом; он вечно создается, притом так, что законы, по которым он создается, определены». Тип языка оказывает влияние на те или иные продуктивные способы создания слов, поскольку «использование языковых средств репрезентации концепта зависит от объема словообразовательных средств и характера, морфологического типа, грамматического строя национального языка».

#### **Использованная литература:**

1. Баранов Х.К. Арабско-русский словарь. – Москва, 1989.
2. Джалал ад-Дин ас-Суйути. Ал-Музхир фи улуми-л- луга ваанваиха (на арабском языке) – Каир, «Дар ал-кутуб».
3. Магомедов М.А. Способы словообразования в арабском и аварском языках- 2021.
4. Потебня А. А. Из записок по русской грамматике - М., 1958, т.1-2.
5. Хапшимов Р. И. Номинация и арсенал создания слов— Липецк, 2008.
6. Шарбагов Г.Ш. Современный арабский язык. - М., 1961.

#### **РЕЗЮМЕ**

Статья посвящена анализу основных способов словообразования в арабском. В современном литературном арабском языке выделяются три актуальных способа словообразования: аффиксальное, внутренняя флексия, удвоение какого-либо согласного звука корня. Под термином «ал-иштигаг» в арабском языкознании понимается создание новых слов путем комбинации существующих в языке лексических и грамматических элементов. Причем здесь исследуются такие способы арабского словообразования, как малое или простое производство – “аль-иштигаг ас-сагир”, именуемое также общим словопроизводством – “аль-иштигаг аль-амм”, которое понималось как образование одного слова от другого с изменением формы и связью слов по значению с сохранением тождества их корневых согласных и порядка их следования; большое словопроизводство – “аль-иштигаг аль-кабир”, иначе называемое лексической субституцией – “аль-ибдаль аль-лугави”; большее словопроизводство, “ал-иштигаг ал-кубар”, иначе называемое также лексической метатезой, и, наконец наибольшее словопроизводство, “аль-иштигаг аль-куббар”, известное также под названием “ан-нахт” – “высекание”. А также дается их подробная характеристика. Словообразование, обеспечивая процесс номинации, играет важную роль в классификационно-познавательной деятельности человека и выступает как одно из основных методов обогащения словарного состава языка, в чем состоит актуальность данной работы.

**Rəyçi: Dos. E.VƏLİYEVƏ**

## POSTKOLONIAL ƏDƏBİYYATA NƏZƏRİ BAXIŞ

**Giriş.** Postkolonializm akademik anlayışı bu gün də öz aktuallığını itirməyən, imperializmin etnik-mədəni “mirasını”, Avropa kolonialistlərinin istismarçı siyasətindən qurtularaq azadlığa qovuşan bir eranı xarakterizə etmək üçün istifadə olunan bir termdir. Bu anlayış dünya ədəbiyyatında yeni bir hadisə olaraq qiymətləndirilir. Postkolonializmle bağlı tədqiqatlar İkinci Dünya müharibəsindən sonra öz yüksəliş dövrünə qədəm qoymuşdur. Postkolonial nəzəriyyə kolonial tarixi keçmişə sahib millətlər arasındakı əlaqələri, müstəlif sosial təbəqələr arasında yeni münasibət formaları, hakim qüvvələrin yerli xalqı istismarını əks etdirir. Bu termin “üçüncü dünya” ölkələrinə, vaxtilə müstəmləkə olmuş ölkələrə və onların kölgədə qalmış mədəniyyətinə işıq tutur. Böyük Britaniya, Fransa, İspaniya, Rusiya kimi nəhəng dövlətlər müstəmləkələrdə təkə hakimiyyət nəzarəti deyil, həm də xalqların mədəniyyətinə də nəzarəti öz əllərinə keçirmişdir. Postkolonializm bu xalqların mədəniyyətini tədqiq edir, onlara özünü tanımaq haqqı qazandırır.

**Əsas hissə.** Postkolonializm bir çox bölgəni və yazıçını əhatə dairəsinə alan geniş yayılmış ədəbi istiqamətdir. Bu yeni ədəbi hadisə imperializmin ərsəyə gətirdiyi nəticələr haqqında həyata və cəmiyyətə fərqli bir yanaşmadır. Postkolonializm haqqında ilk elmi araşdırmalar XX əsrin ikinci yarısından etibarən başlayır. Vaxtilə Böyük Britaniyanın müstəmləkəsi olan Hindistanın 1947-ci ildə müstəqilliyini elan etdikdən sonra üçüncü dünyanın ölkələrinə qarşı böyük maraq yarandı. Bu tarixdən etibarən keçmiş müstəmləkə ölkələrində baş verən sosial-siyasi, ədəbi, mədəni, dilçilik və başqa sahələrdə elmi tədqiqatlar həyata keçirilmişdir. Bu tədqiqatların çıxış nöqtəsini təşkil edən ən ümdə ünsürlərin başında vaxtilə kolonializm rejimindən zərər çəkmiş insanların böhranlı vəziyyəti gəlir.

Edvard V. Səidin 1978-ci ildə nəşr edilən “Orientalizm” kitabının mövzusu postkolonial ölkələrə və onların mədəniyyətinə əsaslanır. Kitabda Qərbin Şərqi öz siyasi-mədəni ənənələri ilə idarə etməsi, yerli xalqı özünə “uyğunlaşdırması” yolları və vasitələri barədə bəhs olunur. Postkolonial dövrü xarakterizə edən başlıca siyasi-iqtisadi proseslərdən biri Böyük Britaniyanın müstəqilliyini elan etməsilə birgə milli dövlət quruculuğuna qədəm qoymuş “üçüncü dünya” ölkələrindən keçmiş imperiya paytaxtına axın etməyə başlamış miqrantların qarşılaşdığı yeni sosial şərtlərə adaptasiyasıdır. “Həm miqrant toplum, həm də qəbul edən solum üçün olduqca çətin keçən bu adaptasiya prosesi özündə bir çox siyasi-iqtisadi, sosial, psixoloji, dini-irqi problemləri daşıyır ki, bu da adaptasiya prosesinin uzun və mürəkkəb zaman kəsiyində gerçəkləşməsinə səbəb olur” [7, s. 69]. Bu postkolonial məkanda yaranan yeni intellektual nəsil müxtəlif mədəni ənənələrin nümayəndəsi, hibrid şəxsiyyət tipi kimi xarakterizə olunur. Postkolonial məkan sadəcə coğrafi deyil, həmçinin fərqli etnik-mədəni, dini faktorların bir-birini nüfuz etdiyi mühit olaraq nəzərdə tutulur. “İki fərqli mədəniyyətin qarşılıqlı təsirə və transformasiyaya məruz qaldığı postkolonial məkanda üzə çıxan “öz”-“özgə” binar oppozisiyası mədəniyyətlərin özünüdərkində mühüm rol oynayır” [4, s. 2].

Postkolonial nəzəriyyə, Qərbin siyasi, iqtisadi, hüquqi, mədəni və akademik sahələrdə hegemonluğunu qorumaq üçün müstəmləkə ölkələrdə insanların geridə qalmış, vəhşi və sivilizasiyaya ehtiyacı olan tərifini ortaya qoyur. Postkolonial nəzəriyyəni inkişaf etdirən insanlar məhz müstəmləkə ölkələrindən, etnik azlıqlardan və qaradərili insanlar arasından çıxmışdır. Frants Fanon, Edvard Səid, Aime Sezer və daha yeni nəzəriyyəçilər Homi Bhabba, Ania Lumba və Qayatri Spivak postkolonial nəzəriyyənin əsas tədqiqatçılarıdır. Bu nəzəriyyəçilər müstəmləkəçiliyin həm mikro, həm də makro təsirlərini müzakirə edir və müstəmləkəçi hökumətin əməllərindən doğan nəticələrin maddi və psixoloji təhlilini nəzərdən keçirirlər. Onların qənaətinə görə müstəmləkə edilmiş ölkələrin yerli sakinləri təkə öz torpaqlar üzərində deyil, eyni zamanda öz ağıl və bədənləri üzərində də yad qaydaların tətbiqinə qalib gəlmək üçün müxtəlif həll yolları axtarırlar. Bu baxımdan postkolonial nəzəriyyə siyasi, ədəbi, mədəni tədqiq və tənqid formasıdır. Robert Yonq “Postkolonializm” adlı əsərində bunu belə tərif edir: “Postkolonial tənqid trikontinental (Latın Amerikası, Asiya və Afrika) toplum tərəfindən Avropa mədəniyyətini tənqid edir. Tarix boyunca imperialist hökmranlığın zəncirlərindən qurtulmağa çalışan mədəniyyətlər vardır ki, postkolonial nəzəriyyə bu mədəniyyətlərin tarixi, siyasi adət-ənənələrindən əldə edilən resurslardan faydalanır” [8, s. 245].

Fanon müstəmləkəçiliyə və Avropa imperializminə qarşı çıxırdı və bu yolda şiddətin qanuniləşdirmənin doğru olub olmadığını müzakirələr həyata keçirmişdir. Xüsusilə “Qara Dəri Ağ Maska” (1952) və “Yer üzünün bədbəxtləri” (1961) əsərləri ilə müstəmləkəçilik və milli kimlik əlaqəsini ortaya qoymuşdur. O, müstəmləkə və müstəmləkəçilik münasibətlərinin ən parlaq təhlillərini təqdim etmişdir. Fanon əsərlərində hadisələrə müstəmləkə qurbanlarının gözü ilə baxaraq müstəmləkəçiliyin niyə dayandırılması zəruri olduğunu bildirmişdir. Onun fikrincə, müstəmləkə infrastrukturunu və düşüncə sistemi məhv edilməlidir və bu ancaq zorakılıq və mübarizə yolu ilə mümkün ola bilər. Başqa sözlə, Fanon “müstəmləkəçiliyi zorakılıq aktı hesab edir və buna qarşı dirənişdə də zorakılığa haqq qazandırır” [6, s. 122]. Fanonun tələbəsi olan başqa bir nəzəriyyəçi Aime Sezer kitabında milli kimlik anlayışına xüsusi diqqət yetirir və qaradərillərin Qərb mədəniyyətinə qarşı mübarizəsini müzakirə edir. Fanon da, Sezer də Qərbin qaradərillərə qarşı törətdiyi mədəni və psixoloji zorakılığın dəhşətli məqamlarını göz önünə gətirirlər. Sezer qərblə müstəmləkəçilərin yerlilərə nifrət dolu davranışlarını tənqid edərək Avropanın “mədəniləşdirmə” missiyasının arxasındakı əsl mənzərəni aşkar etmək məqsədi güdür. Bu əsərləri ilə Sezer müstəmləkəçilik əleyhinə ədəbiyyatın öncüllərindən birinə çevrilmişdir. Sezerin Afrikanın öz köklərinə qayıtması və müvəffəqiyyətini bərpa etməsi üçün mübarizə məsələləri toplusu “Negritude” anlayışının yaranmasına səbəb olmuşdur. “

<sup>115</sup> Bakı Dövlət Universitetinin doktorantı. [narifemaylzada@gmail.com](mailto:narifemaylzada@gmail.com)

“Negritude” “Harlem Rönensanı” hərəkatından ilhamlanmış bir konsepsiyadır və ilk növbədə qaradərililər üçün ədəbiyyat başda olmaqla bir çox yeniliklərin başlanğıcına səbəb olmuşdur” [5, s. 76].

Postkolonializm dövründə “üçüncü dünya” ölkələrində ortaya çıxan fərqli ədəbi hadisələri ələ alan başqa bir nəzəriyyəçi hind mənşəli Homi Bhabbadır. Bhabbanın 1994-cü ildə nəşr etdirdiyi “Mədəniyyətin yeri” adlı əsərində post-müstəmləkə dövrü və onun təsirləri geniş çərçivədə müzakirə edilmişdir. “Eyni zamanda müstəmləkəçiliyin tənqidi, milli-etnik azlıqların maddi və sosial mübarizələri, üzləşdikləri çətinliklər, eyni məkanda fərqli mədəniyyətlərin yanaşı mövcud olmasının multikultural təsviri və bu vəziyyətin yerli və gəlmə əhaliyə psixoloji təsiri kimi məsələləri araşdırılmışdır” [2, s. 344]. Edvard Səid kimi ədəbiyyat mütəxəssisi olan Bhabba postkolonial mətnləri tədqiq edərək “müstəmləkə dilini”, stereotipləri ortaya qoyur və təhlil edir. Eyni zamanda Bhabba postkolonial mədəniyyəti “istismarçı” və “istismar olunan” olaraq iki yerə bölür və “üçüncü mədəniyyət” olan hibridlik nəzəriyyəsi ilə ədəbiyyat aləmində əsərləri ilə gündəmə gəlməyi bacarır.

Dəyişən dünya düzəninə və ictimai proseslərə işıq tutmaq postkolonializmin əsas vəzifələrindəndir. Bu yeni düzənin bərabərində gətirdiyi yeni arayışlar və yanaşmalar fərqli mövzuları da gündəmə gətirmişdir. Postkolonializmlə ədəbiyyatın əlaqəsi olduqca güclü və önəmlidir. Bu isə öz növbəsində “postkolonial ədəbiyyat” anlayışının terminoloji lüğətə daxil olmasına səbəb olmuşdur. Postkolonial tədqiqatlar da əsas etibarilə öz qaynağını ədəbiyyat və mədəniyyət sahələrindən götürür. Bu cür əsərlərdə hadisələri Qərbin baxış bucağı ilə deyil, dekolonizasiya prosesindən keçmiş və müstəqilliyini yenidən qazanmış ölkələrin gözü ilə yansıtmaq daha məqsəduşgündür.

Avropa imperializminin ən qızgın çağında “ağ adamın məsuliyyəti” adlandırılan sivilizasiyalaşdırma yüksək qiymətləndirilsə də, sonralar bəzi yazıçılar müstəmləkəçilik anlayışını tənqid etmiş və ədəbiyyat bu müstəmləkə torpaqlarının hekayələri ilə zənginləşmişdir. “Postkolonial ədəbiyyat” anlayışı dünyada daha əvvəl istismar edilmiş torpaqların yazıçıları tərəfindən yazılan əsərlər və o bölgələrin insanları haqqında yazılmış əsərlər üçün istifadə olunur. “Bu ədəbiyyatın böyük bir qismi Afrika, Asiya, Latın Amerika və Karib dənizi adalarının Avropa müstəmləkəçilərindən qurtularaq müstəqilliyə tamamilə qovuşduğu 1950 və 1960-cı illərdən bu yana formalaşmışdır” [8, s. 90]. 1800-ci illərin sonlarında Avropa imperializmi dünya hakimiyyətini qurmağa, “mədəni olmayanı” mədəniləşdirməyə can atırdı. “İngilis yazıçısı Rudyard Kiplinq bu böyük “vəzifəni” irqçi şeirlər və romanlar yazaraq mədh etməkdən çəkinməmişdir” [7, s. 143]. Lakin Cozef Konradın “Qaranlığın ürəyi” (1899) və E. M. Forsterin “Hindistana bir keçid” (1924) əsərləri Avropa müstəmləkəçiliyinə yeni tənqidi yanaşma gətirmişdir. İkinci Dünya savaşının ardınca koloniyaların müstəqilliyə qovuşması Asiya və Afrikada sərt küləklər əsdirir və bu bölgələrin intellektualları ictimai-mədəni, həmçinin psixoloji “dağınıqlıq” tarixini yazmağa başladılar. Bir çox yazıçı irqi, etnik və milli kimlik kimi mühüm məsələlərin üzərində durdu. “Onlar müstəmləkə illərində Avropanın yaratdığı süni “sərhədlər” daxilində yaşanan gərginliyi ciddi şəkildə araşdırmağa başladılar” [6, s. 59].

E. Böhmər “Kolonial və Postkolonial ədəbiyyat” adlı kitabında kolonial ədəbiyyatı heterojen-çox qatmanlı olaraq təsvir edir. “Çünki ədəbiyyatın bu növü müstəmləkə dönməsində istər Britaniyada, istərsə də imperiyanın digər bütün koloniyalarında ərsəyə gələn əsərləri özündə birləşdirir” [1, s. 25]. Postkolonializm bir çox bölgəni və yazıçını əhatə dairəsinə almış geniş yayılmış bir ədəbi axımdır. Postkolonial ədəbiyyat daha əvvəl müstəmləkə olmuş ölkələrdən gələn insanların ədəbiyyatıdır. Bu ədəbi axım Antartikadan başqa bütün qitələrdə mövcuddur. Diqqət çəkən əsərlər arasında Afrikadan Alan Patonun “Ağla sevgili ölkəm” (1948) və Çinua Açıbe “Parçalanma”, Asiyadan Qrem Qrinin “Səssiz amerikalı” (1955), Anita Desainin “Toranlıqda oyunlar” (1978) və Salman Rüşdinin “Gecəyarısı uşaqları” (1978), Karib dənizi ölkələrindən V.S. Naypolun “Cənab Bisvas üçün ev” (1961), Cen Risin “Geniş-geniş bir dəniz” (1966) və Camayka Kinkeydin “Anni Con” (1958) var. “Postkolonializm feminist temalı əsərlər yazan qadın yazıçılar üçün də münbit zəmin olmuşdur” [3, s. 710]. 1980-ci illərin sonlarından etibarən postkolonial yazıçıların yeni nəslə eyni mövzuları fərqli perspektivlərdə təsvir edərək yeni bir çıxış axtırdılar. “Hanif Kureyşinin “Suburbia Buddha” (1990) və Zadi Smitin “İnci kimi dişlər” (2000) kitabları İngiltərə və ABŞ-da yaşayan qərbdən olmayan qadın mühacirlərə fokuslanır”.

Bill Aşkroft postkolonial ədəbiyyatın əhatə dairəsinin kolonial ədəbiyyatla müqayisədə daha geniş olduğunu bildirir. “Çünki bu ədəbi axıma həm müstəmləkəçilik illərində qələmə alınan, həm də müstəmləkəçilikdən sonra yazılan əsərləri daxil etmək mümkündür” [1, s. 92]. Tənqidçi Lumba bənzər şəkildə “Kolonializm/Postkolonializm” kitabında hər iki dövrdə ərsəyə gələn yazı nümunələrini; ədəbi əsərləri, dövlətin arxiv sənədlərini, tibbi mətnləri, iqtisadiyyatla bağlı yazıları və digər müxtəlif sahələrə aid nümunələri də bu ədəbi axıma daxil etməyi mümkün olaraq göstərmişdir. Biz postkolonial ədəbiyyatdan danışırıqsa, kolonial ədəbiyyatla kolonialist ədəbiyyat arasındakı fərqi qeyd etməliyik. Kolonial ədəbiyyat müstəmləkə rejiminə tabe edilən torpaqların yerli sakinlərinin müstəqillik qazanana qədər yazıb-yaratdığı bədii nümunələri əhatə edir. Xüsusilə Britaniyanın imperiya olduğu illərdə ingilis dilini ikinci dövlət dili kimi mənimsəmiş Afrika, Hindistan kimi xalqların ədəbiyyatını kolonial ədəbiyyat adlandırmaq mümkündür. Kolonialist ədəbiyyat isə imperiyanın yeni müstəmləkəçi ölkənin insanları tərəfindən qələmə alınan əsərləri ehtiva edir. bu ədəbi-bədii nümunələrdə reallıq imperialist nöqteyi-nəzərdən ifadə olunur. R. Kiplinq və J. Konrad kolonialist ədəbiyyatın qabaqcıl nümayəndələridir.

Postkolonial ədəbiyyatda əsas məqam identik və hibrid şəxsiyyət tipini aşdırmaqdır. Çağdaş dünyada hibrid millətlərin artması, miqrantların sayının yüksələn xətt üzrə inkişafı və mədəni müxtəliflik təşkil edən ölkələrin birləşməsi nəticəsində qarşımıza çıxan identiklik problemi postkolonial ədəbiyyatın əsas prinsiplərini formalaşdırır.

Postkolonial ədəbiyyat nümayəndələrinin əsərlərində dönmə-dönmə vurğulanan identiklik, miqrasiya, milli mənsubluq, tənhalıq, uşaqlıq çağına və doğma yurda fikri köç etmək kimi məsələlər ən vaciblərdəndir. Bu romanlarda hibrid şəxsiyyətin öz kimliyi uğrunda mübarizəsi daha çox diqqətimizi çəkir. Qeyri-mənsubluq problemi postkolonial roman qəhrəmanlarının

xarakterik xüsusiyyətlərindən biridir. Postkolonial ruhlu qəhrəmanların mürəkkəb taleyi, mədəni-ictimai fərqliliklər zəminində ortaya çıxan qeyri-müəyyənliklər, miqrantın bu müstəmləkə situasiyasında hər nə olursa olsun özünə yer etmək üçün sərgilədiyi mübarizə işlənən mövzuların əsasını təşkil edir.

Postkolonial ədəbiyyatın hədəfə aldığı əsas problemlər şəxsiyyətin identikliyinə qorunması, hibrid identikliyin multikultural cəmiyyətdəki "kimlik" arayışı, postkolonial toplumun yeni siyasi-iqtisadi və geosiyasi reallıqlar çərçivəsində qazandıqlarının və itirdiklərinin qarşılaşdırılması və s. kimi məsələlərdir. Postkolonial ədəbi nümunələr müasir ədəbi nümunələr içərisində özünəməxsus yerə sahibdir. XX əsr postkolonial ədəbiyyatda dramatik süjetlər vaxtilə Qərbin koloniyaları olmuş xalqların yaratdığı ədəbi nümunələr hesab olunur.

Postkolonial ədəbiyyat nümayəndələri əsərlərində müqavimət, diaspora, millətçilik, identiklik quruluşu və s. kimi problemlə məsələləri qaldırmaqla Britaniyanın müstəmləkəçilik təcrübəsinin koloniya sakinləri üzərindəki təsirini aradan qaldırmağa can atırdılar. Bu mövzuda yazılan romanlar ingilis ədəbiyyatının mövzularına əks-ifadə kimi formalaşmaqda idi. Postkolonial roman müstəmləkəçilik rejiminin ən bariz nəticələrindən biri olan immiqrantların keşməkeşli həyat şəraitini təsvir edir. Postkolonial yazıçılar yurdsuzluq, miqrasiya, irqi ayrışmışlıq kimi problemləri müstəlif üsullarla əks etdirmək məqsədilə bir çox əsərlər ərsəyə gətirmişlər.

**Nəticə.** Ədəbiyyatçı Sezerin də fikrinə istinadən qeyd edə bilərik ki, müstəmləkəçilik ənənələrinin banisi Avropa artıq öz vəzifələrini yerinə yetirib yekunlaşdırmış və yeni dövərdə bu "vəzifəni" Amerikanın hökumətinə həvalə etmişdir. Bu mənada müstəmləkəçilik postkolonializm adı altında müasir dövərdə yeni biçim alaraq hələ də davam etməkdədir.

### **İstifadə olunmuş ədəbiyyat**

1. Ashcroft B., Griffiths G., Tiffin H. The empire writes back: Theory and Practice in post-colonial literatures. London: Routledge, 2005, p. 296
2. Bhabha Homi K. The location of culture. London: Rotledge, 1994, p 407
3. Bradley A. Two days in Harlem. A new literary history of America edited by Greil Marcus and Werner Sollors, Harvard University Press, 2009, 710-714
4. Brown Angela K. Black Culture. International Journal of education & literacy studies, vol. 1, no.1, July 2013
5. Cesaire A. Sömürgeçilik üzərinə söyləv. Doğu kütüphanəsi, 2005. 190 s
6. Fanon F. Siyahı dəri beyaz maskələr. Encore yayınları, 2016, 280 s.
7. Said E. Orientalism. New York, Pantheon, 1978. P 368
8. Young Robert J. Postkolonializm: Tarixsel bir giriş. 1. Basım ed. Matbu yayınları, 2016, 672

**Açar sözlər:** postkolonializm, postkolonial nəzəriyyə, identiklik, hibrid şəxsiyyət, irqçilik

**Ключевые слова:** постколониализм, постколониальная теория, личность, гибридная идентичность, расизм

**Key words:** postcolonialism, postcolonial theory, identity, hybrid identity, racism

### **Postkolonial ədəbiyyata nəzəri baxış**

#### **Xülasə**

Postkolonial ədəbi nümunələr müasir ədəbiyyatda özünəməxsus yerə sahibdir. XX əsrin ikinci yarısından Avropa imperiyalarının süqutu, ardınca Amerika Birləşmiş Ştatlarının iqtisadi yüksəlişi ilə hegemonluğu ələ keçirməsi prosesi milli dövlətlərin köhnə sərhədlərinin dəyişməsinə, habelə global hal alan kütləvi köçlərə və çoxmillətli cəmiyyətlərin yaranmasına dəlalət etmişdir. Postkolonial proseslər insanların beynində qəlibləşmiş hakimiyyət, dil, identiklik kimi məfhumlar haqqında təsəvvürlərini alt-üst etmişdir. Yazıçılar əsərlərində postkolonial gerçəkliyə əsaslanaraq tarixdə yaşanan milli-mədəni konfliktlər, tarixi qarşıdurmalar, hibrid identiklik kimi fundamental problemlərə toxunur. Postkolonial əsərlər monolit mədəniyyətdən xilas olaraq hibrid, multikultural ədəbiyyatın formalaşmasında əvəzsiz rol oynamışdır.

### **Теоретический обзор постколониальной литературы**

#### **Резюме**

Постколониальные литературные образцы занимают особое место в современной литературе. Со второй половины 20-го века падение европейских империй, за которым последовал экономический подъем Соединенных Штатов Америки и процесс захвата гегемонии, показали изменение старых границ национальных государств, а также как массовые миграции, ставшие глобальными, и возникновение многонациональных обществ. Постколониальные процессы перевернули представления людей о таких понятиях, как власть, язык и идентичность. Основываясь на постколониальной реальности, писатели затрагивают в своих произведениях такие фундаментальные проблемы, как национально-культурные конфликты, исторические конфликты, гибридную идентичность. Постколониальные произведения сыграли незаменимую роль в формировании гибридной, поликультурной литературы, выходящей за рамки монолитной культуры.

### **Theoretical review of postcolonial literature**

#### **Summary**

Postcolonial literary patterns occupy a special place in modern literature. Since the second half of the 20th century, the fall of European empires, followed by the economic rise of the United States of America and the process of seizing hegemony, has shown a change in the old boundaries of nation-states, as well as mass migrations becoming global and the emergence of multinational societies. Post-colonial processes have turned people's ideas about such concepts as power, language and identity. Based on post-colonial reality, writers touch upon such fundamental issues as national-cultural conflicts, historical conflicts, and hybrid identity in their works. Postcolonial works have played an indispensable role in the formation of a hybrid, multicultural literature that goes beyond the monolithic culture.

**RƏYÇİ: dos. S.Abbasova**



Aygün Qasımova <sup>116</sup>  
**ŞİRVANIN SAZ BÜLBÜLÜ**

Azərbaycan folklor irsinin bir qolu Aşıq sənətidir. Aşıq sənəti sözü, musiqini və poeziyanı mükəmməl şəkildə özündə birləşdirərək həm forma həmdə məzmun baxımından kamilləşərək böyük bir mədəniyyət xəzinəsinə malik olan xalqımızın qan yaddaşından süzülərək bu günümüzdə uğurla gəlib çıxmışdır.

Sələfi sayalar, qamlar, şamanlar, varsaq və ozan olan, zaman keçdikcə mənəvi müqəddəslik dəyərlərini qoruyaraq bu günkü çağdaş dövrümüzdə gəlib çatan aşıq sənəti böyük bir mədəniyyət adını daşıyır

Mühit-Aşıq sənətinə münasibətdə tarixi-coğrafi, etnik-demoqrafik, siyasi-ictimai, iqtisadi-inzibati, linqvistik, mədəni və s.bu səviyyəli amillərin şərtləndirdiyi anlayışdır.

Təqribən XV-XVI yüz illərdə Azərbaycanda Aşıq sənəti yeni bir tarixi mərhələyə qədəm qoydu. Bu dövr Aşıq yaradıcılığının yayılması ilə yanaşı yeni-yeni Aşıq mühiti və Aşıq məktəblərinin yaranması ilə də xarakterikdir. Bunun səbəbi bu dördə Aşıq yaradıcılığına yeni fəlsəfi-ürfani, dini görüş- baxışların zənginləşməsi habelə ayrı-ayrı təriqətlərə yaxınlıq, daha çox təsəvvüf, mənə və rəmzlərin işlənmə müxtəlifliyi, yaranan Aşıq mühiti və məktəblərində ifa tərzii və özünə məxsus repertuar seçimində biruzə vermişdir.

Yaxın və uzaq keçmişimizdən günümüzdə qədərki mənzərədə Təbriz, Göyçə aşıq mühiti və məktəbləri bütünlükdə elmimizin, mədəniyyətimizin inkişafına əvəzsiz tövhələrdə səciyyələndir. Bu böyük mədəniyyət ocaqlarından biridə Şirvan aşıq mühitidir.

Şirvan diyarında Şirvanşahlar dövləti bərqərar olduğdan sonra bir çox bölgələr də Şirvana qatıldı. Şirvan torpağı Xəqani Şirvani, Zülfüqar Şirvani, İmadəddin Nəsimi, Aşıq Dostu, Əbdülməcrid Şirvani, Zeyid Yəhya Bakuvi, Əhdi Şirvani, Məhəmməd İbn Həsən Şirvani, Qəmədi Şirvani, Bahar Şirvani, Hacı Zeynalabdin Şirvani, Aşıq Xəlil, Seyid Əzim Şirvani, S ədrəddin Şirvani, Mirzə Ələkbər Şirvani, Abbas Səhhət, Aşıq Bilal, Kalvalı Balabançı Əli kimi sənət korifeylərini, təkcə Azərbaycana yox, dünyaya onun mənəvi xəzinəsinə bəxş edib.

Təsəvvüflə bağlı olan Səfəvilər dövləti Şirvan aşıq mühitinin inkişafında özünə məxsus bir yer tutur. Səfəvilər öz ideologiyasında həm də saz-söz poeziya sənətinin gücündən istifadə etmişdilər. Eyni zamanda Səfəvilər dövlətinin Şirvanın din-məzhəb, mədəni və ədəbi həyatında xüsusi rolu olmuşdur.

Şirvan aşıq sənətinin inkişafında və formalaşmasında Şirvan xanəndəlik məktəbinin böyük rolu olmuşdur. Xanəndəlik sənəti əvvəllər saray musiqisi olmuşdur. “Şamaxı paytaxt olduğu üçün sarayda rəqqasələrlə yanaşı xanəndələr, musiqiçilər də fəaliyyət göstərirdilər. Bunun nəticəsi idi ki, bəzən saray məclislərinə aşıqlar da dəvət olunurdu. Bu da aşıq sənəti ilə xanəndəlik sənətini bir-birinə yaxınlaşdıran amillərdən ən başlıcasıdır. Deməli, Şirvanda aşıq tək sazla yox balaban, nağara ilə yeni sazdan başqa alətlər ilə birgə iştirak edir. “Şirvanda aşıq ifaçılığında instrumentallıq sonradan və ya kənardan gəlmə bir hadisə deyildir. Birbaşa aşığın içində olduğu mühüm gerçəklikdir. Ona görə də aşıq musiqisinin gerçək təbiətini onun kökündə və mənşəyində araşdırsaq və izah etsək daha doğru olacaqdır. Bəllidir ki, sufi ocaqlarda keçirilən ayinlər müxtəlif musiqi alətlərinin ifası ilə müşayət olunmuşdur. Burada neyin, balabanın, dəfin xüsusi yeri olmuşdur. İndi müasir Şirvan aşıqlarının ifa etdikləri rəqs də sufi rəqslərin qalıqlarıdır. Bu rəqs standart ölçülü-biçili hərəkət ritmlərindən ibarətdir. Rəqsin mükəmməlliyi ilə yanaşı onun aşıq üçün nə qədər zəruri olması faktıda var. Şirvanda aşıq olacaq şəxs, məsələn, şagird saz çalmağı öyrəndiyi kimi aşıq rəqsini də öyrənməyə məcburdur.(6, səh120)

XX əsr Azərbaycan aşıq sənətində adı-sanı böyük ehtiram və hörmətlə yad olunan, ustad məqamına ucalan sənətkarlar sırasında Aşıq Şakirin xüsusi çəkisi olub. O, ötən əsrin 50-70-ci illərində zil, saçraq və qəlbləri rıqqətə gətirən bulaq suyuna bənzər dumduzu səsi, avazı, meydangirliyi ilə respublikamızın bütün bölgələrində “əsli xalq adamı, el adamı” kimi böyük məhəbbətlə qarşılanıb, seçilib, bəyənilib. Professor M.Qasımının təbirincə desək: “Şakir el sənətkarlardandır ki, onlar yüz ildən bir yaranır və bunların ömrü yüzillərlə bağlı olur və özlərindən sonra da yüzillərə qovuşurlar...”

Fərdi ifaçılıq keyfiyyətləri ilə seçilən sənətkarlardan biri də Aşıq Şakir olub. Şirvan aşıq mühitinin yeni ifaçılıq və yaradıcılıq baxımından formalaşmasında məxsusi xidmətləri olan ustad saz havaları ilə muğamlarımızı yüksək peşəkarlıqla sintez edib. Mələhətli səsi, saçraq zəngülələri ilə xalq arasında böyük sevgi qazanan sənətkar aşıq şeirinin müxtəlif şəkillərində gözəl nümunələr də yaradıb.

Şakir Şahverdi oğlu Hacıyev 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində anadan olub. Gənc ikən atası oğlunun saz sənətinə həvəsi olduğunu hiss edir və onu göyçaylı aşıq Mürsələ şeyird verir. Şakir ustadından ulu sənətin sirlərini öyrənir. El şənliklərində və rəsmi tədbirlərdə yaxından iştirak edir. Şirvanda istedadlı gənc aşıq kimi tanınır.

Aşıq Şakirin gənlik illəri çətin və məşəqqətli bir dövrə düşür. 1941–1945-ci illər müharibəsi başlayır. Şakir bir müddət sazını süngü ilə əvəz edir. Ordudan tərxis olunduqdan sonra Kürdəmir rayon Mədəniyyət evində əmək fəaliyyətinə başlayır. Mələhətli səsi, gözəl ifaları ilə el şənliklərinin yaraşığına çevrilir. Sənətinin səsi-sorağı rayonun hüdudlarını aşır, respublika səviyyəsində tanınır. Bakı şəhərindən tədbirlərə, konsertlərə dəvətlər alır. Musiqisəvərlər və zəhmətkeşlər qarşısında maraqlı repertuarla çıxışlar edir.

<sup>116</sup> AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu e.posta: a.qasimova62@gmail.com

Oz üzərində çalışan sənətkar “Valeh və Zərnigar”, “Şah İsmayıl”, “Tahir və Zöhrə”, “Xəstə Qasım”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Əmrah”, “Koroğlu” dastanlarını öyrənir, məclislərdə ifa edir. Eyni zamanda özü də “Qırx il” və “Etibarlı dost” adlı dastanları yaradır.

Sənətkara 1950-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən “Xalq aşığı” fəxri adı verilir. 1955-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir. 1961-ci ildə respublika aşığılarının III qurultayının nümayəndəsi olur. Azərbaycanın sənət və ədəbiyyat korifeylərindən Bülbülün, Fikrət Əmirovun, Niyazinin, Mirzə İbrahimovun iştirak etdiyi qurultayda o da məruzə ilə çıxış edir.

Aşıq Şakir Moskvada keçirilən mədəniyyət və incəsənət ongünlüklərində respublikamızı layiqincə təmsil edib. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 1967-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən sənətkar həmin il ümumittifaq özfəaliyyət incəsənət festivalının respublika baxışında, eləcə də 1972-ci ildə keçirilən respublika miqyaslı müsabiqədə I dərəcəli diplomla təltif olunub.

Yüksək ifaçılıq bacarığı ilə yanaşı, 20-dək qoşma, gəraylı və müxəmməsin müəllifi olan aşığın sənət möhürü vurduğu onlarca ifası Azərbaycan Radiosunun “qızıl fond”unda saxlanılır. Xüsusilə “Kəndimiz” mahnısı bu gün də mötəbər məclislərin və el şənliklərinin bəzəyidir. Ustad aşığın ifasında şöhrət tapan “Nərgiz”, “Nə bağ bildi, nə də bağban”, “Maral”, “Şirvan şikəstəsi”, “İnciməsin”, “Səhər-səhər” və s. şux mahnıları indi də dinləyicilərin könlünü oxşayır.

Aşıq Şakir 10 aprel 1979-cu ildə, 57 yaşında vəfat edib. Sənətkarın şeirləri “Aşıqlar” və “Aşıq sözü” kitab-toplularında işıq üzü görüb. Yaşadığı küçəyə və Kürdəmir rayonunda Mədəniyyət evinə onun adı verilib.

XX əsrin ortalarında Şirvan aşıq məktəbi məhz ustad aşıq Şakir Hacıyevin şəxsində öz tərəqqi və inkişaf dövrünü yaşadı. Aşıq Şakir Hacıyev Şirvan aşıq məktəbinin ənənələrini davam etdirməklə bərabər yaşadı, təkmilləşdirib və yeni bir sənət çığını açdı. Seyfəddin Qəniyev Aşıq Şakir haqqında ilk olaraq yazmış olduğu “Adım Şakir, mahalım Şirvan” kitabında Aşıq Şakirin şərəfli ömür yolunu, sənətkar taleyini xarakterizə edərək yazır: “Dədə Şakir haqqında yazmaq üçün neçə-neçə insanla görüşmüş, onların ustad haqqında çox dəyərli fikirlərini eşitmişəm. Ünsiyyətdə olduğum yüzlərlə insanın Şakir haqqında fəxrlə dedikləri “Aşıq Şakirinki Allah vergisi, Allah qisməti idi. Yoxsa heç kəs öz hünəri, öz səyi ilə Şakir mərtəbəsinə ucala bilməzdi”... Və bir “Şakir mərtəbəsin”də neçə-neçə Şakirlərin “yaşadığının” şahidi olmuşam. Aşıq Şakir, Xanəndə Şakir, Natiq Şakir, Rəqqas Şakir, Eyhami – Şirvan Şakir, Dirjor Şakir, bir də camalı ilə gözəllikdə Yusif misallı Şakir... Bəli, bu qədər bənzərsizliyi qeyri-adiliyi yalnız və yalnız Allah-taala ürəkdən sevdirdi bəndələrinə əta edir...”(4)

Aşıq Şakir xalq içindən çıxıb xalq üçün oxumuşdu. Böyük ustad aşıqlığın yüksək vəzifəsini gözəl duyurdu. Onun yaradıcılığının ana xəttini Azərbaycanın füsunkar təbiəti, başı qarlı dağları, bərəkətli çölləri təşkil edir.

Ceyran qaçar oylaqlara,  
Sürü qalxar göy dağlara,  
Quşlar yaşıl budaqlara  
Uçub qonar səhər-səhər.

Cəmən gülər, çiçək gülər,  
Otlar üstə şəh tökülər,  
Külək əsər, göy zəmilər,  
Dalğalanar səhər-səhər.

Kəklik səkər daşdan-daşa,  
Düzlər girər al qumaşa,  
Gözəllənib başdan-başa,  
Bizim diyar səhər-səhər. (3 səh 144)

Onun sosializm quruculuğu, kolxoz hərəkatı mövzusunda yazılmış şeirləri öz bədiliyi və axıcılığı ilə diqqəti cəlb edir. Xalqların üzünə xoş keçir illər,  
Sinədə çırpınır azad köüllər,  
Toy paltarın geyib qızlar, gəlinlər,  
Səfəlidir hər diyarı kolxozun.

Pambıq burda, taxıl burda, bir burda,  
Əziz qonaqlarımız gəlir bu yurda,  
Belə şənlik yoxdur heç bir diyarda,  
Artıq hər gün iftixarı kolxoza. (3 səh 144)

Şirvan aşıq yaradıcılığında “aşığı havaları” və “aşığı mahnıları” kimi anlayışlar mövcuddur. Bütövlükdə Şirvan aşıq mühitinin ənənəvi xüsusiyyətlərindən biri də ustad aşıqların mahnı yaradıcılığıdır. Mahnı yaradıcılığı və mahnı ifaçılığı Şirvan aşıq mühitinin qədim sənətkarlıq ənənələrindən biridir. Peşəkar ustad aşıqların yaratdıqları mahnılar aşıqların repertuarına daxil edilmiş, tədricən mühitin ənənəvi havasına çevrilib, ifaçılıqda ənənəvi hava kimi yaşayıb. Zəngin sənət irsi olan aşıq Şakir Hacıyev Şirvan aşıq mühitini bütöv Azərbaycan aşıq sənəti səviyyəsinə qaldıran yaradıcı aşıq olub. Böyük ənənəni yaşatmış Şirvan aşıq mühitinin yetişdirməsi aşıq Şakir Hacıyev Şirvan aşıq məktəbinin inkişafı və onun



formalaşmasında xüsusi yer tutur. Aşığın yaradıcılığı çoxcəhətlidir. Aşiq Şakir klassik havalar və dastan bilicisi kimi eyni zamanda neçə-neçə qoşma, gəraylı, dastan və aşiq mahnılarının müəllifidir.

Aşiq Şakirin özünün bəstələdiyi bir neçə aşiq mahnısı “Səhər-səhər”, “Kəndimiz”, “Yurdumun”, “Xub yaraşır nazlı yara” və s. kimi mahnılar bu gün də aşıqların, xanəndələrin repertuarında geniş yer tutur. Aşiq Şakirin yaradıcılığının ən kamil nümunələri təkcə Şirvanda deyil, Azərbaycanın digər bölgələrində – Güney Azərbaycan, Dağıstan, Anadolu aşıqlarının repertuarının aktiv hissəsinə daxil olub, bu gün də sevə-sevə oxunur.

Vaxtilə Aşiq Şakirin səsi Moskvanın böyük sütunlu salonlarında əks-səda verib. Hələ sovet dönəmində, 1984-cü ildə Aşiq Şakirin səsi sovet hakimiyyətinin ideoloji düşməni olan ölkələrdə dillənirdi. ABŞ-dan dövlət mühafizəsinə verilib və ABŞ-ın Los-Anceles şəhər radiosu ilə səsləndirilən iki veriliş yazılıb. Ayda bir dəfə efirə çıxan “Sandi Oprea” adlı bu verilişin aparıcıları Fret Həyat və Fret Azad olmuşdular. Verilişin biri dahi bəstəkar Üzeyir Hacıbəyova həsr olunmuş, ikincisi isə ümumilikdə Azərbaycan xalq musiqi alətlərindən, onların xüsusiyyətləri və ifa tərzlərindən bəhs edilən bu verilişin verilişin daimi rubrikası aşiq yaradıcılığı olub. Aparıcıların qeyd etdiklərinə görə, ayda bir dəfə efirə çıxan bu radio proqramının redaksiyasına dinləyicilər tərəfindən göndərilən çoxsaylı məktublarda Aşiq Şakirin lent yazılarının səsləndirilməsi xahiş olunurdu.

Şirvan bölgəsində şifahi ənənəli musiqinin iki professional qolunun – aşiq və muğam sənətinin əsrlər boyu yanaşı addımlaması peşəkar xanəndə-sazəndə ifaçılığının inkişaf etməsi Aşiq Şakir ifaçılığında da özünü əyani şəkildə büruzə verir. Onun oxuduğu aşiq havalarında xanəndə nəfəslərinin olması havaların arasında vokal ifa etdiyi muğam parçalarını buna misal gətirmək olar. Aşiq Şakir muğamlarımızın da mahir bilicisi və ifaçısı olub. Xalq artisti Əlibaba Məmmədov deyib: Aşiq sənətimizin çox görkəmli nümayəndələrini görmüşəm. Onlardan ikisi qəlbimə çox yaxın olub. Biri rəhmətlik aşiq Şakir, ikincisi rəhmətlik aşiq Pənah idi. Hər ikisinin də bənzərsiz sənətkarlıq keyfiyyətləri vardır. Aşiq Şakir muğam ifaçılığı ilə də seçilirdi. Əruzü yaxşı bilirdi. Səs imkanları çox geniş idi. Gözəl ifası ilə yanaşı, həm də bir aşiq kimi yaxşı oynamaq qabiliyyəti vardı. Odur ki, aşiq Şakir sənətinə, sözün əsl mənasında aşiq idim. İstedadlı sənətkar yaxın dostum olub. O, yaxşı bilirdi ki, mən onun pərəstişkarıyam. Onu böyük sənətkar hesab edirəm.(7)

Aşiq Şakir yaradıcı ustad aşıqlardandır. Onun özünün yaratdığı iki dastan, onlarla gəraylı, qoşma, aşiq mahnısı var ki, bu gün də Şirvan aşıqlarının repertuarında aktiv yer tutaraq, dillər əzbəri olub. Aşiq Şakir Şirvan aşiq ifaçılığını öz arxasınca çəkib aparmağı bacardı. Aşiq Şakirin şagirdi olub-olmamasından asılı olmayaraq Şirvan “üstündə” oxuyan yüzlərlə aşığın müəllimi olub. Aşiq Şakiri hətta görməyən aşıqlar belə radiodan, lent yazılarından onun ifaçılıq tərzini, oxu üslubunu öyrənməklə özlərinə ustad bildilər. Şakirsevər insanların toy-düynələrdə, səsinə yazdıqları lent yazılarında, toy mərasimində aşığın iştirakının bəzi spesifik məqamlarını görürük. Aşiq məclis apardığının şahidi oluruq. Dastan, nağıl söyləyərkən, yaxud hər hansı havanı oxuyarkən çox məharətlə obraza girir, dinləyiciyə xüsusi zövq bəxş edir. Onun oxuduğu məclislərin şahidi olan müasirlərinin söylədiklərinə görə Aşiq Şakir məclislər, toy-büsatlar yaraşığı idi. Onun apardığı məclislər əsl sənətkarlıq nümunəsi idi.

Aşiq Şakir, onun yaradıcılığı, sənəti barədə görkəmli alimlər – Ə.Cəfərzadə, P.Əfəndiyev, A.Nəbiyev, M.Həkimov, M.Qasımlı, E.Məmmədli, R.Hüseynov, V.Yusifli, və b. vaxtilə məqalələr, oçerklər yazıb, dəyərli fikirlər söyləyiblər... Aşiq Şakir bir aşiq idi; vətənin, yurdun, onun dağımın, düzəninin, gülünün, çiçəyinin və insanının aşiqi. Bu vurgunluq sərhəd tanımırdı. Coşub-çağlayan bir bulaq idi: içindən gəlirdi. Bulaq coşduqca, daşdıqca tükənmək əvəzinə, daha da böyüyür, ucalır, kamilləşirdi. Çünki bu, mənbəyi ilahliliyə bağlı tükənməz dərya idi. Şakir bu dəryanın həm qəvvası, həm də aşiqi idi. Bu, bir söz dəryası idi. Sözlər Şakirin qəlb dünyasından süzülüb gəldikcə o yaşayırdı:

Mən bir söz xiridarı, söz sərrafıyam,  
Onunla pərvazda könül, yaşaram.  
Heç vaxt bəd əmələ verməm meylimi,  
Halal yola edib meylil yaşaram.

Aşiq Şakiri "Şirvanın bülbülü" də adlandırırdılar. Bu adı ona təsadüfi verməmişdilər. O, doğrudan da, elinin saz bülbülü, xarı bülbülü idi. Ona görə ki, Şakirin sinəsi yanıqlı idi. Şakir sinəsindən çağlayıb gələn sözlərin sel gücünün qabağında durmaq, onların cazibəsinə düşməmək, Şakir sənətinin heyranına çevrilməmək qeyri-mümkün bir iş idi. Çünki bu sənətdə, bu səsdə, bu sözdə, bu musiqi və barmaqlarda Şakir ürəyi, Şakir ruhu var idi. Ona görə də Şakir sənəti ruhani sənət idi; ürəkdən, könlükdən qəlbın dərinliklərindən gəlirdi. Bu gələn poetik incəlik Azərbaycan aşiq sənətinin, söz sənətinin minilliklərin sınağından çıxıb gələn ən dəyərli, ən yaşarı ənənələri özündə qorumuşdu.

Şakir, de getmədin hara?  
Xalqım geyinir zər-xara,  
Qalacaqdır məndən sonra,  
Sözüm ellərdə-ellərdə.(5 səh 410)

Şirvan aşiq mühitinin regional özəllikləri və Şirvan aşiq musiqisi haqqında elmi təsəvvürləri genişləndirmək, Aşiq Şakirin ifasında olan aşiq havalarının məqam və melodiya xüsusiyyətlərini aşkar etmək, bir sözlə, Aşiq Şakir sənət irsini öyrənmək bizim mənəvi borcumuzdur.

## ƏDƏBİYYAT

1. Azərbaycan Aşiq Poeziyası (antologiya) Bakı. Şərq-Qərb.2020 ( səh 736)
2. Azərbaycan Folklor Antologiyası 2005 ( səh 14)
3. Aşıqlar. Bakı, 1960, 2-ci çap (s 144)

4. S.Qəniyev. "Adım Şakir, mahalım Şirvan", Bakı. 2002
5. S.Qəniyev. Şirvan Aşıqları. Bakı. 2007 (s 408-421)
6. Şirvan aşığı sənəti, ənənə və müasirlik. Q. Sayılov. (s.120)
7. 7.Aşıq Zirvəsi. T.Abdullayev. Bakı Elm və Təhsil 2015

## XÜLASƏ

XX əsrin ortalarında Şirvan aşığı məktəbi məhz ustad aşığı Şakir Hacıyevin şəxsində öz tərəqqi və inkişaf dövrünü yaşadı. Aşıq Şakir Hacıyev Şirvan aşığı məktəbinin ənənələrini davam etdirməklə bərabər yaşadı, təkmilləşdirib və yeni bir sənət çıxırı açdı.

Zəngin sənət irsi olan aşığı Şakir Hacıyev Şirvan aşığı mühitini bütöv Azərbaycan aşığı sənəti səviyyəsinə qaldıran yaradıcı aşığı olub. Böyük ənənəni yaşatmış Şirvan aşığı mühitinin yetişdirməsi aşığı Şakir Hacıyev Şirvan aşığı məktəbinin inkişafı və onun formalaşmasında xüsusi yer tutur. Aşığın yaradıcılığı çoxcəhətlidir. Aşıq Şakir klassik havalar və dastan bilicisi kimi eyni zamanda neçə-neçə qoşma, gəraylı, dastan və aşığı mahnılarının müəllifidir.

Aşıq Şakirin özünün bəstələdiyi bir neçə aşığı mahnısı "Səhər-səhər", "Kəndimiz", "Yurdumun", "Xub yaraşır nazlı yara" və s. kimi mahnılar bu gün də aşıqların, xanəndələrin repertuarında geniş yer tutur. Aşıq Şakirin yaradıcılığının ən kamil nümunələri təkcə Şirvanda deyil, Azərbaycanın digər bölgələrində Güney Azərbaycan, Dağıstan, Anadolu aşıqlarının repertuarının aktiv hissəsinə daxil olub, bu gün də sevə-sevə oxunur.

**Açar sözlər:** Folklor, Aşıq yaradıcılığı, Şirvan Aşıq məktəbi, ustad aşığı, xanəndə, aşığı Şakir Hacıyev,

## SUMMARY

In the middle of the 20th century, the Shirvan Ashiq School has lived its progress and development period thanks to the master Ashiq Shakir Hajiyev. Ashiq Shakir Hajiyev continued the traditions of the Shirvan Ashiq School, made them to live, improved and opened a new artistic path.

Ashiq Shakir Hajiyev was a creative ashig who raised the Shirvan Ashiq environment one of the rich creative heritage to the level of ashig art of Azerbaijan.

Shakir Hajiyev, who has kept the great tradition alive, was cultivated by the Shirvan ashig environment takes a special place in the development and formation of Shirvan ashig school. The creativity of the ashig is multifaceted. At the same time Ashiq Shakir as a connoisseur of classic songs and epics is an author of several couplets, garayli, epic and ashig songs.

Several ashig songs composed by Ashiq Shakir are "Sahar-sahar", "Kandimiz", "Yurdumun", "Khub yarashir nazli yara" and etc. songs even today occupy a large scale in the repertoire of ashigs and singers. The most perfect examples of Ashiq Shakir's creativity are not only in Shirvan, also in other regions of Azerbaijan, it has took an active part in the repertoire of South Azerbaijan, Dagestan, and Anatolian ashiks, and it is still singing with pleasure today.

**Key words:** Folklore, Ashiq creativity, Shirvan's Ashiq school, Ustad Ashiq, songster, ashigShakirHajiyev,

## РЕЗЮМЕ

В середине 20-го века Ширванская школа Ашуга пережила период своего расцвета и развития благодаря мастеру Ашугу Шакиру Гаджиеву. Ашуг Шакир Гаджиев продолжил традиции Ширванской Ашугской Школы, вдохнул в них жизнь, усовершенствовал и открыл новый творческий путь.

Ашуг Шакир Гаджиев был творческим ашугом, который поднял Ширванскую Ашугскую Школу среди одного из богатых творческих наследий до уровня ашугского искусства Азербайджана.

Шакир Гаджиев, сохранивший великую традицию, возвращенную ширванской ашугской средой, занимает особое место в развитии и становлении ширванской ашугской школы. Творчество ашуга многогранно. В то же время Ашуг Шакир как знаток классических песен и эпосы является автором нескольких куплетов, гарайлей, эпосы и ашугских песен. Несколько ашугских песен, сочиненных Ашугом Шакиром: «Сахар-сахар», «Кандимиз», «Юрдумун», «Хуб ярашир назлы яра» и др. песни даже сегодня занимают место в репертуаре ашугов и певцов большой размах. Самые совершенные образцы творчества Ашуга Шакира есть не только в Ширване, но и в других регионах Азербайджана, он активно участвовал в репертуаре южно-азербайджанских, дагестанских и анатолийских ашиков, с удовольствием поет и сегодня.

**Ключевые слова:** Фольклор, Ашугское творчество, Ширванская Ашугская Школа, уstad ашуг, ханенде, ашуг Шакир Гаджиев,

**RƏYÇİ:** dos. S.Abbasova

## САМЕДВУРГУН В РУССКОМ ЛИТЕРАТУРОВЕДЕНИИ

С.Вургуновошел в историю азербайджанской литературы как поэт, драматург, переводчик и теоретик. Его поэзия, выступления, переводы и статьи обогатили азербайджанскую литературу и оказали на нее значительное влияние.

С.Вургуном интересуются за пределами Азербайджана. Сфера интересов деятелей литературы и культуры других народов не ограничивается переводом его произведений на другие языки. Творчеству азербайджанского поэта посвящены отдельные статьи. Немало написано о нем, в русской критике. С интересными статьями о Вургуне неоднократно выступали такие критики, как П.Скосырев, С.Трегуб, Д.Минкевич, В.Огнев и др.

С.Вургуна начали переводить на русский язык в первой половине 30-х годов. В последующие годы его произведения стали переводиться еще чаще. Большинство из того, что было написано С.Вургуном, переведено на русский и другие языки. Плодотворно работали над переводами произведений С.Вургуна на русский язык такие известные русские поэты как П.Антокольский, Н.Асеев, М.Алигер, А.Адалис, В.Луговской, М.Светлов, К.Симонов и другие. Они приложили много усилий для популяризации произведений как С.Вургуна, так и других классиков, и современных поэтов Азербайджана. Благодаря этим переводам, произведения азербайджанских поэтов приобрели широкую известность.

Поэты-переводчики проделали большую плодотворную работу. В целом их переводы близки к тексту и духу подлинника. Широкие эпические описания, лирические отступления, окрашенные философскими раздумьями, вдохновенные зарисовки природы, - все это бережно и мастерски сохранено во многих переводах.

Хорошо известны многочисленные удачи в их переводах. В целом переводчики с большим мастерством сумели передать дух вургуновской поэзии. Прежде всего, в русских текстах этих произведений видна личность самого СамедаВургуна.

Отдавая должное поистине огромному труду переводчиков, все же следует заметить, что обаятельность и тонкость поэтического искусства СамедаВургуна не всегда удачно воспроизведены.

Речь идет не о буквальной точности перевода, а о передаче смысла и особенностей оригинала. Во многих переводах можно заметить некоторые сокращения, отсебятина, и не всегда соблюдены творческие особенности Вургуна.

Вургуновское дарование оказывает мощное воздействие на человека, который читает его произведения в оригинале, и значительно слабее оно ощущается в переводе. В переводах, нередко исчезает неповторимо вургуновское восприятие жизни, его романтический взлет, светлая вера в силу человека, тончайшие оттенки в его отношении к героям, возвышенность и задушевность стиля, а вместо этого возникают некие «другие» мысли и чувства вместо тех, что были у автора.

Но все же по имеющимся русским переводам можно составить полное и яркое представление о незаурядном таланте С.Вургуна, по достоинству оценить идейно-художественные особенности его самобытно величавой поэзии, определить его вклад в русскую литературу.

Сам СамедВургун большое значение придавал изданию своих произведений на русском языке. Говоря об этом, поэт писал: «Я недавно получил и другое письмо из гор. Москвы, от Издательства «Искусство». Мои русские братья, просят мое согласие на издание однотомника моих драматических произведений. Это будет почти десятой моей книгой на великом русском языке, благодаря которому мое скромное творчество становится достоянием всех братских народов моей необъятной Родины СССР, и достоянием ряда зарубежных читателей». (3, 228)

Творчество С.Вургуна, глубоко самобытное, ушедшее своими корнями в национальную письменную и фольклорную поэзию, в то же время, своеобразно синтезируя переосмысленные по-новому лучшие традиции мирового искусства, в первую очередь русской классической и советской, западных и восточных культур, по своему характеру является новаторским. Эту особенность творчества азербайджанского поэта подчеркнул А.Фадеев, восхищаясь «высоким, умным, жизнелюбивым талантом» СамедаВургуна, «взращенным родным народом и целиком отданным ему» он писал: «Наследник всего лучшего, что дала поэзия народов Востока за многие столетия ее развития, ты своеобразно сочетал это с достижениями русской реалистической поэзии, и творчество твое, обогащенное всечеловеческими идеями нашего века, выступило как новое слово в развитии нашей советской поэзии»

Видный русский поэт, переводчик Павел Антокольский, который знал СамедаВургуна очень хорошо не только по встречам, личной дружбе с ним, но и через переводы его произведений, всегда подчеркивал беспредельную честность и абсолютную искренность как неотъемлемые качества Вургуна – поэта и человека. П.Антокольский писал: «В чем была сила этого человека? В личном обаянии? Да, конечно, это очень важно. Но не только в обаянии! В интенсивном, никогда не изменявшем себе вдохновении? Да, конечно, это было неизбежным для поэта.

Но еще насущнее, еще привлекательнее в нем была его абсолютная искренность. Он никогда не лгал. Он был беспредельно честен в каждой своей строке, в каждом своем поступке, в каждой оценке того или иного явления

<sup>117</sup> БГУ, доцент

нашей жизни... Я вспоминаю его как человека и поэта, чистого, доброго, милого, красивого и внешне и внутренне. Поэт и человек были в нем неразделимы». (2)

Именно такая цельность характера, цельность натуры азербайджанского художника слова, его «беспредельное обаяние» в сочетании с его возвышенным романтическим творчеством и обусловили то обстоятельство, что образ СамедаВургуна художественно воссоздан не только в азербайджанской, но и в русской литературе.

Данное обстоятельство предвидели и Александр Фадеев, и Михаил Шолохов, и Николай Тихонов, близко знавшие Вургуна, и другие художники слова. Так, в беседе с азербайджанским журналистом М.Шолохов, например, заметил: «Посвятить творчеству целую жизнь... и то кажется мало, невосполнимо мало. Я верю, что в Азербайджане сейчас работают десятки исследователей его творчества. Должно быть, немало и тех, кто занимается изучением его воззрений, пишет воспоминания о нем. Один только внешний облик его мог стать прекрасной темой для художественного произведения». (4, 8)

То же говорил и А.Фадеев, который, по свидетельству Н.Тихонова, как-то в беседе с СамедомВургуном сказал: «Ты и сам такой характер, что годишься в произведение высокой поэзии». (7)

П.Антокольский пишет: «Еще раз вспоминаю СамедаВургуна и низко кланяюсь его благородной бессмертной памяти. Значение этого поэта для всего нашего поколения исключительно велико. Новаторской была его романтическая драматургия. А лирика Самеда навсегда проникла в человеческие сердца» (1)

В азербайджанском литературоведении утвердилось мнение, что первым опытом создания в русской литературе образа СамедаВургуна является стихотворение К.Симонова «Речь моего друга СамедаВургуна на обеде в Лондоне» (1948).

Мой друг СамедВургун, Баку  
Покинув, прибыл в Лондон.  
Бывает так — большевику  
Вдруг надо съездить к лордам,  
Увидеть двухпалатную  
Британскую систему  
И выслушать бесплатно там  
Сто пять речей на тему  
О том, как в тысяча... бог память дай, в каком  
Здесь голову у короля срубили.

К этой теме поэт обращался и в других своих произведениях, стремясь не только в стихах, но и в статьях воспоминаниях воссоздать образ своего так рано ушедшего из жизни друга.

В своих воспоминаниях К.Симонов пишет: «... Его собственные стихи, в которые я по-настоящему вчитался именно в то лето, привлекали к нему наши души, ибо в них была и сила, и страсть, и та тонкость в выражении чувства, которые всегда – и тогда, и потом отличали его поэзию». (5, 11-12)

К.Симонов отмечает, что первое впечатление от поэзии СамедаВургуна возникло у него в молодые годы и сохранилось до конца жизни. Русский поэт С.Вургуном сблизился и сдружился в период работы большой группы писателей (В.Луговской, П.Антокольский, К.Симонов, М.Алигер, Е.Долматовский, А.Адалис и др.). Вспоминая ту пору, совместную работу над «Антологией...», К.Симонов впоследствии писал: «...Мой друг СамедВургун водил меня по обветренным проспектам и улочкам Баку и влюблял в свой край, в свою землю». (6)

Не только Константина Симонова, но и других русских поэтов С.Вургун влюблял в прекрасную азербайджанскую поэзию. П.Антокольский, например, писал, что Вургун, «призванный знаток и хозяин всего раскрывшегося перед нами богатства азербайджанской классики и народного эпоса», ввел его, как и других поэтов-переводчиков, в азербайджанскую поэзию, уходящую корнями в глубь веков. Его чтение на родном азербайджанском языке шедевров национальной поэзии, национальной классики помогало переводчикам проникнуться мечтами, переживаниями азербайджанского народа, ближе узнать и понять его, его историю, духовную культуру. А огромное человеческое обаяние, сочетание «мужества, незаурядной силы духа и воли» с нежностью, добротой к людям привлекали к Вургуну симпатии тех, кто общался с ним, возбуждали и особый интерес к его творчеству.

В связи с пятидесятилетним юбилеем С.Вургуна в 1956 году, Н.Тихонов посвятил поэту стихотворение:

Певец отваги боевой,  
Твой, стих, как  
«птица урагана»,  
Звучал над бурей огневой!  
И в мирных днях  
Азербайджана.

Далее он еще не раз посвящал стихи азербайджанскому поэту. В книге стихов Н.Тихонова «Азербайджанская тетрадь», есть стихотворение «Я вспомнил СамедаВургуна». Это стихотворение состоит из двух частей. В первой части Н.Тихонов вспоминает живого СамедаВургуна, встречи с ним, совместную охоту в лесах и в горах Азербайджана в 1947 году.

Я вспомнил Самеда Вургуну  
В тени Ашагинских лесов,  
Рассвет разноцветный и юный.  
Охотничьих гул голосов.

Самед появлялся нежданно,  
Ломая кусты предо мной,  
Похожий на горного Пана,  
Что радости полон земной...

Во второй части описывается новая встреча с поэтом, но уже с возвышающимся в центре Баку памятником ему:

Стоял он на площади пышной,  
Живущего пламенный друг,  
И с ним говорили неслышно  
Деревья, что стали вокруг.  
\*\*\*

Сладостно было Самеду  
В высоком величье своем  
Вести с земляками беседу  
О мире большом и родном!

В 1956 году В.Луговской написал стихотворение «Двадцать шесть». По своей манере письма это произведение близко к поэме С.Вургуну «Локбатан» (1934). Это сходство заметно в передаче самого колорита, в самом мотиве сна, в романтической образности рассказа старика, повествующего о героизме двадцати шести бакинских комиссаров, трагически погибших в песках Ахча-Куймы, и в самом интонационно-ритмическом строе, в приеме повторов в конце строк одного и того же слова (редиф), который характерен для классических и народных форм азербайджанской поэзии, широко использованных С.Вургуну. И не случайно, что это стихотворение В.Луговского посвящено Самеду Вургуну.

Можно много говорить о произведениях, в первую очередь стихах, посвященных С.Вургуну, рисующих его образ, который, как заметил П.Антокольский, «вырастает из груды пережитых мелочей и подробностей, становится ясными четким в основном своем значении». (4, 5)

Творчество и личность выдающегося азербайджанского художника слова обогатили русскую литературу не только в тематическом плане, не только «темой Вургуну», но и его образом, художественно воссозданным в различных жанрах.

#### Список литературы

1. П.Антокольский. Добро пожаловать в нашу и вашу Москву! «Молодежь Азербайджана» 22 мая 1959 г.
2. П.Антокольский. «...И не кончится еще никогда...» - «Литературный Азербайджан», 1976, №5, с. 19-20
3. Г.Бабаев. Поэт и время. Баку: «Изд-во Академии наук Азербайджанской ССР», 1966, 237 с.
4. С.Вургун. Высказывания, воспоминания, исследования о поэте. Баку: «Элм», 1976, 198 с.
5. К.Симонов. Сила и нежность. «Литературный Азербайджан» 1976, №5, с. 11-12
6. К.Симонов. Подвиг, победа, счастье. «Баку», 1970, 30 сентября
7. Н.Тихонов. Голосом сильным и честным, смелым и ясным. - «Литературная газета», 1976, 17 ноября

**Ключевые слова:** поэзия, творчество, критика, переводы, статья

**Açar sözlər:** poeziya, yaradıcılıq, tənqid, tərcümələr, məqalə

**Key words:** poetry, creation, criticism, translations, article

#### Xülasə

“Səməd Vurğun rus ədəbiyyatşünaslığında” mövzusu xüsusi araşdırmaya layiqdir. Səməd Vurğun yaradıcılığına maarifləndirici məqalələr silsiləsi həsr etmiş ədəbiyyatşünasların və tənqidçilərin həmişə diqqətini cəlb etmişdir. S. Vurğunun yazdıqlarının çoxu rus dilinə tərcümə olunub. Məşhur rus şairləri P. Antokolski, N. Assev, M. Aliger, A. Adalis, V. Luqovskoy, M. Svetlov, K. Simonov və başqaları Vurğunun əsərlərinin rus dilinə tərcüməsi üzərində səmərəli fəaliyyət göstərmişlər. Onlar Vurğunun əsərlərinin təbliği üçün çox səy göstərmişdilər.

#### Summary

The topic "Samad Vurgun in Russian literary studies" deserves a special study. Samad Vurgun has always attracted the attention of literary scholars and critics who have dedicated a series of informative articles to his work. Most of S. Vurgun's writings have been translated into Russian. Famous Russian poets P. Antokolski, N. Assev, M. Aliger, A. Adalis, V. Luqovskoy, M. Svetlov, K. Simonov and others worked effectively on the translation of Vurgun's works into Russian. They made a lot of efforts to popularize the works of Vurgun.

**RƏYÇİ:** dos.E. Vəliyeva

VII-XIII əsrlər Ərəbistanda, həmçinin ərəblər tərəfindən işğal olunmuş Hindistan sərhədlərindən başlayaraq Şimali Afrikanı, Zaqafqazıyanı və s.əhatə edən böyük ərazidə çoxmillətli dövlət-ərəb xilafəti mövcud olmuşdur. Belə məşhur regionda dövlət və elm dili ərəb dili hesab olunurdu. Xilafətdə ərəb dilçiliyinin yaranması praktik səbəblərlə bağlı idi.

Ə.Rəcəbli “Dilçilik tarixi” kitabında yazır; “İslam şərqində ərəb dili uzun müddət islam dilinin dini olmaqla bərabər elmin və ədəbiyyatın dili olmuşdur. Bunun bariz nümunəsidir ki, orta əsrlərdə dilçilik məsələləri ilə məşğul olan Azərbaycan dilçiləri də öz əsərlərini məhz bu dildə yazmışlar. Onlar ərəb xilafətində yaşamış, oradakı dilçilik məktəblərində çalışmışlar” [4, 366].

Ərəb dilinin ilk tədqiqatçıları ərəblərin özləri və orta əsr müsəlman Şərqi ölkələrinin nümayəndələri olmuşlar. Ərəb dilçiliyinin yaranmasını VII əsrdə yaşamış Əbül Əsəd əd-Duəlinin adı ilə əlaqələndirmək o qədər də doğru olmazdı. Müxtəlif mənbələrdə islamdan əvvəl Ərəb şair və natiqlərinin müsabiqəsi keçirildiyi Ukaz bazarında şeir, sənət məsələləri ilə yanaşı dilə, üslubiyyətə aid müxtəlif mübahisələrin keçirildiyi də vurğulanır.

Məmmədəliyevin “Ərəb dilçiliyi” kitabında qeyd etdiyi kimi; “Əli ibn Əbu Talibin nitq hissələrini üç yerə bölməsi, Əbul Əsvəd əd Duəlinin bir sıra qrammatik hadisələri qeydə alması, Sibəveyhinin kitabında ərəb qrammatikasının əsas nəzəri müddələrinin işlənilib hazırlanması, oradakı terminoloji kamillik və s. ərəb dilçiliyinin daha qədim ənənələrə malik olduğunu sübut edir” [3, 14-15].

Ərəb dilçiliyi qədim hind qrammatika elminin təsiri nəticəsində təşəkkül tapmışdır. Dilçiliyin qarşısında duran ən mühüm problemlərdən biri ərəb qrammatika məktəblərinin, onların başqa qrammatik sistemlərlə oxşar və fərqli cəhətlərinin öyrənilməsidir. Əlbəttə ki, bu da öz növbəsində bu məktəblərin yarandığı dövrlərin ictimai-iqtisadi şəraitini, onların təmasda olduqları digər qrammatik sistemlərlə bağlılığını araşdırmağı tələb edir. Ərəb qrammatik məktəbləri digər qrammatik təlimlərlə qarşılıqlı əlaqə şəraitində inkişaf edərək özünəməxsus xüsusiyyətlərə sahib olmuşdur.

Ağamusa Axundov yazır; “bu məktəbin hind və yunan dilçiliyindən bir sıra fərqləri var ki, bunlar ilk növbədə ərəb dilinin öz qrammatik quruluşundan, habelə fonetik və leksik xüsusiyyətlərindən irəli gəlir” [1, 14].

Əhəmiyyətli qrammatik sistem yaratmış, dilçiliyin nəzəri və praktik məsələlərini dərinləndirən tədqiq etmiş orta dövr ərəb qrammatikləri dilçiliyi bir sıra əsaslı müddəə və tezislərlə zənginləşdirmişdilər. Ərəb qrammatikləri fonetik məsələləri yunan dilçilərindən daha incə şəkildə həll etmiş, səs və hərfi ayırmış, səsin səslənmə anı ilə məna anını fərqləndirmiş, səsləri fizioloji prinsipinə görə müəyyənləşdirmişlər.

Söz ehtiyatının genişliyi cəhətdən ərəb dili dünyanın zəngin dillərindən biridir. Sinonim sözlər çox təmsil olduğundan eyni məfhum çox vaxt ən azı bir neçə söz bəzən isə onlarla, hətta yüzlərlə sözlə ifadə oluna bilər. Ancaq bununla yanaşı ərəb dilində bir- birindən ciddi şəkildə fərqlənən çoxmənalı sözlər də az deyil. Bu dildə 28 samitin və müxtəlif saitlərin olmasına baxmayaraq ərəb əlifbasında yalnız 28 hərf vardır. Qısa saitlər və həməzə saiti əlifbada təmsil olunmamışdır. Əlifbada elə hərlər də vardır ki, onlar bu və ya digər təkə bir səsi deyil, eyni zamanda uzun saitləri, bəzi samitləri bildirir və digər vəzifələr daşıyır. Bu dildə hər bir ilk qrammatik forma əksər halda üç və bəzən də dörd samitdən ibarət olan kökə istinad edir. Kökdən daxili fleksiya yolu ilə müxtəlif formalı sözlər yaradılır, isim, sifət, say kimi ad qruplu sözlərin yalnız adlıq, ziyəlik və təsirlik halları, əsasən üçhəll və ikihəll olmaq üzrə iki növ hallanması, iki qrammatik cinsi və üç qrammatik sayı vardır.

Qısa saitləri göstərən hərlər olmadığına görə yazıda sözlərin yalnız samitlərdən və uzun saitlərdən ibarət “skelet” əks etdirilir.

Məmmədov yazır; “Yazının düzgün oxuyub başa düşmək, yəni oxunulması sözə lazımı qısa saitləri əlavə etmək bu və ya digər hərfin qoşa samit bildirdiyini müəyyən etmək və s. üçün müvafiq qrammatik və leksik qaydaları əvvəlcədən yaxşı bilmək lazımdır [2, 11].

VII əsrdə Bəsrə, Kufə, sonralar isə Əndəlis, Bağdad, Misir qrammatika məktəblərinin ətrafında toplanmış dilçilər ərəb dilini xüsusi əzmlə çalışaraq öyrənir, fərqli mövzular haqqında elmi aspektli diskussiyalar aparırdılar.

Müasir ərəb dilçiliyi XX əsrdə meydana çıxmışdır. Burada əsas olan iki cərəyan var. İlk qrupa mənsub olanlar hesab edirlər ki, orta əsr qrammatiklərinin sayəsində ərəb dilinə aid bütün incəliklər öyrənilib. Digər cərəyanın nümayəndələri isə əsərlərini Hind-Avropa dilçiliyinin tarixi-müqayisəli metodun və hazırkı samişünaslığın qazandığı uğurlardan istifadə edərək yazır, ərəb ədəbi dilinin fonetikasi haqqında araşdırmalar aparırlar. Bu cərəyanın üzvləri içərisindən Anastas Mari əl- Kirmili, əd- Dominiki, Mustafa Cavad, Ribhi Kamal, Murad Kamil, İbrahim Mustafa, Əmin əl -Xuli və digərlərini qeyd etmək olar. Feilin zaman kateqoriyasının iki cərəyanın nümayəndələri tərəfindən necə izah edilməsinə nəzər edək;

Rəşid-əş Şərtuni, Mustafa əl- Fəlayinin və Abbas Həsənin feili mazi, muzare və əmr formasına bölüb, muzarenin indiki və gələcək zamanları bildirdiyini qeyd edərək bu formaların hər birinə aid nümunə göstərməklə kifayətlənirlər.

Əli Əbdül -Vahid Vafi sami və Hind-Avropa dillərinin fərqiindən danışarkən qeyd edir ki, sami dillərinin böyük qismində iki zaman forması vardır; birinci forma zaman nöqtəyi cəhətdən bitmiş, ikinci isə bitməmiş iş və hərəkəti ifadə edir. Müxtəlif zaman formalarını göstərmək üçün hind-avropa dillərində xüsusi formalar var.

<sup>118</sup> Naxçıvan Dövlət Universiteti; müəllim. resadseyidov373@gmail.com

İbrahim Mustafa "İhyaun-nəhv" əsərində ərəb qrammatika sisteminin islahatı məsələsini ortaya qoymuşdur. Onun müddəaları ərəb elmi dairələrində böyük maraq doğurmuş, Misir Dil Akademiyasında, digər elm və tədris müəssisələrində ciddi surətdə müzakirə edildikdən sonra Qahirədəki Elm Komitəsi 1954-cü ildə bu kitabdakı bəzi mülahizələrin qəbul olunması haqqında qərar qəbul etmişdir.

İbrahim əs- Səmerrail özünün feilə həsr etdiyi fundamental monoqrafiyasında orta əsr ərəb qrammatiklərini feil formalarının zahiri əlamətlərinə üstünlük vermiş, onların məna xüsusiyyətlərinə səthi yanaşdıqları, zaman formalarının qarşılıqlı əlaqəsi məsələsinə əhəmiyyət vermədikləri üçün tənqid edir. Müəllif qeyd edir ki, "ərəb dilində zaman məfhumu, əsasən, feil formalarının zahiri əlamətləri ilə deyil, kontekstlə, cümlənin, fikrin ümumi məfhumu ilə müəyyənləşdirilir" [5, 28]. O, öz monoqrafiyasında orta əsr qrammatiklərinin nisbi zaman formalarına laqeyd yanaşdığını, ancaq onların zaman kateqoriyasının istifadəsində vacib rola malik olduğunu bildirir.

Ərəb filoloqu Əmin-əl Xuli ərəb dilçiliyini sadələşdirmək deyil, eyni zamanda ərəb dilində bəzi fleksiya hadisələrini ləğv etməyin önəmini bildirir. Onun fikrinə görə irabı orta əsr qrammatiklərinin əsərlərində olduğu kimi saxlamaqla klassik ərəb dilçiliyini saxlamaq mümkün deyil. Onun təklifləri aşağıdakılardan ibarətdir;

1. İrab sisteminin sadələşdirilməsi
2. Danışığ dilinə yaxın olan variantların aşağıdakı qayda üzrə dilə tətbiq edilməsi;
  - a) "əbun" tipli isimlərin bütün qrammatik hallarda uzun "u" səsi ilə işlədilməsi.
  - b) təsniyənin bütün qrammatik hallarda "anı" şəkilçisi ilə işlədilməsi.
  - c) düzgün cəmin müənnəsinin təsirlilik halda fəthə ilə işlədilməsi.
  - d) ikihallı isimlərin ziyəlik halda kəsərə ilə işlədilməsi.
  - e) üçüncü kök samiti zəif səsdən ibarət "fətən", "müstəşfən", "kubra" tipli sözlərdə irabın ləğv edilməsi.

Hazırda ərəb ölkəsində diqlossiyadan, daha doğrusu eyni bir dilin iki müxtəlif variantından istifadə edilməsi geniş tətbiq edilir. Eyni bir dil, nitq kollektivi, fonetik baxımdan eyni, lakin tipoloji baxımdan bir- birindən fərqlənən ədəbi dil və canlı danışığ dili olan ləhcələrdən istifadə edir. Ərəb ədəbi dilindən yazı dili, ləhcələrdən isə danışığ dili kimi istifadə olunur. Ədəbi dildə ləhcələr özlərinə məxsus işlənmə dairəsi kəsb etməklə funksional baxımdan bir-birini tamamlayır.

Müvafiq ölkə və regionda ünsiyyət vasitəsi kimi onlar üçün xarakterik olan ərəb ləhcə dilindən istifadə olunur. Ərazi ləhcə dili ləhcədən fərqlənir. Məsələn, Misirdə bir neçə ərəb ləhcəsi olduğu halda, Qahirə dialekti əsasında formalaşmış ləhcə dili fəaliyyət göstərir. Ərazi ləhcə dili məfhumu altında yazısız kommunikativ dil nəzərdə tutulur. Bu dil bütün rəsmi- işgüzar, elmi- mədəni funksiyaları yerinə yetirə bilməsə də, hər hansı bir ərəb ölkəsinin bütün əhalisi üçün universal şifahi ünsiyyət vasitəsi rolunu oynayır. Ərəb ədəbi dili isə bütün ərəb ölkələri arasında yazılı ünsiyyət vasitəsi rolunu oynayır.

Məhəmməd Kamil Hüseyn dilin irsən deyil, təlim yolu ilə kəsb edildiyini, İbrahim Əhis isə onun təqlid yolu ilə əxs edildiyini göstərir.

Məmmədəliyev qeyd edir; "müasir ərəb dilçiləri ərəb dilində termin yaradıcılığına xüsusi fikir verir, bütün ərəb ölkələri üçün vahid elmi texniki terminlər yaradılmasının zəruri olduğunu, terminlərin yaradılmasında kalka üsulundan istifadə etməyin mümkün olduğunu qeyd edir.

Həmid Əbdülqədir ərəb dilində fars, Ənis əl- Müqəddəsi ingilis dilində ərəb sözlərini tədqiq etmişdir. Rafael Nəhlə ərəb dilindən ispan, ingilis, rumın, portuqal və balkan dillərinə keçən sözləri araşdırmışdır. Onun hesablamalarına görə ərəb dilində 2515 alınma söz vardır, bu da 90 min söz fonuna malik olan ərəb dili lüğət tərkibinin 1/30 faizini təşkil edir.

Ərəb Dövlətləri Birliyi Təşkilatının ərəb dilinə tərcümə işləri üzrə Daimi Əlaqələndirmə Bürosunun orqanı olan bu jurnal ərəb ləhcələrinin bir-biri ilə və ədəbi dillə əlaqələrini öyrənmək, ərəb ədəbi dilini modernləşdirmək sahəsində aparılan bütün tədqiqatları əlaqələndirmək, onların ən mühüm nəticələrini nəşr etmək məqsədini güdür.

Müəllif qeyd edir ki, "ərəb ədəbi dili ilə ərəb ərazi ləhcələrinin qarşılıqlı əlaqəsi və təsirinin müqayisəli təhlili onları bir-biri ilə yaxınlaşdırılması işində başlanğıc mərhələni təşkil etməli, bu isə son həddə ərəb ədəbi dilinin canlandırılmasına və onun ləhcələr üzərində qələbəsinə kömək etməlidir [6].

## Ədəbiyyat siyahısı

### Azərbaycan dilində

1. Ağamusa Axundov. Ümumi dilçilik. Bakı 2006
2. Məmmədov Ə.C. Ərəb dili. Maarif 1971
3. Məmmədəliyev V.M. Ərəb dilçiliyi. Bakı 1985
4. Rəcəbli Ə. Ə. Dilçilik tarixi. Bakı 1988

### İngils dilində

5. Cantineau J. Study of Arabic. Paris 1950
6. Carter M. An Arabic Grammarian of the eight century. A.D.A. contribution to history of linguistics. -Journal of the American Oriental Society. Vol.93, N2, 1973

**Açar sözlər:** dilçilik, ədəbiyyat, zaman kateqoriyası, danışığ dili, ədəbi dil

**Ключевые слова:** языкознание, литература, категория времени, разговорный язык, литературный язык

**Key words:** linguistics, literature, time category, spoken language, literary language

## Ərəb Dilçiliyi

### Xülasə

Ərəblərə İran və Ellin mədəniyyətinin böyük təsiri olmuşdur. Onların mədəniyyəti xilafət dövründə çiçəklənmiş, tayfa pərəkəndəliyi aradan götürülmüş və onlar xalq olaraq inkişaf etmişlər. Ərəbistanda eramızın yeddinci əsrindən başlayaraq bütün elmlər, o cümlədən, dilçilik formalaşmışdır.

Ərəb dilçiliyi Çin, hind və yunan dilçiliyindən sonra yaranmasına baxmayaraq, onlara nisbətən sürətlə çiçəkləndi. Ərəblər dünyanın ən qədim və mədəni xalqlardan biridir. Onlar çox qədim dövlət quruluşuna malik olmuş və ədəbiyyat, fəlsəfə, coğrafiya, riyaziyyat və s. elmlərlə hələ eramızdan çox-çox əvvəl tanış olmuşlar.

Məqalədə müxtəlif dilçilərin fikri yer tutur. Müasir ərəb dilçiliyi XX əsrdə meydana çıxmışdır. Burada əsas olan iki cərəyan var. İlk qrupa mənsub olanlar hesab edirlər ki, orta əsr qrammatiklərinin sayəsində ərəb dilinə aid bütün incəliklər öyrənilib. Digər cərəyanın nümayəndələri isə əsərlərini Hind-Avropa dilçiliyinin tarixi-müqayisəli metodun və hazırki samsünaslığın qazandığı uğurlardan istifadə edərək yazır, ərəb ədəbi dilinin fonetikasi haqqında araşdırmalar aparırlar.

### **Arabic linguistics Summary**

Arabs were greatly influenced by Iranian and Hellenic culture. Their culture flourished during the caliphate, tribal divisions were eliminated and they developed as a nation. All sciences, including linguistics, were formed in Arabia from the seventh century AD.

Although Arabic linguistics emerged after Chinese, Indian and Greek linguistics, it flourished faster than them.

Arabs are one of the oldest and most cultured peoples in the world. They had a very ancient state structure and literature, philosophy, geography, mathematics, etc. they were introduced to science long before our era.

The article contains the opinion of different linguists. Modern Arabic linguistics emerged in the 20th century. There are two main currents here. Those who belong to the first group believe that thanks to the medieval grammarians, all the intricacies of the Arabic language were learned. The representatives of the other trend write their works using the historical-comparative method of Indo-European linguistics and the successes of current Sami studies, and conduct research on the phonetics of the Arabic literary language.

### **Арабская лингвистика Резюме**

На арабов большое влияние оказала иранская и эллинская культура. Их культура процветала во времена халифата, племенные разделения были устранены, и они развивались как народ. Все науки, в том числе и лингвистика, формировались в Аравии с седьмого века нашей эры.

Хотя арабское языкознание возникло после китайского, индийского и греческого языкознания, оно расцвело быстрее их.

Арабы – один из древнейших и наиболее культурных народов мира. У них было очень древнее государственное устройство и литература, философия, география, математика и т.д. они были введены в науку задолго до нашей эры.

Статья содержит мнения разных лингвистов. Современная арабская лингвистика возникла в 20 веке. Здесь есть два основных течения. Те, кто принадлежит к первой группе, считают, что благодаря средневековым грамматикам были изучены все тонкости арабского языка. Представители другого направления пишут свои работы, используя историко-сравнительный метод индоевропейского языкознания и успехи современных саамских исследований, проводят исследования по фонетике арабского литературного языка.

**RƏYÇİ: dos. N.Əfəndiyeva**



## TÜRK VƏ FRANSIZ DİLLƏRİNİN QRAMMATİK TƏDQIQ VƏ TƏHLİL XÜSUSIYYƏTLƏRİ

**Giriş.** Uzun müddət dünyanın böyük bir ərazisində hakim dil rolunu oynayan türk və fransız dilləri əhatə dairesi baxımdan bir sıra oxşar xüsusiyyətlər kəsb etsə də qrammatik quruluşu baxımdan bir-birindən fərqlənir. Belə ki, yaranma tarixi baxımından daha qədim dövrlərin məhsulu olan türk dili yarandığı ilk dövrdən etibarən Avrasiya kimi böyük bir ərazidə hökmranlıq edən türk tayfa birliklərinin vahid ünsiyyət vasitəsinə çevrilərək bu döyüşkən tayfa birliklərinin birləşərək vahid bir xalqa – böyük türk xalqına çevrilməsində əvəzsiz rol oynamışdır. Ümumtürk dili qədimliyi baxımından da qədim Şumer, qədim Misir, qədim hind – Sanskrit, qədim Çin, latın, yunan, ərəb və s. kimi dünyanın bir çox qədim dilləri ilə bir sırada durur. Bu dil sonrakı inkişaf prosesində böyük türk xalqının dili yenidən ayrı – ayrı türk xalqlarının dillərinə ayrılan analitik bir dildir. Fransız dili isə bizim eranın birinci minilliyinin ortalarından etibarən yunan – Roma və german dil qruplarının bir – biri ilə sintezindən yaranan sintetik bir dildir. Bundan başqa bu dillər qrammatik quruluş baxımından da bir – birindən xeyli fərqlənir. Belə ki, bu dillərdən birincisi, yəni türk dili qrammatik quruluş baxımından aqqlünativ, yəni iltisacı dil qrupuna, ikincisi, fransız dili isə flektiv, yəni kökdən dəyişən dillər qrupuna daxildir. Bütün bu fərqləri nəzəri alaraq bu elmi məqaləni aşağıdakı iki əsas hissəyə ayırmağı vacib bildik:

**I hissə. Türk dillərinin qrammatik təhlil və tədqiqi.** Yuxarıda da qeyd edildiyi kimi, daha qədim dövrlərdən mövcud olub, qədim hind – Sanskrit, qədim Çin, latın, yunan, ərəb və s. kimi dünyanın bir sıra qədim və zəngin qrammatik tədqiqat ənənələrinə və dilçilik məktəblərinə malik dilləri ilə təxminən eyni bir tarixdə yaranan və bu günə qədər də çox böyük müvəffəqiyyətlə öz varlığını sürdürən türk dilləri çox keşməkeşli və enişli – yoxuşlu bir inkişaf yolu keçmişdir. Bu dil çox qədim olsa da yazmaqdan çox yaratmağa üstünlük verən böyük türk xalqının öz dilinin qrammatik quruluşunun elmi – nəzəri əsaslarını hazırlamaq missiyası yalnız XI əsrdə yaşayıb – yaratmış böyük türk mütəfəkkir alimi Mahmud Kaşğarının üzərinə düşmüşdür. O özünün məşhur “Divani lügət – it türk” əsəri ilə demək olar ki, müasir türkologiya elminin əsasını qoymuşdur. Bu əsər müasir türk dillərinin təhlilində, onun ayrı-ayrı leksik vahidlərinin inkişaf prosesinin izahında misilsiz əhəmiyyətə malikdir. Bu əsər eyni zamanda türk dilinin dialekt və şivələri haqqında müəyyən mühakimələrin yürüdülməsi və Orxon – Yenisey yazılarının tədqiq edilməsinə də çox böyük imkanlar yaratmışdır. Məhz bu xüsusiyyətlərinə görə, Mahmud Kaşğarini dövrünün V.Radlovu, türk dillərinin müqayisəli öyrənilməsinin pioneri adlandırmışlar. Əsərdə maraqlı doğuran əsas cəhət onun leksikasidir. Burada oğuz – qıpçaq dillərinə xas, digər türk dillərində heç işlənməyən, yaxud fonetik dəyişməyə məruz qalan leksik vahidlər maraqlı doğurur. Bəzi tədqiqatçılar M.Kaşğarini uyğur adlandırmışlar. Mahmud Kaşğarının özü də bu yazıları uyğur yazısı adlandırmışdır (7, s. 113).

Əsər 1915 – 1917-ci illərdə Kilisli Rüşad tərəfindən nəşr edilmişdir. Əsərin B.Malay tərəfindən tərcümə edilərək nəşr edilən variantı daha mükəmməldir.

Oğuz – qıpçaq abidələrinin fonetik, leksik və qrammatik cəhətlərdən müqayisəli səciyyəsi göstərir ki, onların bir qismi Azərbaycan və türk dili üçün ortaq yazılardır. Bu qəbildən Mirzə Şəfi Vazehin “Çərxcnamə”, Səyyad Həməzənin “Yusif və Züleyxa” əsərlərini də aid etmək olar. XIII əsrdən başlayaraq Azərbaycan və türk dilləri tədricən bir-birlərindən fərqlənərək, müstəqil və progressiv inkişaf yollarına qıdım qoymuşlar. Buna görə də bu dillərdə müstəqil dil elementləri hələ də mövcuddur. Fonetik baxımdan həmin dillərin inkişaf tarixinin müəyyənləşdirilməsi tarixi fonetikanın mövzu və məqsədini təşkil edir. Türk dillərində morfemlərin öyrənilməsinin tarixi XIX əsrin sonlarında A.Vamberinin və V.V.Radlovun tədqiqatları ilə başlayır. 1878-ci ildə A.Vamberi türk dillərinə aid etimoloji lügət yazmışdır. Lüğətin ön söz hissəsində türk dillərində nitq hissələrinin mənşəyi məsələsinə toxunulmuşdur (4, s. 127- 129). T.Hacıyev Azərbaycan dilinin yazıyaqədərki dövrünü şərh edərkən sözlərin morfoloji inkişafından bəhs etmiş, bəzi sözlərin etimoloji təhlilini vermiş, Azərbaycan dilindəki leksik və fonetik uyğunluqları müqayisə etmişdir. Azərbaycan dilçiliyində morfonologiya istiqamətində ilk fundamental tədqiqat olan “Azərbaycan dilinin morfonologiyası” əsərində sözlərdə fonem dəyişmələrindən bəhs edilir (3, s. 246).

Türk dillərinin etimoloji araşdırmalarında Ferdinand de Sössür tərəfindən yaradılmış larinqal nəzəriyyədən istifadə edilmişdir (6, s. 28.). Türk dillərinə aid qədim əsas morfemlərin səciyyəvi xüsusiyyətləri dialekt fərqlərinin təzahürüdür. XIII – XVII əsrlərdə karluq-uyğur dilinin, sonralar isə ən qədim özbək – “Çağatay” dilinin oğuz – qıpçaq elementləri ilə təkmilləşən xüsusiyyətləri əksər türk dilləri üçün ümumilik təşkil edir. Qütübün “Xosrov və Şirin” poemasında üç-dörd oğuz, qıpçaq, karluq, uyğur elementləri müvazi olaraq ararıcı əlamətlər kəsb etmişdir. Poema oğuz dialekti əsasında yazılmışdır. Poemada oğuz elementləri qıpçaq elementlərinə nisbətən üstünlük təşkil edir. Türkcədə müxtəlif qrammatik kateqoriyalar fransızca olduq qədər fərqlənməmişdir. Türk xalqları ədəbiyyatının yeni dövrü XVII əsrdən XX əsrin əvvəllərinə qədər davam edir. XX əsrin əvvəllərindən təkamül nəticəsində müasir dil alınma sözlərin semantikasına nüfuz etməklə qalmır, bilavasitə həll edir. “Kitabi Dədə Qorqud” Y.Balasaqunlunun “Qutadqu Bilik”, fəlsəfi təfəkkürün potensialını səciyyələndirir. XVIII – XIX əsrlərdə bədii dəb bir sıra adətlərdən sonra atalar sözlərinin işlənməsini, səhnə üslubu üçün bir bəhanəyə, çevik vasitəyə çevirirdi. Atalar sözü ilk növbədə dil amilidir. Tam və natamam cümlədir. Leksik cəhətdən onları birləşdirən xüsusiyyətlərdən biri işlək leksemlərdir.

<sup>119</sup> Türkoloji araşdırmalar” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi. Filologiya üzrə fəlsəfə doktoru

**II hissə. Fransız dilinin qrammatik təhlil və tədqiqi.** Müasir türk dilləri kimi hələ erkən orta əsrlər dövründən nəzəri-qrammatik cəhətdən formalaşmağa başlayan və Avropanın şeir, poeziya dili hesab edilən fransız dilinin frazeoloji vahidləri 3 əsas meyar üzrə təsnif olunur: 1. Semantik. 2. Funksional təsnifat. 3. Sematik təsnifat. (5, s. 52). Müasir fransız dilinin frazeoloji vahidləri əsasən, sərbəst söz birləşmələrinin sintaktik modelləri üzrə düzəlir və 3 əsas qrammatik tipə malikdirlər: 1. Qeyri – predikativ frazeoloji vahidlər fransız dilinin frazeologiyasında mühüm xüsusiyyətlərə malikdir (8, s. 179).

Müşahidələr göstərir ki, frazeoloji birləşmələri qrammatik meyar üzrə təsnif edərkən qeyri – predikativ frazeoloji vahidləri təkzirvəli və çoxzirvəli frazeoloji vahidlərə ayırmaq olar. Fransız dilinin fonetikasında intonasiya fikrin məqsədinə uyğun dəyişir və nəqli, sual cümlələri fərqlənir. Sual cümlələrində inversiya iki növə malikdir: sadə və mürəkkəb inversiya. Determinativlər fransız dilində köməkçi sözlərdir. Bu sözlər artikl kimi ismin qarşısında gələrək, onun cinsini və kəmiyyətini göstərir. İxtisas bildiren isimlər xəbərin ad hissəsi kimi işləndikdə qeyri – müəyyənlik artıqlı düşür: Mou fiire est professeur – Qardaşım müəllimdir. İşarə determinativləri köməkçi sözlərdir. Bu sözlər artikl ismin qarşısında kəmiyyətin cins baxımından mənsubiyyətini açıqlayır. Buna görə işarə determinativi ilə işlənən ismin artıqlı düşür. İsmi işarə determinativi bir ritmik xüsusiyyətə malikdir (1, s. 108).

Ara cümlələrdə mübtədə və xəbər yerini dəyişir.

Artiklin birləşmiş xüsusiyyətləri: Müəyyən artıqlı “le” və “les” “a” sözü ilə birləşərək aşağıdakıları yaradır: a + l = an

Fransız dilindəki sifətlər isimlə cins kateqoriyası baxımından uzlaşır.

İmperativ. Primal feillər.

II şəxs əvəzliyi feildən sonra işlənir və “le” əvəzliyi isə “tai” ilə əvəz edilir. İnkər formasında II şəxs əvəzliyi ümumi qayda üzrə feilin qarşısında işlədilir.

“Quaud” sual zərflə başlanan sual cümlələrində söz sırası. Mübtədə əvəzliklə ifadə olunduqda “quaud” sual zərflə başlanan sual cümlələrində sadə inversiya edilir.

“Y” zərf əvəzliyinin təsdiq xüsusiyyəti bütün cümlələrdə feilin qarşısında işlənir. Şəxs əvəzliklərinin təsirlik halına (me, te, e, la, uau, vai, eu) fransız dilində vasitəsiz obyekt əvəzlikləri adlanır. Nəqli cümlədə feildən əvvəl işlənir.

Vasitəsiz tamamlığın sualı. “Qui” (kimi) ilə başlanan sual cümlələrində mübtədə əvəzliklə ifadə olunarkən sadə inversiyadan istifadə olunur.

Vasitəli tamamlığın sualı. Mübtədə əvəzliklə ifadə olunduqda sadə inversiyadan, mübtədə isimlə ifadə olunduqda mürəkkəb inversiyadan istifadə edilir.

Zaman uzlaşması budaq cümlənin baş cümlənin hərəkətindən asılı olduğu nəzərdə tutulur. Budaq cümlənin hərəkəti baş cümlənin hərəkəti ilə 3 münasibətdə ola bilər:

1. Budaq cümlənin hərəkəti baş cümlənin hərəkətindən əvvəl ola bilər.
2. Budaq cümlənin hərəkəti ilə baş cümlənin hərəkəti eyni zamanda baş verə bilər ki, buna da sürinlanefte deyilir.
3. Budaq cümlənin hərəkəti baş cümlənin hərəkətindən sonra olar ki, buna da nuzanlite anterlarite deyilir.

Ekstralinqvistik xüsusiyyətlər dilçiliyin inkişafına, tərkib səviyyələrinə nüfuz edir. V.J.Koduxov göstərir ki, dilin xüsusiyyət səviyyəsi ümumi inkişaf qanunun göstəricisidir. Müasir fransız dilinin leksikası tarixi inkişafın məhsuludur. Lüğət tərkibinin zənginləşməsinin 3: I mövcud olan sözlərin leksik-semantik inkişafı yolu II dildə mövcud olan sözlərdən və sözdüzəldici şəkilçilərdən istifadə edərək yeni sözlərin yaradılması yolu ilə III bəzi sözlərin digər dillərdən alınması ilə. Fransız dilində sözdüzəltmənin morfoloji, fonetik-morfoloji, semantik – morfoloji və analitik xüsusiyyətlərə malikdir. Hər biri məhsuldardır. Araşdırmalar nəticəsində ümumişlək leksikada orqo sayı artmaqdadır. Bəzi ifadələrin tədricən aradan qalxması və yenilərinin əmələ gəlməsi, orqo sözləri qrupunda özünü göstərir. Morfoloji üsulla söz yaradıcılığı fransız dilində məhsuldar olduğundan aşağıdakı mülahizələri irəli sürmək olar:

İsim düzəldən şəkilçilər ən məhsuldar şəkilçidir:

- attion şəkilçisi isim düzəldən şəkilçilər içərisində - attion ən məhsuldardır;

- attion şəkilçisi alan yeni gələn sözlərin təhlili göstərir ki, onların dilə yeni

- vahidləri gəlmələrinin əsas səbəbi onların qneseoloji anlayışların, proseslərin, yeni ekstralinqvistik amillərin təsiri ilə əlaqəlidir;

- le r – ere şəkilçisi ismə artırıldıqda məhsuldardır.

- ler, ere, şəkilçisi ilə bitən isimlərin III qrupunda bəzi sözlərin köhnəlməsi prosesindən intensiv qeyd olunur. Bu şəkilçi dinamik proseslərdə ekstralinqvistik xüsusiyyətlərdən irəli gələn xüsusiyyətlərlə əlaqəlidir.

- e şəkilçisinin variantı botanika, biologiya terminlərinin yaradılması üçün istifadə edilir.

**Ön şəkilçilər.** Müasir fransız dilində morfoloji yolla sözdüzəltmə imkanlarına ön (prefikslərin) işləndikdə yeni mənə çaları yaradır və beləliklə, yeni söz yaradır.

**Elmi yaradıcılıq yolu.** Bu yolla sözdüzəltmənin iki növü var : a) latın mənşəli prefikslərin artırılması ilə b) yunan mənşəli prefikslərin artırılması ilə

Fonetik – morfoloji yolla söz yaradıcılığı.

Söz yaradıcılığının məhsuldar üsulu fransız dilində lüğət tərkibində leksik vahidlərin işlənmə tezliyi ilə əlaqəlidir (). K.E.Morx qeyd edir ki, müasir fransız dili üçün ingilis dilindən alınma sözlərin mövcudluğu xarakterikdir. **Semantik – morfoloji yolla söz yaradıcılığı.** Müasir fransız dilində söz yaradıcılığının məhsuldar yollarından biri semantik – morfoloji

xüsusiyyətlə əlaqəlidir. Semantik – morfoloji yolla söz yaradıcılığının bu növləri mövcuddur: Substantivləşmə (isimləşmə), yəni başqa nitq hissələrindən olan sözlərin isimlərə keçməsi; Adjektivləşmə (sifətləşmə), yəni başqa nitq hissələrindən sözlərin sifətlər sinfinə keçməsi; Verbalizasiya (feilləşmə), yəni başqa nitq hissələrindən olan sözlərin feillərə keçməsi; Adverbiallaşma (zərfləşmə), yəni başqa nitq hissələrindən olan sözlərin zərflərə keçməsi; Proninallaşma, yəni başqa nitq hissələrindən olan sözlərin əvəzlilərə keçməsi; Başqa nitq hissələrindən köməkçi sözlərə keçməsi; Başqa nitq hissələrindən olan sözlərin nidalara keçməsi

**Analitik yolla söz yaradıcılığı.** Müasir fransız dilində analitik yolla yaranan sözlər mövcuddur. İki söz arasında sözlərin işlənməsi ilə yaranan mürəkkəb sözlər üsulla söz yaradıcılığı məhsuldarlığı ilə fərqlənir.

Bir qrup alimlər dillər arasında olan əlaqəni fonetik cəhətdən məskunlaşması baxımından təsnif edir. Coğrafi region daxilində yaranan regional əlaqələrdən fərqləndirir. Müasir fransız dilinin lüğət tərkibində yunan dilindən alınan sözlər mühüm yer tutur. İtalyan dilindən lazımı sözlər əxz etmişlər. müasir fransız dili ümumişlək leksikasında kifayət qədər italyan dilindən alınan sözlər mövcuddur. Fransız dilinin dialekti hesab olunan (akvitan) dilindən alınmış kifayət qədər leksem mövcuddur. Fransız dilinin ümumişlək leksikasında portuqal dilindən alınan leksemlər mövcuddur. German dillərindən (ingilis, alman, niderland, isveç, ispan, norveç) alınmış sözlər fransız dilində böyük qrup təşkil edir. Bunların içərisində fransız dilinə təsir göstərən ingilis dilidir. İngilis dilindən fransız dilinə leksemlər kifayət qədərdir. Fransız dilində alman dilindən, holland, flamand, flamand dillərindən alınmış leksemlər kifayət qədərdir. İsveç, norveç, island dilindən kifayət qədər leksem keçmişdir. **Slavyan dillərindən alınma leksemlər.** Polyak, bolqar, slovak, çex və xorvat dillərindən alınma leksemlər mühüm yer tutur. Rus dilindən gələn sözlər, xorvat, slavyan dilindən keçən leksemlər kifayət qədərdir. Kelt dillərindən alınma leksemlər. Fransız dili ümumişlək leksikanın irland dilindən alınan leksemlər mövcuddur (2, s. 256).

Bundan başqa müasir fransız dilində irland, hind – İran, benqal, fransız dilinə cənubi Hindistanda malaba dilindən daxil olan sözlər də mövcuddur. Fars dilindən alınan sözlər orta əsrlərdə keçmişdir. Semit dillərindən olan ərəb və yəhudi dilindən fransız dilinin lüğət tərkibinə daxil olmuşdur. Fransız dilinə orta əsrlərdə (X – XI) yəhudi dilindən leksemlər daxil olmuşdur. Ural dillərindən macar, fin, saan dilindən rus dili vasitəsilə leksemlər keçmişdir. Tibet dillərindən alınma sözlər Tibet və Vyetnam dillərindən fransız dilinə keçmiş sözlərdir. Yapon dilindən fransız dilinə yapon leksemlərinin yapon dilindəki alınmış sözlərdən keçməsi xüsusiyyəti diqqəti çəkir. Müasir fransız dilində Dravid dillərindən alınma sözlərə də rast gəlinir. Fransız dilinin leksikasında dravid dilindən alınma sözlər mövcuddur. Maldiv adalarında yaşayanların bəzi dil elementlərinə müasir fransız dilində ras gəlmək olur (2, s. 263).

**Nəticə.** Türk və fransız dilləri fərqli dil qruplarına və quruluşlarına malik olsalar da müasir dilçilik elminin tələblərinə əsasən oxşar tədqiqat üsulları ilə tədqiq oluna bilərlər. bu baxımdan bu fərqli dilləri bir sıra oxşar tədqiq və təhlil üsulları ilə elmi aramdırmaya cəlb edərək birlikdə tədqiq etməyi lazım bildik ki, bu da bu elmi məqaləmizin elmi nəticələrini özündə ehtiva edir.

#### **İstifadə edilmiş ədəbiyyat siyahısı**

1. Axundov A.A. Ümumi dilçilik. Bakı, “Şərqi – Qərbi”, 2006, 280 s.
2. Eva B. & Swain M. Minority Language Students in a French Immersion Programme: Their French Proficiency, Journal of Multilingual and Multicultural Development, 10:3, 1989, pp. 255-274.
3. Hacıyev T.İ. B.A.Serebrennikov və N.Z.Hacıyevanın “Türk dillərinin müqayisəli tarixi qrammatikası” kitabının tərcüməsi. Bakı, 380 s
4. Qurbanov A.M. Ümumi dilçilik. I cild (3 cildə). Bakı, 2019, 448 s.
5. Musayev Ə.M. Müasir fransız dili leksikasının inkişafı. Bakı, “Maarif”, 1987, 175 s
6. Rəcəbli Ə.Ə. Ferdinand dö Sörsürün dilçilik görüşləri. Bakı, “Nurlan”, 2003, 97 s.
7. Rəcəbli Ə.Ə. Dilçilik tarixi, Bakı, “Maarif”, 1988, 541 s.
8. Salkoff. A French English Grammar, A Contrastive Grammar on Transitional Principles. 1999, 358 p.

**Açar sözlər:** türk dilləri, fransız dili, qrammatika, tədqiq, təhlil, leksika.

**Ключевые слова:** турецкие языки, французский язык, грамматика, исследование, анализ, лексика.

**Keywords:** Turkish languages, the french language, grammar, research, analysis, lexics.

#### **Türk və fransız dillərinin qrammatik tədqiq və təhlil xüsusiyyətləri**

##### **Xülasə**

Məqalədə türk və fransız dillərinin qrammatik tədqiq və təhlil xüsusiyyətləri araşdırılır. Qədim türk dilinin yaranma tarixi antik dövr hesab olunur. Fransız dili isə Orta əsrlərdə təşəkkül tapmışdır. Türk dilləri qrammatik quruluşuna görə iltisəli dillərə aiddir. Fransız dili isə flektiv dildir. Burada hər iki dilin tədqiq üsulları müqayisəli formada təhlil olunur.

#### **The grammatical study and analysis features of the Turkish and French languages**

##### **Summary**

The grammatical study and analysis features of the Turkish and French languages is investigated in this article. The creation history of the ancient Turkish language is considered the antique period. And the French language was formed in the Middle Ages. Turkic languages belong to agglutinative languages according to their grammatical structure. And the French language is an inflectional language. Here, the research methods of both languages are analyzed in a comparative form.

#### **Особенности грамматического изучения и анализа турецкого и французского языков**

##### **Резюме**

В статье исследуются особенности грамматического изучения и анализа турецкого и французского языков. История создания древнетюркского языка считается античным периодом. А французский язык сформировался в средние века. Тюркские языки по своему грамматическому строению относятся к агглютинативным языкам. А французский язык - флективный язык. Здесь методы исследования обоих языков анализируются в сравнительной форме.

**ФУНКЦИОНИРОВАНИЕ ФРАЗЕОЛОГИЗМОВ В ДИСКУРСЕ МАСС-МЕДИА**

Медийный подход к изучению ФЕ, связанный с перформативным этапом текстообразования, т.е. конструированием действительности языковыми и техническими средствами, определяется спецификой и назначением СМИ не только для сообщения информации, но и для мощного влияния на массовое сознание из-за подачи событий под определенным углом зрения, а также за счет обращения к массовой аудитории, общедоступности и оперативности. [11, с. 17; 150]. Специфика конструирования медиа-реальности детерминируется особенностями аудитории, отличающейся рассредоточенностью в пространстве и в случае печатных СМИ во времени, изолированностью от адресатов [5, с. 88], что приводит к отсутствию обратной связи от них, поэтому продюсеры постулируют "идеальную" аудиторию, исходя из собственного жизненного опыта и социологических данных, то есть моделируют ее обобщенный образ с примерно одинаковыми ценностными установками и потребностями, которые обуславливают выбор содержания сообщения, языковых средств для его репрезентации и каналов распространения для осуществления наиболее эффективного воздействия на читателей.

Конструирование медиа-реальности осуществляется с привлечением канала передачи информации, согласно с которым выделяют четыре разновидности дискурса масс-медиа: радио, телевизионный, интернетный, и печатный, представленный прессой. Радиодискурс конструирует реальность через аудитивный канал. Теледискурс опирается на аудио-визуальный канал. Интернет-дискурс использует визуальный, печатный и аудитивный каналы. Дискурс прессы представлен газетами и журналами, которые постепенно меняют печатный канал на электронный, распространяющий информацию за счет сочетания печатных, визуальных и слуховых компонентов сообщения [10]. Согласно Е.О. Кожемякину к функциям дискурса масс-медиа следует отнести:

- коммуникативную;
- ценностную;
- когнитивную;
- конструирующее.

Коммуникативная функция: дискурс является одним из средств влиять, убеждать, побуждать и сообщать друг другу. Ценностная функция: позволяет оценивать действительность и отношение (положительное/отрицательное) к ее фактам. В рамках этой функции исследователь предложил две антонимические пары критериев: хорошо/плохо, приемлемо/неприемлемо. Когнитивная функция: через дискурс коммуниканты могут обрисовать и разъяснить информацию, передать знания по той либо другой предметной отрасли, они могут предсказывать и предвидеть. Конструирующая функция: участники коммуникативного взаимодействия «строят образы желаемого или необходимого в будущем, проектируют будущее положение и формируют нормы его построения» [4, с. 47]. Мультимодальность, которая позволяет воздействие на аудиторию с помощью графической и аудио-визуальной информации, играет важную роль в конструировании действительности газетами и журналами, ведь интернетные аналоги печатных СМИ доступны в любое время, а гипертекстовый формат позволяет выбор последовательности вывода и чтения информационных фрагментов, части которых нелинейно связаны между собой гиперссылками.

Хотя дискурс печати представлен газетным и журнальным разновидностями, между ними существуют различия, обусловленные ритмом их функционирования, которые также отражаются и в их электронных вариантах. Печатные газеты выходят ежедневно, а журналы – еженедельно или реже, поэтому темпоральный аспект газетного и журнального дискурса определяет формат печатных изданий, качество бумаги, степень актуальности и аналитичности информации, отбор тем сообщений, их развертывание и языковое оформление. [1]. Поскольку печатные журналы выпускаются с более чем недельным интервалом, изображаемые события теряют свою актуальность и свежесть, что, с одной стороны, влияет на содержание статей, имеющих более аналитический характер, а, с другой, требует от журналистов сделать данный материал более привлекательным для читателей. и убедить его в важности описываемых новостей [7, с. 47].

Известный лингвист и теоретик стиля массовой информации Л. Шевченко отмечает, что фразеологизмы в медиа могут возникать в соответствии с требованиями времени в контексте общественно-политических процессов развития государства / мира [6]. О фразеологии в медиа говорил еще Г. Винокур, отмечавший, что газетный язык по сути полностью «фразеологизирован», поскольку стандартность, «клешированность» многих типичных газетных высказываний является неотъемлемым свойством этого языка («газетного языка»).

Современные российские медиалингвисты (Т. Добросклонская, Л. Дускаева, Г. Солганик и др.) понятие «фразеологизм» (в медиа) толкуют как определенную экспрессивную универсалию, придающую медийному тексту дополнительную эмоциональность. Медийный фразеологизм, соответственно, является одним из самых ярких и действенных лексических единиц в масс-медиа, целью которого является эмоциональное влияние на реципиента. Метафоричность, коннотативность, экспрессивность – все эти качества фразеологических единиц придают языку

<sup>120</sup> Мингячевирский государственный университет, преподаватель, диссертант Хазарского Университета, г. Мингячевир, ул. Дилара Алиева 16 [nara\\_modest@list.ru](mailto:nara_modest@list.ru), [nargiz.karimova2021@khazar.org](mailto:nargiz.karimova2021@khazar.org)

СМИ образность и выразительность, а сама эта языковая единица в медийном языке приобретает новые оттенки в значении и может активно употребляться как прямо, так и трансформированно [2].

В политической коммуникации медийная фразеология служит манипулятивным инвентарем действия на возможный электорат. Так, С. Квит в монографии «Массовая коммуникация» [3] особую роль отводит постоянным словосочетаниям (возникшим в политических контекстах), которые в языке политики выполняют порой концептуальную функцию. Как языковые единицы они являются элементом медийной технологии, могут служить основой речевой игры, речевого каламбура. В рекламе и пиар-сфере фразеологизмы могут служить основой для т.н. «рекламного гипноза», а в политическом дискурсе они являются основой для лозунгов и речей. О политической метафоре и политическом фразеологизме подчеркивал и русский лингвист А. Чудинов [8]. К медийной фразеологии он относит лозунги как титульные идеи и рекламные слоганы как устоявшиеся словосочетания политических партий. В Интернет-коммуникации особое место занимают новые фразеологизмы, возникающие в блогах, социальных сетях, твиттер-репортажах. Язык в Интернете несколько упрощается, поэтому фразеологизмы могут использоваться как языковые сокращения и подвергаться стилистической трансформации. Это отдельно подчеркивает и С. Чемеркин, исследующий экстра- и интралингвальные процессы в украинской Интернет-коммуникации [10]. О фразеологизмах в Интернет-пространстве как лексических инновациях языка СМИ говорит и российская исследовательница Л. Дускаева [2].

Итак, анализ современных научных работ английской медиалингвистики показывает, что использование фразеологизмов в СМИ имеет большую практику. Толкование медийных фразеологизмов в медиалингвистической науке многогранно и указывает на широкий стилистический потенциал этих языковых единиц в массовой коммуникации. Это объясняется, прежде всего, стремлением авторов актуализировать активную позицию в тексте и эмоционально влиять на реципиента. Употребление фразеологизмов в структуре медиастатьи имеет положительное значение для развития медийного дискурса в целом, ведь именно фразеология придает интерес и разнообразие языку СМИ, а фразеологическая трансформация – образности и символизма. Поэтому в теории массовой коммуникации медийный фразеологизм – это не просто устоявшаяся языковая единица, а шире – определенный концепт, экспрессивная универсалия, придающая медийному тексту дополнительную эмоциональность.

## Литература

1. Володина М. Н. Язык СМИ – основное средство воздействия на массовое сознание / М. Н. Володина // Язык средств массовой информации: учебное пособие для вузов / [под ред. М. Н. Володиной]. – М.: Академический проект; Альма Матер, 2008. – С. 5–23
2. Дускаева Л. Лексические инновации языка СМИ / Стилистика медиатекста: Избр. статьи. – С.-Пб., 2010.
3. Квіт С.М. Масові комунікації: Підручник / С.М. Квіт. – К.: Вид. дім «Фісєво-Могіляньська академія», 2008.
4. Кожемякин Е. А. Дискурс в современной массовой коммуникации: статус и функции. Журналистика и медиаобразование – 2007: сб. трудов 2-й Международ. науч.-практ. конф. (Белгород, 1-3 октября 2007 г.). Белгород: БелГУ, 2007. Том II. С. 44-48.
5. Леонтьев А. А. Психология воздействия в массовой коммуникации / А.А. Леонтьев // Язык средств массовой информации: учебное пособие для вузов / [под ред. М. Н. Володиной]. – М.: Академический проект; Альма Матер, 2008. – С. 133–145.
6. Медиалінгвістика: словник термінів і понять / Л. Шевченко, Д. Дергач, Д. Сизонов / за ред. Л. Шевченко. – К., 2013.
7. Репех Н. В. Лінгвальне втілення семантики початку і кінця в англomовному журнальному дискурсі: когнітивно-риторичний аспект: дис. ... канд. філол. наук: 10.02.04 “Германські мови” / Наталія Валеріївна Репех; Київський національний лінгвістичний ун-т. – К., 2012. – 243 с.
8. Современная политическая лингвистика: учебное пособие / Э.В. Будаев, М.Б. Ворошилова, Е.В. Дзюба, Н.А. Красильникова; отв. ред. А.П. Чудинов; Урал. гос. пед. ун-т. – Екатеринбург, 2011.

## Резюме

Роль ФЕ в медийной реальности определяется периодичностью и каналами распространения информации, влияющей на способ подачи новостей – актуальной или аналитической, массовой аудиторией, на которую оказывается влияние посредством СМИ путем подачи событий под определенным углом зрения с помощью языковых единиц и, в частности, ФЕ. Медийный фразеологизм – это не просто устоявшаяся языковая единица, а шире – определенный концепт, экспрессивная универсалия, придающая медийному тексту дополнительную эмоциональность.

**Ключевые слова:** фразеологизм, медиа фразеология, дискурс масс-медиа, медиалингвистика

## Functioning of phraseological units in mass media discourse

### Summary

The role of PU in the media reality is determined by the periodicity and channels of information spread, which affects the way news is presented - current or analytical, mass audience, which is influenced by the mass media by presenting events from a certain point of view with the help of language units and, in particular, PUs. Media phraseologism is not just an established linguistic unit, but also more broadly, a certain concept, an expressive universality that gives the media text additional emotionality.

**Keywords:** phraseologism, media phraseology, mass-media discourse, media linguistics

## Kütləvi informasiya vasitələrinin diskursunda frazeoloji vahidlərin fəaliyyəti

### Xülasə

Frazeoloji vahidlərin media reallığında rolu xəbərlərin təqdim olunmasına təsir edən məlumatların yayılma tezliyi və kanalları ilə müəyyən edilir - hadisələri müəyyən bucaqdan təqdim etməklə medianın təsirinə məruz qalan faktiki və ya analitik kütləvi auditoriya. dil vahidlərinin və xüsusən də frazeoloji vahidlərin köməyi. Media frazeoloji vahidi sadəcə olaraq köklü dil vahidi deyil, daha geniş mənada - media mətninə əlavə emosionallıq verən müəyyən bir anlayış, ifadəli universaldır.

**Açar sözlər:** frazeologizm, media frazeologiya, media diskurs, media linqvistika

**RƏYÇİ: prof.N.VƏLİYEVA**

**DİNİ MÖVZUDA YARANAN XIX ƏSR AZƏRBAYCAN ƏDƏBİYYATI**

Bəllidir ki, dini ədəbiyyatı tədqiq edən müəlliflər İslam tarixində həm tarixi, həm də mənəvi hadisə kimi şərəfli bir yer tutan Kərbəla faciəsinin mahiyyətindən, məğzindən danışarkən bu hadisələri və bu hadisələrlə bağlı müəyyən mərasimləri bəzən fanatizmlə və islam tarixində sünnü-şie təfriqəçiliyi salmaq kimi məsələlərlə əlaqələndirib, bu hadisəyə kölgə salmaq istəsələr də, əslində bu faciə və bu faciənin doğurduğu mənəvi keyfiyyətlər haqqında tədqiqatçıların, din xadimlərinin, alimlərin, şairlərin və bütövlükdə islamsevər insanların fikirləri yekdildir: bu hadisə mərdlik məktəbidir, əqidə, məslək uğrunda şəhidlik məktəbidir, sevgi məktəbidir, Allah yolunda əzizlərinin canından keçə bilmək məktəbidir və nəhayət Allah Taalaya olan eşqdır... Bu mənada, ümumiyyətlə bütövlükdə məqtəl ədəbiyyatının daxilində, xüsusilə də XIX əsr məqtəl mövzusunda yazılmış əsərlərin daxilində bu ideya gizlənmişdir ki, bunu da tədqiqatçılarımız çox doğru olaraq duymuş və XIX əsr məqtəl mövzusunda yazmış şair və yazıçıların əsərlərindən danışarkən qeyd etmişlər. Məsələn, yenə də Raci yaradıcılığında danışarkən Hafiz Abıyev yazır: “Qəzəllərində olduğu kimi, mərsiyələrində də Raci eşqi tərənnüm etmişdir. Fərq isə yalnız eşqin məzmunundadır. O, haqq-ədalət uğrunda özünü fəda edən Kərbəla şəhidlərinin şəhadətqabağı keçirdikləri hiss və həyəcanları o qədər təbii, inandırıcı şəkildə təsvir etmişdir ki, oxucu bu hadisələrə biganə qala bilmir.

Mərsiyələrində şəhidlərin qəhrəmanlığı deyil, onların məzlumluğu əks olunmuşdur. Bu, döyüş səhnəsində qüvvələrin qeyri-bərabərliyindən doğan çarəsizlik kimi təqdim olunmur. Onun mayəsində ilahi eşq dayanır. Bu eşqin yolunda şəhidlərin hər biri ən ağır əzaba belə qatlaşmağa hazırdır. Onlar çox gözəl dərk edir ki, haqq, ədalət qurbansız mümkün deyil. Ona görə də canlarını fəda edərək məyusluq hissi keçirmirlər”(1, s. 13).

Həqiqətən də, XIX əsr məqtəl mövzusunda yazmış şair və yazıçılar da öz əsərlərində bu ideyanı əsas götürmüş, öz məqtəl yaradıcılıqlarında bu ideyanı tərənnüm etmiş və eyni zamanda, bu eşq yolunu öz yolları bilmişlər. Məsələn, elə Raci mərsiyələrinin birində açıq-aydın yazır:

Tövfiqüvi, yarəb, bizə həmvarə rəfiq et,  
Dəviyyi-təvəllayi-Hüseynidə sədiq et,  
Lütfün, bu rəhi-eşqidə həmrəhi-təriq et,  
Dil vadiyi-heyrətdədü, bir rahbər istər.

Hər kim sənə istər ola aşığıgə layiq,  
Əlbəttə, xələyiqdən edər qəti-əlayiq,  
Qəti-nəzər ondan da, gərək aşiqi-sadiq,  
Hər mamələkəndən edər qəti nəzər-istər (2).

Qeyd etdiyimiz kimi mərsiyə şairləri Kərbəla hadisəsinə müxtəlif yönərdən yanaşmış, bəziləri bu faciəni xronoloji ardıcılıqla, bəziləri isə fraqmental şəkildə qələmə almışlar. Lakin bu hadisəni istər xronoloji ardıcılıqla və istərsə də fraqmental şəkildə qələmə alan şairlərin hər iki qismi demək olar ki, bu hadisənin bütün əsas məqamlarını nəzmə çəkmiş, bu faciənin ən mühüm məqamlarını poeziyaya çevirmişlər. Bu mənada, hər iki qrup şair, demək olar ki, mərsiyə şairlərindən ən məşhurlarından Hacı Rza Sərrafın yaradıcılığında rast gəldiyimiz mövzulara toxunmuşlar. Buna görə də biz Sərrafın yaradıcılığında təsadüf etdiyimiz mövzuları sadalamaqla demək olar ki, aşağı-yuxarı dərəcədə digər şairlərin də təqribən öz əsərlərində Kərbəla faciəsinin bu mühüm mövzularına toxunduqlarını söyləmək istəyirik: 1. Əmir əl-Möminin Həzrət Əli (ə) -nin mədh edilməsi barədə qəsidə. 2. Həzrət Əlinin (ə) mədh edilməsi barədə qəsidə. 3. Zəbani-hal barəsində olan qəsidə. 4. Fatimeyi-Suğranın (s) dili ilə Həzrət Əli Əkbərə (ə) deyilən nohə. 5. Fatimeyi-Suğranın (s) dilindən olan nohə. 6. Həzrəti-Zeynəb (s) dilindən deyilən nohə. 7. Fatimeyi-Suğranın (s) dilindən Həzrəti-Əli Əkbərə deyilən nohə. 8. Ali-əbanın Kərbəlaya daxil olması barədə nohə. 9. İmam Hüseynin (ə) dilindən Tasua barəsində nohə. 10. Əli Əkbərin (ə) dilindən anası ilə vidalaşması barəsində nohə. 11. Umm-Leyla xanımın dilindən Peyğəmbərə (s) oxşayan Əli Əkbərə (ə) xitabı barəsində nohə. 12. Umm-Leylanın dilindən Əli Əkbərin döyüş meydanına getməsi barədə nohə. 13. Cənabi-Səkinənin dilindən Cənabi-Əli Əkbər (ə) barəsində nohə. 14. Əli Əkbərin (ə) dilindən İmam Hüseyndən (ə) kömək istəməsi barədə nohə. 15. Peyğəmbər oxşarı Həzrət Əli Əkbərin (ə) şəhadəti barədə nohə. 16. İmam Hüseynin dilindən və o həzrətin (ə) döyüş meydanına getməsi barədə nohə. 17. İmam Hüseynin (ə) dilindən Həzrəti- Əli Əkbərə (ə) xitab. 18. İmam Hüseynin (ə) dilindən Əli Əkbərin (ə) başı üstündə deyilən nohə. 19. Umm-Leylanın dilindən xeymədə Əli Əkbərin (ə) başı üstündə deyilən nohə. 20. Cənabi-Səkinə (s) xanımın dilindən xeymədə Həzrət Əli Əkbərin başı üstündə deyilən nohə. 21. Gəlin Fatimənin dilindən Cəbnab Qasım ibn Həsən (ə) barədə deyilən nohə. 22. Qasımın (ə) İmam Hüseyndən (ə) kömək istəməsi barədə nohə. 23. Qasımın (ə) anasının dilindən onun xeymədə başı üstündə dediyi nohə. 24. Həzrəti- Əbülfəzin (ə) İmam Hüseyndən (ə) kömək istəməsi barədə nohə. 25. İmam Hüseynin dilindən Həzrəti-Əbülfəzin başı üstündə dediyi nohə. 26. İmam Hüseynin (ə) dilindən şahzadə Əli Əsgərin şəhadəti barədə dediyi nohə. 27. Əli Əsgərin anası Rübabın dilindən nohə. 28. İmam Hüseynin (ə) dilindən şəhadət vaxtı Zeynəbə deyilən nohə. 29. İmam Hüseynin (ə) mübarək peykərinin Kərbəla torpağına düşməsi barədə nohə. 30. İmam Hüseynin (ə) Allaha ərz etdiyi sözlər barədə nohə. 31. Həzrəti-Zeynəbin (s) qətlgahda İmam Hüseynin (ə) başı üstünə gəlməsi barədə nohə. 32. Həzrəti-Zeynəbin (s) İmam Hüseynin (ə) başı üstə onunla dərdləşməsi barədə nohə. 33. Ailənin bəlalı Kərbəladan köçməsi barədə nohə. 34. Həzrəti-Siddiqə Tahirənin (s)

<sup>121</sup> Bakı Avrasiya Universitetinin dissertantı E-mail: Taleh77@gmail.com

İmam Hüseyin (ə) mübarək başına xitab etməsi barədə nohə. 35. Gəlin Səkinə Fatimə (s) barədə nohə. 36. Səkinənin Əli Əkbərin (ə) mübarək başına xitabı barədə nohə. 37. Gəlinin Şam yolunda cənab Qasımın (ə) mübarək başına xitabı barədə nohə. 38. Gəlin Fatimənin Şamda Qasımın mübarək başına xitabı barədə nohə. 39. Xərabədə Həzrəti-Zeynəbin (s) dilindən nohə. 40. Həzrəti-Zeynəbin (s) dilindən cənab Səkinəyə (s) xərabədə edilən xitab. 41. Əhli-beytin Kərbəlaya daxil olması zamanı cənab Ruqiyyənin (s) dilindən nohə. 42. Ərbəin barədə olan nohə. 43. Cənab Zeynəbin (s) Ərbəin barədə dilindən nohə. 44. Fatiməyi-Suğranın dilindən Mədinədə deyilən nohə və s.

Biz, məsələn, Racinin də mərsiyə və nohələrinə nəzər salsaq, onlarda da təqribən bu mövzuların işləndiyini, bu mövzulara toxunulduğunu görürük: məsələn, Həzrəti-Zeynəb (s) Şümrün qarşısında, Həzrəti-Zeynəb (s) Şam yolunda, Anasının Əli Əkbəri (ə) döyüşə yola salması, Əli Əkbərin (ə) döyüşməsi və şəhid olması, İmam Hüseyin (ə) bacısı Həzrəti-Zeynəblə (s) həsbi-halı, Xanım Səkinənin həsbi-halı və s.

XIX əsr Azərbaycan məqtel ədəbiyyatına nəzər salsaq, orada bütövlükdə bu hadisələrin təsvir olunduğunu və hadisələrin qəhrəmanlarının əhli-beytdən əsasən bu şəxslərin olduqlarını görürük. Təbii ki, bütün müsəlman dünyasının şüaları kimi XIX əsr Azərbaycan məqtel şairləri də bu tarixi hadisələri mükəmməl şəkildə bilməmiş və bu hadisələri böyük bir ustalıqla nəzmə çəkmişlər. Bu mənada, bu hadisələrdən danışan kitabların əksəriyyəti ilk səhifələrini adətən daha əvvəlki tarixi hadisələrdən, Hz. Peyğəmbər (s) və Hz. Əli (ə) haqqında olan məlumatlarla başlayırlar. Lakin biz bu faciədən danışarkən diqqətimizi daha şox Kərbəla hadisələrinə yönəltmək istədiyimizdən, bu məlumatların üzərindən keçir, şairlərin məhz Kərbəla hadisələrini nə şəkildə təsvir etdiklərinə diqqət yetirmək istəyirik. Məsələn, ilk hadisələrdən, ilk şəhidlərdən, xüsusilə əhli-beytdən ilk şəhidlərdən olan Hz. Əli Əkbərin döyüşə getməzdən əvvəl anası tərəfindən döyüşə yola salınması, döyüş zamanı başına gələn hadisələr və döyüşdən sonra- şəhidlik zirvəsinə ucalan zaman cəsədinin əhli-beyt tərəfindən qarşılınmasının təsvirləri müxtəlif şairlərdə müxtəlif şəkillərdədir. Belə ki, məsələn, Racidə Hz. Əli Əkbərin anası tərəfindən döyüşə yola salınması zamanı ananın bilə-bilə ki, oğlu bu döyüşdən salamat qayımayacaq, yenə də onu mərdliklə, qürurla yola salması, döyüşə girməkdə bir an belə tərəddüd etməyə imkan verməməsi, hətta qardaşını da yanına almasını istəməsi və nəhayət ata ilə oğulun bu qərara gəldikdən sonra anaya söz qalmaması səhnələrinin təsviri olduqca təsirlidir:

Ey oğul, batmıyasan qanuva, razi degüləm,  
Verməsən can, qəsəm ol canuva, razi degüləm.

İndi ki, vermiş icazə sənə şahi-şühədə,  
Olmusan rəzmgəhə getməgüvə sən də riza,  
Yekdilü yekcəhət olmuş həm oğul, həm də ata,  
Deyə bilməz ana: hicranuva razi degüləm.

Sərraf isə anası Leylanın oğlu Əli Əkbəri döyüşə yola salmasını belə təsvir edir:

Olmusan can verməyə amadə, xoş gəldin, oğul,  
Get boyun qurbanı, ey şahzadə, xoş gəldin, oğul.

Yatmadım on səkkiz il, bir sən kimi can bəslədim,  
Xuni-dil sərf eylədim, ləli-Bədəxşan bəslədim,  
Mən səni, əlhəq, bu gündən ötrü qurban bəslədim,  
Yaxşı vaxtında yetişdin dadə, xoş gəldin, oğul.

Təbii ki, başqa şairlərdə bu hadisəyə başqa münasibət də var. Belə ki, əgər Raci və Sərraf kimi şairlərin yaradıcılığında Hz. Leylanın oğlu Hz. Əli Əkbəri döyüşə yola salmaq səhnəsi bir qədər döyüşkən ruhda, cəngavərlik əhvali-runiyəsində təsvir olunursa, amma, məsələn, Dəxil və Fəna kimi şairlərin yaradıcılıqlarında bu hadisə daha həzin, daha kövrək, daha lirik şəkildə, övladını ölümə yola salan bir ananın iztirabları fonunda təqdim edilir. Məsələn, Dəxil yazır:

Qıl bir nəzər bu ləşkəri-əsrarə, ya Əli,  
Etməzlə rəhm itrəti-ətharə, ya Əli.

Ali-Rəsul qanını zülm ilə tökməyə,  
Seyqəl veriblə tiği-şərərbarə, ya Əli (3).

Mirzə Əbdürrəsul Fənanın yaradıcılığında isə oxuyuruq:

Ey övci-kəmalə məhi-taban Əli Əkbər,  
Gəl olma bu meydanə şitaban, Əli Əkbər.

Lütf eylə oğul səmti-xiyamə güzər eylə,  
Bikəs anavun halinə bir dəm nəzər eylə.  
Bu rəzmgəhə əzm eləməkdən həzər eylə,  
Amadə durub qətlivə üdvan, Əli Əkbər (4).

Bütün bu tarixi hadisələr əksər məqtel şairləri tərəfindən nəzmə çəkilmiş və demək olar ki, bu mövzuda yazıb-yaradan şairlərin heç biri bu hadisələrə biganə qalmamışdır. Doğrudur, Kərbəla faciəsi təkcə mahiyyətinə görə deyil, eyni zamanda, tarixi hadisələr baxımından da böyük bir faciə olduğundan bəzi məqtel şairləri bu faciənin bütün hadisələrini qələmə alıb nəzmə çəkməsələr də, amma demək olar ki, Həzrəti-Əbəlfəzl Abbas və Hz. Qasımla bağlı mövzularda biganə qala bilməmiş və onları mütləq qələmə almışlar. Bu mənada, bu mövzularda biz əksər şairlərin yaradıcılıqlarında rast gəlirik.



Belə ki, bu növhələrdə istər Həzrəti-Əbulfəzl Abbas və istərsə də Hz. Qasim igid, cəngavər və eyni zamanda, qayğıkeş, analarının, bacılarının, əhli-beytin halına yanan qəhrəmanlar kimi təsvir olunurlar.

Beləliklə, islam tarixi haqqında yazılmış elmi əsərlərdə bəzən tamamilə ciddi şəkildə, bəzən isə fərziyyələr şəklində Peyğəmbər salavatullahın türk olduğu haqqında mülahizələr irəli sürülməkdədir. Eyni zamanda, bəzi alimlər, bu mənada, imamzadələrin də türk dünyasıyla, xüsusilə, Azərbaycanla bağlı olduğunu nəzərə çatdırıb, bu bağlılıqların hardasa bir elmi əsasa söykəndiyini də vurğulayırlar. Belə ki, bu faktların doğru olub-olmamasına baxmayaraq, amma hər halda, bir fakt inkar olunmazdır: belə ki, bütün Yaxın Şərq şüaları ilə bərabər Azərbaycan şüaları, islamsevərləri dinə, islama ürəkdən bağlı olan insanlar, Kərbəla faciəsinə daha çox yanmış, bu hadisənin daha çox əziz tutmuşlar. Bu mənada, Azərbaycan şairləri də daima bu mövzunu diqqət mərkəzində saxlamış, hələ Füzuli kimi böyük sənətkar XVI əsrdə bu mövzuda gözəl bir əsər qələmə almış, XIX əsr şairlərimiz isə deyərdik ki, bu mövzunu XIX əsr Azərbaycan poeziyasının əsas mövzularından birinə çevirmişlər. Doğrudur, yaxın onilliklərə qədər XIX əsr Azərbaycan ədəbiyyatının əsas mövzularından birini təşkil edən bu mövzu lazımınca, layiqincə öyrənilməsə də, artıq bu gün öyrənilmək üzrədir. Və bu araşdırmalar bir daha sübut edir ki, XIX əsr Azərbaycan ədəbiyyatının simasını əgər bir tərəfdən maarifçilik, dünyəvi eşqin tərənnümü təşkil etmişdirsə, digər tərəfdən dini-ilahi eşq də öz inkişafını davam etdirmişdir.

## **ƏDƏBİYYAT**

1. Hacı Rza Sərraf. Divan. Qəzəllər, mərsiyələr. Tərtibçi Hafiz Abiyev, Bakı, Beynəlxalq Əlhüda nəşriyyatı, 2005.
2. Dahilərin göz yaşı. Mərsiyələr. Tərtib edən M.Əliyev, A.Ramazanov. Bakı, Elm, 1990. 112 S.
3. Hacı Əbülhəsən Raci. Seçilmiş əsərləri. Bakı, Sabah, 1992, s. 5-13.
4. Necə qan ağlamasın daş bu gün?. Mərsiyələr, sinəzənlər, qəsidlər. Tərtibçi İslam Qəribli, Teymur Kərimli, Bakı, Yazıçı, 1993.

**Açar sözlər:** Azərbaycan ədəbiyyatı, XIX əsr, məqtəl ədəbiyyatı, Raci, Asi, Sərraf

**Ключевые слова:** азербайджанская литература, XIX век, литература магтал, Раджи, Аси, Сарраф

**Keywords:** Azerbaijani literature, the 19<sup>th</sup> century, "magtal" literature, Raji, Asi, Sarraf

### **Dini mövzuda yaranan XIX əsr Azərbaycan ədəbiyyatı Xülasə**

XIX əsr Azərbaycan poeziyasında işlənən dini mövzuların müxtəlifliyi göz qabağındadır: maarifçi-demokratların münasibət bildirdikləri təftişçi-isləhatçı istiqamət, ənənəvi klassik poeziya nümayəndələrinin davam etdirdikləri irfani istiqamət, Şərq poeziyasının ənənəvi xüsusiyyətlərini daşıyan şairlərin Kərbəla faciəsinə münasibət bildirdikləri məqtəl ədəbiyyatı istiqaməti və bir də bütövlükdə bütün şairlərin, eyni zamanda yaradıcılıqlarında ancaq minacat və nətə yer verilən şairlərin minacat və nət yaradıcılıqları istiqaməti. Məlum olduğu kimi, birinci və ikinci istiqamətlər ədəbiyyat tariximiz və ədəbiyyatşünaslıq elmimizdə az-çox şəkildə öyrənilsə də, üçüncü və dördüncü istiqamətlər demək olar ki, çox az tədqiq olunmuşdur. Məqalədə bu istiqamətlər tədqiq edilmişdir.

### **Азербайджанская литература на религиозную тематику XIX века Резюме**

Религиозные темы, использованные в поэзии Азербайджана XIX века, отличаются разнообразием: реформистское направление, выраженное просвещенными демократами, мистическое направление, продолженное представителями традиционной классической поэзии, направление литературы магтал, выраженное поэтами, носившими традиционные характеристики восточной поэзии по отношению к трагедии Кербелы, и поэтов в целом, в то же время направление минаджат и нэт поэтов, чьи произведения включают только минаджат и нэт. Как известно, хотя первое и второе направления более или менее изучены в нашем литературоведении и истории литературы, третье и четвертое практически не изучены. Эти направления были изучены в статье.

### **Azerbaijani Literature of the 19<sup>th</sup> century created on the religious theme Summary**

The diversity of religious themes used in Azerbaijan poetry of the 19<sup>th</sup> century is very obvious: the revisionist-reformist direction in which the enlighteners-democrats expressed their attitude, the Sufism direction continued by the representatives of traditional classical poetry, the direction of "magtal" literature in which poets, bearing traditional features of the Eastern poetry, expressed their attitude to the Karbala tragedy and the direction of the works of all poets as a whole, and at the same time, poets whose activity include only "minajat" and "net". As it is known, although the first and second directions are more or less studied in our literary history and literature-studies, the third and fourth directions are hardly studied. In the article these directions are studied.

**RƏYÇİ: dos.S.Abbasova**



**“ALPAMIŞ” VARIANTLARININ ZAMAN VƏ MƏKAN BAXIMINDAN MÜQAYİSƏSİ**

“Alpamiş” dastanının ikinci hissəsində Alpamişin Kalmıqlar tərəfindən əsir alınması, yeddi il zindanda qalması, Kalmıq şahzadəsinin, atının və Tayça-xanın qızı Tabka-aimin köməyi ilə Alpamişin zindandan xilas olması, öz nişanlısı Barçının “toyuna” gəlməsi, kölə qadın Badamdan doğulan Ultan-tazın hakimiyyəti ələ keçirməsi təsvir olunur. Bu göstərdiklərimiz özbək “Alpamiş” dastanının qısa məzmunudur. Bu məzmun qaraqalpaqların “Alpamiş” və qazaxların “Alpamiş batır” dastanlarında da təsvir edilir. Hər üç variantda zaman və məkan eynidir. Hadisələr Özbəkistanın cənubunda yerləşən Termes şəhərindən şimalda Baysun bəyliyinə baş verir. Variantların adlarında cüzi fərq olsa da, hər üçü kunqrat qəbiləsinin həyatı ilə bağlıdır. Bu variantlarda kunqratların kalmıqlarla toqquşmaları fon kimi görünür. XV – XVIII əsrlər zaman məzmununda çıxış edir və Oryat çarlığının və kalmıqların Orta Asiyaya yürüşü dastanın bədii mündəricatının əsasında durur. Göründüyü kimi, dastanın yaranması dövrü nə qədər qədim olsa da, onun tarixi əsası orta əsrlərin – XV – XVIII əsrlərin hadisələrinə qaynaq edilmişdir. Zaman etibarilə qədim olan bu dastan variantları konkret zamana tabedir. Amma ola bilər ki, kalmıqlarla kunqratların savaşları daha əvvəlki zamanlara, yəni onların Orta Asiyaya gəldikləri XIII əsrə aid olsun.

XVII əsrin ortalarında Orta Asiya oğuzlarının vətəni Sır-Dərya çayının aşağı mənsəbi boyunca yerləşən torpaqlar idi. Bunu XVII əsrin ortalarında, 1660-cı ildə Xivə xanı olmuş Əbülqazi də təsdiq edir. Onun qeydlərində qəhrəman qız olan Barçın və onun əri Mamış bəy haqqında məlumatlar qorunur. Bu tarixi məlumatlar nə Azərbaycan “Kitabi-Dədə Qorqud”unda, nə də “Alpamiş”ın başqırd və Kazan-tatar variantlarında yoxdur.

IX əsrdən başlayaraq Anadoluya və Qafqaza səlcuqluların yürüşü ilə bağlı Alpamiş və Barçın süjetinin Azərbaycana gəlib çıxması şübhəlidir, çünki “Alpamiş” dastanının yaranmasını tarixi bəllidir, belə olduğunu qəbul etsək də, süjet “Kitabi-Dədə Qorqud”dakı Oğuz epik nəğmələri ilə qaynayıb-qarışmış, “Kitabi-Dədə Qorqud”un süjeti içində tamamilə erimişdir.

Dastançılıq ənənəsində versiya yaratma və variantlaşma dastan yaradıcılığının əsas xüsusiyyətlərindəndir. Versiya və variantlaşma eyni kökdən olan tayfanın və xalqın müxtəlif səbəblərdən başqa ərazilərə köçərkən əsas qaynaqdan qida alan dastan yaradıcılığının o ərazilərə daşınması nəticəsində baş verir. Belə bir prosesə “Alpamiş” dastanı da məruz qalmışdır. “Alpamiş” dastanını yaradan əsas tayfanın (kunqratların) yayıldığı ərazilərdə (Orta Asiya, Altay, Sibir, Noqay çölləri) bu abidənin yaranmasına münbit şərait olmuşdur. Əlmdə kunqratların Monqolustanda yaşadıkları dövrlərdə belə bir dastan yaradıcılığına sahib olmaları barədə heç bir söz söylənilmir. Monqol ərazilərində Alpamiş haqqında yox, başqa ad altında oxşar süjetli kiçik və ya böyük dastanların (“Qeser”) olmasını qəbul etmək olar. Amma yeni ərazilərə köçəndən sonra onların özlərinə məxsus qədim süjetləri Türk dastançılıq ənənəsinə məxsus alplar haqqında süjetlərə qarışaraq, mövzunun dərinləşməsinə, əsas qəhrəmanın – Alpamişin dastan qəhrəmanı kimi formalaşmasına gətirib çıxartmışdır. Burada zamanın rolu və məkanın xüsusiyyətlərini nəzərə alsaq, “Alpamiş” dastanının yaranmasında mifoloji zaman və mifoloji məkan da rol oynamışdır. Qədim Türk mifoloji zamanı gəlmə tayfanın ictimai həyatında və məişətində rol oynayır. İstər-istəməz türk mifoloji məkanına düşən qəbilə və ya tayfa bu məkanın mifyaratma, obraz yaratma və qəhrəmanyaratma xüsusiyyətlərini mənimsəyir. Ən qədim türk mifoloji məkanı kimi Altay, Başqırd, Ural, Sibir köçəbələrini qəbul etmək olar. Ümumi halda isə alp sözü qəhrəmanın epiteti kimi bütün türk qəbilələrinin yaratdığı qəhrəman obrazına aid edilən sözdür. Alp sözü ilə başlayan qəhrəman adları bu sözün məna dəyərini doğrultmaqla daha çox mənşə bildirən ikinci adla birləşərək onun adına çevrilir. Biz bunun tarixi bir proses olduğunu Altay nağılı olan “Alp-Batır” nağılında gördük. Nağılda xüsusi adqoyma ritualı kimi bahadır qız adsız alpa “Alp-Batır”, yəni igid batır adını verir. Bu, əlbəttə, mif zamanında ad məzmununu verən xüsusi mahiyyət daşıyır. Adın xüsusi mahiyyət daşımalarını dastan qəhrəmanının adında görmək olar. Advermə məkanla bağlıdır. Ad məkanda verilir. Məkanın xüsusiyyəti dəyişəndə adın da daşdığı məzmun dəyişir. Bunu Alpamiş adının xüsusi mahiyyət daşımada da görürük. Alp qəhrəman mənasındadır, adın ikinci tərəfi isə müasir türk dillərində işlənən qartal sözü ilə bağlı ola bilər. Məsələn, mif zamanında Alp/pamiş/mamış/pamşa bamsı quş adından (qartaldan) törəyən, onqon nəslinə məxsus olan apelyativ ad məzmununu daşıya bilər. Alpamiş adının Alpamiş transkripsiyası da bamsı/pamis sözünün bamsı sözündən səs dəyişikliyi yolu ilə düzəlməsini göstərir. Özbək “Alpamiş” dastanında da övladsızlıq motivinin Baybörü və Baysarı qardaşlarına gətirdiyi kədər girişin sonrakı cümlələrində təqdim edilir. Kunqratda kiçik toy mərasimi keçirilir. Qardaşlar məclisə gələndə ağsaqqallar onlara övladları olmadığına görə hörmət etmirlər. Burada məclis məkandır və zaman xüsusiyyətlərini daşıyır. Qardaşların sonradan övlada sahib olmalarının da zamana bağlılığı vardır: *“Qədimdə on altı uruq Kunqrad elində Dobonbiy adlı biri vardı. Dobonbiydən Alpinbiy adlı bir oğul doğuldu. Alpinbiydən daha iki oğul oldu: atası böyiününün adını Baybüri, kiçiyinin adını Baysari qoydu. Baybüri ilə Baysari böyüdü. Baysari kasıb, Baybüri isə varlı idi, hər ikisinin övladı vardı”* [2, s. 14]. Bu təsvirdən sonra hadisələrin gələcək inkişafı dinləyiciyə aydıdır.

Fazil Yuldaşovun variantında Baybörünün yuxusuna girən Şahi Mərdan (Həzrət Əli) ona və Baysarıya Allahın onlara övlad verəcəyini, uşaqlar doğulandan sonra böyük bir toy etmələrini, Həzrət Əlinin qələndər libasında gəlib onlara ad qoyacağını söyləyir [3, s. 120].

Uşaqlar doğulduqdan sonra Hz. Əli gəlib Baybörünün oğluna Hakim, qızına Kaldırqaş, Baysarının qızına Barçın adını qoyur, Hakimlə Barçını beşikkiritmə (beşikkərtmə) edir. Hakim ilk igidliyini göstərir, babası Alpinbiyin misdən olan 14 batmanlıq yayını dartır, ox ildirir kimi süzərək Əsgər dağının zirvəsinə dəyir. Bu

<sup>122</sup> Filologiya üzrə fəlsəfə doktoru AMEA Folklor İnstitutunun doktorantı

şücaətə görə ona Alpamış adını verirlər. Babasından qalma yay-ox Alpamışa elçilik yarışında və vətənin kalmıqlardan azad edilməsində çox kömək edir. Sonra qardaşların arasında vergi məsələsinə görə mübahisə olur. Baybörü onun əvəzinə zəkat verilməsini qardaşından tələb edir. Böyük qardaşı Baybörüdən inciyən Baysarı elini götürüb Barçınla birlikdə Kalmık ölkəsinə köçür. Surxayılın övladları Kukamon və Qaracan 14 yaşına çatmış Barçına vurulurlar və ondan rədd cavabı alırlar. Qaracan yuxuda Alpamışı görür, onunla dostluq etməyə qərar verir. Qaracan Barçını sınamaq üçün ona dostu üçün elçi gəldiyini söyləyir. Barçın ona inanmır, nişan kimi verildiyi Bayçubarı ələ keçirdiyini zənn edir. Ona 4 yarış təklif edir. Qaracan yarışda öz qardaşlarından başqa Alpamışın rəqiblərinə qalib gəlir. Kokaldaşla Alpamış vuruşur, qalib gəlir. Qaracan ilə Alpamışın qarşılaşması düşmənçiliklə bitmir. Qaracan qəhrəmanın etibarlı yoldaşına çevrilir.

İkinci hissədə Alpamış Barçını götürərək öz ölkəsinə qayıdır. Surxayılın məsləhəti ilə Tayça-xan Baysarının var-dövlətini əlindən alır və özünü də öz çobanı edir. Yenə onun məsləhəti ilə Tayça-xan dərin bir quyu qazdırıb yuxuda olan Alpamışı ora atdırır. Alpamışın ölüm xəbəri bütün Kunqrata yayılır. Alpamışın kənizdən (Badam) törəmiş ögey qardaşı Ultan-taz Kunqrata hakimiyyəti ələ alır. Alpamış quyuda olarkən onun Yadigar adlı bir oğlu anadan olur. Alpamışın quyusuna yaralanmış bir qaz düşür, Alpamış onun yarasını sağaldır, qanadına qanla məktub yazır. Kaldırqaç məktubu oxuyur. Onun xahişi ilə Qaracan Alpamışı xilas etməyə gedir, ancaq Alpamış onun köməyindən imtina edir. Günlərin bir günü quyuya Tarça-xanın qızı Tabka-aimin çəpişi düşür. Çoban Keyqubat-kal çəpişi axtara-axtara quyuya rast gəlir. Keyqubat Tabka-aimə vurulmuşdu. Alpamış söz verir ki, əgər kömək etsə, onu Tabka-aimə qovuşduracaq.

“Alpamış” dastanının Özbəkistanda Fazil Yuldaşov variantından başqa Curabayev və Pulkan variantları vardır. Pulkan variantında Baybörü onun bostanından guya Barçın yemiş oğurluğu etdiyi üçün zəkat və başlıq tələb edir [2, 126]. Barçının ailəsi kalmık ölkəsinə gələndən sonra onların şahı Tayça-xan qıza vurulur. Curabayevin variantında iki sınaq keçirilir. Berdi-baxşının variantında Alpamış Kokaldaşı bağışlayır, öldürmür. Pulkan variantında əlavə sınaq da keçirilir, toy zamanı Alpamış Barçını arabadan götürməli, əllərinin üstündə toy keçirilən yurta aparmalıdır. Lakin Alpamış bu ənənəni yerinə yetirə bilmir, Barçını əllərinə alanda qız səndərləyir, Barçın ona tapmaca söyləyir, düzgün cavab verildiyinə görə Alpamışa təslim olur.

Tacikistanda da Bekmurad və Maxmadmurad Taqoyev qardaşları tərəfindən qeydə alınmış iki “Alpamış” dastanı variantı uzun müddət Özbəkistanda yaşamış bir özbəkdən qeydə alınmış, üçüncüsü isə nağıl şəklində olmuşdur [3, s. 131]. Taqoyev qardaşlarının topladığı variantda da Alpamışı xilas edən çoban Okulbay (özbək variantında Keyqubat), bir də Alpamışa vurulan şah qızı olur. Çoban Kultay isə Alpamışın rəqibi olur. Alpamış Kultayın çoban atasının cildində gəlir. Xalqdan xahiş edir ki, Alpamışın köhnə yayından ox atmağa ona icazə versinlər. O, nişan kimi qoyulan balqabağı dəqiq vurur, yalançı öldürür. Burada Kultay yalançı qəhrəman rolunda çıxış edir. Özbək və tacik variantlarının kökündə “Alpamış” nağılı durur. Bu nağıl 1938-ci ildə Kaşkadar vilayətinin Beşkənd rayonundakı ərəbəsilli Ceynau qışlağında toplanmışdır.

“Alpamış” dastanının ilk mənbə rolunda iki versiya – qaraqalpaq və qazax versiyaları çıxış edir. Bu versiyalarda da kunqrat qəbiləsinə məxsus əhvalatlar təqdim olunur. Ultan, çoban Alpamış, doxsan qullar, Barçın və ya Gülbarşın kimi obrazlar bu versiyalarda iştirak edir. Alpamış və Gülbarşın qırx çiltənin köməyi ilə övladsız atalara övlad kimi bəxş edilir. Qalan hadisələr də əvvəlki özbək versiyasının məzmununa oxşayır. Adlar fərqlidir. Qaraqalpaq versiyasında Keyqubat adını Aşim-kal, Tabka-aimi Arzaim əvəz edir.

“Alpamış” dastanının belə geniş yayılmasının bir səbəbi də onun nağıl yaradıcılığında öz əksini tapmasıdır. Alpamış dastanının nağıl variantları içərisində başqırdların “Alpamış və Barsın-xıluu”, Kazan-tatarların “Alpamış” nağıllarının adlarını çəkmək olar. Bu nağıllar “Alpamış” dastanının özəyində durur, desək, yanılmazdır. Kunqratların Orta Asiyaya və Altay-Sibirə yayılmasından çox əvvəl bu nümunələr xalq yaradıcılığı məhsulu kimi diqqət çəkməkdədir. Ona görə ki, bu nağıllarda kunqratlar haqqında heç bir xatırladıcı məlumat, Kalmık şahı ilə mübarizə, nə də dastan ənənəsinə məxsus “nişanlıların yarışı” yoxdur. Amma Alpamış və Barsın-xıluu adlarının yaranması qıpçaq-türk mifoloji düşüncəsinə əsaslanır. Qıpçaq-türk etnosunun onqonu kimi çıxış edən bamsı (qartal) və Barsın (vəhşi qaz) adları həmin şəcərə məzmununda doğulan uşaqlara verilən onqon adı kimi diqqət çəkir. Altayda və kunqratlarda vəhşi qaza Barsın deyilir. Başqırd nağılında Barçın-sulu və Alpamışın atası Bular-xan və Alar-xandır. Nağılda xanlar şərt kəsiblər ki, doğulacaq uşaqlar göbəkəsmə ediləcəklər, xanın biri ölsə, o birisi qızını kasıba verməkdən imtina etməyəcək. Bular xanın qızı da şərt qoyub ki, kim mənə qalib gəlsə, ona ərə gedəcəyəm. Nağılda göbəkəsməyə qarşı igidliyin tarixi xarakter daşması durur. Belə çıxır ki, göbəkəsmənin birinci tərəfi (oğlan) qəhrəman kimi yetişməsə, qıza yarışda uduzsa, Barçın-sulu ona ərə getməyəcək. Barçın-sulu evdən çıxır, uca dağın başında çadır qurub yaşayır. Nağılın bu hissəsində Barçın-sulun ona elçi düşən igidləri yarışda məğlub etməsi və öldürməsi ilə qarşılaşırıq. Bu motiv sonradan Barçın adını simvollaşdırır, bahadır qız tarixi obrazının yaradılmasına kömək edir.

Beləliklə, biz “Alpamış” dastanının Kunqrat, Oğuz, Qıpçaq və Altay versiyalarının qədim mif süjetləri əsasında yaranıb formalaşdığını söyləyə bilərik.

## ƏDƏBİYYAT

1. Алпамыс батыр. Казахский героический эпос. – Алма-Ата: Жалын, –1981. – 112 с.
2. Алпамыш. Узбек халк қаһрамонлик достони. – Тошкент: “Шарк” нашриети, – 1998. – 399 с.
3. Жирмунский, В.М. Избранные труды. Тюркский героический эпос./Жирмунский В.М. – Ленинград: Наука, – 1974. – 727 с.

**Açar sözlər:** Alpamiş, özbək folkloru, dastan, qəhrəmanlıq dastanı, variant, süjet

**Ключевые слова:** Алпамыш, узбекский фольклор, эпос, героический эпос, вариант, сюжет

**Keywords:** Alpamysh, Bamsi Beyrek, time, space, epos, Turkish folklore

### **“Alpamiş” variantlarının zaman və məkan baxımından müqayisəsi**

#### **Xülasə**

“Alpamiş” dastanının yaranması dövrü Orta Asiyada köçəri qəbilələrin yerdəyişməsi və yeni ictimai quruluşun yaranması prosesləri ilə bağlıdır. “Alpamiş” dastanı 2 hissədən ibarətdir. Birinci hissədə Alpamişin beşikkərtməsi Barçının ailəsinin inciklik nəticəsində Kalmıqlar ölkəsinə köçməsindən, Kalmıq qəhrəmanı Qaracanın Alpamişə köməyindən və “nişanlılar” yarışından bəhs edilir. Qəhrəmanlıq dastanlarında da adaxlılar arasında keçirilən yarış qəhrəmanın gücünü göstərmək, həm də gələcək ailənin sağlam təməl üzərində qurulması deməkdir. Məqalədə özbək qəhrəmanlıq dastanı “Alpamiş”in variantlarının zaman və məkan baxımından müqayisəsi aparılmışdır.

### **Сравнение вариантов «Алпамыш» в аспекте времени и пространства**

#### **Резюме**

Период создания эпоса «Алпамыш» связан с миграцией кочевых племен в Среднюю Азию и процессами создания нового общественного строя. Эпос «Алпамыш» состоит из 2-х частей. В первой части семья возлюбленной Алпамыша Барчин переехала в страну Калмыков в результате обиды, помощи калмыцкого богатыря Гараджана Алпамышу и состязании «обрученных». В героических эпосах соревнование между обрученными означает также демонстрация силы богатыря и построение будущей семьи на прочном фундаменте. В статье сравниваются версии узбекского героического эпоса «Алпамыш» в аспекте времени и пространства.

### **Alpamysh and Bamsi Beyrek images in the context of time and space**

#### **Summary**

In mythological and historical time Alpamysh and Bamsi Beyrek are images created by mythological and historical consciousness as heroes of myth and folklore. Alpamysh appears as a mythical hero in the mythological aspect and as an artistic hero in the historical aspect. Bamsi Beyrek is also a hero of myth in the mythological aspect and a folklore hero in the historical aspect. It is Oghuz mythological thought and Oghuz epic tradition created by mythological consciousness that unites both of them. In the article the images of Alpamysh and Bamsi Beyrek are investigated in the context of time and space.

**RƏYÇİ:** dos. E.Vəliyeva

**XALQ TƏBABƏTİNİN İZİ İLƏ**

Yenicə çapdaş çıxmış “Xalq təbabətinin izi ilə” kitabı BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti, f.ü.f.d. Rəna Mahmudovanın xalq təbabətinə həsr olunmuş əsəridir. Geniş oxucu kütləsi, həmçinin müəllimlər, tələbələr üçün nəzərdə tutulmuş bu əsər konkret olaraq tibb sahəsinə aid deyil, eyni zamanda bu kitab öz sağlamlığının qayğısına qalmaq istəyən bütün insanlar üçün faydalı bir töhfədir.

Kitab 178 səhifədən ibarət olmaqla nəfis şəkildə rəngli şəkillərlə tərtib edilmişdir.

Müəllif kitabın əvvəlində - “Xalq təbabətinin tarixindən” adlı bölməsində qədim Şərqi və Antik dünyanın xalq təbabəti əsasında yaranmış Azərbaycan xalq təbabəti haqqında maraqlı məlumat verir. O, yeri gəldikcə mövzu ilə əlaqədar atalar sözü və məsəllərə, müdriklərimizin deyimlərinə, “Kitabi-Dədə Qorqud” dastanının boylarından loğmanlığa, təbabətə aid nümunələr göstərir.

Kitabın maraqlı cəhətlərindən biri də odur ki, müəllif burada İsa Məsihin, Məhəmməd Peyğəmbərin, Süleyman Peyğəmbərin təbabət haqqında tövsiyələri, fikirləri, dini kitabımız “Quran-i – Kərim”də adları çəkilən zeytun, əncir, nar kimi meyvələr və onların faydaları haqqında məlumatlar toplayaraq oxucuların nəzərə çatdırmışdır.

Müəllif Şərqi ən böyük dahisi, tibb elminin peyğəmbəri sayılan loğman İbn Sinanın “Tibb elminin qanunu” əsəri ilə oxucuları tanış edir. Kitabda xalq təbabətinin Azərbaycanda inkişafı və bu barədə yazıları Azərbaycan dilində ilk kitab Məhəmməd Bərgüşadın “Tibbi Naməvi”, həkim Məhəmməd Yusif Şirvaninin XVIII əsrdə yazdığı “Tibbnamə” kitabı və digər xalq təbabətilə məşğul olan azərbaycanlı müəlliflər və onların əsərləri haqqında xronoloji ardıcılıqla məlumatlar vermişdir.

Bildiyimiz kimi, N.Gəncəvi və M.Füzuli şair olmaqdan başqa həm də təbabət elminin sirlərinə bələd olan həkim kimi öz əsərlərində insanlara tövsiyələr vermişdir.

Müəllif - R. Mahmudova bir filoloq kimi dahi şairlərimizin əsərlərini incələyərək onların əsərlərində insan beyni, ürək, ağciyər, qaraciyər, dalaq, böyrək və s. orqanlar haqqında verdikləri maraqlı məlumatları zərrə-zərrə toplayaraq oxucuların - bizim nəzərimizə çatdırmışdır.

Böyük şair M. Füzulinin hələ XVI əsrdə təbabətə aid yazdığı “Səhhət və Mərz” əsərində insan orqanizminin sağlamlığını pozan səbəblərdən, orqanizmin özünün müqavimətindən və bunların qarşısını almaq yollarından bəhs etdiyini, “Həft cam” əsərində 4 ünsürdən (od, su, hava, torpaq) məlumat verir.

Kitabda şəfa verən bitkilərdən - üzərrik və onun faydaları (s.29-32), zəfəran (s. 33-36), qaraçörəkotunun möcüzələri (s. 37-40), Aloe bitkisinin faydaları (s. 41-45), Gicikən və onun faydaları (s. 46-48), Çiyələklə müalicə (s.49-50), zeytun və onun faydaları (s. 51-54), cənnət meyvəsi olan əncir və onun faydaları (s. 55-58), bal haqqında (s. 59-63), xurmanın faydaları (s. 64-66), sarımsaq haqqında (s.67-70), qozun faydaları (s. 71-75) və s. müalicə üsullarına xüsusi yer ayrılmışdır.

“Xalq təbabətinin izi ilə” kitabında müəllif təbii müalicə vasitələri içərisində duzla, zəli ilə, mumiya ilə, qanalma (həcmət) ilə, metallar və qiymətli daş-qaşlarla müalicə haqqında çox maraqlı fikirlər söyləyir. Qiymətli daş-qaşlardan mis, gümüş, qurğuşun, polad, büllür, mərcan, qızıl, firuzə, almaz, brilyant, yaqut, kəhrəba, zümrüd, mirvari və s. daş-qaşın hansı xəstəliyin müalicəsinə necə təsir göstərdiyini oxuculara açıqlayır.

Çox maraqlıdır ki, tədqiqatçı su haqqında “Qurani-Kərim”in ayrı-ayrı surələrindən, yunan filosoflarının əsərlərindən gətirdiyi nümunələrdə suyun faydalarından və xassələrindən söz açır.

Oxuculara təqdim olunan bu kitabda düzgün qidalanma, sağlamlıq və xəstəlik, köpmə, qəbizlik və onun müalicəsi, qaraciyər, öd və sarılıq xəstəliklərində xalq təbabətindən istifadə, göz haqqında təbii müalicə vasitələri, çiçək xəstəliklərində xalq təbabətindən istifadə, şəkər xəstəliyi, qan təzyiqi, oynaq ağrıları, saç tökülməsi haqqında həm məlumat verilir, həm də onların müalicəsində xalq təbabətindən istifadə etmək barədə fikirlər verilib.

Kitabın 168-ci səhifəsində müəllif sağlamlıq haqqında müdriklərin kəlamlarını aforizmləri toplamışdır.

Rəna Mahmudova sanki dəryada dürr axtararaq peyğəmbərlərdən, həm şərqi, həm də qərbi filosof və şairlərdən, siyasətçilərdən gətirdiyi sitatlarla kitabın elmi dəyərini daha da zənginləşdirir.

Kitabın sonunda (s.172-177) təbabətə aid terminlər əlifba sırası ilə verilmiş və onların izahı açıqlanmışdır. Bu da kitabın elmi cəhətdən səviyyəsini yüksəldir.

Kitab ədəbiyyat siyahısı ilə (s.178) tamamlanır. Böyük və gərgin əməyin nəticəsi olan bu kitabın ərəsəyə gəlməsində müəllif çox səbir və səliqə ilə çalışmışdır.

Bələ bir maraqlı və oxunaqlı kitab ərəsəyə gətirdiyi üçün kafedramızın bütün əməkdaşları adından, həmçinin öz adımdan müəllifə təşəkkürümü bildirir və ona elmi və pedaqoji fəaliyyətində uğurlar diləyirəm.

**Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti,  
f.ü.f.d. Məhbubə Əbdülləmid qızı Qurbanova**

Anar Fərəcov, Ramil Bayramov, Pərvin Eyvazov  
PROFESSOR ZEMFİRA ŞAHBAZOVA VƏ AZƏRBAYCAN DİLİNİN QRAMMATİKASI  
MƏSƏLƏLƏRİ

(Professor Zemfira Şahbazovanın 75 illiyi münasibətilə)



Bakı Dövlət Universiteti filologiyannın müxtəlif sahələrinə, o cümlədən Azərbaycan dilçiliyinə görkəmli simalar bəxş etmiş və onların güclü potensialı sayəsində ölkəmizdə dilçilik elmi müasir inkişaf səviyyəsinə yüksəlmişdir. BDU-da Azərbaycan dilçiliyinin akademik məktəb kimi formalaşmış inkişaf etdiyini və bu elmi-pedaqoji məktəbin nümayəndəsi olan görkəmli alimlərin dilçiliyimizin təşəkkülü və tərəqqisində böyük rol oynadığını hər zaman fəxrə qeyd etmək olar. BDU-da həmin elmi-pedaqoji ənənələri bu gün də uğurla davam etdirən ziyalılar fəaliyyət göstərir ki, onlar həm dilçilik elminin inkişafında, həm də bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edirlər. Belə alim və müəllimlərimizdən biri BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru, filologiya elmləri doktoru Zemfira Əsgər qızı Şahbazovadır.

Zemfira Şahbazova 1947-ci il iyulun 7-də Göyçay rayonunda anadan olmuşdur. 1955-1965-ci illərdə Göyçay rayonu 1 sayılı tam orta məktəbdə təhsil almışdır. Orta təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1965-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuş və 1970-ci ildə buranı "Filoloq. Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bitirmişdir.

Z.Şahbazova 1970-1973-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əyani aspirantı olmuşdur. 1973-cü ildə görkəmli türkoloq, professor Əlövsət Abdullayevin rəhbərliyi ilə "Müasir Azərbaycan dilində ara söz və söz birləşmələri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Elə həmin vaxtdan - 1973-cü ildən indiyə kimi o, Azərbaycan dilçiliyi kafedrasında müxtəlif vəzifələrdə çalışmaqqla həm müəllim, həm də alim kimi Azərbaycan elminin və təhsilinin keşiyində dayanır.

Uzun illər türk dillərində əvəzlilərin öyrənilməsi istiqamətində araşdırmalar aparmış Z.Şahbazova çoxsaylı tədqiqatlarının nəticəsi kimi 2012-ci ildə "Müasir Azərbaycan dilində əvəzlilərlər" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2015-ci ildə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professor əvəzi, 2018-ci ildə isə həmin kafedranın professoru vəzifəsinə seçilmişdir.

Z.Şahbazova 2008-ci ildən Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) "Azərbaycan dili və ədəbiyyatı" fənni üzrə ekspert kimi fəaliyyət göstərir. Bu müddətdə onun ali məktəbə hazırlaşan abituriyentlər, o cümlədən orta məktəb müəllimləri üçün dərs vəsaitləri, xeyli sayda məqalələri işıq üzünə görmüşdür.

Dilçi alim ümumilikdə 11 kitabın, bəzi tədris proqramlarının, 150-dən çox elmi məqalənin müəllifidir. Onun elmi yaradıcılığının ana xəttini *Azərbaycan dilinin qrammatik quruluşu təşkil edir*. 1985-ci ildə çap olunmuş "Müasir Azərbaycan dilində ara sözlər və söz birləşmələri" adlı əsəri bu istiqamətdə aparılmış tədqiqatlar içərisində öz elmi çəkisi ilə seçilir.

Z.Şahbazova Azərbaycan dilçiliyində daha çox əvəzliyin tədqiqatçısı kimi tanınır. Onun araşdırmaları ilə dilçiliyimizdə əvəzliyin etimologiyası, leksik-semantik xüsusiyyətləri, morfoloji əlamətləri, sintaktik vəzifə və funksiyaları kompleks şəkildə tədqiqata cəlb olunmuşdur. Alim "Azərbaycan dilində əvəzlilərlər" (2007), "Azərbaycan dilində əvəzliyin sintaksisi" (2007), "Azərbaycan dilində əvəzliyin morfolojiyası" (2007), "Əvəzliyin qrammatikası" (2008), "Əvəzliyin linqvistik xüsusiyyətləri" (2018) adlı kitablarında türk dillərində əvəzlilərin qrammatik xüsusiyyətləri və dildə kommunikativ rolu,



habelə bir nitq hissəsi kimi bu söz qrupunun varlığı haqqında ətraflı danışmış, məsələ ilə bağlı bir çox mübahisəli məqamlara aydınlıq gətirmişdir.

Z.Şahbazovanın tədqiqatlarında əvəzlik bir nitq hissəsi kimi müasir dil materialları əsasında öyrənilmiş, bu problem Azərbaycan dilçiliyində ilk dəfə monoqrafik şəkildə araşdırılmışdır. Alim əvəzliyin nitq hissələri arasında yeri və mövqeyini əsaslandırılmış, onların növləri və söz tutumunu dəqiqləşdirmiş, hər bir növünün özünəməxsus leksik-semantik xüsusiyyətlərini izah etmişdir. Onun bu sahədəki mühüm xidmətlərindən biri Azərbaycan dilindəki əvəzlikləri digər türk dillərində işlənən əvəzliklərlə müqayisəli şəkildə tədqiq etməsidir. Müqayisələr, əsasən, özünü əvəzliyin əhatə dairəsinin, sərhədlərinin, onun vəzifə və funksiyalarının çoxtərəfliyində göstərir. Tədqiqatların elmi yeniliyini şərtləndirən başlıca cəhətlərdən biri sintaktik vahidlərin (ələlxüsus da, mürəkkəb cümlə komponentlərinin) və mətn komponentlərinin əlaqələnməsində əvəzliklərin rolunun araşdırılmasıdır.

Məlum olduğu kimi, Azərbaycan dilinin qorunması və inkişafına yönəlmiş əsas məsələlərdən biri onun düzgün və sistemli tədris olunması, öyrədilməsidir. Qloballaşan dünyada milli dillərin qorunması, onların perspektivlərinin müəyyənəndirilməsində tədris prosesi mühüm rol oynayır. Dil tədris prosesində təkə ünsiyyətə xidmət etmir, müxtəlif fənlərin mənimsənilməsi, şagirdlərin formalaşmasında əsas faktor kimi çıxış edir. Bu mənada, Zemfira xanım Azərbaycan dilinin tədrisinin təkmilləşdirilməsində, xüsusən orta məktəblərdə Azərbaycan dilinin öyrədilməsi işində də yaxından iştirak edir. O, uzun illər Dövlət İmtahan Mərkəzinin əməkdaşı kimi ali məktəbə hazırlaşan abituriyentlər və orta məktəb müəllimləri üçün “Azərbaycan dili və ədəbiyyatı” fənninə dair dərslər vəsaitləri hazırlamışdır. Onun “Ədəbiyyat nəzəriyyəsi (test tapşırıqları)” (2009), “Azərbaycan dili (VII sinif üçün test toplusu)” (2010), “Orfoqrafiya və orfoepiya lüğəti” (2012), “Azərbaycan dili (test toplusu)” (2013), həmmüəlliflərlə birgə yazdığı “Azərbaycan dili” (2016) kitabları Azərbaycan dilini öyrənənlər üçün dəyərli mənbədir.

Çoxsaylı əsərlərin müəllifi olan Zemfira Şahbazovanın məqalələri həm respublikamızda, həm də xaricdə çap olunur. Dilçi alim Türkiyə, Rusiya, Bosniya və Hersoqovina, Polşa və digər ölkələrdə təşkil edilmiş beynəlxalq qurultaylarda türkologiyanın müxtəlif problemlərinə həsr olunmuş məruzələrlə çıxış edir. Həmin məqalələrdə türkoloji dilçiliyin müxtəlif problemləri əks olunur: “Cümlə üzvlərinin sintaktik funksiyasını dəyişərək ara sözə çevrilməsi” (1976), “Həmcins üzvlərin bağlanma vasitələri” (1982), “Azərbaycan dilində -ca, -çə formatı haqqında” (1984), “Təkrarların nitqdə rolu” (1985), “Həmcinslik kateqoriyası” (1999), “Həmcins üzvlərində qrammatik əlaqə məsələsi” (2001), “Vurğu qəbul etməyən şəkildələr” (2003), “B.Vahabzadə dilinin estetikliyi” (2013), “Mürəkkəb sintaktik bütövlərin sərhədlərinin təyin-edilməsi haqqında” (2014), “Azərbaycan dilində bəzi əlaqə növləri haqqında” (2015), “Türk dillərində inkorporlaşmanın izləri” (2020), “Türk dillərində qoşa sözlərin işlənmə özəllikləri” (2021), “Azərbaycan və Türkiyə türkcələrində nidaların linqvistik xüsusiyyətləri” (2022) və s.

Zemfira Şahbazova həm də gözəl müəllim - pedaqoqdur. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə bağlayan bu ziyalı xanım səmərəli pedaqoji fəaliyyəti ilə tələbələrin qəlbinə yol tapmağı bacarmış, çalışdığı kollektivin rəğbətini qazanmışdır. Azərbaycan dilinin fonetikasi, leksikası, morfologiyası və sintaksisi fənlərini tədris edərək öz elmi yaradıcılığı ilə pedaqoji fəaliyyətini sıx şəkildə əlaqələndirə bilmişdir. Bizcə, Zemfira xanımın uğurlu elmi yaradıcılıq yolu ilk növbədə onun təcrübəli pedaqoq olması ilə bağlıdır. Çünki elmdə yeni faktları üzə çıxarmaq və problematik məsələlərin həlli yollarından biri fənnin düzgün tədrisidir. Mükəmməl tələbə-müəllim dialoqu isə bir alim üçün elmdə yeni cığır açmağa imkan verən əsas amillərdən biridir. Və Zemfira xanımın uzun illərə dayanan təcrübəsi buna tam şəkildə əmin olmağa əsas verir.

Zemfira Şahbazova elmi rəhbər kimi universitetdə yüksəkixtisaslı kadrların hazırlanmasında da yaxından iştirak edir, rəhbərliyi ilə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunur.

Zemfira Şahbazova həmkarları, xüsusilə də gənclər üçün maraqlı həmsöhbətdir: onun elmi mülahizələri, müəllim kimi tövsiyələri, həyat təcrübələrindən söz açması həmişə müsahiblərinin diqqətini çəkir. Beynəlxalq konfranslarda onunla birlikdə iştirak edən məsləkdaşları yaxşı bilirlər ki, Zemfira xanımla yol yoldaşı olmaq insanı yormur: xatirələri, şəxsi söhbətləri və zarafatları ilə qarşısındakını darıxmağa qoymur və onun yanında zamanın necə gəlib-keçdiyi hiss olunmur.

Bəzən həmkarlarımızla məktəb və universitet illərindən söhbət düşəndə “filankəs mənəm müəllimim olub”, yaxud “filankəs mənə dərs deyib” cümlələrini işlədirik. Bu ifadələrlə tələbələrinə can yandıran, onlara bilik verən və həyatı öyrədən əsl ziyalıları fərqləndiririk. Bu mənada Zemfira xanım təkə tələbələrinə müəllim olmamışdır, istedadlı, bacarıqlı gənclərə mənəvi ana kimi yanaşmış, ehtiyac olduqca onlardan öz dəstəyini əsirgəməmişdir. Gənclərlə həmsöhbət olanda həmişə onlara dəyərli tövsiyələr verir, öz həyat təcrübəsindən gətirdiyi örnəklərlə tələbələrini həyatda möhkəm və mübariz olmağa həvəsləndirir.

Zemfira Şahbazova yaşının bu müdrik çağında da elmi-pedaqoji fəaliyyətini yorulmadan davam etdirir. Tələbələr bu təmkinli müəllimin müəllimlərini maraqla dinləyir, gənc müəllim və tədqiqatçılar onun təcrübəsindən bəhrələnilirlər. Bu gün də elmi axtarışlarını davam etdirən alim öz tədqiqatları ilə 103 yaşlı Bakı Dövlət Universitetinin elmi-ictimai həyatında yaxından iştirak edir. İnanırıq ki, öz tərcümeyi-halı ilə gənclərə nümunə olan Zemfira xanım çoxillik elmi-pedaqoji təcrübəsi ilə bundan sonra da əzmlə çalışaraq elmimizin və təhsilimizin inkişafına dəyərli töhfələr verəcəkdir.

Zemfira xanımı 75 illik yubileyi münasibətilə səmimi qəlbədən təbrik edir, ömrünün bu müdrik çağında ona möhkəm cansağlığı, elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Yubileyiniz mübarək, əziz müəllimimiz!

#### **Mənbələr:**

1. Şahbazova Z. Şəxsi məlumat forması / [http://static.bsu.az/w15/Zemfira%20Shahbazova-BDU-fil\\_1.pdf](http://static.bsu.az/w15/Zemfira%20Shahbazova-BDU-fil_1.pdf) (17 iyul 2022)

2. Şahbazova Z. Müasir Azərbaycan dilində ara sözlər və söz birləşmələri. Bakı, 1985
3. Şahbazova Z. Azərbaycan dilində əvəzlilər. Bakı: ULU, 2007
4. Eyvazov P. Zəmfira Akser Kızı Şahbazova / Türkiyə Dışındaki Türk Dnyası Türkologları – Dİlciler. I. Cilt, Ankara, 2019, s. 251-256.